
HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT

*müsahibələr * bəyanatlar
müraciətlər * çıxışlar
təbriklər*

17875



HEYDƏR ƏLİYEV
və
MƏTBUAT

363/PA
765

HEYDƏR ƏLİYEV və MƏTBUAT

müsahibələr
bəyanatlar
müraciətlər
çıxışlar



NURLAR
Neşriyyat-Poliqrafiya Mərkəzi
BAKİ - 2003

244398

HEYDƏR ƏLİYEV və MƏTBUAT

dörd cilddə
ikinci cild
iyul, 1996 – iyul, 1998



NURLAR
Neşriyyat-Poliqrafiya Mərkəzi
BAKİ - 2003

Redaktoru və ön sözün müəllifi
RAMİZ MEHDİYEV

Tərtib edənlər
ƏLİ ABBASOV, TEYMUR ƏHMƏDOV

HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT II cild (dörd cilddə)
B.; «NURLAR» Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2003, 640 səh.

Oxuculara təqdim edilən dördcildiyin ikinci cildində Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirzə oğlu Əliyevin 1996-ci ilin iyul ayının 1998-ci ilin ortalarına qədərki dövr ərzində olkemizdə, isterse də xaricdə kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşürlər, onlara müsahibələri, bayanat və çıxışları xronoloji ardıcılıqla verilmişdir.

Müsteqil Azərbaycanın xarici ölkələrdə nüfuzunun artmasında, six əlaqələr yaradılmasında və Dünya Birliyində mövqelərinin daha da möhkəmətnəsində böyük əhəmiyyət kəsb edən bu materiallər dünya şöhrəti siyasətçinin beynəlxalq aləmdə tərəkinli, uzaqgörün siyaseti, müdriktiyi və gerçin içtimai-siyasi fəaliyyəti barədə dolğun təsəvvür yaradır. Kitab siyasetçilər, politoloqlar, diplomatlar və tədqiqatçılar üçün qiymətli mənbədir.

AVROPA ŞURASININ YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏN SONRA MƏTBUAT KONFRANSINDA ÇIXIŞ

*Prezident Sarayı
13 iyul 1996-ci il*

Hörmətli mətbuat nümayəndələri!

Biz sizinlə artıq görüşmüşük. Çünkü Avropa Şurasından Azərbaycana gəlmış nümayəndə heyəti ilə görüşümüzün başlangıcında siz iştirak etmişiniz. Ona görə də xüsusi bir bəyanat verməyə ehtiyac yoxdur. Qişaca onu deyə bilərəm ki, Azərbaycanın Avropa Şurasında xüsusi qonaq statusu almasından sonra bu Şuranın yüksək səviyyəli və qenət tor-kibli nümayəndə heyətinin respublikamıza qəlməsi əməkdaşlığımızın artıq başlandığını göstərir.

Bu gün keçirdiyimiz görüşdən və apardığımız danışqlardan mən çox razı olduğumu bildirmək istəyirəm. Hesab edirəm ki, bizim aramızda qarşılıqlı anlaşma var. Biz bundan sonra Avropa Şurasının tamhüquqlu üzvü olmaq üçün qarşımızda duran vəzifələri yaxşı bilirik. Mən Avropa Şurasının nümayəndə heyətini bir daha əmin edirəm ki, Azərbaycan Respublikası Avropa Şurasının tamhüquqlu üzvü olmağa əməli işlərlə çalışacaqdır. Mən əminəm ki, biz buna nail olacaqıq.

Sözü nümayəndə heyətinin başçılarına verirəm və sizin suallarınıza cavab verməyə hazırlam.

S u a l : Mənim sualım cənab Baş katibədir. Cənab Baş katib, Ermənistən Respublikası Avropa Şurasına üzv olmaq üçün rosmən müraciət etmiş ölkələrdən biridir. Avropa Şurasının bəyanatlarında, programında insan hüquqlarına hörmət, ortaq mədəni dövərlərin qurunması ilk sıradə dayanır. Azərbaycanın 2000-dək vətəndaşı Ermənistən ərazisində müxtəlif zindanlarda əsir, girov kimi işgəncələrə məruz qalır. Azərbaycanın işgal olunmuş ərazilərindəki mədəni abidələr Ermənistən işgalçı qoşunları tərəfindən darmadağın edilib, bir milyona yaxın qaçqın çox ağır, çətin şəraitdə yaşayır, Ermənistən Respublikası Avropa Şurasına qəbul edilərkən bu məsələlər nəzərə alınacaqmı?

C a v a b : Mən əminəm ki, bu münaqişə Avropa Şurasının Parlament Assambleyası tərəfindən tamamilə nəzərdə tutulacaqdır və bu, diqqətdən qaçmayacaqdır. Bildirmək istəyirəm ki, ölkələrin Avropa Şurasına qəbul edilməsində həllədici rol oynayan qurum Avropa Şurasının Parlament Assambleyasıdır. Avropa Şurasının Parlament Assambleyası insan hüquqlarının harada olur-olsun pozulmasının əleyhinə çıxır. Şübhəsiz ki, biz Avropada bir sıra belə faciəli hallarla rastlaşmışıq, bəzi yerlər işğal olunubdur və işğal altında qalıbdır. Avropanın özündə də böyük saylı qaćqın ordusu vardır. Bu elə bir məsələdir ki, Avropa Şurası ona daim diqqət yetirir. Avropa Şurasının xüsusi komissiyaları, komitələri vardır ki, onlar qaćqınların və köckünlərin işləri ilə yaxınlaşdırmaq məşğul olurlar.

Mən şübhə etmirəm ki, həm Azərbaycan, həm də Ermənistən Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq barədə müraciət edərkən və bu müraciətlər nəzərdən keçirilərkən qeyd etdiyimiz məsələlər diqqətdən yayınmayıacaqdır.

S u a l : Cənab Prezident, Siz Dağlıq Qarabağ probleminin həllini necə təsviyyət edirsiniz?

H e y d a r Ə l i y e v : Bu problemin həllinin yolu çox dəqiq və aydınlaşdır. Biz bunu dəfələrlə deməsik. Söhbət bundan gedir ki, Ermənistən silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini, yəni işğal etdikləri ərazilərimizi azad etsinlər, oradan zorla qovulmuş bir milyondan çox Azərbaycan vətəndaşı doğma yerlərinə qayıda bilsin, ölkəminin ərazi bütövlüyü, onun beynəlxalq məqyasda tanınmış sərhədlərinin pozulmazlığı təmin olunsun və bununla yanaşı, Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi təmin edilsin, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa hazırda dünya praktikasında mövcud olan ən yüksək muxtarlıyyət statusu verilsin. Bunlar aydın və ədalətli şərtlərdir. Biz bunu təklif edirik. Erməni tərəfi buna razı olsayı, məsələ çoxdan həll edilərdi. Təəssüf ki, erməni tərəfi Azərbaycan ərazisinin işğal olunması ilə bağlı bəzi üstünlüklərdən istifadə edərək, Azərbaycana təzyiq göstərməyə çalışır ve Dağlıq Qarabağa dövlət müstəqiliyi statusu verilməsinə cəhd edir. Şübhəsiz ki, biz buna razı ola bilmərik, Azərbaycan ərazisinin bir hissəsinin zorakılıqla qəsb edilməsinə yol vera bilmərik. Beynəlxalq hüquq normaları da buna yol vermır. Hər bir dövlətin ərazi bütövlüğünün tanınması bütün beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normasıdır. Biz bu prinsip-

lərə həm öz ölkəmiz barəsində, həm də digər dövlətlər barəsində sadıq. Məsələnin həlli erməni tərəfindən asılıdır.

S u a l : Mənim sualım Avropa Şurası Nazirlər Komitəsinin sədrindədir. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, keçid dövrünün çətinlikləri və Ermənistən respublikamıza təcavüzə elə bir vəziyyət yaradıb ki, ölkəmiz bu problemi ayrıldıqda, beynəlxalq təşkilatların köməyi olmadan həll edə bilməz. Avropa Şurası ölkəmizin bu problemlərinin həllinə konkret olaraq hansı yardımçılar edə bilər?

S i y m K a l l a s : Bildiyiniz kimi, bu gün dünyada siyasi mühit formalasdır beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. Bu beynəlxalq təşkilatların hər birinin özünəməxsus xüsusiyyəti var. Avropa Şurasının əsas vəzifəsi ölkələrdə demokratianın inkişaf etdirilməsindən, insan hüquqlarının qorunmasından, demokratik və dinamik inkişaf edən dövlətlərin yaradılmasından ibarətdir. Bu baxımdan ölkələrdə demokratianın inkişaf etdirilməsi, insan hüquqlarının qorunması üçün hüquqi baza yaradılmasına yardım göstərmək Avropa Şurasının bu ölkələrlə əməkdaşlığında ən mühüm sahələrdən birini təşkil edir.

Mən sizə bildirmək istəyirəm ki, Estoniyanın Avropa Şurası ilə əməkdaşlığı dövründə bizim gördüğümüz, yaşadığımız təcrübə çox məhsuldar olmuşdur. Sualınıza cavab olaraq bildirirəm ki, Avropa Şurası həm bu şuranın üzvü olan dövlətlərə, həm də üzv olmaq istəyən dövlətlərə çox geniş əməkdaşlıq təklif edir, yardımçılar göstərir və qeyd etdiyim sahələrdə onları hər cür dəstəkləməyə çalışır.

Dövlətlər arasındaki münaqişələrə gəldikdə isə, biz bu münaqişələrin daha çox dünyanın digər təşkilatları tərəfindən həll olunmasına üstünlük veririk. Məsələn, biz ATƏT-in bu münaqişənin həll olunmasındaki rolunu qiymətləndiririk və onun Minsk prosesinə hər zaman dəstək veririk. Öz növbəsində Avropa Şurası isə dünyanın müxtəlif bölgələrində formalasılmış muxtar qurumların və onların qarşılaşdığı problemlərin həlli yollarının nədən ibarət olması barədə məlumatları bu ölkələrə çatdırıbilər.

Bu gün bizim keçirdiyimiz coxsayılı görüşlərdə Avropa Şurası tərəfindən belə bir yardımın, köməyin göstəriləməsi məsələsi də müzakiro olunmuşdur. Əgər Azərbaycan bu təcrübədən də faydalanaşmaq arzusunu ifadə etsə, onda Avropa Şurası respublikanıza məmənuniyyətlə kömək edəcəkdir.

S u a l : Cənab Prezident, Ermənistən ilə Azərbaycan arasında müharibə bir il əvvəl qurtarmışdır. Bu, ölkənin iqtisadi həyatına necə təsir edir?

H e y d a r Ə l i y e v : Ermənistən ilə Azərbaycan arasında müharibə qurtarmamışdır, iki il əvvəl dayandırılmışdır, 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş imzalamışq, lakin hələlik tam sülh yoxdur. Bu iki il ərzində biz ilk növbədə ATƏT-in Minsk qrupunun imkanlarından istifadə edərək, məsələnin sülh yolu ilə həllinə çalışırıq. Şübhəsiz ki, atəşkəs həm Azərbaycanda, yeri galmişkən qeyd etməliyəm ki, həm də Ermənistanda həyata müsbət təsir göstərmişdir.

Əgər müharibə yoxdursa, döyüş əməliyyatları aparılmırsa, qan tökülmürsə, şübhəsiz ki, xalq daha sakit yaşayır. Xalq, cəmiyyət, dövlət sosial-iqtisadi problemlərlə daha fəal məşğul olmaq üçün imkan əldə edir. Biz də bu imkandan çox fəal istifadə edə bilmmişik və edirik. Məhz bu müddət ərzində biz qanunlar qəbul edə və iqtisadi islahatların, o cümlədən böyük özələşdirmə programının, aqrar bölmədə islahatların həyata keçirilməsinə başlaya bilmışik. Məhz bu şəraitdə Azərbaycanın ilk demokratik Konstitusiyasını hazırlaya və qəbul edə bilmışik, Azərbaycan Parlamentinə ilk demokratik seçkilər keçirmişik. Ölkəmizdə daxili, siyasi həyatı mürekkebələşdirən bir çox mənfi halları aradan qaldıra bilmışik. Təəssüf ki, Avropa ölkələrindən, o cümlədən Estoniya-dan fərqli olaraq Azərbaycanda Ermənistənla herbi münaqişə ilə yanaşı, bir sıra illər ərzində daxili siyasi vəziyyət də çox mürekkeb olaraq qalırdı. Bu da hakimiyət uğrunda mübarizə aparan müxtəlif silahlı qrupların qarşısundan ilə əlaqədar idi. Ermənistənla müharibə ilə yanaşı, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi başlandı. Biz bu ağır hallardan yaxa qurtara bildik. Həm də xeyli dərəcədə ona görə ki, atəşkəs rejimini tomin edə bilmədik.

Xarici sərmayedalar Azərbaycana daha fəal maraq göstərməyə, biziylə əməkdaşlıq etməyə başlamışlar. Biz Avropanın, Amerikanın ən iri neft şirkətləri ilə Azərbaycanda neft hasilatına dair böyük müqavilələr imzalamışq. Yəni hərbi əməliyyatların dayandırılması, Azərbaycanda da ictimai-siyasi vəziyyətin sabitləşməsi şübhəsiz ki, respublikamıza daha fəal surətdə sərmaya qoyulmasına getirib çıxarır. Zəngin təbii ehtiyatları və böyük iqtisadi, intellektual potensialı olan Azərbaycan dünyanın bir çox ölkələrinin şirkətlərinin diqqətini cəlb edir və biz bu əməkdaşlığı fəal surətdə gedirik. Bütün bunlar xeyli dərəcədə, atəşkə-

sə nail olunduqdan sonra yaranmış şəraitlə bağlıdır. Lakin biz tam sülhə, Ermənistənla dinc, məhrəban qonşuluq münasibətləri yaranmasına, bütün Qafqaz regionunda sülhün berqərə olunmasına çalışırıq.

S u a l : Hörmətli Prezident, hörmətli Baş katib, mənim sualım sizədir. Cənab Baş katib, görüşdə «Avropa ölkələrinin böyük ailəsi» fikri səsləndi, siz Azərbaycandan sonra, bu ailəyə daxil olmaq istəyən daha iki ölkəyə – Gürcüstana və Ermənistana gedəcəksiniz. Yəqin heç kos istəməz ki, onun ailəsinin üzvləri dalaşınlar, müharibə etsinlər. Avropa Şurasına üzvlüyə namizədlik dövründə bu ailə üzvlərinin dalaşması, müharibə etməməsi üçün siz hansı konkret addımlar atmaq niyyətindesiniz?

H e y d a r Ə l i y e v : Azərbaycan öz sülhsevər siyasətini davam etdirəcək və çalışacaq ki, Ermənistənla Azərbaycan arasında olan bu münaqişə lağv edilsin və bölgemizdə tam sülh yaransın.

D a n n e l T a r s i s : Avropa Şurası Avropada gərginliyin azaldılması üçün bir çox tədbirlər görməkdədir. Biz Avropa Şurasına üzv olan dövlətləri, Avropanın bütün dövlətlərini ona inandırmağa çalışırıq ki, hansı dövlətlərdə siyasi plüralizm, demokratiya varsa, insan hüquqları qorunursa, onlar daha sabit və çiçəklənən dövlətlər olurlar, nəinki diktator rejimi olan qeyri-demokratik dövlətlər. Hansı dövlətlərdə qanun alılıyi təmin olunursa, o dövlətlərin inkişafi labüddür.

Bütün bunlardan əlavə biz bir sıra ümumi dəyərlər də işləyib hazırlayıraq. Avropa Şurasına daxil olan bütün dövlətlər məhz o dəyərlərə sadiq olmalı, həmin öhdəlikləri yerinə yetirməlidirlər. Biz işgəncələrin, xaricilərin və digərlərinin bir-birinə qarşı nifşötünün aradan qaldırılması üçün əlimizdən gələnə edirik. Bunun üçün biz hazırda Avropada geniş vüsət almış gənclər hərəkatından istifadə edirik. Biz Avropa dövlətlərini bir-birinin tarixini öyrənməyə sövq edirik. Tarix dörsliklərinin işlənib hazırlanması, onların ideologiyasızlaşdırılması, bu dörsliklərin şovist ruhda olmaması üçün təhsil sahəsində əməkdaşlıq edirik.

Azlıqların hüquqlarının qorunmasına yardım edən hüquqi təkliflərimiz vardır. Biz müxtəlif ölkələr arasında açıq, şəffaf əməkdaşlığın genişləndirilməsinə sövq edən, onun yollarını qöstərən mexanizmlər təklif edirik. Biz belə bir ideyanın terəfdarıyıq ki, Avropada sərhədləri yenidən dəyişdirməyə heç bir ehtiyac yoxdur, bu sərhədləri açmaq və əməkdaşlığı genişləndirmək lazımdır. Milyonlarla insan məhz sərhədlərin dəyişdirilməsi ucbatından yaranmış münaqişələr nəticəsində

əzab-əziyyət çəkir və çətinliklərə dücar olub. Məqsədimiz Avropa qitəsində əle bir mühit yaratmaqdır ki, bu qitəyə mənsub olan bütün xalqlar, dövlətlər özlərini bir ailədə hiss etsinlər.

İndiyədək söylədiklərimin hamısı münaqişələr baş verərkən bunların qarşısını almağa yönəldilən cəhdlerdir. Onu da əlavə edirəm ki, bu qəbildən olan münaqişələrin həlli texnikası, qaydaları da bizə bəllidir. Bu işi xüsusilə Avropa Şurasının Parlament Assambleyası həyata keçirir.

Sədrin sözlərinə qayıdaraq mən də təsdiq etmək istəyirəm ki, biz bu qəbildən olan münaqişələri daha çox Avropadakı digər təşkilatların, xüsusilə ATƏT təşkilatının ixtiyarına buraxmağa üstünlük veririk.

S u a l : Mənim sualım Prezident Heydər Əliyevdir. Azərbaycanda keçirilmiş son parlament seçkiləri təqnid olundu. Gələcəkdə seçkilərin daha düzgün keçirilməsi üçün hansı tədbirlər görməyi planlaşdırırsınız?

H e y d ə r Ə l i y e v : Mən sizin bu fikrinizlə razı deyiləm. Hesab etmirəm ki, Azərbaycanda parlament seçkiləri azad, sərbəst seçkilər olmayıb. Onlar tam azad, sərbəst seçkilər olubdur. Bu seçkilər çoxpartiyalı sistem əsasında, tam aşkarlıq, siyasi plüralizm şəraitində keçirilib. Bütün sahələrdə özlərini seçkilərdə namızəd irəli sürenlərin hamısı informasiya orqanlarından, o cümlədən radio, televiziyyadan sərbəst istifadə edib. Azərbaycanda 30-dan artıq partiya qeydiyyata alınub və fəaliyyət göstərir, 500-dən artıq qəzet nəşr edilir. Azərbaycanda müxalifətin çoxsaylı qəzetiçi çıxır və çox geniş yayılır. Respublikamızda hər bir adam öz fikrini istədiyi kimi ifadə etmək imkanına malikdir. Bunların hamısı da parlament seçkilərində öz əksini tapıbdır. Azərbaycanın hazırlı Parliamentində 8 partiya temsil olunur. Azərbaycanın Parliamentində müxalifətde duran partiyaların nümayəndələri də var. Bunlar hamısı müstəqil Azərbaycanda ilk Parliament seçkilərinin tam demokratik şəkildə keçirilməsini nümayiş etdirir. Nəzərə almalısınız ki, Azərbaycan müstəqillik qazanandan sonra respublikamızda dövlət rəhbərliyi üç dəfə dəyişdirilib. Mən qeyd etdim, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş mühərribəsi başlanılmışdı. Müxalifətde duran ayrı-ayrı partiyaların silahlı dəstələri olubdur. 1994 və 1995-ci illərdə Azərbaycanda hakimiyyəti güclə, silahla ələ almaq cəhdleri olubdur, bir neçə terror aktı həyata keçirilib, dövlət başçısına qarşı bir neçə dəfə terror cəhdli edilib və bunların da qarşısı alınıbdır.

Bəla bir şəraitdə olan Azərbaycanda son dövrə, demək olar ki,

1995-ci ildə və artıq 1996-ci ildə daxili ictimai-siyasi sabitlik yaradılıb-dır. Əqər Azərbaycana iki il bundan əvvəl gəlsəydiniz, Bakının küçələrində həddindən ziyan cürbəcür qeyri-qanuni silahlı dəstələr görə bilərdiniz. Təəssüf ki, bunların da bir çoxu özlərini müxalifət adlandıran partiyalara və qruplara mənsub idi. Azərbaycanın bu cinayətkar dəstələrdən qısa müddədə təmizlənməsi, insanlara sərbəst yaşamaq imkanı verilməsi və parlament seçkilərinin sərbəst şəkildə keçirilməsi Azərbaycanda demokratianın bərqərar olduğunu sübut edir.

Ona görə də müstəqil Azərbaycanda ilk mən demokratiya sahəsində atılan ilk addımlar kimi qiymətləndirirəm və əminəm ki, bu demokratik proseslər ilbəil inkişaf edəcək və gələn parlament seçkiləri bundan da yüksək səviyyədə keçiriləcəkdir.

Diqqətinizə görə sağ olun!

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Müstəqil Azərbaycanın Milli Mətbuat günü münasibətli bütün jurnalistləri və mətbuat-informasiya sistemində çalışan işçiləri ürəkdən təbrik edirəm.

Xalqımızın milli mənəvi dəyərlərini, adət-ənənələrini, istək və arzularını, keşməkeşli həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası Həsənbəy Zərdabi torəfindən qoyulmuş Azərbaycanın milli mətbuatı çox şərəflə və zəngin inkişaf yolu keçmişdir. Xalqımızın görkəmli mütəfəkkirleri, publisistləri, jurnalistləri, yazıçıları və satirikləri mətbuat vasitəsilə milli şurun, mənəviyyatın və mədəniyyətin formallaşmasına və inkişafına güclü təkan vermişlər.

Bu gün Azərbaycanda dünyanın ən qabaqcıl ölkələrinin əldə etdiyi nəqliyyatlı rəqabət apara bilən çoxşaxəli mətbuat və informasiya sistemi yaradılmış, bütün respublika ərazisini əhatə edən ən müasir teleradio, kütüvə informasiya şəbəkələri, milli jurnalistika elmi inkişaf etmişdir.

Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yasayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən emel olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında təsbit olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasetin əsasını təşkil edir. Məhz bu siyasetin neticəsidir ki, Azərbaycanda hazırda müxtəlif ictimai-siyasi qurumlara, təşkilatlara, birliklərə, ayrı-ayrı şəxslərə məxsus iyirmi dörd adda teleradio şirkətləri, beş yüzdən çox qəzet və jurnal, iyirmidən yuxarı beynəlxalq, regional və respublika qurumlarını təmsil edən informasiya agentlikləri və s. orqanlar azad surətdə fealiyyət göstərir.

Hörmətli mətbuat işçiləri!

Sizi bir daha bu əlamətdar gün münasibətli təbrik edir, respublikamızda və onun ətrafında baş veren hadisələrin ictimaiyyətə çatdırılmasında, onların geniş analitik təhlil edilməsində, Azərbaycanda gedən demokratik dəyişikliklərin beynəlxalq aləmdə şərh edilməsində obyektivlik, prinsipi-alliq, yüksək professionallıq və əsl vətəndaşlıq mövqeyi arzulayıram.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

«ŞƏFƏQ» QƏZETİNİN 75 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK

75 illik yubileyi münasibətli «Şəfəq» qəzetinin bütün kollektivini ürəkdən təbrik edir və geniş yaradıcılıq müvəffəqiyyətləri arzulayıram.

Quba rayonu əhalisinin istək və arzularını, ictimai-iqtisadi və siyasi həyatının bütün sahələrini daim öz səhifələrində əks etdirən və əsası 75 il bundan əvvəl qoyulmuş «Şəfəq» qəzeti çox zəngin və şərəflə bir inkişaf yolu keçmişdir. Qəzet Azərbaycanın çoxşaxəli mədəniyyətə, adət-ənənələrə və milli-mənəvi dəyərlərə malik olan bölgəsində dövlətçiliyin və xalqlar dostluğunun daim qorunub saxlanması və möhkəmləndirilməsinə xidmət göstərmiş, bütün bölgə əhalisinin imkanlarını respublikamızın ən ümddə problemlərinin həllinə səfərbər etmişdir.

Azərbaycan dövlətinin bugünkü demokratik və azad mətbuat sisteminde öz dəst-xəttini qorumaq, layiqli yer tutmaq üçün qəzeti kollektivi səylərini daha da artırmalı, həm respublikanın, həm də rayonun ictimai-iqtisadi və siyasi həyatında gedən dəyişiklikləri, demokratik prosesləri obyekтив, yüksək professional seviyyədə işləşdirmalıdır. Bu yolda qəzeti bütün yaradıcı heyətinə müvəffəqiyyətlər arzu edirəm.

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
29 iyul 1996-cı il

**RUSİYA FEDERASIYASININ PREZİDENTİ
BORİS NİKOLAYEVİC YELTSİNİN TƏNTƏNƏLİ
ANDİCMƏ MƏRASİMİNİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MOSKVAYA SƏFƏRİ ZAMANI RUSİYANIN
MÜDAFIƏ NAZİRİ İQOR NİKOLAYEVİC
RODİONOVLA GÖRÜŞDƏN SONRA AZƏRBAYCAN
JURNALİSTLƏRİNƏ BƏYANAT**

*Moskva, Kreml
9 avqust 1996-ci il*

Görüşdə əsas məsələ Azərbaycan ilə Rusiya arasında əlaqələrin bütün sahələrde daha da inkişaf etdirilməsi məsəlesi idi. Hərbi sahə çox mühüm sahədir, çünki müdafiə sahəsində də bizim çoxlu müştarık işlərimiz var. Eyni zamanda Ermənistan-Azərbaycan münaqışosunun sülh yolu ilə həll olunması üçün Rusiya Müdafiə Nazirliyinin çox böyük imkanları var. Çünki bilirsiniz ki, Ermənistanda Rusyanın böyük hərbi hissələri var. Hərbi sahədə onların çox sıx əməkdaşlığı mövcuddur, hərbi müttəfiqliq haqqında müqavilələri vardır.

Ona görə də bu məsələlərin həllində Rusyanın həm böyük rolu, həm də böyük imkanları var.

General İqor Nikolayeviç Rodionov Rusyanın yeni müdafiə naziri dir. Şübhəsiz, bu məsələləri onunla həm müzakirə etmek, həm də təhlil etmek lazım idi. Eyni zamanda öz mövqelərimizi bildirmek lazım idi. Mən görüşdə bunların hamısını etdim və hesab edirəm ki, görüş qarşılıqlı anlaşma şəraitində keçdi. Mən Azərbaycanın bu məsələlərdə mövqeyini, o cümlədən MDB çərçivəsində mövcud olan kollektiv təhlükəsizlik müqaviləsi ilə bağlı mövqeyini açıq-aydın bildirdim. Bilirsiniz ki, o müqavilənin bir çox hissələrində biz iştirak etmirik. Səbəblərini aydınlaşdırıldım, izah etdim ki, nə üçün iştirak etmirik. Bilirsiniz ki, bizdə hava hücumundan müdafiə üçün Qəbələ RLS-i var. İndiyə qədər onun da statusu müəyyənləşmeyib. Bu barədə danışqlar gedib, amma status məsəlesi indiyədək aydınlaşmayıb. Bu məsələlər haqda da fikrimizi bildirdim. Belə danışdıq ki, bizim müdafiə nazirimiz Moskvaya gələcək və bunlar məsələni birgə müzakirə edəcəklər. Ondan sonra biz son nəticəyə gələcəyik.

Şübhəsiz ki, general Rodionov Çeçenistandakı vəziyyət haqqında da mənə məlumat verdi. Sonra mən Qroznidəki hadisələrlə bağlı narahatlığımızı bildirdim. Azərbaycan haqqında mətbuatda və digər informasiya orqanlarında yayılan yalan məlumatlar və şayiələr haqda da öz fikrimi bildirdim. Dedim ki, bunların hamısı Azərbaycana qarşı iftiradır. Eyni zamanda o mənə Çeçenistandakı mövcud vəziyyətlə bağlı görülən tədbirlər barədə məlumat verdi. Bizim üçün o da əhəmiyyətli məsələdir. Çünkü bizim yollar oradan keçir və bu yolların – dəmir yolu, avtomobil yollarının bağlanması çox vaxt həmin vəziyyətlə əlaqələndirilir.

Mən bu gün baş nazir Viktor Çernomirdinlə də bu barədə danışdım. Ondan xahiş etdim hazırlanmış layihəni tezliklə imzalasın ki, bizim yollarımızın bağlanması aradan götürülşün. Mən bu barədə general Rodionovla da danışdım. Ona görə də hesab edirəm ki, bu görüş əhəmiyyətli və lazımlı bir görüşdür. Bu görüş bir tərəfdən Azərbaycanın Rusiya ilə əlaqələrinin inkişaf etdirilməsi üçün, digər tərəfdən, yeni müdafiə nazirinin ikitərəfli münasibətlərdə lazımi məsələləri bilməsi üçün vacibdir. Mən bu görüşü çox səmərəli görüş hesab edirəm.

S u a l : Gələcəkdə Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq dair hər hansı sənədin imzalanması mümkündürmü?

C a v a b : Yox, bu barədə heç bir söhbət yoxdur. Yəni hərbi əməkdaşlıq nədir? Biz əməkdaşlıq edirik, amma bu əməkdaşlığın müxtəlif formaları var. Ancaq hərbi ittifaq haqqında düşünürsünzsə, belə bir fikir yoxdur və bizə belə bir təklif də yoxdur. Ola bilər biza andırılır ki, belə bir şey olsa, yaxşı olar. Amma biza birbaşa təklif edə bilmirlər. Bizi də belə bir fikir yoxdur. Ancaq faydalı əməkdaşlıq var və olacaqdır.

S u a l : Cənab Prezident, Rusyanın keçmiş müdafiə naziri Azərbaycana münasibətdə bir çox sahələrde olduqca sərt mövqe tuturdur. İndi hansısa mövqe yumşaqlığı haqqında danışmaq olar, ya yox?

C a v a b : Əlbəttə, kimsə Azərbaycana qarşı sərt mövqe tutma bilər. Ancaq biz müstəqil dövlətik, bizə qarşı sərt mövqe tutmaqla təsir etmək mümkün deyil. Ona görə də keçmiş müdafiə nazirinin sərtliliyi elə onun özünə qalacaqdır. İndi kimsə bizə qarşı sərt mövqe tutacaqsə, tutsun, bu bizə heç cür təsir edə bilməz. Ola bilər ki, keçmiş müdafiə naziri bəzi səbəblərə görə və əlaqələrinə görə sərt yox, düzgün mövqə də deyildi. Ancaq yeni müdafiə naziri, hesab edirəm ki, yüksək sə-

viyyeli bir generaldır. O, siyasi məsələləri də yaxşı bilir, dərk edir. O, həm də Qafqaza, Azərbaycana yaxşı bələd olan adamdır. Keçmiş Zaqafqaziya Hərbi Dairəsinin komandanı olub və ele hesab edirəm ki, o, dəyərlili insandır və onunla əməkdaşlıq etməyimiz bizi çox lazımdır.

S u a l : Bas Lebed və Kovalyov ilə görüşləriniz barədə nə deyə bilərsiniz?

C a v a b : Onlarla görüşlərdə də elə bu dediyim məsələləri müzakirə etmisik. Lakin həmin məsələlərə münasibətdə hərənin öz sahəsi var.

AZƏRBAYCAN VƏ QAZAXİSTAN PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT


*Prezident Sarayı
16 sentyabr 1996-ci il*

Hörmətli xanımlar və cənablar!

Qazaxıstan prezidenti möhtərem Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri uğurla keçir. Bu gün səhərdən biz böyük həcmdə iş gördük. Biz, iki prezident təkbətək görüşdük. Qazaxıstanı və Azərbaycanı maraqlandıran məsələlərin geniş dairəsi barədə fikir mübadiləsi etdik. Biz, ən əvvəl, ikitərəfli münasibətlərimizin bəzi məsələləri barədə fikir mübadiləsi apardıq və onları müzakirə etdik, belə bir tam yekdil rəydə olduq ki, ikitərəfli münasibətlərimiz dostluq xarakteri daşıyır. Buna görə də biz onları inkişaf etdirmək, dərinləşdirmək, bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaqdan ötrü hər şey etmək əzmindəyik.

Biz, dünyada baş verən proseslərlə, beynəlxalq problemlərlə, beynəlxalq təşkilatların fealiyyəti və beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən MDB çərçivəsində fealiyyətimizlə bağlı bir çox məsələlər barəsində də fikir mübadiləsi etdik. Biz, dünyanın müxtəlif bölgələrindəki, o cümlədən Qafqazdakı münaqişələrə aid məsələlər barəsində fikir mübadiləsi etdik. Biz, Ermənistən silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunmasına və bir milyon nəfərdən çox Azərbaycan sakininin öz yurd-yuvasından qovulmasına gətirib çıxaran Ermenistan-Azərbaycan münaqişəsi barəsində ətraflı fikir mübadiləsi apardıq.

Biz Xəzər dənizi hövzəsində və nəqliyyat kommunikasiyaları sahəsində, o cümlədən artıq yaradılmışdır Transqafqaz magistrallarından fəal istifadə edilməsi sahəsində əməkdaşlığımızla bağlı məsələlər barəsində fikir mübadiləsi apardıq. Biz bütün bu məsələlərdə yekdil olduk, bir çox məsələlərde baxışlarımız tam uyğun oldu. Hər halda, iki prezidentin səhbəti sübut edir ki, ölkələrimiz, xalqlarımız arasında xoş münasibətlər, dostluq ~~ve~~ qardaşlıq münasibətləri yaranmışdır, Qazaxıstan-



tan Respublikasının prezydenti və Azərbaycan Respublikasının prezydenti isə bu münasibətləri daha da inkişaf etdirmək əzmindədirler.

Qazaxıstan və Azərbaycan nümayəndə heyətləri arasında danışqlar oldu. Bu danışqlar zamanı biz dövlətlərərəsi, hökumətlərərəsi münasibətlərimizi müzakirə etdi, Qazaxıstanın və Azərbaycanın nazirləri, müvafiq baş idarələri tərəfindən hazırlanmış və sizin yanınızda imzalanmış sazişlərin layihələrini nəzərdən keçirdik. Bütün bu sənədlər çox böyük əhəmiyyətə malikdir və münasibətlərimizi daha da inkişaf etdirmək üçün Qazaxıstan ilə Azərbaycan arasında yaxşı müqavilə - hüquqi osas yaradır.

Qeyd etmək lazımdır ki, Qazaxıstan ilə Azərbaycan arasında danışqlar ilk dəfə olaraq belə yüksək seviyyədə aparılmışdır. Qazaxıstan Respublikası prezidentinin Azərbaycana rəsmi dövlət səfəri ilk dəfə olmuş və sənədlərin belə böyük paketi ilk dəfə imzalanmışdır. Bu, Qazaxıstanın və Azərbaycanın müstəqilliyinin bəhrələridir, dövlət müstəqilliyinin, dövlət suverenliyinin xalqlarımıza nə verdiyinə daha bir sübutdur.

Təkrar edirəm, imzalanmış sənədlərin hamısının böyük əhəmiyyəti var və Azərbaycan tərəfi onların əməli surətdə reallaşdırılması üçün bütün tədbirləri görcəkdir. Qazaxıstan ilə Azərbaycan arasında münasibətlərin prinsipləri haqqında Qazaxıstan Respublikası prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları müqavilənin, şübhəsiz ki, xüsusi əhəmiyyəti var. Qazaxıstan və Azərbaycan prezidentlərinin Xəzər dənizinə dair imzaladıqları birgə bəyanatın da əhəmiyyəti böyükdür. Vaxtimızı çox almayıaraq deyirəm ki, imzalanmış sənədlərin hamısının böyük əhəmiyyəti var.

Qazaxıstan Respublikasının prezidenti hörmətli Nursultan Nazarbayevin mənim dəvətimi qəbul edərək Azərbaycana rəsmi səfərə gəlməsindən, həmcinin bu gün səhərdən başlanmış gərgin işin öz neticələrini verməsindən son dərəcə məmənnunam. Bu nəticələr sizin gözünüz qarşısındadır. Əminəm ki, səfər uğurla başa çatacaq və bu, Qazaxıstan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərde mühüm mərhələ olacaqdır.

Nümayəndə heyətinə, Qazaxıstan xalqına, Qazaxıstan dövlətinə, onun prezidenti Nursultan Abışovığa öz ölkəsinin qarşısında duran bütün vəzifələri uğurla yerinə yetirməyi arzulayır və əmin edirəm ki, imzaladığımız sənədlər və sazişlər münasibətlərimizin inkişafına və

şübhəsiz ki, həm Azərbaycanın, həm də Qazaxıstanın inkişafına kömək göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

S u a l : Birinci sual Azərbaycan Prezidenti Heydər Əliyevdir: – 70-ci illərdə Sizin rəhbərliyinizlə Azərbaycanda kosmik cihazqayırmannı və kosmik tədqiqatların güclü kompleksi yaradıldı və bu kompleks «Günəş» programı üzrə xalq təsərrüfatı məsələlərinin həllinə olduqca böyük kömək göstərdi. Danışqlar zamanı Siz kosmos sahəsində Azərbaycan ilə Qazaxıstan arasında əməkdaşlığın imkanlarına toxundunuzmu? İkinci sual Nursultan Nazarbayevdir: Semireçye kazaklarının çıxışı ilə Qarabağ separatizmi arasında nə kimi oxşarlıq var?

H e y d ə r Ə l i y e v : Mən artıq dedim ki, biz bir çox məsələləri, o cümlədən keçmişdə Qazaxistanda və Azərbaycanda yaradılmış olan çox böyük elmi - texniki potensial ilə bağlı məsələləri müzakirə etdi. Men sizinle razıyam ki, güclü potensial, o cümlədən de kosmosun istifadə edilməsi, ən əvvəl həm Qazaxıstanın, həm də Azərbaycanın xalq təsərrüfatının inkişafi naməni müxtəlif kosmik tədqiqatlar aparılması sahəsində güclü potensial yaradılmışdır. İstdiyimiz hər şəydən geniş istifadə etməyə indi imkan yoxdur. Buna baxmayaraq, razılığa gəldiyimiz məsələlər, imzaladığımız sənədlər, təbii olaraq, ona gətirib çıxarıcaqdır ki, biz bu sahədə əməkdaşlıq edəcəyik.

N u r s u l t a n N a z a r b a y e v : Zənnimcə, Qarabağ ilə kazakların fikirləri arasında heç bir oxşarlıq yoxdur. Kazaklar millət deyil, bir təbəqədirler. Çar dövrlərindən danişsaq, o vaxtlar onlardan ərazimizin qəsb olunması üçün istifadə etmişlər. Yaxın tarixdən danişsaq, bunlar qırmızı kazaklardır və ağ kazaklara qarşı vuruşmuşlar. Buna görə də əgər siyasi qüvvələr bundan Qazaxıstanla Rusiya arasında münasibələri korlamaq üçün istifadə edirlərə, bu, bir məsələdir. Əgər Rusiya rəhbərliyi bunu bilirsə və işi şisirtmək üçün müəyyən tədbirlər görmürsə, bu da yene Qazaxıstan ilə Rusiya arasında qarşılıqlı münasibələrlə bağlı məsələdir. Onların arasındakı müqavilələr sübut edir ki, biz bütün məsələlərdə, istər iqtisadi sahədə, istərsə də siyasi və müdafiə sahələrində dostluq və əməkdaşlıq münasibələrinə malikik. Odur ki, bunlar tamam başqa-başqa məsələlərdir. Qazaxıstanda 138 milliətin adamları yaşayır və konstitusiyamıza və qanunlarımıza uyğun olaraq onların hamısı bərabərdir. Qazaxıstanda heç kəsin hüquqları tapdanmış. Bunu beynəlxalq birləşdiklərə təsdiq etmişdir.

S u a l : Ermənistanın işgalçılıq siyaseti ucbatından MDB-nin iki üzvü – Azərbaycan və Ermənistan müharibə vəziyyətindədir. Belə halda MDB işgalçi üzvünə qarşı nə kimi tədbirlər görə bilər və dünya praktikasında bu məsələ barəsində nə deyilir?

N u r s u l t a n N a z a r b a y e v : Yadınızdadırsa, 1991-ci ilin sentyabrında Rusiya prezidenti Boris Yeltsinlə birlikdə biz mövqeləri yaxınlaşdırmaq və bu münaqişəni söndürmək üçün vasitəçilik addımı atdıq. O vaxtdan bəri mən bu məsələ ilə dəfələrlə məşğul olmuşam. Kislovodskda barışq haqqında saziş imzalandı, amma həmin vaxtdan bəri bu münaqişə dayandırılmadı.

Burada, Zaqafqaziyada olduğum bir vaxtda öz şəxsi fikrimi söylemək istərdim. Burada xalqlar yan-yana yaşayırlar. Bugünkü azərbaycanlılar və ermənilər, onların övladları, nəvə-nəticələri Allahın verdiyi sərhədlər daxilində yaşamlarıdır. Xalqlar arasında münaqişəni siyasi mülahizələrlə qızışdırılara xalqların nə ad verdiyi məlumdur. Lakin onlar münaqişəni söndürənləri həmişə minnətdarlıq hissi ilə xatırlaya-caqlar.

Gəlin ötən müharibəni xatırlayaq. O müharibədə nə qədər sovet adamı, nə qədər alman qırıldı. Biz bunu indiyək xatırlayıraq, yaralar hələ də sağalmayıb, amma indi biz elə həmin Almaniya ilə, müharibə aparmış olduğumuz digər bütün dövlətlərlə əməkdaşlıq edirik. İllər, onilliklər keçəcək, gec-tez həyatın dinc axarını axtarıb tapmaq lazımlı gələcəkdir. Bu gün biz böyük neftdən, qazdan danışdıq. Əger bu bölgədə sülh olarsa, onda bu neft və qaz çayı hər üç Zaqafqaziya dövlətinin ərazisindən axacaqdır. O, burada yaşayan xalqlara xoşbəxtlik və əmin-amanlıq gətirəcəkdir. Yox, əger bu münaqişə dayandırılmasa, onda heç kəs həmin neft çaylarını buradan çəkməyəcəkdir və bu çaylar başqa ərazilərdən axacaqdır. Bunu əsas tutaraq Zaqafqaziya xalqları bu problemiñ dincliklə həlli barədə düşünməlidirlər.

Mən həm bu tərəfdən, həm də o biri tərəfdən nə barədə danışdıgımızı yaxşı bilirom. Şəxsən mən bunu əsas tuturam ki, Qazaxıstan da, Ermənistan da, Azərbaycan da, Gürcüstan da dövlətlərin mövcud sərhədlərinin, ərazi bütövlüyünün pozulmaması principini əsas götürən ATƏT-in üzvləridir. Mən davakar separatçılığın əleyhinəyəm. Əger yer üzündə yaşayan bütün xalqlar və millətlər öz dövlətini yaratmaq üçün müharibə etməyə başlasayırlar, təsəvvür edin, onda nələr baş verərdi. Mən bütün insanların, xalqların və millətlərin hüquqlarına və be-

raberliyinə tərəfdaram, lakin müharibəyə getirib çıxaran separatçılığın əleyhinəyəm. Ona görə də hesab edirəm ki, bu məsələni ATƏT-in Minsk qrupunun, qəbul olunmuş müvafiq qərarların bazasında sülh yolu ilə həll etmək lazımdır. Yaxşıdır ki, iki ildir müharibə getmir, qan tökülmür. Axi hər bir cavanın öldürülməsi onun valideynləri, qohumları üçün faciədir. Hər bir yaşlı adamın öldürülməsi onun ailəsi üçün faciədir. Bax, bu barədə əməlli-başlı düşünmək lazımdır. Ona görə də əminəm ki, Azərbaycanın, Ermənistanın – onların hər ikisinin xalqlarına eyni hörmətə yanaşırıram, çünkü mənim xalqım da onlara belə yanaşır – rəhbərliyinin siyasi iradəsi məsələnin sülh yolu ilə həllini tapacaqdır. Toplar susanda siyasetçilərin sakit şəraitdə işləməyə imkanı var. Bir sözə, bu məsələni hamı tərəfindən qəbul olunmuş dünya prinsipləri əsasında, müqavilə yolu ilə həll etmək lazımdır. Bu, siyasetçilərə də, xalqlara da, dövlətlərə də fayda gətirəcəkdir. Mən belə hesab edirəm.

S u a l : Cənab Əliyevə iki sualım var. Xəzər dənizi barədə bu gün imzalanmış birgə bəyanatdan sonra Rusiyanın Azərbaycanla və Qazaxıstanla münasibətlərinin dayışcəyi haqqında proqnoz verə bilərsinizmi? Oğlunuzun ARDNŞ-in vitse-prezidenti vəzifəsində fəaliyyətini qiymətləndirə bilərsinizmi? Bizi həm ata, həm də dövlət xadımı kimi Sizin verdiyiniz qiymət maraqlandırır.

H e y d a r Ə l i y e v : Hesab edirəm ki, Xəzər dənizinə dair imzaladığımız birgə bəyanat Rusiyanın Azərbaycanla və Qazaxıstanla münasibətlərinin hər hansı şəkildə pisləşməsinə getirib çıxarmayacaqdır. Biz suveren hüququmuzdan istifadə edirik və sahilyanı dövlətlər kimi Xəzər dənizində iş görmək barədə öz hüququmuzu bəyan edirik. Hesab edirəm ki, ehtirasları qızışdırmaq, bu bəyanatla əlaqədar Rusiyanın Azərbaycanla və Qazaxıstanla münasibətlərinin hər hansı şəkildə pisləşcəyini proqnozlaşdırmaq lazımdır. Əksinə, biz bu bəyanatla Xəzər dənizinə dair məsələlərin düzgün, qarşılıqlı surətdə məqbul həllini tapmaq üçün əsas yaradıraq. Azərbaycan Xəzər dənizində çoxdan neft çıxarıır. Burada ilk neft quyuşu 1949-cu ildə fontan vurmusdur. Azərbaycan neftçiləri və geoloqları sonrakı illərdə Xəzərdə və dənizin Azərbaycan, Türkmenistan sahillərində, digər sektorlarında iri neft və qaz yataqları keşf etmişlər. Bü gün deməliyəm ki, bizim seismik geofizika gəmimiz Qazaxıstan sahillərində işləyir və orada neft yataqlarının keşfiyyatı ilə məşğul olur. Ona görə də bu gün imzaladığ-

mız sənəd bizim birgə səylərimizin qanuna uyğun nəticəsidir və bir də deyirəm, heç bir pisləşməyə getirib çıxarmayacaqdır. Belə kədərlə proqnozlar vermək lazım deyildir.

Oğlumun nefi şirkətinin vitse-prezidenti vəzifəsində fealiyyətine göldikdə işə, mən bu məsələnin sizi nə mənada maraqlandırdığını bilmirəm. Hesab edirəm ki, o, uğurla işləyir, ali təhsili var. Beynəlxalq Münasibətlər İnstitutunu, ele həmin institutda aspiranturunu bitirmiş, beynəlxalq məsələlərə dair dissertasiya müdafiə etmişdir. Bir neçə xarici dili kifayət qədər yaxşı bilir, bir çox xarici məsələlər üzrə mütəxəssisidir. O, neft şirkətində Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında münasibətlərin inkişafı məsələləri ilə uğurla məşğul olur.

Nursultan Nazarbayev: Heydər Əliyeviç, bizim "Kəravan" qəzeti bütün məsələlərlə maraqlanır, bu, sərbəst qəzetdir.

Heydər Əliyev: Mən bunun əleyhinə deyiləm. Sadəcə olaraq sual verdim ki, bununla nə üçün maraqlanır?

S u a l: Mənim sualım Nursultan Nazarbayevədir: Xəzərə dair imzalanmış birgə bəyanat haqqında nə deyə bilərsiniz? Bu sualım isə Heydər Əliyeviçdir: neft-qaz sənayesinə dair sazişlər çərçivəsində hansı birgə layihələr nəzərdə tutulur?

Nursultan Nazarbayev: İrandan başqa Xəzəryanı dövlətlərin hamısı MDB-yə daxildir. Hazırkıda məsələ statusu müəyyənləşdirməkdən və bu problemi nifaqa çevirməməkdən ibarətdir. Mən Rusiya prezidenti Yeltsin ilə, İran prezidenti Rəfsəncani ilə belə bəyanat imzalamışam. Bu gün isə Heydər Əliyeviç ilə imzaladım. Bütün princip bundan ibarətdir ki, hamı bir şəxslə razıdır: Biz Xəzər dənizini və onun bioloji ehtiyatlarını qorunmalı, təbiəti mühafizə etməliyik, Xəzər silahsızlaşdırılmış zona olmalıdır, xarici hərbi gəmilər buraya daxil olmamalıdır, biz hamımız üçün ümumi olan bu su hövzəsinin mühafizəsi ilə əlaqədar bütün problemləri razılaşdırılmalıdır.

Fərq nəyi iqtisadi zona hesab etməkdədir. Belə dənizlər üçün mövcud olan beynəlxalq normaları götürsək, onda Azərbaycanın və Qazaxıstanın mövqeləri bir-birinə çox yaxındır. Dəniz gəmiçilik üçün sərbəst olmalı, o, ticarət, ünsiyyət, dənizçilik üçün bütün dövlətlərə xidmet etməlidir. Dənizin təkini, dibinə göldikdə isə, o bölünməlidir ki, hər bir dövlət hansı sektorda işlədiyini dəqiqlik bilsin. Bu, birincisi.

İkinci. Biz deyirik ki, ilk növbədə sahilyanı bütün dövlətlər dəni-zin sərvətlərini mənimsemək üçün elan etdiyimiz bütün tenderlərdə iştirak edə bilərlər. Axı, o dövlətlər iştirak edir ki, onlar işə real pul qoya bilir. Bütün məsələ bundadır. Ona görə də bizim imzaladığımız bəyanat gizli deyildir, siz onu götürüb baxa bilorsınız.

Heydər Əliyev: Mənə verilən suallə əlaqədar deyə bilərəm ki, biz prezident Nursultan Nazarbayevlə və nümayəndə heyəti ilə «Tengiz» yatağından çıxarılan neftin Azərbaycan ərazisi vasitəsilə daşınması haqqında məsələni müzakirə etmişik. Sizə məlumdur ki, bir neçə ay bundan önce Transqafqaz magistrallı barədə Özbəkistan, Türkmenistan, Gürcüstan və Azərbaycan arasında Aşqabadda saziş imzalanmışdır. Prezident Nursultan Nazarbayev Qazaxıstanın bu sazişə qoşulması haqqında bəyanat verdi. Bunun özü də birgə iş görmək barədə danışıqlarımızın, səhbətlərimizin konkret, praktiki nəticəsidir. Neft və qaz sənayesi sahəsində, Xəzərə dair birgə iş haqqında digər planlar da var. Bir sözlə, perspektivlər yaxşıdır.

Nursultan Nazarbayev: Əlavə etmək istəyirəm, nə qədər ki, imzaladığımız həmin sazişlər yox idi, birgə iqtisadiyyatı da inkişaf etdirmək mümkün deyildi. İndi hamınız eşitdiniz, məsələn, vergi-qoyma problemini həll etmədən, qarşılıqlı investisiyalar haqqında saziş olmadan heç bir birgə müəssisə barədə səhbət belə gedə bilməzdı. Qazaxıstan istoyır ki, Azərbaycan mütəxəssislərinin köməyi ilə özü üçün neft avadanlığı yaratınsın, birgə keşfiyyat işləri aparsın. Məlum olduğu kimi, bu işdə, xüsusən dənizdə keşfiyyat işləri aparılmasında Azərbaycanın böyük təcrübəsi var. Azərbaycan Qazaxıstandan böyük miqdarda taxil, et məhsulları alınmasına maraq göstərir. Bugünkü görüşümüzdə biz Azərbaycana müntəzəm şəkildə, uzun müddət taxil gəndərilməsi üçün Qazaxıstanın taxilçiliq vilayətlərindən istifadə edilməsi haqqında uzunmüddətli saziş bağlamağın mümkünlüyü barədə danışdıq. Bizi Azərbaycanda istehsal olunan yağlar, kimya, yeyinti sənayesi məhsulları maraqlandırır. Birgə müəssisələr yaratmaq üçün də çox böyük imkanlar var. Xüsusən hər iki dövlətin işgüzar adamlarından, biznesmenlərindən ötrü həm orada, həm də burada sərmaya qoymaq üçün nadir imkanlar açılır.

Qazaxistana göldikdə isə, xarici investisiyalar haqqında qanuna əsasən, biz öz müəssisəsini tikənlərə torpaq satırıq və bu onların mülkiyyətinə çevirilir. Qazaxıstanın valyuta bazارında istonilən valyutalar

istənilən miqdarda və hecmde dəyişdirilir. Qazaxıstandan kapitalın kənarı çıxarılması sərbəstdir, mülkiyyətin olması da sərbəstdir. Hazırda Qazaxıstanın sənaye və kənd təsərrüfatında bütün obyektlərin kütlevi şəkildə özəlləşdirilməsi prosesi gedir. Sizin pulu olan iş adamlarınız bu prosesdə iştirak edə bilerlər. Ona görə də bu gün imzalanmış sazişler iş adamlarının, sənaye müəssisələrinin, kənd təsərrüfatı strukturlarının və hökumətlərin qarşılıqlı münasibətlərini inkişaf etdirmək üçün imkan yaradacaqdır.

S u a l : Sual Heydər Əliyevədir: Siz indi hansı problemi Azərbaycan üçün ən başlıca problem sayırsınız və onun həllinin hansı yollarını görürsünüz?

H e y d ə r Ə l i y e v : Azərbaycan üçün ən başlıca problem Ermənistən hərbi təcavüzündən xilas olmaqdır. Bu təcavüz səkkiz il bundan əvvəl edilmiş və Azərbaycan xalqına çox böyük maddi və mənəvi zərər vurmusdur. Bayaq dedim ki, bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistən silahlı birləşmələri tərəfindən işğal olunmuş, həmin torpaqlardan bir milyondan çox adam qovulmuşdur. Təsəvvür edin ki, 7,5 milyon Azərbaycan əhalisinin bir milyonu qaçın vəziyyətindədir. Onların əksəriyyəti çadırlarda, olduqca ağır şəraitde yaşayır, çoxu işsizdir. Söz yox ki, onlar ağır mənəvi və maddi vəziyyət-dədirlər. Bununla yanaşı, bu amil Azərbaycanda iqtisadi və mənəvi mühiti çox güclü şəkildə çətinləşdirir. Ermənistən silahlı birləşmələri tərəfindən işğal olunmuş ərazilərdə hər şey talan edilmiş, qədim mədəniyyət abidələri, mənəvi dəyərlərimiz, fabriklər, zavodlar, məktəblər, xəstəxanalar, yaşayış evləri dağdırılmışdır. Bu olduqca dehşətli vəhşilikdir. Bütün bunlar respublikamıza vurulmuş çox böyük yaradır. Buna görə də problemin həll olunması, bu vəziyyətdən qurtarmaq bizim üçün ən başlıca məsələdir. Burada Nursultan Abışoviçle dediyimiz kimi, biz bu problemi sülh yolu ilə, beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin pozulmazlığı prinsipi əsasında həll etmək isteyirik. Deməli, Ermənistən silahlı birləşmələri Azərbaycan ərazisində danışsız çıxarılmalıdır, Azərbaycan vətəndaşları öz yaşayış yerlərinə qayitmalıdır, Azərbaycanın ərazi bütövlüyü, onun beynəlxalq aləmdə tanınmış sərhədləri bərpa edilməli, bu sərhədlər pozulmalıdır. Bu proses çərçivəsində Dağlıq Qarabağ Azerbaycan dövlətinin tərkibində yüksək müxtariyyət statusu verilə biler və Azərbaycan Respublikasının vətəndaşları kimi, Dağlıq Qarabağın erməni əhalisinin

təhlükəsizliyi təmin edilə biler. Bu, bizim üçün ən başlıca problemdir. Demek isteyirəm ki, biz bu problemi həll etdikdən sonra qalan problemləri – sosial, iqtisadi, mədəni, elmi problemləri aradan qaldırmaq bizim üçün xeyli asan olacaqdır.

S u a l : Cənab Prezident Nursultan Nazarbayev, türkdilli respublikaların birleşməsi və inkişafi hansı iqtisadi və siyasi təməllər əsasında mümkündür? Ölkənizdə demokratikləşdirmə prosesi necə gedir? Siz qonşu Özbəkistandan nümunə götürürsünüz, yoxsa özünüz onlar üçün nümunəsiniz?

N u r s u l t a n N a z a r b a y e v : Sovet rejimi dövründə demək mümkün deyildi ki, biz eyni türk köklərinə, tarixə malik idik. Müstəqillik əldə etdikdən sonra hər bir xalq öz nəzərlərini öz mənəvi qaynaqlarına yönəldir. Onları biz də axtarıq. Bilirsiniz ki, türkdilli ölkələrin dövlət başçılarının tezliklə Daşkenddə müşavirəsi keçiriləcəkdir. Bu, ya beşinci, ya da altıncı görüşdür. Bizim hamımız İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olduğumuza görə əməkdaşlıq edirik, özü də yaxşı əməkdaşlıq edirik. Buna Sərəxs-Məşhəd yolunun birləşdirilməsi sübətdür. Onun vasitəsilə bütün Mərkəzi Asiya respublikaları İran körfəzine çıxmışlar. Buna görə də bir-birinə meyl göstərən və ümumi mənəvi kökləri olan dövlətlər kimi, qarda dövlətlər kimi, biz bunu müstəqillik çərçivəsində beraberliyin tanınması, bir-birinin işlərinə qarışma-maq çərçivəsində həll etməli, ölkələrimizin iqtisadiyyatlarının inkişafında bir-birimizə qarşılıqlı yardım göstərməli və bununla da dövlətlərimizə və xalqlarımıza öz rifahını yükseltmekdə kömək etməliyik. Odur ki, mən buna normal hal kimi baxıram.

Lakin belə düşünürəm ki, türkdilli dövlətlərin yenidən hər hansı bloka daxil olmasına, bir növ hərbi təşkilat yaratmasına və başqa dövlətlərə qarşı-qarşıya durmasına ehtiyac yoxdur. Biz artıq belə bir blokda, düşərgədə olmuşuq və buna görə də biz hər hansı bir yeni bloka girməmeliyik. Mənim mövqeyim belədir.

O ki qaldı demokratik dəyərlərə, 1995-ci il avqustun 30-da keçirilmiş ümumxalq referendumu ilə Qazaxıstanda konstitusiya qəbul olunmuşdur. Konstitusiyada yazılmışdır ki, Qazaxıstan demokratik, dünyəvi dövlətdir. Bununla əlaqədar, konstitusiyamıza və qanunlarımıza uyğun olaraq Qazaxıstanda əsl söz azadlığı var, ölkəmizdə 1053 qəzet və jurnal buraxılır, onlardan yalnız 422-si dövlət nəşrləridir, qalanları azad mətbuatdır. Bizim televiziya ilə təxminən 38 kanalda

verilişlər yayılır, onlardan yalnız 4-ü dövlət kanalıdır. Konstitusiya ancaq ona məhdudiyyət qoyur ki, Qazaxıstanda hakimiyyət uğrunda mübarizə aparan dini partiyalar yaratmağa, millətlərərası ədəvəti qızışdırmağa və dövlətin demokratik dataqlarına qarşı çıxmaya imkan verilmir. Ona görə də çoxsüzlü partiyaların olması – onların bir çoxunu mən özüm yaratmışam, çünki bunu etmək lazımdı. Doğrudur, indi onlar məni təqnid edirlər – normal haldır. Çoxpartiyalılıq, çoxlu ictimai hərəkatların olması – bunların sayı 40-dan yuxarıdır – onu göstərir ki, hər bir partiya, hər bir siyasi hərəkat konstitusiya yolu ilə, öz programını, təkliflerini izah etmək yolu ilə hakimiyyət uğrunda mübarizə apara bilər. Bir sözlə, əger bu sizi maraqlandırırsa, ölkəmizə gəlib özünüz görün.

S u a l : Nurlutan Abişoviç, zəhmət olmasa, deyin, Mərkəzi Asiya silahlı qüvvələrinin birləşmiş batalyonu necə inkişaf edir və Siz hansısa ölkənin ona qoşulmasını nəzərdə tutursunuz? Heydər Əliyeviç, bu il MDB-nin 5 illiyi tamam olur. Siz birliyin 10 illik yubileyində televiziya və radio, digər kütłəvi informasiya vasitələri sahəsində integrasiyanı necə görmək istərdiniz?

N u r s u l t a n N a z a r b a y e v : Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında vahid iqtisadi məkan haqqında müqavilə bağlanmışdır. Bu xalqlar qonşuluqdə yaşayırlar, ümumi cəhətləri həddən çoxdur. Ona görə də bu yaxın xalqlar arasında daha çox etimad olmasına üçün biz belə birlik yaratmışıq və o, çox yaxşı işləyir. Biz fəvqəmlili strukturlar, yəni dövlətlərərası strukturlar, icraiyyə komitəsi, dünya bankları tərəfindən tanınmış Mərkəzi Asiya Bankı yaratmışıq. Bu bankın nizamnamə kapitalı var, böyük məbləğdə pul vəsaiti celb edə bilər, hazırda 53 birgə layihəni həyata keçirir, həmin layihələrin bəziləri artıq işləyir.

Daxilde yaranan bütün problemləri həll etmek üçün biz birgə Mərkəzi Asiya batalyonu yaratmışıq, bu barədə BMT-yə məlumat vermişik və ondan razılıq və müəyyən status almışıq. Bu batalyon ABŞ-da NATO sistemində keçirilən təlimlərdə iştirak etmişdir. Batalyon Qazaxıstanda yerləşir, onun bölmələri bütün dövlətlərdə var və lazımlı olduğunda birgə inkişaf üçün toplaşırlar. Zənnimcə, Mərkəzi Asiya müqaviləsinə Azərbaycan da diqqət yetirə bilərdi. Bu çox maraqlı təcrübədir. Biz gömrük baxımdan, iqtisadi baxımdan, daşınmalar sahəsində birgə inkişaf üçün xüsusi şərait yaradıraq. İqtisadiyyatdakı etimad zəmi-

nində isə insanlar arasında da etimad yaranır və bu da qonşular arasında sabitliyə və əmin-amanlılıq xidmət edir.

H e y d a r Ə l i y e v : Mənə verilmiş sualın cavabında deyim ki, Azərbaycan MDB-yə 1993-cü ilin sonunda daxil olmuşdur və ötən dövr ərzində onun inkişafına öz töhfəsini vermək üçün tədbirlər görmüşdür. Biz istəyirik ki, MDB azad, müstəqil, bərabərhüquqlu dövlətlərin əsl birliyi olsun. Şübhəsiz ki, bu çərçivədə biz çox istərdik ki, bütün istiqamətlər üzrə, o cümlədən televiziya sahəsində hüquq bərabərliyi əsasında integrasiya olsun. Televiziya mühüm kütləvi informasiya vasitəsidir, ictimai əhval-ruhiyyənin formallaşmasında çox vacib rol oynayır. Ona görə də biz istərdik ki, integrasiya olsun, lakin hüquq bərabərliyi əsasında. Hesab edirəm ki, qarşidakı illər bizi tədricən bu na getirib çıxarıcaqdır. MDB-nin 10 illik yubileyində nə olacağına gəldikdə isə, necə deyərlər, yaşayarıq, görərik.

Diqqətinizə görə sağ olun, xudahafiz.

**İSLAM İNKİŞAF BANKININ BEYNƏLXALQ
İNVESTİSİYA KONFRANSININ FASİLƏSİNDE
XARİCİ ÖLKƏ JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ**

Gülüstan sarayı

21 sentyabr 1996-ci il

S u a l : Siz çıxışınızda əsasən hansı məsələlərə toxundunuz?

C a v a b : Mən çıxışında hər şeydən önce neft sənayemizin, zəngin neft və qaz yataqlarımızın imkanları üzərində dayandım, bildirdim ki, Azərbaycanda çox böyük sənaye potensialı, iri kimya sənayesi kompleksi, maşınqayırma, metallurgiya, kənd təsərrüfatı məhsulları emalı sənayesi, xalq istehlakı malları istehsalı var. Zəngin təbiətimiz, münbət torpaqlarımız var. Bütün bunlar müxtəlif ölkələrlə fəal əməkdaşlıq etmək üçün yaxşı əsas yaradır.

S u a l : İslam İnkışaf Bankı prezidentinin Azərbaycana səfərini necə qiymətləndirirsiniz?

C a v a b : Çox yüksək qiymətləndirirəm və bunu çıxışında da qeyd etdim.

S u a l : Azərbaycana investisiyalar qoyulmasında İslam İnkışaf Bankının rolü barədə nə deyərdiniz?

C a v a b : İslam İnkışaf Bankının bu sahədə rolunu da yüksək qiymətləndirirəm, bunun üçün böyük imkanlar var və mən İslam İnkışaf Bankını Azərbaycanın iqtisadiyyatına fəal surətdə qoşulmağa çağırırdım.

S u a l : Qarabağ problemi bu sahədə əməkdaşlığı mane ola bilərmi?

C a v a b : Yox, ola bilməz. Mən çıxışında bu barədə danışdım, yəqin siz eşitməmisiniz.

S u a l : İnvestisiya qoyulması ilə bağlı Azərbaycanda hansıa problemlər var mı?

C a v a b : Heç bir problem yoxdur. Hər bir adam sərbəst surətdə burada investisiya qoya bilər.

S u a l : Qarabağ probleminin həlli sahəsində beynəlxalq seviyyədə hansıa kömək varmı?

C a v a b : Var, mən bu barədə danışdım. Görünür, siz mənim çıxışımı dinləməmişsiniz.

S u a l : Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri necə qiymətləndirirsınız?

C a v a b : Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında yaxşı münasibətlər var. Mən 1994-cü ildə kral Fəhdin dəvəti ilə Səudiyyə Ərəbistanında rəsmi səfərdə olmuşam. Ciddədə cənab Əhməd Mehəmməd Əli ilə də görüşmüşəm. Məkkə və Mədinəni ziyarət etmişəm.

**BAKIDA AZƏRBAYCAN-FRANSA
DANIŞQLARINDAN SONRA FRANSANIN
XARİCİ İŞLƏR NAZİRİ ERVE DE ŞARETT İLƏ
BİRGƏ MƏTBUAT KONFRASINDA
BƏYANAT**

*Prezident Sarayı
11 oktyabr 1996-ci il*

Hörmətli xanımlar və cənablar!

Azərbaycana gələn Fransanın xarici işlər naziri cənab Erve de Şarettə bəzim uzunmüddətli səhbətimiz, danişqlarımız oldu. Biz ən əvvəl iqtisadiyyat, mədəniyyət, elm sahəsində dövlətlərarası münasibətlərimizin daha da inkişaf etdirilməsi məsələlərini və təbii olaraq, ölkələrimiz arasında siyaset sahəsində münasibətlərin inkişafı məsələlərini müzakirə etdik. Biz iqtisadi əməkdaşlığımızın bir neçə konkret məsələsini, o cümlədən də Fransanın «Elf-Agiten» şirkətinin Azərbaycan Dövlət Neft Şirkəti ilə, digər şirkətlərlə əməkdaşlığı daha da genişləndirmək imkanlarını, məsələn, Bakı Sement zavodunun yenidən qurulması və inkişaf etdirilməsi, Bakı şəhərinin su təchizatını yaxşılaşdırmaq layihəsində Fransa firmasının iştirakı imkanlarını və bəzi digər layihələri nəzərdən keçirdik.

Ermənistan-Azərbaycan münaqişəsi məsəlesi və ümumiyyətlə, Qafqazda gedən münaqişələrin dincliklə həlli məsəlesi danişqlarımızda xüsusi yer tutmuşdur. Biz Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması barəsində öz mövqeyimizi cənab nazirə şərh etdik. Mən bildirdim ki, biz Ermənistan ilə Azərbaycan arasında tam sülh haqqında saziş imzalanan vaxtadək atəşkəs rejiminə əməl edəcəyik. Mən Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılmasına dair bəzim dəqiq və aydın mövqeyimizi cənab nazirə şərh etdim. Bizim mövqeyimiz bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, işğal edilmiş ərazilərdəki yaşayış yerlərindən didərgin salınmış Azərbaycan qaçqınları öz doğma ocaqlarına qayıtmalı, bütün işgalçi qoşunlar Azərbaycan ərazisindən çıxarılmalıdır. Bu zaman Dağılıq Qarabağ'a Azərbaycan dövlətinin tərkibində

yüksek muxtarıyyət statusu verilecəkdir. Mən məmənunam ki, cənab nazirin bildirdiyi kimi, Fransa Qafqazda sülhün bərqrərə ediləsi, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması mövqelərində möhkəm dayanmışdır. Mən cənab nazirin bələ bir bəyanından məmənunam ki, Fransa beynəlxalq aləmdə tanınmış prinsiplərə, hər bir ölkənin ərazi bütövlüyü haqqında, qaçqınların öz yaşayış yerlərinə qayıtməq hüquq haqqında ATƏT-in prinsiplərinə sadiq olaraq qalır.

Mən məmənunam ki, hazırda Fransa-Azərbaycan münasibətləri yaxşı seviyyədədir. Lakin bununla bərabər bizim qonağımız kimi, mən do hesab edirəm ki, bu münasibətlərin daha da inkişaf etdirilməsi və genişləndirilməsi zəruridir və bundan ötrü böyük imkanlar mövcuddur. Mən cənab nazirin bələ bir məlumatını məmənunluqla qarşıladım ki, Fransa prezidenti cənab Jak Şirak 1997-ci il yanvarın əvvəlində Fransaya resmi səfər etmək haqqında Azərbaycan prezidentinə öz dəvətini təsdiqləyir.

Mən apardığımız danişqlardan, səhbətdən razıyam. Buna çoxlu vaxt səfər etdiyimizə görə hətta qrafikdən çıxdıq. Lakin mən bunu istər Azərbaycan üçün, isterse də Fransa üçün faydalı sayıram. Bu gün səhbətlərimiz və danişqlarımız hələ davam etdiriləcəkdir. Diqqətinizə görə sağ olun.

AZƏRBAYCAN, RUSİYA VƏ XARİCİ ÖLKƏ JURNALİSTLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSINDA BƏYANAT

President Sarayı

19 oktyabr 1996-ci il

Hörmətli jurnalistlər, Rusyanın «LUKoyl» neft şirkətinin prezidenti cənab Vahid Ələkbərov onunla birlikdə Bakıya gəlmış və müxtəlif kütłəvi informasiya vasitələrini təmsil edən Rusiya və digər xarici ölkə jurnalistləri ile görüşməyi məndən xahiş etmişdir. Mən Azərbaycan Respublikasına göstərdikləri marağın görə kütłəvi informasiya vasitələri nümayəndələrinə təşəkkürümü bildirirəm və sizin suallarınıza cavab verməyə hazırlamışam. Buyurun, suallarınızı verin.

S u a l : Azərbaycanda böyük neft və digər faydalı qazıntı yataqları var. Cənab Prezident, Siz ehtiyat etmirsinizmi ki, ölkəniz Şimal ilə Cənub arasında, Rusiya ilə ABŞ və Sizin neftinizdən mənfeət götürmək istəyən başqa dövlətlər arasında qarşıdurmalara meydanına çevrilə bilər?

H e y d ē r Ə l i y e v : Həqiqətən, ölkəmiz böyük təbii ehtiyatlarla, o cümlədən quruda, dənizdə neft və qaz ehtiyatlarına malikdir. Siz bilirsiniz ki, Azərbaycan qədim neft məməkətidir, burada 150 il-dən çoxdur sənaye üsulu ilə neft çıxarılır. Keçmiş vaxtlarda biz nefti xarici şirkətlərlə birlikdə hasil edirdik. Bu, təxminən əsrimizin 20-ci ilinədək davam etmişdir. Azərbaycan Sovet İttifaqının tərkibində daxil olduqdan sonra isə neftimiz bütün SSRİ-nin ehtiyacı üçün çıxarılırdı. Lakin Azərbaycan müstəqil dövlət olduğu vaxtdan bəri öz təbii ehtiyatlarının sahibi olmuşdur. İndi neft-qaz yataqlarımızın ARDNŞ tərəfindən xarici şirkətlərlə birgə işlənməsi sahəsində fəal iş gedir. Yeri gəlmışken, Rusyanın «LUKoyl» şirkəti bütün bu proseslərdə yaxından iştirak edir və 1994-cü ildən başlayaraq ARDNŞ-nin müqavilələr imzaladığı bütün konsorsiumların üzvüdür. Azərbaycanın Şimal ilə Cənub və müxtəlif ölkələr arasında qarşıdurmlar meydanına çevrilə bilməsi saridən təhlükə, zənnimcə, real deyil-

dir. Mən buna inanmırıam. Bununla yanaşı, təsadüflərdən, hər hansı gözlənilməz hallardan heç nə sıyrılanmayıbdır. Ancaq bu, əsla o demək deyildir ki, biz öz ehtiyatlarımızın işlənməsi və istifadə edilməsi ilə məşğul olmamalıyıq.

O ki qaldı qarşıdurmaya, görünür, bütün bunlar müxtəlif regionların problemlərinə qeyri-sivilizasiyalı münasibətin nəticəsidir. Ona görə ki, biz, məsələn, bir çox xarici şirkətlərin «Azəri», «Çıraq», «Günəşli» yataqlarını birgə işlətmək təklifləri ilə razılaşmışıq, 1994-cü ildə ilk müqavilə Rusiya, ABŞ, Böyük Britaniya, Norveç, Türkiye və Səudiyyə Ərəbistanından olan 11 neft şirkətinin daxil olduğu konsorsiumla imzalanmışdır. Biz digər müqaviləni Rusyanın həmin «LUKoyl» şirkəti ilə, İtaliyanın «ACIP», Amerikanın «Pennzoil» və başqa neft şirkətləri ilə bağlamışıq. «Şahdəniz» yatağına dair müqavilədə Britaniyanın «Bi-Pi», Norveçin «Statoyl», yenə də Rusyanın «LUKoyl» şirkətləri, Türkiye şirkəti və digər şirkətlər iştirak edirlər. Yəni iri şirkətlərə yataqların bizimlə birgə işlənməsində iştirak etməyə imkan veririk. Belə isə qarşıdurma nəyə gərəkdir? Diqqət yetirin, burada nə qədər ölkə iştirak edir. Həm də hər bir iştirakçı öz vəsait qoyuluşuna, öz işinə müvafiq suretdə mənfəət götürəcəkdir. Bax, mehz bu, bir ölkənin təbii sərvətlərindən, ehtiyatlarından digər ölkələrin imkanları ilə birgə istifadə edilməsinə sivilizasiyalı metodudur. Mən bir əsas görmürəm ki, bütün bunlar nəticə etibarilə qarşıdurma obyektiñə çevrilisin. Qarşıdurma istisna edilmir, amma bu bizim üçün hər hansı prinsipial əhəmiyyətə malik deyildir.

S u a l : Xəzərə dair layihələrdə «LUKoyl»un və digər Rusiya şirkətlərinin rolunu Sizin necə təsəvvür etdiyinizi daha ətraflı öyrənmək istərdik. Rusiya şirkətlərinəmə üстünlük vermək və ya başqa ölkələrin əhəmiyyətini artırmaq lazımdır?

H e y d ē r Ə l i y e v : Bilirsinizmi, bizim istər indiki, istərsə də gelecek müqavilələrimizin hamısı, hər şeydən əvvəl, iqtisadi xarakter daşıyır. İqtisadi mənfəət, iqtisadi səmərə baxımından hər hansı ölkə, hər hansı şirkət Azərbaycanın neft və qaz yataqlarında aparılan işlərdə bizimlə birlikdə iştirak edə bilər. Ona görə də, görünür, burada hər hansı şirkətə hər hansı elamət üzrə üstünlük vermək məqsədə uyğun deyildir. Kim daha sərfəli iqtisadi şərtlər təklif edirsə, biz onunla əməkdaşlıq edir, birlikdə işləyirik. «LUKoyl» Rusyanın

çox iri neft şirkətidir. O, layihələrimizdə başqa şirkətlərlə, indiki halda, Qərb şirkətləri ilə bərabər hüquqlarla iştirak edir. Biz hər hansı şirkət üçün hər hansı imtiyazlar yaratmırıq.

Bununla yanaşı, Azərbaycan Rusiya ilə əsrlər boyu bağlıdır. Biz keçmişdə də birlikdə olmuşuq – mən 19-cu əsri nəzərdə tuturam, – 20-ci əsrд isə Sovet İttifaqının tərkibində olmuşuq. Azərbaycan ilə Rusiya arasında çox sıx iqtisadi əlaqələr var. Bir vaxtlar Azərbaycan neftçiləri Rusiya vilayətlərinde neft və qaz yataqlarının kəşfiyyatı sahəsində çox böyük iş görmüşlər. Siz bilirsiniz ki, keçmişdə «İkinci Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» kimi anlayışlar olmuşdur – bunlar Tatarıstan, Başqırdıstan, Tümen, Orenburq, Rusyanın digər iri neft rayonlarından və orada neft yataqlarının işlənməsi bu sahədə böyük iş tacribəsi olan Azərbaycan neftçilərinin fəal iştirakı ilə başlanılmışdır. Odur ki, bütün bunlar həm dövlət xətti ilə, həm elm, texnika və mədəniyyət, həm də insani əlaqələr xətti ilə çox sıx əlaqələrimizə səbəb olur. Təbiidir ki, Azərbaycanın neft sənayesi Rusyanın neft sənayesi ilə sıx bağlıdır, çünki biz lap bu yaxınlarda vahid bir tam idik. Buna görə də bizim üçün çox mühümdür ki, Rusyanın «LUKoil» şirkəti Azərbaycana gəlmişdir, Azərbaycanda yaradılmış bütün konsorsiumların üzvüdür və bizimlə fəal əməkdaşlıq edir. Bu bizim üçün hər cəhətdən çox mühüm amildir.

S u a l : Cənab Prezident, neft sahəsindən savayı, daha hansı sahələr ölkələrimiz arasında, habelə onların digər MDB ölkələri ilə əməkdaşlıq obyekti ola bilər? Sizcə, böyük neftin nəqli edilməsi üçün hansı variant daha məqbul olacaqdır?

H e y d ə r Ə l i y e v : Bilirsınız, bizim çox böyük neft maşınqayırmalar kompleksimiz var. Biz Sovet İttifaqının tərkibində olanda bütün SSRİ-nin neft-mədən avadanlığının 70 faizindən çoxu Azərbaycanın zavodlarında hazırlanır. Ənənəvi suretdə belə olmuşdur. Azərbaycanda neft sənayesi, dediyim kimi, ötən əsrin ikinci yarısından inkişaf etmişdir. Sonra, 20-ci illərdən, Sovet İttifaqı yaranan vaxtdan bəri neft sənayesi əsasən Azərbaycanda olmuşdur və təbii ki, neft-mədən avadanlığı istehsal edən iri müəssisələr də məhz burada yaradılmışdır. Əgər ilk vaxtlar bu avadanlıq yalnız Azərbaycanın neft sənayesi üçün nəzərdə tutulurdusa, Sovet İttifaqının digər regionlarında, əsasən Rusiyada yeni-yeni neft yataqları aşkarə çıxarıldıqca oraya da göndərilməyə başlanılmışdır. Sovet İttifaqının süq-

tandan, müstəqil dövlətlər yarandıqdan sonra təəssüf ki, bu iqtisadi integrasiya əlaqələri çox kəskin şəkildə qırılmışdır.

İndi zavodlarımıza əsasən Azərbaycan üçün avadanlıq istehsal edir, bəzən İranın, ərəb ölkələrinin, başqa dövlətlərin sifarişlərini yerinə yetirir. Rusiya isə mövcud olmuş integrasiyadan əslində imtiyaz etmişdir. Nahaq yerə. Çünkü Azərbaycanda sahmana salınmış istehsal var, bizdə yüksək keyfiyyətli avadanlıq buraxılır. Bu avadanlıqlardan hər yerdə istifadə olunurdu. Lakin əməkdaşlıq üçün çox mühüm olan bu əlaqələr son illerde itirilmişdir.

Kimya sənayesi əməkdaşlıq üçün çox mühüm sahədir. Bizim kimya sənayemiz çox böyükdür və o da Rusiya sənayesi ilə çox sıx integrasiyada olmuşdur. O vaxtlar sənaye istehsalının Ümumittifaq bölgüsü var idi. Təəssüf ki, o vaxtlar iqtisadi siyaset, görünür, heç də tamamilə düzgün deyildi. Azərbaycanda kimya sənayesi əsasən yarımfabrikatlar istehsal edirdi, son məhsulun əksəriyyəti isə Rusiyada buraxılırdı. Lakin müəssisələrimiz indi də qalmadıqdadır. Odur ki, biz bu sahədə sıx əməkdaşlıq edə bilerik. Yaxud götürək, kənd təsərrüfatı məhsulunu. Bir vaxtlar Azərbaycan Sovet İttifaqının, xüsusən Rusiya və Ukraynanın bazarına olduqca böyük miqdarda şərab materialları göndərirdi. O vaxtlar Azərbaycanda ildə təxminən 2 milyon ton üzüm istehsal edildiyi halda, bütün Sovet İttifaqında 6 milyon ton üzüm yetişdirilirdi. Rusiya şərab materiallarına, şərab məhsuluna ehtiyac duyurdu. Azərbaycan isə onların, əslinə qalsa, başlıca təchizatçısı idi. İndi bu əlaqə də əsasən kəsilmişdir.

Doğrudur, üzümlüklerimizin bir hissəsi vaxtile Mixail Qorbaçovun və Yeqor Kuzmiç Liqaçovun yeritdikləri çox səhv və zərərlə antiyalkoqol siyaseti dövründə məhv edilmişdir. Əlbəttə, alkoqolizmə qarşı mübarizə aparmaq lazımdır. Buna görə də mən Sovet İttifaqının siyasi rəhbərliyi tərkibində olarkən buna tamamilə tərəfdar idim. Amma alkoqolizmə qarşı bu yolla mübarizə aparmaq olmazdı axı. Yeri gəlmışkən, bu mübarizə üsulu böyük iqtisadi zərərə gətirib çıxardı, bütün ölkəyə, o cümlədən də Azərbaycana olduqca böyük ziyan vurdu. Buna baxmayaraq, bizdə üzüm plantasiyaları qorunub saxlanılmışdır və biz çoxlu üzüm istehsal edirik, çoxlu yüksək keyfiyyətli, özü də başqa ölkələrdən gətirilən xeyli ucuz şərab materialları göndərə bilerik. Bu, Rusiya üçün iqtisadi cəhətdən sərfəlidir. Amma nədənse bu əlaqə də qırılmışdır.

Yadımdadır, o illerdə – onda mən burada işləyirdim – biz Azərbaycanda üzüm bağları salmağa başladıqda mən Sovet İttifaqının rəhbərliyi ilə, o cümlədən Nazirlər Sovetinin sədri, mərhum Aleksey Nikolayeviç Kosığının öz təşəbbüsünə əsasən onunla bu mövzuda tez-tez söhbət edirdim. O vaxtlar şərab materialları tankerlərlə Əlcəzairdən, digər ölkələrdən gətirilir, çox keyfiyyətsiz şərab şüslərə doldurulur və satılırdı. Biz burada üzümçülüyü inkişaf etdiridikdən sonra çox yüksək keyfiyyətli üzüm, şərab materialları əldə etməyə və onları Rusiyaya, Sovet İttifaqının digər regionlarına göndərməyə başladıq. İndi bu da dayandırılmışdır. Yeri gəlmışkən, bu da Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq sahəsi ola bilər.

Yaxud, məsələn, o illerdə Azərbaycanın Cənub zonası «Ümumittifaq bostanı» adlandırılırdı. Bəs bu nə deməkdir? Bizim bəzi Cənub regionlarında tərəvəz, o cümlədən kələm, pomidor, xiyar çox faraş yetişir. Biz ildə təxminən 700 min ton bu cür məhsul istehsal edir və Moskvaya, Leninqrada, bütün Rusiya şəhərlərinə, xüsusən Şimal şəhərlərinə göndərirdik, onlar artıq aprel-may aylarında faraş tərəvəz almağa başlayırdılar (bildiyiniz kimi, Rusyanın Şimal zonalarında bu tərəvəz yalnız iyul-avqustda yetişir). Bu, hər iki tərəf üçün çox faydalı idi. Amma bu da dayandırıldı. Bilmirəm, indi Rusiya faraş tərəvəzi haradan alır. Biz burada bununla daha məşğul olmuruq və həmin sahələrdən respublikamıza gərekli digər məhsul yetişdirmek üçün istifadə edirik.

Kənd təsərrüfatının başqa sahələrində də feal iqtisadi əməkdaşlıq etmək olar. Dediym kimi, təəssüf ki, bu əlaqələr çox tezliklə qırıldı. Zənnimcə, zaman bizi hər halda ona gətirib çıxaraqdır ki, biz bu əlaqələri bərpa edəcəyik, lakin başqa əsasda, prinsipcə yeni, Azərbaycan və Rusiya üçün iqtisadi cəhətdən faydalı əsasda bərpa edəcəyik.

İkinci sualınıza gəlincə, bildiyiniz kimi, biz iki neft kəməri – Şimal və Qərb istiqamətlərində Rusiya və Gürcüstan ərazilərində keçəcək boru kəmərləri haqqında saziş imzalamışıq. Onların inşası sahəsində işlər görülür. Mənə rəsmən təqdim edilmiş məlumatə görə, Şimal neft kəmərinin Azərbaycandan keçən hissəsi bu ilin sonuna yaxın hazır olacaqdır. Bu gün mən «LUKoil» şirkətinin prezidenti Vahid Ələkbərovla danışdım və ondan Moskvada xüsusən «Transneft»ə və Rusiya hökumətinin rəhbərliyinə belə bir arzumuzu çatdır-

mağı xahiş etdim ki, neft kəmərinin Rusiya ərazisindən keçən hissəsi də həmin vaxtadək – 1997-ci ilin yanvarındanək hazır olsun. Sizə xəbər verə bilərəm ki, konsorsium ilkin neft hasilatına hələ başlamazdan evvel biz Azərbaycan neftini beynəlxalq bazara həmin neft kəməri ilə ixrac etmək niyyətindəyik. Odur ki, bizim buna böyük marağımız var.

Qərb boru kəməri çəkilir və bize qəti vəd edirlər ki, onu 1998-cu ilin sonuna yaxın təhvil verəcəklər. Konsorsium ilə müqaviləyə əsasən ilkin neft isə 1997-ci il avqustun axırlarında çıxarılaçaqdır.

O ki qaldı böyük boru kəmərinə, oktyabrın 10-da neft hasilatı sahəsində işlərin təşkili ilə məşğul olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin indiyədək gördüyü işlərin yekunlarının çox ətraflı müzakirəsini keçirdim. ABƏŞ-in nümayəndələri mənə məlumat verdiyər ki, böyük neft kəməri çəkilməsinə dair təkliflər hazırlanmaqla məşğuldurlar. Mən bu müzakirədən sonra sərəncam imzaladım, ARDNŞ və ABƏŞ qarşısında vəzifə qoydum ki, böyük neft kəmərinin inşasına dair konkret təkliflər barəsində mənə yaxın vaxtlarda məlumat versinlər və onun marşrutu haqqında qəti təklif təqdim etsinlər. Çünkü marşrutun bir neçə variantı var və konsorsium onu qəti şəkildə müəyyənləşdirməlidir. Bəlkə onlar marşrutun bir yox, bir neçə variantını təqdim edəcəklər. Ehtimal ki, biz marağımız olan ölkələrin iştirakı ilə bütün variantları nəzərdən keçirəcək və marşrutu qəti şəkildə müəyyənləşdirəcəyik. Həmin məsələ hələlik bu mərhələdədir.

S u a l : Heydər Əliyeviç, Siz Xəzərin statusu məsələsinin nə vaxt həll ediləcəyini gözleyirsiniz?

H e y d a r Ə l i y e v : Bilirsınız ki, Xəzərin statusu məsələsi 1994-cü ildə ARDNŞ ilə beynəlxalq konsorsium arasında ilk müqavilə imzalandıqdan sonra yaranmışdır. O vaxtadək heç kəs bu məsələni qaldırmamışdır. Yeri gəlmışkən, Xəzər neçə min ildir mövcudur və onun statusu barədə heç kim heç vaxt düşünməmişdir. Məsələn, Sovet İttifaqının mövcudluğu dövründə Xəzər təbii olaraq, onun sahillerini və İran sahillerini ihatə edirdi. Lakin bu məsələ heç vaxt, ne Sovet İttifaqında qaldırılmışdı, ne də İranda.

Əlbette, hesab edirəm ki, Xəzərin statusunu, nəhayət, müəyyənləşdirmək lazımdır. Amma bu barədə danışdıqda ortaya çoxlu məsələ, ən əvvəl ekologiya, gəmiçilik, balıq ovu, Xəzərin ehtiyatlarının

mühafizisi, onun tekindən istifadə olunması ilə bağlı məsələlər çıxır. Xəzəryanı dövlətlərin təhlükəsizliyi məsəlesi de yaranır. Odur ki, bu kompleks məsələdir. Xəzərin statusunun müəyyənleşdirilməsinin təşəbbüsçüleri isə əsasən bunu rəhbər tuturlar ki, Xəzərdə nəfti kim, harada və necə çıxarmalıdır. Prinsipcə, mənə elə gəlir ki, bu, kifayət qədər mürəkkəb məsələdir. Çünkü bəziləri deyir, Xəzər dənizdir, başqları onu daxili sututar, üçüncülər sərhəd gölü adlandırır, dördüncülər daha nəsə deyirlər. Lakin tekrar edirəm, Xəzər həmişə statüssüz mövcud olduğuna görə statusu beynəlxalq hüququn tələblərinə müvafiq surətdə müəyyənleşdirmək zərureti bir çox mürəkkəb məsələlər doğurur. Hesab edirəm ki, beynəlxalq praktikani, beynəlxalq qaydaları əsas tutaraq, bütün bu məsələləri tədricən öyrənmək və müəyyən bir ümumi reyə gəlmək lazımdır. Amma bu elə texirəsalınmaz məsələ deyil ki, onu, bəzilərinin hesab etdiyi kimi, günü bu gün həll etmək lazımlı olsun. Daha mühüm dünya məsələləri var və hesab edirəm ki, onlarla məşğul olmaq gərəkdir.

S u a l : Cənab Prezident, Sizin fikrinizcə, Rusyanın daha hansı neft şirkətləri və nə vaxt Azərbaycana gələ bilərlər?

H e y d a r Ə l i y e v : Əlbəttə, başqa şirkətlər də gələ bilərlər, lakin, axı biz özümüz heç kimi xüsusi olaraq devət etmirik. Xəzərin Azərbaycan sektorunda, ümumiyyətə, Azərbaycan ərazisində böyük neft və qaz yataqlarının olması hamiya məlumdur. Üstəlik, imzaladığımız müqavilələr beynəlxalq mətbuatda geniş təbliğ edilir. Ona görə də Rusiya şirkətləri bunu bilirlər, bəziləri buna maraq göstərirler. Əgər «LUKoyl»dan başqa daha her hansı Rusiya şirkətləri bize müraciət etsələr, təbii ki, biz onlarla da əməkdaşlıq edə bilərik.

S u a l : Sizin cənab Ələkbərovla çox uzun çəkmiş görüşünüzün təfsilatını və əməli nəticələrini öyrənəmek olar mı?

H e y d a r Ə l i y e v : Biz cənab Ələkbərovla hər dəfə görüşdükdə buna kifayət qədər vaxt sərf edirik. Əvvəla, «LUKoyl» burada geniş işə başlamışdır. Bu şirkət nəinki neft hasilatı məsələləri ilə məşğul olur, həm də Bakıda nümunəvi yanacaqdoldurma stansiyası tikmişdir. Yeri gelmişkən, biz bunun üçün onlara çox əlverişli yer ayırmışıq. Mənə deyirlər ki, avtomobil sahiblerinin eksəriyyəti xüsusi olaraq bu stansiyaya gedir, çünkü orada haqq-hesabda aldatmır, benzinə isə heç nə qatmır və dəqiq miqdarda buraxırlar. Ona görə də bu stansiya fəal işləyir, orada yaxşı xidmət göstərirler. «LUKoyl»

daha iki yanacaqdoldurma stansiyası tikdirir və bundan ötrü biz ona şəhərdə iki yaxşı yer ayırmışıq.

Bir sözlə, şirkət öz işini genişləndirir, onun başqa planları da var. «LUKoyl» bizim konsorsiumların iştirakçısıdır. O, «Qarabağ» yatağına dair müqavilədə əsas operatordur, bu konsorsiumda aparıcı mövqə tutur. «LUKoyl»un bizim sektordakı digər neft yataqlarına dair təklifləri, ümumiyyətə, başqa təklifləri də var və biz onları reallaşdıracaqıq. Bundan əlavə, «LUKoyl» burada rabitə sistemini tekmilləşdirmək məsələləri ilə da məşğul olur, o, burada yaxşı telefon stansiyası tikmişdir. Bu stansiya işləyir və şirkət onu genişləndirməyi planlaşdırır. Bir sözlə, mənim fikrimcə «LUKoyl» burada fəaliyyətini genişləndirir. Biz bundan razıyiq, bunun üçün lazımi şərait yaradırıq.

S u a l : Siz bir vaxtlar bildirdiğiniz ki, «LUKoyl»un strategiya-sı bütün Azərbaycan layihələrində iştirak etməkdən ibarətdir. «Dan ulduzu» və «Əşrəfi» yataqlarına dair imzalanmağa hazırlanan ən yaxın layihə barəsində həmin bəyanatla əlaqədar nə kimi planlarınız var?

H e y d a r Ə l i y e v : Bilirsınız, «Dan ulduzu» və «Əşrəfi» yataqları bir çox şirkətlərin diqqətini cəlb edir. Bu iş hələlik ARDNŞ və həmin yataqlara maraq göstərən şirkətlər səviyyəsində gedir. Buna görə də mən sizə bundan artıq heç nə deye bilmərəm. Bu məsələlər prezidente o vaxt çatdırılır ki, artıq şirkətlər müəyyən qəti qərar hazırlamışlar və onlara müqaviləni imzalamaq hüquq verən fərman və ya sərəncam verməyi məndən xahiş edirlər. Həmin yataqlar barəsində isə şirkətlər bu səviyyəyə hələlik gəlib çıxmamışlar. Bu iş görüldündən sonra mən biliçəyəm ki, hansı şirkətlər iştirak edəcəklər...

Daha sual yoxdur? Onda sizə iki sualım var: – Özünüüzü Azərbaycanda necə hiss edirsiniz? Buradakı şərait xoşunuza gəlirmi? Təəssüratınız nedədir?

Deyəsən, siz suallara cavab verməyə yox, suallar verməyə öyrəşmisiniz. Ümumiyyətə, cavab vermək vacib deyil. Mən sualları fürsətdən istifadə edib verdim.

Vahid Ələkbərov mənə dedi ki, sizlərdən bəziləri «Çıraq» yatağında olmuşdur. Yəqin ki, şəhəri də gəzib dolandınız?

Y e r d e n : Şəhər çox xoşumuza gəldi, xüsusən onun qədim hissəsi.

H e y d ā r Ə l i y e v : Biz öz şəhərimizi sevirik. O, gözeldir. Təessüf ki, Azərbaycanda mürəkkəb proseslər gedən illerde keçmişdə yaxşı nə vardısa, onların bir çoxu müyyəyen dərcədə dağıdılmış və qarət olunmuşdur. Lakin indi biz bunları bərpa edirik.

Fürsətdən istifade edərək demək isteyirəm, indi başlıcası budur ki, Azərbaycanda sabit, sakit və normal ictimai-siyasi vəziyyət hökm sürür. Bunu ona görə deyirəm ki, hələ iki il əvvəl belə deyildi. Üç il əvvəl, 1993-cü ilin iyununda isə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı, ölkə böyük felakət qarşısında idi. Ölkənin daxilində isə qanlar axıdılırdı. Bildiyiniz kimi, 1988-ci ildən bəri Ermənistən tərəfindən təcavüzələqədar olaraq ərazimizdə hərbi əməliyyatlar aparılırdı. Bir tərəfdən, Ermənistənla Azərbaycan arasında döyüşlər gedir, silahlı münaqişə davam edirdi, respublikamızın ərazisinin bir hissəsi işgal edilmişdi. Bütün bu illərdə təxminən 1989-90-ci illərdən başlayaraq 1993-cü ilədək Azərbaycanın daxilində çox mürəkkəb proseslər gedirdi. Əgər onlar normal proseslər olsayıdı, bu, başqa məsələ. Amma müxtəlif qanunsuz silahlı qruplar hakimiyyət uğrunda mübarizə aparırdılar. Azərbaycanda hakimiyyət üç ilde üç dəfə dəyişmişdir. Mən 1990-ci, 1992-ci və 1993-cü illəri nəzərdə tuturam.

1993-cü ilin yayında vətəndaş müharibəsi başlandı, hakimiyyət yenidən dəyişdi. Azərbaycanın bəzi bölgələrində böyük separatlıq təzahürləri müşahidə edildi. Biz bütün bunları dəf etməyə müvəffəq olduq. 1989-cu ildən başlayaraq, 1993-cü ilin sonuna dek Azərbaycan kiçik fasılələrlə daim fəvqəladə vəziyyət şəraitində yaşamışdır. Bu, bütün şəhərlərdə qadağan saatı, hərbi keşkilər, nəzarət, axşam saat 8-dən sonra yoxlamalar deməkdir. Axşam saat 11-dən sonra xüsusi buraxılış vərəqələri olmadan küçəyə çıxməq mümkün deyildi. Bir çox qanunsuz silahlı destelerin olduğunu da əlavə etsek, o dövrə bizdə vəziyyətin necə olduğunu təsəvvürə getirmək mümkündür. 1993-cü ilin iyun ayında mən xalqın devəti ilə Bakıya gəldikdə burada axşamlar şəhər çıxməq olmurdu, hər yerdə zirehli transportorlar, tanklar durdurdu.

Biz bütün bunları dəf edə bildik. Hərçənd bu, asan olmamışdır. 1993-cü ildə biz çox çətin proseslər keçirdik. Sonra 1994-cü ildə silahlı yolla yenidən dövlət çevrilişinə cəhd göstərildi. Biz onun qarşısını aldıq. Yəqin mətbuatdan sizə məlumdur ki, 1995-ci ildə Daxili

İşlər Nazirliyinin tərkibindəki Xüsusi Təyinatlı Polis Dəstəsi dövlətin tabeliyindən çıxaraq və öz eməllerini ölkənin daxilindəki və onun hüdudlarından kənardakı müxtəlif siyasi qrupların rəhbərliyi ilə heyata keçirərək hakimiyyəti silahlı yolla devirməyə can atmışdı. Biz bunun da qarşısını aldıq. Bundan sonra terror hərəkətləri törətmek cəhdləri oldu. Təessüf ki, buna qarşı bu gün də təminatımız yoxdur. Lakin buna baxmayaq, indi Azərbaycanda vəziyyət sakit və sabitdir.

O ki qaldı Ermənistənla müharibəyə, 1994-cü ilin mayında biz onunla atəşkəs haqqında saziş bağladıq, buraya hər hansı arasındırıq qüvvələr, sülhyaratma qüvvələri yeridilmədən hərbi əməliyyatları dayandırıldıq. Şükurlər olsun ki, təxminən iki il yarımdır biz atəşkəs rejimini saxlayırıq. Ermənistən tərəfi də, Azərbaycan tərəfi də imzalanmış sazişə, atəşkəs prinsiplərinə sadıq qalırlar. Bununla əlaqədar biz Dağlıq Qarabağ münaqişəsinin dinciliklə aradan qaldırılmasına dair feal danışıqlar aparırıq. Siz bilirsiniz ki, bu təcavüz nəticəsində Ermənistən silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizindən çoxunu işgal etmişlər, oradan bir milyondan artıq sakin zor gücünə qovulub didərgin salınmışdır. İndi onlar Azərbaycanın müxtəlif bölgələrində, eksriyiyəti də çadır şəhərciliklərində yaşayırlar. Biz hərbi toqquşmalar zamanı çox böyük insan tələfati vermişik. İşgal olunmuş ərazilərdə hər şey – şəhərlər, qəsəbələr, yaşayış məntəqələri, kəndlər, sənaye və kənd təsərrüfatı müəssisələri, yollar, elektrik stansiyaları, uşaq bağçaları, xəstəxanalar, yaşayış evləri, mədəniyyət sarayları və başqa obyektlər dağıdılmış, qarət edilmişdir. Orada vəhşilik halları geniş yayılmışdır.

Lakin buna baxmayaq, biz hesab edirik ki, hərbi əməliyyatlara heç bir halda yenidən başlamaq olmaz. Biz buna öz tərəfimizdən yol verməyəcəyik. Məsələni sülh yolu ilə həll etmək lazımdır. Biz bir çox istiqamətlərdə, habelə ATƏT-in Minsk qrupunun köməyi ilə, Azərbaycan və Ermənistən prezidentlərinin şəxsi nümayəndələri arasında birbaşa danışıqlar yolu ilə, Rusyanın, ABŞ-in, Türkiyənin, digər ölkələrin vasitəciliyi ilə sülh danışıqları aparırıq. Amma bu danışıqlar çox ağır gedir, çünki Ermənistən tərəfi inadkarlıq edir, qeyri-konstruktiv mövqə tutur. O, ərazimizi elə keçirməsindən istifadə edərək belə düşünü ki, üstün mövqedədir və öz şərtlərini yeritməyə çalışır. Onların şərtləri isə Dağlıq Qarabağın müstəqilliliyinə nail ol-

maqdən, onu Ermənistana birləşdirmekdən ibarətdir. Dağlıq Qarabağda erməni millətindən 100 minədək adam yaşayır. Azərbaycan millətindən olan bütün sakinlər – onlar isə texminən 50 min nəfər idi – oradan zorla qovulub çıxarılmışlar.

Danışqlarda biz konstruktiv mövqə tutaraq, çox variantlar, o cümlədən Ermənistən tərəfi üçün ən məqbul variant təklif etmişik. Bu variantda Dağlıq Qarabağ Azərbaycan dövləti tərkibində yüksək muxtarıyyət statusu verilməsi, Dağlıq Qarabağda erməni əhalisinin təhlükəsizliyinin təmin olunması, Ermənistənla tam sülhün bərqərar edilməsi, Dağlıq Qarabağ sakinlərinin bütün Azərbaycan, habelə Ermənistən ərazisində sərbəst hərəkəti üçün hər cür şərait yaradılması nəzərdə tutulur. Amma bir şərtlə ki, bütün erməni silahlı birləşmələri işgal olunmuş Azərbaycan torpaqlarından çıxarılsın, ölkəmizin ərazi bütönlüyü, beynəlxalq aləmdə tanınmış sərhədləri bərpa edilsin. Başqa yol ola bilməz. Ermənistən tərəfi bunu başa düşməlidir. Biz Azərbaycan ərazisinin bir hissəsinin qoparılmasına heç vaxt yol verməyəcəyik. Bununla dünyanın heç bir ölkəsi heç vaxt razılaşmaz. Azərbaycanın mərkəzində kiçik bir bölgə olan Dağlıq Qarabağ müstəqillik statusu heç cür verilə bilməz. Bu, Azərbaycanın milli mənəfeyinə də, bütün beynəlxalq hüquq normalarına da ziddir. Ona görə də Ermənistən tərəfi öz iddialarının perspektivsizliyini anlamalı və razılaşmalıdır ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində en yüksək muxtarıyyət statusuna malik ola bilər və normal şəraitde yaşaya bilər.

Münaqişə ilə əlaqədar məsələ texminən belədir. Lakin atəşkəs bütün hallarda istər Ermənistən üçün, istərsə də Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Atəşkəs bizim üçün daxili siyasi sabitliyi təmin etməyin mühüm amilidir. Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurulur. Biz iqtisadi islahatları fəal surətdə həyata keçiririk. İslahatların əsas strateji istiqaməti bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsidir. Özəlləşdirmə geniş səpkidə gedir. Biz çox inqilabi xarakterli qanun qəbul etmişik. Bu qanunda torpağı başqa şəxslərə vermək – satmaq hüququ ilə vətəndaşların xüsusi mülkiyyətinə verilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu qanun Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün və təbii olaraq, ölkəmizin əhalisinin kənd təsərrüfatı məhsullarına ehtiyacının ödənilməsi üçün böyük fayda gətirəcəkdir. Aqrar sektorda

özəlləşdirmə bu qanundan da əvvəl başlanmışdır və heyvandarlıqla əslində başa çatdırılmışdır. Buna görə də indi bizdə et, süd sarıdan problem yoxdur. Sovet hakimiyyəti illərində bu məhsullar Rusiya və Ukraynadan getirilirdi. Yadımdadır, 70-ci illərin axırlarında, 80-ci illərin əvvəllerində biz şəhərlərin sakinlərinə et, yağı talonları verirdik. Indi bizdə talon yoxdur, amma et var. Bəlkə də bahadır. Sovet dövründə etin qiyməti 2 rubl idi, indi isə 8 min manatdır. Deyilənlər görə, Rusiyada et bundan da bahadır. Bir sözə, biz bəzi ərzəq problemlərini məhz özəlləşdirmənin və bazar iqtisadiyyatının köməyi ilə həll edirik.

Siz yəqin diqqət yetirmisiniz ki, Bakıda xarici şirkətlərin, firmaların olduqca çox nümayəndəlikləri var. Hətta Norveç kimi, kiçik bir ölkə burada öz firmalarının 50 nümayəndəliyini açmışdır. Bu, yaxşı haldır, çünki bütün bu şirkətlər bizimlə işləyirlər. Biz xarici sərmayələrin cəlb olunmasına fəal stimul yaradırıq. İlk neft müqaviləsinə əsasən Azərbaycanın neft sonayesinə yarım milyard dollar sərmayə qoyulmuşdur. 1997-ci ilin sonundakı issa həmin müqavilə üzrə kapital qoyuluşu bir milyard dollara çatacaqdır. Bəli, sərmayələr, istədiyimiz kimi olmasa da, hər halda gəlir. Belə düşünürəm ki, şəhər və kəndlərdə iqtisadi islahatların, özəlləşdirmənin fəal həyata keçiriləcəyi iki-üç il iqtisadi vəziyyəti və əhalinin həyat seviyyəsini xeyli yaxşılaşdıracaqdır.

Bu gün Bakının küçələrində gündüz də, gecə də arxayıncə gəzmək olar. İki il əvvəl bunun böyük bir problem olduğunu nəzərə alsaq, bu bizim üçün böyük nailiyyətdir.

Həyatımız bax belədir. Siz mənə sual vermək istəmediniz, mən isə sualsız sizə məlumat verdim. Bu ondan ötrüdür ki, siz bugünkü Azərbaycanı daha dolğun şəkildə təsəvvür edəsiniz. Ona görə ki, müxtəlif ölkələrin, o cümlədən də Rusyanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycandakı vəziyyət barədə, təəssüflər olsun, herdən yalan məlumat verilir. Əlbəttə, siyasi plüralizm, mətbuat azadlığı şəraitində hər kəs istədiyini yaza bilər. Amma hesab edirəm ki, bütün bunlar etika, beynəlxalq aləmdə tanınmış normalar da xilində olmalıdır. Bununla yanaşı, biz bu cür faktlarla rastlaşıraq. Ona görə də fürsətdə istifadə edərək və informasiya orqanlarının, müxtəlif agentliklərin nümayəndəlerinin belə böyük bir dəstəsinin Azərbaycana gəldiğini nəzərə alaraq, mən bu məlumatı verdim.

Vahid Əlekberova təşəkkür edirəm ki, bu dəfə o, informasiya orqanlarının belə böyük bir qrupunun müşayiəti ilə gelmişdir. Mən jurnalıstlərə, mətbuat orqanlarına böyük hörmətle yanaşırıam. Sizin əməyinizi çox ağır, mürəkkəb əmək hesab edirəm, özünü bu peşəyə həsr edənlər isə hünər göstəririrlər. Bəzi jurnalıstların həddindən artıq yalan yazmasına baxmayaraq, ümumən hesab edirəm ki, jurnalıst korpusu hər bir cəmiyyətin mühüm tərkib hissəsidir. Mən Azərbaycanda informasiya orqanlarının nümayəndələrinə belə münasibət göstərirəm. Bizdə müxalifət qəzetləri var, onların jurnalıstları ifrat müxalif mövqelərdə dayanır, öz qəzetlərində tez-tez böhtan yazırlar. Neyləməli, bu bizim üçün daha problem deyildir. Çünkü indi xalq əsl həqiqəti əsasən başa düşür.

Yenə suallar varmı? Sizə cansağılıq, firavanlıq, yaxşı yol arzulayıram.

TÜRKDILLİ DÖVLƏT BAŞÇILARININ IV FORUMUNDU VƏ GÖRKƏMLİ DÖVLƏT XADİMİ ƏMİR TEYMURUN 660 İLLİK YUBILEYİ MƏRASİMINDƏ İŞTİRAK ETMƏK ÜÇÜN DAŞKƏNDƏ YOLA DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT

21 oktyabr 1996-ci il

Siz də yəqin məlumdur, 1992-ci ildən türkdilli dövlət başçılarının görüşləri başlanıbdır və ardıcıl surətdə keçirilir. Bu görüşlərdə türkdilli dövlətlərin həm tarixi keçmiş, ənənələri ilə bağlı, həm mədəni, elmi, təhsil, tarixi məsələlər, eyni zamanda dövlətlərin müasir dövrə əməkdaşlığı, hamımız bir regionda yerləşdiyimizə görə regional məsələlər və şübhəsiz ki, beynəlxalq aləmdə gedən proseslər müzakirə olunur, fikir mübadiləsi aparılır.

Bu, növbəti görüşdür, Daşkənddə keçirilir və türkdilli dövlətlərin başçıları oraya bu münasibətlə dəvət olunmuşlar. Eyni zamanda Özbəkistan Əmir Teymurun 660 illik yubileyini keçirir və yubiley mərasimlərində də iştirak edəcəyik.

Hesab edirəm ki, belə görüşlər əhəmiyyətlidir. Keçmişdə olan görüşlər öz səmərəsini göstəribdir. Güman edirəm ki, bu görüş də əhəmiyyətli olacaqdır.

TÜRKDILLİ DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSINDA JURNALİSTİN SUALINA CAVAB

Daşkənd

21 oktyabr 1996-ci il

Biz Transqafqaz magistralının bünövrəsini bu il Sərəxsde – Özbəkistan, Türkmenistan, Azərbaycan və Gürcüstan arasında dördtərəflı saziş imzalayarkən qoymuşuq. Transqafqaz dehlizi adlandırılın bu magistral artıq işləyir. Zənnimcə, hər cəhətdən, eləcə de iqtisadi baxımdan ən etibarlı, təhlükəsiz və faydalı olan bu magistral Mərkəzi Asiyani Avropa ilə birləşdirir. Belə düşünürəm ki, bu magistralın gələcəyi çox böyük və genişdir. Məlumdur ki, Qazaxistan respublikasının prezidenti Nursultan Nazarbayev Azərbaycana, sonra isə Gürcüstana rəsmi səfəri zamanı öz ölkəsinin bu sazişə qoşulduğunu bildirmişdir. Mən bunu alqışlayram. Əslində qalsa, biz bunu gözleyirdik. Bu gün Qırğızistan Respublikasının prezidenti Əsgər Akayev də belə beyanat vermişdir.

Gördüyünüz kimi, qısa bir müddətdə Transqafqaz magistralına böyük maraq göstərilmişdir. Bu isə təbiidir, çünki bu magistralla Mərkəzi Asiyadan Avropaya və oradan bu regiona yük daşınması daha qısa və dediyim kimi, həm iqtisadi cəhətdən sərfəli, həm də hər cəhətdən etibarlıdır. Buna görə də əminəm ki, ona regionun başqa ölkələri də qoşulacaqlar.

Hesab edirəm ki, bu magistralda Azərbaycanın öz yeri var və biz bu sahədə öz vəzifələrimizi, öhdəliklərimizi layiqincə yerinə yetirmek üçün lazımı tədbirlər görecəyik. Diğer ölkələr kimi, bizim də bu magistralın işləməsində və daha da inkişaf etməsində çox marağımız var.

ÖZBƏKİSTAN TELEVİZİYASI MÜXBİRİNİN SUALINA CAVAB

Səmərqənd

22 oktyabr 1996-ci il

Səmərqənd zəngin tarixə, qədim mədəniyyətə, qədim memarlıq malik olan bir şəhərdir. Lakin mən sizə Səmərqəndin tarixindən danışmayacağam, tekçə onu demək isteyirəm ki, Səmərqənd diqqətimi həmişə cəlb etmiş və məndə buraya gəlmək arzusu oyatmışdır. Budur, dostum prezident İslam Kərimovun köməyi ilə arzum həyata keçmişdir və bu gün mən Səmərqəndə gəlmişəm. Burada gördüklerimin hamısı mənə çox böyük təsir bağışladı.

Əlbəttə, burada daha çox olmaq, daha çox şey görmək istərdim, lakin gördüklerim də birinci dəfə üçün kifayətdir. Əlbəttə, ən əvvəl «Qur-Əmir» məqbərəsini və Əmir Teymurun özünün və yaxın adamlarının sərdabəsini qeyd etmək isteyirəm. Mən bunların hamısına kitablardan bələdəm, tekçə ona görə yox ki, Əmir Teymurun tarixini oxumuşam, həm də ona görə ki, arxitektura tarixini öyrənmişəm. Mən bir vaxtlar institutun arxitektura fakültəsində oxuyarkən bununla məşğul olmuşam. Buna görə də «Qur-Əmir» məqbərəsinə kitablardan yaxşı bələdəm. Amma bu gün məqbərəni gördükdə o mənə çox böyük təsir bağışladı. «Registan» kompleksi də çox böyük təsir bağışladı.

Ümumdünya əhəmiyyəti olan bu qədim memarlıq abidələrinin belə gözəl təmir və bərpa edilməsi, belə gözəl vəziyyətdə olması onu göstərir ki, Özbəkistan dövləti, Özbəkistan prezidenti dostum İslam Kərimov tarixi dəyərlərə, keçmişə, özbək xalqının dahi adamlarından müəsirlərə miras qalmış irsə necə böyük diqqət yetirir.

Əmir Teymurun abidəsi də mənə olduqca böyük təsir bağışladı. Bu, gözəl memarlıq və heykəltəraşlıq əsəridir. Zənnimcə, o, qohrəmanın şəxsiyyətini çox yaxşı əks etdirir. Özbəkistanın tarixi ilə, Əmir Teymurun tarixi və fəaliyyəti ilə, onun nəsillərinin fəaliyyəti ilə bağlı olan nə varsa, hamısı burada, Səmərqəndə cəmlənmişdir.

Əlbəttə, bu qədim memarlıq abidələri ilə tanışlıqla yanaşı, Səmərqəndin müasir mehmanxanasında da olmaq mənim üçün xoş idi. Bey-

nəlxalq standartlara cavab verən bu müasir mehmanxana onu göstərir ki, özbəklərin indiki nəslü özecdadlarının vəsiyyətlərinə çox ciddi əməl edir. Bugünkü nəslin nümayəndələri qurub-yaradırlar. Özbəkistanda həyata keçirilən bütün tədbirlər olduqca böyük təsir bağışlayır. Mən bu barədə dünən Daşkənddə dedim, orada gördüyüümüz muzey heyvətamız bir binadır. Teymurun əzəmətli muzeyi arxitektura əsəridir, sənət əsəridir. O heç də sadəcə bir qurğu deyildir. Bir baxın, necə klassik iş görülüb – istər qədim memarlığın, istərsə də müasir arxitekturanın necə gözəl elementləri var. Bu naxışlara, bu rəsmələrə baxdıqca heyran qalırsan! Bunlar mənə çox güclü təsir bağışladı.

Daşkəndə və Səmərqəndə səfərim bax, bu böyük təəssürat altında keçir. Nəzərə alsaq ki, Səmərqənd prezidentin – dostum İslam Karimovun vətənidir, bu məndə daha böyük marağa səbəb olur. Bu yer tarixən görkəmli adamlar yetişdirmişdir. Zəmanəmizin görkəmli adamlarından biri də prezident İslam Kərimovdur. Mən ona xüsusi hörmət və rəğbət hissələri təsliyirəm.

QARA DƏNİZ HÖVZƏSİ İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ TOPLANTISINDA İŞTİRAK ETMƏK ÜÇÜN YOLA DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

24 oktyabr 1996-ci il

Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatı artıq öz müsbət nəticələrini verir və göstərir ki, bu çərçivədə yaxşı əməkdaşlıq etmək olar. Bu təşkilat yarananda bəlkə də onun haqqında fikirlər müxtəlif idi. Bu iqtisadi təşkilat artıq özünün çox zəruri, lazımlı və geleceyi olduğunu sübut edibdir. Biz bu təşkilatla əməkdaşlıq edərkən şübhəsiz ki, bir çox problemlərimizi həll edəcəyik. Qara dəniz hövzəsində olan ölkələrin hamisi ilə bizim six əlaqələrimiz, iqtisadi əməkdaşlığımız var. Ancaq bu çərçivədə əməkdaşlığı daha da genişləndirmək olar. Odur ki, biz, şəxson mən, bu təşkilatın fəaliyyətinə yüksək qiymət verirəm və ona görə də Zirvə görüşünə gedirəm. Bu təşkilatın üzvü olan dövlətlərin başçılarının hamisi orada olacaqlar. Biz qarşında duran məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, bələ bir müzakirə təşkilatın işinin fəalllaşmasına, canlanmasına kömək edəcəkdir.

S u a l : Cənab Prezident, ATƏT-in Lissabon Zirvə görüşünə az vaxt qalır. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün bu ərəfədə konkret təklif üzərində iş gedirmi və qarşidakı danışqlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaması barədə məsələ müzakirə olunacaqmı?

C a v a b : Biz çalışırıq ki, Ermənistan da, bütün ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, tekcə Ermənistan tanımır. Güman edirəm ki, tanımağa məcbur olacaqlar.

Bəlkə də Ermənistan prezidenti Ter-Petrosyan ilə mənim Moskvada görüşüm, müzakirələrimiz olacaqdır. Çünkü qarşında duran müddət bizim üçün çox əhəmiyyətdir. Dekabrın əvvəlində Lissabonda ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşü olacaqdır. Həmin görüşə qədər biz gərək Ermənistan-Azərbaycan münaqişəsinin

həll olunması ilə əlaqədar yeni bir addım ataq. Yenə də deyirəm, bəlkə də bununla əlaqədar mənim Ter-Petrosyanla görüşüm oldu.

S u a l : Cənab Prezident, Moskvada Rusiya Federasiyasının rəhbərləri ilə Sizin ikitərəfli görüşləriniz olacaqdırı?

C a v a b : Bilirsiniz, vaxt azdır, amma bu görüşlərə həm imkan, həm də istək çoxdur. Hansının mümkün olacağını deyə bilmerəm, baxarıq.

S u a l : Cənab Prezident, Orta Asiya dövlətlərinin Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatına qoşulması barədə təklif vermişiniz. Bu barədə nə deyə bilərsiniz?

C a v a b : Bəli, mən Daşkənddə belə bir təklif verdim. Qazaxıstan və Özbəkistan respublikalarının rəhbərləri buna çox maraq göstərirler. Yəqin ki, sabah Moskvada da mən bu təklifi irəli sürəcəyəm. Ola biler ki, onlar gələcəkdə bu işə qoşulsunlar.

BAKİDA DÖVLƏTLƏRƏRASI «MİR» TELERADIO ŞİRKƏTİNİN AZƏRBAYCAN MİLLİ NÜMAYƏNDƏLİYİNİN OFİSİNİN AÇILIŞI MƏRASİMİNDƏ ÇIXIŞ

28 oktyabr 1996-ci il

Hörmətli xanımlar və cənablar, möhtərəm qonaqlar! Bu gün biz əlamətdar bir hadisənin – «Mir» Dövlətlərərasi Teleradio Şirkətinin Azərbaycan şöbəsi ofisinin açılış mərasiminin şahidiyik.

Azərbaycan şöbəsi artıq çoxdan fəaliyyət göstərir. Lakin onun üçün lazımi şərait yaradılması bütün «Mir» şirkətinin, o cümlədən onun Azərbaycan nümayəndəliyinin həyat fəaliyyətində mühüm mərhələdir. Mən sizi bu əlamətdar hadisə münasibəti ilə təbrük edirəm. Ümidvaram ki, «Mir» Teleradio Şirkətinin Azərbaycan şöbəsinə səmərəli iş üçün belə əlvərilişli şərait yaradılması onun fəaliyyətində yeni mərhələ olacaq, «Mir» Teleradio Şirkəti Azərbaycanın bütün tamaşaçılara müstəqil Azərbaycan Respublikasının, onun xalqının həyat və fəaliyyəti haqqında yeni, yaxşı verilişlər, yeni süjetlər, daha geniş informasiya verəcəkdir.

«Mir» Dövlətlərərasi Teleradio Şirkəti Müstəqil Dövlətlər Birliyinin ölkələri üçün, habelə MDB ölkələrinin informasiya teleradio sistemlərinin dünya sistemi ilə integrasiyası üçün müstəsna əhəmiyyətə malikdir. Azərbaycan «Mir» Beynəlxalq Teleradio Şirkətinin fəaliyyətinə böyük əhəmiyyət verir, buna görə də 1993-cü ildə biz bu təşkilata daxil olduğ və burada öz fəaliyyətimizi mühüm və gərəkli hesab edirik.

Müstəqil Dövlətlər Birliyi nisbətən yeni birluktur, yaxın keçmişde Sovet İttifaqına daxil olmuş indiki müstəqil ölkələr tərəfindən yaradılmışdır. Onlar həm öz böyük tarixinə, həm də Sovet İttifaqının tərkibində birgə həyat sahəsində böyük tarixə malikdirlər. Biz Müstəqil Dövlətlər Birliyində Azərbaycanın iştirakına böyük əhəmiyyət veririk. Təbiidir ki, burada iştirak etmək birliyin hər bir ölkəsinin çoxsahəli fəaliyyəti ilə, bununla yanaşı isə, əməkdaşlığımızın daha da genişlənməsinə xidmət etməli olan dövlətlərərasi təş-

kılatlar tərəfindən təmin olunmalıdır. «Mir» Dövlətlərarası Teleradio Şirkəti də belə mühüm təşkilatdır. Düşünürəm ki, Müstəqil Dövlətlər Birliyinin yaratdığı bir çox digər təşkilatlarla yanaşı, məhz bu şirkət ölkələrimizin yaxınlaşması, onların iqtisadi integrasiyası prosesinin təmin olunması, elm, mədəniyyət, təhsil, insani əlaqələr sahəsində münasibətlərin möhkəmlənməsi üzrə tədbirlər görülməsi üçün çox şey edə bilər.

Heç bir şübhə yoxdur ki, MDB-yə daxil olan ölkələr öz dövlət müstəqilliyini möhkəmlədərkən, öz aralarında əlaqələri itirmek istəmirler. Bu isə həm tarixi keçmişimizdən, həm də bugünkü günün tələblərindən, habelə əməkdaşlığıımızı daha da möhkəmlətmək zəruriliyindən irəli gəlir. Ona görə də indiki halda məhz televiziya və radio əvəzsiz rol oynayır.

Azərbaycanda biz birlik ölkələri haqqında informasiya çatışmazlığına məruz qalmışaq. Ola bilsin ki, bunu digər MDB ölkələri də hiss edirlər. Doğrudur, ictimai Rusiya televiziyanın və Rusiya televiziyanın proqramları MDB-nin, demək olar, bütün ölkələrinə yayılır. Lakin onlar birliyin ayrı-ayrı ölkələrinin, o cümlədən də Azərbaycanın həyatında hər hansı çox böyük və elamətdar hadisələr barəsində materialları təsadüfdən-təsadüfə verirlər. Belə çıxır ki, Rusiya televiziyası proqramlarının MDB ölkələrinə yayılması, məsələn, Azərbaycanda vətəndaşlara Rusiyada gedən bütün hadisələr barəsində kifayət qədər geniş informasiya verir, amma onlar Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan barəsində də bu cür informasiya almırlar. Biz bundan narahatıq ki, Azərbaycanda həyat haqqında, proseslər haqqında informasiya Rusyanın və digər birlik ölkələrinin kütləvi informasiya vasitələrində lazıminca işıqlandırılmır.

Bunu nəzərə alaraq, «Mir» Beynəlxalq Teleradio Şirkəti misilsiz əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu şirkət öz fəaliyyət diapazonunu, yəni öz proqramlarının yayılması vaxtını xeyli genişləndirməlidir. Biz Azərbaycan haqqında, Qazaxıstan haqqında, Ukrayna haqqında, Belarus və başqa ölkələr haqqında informasiyanı müyyəyen müddətdən sonra, deyəsən, hər 20 dəqiqədən bir alırıq. Bu, başlangıç üçün yaxşıdır. Lakin nəye çalışdığımızdan danışmalı olsaq, onda görərik ki, azdır. Buna görə də Azərbaycanda «Mir» Teleradio Şirkətinin fəaliyyətinə belə böyük əhəmiyyət verərək və

onun Azərbaycan filialının sərençamına belə böyük, geniş, çox yaxşı bina verərək ümid edirik ki, o öz fəaliyyətini genişləndirəcək və bütün respublikalar üçün verilişlərin vaxtını artıracaqdır. Bizim heç birimiz başqaları ilə müqayisədə daha çox efir vaxtına malik olmaq iddiásında ola bilmərik. Lakin efir vaxtı indiyədək olduğundan artıq olmalıdır. Biz bunu əsas tuturuq.

Müstəqil Dövlətlər Birliyinin gələcək inkişafına böyük ehtiyac var. Bir də deyirəm, biz başlıca beynəlxalq prinsipləri əsas tutaraq MDB-də iştirakımıza böyük əhəmiyyət veririk. Bunu bilmək lazımdır ki, MDB keçmiş Sovet İttifaqının, hansısa konfederasiyanın surəti deyildir. Müstəqil Dövlətlər Birliyi hər bir ölkənin bərabər-hüquqlu üzv olduğu beynəlxalq təşkilatıdır. Ona görə də beynəlxalq hüquq normaları prinsiplərinə, hər bir dövlətin ərazi bütövlüyüne və tam müstəqilliyinə, suverenliyinə əməl edilməsi, bir-birinin işlərinə qarışmamaq MDB-nin bundan sonra möhkəmləndirilməsi və inkişafının əsasıdır. Biz bu prinsipləri əsas tutaraq Müstəqil Dövlətlər Birliyinə daxil olmuşq, onun fəaliyyətində iştirak edirik. Hesab edirəm ki, məhz bu prinsiplərə əməl olunması bizim birliyin müvəffəqiyyətlə inkişafını, möhkəmlənməsini və genişlənməsini təmin edə bilər.

Bir də deyirəm, MDB-nin çoxlu müxtəlif təşkilatları var, biz onlardə iştirak edirik. Lakin ümumən birliyimizin və ona daxil olan hər bir ölkənin fəaliyyətini işıqlandırıb iləcək, iqtisadi, elmi, mədəni, insani əlaqələrimizin möhkəmlənməsinə kömək edə biləcək ən təsirli, səmərəli təşkilat «Mir» Teleradio Şirkətidir. Şübə yoxdur ki, bizim zəmanəmizdə televiziya və radio digər kütləvi informasiya vasitələri ilə müqayisədə misilsiz, müstəsna əhəmiyyətə malikdir. Televiziya və radionun rolu artır və artacaqdır. Dünyada çox iri şirkətlər var, onlar təkcə ayrı-ayrı ölkələrdə deyil, həm də bütün dünyada ictimai ovqat yaradırlar. «Mir» şirkəti də bu cür teleradio şirkəti olmaq imkanına malikdir.

Hesab edirəm ki, «Mir» şirkəti tam bərabərlik, qarşılıqlı anlaşma və təbii olaraq, hər bir respublikanın hüquqlarına hörmət edilməsi və onların mənafələrinin gözlənilməsi prinsipləri əsasında fəaliyyət göstərməlidir. Zənnimcə, Davud İmanov öz çıxışında heç bir qərəz güdmədən dedi ki, «Mir» Teleradio Şirkəti «imperiya» olacaqdır. Yox, bizo daha imperiyalar lazıim deyildir. Bizə demokratik təşkilatlar gərəkdir.

Elə təşkilatlar ki, burada hamı bərabər hüquqlarla iştirak edir, hər bir respublikanın, hər bir xalqın, dövlətin suveren hüquqlarını təmin edirlər.

Ölkəmizdə demokratikləşdirmə prosesləri gedir, biz yeni dövlətlər qurulması yolu ilə irəliləyirik. Məsələn, biz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlətin bərqrər olunması yolu ilə gedirik, bazar iqtisadiyyatının, sahibkarlığın, özəl təsəbbüsün, özəl mülkiyyətin, dünyanın bütün ölkələri ilə integrasiya xarakterli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə, xarici sərmayələrin ölkəmizə axınının təmin olunmasına yönəldilmiş iqtisadi islahatlar aparırıq. Bunların hamısı ümumiyyətlə, bütün sahələrin demokratikləşdirilməsi deməkdir. Buna görə də hesab edirəm ki, bu istiqamət, bu fəaliyyət «Mir» Teleradio Şirkətinin, o cümlədən onun Azərbaycan filialının proqramlarında xüsusi yer tutmalıdır. Bu proseslər birləşməz ölkələrindən hər birində gedir, onların hər birinin öz təcrübəsi, maraqlı naliyyətləri, uğurları, bununla bərabər, nöqsanları və çatışmazlıqları da var. Odur ki, təcrübə mübadiləsi, ondan istifadə etməyimiz, demokratik islahatların aparılması, bir-birimizə kömək göstərmək sahəsində, ölkələrimizin həyatını demokratikləşdirmək işində «Mir» Teleradio Şirkəti olduqca böyük əhəmiyyətə malikdir və çox şey edə bilər.

Qisası, bu gün biz «Mir» Beynəlxalq Teleradio Şirkətini üç il bundan əvvəl olduğuna nisbətən daha genişmiyyətli təşkilat kimi təsəvvür edirik. Məsələn, Azərbaycana bu təşkilata qoşulmaq təklif edildikdə mən, sözün düzü, düşünürdüm ki, bu ne verəcək, bütün bunlar necə olacaq, ne kimi müsbət və mənfi hallar olacaqdır? Müəyyən dərəcədə imperiya təzyiqi təhlükəsi var idi. Şükürlər olsun, ötən illər göstərdi ki, bu təşkilat zəmanəmizin demokratik prinsiplərini eks etdirən, MDB-yə daxil olan bütün ölkələrin və ümumiyyətlə, birləşməz rəhbər tutmalı olduqları həqiqi demokratik prinsiplərə əsaslanan əsl demokratik təşkilatdır.

Ona görə də mən indi bu mərasimdə məmənuniyyətli iştirak edirəm. «Mir» Teleradio Şirkətinin sədri, qonağımız Şahahmetovu, onun müavini, çoxdan tanış olduğum Belikovu, MDB ölkələrinin buraya gəlmış bütün nümayəndələrini salamlayıram. Birləşməz, demək olar, bütün ölkələrinin nümayəndələrinin Azərbaycana gəlməsi tədbirinin özü də mühüm hadisədir. Ümidvaram ki, sizin Ba-

kıda birgə işiniz, Azərbaycanın bugünkü hayatı ilə tanışlıq ümumi işə fayda getirəcək, qarşılıqlı fəaliyyətimizi, birləşməz, habelə «Mir» Dövlətlərəsə Teleradio Şirkətini möhkəmləndirəcəkdir.

Size uğurlar arzulayıram, sizi bu hadisə münasibətə tebrik edirəm. Müstəqil Dövlətlər Birliyinin bütün xalqlarına, bütün dövlətlərə qarşılarında duran vəzifələrin həyata keçirilməsini, uğurlar və firavaniqliq arzulayıram! Sağ olun.

TÜRKİYƏNİN TQRT TELEKANALININ «ÜZ-ÜZƏ» PROQRAMINA MÜSAHİBƏ

*President Sarayı
13 noyabr 1996-ci il*

M ü x b i r : Cənab Prezident, axşamınız xeyir. Görüşümüz gec oldu, bir neçə saatdan sonra günəş doğacaq, azan oxunacaq.

C a v a b : Axşamınız xeyir.

S u a l : Cənab Prezident necəsiniz?

C a v a b : Yaxşıyam, sağ olun, siz necəsiniz?

S u a l : Sağ olun. Sizə cansağlığı arzulayıram. TQRT-yə xoş gəlmisiniz! İcazə verin, hörmətli tamaşaçılarımıza qısa bir məlumat verim. Azərbaycanın paytaxtı Bakıdayıq. Azərbaycandan həminə xeyirli axşamlar diləyirik. İndi Azərbaycanda gecə saat 1-dir. Bəli, üç saatdan sonra səhər azanı oxunacaq, dörd saatdan sonra günəş doğacaq. Gecənin bu saatında cənab Prezident Heydər Əliyev ilə «Üz-üzə»də bir yerdəyik. Cənab Heydər Əliyev önməli bir şəxsiyyətdir. O, Naxçıvandan Sovet Sosialist Respublikaları İttifaqı baş nazirinin birinci müavini və zifəsinədək yüksələn bir yol, mənali bir həyat yolu keçmişdir. Heydər Əliyev oradan təkrar Naxçıvana qayıtmış və hazırda Azərbaycan Respublikasının Prezidentidir. Bəli, Sovet Sosialist Respublikaları İttifaqının ən parlaq dövründə görkəmli bir türk adlandırılınan bu şəxsiyyət həmin imperiyanın dağılmışının şahididir. Biz həmin imperiyanın yüksəlişinin və süqutunun canlı şahidini bu gecə dinləyəcəyik.

Necəsiniz, cənab Prezident? Cənab Prezident, öz həyatınız haqqında qısa məlumat verərsinizmi ki, harada doğulmusunuz, atanız nə işlə möşğül idi?

C a v a b : Həyatım haqqında danışmaq üçün çox vaxt lazımdır. Buna bir saat bəs etməz. Amma qısa olaraq deyə bilərem. Mən 1923-cü ilde Naxçıvanda anadan olmuşam.

S u a l : Yəni bizdə Türkiyə Respublikasının yaradıldığı ilde?

C a v a b : Bəli, Türkiyə Respublikasının yaradıldığı ilde mən anadan olmuşam.

S u a l : Cənab Prezident, Siz hansı ayda doğulmusunuz?

C a v a b : Mən may ayında doğulmuşaam. Sizin cümhuriyyətiniz isə noyabr ayında yaranıbdır.

S u a l : Demək, bizim cümhuriyyətlə eyni yaşıdasınız?

C a v a b : Bəli, elədir, eyni yaşdayam. Naxçıvanda böyümüşəm, orada orta təhsiliyi almışam. Sovet sistemində orta təhsil on il oxumaqdır. O vaxtlar da, indi da belədir. On il oxuyandan sonra ali məktəbe daxil olmaq imkanı yaranırdı. Mən 1939-cu ilde Naxçıvanda onillik orta təhsil alandan sonra Bakıda Texniki Universitetin memarlıq fakültəsinə daxil olmuşam. İkinci dünya müharibəsi başlandı. Sovet İttifaqı bu müharibəyə qoşuldu.

S u a l : Cənab Prezident, Sovetlər İttifaqının bu müharibəyə qoşulması haqqında danışmadan əvvəl istordim ki, deyəsiniz, atanız nə işlə möşğül olurdu?

C a v a b : Mənim atam dəmir yolunda fəhlə işləyibdir. Keçmiş dövrlərdə Bakıda neft mədənlərində fəhlə olub, sonra Naxçıvanda dəmir yolunda işləyibdir.

M ü x b i r : Bəli, indi 1941-ci ilə qayıdaq.

C a v a b : O illərdə mən universitetdə oxuyurdum. Ancaq müharibə başlandı, təhsilim yarımcı qaldı, həyatımız bu dünya müharibəsi ilə bağlıdır. O vaxt Daxili İşlər Nazirliyində KQB deyilən bir təşkilat var idi, siz bunu bilərsiniz.

S u a l : Siz KQB-yə o vaxt qəbul olundunuz?

C a v a b : Bəli, gənc vaxtlarında mən ali məktəbdə təhsil alırdım, oradan da bu təşkilata işə kecdim.

S u a l : Bu təşkilatda işləməyə necə kecdiniz, bu barədə qısa məlumat vere bilərsinizmi?

C a v a b : Universitetdə oxuyarkən məni oraya dəvət etdilər. Sonra orada zabit oldum.

S u a l : Yəni KQB-nin zabitli oldunuz?

C a v a b : Bəli, orada zabit oldum.

S u a l : O vaxt KQB-də türk zabit təkcə Siz idiniz, yoxsa başqları da var idi?

C a v a b : Türk var idi, ancaq az idi. Ruslar və başqa millətlərdən olanlar daha çox idi. Bu isdə türk milletindən çox az adam var idi.

S u a l : Lütfən, daha bir söz soruşum. Siz KQB-yə daxil oldunuz, nə işlə möşğül idiniz? Çünkü bu, xəberalma, yəni casusluqla möşğül olan bir təşkilatdır.

C a v a b : Bu elə bir casusluq deyil. Dünyada keşfiyyat aparmaq casusluq deyil. Bilirsiniz, bunu kim hansı ölkəyə qarşı aparsa, həmin ölkə ona casus deyir. Amma kimse başqa bir ölkədə bunu edirse, bu, casus deyil. O öz ölkəsinə xidmət edir, casus deyil. Bu, şərəfli bir vəzifədir. Türkiyədə də belə olubdur. O vaxtlar mən məktəbdə oxuyurdum. Türkiyədə MAH təşkilatı var idi. Siz cavansınız, bəlkə xatirinizdə deyil. O vaxt belə bir təşkilat var idi, ona MAH deyirdilər, indi onun adı MİT olubdur.

S u a l : O vaxt Siz orada rütbə aldiniz. Əsasən hansı işlə məşğul olurdunuz?

C a v a b : Elə bir şey deyil ki, bu barədə geniş danışım. Geniş danışsam, gərək sizinlə beş saat səhbət edək. Ona görə də vaxtinizi belə şəylər itirmeyin.

S u a l : KQB-də olduğunuz illər, aylar barədə qısaca məlumat verə bilərsinizmi?

C a v a b : KQB-də günlərim, aylarım çox olub. 25 yaşından başlayaraq orada 27-28 il işləmişəm. Ən kiçik zabit rütbəsindən – leytenantdan generaladək yüksəldim.

S u a l : Siz general idiniz?

C a v a b : Bəli, general idim. O vaxt sovet generalı olmaq çox şərflü vəzifə idi. Bu rütbəyə hər adam çata bilməzdi.

S u a l : Türk dünyasından Sizdən başqa general çıxdı?

C a v a b : Məndən sonra çıxdı, mənə qədər yox idi. Orduda vardı, amma KQB-də mənə qədər türk general olmamışdı.

S u a l : Siz KQB-də çalışırdınız. Təbii ki, bu təşkilata İkinci Dünya müharibəsindən sonra daxil olmuşdunuz. Türkiyə İkinci Dünya müharibəsinə qoşulmadı. Türkiyənin bu siyaseti o vaxt necə qarşılanırdı, necə qiymətləndirilirdi?

C a v a b : O vaxt biz Türkiyənin dünya müharibəsinə qoşulmasından çox qorxurduq. Yeni bele bir tehlükə var idi ki, Türkiyə dünya müharibəsinə qoşulsun. Amma Türkiyədə ağıllı adamlar oldular. Türkiyənin İkinci Dünya müharibəsinə qoşulmasına imkan vermədilər. Çünkü Türkiye bu müharibəyə qoşulsayıd, gərək Qafqaz da qoşulaydı. Necə olacaqdı – bunu demək mümkün deyil. Burada ordu çox idi. Mən o vaxt bu barədə düşünürdüm. Amma müharibədən sonrakı illərde, yaşa dolandan sonra tarixə, bu işlərə baxanda gördüm ki, – mən Türkiyənin dövlət adamları ilə görüşlərimdə də bu

baredə dəfələrlə demişəm – çox vacib bir hal oldu ki, Türkiyə dünya müharibəsinə qoşulmadı.

S u a l : Əger Türkiyə İkinci Dünya müharibəsinə girmiş olsayıdı, müharibənin neticəsi deyişə bilirdimi?

C a v a b : Yox, deyişə bilməzdi.

S u a l : Yəni demək istəyirsiniz ki, Türkiyə məğlub olacaqdı?

C a v a b : Türkiyə də Almaniya kimi məğlub olacaqdı. Amma bilirsiniz ki, Almanıyanın məğlubiyyətindən bir az əvvəl Türkiyə Almaniyaya müharibə elan etdi.

S u a l : O vaxt Sovetlər İttifaqındaki bir türk kimi, Siz yəqin ki, Türkiyənin müharibəyə girməsini istəmirdiniz?

C a v a b : Bəli, Türkiyənin müharibəyə girməsini istəmirdim. Əger Türkiyə müharibəyə girseydi, müharibə Qafqazda gedəcəkdir. Çünkü almanlar gəlib Qafqaz dağlarında durmuşdular. Bakıya gira bilmirdilər. Bilirsiniz ki, o vaxt bütün Sovetlər İttifaqı ordusunun nefti Bakıdan gedirdi. Əger Bakının nefti olmasaydı, Sovetlər İttifaqının qələbəsi bəlkə də mümkün deyildi. Müharibədə qələbənin eldə edilməsində Azərbaycan neftinin müstəsnə, fövqəladə xidməti, rolu var. Amma Türkiyə bu savaşa girseydi, burada, Qafqazda müharibə başlayacaqdı. Burada kim müharibə edəcəkdi? Burada türk türkə qarşı müharibə edəcəkdi. Burada sovet ordusu, rus ordusu da var idi. Amma burada türklər, azerbaycanlılar da yerləşirdi. Ona görə də Türkiyənin bu müharibəyə girməməsi tarixdə çox önəmlı bir haldır.

S u a l : O vaxt eyni zamanda Siz keşfiyyatçı idiniz. Stalinin o vaxt Türkiyəyə qarşı siyaseti necə idi? Çünkü Siz illərlə bu işin içində olmusunuz.

C a v a b : O vaxt Türkiyəyə düşmən münasibəti bəslənilirdi. Çünkü Türkiyə Almaniya ilə bir blokda idi. Ona görə də Türkiyəni düşmən hesab edirdilər. Amma cənə zamanda Türkiyənin savaşa girməməsi Sovetlər Birliyi tərəfindən çox yaxşı qəbul olunurdu.

S u a l : Yəni Sovetlər Birliyi Türkiyənin savaşa girməsini istəmirdi?

C a v a b : Əlbətə ki, istəmirdi.

S u a l : Kommunist Partiyasına Siz o vaxt daxil oldunuz?

C a v a b : Bəli, Kommunist Partiyasına müharibə vaxtı, 1943-cü ildə daxil olmuşam.

S u a l : Partiyaya Siz özünüz daxil oldunuz, yoxsa Sizi qəbul etdilər?

C a v a b : Bilirsınız ki, o vaxt vəziyyət belə idi. Kommunist Partiyası elə bir hörmətli partiya idi ki, burada başqa bir partiya yox idi, hər bir gənc, yeni gənclərin əksəriyyəti – o vaxt komsomol, gənclər təşkilatı var idi – bu təşkilatdan sonra Kommunist Partiyasına daxil olmaq imkanı alırdısa, bu onun üçün şərəf idi. Mən də o vaxt istedadlı bir gənc idim, yeni tanınan bir gənc idim. Ona görə də mənim Kommunist Partiyasına daxil olmamış çətin olmadı.

S u a l : Naxçıvanda tanınırdınız, yoxsa bu bölgədə?

C a v a b : O vaxt partiyaya girəndə məni ancaq Naxçıvanda tanıydırlar. Amma KQB-də, Azərbaycanda da tanıydırlar. Kommunist Partiyasına daxil olanda gənc idim. 20 yaşım var idi.

S u a l : Sizi kim qəbul etdi? Partiyaya özünüz daxil oldunuzmu?

C a v a b : O vaxt partiya komitəsi var idi. Onlar imtahan edirdilər, sual verirdilər. Partiyaya qəbul olunmaq asan iş deyildi.

S u a l : Parlaq zəkali insanları partiyaya qəbul edirdilər?

C a v a b : Bəli, zəkali, ağıllı, etibarlı insanlar o vaxt Kommunist Partiyasına qəbul oluna bildilər.

S u a l : Partiyaya qəbul olunanandan sonra Sizin ilk vəzifəniz nə oldu?

C a v a b : Partiyada elə bir vəzifəm olmadı. Mən KQB-də işləyirdim. Partiyanın üzvü o demək deyildi ki, gərək onun partiyada bir vəzifəsi olsun. KQB-də çalışırsan, amma Kommunist Partiyasının üzvüsən.

S u a l : Siz 20 yaşında Kommunist Partiyasının üzvü oldunuz. Xatirinizdədirmi ki, Siz bu işləri doğru və yaxud yanlış etmişiniz?

C a v a b : O vaxt mən hesab edirdim ki, mən bunları çox doğru etmişəm. İndi də hesab edirəm ki, doğru etmişəm.

S u a l : Nə üçün fikirləşirsiniz ki, doğru etmişiniz?

C a v a b : Çünkü o vaxt həyat belə idi. Mən bu ölkədə doğulmuş, təhsil almış, böyük bir insanam, bu quruluşu, cəmiyyəti sevmiş bir adamam. Mən orada yanlış heç bir şey etməmişəm.

S u a l : O vaxt kommunist sistemi Sizə tərs görünmürdü ki?

C a v a b : Xeyr, kommunist sistemi mənə tərs görünmürdü. Bu-nu dəfələrlə demişəm – həyatımın bütün mərhələləri mənim üçün əzizdir. Heç bir şeyi yanlış etməmişəm. Nə etmişəm, hamisini doğru etmişəm. Heç bir şeyə də heyif silənmirəm.

S u a l : Sizdən daha başqa şeyler soruşmaq istəyirəm. O vaxtlar Sovetlər Birliyi və orada yaşayan insanlar, Kommunist Partiyası bize çox soyuq görünürdü.

C a v a b : Kommunistlərin istisi də, soyuğu da var. Hər bir insan insandır. Kommunist olan insani kommunist soyutmur ki, yeni onun istisini çıxarmır ki! O da insandır. Hər ölkədə insanın yaxşısı da var, pisi də var. Sizin dildə desək, iyisi də, kötüsü də var.

S u a l : İkinci dünya müharibəsi başa çatdı. Siz o vaxt KQB-də işləyirdiniz. O vaxtdan sonra Sizin həyatınızda hansı yeniliklər oldu?

C a v a b : Ondan sonra mən KQB sistemindəki ən yüksək məktəblərde – Moskvada, Peterburqda oxudum.

S u a l : Bu məktəblərde hansı ixtisaslara yiyələndiniz?

C a v a b : KQB, sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxudum. Müharibədən əvvəl mən memar olmaq istəyirdim. Müharibəyə görə bu pozuldu. Sonra mən siyasetə qoşulduğuma görə tarix fakültəsini bitirdim, tarix elmini öyrəndim. KQB-nin ən yüksək məktəblərini bitirdim, hamisini da çox gözəl. Yəni mən hərada oxumuşam – biz əla deyirik, sizdə isə ən yüksək deyirlər, qiyametlərlə oxumuşam.

S u a l : KQB-nin məktəblərində Siz hansı ölkənin, yaxud xalqın tarixini, türk tarixinimi, Osmanlı tarixinimi öyrənirdiniz?

C a v a b : Orada bütün tarixləri – Osmanlı, rus, Avropa, qədim yunan, Çin tarixini də – hamisini öyrənirdik.

S u a l : Bunların içerisinde İslam tarixi də var idimi?

C a v a b : Bəli, İslam tarixi də var idi.

S u a l : Daha sonra Siz Azərbaycanda, Naxçıvanda partiyanın baş katibi vəzifəsinə yüksəldiniz, elədirdim?

C a v a b : Yox, Naxçıvandan 1948-ci ildə oxumağa getdim. Ondan sonra Bakıda çalışmağa başladım. Bakıda mən çox böyük pillələrdən keçdim.

S u a l : Hansı pillələrdən?

C a v a b : Bilirsiniz, KQB sistemində çox mərtəbələr var. Onlar onun daxilindədir. Mən çox gənc vaxtlarından ən yüksək mərtəbəyə qalxdım.

S u a l : Azərbaycanda, Bakıda olarken Sizin vəzifəniz nə idi?

C a v a b : Burada mən böyük bir idarənin başçısı idim. Yəni, KQB-də həm xarici keşfiyyat, həm də daxili keşfiyyat sahəsinə rəh-

bərlik edirdim. Sonra Azərbaycanda KQB-nin sədr müavini, daha sonra isə sədri oldum.

S u a l : O vaxt keşfiyyat sahəsində Sizi ən çox hansı ölkələr məraqlandırırdı – İran, Türkiyə...

C a v a b : Nə baredə?

S u a l : Yəni məlumat toplamaq baxımından ən çox maraq göstərdiyiniz sahə...

C a v a b : Hamisindən – İrandan da, Türkiyədən də, Amerikadan da toplayırdıq.

S u a l : Ən çox hansı sahədə – siyasi, hərbi, iqtisadi sahələrdə məlumatlar toplayırdınız?

C a v a b : Ən çox hərbi məlumatlar. Bir də biz Sovetlər Birliyinə qarşı casusluq edib, məlumatlar toplayıb öz ölkələrinə vermək istəyənləri çox arayırdıq.

S u a l : Ələ keçirdiyiniz adamlar oldumu?

C a v a b : Bəli, çıxlarını yaxaladıq. Eyni zamanda digər ölkələrdə də bu işləri gördük.

S u a l : Heç Türkiyədən də yaxaladığınız adamlar oldumu? Məsələn, neçə nəfər yaxalandığı yadınızdadırımı?

C a v a b : Xatırımda deyil.

S u a l : O vaxt yaxaladığınız adamlar içinde indi Türkiyədə yüksək vəzifə tutanlar var mı?

C a v a b : Yox, xatırlamıram. Bunlar çoxdan olub.

S u a l : Siz burada Azərbaycan KQB-sinin sədri idiniz...

C a v a b : Bəli, mən Azərbaycan KQB-sinin sədri idim. Bu, azərbaycanlı, türk üçün çox əhəmiyyətli bir vəzifə idi. Çünkü mənə qədər Azərbaycanda 1920-ci ildən bəri KQB-nin heç bir sədri azərbaycanlı olmamışdır. Bu vəzifədə həmisi ruslar, ermənilər, yəhudilər və digər millətlərdən olan adamlar işləmişdilər. Mən ilk türk, azərbaycanlı – Heydər Əliyev idim ki, KQB sədri olmuşdum.

S u a l : Bu vəzifədə Sizdən sonra kim oldu? Siz buradan Moskvaya getdiniz, deyilmə?

C a v a b : Yox, mən buradan Moskvaya getmedim. Mən KQB-nin sədrliyindən Azərbaycan Respublikasının rəhbəri oldum, yəni Azərbaycan KP MK-nin birinci katibi oldum. Birinci katib indiki mənəna respublika prezidenti demək idi.

S u a l : Buradan Moskvaya, Siyasi Büroya getdiniz, deyilmə?

C a v a b : Bəli, buradan Moskvaya getdim.

S u a l : Orada uzun müddət yaşadınız. İndi gəlin, Moskvadan dünyaya baxaqq.

C a v a b : Mən Moskvaya 1982-ci ilin dekabrında getdim. Bu bələ oldu. Mən Bakıda işləyirdim, amma burada çalışarkən Moskvada Siyasi Büro üzvlüyüne namızəd idim. Bu da Azərbaycanın tarixində ilk dəfə baş vermişdi. Yəni Sovet hakimiyyəti qurulandan bəri Azərbaycan rəhbəri heç vaxt burada işləyə işləyə Moskvada Siyasi Büro-nun tərkibində olmamışdır – nə üzv, nə də üzvlüyə namızəd. Mən ilk dəfə 1975-ci ildə, burada rəhbər iken Siyasi Büro üzvlüyüne namızəd seçildim.

S u a l : 1970-ci ildə rəhbər oldunuz, 1982-ci ildə isə...

C a v a b : Xeyr, mən 1969-cu ildə Azərbaycanın rəhbəri oldum. Rəhbər olmaq avtomatik suretdə Siyasi Büronun üzvü olmaq deyil. Məndən əvvəl də, sonra da, burada nə qədər rəhbərlər olmuşdu. Onların heç biri Siyasi Büro tərkibinə seçilmədi.

S u a l : Amma Siz seçildiniz.

C a v a b : Mən altı il Azərbaycana rəhbərlik etdikdən sonra, eyni zamanda, Siyasi Büro üzvlüyüne namızəd oldum. Bu o deməkdir ki, mən həm Azərbaycanın rəhbəri idim, həm də Siyasi Büro üzvlüyüne namızəd olduğum üçün SSRİ rəhbərliyinə daxil idim. 1982-ci ildə Brejnev vəfat etdikdən sonra Andropov Baş katib seçildi. O məni Moskvaya dəvət etdi. Mənə müraciət etdi ki, Moskvaya gelim, orada həm Siyasi Büronun üzvü, həm də baş nazirin birinci müavini işləyim. Baş nazirin 12 müavini var idi. Onlardan ancaq bir nəfəri birinci müavin idi. Siyasi Büronun isə cəmi 10 üzvü var idi. Amma mən həm Siyasi Büro üzvü, həm də baş nazirin birinci müavini olduğunu görə, o vaxt Sovetlər Birliyinin rəhbərliyində üçüncü-dördüncü şəxs idim.

M ü x b i r : 1982-ci ildən Sovetlər İttifaqı süqutu uğramağa başladı.

C a v a b : Yox, süqut 1982-ci ildən başlamadı. Süqut 1985-1986-ci illərdən başladı.

S u a l : O zaman Siz bu sistemin çökdüyünü göründünüz mü?

C a v a b : Bəli, artıq görürdüm. Mən 1987-ci ilin sonunda istefaya getdim.

M ü x b i r : Brejnev vəfat etdi, Andropov gəldi. Siz Moskvaya getdiniz. Qorbaçov gəlməzdən önce orada idiniz.

C a v a b : Mən Qorbaçovla da bərabər işledim.

S u a l : 1940-ci ildən etibarən Siz həm KQB-də, həm də partiyanıda işlediniz. 1969-cu ildən Azərbaycanın rəhbəri, 1982-ci ildən isə Sovetlər Birliyinin rəhbərlərindən biri oldunuz. Bu müddət ərzində sovet rəhbərlərindən Size on çox kim təsir göstərib, onların on ağıllılışı, on çalışqanı kim idi?

C a v a b : Bilirsınız, bu məsələ belədir. Brejnev 18 il ölkəyə rəhbərlik etdi. 1982-ci ildə vəfat etdi. Brejnevin vaxtında mən Azərbaycana rəhbər seçildim. 1969-cu il idim, Brejnev məni Moskvaya çağırırdı və təklif etdi ki, Azərbaycanın rəhbəri olum. Mən imtina etdim, istəmirdim. Çünkü KQB əməkdaşı, general, bu işin mütəxəssisi kimi mən Azərbaycan Respublikasına rəhbərlik etməyi özüm üçün belkə də çətin hesab edirdim. Amma onlar xahiş etdilər. Mən də buna razılıq verdim. Mən Brejnevlə çox işledim. 1969-cu ildən 1982-ci ilədək, yəni təxminən 14 ilə yaxın Brejnevin rəhbərliyi altında işledim.

S u a l : Brejnevi ondan əvvəl tanışdırınız mı?

C a v a b : Yox. Tanışdım, ancaq şəxsi tanışlığımız yox idi. 1969-cu ildə Azərbaycana rəhbər seçiləndən sonra Brejnevlə təmaslarımızaçox oldu. Ondan sonra daim əlaqədə olurdum.

S u a l : Brejnev türk dünyasına necə baxırdı?

C a v a b : Brejnev də, Andropov da türk dünyasına, eslinde Sovetlər İttifaqının rus olmayan xalqlarına çox normal münasibət bəsləyirdilər.

S u a l : Yaxşı, on pis münasibət kimin dövründə oldu?

C a v a b : Qorbaçovun dövründə.

S u a l : Bəs Qorbaçovdan əvvəl?

C a v a b : Qorbaçovdan əvvəl Andropov bir il rəhbər oldu, öldü. Ondan sonra bir il Çernenko oldu, o da vefat etdi. 1985-ci ildə biz Qorbaçovu seçdik. Qorbaçovu seçənlərdən, ona səs verənlərdən biri də mənəm.

S u a l : Bəli, Qorbaçov dövrü başlandı və Siz Moskvadasınız.

C a v a b : Moskvada Qorbaçovla birlikdə işleyirdik.

S u a l : Sovet sistemi yavaş-yavaş çökürdü, deyilmə? Siz bunu ne vaxt hiss etdiniz?

C a v a b : 1986-ci ildə. Hiss etdim ki, sistem tədricən süquta uğrayırdı.

S u a l : Sizce, bu sistem niyə çökdü?

C a v a b : O vaxt mən belə düşünmürdüm, amma sonrakı təhlilər göstərdi ki, bu məhz belə olmalı idi, sistemin çökməsi labüb idi.

S u a l : Niyə labüb idi?

C a v a b : Bilirsiniz, bu quruluş dünyadakı bütün quruluşlardan fərqli idi. Ya gerek bütün dünya sovet sistemini keçəydi, ya da gərək sovet sistemi dağlıydı. Artıq sovet sistemi özünün bütün proqramlarını yerinə yetire bilmirdi, Qerb işa getdikcə güclənirdi. Qerbdə iqtisadiyyat çox gücləndi, yüksəldi, Stalin dövründə Sovetlər Birliyi qapalı cəmiyyət idi, yeni dünya ilə heç bir əlaqəsi yox idi. İnsanlar xaricdə – Almaniyada, Fransada nələr baş verdiyini bilmirdilər. Elə bilirdilər ki, heyat elə budur, bundan artıq heyat yoxdur. Stalin ölümdən sonra qapılar müəyyən qədər açıldı, insanlar xaricə getdilər, gəldilər, iqtisadi əlaqələr genişləndi. Get-geda insanlar gördülər ki, Qerbdəki heyat bizdəkindən firavandır. Qerbdə hürriyyət var, burada o qədər yoxdur, iqtisadiyyat Qerbdə daha yaxşıdır. Bu fəq işa get-geda çoxaldı. 20, 30, 40-ci illərdə insanları mübarizəyə qaldıran, səfərber edən sovet quruluşu, sistemi artıq buxova çevrildi, işləmədi. Ona görə də sistem yavaş-yavaş çökməyə başladı.

S u a l : 1985-ci ildən Qorbaçovla bərabər işlədiniz?

C a v a b : Biz Qorbaçovla Brejnevin vaxtından bir yerdə çalışırıq. O da Siyasi Büroda idi, mən də, yan-yanə otururdum. Ancaq 1985-ci ildə biz onu Baş katib seçdik. Yenə də bərabər işləyirdik. Yeni Siyasi Büronun üzvü, baş nazirin birinci müavini Baş katiblə hər gün təmasda idi, o vaxt sistem belə idi.

S u a l : O vaxt Qorbaçovla Sizin aranızda narazılıq başladı. Bu nədən oldu?

C a v a b : 1986-ci ildə ilk dəfə Qorbaçov Sovetlər Birliyinin tərkibindəki türkdilli respublikaların rəhbərlərini çıxarıb, onların yerinə rusları və başqa millətdən olan adamları təyin etməyə başladı. Mən ona anlatdım ki, belə etmək olmaz. Onunla bir neçə dəfə belə səhbetim oldu. Nəhayət, 1986-ci ilin dekabrında Qazaxıstanın rəhbəri Kunayevə qarşı ədalətsizlik oldu. Kunayev qazax, türk idi. O, 22 il orada bu vəzifədə çalışmışdı. Onun vaxtı goldı, yəni o, vəzifədən istəfa verməli idi. Mən ona qarşı olan ədalətsizliyə etiraz etdim. Digər tərəfdən, o, istəfa verəndən sonra onun yerinə Moskvadan, Qorbaçova yaxın, rus milletindən olan bir adamı təyin etdilər. Mən Qorbaço-

va söylədim ki, bunu etmək olmaz. Qazaxıstan böyük bir respublikadır. Kunayev qazaxdır, o, 22 ildir ki, oraya rəhbərlik edib. Bundan əvvəl də bu respublikaya rəhbərlik edənlər qazaxlar olublar. Amma indi Qazaxıstanə başqa millətdən olan bir adamı rəhbər göndərmək doğru deyil. Mən dedi ki, qazaxlar özləri bunu rica ediblər. Ancaq yanlış deyirdi, əslində belə şey yox idi. Mən bildirdim ki, bunu qazaxların hamısı istəmir. Ola bilər, bəziləri istəsinlər, amma hamisi istəmir. Bu, doğru siyaset deyil.

Qazaxlar yeni təyin olunan adamı qəbul etmədilər. Orada gəncləraya qalxıb üşyan etdilər. Onların bir çoxlarını həbs etdilər, bəziləri həlak oldular. Sonra araşdırımlar aparıb «Qazaxıstan millətciliyi» barədə qərar qəbul etdilər. Yəni qazax xalqına qarşı bir qərar çıxardılar. Mən buna qarşı da etiraz etdim.

Tək bu deyildi. Şimali Qafqazda bir çox kiçik müsəlman respublikaları var. Məsələn, Kabardin-Balkar muxtar Respublikasının rəhbəri Malbaxov da müsəlman idi. Qorbaçov onu çıxarıb, yerine Sibir dən bir rusu gətirib qoymaq istəyirdi. Mən buna da, digər belə məsələlərə də etiraz etdim. Siyasi Büroda mənim – bir türkün, müsəlmanın olması onlar üçün əlverişli deyildi.

S u a l : Təbii ki, Siz bütün bunlara qarşı çıxdınız. Əlinizdə KQB kimi böyük bir keşfiyyat təşkilatı var idi. Yəni Qorbaçov Qazaxıstandakı bu vəziyyəti keşfiyyatdan aldığı məlumatlara görə idarə etdi, yoxsa ona yanlış məlumatlar verilirdi? Siz bu işin içinde idiniz, bu barədə Size etibarlı məlumatlar gəlmirdimi?

C a v a b : Qorbaçov doğru keşfiyyat məlumatlarını yox, özü istədiyi məlumatları alırdı.

S u a l : Yəni o, oradakı vəziyyəti və KQB-nin üzvlərini özü istədiyi şəkildə istiqamətləndirirdi?

C a v a b : Bəli. O vaxt KQB məlumatları mənə vermirdi.

S u a l : Siz artıq kənardə qalmışdırınız?

C a v a b : KQB keşfiyyat məlumatlarını ancaq Qorbaçova verirdi.

S u a l : O da yəqin ki, bu məlumatlar əsasında hərəkət etdi. Siz buna qarşı çıxdınız, sonra mübahisə etdiniz?

C a v a b : Yox, elə bir böyük mübahisə olmadı. Doğrudur, bir neçə mübahisəmiz oldu, sonra mən gördüm ki, işləmək mümkün deyil, istəfa verdim.

S u a l : Siz istəfa verdikdən sonra Naxçıvana döndünüz?

C a v a b : Yox, istəfa verib, qalıb orada yaşadım. 1987-ci ilin sonundan Moskvada yaşamaqdə davam etdim. 1988-ci ildə mənə qarşı kampaniya qaldırıldılar ki, Heydər Əliyev Azərbaycanda bunu düzgün etmeyib, onu düzgün etmeyibdir; bu yanlış olub, o yanlış olub. Azərbaycanda da bəzi pis adamlar Qorbaçova qoşuldular, məni ləkələmək, hörmətdən salmaq istədilər. Mənim haqqımda qəzətlərə yazdırılar. Etiraz etmək istədim, amma buna imkan vermədilər.

Bax, o quruluşa mən sonralar nə üçün etiraz etdim? Çünkü imkan vermədilər ki, mən öz hüquqlarımı qoruyum, müdafiə edim. Qəzətlərdə mənim əleyhimə yazılar yazırırdılar. Mən qəzətin redaktoruna zəng edirəm – onların hamısı məni tanırı, mən da onları tanırıram – deyirəm ki, mənə imkan ver, balaca bir cavab yazım. Deyir ki, olmaz. Televiziyyada mənim haqqımda deyirlər, televiziyyada mənim yaxın adamım olan, baş nazirin birinci müavini işləyərkən mənə tabe olan, yəni əlimin altında çalışan bir adama zəng edirəm ki, icaza ver, mən də beş dəqiqəlik cavab verim. Deyir ki, olmaz.

Yəni bir tərəfdən məni təhqir etmək, ləkələmək olar, ancaq mənim cavab vermək imkanım yoxdur.

M ü x b i r : Siz Sovetlər Birliyi baş nazirinin birinci müavini işləyərkən Azərbaycanın inkişafında mühüm rol oynamısınız. Neft sənayesinin, ölkənin sənayesinin inkişafı üçün, çoxlu fabrik və zavodların, müəssisələrin tikilməsi üçün çox böyük işlər görmüsünüz.

C a v a b : Bilirsiz, mən 1969-cu ildə Mərkəzi Komitənin birinci katibi olanda 14 il Azərbaycanda çox böyük xidmetlər göstərmişəm. Zavodlar, fabrikler, yollar, elektrik stansiyaları, binalar, xəstəxanalar, mədəniyyət sarayıları, ali məktəblər, universitetlər tikilib. Bakıda hansı binaya baxsan, deyəcəklər ki, bunu Heydər Əliyevin vaxtında tikiblər. Bunun çoxunu mən burada işləyərkən etmişəm. Azərbaycanın rəhbəri olarkən Sovetlər Birliyinin vəsaitindən, imkanlarından çox faydalınab respublikamızda, Bakıda, digər şəhərlərde bu işləri gördüm. Gördüyünüz bu binanı da mən tikdimişəm. Təkcə bu bina deyil.

14 il burada çalışdım. Beş ildən artıq Moskvada işləyərkən orada yenə də Azərbaycana daha çox vəsait ayırmalı, respublikamızın işlərini daha da irəliye aparmaqla məşğul oldum. Mən üst-üstə 20 il bu işləri gördüm. Ancaq 1987-ci ilin sonunda istefaya getdim. Vaxtı itir-

məmək üçün demək istəyirəm ki, 1990-cı ilədək Moskvada yaşadım. Mən Moskvada heç bir siyasi fəaliyyətlə məşğul olmadım.

O vaxt Sovetlər İttifaqında, Qorbaçov hakimiyətində mənə qarşı çox mənfi münasibət yarandı. Onlar məni bir millətçi kimi ittiham etmək istədilər. Hətta məni təqib etməyə başladılar. Məni həbs etmək istədilər.

1990-ci ilin yanварında Azərbaycana qarşı bir təcavüz edildi. Onda mən Moskvada idim. Mən o vaxt Moskvada bununla əlaqədar keçirilən mitinqə getdim. Orada Qorbaçovun, Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə sözlər dedim. Onları mehkum etdim ki, siz Azərbaycana qarşı ədalətsizlik, təcavüz etmisiniz, insanlar şəhid olub, qan tökmüşünüz, siz cinayətkarsınız. Bundan sonra məni həbs etməyə çalışdılar. Qəzətlərdə mənim əleyhimə yazılar yazıldılar.

Mən Moskvada daha beş ay yaşadım. Məni həbs etməyə çalışdılar, oradan çıxıb buraya gəldim. Gələndə məni buraya buraxmırıldır. Azərbaycana rəhbərlik edənlər, yetirdiklərim, tələbələrim olan adamlar məni Azərbaycana buraxmırıldır. Azərbaycana gelmək istəyəndə Moskvadan da, buradan da mənim qarşımı almaq istədilər. Mən gələndə Bakıda bir kişini, ziyanlı bir insanı gece öldürdülər. O, gəlib hava limanında məni qarşılıyacaqdı. Onu vurub öldürdülər ki, məni qorxutsunlar. Dedilər ki, Heydər Əliyev gelsə, onu da öldürəcəyik. Amma mən 10 gün keçəndən sonra Bakıya gəldim.

Burada – binaları, evləri qurdugum, yaratdıığım şəhərdə mənə yaşamağa yer vermədiłər. Üç gün qardaşımın evində qaldım. Ondan sonra mənə xəbərdarlıq etdilər ki, sən buradan çıxmalsın. Dedim ki, mən haraya çıxacağam? Bildirdilər ki, ya Moskvaya, ya da haraya istəyirsən qayıt. Mən Moskvaya qayıda bilməzdim. Buradan təyyarə ilə Naxçıvana getdim.

S u a l : Siz buradan Naxçıvana gizli, yaxud açıq getdiniz?

C a v a b : Yox, buradan Naxçıvana gizli getdim. 1990-ci ilin iyun ayında Naxçıvana gəldim. Naxçıvanda məni insanlar bağırına basdı, qucaqladı. Bakıda da insanlar məni çox yaxşı qarşılıyırıdlar. Ancaq məni camaat arasına çıxmağa qoymurdular. Naxçıvanda bir il sərbəst yaşadım, heç bir şəylə məşğul olmadım. Amma insanlarla görüşürdüm. Onlara söyləyirdim ki, Sovetlər Birliyi, Kommunist Partiyası dağılaçaqdır. Mən Kommunist Partiyasından Moskvada çıxmışdım. 1990-ci ilin 20 Yanvar hadisələri zamanı mən Kommu-

nist Partiyasını tərk etdim və Sovetlər Birliyinə qarşı çıxdım. Naxçıvanda Kommunist Partiyasının, Sovetlər Birliyinin əleyhinə və Azərbaycanın müstəqil dövlət olması ilə əlaqədar təbliğat aparmağa başladım.

S u a l : Siz Naxçıvanda olarkən Bakı ilə əlaqələriniz var idimi?

C a v a b : Heç bir əlaqəm yox idi. Yəni mən buraya gəlmirdim. Ancaq mənim yanımı buradan çox adamlar gəlirdi. Mənim gəlib-getməyim yasaq idi. Mən Naxçıvanda yaşayırdım, onlar da məni qoruyurdular. Yena də deyirəm, amma Bakıdan yanımı çox adamlar mənimle görüşmək, bəzi şəyərlər öyrənmək, məsləhət almaq üçün gəlirdilər. Mən də onlarla görüşürdüm. Alımlar, ziyalılar, elm adamları yanımı gəlirdilər.

1991-ci ilin sentyabrında Naxçıvan ehəlisi ayağa qalxdı, meydanda dörd gün tələb etdi ki, Heydər Əliyev Naxçıvana rəhbər olmalıdır. Mən istemirdim, çünki Sovetlər Birliyi kimi bir fövqəldövlətin rəhbərliyində olmuş bir adam kimi gəlib Naxçıvana, kiçik bir muxtar respublikaya rəhbərlik etmək mənim üçün o qədər də yararlı bir şey deyildi. Mən bunu özümə siğışdırırdım. Amma xalq gəlib məndən rica etdi, meydanda dörd gün bunu tələb etdi, mən də bunu qəbul etdim. Qəbul etməyim də çox gözəl, yaxşı oldu. Nə üçün? Çünki Ermənistən tərəfindən blokadaya alınmış Naxçıvan Azərbaycandan ayrılmış bir vəziyyətdə idi, Azərbaycanın yolu kəsilmişdi, elektrik işığı, istilik, qaz yox idi. Naxçıvan çox ağır bir şəraitdə idi.

Naxçıvanın rəhbəri olduğuma, hörmətimə, gördüyünləşlər görə muxtar respublika ayağa qalxmağa başladı. Türkiyə ilə Naxçıvan arasında körpü tikidik. Körpü tikilib qurtarmamışdan əvvəl Süleyman Dəmirəl məni Ankaraya dəvət etdi. Süleyman Demirəlla mən 1968-ci ildən dəst idik. Mən burada çalışarkən Türkiyənin baş naziri kimi o, ilk dəfə Azərbaycana gelmişdi. Burada ilk görüşümüz olmuşdu, sonra isə əlaqələrimiz davam etmişdi. Mən Moskvada çalışanda da onunla əlaqələrimiz var idi. Ona görə də Naxçıvana gələn kimi, o mənə diqqət yetirdi, yəni qayıq göstərdi. Məni Ankaraya dəvət etdi. Süleyman Dəmirəl mənim üçün Naxçıvana təyyarə gönderdi. Ankaraya getdim, görüşdük. O, Naxçıvana yardım etdi. Biz körpünü istifadəyə verdik. Türkiyəyə yol açıldı. Sonra Türkiyədən elektrik xətti çəkdik. Digər elektrik xəttini ise İrəndən çəkdik. Bundan sonra məni İrana dəvət etdilər. Rəfsəncanı də mənə təyyarə göndərdi. Tehra-

na getdim, onunla da əlaqə qurdum. Biz Naxçıvanı qaldırıldıq, yaşatdıq.

S u a l : Naxçıvandan sonra Azərbaycanın paytaxtına gəldiniz?

C a v a b : 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlandı. Gəncədən silahlı adamlar gəlib burada Elçibey hakimiyyətini devirdilər. Bu zaman insanlar gəlib dedilər ki, Azərbaycan dağılır, qardaş qanı töküür, vətəndaş müharibəsi başlayıbdır, mən Bakıya gəlməliyəm. Gəlmək istəmedim. Çünkü doğrusunu deyim, mən Bakıdan küsmüşdüm. Burada bu qədər xidmət göstərməyi baxmayaraq, mənə qarşı belə münasibət bəslənildiyinə görə küsdüm. Dedim ki, ömrümün sonuna dək Naxçıvanda yaşayacağam. Əbülfəz Elçibey dörd gün ərzində hər gün teyyare göndərirdi, ancaq mən gəlmirdim. Nəhayət, gəldim görün ki, burada işlər, vəziyyət necədir? Galib gördüm ki, Azərbaycan dağılır, parçalanır, qardaş qardaşı öldürür. Mən gələndən sonra bir həftə ərzində danışqlar getdi, sonra parlament sədri seçilməyimə razılıq verdim. Amma iki gün sonra Əbülfəz Elçibey buradan gizli olaraq qaçıdı. Respublika prezidentsiz qaldı. Mən prezidentin səlahiyyətlərini üç-dörd ay icra etdim, ondan sonra məni prezident seçdilər.

M ü x b i r : Beləcə, Azərbaycan xilas oldu, qardaş qanı tökülməsinin qarşısı alındı. Ermənistən-Azərbaycan müharibəsində atəşkes əldə edildi.

C a v a b : Azərbaycan bu vətəndaş müharibəsindən xilas oldu. Sonra Ermənistənla müharibəni dayandırmaq lazımdı. 1994-cü ilin mayında buna da nail oldum. Atəşkes haqqında saziş imzalandı. İndi iki il yarımdır ki, atəş yoxdur. Amma burada yənə də əvvəriliş etmək istədilər.

S u a l : Sizə qarşı neçə əvvəriliş cəhd edilib?

C a v a b : Çox.

S u a l : Bu əvvərilişləri kimlər etmək isteyirdi?

C a v a b : Mən Surət Hüseynovu baş nazir təyin etmişdim. O, Gəncədən gəlib Əbülfəz Elçibey hakimiyyətini devirən adam idi. Amma o vaxt vəziyyət eleydi ki, onun əlində ordu, çoxlu silah var idi. Mən birlik yaratmaq, Azərbaycanı vətəndaş müharibəsindən xilas etmək üçün onu baş nazir təyin etdim. Genc adam idi. Dedim ki, sən mənə qulaq as, öyrən, gələcəkdə belkə doğrudan da baş nazir olundun. Çünkü indi baş nazir deyilsən. O bu vezifədə bir il oldu, ancaq

bir şey edə bilmədi. Onun başında prezident olmaq iddiası var idi. Bir gün əvvəriliş etmek istədi ki, məni devirsin. O vaxt mən televiziyyadan istifadə etdim, xalqa müraciət etdim ki, Azərbaycan təhlükədədir, əvvəriliş edirlər, kim Azərbaycan dövlətini qorumaq istəyirsə, bu meydana gəlsin. Bir-iki saatdan sonra bu meydana 500 min adam toplasdı. Surət Hüseynov öz ordusunu, silahları ilə heç bir şey edə bilmədi. Gəlib 500 min adamı öldürübilməyəcəkdi ki! Qaçmağa çalışdı, qoymadı. İlkinci gün bütün şəhərlərdən bir milyondan çox adam gəlib məni dəstekləmək üçün bu meydana toplasdı. Bundan sonra mən Surət Hüseynovu işdən çıxardım. Surət Hüseynov qaçıb Moskvaya getdi.

Altı aydan sonra dövlət əvvərilişinə yeni bir cəhd oldu. Burada bir Xüsusi Təyinatlı Polis Dəstəsi var idi, adı OMON idi. Ona Rövşən Cavadov kimi yaramaz bir insan rəhbərlik edirdi. O, daxili işlər nazirinin müavini idi. O, bir əvvəriliş etməyə çalışdı. Buna özü tək cəhd göstərmədi, Moskvaya qaçmış keçmiş prezident Mütəllibov, Kələkiddə oturan Əbülfəz Elçibey və Xalq Cəbhəsindən olan bir neçə adam ona qoşuldular. Onun min nəfərlik bir silahlı dəstəsi var idi. Tələb etdi ki, mən istəfa verim. İstəfa verməsəm, öldürücəyi ilə hədələdi. Bildirdim ki, istəfa vermərim, kim məni öldürmək istəyirsə, gəlsin. Gecə saat 2-də buraya hücum etdilər. Mən bunun qarşısını aldım. Sonra səfərdən qayıdarkən mənim teyyarəmi raketlə vurmağa çalışdilar. Ondan da xilas oldum. Hava limanına gedən yolda 600 metrlik bir körpü var, onun altına çox güclü partladıcı maddələr qoydular ki, körpünü partlaysınlar. Ukraynanın prezidenti Leonid Kuçma ilə məni oradan keçərkən öldürmək istədilər. Onu da edə bilmədilər. Sonra yənə də bir-iki terror aktına cəhd göstərildi. Amma Allah məni qorudu.

S u a l : Allah Sizi qorudu. İndi sakitlikdir, eləmi?

C a v a b : Bəli, indi sakitlikdir.

S u a l : İcazənizlə, Türkiye-Azərbaycan əlaqələri məsələsinə toxunaq. Çünkü programımız sona çatmaq üzrədir. İndi Türkiye ilə yaxın əlaqələrininvardır. Bakı-Ceyhan neft kəmərinin çəkilib-çəkilməməsi məsələsi tez-tez gündəliyə çıxır. Vəziyyət nə yerdədir?

C a v a b : Bilirsınız, Türkiye Azərbaycanda imzalanmış ilk neft müqaviləsinin iştirakçısıdır. Müqavilə imzalananda orada Türkiyənin payı 1,75 faiz idi. Müqavilə imzalanandan sonra mən Azərbayca-

nin payı hesabına bunu 5 faiz artırdım, 6,75 faiz oldu. İyun ayında biz «Şahdəniz» yatağının birgə işlənməsi barədə yeni bir müqavilə imzaladıq. Türkiyə bu müqavilənin də iştirakçısıdır. Orada Türkiyənin payı 9 faizdir. İlk neftin ixrac edilməsi üçün iki neft kəməri məşrutunu müəyyənləşdirdik. Bu xəttin birincisi Rusiya ərazisindən keçərək Qara dənizin Novorossiysk limanına gedir, digəri isə buradan Gürcüstanın Qara dənizdəki Supsa limanına, Türkiyənin yaxınlığına çıxacaq. Büyük boru xəttinin çökülməsi barədə danışıqlar gedir. Yəni biz bu boru xəttini iki-üç ilə müəyyənleşdirməliyik. Şübhəsiz, manim ürəyimdən keçən – bu xətti Ceyhana çəkməkdir.

S u a l : Necə fikirlərsiniz, bu boru xətti Ceyhana çəkilecekmi?

C a v a b : Onun çökülməsi tek məndən asılı deyil. Bu konsorsiumda 11 neft şirkəti var. Burada Amerikanın da, Norveçin də, Rusyanın da, İngiltərənin də şirkətləri var.

S u a l : Sizcə, buna kim mane olur?

C a v a b : Mane olan yoxdur. Bu məsələ hələ həll edilmeyibdir. Mən kimin mane olduğunu deyə bilmərəm. Mən bilirom ki, kimse bunu istəmir.

S u a l : Bunu bilirsınız?

C a v a b : Bəli, bilirəm. Amma bu məsələnin həll edilməsinin vaxtı hələ çatmayıb. Onun həlli üçün hələ vaxt var. İndi bu barədə danışmağın əhəmiyyəti yoxdur. Hər şeyi vaxtı gələndə həll edəcəyik.

S u a l : Türkiyənin iş adamları Azərbaycana sərmayə qoyurlar. Onlara deyəcəyiniz bir söz varmı?

C a v a b : Mən türkiyəli iş adamlarını buraya çox dəvət edirəm. Bu günlərdə Bakıda Azərbaycan-Türkiyə əməkdaşlıq şurasının iclası oldu. Türkiyənin dövlət naziri Namik Kamal Zeybek də bu iclasda iştirak edirdi. Azərbaycanın baş nazirinin müavini Abid Şərifov bizim tərəfimizdən bu işlərə rəhbərlik edir. Burada keçən iclasda araşdırılmalar aparıldı. Mən türk iş adamlarının böyük heyətini qəbul etdim. Bu gün də televiziyanın istifadə edib deyirəm: Türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm. Təkcə ticarət üçün yox, sərmayə qoymaq üçün. İndi dünyanın en böyük şirkətləri Azərbaycana sərmayə qoyurlar, respublikamıza gelirler. Məsələn, Norveç kimi kiçik bir ölkənin 50 şirkətinin hazırda burada ofisi var. Amerikanın 60 şirkətinin, İngiltərənin 60 şirkətinin Azərbaycanda ofisi fəaliyyət

göstərir. Yaponiyalılar da Bakıya gəlirlər, onlar da burada ofis açıblar. Ona görə de Türkiyənin iş adamları buraya daha çox gəlməlidirlər. Azərbaycanın iqtisadiyyatının gələcəyi çox genişdir. Türkiyəli iş adamlarına bir daha deyirəm ki, gecikməyin, erkən gəlin, daha yaxşı yer tutun. Azərbaycana gələn iş adamlarına hər cür yardım edilir. Gələnlər çoxdur, amma bundan da çox iş adamlarının gəlməsi lazımdır.

M ü x b i r : Cənab Prezident, programınız sona yaxınlaşır. TQRT-nin rəhbərləri adından zati-alinizə plakat təqdim etmək istəyirik. Çox sağlam olun, təşəkkür edirəm.

H e y d a r Ə l i y e v : Çox sağlam olun, təşəkkür edirəm. Mən TQRT-yə uğurlar arzulayıram. Güman edirəm ki, sizinlə gələcəkdə yeni-yeni görüşlərim olacaqdır.

M ü x b i r : Cənab Prezident, programınız sona yetdi. Lütfən bizi qəbul etdiniz. Artıq 53 dəqiqədir ki, Sizinlə səhəbət edirik. Təbii ki, Sizinlə 53 saat da belə səhəbət etmək kifayət deyildir. Çünkü Siz bir tarixsiz, tarixdə silinməz iz qoyan lideriniz. Buna görə Sizə çox təşəkkür edirik. Azərbaycan televiziyasının əməkdaşlarına da minnətdarıq. Həminizə təşəkkür edirik, çox sağlam olun.

H e y d a r Ə l i y e v : Çox sağlam olun, mən də sizə təşəkkür edirəm. Sizin bu imkanlarınızdan istifadə edib öz hörmətimi, ehtiramımı, salamlarımı Türkiyə Cumhuriyyətinin bütün vətəndaşlarına çatdırıram. Türkiye Cumhuriyyətine, dövlətinə, xalqına öz sevgimi, məhəbbətimi bildirirəm. Türkiyə ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri sarsılmazdır. Bunu artıq heç kəs sarsıda bilmez. Azərbaycanın dövlət müstəqilliyi yenilməzdır, dönməzdır, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir. Müstəqil dövlət kimi, Azərbaycan Türkiyəni özünə ən yaxın bir qardaş, dost ölkə kimi qəbul edibdir. Mən Türkiyədə olarkən demişəm ki, biz bir xalq, iki məmləkət – iki dövlət, bir xalqıq. Bu sözləri Türkiyədə indi çox adamlar təkrar edirlər. Bu sözləri bir daha deyirəm. Bu o deməkdir ki, xalqlarımız bir kökdən olan xalqlardır. Biz bir dildə danışan xalqlarıq. Ənənələrimizin, adətlərimizin hamısı eynidir. Adlarıız da, bütün həyatımız da eynidir. Xalqlarımız bu köklər əsasında əsrlər-dən-əsr'lərə dəst kimi yaşayıblar. Mehəmməd Füzuli kimi böyük türk-Azərbaycan şairinin 500 illik yubileyini biz bu günlərdə qeyd etdik. Buraya bütün Türk dünyasının nümayəndələri toplasdılar.

Türk dünyasının en büyük temsilcileri ilk defa olaraq, Azərbaycan torpağında Məhəmməd Füzulinin 500 illik yubileyinə toplasdılar. Bunlar hamısı dostluğumuzu, qardaşlığımızı həm göstərir, həm də dünyaya nümayiş etdirir. Bu dostluğumuz da əbədidir.

M ü x b i r : Bu dostluğun əbədi qalması arzusu ilə Sizə çox təşkkür edirəm. Hörmətli tamaşaçılar, TQRT telekanalı öz tarixində bu axşam daha bir yeni addım atdı. Azərbaycanın paytaxtı Bakıda, Prezident Sarayında hörmətli Prezident Heyder Əliyevin iştirak etdiyi ilk canlı yayımı, «Üz-üzə» programını sizə təqdim etdik. Bu program Azərbaycan televiziyanının birinci və ikinci kanalları ilə də birbaşa yayıldı.

Hamınıza xeyirli gecələr arzulayıram. Sağ olun.

AZƏRBAYCAN VƏ TATARİSTAN RESPUBLİKALARI ARASINDA TİCARƏT-İQTİSADI, ELMİ-TEXNİKİ VƏ MƏDƏNİ ƏMƏKDADAŞLIQ HAQQINDA SAZİŞ İMZALANDIQLAN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT

*Prezident Sarayı
21 noyabr 1996-ci il*

Hörmətli xanımlar və cənablar, siz bilirsınız ki, Tatarstan prezidenti möhtərəm Mintimer Şaymiyev və onu müşayiət edən şəxslər mənim dəvətimlə dünən axşam Azərbaycana rəsmi səfərə gəlmişlər. Mən prezident Mintimer Şaymiyevə minnətdəram ki, o, dəvətimi qəbul etdi və Azərbaycana gəldi. Dünən axşamdan bəri biz fikir mübadiləsi etməyə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında, o cümlədən Azərbaycan ilə Tatarstan arasında münasibətlərə dair bir çox məsələləri müzakire etməyə imkan tapdıq.

Biz Azərbaycanın Rusiya ilə dostluq münasibətlərinə böyük əhəmiyyət veririk, bu münasibətlərin bütün sahələrdə inkişafı, dərinləşməsi və genişlənməsi üçün bütün səylərimizi göstərir və göstəracəyik. Rusiya böyük ölkədir, federasiyanın bir çox subyektlərindən ibarətdir. Federalizmi inkişaf etdirmək prinsipi bu subyektlər üçün kifayət qədər müstəqilliyi və böyük səlahiyyətləri təmin etmişdir. Tatarstan həmin subyektlər arasında mühüm yer tutur və bir respublika kimi Rusiyanın tərkibində çox yüksək səlahiyyətlərə, böyük hüquqlara malikdir. Bu hüquqlar Tatarstan iqtisadiyyatının azad və müstəqil inkişafını, sosial problemlərin və mədəniyyət, elm, təhsil ilə bağlıdır çox digər məsələlərin həllini təmin edir.

Azərbaycan əsrlər boyu Tatarstanla bağlı olmuşdur. Xalqlarımız eyni tarixi köklərə malikdir, ənənələrimiz, mənəvi dəyərlərimiz bir-biri nə çox oxşardır, dinimiz eynidir. Bütün bunlar Azərbaycan və tatar xalqları arasında ötən dövrlərdə də, bu gün də six əlaqənin, əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın təməlidir.

Azərbaycan ilə Tatarstan arasında iqtisadi əlaqələr də həmişə çox sıx olmuşdur. Keçmiş vaxtlarda bir-biri ilə əsasən Volqa və Xəzərde

gəmiçilik vasitəsilə əlaqə saxlamış olan respublikalarımızın coğrafi mövqeyi də Azərbaycan ilə Tatarıstan arasında ticarəti təmin etmişdir. Respublikalarımız arasında ticarət əlaqələrinə dair bir çox faktlar tarixdən məlumdur. Azərbaycan və tatar xalqlarının bir çox nümayəndələri – mədəniyyət, elm, təhsil xadimləri dostluq etmiş, xalqlarımız arasında dostluğu və əməkdaşlığı möhkəmlətmışdır.

Sovet İttifaqı çərçivəsində biz neft və qaz, neft emalı, neft kimyası, maşınçayırma sənayesi sahəsində çox six əməkdaşlıq edirdik. Bir vaxtlar Azərbaycandan Tatarıstana və Tatarıstandan Azərbaycana bir çox mallar, avadanlıq göndərilirdi. Tatar millətindən olan bir çox şəxslər Azərbaycanın yerli sakinləridir və onlar elm və mədəniyyətimizin inkişafına böyük töhfə vermişlər. Bununla yanaşı, bir çox azərbaycanlı Tatarıstanı özünün vətəni hesab edir, onların neçə-neçə nəsilləri orada yaşamış və yaşayır, tatar xalqının bir hissəsidir. İkinci Dünya müharibəsindən sonra Tatarıstanda neft yataqları işlənilməyə başladıqdə Azərbaycan neftçiləri bu yataqların keşfinə və onlardan istifadə edilməsinə böyük töhfə vermişlər. Çoxları o vaxtdan beri Tatarıstanda qalmış və yaşayırlar. O vaxtlar Tatarıstanı «ikinci Bakı» adlandırdılar.

Bütün bunlar həmisi bizi yaxınlaşdırıldı, nümayəndə heyətlərimiz gedib gəldi. 1969-cu ildə Tatarıstanda Azərbaycan mədəniyyəti günlərinin uğurla keçməsi xatirimdədir. Tatarıstanın elm və mədəniyyət nümayəndələrinin Azərbaycanda görüşləri də müvəffəqiyyətlə keçmişdi. Yəni, ictimai-siyasi quruluşa, dövlət quruluşuna baxmayaraq, xalqlarımız six dostluq münasibətlərini qoruyub saxlayırdılar. Bu münasibətlər bu günədək də saxlanılmışdır. Üstəlik, indi həmin münasibətləri inkişaf etdirmək və möhkəmləndirmək üçün imkan var. Bu məqsədə mən və prezident Şaymiyev hesab edirik ki, respublikalarımız arasında bir çox sahələrdə əməkdaşlıq üçün daha six qarşılıqlı münasibətlər yaradılması zəruriidir. Azərbaycan və Tatarıstan prezidentlərinin indice imzaladıqları saziş də bu məqsədə xidmət edir.

Hesab edirəm ki, Tatarıstan prezidenti cənab Şaymiyevin Azərbaycana səfəri Rusiya-Azərbaycan münasibətlərin tarixində, tatar və Azərbaycan xalqları arasında münasibətlərin tarixində mühüm hadisədir. Əminəm ki, bu gün gördüyüümüz və gelecekde görəcəyimiz işlər Rusiya ilə Azərbaycan arasında, Tatarıstan ilə Azərbaycan arasında dostluğu və əməkdaşlığı möhkəmləndirəcək, xalqlarımızın rəfahına xidmət edəcəkdir.

Tatarıstan nümayəndə heyətinin burada olduğu dövrdə Tatarıstanın müxtəlif iqtisadi strukturlarının nümayəndələrinin, rəhbərlərinin bizim nazirlər, Nazirlər Kabinet ilə, istehsal birləşmələrimizin rəhbərləri ilə fərdi görüşləri olacaqdır. Hesab edirəm ki, biz iqtisadi münasibətlərimizi bundan sonra da, daha uğurla inkişaf etdirmək üçün yaxşı zəmin yarada bilərik. Biz bunu istəyirik və şəxşən mən belə hesab edirəm ki, Tatarıstan ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri çox olverişli və ürəkəcəkdir. Qarşımızda duran məqsədlərə nail olmayı təmin etməkdən ötrü biz öz tərəfimizdə səylerimizi əsirgəməyəcəyik. Diqqətinizə görə sağ olun.

S u a l : Birinci sual Mintimer Şaymiyevədir. Enerji ehtiyatlarının işlənməsi sahəsində Tatarıstan rəhbərliyinin strateji xətti necədir? Siz öz qüvvənizə arxalanırsınız, yoxsa xarici investisiyaların cəlb olunmasına ümidi bəsləyirsiniz? İkinci sual Azərbaycan Prezidentinədir. Tatarıstan prezidenti ilə danışçılar zamanı neft hasilatı sahəsində ikitərəfli əməkdaşlıqla bağlı konkret məsələləri müzakirə etmisinizmi? Əgor etmisinizsə, onda ilk birgə layihələrin meydana çıxacağını gözləmək olarmı? Bununla əlaqədar iki neft şirkətinin prezidentlərinə hansısa konkret tapşırıqlar verilibmi?

M i n t i m e r Ş a y m i y e v : Bilirsiz ki, sizin yataqlar kimi bizim yataqlar da, necə deyərlər, lap çox işlənmişdir. İndi biz əsasən yalnız laylara su vurmaq yolu ilə neft çıxarıraq. Şübhəsiz ki, yeni texnologiya yaya da ehtiyac var. Biz ayrı-ayrı texnologiyalar üzrə xarici firmalarla altı birgə müəssisə yaratmışıq. Onlar yaxşı işləyirlər, perspektivsiz quyulanı bərpa edir, qazdan istifadə edilməsi ilə məşğul olur, bir sıra texniki problemləri həll edirlər. Demək lazımdır ki, «Tatneft» Birliyinin müəyyən nüfuzu var, dünya ekspert şirkətlərinin auditindən keçmişdir. «Tatneft»ın başçısı cənab Qalıyev birliliyin səhmlərinin Amerika birjasında keçirilecek ilk hərracında iştirak etmək üçün buradan, Bakıdan Amerikaya gedəcəkdir. Hazırda orada həmin səhmlərin məzənnəsi çox yaxşıdır. Zənnimcə, gələn həftənin sonunda biz ilk nəticələri biləcəyik. Birləşmiş lokallı yataqların işlənməsi üçün bankdan investisiya alır. Lakin bizim əlavə gücümüz də var. Təxminən 14-15 min nəfər növbə ilə işləmək üçün Sibire getmişdir, orada hasilat azalır və sərbəst iş yerləri var. Lakin bu, xüsusi danışqların mövzusudur. Hesab edirəm ki, bu məsələ bu gün burada müzakirə olunacaqdır. Prinsip etibarilə biz sizin yataqların işlənməsində iştirak edə bilərdik, özü də yalnız podratçı kimi yox.

H e y d ā r Ə l i y e v : Mən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevə, baş nazirin birinci müavini Rasizadəyə tapşırılmış ki, birgə iş imkanlarını müəyyənləşdirmək üçün neft hasilatı problemi ilə bağlı məsələləri Tatarıstan Neft Şirkətinin prezidenti ilə müzakirə etsinlər. Bununla yanaşı, bizim müvafiq şəxslər bu gün danışqlar aparacaq, neft maşınqayırma, neft kimyası sahələrində, neft və qaz xammalı ilə bağlı digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

S u a l : Cənab Şaymiyev, hörmətli Prezidentiniz Heydər Əliyev bugünkü görüşdə dedi ki, biz Ermənistən ilə Azərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılmasına xüsusi əhəmiyyət veririk. Sizin böyük həyat təcrübənizi və siyaset sahəsindəki təcrübənizi, Rusiyaya olan hörməti nəzərə alaraq, bilmək istərdim ki, Rusiya Federasiyasının subyekti kimi Tatarıstan bu məsələnin həlli üçün nə edə bilər?

M i n i m e r Ş a y m i y e v : Zənnimcə, Tatarıstan çox şey etmişdir. Biz Rusyanın dövlət hakimiyyəti orqanları ilə ilk müqavilə imzalamağa nail olmuş və bununla da yeni Rusiyada yeni federativ münasibətlərin başlanğıcını qoya bilmışik. Bundan sonra o, özünün unitar dövlət kimi inkişaf etmək yolunu bağlamışdır. Lakin on dəyərlisi budur ki, münaqişə vəziyyəti Rusiya Federasiyasının bütövlüyü pozulmadan aradan qaldırılmışdır. Ona görə də istənilən demokratik dövlət qurmaq prosesində onun bütövlüyünü pozmadan çox şəyə nail olmaq mümkündür. Tatarıstanın dünyada «Tatarıstan modeli» adlandırılın nümunəsi digər regionların, respublikaların dövlət quruculuğunda da istifadə edilə bilər.

S u a l : Möhtərəm Prezident Heydər Əliyev dəfələrlə bəyan etmişdir ki, Qarabağ probleminin həllinin açarı Moskvadadir. Hörmətli prezidentlər, necə bilirsiniz, bu açar tez tapılacaq və Azərbaycan ərazisində ədalətli sülh tez yaranacaqmı?

H e y d ā r Ə l i y e v : Siz hansı prezidentə müraciət edirsınız?

J u r n a l i s t : Həm Sizə, həm de cənab Şaymiyevə.

H e y d ā r Ə l i y e v : Onda cənab Şaymiyev cavab verməlidir. Çünkü mən bu barədə çox danışmışam.

M i n i m e r Ş a y m i y e v : Müəyyən bir müddət göstərmək menim tərəfindən əsla ciddi bir iş olmazdı. Lakin şübhəsiz, məsələnin daha sürətlə həllinə çalışmaq lazımdır, çünkü onun yubadılmasından

adamlar əziyyət çekirlər. Axı həyata keçirməyə çalışdığımız hər hansı işdə gərek ön sıraya həmişə insanın maraqlarını çəkəsən. Lakin hər hansı münaqişənin həllində asılılıq və ya qarşılıqlı əlaqə müəyyən miqyasla malikdir. Bununla yanaşı bu gün Heydər Əliyeviçin dediyi kimi Rusiya ilə xoş münasibətlər yaratmaq üçün göstərilən indiki səylərlə məsələnin həlli yolu da tapılacaqdır. Hökmən tapılmalıdır.

S u a l : Cənab Əliyev və cənab Şaymiyev, Xəzər-Volqa nəqliyyat arteriyasından istifadə barədə sizin konkret planlarınız və ya təklifləriniz varmı? Əgər varsa, onda siz Rusiya tərəfindən olan nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, bu planı necə həyata keçirmək fikrindəsiniz? Cənab Şaymiyev, Sizin Bakıya İrəndən gəldiyinizi nəzərə alaraq, güman etmək olarmı ki, bu, üçtərəfli münasibətlərin başlangıcı ola bilər?

H e y d ā r Ə l i y e v : Volqa və Xəzər vasitəsilə nəqliyyat əlaqəsi bir vaxtlar Azərbaycanla Tatarıstan arasında çox fəal olmuşdur. Mən cənab Şaymiyevle Davosda ilk görüşümüz zamanı əməkdaşlıq məsələlərini müzakirə edərkən bu mövzuya toxundum. Biz ona bu gün danışqlarımız zamanı da toxunduq. Hesab edirəm ki, Azərbaycan ilə Tatarıstan arasında Volqa və Xəzərlə nəqliyyat əlaqəsini sahmlanlaşdırmaq üçün biz bütün tədbirləri görməliyik. Tatarıstan üçün bu, bütün Xəzəryani ölkələrlə əlaqə saxlamaqdan ötrü vacibdir. Siz bilirsiniz ki, son iki ildə Çeçenistan hadisələri ilə əlaqədar Rusyanın dövlət strukturları Dağıstanla sərhəddə nəqliyyat əlaqələrimizi kəsmiş, habelə Həştərxan və Mahaçkala limanlarına yolumuzu bağlamışlar. Biz danışqlar aparğı və bu limanların bizdən ötrü açılmasına nail olduq. Volqa ilə hərəkət üçün razılığa isə hələlik malik deyilik. Mən bu barədə Rusiya hökumətinin sadri Viktor Çernomurdin ilə dəfələrlə danışmışam. Hesab edirəm ki, biz həmin sahədə əməkdaşlığın tomin edilməsinə hər halda nail olacaq. Ümidvarım ki, Tatarıstan da, xüsusən onun prezidenti cənab Şaymiyev də səy göstərəcəkdir. Çünkü bütün Xəzəryani dövlətlərle əlaqələr üçün bu nəqliyyat arteriyasının sahmlanmasına və ondan fəal istifadə edilməsinə Tatarıstanın da iqtisadi maraqlı göz qabağındadır. Odur ki, biz bu istiqamətdə birlikdə işleyəcəyik.

M i n i m e r Ş a y m i y e v : Heydər Əliyeviçin dedikleri ilə tamamilə razıyam. Yalnız onu əlavə edə bilərəm ki, biz bu niyyətlərin həyata keçirilməsinə əslinde girişmişik və respublikamızda çay-dəniz tipli neftdaşıyan gəmilərin inşasına başlamışıq. Elə gəmilər ki, yol üs-

tündəki ślüzlərdən keçmək imkanı nəzərə alınmaqla, Volqa ilə dənizə çıxa bilsin. Əger buna ehtiyacımız olmasaydı, biz elə bahalı layihənin həyata keçirilməsinə girişməzdik.

Dünen Bakıya gəldikdən sonra mən İran prezyidentinin və Milli Məclis sədrinin Heydər Əliyevin ünvanına xoş arzularını, Azərbaycan xalqına təbrikini ona çatdırdım. Mən bu tapşırığı memnuniyyətlə yerinə yetirdim. Biz ticarət, iqtisadiyyat və maliyyə nazirlikləri ilə iqtisadi əməkdaşlıq məsələlərini nəzərdən keçirəkən onlar üçtərəfli işin zəruri olduğu barədə fikir söyledilər, əmtəə mübadiləsi əməliyyatları aparılmasına, qarşılıqlı ödenişlər kimi çətin məsələlərin həllinə, təkcə Tatarstanla deyil, Rusyanın digər regionları ilə də qarşılıqlı surətdə mal göndərilməsinə, barter əməliyyatları aparılmasına dair öz təkliflərini bildirdilər. Biz bu təklifləri iş üçün qəbul etdik və hökumətimizin üzvləri onun necə həyata keçirilməsi barədə düşünsəməyə başlamışlar. Zənimcə, burada işləmək üçün mövzu var.

H e y d ə r Ə l i y e v : Dünen prezyident Şaymiyev İran tərəfinin bu təklifi barədə mənənə danışdı. Hesab edirəm ki, təklif diqqətəlayiqdir. Biz müvafiq orqanlarımıza tapşırmışq ki, onu praktikada necə həyata keçirmək barədə düşünsünlər. Hesab edirəm ki, bu təklif yaxşı nəticələrə gətirib çıxara bilər.

Diqqətinizə görə sağ olun.

«ŞƏRQ QAPISI» QƏZETİNİN KOLLEKTİVİNƏ

Əziz dostlar!

Sizi – Naxçıvan Muxtar Respublikasının «Şərq qapısı» qəzetinin bütün kollektivini qəzetiinizin 75 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

75 illik şərəfli yaradıcılıq yolu keçmiş «Şərq qapısı» qəzeti öz səhifelerində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə öz oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra «Şərq qapısı» qəzetiinin kollektivi öz foaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur.

Əminəm ki, «Şərq qapısı» qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələri səfərbər etmək, hər oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir.

Sizə bundan sonra da oxucu etibarına layiq olmayı arzulayırm, hər birinize cansağlığı, xoşbəxtlik və yeni yaradıcılıq uğurları diləyirəm.

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

26 noyabr 1996-ci il

ATƏT-in ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ LISSABON ZİRVƏ TOPLANTISINDA İŞTİRAK ETMƏK ÜÇÜN YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT

30 noyabr 1996-ci il

Lissabon görüşünə gedirik. Bu təkcə bizə aid olan görüş deyildir. Lissabon görüşü Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin başçılarının görüşüdür. Orada Avropanın təhlükəsizliyinə, Avropada əməkdaşlığı aid, dünyaya aid məsələlər müzakirə olunacaqdır. Şübhəsiz ki, hər bir dövlət, hər bir ölkə həm ümumi məsələlərin həll olunmasında öz səyini göstərməyə çalışır, həm də öz ölkəsinə, dövlətinə, öz regionuna aid olan məsələlərin həllinə çalışır.

Biz istəyirik həqiqətən Avropada təhlükəsizlik, sülh, əmin-amanlıq olsun, eyni zamanda öz problemimizin həllini, yəni Qafqazda əmin-amanlıq, sülh olmasını Ermənistan-Azərbaycan münəqişəsinin həlli barəsində müəyyən addımların atılmasını istəyirik. Bu barədə biz çox iş görmüşük, mən bunu bir neçə dəfə demişəm. Lissabon görüşü məhkəmə deyil ki, orada hansısa qərar çıxarılsın, yox. Sadəcə, bəzi prinsipial məsələlərə münasibət bildiriləcəkdir. Bizim məqsədimiz ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münəqişəsinin sülh yolu ilə həll olunması üçün Lissabon görüşünün sonədlərində yeni imkanlar açılsın. Məqsədimiz bundan ibarətdir, orada kiməsə qalib gəlmək, kimisə məhkum etmək deyildir. Bizim mövqeyimiz məlumdur. Minsk qrupu tərkibində, sonra da Helsinkidə, axır zamanlar Vyanada bir çox işlər aparmışq. Neçə gündür ki, nümayəndələrimiz Lissabonda işləyirlər.

ATƏT-in əsas prinsipi – hər bir ölkənin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı prinsipi Azərbaycan barəsində Ermənistan tərəfindən indiyə qədər tanınmır. Bizim məqsədimiz ondan ibarətdir ki, bu barədə müəyyən bir münasibət bildirilsin. Mən ATƏT-in üzvü olan dövlətlərin başçılarının hamısına müraciət etmişəm, məktublar göndərmişəm, bir çox ölkələrin başçılarından cavablar da almışam. Hami bunu müdafiə edir. Ancaq hamı bir yerə toplaşanda konsensus olma-

lıdır. Necə olacaq, görərik. Hər halda mən hesab edirəm ki, hər bir belə görüş Azərbaycanın sülhsevər ölkə olmasına tösdiq edir, münəqişə başlayandan bəri dünyada Azərbaycan haqqında yaranmış mənfi fikrin aradan götürülməsinə və müsbət fikir yaranmasına doğru çox yaxşı noticələr verir. Bu, bizim nailiyyətimizdir. Budapestdən Lissabona qədər keçən dövrü də çox yaxşı qiymətləndirirəm.

LİSSABONA GEDƏRKƏN YOLÜSTÜ İSTANBULDA – ATATÜRK HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT

30 noyabr 1996-ci il

Gün aydın, mən sizi salamlayıram və suallarınıza cavab verməyə hazırlam. Öncə yəqin ki, bilmək istəyirsiniz ki, mən buraya, İstanbulu nə üçün gəlmişəm. Mən Portuqaliyaya, Lissabona gedirəm, bilirsiniz ki, dekabrın 2-de orada ATƏT-in Zirvə görüşü başlanacaqdır. Bu gün axşama qədər mən oraya gedib çatmalıyam. Zirvə görüşü başlanana qədər orada bizim bir çox işlerimiz var.

Ancaq Türkiyəni həmişə özüm üçün doğma ölkə hesab edərək hər bir fürsətdən, imkandan istifadə edib Türkiye torpağına ayağımı qoymağa çalışıram. Ona görə də mən bu yolu gederkən bir saatlıq dayandım ki, İstanbulu baxım, sizinlə, insanlarla görüşüm. Ola bilərdi ki, Lissabona birbaşa gedim,ancaq bura üçün çoxdan darixmişdim, ona görə də istədim bir saat da burada qalıbm. Əgər sualınız, sözünüz varsa, buyurun.

S u a l : Qarabağdakı son «seçkiləri» necə izah edirsiniz?

C a v a b : Bilirsiniz, Qarabağdakı son «seçkiləri» biz seçki hesab etmirik. Çünkü Qarabağın heç bir hüququ yoxdur. Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Ermənistandan Azərbaycana etdiyi təcavüz nəticəsində müvəqqəti olaraq bir qrup silahlı dəstələrin elindədir. Onlar Azərbaycanın izni, icazesi olmadan orada heç bir seçki keçirə bilməzler. Dağlıq Qarabağ dövlət qurumu kimi təşkil olunmayıbdır, ona görə də orada «seçki» keçirilməsi sadəcə olaraq erməni separatçılarının, Ermənistandan işgalçılıq, qəsəbkarlıq siyasetinin yeni bir təzahürüdür. Odur ki, bu «seçki» qeyri-qanunidir, beynəlxalq hüquq normalarına tamamilə ziddir, biz bunu tanımırıq və heç bir beynəlxalq təşkilat, heç bir ölkə də bunu tanıya bilməz.

S u a l : ATƏT-in Lissabon toplantısında bu məsələni qaldıracaqsınız mı?

C a v a b : Bəli, çıxışında bu məsələni çox ətraflı deyəcəyəm. Azərbaycanın həyatında nə yeniliklər var, siz bunu hər gün bilirsiniz. Bir sözünüz yoxdurmu? Sağ olun.

ATƏT-in LİSSABON ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATDIQDAN DƏRHAL SONRA MƏTBUAT KONFRANSINDA BƏYANAT

3 dekabr 1996-ci il

Xanımlar və cənablar! ATƏT-in Lissabon sammitinin iclası yenico başa çatmışdır. Azərbaycan nümayəndə heyəti bütün məsələlər haqqında Lissabon sammitinin qərarlarından razıdır. Biz belə hesab edirik ki, Avropada təhlükəsizlik və əməkdaşlıq işində daha bir böyük addım atılmışdır.

Mən sizinlə görüşə Azərbaycanla, bütün regionumuzla bilavasitə bağlı olan məsələdə Azərbaycanın mövqeyini açıqlamaq üçün gəlmişəm.

Sizə məlumdur ki, Ermənistana Azərbaycan arasında münaqişə arası səkkiz ildir davam edir. Bu münaqişəyə Ermənistana Respublikası Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq edib Ermənistana birləşdirmək məqsədilə başlamışdır. Münaqişəni aradan qaldırmaq üçün hələ 1992-ci ildə ATƏT çərçivəsində Minsk qrupu yaradılmışdır. Azərbaycan tərəfi bu münaqişənin dincliklə aradan qaldırılması mövqeyində durur. 1994-cü ilin mayında atəşin dayandırılması haqqında saziş imzalanmışdır. Bizim tərəfimizdən ona indiyədək əməl edilir. Təbiidir ki, biz ATƏT-ə böyük ümidi bəsləmişik və bəsləyirik.

ATƏT-in Lissabon görüşünün hazırlanması prosesində biz öz təkliflərimizi verdik ki, onlar Ermənistana-Azərbaycan münaqişəsi məsəlesi barədə Lissabon sammitinə bəyannaməsində öz əksini tapsın. Məsələn, biz buna nail olmağa çalışırdıq ki, ATƏT-in ona üzv olan bütün ölkələrə, o cümlədən də Azərbaycana aid əsas prinsipləri ATƏT-in sənədlərində dəqiq qeyd edilsin. Ermənistana Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycanın ərazi bütövlüyü pozulmuş, ərazilimizin 20 faizi Ermənistana silahlı birləşmələri tərofından işğal olunmuş və zəbt edilmiş, bu torpaqlardan bir milyondan çox azərbaycanlı zorakılıqla didərgin salınmışdır. Onlar respublikamızın başqa bölgələrində çox ağır şəraitdə, çadır şəhərciliklərində yaşayırlar. Biz belə hesab edirik ki, ATƏT-in başlıca prinsiplərindən birini əsas tutaraq, Azərbaycanın ərazi bütövlüğünün tanınması münaqişəni aradan qaldırmaq üçün zəmin

ola bilər. Azerbaycana qarşı təcavüz törədən Ermenistan Respublikası Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir və bu da təbii olaraq danışıqlar prosesini çətinləşdirir.

ATƏT-in Minsk qrupunun Helsinkide noyabrın 19-22-də keçirilmiş axırıcı iclasında Minsk qrupunun həmsəndləri tərefindən təqdim olunmuş layihədə Ermenistan-Azərbaycan münaqişəsini aradan qaldırmağın formulu göstərilir. Buna oxşar layihəni ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kotti bu ilin hələ fevralında irəli sürmüdü. Bu layihə üç maddədən ibarətdir: Ermenistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü, Azərbaycan Respublikası tərkibində Dağılıq Qarabağa öz müqəddəratını təyinetmə əsasında muxtarriyyət və özünüdəre statusu verilməsi, Dağılıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə töminat verilmesi. Bu layihə Azərbaycan tərəfini tamamilə razi salmasa da, Helsinkide Minsk qrupunun görüşündə Ermenistan tərefindən rədd olunmuşdur. Həmin layihə ATƏT-in Lissabon sammiti bəyannaməsinin layihəsinə 20-ci maddə kimi daxil edilmişdir. Lakin erməni tərəfi ATƏT-in əsas prinsiplərinin ziddinə gedərək, bu maddəyə konsensus verməmişdir. Buna görə də sammitin hazırlanması dövründə keçirilmiş görüş və səhbətlər zamanı, onun keçirilməsi prosesində Azərbaycan Respublikası Lissabon sammiti bəyannaməsinin bütün mətni üçün konsensus verməkdən imtina etməli olmuşdur.

Bu, ATƏT-in üzvlərində böyük narahatlığa səbəb oldu, çünki belə halda sammit hər hansı bir sənəd qəbul edilmədən başa çatardı. Siz biliyiniz ki, ATƏT-də konsensus prinsipi var. Odur ki, Azərbaycan Respublikası bu hüquqdan istifadə edərək, sammitin bütün sənədinə, bütün bəyannaməsinə konsensus vermədi. Buna görə də dünən, bu gün və hətta srağagün ATƏT-in üzvü olan ölkələrin dövlət başçıları, nümayənde heyətlərinin təmsilçiləri Azərbaycan nümayəndə heyəti ilə intensiv danışıqlara başladılar. Onlar bizdən xahiş edirdilər ki, sammitin bəyannaməsinin bütün mətni ilə əlaqədar öz etirazlarını geri götürək. Lakin biz öz mövqeyimizi izah etdik. Bütün görüş və səhbətlər zamanı müşahiblerimiz bizim hərəkətlərimizin qanunauyğun olduğunu vurğulayırdılar. Biz isə öz tərəfimizdən izah edirdik ki, hərəkətlərimiz ATƏT-in prinsiplərinə tamamilə uyğundur. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərefində tanınmasından imtina edilmesi ATƏT-in əsas prinsipindən imtina etmək deməkdir.

Dünən və bu gün bizimlə aparılmış intensiv danışıqlar zamanı ATƏT-in üzvü olan ölkələrin, Minsk qrupunun, Avropa Birliyinin nümayəndələri, ATƏT-in fəaliyyət göstərən sədri tələblərimizin ödənilmesi üçün müxtəlif alternativ variantlar təklif edildilər. Azərbaycan nümayənde heyəti sammitin əsas sənədindən son iclasadək konsensus vermədi. Bu iclasda belə bir təklif irəli sürüldü ki, ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kotti ATƏT-in bütün üzvləri – sammit iştirakçıları adından bəyanat verəcək və bu sənəddə Dağılıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair həmin üç prinsipi təsdiq edəcəkdir. Mən dedim ki, bu halda biz sammitin əsas sənədindən qarşı öz etirazlarımızı geri götürməyə hazır olacaq. Belə də oldu. Son iclasda ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kotti bəyanat verdi və dedi ki, Dağılıq Qarabağ münaqişəsinə dair hər hansı bir razılıq əldə edilmədiyinə görə təessüflərin və hesab edir ki, Dağılıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına həmin üç prinsip əsasında nail olmaq mümkündür, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın tərkibində Dağılıq Qarabağa yüksək muxtarriyyət statusu və Dağılıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə töminat verilməsi prinsipləri əsasında cənab Flavio Kottinin bəyanatında göstərilmişdir ki, bu prinsipləri və bəyanatı, bir ölkə istisna olmaqla, bütün sammit iştirakçıları – ATƏT-in üzvləri dəstəkləyirler. Başqa sözə desək, fəaliyyət göstərən sədrin bu bəyanatı Ermənistandan savayı, bütün sammit iştirakçılarının – ATƏT üzvlərinin iradəsinin ifadəsi olmuşdur.

Təbii ki, belə bir bəyanatla, bu məsələdə Azərbaycanın mövqeyinin müyyəyen derəcədə dəsteklənməsi ilə əlaqədar mən Lissabon sammitinin əsas sənədindən qarşı Azərbaycanın etirazlarını geri götürdüm, yəni bu sənədin qəbul edilməsi üçün konsensus verdim. Biz ondan razılaşqı ki, Flavio Kottinin bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri adından verilməlidir. Biz həmçinin ondan razılaşqı ki, bu bəyanatın dəstəkləndiyi barədə Avropa Birliyi adından çıxış edilmişdir. Rusiya Federasiyasının nümayəndə heyətinin başçısı, Rusyanın baş naziri cənab Çernomurdin, Minsk qrupunun həmsədri, Finlandiya prezidenti cənab Ahtisaari və bəzi digər nümayəndə heyətlərinin üzvləri çıxış edərək bu bəyanatı dəstəklədilər.

Sammit, bax, beləcə, əsas sənədin qəbul edilməsi ilə başa çatdı. Biz ondan razılaşqı ki, ATƏT-in sammiti Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün ATƏT-in əsas prinsiplərini, xüsusən

Azerbaycanın ərazi bütövlüyünün tanınması baxımından bir daha dəsteklədi.

Bilirəm, sammitin əsas bəyannamesinin layihəsi barədə mövqeyimizlə əlaqədar mətbuatda belə xəberler olmuşdur ki, guya Azərbaycan əsas sənədin qəbul edilməsinə engel törədir. Buna görə də nə üçün belə etdiyimizi aydınlaşdırmağı lazımlı bildim. Bu bizim qəti mövqeyimiz idi. Biz öz mövqeyimizdən yalnız ona görə geri çekildik ki, fəaliyyət göstərən sədrin adından, sammitin bütün üzvləri – iştirakçıları adından məqbul bəyanat verilmişdir. Fəaliyyət göstərən sədr bəyan etmişdir ki, onun rəsmi yazılı bəyanatı ATƏT-in Lissabon sammiti sənədlerinin tərkibinə daxil edilir.

Demək istədiklərim bunlardır. İndi isə suallarınıza cavab verməyə hazırlam.

S u a l : Cənab Prezident, Siz bu gün səhər Böyük Britaniyanın xərici işlər naziri Malcolm Rifkind ilə görüşdünüz mü? Bu görüş barədə bir neçə kəlmə deyə bilərsinizmi?

C a v a b : Bəli, bu gün sehər mən Böyük Britaniya Krallığının xərici işlər naziri cənab Rifkindlə görüşdüm. Demək olar, bütün görüşümüz, sizə danışdığım məhz həmin məsələlərə həsr edildi. Cənab Rifkind məni inandırmağa çalışırdı ki, sammitin əsas sənədinin qəbul olunmasına konsensus vermek lazımdır. Mən isə cənab Rifkində bu məsələdə mövqeyimizi, mülahizələrimizi şərh etdim. Deməliyəm ki, görüşdüğüm digər həmkarlarım kimi, cənab Rifkind də mövqeyimizin qanunauyğun və əsaslı olduğunu təsdiqlədi.

S u a l : Rusiya hökuməti Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına hazırlıdır mı?

C a v a b : Bəli, Rusiya Federasiyası nümayənde heyətinin başçısı, Rusyanın baş naziri cənab Çernomirdin bu gün sammitin son iclasında çıxış edərək, ATƏT-in fəaliyyət göstərən sədrini cənab Kottini bəyanatını tamamilə dəsteklədi və bildirdi ki, o belə hesab edir ki, münaqişənin tezliklə aradan qaldırılmasına fəaliyyət göstərən sədrin bəyanatında göstərilmiş məhz həmin prinsiplər əsasında nail olmaq mümkündür. Deməli, o bildirmişdir ki, onlar bu məsələ ilə gelecekdə də məşğul olacaqlar.

S u a l : Cənab Prezident, əger Ermənistan öz ərazisi ilə Azərbaycan neftinin dünya bazarlarına nəql olunmasına icazə versə, bundan o, beynəlxalq meydanda bir şey qazanacaqmı?

C a v a b : Bilirsınız, bu sual çox mücərrəd sualdır. Azərbaycan-dan neftin dünya bazarlarına nəql edilməsinə dair layihələrimiz, planlarımız var. Lakin bu, Ermənistanla qətiyyən bağlı deyildir. Başa düşmürəm, siz bu məsələləri nə dərəcədə əlaqələndirmək istəyirsiniz. Mən burada qarşılıqlı əlaqələr görmürəm.

S u a l : Cənab Prezident, əvvəlcə bütün Azərbaycan jurnalistləri adından Sizi Lissabon sammitində qazandığınız parlaq diplomatik əlaqə münasibətlə təbrik etmək istərdim. Çünkü biz hamımız onun şahidi olduq ki, Ermənistan tam diplomatik tənhaçıda və təklidə qaldı. Bunu-nla əlaqədar belə bir sualım var: Lissabon sammitinin qərarları danışqlar prosesini canlandırmaya və Qarabağ probleminin dincliklə tənzimlənməsində müvəffəqiyyətə təsir göstərəcəkmi və hansı dərəcədə? Yəni bundan sonra Ermənistan tərəfindən hər hansı irəliyəs və güzəştlər gözləmək olar mı?

C a v a b : Hesab edirəm ki, danışqlar prosesi davam etdiriləcəkdir. Mən sammitde çıxışım zamanı belə bəyanat verdim. Ermənistan Respublikasının prezidenti də bu cür bəyanat verdi. ATƏT-in fəaliyyət göstərən sədrinin bütün ATƏT üzvləri adından verdiyi bəyanat isə, onun dediyi kimi, ATƏT-in Lissabon sammitinin sənədidir və problem dincliklə tənzimlənməsi üçün, təbii olaraq, danışqlar prosesinin canlandırılması üçün çox yaxşı əsasdır.

S u a l : Cənab Prezident, dünən Levon Ter-Petrosyan sammitdə çıxışında dedi ki, Azərbaycanda – Bakıda, Sumqayıtda, Gəncədə «erməni qırğını» Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyə imkan vermir. Bu doğrudanlı belədir? O qırğınırlara görə kim – Azərbaycan Respublikası, yoxsa keçmiş Sovet İttifaqı məsuliyyət daşıyır?

C a v a b : Prezident Ter-Petrosyanın dünən sammitdəki çıxışında dediyi sözlər yeni sözlər deyildir. Bu sözləri onlar, eləcə də Ter-Petrosyan bir neçə dəfə demişlər və dünən də bir daha təkrar etdilər. O zamanlar olmuş məsələlərin dəqiqliyinə vərmədan demək istəyirəm ki, belə ittihamlar tamamilə əssizdir, həqiqətdən kənardır. Biz Ermənistanda azərbaycanlılara qarşı olmuş soyqırımı haqqında və Dağlıq Qarabağda, Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınırlar haqqında ondan da çox faktlar və dəlillər götirə bilərik. Kimin və hansı ölkənin, hansı dövlətin həmin qırğınırlara görə məsuliyyət daşıması indi bizim bu məsələlərin həlli üçün əhəmiyyətli deyildir. Hesab edirəm ki, biz irəliyə baxmaliyiq və Azərbaycan-Ermənistan münaqişəsi-

nin aradan qaldırılması üçün bu gün Lissabon sammitində bəyan olunmuş prinsiplər əsasında danışqlar aparıb sülh eldə etmeliyik.

S u a l : Sammitdən əvvəl Azərbaycan ilə Ermənistən birbaşa danışqlar aparmışlar və cənab Ter-Petrosyanın başqa liderlərlə görüşlər zamanı söylədiyi sözlərdən belə başa düşdük ki, bu danışqlar Azərbaycan tərəfinin təqsiri üzündən dayandırılmışdır. Azərbaycan tərəfi bu birbaşa danışqları nə üçün kəsmişdir?

C a v a b : Prezident Ter-Petrosyan düz demir. Bu, birinci dəfə deyil ki, onlar ictimaiyyətə yalan məlumatlar verirlər. Azərbaycanla Ermənistən arasında ikitərəfli, yəni hər iki prezidentin nümayəndələrinin apardıqları birbaşa danışqlar davam edir və son dəfə noyabrın 7-də Parisdə olmuşdur. Biz bu danışqları kəsməmişik, bundan sonra da davam etdiricəyik. Dünən axşam mən prezident Levon Ter-Petrosyanla görüşən zaman hər ikimiz eyni fikirdə olduq ki, danışqlar davam etdirilməlidir. Danışqları aparan Azərbaycan prezidentinin nümayəndəsi Vəfa Quluzadəyə və Ermənistən prezidentinin nümayəndəsi Libaridyana dünən axşam orada birbaşa göstərişlər verilibdir.

Daha sual yoxdur? Sağ olun.

PORUQALİYA TELEVİZİYASI MÜXBİRİNƏ MÜSAHİBƏ

Lissabon

3 dekabr 1996-ci il

S u a l : Cənab Prezident, Dağlıq Qarabağ münaqişəsindən danışa bilərsinizmi?

C a v a b : Bəli, danışa bilərəm. Doğrudan da, onun haqqında Portuqaliyada az məlumatə malikdirlər. İndi, Lissabon sammitindən sonra Portuqaliya ictimaiyyəti müəyyən dərəcədə təsəvvürə malik olacaqdır. Bu gün mən Portuqaliyanın baş naziri ilə xüsusi olaraq görüşdüm. Biz bu mövzuda söhbət etdik. Başa düşdüm ki, baş nazir artıq bu məsələni yaxşı bilir.

Bu münaqişə 1988-ci ildə Ermənistən təqsiri üzündən başlanılmışdır. Azərbaycanda Dağlıq Qarabağ adlı kiçik bir region var. Bir vaxtlar o, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti adlanırdı. O vaxtlar bütün bunlar Sovet İttifaqının tərkibinə daxil idi. Sahəsi dörd min kvadratkilometr olan bu regionda texminən 130 min əhali yaşayır. Onların 70 faizi erməni millətindən, 30 faizi Azərbaycan millətindən olan sakinlər idi. Bu region Azərbaycanın mərkəzdə yerləşir və hər tərəfdən ancaq azərbaycanlıların yaşadıqları məntəqələrlə əhatə olunmuşdur.

Beləliklə, Ermənistən Dağlıq Qarabağı ilhaq etmək məqsədilə bu münaqişəni töretnmişdir. Münaqişə qan tökülməsinə, sonra da mühərbiyə gətirib çıxarmışdır. Hərbi əməliyyatlar elə genişlənmişdir ki, nəticədə çoxlu adam öldürülmüş və yaralanmışdır. Lakin müxtəlif obyekтив və subyektiv səbəblər üzündən və açığını deyək, Ermənistən və Azərbaycan hələ Sovet İttifaqının tərkibində olarkən erməni tərəfi Sovet İttifaqının rəhbərliyi, digər ölkələrin müəyyən daireləri tərəfindən dəstəklənmişdir, Azərbaycanda isə vəziyyət sabit deyildi. Bundan istifadə edən Ermənistən silahlı qüvvələri əvvəlcə Dağlıq Qarabağ ərazisində bütün azərbaycanlıları qovmuş, sonra da öz təcavüzünü Dağlıq Qarabağın hüdudlarından kənarda genişləndirmişlər. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsinə gotirib çıxarmışdır.

Buraya Dağılıq Qarabağ və onun ətrafında yerləşən yaşayış məntəqələri, şəhər və rayonlar daxildir.

S u a l : Sizə elə gəlmirmi ki, Rusiya bu münaqişənin qarşısını ala bilmədiyi üçün təqsirin müeyyən hissesi onun üzərinə düşür?

C a v a b : Əlbəttə, Sovet İttifaqının rəhbərliyi üçqat təqsirkardır və bunun üçün bilavasitə məsuliyyət daşıyır. O vaxtlar ölkə Rusiya deyil, Sovet İttifaqı adlanırdı.

M ü x b i r : İndi isə Rusiya məsuliyyət daşıyır.

H e y d a r Ə l i y e v : İndi ne Ermənistən, nə də Azərbaycan sözünənəsl mənəsində Rusiyaya tabe deyildir. Lakin Rusiya regionumzda, şübhəsiz, təsire malikdir. Onun Ermənistanda xüsusilə dənəha böyük təsiri var, Ermənistanda Rusyanın bir çox əlaqələri olunduqca fəaldır. Buna görə de Rusiya bu münaqişənin qarşısını ala bildərdi, bu qırğına yol verməyə bildərdi. Yeri gəlmışkən, Sovet İttifaqının, sonra, isə Rusyanın rəhbərliyi öz sehvlerinin altını çekir. Bu, Sovet İttifaqının ərazisində ilk münaqişə və bəlkə də Avropa qitəsində ilk münaqişə idi. Əgər vaxtında bu münaqişənin qarşısı alınsaydı, ola bilsin, sonralar gürcü-abxaz, gürcü-osetin, osetin-inquş, Dnestryani bölgə – Moldova, nəhayət, çeçen münaqişələri də meydana gəlməzdı. Bir baxın, nə qədər münaqişə var, hamısı da bir-birinin yaxınlığında. Bunların hamısı Dağılıq Qarabağdan başlamışdır. Hamısı da ona görə ki, o vaxtlar Sovet İttifaqının rəhbərliyindəki ayrı-ayrı adamlar erməni separatçılar, millətçilərə həvadərliq edərək düşünürdülər ki, Dağılıq Qarabağı Azərbaycandan qoparmaq, onu Ermənistana birləşdirmək və buna görə yaxşı qazanc götürmək olar. Amma bu niyyət baş tutmadı. Mührabəye başladılar, ərazini ilhaq etmək mümkün olmadı. Budur, artıq səkkiz ildir ki, bu münaqişə gedir.

S u a l : Siz düşünürsünüz ki, münaqişə sona yetir?

C a v a b : O, hələ sona yetmir, amma düşünürəm ki, sona yetəcəkdir. Münaqişə uzun süre bilməz. Bu gün ATƏT-in fealiyyət göstərən sədrinin, Ermənistən istisna olmaqla, bütün ATƏT üzvləri adından prinsipləri – münaqişənin aradan qaldırılmasının əsasını təşkil etməli olan prinsipləri elan etməsi ona sübutdur ki, ATƏT, ona daxil olan ölkələr bu münaqişəni məhz həmin prinsiplər əsasında aradan qaldırmaq qərarını dəstəkləyirlər. Münaqişə ona görə həll olunmur ki, Ermənistən bu prinsiplərə əməl etmək istəmir, on-

ları tanımır. Lakin indi, ATƏT-də daxil olan bütün ölkələr həmin prinsiplərə sadıq olduğunu elan etdiyi bir vaxtda, zənnimə, Ermənistən tərəfi düşünməlidir.

S u a l : Yəni səkkiz ildən sonra!

C a v a b : Nə etmək olar, bundan da çox davam edən münaqişələr olur.

DANİMARKA TELEVİZİYASI MÜXBİRİNƏ MÜSAHİBƏ

Lissabon

3 dekabr 1996-ci il

S u a l : Cənab Prezident, xahiş edirəm, Ermənistən-Azərbaycan münaqişəsindən danışasınız.

C a v a b : Bilirsiniz ki, Ermənistən-Azərbaycan münaqişəsi Dağlıq Qarabağ üstündə yaranmışdır və bu münaqişəyə səkkiz il əvvəl Ermənistən Respublikası başlamışdır. Ermənistən Dağlıq Qarabağı ilhaq məqsədilə Azərbaycana qarşı hərbi təcavüz etmişdir.

Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerleşen kiçik bir regiondur və ərazisi dörd min kvadratkilometrdir. O vaxtlar orada təxminən 130 min adam yaşayırırdı. Onların 70 faizi erməni milletindən və 30 faizi Azərbaycan millətindən olan sakinlərdir. Ermənistən Dağlıq Qarabağı zor gücünə qoparıb özüne birləşdirməyi qərara almışdır. Münaqişə də bax buna görə yaranmışdır. Bundan sonra hərbi əməliyyatlar başlanmış, qan tökülmüş, çoxlu adam həlak olmuşdur. Lakin Ermənistən silahlı qüvvələri müxtəlif səbəblərə görə Azərbaycanın bəzi rayonlarını, o cümlədən də Dağlıq Qarabağı işgal etmiş, oradan bütün azərbaycanlıları didərgin salmışlar, çünki onlar digər dövlətlərdən yardım alırdılar, elə keçmiş Sovet İttifaqının rəhbərliyi də Azərbaycana nisbətən Ermənistəna daha çox kömək göstərirdi. İndi Azərbaycan ərazisinin 20 faizi Ermənistən silahlı qüvvələrinin işgali altında, oradan bir milyon nəfərdən çox azərbaycanlı qovulmuşdur. Bu adamlar Azərbaycanın müxtəlif bölgələrində çox ağır şəraitdə, çadırlarda yaşıyırlar.

Lakin iki il yarımdan əvvəl biz hərbi əməliyyatları dayandırıq, atəşkəs haqqında saziş əldə etdik və sülh danışqları aparırıq. Lakin bu danışqlar hehəlik bir neticə verməmişdir. Lissabon sammitində biz bunun üçün müvafiq mandat almağa çalışdıq və hesab edirəm ki, onu aldıq. ATƏT-in fəaliyyət göstərən sədri cənab Flavio Kottinin xüsusi bəyanatı oldu. O bildirdi ki, ATƏT-in üzvü olan bütün dövlətlər Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün əsas prinsipləri dəstekləyirlər. Bunlar Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın

tərkibində Dağlıq Qarabağa yüksək muxtarıyyət statusu və bütün Dağlıq Qarabağ əhalisinin tehlükəsizliyi üçün təminat verilməsi prinsipləridir. Biz hesab edirik ki, bu prinsiplər ATƏT-in prinsiplərinə uyğundur. Amma Ermənistən onları qəbul etmir. Halbuki bütün ATƏT üzvləri fəaliyyət göstərən sədrin bəyanatında öz əksini tapan bu prinsipləri desteklədiyini bildirmişlər. Bu bəyanat, ATƏT-in əsas sənədlərindən biri oldu. Biz bundan məmənunuq.

M ü x b i r : Çox sağ olun!

TÜRKİYƏ JURNALİSTİNƏ MÜSAHİBƏ

Lissabon

3 dekabr 1996-ci il

S u a l : Cənab Prezident, Lissabon Zirvə görüşünün yekunu barədə nə deyə bilərsiniz?

C a v a b : Lissabon Zirvə görüşünün yekununu Azərbaycan üçün müsbət hesab edirəm. Bu görüşdə qəbul olunan bəyannamədə Ermənistən-Azərbaycan münaqişəsi haqqında bir yazı olmasa da, ATƏT-in hazırkı sədri Flavio Kotti ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları adından bir bəyanat verdi. Bu bəyanatda o, Ermənistən-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin yalnız üç prinsip əsasında həll edilməsini bəyan etdi. Bəyan etdi ki, ATƏT-in üzvü olan bütün dövlətlər – Ermənistən istisna olmaqla – bu prinsipləri dəstəkləyir. Bu üç prinsipdə Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağ yüksək muxtarlıyyət statusu verilməsi, Dağlıq Qarabağda yaşayan bütün əhalinin təhlükəsizliyinin təmin olunması öz əksini tapmışdır. Ona görə de mən hesab edirəm ki, bu Zirvə görüşünün yekunu Azərbaycan üçün müsbətdir.

S u a l : Cənab Prezident, Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli sahəsində Türkiyənin Azərbaycana dəstəyini necə qiymətləndirirsiniz?

C a v a b : Yaxşı qiymətləndirirəm. Mən Lissabona gələn kimi, burada hörmətli prezident Süleyman Dəmirel ilə görüşdük, bu işləri müzakirə etdik. ATƏT-in hazırkı sədri Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli barədə bu gün bəyanat verərkən Türkiyənin təmsilçisi də buna dəstək verdi.

RUSİYANIN «VESTİ» İNFORMASIYA-TELEVİZİYA PROQRAMINA MÜSAHİBƏ

Lissabon

3 dekabr 1996-ci il

S u a l : Heydər Əliyeviç, istərdik ki, ATƏT-in Dağlıq Qarabağa dair qərarını şərh edəsiniz.

C a v a b : ATƏT-in Dağlıq Qarabağa dair qərarı mükəmməl deyilidir. Bununla yanaşı, ATƏT-in fəaliyyət göstərən sədrinin bütün sammit iştirakçıları – ATƏT üzvləri adından əsas prinsipləri, yəni Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün əsas tutulacaq prinsipləri elan etməsi Lissabon sammitinin müsbət nəticəsidir. Yeri gəlmışkən, mən böyük məmənluqla bildirirəm ki, Rusiya Federasiyası nümayəndə heyətinin başçısı, Rusiyanın baş naziri hörmətli Viktor Stepanoviç Çernomirdin sammitdə çıxışında bu bəyanatı dəstəkləmişdir. O bildirmişdir ki, onun fikrincə, məhz bu prinsiplər əsasında danışıqlar prosesi davam etdirilməli və münaqişənin aradan qaldırılması haqqında saziş olmalıdır.

S u a l : Siz burada Ermənistən prezidenti ilə görüşdünüz mü?

C a v a b : Mən dünən onunla, habelə Rusiyanın baş naziri ilə görüşdüm.

S u a l : Ter-Petrosyanla görüş barədə bir şey deyə bilərsinizmi?

C a v a b : Biz müxtəlif mövqelərdə idik, Viktor Stepanoviç Çernomirdinlə isə mövqelərimiz tamamilə uyğun geldi.

S u a l : Hesab edirsinizmi ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynaya bilər?

C a v a b : Hesab edirəm ki, oynaya bilər. Bu münaqişə ilə məhz ATƏT məşğul olur. Lap əvvəldən belə olmuşdur. Minsk qrupu ATƏT-in tərkibindədir və o, məhz ATƏT-in qərarı ilə 1992-ci ildə yaradılmışdır.

M ü x b i r : Sağ olun.

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ JURNALİSTİNƏ MÜSAHİBƏ

Lissabon

3 dekabr 1996-ci il

S u a l : Cənab Prezident, Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli məsələsinin müzakirəsi haqqında nə deyə bilərsiniz?

C a v a b : Mən belə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli ilə əlaqədar Lissabon Zirvə görüşündə bizim üçün məqbul olan bir sənəd qəbul edilibdir.

S u a l : Ermənistan-Azərbaycan münaqişəsinin gələcəyini necə görürsünüz?

C a v a b : Ermənistan-Azərbaycan münaqişəsi gələcəkdə aradan götürülməlidir. Ermənistanla Azərbaycan arasında sülh yaranmalıdır. Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqları azad olunmalıdır, yerindən-yurdundan didərgin düşmüs Azərbaycan vətəndaşları öz evlərinə, doğma obalarına qayitmalıdırular.

S u a l : Cənab Prezident, İslam ölkələrinə çatdırmaq istədiyiniz bir sözünüz varmı?

C a v a b : Mən İslam ölkələrinə hörmət və ehtiramımı bildirirəm. Bütün müsəlmanlara mənim salamımı çatdırmağınızı xahiş edirəm. Müstəqillik qazanmasının 25 illik yubileyi münasibətlə Birləşmiş Ərəb Əmirlilikləri dövlətini təbrik edirəm. Birləşmiş Ərəb Əmirliliklərinin prezidenti, mənim əziz dostum, cənab Şeyx Zahide cansağlığı və işlərində uğurlar arzulayıram.

ATƏT-in LISSABON ZİRVƏ GÖRÜŞÜNDƏN VƏTƏNƏ QAYIDARKƏN TƏYYARƏDƏ RESPUBLİKA JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ

5 dekabr 1996-ci il

Siz hamınız Lissabonda məni müşayiət etmisiniz, orada olan mühiti və apardığımız işi, danışqları həm eşitmisiniz, həm də görmüsünüz. Ona görə də bu barədə sizə geniş məlumat verməyə ehtiyac yoxdur. Ancaq Lissabondan Vətənimizə qayidarkən Zirvə görüşünün yekunları haqqında bir neçə söz demək istəyirəm.

Şübhəsiz ki, Lissabon Zirvə görüşü ATƏT-in tarixində özüəməxsus yer tutacaqdır. Hesab edirəm ki, Avropada hazırkı vəziyyət ilə əlaqədar Lissabonda aparılan işlər, Lissabon Zirvə görüşünün qəbul etdiyi qərarlar Avropada təhlükəsizliyin, əməkdaşlığın tömin olunması üçün öz xeyrini verəcəkdir.

ATƏT-in tərkibində olan bir dövlət kimi Azərbaycan, şübhəsiz ki, ATƏT-in bütün qərarlarına çox böyük maraq göstərir və onların hər birinin respublikamız üçün, Avropanın bir hissəsi olan Azərbaycan üçün çox əhəmiyyəti olduğunu dərk edir. Ona görə də Lissabonda olan hər bir şey bizim üçün həm maraqlı, həm də əhəmiyyətli idi. Mən bu baxımdan, Lissabon Zirvə görüşündə iştirak etdiyim və orada olduğum müddətdə məhz Azərbaycanın bu Zirvə görüşündən nə əldə edəcəyi haqqında düşünürdüm, buna çalışırdım.

Eyni zamanda məlumdur ki, ümumi, qlobal məsələlərlə yanaşı, hər bir ölkənin özünə aid olan məsələləri var. ATƏT çərçivəsində respublikamızın özünə aid olan məsələ Ermənistan-Azərbaycan münaqişəsidir, Dağlıq Qarabağ problemidir. Bilirsiniz ki, iki il bundan əvvəl ATƏT-in Budapeşt Zirvə görüşündə də bizim bu məsələ dövlət başçılarının diqqət mərkəzində olmuşdur. Hesab edirəm, Budapeşt görüşündə bu münaqişəyə aid əhəmiyyətli bir qərar qəbul edilmişdir. Ona görə də bizim arzumuz, məqsədimiz burada daha da irəliyə getmek idi. Çünkü Budapeştən Lissabona qədər bu iki il müddətində biz atəşkəs şəraitində yaşamışıq.

Həmin iki il müddətində görülen işlər nəticəsində daha da irəliyə getmək arzusundayıq və bu məqsədi daşıyıraq. Bütün görüşlərimiz, danışqlarımız buna həsr olunmuşdur. Həm Lissabona hazırlaşarkən, həm birbaşa Lissabon Zirvə görüşü ərefəsindəki dövrə, yəni Helsinkidə, Vyanada və Lissabonun özündə görülen işlər, həm də bilavasitə mən noyabrın 30-da Lissabona gələn dəqi-qədən sonadək apardığım işlər ən çox bu məsələlərə həsr olunmuşdur.

Demək isteyirəm ki, Lissabon Zirvə görüşüne gələrkən vəziyyət bizim üçün qeyri-münasib idi. Hazırlanmış bəyannamədə Ermənistan-Azərbaycan münaqişəsinə aid bir bənd var idi. Amma o, çox neytral xarakter daşıyırdı. Bizim əsas məqsədimiz orada eks olunmamışdır. Bizim əsas məqsədimiz isə məsələnin gələcəkdə ədalətli həll olunması üçün Lissabon Zirvə görüşündə ən məqbul formulani təsdiq etdirmək, yaxud onun orada bəyənilməsinə nail olmaq idi.

Bilirsiniz, bu formula ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bütün ölkələr tərəfindən, o cümlədən Ermənistan tərəfindən tanınmalıdır, Ermənistan - Azərbaycan münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüğünün tanınması çərçivəsində həyata keçirilməlidir. Ancaq bu tezisə Ermənistan daim eks çıxdığına və hazırlıq dövründə də bu tezisə qəti etiraz etdiyinə görə hazırlayıcı qrup bəyannamə layihəsinə bu anlayışların daxil edilməsi nə nail ola bilməmişdir.

Orada belə bir bənd var idi ki, bəli, danışqlar gedibdir, ancaq bir nəticə verməyibdir. Danışqlar bundan sonra da aparılmalıdır, kompromis olmalıdır və məsələ sülh yolu ilə həll edilməlidir – onun ümumi məzmunu bundan ibarət idi.

Şübhəsiz ki, biz bununla razı ola bilməzdik. Ona görə də mən bir çox görüşlər, danışqlar apardım, hazırlayıcı qrupun tərkibində olan nümayəndələrimizə qəti göstərişlər verdim. Bu göstərişlər də ondan ibarət idi ki, Minsk qrupunun həmsəndləri tərəfindən son dəfə Helsinkidə irəli sürülmüş bu layihədə münaqişənin həll edilməsi üçün məqbul olan bir formula var idi. O, üç bənddən, elementdən ibarət idi: Azərbaycanın ərazi bütövlüğünün tanınması, Azərbaycanın tərkibində Dağlıq Qarabağ yüksək muxtarlıyyət statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə zəma-

nət verilməsi. Məqsəd bu formulanın Lissabon sammitinin bayan-name layihəsinə daxil edilməsinə nail olmaqdan ibarət idi.

Həddindən artıq gərgin iş aparıldı. Nəhayət, biz belə bir layihənin bayan-name layihəsinə daxil edilməsinə nail olduq. Bu da 20-ci bənddə öz eksini tapmışdı. Doğrudur, o bənd bizə tam qane etmir. Ancaq biz gördük ki, bundan artıqna nail olmaq mümkün deyil. Hesab edirdik ki, əger o üç elementdən ibarət olan prinsip orada öz eksini taparsa, bu, gələcək danışqlarda bunları əsas götürməyə imkan verəcəkdir.

Ancaq Ermənistan tərəfi bu 20-ci bəndin əleyhinə çıxdı, konsensus imkanı vermədi. Hazırkı zamanı 20-ci bənd oradan çıxarılmalı idi. Belə olan halda mən bütün danışqlardan, imkanlardan istifadə etdim. Bütün danışqlarda dövlət başçıları, ayrı-ayrı ölkələrin yüksək səviyyəli nümayəndələri bizim tələblərimizin ədalətli olduğunu tamamilə bəyənildilər və təsdiq edildilər. Ancaq ATƏT-in konsensus prinsipi var. Əger bir ölkə konsensus vermirə, demək, o məsələ qəbul edilecek sənədə daxil ola bilməz, bunun qarşısını heç kes ala bilməz.

Ona görə də bütün imkanlar istənilən nəticəni vermədiyinə görə mən çox cəsərətlili, çox da keşkin bir addım atmağa məcbur oldum. Mən bəyan etdim ki, belə olarsa, onda Azərbaycan bütünlükə bəyannaməyə konsensus verməyəcəkdir. Bu o deməkdir ki, sammit heç bir sənəd qəbul edə bilməz. Bəlkə də əvvəlcə bəziləri belə hesab edirdilər ki, mənim bu addımım müəyyən qədər taktiki bir manevrdir. Ancaq mən çox intensiv danışqlar aparırdım, bu danışqlar saatlarla yox, dəqiqələrlə ölçülürdü.

Son nəticədə dekabrın 2-də və 2-dən 3-nə keçən gecə səhərədək davam edən danışqlar, dekabrın 3-də səhər tezdən başlanan danışqlar onu gösterdi ki, Azərbaycan bu mövqeyindən geri çökilməyəcək. ATƏT-in üzvü olan ölkələrin dövlət başçıları və sammiti təşkil edənlərin hamısı real təhlükəni gördülər ki, ola bilər, sammit heç bir sənəd qəbul etməsin. Ondan sonra vəziyyətdən çıxış yolu barədə mənə təkliflər gəldi. Mən dedim ki, yalnız və yalnız 20-ci maddənin qəbul edilməsi bu vəziyyətdən çıxış yolu ola bilər. Bildirdim ki, siz mənimlə iş aparmamalısınız, Ermənistan prezidenti ilə görüşməlisiniz və ona anlatmalısınız ki, o bu maddənin saxlanmasına razılıq versin. Dedilər ki, bu mümkün olmur. Bildir-

dim ki, onda sizin tekliflerinizi gözleyirəm. Bir neçə teklif geldi. Mən onları qəbul etmədim, çünki onlar bizim üçün əlverişli olmadı.

Son teklifi Rusiya Federasiyası, Amerika Birleşmiş Ştatlari və ATƏT-in indiki sədri, İsvəçrənin xarici işlər naziri cənab Flavio Kotti və bir neçə böyük ölkənin nümayəndələri hazırladılar. O teklif, ATƏT-in sədrinin bəyanatı artıq size melumdur. Həmin teklifi mənə sammitin son iclasına bir saat qalmış təqdim etdirəm. Mən baxdım, bəzi düzəlişlər verdim. Bildirdim ki, yalnız ATƏT-in bu Zirvə görüşünü nəticəsiz etməmək üçün, əgər belə bəyanat qəbul edilərsə, onda mən öz etirazımı geri götürüb Lissabon Zirvə görüşünün bəyannaməsinə konsensus verə bilərem. Belə də oldu.

Lissabon sammitinin son iclasını siz müşahidə edirdiniz, hamisini özünüz gördünüz. Mənə təklif olundu, bəyan etdim ki, öz etirazımı geri götürməyəcəyəm, 20-ci maddə qalmaçıdır. Ermənistən prezidenti öz etirazını geri götürmədi. Ondan sonra müraciət edildi ki, əgər belə bir bəyanat qəbul olunarsa, mən nə edə bilərem? Mən bildirdim ki, onda bəyanat oxunsun. Bəyanat oxunandan sonra bildirdim ki, əgər belə bir bəyanat qəbul olunarsa və o, ATƏT-in Zirvə görüşünün sənədləri içərisinə daxil olursa, onda mən bəyannamənin qəbul edilməsinə razılıq vere bilərem. Belə də oldu.

Bilirsınız ki, o bəyanat ATƏT-in sədri cənab Flavio Kotti tərəfindən elan olunanın sonra bu sənədin ATƏT-in bütün üzvləri tərəfindən dəsteklənməsi də bəyan edildi. Eyni zamanda Amerika Birleşmiş Ştatlının nümayəndəsi xüsusi çıxış edib onu dəsteklədi. Bilirsınız ki, Avropa Birliyi adından İrlandiyanın baş naziri çıxış etdi və bu bəyanatın Avropa Birliyinə daxil olan bütün dövlətlər tərəfindən dəstekləndiyini bəyan etdi.

Minsk qrupunun həmsədrleri olan ölkələrin rəhbərləri çıxış etdilər. Rusiya nümayəndə heyətinin başçısı, baş nazir cənab Çernomirdin çıxış etdi və bəyanatı dəsteklədiyini bildirdi. O dedi ki, bu bəyanat əsasında sülh danışqları aparılmalıdır. Sonra Minsk qrupunun ikinci həmsətri olan ölkənin – Finlandiyanın prezidenti cənab Ahtisaari çıxış etdi, Türkiyənin nümayəndə heyəti çıxış etdi, başqa nümayəndələr çıxış etdilər. ATƏT-in bütün üzvləri həmin bəyana-tı dəsteklədilər. Beləliklə də biz Lissabon görüşündə hesab edirəm

ki, istədiyimiz sənədi aldıq, məqsədimizə nail olduq. Hesab edirəm ki, bu böyük bir nailiyyətdir, qələbədir. Çünkü ilk dəfə ATƏT-in Zirvə görüşü səviyyəsində Ermənistən-Azərbaycan münaqişəsinin həll olunması üçün ATƏT-in prinsiplərinə uyğun olan, bu münaqişənin həllinin əsasını təşkil edən prinsiplər bir sənəd kimi qəbul olundu. Yene də deyirəm, bu prinsiplər Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkibində yüksək özünüidarəetmə statusu verilməsi, bir də ki, Dağlıq Qarabağın bütün əhalisine təhlükəsizlik zəmanəti verilməsidir.

Bilirsiniz ki, Ermənistən prezidenti Ter-Petrosyan Lissabon Zirvə görüşündə çıxış edərkən qəti dedi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz və bu məsələ yalnız öz müqəddəratını təyin etmə prinsipi ilə həll olunmalıdır. Azərbaycanın tərkibində olsa, guya ki, Ermənistənə qarşı, yaxud ermənilərə qarşı Azərbaycan tərəfindən soyqırımı ediləcəkdir. O, tamamilə əsassız olan bir bəyanatla çıxış etdi.

Amma bunun əksinə olaraq, ATƏT-in Zirvə görüşü belə bir sənəd qəbul etdi. Mən hesab edirəm ki, bu, gələcəkdə bizim sülh danışqlarımız üçün, məsələnin sülh yolu ilə həll olunması üçün yaxşı bir əsasdır və biz Lissabon Zirvə görüşündən böyük məmənliyət hissi ilə qayıdırıq.

Mən Lissabon Zirvə görüşündə çıxış edərkən də qeyd etmişəm və bu gün, Zirvə görüşü bitəndən və bizim üçün əhəmiyyətli sənəd əldə ediləndən sonra da deyirəm ki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həll olunması üçün bundan sonra da öz səylərini sərf edəcəkdir. Biz atəşkəs rejiminə sadıq qalacaqıq, məsələnin sülh yolu həll olmasına çalışacaqıq, Ermənistən ilə Azərbaycan arasında iki prezidentin nümayəndələri tərəfindən aparılan bila vasitə danışqlar davam edəcəkdir. Hesab edirəm ki, indi, ATƏT belə bir sənəd bəyan edəndən sonra Minsk qrupu da danışqları artıq bu sənədin çərçivəsində aparmalıdır. Mən hesab edirəm ki, gələcək işlərimiz üçün yaxşı əsas yaranıbdır. Bir də qeyd edirəm, Lissabon Zirvə görüşündən çox məmən olduğumu bildirirəm və məmənliyət hissi ilə də vətənə qayıdırıam.

S u a l : Cənab Prezident, bu Sizin böyük qələbənizdir. Sizin həyatınız da qələbələrlə müşayiət olunan bir həyatdır. Bunu hansı-

sa bir qələbə ilə müqayisə edərdinizmi, yoxsa bunun yeri tamamıla elahiddədir?

C a v a b : Bilirsiniz, qələbeni hələ biz tam qələbə əldə edəndə deyəcəyik.

S u a l : Cənab Prezident, xarici mətbuat yazar ki, Azərbaycan prezidentinə çox təzyiq olub, ancaq onu mövqeyindən döndərmək mümkün olmayıb.

C a v a b : Təzyiq olub? Bunu kim təzyiq, kim müraciət, kim danışqlar hesab edir, özü bilər. Ancaq şübhəsiz ki, mən bu qərarı qəbul edəndən sonra bir çox dövlət başçıları, nümayəndə heyətlərinin yüksək vezifeli şəxsləri menimlə xüsusi görüşlər keçirdilər və hər biri məndən təkidlə xahiş edirdi ki, qərarımı geri götürüm. Ancaq gətirilən bütün delillerin əvəzində, bunlar cavab olaraq mən onlara anladırdım ki, bu mövqeyimdən geri çəkilməyəcəyəm. Onu da demək lazımdır ki, mənə olan bütün bu müraciətlərdə, kimsə bunu təzyiq adlandırırsa, təzyiqlərdə hər bir dövlət başçısı, hər bir nümayəndə heyətinin təmsilçisi mənim bu qərarımın əsaslı olduğunu qeyd edirdi. Yəni, məni heç də günahlandırmırdılar ki, niyə belə qərar qəbul etmişəm. Heç kəs bunu mənə irad tuta bilmirdi. Mənə deyirdilər ki, sizin buna haqqınız var, ancaq xahiş edirdilər ki, Lissabon görüşünü pozmayım. Mən də deyirdim ki, siz istəmirsiniz Lissabon görüşü pozulsun, mən də istəmirəm. Ancaq bizim vəziyyətimizi anlayın. Burada hər bir dövlət başçısı öz dövlətinin monafeyi üçün çalışır. Mənim tələblərim ATƏT-in prinsiplərinə tam uyğundur, bu prinsiplərə zidd bir hərəkət etmirəm, odur ki, mənim bütün addımlarım tam hüquqidir. Ona görə də mənə təzyiq edirdilər, ya xahiş edildilər, müraciət edildilər – bunlar hamısı nəticəsiz qaldı. Əgər mənim belə mövqeyim olmasaydı, o sənəd də əldə olunmayıcaqdı.

Onu bilin ki, bu prinsiplər indiyə qədər heç bir sənəddə öz ek-sini tapmamışdır. Minsk qrupunda nə qədər çalışırdıq ki, bu prinsipləri əsas götürək, Ermənistən tərəfi buna etiraz etdiyinə görə, Minsk qrupu da heç bir şey edə bilmirdi.

S u a l : Cənab Prezident, Ermənistən prezidentinin müşaviri Lıbaridyan bildirir ki, Azərbaycan danışqlarda Minsk qrupundan guya onlara qarşı istifadə edir.

C a v a b : Biz heç kimdən istifadə etmirik. Mən orada qəti mövqə göstərdim, mən çox keskin mübarizəyə hazır idim və elə bir mübarizəyə de girişdim.

S u a l : Lissabon görüşünün əsas məsələləri ikinci planda qalmışdı, bütün müxbirlər ancaq Dağlıq Qarabağ məsəlesindən yazırdılar.

C a v a b : Elə bunun özü Azərbaycan üçün böyük qələbədir. Əger sammışa gələndə Dağlıq Qarabağ, Azərbaycan məsələsi tamamilə unuqulmuşdusa, iki-üç gün içərisində bu, bir nömrəli məsələyə çevrildi. Tekcə bu sənədə görə yox, ona görə ki, bütün dövlətlər dərk etdilər ki, bu məsələ nə qədər keskin məsələdir və biz nə qədər geniş ictimai rəy yarada bildik. Bunun özü ən böyük qələbədir.

ATƏT-in LISSABON ZİRVƏ TOPLANTISININ YEKUNLARINA HƏSR OLUNMUŞ GÖRÜŞDƏN SONRA AZƏRBAYCANIN VƏ XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ÜÇÜN BƏYANAT

*President Sarayı
6 dekabr 1996-ci il*

Hörmətli xanımlar və cənablar, axşamınız xeyir olsun!

Bu gün ictimaiyyətin nümayəndələri ile geniş səhbətimiz oldu, ona görə də mətbuat konfransının keçirilməsi bir balaca ləngidi və bu, xüsusən respublikamıza gəlmış jurnalistlər üçün müəyyən qədər çətinlik yaratdı. Ümidi varam ki, siz bunu üzrlü səbəb sayacaqsınız. Lakin indi men sizin qarşınızdayam və bütün suallarınıza cavab verməyə hazırlam.

Doğrudur, man Azərbaycanca danışmışam, tərcümə olunmasa da güman edirəm ki, verdiyim məlumatla müəyyən qədər tanışsınız. Ona görə də hesab edirəm ki, xüsusi bir bəyanat verməyə ehtiyac yoxdur. Yəqin ki, sizi maraqlandırın və narahat edən suallara dərhal cavab verəm, daha yaxşı olar. Buyurun.

S u a l : Hörmətli cənab Prezident, zaman Qarabağ probleminə yəni mövqelərdən yanaşmağı tələb edir. Təəssüf ki, bunu hamı başa düşmür və bəzi kütləvi informasiya vasitələrindən olan həmkarlarımız belə yazımlılar ki, Lissabonda Azərbaycan nümayəndə heyəti və Azərbaycan diplomatiyası guya məglubiyətə uğramışdır. Hörmətli cənab Prezident, xahiş edirəm, bu görüşün yekunlarından və mühüm sənedlərin imzalanmasından danışasınız.

C a v a b : Lissabon Zirvə görüşünün yekunları haqqında bù gün Azərbaycanca danışmışam. Təəssüflənirəm ki, danışdıqlarım tərcümə olunmadı. Buna baxmayaraq, sualınıza cavab verərək deyə bilərəm ki, albəttə, bizdə informasiya orqanları tamamilə müstəqildir və istediklərini azad şəkildə yaza bilərlər. Lakin həqiqətdən uzağa getmək lazımdır.

Dövlət və hökumət başçılarının Lissabon görüşü bütövlükde uğurla bitdi. Hesab edirəm ki, görüş Azərbaycan Respublikası üçün, Azərbaycan nümayəndə heyəti üçün də uğurla başa çatdı. Orada vəziyyət çox

mürəkkəb idi. Azərbaycan çalışırkı ki, Lissabon Zirvə görüşünün yekun sonodinde xüsusi maddə olsun və bu maddədə Ermonistan-Azərbaycan münaqişesinin, Dağlıq Qarabağ münaqişesinin dinciliklə aradan qaldırılmasının əsas prinsipləri öz əksini tapsın. Bunlar Azərbaycan Respublikasının ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində öz müqddərətini təyin etmə əsasında özünü-dare statusu verilməsi və Dağlıq Qarabağın, onun bütün əhalisinin təhlükəsizliyinə teminat verilməsi prinsipləridir. Layihədəki 20-ci maddə məhz bu prinsiplər nəzərə alınaraq tərtib edilmişdi. Lakin Ermonistan nümayəndə heyəti bu maddəni qəbul etmədi və öz veto, konsensus hüququndan istifadə edərək, onun qəbul olunmasına maneçilik törətdi. Hərçənd ki, bu maddə bizi də tam qane etmirdi. Buna baxmayaraq, biz belə hesab edirdik ki, əgər o qəbul edilərsə, onda bütün üç prinsip – ərazi bütövlüyü, Azərbaycanın tərkibində Dağlıq Qarabağın yüksək özünü-dare muxtarlıyyəti və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə teminat prinsipləri Lissabon Zirvə görüşünün yekun sonodində öz əksini tapacaqdır.

Lakin Ermenistan tərefi öz vətosunu götürmədi. Onda biz bütün sənədə, yəni Lissabon Zirvə görüşünün bütün bayannamasına veto qoymuşq. Bu, dövlət və hökumət başçılarında çox böyük narahatlılığı səbəb oldu. Ona görə ki, bu halda Zirvə görüşü her hansı bir sənəd qəbul edilmədən başa çata bilərdi. Bizimlə çoxlu danışçılar aparıldı. Bizi izah edirdilər ki, Zirvə görüşünün belə qurtarması arzuolunmazdır və çox kədərlidir. Bu zaman biz də öz mövqeyimizi izah edirdik. Axırıncı iclasadək, hətta dekabrın 3-də günorta iclas başlananına qədər sənəd diplomatik dildə deyildiyi kimi, kvadrat mötərizələrdə qaldı. Yəni sənəd üçün Azərbaycan nümayəndə heyətinin konsensusu yox idi. Biz ona veto qoymuşduq.

Nehayət, dövlət və hökumət başçılarının, müxtəlif nümayəndə heyətləri nümayəndəlerinin bizimlə çoxsaylı görüşləri, danışçıları, səhbətləri və meslehhətləşmələri nəticəsində bizə alternativ variant, yəni artıq məlum olan və dərc olunan bəyanatı təklif etdilər – əgər Zirvə görüşünün bütün iştirakçıları, ATƏT-in üzvləri münaqişənin tənzimləməsinin əsas prinsiplərini əks etdirən formulla razi olarsa, lakin Ermenistan veto qoysa, bu halda ATƏT-in qalan bütün üzvləri – bu iş 53 və ya 54 dövlətdir – bu barədə öz ümumi roynı, ümumi iradəsini ATƏT-in indiki sədrinin xüsusi bəyanatında ifadə edə bilərlər. ATƏT-

in indiki sədri təşkilatın bütün üzvləri adından çıxış edəcək və bu formül onun bəyanatında eks olunaqdır.

Biz bunu məqbul saydıq və bununla yalnız axırıcı iclasın başlangıcında bir şərtle razılaşdıq ki, bu, qəbul edilsin. İclasda təşkilatın indiki sadriniñ məhz bu cür bəyanatı oxunduqda biz öz vətomuzu götürdüq və Lissabon Zirvə görüşünün ümumi sənədi qəbul olundu. Bununla da, biz Zirvə görüşünün sənədini aldıq, çünki orada qeyd olunmuşdur ki, bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil edilir. Zirvə görüşünün bu sənədində Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasının üç bəndden ibarət prinsipləri – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyü, Azərbaycan tərkibində Dağlıq Qarabağa en yüksək dərəcəli özünüdərəetmə verən özüntüyinətmetə əsasında Dağlıq Qarabağın sazişdə müəyyən edilmiş hüquqi statusu və Dağlıq Qarabağın, onun bütün əhalisinin təminatlı təhlükəsizliyi prinsipləri eks etdirilmişdir. Bəyanatda göstərilir ki, bu bəyanatı, Ermənistan istisna olmaqla, ATƏT-in bütün üzvləri dəstəkləyirlər və bu bəyanat ATƏT-in sənədlərinə daxil edilir. Biz həmin sənədə geri qayıtdıq. Buna görə de kim necə istəyirse, elə də hesab edir. Mən belə hesab edirəm ki, ATƏT bizim bu təşkilatda olduğumuz dövr ərzində və bu münaqişə ilə məşğul olduğu dövrda biz ilk dəfə elə bir sənəd əldə etdik ki, burada Ermənistandan Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasının əsas prinsipləri eks etdirilmişdir.

S u a l : Hörmətli Prezident, Siz Qafqazda və bütün dünyada sülh axıtaran lidersiniz. Bunun ən bariz nümunəsi Lissabon Zirvə toplantısıdır. Qafqazda sülhün, emin-amanlığın və sabitliyin bərqrər olması üçün Azərbaycan qonşu ölkələrə və digər türk dövlətlərinə nə ilə kömək edə biler? Təşəkkür edirəm.

C a v a b : Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsi araq səkkiz ildir davam edir. Ermənistan Azərbaycana hərbi təcavüz edibdir, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfin dən işğal olunubdur, bir milyondan çox Azərbaycan vətəndaşı bu işğal olunmuş torpaqlardan zorla çıxarıldı və indi çadırlarda ağır vəziyyət də yaşayır. Biz 1994-cü ilin may ayında atəsi dayandırmışıq, 2 il 7 aydır ki, atəşkəs rejimi mövcuddur. Biz atəşkəs rejimini bundan sonra da davam etdirmək fikrindəyik. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik.

Məsələni məhz sülh yolu ilə həll etmək üçün Lissabon Zirvə görüşündə bu sülh danışqlarının əsas prinsiplərini əldə etmək istəyirdik ki, bu, tek bizim teklifimiz olmasın, həmin prinsiplər ATƏT-də daxil olan dövlətlər üçün də məqbul olsun, yəni onlar bunu təsdiq etsinlər. Biz buna nail olduq. Biz bundan sonra da bu yolla getmək istəyirik. Mən bu gün artıq bəyan etmişəm və bir daha bəyan edəcəyəm ki, biz döyüşə yenidən başlamaq istəmirik, müharibə istəmirik. Biz tam sülh istəyirik. Hesab edirəm ki, biz bu münaqişəni həmin prinsiplər əsasında aradan qaldıra bilərik.

O ki qaldı başqa ölkələrdəki münaqişələrə, bəli, Qafqazda Gürcüstan-Abxaziya münaqişəsi var, Gürcüstan-Osetiya münaqişəsi varyaxud da Qafqazda Çeçenistan-Rusiya münaqişəsi var, bir balaca zaif olsa da çeçen-inquş münaqişəsi var. Bəli, Qafqaz bölgəsində bu münaqişələr var. Arzu edirəm ki, bu münaqişələrin hamısı sülh yolu ilə həll edilsin, müharibə olmasın, heç yerde atəş olmasın. Biz həm öz münaqişəmizi, həm də qonşu ölkələrdəki münaqişələri sülh yolu ilə həll etmək üçün öz imkanlarımızdan bundan sonra da istifadə edəcəyik.

S u a l : Heydər Əliyeviç, Sizə sual verməzdən əvvəl demək istəyirəm ki, mən bu salonda bəlkə də yeganə adamam ki, Siz mənə borclusunuz. Bəli, dörd ildir ki, Siz mənə müsahibə borclusunuz. Biz Sizinle Naxçıvanda səhbət edəndə mən Siza dedim ki, vaxt gələcək, xalq Sizi Bakıya çağıracaq. Siz onda güllişədiniz. Mən isə dedim: Onda mənə müsahibə verərsiniz. Buraya da məhz ondan ötrü gəlmİŞəm. Mən mətbuat konfransından sonra Sizin qərarınızı gözləyəcəyəm.

Hələlik isə sualım belədir – sənədi imzalamaq, yoxsa imzalamamaya kimi ən faciəli, ən incə məqamda Siz Rusiya hökumətinin başçısı Viktor Çernomırdinin və xarici işlər naziri Yevgeni Primakovun münasibətini necə hiss etdiniz – bu, diplomatik nəzakət, yoxsa Sizin mövqeyinizi güclü şəkildə dəsteklənməsi demək idi?

C a v a b : Hörmətli Korsunski, ən əvvəl mən siz Azərbaycanda salamlayıv və şadam ki, siz respublikamıza gəlmisiniz. Söz yox ki, mən öz borcumu verəcəyəm və Siz məndən müsahibə alacaqsınız. Sizə minnətdaram ki, mənim üçün ağır dövrdə – 1990-ci və ya 1991-ci ildə, mən Naxçıvanda yaşadığım dövrdə siz həqiqətən Sankt-Peterburqdan Naxçıvana gəldiniz və mənimlə səhbət etdiniz. O dövrdə Naxçıvan blokadada idi – yeri gəlmışkən, indi də blokadadadır, lakin bu gün ona kömək göstərməyə hər halda imkanımız var – mən Moskvada və Bakı-

da məruz qaldığım təqiblərdən can qurtararaq oraya getmişdim və adı bir sakın kimi orada yaşayırdım. Yadimdadır, suallarınıza cavab verdim və sonra siz mənimlə müsahibəni «Çəs pik» qəzetində dərc etdirdiniz. Mən size buna görə, həmçinin ona görə təşəkkür edirəm ki, siz səhbətimiz barəsində vicdanlı hərəkət etdiniz və hər şeyi dediyim kimi dərc etdirdiniz. Buna görə də mən sizinlə görüşməyə çox şadam. Güman edirəm ki, bu gün, ya da sabah sizinlə xüsusi olaraq, görüşəcəyəm.

İndi də sizin sualınız barədə. Deməliyəm ki, Rusiya nümayəndə heyətinə başçılıq edən Rusiya Federasiyasının baş naziri cənab Çernomirdin və Rusyanın xarici işlər naziri cənab Primakov bu prosesdə çox fəal iştirak etdilər. Mən onlarla sammitdən əvvəl də, sammit zamanı da görüşdüm. Onlar mənim mövqeyimi başa düşdülər və ümumi sənədə konsensus verməməyimə rəğbatlə yanaşdırılar. Lakin bununla yanaşı, digər nümayəndə heyətlərinin rəhbərləri kimi, onlar da çox narahat idilər ki, sammit sənəd qəbul edilmədən başa çata bilər. Bildiyiniz kimi Rusiya Minsk qrupunun həmsədridir, buna görə də Rusyanın üzərinə xüsusi məsuliyyət düşürdü. Həmçinin Minsk qrupunun həmsədri olan Finlandiya ilə birlikdə Rusiya Lissabon Zirvə toplantısında Helsinki təklif irəli sürmüştü və bu təklif sammitin yekun sənədinin 20-ci maddəsinin principcə əsasını təşkil etmişdi. Lakin Ermənistandan vəto qoyması noticəsində bu maddə qəbul olunmadı. Alternativ qərar axtarmağa başlandıqda Rusiya nümayəndə heyəti, cənab Çernomirdin və cənab Primakov bu işdə çox yaxından iştirak etdilər və buna görə mən onlara minnətdaram.

Rusiya nümayəndə heyətinin başçısı, baş nazir cənab Çernomirdin ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistən-Azərbaycan münaqişəsi, Dağılıq Qarabağ münaqişəsi haqqında bəyanatı qəbul olunan zaman da çıxış etdi və zənnimcə, bu bəyanatı çox güclü dəstəklədi və əmin etdi ki, Rusiya bu münaqişənin aradan qaldırılması üçün hər şey edəcəkdir. Mən çox razıyam. Burada, sizin dediyiniz kimi, diplomatik nəzakət yox idi, real dəstək var idi.

S u a l : Bu gün Azərbaycanın dəqiq xarici siyaset strategiyası sayəsində Ermənistanın beynəlxalq meydanda təkənləməsi artıq bir faktdır. Odur ki, Yuqoslaviya barəsində görülmüş tədbirin ATƏT çərçivəsində Ermənistən barəsində də həyata keçirilməsi, yəni Ermənistanın ATƏT forumlarında səs hüququndan məhrum edilməsi mümkündürmü?

C a v a b : Bilirsiniz ki, mən ATƏT-in adından danışa bilmərəm. Lakin şəxson mən istəməzdim ki, Ermonistan barəsində belə qorar qəbul edilsin. Mən bu gün də, Lissabonda da bildirmişəm ki, biz hər halda Azərbaycan ilə Ermənistən arasında qarşılıqlı anlaşma yaratmaq istəyirik. Ermənistən nümayəndə heyətinin Lissabonda özünü destruktiv aparmasına baxmayaq, ümidiyərəm ki, ATƏT-in faaliyyətdə olan sədrinin bütün ATƏT üzvləri adından məlum bəyanatı qəbul edildikdən sonra artıq Ermənistanda düşünərlər və qarşılıqlı anlaşmaya nail olmayıüzümüz, danışqlar prosesini daha da gücləndirməyimiz, əlbəttə, sammitin bəyanatında öz əksini tapmış üç prinsip əsasında gücləndirməyimiz üçün yəqin ki, müəyyən addımlar atacaqlar.

S u a l : Cənab Prezident, Xəzəryəni dövlətlərin noyabrdə Aşqabad-da axırıncı görüşündə Xəzərin statusu haqqında qəti qərar yenə də qəbul edilmədi. Məni maraqlandıran budur ki, indi bu məsələnin həlli hansı mərhələdədir və statusun perspektivi necədir?

C a v a b : Bilirsinizmi, Xəzər dənizinin statusu haqqında indi hər hansı bir qərar qəbul etmek son dərəcə çətindir. Hətta deyərdim ki, əslində qeyri-mümkündür. Xəzərin statusunu müəyyənləşdirmək məqsədi ilə hər hansı bir əsas işləyib hazırlamaq üçün cəhdələr göstərilir. Məsələn, mən hesab edirəm ki, buna çox vaxt, bəlkə də illərlə vaxt gedəcəkdir. Azərbaycanın mövqeyinə goldikdə, biz onu noyabrın 12-də Aşqabadda Xəzəryəni ölkələrin xarici işlər nazirlərinin görüşü zamanı bildirmişik. Azərbaycanın və Qazaxıstanın mövqeyi eyni olmuşdur – biz Xəzərin təkindən, onun mineral resurslarından istifadə olunması üçün Xəzər dənizini sektorlara bölməyi təklif edirik. Diger üç ölkə – İran, Rusiya və Türkmenistan başqa variant təklif edirlər. Bu variant nöinki təkcə bizim üçün, hesab edirəm ki, principcə məqbul deyildir. Buna görə də orada heç bir qərar qəbul edilmədi. Belə bir ümumi bəyanat verildi ki, nazirlərin görüşü oldu və onlar Xəzər dənizinin statusu problemləri barədə fikir mübadiləsi apardılar. Doğrudur, orada Rusiya, İran və Türkmenistan Xəzər dənizinin bu ölkələrə aid sahil sularındaki resurlardan istifadə olunması üçün müstərəkşirkət yaradılması haqqında saziş imzaladılar. Biz buna etiraz etmirik, yarada bilirlər – qoy yaratsınlar.

S u a l : Cənab Prezident, Azərbaycan NATO-nun üzvü olmaq niyətindədirmi? Azərbaycan hansı təşkilati regionda sabitliyin və sülhün təminatçısı, habelə bölgədəki mövcud regionlararası, millətlərəsəsi münaqişəlerin aradan qaldırılmasının təminatçısı hesab edir? Ermənistən-

la birbaşa dialoq barəsində Siz nə düşünürsünüz? Bu, mümkündürmü?

C a v a b : Birinci sualı cavab olaraq deyim ki, biz 1994-ci ildə NATO-nun «Sülh namənə tərəfdəşliq» programını imzaladıq və bu program çərçivəsində NATO ilə əməkdaşlıq edirik.

O ki qaldı ikinci sualınıza, yəni Azərbaycanın hansı təşkilatı sabitliyin və münaqişəni aradan qaldırmağın təminatçısı hesab etməsi barədusalı, bilirsınızmı, indi Ermənistən-Azərbaycan münaqişəsinin dinciliklə həlli məsəlesi müzakire olunur. Bu məsələ ilə əlaqədar ATƏT-in və onun yaratdığı Minsk qrupunun, Minsk konfransının müvafiq tədbirləri həyata keçirilir. ATƏT Minsk konfransını 1992-ci ildə, Ermənistən-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün xüsusi olaraq yaratmışdır. Biz belə hesab edirik ki, ATƏT-in Minsk qrupu, Minsk konfransı Ermənistən-Azərbaycan münaqişəsinin tənzimlənməsinə nail olmaq üçün daha böyük imkanlara malikdir. Buna görə də biz ATƏT çərçivəsində Minsk qrupu ilə əməkdaşlığı davam etdirəcəyik, xüsusən də tənzimlənmənin əsas prinsiplərinin öz əksini tapdığı ATƏT bəyanatını, sənədini əldə etdikdən sonra. Əlbəttə, bununla yanaşı, biz danışıqlar prosesinin gedişinə müsbət təsir göstərmək üçün bütün beynəlxalq təşkilatlardan, o cümlədən BMT-dən, habelə başqa ölkələrə nisbətən buna daha böyük imkanları olan ABŞ, Rusiya kimi dövlətlərlə ikitirəfli münasibətlərimizdən də istifadə edəcəyik. Biz bu imkanlardan gələcəkdə də istifadə edəcəyik. Ancaq biz hesab edirik ki, indi ATƏT və Minsk qrupu Ermənistən-Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün mühüm vasitədir.

Üçüncü sual ilə əlaqədar deyim ki, Ermənistənla Azərbaycan arasında bilavasita dialoq, əlbəttə, keşilməmişdir. Bu dialoqu Azərbaycan Prezidentinin nümayəndəsi Vəfa Quluzadə və Ermənistən prezidentinin nümayəndəsi Libaridyan aparmışlar. Lissabonda prezident cənab Ter-Petrosyanla görüş zamanı da biz razılığa geldik ki, bu dialoq fəal surətdə davam etdirilsin. Yeri gəlmışkən, Ter-Petrosyan sammitin yekun iclasında da bu cür bəyanat vermişdir.

S u a l : Cənab Prezident, Azərbaycanın Avropa Şurasına daxil olması haqqında danışıqlar indi hansı mərhələdədir?

C a v a b : Siz bilirsiniz ki, bizi oraya, özlerinin dediyi kimi, dəvət olunmuş qonaq, yaxud Avropa Şurasına namizəd kimi qəbul ediblər. Ümidvarıq ki, toxminən gələn ilin əvvəllerində Azərbaycan Avropa Şurasına qəbul ediləcəkdir.

S u a l : Bundan əvvəlki Zirvə toplantısında – Budapeştdə Ermənistən mövqeyi indiki kimi sərt olmamışdır. O vaxtdan iki il keçmişdir və elə təsəvvür yaranır ki, indi bütün atəşkəs dövrü ərzində on görənin günlər başlayır. Sizcə, bununla əlaqədar Lissabon sammiti yekunların real əhəmiyyəti nədən ibarətdir və dəyişmiş vəziyyətdə Rusiya-nın rolü necə ola bilər?

C a v a b : Bilirsınızmı, sammitin yekunu ondan ibarətdir ki, onun son, əsas sənədində münaqişədən bəhs olunmur, çünki 20-ci maddə Ermənistən təkidi ilə çıxarılmışdır. Lissabon sammitinin daha bir sənədi var – bu, fealiyyətdə olan sədrin sammit adından verdiyi bəyanatdır. Mən demisəm və təkrar edirəm – bu yaxşı zəmindir və hesab edirom ki, mühüm sənəddir. Bu sənəd tam sülhə nail olmaq, münaqişəni aradan qaldırmaq üçün Ermənistənla Azərbaycan arasındaki danışıqlarda yeni mərhələ açır. Çünki Ermənistən Minsk qrupu çərçivəsində görüşlər zamanı Azərbaycanın ərazi bütövlüyündən söhbət gedən formulu qəbul etməkdən boyun qaçırdı. Son vaxtlar onlar hətta o dərəcəyə çataraq bildirmişlər ki, Dağlıq Qarabağ öz müqəddərətini Azərbaycanın tərkibindən kənardə təyin edə bilər – aydın deyil ki, harada və necə. Ona görə də indi, Ermənistən istisna olmaqla, sammitin bütün iştirakçıları, ATƏT üzvləri bu bəyanata səs verdiyi bir vaxtda – özü də bu bəyanat qəbul edilərkən Amerika Birləşmiş Ştatlarının da, Rusyanın da, Finlandiyanın da nümayəndələri çıxış edib bildirdilər ki, onlar bu bəyanatı destəkləyirlər və danışıqlar möhz onun əsasında aparılacaqdır. Avropa Birliyinin 15 ölkəsi adından İrlandiyanın baş naziri çıxış etdi və bu üç prinsipi dəstəklədiyi bildirdi – bütün bunlar sülh danışıqlarının aparılması üçün tamamilə yeni səhifə, yeni mərhələ açır. Sammitdən sonra Ermənistən tərəfi öz mövqelərini yenidən nəzərdən keçirib müəyyən dərəcədə dəyişməlidir. Ümidvaram ki, biz dialoqu davam etdirəcək və sülhə nail olmaq üçün bu prinsiplər əsasında daha intensiv danışıqlar apara biləcəyik.

Rusyanın roluna göldikdə, Rusiya Minsk qrupunun hömsədri olaraq qalır. Finlandiya Minsk qrupunda bundan sonra hömsədr olmayıcaq və onun yerini başqa dövlət tutacaqdır. Rusiya isə hömsədr olaraq qalır. Buna görə də hem Minsk qrupunun hömsədri, hem də Zaqafqaziya bölgəsinə, Ermənistənə və Azərbaycana çox yaxın münasibəti olan ölkə kimi Rusiya bu münaqişənin həllində, sülh əldə edilməsində, şübhəsiz, çox böyük rol oynaya bilər. Mən buna ümidi bəsləyirəm.

S u a l : Hörmətli Prezident, Lissabonda çətin mübarizəniz zamanı Sizə on çox hansı ölkə dəstək verdi? Türkiyənin mövqeyini necə qıymətləndirirsiz? Lissabon Zirvə toplantısının prinsiplerino uyğun olaraq qarşındaki illərdə Azərbaycan xalqı Türkiyədən nə kimi yardım gözləyir? Bir də, Siz nə üçün rusca danışırımsız?

C a v a b : Mən rusca verilən suallara rusca cavab verirəm, buna görə də siz gərək məni üzürlü hesab edəsiniz.

Mən sizə bildirmək isteyirəm ki, orada bizim mövqeyimizi, demək olar, bütün dövlətlər dəstəkləyirdilər. Ancaq aydınlaşdır ki, bu problemlə birinci növbədə möşgül olan Minsk qrupunun dövlətləridir. Onların arasında Amerika Birləşmiş Ştatları da, Rusiya da, Türkiyə də, Almaniya da, Fransa da, Finlandiya da və başqa dövlətlər də var. Onların həmisi bizim mövqeyimizi dəstəkləyirdi. Başqaları da dəstəkləyirdi. Mən orada çox görüşlər keçirdim. Məsələn, ABŞ-in vitse-prezidenti cənab Qur, Rusyanın baş naziri cənab Çernomirdin, Almanyanın xarici işlər naziri cənab Kinkel, Fransanın xarici işlər naziri cənab Erve de Şarett, Böyük Britaniyanın xarici işlər naziri cənab Rifkind və digər şəxslər – prezidentlər, baş nazirlər ilə görüşdüm. Ümumiyyətlə, biz çox görüşlər keçirdik. Türkiyənin cumhur başkanı, əziz dostum Süleyman Dəmirəl bizim bu məsələlərlə daim möşgül olur. Mən Lissabona gələn günü, yəni dekabrın 1-də Süleyman Dəmirəl ilə xüsusi görüş keçirdik. O məni Türkiyənin Lissabondakı səfəriyinə dəvət etdi. Orada biz bu məsələni də müzakirə etdik. Türkiyə bizim mövqeyimizi daim dəstəkləmişdir – keçmişdə də, Lissabonda da.

Biz Türkiyədən nə gözləyirik? Onu gözləyirik ki, Türkiyə bundan sonra da bizimlə birlikdə olsun, bizim yanımızda olsun. Türkiyənin cumhur başkanı Süleyman Dəmirəl də, ölkənin digər rəhbərləri də deyirlər ki, Azərbaycanın dərdi Türkiyənin dərdidir, Azərbaycanda gülləndə Türkiyədə də gülürler, Azərbaycanda kədərlənəndə Türkiyədə də kədərlənirlər. Bax, bu, doğrudan da, bizim dostluğumuzun, qardaşlığımızın prinsipidir. Biz dostluğumuzu məhz bu prinsip əsasında davam etdirəcəyik.

S u a l : Cənab Prezident, Siz sammitin birinci gündündə edilən çıxışdan sonra Levon Ter-Petrosyanla keçirdiyiniz görüşdən danışdırınız. Sammitin əhəmiyyətini dərk edərək biz bu görüşün gedişini Portuqaliyadan peyk vasitəsilə birbaşa verilişdə izləyirdik. Sammit bitdi və bu zaman Sizin Ter-Petrosyanla kiçik bir dialoqunuz oldu. Maraqlıdır, bu

zaman nə danışdırınız? Sualımın davamı olaraq soruşmaq istoyırm: Sizə elə gəlmirmi ki, diplomatiyanın güclü və ya zəif olması praktikası diplomatiya arxayıncılığına gətirib çıxarı? Cox sağ olun.

C a v a b : Siz sammit bitdən sonra Ter-Petrosyanla olan görüşümüzü deyirsiniz? Bəlli, həmin dialoq ondan ibarət oldu ki, biz bir gün əvvəl danışmışdıq və danışığımızın sonunda prezident Ter-Petrosyan da, mən də boyan etdik ki, bir-birimizə qarşı sort çıxışlarımıza baxmayaraq, biz danışıqlar prosesini davam etdirəcəyik – Minsk qrupu çörçivəsində danışıqlar aparacaq və birbaşa danışıqlar da davam etdiriləcəkdir. Həmin bir neçə saniyelik görüşümüz də bunun təsdiqinə həsr olunmuşdu.

O ki qaldı diplomatiyanın güclü və ya gücsüz olmasına, bilirsinizmi, buların bir növ nəzəri fikirlərdir. Mən buna vaxt itirmək istəmərim.

S u a l : Siz MDB-nin голоsoyını necə görürsünüz?

C a v a b : Mən MDB-ni indikindən daha təsirli birləşkiliyi görmək istərdim. Ona görə ki, MDB onu görmək istədiyim səviyyəyə hələ gəlib çıxmamışdır. Dünyada nümunə ola biləcək misallar var. Məsələn, Avropa Birliyi, digər ittiifaqlar. Elə etmək lazımdır ki, MDB-nin fəaliyyətində qarşılıqlı münasibətlərdə demokratik prinsiplər üstünlük təşkil etsin. Görək MDB öz fəaliyyətinin üstün istiqamətlərini müəyyənəldirsən, ayrı-ayrı sahələrə səpələnəməsin. Aydınlaşdır ki, MDB öz təşəkkül dövrünü yaşayır və bu dövrdə qarşıya olduqca çoxlu çətinlik çıxır. Onu da nəzəre almaq lazımdır ki, MDB öz müstəqilliyini yenico olda etmiş olan ölkələrdən ibarətdir. Hər ölkənin öz problemləri var, xüsusun də iqtisadi-sosial sahədə. Odur ki, belə bir şəraitdə MDB-nin, məsələn, Avropa Birliyi səviyyəsində olması barədə düşünmək sadələvhilək olardı. Görünür, illər, bəlkə də çox-çox illər gərəkdir ki, biz bu səviyyəyə gəlib çataq. Lakin biz buna nail olmağa çalışmalı, bu yolla getməliyik. Misal üçün, Azərbaycan bunu istəyir.

S u a l : Hörmətli Prezident, iki ildən sonra ziyarət etdiyim Azərbaycan höqiqətən çox böyük nailiyyyətlər olda etmişdir. Buna nəftdən əldə olunacaq geliri də əlavə etsək, görərik ki, gələcəkdə Azərbaycanı daha böyük uğurlar gözləyir. Sualım belədir – boru kəmərləri ilə nə vaxt axacaq? Azərbaycan nəftdən gəliri nə vaxt götürməyə başlayacaq? Təşəkkür edirəm.

C a v a b : Əvvələ, təşəkkür edirəm ki, siz iki il bundan önce görüklerinizi indi müqayisə edərək ədalətli olaraq, Azərbaycanda baş

vermiş dəyişiklikleri görmüsünüz və bu barədə öz sözlərinizi dediniz. Teşəkkür edirəm. Ona görə ki, bəzən ölkəmizə gelən bir para adamlar vəziyyəti düzgün qiymətləndirə bilmirlər. İkincisi, öz ölkəmizin daxilində ele adamlar var ki, onlar müxalifətde olduqlarına görə Azərbaycanda baş verən her şeyi qara eynəkle görürər və hər bir şeyi də pis qiymətləndirirler. Odur ki, bu müsbət qiymətinizə görə size təşəkkürümüz bildirirəm.

Azərbaycanda iqtisadiyyat sahəsində baş vermiş dəyişikliklər doğrudan da mövcuddur. Bunlar Azərbaycanın yeritdiyi iqtisadi siyasetin, iqtisadi islahatlar aparılmasının, özəlləşdirmə prosesine başlanmasının, torpaq islahatının həyata keçirilməsinin, torpağın şəxsi mülkiyyətə verilməsi haqqında qanun qəbul olunmasının, idxlə-ihrac prosesinin liberallaşdırılmasının və ümumiyyətə, iqtisadiyyatda liberallaşdırma prosesinin nəticəsidir.

Şübhəsiz ki, biz Azərbaycanın qapılarını açaraq xarici şirkət və firmaları ölkəmizə dəvət edirik. Ola bilsin ki, keçən illərdə sabitlik olmadığından Azərbaycana o qədər də etibar etmirdiler və oxları da gelmirdi. Artıq son iki ildə Azərbaycanda tam sabitlik var və bunu da xarici ölkələrin şirkətləri görür, nəticədə Azərbaycana qoyulan investisiyalar gündən-güne artır. Söz yox ki, bunlar bizim imzaladığımız neft müqavilələri ilə əlaqədar qoyulan investisiyalardır. Güman edirəm ki, bizim neft müqavilələrimiz vaxtında həyata keçirilir. Bir-iki ay bundan önce mən bu barədə melumatı dinlədim. Mənə verilən hesabat göstərir ki, nəzərdə tutulan program vaxtında həyata keçirilir. Biz heç bir şeydə gecikmirik. Azərbaycandan nefti ixrac etmək üçün Rusiyadan keçən boru kəməri bu ilin sonunda hazır olacaq. 1998-ci ilin sonunda isə Azərbaycandan Qərbi Gürcüstan ərazisi ilə Qara dənizin Supsa limanına gedən boru kəməri çəkilib başa çatdırılacaqdır. Bu boru kəmərinin inşasına 1997-ci ildə başlanacaqdır. Biz böyük boru kəməri barədə də düşünürük. Güman edirəm ki, 1997-ci ildə bu barədə qərar qəbul olunacaqdır.

Mən bilirəm, Türkiye ictimaiyyeti maraqlanır ki, Bakı-Ceyhan boru kəməri olacaqmı? Mən isteyirəm ki, bu olsun və bunun üçün de çalışram.

S u a l : Cənab Prezident, iki il bundan qabaq ağayı Həsənovla mənim müsahibəm oldu. O bildirdi ki, Azərbaycanın həm daxili, həm də xarici siyaseti onun neftində aslidir. İndiki vəziyyətdə Azərbaycanın

daxili siyasetində də, xarici siyasetində də birinci məsəla Qarabağ problemidir. Sizin fikrinizcə, Xəzər nefti Qarabağ probleminin həllinə ne dərəcədə kömək edəcək?

C a v a b : Mən bilmirəm, kim sizə deyib ki, Azərbaycanın daxili və xarici siyaseti Azərbaycan neftində aslidir. Deyirsiniz ki, bunu Həsənov bildirib? Mən belə hesab etmirəm, Həsənov da belə hesab etmir. Bizim xarici və daxili siyasetimiz heç bir şəydə asılı olmayan, Azərbaycan Respublikasının milli mənafelerini qoruyan, Azərbaycanın dövlət müstəqilliyini təmin edən, Azərbaycanı Dünya Birliyində bərabərhüquqlu dövlət etməyə yönəldilən bir siyasetdir.

Daxili siyasetimiz Azərbaycanda demokratik hüquqi dövlət qurmaqdır, demokratik prinsipləri inkişaf etdirmək, bərqərar etmək, insan azadlığını, söz azadlığını, mətbuat azadlığını, vicdan azadlığını təmin etməkdir. Bunlar daxili siyasetimizdir və eyni zamanda islahatlar aparmaq, özəlləşdirmə programını həyata keçirmək, torpaq islahatı keçirmək, torpaq şəxsi mülkiyyətə vermək və beləliklə də bu iqtisadi islahatlarla Azərbaycanın iqtisadiyyatını canlandırmışdır. Azərbaycanın böyük iqtisadi potensialı var. Hesab edirəm ki, Azərbaycanda torpaq islahatı başa çatdırılsa – bunun üçün 2-3 il lazımdır – Azərbaycanın təbieti, ümumi torpaqları çox böyük mehsul verəcək və iqtisadiyyatımızın böyük bir hissəsini təşkil edəcəkdir. Azərbaycan, həmçinin böyük sənaye potensialına malikdir. Özəlləşdirmə həyata keçirildikdən sonra Azərbaycanın sənaye potensialı yeni bir mərhələyə qədəm qoymaçdır. Bunun özü də böyük bir nəticə verəcəkdir. Gələcəkdə neft sənayesindən elda edəcəyimiz nailiyyətləri də bunun üstünə əlavə edim. Bütün bunlar həm daxildə Azərbaycanın sosial-iqtisadi vəziyyətini xeyli yaxşılaşdıracaqdır, həm də xarici ölkələrlə ticarət əlaqələri üçün, iqtisadiyyatımızı dünya iqtisadiyyatına bağlamaq üçün şərait yaradacaqdır.

O ki qaldı Qarabağ məsəlesinin həllinə neftin nə dərəcədə kömək edə bilməsinə, ola biler, kömək edə bilsin. Amma bunları bir-birinə bilavasite bağlamaq olmaz.

S u a l : Ermenistan ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsi haqqında saziş bağlanmışdır. Bu saziş çox uzun müddət nə Rusiya Dövlət Duması tərəfindən, nə də Ermənistən parlamenti tərəfindən tedsiq edilməmişdir, dünən Ermənistən Konstitusiya Məhkəməsi bu sazişin Ermənistən konstitusiyasına müvafiqliyi barədə vaxtından əv-

vel qərar çıxarmış və onun təsdiq olunmasını tövsiyə etmişdir. Siz burada Lissabon sammitinin hər hansı bir nəticəsi olduğunu görüsünüz mü? Teşəkkür edirəm.

C a v a b : Verdiyiniz məlumatə görə sizə təşəkkür edirəm. Mən bunu bilmirdim. Bəlkə də müəyyən bir qarşılıqlı əlaqə var. Mən bunu bilmirəm. Mən prinsipcə hesab etmişəm və edirəm ki, Rusiya Federasiyasının Zaqafqaziya ərazisində, xüsusen Ermənistanda hərbi bazalarının olmasına heç bir lüzum yoxdur. Onlar nəye gərəkdir – mən başa düşmürem. Məsələn, mən hesab edirəm ki, bu tamamile lazım deyildir. Əgər Ermənistən saziş bağlayıb onu indiyədək təsdiq etməmişdəsə, dünən isə Konstitusiya Mehkəməsi sazişin təsdiqlənməsi barədə rəy vermişə, bu, Ermənistən daxili işidir. Mən Zaqafqaziya ərazisində Rusiya Silahlı Qüvvələrinin yerləşdirilməsinin prinsipcə eleyhinəyəm.

S u a l : Möhtərəm Prezidentimiz, Lissabon sammitində Azərbaycan nümayəndə heyəti nə mümkünse, ona nail oldu, Budapeşt sammiti ilə müqayisədə irəliyə doğru önemli addım atdı. Lakin bu dəfə də ermənilər Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyində düzgün nəticə çıxardılar. Bir sözle, Dağlıq Qarabağa yüksək status verilmesi, Dağlıq Qarabağın bütün ehalisinin təhlükəsizliyinə təminat onları razı salır. İndi hamim bir məsələ düşündürür. Bundan sonra ermənilərlə sülh danışqları hənsi yöndə aparılacaqdır?

C a v a b : Ele hemin yöndə aparılacaqdır. Yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək status verilmesi prinsipləri Lissabon sammitində ATƏT-in üzvü olan dövlətlər tərəfindən desteklənib, qəbul edilibdir. Biz danışqları da bu prinsiplər əsasında aparacaqıq.

S u a l : Möhtərəm Prezident, Sizdən evvelki dövlət rəhbərləri Dağlıq Qarabağla bağlı keçirilən beynəlxalq görüşlərdə heç bir müsbət nəticə əldə edə bilməmişlər. Siz hələ Naxçıvanda blokada şəraitində olarkən Jeleznovodsk danışqlarının uğursuz nəticələrini xalqa açıqlamışdırınız. Siz dövlət rəhbəri olduqdan sonra bütün qüvvənizi Dağlıq Qarabağda sülh əldə olunmasına və Azərbaycanın ərazi bütövlüyünün qorunmasına sərf edirsiniz. Ateşkəs və Lissabondakı qəlebə buna bir dəha sübutdur. Cənab Prezident, Lissabon Zirve toplantısından sonra Azərbaycan xalqı Sizin siyasi müdrikliyiniz sayesində hənsi qəlebəni gözləyə bilər? Cox sağlam olun.

C a v a b : Bilirsinizmi, biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Məsələnin sülh yolu ilə həll olunmasına «qəlebə» sözü o qədər də uyğun deyildir. Qəlebə adətən vuruşlarda, döyüslərde olur, kimsə kimse qalib gelir. Ancaq məsələni sülh yolu ilə həll etmək üçün danışqlar lazımdır, qarşılıqlı razılıq lazımdır, bir-birinə müəyyən güzəştərlərə getmek lazımdır, müəyyən kompromislər lazımdır. Biz mehz belə halda, bu yolla sülh əldə edə bilerik. Sülhün əldə edilmesi heç kəsin qələbəsi deyildir – nə Azərbaycan tərəfinin, nə də Ermənistən tərəfinin. Bu, ümumi qəlebedir. Sülh Azərbaycan üçün o deməkdir ki, Azərbaycanın işgal olunmuş əraziləri Ermənistən silahlı qüvvələrinəndən təmizlənməli, o silahlı qüvvələr oradan çıxarılmalı, didərgin düşmüş vətəndaşlarımız Azərbaycanın işgal olunmuş torpaqları təmizləndikdən sonra öz yerlərinə qayıtmalıdırular. Ermənistənla Azərbaycan arasında sülh müqaviləsi bağlanmalıdır, bir-birinə qarşılıqlı inam yaranmalıdır, bir-birinə olan düşməncilik, ziddiyetlər aradan götürülməlidir, keçmiş əlaqələrimizi bərpa etməliyik. Yaralarımız nə qədər derin olsa da, itkilərimiz nə qədər çox olsa da, bu itkilər bize nə qədər ağır olsa da, biz irəliyə baxmalıyıq. Ermənistənla Azərbaycan arasında daim düşməncilik münasibətləri saxlamaq olmaz. Mən bunu Lissabonda prezident Ter-Petrosyanla görüşdə ona da bildirdim və dedim: Əgər siz düşünürsünüz ki, Azərbaycanla Ermənistən daim düşmən olacaq – bu mümkün deyil, belə olmayıacaqdır. Zaman keçəcək, biz sülh əldə edəcəyik, qonşuluq münasibətlərimiz, ticarət və iqtisadiyyat sahəsində əlaqələr bərpa olunacaqdır. Bu, həm Ermənistən, həm də Azərbaycan vətəndaşlarının, həm erməni xalqının, həm də Azərbaycan xalqının rifahi naməni olacaqdır.

Bu yolla getdikdə, şübhəsiz, qəlebədən səhəbət ola bilməz. Burada səhəbət qarşılıqlı razılıqdan gedir. Biz bu yolla gedəcəyik.

S u a l : Son vaxtlar Qafqazdakı bütün münaqişə ocaqlarında prezident seçkiləri keçirilmesinə cəhd göstərilir, o cümlədən də qondarma «Dağlıq Qarabağ Respublikası»nda. Sizcə, bu, təsadüfdür, yoxsa hənsi sa böyük məqsədyönlü siyasetin tərkib hissəsidir?

C a v a b : Bilirsinizmi, buna birmənəli cavab vermək mümkün deyildir – bu, təsadüfdür, yaxud da məqsədyönlü siyasetin nəticəsidir. Ola biler, təsadüf də var, ola biler, məqsədyönlü bir siyasetdir. Bunun o qədər də böyük əhəmiyyəti yoxdur.

S u a l : Əgər Ermənistən ATƏT-in Lissabon sammitinin yekun bəyannamesinə əlavə edilmiş bəyanatın prinsiplərinə təbe olmasa, onda

Azərbaycan hökuməti nə kimi tədbirlər görecəkdir?

C a v a b : Bilirsizimi, Ermənistan hötə sammitin iclasında da bəyanat elan olunduqdan sonra onun əleyhine çıxdı. Odur ki, Ermənistan bu bəyanata öz münasibətini bildirmişdir. Buna görə də biz Ermənistannın bu bəyanata tabe olacağını çetin ki, gözləyək. Lakin Ermənistan yanmış gerçəkliliklə hesablaşmaya bilməz. Axi bu bəyanatda göstərilmişdir ki, onu Minsk qrupunun bütün üzvləri və sammitin bütün iştirakçıları – ATƏT-in üzvləri dəstəkləyirlər. Əlbettə, Ermənistan veto hüququndan istifadə edə bilərdi. Amma həmişə hamiya qarşı çıxış etmək onlar üçün yaxşı hal deyildir. Ermənistan bunu nəzərə almalıdır.

S u a l : Möhtərəm Prezident, vaxtinizi çox alsam da, bu münaqişədən ən çox zərər çekmiş əhalinin mətbu organının – «Qarabağ» qəzətinin nümayəndəsi kimi bir neçə qısa və konkret sual verəcəyəm. Birinci sualımız Lissabon sammiti ilə bağlıdır, yeni xalq, ayrılıqda götürsək qarabağlılar bu Zirva toplantısına böyük ümidi bəsləyirdilər. İkinci sualımız: Atəşkəsin uzanması bu münaqişənin Fələstin-İsrail münaqişəsinə yaxınlaşmasına zəmin yaratır mı? Azərbaycan tərəfi güzəştərlərə getdikcə, güzəştərin sayını artırıqla Ermənistan tərəfinin öz tələblərini daha da sərtləşdirməsini necə izah edə bilərsiniz və sərtləşmiş tələblərlə, yəni bizim güzəştərimizle barışmayan Ermənistanla danışqlara getməyə dəyərmi? Üçüncü sualımız sərf iqtisadi məsələlərlə bağlıdır. Azərbaycanda özəlləşdirmə prosesi artıq başlanmış və davam edir, eşitdiyimizə görə, aldığımız məlumatlara görə, 1997-ci ilin yanvarından vauçerlər paylanacaqdır. Bu baxımdan qaćqın əhali özəlləşdirmədən nə əldə edəcəkdir – itirilmiş torpaqları, dağıdılmış evləri, ləğv edilmiş mülkiyyəti və daha nəyi? Sağ olun.

C a v a b : Mən artıq dedim ki, Lissabon sammitində əldə olunmuş sənəd Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün yeni bir mərhələ açır. Bir daha təkrar edirəm, çünki bu sühl danışqlarını aparmaq üçün əsas prinsiplər müəyyən olunub və onlar o sənəddə öz əksini tapıbdır. Ona görə də hesab edirəm ki, Lissabon sammiti bizi bu məsələnin həllinə daha da yaxınlaşdırıbdır.

İkinci sualınız cavab verirəm. Siz dediniz ki, guya məsələnin uzanması Fələstin-İsrail münaqişəsi vəziyyətinə getirib çıxara bilər və biz güzəştərlərə getdikcə Ermənistan da öz tələblərini sərtləşdirir. Əvvələ, demək istəyirəm ki, biz heç bir güzəştə getməmişik. Kimse hesab edirək, biz güzəştərlərə getmişik, o, səhv edir. Təklif etdiyimiz üç element-

dən ibarət formul əsla güzəşt deyil. Bu, Azərbaycanın mənafelərini tamamilə temin edən bir formuldur. O ki qaldı məsələnin uzanmasına, məsələ ne qədər tez həll edilsə, şübhəsiz, bir o qədər yaxşı olar. Amma məsələnin uzanmasının da obyektiv səbəbləri var. Əgər vaxtilə Dağlıq Qarabağdan azərbaycanlılar çıxmışsaydılar və rayonlarımız işğal edilməsydi, şübhəsiz, münaqişəni daha asanlıqla aradan qaldırmış mümkün olardı. Belə vəziyyət isə danışqlar prosesini çox mürəkkəbəşdiribdir. Amma men hesab edirəm ki, biz düz yoldayıq və məsələni də məhz bu yolla həlledə bilərik.

Özəlləşdirmə haqqında. Özəlləşdirmə iqtisadiyyatımızı canlandırmak üçün əsas yoldur. Məlumdur ki, işğal olunmuş torpaqlardakı əmlakımız erməni işgalçılar tərəfindən tamamilə dağıdılıbdır. Ancaq o torpaqlar azad edildikdən sonra onların bərpası üçün xaricdən çox böyük kömək alacaq. Bunun üçün beynəlxalq təşkilatlar, Ümumdünya Bankı bize böyük vədlər veriblər. Bunun sayəsində həmin ərazilərdə hər şey bərpa ediləcək və insanlar öz yerlərinə qayıdacaq, orada olan öz əmlakından istifadə edəcəklər.

Vauçerlər isə yaşayış yerində asılı olmayaq, qəqinliyindən və ya öz daimi yerində yaşamasından asılı olmayaq Azərbaycan əhalisinin hamisina veriləcəkdir. Hami vauçerlərdən istifadə edəcəkdir, özü də hami eyni hüquqla.

S u a l : Siz Qafqazda əmin-amanlıq və sabitlik olmasının vacibliyini ATƏT-in Zirva toplantısından əvvəl də, bu görüş zamanı da daim vurgulamışınız. Sizin bu istəyiniz Türkiyə xalqı tərəfindən də dəstəklənir. Siz Lissabona gedərkən Türkiyədə bir nəqliyyat qozası baş verdi. Mətbuatın yazdığını görə, qəza zamanı sabiq baş nazır, indiki xariçi işlər naziri Tansu Çillərin əhatasından olan Abdulla Çatlı adlı birisi həlak olmuşdur. Bu adam Qafqazda, ən əvvəl Azərbaycanda bir sıra təxribatlar töötmişdir. Siz Abdulla Çatlinin Azərbaycanda fəaliyyəti barədə hər hansı məlumatla maliksizmi?

C a v a b : Abdulla Çatlı da, onunla bağlı olan əhvalatlar da mənə məlum deyildir. Əgər Türkiyədə belə bir məlumat varsa və Abdulla Çatlı dediyiniz adam Azərbaycanda bir iş görübə, yəni onu burada bir suçu varsa, mən sizdən də, bütün Türkiyədən də rica edərdim ki, araşdırıb bizi bir məlumat verəsiniz. Bir şey məlumdur ki, sizin televiziyyada və «Hüriyyət» qəzetində Fərman Dəmirqol adlı birisi bəyanatlar veribdir. O, Azərbaycanda həqiqətən bir neçə il yaşamışdır. Azərbay-

canda Xalq Cəbhəsi iqtidarda olan zaman onu parlamentdə işe götürmüdürlər. Sonra isə burada 1995-ci ilin mart ayında Xüsusi Təyinatlı Polis Dəstəsi tərəfindən dövlət çevrilişinə cəhd göstərilmişdir. O dəstənin başçısı Rövşən Cavadov idi. Həmin dövlət çevrilişi cəhdində Fərman Dəmirqol da iştirak etmişdir. Dəmirqol bu işde suçludur. Ona görə də yaxşı olardı ki, o öz günahından danışın.

S u a l : Türkiyədə hem hökumət, hem də ictimaiyyet Azərbaycanda baş verən hadisələri çox yaxından izleyir. Siz söylədiniz ki, Lissabon toplantısında Türkiyə Qarabağ məsələsində Azərbaycanı dəsteklədi. Lakin Türkiyədə belə fikirlər də var ki, Türkiyənin bəzi siyasi dairələri Azərbaycanda daxili siyasi çəkişmələrə qarışırlar. Bu xəberlər Azərbaycanda necə qarşılıan?

C a v a b : Türkiye ilə Azərbaycan arasında, dövlətlərimiz və xalqlarımız arasında çox gözəl dostluq və qardaşlıq əlaqələri var. Mən bu əlaqələrin bundan sonra daha da genişlənməsini və daha da güclənməsini isteyirəm. Bilirəm ki, Türkiyənin dövlət və hökumət başçıları da, xüsusən cümhur başqanı, əziz dostum Süleyman Dəmirəl də mənimle eyni fikirdədirler. Dediiniz kimi, Türkiyənin ayrı-ayrı siyasi dairələrinin Azərbaycanın daxili işlərinə qarışması, şübhəsiz, yararsız bir şeydir. Belə olmamalıdır. Həmin Fərman Dəmirqolun və onunla əlaqədar olan bəzi memurların gördükleri iş orada məlumdur. O siyasi dairələr bilməlidirlər ki, Azərbaycanın daxili işlərinə qarışmaq olmaz.

S u a l : Türkiye bütün bu dövlət çevrilişi cəhdləri ilə bağlı hadisələri çox diqqətlə izləmişdir. Belə bir məlumat var ki, Siz bu dövlət çevrilişi cəhdini barədə Danimarkada olarkən Süleyman Dəmirəldən xəber tutmuşdunuz. Əvvələ, bu belədirmi? İkincisi, Siz dediniz ki, Fərman Dəmirqol dövlət çevrilişi cəhdlerində iştirak etməkdə təqsirləndirilir. Amma o, Türkiyəyə xüsusi teyyarə ilə göndərilmişdir. Nə üçün o, məsuliyyətə cəlb edilməmişdir?

C a v a b : Doğrudur, Türkiyənin cümhur başkanı, hörməti Süleyman Dəmirəl Azərbaycanda belə bir qəsdin hazırlanması barədə mənə məlumat vermişdi. Lakin o vaxt mən bilmirdim ki, bu qəsddə Fərman Dəmirqol və digər Türkiyə vətəndaşları da iştirak edirlər. Qəsdin qarşısı alındıqdan sonra Fərman Dəmirqolu biz həbs etdik. Amma o Türkiyə vətəndaşı olduğuna görə biz onu Türkiyəyə təhvil verdik.

S u a l : Bu, Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir göstərir?

C a v a b : Bunların heç birisi əlaqələrimizə, Azərbaycan-Türkiyə əlaqələrinə heç bir təsir göstərə bilməz. Əlaqələrimiz sarsılmazdır. Ona görə də belə kiçik işlər bizim böyük işlərimizə mane ola bilməz.

S u a l : Hörməti Prezident, bir az öncə Siz Fərman Dəmirqolun suçu olduğunu söylədiniz. Onun günahkar olduğu barədə dəlil-sübut varmı?

C a v a b : Bəli, onun suçu olması haqqında Türkiyənin müvafiq orqanlarına lazımi məlumatlar verilibdir.

S u a l : Hörməti Prezident, biz Amerika-Azərbaycan əlaqələrini diqqətlə izləyirik. Sizinlə ABŞ prezidenti Bill Clinton arasında telefon səhəbətləri, məktub mübadiləsi olur. Aranızda six bir təmas var. Bill Clintonun yenidən prezident seçilməsindən sonra onun siyasetində, daha doğrusu, ABŞ-in siyasetində yeni bir mərhələ olacaqmı, Amerikanın Azərbaycanı destekləməsi davam edəcəkmi?

C a v a b : Mən Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının əlaqələrinin çox yüksək səviyyədə olduğunu bildirmək isteyirəm. Biz bu əlaqələrimizi bundan sonra da davam etdirəcəyik. Mən cənab Bill Clintonun yenidən prezident seçilməsindən çox məmnunam. Çünkü onunla bizim aramızda şəxsi əlaqələr yaranıbdır. Mən hesab edirəm ki, o, yenidən öz prezidentlik fəaliyyətinə başlıdıqdan sonra əlaqələrimizde böyük tərəqqi olacaqdır.

Sağ olun, təşəkkür edirəm. Mən öz minnətdarlığını bildirmək istiyirəm ki, siz bize qonaq geldiniz. Əgər hər hansı narahatlıq olubsa, nəzərə alın ki, mən dünən axşam Lissabondan çox gec qayıtmışam, bu gün sehərdən isə bütün bu məsələlərlə məşğul olmuşam. Odur ki, siz sabah burada qalib qonağımız ola bilərsiniz.

Mən çox məmnunam ki, Türkiyə mötbuatından Azərbaycana müxbirlər gəliblər. Sizin hər birinizə təşəkkür edirəm, siz bizim qonağımızsınız. Əgər sizlərdən kimse mənimlə şəxsən görüşmək isteyirsə sabah görüşə bilərik.

Həminiza təşəkkür edirəm.

ARDNS İLƏ XARİCİ NEFT ŞİRKƏTLƏRİ ARASINDA MÜQAVİLƏNİN İMZALANMA MƏRASİMİ BAŞA ÇATDIQDAN SONRA BİRGƏ MƏTBUAT KONFRANSI

Gülistan sarayı

14 dekabr 1996-ci il

S u a l : Cənab Prezident, bir sıra mütəxəssislər imzalanan ikinci müqavilənin şərtlərini birinci müqavilənin şərtlərindən, üçüncü müqavilənin şərtlərini isə ikinci müqavilənin şərtlərindən daha əlverişli hesab edirlər. Bu mənətiqi inkişaf etdirsek, deyə bilerikmə ki, bu gün imzalanan müqavilənin şərtləri əvvəlkilərdən daha əlverişlidir?

H e y d a r Ə l i y e v : Bəli, hesab edirəm ki, daha əlverişlidir.

S u a l : Bu əlverişliyin komponentləri barədə bir neçə kəlmə demek istəməzdinizmi?

H e y d a r Ə l i y e v : Bunların haqqında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev öz çıxışında dedi. Əger onun götirdiyi rəqəmlər sizi qane etmirsə, ona müraciət edin və o size daha geniş malumat verər.

S u a l : Azərbaycanın neftlə bağlı siyasetinin strateji xətti necə olacaq? Yenə «Prodakşn Şerinq» tipli xətte üstünlük verilecek, yoxsa yenidən bir xətt olacaq?

H e y d a r Ə l i y e v : Bilirsizmi, bu barədə qeti bir fikir söylemək mümkün deyildir. Her bir konkret məsələ konkret vaxtda həll edilir. Gələcəkdə hansı üsüldən istifadə edəcəyimizi gələcək göstərəcəkdir.

S u a l : Cənab Prezident, Xəzərin sektorlara bölünməsi prinsipinin dəstəkləndiyi barədə. ABŞ-in açıq bəyan olunmuş mövqeyi Xəzərin hüquqi statusunun müəyyən edilməsinə müsbət təsir göstərəcəkmi və bu, Sizcə, Rusiya və İranın mövqelərinin sərtleşməsinə getirib çıxarmayaqalmı?

H e y d a r Ə l i y e v : Sualınızı tam anlamadım, amma belə başa düşdüm ki, səhəbet Xəzərin dənizinin statusundan gedir və bununla əlaqədar Rusiya, digər ölkələr öz mövqelərini sərtleşdirməyəcəkmi? Bilirsizmi, Xəzərin dənizinin statusu məsələsi çox vaxt tələb edən, olduqca böyük məsələdir. Biz status barədə lazımlı olan yerlərdə müvafiq dani-

şıqlar aparır, öz mülahizələrimizi, özmövqeyimizi bildiririk. Lakin bu müqavilənin imzalanması Xəzər dənizinin statusu ilə qotiyyyən bağlı deyildir. Biz artıq dördüncü müqaviləni imzalayıraq, Xəzər dənizinin statusu məsələsini isə hələ çox müzakirə etmək lazımdır.

S u a l : Cənab Heydər Əliyev, neft layihələrində Amerikanın sənədlə firmalarının iştirakının feallığından nəzərə alaraq, Azərbaycan neft diplomatiyasından nə kimi dividentlər əldə etmək ümidiñdir? Daha bir sual : Müqavilənin təsdiqlənməsi müddətini bu gün bildirmək mümkündürmü?

H e y d a r Ə l i y e v : Mən derhal cavab verəcəyəm – texniki məsələlər qurtardıqdan, yeni müqavilə texniki cəhətdən hazırlanıb bizim Parlament təqdim edildikdən sonra, zənnimcə, Parlament müzakirəyə dərhal başlayacaq və əminəm ki, onu təsdiq edəcəkdir. O ki qaldı dividentlərə, sizi başa düşdüğüm kimi, ABŞ-dan gözənlənən dividentlərə, siz hansı dividentlərdən danışırınz?

S u a l : Mənim sualım Don Steysiyyədir. Əgər mümkünə, yeni yaradılmış konsorsiumun gelecek üçün yaxın planlarından danışın. Konsorsiumun ilkin programına neler daxildir?

D o n S t e y s i : Biz on əvvəl taşkilatı məsələləri həll etmək istədik. Biz işçilər götürülməsi məsələsinə baxacaq, özümüz üçün ofis axtaracaqıq. Biz konsorsiuma daxil olan bütün şirkətlərin nümayəndələrindən ibarət kollegial bir orqan yaratmalıyıq. Təbii ki, bütün bunlar Milli Meclis tərəfindən bəyənilməyincə edilməyəcəkdir.

S u a l : Mənim sualım Yaponiya hökumətinin nümayəndəsinədir. Yaponiya hökuməti Xəzərin statusu məsələsinin həllində hansı principlərə üstünlük verir?

T o ş i r o T z u n o z a k i : Cənab Prezident Heydər Əliyevin dediyi kimi, bu barədə danışıqlar davam edir və biz də öz tərəfimizdən bu prosesi diqqətlə izləyirik.

S u a l : Cənab Kalitski, Xəzərin statusu ilə əlaqədar ABŞ-in mövqeyi bəlliidir: ABŞ Xəzərin sektorlara bölünməsi prinsipini müdafiə edir. Bu prinsipin reallaşması üçün Amerika dövləti öz tərəfindən Azərbaycana, eləcə də bu mövqeda dayanan ölkələrə nə kimi əməli dəstək vere bilər?

Y a n K a l i t s k i : Bu məsələdə Amerikanın mövqeyi tam aydın şəkildə bəyan edilmişdir. Bu məsələ məhz Xəzəryani dövlətlərin məraqları ilə bağlıdır. Prezident Bill Clinton həmin məsələ barəsində bə-

yanatlarla dəfələrlə çıxış etmişdir, mən də öz bəyanatlarında bu barədə dəfələrlə danışmışam.

S u a l : Cənab Kalitski, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının istismarı ilə bağlı Amerika hökumətinin siyaseti müyyəyenləşibmi? Əgər müyyəyenləşibse, bu siyaset nədən ibaretdir? Azərbaycan neftinin ixracı sahəsində təhlükəsizliyin təmin edilməsində Amerika Azərbaycana necə yardımçı ola bilər?

Y a n K a l i t s k i : Mənə elə gəlir ki, cənab Prezident Heydər Əliyev bir az öncə çox aydın şəkilde bildirdi ki, bu mətbuat konfransı dördüncü konsorsiumun yaradılması haqqında müqavilə imzalanmasına həsr edilmişdir. Ona görə də, icazənizlə, bu məsələlər barəsində qısaca olaraq cavab verim ki, biz konsorsiumun yaradılmasını çox güclü şəkildə dəstəkleyirik.

S u a l : Cənab Prezident, ABŞ vitse-prezidentinin Size yazdığı məktubda xahiş olunur ki, Lissabon sammitindən sonra Azərbaycanın dövlət başçısı Ermənistən prezidentine Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz təkliflərini göndərsin. Bu münaqişənin həlli üçün Azərbaycanın təklifləri məlumdur. Ola bilərmi ki, yeni təkliflər meydana çıxsın? Yəni Albert Qor «təkliflər» dedikdə nəyi nəzərdə tutur?

H e y d ā r Ə l i y e v : Bilirsinizmə, cənab vitse-prezident Albert Qorun məktubundakı «təkliflər» ifadəsi, mən belə hesab edirəm ki, ümumi xarakter daşıyır. Yəni bu o deməkdir ki, danışıqlar davam etməlidir və o üç prinsip – Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın tərkibində Dağlıq Qarabağ status verilməsi ve Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyin təmin olunması principləri əsasında konkret işlər görülməlidir. Bu işləri görmək üçün de lazımi addımlar atmaq gerekdir. Təkliflər bundan ibarət olmalıdır.

S u a l : Cənab Prezident, neft yataqlarının işlənməsində Azərbaycanın gələcək strategiyası necə olacaq? Əgər belə bir strategiya yoxdur, onu işləyib hazırlamaq planlaşdırılmış?

H e y d ā r Ə l i y e v : Azərbaycanın neft yataqlarından istifadə olunması üçün Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin çox açıq-aydın strategiyası var. Məhz bu strategiyanın neticəsidir ki, biz 1994-cü ildən inдиye qədər ardıcıl suretdə dörd böyük neft müqaviləsi imzalamışıq. Bu strategiya məlum və aydındır. Gələcək işlərimizi də bu strategiya əsasında davam etdirəcəyik.

Bugünkü mərasimdə iştirak etmiş bütün mətbuat işçilərinə, kütüvə informasiya vasitələrinin nümayəndələrinə təşəkkür edirəm. Sağ olun.

UŞAQLARIN BEYNƏLXALQ TELEVİZİYA VƏ RADIÖ GÜNÜ, HABELƏ YUNİSEF-in 50 İLLİYİ MÜNASİBƏTİLƏ «UŞAQLAR DÜNYANIN SEVİNCİDİR» ŞƏNLİK MƏRASİMİNDƏ ÇIXIŞ

Bakı, Teleteatr

15 dekabr 1996-ci il

Əziz uşaqlar, əziz balalar, əziz övladlarımız!

Mən sizin hamınızı və televiziya vasitəsilə Azərbaycan Respublikasının bütün uşaqlarını, müstəqil Azərbaycanın bütün övladlarını salamlayırm, hamınızı Beynəlxalq Uşaq günü münasibətilə, beynəlxalq uşaq təşkilatının – YUNİSEF-in 50 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün sizin aranızda olmaqdan çox məmənunam: siz bizim Azərbaycanın əziz uşaqları, əziz övladlarınızın. Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir. Doğma vətən – Azərbaycan, doğma ölkə, müstəqil Azərbaycanın dövləti sizin gələcəyiniz üçün çox işlər görür. Siz Azərbaycanın müstəqilliyinin ilk illərində oxumağa başlamışınız, təhsil alırsınız, Azərbaycanın gözəl gələcəyini görmək imkanınız var. Ona görə də siz bizim, Azərbaycanın xoşbəxt balalarınız. Oxumağınız, təhsil almağınız, həyatda yaşamaq, işləmək, cəmiyyətdə özünüüzü göstərmək üçün hazırlaşmağınız sizin əsas vəzifənizdir.

Mən çox məmənunam ki, son illər xalqımız sülh, əmin-amanlıq şəraitində yaşayır. Size təhsil almaq, istedadınızı inkişaf etdirmək, özünüzü gələcəyə hazırlamaq üçün daha da əlverişli şərait yaranıbdır. Bu sülh, əmin-amanlıq şəraiti, respublikamızın həyat tərzinin gündən-güne yaxşılaşması sizin hər birinizi gözəl imkanlar yaradır. Mən sizi şən, xoşbəxt, oxuyan-oynayan, çalan-şənlənən görürəm. Bu məni həddindən artıq sevindirir və əminəm ki, bu gün Azərbaycanda televiziya ekranlarının qarşısında oturan analarınız, atalarınız, bacılarınız, qardaşlarınız və sizin kimi uşaqlar bu şənliyə, şən əhval-ruhiyyənizi, istedadınızı nümayiş etdirməyinize çox sevinirlər, sizi alqışlayır, şən mahnilarınızdan, rəqslerinizdən, şən əhval-ruhiyyənidən ilham alırlar.

Mən buraya gelməmişdən öncə, saat 2-dən televiziya ilə sizə baxır, mahnilarınızı dinleyir, rəqslerinizi müşahidə edirdim. Mən görürəm ki,

siz nə qədər istedadlısınız. Bugünkü çıxışlarınızı görərkən fəxr edirəm ki, bizim Azərbaycanın bu qədər gözəl, göyçək, istedadlı balaları var, uşaqları, övladları var. Fəxr edirəm ki, Azərbaycanın gələcəyi bu qədər gözəl təmol əsasında qurulur. Siz bugünkü həyatınızla, təhsilinizle, öz istedadınızı inkişaf etdirməklə Azərbaycanın gələcəyinin binasını qurursunuz, böyük binanı qurursunuz. Müstəqil Azərbaycanın, daim müstəqillik içinde yaşayan Azərbaycanın böyük binasını qurursunuz. Mən çox sevinirəm. Çox sevinirəm ki, bu gün belə bir televiziya marafonu təşkil olunubdur. Mən çox sevinirəm ki, bu gün televiziya sizin sərəncamınıza verilibdir. Mən çox sevinirəm ki, bu gün siz öz mahnularınızla, rəqslerinizlə, çıxışlarınızla, sözlərinizlə Azərbaycanın bütün vətəndaşlarını sevindirir, şadlandırırsınız. Sizi təbrik edir, hər birinize cansağlığı, xoşbəxtlik arzu edirəm.

Siz uşaqsınız, körpəsiniz, qarşınızda böyük həyat yolu var. Ümidvaram ki, siz bu həyat yolu ilə uğurla gedəcəksiniz, valideynlərinizi, doğma vətəninizi, doğma dövlətinizi sevindirəcəksiniz.

Son illər YUNİSEF təşkilatı Azerbaycanda çox gərəkli fəaliyyət göstərir, uşaqların qorunması, sağlamlığının təmin olunması, onlara təhsilde müəyyən imkanlar yaradılması üçün yardım, kömək göstərir, bir çox uşaq evlərinə himayəçilik edir. Ona görə də sizinle birlikdə mən YUNİSEF-in Azerbaycanda fəaliyyət göstərən nümayəndəliyinə təşəkkürümü bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, YUNİSEF müstəqil Azərbaycanın uşaqlarının həyatına bundan sonra da qayğı və diqqət göstərəcək, burada fəaliyyətini gələcəkdə daha da genişləndirəcəkdir.

Əziz balalar, mən sizi sevirəm, hər birinizi bağırma basır, qucaqlayıram, hər birinizi öpürəm. Size xoşbəxtlik arzulayıram. Valideynlərinizə xoşbəxt həyat, emin-amanlıq arzu edirəm. Bugünkü bu gözəl mühitdə bütün Azərbaycan xalqına sizinle birlikdə xoşbəxt həyat arzulayıram. Əminəm ki, Azərbaycan xalqının həyatı bundan sonra gündən-günə xoşbəxt, gözəl olacaqdır. Ölkəmiz gündən-günə yüksələcək, müstəqil dövlətimiz yaşayacaq və Azərbaycan xalqı Dünya Birliyində daim özünə layiq yerini tutacaqdır.

Sizi bir də təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

FRANSA RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

13 yanvar 1997-ci il

Bu səfər də əvvəlki səfərlərin davamıdır. Bilirsiniz ki, Fransanın prezidenti cənab Jak Şirak məni Fransaya rəsmi səfərə dəvət edibdir. Fransa ilə Azərbaycan arasındaki əlaqələr son illər, xüsusən üç il bundan önce mən Fransaya ilk dəfə səfər edəndən, Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra inkişaf edir. İndiki səfər bu proses çərçivəsində yeni bir səfərdir. Mən hesab edirəm ki, bu həm Fransa, həm də Azərbaycan üçün əhəmiyyətlidir, lazımlıdır. Güman edirəm ki, bu, Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsində yeni bir mərhələ olacaqdır.

FRANS-PRESS AGENTLİYİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ

Paris

14 yanvar 1997-ci il

M ü x b i r : Cənab Prezident Heydər Əliyev, mən Sizi salamlayıram və Sizinlə görüşmək imkanı qazanmağı özüm üçün şərəf hesab edirəm. Məni qəbul etdiyinizə görə, Size təşəkkür edirəm. Bu gün məni qəbul etməyinizin çox böyük ehəmiyyəti vardır. Mənim fikrimcə, fransızların çoxu Qafqazda olan vəziyyəti heç də dərindən bilmir.

Mənə elə gelir ki, Azərbaycandakı vəziyyəti fransızların dərindən başa düşmələrində iki əsas amil mühüm rol oynayır. Bunlardan birinci si neft, ikinci isə Ermenistanla münaqişədir.

Cənab Prezident, icaze versəniz, mən Sizə məhz bu iki amil ətrafinə suallar verərdim.

S u a l : Cənab Prezident, Fransanın iki neft şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin imzaladığı müqavilə belə bir fikir söyleməyə imkan verir ki, Siz neft sahəsində fəaliyyət göstərən şirkətlərin sayını artırırsınız, müxtəlif edirsınız. Bu o deməkdir ki, Siz neft istehsalı sahəsində yeni bir Avropa qütbü yaratmaq isteyirsiniz?

C a v a b : Bilirləriniz, biz respublikamızın qapılarını dünyanın bütün ölkələri üçün açmışıq. Şübhəsiz ki, biz birinci növbədə, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri ilə əməkdaşlıq etmək isteyirik. Təbii sərvətlərimizdən səmərəli istifadə etmək, iqtisadi potensialımızı müasirləşdirmək, modernlaşdırmaq və ondan səmərəli istifadə etmək üçün bize birinci növbədə sərmayə, investisiya, ikincisi isə müasir, yüksək tələblərə uyğun olan texnika və texnologiya lazımdır. Şübhəsiz ki, bunlar da iqtisadi cəhətdən inkişaf etmiş böyük dövlətlərə vardır.

Respublikamızın neft sərvətlərindən istifadə etməyə maraq göstərən ölkələr, şirkətlər çoxdur. Ancaq biz hər cəhətdən yararlı olan ölkələri, şirkətləri seçirik ki, bu da təsədüfi deyildir. Biz, eyni zamanda, həmin şirkətin mənsub olduğu ölkə ilə əlaqələrimizi əsas götürürük. Məsələn, biz Fransa ilə bütün sahələrdə olan əlaqələrimizi genişləndirmək, inkişaf etdirmək isteyirik. Keçmişdə respublikamızın Fransa ilə əlaqələri az olubdur. Ona görə də biz Fransanın böyük şirkətləri olan

«Elf Agiten»in və «Total»ın təkliflərini qəbul etdik. Ancaq bu, təkcə onların xahişi deyil. 1993-cü ildə mənim Parisə ilk dəfə rəsmi səfərim zamanı mərhum prezident Fransua Mitteran da məndən bu haqda xahiş etmişdi. Fransanın keçmiş baş naziri cənab Balladyur da mənə bu barədə xüsusi məktub yazmışdı. Yəni demək isteyirəm ki, bu əlaqələr təkcə kommersiya xarakteri daşılmır, həm də ölkələrimiz arasında əlaqələrin inkişafına kömək edəcəkdir. Ona görə də «Elf Agiten» və «Total» şirkətləri artıq Azərbaycana gəliblər. Dünən Yelisey sarayında cənab Jak Şirakin və mənim iştirakımla bu müqavilə imzalandı. Demək, bu müqavilə təkcə iqtisadi əlaqələrə yox, həm də dövlətlərimiz arasındakı siyasi əlaqələrə təsir edir və etməlidir.

Fransanın bir çox başqa şirkətləri də son zamanlar Azərbaycana gəliblər. Biz artıq bir neçə sahədə birgə işə başlamışıq. Demək, Azərbaycanın neft sərvətlərinin istifadə olunmasında Fransa artıq özünəməxsus böyük yer tutubdur. Mən bunu müsbət hal hesab edirəm.

S u a l : Cənab Prezident, respublikanızın zəngin neft yataqları Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün siyasi silah ola bilərmi?

C a v a b : Biz bu amildən istifadə etməyə çalışırıq. Çünkü belə hesab edirəm ki, Ermənistan-Azərbaycan münaqişəsini aradan götürmək üçün bütün vasitələrdən istifadə etmek lazımdır. Bu amil də çox mühümdür.

S u a l : Bu amildən Siz necə istifadə etmək niyyətindəsiniz?

C a v a b : Neft istehsalı sahəsində Azərbaycanla müstərək iş görmeye başlayan böyük ölkələr beynəlxalq təşkilatların üzvüdürər və onların içinde çox yaxından iştirak edirlər. Biz iqtisadi əməkdaşlığımızla əlaqədar həmin ölkələrin səylərini münaqişənin aradan qaldırılmasına yönəltməyə çalışırıq. Çünkü bu ölkələr öz beynəlxalq nüfuzlarından və imkanlarından istifadə edərək Ermənistanı başa sala bilərlər ki, o bu təcavüzkar hərəketindən el çəksin. Bilirləriniz ki, müxtəlif bölgələrdəki münaqişələrin aradan qaldırılmasında məhz dünyanın böyük dövlətləri beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərirlər.

S u a l : İndi Fransa Minsk qrupuna rəhbərlik edir. Siz bu fikirdənizmi ki, bu münaqişənin həlli Fransa da müsbət rol oynaya bilər?

C a v a b : Fransanın Minsk qrupuna rəhbərlik etmək məsələsi həle həll olunmayıb. Ancaq Fransa Minsk qrupunun üzvü kimi, şübhəsiz ki, bu işdə çox müsbət rol oynaya bilər.

S u a l : Cənab Prezident, bu o deməkdir ki, Siz Fransanın Minsk qrupuna həmsədrlik etməsinə razi deyilsiniz?

C a v a b : Məsələ onda deyil ki, biz Fransanın Minsk qrupuna rəhbərlik etməsinə razı deyilik. Bilirsiniz ki, bu məsələ bir qədər mürəkkəbləşib. Hələ yay aylarında Minsk qrupuna rəhbərliyə Finlandiyanın yerinə Almaniya nəzərdə tutulmuşdu. Biz ona razılıq vermişdik. Sonra Ermənistan və Rusiya etiraz etdiyinə görə, Almanianın namizədliyi aradan götürüldü. Bu vaxt Amerika Birləşmiş Ştatları bize müraciət etdi ki, onlar Minsk qrupuna həmsədrlik etmək isteyirlər. Biz onlara razılıq verdik. Onlara razılıq verdiyimizə görə, biz öz qərarımızı dəyişdirə bilmərik. Məsələn, biz Almaniyaya razılıq vermişdik. Amma Almaniya öz namizədliyini geri götürəndə biz onu Minsk qrupuna həmsədrlik etməyə məcbur edə bilməzdik. Biz Almanianın həmsədr olmasını isteyirdik.

S u a l : Necə baxırsınız, Fransa həmsədr kimi, bu məsələnin həlində xüsusi rol oynaya bilməzmi, yoxsa Fransa Ermənistanla daha yaxın əlaqələr saxlayır?

C a v a b : Bilirsiniz, yenə də deyirəm, mən məsələni bu cür qoymaq istəmirəm. Etika qaydaları var. Əger biz Amerika Birləşmiş Ştatlara razılıq vermişiksə, eyni zamanda başqa bir ölkəyə razılıq vere bilmərik. Məsələn, Almanianın namizədliyi olanda Amerika Birləşmiş Ştatları belə bir fikir bildirdi ki, bəlkə onlar da həmsədr olsun? Onlara dedik ki, biz Almaniyaya razılıq vermişik. Amma Almaniya öz namizədliyini geri götürəndən sonra Amerika bize bir daha müraciət etdi. Şübhəsiz ki, Amerikanın namizədliyinə etiraz etməyə bizim əsasımız yox idi, ona görə də razılıq verdik.

S u a l : Cənab Prezident, bəlkə də sehv edirəm, mən bildiyimə görə, ATƏT Fransanın həmsədrliyi üçün razılıq vermişdir.

C a v a b : ATƏT razılıq verməyibdir. ATƏT-in bundan əvvəlki sədri cənab Flavio Kotti bunu bəyan edibdir. Amma o, Minsk qrupunun başqa üzvləri ilə, o cümlədən Azərbaycanla məsləhətləşməyib. O, məsləhətləşməmiş bunu bəyan etməməliydi. Biz münaqişəde olan bir tərəfik. Bizim fikrimizlə hesablaşmamaq tamamilə düzgün ola bilmez.

S u a l : Mən yenə də Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın rolundan danışmaq isteyirəm. Fransanın prezidenti cənab Jak Şirak dünən bu məsələdə özünün tamamilə neytrallığını qeyd etdi. Bu Sizi tam qane edirmi?

C a v a b : Bilirsiniz, mən cənab Jak Şiraka çox inanıram. O, çox təcrübəli, böyük sınaqlardan keçmiş dövlət xadimi, siyasi xadimdir.

Ona görə də mənim onun şəxsiyyətinə böyük hörmətim var. Cənab Jak Şirakla dünənki səhbatımızda mən öz fikirlərimi ona çox açıq şəkildə bildirdim. Mən ümid edirəm ki, cənab Jak Şirak və Minsk qrupunda Fransanın nümayəndəsi bundan sonra Minsk qrupunun üzvü kimi, bu məsələnin həllində daha da feal olacaqlar. Ancaq açıq demək istəyirəm ki, Fransa Minsk qrupunun üzvü kimi – Minsk qrupu dörd ildir ki, fealiyyətdədir – böyük feallıq göstərməyibdir. Ümid edirəm ki, bizim dünənki danışqlarımızdan, cənab Jak Şirak indi bu məsələyə qarışandan sonra Fransa Minsk qrupunun üzvü kimi, bu sahədə çox iş görə bilər.

Bilirsiniz ki, Fransa ilə Ermənistan arasında uzun illərdir dostluq əlaqələri var. Fransızların dediklərinə görə, cənab Jak Şirak da bir dəfə öz nitqində demişdir ki, Fransa üç yüz ildir Ermənistanla dostluq əlaqəsi saxlayır. Fransada çox erməni yaşayır. Erməni diasporu Fransanın siyasi həyatında da feal iştirak edir. Təəssüf ki, burada olan erməni lobisi obyektiv mövqə tutmur. Onlar məsələnin məzmununa varmadan, bu münaqişənin səbəbini araşdırmadan birtərəfli olaraq Ermənistanı dəstəkləyirlər. Azərbaycana qarşı çox mənfi münasibət göstərirler. Burada erməni mənşeyindən olan adamların çoxu dövlət orqanlarında işləyirlər. Təəssüf ki, onların bir çoxu bu məsələdə çox qeyri-obyektiv mövqə tutur.

S u a l : Cənab Prezident, Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas cəhətlər hansılardır?

C a v a b : Əsas cəhət ondan ibarətdir və Ermənistan bunu başa düşməlidir ki, bu məsələni zorla həll etmək olmaz. Lissabon Zirvə görüşündə ATƏT-in sədrinin boyanatlarında irəli sürülönlə prinsiplər həyata keçirilməlidir. Bu prinsiplər üç bənddən ibarətdir: Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa yüksək səviyyəli özünüidarəetmə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin tömin olunması. Lissabonda ATƏT-in üzvü olan ölkələrin hamısı bu prinsipləri dəstəklədi, təkcə Ermənistan buna etiraz etdi. Ermənistan bu pozucu mövqeyindən əl çəkməlidir.

S u a l : Bu o deməkdir ki, əvvəlki vaxtlarda olduğu kimi, Ermənistanla Azərbaycan arasında danışqlar aparmaq mümkün deyil?

C a v a b : Yox, biz birbaşa danışqlar aparıraq. Biz indi də bu danışqları aparmağa hazırıq. Lissabon Zirvə görüşündən sonra biz təşəb-

büsde olmuşuq ki, danışqlar yeniden başlansın. Amma Ermənistan tərəfi bunu hələ ki, lengidir.

S u a l : Mənə elə gəlir ki, Fransanın digər şirkətlərinin də indi Azərbaycana gəlmek və orada fəaliyyət göstərmək imkanları vardır. Bu isə Fransa ilə Azərbaycanın bir-birini yaxşı tanımıması üçün geniş imkanlar yaradır.

C a v a b : Bəli, biz də bunu isteyirik.

M ü x b i r : Cox sağ olun, cənab Prezident.

FRANSANIN «TV ARTE» TELEVİZİYA KANALININ MÜXBİRİNƏ MÜSAHİBƏ

Paris

14 yanvar 1997-ci il

S u a l : Cənab Prezident, Sizinlə bu görüş mənim üçün böyük şərtdir. Sizin müsahibəniz bu axşam «Arte» kanalı ilə efirə buraxılacaq, fransız və alman dilində bütün Avropaya yayılmış olacaktır.

Cənab Prezident, mən Sizi 4-5 sual verəcəyəm və Sizdən çox xahiş edirəm, əgər mümkünənsə, onlara qısa cavab verəsiniz ki, biz tərcümə etməyə macal tapaq. Siz Fransaya bu səfərinizə nə kimi ümidiłər bəsləyir, ondan iqtisadi və siyasi sahədə nə gözləyirsiniz?

C a v a b : Mən həm iqtisadi, həm də siyasi sahədə Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsini və genişlənməsini gözləyirəm.

S u a l : Siz bu səfəriniz zamanı iqtisadi sahədə əldə etdiyiniz nəticələr haqqında konkret olaraq məlumat verə bilərsinizmi? Bu nəticələr ölkəniz qarşısında nə kimi perspektivlər açır?

C a v a b : Ən böyük nəticə ondan ibarətdir ki, mən Fransa prezidenti cənab Jak Şirakla bütün məsələlər haqqında, Fransa-Azərbaycan əlaqələri haqqında ətraflı danışqlar aparmışam, söhbət etmişəm. Mən bu görüşdən və danışqlardan məmənunam. Bu görüşdən sonra mən belə fikrə gelmişəm ki, Fransa prezidenti cənab Jak Şirak Azərbaycan haqqında daha dolğun və düzgün obyektiv məlumatə malik oludu və Azərbaycan-Fransa əlaqələrinin bütün sahələrdə, o cümlədən iqtisadi, mədəni və siyasi sahələrdə inkişaf etməsinə çox böyük məraq göstərir. Bu görüşün ən yüksək nəticəsi ondan ibarətdir ki, Fransanın böyük şirkətləri olan «Elf Agitən» və «Total» şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uzunmüddətli müqavilə imzalanıb. Müqavilənin imzalanması mərasimi Yelisey sarayında keçirilib, Fransa və Azərbaycan prezidentləri bu mərasimdə iştirak ediblər. Bu müqavilə Azərbaycanda iki böyük neft yatağında işlərin «Elf Agitən» və «Total» şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müstərək təşkil olunmasını təmin edir və 25 il müddətində o yataqların işlənməsi, oradan neft çıxarılması nəzərdə tutulur. Bu çox səmərəli bir müqavilədir.

S u a l : Cənab Prezident, məhz buna görə də Sizdən soruşmaq istərdim ki, indiki çətin böhrandan çıxməq üçün Rusiya ilə müqayisədə Azərbaycan neftdən başqa, əlavə daha nə kimi imkanlara malikdir, hansı vəsitələrdən istifadə edir?

C a v a b : Bəli, biz bu iqtisadi böhrandan çıxməq üçün bütün vəstələrdən istifadə edirik, o cümlədən də bizim indiyədək imzaladığımız neft müqavilələri – yeri gəlmışkən, bu, xarici şirkətlərlə imzaladığımız beşinci müqavilədir – bir neçə ildən sonra öz iqtisadi faydasını verecək və onlar da Azərbaycanı böhrandan çıxarmağa kömək edəcəkdir. Bu sahədə vəziyyətin Rusiyaya nisbətən necə olacağını deyə bilmərəm. Mən Rusiya ilə Azərbaycanı müqayisə etmək istəmirəm. Rusiya çox böyük bir dövlətdir.

S u a l : Sovet İttifaqının dağılmasından bir neçə il keçir, necə bilirsiniz, onun süqutu Azərbaycan üçün yaxşıdır, yoxsa pisdir?

C a v a b : Sovet İttifaqının dağılması çox yaxşıdır. Çünkü bunun nəticəsində Azərbaycan dövlət müstəqilliyi əldə etdi, müstəqil bir dövlət oldu. Bu, Azərbaycan üçün tarixi bir nailiyyyətdir.

S u a l : Siz öz ölkənizin gələcəyini düşünəndə hansı istiqamətə da-ha çox üstünlük verirsiniz – Avropaya tərəf, Rusiyaya tərəf, yoxsa Şər-qə tərəf üz tutmağı üstün tutursunuz?

C a v a b : Biz müstəqil bir dövlət kimi, müstəqil siyaset yürüdürük, ona görə də nə o tərəfə, nə də bu tərəfə dönmək istəmirik. Biz bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı sürətdə faydalı əlaqələr qururuq və qurmaq istəyirik. Bu baxımdan biz həm qərb ölkəleri ilə, həm şərqi ölkəleri ilə, həm də Amerika Birləşmiş Ştatları ve Rusiya ilə əlaqələrə eyni səviyyədə fikir veririk. Odur ki, biz Fransa ilə əlaqələrimizin inkişaf etməsinə çox yüksək qiymət veririk.

S u a l : Cənab Prezident, bilirəm ki, vaxtınız çox azdır. Ona görə də axırıncı sualımı verirəm. Siz Dağlıq Qarabağ münaqişəsinin həllində Fransadan nə gözləyirsiniz?

C a v a b : Onu gözləyirəm ki, Fransa Ermənistanla Azərbaycana eyni gözlə baxsın, bu münaqişənin həllində subyektivliyə yol verilməsin. Bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün dekabrın əvvələrində ATƏT-in Lissabon sammitində prinsiplər müəyyən olunubdur. Bunlar, birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün təminası, ikincisi, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilmesi, üçüncüsü, bütün

Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin edilməsi prinsipləridir. Arzu edirəm ki, Minsk qrupunun üzvü kimi, Fransa bu prinsiplərin həyata keçirilməsinə kömək göstərsin və bu işdə fəal iştirak etsin.

M ü x b i r : Cənab Prezident, mən Size minnətdarlığımı bildirirəm. Səfərinizin uğurla başa çatmasını arzulayıram.

H e y d ə r Ə l i y e v : Təşəkkür edirəm. Sağ olun.

FRANSANIN HƏFTƏLİK «PUAN» JURNALININ MÜXBİRİNƏ MÜSAHİBƏ

Paris

14 yanvar 1997-ci il

M ü x b i r : Cənab Prezident, bizi qəbul etdiyinize və Sizinlə görüşmək şərfinə nail olduğuma görə, öz minnotdarlığını bildirirəm. «Puan» həftəlik jurnalıdır, mənim Sizə bir neçə sualım vardır: Cənab Prezident, mənim birinci sualım Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın coğrafi-siyasi vəziyyəti haqqındadır. Siz Fransada bu sahədə apardığınız danışıqlar barədə nə deyə bilərsiniz?

C a v a b : Bunlar çox geniş mövzulardır. Sizi konkret olaraq hansı məsələ daha çox maraqlandırır?

S u a l : Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində vəziyyət necədir?

C a v a b : Bilirsiniz ki, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir. Ermənistan Azərbaycanın bu kiçik bölgəsini öz əlinə keçirmək, öz ərazisine birləşdirmək üçün 1988-ci ildə respublikamıza qarşı hərbi təcavüz edibdir. Bu təcavüz nəticəsində, bəzi səbəblərdən, 1993-cü ilə qədər Ermənistanın silahlı qüvvələri Azərbaycanın həm Dağlıq Qarabağ hissəsini, həm də onun ətrafında olan rayonlarını – respublikamızın ərazisinin texminən 20 faizini işgal edibdir. Bu torpaqlar indi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. İşgal olunmuş torpaqlarıñizdan Azərbaycanın bir milyondan çox vətəndaşı öz yerindən, yurdundan zorla çıxarılbıdr. Onların hamısı indi Azərbaycanın müxtəlif bölgələrində, eksriyyəti çadırlarda yaşıyır. Beleliklə, Azərbaycana həm maddi, həm də mənəvi cəhətdən böyük zərbələr vurulubdur. Bir müstəqil dövlət kimi, Azərbaycanın ərazi bütövlüyü pozulub. İşgal edilmiş ərazilərimizdə Azərbaycanın bütün varidatı dağılıb, tar-mar olunub, qan töklüb, minlərlə insan tələf olubdur.

Bütün bunlara baxmayaraq, Azərbaycan bu məsələnin sülh yolu ilə həll olmasına üstünlük verir. Bu məqsədlə 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş əldə edilibdir. İki il səkkiz aydır ki, atəş yoxdur, biz atəşkəs rejimində yaşıyorıq. Biz Ermənistan ilə Azərbaycan arasında səkkiz il-

dən çox davam edən münaqişədə bunu müsbət hal hesab edirik. Çünkü biz müharibə etmək istəmirik. Biz bölgədə sülh yaratmaq isteyirik. Ancaq iki il səkkiz ay müddətində aparılan danışıqlar, xüsusi Minsk qrupu çərçivəsində gedən proses hələ ki, istənilən nəticəni verməyiibdir.

Keçən il dekabrın əvvəlində Lissabonda ATƏT-in Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi də müzakirə olunmuşdur. Orada Minsk qrupu ATƏT-in Zirvə görüşüne Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının əsas prinsiplərini göstərən bir layihə təklif etdi. Həmin prinsiplər bizim üçün tam əlverişli olmasa da, bu məsələnin sülh yolu ilə həll edilməsi üçün biz o prinsipləri qəbul etdik. Ancaq Ermənistan tərəfi Lissabonda pozucu bir mövqə tutdu. Onlar bu prinsiplərin qəbul edilməsinə mane olmağa çalışıdalar. ATƏT-in Zirvə görüşündə sənədlər konsensus yolu ilə qəbul edildiyinə və Ermənistan bu sənədin qəbuluna konsensus vermədiyinə görə, Azərbaycan çox ciddi bir addım atdı, ATƏT-in bütün sənədinin qəbuluna konsensus vermedi. Gərgin bir vəziyyət yarandı. Sonra aparılan danışıqlar nəticəsində həmin prinsiplər ATƏT sədrinin xüsusi bəyanatında öz əksini tapdı. O sənəddə göstərildi ki, ATƏT-in bütün üzvləri bu prinsiplərlə razıdır, Ermənistandan başqa.

Bu prinsiplər nədən ibarətdir? Orada üç bənd var: birincisi, Azərbaycan ve Ermənistan respublikalarının ərazi bütövlüyünün tanınması; ikincisi, Dağlıq Qarabağın Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinə təhlükəsizlik təminatı verilməsi. Təsəvvür edin, əgər Ermənistan bu prinsipləri – ATƏT-in, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüquq normalarına söykənən prinsipləri qəbul etmirsə, demək, özünün nə qədər təcavüzkar olduğunu dünyaya nümayiş etdirir. Biz hesab edirik ki, bu prinsiplər ATƏT-in və Minsk qrupunun üzvü olan bütün ölkələr tərəfindən dəstəkləndiyinə görə, indi danışıqları bunların əsasında aparmaq, bu prinsiplərin həyata keçirilməsinə nail olmaq lazımdır. Hesab edirəm ki, Minsk qrupunun üzvü kimi, Fransa da bu prinsiplərin həyata keçirilməsində fəal iştirak etməlidir. Mən bu barədə öz fikirlərimi dünən prezident cənab Jak Şirakla görüşərkən açıq-aydın bildirdim və ona öz təkliflərimi verdim.

Mən hesab edirəm ki, Dağlıq Qarabağ haqqında xeyli danışdıq.

S u a l : Azərbaycan çox böyük dövlətlərlə əhatə olunmuşdur və çox varlı bir ölkədir. İndi Siz respublikanızın qərbi və şimal ölkələri ilə əlaqələrini neçə qurursunuz?

C a v a b : Bilirsiz, Azərbaycan müstəqil bir dövlətdir. Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir. Ona görə de biz Azərbaycanın təbii sərvətlərindən səmərəli istifadə etməyə çalışırıq. Məhz buna görə də biz bir neçə neft müqaviləsi imzalamışıq. Dünən burada, Parisdə Yelisey sarayında Azərbaycan Dövlət Neft Şirkəti ilə Fransanın «Elf Agitə» və «Total» şirkətləri arasında Xəzərin Azərbaycan sektorundakı iki neft yatağının işlenmesi haqqında yeni bir müqavilə imzalanmışdır.

Azərbaycanı əhatə edən ölkələrlə biz çox mehriban qonşuluq və dostluq əlaqələri yaradıraq. Ermənistanla olan əlaqələrimiz haqqında mən sizə danışdım. Ancaq digər qonşu ölkələrlə bizim çox normal, mehriban dostluq əlaqələrimiz var. Şübhəsiz ki, bunlar hamısı ikitərəfli, qarşılıqlı surətdə faydalı münasibətlər əsasında qurulur və bunlar Azərbaycanın suverenliyinə, müstəqilliyinə heç vəchle toxunmamalı və zərər göturməlidir.

S u a l : Axırıncı sualımı verirəm. Bilirəm ki, Sizin çox gərgin iş rejiminiz vardır.

İki il bundan əvvəl Siz müsahibə zamanı deyirdiniz ki, respublikamızda elə vəziyyət yaranıb ki, bəzi qrupları tərkislah etmek lazımdır. Bununla əlaqədar soruşmaq istəyirəm: elə vaxt olubmu ki, həyatınızdan qorxmusunuz? EşitmİŞəm ki, Sizə qarşı çoxlu sui-qəsd cəhdələri olubdur.

C a v a b : Birinci, mən həyatmdan heç vaxt qorxmamışam və qorxmoram. Əgər mən həyatmdan qorxmuş olsaydım, bu qədər ağır məsuliyyəti – 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi mövcud olduğu halda – öz üzərimə götürməzdim. Təəssüflər olsun ki, Azərbaycanda 1989-cu ildə bir çox qeyri-qanuni silahlı dəstələr yaranmışdı. Bunlar heç də Azərbaycan torpaqlarının qorunmasına xidmet etməmişdir. Onlardan ayrı-ayrı mafioz qruplar öz məqsədlərinə nail olmaq və silah yolu ilə hakimiyyəti ələ keçirmək üçün istifadə etmişlər. Məhz bunların nəticəsində 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi baş vermişdir. Bunların qarşısını alandan və mən prezident seçiləndən sonra 1994-cü ilin oktyabrında Azərbaycanda yenidən silah

gücü ilə dövlət çevrilişinə cəhdər göstərilmişdir. Biz onun qarşısını aldiq, cinayətkarları zərərsizləşdirdik. Bundan sonra 1995-ci ilin martında da böyük bir silahlı dəstə yenidən dövləti silah gücü ilə devirməyə çalışmışdı. Bunun da qarşısı alındı.

Son iki ildə apardığımız düzgün siyaset və qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlıqla qarşı mübarizənin gücləndirilməsi və xalqda, ictimaiyyətdə milli həmrəylik yaranması nəticəsində biz belə silahlı dəstələri, demək olar ki, aradan götürmüştük. Lakin onların bəziləri qaçıb ayrı-ayrı ölkələrdə gizlənlər, çoxları isə Rusiyada, Moskvada yerləşiblər və öz terror hərəkətlərindən el çəkmək istəmirlər. Son vaxtlar bəzi terrorçu dəstələri də Azərbaycana göndəriblər. Ancaq onlar bizim hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb, ələ keçiriliblər.

Son iki ilde Azərbaycanda cəmiyyətdə, əhalinin arasında, respublikamızda ictimai-siyasi sabitlik yaranıb və indi də bərqrərdir. Bəzi cinayətkarların hərəkətinə gəldikdə isə, bunlar ola bilər, ancaq biz onların hamısının qarşısını almağa qadırıq. Mən inanıram ki, Azərbaycanda ictimai-siyasi sabitlik bundan sonra da möhkəmlənəcəkdir. Məhz buna görə də xarici ölkələrin böyük şirkətləri Azərbaycanla müşərək iş görməye çox böyük maraq göstərirler.

S u a l : Cinayətkar dəstələrdən söhbət getdi, onlar Moskvadan gəndərilir? Onları Moskvada kimlər idarə edir?

C a v a b : Onları Moskvada gizlənən ayrı-ayn cinayətkarlar, cinayətkar dəstələr idarə edir.

M ü x b i r : Cənab Prezident, çox sağlam. Siz bu müsahibənizlə bize çox böyük şərəf verdiniz.

FRANSANIN «EKSPANSİON» JURNALININ MÜXBİRİNƏ MÜSAHİBƏ

Paris

14 yanvar 1997-ci il

S u a l : Jurnalımıza müsahibə verməyə razılaşdığınız üçün Sizə təşəkkür etmək istəyirəm. Vermek istədiyim ilk sual belədir: Siz ölkənində böyük siyasi dəyişikliklər həyata keçirmisiniz, bunlar respublikanın iqtisadi vəziyyətinə necə təsir göstərmişdir?

C a v a b : Bunlar iqtisadi vəziyyətə birbaşa təsir göstəribdir. Çünkü bir tərəfdən Azərbaycanda yaranmış ictimai-siyasi sabitlik, digər tərəfdən isə iqtisadi islahatların həyata keçirilməsi bazar iqtisadiyyatının inkişafına, Azərbaycana xarici sərmayelər qoyulmasının həvəsləndirilməsinə yönəldilmiş bir sıra tədbirlər, şübhəsiz ki, Azərbaycanda sosial-iqtisadi şəraite birbaşa və çox müsbət təsir edibdir. Bu özünü bir çox sahədə göstərir. İlk növbədə, insanlar deya bilmərəm ki, yaxşı yaşayırlar, lakin əvvəlkindən yaxşı yaşamağa başlamışlar. Biz müasir maliyyə sistemi yarada bilmışık, öz milli valyutamız var. O, 1993-1994-cü illərdə inflasiyaya məruz qalırdı. 1994-cü ildə inflasiya təqribən 1700 faiزə qalxmışdı. Keçən il aylıq inflasiya bir faizdən az, ümumən il ərzində isə beş faizdən aşağı olubdur. Zənnimcə, bu, MDB-yə daxil olan ölkələr arasında en yaxşı göstəricidir.

Siz yəqin ki, Moskva televiziyanı baxırsınız. Rusiyada əmək haqqı, pensiyalar və sairə vaxtında verilmir. Bizi bu problemlər yoxdur. Milli valyutamız – manat möhkəmlənibdir, o sabitdir. Amerika dollarına nisbətən məzənnəsi təqribən 7 faiz qalxıbdır. Əslinde inflasiya yoxdur, biz heç bir emissiyaya yol vermirik. Bu, əsas malların, xüsusən ərzəq məhsullarının qiymətlərinin aşağı düşməsinə təsir göstəribdir. Belə vəziyyətdə əhalinin gəlirlərinin artması bəlkə də azdır, lakin qiymətlərin artımını qabaqlayır. Qiymətlər isə, demək olar, artmir.

S u a l : Cənab Prezident, Siz iqtisadi islahatlar haqqında danışınız. Məhz hansı iqtisadi islahatları aparmısınız?

C a v a b : Birincisi, dövlət mülkiyyətinin özülləşdirilməsinə başlanıbdır. İkincisi, 1995 və 1996-cı illərdə bir neçə qanun qəbul edilib və prezidentin bir neçə fərmanı verilibdir, bunlar xarici ticarəti tamamilə

sərbəstləşdirmişdir, iqtisadiyyat tamamilə sərbəstləşibdir. Aqrar bölmədə heyvandarlıq, demək olar, bütünlükə özülləşdirilib, torpaq islahatı haqqında qanun qəbul edilibdir. Bu qanun torpağın onu satmaq və digər şəxslərə vermək hüququ ilə xüsusi mülkiyyətə verilməsini nəzərdə tutur. Qarşılakı iki il ərzində – mən 1997 və 1998-ci illəri nəzərdə tuturam – dövlət mülkiyyəti 70 faizə qədər özülləşdiriləcəkdir. Azərbaycana sərmayə axını güclənibdir. İri neft müqavilələrinin imzalanması sizə məlumudur. Biz dünən beşinci müqaviləni – Fransanın «Elf Agiten» və «Total» şirkətləri ilə müqaviləni imzaladıq. Özü də imzalanma mərasimi Fransa prezidentinin və Azərbaycan prezidentinin iştirakı ilə Yelisey sarayında oldu. Bütövlükde bu müqavilələr Azərbaycana 15 milyard Amerika dolları həcmində sərmayə qoyulmasını nəzərdə tutur. Şübhəsiz, bu müqavilələr bir neçə ildən sonra öz nəticələrini verəcəkdir. Hesab edirəm ki, məsələn, XX əsrin sonu – XXI əsrin əvvəli Azərbaycan üçün iqtisadi yüksəlşə dövrü olacaqdır. Bir tərəfdən bu müqavilələr, digər tərəfdən isə iqtisadi islahatlarımız əməli nəticələrini verməyə başlayacaqdır.

S u a l : Başqa sözle, indi Siz deyə bilərsinizmi xarici kapitalın bir hissəsi Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərir?

C a v a b : Şübhəsiz, məsələn, indi bu müqavilələr həyata keçirilir və öten il birinci müqavilə üzrə konsorsium yarım milyard dollar kapital qoyubdur. Əlbəttə ki, bunun hamısı Azərbaycan iqtisadiyyatına yönəldilməyib, lakin layihə həyata keçirilir. Bir də ki, bu işləri yerinə yetirmək üçün çoxlu infrastruktur yaradılır, bu isə yeni iş yerləri deməkdir və şübhəsiz ki, insanların bir çox kateqoriyasına görə gətirir. Məsələn, Norveç kimi çox da böyük olmayan bir ölkənin 50-dən çox şirkətinin Azərbaycanda ofisleri var. Bu ofislərdə işləyən insanların isə əksəriyyəti bizim vətəndaşlarımızdır. Buna görə də six integrasiya gedir.

S u a l : Neft bölməsindən savayı daha hansı sahələrə diqqət yetirmək lazımdır?

C a v a b : Bizim kimya, neft kimyası sektoru çox mühümdür. Bu sahədə bizdə böyük kompleks var. Yerli gəlmişkən deyim ki, Fransa şirkətlərindən biri ilə polixlorvinil istehsalı sahəsində əməkdaşlıq edilir. Kimya sənayesi sahəsində digər ölkələrdə də əlaqələrimiz var. Fransa şirkətləri Azərbaycanda fəaliyyət göstərməyə, o cümlədən sement zavodunun yenidən qurulmasında iştirak etməyə başlayırlar. Dünən «Lafarj» sement şirkətinin prezidenti mono öz layihəsini verdi – niyyət pro-

tokolu imzalamışlar – sement zavodunun yenidən qurulmasını 18 aya başa çatdırmağı və etdi. Bu bizim üçün çox mühümdür. Yaxud başqa misal: Fransanın «Sofreqaz» şirkəti bizim əhalini qazla təchiz edən konsern ilə əməkdaşlıq edir, başqa bir şirkət Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsində iştirak edir. Hesab edirəm ki, aqrar bölmə xarici sərmayədarların diqqətini getdikcə daha çox cəlb edir. Burada da orta və kiçik müəssisələr yaratmaq üçün imkan var.

S u a l : Sovet İttifaqının bərpası haqqında Rusiya Kommunist Partiyasının lideri canab Züqanovun keçən ilin oktyabrında seckilər ərefəsində verdiyi bəyanat Azərbaycanda necə qarşılanmışdır?

C a v a b : Bizim cəmiyyətimizdə buna münasibət ümumən mənfidir. Bizdə buna sadəcə olaraq məhəl qoymurlar. Çünkü prezidentin siyasetini, xəttini bilirlər. Ona görə de insanlarımız narahat deyillər ki, Sovetlər İttifaqını bərpa etmək və Azərbaycanı ona birləşdirmək mümkün olsun. Bu baxımdan xalq sakitdir.

S u a l : Hazırda Azərbaycanın Rusiya ilə, digər Qafqaz respublikaları ilə münasibətləri necadır?

C a v a b : Rusiya ilə münasibət normaldır, biz bunları inkişaf etdirir və isteyirik ki, daha da yaxşı, daha da dostcasına münasibətlər olsun. Gürcüstanla çox yaxşı dostluq münasibətlərimiz var. Ermənistanla münəqişə vəziyyətindəyik. Digər qonşularımızla da yaxşı dostluq münasibətlərimiz var.

S u a l : Siz Fransa biznesmenlerinin Azərbaycanın iqtisadi bazarında iştirakı haqqında bir qədər danışınız. Əsasən biznesmenlərdən, habelə Fransanın siyasetçilərindən ibarət olan oxucularımıza nə arzu edərdiniz?

C a v a b : Mən onlara arzu edirəm ki, gecikmesinlər, Azərbaycanda yerlər tutulacaqdır. Mən bunu prezent Jak Şiraka, görüşdürüüm semeye və telekommunikasiya, xarici ticaret nazirlerine də demişəm.

M ü x b i r : Çox sağ olun. İcazə verin, Sizə təşəkkür edim və uğurlar arzulayıım.

«YEVRONYUS» BEYNƏLXALQ TELEKANALININ MÜXBİRİNƏ MÜSAHİBƏ

Paris

15 yanvar 1997-ci il

S u a l : Siz 1944-cü ildə, 23 yaşınızda Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 70-ci illərdə Azərbaycanın rəhbəri olmuşunuz. Sonra Brejnev Sizi Moskvaya çağırımış, Siz Siyasi Büroya üzv seçilmiş ilk azərbaycanlı olmuşunuz. Deyirler ki, Siz Leonid İliç ilə dost idiniz. Onu necə xatırlayırsınız?

C a v a b : Sizin informasiyanızda bəzi dəqiqsizliklər var. Əvvəla, mən 1943-cü ildə Kommunist Partiyasının üzvü olmuşam, ikinci, mən Moskvaya Leonid Brejnevin ölümündən sonra, 1982-ci ilin dekabrında dəvət edilmiş, Sov.İKP MK-nın üzvü və Sovetlər İttifaqı hökuməti sədrinin birinci müavini olmuşam. Leonid Brejnev barədə sualınıza gəldikdə isə, biz onunla uzun müddət birlikdə işləmişik. Mən 1969-cu ildə Azərbaycanın rəhbəri seçildim və təxminen 14 il, Moskvaya gedənədək həmin vəzifədə işlədim. Bütün bu illər ərzində Leonid Brejnevin rəhbərliyi altında işləmişəm. Bizim yaxşı, məhriman münasibətlərimiz var idi, biz işləyir və Sovetlər İttifaqı şəraitində Kommunist Partiyası rəhbərliyinin zəruri bildiyi hər şeyi yerine yetirirdik.

S u a l : Cənab Prezident, Sizin Andropov ilə münasibətlərinizin yaxşı olması doğrudurmu?

C a v a b : Bəli, belədir. Mənim onunla yaxşı münasibətlərim var idi. Yeri gəlmişkən, deyim ki, mən məhz onun təşəbbüsü ilə Moskvaya dəvət olunmuş, Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilmiş və Sovet hökuməti sədrinin birinci müavini tayin edilmişdim.

S u a l : 1985-ci ildən, Qorbaçov Kremlə göldikdən sonra Sizin siyasi karyeranız ləngidi. Doğrudurmu ki, Siz Mixail Sergeyeviç çox da xoşlamardınız?

C a v a b : Bu o qədər doğru deyil, mən Mixail Sergeyeviç Qorbaçov ilə hełə 1970-ci ildən tanış idim və onunla yaxşı münasibətlərim var idi. Həmin dövrədə o, Stavropolda işləyirdi, mən isə Azərbaycanda. 1978-ci ildə Mixail Qorbaçov Moskvaya işə keçəndə mənim onunla yaxın münasibətlərim var idi və yaxşı əməkdaşlıq edirdik.

1982-ci ildə Andropovun təklifi ilə mən Moskvaya dəvət olunanda da bizim Siyasi Büronun üzvləri kimi, mövqeyimiz eyni idi və münasibətlərimiz normal idi, hər halda mən belə hesab edirdim. Bəlkə də o mənə qarşı münasibətində səmimi, vicdanlı olmayıb, lakin mən ona yaxşı münasibət bəsləyirdim. 1985-ci ildə Çernenkonun vəfatından sonra kimin Sov.İKP MK Baş katibi olması məsəlesi qalxanda mən birmənəli şəkildə Qorbaçovun namizədiyyinə tərəfdar çıxdım. MK-nın baş katibi vəzifəsində möhkəmləndikdən bir müddət sonra Qorbaçov çoxlu səhv'lərə yol verməyə başladı. Mən onun səhv'lərini deyirdim. Bununla əlaqədar bizim münasibətlərimiz soyudu, nəticədə mən onun bəzi hərəkətləri ilə razılaşmayaraq 1987-ci ildə MK Siyasi Bürosunun üzvü və hökumət sədrinin birinci müavini vəzifəsində istəfa verdim.

S u a l : Cənab Prezident, 1989-cu il noyabrın 9-da, bütün dünya Berlin divarının dağılmasına televiziya ilə baxan axşamı Siz harada idiniz və nə barədə düşünürdünüz?

C a v a b : Həmin vaxt mən Moskvada idim, Sovetlər İttifaqının həkimiyət orqanları tərəfindən təqib olunurdum, işləmirdim və vaxtimın çoxunu televizorun qarşısında keçirirdim. O zaman hesab edirdim ki, dünyada böyük dəyişikliklər baş verir və bunu alqışlayırdım.

S u a l : 1994-cü ilin dekabrında Rusiya tankları Çeçenistana yeridildi. Bu Sizi daha çox sevindirdi, yoxsa narahat etdi?

C a v a b : Çeçenistanda vəziyyət ümumiyyətlə ziddiyyətli xarakter daşıyır. Çeçenistan Rusiya tərkibində müstəqillik iddiasındadır. Amma təbii ki, Rusiya Çeçenistana müstəqillik statusu verə bilməz, buna görə də hərbi əmləkiyatlara əl atmışdır. Lakin Rusiya rəhbərliyi Çeçenistana qarşılıqlı münasibətlərde 1994-cü ilin dekabrında da bir sira səhvlerə yol verərək, oraya tanklar göndərdi. Qayda-qanun yarada bilmədi, bu da, zənnimcə, Rusyanın məglubiyəti idi. Mən separatizmin əleyhinəyəm. Bu fikirdəyəm ki, hər bir dövlətin ərazi bütövlüyüne hörmət və onu müdafiə etmək lazımdır. Buna görə də hesab edirəm ki, çeçenlər başa düşməlidirlər ki, onlar Rusyanın tərkibində yaşamlı, Rusyanın tərkibində müvafiq özünüüidarə statusuna malik olmalı və döyüsməlidirlər.

1990-ci ildə sovet rəhbərliyi daha ağır səhəvə yol vermişdir. Bəlkə də siz bu barədə az bilirsınız. O vaxt, 1990-ci ilin yanvarında Mixail Qorbaçovun sərəncamı ilə sovet qoşunlarının böyük bir kontingenti

Azərbaycana yeridildi, Bakının küçələri ilə şütyüyen tanklar heç bir güñah sahibi olmayan adamları basıb xincim-xincim etdi. O yanvar gecəsi çoxlu adam həlak oldu. Yeri gölmüşən, Bakı faciosının bir neçə gündən sonra yeddi ili tamam olacaqdır. Bax, onda Bakıya iri qoşun kontingenti yeritməyə və dinc, müdafiəsiz əhalini məhv etmək üçün tankları Bakının küçələrinə buraxmağa heç bir əsas yox idi. Bu, təcavüz idi və mən o vaxt Moskvada olarkən bu təcavüzün əleyhinə çıxdım. Bununla əlaqədar daha böyük təqiblərə məruz qaldım.

S u a l : Siz 1993-cü ildən öz ölkənizin – 60-ci illərdəki kimi – yenidən tam sahibi oldunuz. Deyənən, Azərbaycan xalqı Sizi çox sevir. Öten il o Sizin partiyanızı, hakimiyətinizi daha da möhkəmləndirən yeni konstitusiyaya elliklə səs verdi. Amma buradan baxanda adama elə gəlir ki, ölkənizdə indiki siyaset 60-ci illərdə, Siz Bakıda DTK-ya başçılıq etdiyiniz illerde yeridilmiş siyasetə kifayət qədər oxşayır. Bu bize elə gəlir, yoxsa həqiqətən beledir?

C a v a b : Yox, sizə elə gəlir və yəqin ki, təəssüratınız yalan infor-masiyaya əsaslanır. İndi Azərbaycanda vəziyyət 1969-cu ildəki, mən Azərbaycan Kommunist Partiyasının rəhbəri seçildiyim ildəki vəziyyətlə müqayisədə bambaşqadır. 1993-cü ildə məni Azərbaycana xalq dəvət etdi. Mən qovulmuşdum, Naxçıvanda idim. Bu, blokadada olan kiçik bir respublikadır. Üç il orada çox ağır şəraitdə yaşadım. 1993-cü ilin iyununda Azərbaycanda vətəndaş müharibəsi başlandıqda, hakimiyət böhranı yarandıqda Azərbaycanı idarə etmiş adamların hərəsi bir yana qaçıqdır və camaat bir-birini öldürdükdə millətimin ən yaxşı nümayəndələri məni Bakıya dəvət etdilər. Mən oraya getmək istəmirdim, bu yüksək məsuliyyəti bir daha öz üzərimə götürmək istəmirdim. Amma hiss etdikdə ki, ölkəm, xalqım ağır, fəlakətli vəziyyət-dədir, dəvəti qəbul edib Bakıya gəldim və Azərbaycan parlamentinə başçılıq etdim. Bir neçə ay respublikaya rəhbərlikdə tək qaldım. Çünkü prezident qaçmışdı, baş nazir istəfa vermişdi və buna görə də Parlamentin sedri həm prezidentin, həm baş nazirin, həm də Parlament sədrinin vəzifələrini tekbaşına icra edirdi. Mən vəziyyətin gərginliyini zəiflədərək, vətəndaş müharibəsinin qarşısını almağa və çox çətin şəraitdə Azərbaycanda yavaş-yavaş qayda-qanun yaratmağa, qanunçuluğu təmin etməyə müvəffəq oldum. Məhz 1993-cü ildən əvvəlki son illər Azərbaycanda qanunsuzluqla cinayətkarlığın tüğyan etməsi, müxtəlif cinayətkar qrupların, silahlı quldur destələrinin əməlləri ilə səciyyələ-

nirdi. Bunların hamisini aradan götürmək lazımdı. Ona görə də bu tədbirləri gördüm. 1994-cü ilin oktyabrndə Azərbaycanda hakimiyəti və təbii olaraq məni silahlı yolla devirməye yeni cehd göstərildikdə men heç nə etmedim, sadəcə olaraq televiziya ilə xalqa üz tutub yaranmış vəziyyəti ona izah etdim və gecədən keçmiş iki saat ərzində yarım milyon adam Prezident sarayının qarşısına toplasdı. Onlar bütün günü orada dayandılar və hakimiyəti müdafiə etdilər. Bu ağır vəziyyəti, bax, bu yolla aradan qaldırmaq mümkün oldu.

İndi Azərbaycanda demokratik, hüquqi dövlət qurulur. Biz ümum-xalq səsverməsi yolu ilə konstitusiya qəbul etmişik, çoxpartiyalılıq əsasında parlament seçmişik. Parlamentdə müxalifət partiyaları var, onlar çıxış etmək hüququna malikdirlər. Azərbaycanda 300-dək qəzet çıxır, özü də böyük əksəriyyəti müxalifət qəzetləridir, nə istəyirlərse, onu da yazırlar, yəni biz mətbuat azadlığı, şəxsiyyət azadlığını və siyasi plüralizm üçün şərait yaratmışıq. Bunların hamisi Azərbaycanda bərqərar edilməli olan demokratiyadır. Belə bir şəraitdə, görünür, kimsə Qəribə yalan informasiyalar yayır və ona görə də sizdə belə təsəvvür yaranır ki, Azərbaycanda bugünkü vəziyyət, ola bilsin, 1969-cu ildəki vəziyyətə bənzəyir. Bu, heç də belə deyildir.

S u a l : Siz indicə mətbuat azadlığından danışdırınız. Lakin məsələn, «Reportörlerə sərhəd yoxdur» təşkilatı kimi təşkilatlar var və onların nümayəndəleri iddia edirlər ki, 1996-cı ildə müxalifət qəzetlərinin 90 nömrəsindən çoxu senzuraya məruz qalmışdır. Jurnalistləri Müdafiə Komitəsinin fikrincə, Azərbaycan Parlamentinin sədri deputatların fəaliyyətini tənqid edən müxbirləri akkreditədən mehrum edir. Mümkündürsə, azad mətbuatı necə təsəvvür etdiyinizi deyin.

C a v a b : Bəlkə də hansısa hallar olubdur. Lakin yene də hesab edirəm ki, sizdə olan məlumat həqiqətə tam uyğun deyildir. Azərbaycanda mətbuat azaddır, heç bir senzura yoxdur. Dövlət sırrını açan hansı materiallar hazırlanıqdə isə, şübhəsiz ki, bunların dərc edilməsinə yol vermək olmaz. O ki qaldı Parlament sədrinin nəsə etməsinə, bu mənə məlum deyildir.

S u a l : Cənab Prezident, Sizin ölkənizi Qafqazın Küveyti adlandırırlar. Beynəxalq Valyuta Fondu bildirir ki, bu əsrin sonunadək Azərbaycanda neft hasilatı iki dəfə, gələn əsrin əvvəlinde isə 4 dəfə artacaqdır. Sizcə, Sovet İttifaqı bu potensialdan nə üçün bütünlükə istifadə etməmişdir?

C a v a b : Sovetler İttifaqı bundan ona görə bütünlükə istifadə etməmişdir ki, o zaman onun digər, həm də az xərcədə daha çox neft veren yataqları var idi. Məsələn, 80-ci illərdə mən Moskvada işləyəndə Sovetlər İttifaqında ilə 620-630 milyon ton neft çıxarıldı. Bu neftin çox hissesi Sibirdə hasil edildi. Sibir neftinin çıxarılmasına, deyək ki, Xəzər dənizində, Azərbaycanda çıxarılan neftdən daha az investisiya lazım idi. Buna görə də, o zaman Sovetlər İttifaqı öz ehtiyaclarını Sibirdə çıxarılan neft ilə ödəyir və Azərbaycana, Xəzər dənizinə az diqqət yetirirdi. İndi isə, biz ayrıldıqdan sonra, Rusiya öz neftini Sibirdə çıxarıır. Yeri gəlmışkən, orada hələ də böyük ehtiyatlar olmasına baxmayaraq, hasilatın həcmi azalmışdır. Biz isə nefti özümüzde çıxarıraq. Məsələnin mahiyyəti də bundan ibarətdir.

S u a l : İqtisadçılar Sizin ölkənizdə yaxın gələcəkdə istehsalın rekord səviyyədə, ilde 5 faiz, sonra isə 7 və 9 faiz artacağını söyləyirlər. Qəfil pul axınının təkcə zənginlik deyil, həm də problemlər gətişəcindən, cinayətkarlılığı artıracağından, yeni gərginlik yaradacağından qorxmursunuzmu?

C a v a b : Gelin, əvvəlcə pul əldə edək, sonra da bununla əlaqədar yarana biləcək mənfi hallarla necə mübarizə aparmaq barədə düşünək.

S u a l : Sizcə, çəçen münaqışının baş verməsində neft nə kimi rol oynamışdır?

C a v a b : Ola bilsin, neft həlledici rol oynamamışdır.

S u a l : Xəzər dənizi ətrafında, xüsusən Xəzər nefti ətrafında bu gün çox mühüm strateji oyun gedir. Rusiya üçün Xəzər dənizi daxili göldür və onun sərvetlərini bölüşdürmək lazımdır. Belə başa düşürik ki, Siz Xəzəri onun sahilboyu ölkələri arasında beş sektora ayırmayı möqsədəyğun hesab edirsiniz. Deyəsən, Amerika Sizin tərəfinizdədir. Lakin Rusiya, Qazaxistan, İran da var. Diplomatik tarzlaşlığı necə tapmaq olar?

C a v a b : Yeri gəlmışkən, indiki halda Qazaxistanla Azərbaycan bir mövqe tutur, Rusiya ilə İran isə başqa mövqe, Türkmenistan Rusiya ilə İranın mövqeyinə qoşulur. 1'amamılıq qanunuayğun haldır ki, hər ölkənin öz mövqeyi var. Biz hesab edirik ki, bizim mövqe daha düzündür, çünki Xəzər dənizinin mineral ehtiyatlarından istifadə üçün onun sektorlara bölünməsi artıq çoxdan yaranmış praktikadır və biz bu praktikanın istifadə edirik. Xəzər dənizinin statusu əvvəller heç vaxt qaldırılmayıb. Əvvəller heç kəs düşünmürdü ki, Xəzər necə adlansın – dəniz, göl, yoxsa daxili sututar. Kaspi özü üçün qalmaqda idi. İndi isə,

biz onun mineral ehtiyatlarından istifadə etməyə, müqavilələr imzala-
mağa başladıqda ona böyük maraq yaranmışdır və hərə öz xəttini yerit-
mək isteyir. Hesab edirik ki, bizim mövqeyimiz daha düzgündür.

S u a l : Düz bir il bundan evvel Siz Ermənistan prezidenti Levon Ter-Petrosyanla görüşdünüz. Minsk qrupu çərçivəsində danışıqlar aparılcığına ümidi var idi. Son bir ildə Dağlıq Qarabağın hərb, siyasi və-
ziyyətində nə dəyişmişdir?

C a v a b : Əslində heç nə dəyişmeyibdir. 1996-ci il ərzində biz ATƏT-in Minsk qrupu çərçivəsində də danışıqlar apardıq, Ermənistan prezidentinin və Azərbaycan prezidentinin xüsusi nümayəndələri vasi-
təsilə də birbaşa danışıqlar apardıq. Amma təəssüflər olsun ki, Ermə-
nistanın pozucu mövqeyi danışıqlar prosesində irəliləməye imkan ver-
mir. Məsələ burasındadır ki, Ermənistan Dağlıq Qarabağ üçün müstə-
qillik statusuna nail olmağa çalışır və bununla da onu Ermənistana ilhaq
etməyə can atır. Biz bununla heç vaxt razılaşmayıacaqı. Dağlıq Qara-
bağ Azərbaycan torpağıdır, Azərbaycan ərazisinin bir hissəsidir. Biz vəziyyətdən çıxış kimi Dağlıq Qarabağın Azərbaycan dövlətinin tərkibində yüksək özünüdürə statusu verməyi təklif etdiq, amma bir şərtle ki, Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Azərbay-
can əraziləri tamamilə azad edilməlidir. Siz yəqin bilirsiniz ki, bu mü-
naqış nəticəsində onlar müxtəlif səbəblər üzündən Azərbaycan ərazi-
sinin 20 faizini işğal etmişlər, oradan respublikamızın bir milyondan artıq sakını qovulmuşdur və onlar ölkəmizin müxtəlif bölgələrində çox
ağır şəraitdə, çadır şəhərciliklərində yaşayırlar. Biz Ermənistan silahlı
birləşmələri tərəfindən işğal olunmuş bütün torpaqlardan onların çıx-
arılmasını, adamların öz yaşayış yerlərinə qayıtmasını tələb edirik və
həm də Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək özünüdürə
statusu verilməsini, Ermənistanla Azərbaycan arasında sülh yaranması-
ni və dövlətlərimiz arasında mehribən qonşuluq münasibətlərinin inki-
şaf etdirilməsini mümkün hesab edirik.

Biz düzgün mövqedə dayanmışıq, güzəştlərə gedirik, bu məsələyə konstruktiv surətdə yanaşıraq. Ermənistan isə öz hərbi üstünlüyündən, Azərbaycan ərazisinin 20 faizinin işğal altında olmasından istifadə edə-
rek Azərbaycana təzyiq göstərir və hüquqa zidd əməllərindən əl çek-
mir. Onların iddiaları beynəlxalq hüquq normalarına, Birleşmiş Millət-
lər Təşkilatının, ATƏT-in prinsiplerinə tamamilə ziddir. Bax, buna görə də həmin problem 1996-ci il ərzində həll edilməmişdir.

S u a l : Cənab Prezident, qəzətlər yazır ki, Siz neft diplomatiyasının, yeni neft sərvətlərində xarici siyasetin xeyrinə istifadə etməyin ustasısınız. Doğrudanın belə hesab edirsiniz ki, neftin sayosunda beynəlxalq yardım ala bileyəksiniz?

C a v a b : Azərbaycan gənc müstəqil dövlətdir, öz mövqeyini möh-
kəmləndirmek, müstəqilliyini qoruyub saxlamaq və dünya birliliyinin tamhüquqlu üzvü olmaq isteyir. Ona görə də dünya birliliyində möh-
kəmlənmək üçün, dünya ölkələrinin, o cümlədən Fransa kimi bir ölkə-
nin, Avropanın digər dövlətlərinin Azərbaycanı təkcə diplomatik cə-
həddən deyil, həm də qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün tərəf-
daş kimi tanımlarlarından ötrü biz bütün imkanlarımızdan istifadə edirik.
Buna görə də, biz təbii ehtiyatlarımızdan, iqtisadi potensialımızdan istifadə edirik. Bizim iqtisadi siyasetimiz bazar iqtisadiyyatının bərqərar edilməsinə, Azərbaycanın bütün dünyaya açılmasına, ölkəmizə xarici sərmayələrin gəlməsinin həvəsləndirilməsinə yönəldilibdir. Əslində ele bundan ötrü də biz xarici şirkətlərə Azərbaycanın təbii ehtiyatlarından istifadə sahəsində birgə iş aparmaq üçün imkan yaradıraq. Burada bir tərəfdən birbaşa kommersiya məqsədi var, digər tərəfdən isə hər hansı iqtisadiyyatın siyasetin əsasıdır. Biz də belə siyaset yerdirdik. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bundan necə istifadə etməyin mümkünlüyüne gəldikdə isə, biz bunun üçün hər bir vasitədən istifadə etməyə çalışıraq. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik, hərbi əməliyyatların, mühərribənin yenidən başlanması istəmirik, sülh isteyirik. Ona görə də əgər Dağlıq Qarabağ münaqişəsinin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasında həmin imkanları da bize kömək edəcəksə, bu yaxşıdır.

S u a l : Cənab Prezident, Sizin ölkəniz Avropa Şurasının üzvü olmaq niyyətindədir. Sizce, Avropanın Şərqi sərhədləri haradan keçir?

C a v a b : Bizim regionda Avropanın şərqi sərhədləri məhz Azərbaycanın sərhədindən keçir. Biz Avropa kontinentinin on ucqarındayıq.

S u a l : Cənab Prezident, şübhəsiz ki, biz hamımız Boris Nikolayeviç Yeltsinə tezlikle sağalmağı arzuluyırıq. Lakin digər tərəfdən özümüze sual veririk, həmin suali Size də vermək istəyirik: indi Kremlde həkimiyət kimlərin əlindədir?

C a v a b : Kremlde həkimiyət Boris Yeltsinin əlindədir.

S u a l : Azərbaycan nə üçün MDB-nin strukturlarında tam iştirak etmək istəmir?

C a v a b : Ona görə ki, MDB-nin bəzi strukturları milli dövlət müstəqilliyini, o cümlədən də Azərbaycanın milli və dövlət müstəqilliyini tapdalayırlar. Buna görə də biz həmin strukturlarda tam iştirak etmirik. Məsələn, burada mənə bildirdilər ki, guya Belarus Rusiya ilə yenidən birləşmək isteyir. Əlbəttə, bu onların işidir və biz buna etiraz edə bilmərik. Lakin bu, Azərbaycan üçün meqbul deyildir.

S u a l : Cənab Prezident, Siz NATO-nun şərqi doğru genişləndiriləsi barədə nə fikirdəsiniz?

C a v a b : Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qayğılarım o qədər çoxdur ki, mən bu məsələnin mahiyyətinə o qədər də varım.

S u a l : Son illər ölkənizdə bir neçə dəfə qiyam cəhd olmuşdur. Lakin İnsan Hüquqlarını Müdafiə Təşkilatı bildirir ki, Azərbaycanın həkimiyət orqanları bu cəhdlərdə iştirak edən adamlarla o qədər də yaxşı davranışlardır. Deyirlər ki, milis onları müntəzəm olaraq döymüş, onlara işgənce verilmişdir, vəkil ilə görüşə icazə verilmir, həbsxanada qeyri-insani şəraitdə saxlanılır. Bu belədir, ya yox?

C a v a b : Bu həqiqətə uyğun deyildir. Yalandır, tamamilə yalandır. Əllərinə silah götürüb terror əməli töötəməyə, qanuni dövləti devirməyə cəhd göstərən adamlar cəzalandırılmalıdır və onlar cəzalarını çəkirler. İstintaq, məhkəmə prosesi gedir. Bizdə məhkəmə prosesləri açıq aparılır və məhkəmə müvafiq qərar qəbul edir. Yerə qalanlarının isə hamisi yalandır. Belə yalan məlumatla onlar öz vəziyyətlərini müyyəyen dərəcədə yüngülləşdirmək isteyirlər.

S u a l : Söhbətimizi bitirməzdən əvvəl, mümkündürse, bir sırrı açın: Rusiya qəzetləri yazar ki, Qəbələ rayon merkezinin yaxınlığında radiolokasiya stansiyası olmasa, Yeltsinin nüvə çamadannı kor və kar olar. Deməli, şübhəsiz Moskva bu stansiya üzərində öz nəzarətini saxlamağa çox maraq gösterir. Siz isə stansiyani ona verməyə hazır deyilsiniz. Bu o deməkdir ki, Rusyanın tehlükəsizliyi Sizin elinizdədir?

C a v a b : Qəbələ rayonundakı stansiya raket-nüvə zərbəsinin qarşısını almaq məqsədilə Yer küresinin böyük hissəsinə nəzarət edən iri radiolokasiya stansiyasıdır. Rusyanın, ümumiyyətlə bütün kontinentin müdafiəsi üçün bu stansiyanın əhəmiyyəti çox böyükdür. Lakin ondan Rusiya istifadə edir, biz onu əla keçirməmişik. Biz bu radiolokasiya stansiyasının statusunu müyyəyen etməyə dair danışıqlar aparıq. Rusyanın həmin stansiyadan istifadə etməsinə maneçilik töretmirik.

S u a l : Cənab Prezident, Sizin mandatınız 1998-ci ildə qurtarır. Prezident vəzifəsinə namizədliyinizi yenidən irəli sürməyi nəzərdə tutmusunuzmu və gələcək əsrde ölkənizin başında kimi görürsünüz?

C a v a b : Birincisi, 1998-ci ilədək yaşasaq, ikincisi isə, əger həmin vaxtadək yaşasaq, mən isə hesab edirəm ki, yaşayacaqıq, onda növbəti seçkilərdə Azərbaycan prezidentini seçilmək üçün öz namizədliyimi irəli sürəcəyəm. XXI əsrde Azərbaycanın başında kimi görməyime geldikdə isə, bunu gələcək göstərəcəkdir. Ümidvarım ki, o vaxtadək insanlar yetişəcəklər. Siz Qerbə bilməlisiniz ki, keçmişdə Sovetlər İttifaqına daxil olan ölkələrə, o cümlədən da Rusiyada dövlətlərin başçıları siyasi fəaliyyət, dövlət fəaliyyəti, iqtisadi fəaliyyət təcrübəsi və heyat təcrübəsi olan insanlar olmalıdır. Bunsuz belə ölkələrdə dövləti idare etmək mümkün deyildir.

M ü x b i r : Sizə təşəkkür edirik.

H e y d a r Ə l i y e v : Sağ olun.

FRANSADA AKKREDİTƏ OLUNMUŞ XARİCİ JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*Paris, «Bukets» kafesi
15 yanvar 1997-ci il*

S u a l : Cənab Prezident, Parisə səfərinizin ilk günlərindən və prezident Jak Şirak ilə görüşünüzdən sonra Sizdə bu cür təsəvvür yarandı mı ki, Fransa indən belə Azərbaycana daha geniş məqyasda gelecekdir? Sizcə, Minsk konfransına aid məsələlərdə Fransanın dəsteyinə ümidi bəsləyə bilərsinizmi?

C a v a b : Hörmətli xanımlar və cənablar. Önce sizi salamlayıram. Sizin aranızda olmayımdan şadam. Mən jurnalistlərlə görüşlərə həmişə böyük əhəmiyyət vermişəm və verirəm, çünki onlar informasiya, təhlükə, hadisələrin izahı üçün çox iş görürər. İstərdim ki, jurnalistlər öz missiyalarını həmişə obyektiv surətdə yerinə yetirsirlər. Mən sizin obyektivliyinizi və ədalətli olacağınızı ümidi bəsləyirəm.

Bu gün mənim Fransaya rəsmi səfərimin üçüncü günüdür. Bir neçə saatdan sonra Parisi tərk edir, vətənimə qayıdırəm. Deyə bilerəm ki, Parisə gəlmək imkanının yaranması meni olduqca sevindirir. Səfərimin necə keçməsindən, görüşlərdən, habelə Fransada, Parisdə olmayımdan razıyam. Mən buradan dərin məmənunluq hissi ilə gedirəm.

Görüşlərim və səhbətlərim çox olubdur. Lakin bunlarda əsas yeri Fransa prezidenti cənab Jak Şirak ilə olan görüş, danışqlar və səhbətlər tutur. Biz onunla ilk növbədə ikitərəfli münasibətlərimizə aid olan çoxlu məsələlər müzakira etdik. Yekdil fikrimiz belədir ki, bu münasibətlər daha uğurla inkişaf etməlidir, habelə Fransa Azərbaycana daha çox diqqət göstərəcək və ölkəmizə daha geniş məqyasda gelmesi üçün tədbirlər görücəkdir. Azərbaycan həmişə çalışmışdır ki, böyük siyasi sanbalı olan, Avropa və dünya siyasetində böyük rol oynayan Fransa kimi iri ölkə ilə mehribən, dostcasına, yaxşı münasibətlər saxlasın.

Biz belə bir rəyə göldik ki, iqtisadi əməkdaşlığını genişləndirmək üçün böyük imkanlar var. Srağagün Fransa və Azərbaycan prezidentlərinin iştirakı ilə Yelisey sarayında Azərbaycan Milli Neft Şirkəti və Fransanın «Elf Agitə», «Total» şirkətləri arasında iri neft müqaviləsinin imzalanması da bunu təsdiq etdi. Müqavilə 25 il üçün imzalanmış-

dir və Azərbaycanın iki iri neft yatağının işlənməsi və mənimsonilməsinə nəzərdə tutur. Yəqin bilirsiniz ki, keçən ilin iyununda Bakıda Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağının birgə işlənməsinə dair bəzi fövqəmilli şirkətlərin, o cümlədən «Elf Agitə»in daxil olduğu konsorsium ilə böyük neft müqaviləsi imzalanıbdır.

Gördüyünlər kimi, Fransa iqtisadiyyatı Azərbaycana daxil olur. Biz buna sevinirik və Fransanın digər şirkətlərinin də ölkəmizdə əməkdaşlıq etmək imkanı almaları üçün hər şeyi edəcəyik. Yeri gəlmışkən, qeyd edim ki, bir neçə layihə var, onların barəsində prezident Jak Şirak da, mən də danışmışım və həmin layihələrin reallaşdırılması üçün tədbirlər görücəyik.

İndi isə Ermənistan-Azərbaycan münaqişəsinin həllində Fransanın Azərbaycanı dəstəkləməsi məsələsi barədə. Bilirsiniz ki, münaqişənin səkkiz illik tarixi var və o, Dağlıq Qarabağı qoparmaq və Ermənistanın birləşdirmək məqsədi ilə Ermənistan Respublikasının Azərbaycana qarşı etdiyi hərbi təcavüz nəticəsində başlanmışdır. Bu münaqişə böyük felakətlərə, qurbanlara, qan tökülməsinə və son nəticədə Azərbaycan ərazisinin 20 faizinin işgal olunmasına gətirib çıxarmışdır. Həmin ərazilərdən bir milyondan çox azərbaycanlı zorla qovulub çıxarılmışdır və onlar ağır şəraitdə çadır şəhərciklərində yaşayırlar.

Biz 1994-cü ildə atəşkəsə nail olmuşuq, hərbi əməliyyatları dayandırılmış və iki il səkkiz aydır ki, müharibə getmir, döyüş əməliyyatları yoxdur, qan tökülmür. Lakin sülh də yoxdur. Qeyd etdiyim kimi, Azərbaycan ərazisinin bir hissəsi Ermənistan silahlı birləşmələrinin işgali altındadır, bu torpaqlarda hər şey talan edilib, dağdırılıbdır. Azərbaycana çox böyük maddi və mənəvi zərər vurulub, ən başlıcası isə çoxlu insan helak olubdur.

Bütün bunlara baxmayaraq, biz Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işgal olunmuş ərazilərindən çıxarılması, qaćıqların öz yaşayış yerlerinə qaytarılması və bu halda Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkibində yüksək status verilməsi şərtlə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması, Ermənistanla sülh bağlanması mövqeyində dayanırıq.

Bu münaqişənin həllinin əsas prinsipləri keçən il dekabrın əvvəlində ATƏT-in Lissabon sammitində ATƏT sədrinin bəyanatında, ATƏT-in sənədində öz ifadesini tapmışdır. Həmin prinsiplər üç bəndən ibarətdir: Azərbaycan Respublikasının və Ermənistan Respublikası

sinin ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcədə özüñüdərə verilmesi, Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik təminatı. Biz bu prinsipleri qəbul etmişik və hesab edirik ki, bunlar qəti qərar üçün, yəni Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün əsas ola bilər. Lakin Ermənistan tərefi bu prinsipləri qəbul etmədi, Lissabon sammitində pozucu mövqə nümayiş etdirdi və həmin prinsipləri dəstəkləyən ATƏT-in bütün üzvlərinin, əslində, əleyhine çıxan yeganə dövlət oldu. Məsələnin dinc yolla həlline mane olan da Ermənistanın belə mövqeyidir.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə 1992-ci ildə ATƏT-də yaradılmış Minsk qrupu, Minsk konfransı məşğul olur. Minsk konfransı mövqeud olduğu dörd ildə çox iş görüb, lakin əsas məqsədə nail ola bilməyibdir. İndi biz ümid edirik ki, Lissabon sammitindən sonra Minsk qrupu sammitin sonənlərində ifadesini tapmış prinsiplər əsasında bu məsələ ilə daha fəal məşğul olacaqdır. Fransa Minsk qrupunun üzvüdür və biz ümid edirik ki, bu baxımdan o, həmin problemlə daha fəal məşğul olacaqdır. Onu da qeyd edim ki, təəssüflər olsun, biz in-diyyədək Minsk qrupunun içinde Fransanın böyük fəallıq göstərməsini hiss etməmişik. Prezident cənab Jak Şirak, xarici işlər naziri cənab Erve de Şarett ilə apardığımız danışqlar, söhbətlər hesab etməyə əsas verir ki, Fransa öz fealiyyətini genişləndirəcək və biz Minsk qrupunun üzvü kimi, Fransa ilə əməkdaşlıq edəcəyik. Zənnimcə, sizin sualınıza cavab verdim.

S u a l : Sizin diplomatcasına dediklərinizdən görünür ki, Minsk qrupunun həmsədri kimi, Fransadan hər halda çox şey gözləmirsiniz?

C a v a b : Fransa Minsk qrupunun həmsədri deyil. Ancaq bu məsələ sizi maraqlandırırsa, deyə bilərem ki, yarandığı vaxtdan etibarən Minsk qrupunun sədrə bir ölkə – İtaliya, şəxson isə bu ölkənin xarici işlər nazirinin müavini Rafaeli idi. Sonra Minsk qrupunun sədrlüyü İsvetçə həvalə edildi və bu işlə tanınmış diplomat cənab Yan Eliasson məşğul oldu. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt sammitində Rusiya və ABŞ öz aralarında belə razılığa geldilər ki, Minsk qrupunda bir yox, iki sədr olacaq, Rusiya və Finlandiya həmsədlər olacaqlar. Finlandiya həmsədrlik vəzifəsindən çıxır, onda Minsk qrupunun həmsədri kimi, Almanyanın namizədiyi iireli sürdüyü və biz buna razılıq verdik. Lakin məlum oldu ki, Rusiya və Ermənistan Almanyanın na-

mizedliyinin əleyhinedirlər. Onda Amerika Birləşmiş Ştatları bize müraciət edərək Minsk qrupunda həmsədr olmaq istədiyini bildirdi. Həmsədr olmadan da ABŞ-in Minsk qrupunun üzvü kimi, bu məsələ ilə yaxından məşğul olduğunu nəzərə alaraq, biz buna razılıq verdik və konkret suretdə cənab Stroub Talbottun namizədiyini müdafiə etdik. Bu yaxınlarda Fransanın namizədiyi məsəlesi qalxıb. Biz onun bu prosesdə daha fəal iştirak etmək arzusuna böyük hörmətlə yanaşırıq, ancaq biz öz rəyimizi bildirmiş və Amerika Birləşmiş Ştatlarının namizədiyini destəkləmişik. Hesab edirəm ki, öz mövqeyimizi dəyişməyə əsasımız yoxdur. Ona görə də biz çox şadıq və fəal əməkdaşlıq edəcəyik ki, Fransa Minsk qrupunun üzvü kimi, açığını desək, indiyə qədər olduğu kimi yox, geniş fealiyyət göstərsin.

S u a l : Cənab Prezident, bu, sərf formal xarakter daşıyan həmsədrlik məsələsindən əlavə, onu göstərimi ki, Siz Ermənistanla başlanmış bilavasitə, birbaşa danışqları Minsk qrupu çərçivəsində, ATƏT-in və ya her hansı digər beynəlxalq təşkilatın rəhbərliyi altında aparılan beynəlxalq danışqlardan daha üstün tutardınız?

C a v a b : Bizim qəti mövqeyimiz belədir ki, həm bu, həm də digər kanaldan istifadə etmək lazımdır. Yəni Minsk qrupu çox lazımdır, çünki ona 11 dövlət daxildir və fəal olacağı təqdirdə bə qrup vasitəsilə çox iş görmək mümkündür. Ancaq eyni zamanda biz Ermənistan Respublikası prezidentinin və Azərbaycan prezidentinin nümayəndələri tərəfindən aparılan birbaşa danışqlara da böyük əhəmiyyət veririk. Bu ele mürəkkəb və çətin məsələdir ki, hansı başqa üçüncü kanal da olarsa, mən ondan da imtiyət etməyəcəyəm.

S u a l : Cənab Prezident, Siz səfərinizin ilk günü Fransanın «Fiqarov» qəzetində dərc olunmuş müsahibəndə belə bir fikir söylemisiniz ki, Dağlıq Qarabağ münaqişəsində Rusiya Ermənistana daha çox rəğbet besleyir, ümumiyyətlə Rusyanın vasitəçilik səylərini, o cümlədən Minsk qrupu çərçivəsindəki səylərini necə qiymətləndirirsınız? İcazə-nizlə, ikinci, Xəzər nefti ilə bağlı sualımı da verərdim: dünən həmin neftin Çeçenistan orazisi ilə neqlinin mümkün olan variantlarından biri barədə xəber verilmişdir. Xəzər neftinin Türkiye vasitəsilə, Rusiya limanları ilə neql olunması haqqında suala necə cavab verərdiniz?

C a v a b : Biz Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Rusyanın roluna böyük əhəmiyyət veririk. Ancaq təəssüf ki, Rusiya bu sahədə özünün bütün imkanlarından istifadə etmir. Onun

Ermənistanda da, Azərbaycanda da böyük təsiri var və Minsk qrupunun iştirakı olmadan bu məsələni tekbaşına həll edə bilər. Lakin Rusiyada ki hansıa qüvvələr bu problemi həll etməyə imkan vermirler. Son vaxtlar Rusiya bu məsələ ilə daha fəal məşğul olur. Bir il bundan önce, 1996-ci ilin yanварında Rusyanın xarici işlər naziri Yevgeni Primakov ilə – o bu vəzifəyə yenidən təyin edilmişdi – uzun çəkən görüşüm, habelə Rusiya prezidenti cənab Yeltsin ilə geniş səhbətim olmuşdur. Mən hiss etdim ki, Rusiya bu məsələdə döñüş edib və Ermənistən-Azərbaycan münaqışosunun aradan qaldırılması ilə daha fəal məşğul olmaq niyyətindədir. Bu, prezident Boris Yeltsinin və xarici işlər naziri Yevgeni Primakovun mətbuat üçün verdikləri bəyanatlarda da öz ifadəsinə tapmışdır. Lakin hələlik bu məsələdə iştirakçı yoxdur.

Başa düşürsünüz, bu məsələnin həlli Ermənistənə pozucu mövqeyi mane olur. Ermənistən bütün beynəlxalq hüquq prinsiplərinin əleyhinə çıxır və Azərbaycanın ərazi bütövlüyünü tanımaq istemir. Halbuki bu, beynəlxalq hüququn on adı prinsiplərinə ziddir. Ermənistən çalışır ki, Dağlıq Qarabağ dövlət müstəqilliyi alınsın. Biz buna heç vaxt razi olmayıacaqız, dünya birliyi də bununla razılaşmayacaqdır. Dünya Birlüyü də onunla razılaşmayacaq ki, Fransanın tərkibində olan Korsika, yaxud deyək ki, Rusyanın tərkibindəki Çeçenistan dövlət müstəqilliyi alınsın. Mən Rusiyaya dair belə misalları çox çəkə bilərəm. Rusiyada 20-dək milli qurum, federasiya subyektləri var, əgər Çeçenistana dövlət müstəqilliyi almaq imkani verilsə, onlar da dövlət müstəqilliyi əldə etmək üçün növbəyə dayanacaqlar. Ona görə dünya birliyinin mənafeyi, öz dövlətinin müdafiəsi naməne Rusiya Ermənistənə daha çox təsir göstərə bilər ki, o, ağıllı yol tutsun. Ermənistənə Rusyanın böyük qoşun kontingentinin, Rusiya hərbi bazalarının olmasına, Rusyanın Ermənistənə böyük maliyyə-iqtisadi kömək göstərməsini də nəzərəalsaq, yəqin ki, bu münaqışının həlli üçün Rusyanın çox iş görə bilecəyini başa düşmək çətin olmaz. «Fiqaro» qəzetinə müsahibə verərkən mən bu-nu nəzərdə tutmuşam.

O ki qaldı neftə, biz fövgəlmilli şirkətlərlə beşinci müqavilə imzalamaşıq. Düz bir il önce, 1996-ci ilin yanварında Moskvada Rusyanın baş naziri Viktor Çernomirdin və Azərbaycan prezidenti Heydər Əliyev Azərbaycan neftinin şimal marşrutu ilə Rusiya ərazisindən keçməklə Qara dəniz sahilindəki Novorossiysk limanına ixracı üçün neft kəməri haqqında Rusiya ilə Azərbaycan arasında saziş imzalamışlar. Bu neft

kəməri hazırdır və tezliklə onun istismarına başlayacağıq. Ancaq kəmər həm də Çeçenistan ərazisindən keçir. Hesab edirəm ki, neft kəmərinin təhlükəsizliyinin təmin olunmasının qayğısına Rusiya qalmalıdır. Biz saziş bir il əvvəl, Çeçenistanda qızığın döyüslər gedərkən imzalamaşıq. Güman edirəm, belə bir saziş imzalayarkən Rusiya rəhbərliyi nəzərə almışdır ki, bütün bu məsələləri həll edəcəkdir. Lakin biz ikinci – qərb istiqamətində Gürcüstan vasitəsilə Qara dəniz sahilindəki Supsa limanına çıxan neft kəmərini də çəkirik. Biz hər iki kəmərdən istifadə etmek niyyətindəyik. Doğrudur, ikinci neft kəməri 1998-ci ilin sonunda hazır olacaqdır. Mənəcə, bu məlumat kifayətdir.

S u a l : Cənab Prezident, bu heyətlə biz əvvəller Sovet İttifaqının tərkibinə daxil olmuş ölkələrin bir çox siyasi xadimləri ilə görüşmüşük. Çox xoşdur ki, rus dilində danışmaq zəruriyi Sizi həyəcanlandırmır. Çünkü keçmiş Sovet İttifaqının bir sıra dövlətlərinin bəzi siyasi xadimləri rus dilini nədənsə çox tez unudublar. Sualım belədir: Azərbaycanda rus mədəniyyətinə, rus dilinə Azərbaycanın münasibəti, şəxson Sizin münasibətiniz, bu baxımdan Sizin siyasetiniz necədir?

C a v a b : Qeyri-adi sualdır. Buna baxmayaraq, ona tam açılığı ilə, səmimi cavab verəcəyəm. Rus dili böyük bir xalqın dilidir. Rus dili dünyada yayılmış dillərdən biridir. Keçmişdə rus imperiyasına, sonralar isə Sovet İttifaqına daxil olmuş bir çox xalqların təhsilinin, mədəniyyətinin, elm və texnikasının inkişafında böyük rol oynamışdır. Şəxson mən rus dilinə dərin hörmət bəsləyirəm. Onun köməyi ilə mən nəinki rus mədəniyyəti, həm də dünyamın bütün digər xalqlarının mədəniyyəti barədə çox şey öyrəndim. Azərbaycan əhalisinin əksəriyyəti də rus dilinə bu cür hörmət bəsləyir. Buna görə də mən mümkün olan yerdə bu dildən istifadə edirəm. Heyf ki, fransız dilini bilmirəm, yoxsa sizinlə bu dildə danişardım. Eybi yoxdur, fransız dilini də öyrənərəm və gələn dəfə fransızca danışaram. Əvvəller buna sadəcə olaraq ehtiyac yox idi. Sovet İttifaqı bizi sixışdırır və başqa dilləri yaxşı öyrənməyə imkan vermirdi.

Rus mədəniyyəti Azərbaycan mədəniyyətinin, elm və təhsilinin inkişafına olduqca böyük təsir göstərməsidir. Ona görə də bizdə rus dilinə hörmət var. Mən öz Azərbaycan dilimi çox sevirəm və rus dili kimi, ana dilimi də yaxşı bilirəm. Lakin burada Azərbaycan dilində danışmağa ehtiyac yoxdur, bunun üçün rus dilindən istifadə edirəm, bir də ona görə ki, burada oturanların yarısı rus dilini bilir. Mən sizə hörmət

edirəm və buradakılara hörmət əlaməti olaraq rusca danışıram. Siz cavabından razı qaldınız mı?

S u a l : Lap artıqlaması ile razı qaldım, cənab Prezident. Lakin birinci sualın davamı kimi daha bir kiçik sual vermək istərdim: Rusiya ilə qarşılıqlı münasibətlərde daha nə kimi problemlər var?

C a v a b : Azərbaycan gənc müştəqil bir dövlətdir, texminən 200 il Rusyanın tərkibində olmuşdur – əvvəlcə çar imperiyasının, sonra da Sovet İttifaqının. Bu da Rusiya idi və təbii ki, biz əyniildən sonra qarşımıza olduqca çox problem çıxdı, indi onları tədricen həll etmek lazımdır. Amma bunlar o qədər də böyük problemlər deyil. Ən böyük və ağır problem Ermenistan-Azərbaycan münaqişəsidir. Yeri gəlmişkən, mən rusiyalılara həmişə demisəm və deyirəm: bu münaqişənin uğurla aradan qaldırılması hem də Rusyanın cənub hüdudlarında təhlükəsizlik üçün təminatdır. Qafqazda sülh və əmin-amənlıq Qafqazın başqa ölkələri kimi, Rusiya üçün də böyük əhəmiyyətə malikdir.

S u a l : Yəqin əlavə etmək olar, Rusiya bundan o qədər də razı deyil ki, Azərbaycan NATO-ya yaxınlaşmaq istəyir və MDB-nin kollektiv təhlükəsizliyi haqqında müqavilənin üzvü olmaq istəmir?

C a v a b : Amma Rusyanın özü də «Sühl namət tərefdaşlıq» programını imzalayıb. Onu Azərbaycan da imzalayıb. Aramızda fərqli yoxdur. MDB-nin kollektiv təhlükəsizliyinə geldikdə isə, təessüflər olsun ki, orada ortaya ələ məsələlər çıxır ki, biz onları qəbul edə bilmərik. Məsələn, mən hesab etmirəm ki, MDB hərbi ittifaq olmalıdır. Bu na görə də kollektiv təhlükəsizlik haqqında müqavilə məsəlesi ilə əla-qədar bizdə problemlər var. Bunun isə kimin xoşuna gəlib-gəlmədiyi artıq başqa məsələdir.

S u a l : Mən MDB barədə səhbəti davam etdirmək istərdim. Həmisi təxirə salınan MDB sammiti, Sizcə, nə vaxt keçirilə biler?

C a v a b : Boris Nikolayeviç sağalıb ayağa qalxandan sonra. Elan ediblər ki, Boris Yeltsin ayın axırınadək sağalacaq. Görünür, MDB sammiti də onda olacaqdır.

S u a l : Belarusla Rusyanın mümkün integrasiyasına Sizin münasibətiniz?

C a v a b : Xəbərim yoxdur. Mən burada olanda aldığım məlumatə görə, Belarusda elan ediblər ki, onlar Rusiya ilə birleşməyə razıdırular. Bizim belə bir arzumuz yoxdur və Azərbaycan üçün tarixi nailiyyət olan öz dövlət müstəqilliyimizi itirmek istemirik. Buna görə də heç

vaxt yol verməyəcəyik ki, nəsə bizim müstəqilliyimizi poza bilsin.

S u a l : Cənab Prezident, Rusiyada indiki vəziyyət barədə nə düşünürsünüz və orada mümkün ola biləcək intizamsızlığın nəticələrində ehtiyat etmirsinizmi?

C a v a b : Rusiya dünyanın ən böyük dövlətidir və zənnimcə, indi hamının marağı var ki, orada sabitlik olsun. Mənca, bunu Fransa da, bütün Avropa da eyni dərəcədə istəyir. Buna görə də biz ən əvvəl istəyirik ki, Rusiyada vəziyyət sabit olsun, orada heç bir intizamsızlıq olmasın. Orada intizamsızlıq yaranmasının Rusiya üçün də, onunla bila-vəsiyyətə əlaqədə olan digər ölkələr üçün də çox ağır nəticələri olacaqdır.

Biz Rusiyani necə görmək istəyirik? Biz onu imperiya iddiaları olmayan, demokratik, azad, bütün MDB ölkələri ilə bərabərhüquqlu münasibətlər yaradan bir dövlət kimi görmək istəyirik. Mənə elə gəlir ki, Rusiyada sabitlik orada demokratik prinsiplərin nə dərəcədə bərqərar edilməsindən çox asılı olacaqdır. Biz Rusiyani demokratik bir ölkə kimi görmək istəyirik.

S u a l : Cənab Prezident, Rusiya-Azərbaycan müştərək komissiya-sı gölən ay görüş keçirməlidir. Bu görüşdə qarşılıqlı hesablaşma və neft sazişinin işlənilə tamamlanması məsələlərinə toxunulacaqdır. Siz qarşılıklı görüş üçün nə teklif edirsiniz?

C a v a b : Bakıda artıq bu cür görüş keçirilmişdir. Bize Rusiyadan baş nazirin müavini cənab Serovun rəhbərliyi ilə böyük bir nümayəndə heyəti gəlmişdi. Biz bir çox məsələləri müzakirə etdik. Yeri gəlmişkən, sabah Moskvada MDB Ölkələri Hökumət Başçıları Şurasının iclası olacaqdır. Baş nazir başda olmaqla Azərbaycanın nümayəndə heyəti oraya yola düşür. Qarşılıqlı hesablaşmalar haqqında danışıqlar davam etdiriləcəkdir. Belə düşünürəm ki, artıq biz bu məsələnin optimal həlli yoluна çıxmışq və ola bilsin ki, Moskvada qəti qərara gələcəyik.

O ki qaldı neft sazişinə, mən bilmirəm, siz nədən danışırsınız. Mən artıq neft kəmərindən səhbət açdım. Yeri gəlmişkən, Rusiyada neft kəmərlərinə rəhbərlik edən «Transneft» Səhmdar Cəmiyyətinin baş direktoru da bu yaxınlarda Rusiya nümayəndə heyəti ilə birlikdə Bakıda olmuşdur. Burada bizim böyük problemlərimiz yoxdur.

S u a l : Siz dediniz ki, qarşılıqlı hesablaşmalar bəresində optimal qərar tapılmışdır. Deyə bilərsinizmi, bu hansı qərardır? İndi də neft saziş haqqında. Mən ondan danışdıqda Bakı-Novorossiysk marşrutu ilə neqəl edilecək neftin həcmi məsələsinin həllini nəzərdə tuturdum.

C a v a b : Qarşılıqlı hesablaşmalar barəsində Rusyanın Azərbaycana, Azərbaycanın da Rusiyaya borcu var. Hərçənd orada heç də hər şey aydın deyil. Lakin Sovet İttifaqı parçalandıqdan sonra lazımı qayda-qanun olmadı, ona görə də mən bu rəqəmlərə çox da inanırıram. Buna baxmayaraq, biz onları qəbul etdik və danışqları da bu esasda aparıraq. Güman ki, bir-birimizə nə qədər borclu olduğumuzu tezliklə müyyənleşdirəcəyik. Bəlkə də borcumuz əllinin əlliye nisbətindədir. Bu, böyük problem deyildir.

Nefit kəmərinə gəldikdə isə, mən dedim ki, biz nefti şimal boru kəməri ilə ixrac edəcəyik. Ancaq bu kəmərlə nə qədər neft göndərəcəyimiz barədə qəti razılışma yoxdur. Nə qədər bacarsaq, o qədər də göndərəcəyik. Tam gücü ilə işləsə, həmin boru kəməri ilə ilde 5 milyon tonadək neft ixrac etmək olar.

S u a l : Ermənistən bu vədlərə inanmır. İkinci sualım belədir: Azərbaycan bir çox regionlarla həmsərhəd ölkədir. Fikirləşirsinizmi ki, Azərbaycanın hazırda İranın tərkibində olan cənub hissəsi nə vaxtsa Azərbaycanın şimal hissəsi ilə birləşmək istəyəcək?

C a v a b : Öncə onu deyim ki, bizim bəyan etdiklərimizə inanmağın Ermənistənən əsası yoxdur. Dağlıq Qarabağ cəmi 80 min nəfər erməninin yaşadığı kiçik bölgədir və Azərbaycanın tərkibində yüksək dərəcədə özünüdürə əldə etməklə Azərbaycanın bu kiçik bölgəsi çox müvəffəqiyətənən yaşaya bilər. Dağlıq Qarabağın təhlükəsizliyinə inanmaması, ya bundan narahat olması barədə Ermənistənən bəyanatı uydurmadır və Dağlıq Qarabağa müstəqillik statusu verilməsinə nail olmaq məqsədi daşıyır.

O ki qaldı Azərbaycanın İranın ərazisində olan hissəsinə, demək istəyirəm ki, biz sərhədlərin dəyişdirilməsinin əleyhinəyik. Biz hər bir dövlətin ərazi bütövlüyü prinsipine hörmət edirik. Ermənistənən da, Rusiyanın da, Fransanın da, İranın da ərazi bütövlüyünü tamamilə tənqidi. Hesab edirik ki, münaqişələr yaratmaqdən ötrü gah orada, gah da burada hansısa etnik qrupları fitvalamaq lazımlı deyildir.

S u a l : Cənab Prezident, mənim iki qısa sualım var. Azərbaycan Qərbi şirkətləri qrupu ilə neft müqavilələri imzalamışdır. Sizcə, bu şirkətlərin mənsub olduqları ölkələr Dağlıq Qarabağa dair sazişin əldə edilməsi üçün Ermənistana tezliq göstərə bilərlərmi? İkinci sual: Türkiyə öz ölkəsinə neft və qaz naəl olunması haqqında Türkmenistan və İran ilə yenidən saziş imzalamışdır. Siz orta müddətli perspektivdə

neftinizin İran vasitəsilə Türkiyəyə nəqlini nəzərdə tutursunuzmu?

C a v a b : Birincisi, bütün bu fəvqəmilli şirkətlərlə müqavilələr imzalayarkən biz qarşımıza önce kommersiya məqsədləri qoymuşuq. Həmin fəvqəmilli şirkətlərin mənsub olduqları ölkələr Ermənistən-Azərbaycan münaqişəsinin ədalətli həllinə kömək etsələr, bu həm Azərbaycanın, həm də Ermənistən xeyrinə olar. Biz beynəlxalq, dövlətlərarası münasibətlərdə ədalətin olmasını istəyirik. Biz hər hansı böyük ölkənin öz nüfuzundan istifadə edərək hansısa kiçik bir ölkəyə tezliq göstərməsinin əleyhinəyik. O ki qaldı qazın nəqlinə dair Türkiyə, İran və Türkmenistan arasındaki müqaviləyə, mən onlara uğurlar diləyirəm. İran ərazisi vasitəsilə Türkiyəyə neft nəql etmək barədə planlarımız yoxdur.

S u a l : Cənab Prezident, tekidə Dağlıq Qarabağ mövzusuna qayıt-dığımız üçün bağışlayın. Ermənistən tərslik mövqeyini, bu məsələdə hazırlı vəziyyəti neçə, donmuş vəziyyət, geriləmə kimi, yoxsa az da olsa, hər halda irolılış kimi qiymətləndirərdin. Sizcə, bu məsələnin nizama salınması üçün nə qədər vaxt lazım gələcəkdir?

C a v a b : Mən hesab edirəm ki, Ermənistən-Azərbaycan münaqişəsində vəziyyət ilişib qalmışdır. Minsk qrupunun həmsəndri müəyyən edilən kimi, bu qrup işləməyə başlayacaqdır. Ümidvaram ki, indi Minsk qrupu daha fəal olacaqdır. Biz Ermənistənla birbaşa əlaqələrə tezliklə yenidən başlayacaqıq. Bu əlaqələr Lissabon Zirvə toplantısı ərefəsində dayandırılmışdır. O ki qaldı Ermənistən pozuculuq mövqeyinə, bu, təzə hal deyildir. Belə düşünürəm ki, Ermənistən əgər hərbi əməliyyatlara yenidən başlanmasını istəmirə, onda beynəlxalq hüquq prinsipləri və normaları ilə hər halda razılışmağa məcbur olacaqdır. Məsələn, biz herbi əməliyyatların yenidən başlanmasına heç vaxt razılıq verməyəcəyik və məsələnin dincliklə nizamlanmasına çalışacaqıq.

S u a l : Cənab Prezident, bilmək istərdim, Çeçenistanda müharebəyə görə Rusiyanın Azərbaycana qarşı qoysuğu blokada qalır mı? Bu blokada adamların hərəkətinə aid idimi, yoxsa Azərbaycanın ərzaq və mallarla təchizatı yoluńu kesirdi?

C a v a b : Yaxşı sualdır, sağ olun. İki il önce Rusiya blokada qoysdu, yəni Azərbaycanla sərhədi bağladı və bunu bəhane gətirdi ki, Çeçenistanda döyüş əməliyyatları gedir və guya Azərbaycandan oraya hansısa yaraqlılar keçirərlər. Bu düşünülməmiş və ədalətsiz bir qarar idi.

Hər halda bu iki ildə heç kəs bir sübut gətirib təqdim edə bilmədi ki, Azərbaycandan Çeçenistana hansı yaraqlılar keçib getmişlər. Halbuki faktlar var ki, Azərbaycanda layiqli cəzadan gizlənən müxtəlif cinayətkar ünsürlər Rusiyada, sonra Çeçenistanda olmuş, oradan da Rusiya sərhədçilərinin qoruduqları sərhəddən keçərək Azərbaycan ərazisine soxulmuş və bizdə terror əməlləri törətməyə can atmışlar. Bu blokada ucbatından Azərbaycana böyük iqtisadi zərər deymmişdir. Təessüf ki, sərhəd indiyədək tamamilə açılmayıbdır. Biz onun açılmasına çalışırıq, çünki Rusiya ilə aramızda çox böyük iqtisadi əlaqələr var. Ümidvaram ki, sərhədi tezliklə açacaqlar.

S u a l : Cənab Prezident, icazə verin hər halda Fransaya səfərinizə qayıdaq. Haqqında danışığınız 25 illik müqavilənin pul hesabı ilə hecmi nə qədərdir? Yəqin ki, bu müqavilədən başqa, Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında digər maraqlı danışıqlar da aparılmışdır?

C a v a b : 25 il müddətində bağlanan bu müqavilədə bütün təriflərin kapital qoyuluşunun ümumi məbləği təxminən 1,5 milyard Amerika dollarına bərabərdir. İlkin hesablamlara görə, 250 milyon barrel neft çıxarılaçığı gözlənilir. Belə düşünürəm ki, müqavilənin əməli surətdə həyata keçirilməsi onu daha səmərəli edəcəkdir. Müqavilə istər Fransa şirkətləri üçün, istərsə də Azərbaycan üçün çox sərfelidir. İndi Fransa şirkətləri ilə Azərbaycan arasında yaxşı əlaqələr yaradılır. Məsələn, Fransanın «Lya farj» şirkəti bizim iri bir sement zavodunu yenidən qurmaq təşəbbüsü irəli sürmüdü. Şirkətin prezidenti bu barədə öz təkliflərini mənə təqdim etmişdir. Fransanın «Sofreqaz» şirkəti Azərbaycanın qaz təchizatı sistemini təkmilləşdirmək məsəlesi ilə meşğul olur. Kimya sənayemiz Fransanın «Teknik» və digər şirkətləri ilə böyük əlaqələrə malikdir. Fransanın başqa şirkətləri də bize maraq göstərirler. Bir sözə, yaxşı əlaqələr yaradılır. Belə düşünürəm ki, iqtisadi əlaqələrimizin gələcəyi yaxşı olacaqdır.

S u a l : Cənab Prezident, görüşümüz sona çatır və mən Sizə tarixi səpkili sual vermək istərdim, çünki Siz tekce dünya siyasetinin müasir iştirakçısı deyilsiniz, həm də keçmişdə siyasetin iştirakçısı olmuşsunuz, Sovet İttifaqı dövründə bir neçə il Siyasi Büronun üzvü olmuşsunuz. Geriyə baxsaq, Siz ötən dövrü necə təsəvvür edirsiniz? Hesab edirsinizmi ki, Sovet İttifaqının dağılması başqa şəkildə ola bilərdi? Buna yol verməmək olardı? Bu hadisələre necə baxırsınız?

C a v a b : Öz tərcüməyi-halim nöqtəyi-nəzərindən keçmişə böyük hörmətə baxıram. Hesab edirəm, siz mənim tərcüməyi-halimi bilirsiniz. 14 ilədək Azərbaycan Respublikasına rəhbərlik etmişəm, ondan əvvəl uzun illər Dövlət Təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işləmişəm, sovet generalı, Siyasi Büro üzvlüyüne namizəd, sonra onun üzvü olmuşam, beş ildən artıq Sovet hökuməti södrünün birinci müavini işləmişəm. 1987-ci ilin sonunda Siyasi Büronun ayrı-ayrı üzvləri, o cümlədən Qorbaçov ilə aramızda olan bəzi ixtilaflara görə istefaya çıxmışam. Bundan sonra mən təqiblərə məruz qaldım. 1990-ci ilin yanvarında Azərbaycana böyük qoşun kontingenti yeridilib, heç bir günahı olmayan insanları əzəndə, tələfat olanda sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı qəbul etdiyi qərarların və praktiki tədbirlərin əleyhinə çıxdım. Ele həmin vaxt Kommunist Partiyasından çıxdım, bundan sonra Moskvada məni daha çox təqib etməyə, metbuatda mənim haqımda böhtənçi məqalələr dərc etməyə başladılar. Mən həyatımın çox mürəkkəb dövrünü yaşadım. Moskvani tərk etməyə məcbur oldum, həyatımın çox hissəsinin keçdiyi Bakıya gəldim. Ancaq kommunist təqibləri mənə burada da yaşamağa imkan vermadı, mən Naxçıvana - Azərbaycandan ayrı düşmiş, lakin ona məxsus olan kiçik muxtar respublikaya getdim. O zaman Naxçıvanın blokadada idi, mən üç il orada son derecə ağır şəraitde yaşadıdım. 1993-cü ildə Azərbaycanda, Bakıda vətəndaş müharibəsi başlayanda, hakimiyət böhrəni olanda xalq məni Bakıya dəvət etdi və prezident seçdi. Mən keçmişdəki bütün fəaliyyətim ilə fəxr edirəm. Mən çox yüksək vəzifələrdə olanda da, son dərəcə ağır şəraitde yaşayanda da təqiblərə məruz qalmışam. Mən şadam, görünür mənim taleyim belədir. Mən Sovetlər İttifaqında nə olmusdursa, hamısına qara yaxmağın, pisləməyin əleyhinəyəm. Orada yaxşı, gözəl şeylər çox olubdur. Mən həm Kommunist Partiyasının üzvü, həm də Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərindən biri olanda da bu işe vicedanla və sədəqətlə xidmet etmişəm. Ancaq 1990-ci ildə, təcavüzlərdən sonra məni çətinliklərin gözlədiyini bila-bilə eyni qətiyyətlə və ləyaqətlə bu partiyadan çıxdım. Sovetlər İttifaqının dağılması tarixi proseslərin qanunauyğun nəticəsidir. Bu baş verməli idi və baş verdi. Mən bundan razıyam. Mən Sovetlər İttifaqının dağılmاسını alqışlamışam və indi onun hər hansı şəkildə bərpasının əleyhinəyəm. Görürsünüz, mən Sovetlər İttifaqını möhkəmləndirmişəm, eyni zaman da əmin olanda ki, o, daha lazıim deyildir, hesab edirəm öz mövqeyimi

düzgün və vicdanla müəyyən etmişəm. Ancaq Sovetlər İttifaqı da öz tarixi rolunu oynayır. Faşizmin darmadağın edilməsində, bu əjdaha üzərində qələbə çalınmasında Sovetlər İttifaqının böyük rolu var. Buluların hamısını unutmaq, inkar etmek lazım deyil: Bizim tariximiz mürəkkəb, ziddiyətlidir. XX əsr sona çatır, görünür bir müddətdən sonra tədqiqatçılar bu yüzillikdə baş vermiş hadisələrə daha ədalətli və düzgün qiymət verəcəklər. Mən hansısa neticələr çıxarmıram, sadəcə olaraq bəzi mülahizələrin haqqında danışıram.

M ü x b i r : Son dərəcə açıq diskussiyaya, verdiyiniz cavablara görə çox sağ olun.

H e y d a r Ə l i y e v : Çox sağ olun. Sizinlə Azərbaycanda görüşməyə şad olacağam. Yalnız bir şeyi əlavə etmək istəyirəm. Dünən axşam «Mond» qəzeti Azərbaycanın əleyhina böhtanla dolu uydurmalarəm bütöv bir səhifə həsr edibdir. Burada, Fransada səfərdə olduğum vaxt belə bir yazdırın çox təessüfləndim. Burada ermənilərin böyük diasporunun olduğunu biliyəm. Mən Fransada yaşayan ermənilərin hamısına böyük hörmətlə yanaşıram. Ancaq Ermənistandakı, digər ölkələrdəki, o cümlədən də Fransadakı ekstremist, millətçi, təcavüzkar erməni dairələri qəzetlərdə böhtançı uydurmalar dərc edir, Fransa ictimaiyyətinə yalan məlumat verirlər. Bütün bunlara inanmayın. «Mond» qəzetində yazılışların hamısı başdan-başa iftiradır. Fransa prezidentinin dəvəti ilə burada rəsmi səfərdə olduğum vaxtda «Mond» qəzetiinin bu cür qeyri-əməkdaşlıq, onunla dostluq münasibətlərinin möhkəmləndirilməsi ölkəmizin inkişafı üçün də, Avropa Birliyində, Dünya Birliyində Azərbaycanın mövqelonunun möhkəmlənməsi üçün də mühüm amildir.

FRANSANIN «TV-5» TELEVİZİYA KANALININ MÜXBİRİNƏ MÜSAHİBƏ

Paris

15 yanvar 1997-ci il

S u a l : Cənab Prezident, Siz tarixin canlı səhifəsiniz, Sovet İttifaqında yüksək vəzifə tutmuş şəxssiniz. Siz Fransanın neft şirkətləri ilə, o cümlədən «Elf Agiten»lə yenice müqavilə imzaladınız. Fransaya səfərinizdən nə gözləyirsiniz?

C a v a b : Mən Fransaya səfərimdən, ən əvvəl, ölkələrimiz arasındakı əməkdaşlıq proseslerinin sürətlənməsini gözləyirəm. Fransa böyük ölkədir, Avropana, bütün dünyada çox mühüm rol oynayır. Fransa zəngin tarixə və təbii olaraq, texnologiyalar sahəsində böyük imkanlara malikdir. Odur ki, Fransa ilə əməkdaşlıq, onunla dostluq münasibətlərinin möhkəmləndirilməsi ölkəmizin inkişafı üçün də, Avropa Birliyində, Dünya Birliyində Azərbaycanın mövqelonunun möhkəmlənməsi üçün də mühüm amildir.

S u a l : Cənab Prezident, «Elf Agiten» və «Total» şirkətləri ilə imzalanmış müqavilə, görünür, çox mühümdür.

C a v a b : Bəli, bu mühüm müqavilədir. O, bir çox ölkələrin transmilli şirkətləri ilə bağladığımız beşinci müqavilədir. Son iki ilə imzaladığımız bütün müqavilələr dünyanın 11 ölkəsini və 16 transmilli şirkəti əhatə edir. Bu müqavilələr üzrə kapital qoyuluşlarının, yəni investisiyaların ümumi məbləği 15 milyard dollara çatır. Buna görə də onlardan hər biri bizim üçün böyük iqtisadi əhəmiyyətə malikdir. Lakin bununla yanaşı, bunlar qarşılıqlı surətdə bizimlə bu müqavilələri imzalamaşan ölkələr üçün də böyük iqtisadi əhəmiyyətə malik faydalı müqavilələrdir. Məsələn, Fransanın «Elf Agiten» və «Total» şirkətləri ilə imzalanmış müqavilə həm Azərbaycana, həm də Fransaya böyük iqtisadi fayda getirəcəkdir.

S u a l : Siz imzalanmış müqavilədən Ermənistana, Dağılıq Qarabağla mövcud münaqişənin həlli əsası kimi istifadə etməyə umid bəsleyirsinizmi? Gərək ki, Sizdə əhalinin 20 faizini ermənilər təşkil edir?

C a v a b : Azərbaycan əhalisinin 20 faizinin ermənilərin təşkil etməsi məlumatı doğrudır. Hazırkıda Azərbaycanda cəmi 80 min er-

məni var. Deyəsən, siz sehv salmışınız. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Lakin orada heç kəs yaşamır. Bu torpaqlardan bir milyondan çox azərbaycanlı dindərgin salınmışdır, onlar ədirlərdə yaşayırlar. Ermənistanla Azərbaycan arasında münaqişənin yaranmasına səbəb olmuş Dağlıq Qarabağda isə hazırda erməni millətindən 80 min adam yaşayır. Ermənistanın bu təcavüzu nəticəsində Dağlıq Qarabağdan bütün azərbaycanlılar qovulmuşdur. Bunu sizin sualınızı daşıqlaşdırıbm üçün deyirəm. O ki qaldı sualın mahiyyətinə, təbii ki, bu müqavilələr regionumuzda, xüsusən Azərbaycanda çox geniş iqtisadi fealiyyəti təmin edəcəkdir. Onlar Azərbaycanın qərbi ölkələri ilə əlaqələrini möhkəmləndirəcəkdir. Biz ümidivarıq ki, bu ölkələr Azərbaycanla uzunmüddətli əməkdaşlığı başlayaraq – həmin müqavilələr 25-30 il müddətində imzalanıb – regionumuzda sülhün bərqrər edilməsində maraqlı olacaqlar. Bu isə öz növbəsində Ermənistan-Azərbaycan münaqişesinin dincikle tənzimlənməsinə kömək edəcəkdir. Biz müharibə istəmirik, biz təcavüze məruz qalmışq. Mən dedim ki, Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunubdur. Biz tələb edirik ki, onlar Azərbaycanın ərazisini tərk etsinlər, yurdlarından qovulmuş bir milyondan çox azərbaycanlı öz yerlərinə qayıtsın. Biz Azərbaycanın ərazi bütövlüyüünü bərpa etmək və Ermənistanla sülh şəraitində yaşamaq isteyirik. Hesab edirəm ki, əger Ermənistan bizimlə sülh yaradarsa, müharibəni dayandırarsa və Azərbaycanla iqtisadi əlaqələr saxlayarsa, bu müqavilələr ona da öz iqtisadiyyatını inkişaf etdirməkde kömək göstərəcəkdir.

S u a l : Siz Ermənistanla birbaşa danışqlara tərefdarsınızmı?

C a v a b : Biz Ermənistanla birbaşa danışqlara tərefdariq və bu danışqları aparırıq. Son bir il ərzində bu danışqları Ermənistan prezidentinin və Azərbaycan prezidentinin xüsusi nümayəndələri aparmışlar. Lissabon sammitinə hazırlaşmağımızla əlaqədar bu danışqlar sammit ərefəsində dayandırılmışdır. Lakin biz Ermənistan ilə Azərbaycan arasında birbaşa danışqları tezliklə bərpa edəcəyik və biz buna böyük əhəmiyyət veririk.

S u a l : Siz Azərbaycanın ərazi bütövlüğünün tanımmasını tələb edirsiniz, ermənilər isə Dağlıq Qarabağ ərazisində özləri üçün beynəlxalq təminat tələb edirlər. Bu baredə nə deyə bilərsiniz?

C a v a b : Biz bunun eleyhinə deyilik, yəni biz Azərbaycanın ərazi bütövlüğünün bərpa olunmasını tələb edirik, Dağlıq Qarabağa Azə-

baycan dövlətinin tərkibində yüksək dərəcədə özünüdərə statusu vərilməsinə təminat veririk. Eyni zamanda biz Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə razılışırıq. Bu məsələdə müxtəlif variantları, o cümlədən də beynəlxalq təminatlarla bağlı variantları nezərdən keçirmək olar.

S u a l : Azərbaycan ərazisinin işğalı adlandırdığınız vəziyyətə nə qədər dözcəksiniz?

C a v a b : Şübəsiz, bu bizim üçün çox ağırdır və buna dözmək isə təmirik. Sekkiz ildir ki, münaqişə davam edir. Dörd ildən çoxdur ki, Azərbaycan vətəndaşları öz yerlərindən zorla qovulmuşlar və hazırda ədirlərdə yaşayırlar. Buna dözmək mümkün deyildir. Ancaq Ermənistan tərəfi bütün bu məsələlərə pozucu münasibət göstərir, o, münaqişənin həlli ilə razılışırıq və biz dözməyə məcburuz. Burada iki yol var: ya dözmək və məsələnin sülh yolu ilə həlline nail olmaq, ya da herbi əməliyyatlara yenidən başlamaq. Biz isə herbi əməliyyatlara yenidən başlamaq istəmirik. İki il sekkiz aydır ki, bəriş mövcuddur, biz atəşkəs şəraitində yaşayıraq. Bu, həm Ermənistan, həm də Azərbaycan üçün yaxşıdır. Herbi əməliyyatların başlanması yenidən qan tökülməsinə, insanların həlak olmasına gətirib çıxaracaqdır. Biz bunu istəmirik.

S u a l : Bu böhrranda Rusiyannın rolü müsbət, yoxsa mənfiidir?

C a v a b : Müsbət və ya mənfiidir deyə birmənali cavab vermək olmaz. Rusiya bu məsələdə, sözün tam mənasında, müsbət rol oynaya bilər. Ancaq təessüf ki, o bu münaqişənin aradan qaldırılması üçün hələ özünən bütün imkanlarından istifadə etmir. Biz isteyirik ki, birincisi, Rusiya fəal olsun, ikincisi isə ədalətli olsun, həm Ermənistan, həm də Azərbaycana eyni şəkildə yanaşın və ədalət, obyektivlik əsasında bu münaqişəye real surətdə son qoymasına çalışın.

S u a l : Çeçenistanda müharibə ilə əlaqədar Rusiya ilə sərhəddə Azərbaycanın blokadası davam edir. Amma indi Çeçenistanda müharibə sənki qurtarmışdır. Belə isə Siz bu problemin həllini görürsünüz mü?

C a v a b : Çeçenistan hadisələri ilə əlaqədar iki il bundan əvvəl Azərbaycana qarşı blokada qoyması ədalətsiz bir tədbir idi. Rusiya dövləti və onun ayrı-ayrı məmurları ədalətsizliyə yol verdilər, çünkü bu, qeyri-hüquqi qərar idi və Azərbaycanı ağır vəziyyəte saldı. Rusiya ilə bizim çox fəal iqtisadi əlaqələrimiz var. Odur ki, ölkələrimiz arasındakı yolların, bütün kommunikasiyaların bağlanması Azərbaycan iqtisadiyyatını, ümumiyyətlə, bütün həyatımızı çox ağır vəziyyətə saldı.

İki ildən sonra Rusiya yəqin etdi ki, Azərbaycandan Çeçenistana heç bir yaraqlı keçib getməmişdir və bu, Çeçenistanda münaqişənin həllində heç bir rol oynamamışdır. İndi orada müharibə dayanmışdır. Ümid edirik ki, Rusiya bu blokadani götürəcəkdir. Biz bu barədə Rusiya rəhbərləri ilə danışmışq. Onlar biza vədlər verirlər. Ümidvarıq ki, öz vədlərini tezliklə yerinə yetirəcəklər.

S u a l : Siz Azərbaycanda vəziyyətin sabitliyini poza biləcək qanunsuz bölmələrin ölkənəzə daxil olmasının qarşısını almaqdə Moskvanın roluna ümid bəsləyirsinizmi?

C a v a b : Əgər Rusiya Azərbaycanda layiqli cəzadan gizlənən ci-nayətkar qrupların orada yaşamasına və qalmasına imkan verməsə, onda biz özümüz bu adamların öhdəsindən gələrik və Rusyanın bize heç bir köməyi lazımlı olmaz.

M ü x b i r : Siz sərt hökmədar kimi ad çıxarmısınız, Sizi hətta «ziyali müstəbid» adlandırmışlar. Vəziyyətin qeyri-sabit ola bilecəyi müsəlman dövlətində Siz özünüzü müxalifətlə kifayət qədər sərt aparırsınız. Amma bununla yanaşı, Azərbaycanda demokratiya var.

C a v a b : Bilirsinizmi, belə bir fikirlə razı deyiləm ki, mən sərt siyaset yeridirəm. Heç bir sərtlik yoxdur. Qanunlara əməl edilməsi hamı üçün eynidir. Mən isə qanunlara ciddi əməl edilməsinə tərəfdaram. Qanunsuz, hüquqa zidd olan hallardan heç birisi dəsteklənə və ya onlara yol verilə bilməz. Müxalifətin bəzi adamları isə olduqca çox qanunsuz əməllərə əl atırlar. Onların bu fəaliyyətinin qarşısı alındıqda sərtlikdən danışmağa başlayırlar. Sərtlik deyilən şey yoxdur. Yeri gölmiş-kon deməliyəm ki, bizdə demokratiya yenice başlayır. Biz cəmi beş ildir ki, dövlət müstəqilliyi şəraitindəyik. Fransa neçə əsrdir demokratiya şəraitində yaşayır, amma siz də şikayətləriniz ki, tam demokratiya yoxdur. Buna görə de yenice başlanan demokratiya öz təşəkkülünün töbii olaraq mürəkkəb dövrünü keçirir. Müxalifətdə dayanmış adamlar isə sadəcə olaraq başa düşmürələr ki, müxalifət sivilizasiyalı, siyasi müxalifət olmalıdır. Bizim bəzi müxalifətçilərimiz silaha əl atır, qanunsuz silahlı dəstələrdən istifadə edirlər. Tebiidiir ki, biz bu cür müxalifətə qarşı qanunun müvafiq tedbirlerini görəcəyik. Ona görə də mən «sərt» və ya «müstəbid» fikri ilə razı deyiləm. Bu düz deyildir. Biz demokratiya mövqeyində möhkəm dayanmışq. Biz Azərbaycanda demokratik, sivilizasiyalı və hüquqi dövlət qururuq və quracağıq. Qoy buna heç kəsin şəkk-şübəsi olmasın.

S u a l : Siz Sovet tarixini bilən bir adamsınız. İndi isə, baş verən hadisələri nəzərə alaraq, müstəqil və çox güclü dövlətin rəhbərisiniz. XX əsrin hadisələri, o cümlədən Belqradda, Sofiyada baş verən hadisələr barəsində fikrimiz necədir?

C a v a b : XX əsr çox mürəkkəbdir. Tezliklə biz XXI əsər qədəm qoymaçaq və onda indiki yüzillikdə baş vermiş və baş verən hadisələrə daha düzgün qiymət vermək mümkün olacaqdır. Lakin bütün bu hadisələr ümumən qanunlardan və sairədən tez-tez kənara çıxsa da, görünür, xüsusən Avropada, keçmişdə totalitar rejim şəraitində olmuş ölkələrdə, o cümlədən Yuqoslaviyada, Bolqarıstanda, keçmiş Sovetlər İttifaqı ərazisində baş verən proseslərlə müəyyən dərəcədə əlaqədardır. Bu ölkələrdə keçmiş kommunist, sosialist rejimindən, totalitar, avtoritar rejimdən demokratiyaya keçid baş verir. Lakin bu keçid təəssüf ki, bəzi yerlərdə xoşagelməz hadisələrlə müşayiət olunur.

S u a l : Müsahibənizə görə sağ olun. Nəhayət, sonuncu sual. Sizdən ötrü Fransa, Avropa nə deməkdir?

C a v a b : Bizim üçün Fransa, Avropa və dünya siyasetində çox böyük rol oynayan ölkə və şübhəsiz ki, böyük iqtisadi potensiala malik, Avropanın iqtisadi birliliyində layiqli yer tutan ölkədir. Avropanın bir hissəsi olan Azərbaycan isə Avropa Birliyi ilə fəal əməkdaşlıq edir, Avropa Şurasına daxil olmaq istəyir. Yeri gölmüşkən deyim ki, bizi oraya qonaq sıfeti ilə qəbul etmişlər, tezliklə isə Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi mərasimi olacaqdır. Buna görə də Azərbaycan Avropa Birliyinin tamhüquqlu üzvü olmaq istəyir. Fransa Avropada çox mühüm yer tutduğuna görə, onunla əməkdaşlığıımız həm qarşılıqlı fayda baxımından, həm də Fransa ilə əməkdaşlığın Azərbaycanı Avropa dövləti kimi təsdiqləyəcəyi və onun Avropa Birliyində mümkün qədər tez bir vaxtda layiqli yer tuta biləcəyi baxımından bizim üçün əhəmiyyətlidir.

M ü x b i r : Sağ olun.

**NATO-nun BAŞ KATİBİ HAVYER SOLANA İLƏ
DANIŞIQLAR BAŞA ÇATDIQDAN SONRA
MƏTBUAT ÜÇÜN BƏYANAT**

*Prezident Sarayı
13 fevral 1997-ci il*

NATO-nun baş katibi Havyer Solananın Azərbaycana səfəri əlamətdar bir hadisədir, mən bunu yüksək qiymətləndirirəm. Xüsusən de ona görə ki, bu səfər tekçə Azərbaycana deyil, Zaqafqaziyada olan ölkələr - Gürcüstan, Ermənistən və Azərbaycandır. Güman edirəm ki, hörəmtli qonağımız bu səfər zamanı regionumuzdakı vəziyyətlə şəxşən tənış olandan sonra regionun təhlükəsizliyi və burada əmin-amanlığın, sülhün yaranması üçün daha çox səyər qoyulmasına kömək edəcəkdir.

Biz «Sühl namına tərəfdəliq» programının həyata keçirilməsi barəsində çox ətraflı fikir mübadiləsi apardıq və belə fikrə geldik ki, indiyə qədər Azərbaycan onun üzərinə düşən vəzifələri yerinə yetiribdir. Amma eyni zamanda bir çox məsələlərin də həll olunması lazımdır. Biz bu əməkdaşlığı əhəmiyyətli hesab edirik, bunu davam etdirəcəyik və bu görüşdən, danişiqlardan sonra imzaladığımız program çərçivəsində bu əməkdaşlığın həyata keçirilməsi üçün lazım olan tedbirlerin görülməsinə təmin edəcəyik.

Biz Avropada təhlükəsizliyin təmin olunması üçün NATO-nun aparıldığı işi əhəmiyyətli hesab edirik. Hesab edirik ki, Avropanın bir hissəsi olan Qafqazda, Zaqafqaziyada, o cümlədən Azərbaycanda da, onun ətrafında da təhlükəsizliyin təmin olunmasına bundan sonra daha çox diqqət yetirilməlidir. Ümidvaram ki, bu görüşdən və danişiqlardan sonra NATO ilə Azərbaycan arasında olan əlaqələr daha da genişlənəcəkdir. Bunlar hamısı yalnız və yalnız bizim bölgədə təhlükəsizliyin təmin olunmasına yönəldilmək məqsədi daşıyır.

Hörəmtli baş katib, Azərbaycana səfərinizə görə sizə təşəkkür edirəm. Ümidvaram ki, sabah siz Azərbaycanın paytaxtı Bakı ilə az da olsa tanış ola bilərsiniz. Xəzər dənizini seyr edə, Azərbaycanın tarixi abidələrini də görə bilərsiniz. Azərbaycanın vətəndaşları ilə də istədiyiniz qədər görüşə bilərsiniz. Bir də qeyd etmək istəyirəm ki, siz burada hər yerdə məhrəban əhval-ruhiyyə və qonaqpərvərlik hiss edəcəksiniz. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.

**AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ
GƏLƏN GÜRCÜSTAN PREZİDENTİ
EDUARD ŞEVARDNADZENİN BİNƏ HAVA
LİMANINDA QARŞILANMASI MƏRASİMİNDƏ
BƏYANAT**

18 fevral 1997-ci il

Hörəmtli Gürcüstan prezidenti, əziz qardaşım Eduard Şevardnadze! Hörəmtli qonaqlar, dostlar!

- Sizi Azərbaycanda səmimi qəlbən salamlayıram. Məmənnunam ki, mənim dəvetim qəbul olunub və əziz Eduard Amvrosiyeviç, Siz Azərbaycana rəsmi dövlət səfəri edirsiniz.

Əminəm ki, Sizin Azərbaycanda olmağınız, rəsmi səfəriniz Gürcüstan-Azərbaycan münasibətləri tarixində yeni mərhələ olacaq, əməkdaşlığımızın bundan sonra da müvəffəqiyətlə inkişafını təmin edəcək, xalqlarımız və ölkələrimiz arasında dostluq və qardaşlığın möhkəmləməsinə kömək göstərəcəkdir.

Azərbaycanda Sizi xoş görüşlər gözləyir. Ümidvaram ki, bizim dövlətlərarası münasibətlərimizə aid bütün məsələləri müzakirə etmək imkanımız olacaqdır. Siz burada Sizə dəst olan xalqın əhatəsində olacaqsınız və Sizi hər yerdə səbirsizliklə gözləyirlər, Sizinlə görüşmək, Sizi görmek isteyirler.

Siz Azərbaycana ilk dəfə gəlmirsiniz. Lakin indiki gəlininiz müstəqil Gürcüstanın prezidenti kimi buraya ilk səfərinizdir. Əminəm ki, bu səfər bizim münasibətlərimizdən daha da inkişaf edəcəyini və möhkəmlənəcəyini göstərəcəkdir.

Xoş gəlmisiniz! Mən şadam ki, Siz burada, Azərbaycan torpağında, Bakıdásınız!

**AZƏRBAYCAN RESPUBLİKASI VƏ GÜRCÜSTAN
ARASINDA İKİTƏRƏFLİ SƏNƏDLƏR
İMZALANDIQLAN SONRA GÜRCÜSTAN
PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ
BİRĞƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT**

*President Sarayı
18 fevral 1997-ci il*

Hörmətli Prezident, cənab Eduard Şevardnadze!

Möhtərəm qonaqlar, hörmətli informasiya orqanlarının nümayəndələri, xanımlar və cənablar! Bir az əvvəl biz Azərbaycan Respublikası və Gürcüstan arasında bir sıra mühüm sənədlərin imzalanmasının şahidi olduq. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. 22 sənəd imzalanmışdır. Gürcüstan və Azərbaycan müstəqil dövlətlər olduğu vaxtdan bəri isə 32 sənəd imzalanmışdır. Beləliklə, respublikalarımız, dövlətlərimiz arasında 54 sənəd imzalanmışdır. Həm də bunlar dövlətlərimiz arasında əməkdaşlığın müxtəlif sahələrini ehətə edən çox mühüm sənədlərdir. Beləliklə, cəsarətlə demək olar ki, biz əməkdaşlığını daha da inkişaf etdirmək və genişləndirmək üçün qısa müddətə Gürcüstan ilə Azərbaycan arasında kifayət qədər müqavilə-hüquqi əsas yaratmağa müvəffəq olmuşuq.

Bütün sənədlər çox böyük əhəmiyyətə malikdir. Onlardan hər biri həm Gürcüstan, həm də Azərbaycan üçün həyatı əhəmiyyətə malik sahələrə aiddir. Lakin Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında prezident Şevardnadze ilə mənim imzaladığım sənədlərin əhəmiyyətindən danışmaq istərdim.

Biz xalqımızın iqtisadi, mədəni, elmi əlaqəlerinin, dostluğunun zəngin tarixi olan qonşu dövlətləri, indi Gürcüstanın və Azərbaycanın dövlət müstəqilliyi şəraitində strateji tərəfdəşlər olmuşuq və strateji tərəfdəşliğimizin və əməkdaşlığımızın daha da inkişaf etdirilməsi haqqında sənəd imzalamışıq. Bu, Gürcüstanın və Azərbaycanın dövlətiyəsinə, ölkələrimizin və xalqlarımızın milli mənafelərinə tam uyğundur. Sənəd ona yönəldilmişdir ki, gələcəkdə ölkələrimiz həqiqətən

strateji tərəfdəşlər kimi, əməkdaşlıq edərək, bir-birinə lazımi yardım və həyanlıq göstəre bilsinlər. Beləliklə, bu sənəd xalqlarımız arasında dostluqla, Gürcüstanda və Azərbaycanda yaşayan adamlar arasında münasibətlərlə bağlı tarixi zəmine malikdir. Bununla yanaşı, bu sənəd istər Gürcüstan üçün, istərsə də Azərbaycan üçün ciddi programdır və gələcək əməkdaşlığımızın aydın və dəqiq yolunu müəyyənləşdirir.

Əminəm ki, Azərbaycan Prezidentinin bir il əvvəl Gürcüstana rəsmi səfəri zamanı imzalanmış sənədlərin həyata keçirildiyi kimi, bu gün imzalanmış sənədlər də uğurla həyata keçiriləcəkdir. Bu gün razılıq hissili demək olar ki, öten il ərzində bizim imzaladığımız sənədlər arṭıq öz əməli nəticələrini verir. Əgər bir ildə ölkələrimiz arasında əmətə dövriyyəsi iki dəfə artmışdır, bu çox şəxə dəlalət edir. Əlbəttə, mən bir il əvvəl imzalanmış sənədlərin əməli surətdə həyata keçirilməsini səciyyələndirən konkret faktları vaxtınızı almaq istəmirəm və yalnız bir fakt götirdim. Lakin zənnimcə, bu fakt kifayət qədər inandırıcı surətdə göstərir ki, biz razılışmaların, imzalanmış sənədlərin əməli surətdə həyata keçirilməsi ilə möşğul oluruq. Buna görə də əminəm ki, bu gün imzalanmış sənədlər və bütün dövlətlərarası sazişlər, indiyədək imzalanmış sənədlər uğurla həyata keçiriləcəkdir ki, bu da başlıca vəzifənin – ölkələrimiz arasında strateji əməkdaşlığın təmin olunması vəzifəsinin yerinə yetirilməsinə kömək edəcəkdir.

Bu gün imzalanmış sənədlər bir çox günlər və aylar ərzində hazırlanmışdır. Biz onların üzərində çox ciddi işləmişik. Bu gün də Gürcüstan və Azərbaycan nümayəndə heyətləri üzvlərinin böyük bir qrupu bu sənədləri qəti şəkildə dəqiqləşdirmiş və imzalamaq üçün təqdim etmişdir. Bu sənədlərin hazırlanması üçün həm Gürcüstan tərəfdən, həm də Azərbaycan tərəfdən sey göstərənlərin hamısına təşəkkür etmək, habelə əmin olduğunu bildirmək istərdim ki, Gürcüstan və Azərbaycanın dövlətlərarası münasibətləri ilə bağlı olan bütün problemlər üzərində biz bundan sonra da belə səliqə ilə, dəqiq və səyələ işləyəcəyik.

Ölkələrimizin qarşısında böyük və məsul vəzifələr durur. Biz bu gün bunların barəsində danışdıq. Gürcüstan prezidenti, mənim dostum və qardaşım Eduard Şevardnadze və Azərbaycan prezidenti arasında uzun süren səhbət oldu. Biz iki saat yarımdan çox təkbətək səhbət etdik, dövlətlərarası münasibətlərimizə dair, demək olar, bütün məsələlər barədə, ölkələrimiz, dövlətlərimiz arasında münasibətləri intensivləşdirməyin zəruriyi ilə bağlı olan bütün məsələlər haqqında fikir

mübadiləsi apardıq. Eyni zamanda biz regional xarakterli bir çox məsələləri müzakirə etdik. Qafqaz dünyasının nadir regionudur. O özünün tarixi və bugünkü mövqeyi ilə Yer kürəsinin bir çox ölkəlerinin diqqəti ni cəlb edir.

Biz, Qafqazda yaşayan, öz xalqları, öz dövlətləri üçün məsuliyyət daşıyan insanlar isə Qafqaz işləşlərinə daha böyük maraq göstəririk. Qafqaz problemi bu gün aramızdakı fikir mübadiləsinin böyük mövzusu olmuşdur. Başlıcası isə, biz yekdil fikirdeyik ki, Qafqaz sülh regionu olmalıdır, burada sabitlik təmin edilməlidir. Qafqazda ölkələr, dövlətlər və xalqlar arasında mehriban qarşılıqlı münasibətlər olmalıdır və biz buna nail olmaqdan ötrü hər şeyi etməliyik. Biz Qafqazda münaqişələrlə bağlı məsələləri, o cümlədən Gürcüstandakı, Azərbaycandakı münaqişələri etraflı müzakirə etdik. Biz yekdil fikirdeyik ki, bu münaqişələri sülh yolu ilə, beynəlxalq hüquq normaları, BMT-nin və ATƏT-in prinsipləri əsasında, xüsusən də 1996-cı il dekabrın əvvəlində ATƏT-in Lissabon sammitində qəbul olunmuş sənədlər əsasında həll etmək lazımdır.

Biz MDB-de vəziyyət haqqında da fikir mübadiləsi apardıq, belə bir ümumi rəyimizi ifadə etdik ki, üzvü olduğumuz Müstəqil Dövlətlər Birliyi daha səmərəli, daha demokratik orqan olmalıdır. Birliyimizin mahz belə olması üçün biz öz tərəfimizdən hər şeyi edəcəyik.

Şübəsiz ki, Şimali Qafqazdakı vəziyyət də bizi narahat edir. Belə bir yekdil fikirdeyik ki, orada sülh və sabitlik olmalıdır.

Biz qonşularımızla qarşılıqlı münasibətlərimiz haqqında da danışdıq. Belə bir yekdil fikirdeyik ki, bütün qonşularımızla dostluq, sülh, mehriban əməkdaşlıq münasibətlərimiz olmalıdır. Bu, o cümlədən də xüsusən şimal qonşumuza – Rusiyaya da aididir. Biz istəyirik ki, Rusiyada sabitlik olsun, Rusiyada demokratik islahatlar həyata keçirilsin, Rusiya demokratik dövlət olsun və onun ərazisində mövcud olan mürkkəb problemlərin hamısı sülh yolu ilə həll edilsin.

Biz bir çox başqa problemlər haqqında da söhbət etdik. Ən başlıca məqsədimiz isə Qafqazda və Cənubi Qafqazda sülhə nail olmaqdan ibarətdir. Bunun üçün Gürcüstan və Azərbaycan feal əməkdaşlıq edirlər və feal əməkdaşlıq edəcəklər. Biz əvvəl də bu fikirdə idik və bu gün həmin yekdil mövqeyimizi bir daha təsdiq etdik.

Ancaq biz ölkələrimiz arasında münasibətlərin gelecek inkişafına dair problemlər haqqında daha çox danışdıq. Böyük məmənuniyyətə demək istəyirəm ki, Gürcüstan ilə Azərbaycan arasında keçmişdə də

problem olmayıbdir və indi də heç bir problem yoxdur. Ölkələrimiz, dövlətlərimiz, xalqlarımız arasında münasibətlər dostluq, six əməkdaşlıq, qardaşlıq münasibətləri kimi səciyyələnir. Bu münasibətlərin daha da inkişaf etməsi üçün Azərbaycan tərəfi hər şeyi edəcəkdir. Hesab edirəm ki, bu baxımdan Gürcüstan prezidenti cənab Eduard Şevardnadzenin Azərbaycana rəsmi sefəri mühüm mərhələ olacaqdır. Biz öz tərəfimizdən hər şeyi edəcəyik ki, bu sefər nəticəsində nə əldə olunmuşsa və əldə olunacaqsası, hamısı reallaşdırılsın. Diqqətinizə görə sağ olun.

S u a l : Mənim sualım hörmətli Gürcüstan prezidenti Eduard Şevardnadzə cənablarınınadır. Dövrümüzün iki görkəmli siyasi xadiminin – Sizin və Azərbaycan prezidenti hörmətli Heydər Əliyev cənablarının hem şəxsi əlaqələrinin, həm də siyasi, iqtisadi və mədəni əlaqələrimiz sayesində xalqlarımız arasında olan münasibətlərdə yeni ab-hava yaranmışdır. Hörmətli Eduard Şevardnadze, Sizin Zaqafqaziyada sülh ideyanıza ilk səs verən hörmətli Prezidentiniz Heydər Əliyev cənabları olmuşdur. Artıq bünövrsi qoyulmuş həmin fikrinizi möhtəşəm səraya çevirmək mümkün olacaqmı?

E d u a r d Ş e v a r d n a d z e : Bu suala görə təşəkkürümü bildirirəm. Mənəcə, bizim bugünkü görüşümüz əlaqələrimizdə doğrudan da yeni mərhələdir, yeni keyfiyyət kəsb edən bir görüşdür. Bünövrməz olmasa, həmin yeni mərhələ və strateji əməkdaşlıq haqqında danışmaq çətindir. Bizim işimizin əsasını məhz tarixi ənənələr, dostluq, qardaşlıq əlaqələri, ənənələri təşkil edir. Əminəm, mən və Heydər Əliyev cənabları xalqlarımıza zəmanət verə bilerik ki, tariximizdə, xalqlarımızın əlaqələrində qiymətli olan bütün ənənələri gələcək nəsillərə çatdıracağıq. Əminəm, münasibətlərimiz əle səviyyəyə çatacaq ki, Güney Qafqazda – möhtərəm prezident burada Cənubi Qafqaz ifadəsi işlətdi – yaşayın bütün millətlər bir-birinə qardaş gözü ilə baxacaqlar.

S u a l : Mənim sualım hər iki prezidentədir. Sizin bəyan etdiyiniz kimi, böyük neftin nəql edilməsi üçün variantlardan biri Gürcüstan ərazi sidir. Başqa variantlar da varmı?

E d u a r d Ş e v a r d n a d z e : Mən sizə cavab verərdim, lakin təessüf ki, bizim neftimiz yoxdur. Ona görə də Heydər Əliyeviç cavab verəcəkdir.

H e y d a r Ə l i y e v : Bilirsınız, nə qədər ki, variantlar yox idi, suallar da yox idi. Variantlar meydana çıxan kimi, saysız-hesabsız suallar da meydana çıxır, daha nə qədər variant lazımdır?

Əgər bu ifadəni düzgün işlətsek, hazırda iki variant var. Birincisi, Azərbaycandan neftin şimal marşrutu ilə Rusiya ərazisi vasitəsilə Novorossiysk limanına nəql olunması variantı, ikinci variant, ikinci neft kəməri xətti qərb marşrutu ilə Gürcüstan ərazisi vasitəsilə Qara dəniz sahilindəki Supsa limanına nəql olunmasıdır. Xəber verə bilerəm ki, birinci marşrut üzrə hər şey hazırlıdır, yəni Azərbaycan tərefi və konsorsium nə lazımdırsa, hamisini yerinə yetirmişlər və Azərbaycan ərazisində neft kəməri hazırlıdır. Biz nefti ixrac etməyə hazırlıq. Rusyanın «Transneft» şirkəti tərəfindən ləngimə var, lakin danışqlar aparılr və hesab edirəm ki, məsələlər yoluna qoyulacaqdır.

O ki qaldı ikinci varianta, layihə işlərinin hamısı qurtarıbdır və tezliklə Gürcüstan ərazisindən Supsa limanına neft kəmərinin tikintisine başlanacaqdır. Konsorsiumun Beynəlxalq Əməliyyat Komitəsinin rəhbərləri söz veriblər ki, bu neft kəməri 1998-ci ilin axırinadək hazır olacaq və nefti nəql etmək imkanı yaranacaqdır.

İndi bu azlıq edir, daha bir variant isteyirlər. Bəli, böyük neft kəməri variantı var. 1994-cü il sentyabrın 20-de Bakıda imzalanmış müqavilədə qeyd edilmişdir ki, böyük nefti ixrac etmək üçün neft kəməri çəkmək lazımdır. Hami maraqlanır ki, bu kəmər haradan, hansı ölkələrin ərazisindən keçəcəkdir? Mənə belə gelir ki, hökmən Gürcüstandan keçəcəkdir.

Eduard Şevardnadze : Bir-iki kəlmə əlavə edəcəyəm. Şübəsiz ki, bu gün biz bu barədə danışmışıq. Heydər Əliyeviçə ən dərin minnətdarlıq sözlərimi çatdırmaq istəyirəm ki, o, ilkin neftin şimala və qərbe ixracı marşrutunun müəyyən edilməsində həlledici sözü dedi. Həmçinin böyük neftin marşrutunun müəyyənləşdirilməsi üçün kömək edəcəyinə görə də təşəkkürümü bildirmək istəyirəm. Mən nə deyə bilərəm? Təminat verirəm və həmkarlarım da bununla razılışa bilər ki, bu, tamamilə təhlükəsiz və tamamile etibarlı istiqamət olacaqdır. Buna bizim marağımız var və buna təminat verə bilərik.

Bəlkə o qədər də nəzakətli görünməyən daha bir məsələ haqqında. Heç kimə qısqanmaq lazımlı deyildir. Biz hamımız – həm şimal, həm cənub, həm qərb dövlətləri Xəzər dənizinin dibindəki zəngin sərvətdən istifadə etmək istəyirik və istəyirik ki, bu istifadə prosesi tamamithe təhlükəsiz olsun. Ona görə də Heydər Əliyeviçin haqqında danışlığı həmin istiqaməti Azərbaycanın hansısa şəkildə dəstekləmək qərarı bütün dövlətlərin, o cümlədən, şübhəsiz ki, Gürcüstanın da xeyrinədir.

Bu dəstəyə, belə mühüm qərarın qəbul edilməsinə görə, bir daha təşəkkürümüz bildirirəm.

S u a l : Menim sualım Eduard Şevardnadzeyədir. Bu yaxınlarda Kiyevə səfəriniz zamanı belə bir məlumat yayılmışdı ki, guya Siz MDB serhədlərində dövlətlərin hansısa yeni birliyini yaratmağı teklif etmişiniz. Əgər belədirse, Siz bu birliyi necə təsəvvür edirsiniz?

Eduard Şevardnadze : Belə səhəbə olmayıb. Bu məlumat ortaya çıxdıdan sonra Gürcüstan prezidentinin matbuat katibi bəyanat verdi ki, həmin informasiya həqiqətə uyğun deyildir. Kiyevdə mən təxminən indiki kimi dedim ki, MDB-də hazırlı vəziyyət bizi, tabii olaraq, qane etmir. Buna görə də biz, bu birliyin üzvü olan dövlətlərin hamısı onun işini və fealiyyətini necə canlandırmak barədə düşününmeliyik ki, o, hər bir dövlət üçün gərəkli olsun, müstəqilliyyin inkişafına, möhkəmlənməsinə və bu əsasda integrasiya proseslərinin inkişafına kömək etsin. Söhbət bundan gedir. Mən heç bir yeni təşkilətə danışmamışam.

S u a l : Cənab prezidentlər, icazənizlə iki sualım var. Görüşdə siz qeyd etdiniz ki, yeni strateji tərəfdəşliq barədə düşünmək vaxtı gelib çatmışdır və bundan ötrü Qafqaz xalqlarının təcrübəsindən istifadə etmək lazımdır. Bu, vahid Qafqaz ideyası ilə nə dərəcədə bağlıdır? İkinci sual: Neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında müqavilədə «Əsirin müqaviləsinin həyata keçirilməsində iştirak edən ayrı-ayrı neft şirkətlərinin maraqları nə dərəcədə nəzərə alınıb?

H e y d ə r Ə l i y e v : Sözün düzü, sualınızı o qədər də başa düşədim. Biz nə deməliyik? Sualınızı dəqiq ifadə edin.

M ü x b i r : Siz dediniz ki, yeni strateji tərəfdəşliq barədə düşünmək vaxtı gelib çatmışdır.

H e y d ə r Ə l i y e v : Necə yeni gelib çatmışdır? Biz ki, bəyan-namə imzalamışıq. Bu isə vahid Qafqaz ideyasına əsla zidd deyildir. Ona görə ki, Gürcüstan ilə Azərbaycan arasında strateji əməkdaşlıq Qafqazda məhz sülhün və sabitliyin möhkəmlənməsi xeyrinədir. O ki qaldı ikinci sualınıza, bu gün imzalanmış müqavilənin neft şirkətlərinə heç bir dəxli yoxdur.

S u a l : Mənim sualım prezident Eduard Şevardnadze cənablarına- dir. Rusyanın Gürcüstandakı herbi bazalarının perspektivləri necədir? NATO-nun genişlənməsi barədə Sizin rəyiniz necədir və Xavyer Solanannın Tbilisiya axırıcı səfəri zamanı Gürcüstan ilə NATO arasında nə

kimi razılaşma oldu edilmişdir? Üçüncü sual hər iki prezidentedir: Siz Azərbaycan, Gürcüstan vasitesilə və oradan da Ukraynaya Qafqaz neft dəhlizinin çəkilişinə necə baxırsınız?

Eduard Sevərdnadze: Hərbi bazalar baredə suala gedikdə, bu gün biz həmin mövzuda danışdıq. Mən dəfələrlə izah etməli olmuşam ki, nə üçün Gürcüstan birdən öz ərazisini digər dövlətin hərbi bazaları üçün verməyə razılaşmışdır. Xahiş edirəm nəzərə alasınız ki, bu gün bizim üçün ən aktual problem Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması problemidir. Bu, birincisi. İkincisi isə, milli ordunun formalasdırılması problemidir. Məlumdur ki, Gürcüstan hadisələrindən sonra orada hərbi texnika, demək olar, qalmamışdı. Sovet İttifaqı dövründə nə vardısa, hamısı daşınub aparılmışdı. Buna görə də silahlı qüvvələr yaradılması problemi bizim üçün həyatı əhəmiyyətə malikdir. Rusiya ilə nə kimi razılaşma var? Rusiya Gürcüstanın ərazi bütövlüyünün temin olunmasına kömək edir. Mən dəfələrlə demişəm ki, Abxaziya münaqişəsinin aradan qaldırılmasının açarı Rusyanın əlindədir. Bu, birincisi. İkincisi, Rusiya bize silahlı qüvvələrin yaradılması prosesində texnika və silahlı kömək edir. Əgər bunların hamısı həyata keçirilərsə, onda müqavilə təsdiqlənəcəkdir. Əgər belə olmasa, Rusyanın köməyi ilə Gürcüstanın ərazi bütövlüyünün bərpa edilməsi mümkün olmasa, onda təbii ki, müqavilə təsdiqlənməyəcəkdir. Bax, belə mənqıt və belə şərtlər var.

NATO-ya gəldikdə isə – mən və Heydər Əliyevi bu təşkilatın Baş katibi Havyer Solana ilə səhbət etmişik – hesab edirəm ki, Zaqafqaziya dövlətlərinə NATO-nun marağı tamamilə əssaslıdır, çünkü necə deyərlər, biz Ümumavropana məkanına daxilik. Avropa təhlükəsizlik strukturlarının yaradılması prosesində Qafqaz, şübhəsiz ki, özünün müəyyən yerini tutur.

O ki qaldı NATO-nun bilavasitə genişləndirilməsinə, hazırda bu problem bize aid deyildir. Lakin yeri gelmişkən, Rusiya rəhbərliyinin cavab verdiyi kimi cavab verəcəyəm: bu və ya başqa dövlətin bu və ya digər beynəlxalq, yaxud regional təşkilatlara, o cümlədən də NATO-ya daxil olmasını qadağan etməyə heç kimin ixtiyarı yoxdur. Bu, birincisi. İkincisi, zənnimcə, mən bunu da Kiyevdə demişəm ki, bu problem həddindən artıq dramatikləşdirilir. Tamamilə əminəm ki, xüsusən «soyuq müharibə» qurtardıqdan sonra, bütün dünyayı bir-birinden ayıran qarşıdurma aradan qaldırıldıqdan sonra Rusyanın və digər dövlətlərin mənafələri nəzərə alınmaqla hökmən güzəştli qərarlar tapılacaqdır.

Ukrayna Avrasiya dehлизinin imkanlarından və Avropanı Asiya ilə, o cümlədən Mərkəzi Asiya ilə birləşdirən magistral yollardan istifadə etmək isteyir. Ukrayna Azərbaycan, Gürcüstan və Ermənistanla, digər ölkələrlə, xüsusən Mərkəzi Asiya ölkələri ilə ən yaxın münasibətlər yaratmağa maraq gösterir. Bu baxımdan Gürcüstan və Azərbaycan əsas ölkələrdir.

Ukrayna və NATO: Ukrayna prezidenti bu baredə çox danışır və dəfələrlə çıxış edibdir. Zənnimcə, qərb dövlətləri – bu təşkilatın üzvləri NATO ilə əməkdaşlıqla Ukraynaya xüsusi yer verməkdə düzgün hərəkət edirlər.

Cavab uzun olduğuna görə bağışlayın. Amma sual da sadə deyildi.

Heydər Əliyev: Hesab edirəm ki, Transqafqaz magistralı bərəsində öz rəyimi bildirməliyəm. Biz buna çox böyük əhəmiyyət veririk. Keçən ilin mayında Sərəxsde Özbəkistan, Türkmenistan, Gürcüstan və Azərbaycanın imzaladıqları saziş həyata keçirilir. Transqafqaz magistralı fealiyyət göstərir və deməliyəm ki, özünü tamamilə doğrudur. Qazaxıstan və Qırğızıstan da bu sazişə qoşulurlar. Ukraynanın müraciəti bizim tərəfindən müsbət qarşılıdır. Hesab edirəm ki, yüklerin Qara dəniz sahilindəki Gürcüstan limanından Avropaya, habelə Ukrayna limanlarına göndərilə biləcəyi bu magistraldan Ukrayna istifadə edə bilər. Buna onlar da, biz də maraqlıq. Yəni vaxtilə imzaladığımız həmin sazişin genişləndirilməsi və dərinləşdirilməsindən səhbət gedir. Bu sazişin xeyrinə edilən hər şeyi Azərbaycan müsbət qarşılıyor.

Eduard Sevərdnadze: Heydər Əliyevi, əgər mümkündürsə, bir-iki kəlmə əlavə edim. İndi biz adətən yüklerin şorqu dən qərbə və əks istiqamətdə axınından danışırıq. Lakin demək istəyirəm ki, Abxaziya münaqişəsi aradan qaldırılmaqla Qafqazın böyük tranzit regionuna çevrilmesi Rusiyaya da bu axına qoşulmaq imkanı verir. O zaman yükler şimaldan cənuba – Türkiyəyə, Yaxın Şərqi və sərəyə, həm də əks istiqamətdə daşınacaqdır. Bir sözlə, Rusiya bu imandan, şübhəsiz, yalnız həmin münaqişələr aradan qaldırılacağı tözdirdə istifadə edəcəkdir. Bu halda Abxaziyaya, Cənubi Osetiyaya dəmir yolu, avtomobil magistralları açılacaq və bütün dövlətlər üçün həqiqətən çox böyük imkanlar yaradılacaqdır.

Sual: Mənim sualım Heydər Əliyev cənablarınındır. Azərbaycan və Gürcüstanın oxşar, eyni problemləri var. Strateji əməkdaşlıq yolu

tutmuş iki qardaş ölkənin separatçılığa qarşı mübarizədə birgə fealiyyəti mümkün ola bilərmi?

H e y d ā r Ə l i y e v : Separatçılıq həm Gürcüstanın həyatına, onun ərazi bütövlüyünə, həm də Azərbaycanın həyatına, onun ərazi bütövlüyünə çox böyük zərbələr vurubdur. Ona görə də biz separatçılığın həm əleyhinəyik, həm də separatçılığın aradan qaldırılmasını, ona son qoyulmasını tələb edirik. Bu baxımdan Gürcüstanla Azərbaycanın vəzifəsi bir-birinə çox bənzərdir. Ancaq fərqli də var. Fərqli ondan ibarətdir ki, Azərbaycanın qarşılaşdığı separatçılıq təkcə Azərbaycanın daxilində olan bir qurumun separatçılığı deyil, Ermənistanın dəstəyi nəticəsində meydana gəlib, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində baş veribdir. Gürcüstandakı separatçıları da başqa ölkələr tərəfindən gizli destəkleyənlər var. Bu munaqişələrin aradan götürülməsi yoluna gəldikdə isə, eşitdiniz ki, prezident cənab Şevardnadze munaqişənin Rusiya vasitəsilə həll olunmasına çalışır. Bu məqsədə həmin munaqişə zonasına Rusiyannı sülhü mühafizə dəstələri yerləşdirilibdir. Amma Azərbaycanda belə sülhü mühafizə qüvvələri yoxdur. Azərbaycan munaqişənin ATƏT çərçivəsində, onun Minsk qrupu vasitəsilə sülh yolu ilə həll olunmasına çalışır. Biz bu sahədə fealiyyət göstərə bilərik və hesab edirəm ki, fealiyyət göstərməliyik. Bu da ondan ibarət ola bilər ki, biz bir-birimizə kömək edək, beynəlxalq təşkilatların, böyük ölkələrin bu munaqişələre diqqətini daha da çox cəlb edək, təcrübə mübadiləsi aparaq, bir-birimizə öz təcrübəmizi çatdırıq, beləliklə də əməkdaşlıq edək. Bir sözə, bu sahədə əməkdaşlıq etmək imkanlarımız var və hesab edirəm ki, əməkdaşlıq etməliyik.

S u a l : Cənab Şevardnadze, sizin milli məsələlər üzrə köməkçiniz fevralın 6-da «Nezavisimaya qazeta»nın müxbirine bildirmişdir ki, onu regionda islam dövləti yaradılması çox narahat edir və bu, pravoslav Gürcüstanı və Qafqazın xristian dininə etiqad edən digər ölkələri üçün təhlükə törədir. Siz milli məsələlər üzrə öz köməkçinizin dediklərini necə şərh edə bilərsiniz? İkinci sual ATƏT-in cinah sazişi barədədir. Azərbaycan regionda Rusyanın silahlarının artmasının əleyhinədir. Bu məsələdə Gürcüstanla Azərbaycanın mövqeyi uyğun gelirmi?

E d u a r d Ş e v a r d n a d z e : Birinci suali eşitmədim. Hansı köməkçidən söhbət gedir?

M ü x b i r : Milli məsələlər üzrə köməkçidən.

E d u a r d Ş e v a r d n a d z e : O nə deyib?

M ü x b i r : O deyib ki, regionda islam dövləti yaradılır və bu pravoslav Gürcüstanı və Qafqazın xristian dininə etiqad edən digər ölkələri üçün təhlükə törədir. Bu, 1997-ci il fevralın 6-da «Nezavisimaya qazeta»da dərc olunub.

E d u a r d Ş e v a r d n a d z e : Bilirsınız, mən də öz köməkçime görə cavabdehəm, amma «Nezavisimaya qazeta»ya cavabdeh ola bilmərəm. O belə şey deyə bilməzdi, çünki köməkçilərim mənim fikirlərimlə, mövqeyimlə, hələlik ki, şərīkdir. Mənim isə belə bir mövqeyim yoxdur ki, orada fikir dəqiq ifadə edilməsin və ya nəsə başqa bir şey düz olmasın. Mən bu məsələdə heç bir təhlükə görmürəm.

Tərksilaha, adı silahların azaldılması problemlərinə gəldikdə, bu təzə məsələ deyildir. Sizə bildirməliyəm ki, bütün danışqlarda, o cümlədən Vyana danışqlarında biz Azərbaycan nümayəndə heyəti ilə daim məsləhətləşir və mövqelərimizi uyğunlaşdırırırdıq. Odur ki, göləcəkdə də bu ruhda hərəkət edəcəyik.

H e y d ā r Ə l i y e v : Vəssalam? Daha sual yoxdur? Sağ olun.

**UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN
DƏVƏTİ İLƏ RƏSMİ DÖVLƏT SƏFƏRİNƏ
YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ
HAVA LİMANINDA JURNALİSTLƏRİN
SUALLARINA CAVAB**

24 mart 1997-ci il

Ukraynaya səfər Azərbaycan ilə Ukrayna arasında yaranmış six qarşıqli əlaqələrlə bağlıdır. Bilirsiniz ki, Ukraynanın prezidenti cənab Leonid Kuçma 1995-ci ildə Azərbaycanda rəsmi səfərdə olubdur. Biz yaxşı danışıqlar aparmış, çox mühüm sənədlər imzalamışıq. Həmin vaxt o məni Ukraynaya rəsmi səfərə davət etmişdi. Mən bu davəti qəbul etmişəm və indi oraya gedirəm. Hesab edirəm ki, orada yaxşı danışıqlarımız, birinci növbədə iqtisadi əməkdaşlıq barədə danışıqlarımız olacaqdır. Özü də təkcə iki ölkə arasında yox, ümumiyyətlə, Qafqaz bölgəsi, Ukrayna, Avropa ölkələri, Mərkəzi Asiya arasında. Bu ölkələrin bir-biri ilə əməkdaşlığı, xüsusən nəqliyyat və başqa sahələrdə əməkdaşlıq indi çox böyük aktuallıq kəsb edir. Bunların hamısını müzakirə edib əməkdaşlığımızın sonrakı perspektivləri və onların həyata keçirilməsi üçün konkret tədbirlərin görülməsi barədə danışıqlar aparacağıq. Mən bu səfərə çox yüksək qiymət verirəm. Çünkü Ukrayna böyük dövlətdir, iqtisadi sahədə əməkdaşlığımıza çox böyük imkanlar var. Bu əməkdaşlığı edərkən həm Ukrayna, həm də Azərbaycan çox fayda götürə bilər. Ona görə də mən bu rəsmi səfərə gedirəm. Hesab edirəm ki, yaxşı olacaq.

Mən Ukrayna-Azərbaycan münasibətlərinin bütün istiqamətlərdə, bütün sahələrdə inkişaf edəcəyini gözləyirəm. İqtisadi, elmi-texniki əməkdaşlığı, təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bizim geniş imkanlarımız var. Bu məsələlərə dair dövlətlərarası bir çox sənədlər hazırlanıb və biz bunları orada imzalayacağıq. Bir sözlə, səfərdən yaxşı nəticələr gözləyirik.

MDB dövlət başçılarının karşısındaki görüşü ilə bağlı suala cavab olaraq onu deyə bilerəm ki, həmin görüşdə müzakirə olunacaq məsələlər hazırlıdır. Kimin hansısa reyi varsa, ola bilər ki, biz bu barədə fikir

mübadiləsi aparaq. Ancaq görüşə hansısa birgə təklif çıxarmaq niyyəti yoxdur.

Gürcüstan kimi Ukraynanın da Azərbaycan üçün strateji tərəfdəş ola bilməsinin mümkünluğu baredə suala qısaca belə cavab vermək olar: biz Ukrayna ilə də Gürcüstanla imzaladığımız bəyannaməyə bənzər bir sənəd imzalamaq niyyətinədəyik.

UKRAYNA-AZƏRBAYCAN DÖVLƏTLƏRARASI SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA MƏTBUAT ÜÇÜN BƏYANAT

Kiyev, Mariya Sarayı
24 mart 1997-ci il

Hörmətli cənab prezident!

Möhtərəm xanımlar və cənablar!

Mən və məni müşayiət edən Azərbaycandan gəlmiş şəxslər burada, Ukraynada, Kiyevdə olmağımızla əlaqədar dərin sevinc və məmənunluq hissələri keçiririk. Buraya gəldiyimiz ilk dəqiqələrdən biz böyük qayğı və diqqətlə əhatə olunduq, səmimiyyətlə və qonaqpərvərliklə qarşılaşdıq. Bu, təbiidir, çünki ölkələrimiz və xalqlarımız arasında son dərəcə xoş münasibətlər, dostluq münasibətləri yaranmışdır və bu münasibətlər Ukrayna prezidenti Leonid Daniloviç Kuçmanın 1995-ci ilin iyul ayında Azərbaycana səfəri zamanı, sonralar müxtəlif beynəlxalq teşkilatlarda görüşlərimiz və danışqlarımız zamanı daha da inkişaf etdi. Bu münasibətlər Bakıda imzalanmış sənədlərde və bu gün burada imzalanmış sənədlərdə də öz inkişafını tapmışdır.

Problemlər, ən əvvəl, ölkələrimizin qarşılıqlı münasibətləri ilə bağlı problemlər barəsində, əməkdaşlığımız barədə, eyni zamanda ölkələrimizin əstar Avropada, əstar dünyada, əstər də üzv olduğumuz MDB-də qarşılaştığımız problemlər barəsində bu gün Ukrayna prezidenti, möhtərəm Leonid Daniloviçlə mənim aramda çox açıq, səmimi və mehriban səhəbə oldu. Mən bütün deyilənlərlə razıyam və Leonid Daniloviçin bəllə bir fikrində tam şərükəm ki, bütün məsələlər barəsində baxışlarımız təmamilə uyğun gəlir. Bu isə daha böyük inam verir ki, biz fəal əməkdaşlıq etməli, əməkdaşlığı genişləndirməli və dərinləşdirməliyik.

Ukrayna prezidenti və Azərbaycan prezidenti tərefindən imzalanmış sənəd - Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığı dərinləşdirmək və inkişaf etdirmək haqqında bəyannamə də məhz buna xidmət edir. Biz neft-qaz sənayesi sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədə çox böyük əhəmiyyət veririk. Təbii ki, qalan bütün sənədlər də böyük əhəmiyyətə malikdir və əməkdaşlığımızın uğurla həyata keçirilə bilməsi üçün yaxşı hüquqi zəmin yaradır.

Bu gün imzalanmış çoxsaylı sənədlərlə yanaşı, əvvəlki dövrün da başlıca yekunu bundan ibarətdir ki, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri təşəkkül tapmış və mövcuddur, buna görə də biz bu münasibətləri inkişaf etdirmək və möhkəmlətmək əzmindəyik. Bu münasibətlər ölkələrimizin dövlət müstəqilliyini, ölkələrimizin suverenliyini dəha da möhkəmlətməyi və inkişaf etdirməyi, demokratik, hüquqi sivilizasiyalı dövlətlər qurmağı, habelə keçid dövrü ilə bağlı qarşıya çıxmış sosial-iqtisadi çətinlikləri bacardıqca tez bir zamanda aradan qaldırmaq üçün iqtisadi islahatlar aparmağı nəzərdə tutur.

Bütün bu məsələlərdə biz yekdilik, baxış və fikirlərimiz uyğun gəlir və bu gün imzaladığımız sənədlər bizə öz ölkələrimizdə işi dəha uğurla aparmağa, dostluq münasibətlərimizi möhkəmlətməyə və inkişaf etdirməyə kömək edəcəkdir.

Leonid Daniloviç, bizim - mənim və məni müşayiət edən şəxslərin burada qarşılaştığımız xoş qəbula, qonaqpərvəliyə, mehribanlışa və səmimiyyə görə Sizə təşəkkür edirəm. Sizi əmin etmək istəyirəm ki, biz bu dostluğa və imzalanmış bütün sazişlərə və sənədlərə sadıq olacaqıq.

Diqqətinizə görə çox sağ olun.

S u a l : Bu qədər dövlətlərarası sənədlər imzalandıqdan sonra Ukrayna ilə Azərbaycan strateji tərəfdəşidlərmi?

L e o n i d K u ç m a : Xüsusən Heydər Əliyeviçin indiki səfərini nəzərə alaraq Ukrayna ilə Azərbaycanın strateji tərəfdəşlər olduğuna məndə heç bir şübhə yoxdur. Strateji tərəfdəşlik təkcə iqtisadiyyatda deyil, yəqin ki, ən əvvəl, siyasətdədir. Bizim siyasətimiz isə məhz bundan ibarətdir ki, dövlətlərimizin yalnız deklarativ surətdə deyil, sözün əsl mənasında müstəqil dövlətlər olması üçün biz bir-birimizi bütün mövcud üsul və imkanlarla dəstəkləmeliyik. Bundan ötrü isə biz iqtisadi imkanlarını sahmanlamalıyq. Mən razılıq hissi ilə bir daha bildirirəm ki, Ukrayna məhz belə də edəcəkdir.

S u a l : İmzalanmış sənədlərlə əlaqədar olaraq Azərbaycan nefti vurulmuş ilk eşelon Ukrayna ərazisindən nə vaxt keçəcəkdir?

H e y d ə r Ə l i y e v : Görünür, suala mən birinci cavab verməliyəm... Bildiyiniz kimi, Azərbaycandan ilkin neftin dünya bazarlarına ixracı üçün iki neft kəməri çəkilir. Bir neft kəməri bizim tərəfimizdən, Azərbaycan ərazisində çəkilmişdir və bu kəmərlə nefti Rusiya Federasiyasının Qara donuz sahilindəki Novorossiysk limanına dək nəql etmək

nəzərdə tutulur. Rusiya tərəfi söz verir ki, yaxın vaxtlarda onlar da öz ərazilərində lazımi tədbirlər görəcəklər və bu neft kəməri işləməyə başlayacaqdır.

İkinci neft kəməri Gürcüstan ərazisi ilə çəkilecek və o da Qara dəniz sahilindəki Supsa limanına gedəcəkdir. Onun inşasına bu ay başlanılmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri» və «Çıraq» yataqlarında neft hasilatına dair bütün layihəni həyata keçirən beynəlxalq neft şirkətləri konsorsiumu bu boru kəmərinin inşasını 1998-ci ilin sonuna dək başa çatdırmağı vəd edir. Boru kəməri hazır olan kimi neft nəql edilməyə başlanacaqdır...

L e o n i d K u ç m a : Heydər Əliyeviç elə ətraflı danışdı ki, mənim nəsə əlavə etməyə sözüm yoxdur. Mən ancaq arzu edərdim ki, Azərbaycanda nəzərdə tutulmuş bütün planlar hökmən həyata keçirilsin. Mən yalnız daha bir məsələni açıqlamaq istərdim. Heydər Əliyeviç onu demədi. Həmin məsələ bundan ibarətdir ki, Azərbaycan tərəfi Xəzər bölgəsinin böyük imkanlarını nəzərə alaraq Ukrayna tərəfini gələcək layihədə bilavasitə iştiraka dəvət edir.

Təşəkkür edirəm.

AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT

Kiyev, Mariya Sarayı

25 mart 1997-ci il

Çox hörmətli Leonid Daniloviç!

Möhtərəm xanımlar və cənablar!

Ukraynaya rəsmi səfərim başa çatır və indi hava limannına getməyə hazırlaşarkən mən bu səfərin baş tutduğuna, olduqca əlverişli şəraitdə, dostluq, yoldaşlıq şəraitində keçidiyinə, dövlətlərarası münasibətlərimizle, ölkələrimiz və dövlətlərimiz arasında əməkdaşlığın göləcək inkişafı ilə bağlı bir çox məsələləri birlikdə müzakirə və bu məsələlər barəsində qərarlar qəbul etdiyimizə görə böyük məmənunluq hissi keçirirəm. Hörmətli Leonid Daniloviç, fürsətdən istifadə edərək dəvətinizə görə, qonaqpərvərliyə görə, mənə və mənimlə gəlmiş bütün Azərbaycan nümayəndələrinə göstərdiyiniz xoş hissələrinizə görə, getdiyiniz hər yerde əhatə olundugumuz səmimi, həqiqətən mehriban mühi-tə görə Size bir daha təşəkkürümüz bildirirəm.

Leonid Daniloviç, mənə göstərdiyiniz yüksək şərəfə görə, diqqət və qayğıya görə, bununla yanaşı, Ukraynanın ali ordeni – Yaroslav Mudri ordeni ilə təltif olunduguma görə Sizə bir daha təşəkkürümüz bildirmək isteyirəm. Beləliklə, mən Azərbaycana Ukrayna mükafatı ilə qayıdım. Mən bu mükafatı münasibətlərimizdən daha da dərinləşməsini və genişlənməsini ifade edən son dərəcə mühüm amil kimi qiymətləndirirəm. Leonid Daniloviç, 1995-ci ildə Siz Azərbaycana səfər etdiniz, indi isə mən cavab səfərinə gəlmişəm. Sizə üz tutaraq xahiş edirəm ki, Azərbaycan Respublikasına bir daha səfər etməyi planlaşdırısanız. Mən Sizin səfərinizi səbirsizliklə gözləyəcəyəm və düşünürəm ki, Siz elə ilk imkan düşən kimi onu həyata keçirəcəksiniz. 1995-ci ildə Bakıda da, bu günlerdə Kiyevdə də çox işlər görülməsinə, çox sənədlər hazırlanıb imzalanmasına baxmayaraq, hələ çox şey edilməlidir ki, strateji tərəfdəşliq xarakteri daşıyan sənəd – Ukrayna ilə Azərbaycan arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında dünən imzaladığımız bəyannamə həyata keçirilsin. Bu bizim üzərimizə çox böyük vəzifələr qoyur, buna görə də sonrakı görüşlərə ehtiyac var. Bununla əla-

qədar olaraq mən Sizi Azərbaycana rəsmi səfərə gelməyə dəvət edirəm.

Ukraynanın və Kiyev şəhərinin bütün nümayəndələri ilə görüşlərdən aldığım ən xoş təəssüratlar barədə danışmağı lazımlı bilərim. Nadir qoruy, Ukrayna xalqının qədim tarixinin, qədim mədəniyyətinin nadir abidəsi olan Kiyev-Peçora lavrası ilə tanışlıq mənə böyük təsir bağışlaşdı. Şadəm ki, bu tarix abidəsi ilə yenidən tanış ola bildim. Bu gün Kiyev Bələdiyyə İdarəsinə getməyimə və Kiyevin fəxri qonağı adına layiq görülməyimə şadam. Kiyevin fəxri qonağı adına layiq görüldüyüüm üçün təşəkkür edirəm. Görüşlərimizin yekunları və imzalanmış sənədlər barəsində Leonid Daniloviçin dedikləri ilə tamamilə razıyam. Bəyan edirəm ki, səhəbətlər zamanı və ikitorəfl Münasibətlərə, MDB, Avropana təhlükəsizliyi çərçivəsində, bütün beynəlxalq təşkilat və strukturlarda əməkdaşlığımıza aid məsələlərin müzakirəsi zamanı biz fikir və baxışlarımızın, mövqə və münasibətlərimizin tamamilə uyğun gəldiyini aşkarlaşdırıq. Mənim üçün böyük əhəmiyyət kəsb edən başlıca məsələ bundan ibarətdir ki, Ukrayna iqtisadi bazar islahatları aparılması, demokratik dövlət quruculuğu, hüquqi cəmiyyət yaradılması yolu ilə gedir, öz dövlət müstəqilliyini qətiyyətlə qoruyub müdafiə edir. Biz də bu yolla gedirik, bütün bunlar ölkəmizdə də həyataya keçirilir və Azərbaycanın dövlət müstəqilliyi bizdən ötrü ən mühüm tarixi nailiyyətdir və biz bu nailiyyəti bundan sonra da qoruyaçaqıq.

Leonid Daniloviç, Sizə, Kiyevdəki, Ukrayna torpağında bütün dostlarımıza bir daha təşəkkür edirəm. Təbii ki, bizi dünən və bu gün müsayiət etmiş, indi də bizimlə olan mətbuata da təşəkkürümüzü bildirəm. Sağ olun.

S u a l : Hörmətli prezidentlər, siz MDB-nin Zirvə toplantısı ərefəsində birliyin perspektivlərini necə qiymətləndirirsiniz? Sual Leonid Daniloviçdir: Siz Rusiya horbi texnikasının Ermənistana əvəzsiz və gizli olaraq göndərildiyi barədə Rusiyanın müdafiə naziri İgor Rodionovun təsdiqlədiyi faktı necə qiymətləndirirsınız?

L e o n i d K u ç m a : Belə düşünürəm ki, martın 28-də keçiriləcək MDB-nin Zirvə toplantısının nəticələrindən görüş keçirildikdən sonra danışmaq olar. Lakin biz belə bir ümidi gedirik ki, dünənki və gələcək MDB barəsində öz sözümüzü deyə biliçəyik. Zənnimcə, MDB-nin mövcud olduğu indiki forma ona daxil olan tərəflərdən heç birini, ölkələrdən heç birini qane edə bilməz. Biz, hər şeydən əvvəl, bu

strukturu bərabərhüquqlu tərəflərin birliyi kimi görmək istəyirik. Elə bılırik ki, burada hər bir ölkə ərazisinin həcmindən və əhalisinin sayından asılı olmayaq eyni səsə malik olsun.

İkinci suala – o isə həqiqətən çox mürəkkəbdır – gəldikdə, mən Azərbaycana səfər zamanı qaçqınların məskunlaşduğu yerləri görmək imkanına malik oldum. Deməliyəm ki, bütün bunlara üzrə ağrısı, sarsıntı və təəssüf hissələri keçirmədən baxmaq olmaz. Axi adamlar əslində hər şəyələrini itirmişlər, onların gələcəyi bu gün çox problematik və qeyri-müəyyəydir. Buna görə də mən bunu əsas tuturam ki, bütün tərəflər Təhlükəsizlik Şurasının qərarlarına ciddi əməl etməlidirlər. Bu qərarlarda açıq-aydın yazılımışdır ki, nə kimisi işlər görmək lazımdır. Mən öz tərəfimdən, Xarici İşlər və Müdafiə nazirliklərinə tapşırıram ki, həmin məsələni əlavə olaraq öyrənsinlər və bu problem barəsində rəsmi fikir hazırlanılsınlar.

H e y d a r Ə l i y e v : Vaxtınızı almamaq üçün demək istəyirəm ki, Leonid Daniloviç Kuçmanın MDB barəsində söylədiyinin hamısı ilə tam razıyam. Mən də bu fikirdəyəm ki, birliyimiz demokratik, səmərəli olmalı və beynəlxalq standartlara cavab verməli, bütün üzvlərinin bərabərhüquqlu iştirakını təmin etməlidir. Təəssüf ki, buna nail olmaq hələlik mümkün olmayıbdır. Bununla belə, hesab edirəm ki, bu real surətdə mümkün kündür. Bundan ötrü lazımi şərait yaratmaq, MDB-nin fəaliyyətinin daha da təkmilləşdirilməsi mexanizmlərini müəyyənləşdirmək gərəkdir. Yəqin ki, biz bu fikirləri martın 28-də deyəcəyik. Ümid etmək istərdim ki, dövlət rəhbərlərinin görüşündən sonra birliyin fəaliyyəti əsaslı surətdə yaxşılaşmağa başlayacaqdır.

S u a l : Suallarım hər iki prezidentədir. Neft dəhlizi yaradılmasının həyata keçirilməsində Ukrayna və Azərbaycanın planlarına hər hansı üçüncü tərəf, xüsusilə Rusiya mane ola bilərmi? Siz Belarusda baş vərən hadisələri necə şərh edərdiniz?

H e y d a r Ə l i y e v : Bilirsizmi, bize çox şeydə mane olmağa çalışırılar. 1994-cü il sentyabrın 20-də biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi haqqında ilk iri müqavilə imzaladıqda çox etirazlar, narazılıqlar və müxtəlif cür uydurma əngeller oldu. Onlar bu gün də mövcuddur, lakin onların heç bir əsası yoxdur. Biz müstəqil dövlət kimi, öz hüququmuzdan istifadə edərək, onda da tamamilə qanunauyğun hərəkət etdik və bu gün də düz hərəkət edirik. Odur ki, mane olmaq istəyəcəklər, amma zənnimcə, bunu bacarmayacaqlar.

Belarusda hadisələrə gəldikdə, mənim bu barədə çox az məlumatım var. Eşitdiklərim və mənə məlum olanlar ancaq televiziya ilə gördükərimdən ibarətdir. Lakin orda baş veren bütün hadisələr mənim üçün anlaşıqlı deyildir, dumanlıdır. Həqiqətən, orada nələr baş verir? Bəlkə bu barədə Leonid Daniloviç danışın?

L e o n i d K u ç m a : Birinci sual ile elaqədar mən Heydər Əliyevlə tam raziyam. Bele konkret nöqtəyi-nəzərə görə minnətdəram. Buna bir neçə kelmə əlavə edib demək istərdim ki, baxır, Rusiya hansı mənafələri əsas tutacaq – ças Rusiyasının mənafələrini, yoxsa müasir demokratik dövlətin mənafələrini. Axı biz görürük ki, indi Rusiyada neft hasilatı gündən-günə azalar və tezliklə onun təkcə özündə deyil, kənarda da əlavə neft mənbələrinə ehtiyacı ola bilər. Bəs bele isə nə üçün Rusiya hər yerdə öz dostu elan etdiyi qonşularına mane olur? Sağlam düşüncə müasir dünyada hər yerdə və hər şeydə qalib gəlməlidir.

O ki qaldı Belarusa, orada baş verən bəzi son hadisələr mənə duşmanlı görünür. Lakin mən həmişə bunu əsas tuturam ki, hər bir xalq öz ölkəsinin inkişaf yolunu seçmək hüququna malikdir.

Bir sözlə, sağılıq olsun, görərik.

S u a l : Sualım cənab Kuçmayadır: Ermənistan bəyan edir ki, Ukrayna Azərbaycana silah və herbi texnika göndərmişdir. Bu bəyanata Sizin münasibətiniz necədir? İkinci sual hər iki prezidentədir: siz Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Ukraynanın iştirakı məsələsini müzakirə etdinizmi, əgər etdinizsə, onda bu iştirak hansı formada olacaqdır?

H e y d a r Ə l i y e v : Hesab edirəm ki, mən birinci suala cavab vere bilərəm və əgər lazımlı gələrsə, Leonid Daniloviç əlavə edər. Ukraynadan Azərbaycana gizli yolla heç bir silah göndərilməyib. Bu gün sizin qarşınızda, bütün dünya qarşısında bəyan edirəm ki, biz atəşkəs haqqında saziş imzaladığımız – bu, 1994-cü il mayın 12-də olub – vaxtdan bəri Azərbaycan heç yerdən bir dənə də silah almayıb. Rusiya Müdafiə Nazirliyinin səhih məlumatına cavab olaraq Yerevanda söylenilmiş fikirler ağ yalandır, uydurma və böhtandır. Mən bunu qəti şəkil-də deyirəm. Hesab edirəm ki, Leonid Daniloviç də belə deyəcəkdir.

L e o n i d K u ç m a : Mən bunu təsdiq etməyə bilmərəm, çünki, bu doğrudur. Həmin müddətdə silah göndərilməsindən heç söhbət də getməmişdir.

H e y d a r Ə l i y e v : O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında Ukraynanın iştirakı məsələsinə, biz onu Leonid Daniloviçle müzakirə etdik, çünki bu bizim üçün müstəsna əhəmiyyətli məsələdir. Qafqazda sabitlik məsəlesi isə Ukrayna üçün, şübhəsiz, böyük əhəmiyyətə malikdir, axı Ukrayna Qafqaza coğrafi cəhətdən çox yaxındır və onunla bütün digər əlamətlərlə bağlıdır. Bundan başqa, hiss edirəm ki, Ukrayna, xüsusən onun prezidenti hörmətli Leonid Daniloviç çox böyük maraq göstərirər ki, ölkələr sülh və əmin-amanlıq ərafitində yaşasınlar. Buna görə də biz bu məsələni müzakirə etdik və yekdil fikirde olduq ki, Ermənistan-Azərbaycan münaqişəsinin dincliklə aradan qaldırılması haqqında, yeni dincliklə tənzimlənmənin principləri – Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizliyə təminat verilməsi prinsipləri haqqında Lissabon bəyanatı sülhə nail olmaqdan ötrü yaxşı əsasdır. Biz məsələni bax, bu ruhda müzakirə etdik.

L e o n i d K u ç m a : Azərbaycanın ərazi bütövlüyünə ciddi əməl edilməsinin zəruriyindən başqa, bizim ayrı nöqtəyi-nəzərimiz olmayışdır və yoxdur. Biz bunu əsas tutmuşuq və ATƏT-in Lissabon görüşündə də mövqeyimiz belə olmuşdur.

S u a l : Hörmətli Heydər Əliyeviç, xahiş edirik, banknot fabriki ilə tanışlıqdan aldığımız təessüratı bölüşəsiniz və izah edəsiniz ki, Azərbaycan tərəfinin bu müəssisəyə marağına səbəb nədir?

H e y d a r Ə l i y e v : Sualınızın axırıncı hissəsinə dərhal cavab verəcəyəm. Mən hətta bilmirdim ki, Kiyevdə belə bir fabrik var. Buna görə də mendə ona bu cür yüksək maraq yox idi. Lakin buraya səfərinin programını mənə təqdim etdikdə və programda bu fabrikə getmək nəzərdə tutulduğunu gördükdə mən onunla çox maraqlandım və oraya böyük həvəslə getdim. Deməliyəm ki, fabrik mənə çox güclü təsir bağışladı. Bu müəssisə müasir texnologiya, texnika quraşdırılmış və bəy-nəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsul buraxmaga qadir böyük bir kompleksdir. Çox sadam ki, Ukrayna belə müəssisəyə malikdir və qısa bir müddətdə bu cür istehsalat, özü də fəaliyyətini genişləndirmek üçün böyük perspektivləri olan istehsalat yarada bilmışdır. Bu, tesərrüfat-iqtisadi baxımdan belədir, dövlət baxımından, siyasi nöqtəyi-nəzərdən isə, hesab edirəm ki, bu, Ukraynanın dövlət müstə-

qıllıyinin mühüm attributudur. Ukrayna büyük ölkədir, büyük potensiala malikdir ve öz qiymətləri kağızlarını özü yaratmaq iqtidarındadır. O, belə də edir. Bu, Ukraynanın müstəqilliyinin rəmziidir. Mən bunu fabrikə dedim və indi də deyirəm. Bununla yanaşı, mən Ukrayna Milli Bankının prezidentindən xahiş etdim ki, o, Azərbaycan Milli Bankının prezidenti ilə görüşün. Biz bunu mütləq edəcəyik ki, o, banknot fabriki ilə tanış ola bilsin. Ola bilsin ki, onun xidmətlərindən istifadə edəcəyik.

S u a l : Sual Leonid Daniloviçdir: bu gün Ukraynanın kütləvi informasiya vasitələri xəbər vermişdir ki, iki layihəni – Transqafqaz nəqliyyat dəhlizinə dair və Xəzər neftinin Ukrayna ərazisi ilə Avropaya nəql olunmasına dair layihələri maliyyələşdirmək xahişi ilə Avropa Yenidenqurma və İnkışaf Bankına Ukrayna, Azərbaycan və Gürcüstan prezidentlərinin ümumi müraciətinin layihəsi Sizin danışıqlarınız zamanı razılışdırılmışdır. Belə bir müraciət həqiqətən mövcuddurmu, əgər mövcuddursa, onun layihəsi hazırlırdı?

L e o n i d K u ç m a : Bu məsələ ilk dəfə qaldırılmır. Ukrayna tərəfi buju əsas tutur ki, əgər Xəzər neftinin Avropaya göndərilməsi üçün dəhliz qəti şəkildə müəyyən edilərsə, onda Avropa Yenidenqurma və İnkışaf Bankına üç prezidentin bu cür müraciət imzalaması məqsədə uyğun olar. Bu bütün nöqtəyi-nəzərlərdən əsaslandırılmışdır. Lakin onu əlavə olaraq öyrənmək lazımdır. Biz Heydər Əliyeviçə bu barədə razılığa gəlmışik və yaxın vaxtlarda Ukrayna-Azərbaycan birgə komissiyası onun üzərində işləyəcəkdir.

S u a l : Leonid Daniloviç, Ukrayna nə dərəcədə ümid bəsləyə bilər ki, gələcəkdə Azərbaycan nefti Rusiyadan neft idxləsına alternativ olə bilər? Heydər Əliyeviç, Siz Dağlıq Qarabağ «president»inin Ermənistan baş naziri təyin olunmasını necə şərh edirsiniz?

L e o n i d K u ç m a : Siz gərək bağışlayasınız, özgenin cibinə baxmaq yaxşı deyil. Mən bilən, Xəzərdə neftin kəşf edilmiş ehtiyatlari təkcə Ukraynaya deyil, başqa ölkələrə də neft göndərilməsinin çox ciddi alternativ mənbəyidir. Biz bu regionun inkişafında bütün baxımlardan maraqlılığımız. Odur ki, bu neft Ukraynaya Rusiya nefti ilə paralel sürətdə gələ bilər.

H e y d a r Ə l i y e v : Dağlıq Qarabağın erməni icmasının lideri Robert Koçaryanın Ermənistan baş naziri təyin edilməsini biz mənfi və anlaşılmaz fakt kimi qiymətləndiririk. Dağlıq Qarabağ Azərbaycan

Respublikasının bir hissəsidir. Ermənistən tərəfindən təcavüz nəticəsində Dağlıq Qarabağı, eləcə də onun ətrafindakı Azərbaycan torpaqlarını Ermənistən silahlı birloşmələri işgal etmişlər. Bu işğaldə, bu qanlı müharibədə Koçaryan da fəal iştirak etmiş, fəal rol oynamışdır. O, son illərdə Dağlıq Qarabağın erməni icmasına başçılıq edir və ya qondarma «Dağlıq Qarabağ Respublikası»nın üzənənraq «presidenti» adlanır. Bu, normal anlayışlara və adice beynəlxalq hüquq normalarına heç cür uyğun golmir. Buna görə də bu təyinat bizim tərəfimizdən osla qəbul edile bilməz və müvafiq orqanlarımız bu məsələyə münasibətimizi bildirmişlər.

S u a l : Sual hər iki prezidentədir: siz Avropada adı silahlı qüvvələr haqqında müqaviləyə dair məsələni müzakirə etdinizmi və XXI əsrde Avropa təhlükəsizliyinin modeli, sizca, necə olmalıdır?

L e o n i d K u ç m a : Siz cinah mehdudiyyətlərinə dair sazişi nəzerdə tutursunuz? Bəli, müzakirə etdik. Mövqelərimiz indiki halda üst-üstə düşür. Bu problemin təkcə Azərbaycana və Ukraynaya deyil, həm də qonşularımıza – mən Moldova və Gürcüstani deyirəm – aid olduğunu nəzərə alaraq, biz məsləhətləşmələri davam etdirmək, qəti olaraq qərar qəbul etmək barədə razılığa geldik.

H e y d a r Ə l i y e v : Mən də bu fikirdəyəm. Biz bu məsələni müzakirə etdik və bu baxımdan fikirlərimiz uyğun golur. Biz bu məsələdə əvvəller də eyni mövqə tuturduk, çünki o, təzə məsələ deyil və danışıqların bir neçə mərhələsində müzakirə olunmuşdur. Ukrayna ilə Azərbaycanın mövqeləri bu baxımdan tamamilə üst-üstə düşür. Bu dəfə də, Leonid Daniloviçə mənim aramda fikir mübadiləsi zamanı həmin məsələ müzakirə mövzusu idi. Biz öz mövqeyimizi təsdiqlədik və belə bir qərara gəldik ki, Ukrayna ilə Azərbaycan arasında, Gürcüstanla və Moldova ilə məsləhətləşmələri davam etdirmək lazımdır. Axi bu onlara da aiddir və bizim mövqelərimizə onların da mövqeləri yaxındır.

İkinci məsələyə – XXI əsrde təhlükəsizlik modeli məsələsinə gəldikdə isə, yəqin ki, siz bilirsiniz, ATƏT-in Lissabon Zirvə görüşündə dövlət başçılarının bu barədə xüsusi qərarı qəbul olunmuşdur, biz bu qərara səs vermişik. Hesab edirəm ki, XXI əsrde Avropa təhlükəsizliyi modeli haqqında sonəddə şərh olunmuş prinsiplər real və həyata keçirile bilən prinsiplərdir. Biz bu prinsipləri dəstəkləyirik.

L e o n i d K u ç m a : Mən bu məsələdə Heydər Əliyeviç ilə razıyam. Xüsusilə Avropaya aid olan bu problemin na qədər mürəkkəb

və məsuliyyətli problem olduğunu biz başa düşürük. Ona görə də ölkələrin bir-birinə yaxınlaşmaq üçün atdıqları addımı müsbət hadisə kimi qiymətləndirmək lazımdır. Mən Almanianın Çexiya ilə barışq haqqında müqavilə imzalamasını nəzərdə tuturam, Macarıstan Ruminiya ilə müqavilə bağlamışdır, Ukrayna da o cümlədən Ruminiya ilə müqavilə imzalamaq niyyətindədir. Mayda Polşa ilə də belə müqavilə imzalamğa hazırlaşırıq. Bir sözlə, bunların hamısı Avropa qitəsində təhlükəsizliyin gücləndirilməsinə yönəldilmişdir. Lakin hazırda ele bəllər da var ki, biz bunlara əlavə etməyin metodlarını hələ bilmirik. Bu, ilk növbədə separatizm bələsidir. Onun bütün seviyyələrdə, o cümlədən də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 50-ci sessiyası seviyyəsində pişlənməsinə baxmayaraq, separatizm bəzən çox eybəcər formalarda güclənməkdə davam edir. Bu isə Avropanın və dünyanın bir çox nöqtələrində müşahidə olunan qeyri-sabitliyə getirib çıxarır. Ona görə də ATƏT-in elan etdiyi prinsiplərin həyata keçirilməsinə çalışacağıq. Sağ olun.

FRANSAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

26 mart 1997-ci il

Bu, çox qısamüddətli, işgüzər bir səfərdir. Mən sabah səhər Fransanın prezidenti Jak Şirakla, xarici işlər naziri Erve de Şarett ilə görüşəcəyəm. Ola bilər, başqa görüşlərim də olsun.

Prezident Jak Şirakin və böyük müsiqiçi Mstislav Rostropoviçin dəvəti ilə günün ikinci yarısında, axşam Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcəyəm.

Qondarma «Dağlıq Qarabağ Respublikası»nın «prezidenti» Robert Koçaryanın Ermənistənən baş naziri təyin edilməsi ilə bağlı suala cavab olaraq deməliyəm ki, bu məsələ məlumdur, Xarici İşlər Nazirliyi bizim bu barədə fikrimizi bildiribdir. Mənim Moskvada da görüşlərim olacaqdır. Levon Ter-Petrosyan ilə də görüşəcəyik. Biz Ermənistən-Azərbaycan münaqışosunun, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi məsələsi barədə danışıqlar aparacağıq. MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının görüşündən sonra Rusiyanın prezidenti Boris Yeltsinlə də mənim görüşüm olacaqdır. Biz bir sıra məsələləri müzakirə edəcəyik.

FRANSANIN APARICI KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ BƏYANAT

Paris, «Klion» mehmanxanası

27 mart 1997-ci il

Hörmətli qonaqlar, mən siz salamlayıram. Bilirsiniz ki, mən Parisə dünən axşam gəlmışəm. Buraya gəlməyim bir neçə məsələ ilə bağlıdır. Mən bir saat bundan əvvəl Fransanın prezidenti cənab Jak Şirakla görüşdüm və çox etraflı səhbət etdim. Bu gün saat 4-de xarici işlər naziri cənab Erve de Şarett ilə görüşəcəyəm. Bu gün axşam isə görkəmli müsiqiçi, böyük ictimai xadim, bizim dostumuz Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş mərasimlərdə iştirak edəcəyəm.

Bilirsiniz ki, Mstislav Rostropoviç Bakıda anadan olubdur. Onun vəlideynləri uzun müddət Azərbaycanda, Bakıda işləyiblər. O bizim yanın dostumuzdur və 70 illik yubileyi münasibətilə məni şəxsən bu mərasimlərə dəvət edibdir. Mən bu dostluq əlaqələrinə görə də bu gün onun 70 illik yubileyində iştirak edəcəyəm.

Gecə mən buradan Moskvaya gedəcəyəm. Sabah səhər saat 11-de Kremlə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin dövlət başçılarının görüşüdür. Şübhəsiz ki, mən bu görüşdə iştirak edəcəyəm. Sonra Moskvada bir neçə digər görüşlərim olacaqdır. O cümlədən, Rusyanın perezidenti Boris Yeltsinlə də görüşüm nəzərdə tutulur. Mən Parisə gələrkən Azərbaycanın Fransadakı səfiri xanım Hüseynova burada mətbuat nümayəndələri ilə görüşümü təşkil etmək istədiyi bərədə mənə müraciət etdi. Mətbuat nümayəndələrinə həmişə böyük hörmət bəslədiyimə görə mən bu təklifi qəbul etdim və sizinlə bir yerdəyəm. Bilirəm ki, adətən siz suallar verirsınız. Mən isə bu gün sizə yemək təşkil etmişəm.

J a k R u m e l a r (*Fransa Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri*) : Cənab Prezident, mən öz həmkarlarım adından Size «Fransaya xoş gəlmisiniz» demək istəyirəm. Biz ümud edirik ki, Sizin Parisə bu səfəriniz xoş keçəcəkdir. Bakıda anadan olmuş Mstislav Rostropoviçin sənətinə verdiyiniz qiyməti də biz sizinlə bölüşdürüürük. Onu da qeyd edirəm ki, jurnalistlərin suallarında və onlara verəcəyiniz

cavablarda bizim ümumi marağımız vardır. Cənab Prezident, bizi buraya dəvət etdiyiniz üçün çox sağ olun.

Sonra Azərbaycan Prezidenti jurnalistlərin suallarına cavab verdi.

S u a l : Cənab Prezident, Jak Şirakla görüşünüz zamanı əsasən müsiqi, yoxsa neft haqqında danışdırınız?

C a v a b : Yox, müsiqi haqqında danışmadıq. Müsiqi barədə axşam danışacaqıq. Neft haqqında bir az danışdım. Ancaq əsas danışığımız Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi məsələsinə həsr olunmuşdu.

Bilirsiniz ki, ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Lissabon Zirvə görüşündən sonra Fransa Minsk konfransının həmsədrlərindən biridir. Yanvarın 13-de Fransada rəsmi səfərdə olarkən mən prezident Jak Şirakla bu barədə etraflı səhbət aparmışdım. İndi isə artıq Fransa Minsk konfransının həmsədridir. Bilirsiniz ki, Minsk konfransı Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün yaradılmışdır. Fransa Minsk konfransının həmsədri olduğuna görə biz səhbətimizi daha da konkretləşdirdik.

S u a l : Mənim sualım Minsk qrupu ilə əlaqədardır. Deyirlər ki, Azərbaycan, ümumiyyətlə, Minsk konfransında Amerika Birləşmiş Ştatlarının həmsədrliyinə üstünlük vermək isteyir.

C a v a b : Minsk qrupunun həmsədrliyində dəyişiklik bir prosesdir. Bilirsiniz ki, həmsədrlerdən biri Rusiya, digəri Finlandiya idi. Finlandiya bu həmsədrlikdən uzaqlaşandan sonra, şübhəsiz ki, onun yerini kimin tutacağı müzakirə olunurdu. Sevindirici haldır ki, bir neçə dövlət bu məsələyə çox böyük maraq göstərdi. Mən bunu çox müsbət qiymətləndirirəm. Demək, həmin dövlətlər bu münaqişənin həll olunmasını və bu prosesdə iştirak etmək isteyirlər. O cümlədən, Amerika Birləşmiş Ştatları da, Fransa da bu məsələdə öz namizədiyini irəli sürmüdü. Almanıyanın da namizədiyi var idi. Ona görə də bir müddət müzakirə getdi və sonra qərar qəbul edildi ki, üç həmsədr olsun. Rusiya əvvəldən də həmsədr idi. Sonradan isə həm Fransa, həm də Amerika Birləşmiş Ştatları həmsədr oldular. Bu çox yaxşı bir qərardır. Hesab edirəm, bu, yaxşı nəticə vermelidir. Biz bundan məmənunuq və əməli nəticələri gözləyirik.

Təsəvvür edin, dünyanın üç böyük dövləti: Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə məşğul olmağa maraq göstermişlər və üzerlərinə masuliyyət

götürmüşler. Bu bizi sevindirir. Mən inanıram ki, bu üç ölkə məsələnin həll olunmasında həmsədr kimi çox yaxşı iş görə bilər və nəhayət, bu münəqışaya son qoymaq olar.

S u a l : Cənab Prezident, bu mövzunu davam etdirərək Sizdən soruşturma istəyirəm. Sabah Siz ermənistənlə hemkarınızı Moskvada görəcəksiniz. Dağılıq Qaradağın başçısının Ermənistənən baş naziri təyin edilməsinə Siz necə baxırsınız?

C a v a b : Cənab Ter-Petrosyanla sabah mən Moskvada görüşəcəyəm. Birinci, dövlət başçılarının toplantısında biz birlikdə iştirak edəcəyik. Onuna telefonla danışmışım və razılaşmışım ki, toplantıdan sonra bizim fərdi görüşümüz olacaqdır. Ermənistənən baş nazirinin təyin olunmasına göldikdə ise, biz onu Dağılıq Qarabağdakı erməni icmasının başçısı kimi tanıyırıq. Koçaryanın Ermənistənən baş nazir təyin edilməsi çox qeyri-adi bir haldır. Çünkü Dağılıq Qarabağ Ermənistənən tərkibində deyil. Dağılıq Qarabağ hüquqi cəhətdən Azərbaycanın tərkibindədir. O, faktiki olaraq Azərbaycanın tabeliyində çıxmış olsa da, dünyada heç kəs onu tanımır. Ona görə de Ermənistənən vətəndaşı olmayan bir şəxsin – Azərbaycanın bir hissəsi olan Dağılıq Qarabağda erməni icmasına başçılıq eden, özünü qeyri-qanuni olaraq «prezident» elan etmiş bir şəxsin Ermənistənən baş naziri təyin olunması mənfi bir haldır.

Mən məmənunam ki, Fransa hökuməti bu məsələyə öz münasibətini bildiribdir. Fransanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat veribdir. Bəyanatda da göstərilir ki, onlar bu hadisəni bəyənmirlər. Cənab Jak Şirak da bu gün bu barədə mənə dedi. O qeyd etdi ki, qətiyyən imkan vermək olmaz ki, Koçaryan Ermənistənən baş naziri olaraq, eyni zamanda Dağılıq Qaradağın başçısı kimi qalsın.

S u a l : Cənab Prezident, indicə Siz üç böyük ölkənin – ABŞ-in, Fransanın, Rusyanın bu problemin həlli sahəsindəki seylərindən dərinindən. Sizdə belə bir təəssürat yaranmırkı ki, hazırda dünyada fəvqədövlət vardır və o, hər bir şeyin həllində inhisarı öz əlinə almaq və hamıya öz hökmünü diktə etmək isteyir?

C a v a b : Bilirsiz, bizdə belə bir təəssürat yoxdur. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları böyük bir dövlətdir. Amma Fransa da, Rusiya da böyük dövlətlərdir. Dünya Birliyində hər bir dövlətin özüne-məxsus yeri vardır. Dediiniz fikirləri bəlkə də siz hiss edirsiz. Amma biz kiçik bir dövlətik. Bizim üçün böyük dövlətlərin hamısı böyük

dövlətdir. Hansının daha böyük, hansının daha kiçik dövlət olmasının bizim üçün o qədər də ferqi yoxdur.

S u a l : Bu üç dövlətin Minsk qrupunda rəhbərliyindən Siz razısanızmı, onların neytral münasibəti Sizi qane edirmi? Yaxud bu dövlətlərən her hansı birinin Azərbaycana, Ermənistənəna daha yaxın olacağı və ya üstünlük verəcəyi barədə nə deyə bilərsiniz?

C a v a b : Bilirsiz, mən deyə bilmərəm ki, indiyədək olan işlərdən tam raziyam. Əger bu məsələ həll edilmiş olsayıdı, onda deyə bildirdim ki, mən tam raziyam. Çünkü 1994-cü ilin mayında, təxminən üç il bundan əvvəl biz Ermənistənə Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalamışıq. 1997-ci ilin mayında bunun üç il tamam olacaqdır. Üç ildir ki, atəş yoxdur. Qan tökülmür. Bu yaxşı bir haldır. Ancaq bu üç il eleyə bir vaxtdır ki, bu müddədə həmin münaqışını həll etmek mümkün idi. Əger bu münaqışını həll edə bilməmişikse, bizim özümüzün də, şübhəsiz ki, burada günahımız var, eyni zamanda bu məsələni həll etmək üçün yaradılmış Minsk qrupunun, xüsusən həmsədrlerin də günahı vardır.

Fransa ile Amerika bu ilin fevral ayında həmsədr olmuşlar. Onlar hələ bir iş görə bilməyiblər. Ancaq prezident Jak Şirakla bugünkü danışığımızdan mən belə bir fikrə gəldim ki, Fransa bu məsələ ilə çox ciddi məşğul olmaq isteyir. Bunu nümayiş etdirən faktlardan biri də ondan ibarətdir ki, Fransanın xarici işlər naziri cənab Erve de Şarett bu ayın axırında bizim bölgəyə gələcək, Ermənistənə, Azərbaycanda və Moskvada olacaqdır. Həmsədr təyin olundan sonra Fransanın xarici işlər nazirinin dərhal regiona səfər etməsinin özü müsbət haldır. Eyni zamanda çox ümidiyərıcı haldır.

Bir daha qeyd edirəm, prezident cənab Jak Şirakla bu gün bizim səhbetimizin əsas hissəsi bu mövzuya həsr olunmuşdu. Prezident Jak Şirakin fikirləri, mülahizələri mənə rahat etdi və çox böyük ümidiyər verdi. Ona görə de mən gələcək aylara çox nikbinliklə baxıram. Hesab edirəm ki, Fransanın təşəbbüsü, yəni xarici işlər naziri cənab Erve de Şarettin regiona gəlməsi digər həmsədrler üçün də nümunə olacaqdır.

S u a l : Gürcüstan'dan və Ermənistəndən fərqli olaraq Siz rus qoşunlarının öz erazinizdə qalmasına etiraz etmisiniz. Bundan əlavə, biza elə gəlir ki, Rusiya ilə sizin aranızda Xəzər dənizinin statusu etrafında da müəyyən mübahisə vardır. Yəni Rusiya sizin ölkənizi öz təsir dairəsinə salmaq iradəsini göstərməkdən çəkinmir. Sabah Siz Müstəqil Döv-

lətlər Birliyinin Zirvə toplantısında olacaqsınız. Orada öz ölkənin istədiyiniz xəttini qorumaq imkanını necə görürsünüz və bu xətti qoruyarkən Sizi kim destəkləyəcəkdir, Siz kime arxalanacaqsınız?

C a v a b : Ermənistandan, Gürcüstəndən fərqli olaraq bizdə, Azərbaycanda Rusiya hərbi hissələrinin, qoşunlarının olmaması bizim tam müstəqilliyimi nümayiş etdirir. Rusiyannın hərbi hissələrinin, qoşunlarının Azərbaycanda olmasına hazırlıda heç bir ehtiyac yoxdur. Mən hesab edirəm ki, bu hərbi hissələrin, bazaların Ermənistanda, Gürcüstəndə olmasına da heç bir ehtiyac yoxdur. Mən bilmirəm, Rusiya nə üçün Gürcüstəndə, Ermənistanda hərbi hissələrini saxlayır? Rusiyannın hazırlıda çox böyük problemləri, o cümlədən ordu sahəsində də problemləri vardır. Belə olan halda Rusiyannın öz ölkəsindən başqa, digər müstəqil ölkələrdə – Ermənistanda, Gürcüstəndə ordu saxlaması heç bir məntiqi uyğun deyildir. Ona görə də mən bunu düzgün hesab etmirəm. Hətta mən buna etiraz edirəm.

Xəzər dənizi məsələsində Rusiya ilə bizim aramızdakı mübahisələrə göldikdə isə, buna real yanaşanız, elə bir mübahisə yoxdur. Rusiyannın bəzi dairelərində dönyanın, Qərbi ölkələrinin neft şirkətləri ilə Azərbaycanın müqavilə bağlaşmasına qısqançlıq edilir. Amma buna da əsas yoxdur. Çünkü indiyədək imzalanan beş müqavilənin üzündə Rusiyannın böyük neft şirkəti olan «LUKoil» da iştirak etmişdir. Nə üçün qısqandıqlarını mən başa düşmüəm. Nəhayət, Rusiya çox narahat idiki, biz neftin dünya bazarına ixracı üçün çəkilecək neft kəmərini başqa istiqamətdə aparacaqıq. Biz isə qərar qəbul etdik ki, neftin dünya bazarına çıxarılması üçün eyni zamanda iki neft kəməri tikilsin, onlardan biri Rusiyannın ərazisindən Qara dənizdəki Novorossiysk limanına, ikinci Gürcüstənən ərazisindən Qara dənizdəki Supsa limanına getsin. Yəni biz burada da Rusiyannın marağını təmin etmişik. İş burasındadır ki, biz artıq şimal istiqamətində, Rusiyannın ərazisindən keçəcək neft kəmərinin Azərbaycandakı hissəsini tikmişik. Konsorsiuma daxil olan şirkətlər bu kəmərin tikintisine 50 milyon ABŞ dolları xərcləyiblər. Amma Rusiya tərəfi bu nefti qəbul etməyə hazır deyildir. Biz bu neft kəmərini nəinki tikmişik, hətta həmin borunun içərisini neftlə də doldurmuşuq. Biz Rusiya ilə üç aydır danışıqlar aparıraq ki, onlar bu nefti qəbul etsinlər. İki gün bundan əvvəl mən Ukraynada rəsmi səfərdə idim. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti də mənimlə Kiyevdə idi. Mən onu Moskvaya göndərdim ki, gedib Rusiya ilə danışıqlar

aparsın. Sabah mən Moskvaya gedən kimi o bu danışıqların nəticəsi bərədə mənə məlumat verməlidir. Görürsünüz, biz öz müstəqilliyimizi, milli mənafələrimizi qoruyuruq. Ancaq qonşu dövlətlərin maraqlarına da imkan daxilində lazımi şərait yaradıraq. Ona görə də Rusiya tərəfin bu məsələ bəresində Azərbaycandan narazı olmağa haqqı yoxdur.

S u a l : Cənab Prezident, Sizə bir sual da vermək istəyirəm. Açıq-aydın görünür ki, cənab Yeltsin NATO-nun genişlənməsindən səhəbat gedənən razılığını bildirir və xüsusen üç Baltikyanı ölkəyə NATO-nun genişlənməsini istəmir. Siz ukraynalı həmkarınızla görüşmüsünüz. O, bir qədər əvvəl Fransada olarkən dedi ki, NATO-nun genişləndirilməsinə tərəfdardır. Bəs şəxsən Siz NATO-nun genişlənməsinə necə baxırsınız? Sizə elə gəlirmi ki, cənab Yeltsin bu sahədə çox müqavimət göstərə bilər?

C a v a b : Cənab Boris Yeltsin cənab Bill Klintonla Helsinkidə görüşdü. Bu məsələlər müzakirə olundu. Cənab Yeltsin bu məsələlər bəresində sabah bize məlumat verməlidir. O bu məlumatı verəndən sonra mən bu bərədə fikrimi deyə bilərem.

S u a l : Cənab Prezident, mənim Sizə sualım Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının sabah keçiriləcək Zirvə toplantısı ilə əlaqədardır. Bilirsiniz ki, cənab Yeltsinin səhhəti ilə əlaqədar olaraq bu Zirvə toplantısının keçirilməsi vaxtı bir neçə dəfə dəyişdirilmişdir. Mən bilmək istəyirəm ki, bu Zirvə toplantısında Azərbaycanın maraqları özünü necə göstərir? Ümumiyyətlə, Siz necə düşünürsünüz, ölkənizin geləcək inkişafında Avropaya meyliniz dəhaçdır, yoxsa Rusiya ilə birlikdə qalsanız, Azərbaycanın milli maraqları öz həllini necə taşacaqdır?

C a v a b : Birincisi, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşü həqiqətən çoxdandır ki, keçirilmir. Boris Yeltsinin səhhəti ilə əlaqədar olaraq bu toplantı bir neçə dəfə toxira salınıbdır. Hesab edirəm ki, sabahki Zirvə görüşündə geniş fikir mübadiləsi aparılacaqdır. Biz isə hər dəfə olduğu kimi, sabah da Azərbaycanın milli mənafələrini qoruyaraq, cənab Məstəqil Dövlətlər Birliyində əməkdaşlığın inkişaf etdirilməsi üçün öz səylərimizi göstərəcəyik.

Siz soruşdunuz ki, biz Rusiya ilə qalmaq, yaxud Avropaya meyli etmək isteyirik. Mən buna bir balaca aydınlıq vermək istəyirəm. Elə Rusiya da Avropadır. Azərbaycan Avropaya daxil olan bir ölkədir. Biz Avropanın bütün strukturlarına daxil olmaq istəyirik. Biz, məsələn, Av-

ropa Şurasına üzv olmaq isteyirik. Respublikamızı oraya xüsusi qonaq statusu ile qəbul edirlər. Ancaq güman edirəm ki, bu ilin may-iyun aylarında bizim ona həqiqi üzv olmağımız məsələsi həll ediləcəkdir.

Keçən ilin aprel ayında biz Lüksemburqda Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamışıq. Biz Avropa Birliyinin bütün strukturları ilə əməkdaşlıq etmək isteyirik. Biz Avropa Birliyinin iqtisadi Komissiyası ilə yaxşı əməkdaşlıq edirik. Bunlar bizim Müstəqil Dövlətlər Birliyi ilə, o cümlədən Rusiya ilə ikitərefli, qarşılıqlı suretdə faydalı əməkdaşlığımıza heç də zidd deyildir. Biz müstəqil dövlətlik və isteyirik ki, müstəqillikdən irəli gelən bütün hüquqlarımızdan tam istifadə edək. Hesab edirəm ki, hansısa bir başqa dövlət buna mane olma malıdır.

S u a l : Cənab Prezident, mənim bildiyimə görə, bu günədək Azərbaycanın böyük ordusu olmayıbdır. Neft satışından gələn gelirin müəyyən hissəsinə belə ordu yaratmaq üçün istifadə etmək fikriniz var mı?

C a v a b : Yox! Biz neft istehsalından gələn geliri ölkəmizin iqtisadiyyatının və xalqımızın sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəltməyə çalışırıq. Biz sülhsevər siyaset aparırıq və isteyirik ki, qonşu dövlətlərin hamisi ilə dostluq, məhribaniqliq əlaqələrimiz olsun, Böyük ordu saxlanmasına ehtiyac olmasın. Ermənistan ilə münaqişəni aradan qaldırandan sonra bizim sülhsevər siyasetimiz daha da uğurlu ola bilər.

S u a l : Cənab Prezident, sizinlə qonşu olan bir dövlət də var, onun haqqında danışmamışım. Bu, İran dövlətidir... Cənab Prezident, bilmək istərdim ki, İran'a Siz necə baxırsınız, ümumiyyətə, İrandan inqilabın ixrac edilməsi faktı, prosesi olubmu? Ümumiyyətlə, İranın gələcək inkişafını necə görürsünüz?

C a v a b : İran bizim böyük qonşumuzdur. Bizim İranla çox böyük sərhədimiz var. İranda da çoxlu azərbaycanlı yaşayır. Bəzi məlumatlara görə, İranda 30 milyona qədər azərbaycanlı yaşayır. Elə bilməyin ki, siz burada, Fransada hər şeyi bilirsiniz. Çox şeyi bilmirsiniz.

J u r n a l i s t : Siz bu 30 milyonu deyəndə mənşəcə azərbaycanlı olan iranlıları nəzərdə tutursunuz?

C a v a b : Əlbətə, azərbaycanlıları deyirəm. Necə mənşəcə? Bunnar həqiqi azərbaycanlılardır. Tarixən Azərbaycan keçmişdə bir olubdur. XIX əsrin əvvəlində Rusiya ilə İran arasında gedən müharibələr nəticəsində Azərbaycan iki yerə parçalanıbdır. Onun çox hissəsi İranın

tərkibində qalıb, indi də oradadır. Az hissəsi Rusyanın tərkibində qalıb. Rusyanın tərkibində olan həmin o Azərbaycan da indi bizim yaşadığımız Azərbaycandır. Bizim aramızda ancaq Araz çayı var. Bəzi yerlərdə heç Araz çayı da yoxdur. İranda olan kəndlə bizim kəndin arasında yüz metrədək məsafə var. Ona görə de sərhədimizin İran tərəfində olan əhalinin hamısı azərbaycanlıdır. Bunu siz bilməlisiniz.

Ancaq şübhəsiz ki, onlar İran vətəndaşlarıdır. Biz hər bir ölkənin ərazi bütövlüyünü tanıdığımız kimi, İranın da ərazi bütövlüyünü tanıyıraq. Ona görə də İran ilə bizim aramızda yaxşı, məhribən dostluq əlaqələri var. Bir dinc mənsub olmağımız və ənənələrimizdən də eyni olması bu əlaqələrimizi daha da yaxınlaşdırır.

O ki qaldı İslam inqilabının Azərbaycana təsirinə, bunun Azərbaycana heç bir təsiri yoxdur. Mənim təmsil etdiyim müstəqil Azərbaycan Respublikasının öz dövlət quruluşu, dövlət prinsipləri var. İran Respublikasının da öz dövlət quruluşu, öz yaşayış prinsipləri var. Biz onların daxili işlərinə qarışmırıq, onlar da bizim daxili işlərimizə qarışmamalıdır.

S u a l : Siz belə düşünürsünüz mü ki, ümumiyyətlə, Azərbaycanın gələcəyi Amerika Birləşmiş Ştatlarından keçir, yoxsa Orta Asiya ölkəleri ilə əməkdaşlıqdan?

C a v a b : Ne oradan, nə o birindən. Azərbaycanın gələcəyi onun dövlət müstəqilliyyindən keçir. Siz bilirsiniz ki, mən Azərbaycanın həyatında çox işlər görmüşəm və keçmişdə Sovetlər İttifaqı dövlətinin başçılarından biri olmuşam. Həyat təcrübəm və gördükərim, bildiklərim mənədə qəti bir fikir yaradıbdır: Azərbaycanın gələcəyi onun dövlət müstəqilliyi və milli azadlığı ilə bağlıdır.

Şübhəsiz ki, dövlət müstəqilliyini qoruyub saxlamaq asan bir şey deyildir. Amma size bildirmək isteyirəm ki, əhalimizin tam əksəriyyəti Azərbaycanı daim müstəqil dövlət kimi görmək isteyir. Şübhəsiz ki, biz bütün dövlətlərlə, o cümlədən, iqtisadi cəhətdən çox zəngin olan Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq etmək isteyirik. İmzaladığımız neft müqavilələrinə əsasən, Amerikanın böyük neft şirkətləri artıq bizimle müşterək iş görürler. Men bunu müsbət qiymətləndirirəm. Amma eyni zamanda bizim bu müqavilələrdə Böyük Britaniyanın «Bi-Pi», Norveçin «Statoyl» şirkətləri də çox böyük yer tuturlar, Fransanın «Elf Agitən» şirkəti də. Men buraya gələndə Fransanın «Elf Agitən» şirkətinin prezidenti cənab Filipp Jafreni də gördüm, onunla görüşdüm. O da

sizinle qonşu otaqda oturub söhbət edir. Yanvarda biz burada bir müqavilə imzaladıq, «Elf Agitən» şirkəti ilə bərabər «Total» şirkəti də oraya daxil oldu.

Bizim neft müqavilələrində Yaponiya da iştirak edir, Rusiya iştirak edir, İtalyanın «ACIP» şirkəti, Səudiyyə Ərəbistanının «Delta», Türkiyənin «Türk petrolları» şirkətləri iştirak edir. Görürsünüz, əməkdaşlığımız nə qədər böyük çərçivədədir. Bizim müqavilədə İran da iştirak edir.

Biz istəyirik ki, sizin dediyiniz kimi, Orta Asiya ölkələri ilə de six əməkdaşlıq edək. Qonşu Gürcüstana yaxşı əməkdaşlıq edirik. Məsolən, Amerikanın «Şevron» şirkəti Qazaxstanın «Tengiz» yatağında neft çıxarır və onu ixrac etmək, xarici bazara çıxarmaq üçün Rusiyada olan neft kəmərindən istifadə edir, eyni zamanda Xəzər dənizindən və Azərbaycan, Gürcüstən ərazisindən keçməklə Qara dənizə de çıxarmaq isteyir. Biz buna da razılıq vermişik. Beləliklə, biz Qazaxstanla da, «Şevron» ilə de əməkdaşlığı başlamışıq.

Nəhayət, keçən ilin mayında biz – Özbəkistan, Türkmenistan, Azərbaycan və Gürcüstan Mərkəzi Asiyadan yüklerin Avropaya Xəzər dənizi, Azərbaycan və Gürcüstan vasitəsilə daşınması üçün Transqafqaz magistralı haqqında böyük saziş imzalımışıq. Bu saziş Ukrayna, Qazaxistan, Qırğızistan da qoşulublar.

Mən Ukraynada olarkən biz razılığa geldik ki, geleckədə Xəzər dənizindən Azərbaycan neftinin Avropaya ixracının bir yolu da Ukrayna ərazisi ola bilər.

Beləliklə, mən Azərbaycanın gələcək inkişafını, bax, bu yollarda görürəm.

S u a l : Cənab Prezident, Sizə şəxsi sual vermək istəyirəm. Bu sualı Sizin səhbətinizdən alındı. Bayaq dediniz ki, Siz keçmiş SSRİ-nin rəhbərlərindən biri olmuşunuz. O illərdə bir azərbaycanlı hissələri ilə SSRİ-nin rəhbəri olmaq arasındaki ziddiyəti necə həll edirdiniz? Azərbaycanlı tələbələrin özünü bir vətənpərvər kimi gördünüz, yaxud qarşınızda çıxan məsələlərdə bu iki qüvvə özünü necə göstərirdi?

C a v a b : O vaxt belə bir ziddiyət yox idi. Azərbaycan Sovetlər İttifaqının tərkibində olan bir respublika idi. Onsuz da Azərbaycanın başçısı kimi mən Sovetlər İttifaqının rəhbər orqanlarına daxil olan şəxs idim. Moskvada işləyərən, Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən, şübhəsiz ki, mən öz üzərimə düşən vəzifəni də həyata keçir-

məyə çalışırdım. Amma eyni zamanda azərbaycanlılığını da heç vaxt unutmamışdım, milliliyimi və vətənpərvərliyimi de heç vaxt unutmamışdım. Əksinə, mən Moskvada işləyərən, Sovetlər İttifaqının rəhbərlərindən biri olarkən çalışırdım ki, bu imkanlardan istifadə edib Azərbaycanın inkişafını daha da sürətləndirdim.

Amma eyni zamanda Sovetlər İttifaqının rəhbərlərindən biri olmağım, Moskvada yüksək vəzifədə işləməyim də nadir, yəni o vaxt qədər olmayan bir hadisə idi. Tarixdə heç vaxt olmamışdı ki, azərbaycanlı, müsəlman, ya Rusiya imperiyasının, ya da Sovetlər İttifaqının başçılarından biri olsun. Bu onu göstərir ki, azərbaycanlı, müsəlman da belə mərtəbəyə çata bilərdi.

J u r n a l i s t : Hər halda, birinci başlayan gürcü olmuşdu.

C a v a b : Gürcü həmişə olubdur. Amma müsəlman olmamışı. Gürcü xristiandır, siz bilin. Amma Rusiya heç vaxt müsəlmanı Moskvaya qoymamışdı. Gürcü təkcə Stalin deyildi, Stalinində başqaları da olmusdur. Amma eyni zamanda mən orada işləyərən razi olmadığım bir çox faktlarla da rastlaşdım. Bunların da nəticəsində mən 1987-ci ilin sonunda Moskvada vazifələrimden istefə verdim.

S u a l : Cənab Prezident, icazəinizlə iqtisadiyyat aid sual vermək istəyirəm. Siz indicə dediniz ki, neft sahəsində əməkdaşlıq etmək istəyən tərəflər çoxdur. Tehlilə görə mütəxəssislər deyirlər ki, 2005-2010-cu illərdə Azərbaycan gündə təxminən 700 min barrel neft verəcəkdir. Bu düzdürümü? İkinci sualım belədir: Siz dediniz və biz də yaxşı başa düşdük ki, neftdən gölən pulu güclü ordu yaratmaq üçün işləməyəcək, ölkənizin iqtisadi inkişafını, rifahını yüksəltmək üçün istifadə edəcəksiniz. Sizin üçün hansı sənaye sahələri daha vacibdir? Nəhayət, bu gün bizim xarici işlər naziri ilə görüşəcəksiniz. Bilmək istərdik ki, Fransa hansı başlıca sahələrə kapital qoyuluşunda Sizə kömək edə bilərdi?

C a v a b : Birincisi, ikiminiçi ilin əvvəlində nə qədər neft çıxarılaçaq – bunu dəqiq deyə bilmərəm. Amma hesab edirəm ki, siz dediyiniz rəqəmdən çox olacaq. Şübhəsiz ki, maneçilik olmasa, yeni bir faciə üz verməsə, yəni işlər normal getsə. Güman edirəm, normal da gedəcəkdir. Kapital qoyuluşu ki deyirsiniz, şübhəsiz, indi bizə xarici soruya əsasən neft-qaz sənayesi sahəsinə, infrastrukturaya gəlir. Bilirsiniz, indi Azərbaycanda Norveç kimi xırda ölkənin 60 şirkətinin ofisi var. Neft müqavilələri bunların həyata keçirilməsi üçün lazımlı olan yeni

böyük şirkətlərin yaranmasına getirib çıxarıbdır. Ona görə də təkce neft müqaviləsi bağlanmış şirkətlər deyil, o müqavilələri həyata keçirmək üçün dünyanın bir çox şirkətləri Azərbaycana gəlib yerləşirlər. Odur ki, indi infrastruktura çox sərməyə qoyulur. Neft və qazın emalı və onlardan müəyyən məhsullar alınması sənayesi də çox inkişaf edəcəkdir. O cümlədən kimya sənayesi – cünki bu, neftlə, qazla çox bağlı olan sənayedir – maşınçayırma sənayesi də.

Bizim böyük kənd təsərrüfatı kompleksimiz var. Kənd təsərrüfatı məhsulları emal edilir, pambıq, tütün istehsal olunur, bunların emalı, son məhsul əldə edilməsi, meyvə, tərəvez istehsalı, sənaye üsulu ilə emal olunması da çox inkişaf edibdir.

Azərbaycanda toxuculuq sənayesi, qara və əlvan metallurgiya, alüminium istehsalı var. İndi bizdə özəlləşdirmə programı həyata keçirilir. Ölkəmizdə çox böyük sənaye müəssisələri var. Özəlləşdirmədən sonra bunların çoxu modernləşdiriləcək və böyük bir iqtisadi potensial yaranacaqdır.

Biz Müstəqil Dövlətlər Birliyi ölkələri, yeni keçmiş Sovetlər İttifaqına daxil olmuş dövlətlər içərisində torpaq islahatı ilə əlaqədar ən radikal qanun qəbul etmişik – kolxozların və sovxozların ləğv olunması və bütün torpaqların kəndlilərə, insanlara verilmesi haqqında. Torpaq şəxsi mülkiyyətə verilir, torpaq sahibi onu sata, başqasına da vere bilər. Hesab edirik ki, bu islahat kənd təsərrüfatı məhsulları istehsalının sürətə inkişafını təmin edəcəkdir.

Ümumiyyətə, ölkəmizdə bazar iqtisadiyyatı, iqtisadi islahatlar bu il, gələn illərdə çox sürelə həyata keçiriləcəkdir.

S u a l : Cənab Prezident, Sizə son sualımı vermək istərdim. Siz özəlləşdirmədən danışdırınız. Elə bir orqan yaradacaqsınızmı ki, o, Şərqi Almaniyadakı kimi, torpağın özəlləşdirilməsi ilə məşğul olsun? Torpaq özəlləşdirildikdən sonra Siz torpaqdan kapitalizmde olan əsulla istifadə mədəniyyətini öyrənmək üçün Avropa dövlətlərinin, yaxud başqa ölkələrin investisiyasına müraciət edəcəksinizmi?

C a v a b : Bəli, güman edirəm ki, biz bunların hamisindən istifade etməyə çalışacaqıq. Həyat prosesləri bizi buna vadadır edəcəkdir. Bir halda ki, biz özəlləşdirmə aparır, torpağı şəxsi mülkiyyətə veririk, ondan səmərəli istifadə olunması üçün tədbirlər də görməliyik. Avropada torpaqdan səmərəli istifadə etmek mədəniyyəti çox yüksəkdir. Sizin ölkədə, Fransada bu sahədə çox gözəl təcrübə, çox gözəl nailiyyətlər

var. Biz bütün bu təcrübələrdən, o cümlədən Fransanın təcrübəsindən istifadə etməyə çalışacaqıq. Bir halda ki, bu yolla gedirik, bizdən qabaq bu yolla gedən ölkələrin sınaqdan keçmiş təcrübəsindən istifadə etməliyik.

Fransa Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Akrumelar Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: – Cox sağ olun, cənab Prezident. Qonaqpərvərlik üçün və bu gün bizi verdiyiniz izahatlar, gətirdiyyiniz aydınlıqlar üçün Sizə minnətdarlığımızı bildiririk. Siz Fransa mətbuatına çox böyük məlumat verdiniz. Bir daha Sizə Fransada xoş sefər arzulayıraq.

H e y d a r Ə l i y e v : Sağ olun, təşəkkür edirəm. Mən bu görüşdən çox məmənunam, gələcəkdə də sizinlə hər dəfə görüşməyə hazırlam. Sizin hamınızı, hər birinizi Azərbaycana dəvət edirəm. Vaxt tapın, Azərbaycana gəlin. Orada Azərbaycan haqqında daha çox məlumat toplaya bilərsiniz.

Sağ olun.

**MDB-nin ÜZVÜ OLAN DÖVLƏT
BAŞÇILARININ İCLASINDAN SONRA
BİRGƏ MƏTBUAT KONFRANSINDA
JURNALİSTLƏRİN SUALLARINA CAVAB**

29 mart 1997-ci il

S u a l : Bu gün dəfələrlə bəyan edildi ki, dövlət başçıları arasında çox açıq söhbət getdi. Bilmək isterdik, Rusiya hərbi texnikasının Ermənistana əvəzsiz və gizli verilməsi müzakirə edildimi?

H e y d ā r Ə l i y e v : Bəli, bu məsələ müzakirə olundu. Daha doğrusu, o, Birləşmiş Millətlərin xarici işlər nazirlərinin görüşündə, müdafiə nazirlərinin görüşündə, baş nazirlərinin görüşündə müzakirə edildi və dövlət başçılarına belə bir məlumat vermək qərara alındı ki, qanunsuz surətdə hərbi texnika göndərilib və təhqiqat aparılır.

**AZƏRBAYCAN-QIRĞIZİSTAN İKİTƏRƏFLİ
SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİNDƏN
SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA
BƏYANAT**

Prezident Sarayı

23 aprel 1997-ci il

Hörmətli Qırğızistan prezidenti cənab Əsgər Akayev!

Hörmətli qonaqlar, hörmətli xanımlar və conablar!

Bu gün Qırğızistan prezidentinin, dostumuz cənab Əsgər Akayevin Azərbaycana rəsmi səfəri başlamışdır. Artıq bir neçə saat keçibdir və böyük məmənunluq hissi ilə deyə bilərik ki, səfər uğurla keçir. Biz çox səmərəli, faydalı danışıqlar, səhbətlər apardıq və dövlətlərarası, hökmətlərarası sənədlər imzalanıbdır.

Gördüyünüz kimi, görüş, danışıqlar, səhbətlər ölkələrimiz arasında qarşılıqlı münasibətlər üçün xarakterik olan tamamilə dostluq, səmimilik şəraitində keçir.

İndinin özündə demək olar ki, Qırğızistan prezidentinin Azərbaycana səfəri respublikamızın həyatında əlamətdar hadisədir, bu səfərin tərxiyi əhəmiyyəti var. Bu, Qırğızistan Respublikası prezidentinin Azərbaycana ilk səfəridir və bu gün imzalanmış 13 sənəd müstəqil respublikalarımız arasında imzalanmış ilk sənədlərdir.

Qırğızistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin xüsusi əhəmiyyəti var, o bizim dostluğunuzun, qardaşlığımızın, əməkdaşlığımızın möhkəm müqaviləli, hüquqi bünövrəsinə qoyur. Ümidvaram ki, bu müqavilə xalqlarımız arasında dostluğun və qardaşlığın əbədiliyini bildirir. İmzalanmış digər bütün sənədlər də müxtəlif sahələrdə ölkələrimiz arasında əməkdaşlığın təşkili və həyata keçirilməsi üçün müstəsna əhəmiyyətə malikdir, respublikalarımızın qarşılıqlı münasibətlərinin yaxşı müqaviləli, hüquqi əsasını təşkil edir. Şübhəsiz ki, bütün bunlar əməkdaşlığımızı dərinləşdirmək və inkişaf etdirmək üçün yaxşı zəmindir.

Əməkdaşlığımızın bundan sonra da inkişaf etməsi, şübhəsiz, hökmətlərarası bir çox digər sənədlərin də hazırlanmasına və imzalanma-

sına götür ibarət olmalıdır. Biz bunu edəcəyik. Ancaq bu gün imzalanmış sənədlər bünövrədir, yaxşı başlanğıcdır və tam əminlik var ki, münasibətlərimiz bu zəməndə daha uğurla inkişaf edəcəkdir.

Prezident Əsgər Akayev ilə təkbətek səhbətimizdə, nümayəndə heyətləri arasında danışqlar zamanı bir çox məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı. Biz qarşılıqlı surətdə faydalı əməkdaşlığı, Birleşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsiplərini, qırğız və Azərbaycan xalqlarının dostluq və qardaşlıq ənənələrinə əsaslanan prinsipləri rəhbər tutaraq ilk növbədə dövlətlərərəsi, hökumətlərərəsi məsələlərimizi müzakirə etdik. Regional məsələləri, Avropada, Asiyada, ümumən dünyada müasir vəziyyətə dair məsələləri müzakirə etdik. Qafqazda sülhün və sabitliyin təmin edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olubdur. Biz belə bir yekdil fikirdəyik ki, Qafqazda, Zaqqafqaziyada sülh və əmin-amanlıq yaratmaq üçün əlavə tədbirlər gərəkdir.

Ermənistan-Azərbaycan münaqişəsi barədə məsələ səhbət və danışqlarımızın diqqət mərkəzində idi. Biz yekdil olduğumuz ki, bu məsələ sülh danışqları yolu ilə, ATƏT-in Lissabon Zirvə toplantısının sənədlərində əksini tapmış prinsiplər əsasında həll edilmelidir.

Yaradılmış Transqafqaz dəhlizinin əməli fəaliyyəti ilə bağlı məsələlər danışqlarımızda mühüm yer tutdu. Qırğızıstan bu sazişə qoşuldu və biz yekdil olduğumuz ki, bu, iqtisadi cəhətdən son derece səmərəli nəqliyyat dəhlizinin Qafqaz və Mərkəzi Asiya ölkələri arasında, Mərkəzi Asiya, Qafqaz və Avropanın ölkələri arasında gələcək əməkdaşlıq üçün böyük əhəmiyyəti olacaqdır. Bu da neinki iqtisadi bəhrələr verəcək, həm də həmin nəqliyyat dəhlizindən istifadə edəcək ölkələrin əməkdaşlığını hərtərəfli genişləndirmək və dərinləşdirmək üçün müstəsnə əhəmiyyət kəsb edəcəkdir.

Biz MDB ölkələri dövlət başçılarının görüşünün bu yaxnlarda, martın 28-da keçirildiyini və onların yayda yeni görüşə toplaşacağıni nəzərə alaraq, MDB-nin vəziyyəti barədə fikir mübadiləsi apardıq. Biz yekdil olduğumuz ki, MDB-nin fəaliyyətini təkmilleşdirmək üçün səmərəli tədbirlər gərəkdir. Biz bir çox digər məsələləri də müzakirə etdik. Bir dəha demək istəyirəm ki, görüşlərimiz, səhbətlərimiz, danışqlarımız sevimilik və dostluq şəraitində keçdi və bu gün öten saatlar ərzində baş verənlərin hamısı sübut edir ki, Qırğızıstan ilə Azərbaycan arasında sıx münasibətlər, dostluq münasibətləri möhkəm zəminə və yaxşı perspek-

tive malikdir. Biz daha da irliləmək, gözəl gələcəyə doğru getmək əzmindeyik. Diqqətinizə görə sağ olun.

Sonra Azərbaycan prezidenti Heydər Əliyev və Qırğızıstan prezidenti Əsgər Akayev jurnalistlərin suallarına cavab verdilər.

S u a l : Hörmətli Heydər Əliyeviç, Dağlıq Qarabağ probleminin həllində MDB-nin rolü nədən ibarətdir? Bu barədə Əsgər Akayeviçin de fikrini bilmək istərdim.

H e y d ə r Ə l i y e v : Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ münaqişəsinin həllində MDB-nin əslində heç bir rol yoxdur. Rusiya vasitəciliyə səyləri göstərir. ATƏT-in, Minsk qrupunun üzvü kimi, böyük ölkə kimi o, vasitəciliyə vəzifəsini üzərinə götürürdü və 1994-cü ilin dekabrından ATƏT-in Minsk konfransının, xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün yaradılmış konfransın hömsədridir. Rusiya bu müddət ərzində və ondan əvvələ və vasitəciliyə funksiyalarını həyata keçirmiştir. Bir halda ki, sual verilir, bu imkandan istifadə edərək demək istəyirəm ki, Rusyanın, Minsk qrupunun vasitəciliyi və mayın 5-də Bişkekde imzallanmış protokolun köməyi ilə 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunmuşdur. O vaxtdan bəri döyüş əməliyyatları, atəş yoxdur. Bir sözə, Rusiya vasitəciliyədə iştirak edibdir, 1994-cü ilin dekabrında Minsk qrupunun hömsədrini olana qədər də münaqişənin aradan qaldırılmasında fəal iştirak edibdir. İndi, ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun hömsədrliyə tərkibində dəyişiklik baş veribdir. Hazırda onun hömsədrleri Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadır. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında Rusyanın fəal rolü olduğunu deyə bilərəm. Ancaq təəssüf ki, bu məsələdə MDB-nin hansısa bir fəal iştirakı yoxdur.

Deməliyəm ki, MDB dövlət başçılarının 1993-cü ilin dekabrında Aşqabadda keçirilən növbəti görüşündə mən belə bir bayanla çıxış etdim ki, MDB çərçivəsində kollektiv təhlükəsizlik haqqında müqavilənin iştirakçısıyım, bununla belə, MDB-yə daxil olan iki ölkə arasında herbi münaqişə mövcuddur, bu, yolverilməzdır. O zaman fəal hərbi əməliyyatlar, müharibə gedirdi və mən təklif etdim ki, MDB məsələni müzakirə edib qərar qəbul etsin ki, MDB-yə daxil olan ölkələr bir-biri-lə herbi münaqişə vəziyyətində ola bilmezler. Əgər münaqişə baş verərsə, onu MDB-nin ümumi səyləri ilə aradan qaldırmaq lazımdır.

Ancaq təessüf ki, MDB dövlət başçılarının Aşqabad görüşündəki bu bəyanatın diqqətdən kənarda qaldı. Bu yaxınlarda, martın 28-də Moskva da MDB dövlət başçılarının görüşü zamanı müstəqil dövlətlərin bir çoxunun prezidentləri MDB məkanında hərbi münaqişələrin olmasına yolverilməz sayaraq, qapalı iclasda bu mövzunu qaldırdılar. Çoxlu təkliflər oldu ki, bu məsələni xüsusi olaraq nəzərdən keçirib münaqişələri ləğv etmək, onların yaranmasına yol verməmək üçün səmərəli tədbirlər görmək lazımdır. Mən də bu cür çıxış etdim, çünki ölkələrin öz daxilində, məsələn Rusiyada Çeçenistan, Gürcüstanda gürcü-abxaz və gürcü-osetin, Moldovada Dnestryanı münaqişələr var, Zaqqaziyada isə MDB-nin üzvü olan iki dövlət – Ermənistan ilə Azərbaycan arasında münaqişə var. Ona görə mən də bu mövzuda fəal çıxış etdim. Bəyan edildi ki, tədbirlər görülecek, münaqişələrin hellinə dair hansısa bir komitə yaradıldı. Ümid edəcəyik ki, tədbirlər görülecekdir. Hələlik isə bu sahədə MDB-nin fəaliyyətini mən qənaətbəxş sayıram. Diqqətinizə görə sağ olun.

Ə s g ə r A k a y e v : Bu suala Heydər Əliyeviç, mənəcə, ətraflı cavab verdi. Mən, əslində, heç nə əlavə edə bilmərem, ancaq buna təessüflənirəm ki, Müstəqil Dövlətlər Birliyi – mən onun möhkəmlənməsi namənə həmişə ardıcıl çıxış etmişəm – birlək daxilindəki bu cür regional münaqişələrin aradan qaldırılması üçün, yeni münaqişələrə yol verilməməsi üçün səmərəli mexanizm yaratmamışdır. Yeni münaqişələr də mümkündür, ona görə ki, əgər siz MDB-nin iclasına cəmi bir neçə gün qalmış, martın ya 26-da, ya da 27-də çıxmış «Nezavisiməya qazetəni oxumuş olsanız, görəsiniz ki, bu qəzet bax, beləcə millətlərarası ədəvəti qızışdırmaq, yeni münaqişələr töretmək əhvalı oyadır, elə bil ki, indiki münaqişələr bizim üçün azdır. Buna görə də mən ancaq təessüflənirəm ki, MDB bu cür səmərəli mexanizm işleyib hazırlamamışdır. Heydər Əliyeviç dedi ki, biz həmin məsələni müzakirə etdik və bu məqsədlə iyunda da görüşəcəyik. Mən də buna qoşulmaq və ümid etmek istəyirəm ki, səmərəli mexanizm kifayət qədər səlahiyyətlərə malik komitə olacaqdır. Elə bir komitə ki, MDB məkanında münaqişələr yaranmasının qarşısını qətiyyətlə ala bilsin, hər hansı formada, hər hansı təzahürdə və hər hansı yerdə separatçılığa, xüsusən təcavüzkar separatçılığa qarşı əzmlə mübarizə apara bilsin. Cənubi münaqişələr də, separatçılıq da heç bir xalqa yaxşı heç ne getirmir. Mən Heydər Əliyeviçin bu məsələ barəsindəki fikrinə şərikəm.

S u a l : Sual hər iki prezidentdir. Hazırda MDB çərçivəsində gedən və fəvqəlmilli strukturlar, o cümlədən Qırğızistandan da üzv olduğu Gömrük İttifaqı kimi, yaxud Belarus-Rusiya İttifaqı kimi strukturlar yaradılmasına gətirib çıxaran integrasiya prosesləri, Sizcə, nə dərəcədə əsaslıdır?

Ə s g ə r A k a y e v : Qırğızistan Gömrük İttifaqının üzvü olmayı həqiqətən istəyir, çünki bizim iki əsas müttəfiqimiz, ənənəvi ticarət-iqtisadi tərefdaşımız – Qazaxistan və Rusiya bu ittifaqa daxildirlər. Bu gün xarici iqtisadi fəaliyyətimizin, xarici ticarət dövriyyəmizin 50 faizi onların payına düşür. Əgər bu Gömrük İttifaqı bizim müəyyənləşdirdiyimiz, Sizə söylədiyim kimi, Mərkəzi Asiya İttifaqında – bu ittifaq sayesində, Qırğızistan ticarətin həcmini təxminən iki dəfə artırmışdır – tətbiq olunan prinsiplər əsasında işləsəydı, onda biz başlıca ticarət-iqtisadi tərefdaşımız olan Rusiya ilə ticarətin həcmini genişləndirə bilərdik. Amma təessüf ki, belə olmadı. Bunun isə, bildiyiniz kimi, obyektiv və subyektiv səbəbləri olmuşdur. Gömrük İttifaqı haqqında sənəd imzalandıqdan sonra Rusiyada prezident, qubernator seçkiləri keçirildi və digər hadisələr baş verdi. İndi də hökumətin tərkibi təzələndi. Gömrük İttifaqına daxil olan dövlətlərin başçıları may ayında Moskva da görüşəcəklər. Əgər biz Gömrük İttifaqını işə salsaq, onda bu, Qırğızistana da, Qazaxistana da, Rusiyaya da iqtisadi cəhətdən sərfəli olar. O ki qaldı Belarusa, onunla əlaqələrimiz azdır.

Belarusun Rusiya ilə ittifaqına gəldikdə, bu, iki dövlətin, iki xalqın öz işidir. Mən Rusiya Federasiyasının prezidenti Boris Nikolayeviç Yeltsinin yalnız bu sözlerini xatırlatmaq istərdim ki, integrasiya proseslərinin, xüsusən də maliiyyə, bank sahəsində, digər çox mühüm sahələrdə bu proseslərin dərinləşdirilməsi məsələlərində hər hansı şəkildə ireliyə qaçmaq integrasiyanın dərinləşməsi prosesinə ancaq ziyan vura bilər. Mənə elə gəlir ki, bundan da yaxşı heç na demək olmaz. Buna görə də biz yaxın illərdə vəzifəmizi bunda görürük ki, Gömrük İttifaqı yalnız iqtisadi əsasda işləsin. Sizde heç şübhə qalmasın deyə, həmçinin nəzərə çatdırmaq istərdim ki, biz MDB-nin tərefdariyiq, Qırğızistan həmişə birliyin tərefdarı, onun möhkəmlənməsinin tərefdarı olmuşdur. 1997-ci il martın 28-də istisnasız bütün prezidentlər yekdilliklə belə bir fikirdə olmuşlar: biz elə bir birliyin tərefdariyiq ki, o, yeni müstəqil dövlətlərin müstəqilliyinin, suverenliyinin möhkəmlənməsi namənə işləsin, regional münaqişələri aradan qaldırmağa, yenilərinin yaranması-

na yol verməməyə qadir olsun. Avropa Birliyindəki kimi, qarşılıqlı su-rettə faydalı, bərabərhüquqlu əsasda iqtisadi əməkdaşlığı kömək etsin. Odur ki, Qırğızıstan fəvqəmilli orqanlar yaradılacaq hər hansı ittifaqa daxil olmayacaqdır. Çox sağ olun.

H e y d a r Ə l i y e v : Görünür, mən də bir-iki kəlme deməliyəm, çünki bu sual mənə də verilib, sonra deməsinlər ki, cavabdan yayınıram.

Azərbaycan Gömrük İttifaqına daxil deyil, ona görə də heç nə deyə bilmərəm. O ki qaldı Rusiya və Belarusun ittifaqına, bu onların işidir. Sağ olun.

S u a l : Sualım prezyident Əsgər Akayevdir. Lissabon Zirvə görüşün iştirakçısı, ATƏT sədrinin beyanatını dəstekleyən dövlət başçısı kimi, Sizə müraciət edirəm. Həmin bu üç prinsipə, o cümlədən Azərbaycanın tərkibində Dağlıq Qarabağ'a muxtarıyyət verilməsi prinsipiə Ermənistana səfərinizdən sonra münasibətiniz necədir? İkinci sualım Ermənistana Rusyanın qanunsuz olaraq hərbi texnika göndərməsi ilə bağlıdır. Bununla əlaqədar Azərbaycan MDB-nin bütün ölkələrinə ve ATƏT-ə müraciət etmişdir. Qırğızıstanın münasibətini bilmək istədim.

Ə s g ə r A k a y e v : Birinci suala cavab verərkən, Ermənistana münasibətlərimizin necəliyindən asılı olmayıraq, qəti, aydın mövqeyimizi bildirmək istəyirəm. Lissabonda ATƏT-in üzvü olan bütün ölkələr Heydər Əliyevin ifadə etdiyi üç prinsipə əsaslanan beyanatı dəsteklədilər. Bu üç prinsip bütün beynəlxalq hüquq normalarına cavab verir, Yer kürəsinin bütün nöqtələrində bu cür münaqişələri aradan qaldırmaq üçün əsas rolunu oynayır. Ona görə də, şübhəsiz ki, bu beyanat yekdiliklə dəstekləndi. Məsələ yalnız həmin beyanatı praktikada nə cür həyata keçirməkdədir. Heydər Əliyeviç artıq dedi ki, Lissabon Zirvə görüşündən sonra Qarabağda münaqişənin aradan qaldırılması üzrə ATƏT-in Minsk qrupunun hömsədliyində dəyişiklik baş vermiş, üç böyük dövlət – Rusiya, Amerika Birleşmiş Ştatları və Fransa onun hömsədleri olmuşlar. ATƏT-in və MDB-nin üzvləri kimi, biz hamımız ürəkdən arzu edir və inanır, ümidi bəsleyirik ki, bu üç böyük dövlət Lissabon beyanatı əsasında həmin problemi həll edə biləcəkdir.

O ki qaldı ikinci suala, burada iki fikir ola bilmez, çünki bu məsələ Rusyanın özündə də müzakire edilmişdir. Bilirsiniz, Rusiya Federasiyasının prezidenti Boris Nikolayeviç Yeltsin qapalı iclasda, zənnimcə,

hətta ümumi iclasda da qəti şəkildə demişdir ki, Rusyanın on səlahiyyətli orqanlarına həmin məsələni araşdırmağı və bu qanunsuz əməliyyatda əli olanların hamısını cəzalandırmağı tapşırır.

S u a l : Cənab Akayev, Yerevana səfəriniz zamanı Siz 1915-ci il hadisələri ilə bağlı abidenin qarşısına əkkil qoymusunuz. Əkkili qoymanda bilirdinizmi ki, ermənilər bu abidəni bütün türk xalqlarına tarixi düşməncilik kimi səciyyələndirirlər, yoxsa abidəyə Sizin münasibətiniz başqadır?

Ə s g ə r A k a y e v : Demək istərdim ki, əziz dostlar, biz hamımız ümumbaşarı prinsipləri və ümumbaşarı dəyərləri rəhbər tutmaliyiq. Yeri gəlmışkən, bu gün biz danışıqlar apararkən sizin prezyident Heydər Əliyev bu barədə çox yaxşı dedi ki, qarşidurmaya səbəb olan, dünyani parçalayan, vətəndaş mühəribələrinə götürüb çıxaran amillərdən biri də insanları xristianlara, müsəlmanlara bölmək, dinləri bir-birinə qarşı qoymaqdır. Ona görə də biz hər halda ümumbaşarı prinsipləri əsas götürmeliyik. Harada, hansi ölkədə baş verməsindən, kim tərəfindən töredilməsindən asılı olmayıraq, soyqırımına bəraət qazandırmaq olmaz. Hesab edirəm ki, bütün sivilizasiyalı bəşəriyyət, biz hamımız mümkün olan hər şeyi etməliyik ki, belə hallar heç vaxt baş verməsin. Azərbaycanın azadlığı, müstəqilliyi, bütövlüyü uğrunda həyatlarını qurban vermiş minlərlə azərbaycanlı oğlanın və qızın dəfn olunduğu Şəhidlər Xiyabanını bu gün ziyaret edəndə də mən xatırə kitabına bu sözləri yazdım. Ona görə də hesab edirəm ki, biz bu məsələdə Sizin deyinizi əsas götürməməliyik. Bilirsiniz, mənim qarşısında həmişə Almaniyanın böyük kanseri Villi Brandt nümunə kimi dayanır, neçənci ildə olduğunu yada sala bilmirəm, Varşavada diz üstə çökərək öz xalqının törediyi soyqırımıni pisləmişdir.

M ü x b i r : Hesab edirsiniz ki, türk xalqı doğrudan ermənilərə qarşı soyqırımı törətmüşdür?

Ə s g ə r A k a y e v : Bu məsələ barədə fikrimi bildirdim.

S u a l : Hörmətli Heydər Əliyeviç, Azərbaycan Qərbo neft ixracına yaxın bir neçə ilde Şərqə ixracı da əlavə etməyi pranlaşdırır mı? Azərbaycanın neft biznesinin bu yeni istiqamətində Qırğızıstan bir növ ilk qaransuş olacaqmı? Sualım hörmətli Qırğızıstan prezidentinədir: Siz Azərbaycandan Qırğızistana neft, neft məhsulları, kimya sənayesi məhsulları göndərilməsi baxımından əvvəlki əlaqələri bərpa etmək arzusunda olduğunuzu bildirdiniz. Əgər bu sazişlər imzalanarsa, Qırğızıstan

hesablaşmaları necə – serbest dönerli valyuta ilə, yaxud mal göndərməkə aparmaqı planlaşdırır? Əger mal göndərilecekse, bu nədən ibarət olacaqdır. Başqa sözə, hazırda Qırğızistan Azərbaycandakı tərefdaşlarına nə təklif edə biler?

H e y d ə r Ə l i y e v : Azərbaycanın böyük nefti olanda – bu isə, şübhəsiz, olacaq, çünki biz beş müqavilə imzalamışq və yəqin ki, bu işi indən belə də davam etdirəcəyik – biz Qərbə də, Şərqə də neft göndərə bilərik, Qırğızistana isə ələlxüsüs göndərə bilərik, çünki o dost, qardaş ölkədir. Axi Qırğızistana nə üçün neft göndərilməsin? Bir sözlə, qoy bu məsələyə heç kim şübhə etməsin.

Ə s g ə r A k a y e v : Demək istəyirəm ki, biz Azərbaycandan vaxtı ilə həmişə alıdığımız neftin, neft məhsullarının idxləsına çox maraq göstəririk. Xüsusilə yağıları nəzərdə tuturam. Ona görə ki, benzini, dizel yanacağını qonşuluqda da almaq mümkündür. Mən bu gün imkanları öyrənməyi və Qırğızistana ilde bir milyon ton neft göndərilməsi haqqında uzunmüddətli saziş imzalamağı təklif etdim. Bu bizim üçün çox faydalı olardı, çünki hazırda neftin dərin emalı ilə məşğul olacaq neftayırma zavodu tikirkir. Təkcə benzinə, dizel yanacağına deyil, həm də neftdən alınan kimya məhsullarına ehtiyacımız var. Ona görə də maraq göstəririk.

İndi ise necə hesablaşacağımız barədə. Bilirsiniz ki, Qırğızistan mili gəliri az olan kiçik ölkədir, lakin hazırda biz bütün ölkələrlə yalnız dönerli valyuta ilə hesablaşırıq, iki ildir ki, Qırğızistan somu da sərbəst dönerlidir. Siz Bişkekdə istənilən sərbəst dönerli valyutani soma və əksinə dəyişə bilərsiniz, heç bir məhdudiyyət yoxdur. Som möhkəm valyutadır və bilirsınız ki, biz onun məzənnəsini saxlaya bilməmişik. Somu 1993-cü il mayın 10-da dövriyyəyə buraxmışdıq və birinci il, elbəttə, məzənnəsini bir qədər itirdi. Biz dörd somu bir dollara bərabər götürməkla, tətbiq etmişdik. Birinci il 11 soma endi və bu məzənnəni əslində, üç il saxlaya bildik. Keçən il ödəmə balansımızı, ticarət balansımızı yaxşılaşdırmaq üçün onu azacıq devalvasiya edərək dollara nisbətdə 18-ə endirdik. Bu məzənnəni saxlayacaqıq. Bir sözə, bizim valyutamız möhkəmdir və hesablaşmaları yalnız onunla aparırıq.

Təəssüf ki, bizimlə ticarətdə daha güclü dövlətlərdən belə münasibət görmürük. Onlar bizə barteri qəbul etdirməyə çalışırlar. Zənnimce, barterdən uzaqlaşmaq lazımdır, əgər Bakıdan neft, neft məhsulları idxlə etsək, əvəzini valyuta ilə ödəməyə hazırlıq. Azərbaycan bizim məh-

sulumuza, mallarımıza maraq göstərərsə, sivilizasiyalı ticarət aparmaq mümkündür. Qırğızistan bu yolu çıxdan tutmuşdur. Başqa ölkələrin isə, təəssüflər olsun, buna hazır olmaması ayrı məsələdir, heç də hamının sərbəst dönerli valyutası yoxdur və bizə barter təklif edir. Bu da bizim üçün faydalı deyildir. Sağ olun.

H e y d ə r Ə l i y e v : Qurtardı, daha sual yoxdur? Sağ olun.

**QARA DƏNİZ İQTİSADI ƏMƏKDAŞLIQ
TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN
İSTANBULDA KEÇİRİLƏCƏK BİZNES
KONFRANSINDA İŞTİRAK ETMƏK ÜÇÜN
TÜRKİYƏYƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ
HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ**

28 aprel 1997-ci il

Bildiyiniz kimi, İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının biznes konfransı keçirilir. Bu, çox əhəmiyyətli bir toplantıdır, çünkü bu dəfə Qara dəniz hövzəsi ölkələri ilə iqtisadi əməkdaşlıq çərçivəsində ən çox xüsusi şirkətlərə, biznes nümayəndələrinə yer verilir. Bu ölkələrin bir çox dövlət başçıları, Dünya Bankının, Avropa Yenidənqurma və İnkışaf Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Birleşmiş Millətlər Təşkilatının və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələri toplantıda iştirak edəcəklər. Hətta Qerb ölkələrindən, o cümlədən ABŞ-dan da iş adamları gəlmişlər. Ona görə de toplantıda Azərbaycan da təmsil olunur, orada respublikamızın da nümayəndə heyəti var. Ancaq Türkiye prezidenti cənab Süleyman Demirel mənə müraciət edərək dedi ki, mənim də oraya gelməyim münasib olar, lazımdır, çünkü bir neçə başqa ölkənin də prezidentləri oraya gəlirlər. Bu, birləşmiş səfərdir, axşam vətəna döñecəyəm. Mən bu səfəri əhəmiyyətli hesab edirəm. Biz bütün imkanlardan istifadə edib iqtisadiyyatımızın inkişafi və xarici sərmayənin cəlb olunması, bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində yeni-yeni işlər görmək istəyirik.

S u a l : Konfransda Azərbaycandan keçəcək nəqliyyat yolları layihələrinin, yəni «Traseka» layihəsinin maliyyələşdirilməsi məsəlesi müzakirə ediləcəkmi?

C a v a b : Ola bilsin ki, bu barədə məlumatlar veriləcək, lakin məsələ müzakirə edilib hər hansı qərar qəbul olunmayıacaqdır. Bununla yanaşı, bu layihələr, xüsusən kommunikasiya layihələri, elektrik enerji sistemlərinin, habelə Avropa və Asiya qitələrinin bu cür sistemlərinin birləşdirilməsi və Xəzər dənizindən enerji daşıyıcılarının nəqli məsə-

ləleri də orada müzakirə olunacaq, yəni bu barədə fikir mübadiləsi ediləcəkdir. Ola bilər ki, müəyyən layihələr də müzakirəyə çıxarılsın. Orada yeni bir qərar qəbul etmək nəzərdə tutulmayıb, ancaq bu məsələlərin irəlilədilməsi üçün, inkişaf etdirilməsi üçün fikir mübadiləsi, müzakirələr lazımdır, çox əhəmiyyətlidir.

MSTİSLAV ROSTROPOVIÇİN 70 İLLİK YUBILEY ŞƏNLİKLƏRİNƏ GƏLƏN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ BƏYANAT

Bakı, Prezident Sarayı

1 may 1997-ci il

— Salam hörmətli qonaqlar, mətbuat nümayəndələri!

Qonaqlarımızın eksoriyyətinin rus dilini bildiyini nəzəre alaraq rus dilində danışacağam. Əger kimin üçünsə ingilis dilinə və ya başqa bir dili tərcümə etmək lazımdırsa, bizim tərcüməcimiz var.

Sözüme başlamazdan əvvəl sizə təşəkkür etmək istərdim ki, həmyerlimiz, görkəmli müsiqiçi Mstislav Rostropoviçin 70 illiyinə həsr olunmuş yubiley şənlilikləri ile əlaqədar Azərbaycana gəlmisiniz. Siz özünüz bu şənliliklərin necə keçidiyinin şahidiniz, buna görə də, zənnimcə, müəyyən izahat verməyə ehtiyac yoxdur.

Nəzərə çarpdırmaq istəyirəm ki, biz buna böyük əhəmiyyət veririk. Hər seydən əvvəl, biz həmyerlimiz kimi, müsiqi sənətinin, bütün mədəniyyətin inkişafında, ümumbehəşeri dəyərlərin bərqərar edilməsində, ictimai-siyasi fəaliyyətdə çox böyük xidmətləri olan bir insan kimi, Mstislav Rostropoviçin şəxsiyyətinə yüksək hörmət bəsləyirik. Şəxsiyyət azadlığının müdafiəsi ilə, totalitarizmə qarşı etirazla, demokratiyanın, siyasi plüralizmin, söz azadlığının bərqərar edilməsi zəruriliyi ilə bağlı onun göstərdiyi səylər, gördüyü işlər məlumdur. Birlikdə götürdükdə bütün bunlar Rostropoviçin şəxsiyyətini səciyyələndirir və buna görə də o, beynəlxalq aləmdə və bizdə belə böyük şöhrətə, nüfuzza malikdir. Biz iftixar hissi keçiririk ki, o, Bakıda, valideynlərinin yaşayış yaradıqları şəhərdə doğulmuşdur. Onun valideynlərinin Azərbaycanda ali müsiqi tehsilinin yaradılmasında, ölkəmizdə müsiqi mədəniyyətinin inkişafında böyük xidmətləri var.

Bu dediklərimə mənim Mstislav Rostropoviç şəxsi münasibətim də əlavə edilir. Mən onu çıxdan tanıyıram. Onun sənətini həmişə qiymətləndirmişəm. 70-ci illərin əvvəllerində o, Bakıda olmuş, burada konsertlər vermişdir. Mən onunla həmin illərdə də, təbii ki, sonrakı

dövrə də görüşmüşəm. Onun coşgun ictimai-siyasi fəaliyyəti məndo ona böyük hörmət hissi, onunla böyük həmrəylik hissi oyatmışdır. Ona şəxsi münasibətim bütün bunlarla bağlıdır.

Siz bilirsınız ki, mən martın 27-də Parisdə onun yubiley gecəsində iştirak etmişəm. Bu onun arzusu ilə, onun davəti ilə olmuşdur. Bununla beraber, bu həm də Fransa prezidenti cənab Jak Şirakin dəvəti idi. Çox şadam ki, mən bu dəvəti höyətə keçirməyə müvəffaq oldum. Mən Parisdə qaldığım bir gündən olduqca böyük məmənluq duyurdum. Fransa ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərə bağlı orada Fransa prezidenti cənab Jak Şirakla, bu ölkənin xarici işlər naziri Erve de Şarett ilə görüşlərim və səhbətlərim oldu. Mən Opera Teatrında da, Yelisey sarayında da yubiley şənliliklərində iştirak etdim. Elə onda biz Mstislav Leopoldoviçin yubileyini Azərbaycanda da keçirmək üçün onu buraya dəvət etdik. O, dəvətimizi qəbul etdi, indi bu dəvət höyətə keçirilir.

Bu, Azərbaycanın mədəni, ictimai-siyasi həyatında böyük hadisədir, çünkü Rostropoviç nəinki böyük müsiqiçi, bəstəkar, dirijordur, həm də öz vətəndaşlıq hərəkətləri ilə, azadlıq, ədalət, həqiqət, demokratiya uğrunda mübarizəsi ilə şöhrətlənmiş bir insandır.

İndi biz bu prinsipləri müstəqil Azərbaycan dövlətimizdə bərqərər edirik, buna görə də onun baxışları, mövqeyi, bütövlükdə keçmişdəki fəaliyyəti bizim üçün böyük əhəmiyyətə malikdir. Buna görə də Rostropoviçin Azərbaycanda olmasının və onun yubileyi ilə əlaqədar burada baş verən hər şeyin böyük ictimai-siyasi əhəmiyyəti var.

Siz görüşünüz ki, hər yerdə camaat onu böyük hörmətlə, ruh yüksəkliyi ilə qarşılıyır. Bu, müəyyən dərəcədə həm də respublikamızda ictimai-siyasi əhval-ruhiyyəni, habelə mədəniyyət, təhsil sahəsində vəziyyəti əks etdirir, yəni xalqımızın bu keyfiyyətlərini səciyyələndirir. Buna görə də sizin burada olmağınız, zənnimcə, sizin üçün doxfaydalıdır. Bizim bunda marağımız var və sizi də buna görə dəvət etmişik.

Bizə təşrif getirdiğinizə, bütün yubiley şənliliklərinin iştirakçısı olduğunuzu görə sizə bir daha təşəkkürümüz bildirirəm. Ümidvaram ki, bu sizə respublikamızdakı indiki vəziyyətə, təkcə Azərbaycanın deyil, elecə də dünyanın bir çox ölkələrinin, xüsusən keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş ölkələrin keçirdikləri bu çotin dövrədə xalqımızın hələ də yaxşı tanış olmağa imkan verəcəkdir. Rostropovi-

çin Azərbaycanda şərəfli qarşılanması ümumbeşeri deyərlərə, dünya, Qərb və rus mədəniyyətinə xalqımızın, ictimaiyyətimizin münasibəti-ni də əks etdirir. Bunların hamısı bizim respublikamızda mövcuddur. Bunu bu günlərdə qonaqlarımız da yəqin edə bilərlər.

Söhbətlə daha vaxtınızı almaq istəmirməm. Sizi ona görə dəvət etmiş ki, buraya gəlməyinizdən məmənunluq duyduğumu bildirim. Təbii ki, suallarınız olacaq, mən onlara ya burada, ya da sizinlə ayrı-ayrılıqda görüşərək cavab verə bilərəm. Lakin mənə dedilər ki, sizlərdən bəziləri onları maraqlandıran suallara cavab almaq üçün mənimlə ayrıca görüşmək isteyirlər.

Yəqin ki, burada olan adamlar əsasən mədəniyyət, incəsənət, müsiqi, təhsil məsələləri ilə maraqlanırlar. Lakin indi həyatımız təkcə bunnlarla deyil, həm də bir çox digər olduqca mühüm amillərlə bağlıdır. Dədiyim kimi, respublikamız keçid dövrünü yaşayır, biz müstəqil dövlət qururuq. Dövlət müstəqiliyimizin artıq altıncı ilidir. Biz həyatın bütün sahələrini demokratikləşdirmək yolu ilə gedirik, bütün iqtisadi sistemi-mizi bazar iqtisadiyyatı prinsiplərinə keçirmək üçün iqtisadi islahatlar aparırıq. Əlbəttə, bu, böyük və mürəkkəb prosesdir, lakin biz bu yolla çox fəal və çox inamlı gedirik.

Respublikamızda vəziyyəti son dərəcə mürekkebleşdirən və ölkəmizdəki vəziyyəti digər bu cür respublikalardakı vəziyyətdən fərqləndirən amil budur ki, 1988-ci ildən Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz başlanmış, döyuşlər getmiş, çoxlu qan tökülmüş, erməni silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, bir milyondan artıq Azərbaycan vətəndaşı öz yaşayış yerlerində didərgin salınmışdır, onlar ölkəmizin müxtəlif bölgələrində çox ağır şəraitdə, əksəriyyəti isə çadır düşərgələrində yaşayır.

Siz artıq bilirsiniz ki, atəşkəs eldə edilməsinin mayın 12-də üç ili tamam olur. İndi hərbi əməliyyatlar, müharibə yoxdur, amma hələ sülh də yoxdur. Tam sülhe nail olmaq üçün biz çox fəal danışıqlar aparıraq. Təbii ki, bu amil respublikamızdakı vəziyyəti keçmiş Sovet İttifaqının digər respublikalarındakı vəziyyətdən fərqləndirir. Burada bizim itkilerimiz, qurbanlarımız, çətinliklərimiz çoxdur. Biz bunların hamısını aradan qaldırmışa çalışırıq. Ən başlıca məqsəd və vəzifəmiz regionda sülhü bərqərər etməkdən, Azərbaycanın ərazi bütövlüyünü sülh yolu ilə bərpa etməkdən, qacqınları öz yaşayış yerlərinə qaytarmaqdən və Ermənistanla keçmişdə olduğu kimi, məhrəban qonşuluq münasibətləri

yaratmaqdən ibaretdir. Həmsərhəd olduğumuz digər ölkələrlə normal dostluq münasibətlərimiz var. Əgər biz həmin çox ağır amili – münaqişəni aradan qaldıra bilsək, onda təbii olaraq görərik ki, azad respublika kimi, müstəqil dövlət kimi Azərbaycan Respublikasının çox gözəl və firavan geleceyi var.

Havalarda pis deyildir. Bahardır. Bu gün mayın biridir. Bu gün səhər mən Moskva televiziyasına baxırdım. O, günün daha təz başlığı Uzaq Şərqdə keçirilən nümayişləri göstərirdi. Bizdə belə şey yoxdur. Mən bilmirəm, mayın biri bizdə də qeyri-iş günüdür? İş günüdür. Siz məni bağışlayın, mənim üçün bütün günlər iş günüdür. Buna görə də bilmirəm, hansı gün iş günüdür, hansı gün iş günü deyildir. Bununla yanaşı, bilirom ki, 1993-cü ildə dəyişmiş olan əvvəlki hakimiyətin dövründə burada 9 May – Qələbə günü qadağan edilmişdir. Təbii ki, bu, müharibə veteranlarının çox böyük narazılığına səbəb oldu, məndə də narazılıq doğdur. O vaxtlar mən Bakıda yox, Naxçıvanda yaşayırdım. Bakıya qayıtdıqdan sonra 9 May – Qələbə gününü bərpa etdim. 1-2 may isə bizdə bayram günləri deyildir. Bu günlər Rusiyada bayram günləridir, orada nümayişlər gedir və sairə. Bizdə xalq işləyir, rahat yaşayır. Buna görə də iş əhval-ruhiyyəsi hökm sürür. Lakin bununla yanaşı, hesab edirəm ki, bu sizin üçün də xoşdur. Hər halda, yəqin siz hər yerdə özünüzə qarşı xoş münasibət hiss etdiniz.

Hesab edirəm ki, dediklərim kifayətdir. Yaxşısı budur ki, siz mənə suallar verin.

Sonra Azərbaycan Prezidenti jurnalistlərin suallarına cavab verdi.

S u a 1 : Biz Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi və inkişaf etməsi üçün daim göstərdiyiniz səylərə böyük hörmətlə yanaşırıq. Bugünkü mədəni əlaqələrimizin vəziyyətini necə qiymətləndirirsiniz və bu əlaqələrin perspektivləri necədir?

C a v a b : Belə yaxşı suallara görə sağ olun. Rusiya Azərbaycan üçün olduqca böyük əhəmiyyətə malikdir. Azərbaycan, demək olar, iki əsr Rusyanın tərkibində olmuşdur. Bildiyiniz kimi, XIX əsrin əvvəllərində Azərbaycan çar Rusyasının tərkibinə düdü, XX əsrin 20-ci illərində Sovet hakimiyəti Azərbaycana gelib çıxan dövrə isə Azərbaycan 1922-ci ildə təşkil edilmiş Sovet İttifaqının tərkibinə daxil oldu və təbii ki, Rusiya ilə bağlı idi. Bu əlaqələr Azərbaycan xalqına çox böyük fayda götirdi. Bu barədə çox danışmaq olar. Lakin 20-ci illərin əvvəllerində Leopold Rostropoviçin buraya gəlməsi – təkcə o deyil, Rusiya-

dan Bakıya belə adamlar çox gelmişdir, söz düşmüşkən, o, buraya Saratovdan köçmüştür – burada onun bir neçə peşəkar müsiqiçi-pedaqoqla birlikdə fəaliyyət göstərməsi, burada Musiqi Akademiyası – bu təhsil ocağı əvvəller Konservatoriya adlanırdı – yaradılmasına kömək etməsi buna sübutdur ki, Azərbaycanda mədəniyyətin, təhsilin, elmin, bütün ictimai-siyasi həyatın inkişafında Rusyanın çox böyük xidməti olmuşdur.

Azərbaycan da Rusiya üçün faydalı olmuşdur. Bizim neftimiz bütün Rusiya üçün zəngin sərvətə çevrilmişdi. Əgər XX əsrin əvvellərində Rusyanın malik olduğu bütün neftin 90 faizi Azərbaycanda çıxarıldırsa, artıq əsrin ortalarında, ikinci Dünya müharibəsi, Böyük Vətən müharibəsi dövründə Sovet İttifaqının neftinin 70 faizindən çoxunu Azərbaycan verirdi və çoxları deyirlər, mən də bu fikirdeyəm ki, əgər Azərbaycan nefti olmasayı, müharibənin necə qurtaracağına təsəvvürə gətirmək çətindir. Aydın olur ki, Azərbaycan Rusiya üçün necə böyük əhəmiyyət kəsb edirdi. Yəni bu qarşılıqlı yardım, qarşılıqlı həyanlıq Rusiya üçün də, Azərbaycan üçün də çox böyük rol oynamışdır. Buna görə də Azərbaycan Rusiya ilə six tellerle bağlıdır.

Rusya dünyanın ən iri ölkəsidir, Azərbaycanla böyük sərhədə məlikdir və onunla tarixi əlaqələrimiz ölkələrimiz arasında çox sıx münasibətlər, dostluq münasibətləri yaradılmasını tələb edir. Belə münasibətlər var, amma istərdik ki, bu münasibətlər daha yaxşı olsun. Biz öz tərəfimizdən hər şeyi edirik ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər on səmimi, ən yaxın münasibətlər olsun, bütün sahələrdə fəal əməkdaşlıq etmək imkanımız olsun, başlıcası isə, əvvəlki böyük tarixi dövrdə xalqımızın əldə etdiyi əziz və qiymətli nə varsa, hamısını qoruyub saxlayaq.

Biz isteyirik ki, Rusiyada hər şey yaxşı olsun, əmin-amənləq olsun. Biz orada baş verən prosesləri çox diqqətlə izleyirik. Siz bilirsiniz ki, Rusya televiziyanın iki əsas kanalı: ictimai Rusiya televiziyası və «Rusiya» kanalları burada bütünlükə translyasiya edilir. Neinki heç bir məhdudiyyət yoxdur, eksinə, bu kanallara böyük maraq var. Yeri gəlmüşkən, mən «NTV» telekanalından təkliflər almışam və yaxın vaxtlarda bu kanalın verilişləri də bizdə translyasiya olunmağa başlanacaqdır.

Azərbaycanda təxminən 400 min rus yaşayır, onlar Azərbaycanın tam hüquqlu vətəndaşlarıdır. Burada rüdulli əhali ilə bağlı müəyyən bir problem yoxdur. İcazənizlə deyim ki, son illərdə Azərbaycanda mənim

səyələrim sayesində çox işlər görülmüşdür ki, milli mənsubiyyətindən, dini etiqadından asılı olmayaraq, ölkəmizin bütün vətəndaşları özlərini azad və bərabər hüquqlu vətəndaşlar kimi hiss etsinlər. Zənnimcə, biz buna nail olmuşuq. Bizdə müsəlman dini ilə yanaşı, pravoslav və yohudi dinləri də fəaliyyət göstərir, bütün dinlər azaddır. Bunların hamısı Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişaf etməsi və möhkəmənməsi üçün yaxşı zəmindir.

Əlbətə, biz isteyirik Rusiyada hər şey yaxşı olsun, Rusiya demokratik bir ölkə olsun. Biz Sovet İttifaqını, keçmiş imperiyani və sairləri borpa etmək üçün Rusyanın bəzi dairələrində mövcud olan əhval-ruhiyyə ilə heç cür razlaşma bilmərik. Deməliyəm ki, bunlar perspektivsiz fikirlərdir, amma Rusyanın bəzi dairələrində belə fikirlər var. Lakin bu, Rusyanın daxili işidir. Biz buna qarışmırıq. Mən sadəcə olaraq öz münasibətimi bildirirəm. Çünkü isteyirik ki, Rusiyada demokratikləşdirmə prosesi feal getsin, islahatlar feal həyata keçirilsin. Biz Rusiyani yeni, çıxılan, demokratik bir ölkə kimi görmək isteyirik. Bax, belə Rusiya ilə biz ən mehriban və yaxın münasibətlərə malik olmaq istayırıq.

S u a l : Bu yaxnlarda Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirildi. Bizcə, bu tədbir böyük müvəffəqiyətlə keçdi və burada çıxış etmiş olan artistlərin hamısı Azərbaycan tamaşaçılarının onları çox gözəl qarşılımasına heyran qaldı. Siz özünüz Azərbaycanda Rusiya mədəniyyəti günlərini necə qiymətləndirirsınız?

C a v a b : Deməliyəm ki, bu yaxnlarda Azərbaycanda Rusiya mədəniyyəti günləri bizim təşəbbüsümüzə keçirildi. Biz Rusiya rəhbərliyinə müraciət edərək, Azərbaycanda Rusiya mədəniyyəti günləri keçirilməsini xahiş etdik.

1972-ci ildə Azərbaycanda Rusiya mədəniyyəti ongönlüyüni çoxları xatırlayır. O vaxtlar Azərbaycanda olmuş adamlardan bəziləri indi aramızda deyildir. Lakin bununla yanaşı, 25 il əvvəl həmin ongönlükdə iştirak etmiş olan bir çox adamlar o günləri indi böyük hörmət, məmənunluq hissile xatırlayırlar. Məsələn, Şostakovici dünyasını dəyişmişdir. O, burada olmuşdur. Nikolay Tixonov da aramızda yoxdur.

Bu yaxnlarda Moskvada Lyudmila Georgiyevna Zikinənin yaradıcılıq fəaliyyətinin 50 illiyi münasibətilə təntənəli mərasim keçirildi. Mən onu təbrik etdim və onu Azərbaycanın adından təbrik etmək, mənim məktubumu ona təqdim etmək üçün mədəniyyət naziri Polad Bülbül-oğlunu xüsusi olaraq Moskvaya göndərdim və o, orada çıxış etdi. Axi

25 il övvəl Lyudmila Georgiyevna respublikamızda Rusiya mədəniyyəti günlərinin iştirakçı olmuşdu ve ona Azərbaycanın xalq artisti adı verilmişdi. Bu adı o, indiyədək daşıyır. Biz fəxr edirik ki, o, Azərbaycanın xalq artisti adını daşıyır. Buna görə də bu əlaqələrin yaxşı tarixi var. Məsələn, 1972-ci ilde biz burada Sergey Yeseninin xatire muzeyini açdıq. Yesenin 20-ci illərin əvvəllərində Bakıda yaşamış və öz məşhur əsərlərini burada yazmışdır. Yeri gəlmışkən, 1972-ci ilde açdığımız muzey Yeseninin ilk muzeyidir. Artıq bundan sonra onun vətənində də bu cür muzey yaratmaq barədə düşünməyə başladılar.

Yəni bizim mədəni münasibətlərimizin tarixi, xüsusən son 30 ildəki tarixi zəngindir. Bütün bunları yenidən bərpa etmək arzusu ilə biz Rusiya hökumətinə Azərbaycanda Rusiya mədəniyyəti günlərinin keçirilməsi haqqında təklif verdik.

Mədəniyyət günləri keçirildi. Biz elimizdən gələni etdik ki, bu, Rusyanın və Azərbaycanın xalqları, rus və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilmesi günlərinə çevrilsin. Hesab edirəm ki, bu yaxşı iş idi və təkrar edirəm, bizde mövcud olan ənənələri bir daha təsdiqləyir.

Bilirsiniz, hansı dövrə və ya hansı ictimai-siyasi rejim, dövlət rejimi şəraitində baş verməsindən asılı olmayaq, keçmişin yaxşı ənənələrini bir kənara atmaq və unutmaq lazımdır.

Bir sözlə, mən bunu yüksək qiymətləndirirəm və Rusiya hökumətinə minnətdaram, bu barədə Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinə də demişəm. Mədəniyyət günlərində iştirak edən Rusyanın mədəniyyət xadimlərinə də minnətdaram. Təəssüf doğuran isə o oldu ki, mədəniyyət günləri haqqında Rusiya mətbuatında verilən xəbərlər çox az idi. Hesab edirəm ki, belə hadisələri mətbuatda, özü də təkcə qəzetlərdə deyil, həm də televiziya, radio ilə yaxşı işıqlandırmış lazımdır. Ümidi varam ki, Rostropoviçin yubileyi ilə bağlı burada, bizde baş verən hadisə Rusiyada kifayət qədər işıqlandırılacaqdır.

S u a l : Rusyanın şirkət və müəssisələri ilə əməkdaşlıq üçün Azərbaycan iqtisadiyyatının hansı bölmələrinin daha perspektivli olması barədə Sizin rəyinizi bilmək bizim «Delovoy mir» qəzetinin oxucuları üçün maraqlı olardı.

Sizcə, bu əməkdaşlıqla mane olan səbəblər hansılardır?

C a v a b : Azərbaycanın iqtisadiyyatı çoxsahəlidir, vaxtıla Sovetlər İttifaqı çərçivəsində, əsasən, Rusyanın ehtiyaclarına bənd edilmişdi.

70-ci illərdə Sovet hakimiyyətinin təkidi ilə biz Azərbaycanda üzümçülüyü inkişaf etdirməyə başladıq ki, şərabçılıq məhsulu istehsal edək və onunla ilk növbədə Rusiyani təchiz edək. Deməliyəm ki, 10 il ərzində biz üzüm istehsalını 10 dəfə artırdıq. Əgər 1970-ci ilde 200 min ton üzüm istehsal edirdikse, 1980-ci ilde 2 milyon ton istehsal etmişdik. Üzümün ilkin emalından sonra alınan şərabın Rusyanın müxtəlif regionlarına göndərildiyini, orada isə son məhsul kimi, yüksək keyfiyyətli şərabların istehsal olunduğunu nəzərə alaraq, biz çoxlu ilkin şərab emalı zavodları tikdik. Yeri gəlmışkən, Sovetlər İttifaqının o vaxtı rohbər-işləri deyəndə ki, xalqı həddən artıq araq istehlak etməkdən xilas etmək üçün yüksək keyfiyyətli şərab lazımdır, zənnimcə, çox ağıllı mühaki-mə yürüdüdülər. Tədqiqatlar isə göstərdi ki, böyük miqdarda üzüm və demeli, şərabçılıq məhsulu istehsal etmək üçün Azərbaycanda torpaq, iqlim şəraiti daha elverişlidir.

Biz bunu etdik, üzüm plantasiyaları saldıq, çox böyük sayıda ilkin şərab emalı zavodları yaradıq, külli miqdarda pul xərclədik. Yenidənqurma deyilən dövrə, alkogolizme qarşı fərsiz mübarizə genişlənəndə bu plantasiyaların bir hissəsi dağıldı. İnsanlara həddən artıq içməyi ağıllı şəkildə tərgitmək əvəzinə, şərabçılıq məhsulları istehsalını azaltmaq və insanlara içməyə imkan verməmək üçün Azərbaycanda üzüm plantasiyalarını qırmağa başladılar. Adamlar isə içmək üçün digər imkanlar tapırdılar.

Plantasiyaların bir hissəsi sıradan çıxdı, çünkü bizdə bazar yoxdur. Məsələn, Rusyanın əvvəlki kimi, yənə də şərabçılıq məhsuluna ehtiyacı var. Yeri gəlmışkən, Azərbaycan ərazisində 5 şərab zavodu var, lakin indi ele iqtisadi manecələr qoyulmuşdur ki, biz şərabçılıq məhsulunu Rusiyaya ixrac edə bilmirik.

Bundan Rusiya da, biz də zərər çekirik. Hazırda biz 2 milyon ton dəyil, 250-300 min ton üzüm istehsal edirik. İlkin şərab emalı zavodlarının eksəriyyəti işləmir.

Mən həmin sahədən başladım, göstərmək istəyirdim ki, o illərdə mövcud olan ineqrasiya bu gün bərpa edilə bilərdi və Rusiyaya da, Azərbaycana da qarşılıqlı surətdə fayda gətirərdi.

Bununla bərabər, Azərbaycan hər halda sonaya ölkəsidir. Sənaye kompleksimiz də Rusiyada sənaye məhsulları istehsalına yönəldilmişdi. Özü də bütün bunlar ele qurulmuşdu ki, Azərbaycanda yarımfabrikatlar istehsal edilirdi, son məhsul isə Rusiyadan bir çox zavodlarında

buraxılırdı. Bu zavodlar in迪yedek qalmışdır. Ancaq in迪eqrasiya əlaqəleri kəsilmişdir və bundan həm Rusiya sənayesi, həm də Azərbaycan sənayesi ziyan çəkir.

Söhbət neft maşınqayırmasından da gedir. Halbuki bir vaxtlar Sovet İttifaqının bütün neft sənayesi üçün neft-mədən avadanlığının – bu avadanlığın əsas hissəsi Rusiyada: Sibirde, Tataristanda, Başqurdıstanda və başqa bölgelerdə quraşdırılmışdır – 70 faizini Azərbaycan göndərirdi. Bizdə çox böyük miqdarda neft maşınqayırmaya zavodları var. Onlar ya boş dayanır, ya da öz güclərinin 20-30 faizi həddində işləyir.

Bizdə böyük kimya sənayesi var. O da Rusiya sənayesinin müvafiq sahələri ilə in迪eqrasiya edilmişdir. Bu əlaqələr də itirilmişdir. Bizdə digər sahələr də çıxdır.

İndi en çox hansı sahəyə kapital qoymağə səy göstərildiyindən danışmalı olsaq, deməliyəm ki, bu, neft sənayesidir. Bizim neft sənayesi böyük imkanlara malikdir. Siz bilirsiniz ki, Azərbaycan dünyanın en iri neft şirkətləri ilə bir sira müqavilələr bağlamışdır. Bu müqavilələrdən bəzilərində Rusyanın «LUKoyl» kimi iri neft şirkəti də iştirak edir. Rusyanın daha iki neft şirkətindən – «YUKAS»dan və digər iri neft şirkətlərindən təkliflər almışdır. Bu barədə Viktor Stepanoviç Çernomurdın mənənə məktub göndərmişdir. Şübə yoxdur ki, gələcək layihələrimizdə biz onlara müqavilələrimizin iştirakçıları olmağa imkan verəcəyik. Yəni bizim neft sənayesi dünya neft şirkətlərini getdikcə daha çox cəlb edir. Yaxşı ki, «LUKoyl» şirkətinin ardınca Rusyanın daha iki şirkəti də biza müraciət etmişdir.

Biz neft, kimya sənayesi, maşınqayırmaya, kənd təsərrüfatı məhsullarının emalı, şərabçılıq, konserv sənayesi kimi sahələrdə Rusiya ilə əməkdaşlıq etmek istəyirik. Axı bir vaxtlar Azərbaycan, o zaman deyildiyi kimi, «Ümumittifaq bostanı» idi, Rusiyaya faraş tərəvəz göndərirdi. İndi biz həmin torpaqlardan taxıl əkmək üçün istifadə edirik. Əvvəller isə faraş tərəvəz yetişdirir və təxminən aprel ayından Rusyanın mərkəzi hissəsinə təzə tərəvəz göndərirdik. Amma indi Rusiya bunu istəmir. Buna görə də biz həmin torpaqlarda taxıl əkirkir, özümüzü çöreklik təmin edirik.

Bir sözə, böyük imkanlar var. Mən Rusyanın iş adamlarını buraya dəvət edirəm, qoy gəlib əməkdaşlığımızın sahələrini müeyyənləşdirsinlər.

S u a l : Siz Mstislav Rostropoviç ilə görüş zamanı dediniz ki, Ermənistən prezidenti Levon Ter-Petrosyanla söhbət etmisiniz. Əgər mümkünse, bu söhbət barədə ətraflı məlumat verin.

C a v a b : Bu söhbət təxminən 3 gün əvvəl, aprelin 28-də İstanbul-da olmuşdur. Lakin biz onunla vaxtaşırı görüşürük. Siz, məsələn, bilsiniz ki, biz onunla martın 29-da Moskvada MDB dövlət başçılarının görüşündən sonra, aprelin 28-də isə İstanbulda görüşdük. Söhbətlərimizin başlıca mövzusu danişqıların prosesinin irəliyə aparılmasına, bizə irəliləməyə imkan verməyən çətinliklərin aradan qaldırılmasına nail olmaqdır. Lakin son vaxtlar Minsk konfransının həmsədrleri – Rusiya, ABŞ və Fransa öz fəaliyyətini gücləndirməyə başlamışlar. Rusiya prezidentinin xüsusi nümayəndəsi, səfir Yukalov bizdə olmuşdur. Biz onunla görüşdük. Həmsədrler, yəni ABŞ, Fransa və Rusyanın nümayəndələri mayın 5-də Vəsinqtonda görüşüb hər hansı qarşılıqlı suratda məqbul bir qərara gəlmək üçün bizimle müzakirə olunmuş bəzi təklifləri müzakirə edəcəklər. Məsələ burasındadır ki, dekabrın əvvəllərində Lissabonda, ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının görüşündə Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması prinsipləri haqqında qətnamə qəbul edilmişdi. Demək olmaz ki, bu qətnamə bizim üçün tamamilə məqbuldur, lakin tam sülhə nail olmaq üçün biz onunla razılaşdıq. Amma təsəssüflər olsun ki, Ermənistən bununla razılaşmadı. Bu qətnamə üç bənddən ibarətdir. Birinci, Azərbaycanın və Ermənistənən ərazi bütövlüyünün tanınması haqqındadır. Aydın olmaq üçün deyim ki, biz Ermənistənən ərazi bütövlüyünü tanımadan imtina etməmişik, özü də onun ərazi bütövlüyü pozulmayıbdır. Ermənistən Azərbaycanın ərazi bütövlüyünü – beynəlxalq aləmdə qəbul olunmuş bu hüquq normasını, BMT-nin Helsinki sazişini, ATƏT-in bu prinsipini qəbul etməkdən in迪yedek boyun qaçırır. Bax buna görə də birinci bənd məhz bundan – Azərbaycanın və Ermənistənən ərazi bütövlüyünün tanınmasından ibarətdir. İkinci bənd Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağın geniş muxtarlıyyət və ya yüksək dərəcədə özünüidarə verilməsi barədədir ki, bu da hələlik Ermənistən tərəfində etiraz doğurur. Üçüncü bənd isə Dağlıq Qarabağın bütün əhalisi üçün təhlükəsizlik təminatı haqqındadır.

Bu prinsiplər, başçıları Lissabon görüşündə iştirak edən 53 dövlət tərəfindən qəbul olunubdur. ATƏT-in üzvlərində yalnız Ermənistən

bu prinsipleri qəbul etməkdən boyun qaçırbıdır. Biz çalışırıq ki, bu prinsipler əsasında mövqelerin yaxınlaşmasına və sülh haqqında saziş əlde edilməsinə nail olaq. Bu məsələlər prezident Ter-Petrosyan ilə müzakirələrimizin mövzusu olmuşdur.

S u l : Cənab Prezident, Mstislav Rostropoviçin yubileyine bizi dəvət etdiyiniz üçün Gürcüstan televiziyyası və Gürcüstanın mədəniyyət xadimləri adından çox sağ olun deyirəm, bu bizim üçün böyük şərəfdir. Sizcə, Qafqazda və Zaqqafqaziyada coğrafi-siyasi vəziyyətdə Azərbaycan və Gürcüstan nə kimi yer tuturlar? Sizin fikrinizcə, Qafqazda baş verən bütün bu mürəkkəb prosesləre bu iki ölkənin təsiri necədir? Üçüncü sualım zarafat xarakteri daşıyır: Mstislav Rostropoviç bakılı olduğuna görə, Siz ona Azərbaycan vətəndaşlığı verməye hazırlaşmışsınız ki?

C a v a b : Birinci sualınızın cavabında deyirəm ki, Gürcüstan ilə Azərbaycan arasında son dərəcə yaxşı dostluq, qardaşlıq münasibətləri var. Bu münasibətlər çıxdan mövcuddur, ötən dövrlərdə də beləcə olubdur. Son illərdə, Eduard Amvrosiyeviç Gürcüstanın prezidenti, Heydər Əliyev isə Azərbaycanın prezidenti olduqdan sonra isə bu münasibətlər xüsusilə dostluq xarakteri kəsb edibidir. Bəlkə də ona görə ki, keçmişdə biz Zaqqafqaziyada çox mehriban işləmişik, ona görə ki, Eduard Amvrosiyeviç və mən bu münasibətlərin xalqlarımız üçün necə mühüm olduğunu hamidən çox bilirik, bir də ona görə ki, bizim müeyyən təcrübəmiz var. Münasibətlərimiz çox yaxşıdır. Siz bilirsiz ki, Gürcüstanda təqribən 500 min azərbaycanlı yaşayır. Bu da yaxşı məlumdur ki, onlar Gürcüstan üçün heç bir problem yaratırlar. Üstəlik, onlar Gürcüstan hökumətinin və Gürcüstan prezidenti Eduard Şevardnadzenin siyasi xəttini, dövlət fəaliyyətini bütünlükə dəstekləyirlər.

Ötən ilin martında mənim Gürcüstana rəsmi səfərim zamanı Tbilisidə və bu ilin fevralında Eduard Şevardnadzenin Azərbaycana rəsmi səfəri zamanı Bakıda imzalanmış sonəldərde bu münasibətlər özünün müqavilə-hüquqi əsasını tapıbdır. Biz Tbilisidə Qafqazda sülh haqqında çox mühüm saziş, Bakıda strateji tərəfdəşliq haqqında sonəd imzalamışq.

O ki qaldı Gürcüstanın və Azərbaycanın Qafqazda, bu regionda nə kimi yer tutmasına, hesab edirəm ki, çox mühüm yer tuturlar. Gürcüstanın və Azərbaycanın tekce Qafqaz üçün deyil, həm də ümumən region üçün böyük əhəmiyyətini bəzi ölkələrde bəlkə də qiymətləndirmirlər. Ancaq hesab edirəm ki, bu əhəmiyyət günbegün və ilbeil hamı üçün daha bəlli və daha aydın olur.

Siz bilirsiz ki, ötən ilin may ayında Gürcüstan, Azərbaycan, Türkmenistan və Özbəkistan Transqafqaz dəhlizinin yaradılması haqqında çox mühüm sonəd imzalamışlar. Artıq bu dəhliz ilə Mərkəzi Asiyadan Avropaya və oradan Mərkəzi Asiyaya yükler daşınır. Qazaxıstan, Qırğızıstan və Ukrayna da artıq bu sazişə qoşulmuşlar. Mən İstanbulda Ruminiya prezidenti ilə görüşdüm. O, Transqafqaz dəhlizinə böyük maraq göstərir. Sözlərim digər Avropa ölkələrinə də aiddir. Bu, son dərəcə mühüm məsələdir və yüklerin daşınması ilə bağlı bir çox problemləri, Asiya və Avropa arasında kommunikasiya xətləri ilə bağlı problemləri həll edir. Bu dəhliz Xəzər dənizindən, Azərbaycandan, Gürcüstandan və Qara dənizdən keçir.

Gürcüstanla Azərbaycanın Qafqazda necə böyük əhəmiyyətə malik olduğu baredə çox danışmaq olar. Hər iki ölkə dinc Qafqaz uğrunda, elecə də öz ölkələrimizdə əmin-amanlıq yaradılması uğrunda çıxış edir. Biz Gürcüstana görə narahatlıq keçiririk, cünki orada da münaqişələr var, buna görə də istəyirik ki, münaqişələr tezliklə aradan qaldırılsın. Biz Gürcüstanın ərazi bütövlüyü tamamilə dəstəkləyir və hesab edirik ki, hər hansı ölkənin ərazi bütövlüyü məsəlesi birinci dərəcəli əhəmiyyətə malik məsələdir. Mən martin 29-da Moskvada Boris Nikolayeviç Yeltsinlə görüşərkən bu mövzu bizim diqqət mərkəzimizde oldu. Mən ona dedim ki, Rusyanın ərazi bütövlüyü sizin üçün nə dərəcədə vacibdir, Azərbaycanın da ərazi bütövlüyü Rusiya üçün bir o dərəcədə vacibdir. Rusiya dövləti Gürcüstanın və Azərbaycanın ərazi bütövlüğünü qoruması, onda öz ərazi bütövlüğünü də müdafiə ede bilməz. Rusyanın ərazi bütövlüyü Qafqazda və ölkənin digər bölgələrində müxtəlif separatçılıq hərəkətləri ilə pozulur. Rusiya çox-milletli ölkədir, çoxlu milli qurumlara malikdir, buna görə də ərazi bütövlüyü prinsipi Rusiya üçün olduqca böyük əhəmiyyət kəsb edir. Biz heç də təkcə öz ərazi bütövlümüz, öz suverenliyimiz uğrunda deyil, həm də beynəlxalq hüquq normalarının pozulması uğrunda, BMT prinsipleri uğrunda, 1975-ci ildə Helsinkidə təsdiq edilmiş prinsiplər uğrunda, ATƏT-in prinsipleri uğrunda mübarizə aparırıq. Bunuyla əlaqədar, biz Gürcüstanın ərazi bütövlüğünün bərpa olunmasını istəyirik. Zənnimcə, Gürcüstanın ərazi bütövlüyü bərpa ediləcək və Gürcüstanda da, Azərbaycanda da, bütövlükə Qafqazda da sülh olacaqdır, Gürcüstanla Azərbaycan bu baxımdan çox mühüm rol oynayır və oynayacaqlar.

Rostropoviç üçün vətəndaşlıq geldikdə, axı o, dünya vətəndaşdır və ona istenilən ölkədə, o cümlədən də Azərbaycanda vətəndaşlıq vermək olar.

S u a l : İndi bəzi politoloqlar deyirlər ki, nəsə müyyəyen bir ox, «Bakı-Tbilisi-Kiyev» üçlər ittifaqı yaranır. Belə üçlər ittifaqı barədə nə demək olar?

C a v a b : Deməliyəm ki, təəssüflər olsun, Rusyanın bəzi kütłəvi informasiya vasitələrinde her cür uydurma fikirlər söylənilir və bu fikirlər ölkənin içtimaiyyətini çəsdirir. Mart ayının axılarında «Nezavisimə qazeta»da hansısa bir mərkəzin aşkar fitnəkar, qızışdırıcı, açığını deyim, faşıstpərəst hesabatı dərc edilmişdi. Məgər belə şey etmek olar? Rusiyani xilas etmək üçün Azərbaycanı, Gürcüstanı möhv etməyə çağırırlar. Yaxud başqa bir misal. Bu yaxılarda hansısa təşəbbüslerin Ermenistan-Rusiya mərkəzi «Zavtra» qəzetində xalqların arasını vurmağa, onların arasına nifaq salmağa çağırın dəhşəti bir məqələ dərc etmişdi. Bu heç yaxşı olan işdir? Onlar nə kimi məqsəd güdürlər? Bəlkə bunun sayesində, sadəcə olaraq nəsə qazanmaq isteyirlər? Əger onlar pul qazanmaq isteyirlərsə, onda qoy başqa, daha normal bir işdə pul qazansınlar. Yoxsa ki, ehtirasları coşdurmaq, xalqları toqquşdurmaq, onlardan bəzilərini yaxşı, digərlərini isə pis kimi qələmə vermək olmaz.

Yaxud da, məsələn, bəziləri Moskva qəzetlərinde yazırlar ki, Qafqazda hansı xalq xristian, hansı isə müsəlmandır. Bəli, Azərbaycan islamə etiqad edən ölkədir. Bu bizim dinimizdir. Necə ki xristian dini xristianlar, iudaizm yəhudilər üçündür. İslam bizim dinimizdir, biz heç vaxt ondan imtina etməyəcəyik. Ancaq əger bu dincə etiqad edən ölkə Rostropoviçin yaradıcılığına həsr olunmuş bax, belə tətənələr keçirir-sə, bu kimin hansı dincə bağlı olduğunu deyil, başlıca, üstün cəhəti göstərir. Moskvada bəziləri yazır ki, Azərbaycanı sixmaq lazımdır, çünkü onlar müsəlmandırlar, ancaq başqları xristiadırlar – bize doğmadırlar.

Kimin xristian, kimin müsəlman olması barədə söz-söhbətə son qoymaq lazımdır. Biz hamımız bu Yer kürəsinin insanlarıyıq və hansı dincə, millətə mənşələğimizdən asılı olmayaraq, bir-birimizə hörmət etməli, bir-birimizi qiymətləndirməliyik. Rus xalqının da, erməni xalqının da, gürcü xalqının da, yəhudü xalqının da, Azərbaycan xalqının da mənəvi dəyərlərinə hörmət edilməlidir. Biz hamımız eyniyik və demək olmaz ki, bu birinci dərəcəli, bu ikinci dərəcəli, bu isə üçüncü dərəcəlidir.

Ona görə də sizin dediyiniz o Gürcüstan-Azərbaycan-Ukrayna oxu da qorxu yaratmaq istəyən insanların uydurmasıdır. Burada nə ox var? Belarus ilə Rusyanın ittifaqı yaradılan kimi, kimsə Moskvada dərhal elan etdi ki, Belarus-Rusya-Çin oxu meydana gəlibdir. İkinci Dünya müharibəsi ərefəsində yaradılmış oxlardan bütün bəşəriyyət bəla çəkmişdir. Berlin-Tokio-Roma oxu xatirinizdədir, daha hansısa ox var idi. Mənə belə gəlir ki, bu xurafatlardan uzaqlaşmaq lazımdır.

Burada heç bir ox yoxdur, yalnız mehriban əməkdaşlıq var. Bəli, Transqafqaz dəhlizi haqqında sazişi əvvəlcə Özbəkistan, Türkmenistan, Gürcüstan və Azərbaycan imzalamışlar. Sonra isə enerji daşıyıcıları olmayan Ukrayna bu sazişə maraq göstərdi. Mən Ukraynada rəsmi səfərde olmuşam, danışqlarımız çox yaxşı keçmiş, çox yaxşı sənədlər imzalamışq. Ukraynanın enerji daşıyıcılarına, neftə ehtiyacı var. Bizim isə neft hasilatında perspektivimiz böyükdür. Biz nefti ixrac edəcəyik. Axı nə üçün onu Ukraynaya göndərə bilməyək? Biz isə oradan çoxlu başqa şeylər alacaqıq. Bundan ötrü də Gürcüstan, Azərbaycan ərazisindən keçən magistral – on qisa nəqliyyat xətti də var. Nəyə görə bu, ox adlandırılmalıdır? Mən bunu rədd edirəm. Hesab edirəm ki, bütün bu sazişlərin əsası iqtisadi əməkdaşlıqdır.

S u a l : Siz Azərbaycan ilə Çin arasında münasibətlərin vəziyyəti və perspektivlərini necə qiymətləndirirsınız?

C a v a b : Çinlə bizim yaxşı münasibətlərimiz var. Çoxdandır ki, Azərbaycanda Çin səfirliliyi, Pekində isə Azərbaycan səfirliliyi fəaliyyət göstərir. Çin Xalq Respublikasının sədri cənab Szyan Szeminin dəvəti ilə mən 1994-cü ildə Çində rəsmi səfərde olmuşam və səfər çox uğurlu keçmişdir. Pekindən əlavə, mən Şanxaya da getdim, orada yaradılmış azad iqtisadi zona ilə, son onilliklər ərzində Çində həyata keçirilən iqtisadi islahatların bir çox nəticələri ilə tanış oldum. Cənab Szyan Szemin ilə bizim aramızda yaxşı münasibətlər yaranıbdır, mən onu və cənab Li Peni Azərbaycana dəvət etmişəm və onların buraya gəlisiñi gözlöyirəm.

Çin ilə Azərbaycan arasında əməkdaşlıq üçün çox böyük imkanlar var. Doğrudur, ola bilsin, bu əməkdaşlıq hələ çox böyük miqyas almayıbdır. Ancaq biz Çinlə fəal iqtisadi əməkdaşlıq etmək istəyirik, Çin də buna maraq göstərir. Yeri gəlmışkən, bizim neft yataqlarımıza Çində maraq göstərməye başlayıblar. Məlumat üçün bildirmək istəyirəm ki, Yaponiya artıq bizim iki böyük neft müqaviləmizdə iştirak edir və

Azərbaycanın neft sənayesinin inkişafına investisiya qoyur. Bir sözlə, Yer küresinin həmin hissəsində yerleşən Çinin də belə imkanı var və biz bu imkanı ona veririk.

Bizim əməkdaşlığımız üçün yaxşı əsas ola biləcək digər sahələr də var. Biz Çin Xalq Respublikası ilə həm dostluq, həm də yaxşı əməkdaşlıq etmək istəyirik.

S u a l : İlkin neftin çıxarılmağa başlanması ərəfəsində Qarabağda cəbhədə vəziyyətin kəskinleşməsini gözləmək olarmı?

C a v a b : Mən vəziyyətin heç bir şəkildə kəskinleşməsini istəməzdəm. Baş tutmuş olan və artıq üç ildir davam edən atəşkesi yüksək qiymətləndirirəm. Mən İstanbulda biznes konfransında öz çıxışında bir daha bildirdim ki, biz bu saziş böyük sülh sazişi imzalanın vaxtadək sadiq qalacağım.

Əlbəttə, belə bir hal bizde böyük narahatlıq doğurdu ki, 1994-1996-ci illər ərzində Rusyanın müxtəlif strukturları Ermənistana qanunsuz, gizli, qeyri-leqal surətdə 1 milyard dollardan artıq məbləğdə olduqca böyük miqdarda silah göndəmişlər. Özü də bu silah növləri Rusiya mətbuatında elan edildikdə bu, Azərbaycanda böyük narahatlıq, həyecan, açığını deyim, vahimə yaratdı. Bu nə üçün edilmişdir? Ermənistən bunu hansı məqsədə edir? Görün, balaca, kiçik bir respublika nə qədər silah yiğib gətirir. Halbuki bu silah bir vaxt Ermənistənə özünü də partladı bilər. Nə üçün Rusiya oraya bu qədər silah göndərir? Məsələ də, bax, bundadır.

Siz bilirsiniz ki, Dövlət Dumasında müzakirə oldu, Dövlət Duması materialları Rusyanın Baş Prokurorluğuna göndərməyi qərara aldı. Bize məlum olduğuna görə, prokurorluq təhqiqat aparır. Dövlət Dumasının Müdafiə Komitesinin məruzəsi həm Baş Prokurorluğa, həm də Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinə göndərilmişdir. Mən ona həmin silahlarnın Rusiyaya qaytarılmasını təmin etmək xahişi ilə rəsmi məktub göndərmişəm. İndi bizi o qədər də maraqlandırırmış ki, bu cinayəti kim törətmüşdür və o, necə cəzalandırılacaq. Bu, Rusyanın daxili işidir. Bizim üçün başlıcası budur ki, qanunsuz göndərilmiş bu silahlarnın hamısı Ermənistənən alınır Rusiyaya qaytarılsın.

Rusiya tərəfindən Ermənistənə verilmiş bu qədər böyük miqdarda silahın olması, habelə Ermənistənən bundan əvvəl də malik olduğu silahlar çox böyük qorxu və təhlükə yaradır. Buna görə də hesab edirəm ki, atəşkəs rejiminin pozulmasına heç bir əsas vermək olmaz və əsla yol

vermək olmaz ki, bu atəşkəsi kimse hansı məqsədlərləsə pozsun. Biz öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, bu atəşkəs pozulmasın.

S u a l : Heydər Əliyeviç, indi bütün bir sıra kütłəvi informasiya və sitelerində müharibədən «Torpağın neftle mübadiləsi» yolu ilə, Qərb politoloqlarının təbirincə desək, «məharətlə» çıxmağın mümkünüyü məsəlesi müzakirə edilir. Belə bir variant mümkündürmü ki, beynəlxalq zəmanetlərlə neft kəmərlərindən biri Ermənistəndən keçsin və bu, işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması üçün əsas olsun? Sizde bu məsələyə baxılmışdır?

C a v a b : Siz bilirsiniz ki, biz neft kəmərlərinin çəkilişini qabaqdan planlaşdırmışıq. Onlardan biri ilkin neftin Rusiya ərazisi ilə nəql edilməsi üçün bizim ərazimizdən çəkilmişdir. Amma deməliyəm ki, təəssüflər olsun, Rusiya tərəfi öz öhdəliklərini yerinə yetirməyib. Biz öz ərazimizdə Rusiya ilə sərhəddək neft kəməri çəkməli idik. O, neft şirkətləri konsorsiumu tərəfindən inşa edilmişdir. Lakin biz bilmirik, neft kəmərinin Dağıstanda sərhəddən başlayıb Novorossiysk limanındakı Rusiya ərazisindən keçən hissəsi hansı vəziyyətdədir. Biz artıq indi bu neft kəməri ilə neft ixrac etmək istərdik və 1996-ci ilin yanvarında Moskvada cənab Çernomirdinə mən həmin neft kəməri haqqında saziş imzalayarkən belə bir razılışma olmuşdur.

İndi Rusiya tərəfi bunu oktyabrda etməyə söz verir. Biz oktyabr aymadək de gözləyəcəyik. Amma ümidi etmək istərdik ki, bu vəd yerinə yetiriləcək və biz Rusiya ərazisi vasitəsilə neft ixrac edə biləcəyik.

Bilirsiniz, qəribə vəziyyət yaranıbdır. 1994-cü ildə biz müqavilə imzalayanda və neft kəmərləri haqqında səhbət başlananda Rusyanın bəzi dairələrində narazılıq yarandı: necə ola bilər ki, bu neft Rusyanın ərazisindən deyil, hansısa başqa ölkələrin ərazisindən keçsin? Biz ilk neft kəmərini mehz Rusiyaya istiqamətləndirdik, ancaq onun tərəfindən hazırlıq yoxdur. İkinci neft kəmərini Gürcüstan ərazisindən Qara dənizə doğru çəkirik, 1998-ci ilin axırında hazır olacaqdır. Ancaq gələn əsrin əvvəlində çıxardılacaq böyük nefti ixrac etmək üçün böyük neft kəməri lazımdır. Bu müqavilənin layihəsi üzrə həmin boru kəmərinin keçəcəyi marsrutun bir neçə variantı var. Sabitliyi, sülhü təmin etmək üçün, ancaq torpaqların qaytarılması əvəzində neft verilməsi üçün yox – mən məsələnin bu cür qoyulması ilə razi deyiləm – müharibəyə son qoymaq üçün, Ermənistənən da iqtisadi fayda götürməsi üçün bir

neft kəmərinin Ermənistan ərazisi vasitəsilə Türkiyəyə çekilməsini de variantlardan biri kimi nəzərdən keçirmək olar.

S u a l : Bu ilin fevralında, Gürcüstan prezidenti Eduard Şevardnadze'nin Azərbaycana səfəri zamanı o və Siz bəyan etdiniz ki, MDB daha demokratik və səmərəli olmalıdır. Sizin fikrinizcə, MDB-nin demokratikiyi və səmərəliliyi nədən ibarətdir? MDB-də integrasiya necə olmalıdır?

C a v a b : Demokratiklik çox aydın məsələdir. Müxtəlif beynəlxalq ittifaqlar – Avropa Birliyi, ASEAN və bir çox başqaları mövcuddur. Onların demokratiklik sahəsində böyük təcrübəsi var. Bu ittifaqların demokratikiyi göstərir ki, birliyə daxil olan bütün ölkələr beraber-hüquqlu olmalıdır, bir ölkənin öz iradəsinə başqasına zorla qəbul etdirməyə ixtiyarı yoxdur və bunu etməməlidir. Gördüyüünüz kimi, bu çox adı və ayındır. Söhbət bundan gedir. Bu isə MDB-də hələlik çatışdır.

O ki qaldı iqtisadi əməkdaşlığı, burada da bütün ölkələrə məsələyə eyni cür yanaşmağı, eyni modeli, eyni prinsipləri zorla qəbul etdirmək olmaz. Kimsə gömrük ittifaqı ilə razıdır, kim isə razı deyildir. Ancaq son nəticədə, əger lazımdırsa ki, bu gömrük ittifaqı hamı üçün faydalı olsun, elə təklif verilməlidir ki, bütün ölkələri razi sala bilsin. Onda həmin gömrük ittifaqı – Avropa Birliyinin gömrük ittifaqı kimi – hamı üçün məqbul olacaqdır. Gömrük ittifaqı haqqında sənədi Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan imzalayıblar, qalanları isə imzalamayıbdır. İndi Rusiya və Belarus hansısa bir ittifaq barede sənəd imzalayıblar, onlar hələ öz aralarında mübahisə edirlər ki, bu necə bir ittifaqdır, necəliyini hələ özləri də bilmirlər. Ona görə də çox məsələ var, bular da məhz onu göstərir ki, MDB-ni təkmilləşdirmək lazımdır.

S u a l : Azərbaycanda qaçqınların vəziyyəti necədir, onlar necə yaşayırlar?

C a v a b : Azerbaycanda qaçqınlar çox ağır vəziyyətdədirler. Beş il qaçqın vəziyyətinde olmaq, öz mənzili olmadan, şaxtalı qışda da, son dərəcə isti yayda da çadırda yaşamaq, inanın ki, çox ağırdır. Qaçqınların çadır düşərgələrində olmuş Qərb dövlətlərinin bezi xadimləri oradan qayıtdıqdan sonra ağır təəssüratdan özlərinə gəle bilmirdilər. Məsələn, bir dəfə cənab Bjezinski buraya gəlməmişdi, o da qaçqın düşərgələrində olmuşdu. Oradan qayıtdıqdan sonra mənimlə söhbət zamanı dedi ki, Fələstin qaçqınlarının, əfqan mücahidlərinin düşərgələrində, Afrikada olub, lakin belə vəziyyəti heç yerdə görməyibdir. Ancaq bizim

xalqımız dözümlüdür, on başlıcası isə, bu insanlar bizim vədlərimizə inanırlar, inanırlar ki, Ermənistan silahlı birləşmələrinin işgal edilmiş torpaqlardan çıxarılmasına sülh yolu ilə, danişqlar vasitəsilə nail olacaq və qaçqınlar öz yaşayış yerlərinə qayıda bilecekərlər.

Halbuki onların əvvəller yaşadıqları yerlərdə indi hər şey dağdırılmış, qarət edilmişdir. Lakin mən bu fürsətdən istifadə edib Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı ehtirasları qızışdırmaq istəməzdəm. Əksinə, hər şeyi etmək istəyirəm ki, sühl bərpa olunsun. Dünən konsert vərilen muzein həyatında Azərbaycanın görkəmli adamları olan Üzeyir Hacıbeyovun, Bülbülün, Nətəvanın tunc abidələri durur. Bu abidələr onların vətənində, indi erəni silahlı birləşmələrinin işgali altında olan Şuşada qoyulmuşdu. Bax, həmin abidələr gülləbaran edilmişdir. Sonra eşitdik ki, bu heykəlləri tunc kimi Gürcüstanın rayonlarından birində satırlar. Biz bu abidələri özümüzə qaytarmaq üçün bəzi şəxslərə təxminən 500 min dollar verdik və onlar indi muzeinə qayızısındadır. Bir baxın, bu tunc heykəllər üzərində nə kimi vəhşilik törədilmişdir.

İşgəl olunmuş torpaqlarda hər şey – yaşayış evləri də, məktəblər də, xəstəxanalar da, fabriklar də, zavodlar da, mədəniyyət sarayları da, kitabxanalar da dağdırılmış, qarət edilmişdir. Camaat bunu bilir, amma deyirlər ki, onlara doğulduğuları, əcdadlarının yaşamış olduğu torpaq gərəkdir. Deyirlər: «Biz bu çılpaq torpaqda yaşayırıq, əvvəzində hiss edirik ki, öz torpağımızdayıq».

Bir daha tekrar edirəm, qaçqınların vəziyyəti çox ağırdır. İstəsəniz, hətta Bakıda yataqxanalara gedə bilərsiniz, elə inzibati binalar var ki, biz onları qaçqınlara vermmişik. Əlimizdən gələni etmişik. Əger heç bir rahatlığı olmayan inzibati binanın kiçik bir otağında üç ailə və təxminən 10 uşaq qalırsa, onda siz bu adamların vəziyyətini təsəvvürünüzü getirin. Hələ yaxşı ki, onlar çadırda deyil, binada yaşayırlar. Bununla belə, vəziyyət çox ağırdır. Amma məsələnin dinciliklə həlli nə nail olmaq üçün biz də dözürük, xalqımız da.

S u a l : Son illərdə Azərbaycan iqtisadiyyatında canlanma əmələ gelmişdir. 1995-ci ildə iqtisadiyyatda durğunluq var idi və ümumən daxili məhsul 21 faiz azalmışdı, ancaq 1996-ci ildə 3,5 faiz artmışdır. İstehsalın hecmi kənd təsərrüfatında 3 faiz, neft kimyası sahəsində 1,5 faiz, maşınqayırmada 6 faiz artmışdır. Milli valyutanın – manatın məzənnəsi möhkəmlənmişdir. Bu o deməkdirmi ki, Azərbaycan iqtisadiyyatı böhrandan çıxmışdır?

C a v a b : Əvvələ, sağ olun ki, bizim rəqəmlərlə tanış olmusunuz. Yoxsa ki, mən onları imkan dündükdə elan etmək istəyirdim.

Doğrudan da, siz dediyiniz kimidir. Amma deyə bilmərəm ki, Azərbaycan iqtisadiyyatı böhrandan çıxmışdır. Ərazinin 20 faizi işgal altında olduğu, 1 milyon adam qəçqin vəziyyətinə düşdüyü və onların böyük eksəriyyəti işsiz qaldığı, bir çox sənaye müəssisələrimiz qeyd etdiyim hallarla əlaqədar ağır vəziyyətdə olduğu bir vaxtda biz hər halda iqtisadi yüksəlişə nail ola bilmək və bu onu göstərir ki, böhrandan çıxırıq. Bu da 1994-cü, 1995-ci, 1996-ci illərdə həyata keçirdiyimiz və cari ildə də davam etdirdiyimiz iqtisadi siyasetin nəticəsidir. Təsəvvürə gətirin ki, biz öz bütçemizi 1996-ci ilde yerine yetirdik. Öyünmək istəmirəm, lakin Azərbaycanın cari il üçün dövlət bütçəsini 1996-ci ilin noyabrında təsdiq etdik. Həm də birinci kvartalın bütçəsi yerine yetirilmişdir. Bilirəm ki, Rusiyada vergilerin toplanması uğrunda hər gün mübarizə gedir. Amma bizdə birinci kvartalda vergi yiğilması planı artıqlaması ilə yerinə yetirilmiş və ötən ilin müvafiq kvartalı ilə müqayisədə vergilerin yiğilması 50, yaxud 60 faiz artmışdır.

Bütün bunlar iqtisadi siyasetimizin, iqtisadiyyatı liberalallaşdırmağın, özəlləşdirmənin, bir çox digər iqtisadi islahatların nəticəsidir. Siz yəqin bilirsiniz ki, biz torpaq islahatı haqqında, torpağın şəxsi mülkiyyətə verilməsi haqqında qanun qəbul etmişik. Bir az özümüzü tərifləyib deyə bilərəm ki, zənnimcə, digər MDB respublikalarında belə bir qanun hələ qəbul olunmayıbdır. Biz riskə getdik və hesab edirəm ki, bu öz nəticələrini verəcəkdir.

Özəlləşdirmə feal gedir. Bütün xarici ticarətimizi liberalallaşdırmaşıq. Bütün bunlar da öz nəticələrini verir. Bəli, bizim manatın dollara nisbətən məzənnəsi möhkəmlənmışdır. 1994-cü ildə bizdə inflasiya 1600 faiz olduğu halda, indi, demək olar, yoxdur.

Əlbəttə, demək istəmirəm ki, biz böhrandan çıxmışq. Bizim hələ çox problemlərimiz var. Amma böhrandan yavaş-yavaş çıxarıq. Hesab edirəm ki, 1997-ci il bu baxımdan mühüm müsbət iqtisadi irəliləyişlər ili olacaqdır.

S u a l : Məlumdur ki, Rostropoviç dissident olan vaxtlar Siz DTK-nın generalı idiniz. Bu Sizin onunla münasibətlərinizə nə dərəcədə təsir göstərirdi? Ola bilsin ki, Siz o vaxtlar onun müqəddərətində müəyyən dərəcədə iştirak edirdiniz. Daha bir sual: Belə bir fikir var ki, SSRİ-də yenidənqurmaya mehz DTK başlamışdı.

C a v a b : Bəli, mən DTK-nın generalı olmuşam. Bu doğrudur. Bəziləri bunu həmisi mənim bioqrafiyamın mənfi sehifəsi kimi qələmə verməyə çalışırlar. Hesab edirəm ki, mənim bütün bioqrafiyam müsbətdir. Mən öz bioqrafiyamın bir sətrində də imtina etmirəm və keçmişdə mənim həyatımda nə olmuşsa, hamısı ilə fəxr edirəm. Mən cavan yaşlarımından Kommunist Partiyasının üzvü olmuşam, dövlət təhlükəsizliyi orqanlarında olmuşam, burada uzun illər ərzində xidmət etmişəm, burada dövlət təhlükəsizliyi naziri, general olmuşam. Bunların hamısı olubdur. Lakin 1969-cu ilin iyul ayında məni Azərbaycan KP MK-nin birinci katibi seçdilər, Rostropoviç isə 1974-cü ilde dissident olmuşdur.

Nə deyə bilerəm? Azərbaycanın Dövlət Təhlükəsizliyi Komitəsinde işlədiyim dövrədə, respublikaya rəhbərlik etdiyim 14 il ərzində də Azərbaycanda dissidentlər olmayıbdır. Soruşa bilərsiniz: niyə? Dissidentlər olmasına olmuşdur, amma biz onları dissident hesab etmirdik. Yəni onları dissidentlik halına gətirib çıxarmırdıq, sadəcə olaraq dissidentlər axtarmırdıq.

Bizim gənc yazıçılarımız – indi onlar Azərbaycanın görkəmli yazıçılarıdır – var idi ki, onları 60-70-ci illərdə dissident etmək istəyirdilər. Mən hələ DTK-da işləyərkən Rüstəm İbrahimbəyov, Eldar Quliyev «Bir cənub şəhərində» adlı film çəkmişdilər, lakin yerli həkimiyət orqanları filmin ekrana çıxarılmasını qadağan etmişdilər. Mən onda respublikanın rəhbəri deyil, DTK-nın sədri idim. Mübahisələr gedirdi, onlar ərizələr yazmağa başladılar və mənə müraciət etdilər. Mən kinostudiya gedib bu filmə baxdım və dedim ki, onu ekrana buraxmaq lazımdır. Bunu respublikanın o vaxtı rəhbərliyinə çatdırıldım. Mən bu filmə yol verdim. Lakin sonra SSRİ-nin daxili işlər naziri Şolokov etirazını bildirdi, filmin qadağan olunmasına çalışdı, çünkü bu filmde milis işçilərinin rüşvətxorluğuna dair epizodlar var idi. Dissident filmi hesab edilən bu filmi mən ekrana buraxdım, halbuki filmin yaradıcılarını da dissident adlandırmaq istəyirdilər.

Yaxud başqa bir misal. Mən artıq respublikanın rəhbəri olarkən Rüstəm İbrahimbəyov «İştintaq» filmini çəkdi. Yeri golmişkən, bu filmdə baş rolu, müstəntiq rolunu Kalyagın oynayır. Respublikada bir çox rəhbər işçilər bu filmə baxıb dedilər ki, film onları gözdən salır, rüşvəy edir, film göstərir ki, Azərbaycanda korrupsiya, rüşvətxorluq var və əgər onu bütün Sovet İttifaqında göstərsələr, deyəcəklər: «Azərbaycanda belə hallara yol verilir». Halbuki rüşvətxorluq hər yerdə var.

Mən dedim: bilirsinizmi, olan şeyə nə demək olar. Bele isə, biz bunu niyə gizlətmeliyik? Nə qədər çox gizlətsək, rüşvətxorluq üçün bir o qədər çox imkan olacaq. Qoy bilsinlər.

O vaxtlar bu film Dövlət mükafatına layiq görüldü və nəinki Sovet İttifaqının, hətta bir çox digər ölkələrin ekranlarına çıxarıldı. Demək istəyirəm ki, mən bu adamlara heç də dissident kimi baxmirdim, eləcə də hesab etmirdim ki, Rostropoviç dissidentdir. Mən belə düşünürüm ki, o, düz hərəkət edir. Lakin o vaxtlar Rostropoviç və Qalina Vişnevskaya haqqında qəbul olunmuş qərara təsir göstərməye haqqım və imkanım yox idi. Onları vətəndaşlıqdan məhrum etdilər və sair. Lakin size təcəccübü görünsə də, DTK generalı kimi, mən həmin instansiyalarla, yəni Rostropoviçi dissident hesab edən instansiyalarla eyni rəydə deyildim.

Sizin ikinci sualınıza – yenidənqurma barədə sualınıza gəldikdə isə bu, mürəkkəb sualdır. Prinsip etibarı ilə Andropov cəmiyyəti həqiqətən əsaslı şəkildə demokratikləşdirmək isteyirdi. Mən Andropov ilə yaxın idim. Mən Moskvaya işə dəvət ediləndə onunla bir il işlədim. Onun demokratikləşdirməyə dair həqiqətən çox xeyirxah arzuları, niyyətləri, planları var idi, çoxlu layihələri vardi. Təəssüf ki, sonralar bütün bu iş deformasiyaya uğradı və yenidənqurma sizin bildiyiniz şəkər düşdü.

S u a l : Müxalifətə Sizin qarşılıqlı münasibətləriniz necədir?

C a v a b : Respublikada müxalifətin olmasını normal hal sayıram. Bir halda ki, biz demokratik dövlət, cəmiyyət qururuq, deməli, burada hamı eyni cür ola bilmez. Şübhəsiz ki, müxtəlif baxışlar, fikirlər, münasibətlər və sairə olmalıdır. Ona görə də bizdə müxalifət var, çoxlu müxalifət qəzetləri çıxır, partiyalar çoxdur, 30-a qədəri qeydiyyatdan keçmişdir, elə partiyalar da var ki, qeydiyyatdan keçməyib, ancaq özlərinə partiya elan edirlər və heç kim də onlara demir ki, partiya deyilsiniz. Bir neçə nəfər partiyada cəmləşib, özlərinin qızılı var.

Müxalifətə mənim münasibətim normal, sakitdir. Ancaq istəyirəm ki, müxalifət sivilizasiyai, normal olsun, Azərbaycanın qanunları və Konstitusiyası çərçivəsində fealiyyət göstərsin. Lakin təəssüf ki, Azərbaycanda bu müxalifətçilik lap əvvəldən başqa xarakter almışdır. Bizdə müxtəlif silahlı qruplar meydana çıxmışdır və tekçə adı deyil, həm də silahlı müxalifət, necə deyərlər, hərbi müxalifət var idi və mən burada onunla qarşılaşdım. Siz bilirsiniz, 1993-cü ildə burada Vətəndaş

müharibəsi başlandı. İş elə getirmişdi ki, əvvəlki, komunist hakimiyətini devirərək hakimiyətə gəlmış və respublikada bir il hakimiyətdə olmuş Xalq Cəbhəsi bu hakimiyətə müəyyən dərəcədə həm də silah gücünə gəlmişdi. Sonra isə o, dövlət sistemi yaratmaq əvəzinə, həm bu, həm də digər tərəfdən olan müxtəlif qanunsuz silahlı dəstələr saxladı. Bu isə ona getirib çıxardı ki, onların arasında hakimiyət arzusunda olan insanlar 1993-cü ilin iyununda hakimiyəti devirmək istedilər. Bu hakimiyət isə özünü qorumağa qadir deyildi və Vətəndaş müharibəsi başlandı. Məhz bu ağır dövrdə mən Bakıya dəvət etdilər, buraya gəldim və iyunun 15-də Azərbaycan parlamentinin sədri vəzifəsini öz üzərimə götürdüm.

Ancaq adamlarda bu xəstəlik qalmışdır. Hətta özlərini müxalifət hesab edənlər də, silahlı yolla hakimiyəti yenidən devirməyi mümkün sayanlar da qalmışdır. İş belə gətirdi ki, 1994-cü ilin oktyabrında mən bu silahlı müxalifətə, dövlət çevrilişi cəhd iilə qarşılaşdım. Mən bu silahlı müxalifətə qarşı xalqın gücü ilə çıxış etdim. Siz yəqin bilirsiniz ki, mən gecə yarısı televiziya ilə xalqa müraciət etdim və saat yarımdan sonra bax, bu meydana yarım milyon insan toplaşdı. Qadınlar, kişilər, uşaqlaqlar gəldilər, bir çoxları ayaqyalın idi. Adamlar silahsız gəldilər və silahlı qruplar heç nə edə bilmədilər. Doğrudur, sonra hərəsi bir yana qəcdi, bir çoxu Moskvada, Rusiyada və başqa yerlərdə yuva saldı.

Altı aydan sonra silahlı müxalifət başqa bir cəhd göstərdi. Dövlət strukturuna XTPD hakimiyətin tabeliyindən çıxdı və malik olduğu silahla, böyük miqdarda silahlı adamlar vasitəsilə hakimiyəti devirməyi qərara aldı. Mövcud siyasi partiyaların, demək olar, hamisi – bundan əvvəl devrilmiş Xalq Cəbhəsi, Müsavat partiyası, digər partiyalar, Moskvada olan Mütəllibov öz qrupları ilə və başqları XTPD-yə qoşuldular. Onların hamisi XTPD-nin rəisi polkovnik Rövşən Cavadovun ətrafında birləşərək ümidi edirdilər ki, o, Əliyevi, qanuni konstitusiya hakimiyətini devirəcək və onlar Cavadovla birlikdə gəlib bu hakimiyəti bölüşdürücəklər. Bizim müxalifətin xarakterik xüsusiyyəti budur. Onlar silahlı yolla və ya terror yolu ilə hakimiyətə gəlməyin mümkün olması fikrindən hələ inkişaf etmişdilər.

Mehkəmə gedir, onlar həbs olunmuşlar. Biz onları zorərsizləşdirə bildik. Onların bir qismi də Rusiyada idi. Həm Moskvada oturan həmin adamlar tərəfindən, həm də buradakı müxalifətçi adamlar tərəfindən birləşdirilmiş və istiqamətləndirilən böyük bir qrup – yeri golmışkən,

bu qrup omonçulardan ibarət idi – ötən ilin dekabrında Dağıstandan keçib Azərbaycana soxulmuş və prezidentə hücum etməyə, onu öldürməyə və hakimiyyəti elə keçirməyə çalışırdı. Amma şüklärələr olsun ki, bütün bunları zərərsizləşdirməye indi bizim kifayət qədər qüvvə və imkanlarımız var. Biz 50-dek adamı həbs etdik. Onlar neinki günahlarını boyunlarına aldılar, həm də bütün bunları necə hazırladıqlarını açıb danışdırılar.

Yaxud, götürək Surət Hüseynovu. 1993-cü ilde o, burada Xalq Cəbhəsinin hakimiyyətini devirməyə müvəffəq oldu və 1994-cü ilde dövlət çevrilişi etməyə cəhd göstərdi. O qazib Moskvada gizləndi. Bir ay, yaxud ay yarımdan əvvəl biz Surət Hüseynovu Rusiyada yaxaladıq – yeri gəlmışken, Rusyanın Daxili İşlər Nazirliyinə bize kömək etdiyinə görə sağ ol deyirik – buraya göttirdik. İndi istintaq gedir. Bilirsinizmi, bax bu bizim müxtəlif müxalif qrup və qüvvələrimizin mənfi cəhətidir. Əgər onlar bu xəstelikdən xilas olsalar, başa düşərlər ki, Azərbaycanda hakimiyyətə silah gücünə gəlmək olmaz, əgər hakimiyyət uğrunda sivilizasiyalı yolla mübarizə aparmaq isteyirlərse, qoy yasasınlar, mübarizə aparsınlar.

Axırda, hər halda demək istərdim ki, mən bütün müxalif qüvvələrle, çox normal münasibətdəyəm, amma yalnız demokratiya, sivilizasiya, konstitusiya çərçivəsində fəaliyyət göstərən normal müxalifətlə.

Vəssalam. Çox sağ olun.

TÜRKİYƏ RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT

5 may 1997-ci il

Rəsmi səfər Türkiyənin prezidenti cənab Süleyman Dəmirəlin dəvətiylədir. Mən Türkiyədə son dəfə 1994-cü ilde rəsmi səfərdə olmuşam. Doğrudur, bu müddətdə həm Türkiyədə, həm Azərbaycanda, həm də beynəlxalq təşkilatların toplantılarda Türkiyə rəhbərləri ilə çox görüşərlərim olubdur və indiyə qədər dövlətlərarası, hökumətlərarası bir çox sənədlər de imzalamışq. Ancaq indi belə bir rəsmi səfərin həyata keçirilməsi zərurəti həm Türkiyə, həm də Azərbaycan tərəfindən qərara alınıbdır. Ona görə də mən rəsmi səfərə gedirəm. Bütün sahələrdə – həm iqtisadi əməkdaşlıq sahəsində, həm də elmi, mədəni və başqa sahələrdə ikitərəfli Türkiyə-Azərbaycan əlaqələrinin daha da genişlənməsi, inkişaf etməsi ilə bağlı geniş danışıqlar aparacaq və bir çox sənədlər imzalayacaqıq. Hansı sənədlər olacağını imzalayanda görəcəksiniz. Mən bu dəvəti çox böyük məmənliyətlə qəbul etmişəm və çox böyük hörmət, ehtiram hissi ilə Türkiyəyə səfər edirəm.

TÜRKİYƏ RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ GƏLƏRKƏN QARŞILANMA MƏRASİMINDƏ MƏTBUAT ÜÇÜN BƏYANAT

Ankara, Çankaya köşkü
5 may 1997-ci il

– Hörmətli cənab prezident, əziz dostum, qardaşım Süleyman Dəmirəl! Hörmətli dostlar, qardaşlar!

Sizə Azərbaycan xalqından, Azərbaycan Respublikasından ən səmimi salamları və xoş arzuları çatdırıram. Əziz dostum cənab Süleyman Dəmirəlin dəvəti ilə Türkiye Cumhuriyyətinə rəsmi səfər etmək imkanı əldə etdiyimə görə çox məmənunam və Türkiye torpağına gəldiyimə çox sevinirəm.

Türkiyə bizim dost, qardaş ölkəmizdir. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrinin ən derin kökləri var. Bizim keçmiş əlaqələrimiz və son illərdə sürətli inkişaf edən əlaqələrimiz indi Türkiyə-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldırıbdır. Azərbaycan bundan çox məmənunluq duyur. Azərbaycan xalqı, respublikamızın bütün vətəndaşları Türkiyə Cumhuriyyətinə, Türkiyə xalqına öz qardaş ölkəsi kimi, daim sevgi, məhəbbət hisslerini bildirirlər.

Biz son illər tez-tez görüşürük. Ancaq hesab edirəm ki, bu rəsmi səfər, görüşlər zamanı əldə etdiyimiz nailiyyətlər əsasında Türkiyə-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq imkanını malik olacaqıq. Hesab edirəm ki, bütün sahələrdə əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün imkanlarımız var. Bir müstəqil dövlət olaraq Azərbaycan Respublikası buna çox böyük ehtiyac duyur. Bu günlərdəki görüşlərimiz zamanı mən bu sahələrdə danışçılar aparmaq istəyirəm. Şübhəsiz ki, Türkiye ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında sonədin imzalanması da indiyədək əlaqələrimizin inkişafı yolunda atdığımız addımların ən dəyərlisi olacaqdır.

Azərbaycanın ən böyük dərdi – Ermənistan tərəfindən Azərbaycana edilmiş təcavüz və bunun nəticəsində torpaqlarımızın işgal olunması, işgal edilmiş ərazilərdən bir milyondan artıq Azərbaycan vətəndaşının didərgin düşməsidir. Biz bu məsələnin sülh yolu ilə həll olun-

masına çalışırıq. Ermənistanın Azərbaycana təcavüzü başlanandan indiyə qədər Türkiyə bu məsələdə həmişə Azərbaycanla bir olubdur, biz Türkiyənin dəstəyini, yardımını hiss etmişik. Güman edirəm ki, bu səfər günlərində de Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin keçən ilin dekabrında ATƏT-in Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında sülh yolu ilə həll edilməsi sahəsində də danışçılar aparıb məsələnin həlli üçün səylər göstərəcəyik.

Bir daha qeyd edirəm ki, Türkiyə bizim üçün dost, qardaş ölkədir. Biz – mən və mənimlə bərabər buraya gələnlər özümüzü öz məməkətimizdə hiss edirik. Buraya ayaq basdırığımız andan indiyədək bize göstərilən hörmət və cətirama, çox dostcasına, hərarətli münasibətə görə də həm sevinir, həm də təşəkkür edirik. Əziz dostum, hörmətli prezident Süleyman Dəmirəl, dəvətinizə görə Sizə bir daha təşəkkür edir və ümidi var olduğumuzu bildirmək isteyirəm ki, bizim görüşlərimiz ölkələrimiz, xalqlarımız arasında olan əlaqələri daha da yüksəkləre qaldıracaqdır. Təşəkkür edirəm.

Türk dünyasının görkəmli xadimi Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət etdikdən sonra fəxri qonaqlar üçün xatira kitabına ürək sözləri: «Bu müqəddəs yeri, Türkiyə Cumhuriyyətinin banisi böyük Mustafa Kamal Atatürkün məzarını yenidən ziyarət edərkən onun ruhu qarşısında baş eyirom. Onun ölməz xatirəsinə, bəşər tarixindəki xidmətlərinə dərin hörmət və cətiramımı bildirirəm. Azərbaycan xalqı böyük Atatürkün xatirəsini qəlbində yaşadır, daim yaşadacaqdır. Allah rəhmət eləsin».

HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYE RESPUBLİKASI ARASINDA SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏ MƏTBUAT ÜÇÜN BƏYANAT

Ankara, Çankaya köşkü

5 may 1997-ci il

Hörmətli mətbuat nümayəndələri!

Hörmətli xanımlar və cənablar!

Bu gün mən prezident cənab Süleyman Dəmirlən dəveti ilə Türkiyə rəsmi sefər etməyimdən və buraya gəldiyim ilk dəqiqədən indiyədək Azərbaycan nümayəndə heyətinə, şəxşən mənə göstərilən qonaqpərvərlikdən və dostluq münasibətdən məmənun olduğumu bildirmək istəyirəm.

Bu gün biz çox səmərəli danışıqlar apardıq, çox əhəmiyyətli məsələləri müzakirə etdik, geniş fikir mübadiləsi apardıq.

Bunlar hamisi Türkiye Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq və qardaşlıq əlaqələrinin parlaq təzahüründür. Bizim ölkələrimizi, xalqlarımızı tarixi köklərimiz, tarixi keçmişimiz, ənənələrimiz, mədəniyyətimiz, dilimiz, dinimiz birləşdiribdir.

Azərbaycan müstəqil dövlət olandan indiyədək respublikamızın bütün dövlətlərlə qurduğu əlaqələr içərisində Türkiyə ilə əlaqələri xüsusi yer tutur və xüsusi əhəmiyyət daşıyır. Cənki Türkiyə həmişə Azərbaycanı dəstəkləmiş, Azərbaycanın müstəqil dövlət olması yolunda ölkəmizə daim öz rəğbətini bildirmiş və Azərbaycan öz müstəqilliliyini elan edən kimi ilk dəfə respublikamızı tanıyan dövlət olmuşdur.

O vaxtdan indiyədək əlaqələrimizin artıq zəngin tarixi vardır. Bizim əlaqələrimiz demək olar ki, sürətlə inkişaf edir. Bunların hamisinin da səbəbi Türkiyənin Azərbaycana göstərdiyi xüsusi qayğı və dostluq münasibətidir. Bu qayğını, münasibəti bütün türk xalqı, Türkiyənin dövlət adamları göstərirler. Türkiyənin prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmirlə Azərbaycana xüsusi qayğı və münasibət göstərir.

Bu gün qeyd etmək lazımdır ki, Azərbaycan dövlət müstəqilliliyini olən edən zaman respublikamızın dövlət müstəqilliliyinin tanınmasında hörmətli president Süleyman Dəmirlən xüsusi rol olmuşdur. O dövrən indiyədək, Azərbaycan ilə Türkiyə arasındaki əlaqələrdə prezident Süleyman Dəmirlən xüsusi rol oynayıb və xidmətlər göstəribidir.

Mən bu gün bu fürsətdən istifadə edib bunlara görə hörmətli prezident Süleyman Dəmirelə hörmət və ehtiramımı və bütün Azərbaycan xalqı adından təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Azərbaycan nümayəndə heyətinə və şəxşən mənə bu gün göstərilən bu münasibətə görə də təşəkkür edirəm. Əziz dostum Süleyman bəy, mənim haqqımda və Azərbaycanın indiki ağır dövründə bir prezident kimi mənim gördüyüüm işlər barədə dediyiniz xoş sözlərə görə də sizə təşəkkür edirəm.

Əziz dostlar, əmin ola bilərsiniz ki, Azərbaycan xalqı dövlət müstəqilliliyi və milli azadlığını göz bəbəyi kimi qoruyur və bundan sonra da qoruyaqcadır. Dövlət müstəqilliliyi Azərbaycan xalqının tarixi nailiyətidir və bu tarixi nailiyyəti qoruyub saxlamağı biz özümüzün ali vəzifemiz, ən yüksək borcumuz hesab edirik. Türkiyə ilə əlaqələrimiz bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İkitərəfli əlaqələrimiz, ümumiyyətlə, məsələlərin müzakirəsində çoxtərəfli əməkdaşlığımız fəvqələdo dərəcədə qiymətlidir.

Azərbaycan ilə Türkiyə arasında indiyədək bir çox müqavilələr imzalanmışdır. Amma bu gün imzalanan sazişlər də bizim əlaqələrimizin normativ-hüquqi bazasını daha da genişləndirir, gücləndirir. Xüsusən Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları «Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında» bəyannamə çox böyük əhəmiyyət kəsb edir. Bu, Azərbaycan ilə Türkiyə arasındaki əlaqələrin yeni bir mərhələyə, səviyyəyə çatdığını göstərir. Ümumiyyətlə, bu görüşlər, danışıqlar, imzalanan sənədlər Türkiyə-Azərbaycan əlaqələri tarixində yeni bir mərhələ, səhifə açır. Ümidi var olduğumu bildirmək istəyirəm ki, biz də bu imkanlardan bundan sonra da səmərəli istifadə edəcəyik.

Böyük məmənuniyyət hissisi ilə qeyd edirom ki, respublikamızın böyük dərdi olan Ermənistən Azərbaycana etdiyi təcavüz və bu təcavüz nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin işğal olunması, bir mil-yondan çox vətəndaşımızın doğma yurdundan didorgin düşməsi və ağır vəziyyətdə yaşaması məsələsi Türkiyəni daim narahat edir və həmişə

Türkiyə xalqının, ictimaiyyətinin diqqət mərkəzindədir. Türkiyənin dövlət, hökumət başçılarının diqqət mərkəzindədir. Bu məsələyə bu gün də göstərilən münasibət və Ermənistan-Azərbaycan münaqişəsinin keçən ilin dekabrında ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Lissabonda keçirilən Zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında həll edilməsi barəsində apardığımız danışqlar, məsləhətleşmələr və Türkiyənin bu barədə qəti mövqeyi bizim üçün böyük dəstəkdir, da-yadır.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu məsələnin sülh yolunda həll edilməsinə bizim dostumuz, qardaşımız Türkiyə ilə bərabər nail olacaqıq.

Mən ümidiyərəm ki, bugünkü görüşlər davam edəcək və Türkiyə-Azərbaycan dostluğu, əməkdaşlığı günü-gündən inkişaf edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

TÜRKİYƏ CÜMHURİYYƏTİNİN «DÖVLƏT NİŞANI»NIN TƏQDİM OLUNMASI MƏRASİMINDƏ ÇIXIŞ

*Ankara, Çankaya köşkü
5 may 1997-ci il*

Hörmətli prezident, əziz dostum, qardaşım Süleyman Dəmirəl!
Türkiyə Cumhuriyyətinin hökumət üzvləri, dövlət adamları, mətbuat nümayəndələri!

Hörmətli dostlar, xanımlar və conablar!

Bu gün biz Türkiyəyə gəlməyimizə, bu torpaqda olmağımıza çox sevinirik və memnunuq. Türkiyə bizim üçün müqəddəs bir yerdir. Hər bir azərbaycanlı üçün Türkiyə sevimli bir ölkədir. Buna görə Türkiyəni ziyaret etmək özü hər bir insanın həyatında böyük bir hadisədir, xoşbəxtlikdir. Bize bu xoşbəxtlik nəsib olmuşdur. Bu gün mən həddindən artıq həyəcanlıyam. Ona görə ki, Türkiyə Cumhuriyyətinin «Dövlət nişanı»nı mənə əziz dostum Süleyman Dəmirəl təqdim etdi. Mən Türkiyənin bu yüksək dövlət mükafatına layiq görülmüşəm.

Mən çox həyəcanlıyam. Doğrusu, belə bir yüksək mükafatı heç də gözləmirdim. Çünkü Türkiyə ilə Azərbaycan arasındaki əlaqələri inkişaf etdirmək, genişləndirmək, günü-gündən irəliyə aparmaq bir azərbaycanlı, bir vətəndaş kimi mənim müqəddəs borcumdur.

Artıq dörd ilə yaxındır ki, mən Azərbaycana rəhbərlik edirəm. Bu müddədə daim çalışmışam ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələri inkişaf etsin, genişlənsin, yüksəlsin. Çünkü mən həm Azərbaycan üçün, həm də Türkiyə üçün bunun nə qədər faydalı olduğunu bili-rəm. Bunun Azərbaycan üçün nə qədər gərəkli, faydalı olduğunu həmişə dərk etmişəm. Çünkü uzun iller biz Türkiyədən ayrı düşmüşük, xalqlarımız 70 il bir-birindən ayrı düşmüşdür. Bu illər ərzində tək biz yox, bizdən əvvəl yaşamış nəsillər də Türkiyənin həsrətində olublar, Türkiyə ilə qovuşmaq, görüşmək, əl-ələ vermək, Türkiyənin əlini sıxmaq həsrəti ilə yaşayıblar.

Nəhayət, biz 1990-ci ilin əvvəllerində buna nail olduq. Bunun özü hər bir Azərbaycan vətəndaşının həyatında, o cümlədən mənim həyatimdə böyük bir xoşbəxtlikdir. Buna nail olandan sonra bu əlaqələri in-

kişaf etdirmək, xalqlarımızı bir-birinə yaxınlaşdırmaq, qarşılıqlı fayda eldə etmək, şübhəsiz ki, bizim vəzifəmiz olubdur və mən bu vəzifəni yerinə yetirməyə çalışmışam. Əger mənim gördüyüüm bu işlər Türkiyə Cümhuriyyəti, dövləti tərefindən bu qədər yüksək qiymətləndirilirse, mən çox xoşbəxtəm, məmənnunam.

Məni sevindirən bir də odur ki, bu mükafat məhz Türkiyə Cümhuriyyətinin mükafatıdır. Bu, böyük öndər Mustafa Kamal Atatürkün ölkəsinin, onun yaratdığı cümhuriyyətin mükafatıdır.

Mustafa Kamal Atatürk sizin üçün nə qədər əziz və hörmətli olubsa, o qədər da azərbaycanlılar üçün beledir. Ona görə də Türkiyə, demokratik, Atatürk Türkiyə Cümhuriyyəti bizim üçün doğma bir ölkədir. Biz buranı öz diyarımız, məmələketimiz hesab edirik.

Mən bu sözləri demişəm, bu gün bir daha təkrar edirəm: biz bir xalqıq, iki dövlətlik. Bir xalq olan bir dövlətin başçısının o biri dövlətin yüksək mükafatını alması böyük şərəfdır.

Mən sizi əmin edirəm ki, bu böyük etimadı, şərəfi həyatımın sonuna qədər doğrultmağa çalışacağam. Mən onsuz da bunu edirəm və edəcəkdir. Ancaq bu mükafat mənim üzərimə çox böyük məsuliyyət qoyub, vəzifəmi daha da artırıbdır.

Əmin olun ki, mən bu vəzifəni layiqincə yerinə yetirməyə çalışacağam. Əmin olun ki, Azərbaycan daim müstəqil olacaqdır. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı sarsılmazdır, dönməzdür. Əmin olun ki, Azərbaycan demokratiya, azadlıq yolu ilə gedəcəkdir. Azərbaycanın tutduğu yol – demokratik, hüquqi, dünyəvi dövlət qurmaq yolu bizim yolumuzdur. Biz bu yoldan heç vaxt dönməyəcəyik. Bu yolla sona qədər gedib Azərbaycanı Dünya Birliyində layiqli bir səviyyəyə götürib çıxarıcağıq.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir, sarsılmazdır. Biz çalışacağıq ki, bu dostluğu, qardaşlığı gündən-günə möhkəmlədək və yüksəklərə qaldıraq.

Əziz dostum, qardaşım, sizə bir daha təşəkkür edirəm. Çox sağ olun.

* * *

Sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev jurnalistlərin suallarına cavab verdi.

S u a l : Cənab Heydər Əliyev, Bakı-Ceyhan xətti barədə nə deyə bilərsiniz?

C a v a b : Bu gün imzaladığımız strateji əməkdaşlıq haqqında bəyannamədə bütün bu məsələlər öz əksini tapıbdır.

S u a l : Azərbaycan nefti 2000-ci ildə Türkiyəyə gəlib çıxacaqmış?

C a v a b : Azərbaycan nefti Türkiyəyə nə vaxt gəlib çatacaq, – bu-nu zaman göstərəcəkdir. Amma yaxın vaxtlarda olacaqdır.

S u a l : Mətbuatdan məlumdur ki, Rusiya Ermənistana xeyli silah veribdir. Türkiyə-Azərbaycan danışıqlarında bu məsələ müzakirə olundum?

C a v a b : Bilirsınız ki, Ermənistən gizli olaraq Rusiyadan çoxlu miqdarda silahlar, sursatlar alıbdir. Rusyanın paytaxtı Moskvada rəsmi elan edilib ki, Rusiya Ermənistana gizli olaraq bir milyard dollarlıq silah veribdir. Bu, çox böyük təhlükə doğurur. Ona görə də bu gün biz bu barədə ətraflı danışıqlar, müzakirələr apardıq. Şübhəsiz ki, bu hadisə bizim hamıımı düşünməyə dəvət edir. Düşünmək lazımdır. Əgor bu sahədə iş birliyi lazımlı olsa, bunu da etmək olar.

S u a l : Cənab Prezident, Siz bəyan etmişiniz ki, Azərbaycanın tərkibinde Dağlıq Qarabağ yüksək muxtarlıyyət verilməsinə tərəfdarsınız. Ermənistən Azərbaycandan nə istəyir?

C a v a b : Ermənistən Dağlıq Qarabağ müstəqillik istəyir. Biz bu-nu heç vaxt verə bilmərik. Azərbaycan öz torpağının bir qarışını, bir metrini də heç kəsə verməz. Ermənistən torpaqlarının bir qisminin keçmiş zamanlarda Azərbaycana məxsus olmasına baxmayaraq, biz başqa-larının torpağını istəmirik. Biz 1991-ci ildə Azərbaycan müstəqillik qazandığı zaman Birleşmiş Millətlər Təşkilatı tərefindən qəbul olunmuş sərhədlərimiz çərçivəsində torpaqlarımızı qoruyacaqıq və heç kəsə verməyəcəyik.

TÜRKİYƏNİN TANINMIŞ JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ

Ankara

6 may 1997-ci il

- Mən sizi salamlayıram. Əslində bu gün mən keçirilən tədbirlərdə çox danışmışam və bu tədbirlərdə siz de iştirak etmişiniz. Onlara əlavə etməyə bir şey yoxdur. Bu gün siz Türkiyə Böyük Millət Məclisində olmuşunuzsa, orada mən çox məsələlər haqqında danışdım, istədikləri-mi dedim. Ona görə də mən Türkiyəyə nədən ötrü gəldiyim, Azərbay-can-Türkiyə əlaqələri barədə danışmayacağam, çünkü siz bunları artıq bilirsınız. Nə sözünüz varsa, buyurun, mən sizi dinləyirəm.

S u a l : Cənab Prezident, dünən Azərbaycanla Türkiyə arasında bir çox sənədlər imzalandı, o cümlədən «Azərbaycan Respublikası ile Türkiyə Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə» imzalandı. Bu barədə nə deyə bilərsiniz?

C a v a b : Bu çox əhəmiyyətli bir bəyannamədir. Çünkü bu, Azərbaycan-Türkiyə əlaqələrinin strateji xarakter daşıdığını göstərir. Yəni biz artıq strateji partnyoruq. Bunun hem Türkiyə, hem də Azərbaycan üçün məsuliyyəti böyükdür. Eyni zamanda, biz dünyaya da bildiririk ki, Azərbaycan ilə Türkiyənin əlaqələri xüsusi xarakter daşıyır. Yəni bu əlaqələr bu gün, sabah üçün deyil, daimidir. Şübhesiz ki, bu, eyni zamanda bir çox məsələlərdə həm Türkiyənin, həm də Azərbaycanın beynəlxalq aləmdə baş verən məsələlərde eyni mövqəde olmasına, məsləhətlər aparmağımızı və bir-birimizə dəstek verməyimizi də nə-zərdə tutur. Ona görə də bu bəyannamə indiyə qədər imzalanmış sə-nədlərə rəğmən Azərbaycan-Türkiyə əlaqələrini daha da yüksəklərə qaldırır.

S u a l : Cənab Prezident, bu bəyannamə iki ölkədən birinin savaşa girməsi zamanı onların bir-birinə dəstək vermesini nəzərdə tuturmu?

C a v a b : Beyannamədə bu məsələ nəzərdə tutulmur. Bunun üçün əsgəri iş birliyi anlaşması lazımdır. Bu gün mən Böyük Millət Məclisində söylədim, ancaq sizə bir dənə bildirmək istəyirəm ki, məsələn, Rusiya ilə Ermənistən arasında əsgəri iş birliyi anlaşması vardır. Bu

əsgəri iş birliyi anlaşmasında onlar öz üzərlərinə vəzifə götürüblər. Əger bir ölkəyə hücum və ya başqa bir hadisə olsa, o biri ölkə ona yardım edəcəkdir. Mən bilmirəm ki, Ermənistən Rusiyaya nə yardım edəcəkdir? Amma Rusyanın Ermonistana nə yardım edəcəyi aydınlaşdır, məlumudur.

Bizim imzaladığımız bəyannamədə isə belə bir maddə yoxdur.

S u a l : Hörmətli Prezident, bu anlaşmadan sonra əsgəri bir anlaşma imzalana bilərmi və bunu necə qiymətləndirirsiniz?

C a v a b : Ola bilər.

S u a l : Siz buradakı danışqlarınızda əsgəri bir anlaşmanın bağlanması barədə müzakirələr apardınız mı?

C a v a b : Bilirsiz, biz çox məsələlər haqqında danışmışıq. Amma bir halda mən dedim ki, ola bilər, bu hər şeyə cavab verir.

S u a l : Bu bəyannamə ilə əlaqədar gələcəkdə daha bir sənədin imzalanması nəzərdə tutulurmu?

C a v a b : Bu bəyannamənin özü çox uzunmüddətlidir. Yəni onun vaxtı yoxdur, daimidir. Ola bilər iş birliyimiz, strateji tərəfdəşligimiz daha da dərinləşsin və müəyyən bir zamandan sonra bu anlaşmanı dəha da dərinləşdirən bir sənəd imzalayaq. Bu ola bilər. Ancaq indiki zaman üçün bu bizi təmin edir.

S u a l : Cənab Prezident, indi Türkiyə qəzetlərində Türkiyənin Ermənistən dair siyasetində bir yumşalma müşahidə edilməsi, Yerevan-Trabzon xəttində təyyarələrin uçması barədə yazılar dərc olunur. Hə-min yazılarında Türkiyə iş adamlarının Ermonistənla ticarət əlaqələrin-dən də səhəbə açılır. Siz bu barədə, ikincisi isə Bakı-Ceyhan neft kə-məri və Rusiya ilə münasibətlərinə barədə nə deyə bilərsiniz?

C a v a b : Birinci sualımız çox maraqlı sualdır. Bu gün sadəcə, vax-tımlı olmadı. Yəni mənim Türkiyə Böyük Millət Məclisindəki çıxışım bir saatdan çox oldu, ona görə də istəmədim ki, millət vəkillərinin vax-tını çox alıb. Amma bu məsələ fikrimdə idi ki, onu söyləyim. Sadəcə, vaxt çatmadı. Amma indi bu fürsətdən istifadə edib demək istəyirəm ki, Türkiyədə bəzi dairələr ticarəti hər şeydən üstün tuturlar. Amma heç bilmirler ki, ticarət nə noticə verəcəkdir. Yəni Türkiyə ilə Ermənistən arasındaki ticarət bir qazanc gotirəcək deyə, Ermonistənla Türkiyə arasındaki sorhədlərin açılması, sorhəd rejiminin yumşaldılması və başqa bu kimi hərəkətlər meydana çıxır. Mən hörmətli xanım Tansu Cilləro söylədim ki, bir il və ya ondan da əvvəl siz məsələni be-

la qoymadınız ki, «H-50» hava yolunu açandan sonra Ermənistana təsir etmək üçün bizim əlimizdə bir əsas olacaqdır və Ermənistanda yumasalacaqdır, bu da ümumi işe yardım edəcəkdir. Biz buna razı deyildik. Amma Türkiyə bunu istədi və biz də inandıq ki, bəli, doğrudan da belədir. Amma bu hava yolunu açdırın, nə oldu? Birincisi, Ermənistandan yumasması baş verdimi? Olmadı, yoxdur. Ona görə də, indi Ermənistandan Türkiyə arasında ticarət əlaqələri lazımdır?

Yerevandan Trabzona təyyarələr uçur. Bunu biz sizin qəzetlərdən bilirik. Sizin qəzetləriniz bunu yazdı, biz de Bakıda bunu bildik. Biz bu barədə Türkiyə hökumətinə öz etirazımızı bildirdik. Mən dünən də bu barədə danışdım. Söyləyirlər ki, bu, özəl uçaqdır, təyyarədir. Amma indi uçaqların hamısı özəldir. İndi hansı uçaq dövlətindir? Bir də ki, fəqi nədir — özəldir, ya qeyri-özəldir?

Ona görə də bu cür hərəkətlər bizi çox rahatsız edir. Bir il bundan əvvəl də belə şəyler, Ermənistana Türkiyə arasında sərhədin açılması məsələsi olmuşdu. Məsələn, Gürcüstanın xarici işlər naziri bir-iki ay bundan əvvəl Azərbaycana gəlmüşdi. O söyləyirdi ki, guya Türkiyə deyir ki, Gürcüstanla Türkiyə arasındaki sərhəddə iki qapı var, üçüncüünü də açmaq lazımdır. Bunu Türkiyə istəyir? Nə üçün? Çünkü həmin üçüncü qapı Gürcüstanın ermənilər yaşayış serhedindədir. Demək, bu, ermənilərə lazımdır. Mən gürcülərdən soruştum ki, iki qapı sizə yetərlidirmi? Dedilər ki, bizə yetərlidir, üçüncü bizə lazım deyil. Amma bunu bizdən Türkiyə istəyir, biz də sizinlə məsləhətləşirik, sorusuraq — sizin fikriniz necədir? Biz buna etiraz etdik. Bilmirem, bizi etirazımız qəbul olundu, yoxsa yox.

Biliyiniz, Türkiyədə heç bir şeyi unutmayın. Mən Türkiyədəki bütün qardaşlarımı, bacalarımı deyirəm ki, bunu unutmayın. Bu gün mən Türkiyə Böyük Millət Məclisində də dedim. Kimsə, hansı tacir nəsə qazanacaq-qazanmayıacaq — Allah bilir. Ancaq milli mənafeyi, bizim böyük milli işlərimizi ona qurban vermək olmaz. Yaxud, bəzi tacirlər deyirlər ki, «onsuz da Türkiyənin mallarını İran alır, aparır Ermənistanda satır, qazanır. Biz özümüz satarıq, özümüz də qazanarıq». Birincisi, biz bunu araşdırıq. Bu, doğru deyil. Türkiyənin bəzi şirkətləri gizli olaraq Gürcüstanın üstündən Ermənistana ticarət edirlər. Ancaq öz işlərini gizlətmək üçün bu yalanı ortaya atıblar ki, guya onu İran alıb, aparır Ermənistanda satır. İранa, İran tacirlerinə Türkiyə mal-

larını alıb aparır Ermənistanda satmaq lazım deyil. Çünkü İranın özünün çox mali var və o mali da Ermənistanda gen-bol satır. İran ilə Ermənistanda arasında əlaqələr indi o qədər açılıb, genişlənib, o qədər güclənibdir ki, bu iki ölkə arasındaki 40 kilometrlik kiçik sərhəddə qısa müddədə böyük bir körpü tikiblər, həmin körpübən İranın gündə 100 yük maşını keçir. İranlılar Ermənistandan bütün bazarları malla doldurublar. Ona görə də İranlıya lazım deyil ki, Türkiyə malını aparır Ermənistanda satsın. O öz malını aparır satır.

Bax, bu cür hərəkətlər bizi çox incidir. Mən hörmətli prezident Süleyman Dəmərələ də, hörmətli baş nazir Nəcməddin Ərbakanə də, hörmətli xanım Tansu Cillərə də bu barədə fikirlərimizi bildirmişəm. Bu gün sizə də bildirirəm. Türkiyənin ictimaiyyətinə bildirmək istəyirəm ki, onlar gərək Ermənistana belə güzəştlər edilməsinə heç vaxt imkan verməsinlər. Əgər Ermənistana Azərbaycanın işğal olunmuş torpaqlarından çıxsa və Azərbaycanın 1 milyondan artıq vətəndaşı — sizin bacılarınız, qardaşlarınız, türklər öz yerlərinə-yurdularına qayıtsa, əgər Ermənistana öz torpaq iddialarından, o cümlədən Türkiyəyə olan torpaq iddialarından geri çəkilsə, onda şübhəsiz ki, Ermənistana da bir normal ticarət əlaqələri yaratmaq olar. Mən bunu inkar etmirəm. Hesab etmirəm ki, hər şeyi ömürlük qapamaq lazımdır. Ancaq bir halda ki, Ermənistana bu cür hərəkət edir, onun müqabilində Türkiyə tərəfindən ona münasibəti yumşaltmaq, onu açmaq, orada bir «kozır» əldə etmək siyaseti nəticəsiz siyasetdir.

Sən ikinci sual da vermişdin — Bakı-Ceyhan boru xətti barədə. Bilirsiniz, Rusyanın təsiri barədə fikirləri siz unudun. Bizim üzərimizdə Rusyanın təsiri yoxdur. Rusyanın bizim üzərimizə basqısı, hər şeyi var. Biz müstəqil dövlətik, amma bizim üzərimizə basqı yapırlar. Şübhəsiz ki, 1994-cü ildə biz ilk müqaviləni imzalayanda başımıza nə işlər getirdilər — bizim insanları terror etdilər, öldürdülər. Rusyanın kəşfiyyat orqanları bizim həbsxanalardan dörd cinayətkarı çıxardılar, apardılar. Çox işlər gördülər.

Bakı-Ceyhan xətti barədə mən hər yerdə demişəm, bu gün Böyük Millət Məclisində bir daha demişəm. Bizim istəyimiz odur, onu da edəcəyik. Biz çox şəyleri demmişik, istəmişik, həyata da keçirmişik. Bunu da heyata keçirəcəyik.

S u a l : Hörmətli Prezident, Dağlıq Qarabağda müstəqillik elan ediblər. Buna necə baxırsınız?

C a v a b : Dağlıq Qarabağın müstəqilliyi ola bilməz.

S u a l : Amma ermənilər bunu isteyir?

C a v a b : Ermənilər ancaq bunu isteyirlər.

S u a l : Cənab Prezident, əgər Dağlıq Qarabağın müstəqilliyi de-fakto elan edilsə, Azərbaycanın taleyi nə ola biler?

C a v a b : De-fakto bu müstəqilliyi indi də yaradırlar. Ancaq bunu heç kən tanımır. Onlar da məsəlenin bu cür bitdiyini hesab etmirlər.

S u a l : Əgər onlar bu işə cəhd göstərərlərse?

C a v a b : Bunu gelecek göstərəcək.

S u a l : Hörməti Prezident, Siz bütün çıxışlarınızda Mustafa Kamal Atatürkün Türkiye xalqı qarşısındaki xidmetlərini bir daha yüksək qiymətləndirdiniz. Atatürkün adını tez-tez çəkməyiniz nə ilə elaqədardır?

C a v a b : Bilirsınız, mən XX əsr tarixinin çoxunu şəxson yaşamışam. XX əsr sona çatır. Bu dövrdə mən Türkiyənin həyatını izləmişəm. Azərbaycanın həyatı mənim həyatım olubdur, mən bu tarixi yaxından hiss etmişəm, görmüşəm, oxumuşam. Mən öz fikirlərimi söyləyirəm. Mən Türkiye haqqında, Türkiye Cumhuriyyəti, onun keçidiyi yol bareddə sadəcə olaraq öz fikirlərimi deyirəm. Mən bu ölkəyə gelmişəm, gərək bu ölkənin tarixi, keçmiş, bugünü, geleceyi haqqında öz fikirlərimi söyləyəm. Mən dostam, qardaşam. Mustafa Kamal Atatürk haqqında dediklərim sözlər yetərlidir. Əgər isteyirsiniz, yene də deyim.

S u a l : Türkəlli respublikalar, o cümlədən Azərbaycan öz müstəqilliyini qazananda deməsildər ki, Türkiye Respublikasını model kimi götürəcəklər.

C a v a b : Bəli, bunu mən bu gün də söyləmişəm. Amma bu o demək deyildir ki, bu modeli olduğu kimi götür, istifadə et. Yeni buradakı təcrübədən hansı Azərbaycana uyğundursa, münasibdirdə, biz onu götürürük, qəbul edirik. Türkiye ilə Azərbaycan nə qədər yaxın olsa da, bizim fərqlərimiz də var. Bilirsınız, Türkiyeni götürün: Osmanlı imperatorluğu olub, o dağılib, dağılmış imperatorluğun yerində Türkiye Cumhuriyyəti qurulub. Türkiye Cumhuriyyəti de 70 ildən çoxdur yaşıyr. Amma XX əsrde Azərbaycanın başına nə işlər gelibdir? XIX əsrin əvvəlində Azərbaycan Rusyanın istilası altına düşüb. Sonra – XX əsrin əvvələrində Rusiyada Oktyabr inqilabı oldu. Bu inqilabdən sonra Rusiya dağıldı, yeni bir dəyişiklik əmələ gəldi.

Azərbaycan bu fürsətdən istifadə edib 1918-ci ildə demokratik bir cümhuriyyət yaratdı. Ancaq bu cümhuriyyət çox yaşamadı. Çünkü Ru-

siyada yaranmış Sovet hakimiyəti keçmiş çar imperatorluğunun bütün ərazisini yayıldı. Ona görə də Azərbaycan Sovetlər Birliyinin içində qaldı. 70 il belə olduq. 70 ildən sonra müstəqilliyimizi əldə etdik. Müstəqilliyimizi hansı şərtlər içində əldə etdiyimizi mən bu gün Böyük Millət Məclisindəki nitqimdə dedim. Bunu təkrar etməyə ehtiyac yoxdur.

Yəni XX əsrda Türkiyənin, Azərbaycanın tarixinin nədən ibarət olması arasında fərq çoxdur. Bunlar bir-birindən çox fərqlənir, elədirmi? Ona görə də Türkiye cəmhəriyyət, demokratiya, insan hüquqları və digər ümuməşəri dəyərlərin hansından ki, istifadə edibdir və çox yaxşı nəticələr əldə edibdir, bunları bizim Türkiyədən götürməyimiz daha faydalıdır, neinki Almaniyadan, Fransadan götürməyimiz. Çünkü Türkiye ilə Azərbaycan eyni millətdir, eyni dinə, ənənələrə malik olan bir xalqdır. Türkiye bu demokratiya yolumu keçibdir, biz də onu götürürük. Amma hansı yere qədər, necə demokratiyanı? Bu sizdə bu cür, bizdə başqa cür ola bilər. Heç siz də iddia etməyin ki, sizdəki demokratiya gəlib Azərbaycanda da eyni olmalıdır.

S u a l : Cənab Prezident, bəs dünyəvilik baxımından necə?

C a v a b : Əlbəttə, şübhəsiz ki, bu mütləq olmalıdır. Biz bunu bəyan etmişik. Biz müstəqilliyimizi əldə edən kimi bəyan etmişik ki, Azərbaycanda demokratik, hüquqi, dünyəvi, yəni layiqli dövlət quruculuğu gedir. Bu bizim əsas prinsipimizdir. Bu prinsip bizim üçün dəyişməzdir. Siz bunu dəyişdirirsiniz, yoxsa necə?

S u a l : Cənab Prezident, Türkiye qəzetləri vaxtile Azərbaycanda dövlət çevrilişinə olmuş cəhdlər barədə çoxlu yazılar dərc edirlər. Siz də Böyük Millət Məclisindəki nitqinizdə bu barədə geniş danışdırız və Azərbaycandakı bu çevriliş cəhdlərində Türkiye vətəndaşlarının da iştirak etdiyini söylədiniz. Siz nitqinizdə həmçinin dediniz ki, həmin adamlar söyləmişdilər ki, Türkiye gedəndən sonra səssizcə oturaçaqlar. Ancaq onlar tez-tez televiziyyaya çıxbı həmin çevriliş cəhlərləri barədə müsahibələr verirlər. Siz buna necə baxırsınız?

C a v a b : Böyük Millət Məclisindəki çıxışında mən bu barədə bütün fikirlərimi səmimi olaraq dedim. Güman edirəm ki, hökumət adamları hamısı orada idi.

S u a l : Cənab Prezident, Siz Türkiye iş adamlarının Azərbaycana sərməyə qoymasının vəziyyətindən razınızız? Türkiye ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün bir çox layihələr mövcuddur. Amma əslində Azərbaycanda Türkiye'nin böyük

şirkətləri yoxdur. Olanların hamısı kiçik və orta özəl şirkətlərdir. Ona görə də bir çoxları ölkələrimiz arasında iqtisadi əlaqələrin lazımi seviyyədə olmadığını söyləirlər. Siz bunu doğru hesab edirsinizmi?

C a v a b : Xeyr, doğru deyil. Azərbaycanda Türkiyənin böyük şirkətləri yoxdur. Respublikamıza Türkiyənin əsasən kiçik və orta şirkətləri gəlirlər. Ancaq böyük şirkətlərin nə üçün gəlmədiyini bilmirəm. Doğrudur, biz neft müqavilələrimizdə «Türkiyə petrolları» şirkətinə yer verdik. Bu başqadır. Amma böyük şirkətlər gəlib respublikamızda iş görmürlər. Nə üçün görmürlər, deyə bilmərəm.

S u a l : Cənab Prezident, Siz bunun sebəbini bu günlərdəki danışqlarınızda soruşturdunuz?

C a v a b : Mən bunu dəfələrlə söyləmişəm. Amma bu şirkətlər hökumət dairələrinə tabe deyillər, onların hər biri sərbəstdir.

S u a l : Məgər dövlət onlara təsir göstərə bilməz?

C a v a b : Bəli, təsir edilə bilərsə, edilsin. Güman edirəm, bu şirkətlər çox səhər yol verirlər. Mən bilirom ki, onlar başqa ölkələrə da-ha çox gedirlər. Məsələn, Türkmenistana, Orta Asiyadan başqa ölkələrinə daha çox sərməya qoyurlar. Amma onlar Azərbaycana sərməya qoymurlar. Nə üçün, bilmirəm.

S u a l : Türkiyənin böyük şirkətləri iddia edirlər ki, guya Azərbaycanda onların fealiyyət göstərməsi üçün hüquqi baza yoxdur. Onların iddiaları var. Siz bunu doğru hesab edirsinizmi?

C a v a b : Doğru deyil, Azərbaycanda her şey var. Azərbaycanda hüquqi baza, qanunlar, bütün şərait var. Amma kim gəlmirsə, uduzur. Eyi yoxdur, bu gün gelməsə də, sonra gələcək.

S u a l : Cənab Prezident, Türkiyə Azərbaycan barədə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirirmi? Hiss edilir ki, Türkiyədən incimisiniz...

C a v a b : Mən nə vaxt dedim ki, incimisəm? Siz onu necə hiss etdiniz?

S u a l : Bundan qabaqlı görüşlərinizdən biz bunu hiss etdik. Yəni demək istəyirəm ki, Siz Türkiyənin Ermənistana qarşı münasibətinin yumşalmasından incimisinizmi?

C a v a b : Bəli, Ermənistana münasibət məsələsində həqiqətən incimisəm. Mən bunu açıq deyirəm. Çünkü bəzi vəzifəli adamlar belə şəyər söyləyirlər. İndi də mən xəberdarlıq edirəm ki, belə şəyərə yol verilməsin.

S u a l : Siz Türkiyədən iqtisadi yardım istəmisiniz. Türkiyə bu yardım ayıracaqmır?

C a v a b : Bilirsiniz, yardım etmirəm. Mən söylədim ki, son üç ilde Rusiya Ermənistana bir milyard dollar dəyərində silah veribdir. Amma təkcə silah deyil. Ermənistanda böyük bir atom elektrik stansiyası vardi. 1990-ci ildə onu bağladılar. Çünkü Ukraynanın Çernobil şəhərindəki atom elektrik stansiyasında böyük bir folakat oldu. Çernobil faciəsindən 11 il keçib, amma insanlar inдиyo qədər şikastdırlər, olıldırlər. Buna görə bu, təhlükəli bir şeydir. Ermonilər 1990-ci ildə atom elektrik stansiyasını tamam bağladılar. Amma sonra, iki il bundan əvvəl Rusiyanın həm böyük maliyyə, həm də texniki yardım verdilər, onların mütəxəssisləri, alımları gəlib həmin atom elektrik stansiyasını bərpa etdilər, işe saldılar.

Bu atom elektrik stansiyası, ümumiyyətlə Ermənistən üçün də, Türkiyə üçün də təhlükəlidir. Bunu bilin, əgər orada bir qoza baş verse, Türkiyənin yarısı gedəcəkdir. Ona görə də mən hesab edirəm ki, Türkiyə buna etiraz etməlidir. Ancaq Rusiya bu stansiyanın işə salınmasına kömək edir. Rusiya başqa şəyər də edir.

1992-ci ildə Amerika Azərbaycana qarşı embargo qo'yubdur, Konqres qərar çıxarıbdır. Orada qanuna bir 907-ci düzəliş var ki, guya Azərbaycan Ermənistani blokadaya aldığına görə ABŞ-dan Azərbaycana yardım qadağandır. Heç bir yardım yoxdur. Amma Amerikanın qanunu-na görə keçmiş Sovetlər Birliyinə mənşəb olmuş, indi müstəqil ölkələr olan dövlətlərə Amerika yardım edir. Amerika Ermənistənə daha çox yardım edir, amma Azərbaycana yardım etmir. Yenə də deyirəm, oradan Amerika Azərbaycana embargo qo'yubdur, yardım etmir. Amma Ermənistənə yardım edir; oradan Rusiya Ermonistənə həm bir milyard dollar dəyərində silah verir, həm də başqa yardımlar edir. Amma Azərbaycana heç kəs, Türkiyə də yardım etmir. Mən bunu söylədim.

S u a l : Siz yardım almaq barədə müraciət etdiniz, nə cavab aldınız?

C a v a b : Söylədilər ki, bu məsələyə baxacaqlar.

S u a l : Cənab Prezident, deyirlər ki, «Eksimbank» Azərbaycana krediti artıracaq. Bu doğrudurmu?

C a v a b : Bilirsinizmi, «Eksimbank»ın krediti bizim başımıza bir bəla olubdur. Biz 71 milyon kredit almışıq. Onun da çox hissəsini bugdaya vermişik. Azərbaycanın cörəyə cətiyacını ödəmək üçün bugda-

götürilmeli idi. İndi biz o krediti geri qaytara bilmirik. Son iki ildə 7 milyon dollar faiz vermişik. Əger krediti geri qaytara bilməsək, biz 2000-ci ilədək 20 milyon dollar faiz verəcəyik. Krediti də qaytara bilmirik. Mən o vaxt Azərbaycana gec gəldim. Bu mənim Azərbaycana rəhbərlik etdiyim vaxtdan əvvəl alınan kreditdir. Mən bilseydim belə olacaq, heç bu krediti də almazdım, neçə olsa yaşayacaqdıq.

S u a l : Məgər bu kreditin vaxtı uzadılmayıb?

C a v a b : Onun vaxtının uzadılmasını neyəleyirəm? Biz bu krediti almışıq, amma onu geri qaytara bilmirik. Belə kredit mənə nədən ötrü lazımdır? Belə kredit lazım deyil.

S u a l : Cənab Prezident, neftə görə indi Qərb ölkələrinin, xüsusən Amerika Birleşmiş Ştatlarının Azərbaycana böyük marağı vardır. «AMOKO», «British Petroleum» və digər nüfuzlu şirkətlər Azərbaycanda fealiyyət göstərir. Ermənistən-Azərbaycan münaqişəsi aradan qaldırılmışına görə bəzi adamlar fikirləşir ki, bu cür böyük neft şirkətləri nə üçün öz ölkələrinin başçılarına və müxtəlif dairelərə bu münaqişənin həlli ilə elaqədar təsir göstərmirlər? Əger geləcəkdə Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad etmək istəsə, bu nefətin taleyi necə olacaqdır?

C a v a b : Bilirsiz, sizin bu sualınız «O belə olsa, bu belə olacaq, bu belə olsa, o belə olacaq»dan ibarətdir. Bu suala sən özün cavab tap.

S u a l : Cənab Prezident, Siz İstanbulda Ter-Petrosyanla 45 dəqiqəlik görüş keçirdiniz. Bu görüşün nəticəsi nə oldu?

C a v a b : Görüşümüzün məqsədi odur ki, biz Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli imkanını tapaq. Biz deyirik ki, bunun yolu Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplərdir. Onlar bu prinsipləri qəbul etməyiblər. Amma ne istədiklərini bilmirəm. Ola bilər, Ter-Petrosyanla yenə görüşüm. Güman etməyin ki, her görüşdən böyük bir nəticə ola bilər. Bu o qədər mürəkkəb, o qədər çətin məsələdir ki, bir-iki görüşlə heç bir nəticə almaq olmaz. Amma görüşmək lazımdır.

Sağ olun!

TÜRKİYƏNİN «SAMANYOLU» TELEVİZİYASINA MÜSAHİBƏ

Ankara

6 may 1997-ci il

S u a l : Cənab Prezident, bir neçə gündən sonra 74 yaşından tamam olacaqdır. Bu münasibətlə Sizi təbrik edir, Sizə uzun ömr, cansağlığı arzu edirəm. Cənab Prezident, Siz Büyük Millət Məclisində çox tarixi bir nitq söylediniz. Azərbaycan ilə Türkiye arasındaki mövcud iqtisadi iş birliyindən razısınızız?

C a v a b : Bilirsiz, iş birliyindən mən məmənunam. Çünkü – mən bu-nu Məclisdə də dedim – son üç ildə Türkiye ilə Azərbaycan arasında ticarət üç dəfə artıb. Ancaq mütələq rəqəmi götürəndə bu o qədər də böyük deyil. Mən bu artımdan məmənunam, amma hesab edirəm ki, Türkiye ilə Azərbaycan arasında iqtisadi iş birliyinin daha böyük imkanları vardır. Bu imkanlardan istifadə etmək lazımdır. Biz də öz tərəfimizdən çalışmalıyıq. Mən Türkiyənin iş adamlarını Azərbaycana dəvət edirəm, gəlsinlər, respublikamızın imkanlarından istifadə etsinlər. Onlar bir çox ölkələri gəzir-lər, amma qonşuluqda yerləşən və Türkiye üçün ən yaxın dost olan Azərbaycanı unudurlar. Mən onları Azərbaycana dəvət edirəm.

M ü x b i r : Dünyanın hər yerində yaxşı bilirlər ki, Azərbaycanda iqtisadi əlaqələr üçün çox geniş imkanlar, zəngin neft yataqları vardır.

C a v a b : Bəli, Qərb ölkələrindən biza çox böyük şirkətlər gəlib.

S u a l : Bəs Türkiyədən?

C a v a b : Türkiyədən böyük şirkətlər Azərbaycana gəlmir.

S u a l : Cənab Prezident, indi Türkiyədə xeyli azərbaycanlı tələbə təhsil alır. Son illər Azərbaycanda xeyli türk tohşıl ocaqları fealiyyətə başlamışdır. Azərbaycan dövləti bunu necə qiymətləndirir?

C a v a b : Mən həmisişə buna dəstək vermişəm və bu gün də dəstək verirəm. Mən güman edirəm ki, bunlar Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının inkişaf etməsinə kömək edəcəkdir.

S u a l : Cənab Prezident, neft kəmərləri haqqında Sizə çoxlu sual verilib. İcazə versəniz, mən də «Samanyolu» televiziyası adından Sizə bir sual verədim. Sizcə, bu neft kəməri borusunun Türkiyədən keçməsi şansı böyündürmü?

C a v a b : Mənim könlüm həmişə Türkiyə ilə bir gedir. Ona görə də çalışacağam ki, bu kəmər Türkiyədən keçsin.

S u a l : Cənab Prezident, Siz Gürcüstan və Ukrayna ilə strateji əməkdaşlıq barədə bəyannamə imzalamışınız. Bu bəyannamələrin Azərbaycan üçün faydası əsasən nəden ibarətdir?

C a v a b : Bilirsiniz, biz Türkiye ilə də strateji əməkdaşlığın dərinlaşdırılması barədə bəyannamə imzaladıq. Biz Gürcüstanla və Ukrayna ilə də belə bir sənəd imzalamışq. Bu, Azərbaycanın Gürcüstanla, Ukrayna ilə əlaqələrinin daha da genişləndirilməsi və gələcək üçün çox faydalıdır, əhəmiyyətlidir.

M ü x b i r : Hörmətli Prezident, bu gün cənab Süleyman Dəmirel Sizə «Dövlət nişanı»nı təqdim etdi.

C a v a b : Bu nişan Türkiye Cumhuriyyətinin ən böyük mükafatıdır. Mən bu «Dövlət nişanı»nı çox böyük məmənliyiyətle qəbul etdim. Türkiye Cumhuriyyətinin, dövlətinin belə bir hörmətli nişanına layiq olmaq, şübhəsiz ki, böyük şərəfdür. Mən bunu fərəh hissi ilə qəbul edirəm. Hesab edirəm ki, bu mənim xidmətlərimə verilən ən böyük qiymətdir, eyni zamanda Azərbaycan-Türkiyə dostluq əlaqələrinin yüksəlməsinə xidmət edir.

S u a l : Son zamanlar Ermənistən sürətli silahlanır. Ermənistənən belə sürətli silahlanması təkcə Azərbaycan üçün təhlükəlidir?

C a v a b : Təkcə Azərbaycan üçün təhlükəli deyil. Mən Böyük Millət Məclisində bu məsələ barədə ətraflı danışdım. Rusyanın Ermənistənə verdiyi 1 milyard dollar məbləğində silah təkcə Azərbaycanın əleyhinə işlətmək üçün deyil. Ümumiyyətən Ermənistənə Rusyanın böyük sayıda əsgərlərinin və hərbi bazasının, silahlı dəstələrinin olmasının təkcə Azərbaycan üçün yox, o cümlədən Türkiyə üçün təhlükəlidir.

S u a l : Ölkə xaricində, başda Azərbaycan olmaqla türk dünyasında bizim xeyli tamaşaçıımız vardır. «Samanyolu» televiziyası barədə nə deyə bilərsiniz?

C a v a b : Sizə birinci növbədə ugurlar diləyirəm, bu televiziyanı yaradanlar bir neçə ildir ki, mənimlə yaxşı ünsiyyət qurublar. Mən bu televiziyanın yaradılmasına dəstək vermişəm, yardım etmişəm və bundan sonra da edəcəyəm. Sizə ugurlar diləyirəm.

M ü x b i r : Hörmətli Prezident, biz Sizi anadan olduğunuz gün münasibətlə bir daha ürəkdən təbrik edir və Sizə daha böyük ugurlar, möhkəm cansağlığı arzulayıraq.

TÜRKİYƏNİN NTV TELEVİZİYASINA MÜSAHİBƏ

Ankara

6 may 1997-ci il

S u a l : Cənab Prezident, bilirsiniz ki, Rusiya Ermənistənə hər cür yardım göstərir, ona görə də Erməstan-Azərbaycan münaqişəsi hələlik öz həllini tapmır. Rusiya Ermənistənə gizli yolla silah verir. Bununla əlaqədar Azərbaycan ilə Türkiyə arasında bu sahədə bir iş birliyinin yaradılması faydalı deyildirmi?

C a v a b : Bildiyiniz kimi, bu gün mən Böyük Millət Məclisində də söylədim, Ermənistənə Rusyanın hərbi bazası, əsgəri dəstələri vardır. Bundan başqa, Rusiya ilə Ermənistən arasında hərbi iş birliyi barədə anlaşma imzalanıbdır. Bu anlaşma artıq həm Ermənistənin, həm də Rusyanın parlamentlərində təsdiq olunubdur. Rusyanın rəsmi orqanlarında – Müdafiə Nazirliyində, Parlamentin bir neçə komissiyası tərafından aparılan araşdırılmalar nəticəsində hər şey aydın oldu, sənədlər tapıldı ki, Rusiya Ermənistənə son üç il müddətində bir milyard dollar dəyərində ağır silahlar vermişdir. Bu, təkcə Azərbaycan üçün yox, bütün bölge, o cümlədən Türkiyə üçün çox təhlükəlidir. Mən bu gün Böyük Millət Məclisindəki nitqimdə də bunu anlatdım.

S u a l : Cənab Prezident, bu səfəriniz zamanı belə bir anlaşma bağlanması barədə müzakirələr apardınız mı?

C a v a b : Biz bu məsələni müzakirə etdik və gələcəkdə də müzakirə edəcəyik.

S u a l : İkinci sualım iqtisadiyyatla əlaqədardır. Bir neçə il bundan əvvəl Türkiyənin «Eksimbank»ı Azərbaycana 250 milyon dollarlıq kredit vermişdi. Lakin bu kreditin çox az bir hissəsi ayrıldı. Bu kreditdən istifadə olunması üçün hansı layihələr vardır?

C a v a b : Bilirsiniz, bu kredit açılmışdır. Lakin ondan istifadə edilməsi Azərbaycana heç bir xeyir verməmişdir. Bu vəsaitin 71 milyon dolları xərclənilib. Onun böyük bir qismi o illər, yəni 1993-1994-cü illərde – Azərbaycanda ağır vəziyyət olan vaxt buğda alınmasına sərf edilibdir. Demək, insanlara çörək vermək üçün buğda alınıb. Büyüt bir qismi də o vaxt digər məsələlər üçün istifadə edilib. Amma respublika-

mız bu kreditdən elə bir fayda görməmişdir. Bu krediti geri qaytarmaq imkanımız yoxdur. Amma biz 10 milyon dollar da onun faizini verməyə məcburuz. Demək, 71 milyon dollar görmüşük. Əgər ondan bir şey qazansayıq, başqa məsələ. Amma bir şey qazanmamışq. Bu vəsatit adamların çörəyə olan tələbatının ödənilməsinə xərclənib. Demək, biz 10 milyon dollar faiz ödəmişik, indi 71 milyon dollar da qalıb. Mən hörmətli prezident Süleyman Demireldən, baş nazirin müavini, xarici işlər naziri xanım Tansu Çillerdən, baş nazir Necmeddin Ərbakandan xahiş etdim ki, bu məsələyə baxsunlar. Bunu yardım kimi silsinlər. Böyük ölkələr başqa dövlətlərə nə qədər yardımalar edir.

S u a l : Bu kreditin qalan hissəsi hansı şərtlərlə verilməlidir?

C a v a b : Əger qalan hissəsi də bu şərtlərlə verileceksə, bunu almaq heç lazımdır. Çünkü belə şərtlərlə biz nə edə bilərik?

S u a l : Hörmətli Prezident, Yuxarı Qaradağ münaqişəsinin həlli ilə əlaqədar bəzi səhbətlər yayılır. Guya Siz demisiniz ki, Yuxarı Qarabağ Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunsa, Azərbaycanın ərazi bütövülüy təmin edilsə, neft kəmərlərindən biri Ermənistanın ərazisindən keçə bilər. Siz necə baxırsınız, ermənilər bu şərtlə razılaşa bilərmi?

C a v a b : Dağılıq Qarabağ Azərbaycan torpağıdır. İndi Ermənistan silahlı dəstələri oranı sadəcə olaraq işğal ediblər. Amma bu, Azərbaycan torpağıdır və Azərbaycanın torpağı olaraq qalmalıdır. Ancaq səhbət Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllindən gedir. Ötən ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşü keçirilmişdir. Orada bu məsələnin sülh yolu ilə həll edilməsinin əsas prinsipləri ATƏT-in üzvü olan 53 dövlət tərəfindən qəbul olunmuşdur. Bu prinsipləri təkcə Ermənistan qəbul etmemiştir.

Biz belə hesab edirik ki, münaqişə bu prinsiplər əsasında həll olunmalıdır. İndi ATƏT-in Minsk qrupunun üç həmsədri müəyyən edilibdir. Rusiya, Amerika, Fransa, Azərbaycan və Ermənistana birlikdə çalışmalıdırlar ki, bu prinsiplər həyata keçirilsin, tətbiq edilsin, beləliklə, bu məsələ sülh yolu ilə aradan qaldırılsın.

O ki qaldı neft boru kəmərinin Ermənistandan keçməsi məsəlesi, buna baxmaq olar. Biz şübhəsiz ki, bunu Ermənistana hədiyyə kimi verə bilmərik. Böyük neft borusu elə bir məsələdir ki, bu kəmər hansı ölkənin ərazisindən keçsə, o ölkə daim qazanacaqdır. Ona görə də Ermənistana qazanc vermək üçün gərek Ermənistana da bunun müqabilində bir iş görsün. Bu məsələ müzakirə edilməlidir.

S u a l : Ermənistən-Azərbaycan münaqişəsinin həllində Türkiyənin səyələrini necə qiymətləndirirsiniz?

C a v a b : Türkiye çəhşir. Hörmətli prezident cənab Süleyman Dəmirelə biz Lissabonda çox sıx danışqlar apardıq, məsləhətəşədik. Mən dünənki və bugünkü səhbətlərimdə də rica etdim ki, Türkiye bu məsələlərə daha çox diqqət yetirsin.

S u a l : Cənab Prezident, Bakı-Ceyhan xətti çəkiləcəkmə? Azərbaycan nefti Türkiyəyə nə vaxt gelib çatacaqdır?

C a v a b : Bakı nefti mütləq Türkiyəyə gelib çatacaq. Ola bilər, ilk neft bu istiqamətə, yəni Qara dənizdə Gürcüstanın Supsa limanına gələn ilin noyabr ayında gelib çatısın.

S u a l : Neft kəmərinin öz ərazisindən keçməsində yəqin ki, çox ölkələr maraqlıdır. Buna görə də Bakı-Ceyhan xətti gerçəkləşəcəkmi?

C a v a b : Gerçekləşəcəkdir.

S u a l : Bilirsiniz, neft kəmərinin Türkiyədən keçməsi bizim arzumuzdur. Amma bu məsələdə müəyyən sıxlıqlar da var. Rusiyanın bu məsələdə öz marağısı var. Azərbaycan bu təsirin qarşısında dayana biləcəkmi?

C a v a b : Əlbəttə, bunlar çətin işlərdir. Ümid edirəm ki, biz bu məsələnin həllini tapacağıq.

S u a l : Cənab Prezident, Ankaraya rəsmi səfərinizdə nəzərdə tutduğunuz məsələlər öz həllini tapdınız? Parlamentdəki çıxışınızda mən Sizin Türkiyədən incidiyinizi anladım. Doğrudanlı Siz Türkiyədən incimisiniz?

C a v a b : Parlamentdəki nitqimdə mən hər şeyi açıq dedim ki, 1995-ci ilin martında Azərbaycanda ikinci böyük çevriliş cəhdı oldu. Yəni bu dövlət çevrilişi cəhdlerindən birincisi 1994-cü ilin oktyabr ayında olmuşdur, ikincisi ondan altı ay sonra, martda baş verdi. Parlamentdəki nitqimdə mən bu barədə çox geniş danışdım. Təəssüf ki, bu çevriliş cəhdinin hazırlanmasında və icra olunmasında Türkiyə vətəndaşları da iştirak etmişdilər. Yəni Türkiyə vətəndaşları bu çevriliş edənlərdən olmuşdular. Çox təəssüf ki, Türkiyənin bir sıra vəzifəli şəxsləri də bu işdə iştirak etmişdilər.

1995-ci il martın 17-de dövlət çevrilişinə cəhd göstərənlər gecə hücum etdilər ki, Prezident Sarayını zəbt etsinlər, prezidentə qarşı terror etsinlər. Biz bunun qarşısımı alıq. Şübhəsiz ki, bizim oşgəri hissələrlə onların arasında atışma oldu. Bəzi insanlar qırıldı. Nəhayət, səbələrlə onların arasında atışma oldu.

hı gün oradan bəzi məktublar, kağızlar aşkar edildi. Məlum oldu ki, Azərbaycanda Fərman Dəmirqol kimi bir insan yaşayırırmış. O, Türkiyədən gelib, Türkiye vətəndaşdır. Xalq Cəbhəsinin hakimiyyəti dövründə onu götürir Parlamente müşavir vəzifəsinə qoymuşdular. Amma o, müşavirlik etməyibdir. Bəzi adamlar da ona çox dəstək veriblər, sonra da Azərbaycan Universitetinin müəllimi ediblər, amma müəllimlik də etməyibdir, sizdə bir TİKA təşkilatı var, eyni zamanda onun təmsilçisi olubdur. Türkiyənin böyük elçisi Altan Karamanoğlu hər ay Fərman Dəmirqol TİKA-nın maaşını verirmiş ki, guya o, TİKA-ya xidmet edir və maaş alır.

Cəvriiliş cəhdil ərefəsindəki dörd-beş ay içərisində o, həmin polis polkovniki və digərləri ilə birlikdə bu cəvriiliş hazırlamışdı. Onu hazırlayanlardan biri olmuş və hətta Türkiyəyə gelib buradan bəzi telimətlər almışdı. Sonra Naxçıvanın Kələki kəndində getmişdi. Bilirsiniz ki, keçmiş respublika prezidenti Əbülfəz Elçibəy 1993-cü ilin iyun ayında qaçandan orada, dağda yerləşən doğulduğu Kələki kəndində yaşayır. Gedib onunla görüşmüş, danışmışdı ki, cəvriiliş ediləcek, Heydər Əliyev terror yolu ilə öldürüləndən sonra Azərbaycanda Dövlət Şurası yaradılacaqdır. Dövlət Şurasına bir neçə nəfər daxil olacaq, onun başında isə həmin polis polkovniki duracaqdır. Orada Əbülfəz Elçibəy də, Fərman Dəmirqol da yer alacaqlar, keçmişdə Azərbaycanda az bir müddət respublika prezidenti olub – Ayaz Müttəlibov, o, beş il bundan önce qaçıb və beş ildir Moskvada yaşayır – o da olacaqdır. Müsavat Partiyasının bir üzvü var, Tofiq Qasımov, o, Xalq Cəbhəsinin hakimiyyəti zamanı Azərbaycanda xarici işlər naziri olubdur. O da bu cəvriiliş hazırlanmasında iştirak edibdir.

Onlar hazırlamışdalar ki, silahlı, qan tökməklə, Azərbaycan prezidentini terrorla qətlə yetirməklə hakimiyyəti ələ alınlardı. Fərman Dəmirqol da bunun ən fəal iştirakçılarından biri idi.

Amma biz bunu bilmirdik. Polis polkovnikinin şəhərdə bir bazası vardı, silahlı polis dəstəsini orada toplamışdı, çoxlu silahları da var idi. Mən bunu bilirdim. Ora şəherin mərkəzində, yaşayış binalarının ortasında olan bir yer idi. Yəni orada atəş açılsa, həmin ərazidə yaşayan insanlara da çox zərər getirə bilərdilər. O bazaqlıklär da bundan sui-iştifa edərək orada özlərini qoruyurdular.

Mən bilirdim ki, o polkovnik bu işlərlə məşğul olur və bir neçə dəfə danışmaq üçün dəvət etmişdim, bəzi adamlar gedib onunla danış-

maq istemişdilər. Onun atası da monim yanına gəlmüşdi, atasına anlatdım ki, qoy bu cinayətdən el çəksin. Atası da gedib onunla damışmışdı. O vaxt onun yanında çox adamlar vardı, amma mən bilirdim ki, Fərman Dəmirqol kimi bir adam var.

Onlar yaxalanandan sonra bir çox sənədlər ortaya çıxdı, bunların arasında bir kağız da var idi, ondan göründü ki, Fərman Dəmirqol bu işde iştirak edibdir. Ancaq bu zaman o, yaxasını qurtarıb aradan çıxa bilmişdi. Biz bir çoxunu həbs etdik, bəziləri həlak oldu, amma o, qaca, gizlənə bilmüşdi. Türkiyənin Azərbaycanda olan bəzi məmurları onu gizlətmışdilər. Sonra mən müraciət etdim ki, Türkiyənin adının ləkələnməsi üçün bu məsələ açılmasın və onu gizli olaraq Türkiyəyə verdik. Onda mən hesab etmirdim ki, bu məsələ açılmalı, yayılmalıdır. Çünkü Türkiyə ilə Azərbaycan arasındaki dostluq əlaqələri bizim üçün hər şeydən üstünəndir. Əgor belə bir hadisə olmuşsa, biz onun qarşısını aldıqsa, zərərsizləşdirək, bunu açıb Türkiyə-Azərbaycan əlaqələrini ləkələmək lazımdır. Mən belə fikirdəyəm.

Bu hadisə iki il önce, 1995-ci ilin martında oldu. Bu adam buraya gelib bir müddət yaşadı, amma sonra televiziyanın «32-ci gün» programında, qəzətlerdə rəsmi verdilər, elan etdilər. Ona görə mən bu gün deməyə məcburam. Mən demək, bildirmək istəmirdim. Ancaq bir halda Türkiyənin özündə hesab edirlər ki, bunu söyləmək olar, mətbuatda vermək olar – mən ona görə dedim. Amma o, tek deyil, orada Türkiyənin digər bir vətəndaşı da var, Kənan Gürel – o həbs edildi, məhkəmə oldu, cəza aldı, həbsxanadadır. Türkiyənin bəzi məmurları da bu işdə iştirak etmişlər.

M ü x b i r : Buna görə üzüntünüz varmı?

C a v a b : Yox, keçdi-getdi, bitdi. Türk xalqına sevgi-məhəbbətimi bildirmək istəyirəm. İki gündür ki, mən burada, Ankaradayam. Mən və mənimlə bərabər buraya gələn Azərbaycanın təmsilçilərinə çox gözəl qonaqpərvərlik, çox hərəkatlı münasibət göstərilir. Bu günlər Türkiyə-Azərbaycan dostluq və qardaşlıq tarixinin yeni parlaq, gözəl sahifələri kimi tarixə daxil olacaqdır. Mən bundan çox məmənnunam. Hər iki ölkənin xalqına səadət arzulayıv, uğurlar diləyirəm.

İSTANBULDA MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ BƏYANAT

7 may 1997-ci il

– Hörmətli mətbuat nümayəndələri!

Siz bilirsiniz ki, Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirelin dəvətə mən üçüncü gündür Türkiyədə rəsmi səfərdayım. Burada keçirdiyim görüşlərin hamisini izləyir, bilirsiniz. Ona görə de mən bu barədə etrafı danışmaq fikrində deyiləm.

Ancaq onu bildirmək isteyirəm ki, Ankarada və bu gün İzmirdə – indi İstanbula gəlmmişik – görüşlərimizin hamısı çox yüksək səviyyədə, dostluq və mehribanlıq şəraitində kecibdir. Türkiyə Cümhuriyyəti, Türkiyə xalqı, ölkənin dövlət, hökumət rehbərləri tərəfindən Azərbaycan prezidentinə, Azərbaycan nümayəndə heyətine çox böyük diqqət və maraq, qonaqpərvərlik göstərilir. Belə bir dostluq və qardaşlıq şəraitində biz, hesab edirəm ki, çox səmərəli işləyə bilməmişik və çox yaxşı nəticələr əldə etmişik. Neticələr ondan ibarətdir ki, həm Türkiyə tərəfi, həm de Azərbaycan tərəfi müəyyən etmişik ki, dostluğumuz, qardaşlığımız indiyə qədər hər iki ölkə üçün faydalı olmuşdur və bu dostluq, qardaşlıq əlaqələrini bundan sonra da ireliyə aparmalıyıq. Bu məqsədlə biz Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında müqavilə, anlaşma imzalamışıq. Hesab edirəm ki, bu anlaşma çox tarixi əhəmiyyət daşıyır, əlaqələrimizi daha yüksək səviyyəyə çatdırır, onun məzmununu, keyfiyyətini daha da irəli aparır.

Bununla yanaşı, bir neçə başqa müqavilə də imzalamışıq. Bunlar hamısı iqtisadi əlaqələrimizin daha səmərəli aparılması məqsədi daşıyır. İndiyə qədər Azərbaycan ilə Türkiyə arasında çox müqavilələr, anlaşmalar, sazişlər imzalanıbdır. Bu günlərdə imzalanmış sazişlər de Türkiyə ilə Azərbaycan arasında əlaqələr üçün çox geniş normativ-hüquqi baza yaradıbdır. Güman edirəm ki, əməkdaşlığımız üçün normativ-hüquqi sənədlər var, sadəcə olaraq, biz əməli işlə bu əməkdaşlığı daha da ireliyə aparmalıyıq.

Bir daha deyirəm, bu danışqların, görüşlərin məqsədi Türkiyə-Azərbaycan əlaqələrini daha yüksəklərə qaldırmaqdır. Hesab edirəm

ki, biz buna nail olmuşuq. Çünkü bu, həm Türkiyə tərəfinin, həm də Azərbaycan tərəfinin istəyi, arzusudur. Bunlar da Türkiyə prezidentinin və Azərbaycan Prezidentinin imzaladıqları müqavilədə öz əksini tapıbdır.

Biz bu günlərdə Türkiyədə olmayımdan, keçirdiyimiz görüşlərdən çox razıyıq. Bir də qeyd edirəm, bize çox gözəl qonaqpərvərlik, çox hərəkəti münasibət, dostluq, qardaşlıq münasibəti göstərilir. Bunlara görə de Türkiyənin cümhur başkanına, Türkiyə hökumətinə təşəkkürümüz, minnətdarlığını bildirirəm.

Bu günlərdə Türkiyənin mətbuat nümayəndələri daim yanımızdadır, görüşlərimizi izləyirlər. Oxuya bilməmişəm, amma eçitdiyimə görə qəzetlərdə məqalələr yazıblar, televiziyyada verilişlər verilib. Bunlara görə təşəkkür edirəm. İndi isə suallarımıza cavab verməyə hazırlam.

S u a l : Birinci sualımız belədir: Din azadlığı haqqında qanun son ilde üç dəfə dəyişmişdir. Müsəlman icmaları bundan şikayətlənlər, bu qanun praktikada onların dini azadlıqlarına toxunur. Deyə bilərsinizmi, bu qanun hansı döyişikliklərə uğrayıb və nə üçün?

C a v a b : Hörmətli dostum, siz səhv edirsiniz. Azərbaycanda din azadlığı haqqında qanun heç vaxt dəyişməyibdir. Sadəcə olaraq din haqqında qanun qəbul edilib və bu qanuna əsasən Azərbaycanda bütün dinlər azaddır. Vicdan azadlığı bizim Konstitusiyamızda əks olunub, qanunlarımızda da öz əksini tapıbdır. Bilirsiniz ki, Azərbaycanda əhalinin əksəriyyəti islam dininə itaat edir. Eyni zamanda Azərbaycanda xristianlar, xristian konfessiyası və iudaizmə itaat edənlər, sinaqoq da var. Beləliklə, Azərbaycanda nəinki din azadlığı var, həm də müxtəlif dinlərin birlikdə fəaliyyəti mövcuddur. İslam dini, xristian dini və yəhudi dini birlikdə, yəni hərosi öz sahəsində fəaliyyət göstərirlər. Din tamamilə azaddır və Azərbaycanda dinə qarşı heç bir qeyri-qanuni hərəkət yoxdur.

S u a l : Cənab Əliyev missionerlərin hərəkətlərində narahatdırı?

C a v a b : Missionerlərin nə hərəkəti ola bilər? Mən hiss eləmیرəm ki, Azərbaycanda missionerlərin elə bir hərəkəti var.

S u a l : Sayın Əliyev, Ankaradakı çıxışlarınızda bütünlükdə türk ordusunu çox teriflədiyinizi gördük. Bunun nə ilə əlaqədar olduğunu bir qədər açıqlaya bilərdinizmi?

C a v a b : Bilirsiniz, bu heç bir şeylə əlaqədar deyildir. Türkiyə-Cümhuriyyəti bizim üçün dost, qardaş ölkədir. Siz mənim danışqları-

mı izləmisinizsə, hər yerdə, o cümlədən Böyük Millət Məclisindəki çıxışında, nitqimdə Türkiyənin cumhuriyyət dövründə keçdiyi şanlı, çox şərəfli yol haqqında danışmışam. Türkiyə Cumhuriyyətinin 70 ildən artıq bir dövrdə yaşamasında Türkiyə xalqının yüksək səviyyələrə çatmasında, şübhəsiz ki, türk ordusunun mühüm rolu var. Buna görə də mən Türkiyə Cümhuriyyətinə çox böyük hörmət, ehtiram bəsləyərək, eyni zamanda onun həyatının, cəmiyyətinin, dövlətinin bütün sahələrinə hörmət və ehtiramı bildirirəm. Mən quru qoşunları məktəbinə getmişdim, bilirsınız ki, oraya həm Azərbaycan diasporu toplaşmışdı, həm də polis akademiyasında, quru qoşunları məktəbinde təhsil alan azərbaycanlılar var idi. Onların hamisini salamladım, hörmət və ehtiramı bildirdim. Bunun heç bir başqa səbəbi yoxdur.

S u a l : Bu sahədə Azərbaycanda qayğılarınız varmı?

C a v a b : Azərbaycanda qayğılarımız çoxdur. Ona görə də sualınızı birbaşa belə versəydimiz, özünüzün də, mənim də vaxtımı almazdinız.

Qayğılarımız çoxdur, ən böyük qayğımız odur ki, – mən bunu bu günlərdə hər yerdə deyirəm və bu gün də size çatdırmaq istəyirəm – Azərbaycan qonşu Ermənistan tərəfindən 1988-ci ildən başlayaraq hərbi təcavüza məruz qalmışdır. Bu hərbi təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri bəzi ölkələr tərəfindən onlara göstərilən yardımından istifadə edərək, eyni zamanda Azərbaycan daxilində olan bəzi səbəblərə görə Azərbaycan torpaqlarının, ərazisinin 20 faizini işğal edibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq Azərbaycan vətəndaşı zorla yerində-yurdundan qovulub, didərgin düşübüdür. İndi onların ek-səriyyəti Azərbaycanın müxtəlif bölgələrində çadırlarda yaşıyır. İnsan ola bilər bir ay, iki ay çadırda yaşasın, ancaq illerlə – dörd, beş il çadırda yaşamaq nə qədər dehşətlidir, bunu təsəvvür edə bilərsiniz.

Şübhəsiz ki, Ermənistanın təcavüzüne qarşı Azərbaycan öz torpaqlarını qorumaq məcburiyyətində olmuşdur. Döyüşlər getmiş, qan tökülmüşdür, şəhidlər vermişik. Ancaq Azərbaycan sülhsevər dövlət olduğunu, sühl tərəfdarı olduğuna görə, üç il bundan önce atəşin dayandırılmasına haqqında təşəbbüs irəli sürmüştük. Ermənistan tərəfindən de bu təşəbbüs olmuşdu və 1994-cü il mayın 12-də ateşkəs haqqında saziş imzalanıbdır. O vaxtdan indiyə qədər – bir neçə gündən sonra üç il tamam olacaqdır – atəş yoxdur, yeni savaş yoxdur, müharibə getmır. Amma ey ni zamanda sühl, barış da yoxdur, torpaqlarımız işğal altında qalır.

Biz bu üç il müddətində məsələnin sühl yolu ilə həllinə çalışmışıq, bu sahədə çox səyər göstərmişik. Bu məsələdə cürcəcür beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışmışıq. Amma bu məsələ ilə en çox ATƏT-in Minsk qrupu məşğul olur, onun vasitələrindən istifadə etməyə çalışmışıq.

Nehayət, keçən ilin dekabrında Lissabonda ATƏT-in Zirvə görüşündə Ermənistan-Azərbaycan münəaqışosının sühl yolu ilə həlli üçün bəyanat qəbul edilib, yəni bunu sühl yolu ilə həll etməyin prinsipləri orada əks olunubdur. ATƏT-in bütün üzvləri – 53 ölkənin dövlət başçıları bəyanatın qəbul olunmasına səs verib, ona tərəfdar çıxıblar. Amma Ermənistan əleyhinə çıxbı, bunu qəbul etməyibdir. Buna baxmayaq, 54 dövlətdən 53-ü bunu qəbul edib, belə bir sənəd qəbul olunubdur. İndi Minsk qrupu yeni bir mərhələdə işə başlayıbdır. Hazırda Minsk qrupun üç həmsədri var – Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa. Biz onlarla danışıqlar aparmışıq. Onlar da bu münəaqışının yalnız və yalnız ATƏT-in Lissabon Zirvə görüşündə əldə olunmuş prinsiplər əsasında həll edilməsini nəzərdə tuturlar.

Şübhəsiz ki, eğer Ermənistan tərəfi konstruktiv mövqə tutsaydı, normal münasibət göstərsədi, bu məsələ həll oluna bilərdi. Cünki Lissabon Zirvə görüşündə qəbul olunan prinsiplər Ermənistanın xeyrinə olan prinsiplərdir. Biz burada bir çox güzəştlərə getmişik. Prinsiplər bundan ibarətdir ki, Ermənistanın və Azərbaycanın ərazi bütövlüyü tanınmalıdır. Bilirsiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüğünü indiyə qədər tanımır. Bütün beynəlxalq təşkilatlarda, sənədlərdə separatçılıq pislenir, qinanırsa, qeyri-qanuni hesab olunursa, Ermənistan o sənədə qol çəkməyibdir. Beləliklə, Ermənistan beynəlxalq hüquq normallarına zidd olaraq separatçılığa tərəfdar çıxır. Cünki Dağlıq Qarabağda olan ermənilər Ermənistanın köməyi ilə separatçılıq yolu ilə gedib Azərbaycanda məhz belə bir şərait yaradıblar. Ona görə də bu prinsiplərin birinci bəndi Ermənistanın, Azərbaycanın ərazi bütövlüğünü tanımışdan ibarətdir. Biz Ermənistanın ərazi bütövlüğünü tanıyırıq və onun ərazisinin heç bir hissəsinə iddia etmirik. Baxmayaq ki, Ermənistanın indiki ərazisinədəki torpaqların çoxu keçmişdə Azərbaycana mənsub olubdur. Ancaq biz beynəlxalq hüquq normallarına tabe oluruq və 1991-ci ildə Azərbaycan və Ermənistan öz müstəqilliyini əldə edərkən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş, təsdiq olunmuş sərhədlər çərçivəsində həm Ermənistanın ərazi bütövlüğünü tanıyırıq, həm də istoyırıq.

ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın. İkinci prinsip, ikinci bənd Dağlıq Qarabağə Azərbaycan Respublikasının tərkibində yüksək səviyyeli muxtarlıyyət, özünüidarəetmə hüququ verilmesi barədədir. Bu, doğrudan da Azərbaycan üçün o qədər də münasib prinsip deyil, çünki biz öz torpağımızın, ölkəmizin, respublikamızın bir hissəsinə xüsusi status verməliyik. Ancaq biz münaqişəyə son qoymaq üçün sülh yolu ilə gedərək buna razi olmuşuq. Üçüncü prinsip, Dağlıq Qarabağın bütün əhalisinin – həm erməni, həm azərbaycanlı əhalisinin gələcəkdə təhlükəsizliyini təmin etməkdir. Biz hesab edirik ki, bu üç prinsip əsasında 1997-ci ildə münaqişə həll oluna bilər. Ancaq bunun üçün çox iş görmək lazımdır. Fürsətdən istifadə edib demək isteyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü başlayandan indiyə qədər Türkiye Azərbaycanın haqq, ədalət işini həmişə dəstəkləyib, müdafiə edibdir. Türkiye Minsk qrupunun, ATƏT-in üzvü olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın ədalətli işini daim dəstəkləyib, müdafiə edibdir. Lissabon Zirvə görüşündə də biz bu prinsiplərin qəbul olunmasına çalışarkən Türkiye Cümhuriyyəti, xüsusən hörmətli prezident cənab Süleyman Dəmərəl ilə six əməkdaşlıq edirdik. Bu günlərdəki görüşlərimizdə də Türkiye yenə öz mövqeyini çox qətiyyətə saxlayır və hesab edirik ki, Türkiye Minsk qrupunun üzvü kimi, cyni zamanda beynəlxalq aləmdə böyük nüfuzu, hörməti olan ölkə kimi bundan sonra da bu məsələlərin həllində daim bizimlə bərabər çalışacaq, iştirak edəcəkdir.

Ancaq təəssüflər olsun ki, bu məsələnin sülh yolu ilə həll edilməsinə maneçilik göstərən amillər də var. Bunlar təkcə Ermənistanın Lisbon Zirvə görüşündə qəbul olunmuş prinsiplərin əleyhinə çıxmış deyildir. Bu amillərdən biri son iki-üç ayda aşkar olubdur. Bu da Ermənistanın qeyri-qanuni silahlanmasıdır. Üç ildir ki, biz ateşi dayandırılmışq. Demək, yenidən silahlanmaya heç bir ehtiyac yoxdur. Ancaq iki-üç ay önce Rusiyada, Moskvada aşkar oldu ki, bu müddətdə son üç il içərisində Rusyanın bəzi dairələri tərəfindən Ermənistana gizli olaraq, qeyri-qanuni yolla çoxsaylı silahlar, özü də ağır, çox dehşətli silahlar verilibdir. Rusiya Ermənistana 1 milyard dollar dəyərində silahlar veribdir. Bunların içərisində 84 ədəd T-72 tankı – onlar ən müasir tanklardır – habelə zirehli maşınlar, uzaqvuran raketlər – o raketlər ki, bunları Rusiya Kipra satmışdı və bu, Türkiyədə böyük narahatlıq doğurmuşdu – toplar var, hətta son vaxtlar aşkar olub ki, on kimyevi silah kompleksi də verilibdir.

Bu çox böyük təhlükə doğurur. Azərbaycanda da təhlükə doğurur, ümumiyyətə, Qafqazda sülhün, əmin-amanlığın saxlanması üçün çox təhlükəlidir. Hesab edirəm ki, təkcə Qafqaz ölkələri üçün yox, Türkiyə üçün də təhlükəlidir. Bilirsiniz ki, Ermənistanda Rusyanın hərbi bazaları, ordu hissələri var. Bu ordu hissələri ola-ola, orada Rusyanın özü-nəməxsus silahları mövcud olduğu halda, Ermənistandan orduşuna da, Dağlıq Qarabağın silahlı qüvvələrinə də çox güclü silahlar veriblər. Bu bizi narahat edir, guman edirəm, Türkiyəni də narahat etməlidir və ümumiyyətə, bizim bölgədə vəziyyəti çox gərginləşdirir. Şübhəsiz ki, bunlar hamısı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə halinə mane olan amillərdir. Bunlara diqqət yetirmək lazımdır. Hesab edirəm ki, sizin sualımıza tam cavab verdim.

S u a l : Rusiya Ermenistani silahlandırır. Sizce, bu işdə Rusyanın uzunmüddəli məqsədi nə ola bilər? İkinci sualım isə belədir: Siz Türkiye ilə strateji əməkdaşlıq müqaviləsi imzaladınız. Belə müqavilə bölgədəki başqa ölkələrlə də imzalana bilərmi və bunun bir məqsədi də Ermənistandan, dolayısı ilə həm də Rusyanın yolunu kəsməkdir mi?

C a v a b : Bilirsiniz Rusyanın hədəfi nədir – mənim üçün bunu sizə xirdalamaq lazım deyildir. Əgər Rusiya Ermənistanda hərbi baza, böyük ordu hissələri saxlayırsa, nə üçün saxlayır? Konsert vermək, ya-xud da toy etmək, ticarət etmək üçün saxlamır ki! Əgər bir ölkə başqa bir ölkədə ordu saxlayırsa, bunun məqsədi aydınlaşdır, bunu sizə deməyi-mə ehtiyac yoxdur. Rusiya təkcə Ermənistanda yox, Gürcüstanda da böyük ordu hissələri saxlayır. Rusyanın Ermənistanda olan ordu hissələrinə son zamanlar hərbi baza statusu verilibdir. Bu anlaşma da həm Rusyanın parlamentində, həm də Ermənistandan parlamentində təsdiq edilibdir. Demək, Rusiya burada öz silahları ilə uzun müddət qalmaq fikrindədir. Bundan siz özünüz nəticə çıxarıın.

O ki qaldı bizim Türkiye ilə imzaladığımız strateji əməkdaşlıq haqqında anlaşmaya, belə anlaşmamı Gürcüstanla, Ukrayna ilə də imzalamaşıq. Əgər bizim üçün başqa münasib tərofdaş olsa, onunla da imzala-mağə hazırlıq.

S u a l : Böyük neftin nəqli üçün Bakı-Ceyhan boru kəməri barədə sual verecəyəm. Bilirəm ki, Sizin bu səfərinizə qədər heç bir hökumət qəti təklif verməmişdir. İndiki səfəriniz zamanı Türkiye hökuməti Bakı-Ceyhan neft kəmərinin çəkilməsi haqqında dəqiq təklif veribmi?

C a v a b : Sizin sualınız bir az aydın deyil, amma mən çalışaram buna cavab verim.

S u a l : Mənçə, Azərbaycan hökuməti özü qərara almalıdır ki, bu neft kəməri İrlandan keçsin, yoxsa Türkiyədən. Bu barədə heç bir hökumət Sizə qəti təklif verməmişdir. Bu görüşlər zamanı Türkiyə hökuməti Sizə dəqiq təklif veribmi və eger veribse, bunu nece qiymətləndirirsiniz?

C a v a b : Siz sehv edirsiniz, bize təklif verənlər çoxdur. Büyük neft kəmərinin cürbəcür marşrutları barədə arzularını bildirənlər və müraciət edənlər də çoxdur. Ona görə də bu neft kəmərinin bir çox variantı var, ancaq biz isə strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında imzaladığımız anlaşmadada bunu eks etdirmişik – çalışırıq və çalışacağıq ki, böyük neft kəməri Türkiyənin ərazisindən Ceyhan limanına keçsin.

S u a l : Bakı-Ceyhan boru kəmərinin çekilməsi üçün Türkiyədə yatırım qoyulmasını gözləyirsinizmi?

C a v a b : Əgər Bakı-Ceyhan boru kəməri çəkiləcəksə, onun üçün böyük yatırım da qoyulacaqdır. Bu böyük layihəni yarımsız həyata keçirmək olmaz.

S u a l : Türkiyə ilə Ermənistanın əlaqəlerinin genişləndirilməsini necə qiymətləndirirsiniz?

C a v a b : Son vaxtlar Türkiyə ilə Ermənistanın əlaqələri genişlənibdir. Biz sülhsevər dövlətlik və heç bir ölkə ilə düşməncilik etmək istəmirik. Ermənistana qarşı heç vaxt nə herbi təcavüz etmişik, nə də bir düşməncilik hərəkəti etmişik. Ermənistana təcavüzkardır, Azərbaycana təcavüz edibdir. Azərbaycanın övladlarının qanını töküb, işgal olunmuş torpaqlarda Azərbaycanın bütün varidatını dağdırıbdır. Əsrlərlə insanların yaratdıqları mülklər, Azərbaycanın mülkiyyəti dağdırılıbdır, o yerlərdə bizim tarixi abidələrimiz, müqəddəs dini abidələrimiz dağdırılıbdır. Yəni Azərbaycana böyük həm maddi, həm də mənəvi zərər vurulubdur. Buna baxmayaraq, görünüşünüz ki, biz üç ildir atəşkəs eldə etmişik və məsələni sühl yolu ilə həll etmək istəyirik. Ancaq bunun şərti var. Şərti də ondan ibarətdir ki, Ermənistana silahlı qüvvəleri Azərbaycan torpaqlarından çıxmazı, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Ermənistana Azərbaycan arasında sühl yaranmalıdır. Belə olan halda, ümumiyyətə, bu bölgədə iqlim tamamilə dəyişər və Ermənistana da bölgədəki bütün dövlətlərlə əməkdaşlıq edə, əlaqələrini genişləndirə bilər.

Türkiyə Azərbaycanın yaxın dostu, qardaşı olduğuna görə, həmisi Ermənistandan bu təcavüzünün əleyhinə çıxbı və ona dəfələrlə deyibdir ki, siz Azərbaycanın işğal olunmuş torpaqlarından çıxmasanız, təcavüzə son qoymasınız, Türkiyə heç vaxt Ermənistana əlaqələrini bərpa etməyəcəkdir. Biz bunu məmənuniyyətlə qəbul edirik. Məmənuniyyətlə qəbul edirik ki, Türkiyə ilə Ermənistana arasında diplomatik əlaqələr yoxdur, heç bir başqa dövlətlərə əlaqələr yoxdur. Bu belə də olmalıdır. Çünkü Azərbaycanda qırılan insanlar sizin – türklerin qardaşları, bacılarıdır. Azərbaycan torpağı, Türkiyə torpağı, xalqlarımız bir-biri ilə bağlıdır. Ermənistana gəlib Azərbaycan torpağında qan töküb, insanlarını qırıb və Türkiyə Ermənistana əlaqə saxlasa, bu, anlaşılmaz olar, türk xalqı özü buna yol verməz, Türkiyənin ictimai rəyi buna yol verməz – bunu mən bilirom.

Ancaq təsəssüflər olsun ki, son vaxtlar Türkiyədə bəzi adamlar qazanc əldə etmək, yaxud başqa məqsədlər üçün cürbəcür yollarla Ermənistana əlaqələr yaratmaq isteyirlər. Bir müddət önce çox tekid etdilər ki, Ermənistana «H-50» hava yolu var, ona imkan vermək lazımdır. Biz buna etiraz etdik. Amma Türkiyə hökuməti tərəfindən bizə müraciət etdilər ki, buna açsaq, bəlkə Ermənistana yumşalar, bəlkə belə olar, ele olar. Yaxşı, biz buna razılıq verdik, «H-50» yolu açıldı. Amma Ermənistana mövqeyində heç bir müsbət dəyişiklik olmadı.

İndi son zamanlar bizi məlumatlar gəlir, sizin qəzetlərdə yazırlar ki, Ermənistana təyyarələri Trabzona gəlib-gedir. Biz buna etiraz edirik. Hesab edirik ki, bu, Türkiyə-Azərbaycan əlaqələrinə çox zorər götərir və mən bu barədə fikrimi Türkiyənin dövlət, hökumət başçılarına demişəm. Yaxud da ki, Türkiyənin bəzi adamları Ermənistana ticarət qurmaq isteyirlər. Məsələn, İqdır vilayətinin valisi Ermənistani ziyarət etdi, hətta orada dini mərkəz var, ibadət edib, yaxud nə edib – özü bilər, mən bilmirəm, sizin qəzetlərdə var idi. Ermənistana televiziyası da bunu veribdir – biz Ermənistana televiziyasını izləyirik, seyr edirik. Bəzi tacirlər gedib-gelirlər, guya Ermənistana ticarət edəndə kimse nə isə qazanacaqdır. Ola bilər, kimse nə isə qazanacaq, ancaq Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr qazanc, para üzərində qurulmamalıdır. Bizim ölkələrimizin böyük mənəvi kökləri var, bunları bir-birinə bağlayan milli köklər var. Bu milli, mənəvi mənafəyi ayrı-ayrı şəxsərin qazancına qurban vermək olmaz. Ona görə də mən bu barədə öz fikrimizi və etirazimizi Türkiyənin bütün dövlət və hökumət başçılarına bildirmişəm. Biz bildirmişik ki, buna yol vermək olmaz.

Məsələn, buradan bəzi tacirlər Ermənistana gediblər, sonra gəlib burada təbliğ ediblər ki, Ermənistana ticarət aparmaq lazımdır. Yaxud da mən dünən, srağagün danişarkən bəzi şəxslər deyirlər ki, bilirsiniz, Türkiyə tacirləri deyir ki, guya iranlılar bizim mallarımızı alır, sərhəd-dən keçirib Ermənistanda sataraq para qazanırlar. Yaxşı olar, ele özümüz aparıb sataq və parəni da qazanaq.

Birincisi, bu yanlış fikirdir. İranlılar özləri Ermənistana çox geniş əlaqə yaradıblar, çox geniş ticarət aparırlar, ona çox yardım edirlər, oraya elektrik, qaz xətti çəkirlər, əməkdaşlıqları çox genişdir. Biz bu barədə İran hökumətinə öz etirazımızı bildirmişik. Ancaq təessüflər olsun ki, İran hökuməti bizim bu sözlerimizə diqqət vermir və öz ticarətini, iqtisadi əlaqələrini aparırlar. Əgər Ermənistana getsəniz – sizin bəzi müxbirlər bəzən Ermənistana gedirlər, türk, yaxud ermənidirlər, bilmirəm, bunu özünüz bilərsiniz, gedirlər, hətta Qarabağa da gedirlər – eger ədalətlidirlərsə, onlarda ədalət prinsipi və doğrudan türk qanı varsa, görərlər ki, Yerevanın, Ermənistən, Dağlıq Qarabağın bütün yollarında İran yük maşınları, avtomobiləri doludur. Yeni İran tacirlərinin Türkiyədən mal alıb, aparıb Ermənistanda satmağa ehtiyacı yoxdur. Onlar öz mallarını satırlar, çalışırlar ki, öz malları üçün xarici bazar tapşınlar. Niye gəlib Türkiyənin malını alıb Ermənistanda satacaqlar? Sadəcə olaraq Türkiyənin ayrı-ayrı tacirləri gizli suretdə – bunu bilirik – Ermənistana ticarət edir və sizin dövlət adamlarına deyirlər ki, guya bu malları iranlılar gəlib buradan alaraq aparırlar.

Size bir şeyi də demək isteyirəm. Biz İranın dövlət adamları ilə danişarken onlar deyirdilər ki, niyə bizi qınayırsınız ki, mal aparıb Ermənistanda satırıq, gedin Ermənistən, Yerevanın bazarlarına, görün, ne qədər türk malları var. Bunu bize iranlılar deyirlər. İndi gəlin araşdırın, türk malları oraya necə gedib çıxır – iranlılar aparırlar, yoxsa Türkiyə tacirləri özləri gizli olaraq satırlar. Bu fikirlər – guya İran tacirləri aparıb sataraq pul qazanırlar, amma Türkiyə tacirləri qazana bilmirlər – yanlış, aldadıcı fikirlərdir. Bunları qətiyyən qəbul edə bilərəm. Bir de deyirəm ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə əlaqələrinin mənəvi, milli kökləri var, bunları heç bir paraya, heç bir dollara, heç bir lirəyə dəyişmək olmaz. Mən xahiş edirəm, bunu bilərsiniz.

Mən Türkiyədə olan insanların belə hərəkətlərini qınayıram, buna-را çox etiraz edirəm və güman edirem ki, Türkiyədəki qardaşlarımız, türk xalqı özü, Türkiyənin ictimai rəyi gərək belə hallara yol verməsin.

Bəzən belə danışıqlar gedir ki, Ermənistana qapı açaq. Nə üçün qapı açasınız? Qoy Ermənistən Azərbaycanın işğal olunmuş torpaqlarından çıxsın, ondan sonra birlikdə oturub fikirləşək ki, qapını haradan açmaq lazımdır. Yaxud, bu yaxılarda Gürcüstan tərefindən bizi belə bir məlumat geldi ki, Türkiyə ilə Gürcüstan arasında iki qapı var, Türkiyədən Gürcüstana təklif olunub ki, üçüncü qapı da açmaq lazımdır. Bizzimlə məsləhət edirlər ki, bu işə siz necə baxırsınız? Biz sorusuruq ki, bu qapı haradadır? Bu qapı Gürcüstənə ermənilərin birgə yaşadığı Cavaxeti deyilən yerdədir, demək, onu – üçüncü qapımı ermənilər üçün açırlar. Gürcülerdən soruşduq ki, sizə iki qapı yetərlidirmi? Üçüncüya ehtiyacınız varmı? Dedilər ki, yetərlidir, ehtiyacımız yoxdur. Bəs kimə lazımdır? Dedilər ki, Türkiyə tərefindən bizi belə təklif gəlib. Biz buna da etiraz etdik. Çünkü bu, Gürcüstan üçün deyildi, Gürcüstənə Cavaxetidə bir yerdə yaşıyan ermənilər üçün idi.

Bilirsiniz, mən bunu açıq deyirəm – bəzən siz jurnalistlər mənə sual verirsiniz ki, burada incimisizmi – əlbəttə, belə şeylərdən inciyərəm və dost dostdan, qardaş qardaşdan inciməlidir. Mənə yaxın olmayan başqa bir ölkədən, yaxud xalqdan inciməyə haqqım yoxdur. Çünkü onun mənim qarşısında heç bir öhdəliyi yoxdur, mənim də onun qarşısında heç bir öhdəliyim yoxdur. Amma Türkiyədən, türk xalqından, Türkiyə hökumətindən və Türkiyədə bu işlərə gedən bəzi insanlardan inciməyə haqqım var. Bu mənim inciməyim deyil, Azərbaycan xalqının inciməyidir, Azərbaycan xalqı bundan çox narahatdır. Ona görə de istərdim ki, bunlardan nəticə çıxarasınız.

Yaxud qəzetlərdən bir müxbiriniz Dağlıq Qarabağa gedib və dünən ele biz burada olanda iki səhifəlik reportaj veribdir. Erməni təcavüzkarlarına yaxşı xidmət edirsiniz, cələyin.

S u a l : Ermənistən-Azərbaycan sərhədində yenidən atəş başlayır mı? Bu, ilkin neft kəmərinin çəkilməsi ilə hansısa şəkildə əlaqədardır mı?

C a v a b : Belə hallar olur, bəzən atəşkəs pozulur. Son vaxtlar Ermənistən tərefindən Azərbaycanın məhz Qazax, Tovuz bölgələrində atəşkəsi pozmağa cəhd edirlər. Sizə deya bilərəm ki, sərhəddə atışmalar bəzən üç-dörd saat davam edir və o tərefdən də, bu tərefdən də insanlar həlak olubdur. Bu o yerdər ki, indi biz Bakıdan Gürcüstəndəki Supsa limanına oradan ikinci neft kəməri çəkirik. Bilirsiniz ki, birinci neft kəmərini Bakıdan Rusiya orasızından keçməklə Qara dənizin Novorossiysk limanına olaraq gəlir. Bu, ilkin neftin ixracı üçündür. Supsa li-

manı Türkiyəyə çox yaxın limandır. Belə fikirlər söyləyirlər, mətbuatda belə yazılar gedib ki, məhz boru xəttinin çəkilməsinə mane olmaq üçün orada atəşkəsi pozurlar. Belə fikirlər var.

S u a l : Cənab Prezident, Türkiyə qəzetlərinin yazdığınına görə, Le-von Ter-Petrosyanın Türkiyəyə sefəri gözlənilir və o, işgütər dairələrlə əlaqələri sıxlasdırmış isteyir. Ola bilərmi ki, işgütər dairələr vasitəsilə Ermənistən rəsmi Ankaraya təsir göstərmiş olsun? Rəsmi Ankaradan nə kimi zəmanət aldınız? Gürcüstan ilə Türkiyə arasında üçüncü qapı açılması məsəlesi dövlətlərərəsi məsələdir. Rəsmi Ankaranın buna münasibəti necədir?

C a v a b : Mən size dedim, gürcüler bize müraciət etmişdilər. Biz etirazımızı bildirdik, sonra nə olacaq – bu, Türkiyə ilə Gürcüstanın işidir. Amma biz buna etiraz edirik.

Ter-Petrosyanın sefəri barede mənim məlumatım yoxdur və Türkiyənin dövlət və hökumət rəhbərləri mənim dediyim bu fikirlərlə razıdır. Söz verirlər ki, onlar heç bir hərəkətə yol verməyəcəklər, heç bir qapı açılmayacaq və belə halların qarşısını alacaqlar. Söz verib-lər və ümid edirəm ki, verdikləri sözü yerinə yetirməlidirlər.

S u a l : Mən yenə Türkiyə qəzetlərinə istinad edirəm. Yazırlar ki, İstanbulda keçirilən biznes forumunda Azərbaycan və Türkiyə tərefindən Ermənistən prezidentinə neft kəmərinin Ermənistandan keçməsi təklif edilib ki, Ermənistən da öz qoşunlarını Azərbaycan ərazisindən çıxarsın. Bu fikirlərə Sizin münasibətinizi bilmək istərdim.

C a v a b : Türkiyə tərefindən mənə belə bir təklif olmayıbdır. Qəzetlər haradan götürürler, bunu bilmirəm.

S u a l : Belə bir məsələ – neft kəməri və ərazi məsələsi reallaşa bilərmi?

C a v a b : Bilirsiniz, neft kəməri və ərazi – mən sözün belə qoyuluşu ilə razi deyiləm. Ancaq bizim bu neft kəməri haradansa keçəcəkdir, elədirmi? Əgər doğrudan da neft kəməri bölgədə sülhün yaranmasına kömək edə bilərsə, bunu müzakirə etmek olar. Bölgədə sülh tekçə bizim üçün deyil, hamı üçün lazımdır. Türkiyə üçün də lazımdır. Mən bunu Türkiyənin bütün ictimai rəyinə çatdırıram – qoy Türkiyədə fikirləşməsinlər ki, bütün bu hadisələr Türkiyəyə toxuna bilməz. Əgor Ermənistanda o qədər silah toplanırsa, Türkiyə də düşünmelidir, fikirleşməlidir. Ona görə də bu bölgədə, Qara dəniz, Xəzər dənizi bölgəsində sülhü təmin etmək üçün bütün vasitələrdən istifadə etmek lazımdır.

S u a l : Hörmətli Prezident, atəşkəs haqqında sazişdən sonra Ermənistən silahlansmışdır. Buna qarşı Azərbaycan dövləti nə kimi tədbirlər görməkdədir?

C a v a b : Azərbaycan dövləti Rusyanın prezidentino məktublar göndərib. Ermenistana gizli, qeyri-qanuni silah verildiyinə görə mən Rusyanın prezidenti cənab Boris Yeltsinə üç dəfə məktub göndərmişəm, müraciət etmişəm. Xahişim də ondan ibarət olubdur ki, Rusiya dövləti tərefindən tacili tədbirlər görülsün. Ermənistana qeyri-qanuni, gizli suretdə verilmiş silahlar Rusiyaya qaytarılsın. Mən Moskvada olarkən, martın 28-29-da Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin prezidentlərinin görüşü zamanı bu məsələ müzakirə edildi. Mən bu məsəlonu qaldırımsam və bütün dövlət başçılarına, o cümlədən Rusyanın prezidentinə öz fikirlərimi bildirmişəm. Rusiya prezidenti ilə müzakirə etdiyimiz məsələlərdən biri də Ermənistən-Azərbaycan münasibəsinin sülh yolu ilə həll olunmasında Rusyanın fəaliyyətinin artırılmasıdır – çünki sizə dediyim kimi, Rusiya Minsk qrupunun həmsədridir – eyni zamanda Rusyanın bəzi dairələri tərefindən Ermənistənə gizli, qeyri-qanuni olaraq silahların verilməsidir. Boris Yeltsin mənə bildiribdir ki, o bu məsələni aşadırmış barədə göstəriş veribdir. Moskvada mətbuat konfransında da biz – Boris Yeltsin, başqa respublikaların prezidentləri, o cümlədən mən bir yerdəydik. Orada sual veriləndə mən bildirdim ki, Boris Yeltsin söz verib ki, bu məsəlonun aşadırılmasına nəzarət altında saxlayacaq və məsələ araşdırılan kimi lazımi təbirlər görecəkdir.

Bilmelisiniz ki, Rusiya parlamenti bu məsələ barəsində qərar çıxarıb, onu Rusyanın baş prokuroruna göndəribdir. İndi baş prokuror tərefindən istintaq, aşadırma aparılır. Parlamentin qərarı Rusiya prezidentinə də göndərilibdir. Biz gözləməyimizin məqsədi bir o deyil ki, orada kimi isə cəzalandırınsınlar – bu, Rusyanın daxili işidir. Məqsədimiz odur ki, Ermənistana qeyri-qanuni verilmiş silahlar geri qaytarılsın və bundan sonra Rusiya Ermənistənə heç bir silah verməsin.

S u a l : Hörmətli Prezident, indiyə qədər Bill Clinton ilə üç dəfə görüşmüsunuz. Onu da bilirom ki, Almaniyanın, Ingiltərənin xarici işlər nazirləri Bakıya gəldilər, Azərbaycan ilə Ermənistən arasındaki münasibə barədə Sizin mövqeyinizə yaxın olan mövqelərini bildirdilər. Azərbaycan hökuməti Xəzər neft yataqlarının işlənməsinin böyük his-

səsini Qərb şirkətlərinə vermişdir. Qərb ölkələri isə öz şirkətlərinin mənafeyini qorumağa çox həssasdırlar. Qərb ölkələri ermənilərə təsir göstərə bilirlər. Bu baxımdan Azərbaycan torpaqlarının işğaldan qurtarmasında ABŞ, Fransa və digər Qərb ölkələri nə üçün daha çox feal-hıq göstərmir, bu işğala son qoymurlar?

C a v a b : Birincisi, sən bunu onlardan soruş, onların əvəzinə cavab verə bilmərəm. Ancaq onu demək istəyirəm ki, bəli, mən Amerika prezidenti cənab Bill Klintonla da görüşərkən, onunla telefonla da danişarkən, Fransa prezidenti ilə görüşəndə də – son üç ayda onunla iki dəfə görüşmüşəm – artıq dedim ki, Rusiya prezidenti ilə bir ay önce görüşmüşəm. Almaniyanın həm prezidenti, həm kansleri, həm də xarici işlər naziri ilə görüşmüşəm – hamı söz veribdir. Xüsusən indi, Rusiya, Amerika, Fransa Minsk qrupunun həmsədrələri olduğu zaman üçü də söz verib ki, bu işə fəal qoşulacaqlar və bu məsələnin həlli ilə məşğul olacaqlar. Onlar bəyan ediblər ki, Lissabon Zirvə görüşündə qəbul olunmuş prinsiplər bu danişqolların əsasını təşkil edəcəkdir.

S u a l : Rusiya iqtisadi çətinliklər içərisindədir və böyük həcmdə silah satır, əl altından da satır. Siz Rusyanın dövlət başçısının verdiyi sözə inanırsınız?

C a v a b : Sizin qəzet niyə Ermənistanla belə əməkdaşlıq edir?

J u r n a l i s t : Azerbaycanla da əməkdaşlıq edər, başqa yerlə də. Bizim əleyhimizə olan xəbərləri də veririk.

C a v a b : Əgər sən Azerbaycanla Ermənistani bir gözlə görürsən-sə, bir münasibət göstərirsən-sə, çox sağ ol. Sən türkən? Amma mən istəməzdəm ki, türkler belə olsunlar, açıq danışram. Rusiya, Rusyanın prezidenti söz veribdir və güman edirəm ki, o, sözünü yerinə yetirməlidir. Əgər Türkiyənin qəzeti özünü bu cür aparırsa, onda mən Rusyanın prezidentindən nə gözləyə bilərəm? Sağ olun, təşəkkür edirəm.

TÜRKİYƏNİN «TRT», «TQRT», «SAMANYOLU», «NTV» TELEVİZİYA KANALLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ

*İstanbul, «Çırağan» oteli
8 may 1997-ci il*

– Hörmətli cənablar!

Mən siz salamlayıram. Türkiyədə televiziya çox inkişaf edibdir, çoxlu televiziya kanalları var. Onların bəziləri Azərbaycanda da birbaşa yayılır. Azərbaycanda Türkiyəninkı qədər başqa bir ölkənin televiziya kanalları yayılmır. Bunlara Azərbaycanda çox böyük maraqlı hiss ilə baxılır. Çünkü birincisi, Türkiyənin hayatı Azərbaycanı daim maraqlandırır. İkincisi, Türkiyə televiziyası vasitəsilə bir çox dünya məlumatları Azərbaycan vətəndaşlarına çatır. Üçüncüsü də, Türkiyə televiziyasının məlumatı həm dünya məlumatıdır, həm də insanların həyatıdır. Türkiyə ilə Azərbaycanın hayatı bir-birinə çox yaxın olduğuna görə, mədəniyyətimiz, adət-ənənələrimiz bir-birinə çox yaxın olduğuna görə insanlar bu verilişlərə çox böyük maraqla, hörmət və məhəbbətlə baxırlar. Ona görə mən bu televiziya kanallarına təşəkkür edirəm ki, onlar öz verilişlərini Azərbaycanda da yayırlar.

İndi Azərbaycan televiziyası ilə Türkiyənin televiziya kanalları arasında əməkdaşlıq da var, ancaq bu, istənilən səviyyədə deyildir. Məsələn, insanların bir çoxu belə fikirdər ki, Azərbaycan televiziyasının verilişləri Türkiyənin televiziya kanalları vasitəsilə burada da yayılsın. Azərbaycanın bir televiziyası, dövlət televiziyası var. Özəl televiziylər da var, onlar kiçikdir. Azərbaycan televiziyasının proqramları Türkiyədə yayılsa, yaxşı oları. Türkiyədə insanlar televiziyyaya alışıblar, onu sevirlər. Ona görə belə imkan olsa, Türkiyə üçün də, Azərbaycan üçün də çox xeyirli olar.

Bilirəm ki, bunun texniki problemləri var, müəyyən maliyyə problemləri də var, ancaq hesab edirəm ki, əgər Türkiyə tərəfi müəyyən çarx, yol təpib bunu edə bilsə, çox yaxşı olar. Siz də bilirsiniz, biz də birlərlik ki, Azərbaycanın musiqisini, şərqilərini, mədəniyyətini Türkiyədə çox sevirlər. Əgər bizim televiziyanın burada yayımları olsa, Türkiyə tamaşaçıları bütün bunlarla daha yaxından tanış ola bilərlər.

Əlbətə, bunları siz həll edə bilməzsiniz, ancaq bizim hörmətli dostumuz, dövlət naziri Namiq Kamal Zeybək, ola bilər, bu işləre diqqət yetirsin və Azərbaycana çox böyük hörmət və ehtiram hissi bəslədiyi-ne göro – ölkəmiz dövlət müstəqilliyini əldə edən zamandan indiyə qədər Azərbaycanla çox əlaqəli olub – güman edirəm, bunu edə bilər.

Bizim telesirkətdən mənə dedilər ki, bəzən bir saatlıq program Türkiyənin «TQRT» kanalı vasitəsilə verilir. Bəzən Azərbaycan televiziyasında elan olunur ki, bizim vaxtla səhər saat 8.30-da «TQRT» ilə veriliş yayımlanacaqdır. Bizim vaxtla səhər saat 8.30-da Türkiyədə səhər saat 6.30 olur, bilmirəm insanlar bu vaxt yuxudan ayıırlar mı? Təşəkkür edirəm ki, belə bir addım atılıb, ancaq bunun vaxtını deyişsəniz, daha yaxşı olar. Hər bir televiziyaçı həmişə hesablaşır ki, onun nə qədər tamaşaçısı var. Hər şey onunla ölçülür. Bəzi proqramlar hazırlanıb buraya göndərilir və Türkiyədə də «TQRT» vasitəsilə verilir, amma bunun vaxtı deyişsə, daha yaxşı olar. Mən bunu müzakirə etmək istəmirəm, sadəcə, belə bir problemin olduğunu deyirəm, baxın, görün. Bizim telesirkətin rəhbəri Nizami Xudiyevi göndərə bilərəm, gelib sizinlə görüşün, danışın. Hesab edirəm, olverişli yollar tapa bilərsiniz. Mən sadəcə bu problemin olduğunu deyirəm.

Hacı Tosun (*«Samanyolu» televiziyanın baş direktoru*) : Bir zaman Qarabağ məsəlesi başlayanda televiziyamız yox idi. Onda Qarabağ hadisələrinə aid bir sərgi açdıq, xaricilər bu sərgiyə baxıldılar. İndi ictimai rəy bu problemi sanki unutmuşdur. Biz arzu edirik ki, bu problem sülh yolu ilə həll edilsin. Zati-alileriniz də bunu dəfələrlə dilə gətirdiniz. Bu məsələ türk ictimai rəyində sanki unundulmuşdur.

Heydar Əliyev : Onu çox doğru buyurursunuz, çox doğru fikirdir. Qarabağ problemi Türkiyədə unudulur, dünyada unudulur, çünki üç ildir barışdır, savaş getmir. Adətən, belə problemlər kəskin savaş getdiyi zaman daha da çox qoyulur. İndi savaş getmir. Ancaq eyni zamanda bu problem həll olunmayıbdır. Bu problemi unutmaq olmaz, heç bir şeyi unutmaq olmaz. Ümumiyyətlə, bu bölgədə – bu günlərdə bunu bir neçə dəfə demisəm – Ermənistən amilini unutmaq olmaz. Son üç ildə Rusiya Ermənistənə 1 milyard dollarlıq silahlar veribidir. Nə üçün veribidir? Bunu da unutmaq olmaz. Yaxud da ki, Ermənistanda, Gürçüstanda, yəni sizin sərhədlərinizdə, bizim sərhədlərimizdə Rusyanın əsgəri bazaları, hərbi hissələri yerləşibdir – bunu da unutmaq olmaz. Belə şeyləri unutmaq olmaz. Doğrudur, dünən mən burada mətbuat

konfransında dedim – sizdə bəzi adamlar, qəzetçilər Yerevana, hətta Dağlıq Qarabağda gedirlər, sonra golib burada təbliğat aparırlar ki, Ermənistənə da ticarət edək. Bir neçə ildən sonra deyəcəklər ki, Dağlıq Qarabağda ticarət aparaq. Çünkü sizin qəzet yazıb ki, «Dağlıq Qarabağ indi de-faktō bağımsızdır». Bu gün belə yanan on gündən sonra deyəcək ki, «Bağımsız dövlət kimi, gəlin onunla əlaqələr yaradəq».

Ona görə de sizin fikrinizi çox bayonırəm, çox gözəl fikirdir və rica edərdim ki, bu mövzu heç vaxt unudulmasın. Biz unutmuruz. Bilirsınız, biz türk dünyası haqqında danışırıq, elədirmi? Burada da, Ankarada da, İzmirde da hamımız böyük iftخار hissi ilə deyirik ki, türk dünyası qalxır, heç vaxt olmadığı kimi bir-birinə yaxınlaşır. Amma bu türk dünyası böyük bir yurddursa, orqanizmdirə, bunun yaralı yeri haradır? Yaralı yeri Azərbaycandır. Hesab edin ki, insanın bədənində harası yaralıdır – qolu, qıcı, ya qafası yaralıdır. Qarabağ məsoləsi, Ermənistən Azərbaycana təcavüzü təkcə Azərbaycana qarşı olan təcavüz deyildir. Bunu dəfələrlə çox böyük ehtiram hissi ilə qeyd etmişəm – böyük Mustafa Kamal Atatürk deyib ki, Azərbaycanın dördü bizim dördümüz, Azərbaycanın sevinci bizim sevincimizdir. Bu sözləri unutmaq lazımdır. Bu gün Azərbaycanın dördü var, demək, bu, Türkiyənin də dördidir. Türkiyənin təbliğat orqanlarında – televiziyada, qəzetlərdə bu dördün ağrısı unudulmamalıdır.

Mən demirən ki, bu dərd var, oturub gözümüzün yaşını tökək – yox. Amma dərdi aradan götürmək üçün nə işlər görmək, nə etmək lazımdır və bu işlərin görülməsinə kim, nə üçün mane olur – bunlar unudulanda hissiyatlar korşalı. Hissiyatlar korşalandısa isə insan bəzən çox şeylərdə yanlışlıqlar buraxır.

Məsələn, Azərbaycanda yerindən-yurdundan didərgin düşmüş bir milyondan artıq insanlar, qaçqınlar var. Bu sözləri o qədər demişik ki, insanların qafası buna öyrənib, beş il, iki-üç il əvvəl olduğu kimi, hissiyatlı qəbul etmirlər. Ancaq ənənədən, yabançı ölkələrdən Azərbaycana gələn insanlar gedib çadırlarda qaçqınları bu vəziyyətdə görəndə, qışda da, yazda da, yayda da görəndə – dəhşətə gəlirlər. Xatirimdedir, bir il, ilyarım bundan önce məşhur Amerika siyasetçisi Bjezinski Azərbaycana gəlməşdi, vertolyotla çadırlar olan yerə getdi. Görləndən sonra axşam mən onunla görüşdüm. Bilirsınız, həyəcanından özüne gələ bilmirdi. Deyirdi ki, mən dönyanın hər yerində qaçqın düşərgələrində olmuşam, fələstinililərin, əfqan mücahidlərinin düş-

gələrində, Afrikada da olmuşam, amma belə dəhşətli hal görməmişəm.

Şübhəsiz, bu barədə Azərbaycanın özü də çox günahkarlı ki, bunu geniş yaya, təbliğ edə bilmir. Bizim imkanımız azdır, kiçik ölkəyik, ancaq böyük təbliğat maşını, orqanları olan Türkiye bunu etməlidir. Yəni biz öz günahımızı birlilik və ümumiyyətə, size deyim ki, Türkiye, Azərbaycan, yaxud türkler – hamımız birlikdə bu işlərdə zeifik.

Ermənilər 1915-ci ildən indiyə qədər dünyannın hər yerində təbliğat aparırlar ki, «Türkler bizi qırdı, öldürdü, soyqırımı etdilər». Bunu hər yerdə yayırlar. Amma bunun müqabilində türkler ermənilərin Türkiye ərazisində nə qədər cinayət etdiklerini, xəyanət etdiklərini demirlər. Siz, sadəcə, müdafiə mövqeyindəsiniz, yəni fikirleşirsiz – deyirlər, desinlər, biza heç bir şey edə bilməzlər, böyük dövlətlik, ölkəyik. Amma onlar öz işlərini görürənlər. Hər il Amerika Konqresində istəyirlər ki, Türkiyənin ermənilərə qarşı soyqırımı haqqında qərar çıxarılmasına nail olsunlar, amma edə bilmirlər. Ancaq hər il aprel ayında ölkələrin ictimai rəyinə səs salırlar ki, türkleri vəhşi kimi, soyqırımı edən kimi göstərsinlər.

Amma onlar doqquz ildir azərbaycanlıları, türkləri qırırlar. Xocalıda nə qədər vəhşətlər, soyqırımı etdilər – bunu bir dəfə, iki dəfə dedik, orada-burada göstərdik. Biz bunu heç də unutmamışq. Bu, qəlbimizdə, bədənimizdə daim qanı tökülen, qan sızan yaradır. Amma ümumiyyətlə, bu bizim passivliyimizdir, ermənilərin fəallığı bizim passivliyimizdən çoxdur. Azərbaycanın da, türkərin də passivliyi çoxdur, ona görə də ermənilər bundan istifadə edirlər. Sizin dediyiniz sözlerin üstünə gelib çıxıram ki, eger bu bir milyon qaçqın haqqında daim bizdə də, sizdə də, Avropada da verilişlər getsə, unudulmaz.

Məsələn, 20 Yanvar hadisələrini bizim Azərbaycanın özündə bəziləri unudurlar. Bilirsiniz, mən 1993-cü ildə Bakıya qəldim. 20 Yanvar hadisəsində Azərbaycanın o vaxtı başçıları da günahkar idilər, ona görə də bunun üstünü örtüb basıldırlar. Neçə il idi ki, bu məsələ müzakirə olunmurdu. Düzdür, o vaxt Azərbaycanda müxalifətdə olan qüvvələr, məsələn, Xalq Cəbhəsi, filan bunu qaldırırdılar. Bilirəm, burada Azərbaycan Xalq Cəbhəsinin pərəstişkarları var. Amma siz də bilməlisiniz ki, Xalq Cəbhəsi 1992-ci ildə hakimiyyətə gəldi, ondan sonra 20 Yanvar hadisələrini unutdu. Əger sən müxalifətdə olanda hakimiyyətdəki adamın boğazından tutmuşdunsa ki, 20 Yanvar hadisəsində günahkarsan, filan-beşməkənsan, indi hakimiyyət sənin elindədir, aç bu məsələni, açmadılar!

1992-ci il də, 1993 -cü il də keçdi. 1993-cü ildə mən Bakıya gəldim. 1994-cü il yanvarın 20-də, bu hadisənin dördüncü ilində mən bu məsələni qaldırdım.

Parlamentdə bir ay müzakirə getdi. Bir çox insanlar deyirdilər ki, nəyə lazımdır bunu yenidən qaldıraq, nə üçün qaldıraq? Bunu o işdə günahkar olan, vaxtılı komunist rejiminin başında duran adamlar da edirdilər. Amma təəssüf ki, vaxtılı müxalifətdə olan və 20 Yanvar hadisəsində doğru, düzgün mövqədə duran adamlar da dedilər ki, bunu nə üçün müzakirə edək?

Mən özüm də gedib Parlamentdə otururdum ki, dinləyim. Hətta Xalq Cəbhəsindən olan bir millət vəkili – genç adamdır, özü də bizim naxçıvanlıdır, konserv zavodunda kiçik bir iqtisadçı işləmiş adamdır, sonra golib oturmuşdu orada, bunlar belə idilər, Xalq Cəbhəsindən olanlar hər biri özünü dahi hesab edirdi – mənə deyir ki, siz bunu düz etmirsiniz, çünki belə hadisələri bir 50 ildən sonra araşdırmaq olar,indi araşdırmaq olmaz. Bizim başqanınız Əbülfəz Elçibəy də deyib ki, 50 ildən sonra araşdırmaq olar. Dedim ki, 50 ildən sonra nə sən olacaqsan, nə o, nə də mən olacağam. Şahidlər də olmayıacaqdır. Bu, birinci si. İkinci, eger biz bu gün araşdırıla bilərikə, nə üçün araşdırmaq? Nə üçün belə deyirdilər? Çünki hamının bu işdə barmağı vardi – biri o tərəfdən, biri bu tərəfdən.

Amma xalqın, millətin mənafeyini hər bir kasın mənafeyindən üstün tutmaq lazımdır. Əgor xalqın, millətin mənafeyinə görə mən də cəzalanmalıyamsa, cəzalanmalıyam. Ona görə mən 20 Yanvar hadisəni qoymuram unudulsun. 1994-cü ildən indiyə qədər hər il – bu il də – bir ay Azərbaycan televiziyasında bütün bu məsələlər yenidən qaldırılır. Buna Moskvada çox pis baxırlar. Çünkü Moskvada o vaxt vəzifədə olan bəzi adamlar bu işin günahkarlarındanındırlar. Əgor mən də özümü o tərəfdən də, bu tərəfdən də qorumaq istəsəm, deyərəm ki, niyə bunu edim, oradan da, buradan da mənə pis baxacaqlar, niyə başımı ağrıya salıb? Azərbaycanda belə bir söz var: ağrımayan başımı niyə ağridim. Sizdə belə söz varmı? Hesab edirəm ki, eger mənim başım ağrımursa, millətin faciosi ilə bağlı qoy on dəfə də ağrısın. Amma bu nu unutməq olmaz. Biz televiziyyada, qəzetlərdə bir ay bunu veririk.

Mən belə fikirdəyəm ki, nə qədər millətimiz yaşayır, 20 Yanvar hadisələrini unutməq olmaz, çünki bu, xalqımızın başına gətirilən hadisədir. Təsəvvür edin. Sovetlər Birliyinin tarixində – onun daxilində on

beş respublika var idi, o cümlədən Azərbaycan, bu tarixi mən yaxşı bilirəm – heç bir xalqın, heç bir ölkənin başına o qədər faciə gətirilməmişdi. Amma bizim millətin də passivliyi olub. 1989-cu ildə Gürcüstanın paytaxtı Tbilisidə də xalq ayağa qalxmışdı, meydanda mitinq etmək istəyirdi. Gürcüstəndə olan sovet əsgərləri onları bir az sıxışdırıldı, on beş-on altı adam oldu. Gürcüler dünyaya hay qaldırdılar. Moskvadan gürcü xalqından üzr istəməyi tələb etdilər. Moskva hakimiyyəti, yəni Sovet hakimiyyəti gürcü xalqından üzr istədi.

Ondan bir il sonra, 1990-cı il yanvarın 20-də Azərbaycanın başına bəla gəldi. Bizim azərbaycanlılar bu işi noinki qaldırmadılar, hətta susdular, buna görə də nə bizdən üzr istəyən oldu, hətta çoxlarının fikrincə, bu, belə də olmalı idi.

Bax, buna görə də yene sizin sözünüzə qayıdırıram – çox doğrudur ki, Qarabağ məsələsini unutmaq olmaz. Əger indiavaş getmirsə, bunun cürbəcür problemləri var, bunları daim vermək lazımdır. Çadırlarda yaşıyan insanların vəziyyəti barədə həftədə bir dəfə Türkiyənin televiziyasında məlumat verilsə – deyirsiniz ki, TQRT dünyanın yarısını əhatə edir, amma elə vaxtda verin ki, hamı baxa bilsin – insanlar görəcəklər ki, bu qədər vəhşilik var. Amma bunlar unudulduğuna görə Avropa-da da, Amerikada da, Rusiyada da hesab edirlər ki, nə olub, ermənilər Azərbaycanda bir şey etməyiblər ki...

Yunus Şən (NTV): Ermənistən prezidenti ile son görüşlərinizdə bir nöqtəyə gelə bildinizmi?

Heydər Əliyev: Bilirsiniz, bu, müəkkəb prosesdir. Ona görə hər bir görüşdən nəticə gözləmək də real deyildir. Keçən dəfə Qara dəniz iş birliyinə gələndə İstanbulda məndən də çox soruşturdular. Danışıraq, fikir mübadiləsi gedir, amma istənilən nəticə olmadığına görə deyilən şəyləri de açmağa ehtiyac yoxdur.

Danişqları bundan sonra da davam etdirəcəyik, mən hər dəfə imkan olan yerdə – ya burada, Moskvada, ya Avropana, yaxud Amerikada görüşürəm və hesab edirəm ki, bu lazımdır. Çünkü bii halda ki, biz məsələni sülh yolu ilə həll etmək istəyirik, bu sülh iki tərəfin razılığı ilə ola bilər. Bizim prinsiplərimizi, yəni Lissabon Zirve görüşündə qəbul olunmuş prinsipləri Ermənistən qəbul etmir. Eyni zamanda onlar deyirlər ki, bu məsələni sülh yolu ilə həll etmək lazımdır.

Bəli, sülh yolu ilə həll etmək lazımdır. Ancaq əgər sülh, barış yolu ilə həll ediriksə, bunun yolu budur, gəlin bu yolla gedək. Bilirsiniz, bu

proses 1988-ci ildən başlanmış bir şeydir və özü da bu proses zamanı o qədər səhvler, yanlışlıqlar buraxılıbdır ki, ola bilər, o tərəfdən də, bu tərəfdən də olubdur, amma hər tərəf hesab edir ki, doğru hərəkat edib, o birisi səhv buraxıbdır, bunları aradan götürmək üçün, görünür, hələ çox görüşlər olmalıdır. Bunların istenilən nəticəsi olmadığına görə mən də bunu çox aćmırıam və güman edirəm ki, bunu bələ də anlamaq lazımdır.

Yunus Şən: Sayın Əliyev, bir neçə gündür Türkiyədəsiniz, görüşlər keçirdiniz. İstər iqtisadi, istər siyasi və digər sahələrdə düşündükleriniz nə dərəcədə gerçəklədi?

Heydər Əliyev: Bilirsiniz, istədiyim olsa da, olmasa da, Türkiyədən daxilən həmişə rahatam. Çünkü Türkiyə mənim və Azərbaycan xalqının o qədər məhəbbəti var ki, ola bilər, bir şəylə razi olasan, ya olmayasan, razi olmamağın da bu məhəbbəti pozmur. Deyirik ki, Türkiyə və Azərbaycan qardaşdırılar. Bu adı söz deyil, həqiqətən derin mənə kəsb edir. Ola bilər, bu qardaş qardaşan pul istəsin, o bunu vermesin. O, bununla razi olmur, amma onun qardaşlıq hissiyatı o qədər güclüdür, əzizdir ki, razi olmasa da, ola bilər, inciyir, ancaq sonra üstündən keçir. Bu belədir. Başqa, yad adamdan, yaxud da bağlı olmadığın, yəni qan bağlılığı olmayan adamdan sonunu istədin – o vermədi və son bu sözü dedin, o sənində razi olmadı. Son ondan həm küsürsən, həm də onunla düşmən olursan, tamam inciyirsin. Bu, tamaṁile fərqli şeydir.

İndi siz də deyirsiniz, dünən də dedilər ki, mən incidim. Bilirsiniz, dost dostdan inciyər. Azərbaycanda bir söz var, insan uman yerdən küsər. Bu söz sizdə varmı – uman yerdən küsərlər? Ummayan yerdən mən niyə küsürəm? Küsdüm-küsəmidim, onun üçün də, mənim üçün də bunun əhəmiyyəti yoxdur, uman yerdən küsərlər. Azərbaycan Türkiyədən çox şey umur. Bütün xalqımızda, o cümlədən məndə də belə fikir var ki, Türkiyə böyük dövlətdir, böyük imkanlara malik olan dövlətdir. Türkiyə bizim qardaşımızdır, qan qardaşımız, can qardaşımızdır. Qan qardaşı olan da, Azərbaycanda yənə bir söz var, öz boğazından kasib qardaşına verir. Lazımdır ki, xalqınızın milli adət-ononşələri dövlətlərimizin arasında da olsun.

Yaxşı, 1992-1993 -cü illərdə «Eksimbank» 250 milyon dollar kredit ayırib, onun da cəmi 70 milyon dolları verilib. Bu 70 milyon dollara da o vaxt bugda alıb veriblər, cüntki insanlar uc idil, bugda yox idil. Başqa

şeyə verməyiiblər. Əgər yatırıma veriblərsə, para götürüblərsə, gəl, parasını apar! Dərmana veriblər – cünki bizim döyüşüler qan içində idilər, buğdaya veriblər, başqa bir şeyə vermeyiblər. İndi Türkiye boğazımızdan tutub ki, bunu qaytar. Qaytara bilmirəm, 20 milyon dollar da faiz vermişəm. Mən bundan inciməyim?

Bilirsiniz, vaxtıla mən Sovetlər İttifaqının başında olan adam olmuşam. O vaxtlar Sovetlər İttifaqı özünə dost ölkələr yaratmaq üçün – Asiyanın keçmiş müstəmləkə ölkələri, yaxud Afrika, ərəb ölkələri – bunlara nə qədər kredit verir, sonra çoxunu da bağışlayirdı. Düzdür, onlarla nə din bir idi, nə məslək bir idi, amma özüne dəstəklə ölkələr yaratmaq isteyirdi.

Sosialist ölkələrindən savayı, başqa ölkələr də var idi, «Üçüncü dönya» ölkələri hesab olunurdu – bilirsiniz də, bloklara qoşulmayan ölkələr – onlara nə qədər kreditlər verirdi. Elə İraqın Sovetlər İttifaqına, indi Rusiyaya nə qədər borcu var, həddindən artıq borcu var. O vaxtlar verib, cünki İraqla əlaqəsi vardı, indi qaytarır. İraqa indi silah satır ki, bəlkə bir şey əldə etdi. Axi mən bu şəyləri görmüşəm, yəni böyük dövlətin kiçik dövləte yardımını, köməyini görmüşəm. Bunu gördüyüümə görə anlayla bilmirəm ki, niyə belədir.

Amerika Birləşmiş Ştatları Ermənistana gecə-gündüz yardım edir. Biz Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı iqtisadi maraqlarını çox genişləndirmişik. Amma 1992-ci ildə, bizim Xalq Cəbhəsi həkimiyətdə olduğu zaman Amerika Birləşmiş Ştatlarının Konqresi qərar çıxarıb ki, – 907-ci maddə var, siz bunu Amerikaya da deməmişinizi ki, nə üçün bu maddəni Azərbaycana tətbiq ediblər – guya Azərbaycan Ermənistani blokadaya götürübdir. Ona görə də Azərbaycana Amerikadan yardım göstərilməsi qadağan olunubdır. Mən indiyə qədər vuruşuram, bu qadağanı, 907-ci maddəni götürə bilmirəm. Bir belə şirkətlər gəldi, müqavilələr imzaladıq, Klintonla bir neçə dəfə görüşmişəm, danışmışam, digərləri ilə də görüşmişəm. Klinton da deyr ki, bəli, bu ədalətsizlikdir, amma Konqresə təzyiq göstərə bilirəm.

Baxın, biz Amerikanın şirkətlərinə o qədər böyük imkanlar yaratmışıq, Amerika issə bize yardım etmir. Amma Amerika keçmiş Sovetlər İttifaqına daxil olan, indi müstəndil dövlət olan ölkələrin hamısına yardım edir. Ən çox da Ermənistana yardım edir – oraya ildə 100 milyon dollardan artıq yardım gedir, amma Amerika bize yardım etmir.

O vaxtlar ki, bugda yox idi, insanlar ac idi, biz «Eksimbank»ın krediti ilə gedib orada-burada bugda axtarırıq, Amerika birbaşa Ermənistana bugda göndərirdi. İndi də göndərir. Amerika Ermənistana bu köməyi edir. Amerikada, Fransada, başqa yerlərdə olan erməni diasporu, zengin adamlar kömək edir, hamı kömək edir. Amma Türkiye Azərbaycana heç bir kömək etmir – mən maddi köməyi deyirəm. Bir dəfə kredit verib, indi də tutub boğazımızdan. Üç-dörd ildən sonra krediti də verə bilməyəcəyik, faizi də o kredite bərabər olacaqdır. Belə də şey olarmı?

Keçmişdə mən bu barədə bir neçə dəfə müraciət etmişdim, eləcə qaldı. İndi bu dəfə de rehberlərə müraciət etmişəm. Axi mən bilirom ki, hansı ölkə hansına ne yardım edir. Azərbaycana heç kəs yardım etmir. Rusiya Ermənistana ne qədər yardım edir. Ermənistannın atom elektrik stansiyası var. Bilirsiniz ki, 1992-ci ildə onu bağladılar. Ukraynadakı Çernobil atom elektrik stansiyasında böyük qəza, faciə oldu, ona görə Ermənistən stansiyani bağladı. Amma gördü ki, elektrik enerjisi olmadığından boğulur, Rusiyadan mütəxəssislər gətirdi. Rusiya oraya çox para qoysdu, elektrik stansiyasını bərpa etdi, yenidən işə saldı. Rusiya olmasayıd, Ermənistən bunu edə bilməzdi. Rusyanın parası, mütəxəssisləri, mühəndisləri, alımları gelib bunu işə saldılar.

Azərbaycana ne Rusiya yardım edir, ne Türkiyə, ne İran, ne Amerika yardım edir. Torpağımızın 20 faizi işgal altındadır, bir milyon da qəçqin var. Mən bunları deməməliyəm? Başqa şəylər də deyə bilərem, ancaq bunlar bəsdir.

Sağ olun.

TÜRKİYƏDƏN RƏSMİ SƏFƏRDƏN VƏTƏNƏ QAYIDARKƏN İSTANBULUN ATATÜRK HAVA LİMANINDA MƏTBUAT KONFRANSINDA BƏYANAT

8 may 1997-ci il

- Hörmətli mətbuat nümayəndələri!

Türkiyə Cümhuriyyətinə dörd günlük rəsmi səfərim başa çatdı.

Mən artıq hava limanındayam, bir neçə dəqiqədən sonra Bakıya yola düşürəm. Səfərimə yekun vuraraq məmənniyyət hissi ilə qeyd etmək istəyirəm ki, bu səfər Azərbaycan üçün çox uğurlu oldu. Mən bu səfərdən, aparılan danışqlardan, imzalanan sənədlərdən, Türkiyənin dövlət, hökumət başçıları ilə görüşlərimdən və bütün başqa görüşlərdən çox məmənnunam. Mən Türkiyə Cümhuriyyətinin həyatının bir sıra mühüm səviyyələrində apardığım görüşlərin, danışqların hamisindən çox raziyam.

Birinci növbədə hesab edirəm ki, ölkələrimiz, dövlətlərimiz, xalqlarımız arasında əlaqələrin daha da yüksəlməsi və genişləndirilməsi üçün biz müştərək gərkli iş gördük. İkincisi, Türkiyə ictimaiyyəti, eləcə də Azərbaycan ictimaiyyəti - xalqımız televiziya vasitəsilə mənim bu rəsmi səfərim barədə geniş məlumatlar alır - bir-biri ilə dost, qardaş olduğunu bizim bu görüşlərimiz nəticəsində daha da yaxından hiss etdi. Bu dostluq, qardaşlıq hissiyatları, nəinki dövlətlərimizin, hökumətlərimizin arasında, xalqlarımız, milletlərimiz arasında olan dostluq, qardaşlıq əladələri daha da möhkəmləndi. Bunlar hamısı birlikde Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının, əməkdaşlığının gelecekdə dəha da irəliyə aparılması üçün gözəl temel olubdur, yaxşı zəmin yaradıbdır.

Mən Türkiyə Cümhuriyyətinə, onun prezidenti hörmətli Süleyman Dəmirələ, Türkiyə hökumətinə, xalqına bize göstərilən hərarətli dostluq, qardaşlıq münasibətinə, çox gözəl qonaqpərvərliyə, diqqətə, qayğıya görə təşəkkür edirəm. Türk xalqına bir daha öz hörmət və ehtiramımı, sevgi və məhəbbətimi bildirirəm.

Bu günlər hər yerdə Türkiyənin mətbuat nümayəndələri bizi müşəyiş ediblər, əziyyət, zəhmət çekiblər, çox iş görüblər. Ona görə də si-

ze və sizin simanızda bu günler bizimlə bərabər olan, çalışan, zəhmət çəkən Türkiyə mətbuatının nümayəndələrinə hörmət və ehtiramımı bildirirəm, təşəkkür edirəm.

Həminizə cansağlığı arzulayıram. Türk xalqına səadət, xoşbəxtlik, Türkiyə Cümhuriyyətinin dövlətinə, hökumətinə qarşıda duran bütün vəzifələrin həyata keçirilməsində uğurlar diləyirəm.

Sağ olun.

Sonra Prezident Heydər Əliyev jurnalistlərin suallarına cavab verdi.

S u a l : Cənab Prezident, Azərbaycanla Ukrayna və Gürcüstan arasında strateji əməkdaşlıq barədə bəyannamə imzalanıb. Siz burada rəsmi səfərdə olduğunuz zaman Türkiyə ilə Azərbaycan arasında da strateji əməkdaşlığın dərinləşdirilməsi barədə bəyannamə imzaladınız. Bu birgə bəyannamələrin gelecəyi barədə nə deyə bilərsiniz?

C a v a b : Bilirsiniz, biz hansısa bir dövlətlər mövqeyi yaratmaq istəmirik. Şübəsiz ki, Azərbaycan ilə Türkiye arasında strateji əməkdaşlığın dərinləşdirilməsi haqqında bəyannamə imzalanıbdır. Biz bundan əvvəl Ukrayna və Gürcüstanla da belə bəyannamələr imzalamaşıq.

Bizim ölkələrimiz coğrafi cəhətdən bir-birinə çox yaxın ölkələrdir. Bunlar hamısı onu göstərir ki, biz çox yaxşı məqsədlər daşıyırıq. Hesab edirəm ki, bunlar ölkələrimizin ümumiyyətlə əlaqələrini daha da genişləndirmək üçün bir vasitədir.

S u a l : Cənab Prezident, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Bu qardaşlığın daha da möhkəmləndirilməsi üçün hər iki ölkə tərəfindən vizaların verilməsinin asanlaşdırılması məsələsinə qaldırmaq lazım deyilmi?

C a v a b : Hələ görüləsi işlərimiz çoxdur. Həll ediləsi məsələlər çoxdur, edəcəyik.

S u a l : Cənab Prezident, Azərbaycanın ali təhsil haqqında diplomları Türkiyənin bir çox dairələrində nəzəra alınır. Ona görə də Azərbaycandan Türkiyəyə işləməyə gələn mütəxəssislər ciddi çətinliklə üzləşirlər. Siz buradakı danışqlarınızda bu məsələyə toxundunuzmu?

C a v a b : Mən bunu bilmirəm, bu barədə birinci dəfədir eşidirəm. Əgər Türkiyədə Azərbaycanın ali təhsil barədə diplomları qəbul edilmirsə, bu necə qardaşlıqdır? Belə qardaşlıq olmaz ki! Azərbaycanın ali məktəblərinin diplomları çox yüksək diplomlardır. Onlar qəbul edilməlidir, əgər qəbul edilmirsə, dövlət naziri Namiq Kamal Zeybək bu məsələyə baxmalıdır.

Bizim universitetlərimiz çox yüksək təhsil verir. Təsəvvür edin, Bakı Dövlət Universitetinin 77 yaşı vardır. Bizim Dövlət Tibb Universitetində Türkiyədən çoxlu gənclər təhsil alırlar, bu universitetin də 65 yaşı vardır. Yaxud başqa universitetlər də belədir. Bizim çox güclü professorlarımız, elm adamlarımız vardır.

S u a l : Hörmətli Prezident, bu səfəriniz zamanı ölkələrimiz arasındakı imzalanan və gələcəkdə imzalanması nəzərdə tutulan sənədlər barədə nə deyə bilərsiniz?

C a v a b : Mən size dedim ki, bu rəsmi səfərim zamanı imzaladığımız birinci sənəd strateji əməkdaşlığın dərinleştirilməsi barədə bəyannamədir. Bu, 50 sənədin imzalanmasına bərabərdir. İkincisi, bundan da əlavə 8 sənəd imzalanıbdır. İndiyədək Azərbaycan ilə Türkiyə arasında 50-yə yaxın sənəd imzalanıbdır. Bunlar hamısı iki ölkə, dövlət arasında olan əlaqələrin hüquqi-normativ əsaslarını yaradıbdır. Bu çox böyük məsələdir.

Daha sualınız yoxdur? Sağ olun. Azərbaycana gəlin.

İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ (İƏT; EKO) ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ NÖVBƏDƏNKƏNAR AŞQABAD ZİRVƏ GÖRÜŞÜNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

13 may 1997-ci il

Bu, növbədənkənar toplantıdır, əsasən nəqliyyat, kommunikasiya məsələlərinin həsr olunubdur. Xüsusi bəyannamə – Aşqabad Böyannaməsi hazırlanıbdır və mən hesab edirəm ki, bu, çox əhəmiyyətlidir. Şübhəsiz ki, əvvəlki görüşlərdə də çox iş görülübdür. Ancaq bu bəyannamədə İƏT regionundan, ona daxil olan ölkələrdən həm Şərqi, Qərbi, həm də Şimala, Cənuba gedən bütün nəqliyyat, kommunikasiya və sitolərinin yaranması, tikilməsi və bununla da iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsəlesi müzakirə olunacaqdır. Hesab edirəm ki, bu çox əhəmiyyətlidir. Çünkü iqtisadi Əməkdaşlıq Təşkilatının əsas vəzifəsi iqtisadi əlaqələri inkişaf etdirməkdir. Bunu inkişaf etdirmək üçün, şübhəsiz, nəqliyyat, kommunikasiya çox böyük rol oynayır. Ona görə də mən bunu əhəmiyyətli hesab edir və oraya gedirəm.

S u a l : Ermənistan-Azərbaycan münaqişəsində üç il sürən atışkəs rejimi dövründə aparılan sülh danışqlarının Ermənistannın günahı ucbatından lazımı nəticə verməməsi davam edərsə, yenidən müharibə tozahürü özünü göstərə bilərmi?

C a v a b : Bu gün mayın 13-dür. Üç il tamam olubdur ki, Ermənistan ilə Azərbaycan arasında atışkəs mövcuddur. Bu üç il müddətində atışkəsin saxlanması, qorunması və atışın yenidən başlanmasına imkan verilməməsi, hesab edirəm ki, böyük nailiyyətdir. Bu, həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin məsələnin həqiqətən sülh yolu ilə həllinə həm meyllərini, cəhdlərini, həm də arzularını göstərir. Ona görə də mən bu gün fürsətdən istifadə edərək, birinci növbədə, üç il müddətində atışkəsin saxlanmasına çox yüksək qiymət verir, ceyni zamanda bəyan edirəm ki, Azərbaycan tərəfi bundan sonra da atışkəsi qoruyub saxlayacaq və böyük sülh müqaviləsi əldə edilənə qədər buna sadıq olacaq.

O ki qaldı danışqların aparılmasına, indi danışq prosesi başlanıbdır. Bu gün, ya sabah Vaşinqtonda Minsk qrupunun Fransa, Rusiya, Amerika Birleşmiş Ştatlarından olan sədrleri görüşürler. Özü de görüşlər yüksək seviyyədə keçəcəkdir. Bundan əvvəl bizimlə də, başqa tərəflərlə də görüşlər aparıblar. Güman edirəm ki, onlar orada bir yeni addım ata biləcəklər. Ona görə də mən hesab etmirəm ki, bundan sonra atəş başlaya, atəskəs pozula bilər. Doğrudur, Ermənistanda sərhədlərdə və xüsusən son vaxtlar, təəssüf olsun ki, Qazax-Tovuz bölgəsində Ermənistanda tərəfdən atəş açırlar. Mən buna atəskəsi pozmaq demək istəmirəm, bir-iki saat atəş açırlar. Şübhəsiz ki, bizimkilər də bununla əlaqədar lazımi tədbirlər görürler. Bəzən tələfat da olub, ancaq mən bunları atəskəsin pozulması kimi qiymətləndirmirəm, sadəcə sərhəd hadisəsidir. Təsəvvür edin, heç bir yerde, heç bir bölgədə, dünyada belə şey olmayıb ki, bir-biri ilə bir neçə illər müharibə aparan iki qüvvə üz-üzə durmuş olsun, ortada heç bir ayırıcı, yaxud da vasiteçi, xüsusi qoruyucu qüvvə olmadan atəskəsi saxlaya bilsin. Bunun özü böyük bir hadisə, yəni nailiyyyətdir. Belə bir nailiyyyət əldə olunduğu zaman orada-burada yarım saat, bir saat, özü də kiçik silahlardan atəş açılmasını qədər də təhlükəli hal hesab etmirəm. Baxmayaraq ki, bunun özü bizi narahat edir və hər dəfə bunların qarşısını almağa çalışırıq və ala da bilərik.

Mənim narahatçılığım yoxdur ki, atəş yenidən başlaya bilər, əksinə, hesab edirəm ki, 1997-ci ildə sülhün əldə olunması üçün dəyərli addımlar ata bilərik. Bilirsiniz ki, mən mayın 10-da Amerika Birleşmiş Ştatlarının prezidenti cənab Bill Klintondan böyük məktub almışam. Məktubda birinci növbədə məni Amerika Birleşmiş Ştatlarına dəvet edirlər. Mən bu dəvəti qəbul etmişəm, gedəcəyəm. İkincisi də Adı Silahlı Qüvvələr haqqında Müqaviləyə yenidən baxılması prosesi gedir. Cinah qərarı ilə əlaqədar prezident Bill Clinton bir daha bize müraciət edib ki, öz mövqeyimizi müəyyən qədər ümumi istəyə uyğun edək. Burada bizim mövqeyimiz çox prinsipialdır, indiyə qədər də prinsipial olubdur. Mən dünən cənab Bill Klintona cavab məktubu göndəmişəm, bizim fikirlərimizi, mülahizələrimi də bildirmişəm. Beləliklə, qarşıda həmin görüş də var. Güman edirəm ki, belə bir vəziyyətdə atəskəs pozulmalıdır və biz çalışacaq ki, pozulmasın.

ALMATIYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

10 iyun 1997-ci il

Bu, Azərbaycan Prezidentinin Qazaxistana ilk rəsmi səfəridir. Bildiyiniz kimi, keçən ilin sentyabrında Qazaxistən prezidenti Nursultan Nazarbayev Azərbaycanda rəsmi səfərdə olmuşdur. Biz dövlətlərə, hökumətlərə, bir çox müqavilələr, sazişlər imzalılmış və çox səmərəli danışqlar aparmışdıq. Son illər Qazaxistən ilə Azərbaycan arasında əlaqələr bütün sahələrdə yaxşı inkişaf edir, iqtisadi əlaqələrin inkişafına da çox böyük imkanlar var. Həm bölgədə, həm Müstəqil Dövlətlər Birliyi tərkibində, həm də beynəlxalq təşkilatlarda bir çox məsələlərdə bizim mövqelərimiz bir-birinə yaxındır, yaxud eynidir, üst-üstə düşür. Bunlar hamısı ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etməsini tələb edir. Biz Xəzər dənizi vasitəsilə Qazaxistənə qonşuyuq. Son illər məhz Azərbaycanın təşəbbüsü nəticəsində Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunması sahəsində görülən işlər artıq digər Xəzərotrafi ölkələri də bu işə cəlb edib, Qazaxistən də bu işlərlə məşğul olur. Transqafqaz nəqliyyat dəhlizi haqqında keçən ilin mayında Sərəxsə imzaladığımız saziş Qazaxistən də qoşulub və bu iş geniş miqyas alır. Bunların hamısı bizim əməkdaşlığımızın bundan sonra daha geniş və uğurlu olmasına əsas verir. Məhz bunlara görə mən Qazaxistən prezidenti cənab Nursultan Nazarbayevin dəvəti ilə oraya rəsmi səfərə gedirəm. Hesab edirəm ki, bu həm ikitorofli əlaqələr üçün, həm də Azərbaycan üçün əhəmiyyətdir.

«Bu yaxınlarda ATƏT-in Minsk konfransı və Minsk qrupunun höməsədrleri Bakıda olarkən onların təklif etdikləri variantlar əsasında 1997-ci ildə sülh əldə etməyin mümkünüyünə əmənsinizmi?» – suallının müqabilində Azərbaycan rəhbəri bildirdi ki, bu başqa mövzudur, mən hələ Qazaxistən haqqında danışırıam.

«Qazaxistən Xəzər dənizi vasitəsilə Azərbaycana boru komori-nin çəkilməsi Bakı-Ceyhan marşrutunun mövcud olacağı imkanını artırırı?» – suallına cavabında Prezident Heydər Əliyev dedi:

– Yəqin ki, biz əvvəlcə Qazaxistən Xəzər vasitəsilə Azərbaycana, buradan da Gürcüstana, Qara dəniz sahilinə boru komorının çəkilməsi haqqında sənəd imzalayacaqıq. Sonra isə baxarıq.

BİRGƏ MƏTBUAT KONFRANSI

Almatı

10 iyun 1997-ci il

İkitərəfli dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra prezidentlərin birgə mətbuat konfransı başlanmadan əvvəl Azərbaycan və Qazaxıstan rəhbərlərinin mətbuat üçün qısa bəyanatları

QAZAXISTAN RESPUBLİKASININ PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN BƏYANATI

– Hörmətli Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev! Mən Sizi Qazaxıstan torpağında səmimi salamlayıram. Öten ilin sentyabrında mənim ilk rəsmi səfərim Azərbaycanda qarşılıqlı münasibətlərimizin möhkəm bünövrəsini qoydu. O vaxt mühüm sənədlər imzalandı. İndi 16 protokol və sazişdən ibarət olan sənədlər paketi iqtisadiyyatımızın və dövlətlərimizin əməkdaşlığı yolundakı bütün sədləri aradan qaldırıdı. Ümumi kökləri, qədim tarixi və mədəniyyəti olan xalqlarımız – qazax və Azərbaycan xalqları öz aralarında yaxınlığı və qardaşlıq münasibetini həmişə hiss etmişlər. Mən belə düşünürəm ki, Xəzər dənizi vasitəsilə birləşmiş olan dövlətlərimiz indi, müstəqillik əldə etdikdən sonra iqtisadi əməkdaşlıq üzrə çox yaxın tərəfdəşlərə çevrilmişlər. Hər iki dövlətin potensialından həle qədərincə istifadə edilməmişdir. Sizin bugünkü səfəriniz, nümayəndə heyətinizin üzvlərinin, hökumətinizin üzvlərinin bizim hökumətimizlə gördüklori iş yeni əsasın bünövrəsini qoymuşdur və belə deməyə əsas verir ki, bu, dövlətlərimiz arasında mehriban qonşuluq münasibələrinin daha da inkişaf etməsinə yeni təkandır. Regional siyaset məsələlərində, beynəlxalq siyaset məsələlərində, MDB-də və həmsərhəd dövlətlərde baş verən hadisələr barəsində Qazaxıstanla Azərbaycan cəni mövqeyə malikdirlər. Bütün bunlar belə deməyə əsas verir: güman etməyə hər cür əsas var ki, münasibətlərimiz öz gözel inkişafını tapacaqdır. Sizin golişınızı alqışlayıram, Heydər Əliyeviç, sözü Sizə verirəm.

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli Prezident Nursultan Nazarbayev! Qazaxistana gəlmək, Qazaxıstan Respublikasına rəsmi səfər etmək dəvətinə görə Siza təşəkkürümüz bildirirəm və bunu Qazaxıstan-Azərbaycan münasibətlərində, Azərbaycanın həyatında mühüm hadisə hesab edirəm. Hörmətli Nursultan Abişoviç, Sizin ötan ilin sentyabrında Azərbaycana rəsmi səfəriniz Qazaxıstan ilə Azərbaycan arasında yeni münasibətlərin, həqiqətən bünövrəsini qoyma. Xalqlarımız ümumi tarixi köklərə, zəngin birge tarixə, zəngin yaxın və oxşar ənənələrə malikdirlər. Bizi keçmişdə birgə tariximizdə olanlar da birləşdirir. Lakin Qazaxıstan və Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimizin həyatında və xalqlarımızın həyatında tamamilə yeni mərhələ başlandı. Nursultan Abişoviç, bu yeni mərhələdə Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasında, dövlətlərimiz arasında bütün sahələrdə fəal əməkdaşlığın yenilən dövrü oldu.

O vaxtlar Bakıda imzalanmış mühüm sənədlər indi işləyir və əməkdaşlığımıza xidmət edir. Burada – Qazaxıstanda, Almatıda bugünkü görüş də Sizin Azərbaycana səfərinizlə əlaqədar başlanmış işin davamıdır.

Nursultan Abişoviç, mən Sizinlə tamamilə razıyam ki, biz bütün sahələrdə, xüsusən iqtisadi sahədə fəal əməkdaşlıq üçün böyük imkanlarra malikik. Xəzər vasitəsilə ümumi sərhədimiz və keçmiş iqtisadi əlaqələrimiz, Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq biziə olduqca çox imkanlar verir, bundan ötrü çox yaxşı zəmin yaradır. Elə bu gün imzalanmış sənədlər də məhz bu işə xidmət edir. Mən Qazaxıstan Prezidenti və Azərbaycan Prezidenti tərəfindən imzalanmış iki sənədə daha böyük əhəmiyyət verirəm. Əlbəttə, digər sənədlərin də çox böyük əhəmiyyəti var və ümumiyyətlə, Sizin əlavəniz nəzərə alınaraq 16 deyil, 17 sənəd imzalandı. Artıq bu, əməkdaşlığımızın müqavilə-hüquqi əsası üçün böyük potensialdır və mən əminəm ki, hər iki tərəf bu imkanlardan əməkdaşlığın inkişafı və dörnləşməsi üçün fəal istifadə edəcəkdir.

Nursultan Abişoviç, mən Sizin fikirlərinizlə tamamilə razıyam ki, bir çox beynəlxalq məsələlərdə, regional məsələlərdə, MDB-də və

MDB ətrafında həll edilən problemlərdə Azərbaycanla Qazaxıstan eyni mövqeyə malikdirlər və bu eyni mövqə bizi öz milli məsələlərimizi həqiqətən həll etməyə və eyni zamanda istor Avrasiya regionunda, istərsə də MDB məkanında əməkdaşlıqla fəal kömək göstərməyə imkan verir.

Qazaxıstana dəvət olunduğuma görə Sizə bir daha təşəkkürümüz bilərmək isteyirəm və ümidi varam ki, bu gün də, sabah da qarşısındaki saatlar ölkələrimiz üçün, xalqlarımız üçün daha çox yeniliklər və yaxşılıqlar gətirəcəkdir.

* * *

Sonra Prezident Heydər Əliyev və Prezident Nursultan Nazarbayev jurnalistlərin suallarına cavab verdilər.

S u a l : Cənab Nazarbayev, Azərbaycan ile Qazaxıstan arasında strateji tərəfdaşlıq nə ilə əlaqədardır və yenice imzaladığınız bəyannamə nə kimi perspektivlər açır? İqtisadi prosesləri ləngidən Qarabağ münaqişesinin həlli bütün regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə nə kimi töhfə verə bilər?

N u r s u l t a n N a z a r b a y e v : Əvvəla, dövlətlər kimi, Qazaxıstanla Azərbaycan arasında, xalqlarımız arasında heç bir səbəb yoxdur ki, dostluq etməyək.

Bizim heç bir əsasımız yoxdur ki, nədəsə, haradasa bir-birimizdən narazı olaq. Biz bir-birini tamamlayan iqtisadiyyatlara malikik. Tutaq ki, Azərbaycanın neft hasilatı, neft məhsullarının emalı, neft avadanlığı və texnologiyası istehsalı, xüsusən dənizdə neft çıxarılması sahəsində çox böyük təcrübəsi var. Qazaxıstanlılar neftin birgə kəşfiyyatı və emalı zamanı, neft maşınçayırmışında bu çox böyük təcrübədən niyə istifadə etməsinlər? Biz çoxlu kimya məhsulları alırdıq, bəzi ərzaq malları istehsal edirdik və Azərbaycana daim taxıl, et məhsulları, əlvan metallar xammalı, ferroərintilər və sair göndərirdik. İndi bu əlaqələr qırılmışdır, ticarətin həcmi cəmi təxminən 40 milyon dollardır. Biz bu həcmi on dəfə, yüz dəfə artırırmışıq. Bizim buna imkanlarımız var, en əvvəl neft sahəsində.

Gələn əsrde, XXI əsrin ele birinci onilliyində Qazaxıstanın dünya bazarına çıxmak üçün Şimalı Qafqaz neft kəmərindən savayı, daha iki-üç neft kəmərinə ehtiyacı olacaqdır. Buna görə də mən Aşqabadda olarkən biz yüklerimizin Qafqaz dəhlizi ilə daşınmasına tamamilə te-

rəfdar çıxdıq. Öyrəndik ki, indi bu dəhliz ilə təxminən 200 min ton Qazaxıstan nefti nəql edilmişdir. Gələcəkdə biz Bakı vəsaitəsilə Qara dəniz sahilərinə, Türkiyə yaxınlığına neft nəql etmək istəyirik. Biz Qazaxıstan neftinin bilavasitə öz sərhədimizdən Xəzər dənizinin dibini ilə Bakıyadək və oradan Aralıq dənizinə nəql olunması məsələlərini nəzərdən keçirməyə və bu sahədə əməkdaşlıq etməyə hazırlıq. Yəni maliyyə məsələsi həll edilərkən bütün bu variantlar hökmən qazaxıstanlıların iştirakı ilə nəzərdən keçiriləcəkdir, çünki belə layihələr üçün çoxlu neft gərəkdir. Neft Azərbaycanda da çoxdur. Lakin sərmayədarlar istismar üçün daha uzunmüddəti imkanlar tələb edəcəklər. Odur ki, bizim olduqca böyük marağımız iqtisadi baxımdan məhz bundan ibarətdir.

Bəs təhlükəsizlik nədir? Təhlükəsizlik o zaman olur ki, dövlətlər öz aralarında, tutaq ki, Azərbaycan Qazaxıstanla və ya Qazaxıstan Özbəkistanla, Qazaxıstan Rusiya ilə, Qazaxıstan Çinlə ticarət edir. Bu dövlətlər arasında yaxşı ticarət olduqda, yaxşı iqtisadi əlaqələr olduqda hər iki dövlət isteyəcəkdir ki, bu əlaqələr və ticarət davam etdirilsin. Deməli, yaxşı ticarət edən dövlətlər qonşu dövlətlərə sabitlik, sülh və əməkdaşlıq arzulayacaqdır. Buna görə də Sizin dediklərinizin hamısı danışıqlarımızda var və hamı tərəfindən qarşılıqlı anlaşma, razılıqla qarşılanır.

S u a l : Cənab Nazarbayev, Siz MDB-nin axırıcı Zirvə toplantısında çox fəal çıxış edərək, MDB ölkələri arasında münasibətlər haqqında fikrinizi kəskin şəkildə söyləndiniz. Məlum olduğu kimi, də həmin toplantıda Rusiya silahlılarının Ermənistanə təmənnəsiz göndərilməsi məsəlesi də müzakirə edildi. Siz Ermənistan-Azərbaycan münaqişəsinə nəzərə almadan, həmin məsələyə necə baxırsınız? Çox sağlam olun.

N u r s u l t a n N a z a r b a y e v : MDB ölkələrinin kütləvi informasiya vasitələri mənim mövqeyimi yaxşı bilirlər. Əgər siz Qarabağ hadisələrini nəzərdə tutursunuzsa, biz hamımız MDB üzvləri, həm də ATƏT-in üzvləriyik. ATƏT-in Helsinki aktında və Paris xartiyasında əsas bənd dövlətlərin ərazi bütövlüyündən ibarətdir, onlar separatçılığın əleyhinə çıxırlar. Əgər separatçılıq bütün yer üzündə inkişaf etseydi, onda elə bir dövlət tapılmazdı ki, o, mühərribə alovlarına bürünmiş olsun. Buna görə də mən separatçılığın hər hansı növlərinin qotı əleyhinəyəm. Bilirom ki, Rusiya rəhbərliyi də separatçılığın əleyhinə çıxır. Odur ki, bu məsələdə mənim mövqeyim sizə məlum idi. Belə he-

sab edirəm ki, MDB daxilində əger biz dövlətler birliyiiksə – münaqişələr olmamalıdır. Öten Zirvə toplantısında, iclasın qapalı hissəsində mən təklif irəli sürdüm ki, MDB daxilində – MDB dövlətləri arasında və MDB daxilində bütün münaqişəleri aradan qaldırmaq üçün dövlət başçıları arasında xüsusi komite yaradılsın. Mən hesab edirəm ki, belə münaqişələri aradan qaldırmaq üçün potensial var. Biz bunu edə bilsek, bu, dövlətlərimizin daha çox yaxınlaşmasına xidmət edər. Üstəlik, birlik dövlətlərindən birinin zərərinə olaraq digərinə ayrılıqla və ya gizlincə, kontrabanda yolu ilə silah verilməsi yaxşı hal deyil, bu heç bir endazəyə sığdır. Ümidvaram ki, Rusiya rəhbərliyinin etirafı öz nəticələrini verəcəkdir. Rusiya rəhbərliyi söz vermişdir ki, onlar bu işlə möşğül olacaqlar və prokurorluq möşğül olur. Düşünürem ki, biz hamımız bu hadisələrin son nəticələrindən nə vaxtsa xəbər tutacaqı.

S u a l : Sual Azərbaycan Prezidentinədir. Aydındır ki, bu gün Siz neftin naql olunması məsələlərini həll etdiniz, habelə bir sira sazişlər imzaladınız. Siz iqtisadiyyatın daha hansı sahələrində öz aranızda əməkdaşlıq edəcəksiniz? Mən Xəzər dənizinin statusu məsələsini də nəzərdə tuturam.

H e y d ə r Ə l i y e v : Bunlar bir-biri ilə bağlıdır. Biz elə Xəzər dənizinin statusu məsələsində əməkdaşlıq edirik və deməliyəm ki, Xəzər dənizi məsələsində Qazaxıstanla Azərbaycanın mövgələri oxşardır. Son iki ildən artıqdır ki, Xəzər dənizinin statusunu müəyyənələşdirmək üçün müxtəlif məsləhətəşmələr, görüşlər keçirilir, danışıqlar aparılır. Xəzər dənizinin statusunu principə müəyyən etmək lazımdır, lakin ey ni zamanda artıq çox şey müəyyən olunmuşdur. Hele Sovet İttifaqı dövründə, Xəzər dənizi əslinde tamamilə Sovet İttifaqına məxsus olan dövrdə Xəzər dənizinin sektorları müəyyən edilmişdir – bu dəniz Qazaxıstan, Azərbaycan, Türkmenistan, Rusiya, İran sektorlarına bölünmüdüdür. Biz belə hesab edirik ki, hər bir Xəzəryani dövlət işi, xüsusən Xəzər dənizinin dibindəki mineral ehtiyatlardan istifadə olunması işini bu sektorlar daxilində aparmalıdır. Təkrar edirəm, şadəm ki, bu baxımdan Qazaxıstanla Azərbaycanın mövqeyi uyğun gelir. Düşünürem ki, biz bu məsələni gələcəkdə də birgə səylerimizlə həll edə biləcəyik.

O ki qaldı digər sahələrdə əməkdaşlığı, bu gün biz 17 sənəd imzaladıq. Prezident Nazarbayev Bakıda olarkən 12 sənəd imzalamışdıq. Bu sənədlər həm Qazaxıstanın, həm də Azərbaycanın hayatının müxtəlif

sahələrinə aiddir və əməkdaşlığı zəruriyyətə çevirir. Odur ki, biz bu əməkdaşlığı həyata keçirəcəyik.

S u a l : Türkəlli xalqların və dövlətlərin birliyi, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət haqqında nə deyə bilərsiniz?

H e y d ə r Ə l i y e v : Şübhəsiz ki, birlik olmalıdır. Siz bunu isteyirsiniz, hə? Hesab edirəm ki, hazırda türkəlli xalqlar tarixi ənənələr, dil birliyi əsasında, bir çox mədəni döyərlərin, mənəvi döyərlərin ümumiliyi əsasında əməkdaşlıq etmək üçün böyük imkan əldə ediblər. Bu iş türkəlli dövlətlərin başçılarının görüşləri çərçivəsində görülür və mən buna böyük əhəmiyyət verirəm. Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmenistan və Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi hadisədir və məhz bu, artıq müstəqil, suveren dövlətlər olan türkəlli dövlətlərlə öz aralarında bilavasitə münasibətlər yaratmaq, əməkdaşlıq etmək və türk həmrəyliyinə nail olmaq imkanı verir. Mən bu cür prinsipləri tamamilə dəstəkləyirəm və öz siyasetimdə bundan sonra da bu yolla gedəcəyəm.

N u r s u l t a n N a z a r b a y e v : Mən demək istədim ki, biz əvvəl-axır sosialist sindromundan imtina etməliyik. Əgər Minskdə görüşürsə, deməli, slavyanlardır. Əgər Almatıda, yaxud Bakıda görüşürsə, bundan «pantürkizm və ya panislamizm» havası golur. Bu, bùsbütün cəfəngiyatdır. Dövlətlərimizdən heç biri bir imperiyadan çıxıqdan sonra başqa bir imperiyaya girmək fikrində deyildir. Başqa məsələdir ki, totalitar sistem bizi ümumi köklərimizdən ayrı salmışdır və sadəcə olaraq bizi məcbur edirdi ki, eyni mənşədən olduğumuzu unudaq. Təbii ki, bu xalqlar bir-birinə meyl edirlər. Gəlin xatırlayaq ki, Əl-Fərabidən və ya Füzulidən başlayaraq bütün məşhur şəxsiyyətlər bu xalqların hamisinin xadimləridir. Onlar hamiya məxsusdurlar. «Qorqud baba» bütün türk dünyasına məxsusdur. Bax, bu tarixə nozor salaraq, vahid kök, vahid tarix, vahid mədəniyyət əsasında insanların, onların böyük qrupunun yaxınlaşmasına nəyin xidmət etdiyini yada salın. Ona görə də bu cür istənilən birləşmə bütün MDB xalqlarının bir-birinə yaxınlaşmasına xidmət etməlidir. Asiya integrasiyası, Avropa integrasiyası – axı heç kim demir ki, onlar hansısa prinsip üzrə görüşürələr. Ona görə bu cür istənilən görüşlər, istənilən sazişlər, hər hansı etimad hissələri, məhrəm hissələr bütünlükdə bəşəriyyətə xidmət edir, mənim fikrimcə, insanların yaxınlaşmasına və hər cür gələcək münaqişələrə qarşı qoruyucu işə xidmət edir.

S u a l : İndi siz neftin nəqli sahəsində əməkdaşlıq haqqında memorandum imzaladınız. Deyi bilməzdinizmi, nefti Azərbaycan ərazisi vəsítələ necə göndərməyi planlaşdırırsınız? Yeni boru kəməri çəkməyi planlaşdırırsınız mı və Azərbaycan bundan nə kimi mənfaət götürəcədir? Siz hər il nə qədər neft göndərməyi nəzərdə tutursunuz?

N u r s u l t a n N a z a r b a y e v : Sovet İttifaqı mövcud olanda Qazaxıstan Xəzər denizi vasitəsilə Bakıya 7 milyon ton neft göndərirdi. İndi heç biriniz bunu bilmirsiniz, unutmusunuz. Hazırda biz Aktau limanını bərpa edirik, bundan ötrü xüsusi vəsait ayrılaç, burada bərə naqliyyatı və iri tankerler üçün neftdoldurma qurğuları işleyəcəkdir. Biz dənizlə 10 milyon tonadək neft göndərməyi nəzərdə tuturuq. Onu Qafqaz dəhlizi vasitəsilə Qara dəniz sahilinə nəql etmək üçün Bakıya göndərmək lazımdır. Bu neftin istehlakçısı kim olacaq – Bolqarıstan, Ukrayna, bolca da Türkiyə olacaq, bəlkə da Bosfor vasitəsilə aparlaçaq. Zənnimə, nefti qəbul etmək üçün Supsa limanı da yenidən qurulur, orada böyük terminal tikilir. Bu, bir məsələdir.

Bunun özü da azdır, çünki Qazaxıstan böyük neft hasilatçısı olmaq fikrindədir. Ona görə də nefti əvvəl beləcə, indi dediyimiz kimi göndərməkden söhbət gedir, sonra isə birbaşa Qazaxıstanın sərhədindən Bakıya tərəf Xəzər dənizinin dibini ilə boru kəməri çəkmək lazımdır. Bütün dünyada belə edilir. Orada Xəzərin dərinliyi 100 metrdir, heç ki-ma əsla mane olmur. Yəni birbaşa boru kəməri çəkmək və sonra neftin Türkiyə, Aralıq dənizi vasitəsilə, yaxud yənə də Qara dəniz vasitəsilə nəqli məsələsini həll etmək gərəkdir – bizi istənilən variant qənc edir. Biz sonəd imzalamışıq ki, belə variantı dəstekleyirik, başqa sözlə, dünya sərmayədarlarına işarə edirik ki, belə şey mümkündür və həmin boru kəmərində böyük neft olacaqdır. Bu hamı üçün faydalı olacaqdır.

Faydaya göldikdə isə, bu, beynönlərlə aləmdə olduğu kimidir. Kimin ərazisindən nə qədər neft keçir, hər barrel üçün nə qədər ödənilməlidir – bunlar da məlumudur.

S u a l : Haqqında danışığınız o planlarda Rusiyaya hansı yer verilmişdir?

N u r s u l t a n N a z a r b a y e v : Əvvəla, Xəzər dənizinin şəl-findən istifadə üçün tenderə bütün dövlətlər birləşdən ən əvvəl Rusiya şirkətləri dəvət edilirlər. Onlar bilməlidirlər ki, bu gün Rusyanın «LUKoil» şirkəti «Tengiz» layihəsinin 200 milyon dollara alınmış bir hissəsinə malikdir. İndi «LUKoil» şirkətinin Qazaxıstanda təxminən







yarım milyard Amerika dölları məbləğində mülkiyyəti var və bu mülkiyyəti o, tenderlərdə udmuşdur. Xəzər boru koməri konsorsiumunda (XBK) Qazaxıstan, Rusiya, Oman və başqa dövlətlər iştirak edirlər. Məsələn, mən eminəm ki, neft komərlərinin məhz bu Cənub qollarından da, XBK-dən de Rusiya tamamilə istifadə edə bilər. Qazaxıstan orası ilə çəkilmiş istonilən qaz komərlərindən rusiyalılar olduqca böyük fayda ilə tam istifadə edə bilərlər. İndi Sərəxs-İran-İran körfəzi marşrutu ilə keçən dəmir yolundan artıq Rusiya da istifadə edir. Rusiya yükleri «Drujba» stansiyasından keçib gedir. Bir sözə, biz Azərbaycan və Qazaxıstandan danışırıq, cünki biz buradayıq, əgor hamı burada ol-sayıdı, onda hamının haqqında söhbət açardıq. Burada heç bir təklənmə yoxdur, əksinədir. Siz ki Qazaxıstanın siyasetini bilirsınız – qapılarımız hamının üzünə açıqdır.

H e y d a r Ə l i y e v : Mən də hesab edirəm ki, Rusiyaya bütün bu işlərdə və layihələrdə böyük yer verilmişdir. Məsələn, biz 1994-cü ilin sentyabrında xarici şirkətlər imzalanmış kontrakt üzrə ilkin neftin ixracı üçün Rusiya orası ilə Novorossiysk limanına xüsusi neft koməri çəkmişik. Deməliyəm ki, bu neft koməri Azərbaycan orasında artıq bir neçə ay bundan əvvəl hazır olmuşdur, Rusiya orasında isə hələlik hazır deyildir, halbuki bizim razılaşmaya görə biz həmin neft koməri ilə neftin ixracına artıq başlamalı idik. Biz Rusiya rəhbərliyi ilə bu barədə danışıqlar apardıq. Onlar söz verdilər ki, neft koməri oktyabr ayınadək hazır olacaqdır. Odur ki, konsorsiumun kontraktı üzrə ilkin neftin ixracı üçün ilk neft koməri məhz Rusiya orası ilə Qara dəniz sahilindəki Novorossiysk limanına yönəldi. Azərbaycanda neft şirkətlərinin beynəlxalq konsorsiumları ilə beş kontrakt imzalanmışdır. Bu kontraktlarda Rusyanın iri neft şirkəti olan «LUKoil» fəal iştirak edir, böyük paya malikdir. Bu yaxınlarda «Rosneft» şirkəti bize müraciət etmişdir və biz «Rosneft»in və Rusyanın digər neft şirkətinin bu işlərdə iştirakı haqqında danışıqlar aparırıq. Müxtəsəri, Rusiya tamamilə təmsil olunmuşdur.

S u a l : Siz sənədlərin ümumi paketinə daxil edilmiş əlavədən danışmadınız. Söhbət nədən gedirdi?

N u r s u l t a n N a z a r b a y e v : Neft maşınqayırmasında əməkdaşlıqdan. Mölüm olduğu kim? bütün Sovet İttifaqında ən güclü, ən yaxşı neft maşınqayırmaya müəssisəsi orada, Bakıda idi. Bu sahəni biz özümüz də inkişaf etdiririk. Amma bir-birinə mütəxəssislər, texnolo-

giya gönderilmesi, lazımi ehtiyat hisseler ve neft hasilatı üçün maşınlar alınması çok vacibdir. Men belə hesab edirəm.

S u a l : Siz «Komsomolskaya pravda»nın müxbiri ilə müsahibənizdə demişdiniz ki, Qazaxistanda sərmayədarlara son dərəcə olverişli şərait yaradılıb. Deyə bilərsinizmi, nə kimi şərait yaradılıb?

N u r s u l t a n N a z a r b a y e v : Bizimkilerin hamısı bilir, bu-na görə də vaxtı çox almaq istəməzdik. İqtisadiyyat üzrə köməkçim buradadır. O, xarici sərmayələrə aid qanunlarımızı sizə verər. Bizim üçün üstün olan obyektlərdə işləyəcək xarici sərmayədarlara güzəştlər veririk. Bu, neft və qaza, digər faydalı qazıntıllara da addır.

S u a l : Xəzərin statusunun müəyyən olunması prosesi getsə də, Qazaxistan və Azərbaycan Xəzər dənizində özlərinin hesab etdikləri sektorlarda kifayət qədər feal işləyirlər. Heydər Əliyeviç, xahiş edirəm deyəsiniz, Xəzər dənizinin sektorlarını müəyyənləşdirmək üstündə Türkmenistanla aramızda düşmüş mübahisələr sizə mane olur, ya yox?

H e y d ə r Ə l i y e v : Mübahisələr var, ola da bilər, lakin mübahisələr bizə mane olmur və ola bilməz. Çünkü biz öz sektorumuzu tanıyıraq və bilin ki, hələ 40-cı illərdən başlayaraq Xəzər dənizində Azərbaycan neftçiləri, alımları, geoloqları əsas yataqları keşf etmiş və Azərbaycanda hansı yatağın harada, hansı sektorda olduğunu dəqiqlik bilirlər. Buna görə də mübahisələr ola bilər, lakin onlar bizə maneçilik törətmir.

BİRGƏ MƏTBUAT KONFRANSI

Bakı, Prezident Sarayı

13 iyun 1997-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev və Moskvanın məri Yuri Lujkov Prezident Sarayında birgə mətbuat konfransı keçirdilər.

Azərbaycanın və Moskvanın rəhbərləri jurnalistlərin suallarına cavab verməzdən əvvəl bəyanatlarla çıxiş etdilər.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli xanımlar və cənablar!

Bu gün Moskvanın məri, Moskva hökumətinin başçısı cənab Yuri Mixayloviç Lujkovun və Moskva şəhərinin nümayəndə heyətinin Azərbaycana səfəri başlanmışdır.

Bu, Moskva ilə Azərbaycan arasında, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlərdə əlamətdar hadisədir. Bu, bir terəfdən işgüzar görüşdür, digər terəfdən isə, Moskvanın mədəniyyət xadimləri ilə birlikdə Moskvanın nümayəndə heyətinin səfəri Moskvanın 850 illiyi münasibətilə Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi ilə bağlıdır.

Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri, mehriban, yaxşı əməkdaşlıq mövcuddur və biz bunu dərinləşdirmək, genişləndirmək üçün tödbirlər görülür. Bu kontekstdə Rusiya Federasiyasının ən böyük subyektlərindən olan Rusiya paytaxtı ilə – Moskva hökuməti ilə Azərbaycanın birbaşa əməkdaşlığının əhəmiyyəti böyükdür. Bu əməkdaşlıq, inдиyə qədər olduğu kimi, bir sıra sənədlər imzalandıqdan sonra da çoxtərəfli xarakter daşıyacaqdır. İmzalanmış sənədlər isə fəal əməkdaşlıq üçün, bu əməkdaşlığın daha səmərəli və qarşılıqlı surətdə faydalı olmasından ötrü həm Azərbaycanın, həm də Moskvanın böyük imkanlarından istifadə etmək üçün normativ-hüquqi baza yaradır.

Əməkdaşlıq iqtisadi sahəni əhatə edir, buna Azərbaycanda da, Moskvdə da böyük ehtiyac var. Elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində də müvafiq sənədlər imzalanmışdır.

Lakin təkcə bu sahələrdə əməkdaşlıqdan deyil, Moskva ilə Azərbaycan arasında çoxtərəfli əlaqələrdən səhəbət gedir. Bu əlaqələr bir çox onillərdən ki, mövcuddur və iqtisadiyyatı, mədəniyyəti, elmi, təhsili və sehiyyəni inkişaf etdirməkdə Azərbaycan xalqına çox böyük kömək göstərmışdır.

Moskva indi də dünya miqyaslı çox böyük elm, mədəniyyət mərkəzidir. Orada çoxsaylı iri elmi idarələr, ali məktəblər, elmi tədqiqat institutları, o cümlədən sehiyyə, mədəniyyət, təhsil sahəsində tədqiqat idarələri cəmləşmişdir. Elm, ali təhsil, mədəniyyət sahəsində Moskvadan çox böyük potensialı var. Azərbaycan xalqı, Azərbaycan Respublikası əvvəlki dövrə bütün bunlardan istifadə etmişdir. Rusiyanın da, Azərbaycanın da suveren, müstəqil dövlətlər olduğu indiki vaxtda bu münasibətlər nəinki qırılmamalı, eksesinə, qorunmalı, genişləndirilməli və dərinləşdirilməlidir. Şübəsiz, indi bu münasibətlərin xarakteri baş-qadır. Ancaq xarakterində asılı olmayıaraq, bunlar Rusiya üçün də, Azərbaycan üçün də, həm Moskvadan ötrü, həm də Azərbaycandan ötrü lazımdır və faydalıdır.

Ona görə də biz bugünkü görüşə, imzalanmış sənədlərə, eləcə də Azərbaycanda Moskvadan, bu gözəl şəhərin 850 illiyinə həsr olunmuş mədəniyyət günlərinin keçirilməsinə böyük əhəmiyyət veririk.

Bu gün Yuri Mixayloviç Lujkov ilə mənim aramda, nümayəndə heyətlərimiz arasında keçirilmiş görüşlərdən, aparılmış səhəbətlərdən və danışıqlardan son derəcə məmənun qaldığımı bir daha bildirmək istəyirəm. Ümidvar olduğumu bildirmək isteyirəm ki, bunlar bütün sahələrdə münasibətlərimizi inkişaf etdirmək üçün yaxşı əsas olacaqdır. Diqqətinizə görə çox sağ olun.

MOSKVANIN MERİ YURI LUJKOVUN BƏYANATI

– Çox hörmətli Heydər Əliyevi! Azərbaycan Respublikası hökumətinin, Bakı şəhəri rəhbərliyinin hörmətli üzvləri, əziz həmkarlar! Hörmətli mətbuat nümayəndələri!

Keçmiş sovet məkanında yaranmış yeni şəraitdə qarşılıqlı əlaqələrimizin mühüm məsələlərini həll etmək üçün biz burada birinci dəfə görüşmürük. Heydər Əliyevi, iqtisadi, humanitar, sosial və mədəni sahələrdə qarşılıqlı əlaqələrə dair iqtisadi sistemlərimiz qarşısında, vətəndaşlarımız qarşısında duran ümumi məsələləri qiymətləndirdiyinizə görə Sizə çox minnətdaram.

Bu gün biz bir sıra sənədlər imzalamışq və bunlar həmin qarşılıqlı əlaqələri genişləndirmək üçün konkret tədbirlərdir. Bu ona görə lazımlı oldu ki, biz birlikdə gördük ki, sabitliyin artması, dövlətçiliyin, qayda-qanunun möhkəmlənməsi və iqtisadi məqsədlərin və niyyətlərin reallaşdırılmasında daha çox aydınlığın olduğu şəraitdə – Azərbaycanda da, Moskvada da, Rusiyada da bunun aşkar şahidiyik – bəzi sahələrdə qarşılıqlı əlaqələr üçün daha böyük imkanlar yaranmışdır. Əger iqtisadiyyatdan danişmali olsaq, indi bizim maraqlarımız var və bunlar həm yeni iş yerləri yaradır, həm məhsul istehsalını asanlaşdırır, həm də birləşmiş investisiyalar, birgə iri layihələrin reallaşdırılması sahəsində yeni imkanlar açır.

Iqtisadi baxımdan Moskva sabit sistemdir, özünün müstəqil bütçəsi, dövlətdən asılı olmayan bütçəsi var və bu mənada Rusiya Federasiyası qanunlarının bizi verdiyi hüquqlara uyğun olaraq, əslində bütün iqtisadi məsələləri heç kimlə razılaşdırmadan və ya yuxarılardan icazə almadan müstəqil surətdə həll etmək imkanımız var. Bu, Moskvadan imtiyazı deyil, Rusiya Federasiyasının bütün subyektlərinin hüququdur. Bunlar yeni dövrdə, keçmiş sovet məkanında həyatımızın suverenloşması, demokratikləşməsi prosesləri, cəmiyyətimizdə təserrüfat müstəqilliyinin artması və bazar dəyişiklikləri nəticəsində cəmiyyətdə yaranmış yeniliklər sayəsində verilmişdir. Bütün bunlar Rusiyanın müvafiq qanunları ilə təsdiq olunmuşdur və biz həmin qanunlara tam əməl etməklə işləyirik, özü də bu qanunlar bizə hər cür təşəbbüs göstərməyə imkan verir.

Zənnimcə, ticarət-iqtisadi əlaqələri, humanitar sahədə qarşılıqlı əlaqələri genişləndirmək üçün tarixin indi bizi verdiyi fırsatlarından istifadə edirik. Moskvada Azərbaycan məktəbinin açılmasından, onənlər, adətlər, mədəniyyət, din sahəsində o prosesləri inkişaf etdirməkdən səhəbət gedir ki, bunlar Moskvadakı və Rusiyadakı Azərbaycan diasporuna lazımdır.

Sizin ölkənizdə rus, Rusiya diasporu üçün şəraitin təmin olunmasından ötrü qəbul edilən qərarlara, Azərbaycan rəhbərliyinin apardığı siyasetə görə biz çox minnətdarıq. Biz bunu qiymətləndiririk, son vaxtlar Azərbaycanda rusdilli məktəblərin sayının artmasını da qiymətləndiririk. Bu bizi çox şey deyir, şəksiz məhrəban münasibətdən xəbor verir, hər bir dövlətdə sülhü, əmin-amanlılığı və tərəqqini yalnız bu cür millətlərərəsi qarşılıqlı əlaqə vasitəsilə təmin etməyin mümkün olduğunu başa düşülməsini göstərir.

Biz inkişaf və genişlənmədən danışırıq, amma Azərbaycanda orta məktəbi qurtaran ve Moskvanın, Rusyanın ali məktəblərini bitirənlərə verilən beynəlxalq parametrlər və beynəlxalq nüfuzlu müvafiq olan diplomlar almaq üçün Moskvada oxumaq istəyən gənclərdən ötrü əvveller mövcud olmuş potensialı bərpa etmək haqqında danışmaq düzgün olardı.

Biz səhiyyə sahəsində qarşılıqlı əlaqə saxlamaq üçün açıq və bu gün imzalanmış saziş də, xüsusən dava-dərman göndərilməsi və sairə məqsədlər baxımından konkretdir.

Moskvada nəşr olunan dərsliklərin verilməsi sahəsində humanitar kömək göstərilməsi ayrıca bir məsələdir. Moskva dərsliklərlə təmin etməkdə Bakıya, buradakı rus diasporuna kömək etməyə başlamışdır. Mədəniyyət sahəsində yeni imkanlarımız yaranır və dərk edilir ki, bizi, cəmiyyətimizin intellektual həyatını, cəmiyyətin dəstəklənməsini və inkişafını özüne qapanıb qalmaq, təcrid olmaq deyil, qarşılıqlı əlaqə, mədəniyyətin imkanlarından qarşılıqlı istifadə edilməsi zənginləşdirir.

Zənnimcə, problemlərin siyahısından bizi aydın oldu ki, ilk növbədə iqtisadi sahədə qarşılıqlı əlaqəni, aksızların, gömrük rüsumlarının, tariflərin və sairənin azaldılmasını təmin edən əlavə əlverişli şərait yaradılması haqqında – hətta azad ticərət və onun genişləndirilməsi barədə şüarların bəyan edildiyi vaxtda da bizim bütün niyyətlərimizi birləşdirən mümkün deyildi – dövlətlərin rəhbərləri qarşısında məsələ qaldırmış lazımdır.

Heydər Əliyeviç, bu problemlərin həllinə çox diqqətə, müdrikliklə yanaşığınız üçün bir daha təşəkkür edirəm. Əminəm ki, bütün bu istiqamətlərdə öz vətəndaşlarımız üçün real, faydalı işlər görə bilərik.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Moskvanın məri Yuri Lujkov jurnalistlərin suallarına cavab verdilər.

S u a l : Bəzilərinin Moskvada etnik cinayətkarlıq, başqalarının işsə antiqafqaz əhval-ruhiyyələri adlandırdıqları, Azərbaycan vətəndaşlarına birbaşa dəxli olan problem, o cümlədən yaxın xaricdən olan vətəndaşların Moskvada hökmən qeydiyyatdan keçməsi qaydası Sizin görüşünüz zamanı müzakirə edilibmi?

Yuri Lujkov : Yox, bu problem müzakirə olunmayıb, çünkü Heydər Əliyeviç Moskvada əvvəlki görüşlərində birinde bələdiyyə

gəldi və bir münaqişə ilə əlaqədar məsələ qaldırdı ki, bu işdə tam aydınlıq yaradılsın, Azərbaycan vətəndaşlarının Moskvada özlərinin iqti-sadi və digər məqsədlərini reallaşdırılmaları üçün normal şəraiti təmin edən tədbirlər görülsün. Həmin səhəbət nəticələrinə əsasən biz öz tə-rəfimizdən tədbirlər görmüşük və bunlar Moskvada həmin fəaliyyət üçün böyük əlverişli şərait rejimini təmin edir. Digər tərəfdən, əlbəttə, biz o zaman birgə səylər barədə də razılığa gəldik ki, bunlar Moskva kimi böyük bir şəhərdə Azərbaycan vətəndaşları tərəfindən hüquqa zidd fəaliyyəti, ümumiyyətlə istisna etsin. Bu mənəda vəziyyətin müyyəyən qədər, hətta əməlli-başlı sakitlişməsi göz qabağındadır və biz indən belə də bu yolla gedəcəyik.

Eyni zamanda ümumi etimad mühiti yaratmaq da vacibdir. Hələlik bu sahədə hər şeyin yaxşı olduğunu, təessüf ki, deyə bilmərik. Zə-nimcə, bütün bunlar xalqlarımızın hələ də qarşılıqlıqları iqtisadi problemlər və çətinliklərə də bağlıdır.

S u a l : Cənab Lujkov, Siz Rusiyadan uzaqlara da nəinki əla təsər rüfatçı, həm də ən mürəkkəb siyasi məsələlər barəsində açıq və principial fikirlərinizlə seçilən parlaq siyasetçisiniz. Ona görə də ümidi edirəm ki, zənnimcə, Rusiya üçün kifayət qədər ince məsələ olan sualima da beləcə principiallıqla və açıq cavab verəcəksiniz: Ermənistana qanunsuz olaraq Rusiya silahının satılması faktlarına münasibətiniz necədir və bu məsələnin Rusyanın rəsmi strukturlarında təhqiqatının hansı mərhələdə olduğunu bilirsinizmi? Ümumiyyətlə, Sizcə bu mürəkkəb məsələnin həlli necə olmalıdır?

Yuri Lujkov : Belə başa düşürom ki, mənim barəmdə dediyiniz «parlaq siyasetçi» sözləriniz daha çox saçılıma aiddir.

Zənnimcə, bizim xeyrxaqliq, sülh və əmən-amanlıq məqsədlərimizi əsas götürsək, hər hansı gərginliyin mövcud olduğu yerə silah satmaq tamamilə yolverilməzdir. Çünkü kimse silahlanırsa, böyük silah potensialı malik olmağa başlayırsa, onda hökmən, xüsusən də haqqında səhəbet gedən belə qızğıñ temperamentli insanlarda bu silahdan istifadə etmək arzusu doğacaqdır. Ümumiyyətlə, silah istehsal edən dövlətdə də, beynəlxalq müqavilələr səviyyəsində də, ola bilsin hətta MDB çərçivəsində də öhdəliklər, müvafiq qanunlar, yaxud normativ sənədlər qəbul etmək lazımdır ki, bunlar hansısa gərginliyin yarandığı və ya belə meylin olduğu yerlərə silah satışının mümkünliyünün özünü istisna etmiş olsun.

O ki qaldı təhqiqata, mən bu məsələləri izləmirəm və size bu barədə mötəbər heç ne deyə bilmərəm. Lakin Sizin verdiyiniz sual barədə tamamilə qəti fikrimi dedim.

S u a l : Birinci sualım hər iki tərəfə aiddir: bu görüşdən sonra Azərbaycan-Rusiya Neft Konsorsiumunun yaradılması haqqında nə deyə bilərsiniz? Yuri Mixayloviç, ikinci sualım Sizədir: Rusiya ilə Azərbaycan arasında münasibətləri normal və konstruktiv sayırınsızmı, əger sayırsınızsa, bunun gününi kimdədir?

H e y d ə r Ə l i y e v : Mən neft şirkəti barəsində cavab verəcəyəm. Əslində qalandı, Rusyanın «LUKoy» neft şirkəti buraya gelib, Azərbaycan Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri konsorsiumları ilə imzaladığı bəzi müqavilələrdə iştirak edir. «Rosneft» şirkəti bize müraciət edir və onun təklifini nəzərdən keçiririk. Çox hörmətli Yuri Konstantinoviç Şafranikin təmsil etdiyi yeni Rusiya şirkəti de Azərbaycanın neft yataqlarında birgə iş təşkil etmək üçün danışıqlar aparır. Biz bunların hamisini dəstekləyirik və gələcəkdə də dəstekləyəcəyik.

Y u r i L u j k o v : Siz Rusiya-Azərbaycan münasibətlərində dañışır, ancaq bu sualı Moskvadan mərinə verirsiniz. Ümumiyyətlə, belə sualları Rusiya dövlətinin rəhbərlərindən kiməsə vermək lazımdır.

Mən yalnız öz təəssüratım barədə deyə bilerəm ki, əslində biz bu görüş, qarşılıqlı əlaqələr barədə nə üçün razılığa gəlmışik. Qəti deyə bilerəm ki, Azərbaycan Respublikası ilə bizim – bu, Moskvaya da, Rusiyaya da aiddir – qarşılıqlı münasibətlərimiz tamamile qeyri-qənaətbəxşdir. Azərbaycanın, onun rəhbərliyinin keçmiş sovet məkanındakı potensialına, nüfuzuna görə, bu regionda indiyədək mövcud olan mövqelərə və problemlərə görə iqtisadi, mədəni, siyasi sahələrdə qarşılıqlı əlaqələrin fəaliyi əsla kifayət deyildir. Deməli, bir halda ki, bu münasibətlərdə hansısa boşluqlar varsa, onda aydınlaşdır ki, gərginlik yaranır və bu boşluq əlverişsiz amillərlə dola biler.

Ona görə də, zənnimcə, bu münasibətləri normal məcrada inkişaf etdirmək imkanlarından danışası olsaq, şübhəsiz ki, belə imkanlar var. Haqqında Heydər Əliyevin də söz açdığı bünövrədən danışsaq, bu da var. Bu əlaqələri hər sahədə, o cümlədən dövlətlərarası səviyyədə genişləndirmək üçün intensivliyin vaxtı gelib çatmışdır və mənəcə, bu mütləq olacaqdır.

S u a l : Cənab Lujkov, neft sahəsində əməkdaşlıq etmək üçün Moskva hansı konkret layihələri təklif edir və nə kimi imkanları var?

Y u r i L u j k o v : Biz Moskvada Mərkəzi Yanacaq Şirkəti yaradaraq, Moskva Neftayırma zavodunun sehm nəzarət paketini dövlətdən satın alaraq Moskva ərazisində neft məhsullarının bölüşdürülməsi, saxlanması və istehlakının nəhəng sisteminə malik olmuşuq. Moskva ildə təqribən 10 milyon ton neft məhsulları, 29 milyard kubmetr qaz işlədir. Gelin, Azərbaycanın potensialını xatırlayaq, müqayisə edək və görəcəyik ki, Moskva nəhəng neft bazarıdır, yanacaq hasil edən dövlətlər üçün də maraq doğurur, onlar neft göndərə və sata bilərlər. Digər tərəfdən, bizim yanacaq şirkətinin neft gətirilməsi ilə bağlı hələlik güclü, möhkəm, daimi əlaqələri yoxdur. Azərbaycan nefti bizi ona görə çox maraqlandırır ki, başqa mənbələrdə hasil olunan neftlə müqayisədə o, şübhəsiz güclü üstünlüklərə malikdir – mən bunu Qubkin adına Moskva Neft İnstytutunu bitirmiş adam kimi deyirəm. Ona görə də təklif etmişik ki, haqqını ödəməyin və serfiiliyin müvafiq meyarları ilə bize neftin keşfiyyatı və hasilatına dair işlər aparmaq üçün müəyyən yer verilsin. Mən minnətdaram ki, bu məsələ Moskva üçün xeyirxahiqliq həll olunur. Neft hasilatı və neft gəndərilməsi sahəsində bizim qarşılıqlı əlaqələrimizdə işlərin xüsusiyyəti belədir.

S u a l : Yuri Mixayloviç, Moskva ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın xüsusiyyətləri nədədir?

Y u r i L u j k o v : Hazırda Azərbaycanın potensialını dığər dövlətlərin potensialından fərqləndirən xüsusiyyətlərdə və Moskvanın xüsusiyyətlərindədir və bunlar hamımıza ayndır. Azərbaycanın xüsusiyyəti – güclü neft və qaz hasilatı potensialıdır. Azərbaycanın xüsusiyyəti ondadır ki, faraş tərəvəz və meyvə yetişdirmək üçün güclü imkanları olan dövlətdir və bu bizim üçün, şimal şəhəri, paytaxt üçün çox maraq doğurur. Azərbaycanın xüsusiyyəti – birbaşa nəqliyyat əlaqəsidir, o cümlədən heç bir yükləmə-boşaltma olmadan, yükleri nəqliyyatın bir növündən digərinə yükləmədən Cənubdan Şimala su nəqliyyatı yoludur. Azərbaycanın xüsusiyyəti odur ki, şərabçılıq materialları və konyak məhsulları istehsalında son dərəcə güclü potensialı var, bu bizi çox maraqlandırır və Azərbaycandan Moskvaya bunların geniş surətdə göndərilməsini bərpa etmək istəyirik. Axi əvvəller kənd təsərrüfatı məhsullarının istehsalçıları konkret nöqtələrə, bazalara tohkim olunmuşdular və onlara öz məhsullarını göndərildilər. Azərbaycanın xüsusiyyəti onun güclü sənaye potensialındadır, bu isə şəhər təsərrüfatında istifadə olunan avadanlıq, nasos-kompressor, hasilat avadanlığı-

dir. Su vurulması və başqa sahələrdə bizim avadanlıqla çox böyük ehtiyacımız var. Bu avadanlığı almaq istəyirik, elə etmək istəyirik ki, o, keyfiyyətinə görə dünya səviyyəsinə çatdırılsın, qiyməti isə indi xeyli ucuzdur.

Əlbəttə, biz öz məhsulumuzu da göndərmək istəyirik. Razılığa gəlmiş ki, burada bizim «ZİL»in məhsulunu nümayiş etdirək, bunlar beynəlxalq tələblərə cavab verən yaxşı maşınlardır, zənnimcə, qiymətinə görə Azərbaycana tamamilə uyğundur, həm də ona görə ki, bu maşınların və texnikanın əvəzində biz indi hamida çatışmayan pul yox, mal almaq istəyirik. Beləliklə, Azərbaycanda əlavə iş yerləri də açıldı. Azərbaycanın xüsusiyyəti – həm də güllərdir.

S u a l : Çox hörmətli Heydər Əliyeviç, hamiya malumdur ki, MDB ölkələrinin iqtisadi cəhətdən təşəkkülündə problemlər çoxdur. Bununla əlaqədər belə bir sual vermək istəyirəm: Sizce, başlıca cohet nədir ki, onun vasitəsilə birlik ölkələrinin iqtisadiyyatını bütünlükə ayaga qaldırmak olar?

H e y d ə r Ə l i y e v : Başlıca həlqə Müstəqil Dövlətlər Birliyini təkmilləşdirmək, onu daha səmərəli fəaliyyət göstərən beynəlxalq təşkilata çevirməkdir.

S u a l : Rusiyada belə bir çağırış ortaya atılmışdır: «Rusiya malını alın». «Delovoy mir» qəzeti bunu dövlətlərəsə səviyyəyə çıxarmışdır. Lakin bu hələlik yalnız çağırışdır. Sizce, sözden işə necə keçmək olar? Dövlətlərəsə iqtisadi komissiya və başqa dövlətlərəsə strukturlar nə etməlidirlər ki, bu çağırış real şəkil alınsın?

H e y d ə r Ə l i y e v : Bir halda ki, prezident buna çağırıb, siz lütfən ona eməl etməyə çalışın.

S u a l : Hər halda, birlərin dövlətlərəsə strukturları haqqında söhbət gedir. Onlar ne etməlidirlər ki, bu çağırış işdə həyata keçirilsin?

H e y d ə r Ə l i y e v : Bilirsiniz, Rusiya prezidentinin çağırışı Rusiyaya, Rusiya vətəndaşlarına, təşkilatlarına aiddir, sizin üçün yol açıblar ki, bunu edəsiniz. Bize bunun dəxli yoxdur.

Y u r i L u j k o v : Zənnimcə, MDB dövlətlərinin sabitləşməsini və hətta iqtisadi potensialının inkişafını temin edəcək şərt Yer küresinin bu hissəsində ümumi bazarın analogunu yaratmaqdır. Biz tam müstəqillik, tam muxtarıyyətləşdirmə, tam dövlətçilik şəraitində, suverenliyin bu məsələlərinə toxunmadan ümumi iqtisadi məkan yaratmalı, daha doğrusu onu bərpa etməliyik. Hazırda bu məkan dağılılmışdır və

nedənse siyasi suverenloşdurmə vasitəsilə vaxtilə keçmiş ittifaqın vahid iqtisadi məkanda mövcud olan kooperasiyasını, əksar malların vahid istehsal texnologiyasını dağlımışdır. Əminəm ki, əger yeni şəraitdə biz maneolərsiz, vahid iqtisadi məkan yaratıq, bu gün olduğumuz səviyyəyə dərhal, bəlkə də hətta hər il 10 faiz əlavə edə bilərik.

H e y d ə r Ə l i y e v : Men də bir-iki kələmə əlavə etmək istəyirəm. Azad bazar iqtisadiyyati şəraitində bu çağrıçı həyata keçirmək çox çətin olacaqdır. Men bunu sizə deyirəm.

S u a l : Heydər Əliyeviç, Siz mətəbər işgüzar informasiyanı haradan alırsınız? Bütün keçmiş sovet məkanında sahibkarlığın ictimai informasiya dəstəyini təmin etmək üçün nə etmək lazımdır?

H e y d ə r Ə l i y e v : İndi bizim informasiya mənbələrimiz çoxdur. Onu bəzə Moskvanın və Rusyanın informasiya agentlikləri, mətbuat orqanları verir, müxtəlif ölkələrdən çoxlu informasiya alırıq. Ona görə də indi bu məsələdə qıtlıq yoxdur.

S u a l : Cənab Lujkov, bu gün Azərbaycanın baş naziri ilə görüşünüz zamanı Azərbaycan və Rusiya arasında «Çay-dəniz» gəmiləri vasitəsilə yük göndərilməsinin məqsədəyən və sərfəli olduğunu bəyan etdiniz. Volqa-Don kanalında Rusiya tərəfdən blokadanın olduğu şəraitdə bu imkanları necə reallaşdırmaq olar? Bu istiqamətdə Moskva hansı təşəbbüsleri ireli sürür?

Y u r i L u j k o v : Bu imkanlardan istifadə etmək lazımdır. Çünkü Ülyahəzrət iqtisadiyyat zərif xanımdır və ona qulluq etmək, onun üçün müəyyən əlverişli şərait yaratmaq lazımdır. Bunlar isə Rusiya ilə Azərbaycan arasında dövlətlərəsə qərarlar sahəsinə aiddir. Şübhəsiz, bir sıra məsələlərde Rusiyanın rolü üstündür və baxmaq lazımdır ki, bu maneoləri böyük həcmədə kim yaratmışdır. Onların ölçüsünü kiçitmək, vahid iqtisadi məkan yaratmaq, buna qayıtmək baxımından azaltmaq lazımdır. Zənnimcə, «Çay-dəniz» gəmilərinin hərəkatı üçün yol açıq olmalıdır. Əminəm ki, birbaşa mal getirən gəmilərin hərəketinin qadağan olunmasını izah edə bileyək heç bir şərt yoxdur. Bu nədir, hansısa müharibədir, düşməncəsinə münasibət, yaxud hansısa fəlakət təhlükəsidir? Əslə yox. Bu hansısa məmurların axmaqlığıdır.

S u a l : Cənab Lujkov, Sovet İttifaqı dağıldıqdan sonra Moskva hansı ciddi çətinliklərlə karşılaşır?

Y u r i L u j k o v : Burada haqqında kifayət qədər bəhs etdiyimiz iqtisadi problemlər barədə yenidən danışmayacağam. Başlıca çətinlik –

yadlaşmadır. Əger kimse Sovet İttifaqı dağıldıqdan sonra öten bu illər ərzində baş veren her şeyi və mənəvi, içtimai baxımdan bizim rastlaşdığımız başlıca xoşagelməz cəhətləri ümumiləşdirməyə cəhd göstərsə, onda aydın olar ki, bunların hamısı insanlar, milletlər arasında yadlaşma ilə bağlıdır. Bunun Moskvanın özüne fəlakətli dərəcədə təsir etdiyini deməyə bilmərəm. Biz milletlərərəsə sülhü qoruyub saxlaya bilmişik, qızığın münaqışələr olmamışdır – Moskvada 141 millet yaşayır – mən ayrı-ayrı nümayəndələr deyil, diasporani nəzərdə tuturam – bizdə 27 müxtəlif din, dini cərəyan və saire var. Moskvada insanların fəlakətli şəkildə yadlaşması olmamışdır. Lakin biz hiss edirik ki, dağilan dünyamızda merkezdənqəçmə meylləri, özünütəcrid, yadlaşma, milli mənənələrin yaranması güclənmişdir. Zənnimcə, əger meyillərdən danışası olsaq, bizim vezifəmiz yeni, tamamilə başqa zəminində – könlüllü şəkildə anlamaq zəminində ünsiyyəti və qarşılıqlı əlaqəni qaytarmaqdır. Ünsiyyət, qarşılıqlı əlaqə, xeyirxahlıq və dostluq qalmalıdır, qayıtmalıdır. Mənə elə gəlir ki, en başlıcası yadlaşmanı aradan qaldırmaqdadır, bunun naminə də biz buraya gəlmışik.

H e y d ə r Ə l i y e v : Sağ olun.

BİR QRUP QAÇQIN VƏ TELEJURNALİST İLƏ GÖRÜŞ

Bakı, Prezident Sarayı

16 iyun 1997-ci il

– Mən sizi son vaxtlar televiziyyada göstərilən arxiv lentlərində görmüşəm. Ona görə də çox maraqlandım ki, sizinlə görüşüb tanış olum və Nizami Xudiyevdən xahiş etdim ki, əgər bizim bu vətəndaşımızın, insanların imkanı olsayı, görüşmək istərdim.

O arxiv lentləri, televiziya videolentləri Azərbaycanın faciəli hadisələri ilə əlaqədardır – Xocalı soyqırımı, Laçın, Şuşa rayonlarında gərgin vəziyyət yaranan dövrə bağlıdır. Bunlar hamısı 1992-ci ilə aiddir. Özü də 1992-ci ilin əvvəlləri, may ayıdır – mən belə gördüm. İndi 1997-ci ildir, üstündən beş il keçibdir. Sizin o vaxtkı həyəcanınız – doğma torpaqlarınız, doğma vətəniniz ilə əlaqədar həyəcanınız, vətənpərvərliyiniz və xalqı, milləti, öz torpağınızı qorumaq üçün etdiyiniz çağırışlar o vaxt da çox qiymətli olub, indi də çox təsireddi səslənir.

Eyni zamanda o vaxt siz hadisələrin içinde olarkən, o ağır şəraitdə olarken Azərbaycanın nə üçün belə vəziyyətə düşməsini bəlkə də baş-qalarından çox, siz orada hiss edirdiniz, dərk edirdiniz. Şübhəsiz ki, siz o vaxtlar həm torpağı qorumaq, xalqı xilas etmək üçün çox işlər görmüsünüz, çalışmışınız, çarpışmışınız, vuruşmusunuz və guman edirəm ki, həm də bu məsələlərlə əlaqədar fikirlər söyləmiş, sözlər də demisiniz. Ancaq bize gəlib çatan – mənim televiziya vasitəsilə gördüğüm o kadrlardır. O kiçik kadrlar özü də o zaman, 1992-ci ildə Azərbaycanın əziz bir bölgəsi olan Qarabağda vəziyyətin nə qədər gərgin olduğunu gösterir. Ermənistan silahlı qüvvələrinin Azərbaycana etdiyi təcavüzün nə qədər qəddar, vəhşi hərəkət olduğunu göstərir. Eyni zamanda, təəssüflər olsun ki, respublikamızı, xalqımızı, torpağımızı, ölkəmizi qorumaq üçün məsul olan şəxslərin fəaliyyətsizliyini – indi artıq ona xəyanət deyirik – xəyanətini, satqınılığını göstərir.

Bir də deyirəm, şübhəsiz ki, siz o dövrü, illəri, ayları yaşamış adamlarınız, bu barədə çox bilirsiniz. Amma qiymətli cəhət ondan ibarətdir ki, televiziya işçiləri o vaxt kadrları qoruyub saxlaya biliblər. Düzdür, o vaxt o kadrları göstərməyə imkan verilməyib, ancaq həqiqəti həmişə

göstərmək lazımdır. Ona görə yox ki, mənfi və ya müsbət nöqtəyi-nəzərdən kimsə aiddir, ona görə ki, həqiqətdir. Aşkar olanda hər bir məsələyə çarə tapmaq asan olur. O vaxt belə də bizim məglubiyyətimizin, xalqımızın başına gələn bu facielerin əsas səbəblərindən biri o olub ki, həqiqət gizlədilib, xalqa, ictimaiyyətə, millətə çatdırılmayıbdır. Bu baxımdan bizim televiziya işçilərinin fədakarlığı nəticəsində bu kadrların qorunub saxlanması tarixi indiki və gələcək insanlara müəyyən qədər düzgün çatdırmaq üçün çox əhəmiyyətlidir. Hər halda mənim üçün o kadrlar çox maraqlı idi.

Birincisi, bunlar o günlərde Şuşada, Laçında, Xocalıda, Ağdamda baş vermiş hadisələri çox əyani surətdə öks etdirir. O vaxtlar mən Naxçıvanda yaşayirdim, televiziyyaya müəyyən vaxt baxmaq mümkün idi, sonralar elektrik olmadığına görə televiziya verilişləri kesilmişdi. Ancaq o kadrları, yaxud da onlara bənzər kadrları həmin dövrə Azərbaycan televiziyası göstərmirdi. Ona görə də bu baxımdan onları görmək çox maraqlı, əhəmiyyətli, vacibdir. Bir də ki, bir tərəfdən bütün sahələrde ədalətsizlik olduğu halda, digər tərəfdən sizin kimi sadə adamların cəsarətələ ədalətli söz deməsi çox əhəmiyyətli, çox maraqlıdır.

Ona görə də mən o televiziya kadrlarına çox böyük maraqla baxmışam. Sonra, şübhəsiz ki, televiziyyada gördüğüm adamları, söz demiş adamları görmək, onlara tanış olmaq istədim və Nizami Xudiyevdən xahiş etdim ki, əger mümkün olsa, görüş teşkil etsin. Bu gün belə bir görüş var. Düzdür, bəziləriniz o vaxta nisbətən deyişilmisiniz, yəni o vaxt facieli vəziyyətdə idiniz, amma indi sakit vəziyyətdəsiniz. Mən çox məmənunam ki, bu gün sizinlə görüşürəm. Çünkü o facieli, ağır şəraitdə sizin cəsarətli, ədalətli sözleriniz vətənə, xalqa, milletimizə nə qədər böyük qayğı göstərdiyinizi sübut edir. Ona görə də mən çox məmənunam.

O vaxtlar məni də yada salmışınız. Doğrudur, o vaxtlar məni yada salanlar çox idi, amma o döyüş zamanı, facieli, ağır bir şəraitdə məni yada salmağınız mənim üçün xüsusilə qiymətlidir. Çünkü o vaxt mən sizdən uzaq idim, Naxçıvanda yaşayirdim. Mən təsəvvür etmirdim ki, siz bilirsiniz mən Naxçıvandayam, neçə yaşayıram. Çünkü mən biliyəm ki, onda Qarabağda vəziyyət çox ağır idi, hərə öz aqibəti ilə məşğul olurdu. Düşünmək ki, Heydər Əliyev haradadır, onu dəvət etmək, yaxud ona müraciət etmək lazımdır – mən bunu təsəvvür etmirdim. Am-

ma ki, çox yerdən, döyüş bölgələrindən xəber gəlib çatırdı, bəzən məktublar da gəlirdi. Bilirdim ki, bəziləri məktub göndərirlər, ancaq məktubları buraxmirdilar. Necə ki, o vaxtlar televiziya kadrlarını göstərmirdilər, eləcə də Naxçıvana, mənə gələn məktubları buraxmirdilar. Hətta xarici ölkələrin nümayəndələri çətinliklərin öhdəsində gəlib Naxçıvanda mənimlə görüşərkən deyirdilər ki, neçə dəfə zəng etmişik – vermeyiblər, məktub göndərmişik – buraxmayıblar. Belə hallar çox olubdur.

Ancaq eyni zamanda, Görüsünüz, bütün bu çətinliklərə baxmayaraq, beş il keçsə də, o televiziya kadrları yaşayıb, indi çox şəylərə aydınlıq getirir. Sizə vətənpərvərliyinizi, cəsarotınızı görə təşəkkür edirəm. Beş il önce siz ağır vəziyyətdə idiniz, indi də hamimiz o illərin ağrısını çəkirik, çünkü işgal edilmiş torpaqlar azad olunmayıbdır. Ancaq insanlar sakit yaşayırlar. Beş ildən sonra sizinlə görüşürük, mən çox şadam.

ÖZBƏKİSTANA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

18 iyun 1997-ci il

S u a l : Cənab Prezident, məlumdur ki, Azərbaycanda AXC həkimiyəti dövründə respublikamızla Özbəkistan arasında əlaqələr tamamilə kəsilmişdi. Yalnız Siz həkimiyətə qayıdanın sonra bu əlaqələr bərpa olunubdur. Özbəkistana səfərinizden nə gözleyirsiniz?

C a v a b : Həqiqətən belə olubdur. Azərbaycan ve Özbəkistan dövlət müstəqilliklərini əldə edən anlardan təşəssüf ki, respublikamızda Özbəkistana qarşı qeyri-sağlam münasibət olmuşdur. Ona görə də Özbəkistanın başçıları buna öz müvafiq münasibətlərini bildirmişdilər. Bizim ölkələrimizin uzun illər çox yaxın əlaqələri olmasına baxmayaraq, hər iki respublika müstəqillik qazandığı ilk illərdə heç bir əlaqə saxlamışdır. 1991-1992-ci illərdə respublikamızın dünyasının bir çox ölkələri ilə diplomatik əlaqələr qurmasına baxmayaraq, Özbəkistanla Azərbaycan arasında diplomatik əlaqələr də yox idi. Şübhəsiz ki, mən bunu həm Azərbaycan, həm də Özbəkistan üçün çox zərərli bir hal hesab etdiyime görə 1993-cü ilin sonlarından, 1994-cü ilin əvvəllərindən Özbəkistana əlaqələri bərpa etməyə çalışdım.

Özbəkistana qarşı ədalətsiz hərəkətlərə görə bu ölkədə Azərbaycana böyük inamsızlıq yaranmışdı. Mən Özbəkistannın rəhbərləri ilə keçmiş zamanlardan tanış olmuşdum, bir yerdə işləmişdik, əlaqələrimiz var idi. Ancaq onlarda Azərbaycana qarşı o qədər inamsızlıq əmələ gəlmüşdi ki, bizim ölkələrimizin hətta diplomatik əlaqələri də yox idi. Biz diplomatik əlaqələrimizi yalnız 1995-ci ilin sonunda yarada bildik. Nəhayət, 1996-ci ilin əvvəllərində Azərbaycanın Özbəkistanda səfirliyini yaratdıq və o, indi öz fəaliyyətini uğurla davam etdirir.

MDB-nin üzvü olan ölkələrin, türkəlli dövlətlərin başçılarının toplantılarında Özbəkistannın prezidenti ilə mən görüşlər keçirirdim və bu əlaqələrin bərpa edilməsinə cəhdər göstərirdim. Bilirsiniz ki, bu əlaqələr quruldu. 1996-ci ilin mayında Özbəkistan prezidenti İslam Karimov Azərbaycana rəsmi səfərə gəldi. Bu səfər çox uğurlu oldu. Biz 19 sənəd imzaladıq. 1996-ci ilin oktyabrında Əmir Teymurun yubileyi

münasibətilə mən Daşkənddə oldum. Bu, çox yaxşı səfər oldu.

Mən çox məmənunam ki, Özbəkistan kimi böyük ölkə və o cümlədən əsrlər boyu tarixi əlaqələri olmuş bir xalq ilə bu gün bizim dövlətlərə əlaqələrimiz bərpa olubdur. Bunların da nəticəsi olaraq, Özbəkistan prezidentinin dəvəti ilə indi mən Daşkəndə rəsmi səfərə gedirəm.

Bu səfərdən nə gözleyirəm? Gözlayırəm ki, biz ölkələrimizin əlaqələrinin mövcud vəziyyətini və perspektivlərini birlikdə müzakirə edəcəyik, nəzərdə tutuldugu kimi, bir çox müqavilələr imzalayacaqıq.

Görülən bütün bu tədbirlər nəticəsində biz həm Mərkəzi Asiya, həm də Qafqaz ölkələri üçün çox əhəmiyyətli olan böyük nəqliyyətlər əldə etdik. Bilirsiniz ki, Transqafqaz magistrallı, döhlizli yaradılması barədə biz keçən ilin mayında saziş imzaladıq. Bu magistral, döhliz artıq fəaliyyətdədir. Hesab edirəm ki, onun çox böyük göləcəyi vardır. Başqa sahələrdə də əlaqələrimiz yaxşı inkişaf edir. Ona görə də bu səfərin də uğurlu olacağını ümidi bəsləyirəm.

Azərbaycanın ilkin neftinin ixrac kəməri marşrutlarına Özbəkistannın münasibəti barədə suala cavabında dövlətimizin başçısı dedi:

— Özbəkistan bu məsələdə çox maraqlıdır və bizim bu sahədəki işlərimizi dəstəkləyir. Doğrudur, Özbəkistan Xəzəryani ölkə deyildir. Amma imkanlardan istifadə etməyə çalışır və bu sahədə onun özüñəməxsus planları vardır.

Prezident Heydər Əliyev ilkin neftin nəqli barədə Azərbaycan, Rusiya və Çeçenistan arasında guya saziş imzalanacağı haqqında Rusiya mətbuatının xəbərləri ilə əlaqədar suala cavab verərək dedi:

— Bizim saziş imzalamığa ehtiyacımız yoxdur. Biz 1996-ci ilin yanvarında Moskvada saziş imzalamaşıq. İmzaladığımız bu sazişi Rusiya yerinə yetirə bilmir. Mən elan etmişəm ki, biz Şimal istiqamətində neft kəməri yaratdıq, ancaq indi nefti ixrac edə bilmirik. Bu, Rusiya ilə Çeçenistanın münasibətlərinən çətinliklərdən irəli gəlir. Onlar son vaxtlar danışıqlar aparıblar, razılığa gəliblər.

Bilirsiniz ki, Rusyanın prezidenti cənab Boris Yeltsinin dəvəti ilə iyulun 3-də mənim Moskvaya ilk rəsmi səfərim olacaqdır. Güman edirəm ki, o vaxtə qədər bu məsələlər tamamilə həll ediləcək və biz bu işə əməli surətdə başlayacaqıq.

«ABŞ-in rəhbər komitəsinin son iclasının nəticələrini necə qiymətləndirirsiniz?» — sualına cavabında respublikamızın rəhbəri dedi:

– Mən bu nəticələri yaxşı qiymətləndirirəm. Onların işində bəzi geriliklər olmuşdu. Rəhbər komitədə bu baredə müzakirələr aparılmışdır. Hesab edirəm ki, ümumi işimiz, xüsusən Azərbaycanın gələcəkədə bu sahədə nailiyyətlər qazanması üçün yaxşı qərarlar qəbul olunubdur.

Minsk qrupu həmsədrlərinin bölgəyə səfərinin nəticələri barədə Ermənistən mətbuatında dərc edilən yazılarla əlaqədar suala cavabında dövlətimizin başçısı dedi ki, biz bu məsələləri qapalı aparırıq. Bu nə qədər qapalı olsa, o qədər da nailiyyyət əldə edilə bilər. Ermənistən öz işinə, biz də öz işimizə cavabdehik. Biz verdiyimiz sözə sadıqik. Əgər onlar verdikləri sözü pozurlarsa, özləri cavabdehdirler.

Azərbaycan haqqında «ANS» televiziyası xəbərlərinin dünyaya yayılması ilə bağlı suala cavabında dövlətimizin başçısı dedi:

– «ANS» tam sərbəst fəaliyyətdədir. Əgər siz bu sahədə daha da çox iş görürsünüzsə, çox sağ olun. Ölkəmizin dünya miqyasında hörmetini qaldırımağa hamı çalışmalıdır. «ANS» sərbəst televiziya şirkətidir, imkanları var. Çalışın, bu sahədə nə bacarırsınız, edin.

AZƏRBAYCAN-ÖZBƏKİSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT

Daşkənd

19 iyun 1997-ci il

– Hörmətli Prezident İslam Karimov! Hörmətli dostlar, xanımlar və cənablar!

İlk önce Özbəkistana rəsmi səfər etmək üçün dəvət etdiyinə görə prezident İslam Karimova təşəkkürümüz bildirmək istəyirəm və şadam ki, bu səfər başlanmışdır və biz bu gün səhərdən xeyli iş görmüşük. Bu səfər prezident İslam Karimovun keçən ilin mayında Azərbaycana rəsmi səfərinin davamıdır. Bu gün biz nə etmişikə, bunların hamısı Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığı təmin etmək üçün birlidə qoyduğumuz əsasın məntiqi davamı, inkişaf etdirilməsidir. Nümayəndə heyətimizə göstərilən qonaqpərvərliyə, səmimi qəbula göra hamiya təşəkkür edir və demək istəyirəm ki, biz özümüzü burada evimizdəki kimi hiss edirik, çünki belə diqqət və dostluq mühiti ilə əhatə olunmuşuq.

Prezident İslam Karimov bizim səhəbətlərimiz, danışqlarımız və imzalanmış sənədlər haqqında ətraflı danışdı. Hesab edirəm ki, bunları təkrar edib vaxtınıza almağa ehtiyac yoxdur. Mən onun dediklorının hamisi ilə tam razıyam. Ən başlıcası budur ki, Özbəkistanda Azərbaycan sadıq, etibarlı tərəfdəşlər kimi çıxış edirlər və tərəfdəşlik münasibətlərimizi, əməkdaşlığını, dostluğumuzu daha da inkişaf etdirməyin və möhkəmləndirmeyin konkret yollarını imzalamış sənədlərdə müəyyənləşdirmişlər.

Qısa bir müddətdə – mən Özbəkistannın və Azərbaycanın müstəqillik əldə etmələrindən sonraki dövrü nəzərdə tuturam – ölkələrimiz arasında yaranmış münasibətlər bizim istədiyimiz münasibətlər deyildir. Bu, Azərbaycan tərəfinin taqşırı üzündən, Azərbaycanın o dövrədəki bəzi rəhbərərinin günahı üzündən baş vermişdi, mən bundan toos-süflənirəm. Mən dəfələrlə demişəm ki, o zaman Azərbaycanda həqiqətən təsadüfi olaraq hakimiyyyət başına gəlmiş bəzi insanların tutduqları

mövqeyini nə Azərbaycan xalqı, nə də Azərbaycan cəmiyyəti dəstəkləməmişdir. Onlar bütünlükdə Azərbaycan Respublikasına böyük zərər vurmaş, o cümlədən Özbəkistan ilə Azərbaycan arasında münasibətləri mürəkkəbəşdirmişdilər.

Dediklərimlə əlaqədar bir çox illər itirdiyimizi nəzərə alsaq, az müddət ərzində münasibətlərimizin və əməkdaşlığımızın intensiv inkişafını təmin edə bilmışik. Keçən ilin mayında Bakıda 19 sənəd imzalanmışdır və birinci sənəd Özbəkistan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilədir. Bu gün 19 sənəd imzalanıbdır, bunların arasında İsləm Abdurəhimiyeviçin və mənim imzaladığımız sənədin – Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdəşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında sənədin çox böyük əhəmiyyəti var. Bütün başqa sənədlərin də müstəsna əhəmiyyəti var və onların hamisi birləkə Özbəkistan ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq üçün güclü, mən deyərdim ki, fundamental müqavilə-hüquqi əsas yaradır. Bizim heç bir şübhəmiz yoxdur ki, bu sazişlərin hamisi reallaşdırılacaq və yaxın illərdə əməkdaşlığımızın coşğun inkişafının şahidi olacaq, bu isə həm Azərbaycana, həm də Özbəkistana eyni dərəcədə böyük fayda verəcəkdir.

Mən xüsusi vurgulamaq istəyirəm ki, – bu barədə İsləm Abdurəhimiyeviç də dedi – müzakirə olunan bütün məsələlər, o cümlədən son dərəcə mühüm siyasi əhəmiyyəti olan məsələlər barəsində baxışlarımıızın tam birliliyinin, mövqelərimizin eyniliyinin, oxşarlığının şahidi oldu. Etibarlı tərəfdəşlığı təmin etmək üçün bu, çox, son dərəcə mü hündür. Həm regional xarakter daşıyan, həm də beynəlxalq həyatda ümumi mövqelərimizlə bağlı bir çox ümumi mənafelərimiz nəzərə alınmaqla bu etibarlı tərəfdəşlıq Özbəkistan üçün də, Azərbaycan üçün də çox gəreklidir.

Mən hər bir dövletin orazi bütövlüğünün qorunması və təmin ediləcisinin zəruriyi barədə prezident İsləm Kərimovun bildirdiyi və bu gün də təkrar etdiyi mövqeyi, separatizmə, terrorizmə, fundamentalizmə qarşı yönəldilmiş mövqeyi, daxili işlərə qarışmamaq mövqeyini, hər hansı ölkənin suverenliyinə və müstəqilliyinə qəsd etmək cəhdlərinə qarşı yönəldilmiş mövqeyi yüksək qiymətləndirirəm. Biz də belə mövqelərdə möhkəm dururuq və bu baxımdan mövqelərimizin – mən Özbəkistani və Azərbaycanı nəzərdə tuturam – üst-üstə düşməsinin bi-

zim tərəfdəşliq münasibətlərimizin gələcək inkişafi üçün də fundamental əhəmiyyəti var.

Bizim Azərbaycanda əldə etdiyimiz müstəqillik bir çox çətinliklərdən və sınaqlardan keçmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, Ermənistan silahlı birləşmələrinin Azərbaycan orasının 20 faizini işğal edərək ölkəmizin ərazi bütövlüğünü pozması, işğal edilmiş torpaqlardan Azərbaycanın bir milyondan çox sakininin zorla qovulub çıxarılması – indi onlar müxtəlif bölgələrdə, əksəriyyəti çadırlarda, son dərəcə ağır şəraitdə, qaçın vəziyyətində yaşayırlar – Azərbaycanın özündə, daxilde bir çox illər vəziyyətin qeyri-sabit olması, müxtəlif silahlı dəstələr, qruplar, siyasi partiyalar arasında hakimiyyət uğrunda mübarizə getməsi.

Bütün bunların fonunda biz dövlət müstəqilliyimizi və milli azadlığınızaçılığımızı çox yüksək qiymətləndirir və əziz tuturuz. Bu biza çox baha, torpaqlarımızı erməni işgalçılardan müdafiə edərkən verdiyimiz çoxlu qurbanlar hesabına, 1990-cı ilin yanvarında sovet qoşunları tərofından Azərbaycan xalqına qarşı hərbi təcavüz tərodilən zaman verdiyimiz çoxlu qurbanlar hesabına və Azərbaycanda daxili siyasi mübarizə prosesində verdiyimiz çoxlu qurbanlar bahasına başa gəlmİŞdir. Biz bu çətinliklərdən, bu qurbanlardan keçərək indi malik olduğumuz sabit vəziyyətə, müstəqilliyyətə, suverenliyə gəlib çıxmışq. Biz bunu çox qiymətləndirir və əziz tuturuz, öz müstəqilliyimizi bundan sonra da möhkəmləndirəcək və inkişaf etdirəcəyik.

Bu cəhətdən baxışlarımızın, mövqelərimizin – mən Özbəkistan prezidenti ilə Azərbaycan prezidentinin baxış və mövqelerini nəzərdə tuturam – uyğun gəlməsi müstəsna əhəmiyyətə malikdir, həqiqotən etibarlı tərəfdəş olmağımız bunun yaxşı zəmindir. Biz Azərbaycanda Özbəkistanla etibarlı tərəfdəşliq münasibətlərinə malik olmaq istyirik və hər şey edəcəyik ki, bu münasibətlər olsun, onlar inkişaf edib möhkəmlənsin.

Diqqətinizə görə sağ olun.

RUSİYA XİN-in MƏTBUAT MƏRKƏZİNDE KEÇİRİLƏN MƏTBUAT KONFRANSINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

S u a l : İcazonizlə, mənim iki sualı var. Birincisi, Sizin səfəriniz zamanı Xəzər haqqında söhbət getdiniz? Əgər getdiyən, onda mümkündürse, bu barədə bir qədər ətraflı danışasınız. İkinci – Siz buraya səfərinizdən bilavasitə əvvəl Çeçenistan nümayəndə heyəti ilə görüşdünüz. Görüşlərin bu cür növbəliliyi sərf təsadüf idimi, yoxsa iş rejiminiz təsadüfən belə tərtib edilmişdir, yaxud bu növbəlilik hansı səbəblərlə əlaqədar müəyyən edilmişdir? Əgər belədirse, onda bu səbəblər hansılardır? Sağ olun.

H e y d a r Ə l i y e v : Bilirsınız, mən vaxtı çox almaq istəmirdim. Söhbətlərimiz zamanı məsələlərimiz çox olmuşdur, o cümlədən Xəzərin enerji ehtiyatlarından istifadə edilməsi problemi danışıqlar, müzakirələr və fikir mübadiləsi mövzusuna çevrildi. Siz bilirsınız, bu məsələ barədə Moskva mətbuatında yalan materialları tez-tez verilir. Azərbaycanın bəzi transmilli neft şirkətləri ilə əlaqələr yaratması, istəquruda, istərsə də dənizdə Azərbaycana məxsus olan neft və qaz yataqlarının birgə işlənməsi üçün sərmayələr cəlb edilməsi ilə əlaqədar müxtəlif saxtakarlıqlar, müxtəlif aldadıcı materialları meydana gəlmışdır.

Buna görə də dünən bunların elə hamısı aydınlaşdırıldı. 1994-cü ilin sentyabrından başlayaraq biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlənməsi haqqında transmilli şirkətlərlə 5 iri müqavilə imzalımıştı. Rusyanın «LUKoil» neft şirkəti bu beş müqavilədən ilk üç müqavilədə iştirak edir, özü də sanballı paya malidir. Xəzər dənizinin Azərbaycan sektorundakı daha bir yataq haqqında dünən Azərbaycan Dövlət Neft Şirkəti ilə «LUKoil» şirkəti arasında müqavilə imzalandı. Bu mərasim Kremlde Rusiya və Azərbaycan prezidentlərinin iştiraki ilə keçdi. Bu gün mən Rusiya hökuməti sədrinin birinci müavini Boris Yefimoviç Nemtsovun iştiraki ilə neft şirkətlərinin prezidentləri və maliyyə mərkəzlərinin rəhbərləri ilə görüşərkən bizim yanımızda Azərbaycan neft şirkəti ilə Rusyanın «LUKoil» və «Rosneft» neft şirkətləri ilə «Kəpəz» yatağının birgə işlənməsi haqqın-

da daha bir müqavilə imzalandı. Bu yataq da Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir.

Diqqət yetirin, Rusiya Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarından istifadə olunmasında necə fəal iştirak edir. Mən bu gün söhbət etdim, gərək ki, Tüməndə olan «Yukos» şirkəti, habelə «Sidanko» şirkəti bizi gölmişdir. Bu gün biz başqa şirkətlərlə də görüşdük. Biz onlarla danışıqlar aparacaqız. Ona görə də bu məsələ burada müzakirə edildi, amma məhz belə bir yönüm də ki, biz birgə iş aparıraq. Təbii ki, indi bir çox Amerika şirkətləri, «British Petroleum», Fransa şirkətləri, Norveç şirkətləri, Yaponiya, Səudiyyə Ərəbistanı, İran, Türkiyə şirkətləri Azərbaycanda güclü faaliyyət göstərir və bizimlə iş görürler. Layihələrimizdə toxumınən 12 ölkədən 17 şirkət iştirak edir. Əlbəttə, Rusiya da iştirak edir.

Daha bir mühüm məsələ. 1996-ci ilin yanvarında burada, Moskvada Azərbaycandan neftin Rusiya ərazisi ilə Qara dənizə, Novorossiysk limanına nəql edilməsi haqqında saziş imzalanmışdı. Bu saziş Rusiya hökumətinin sədri, baş nazir Viktor Stepanoviç Černomirdin tərəfindən və mənim tərəfindən imzalanmışdır. Güman edilirdi ki, Bakıdan Novorossiyskədək gedən neft kəməri bərpa olunacaq və 1997-ci ilin toxumınə əvvəllərindən neft daşınmağa başlanacaqdır. Biz Azərbaycan ərazisində bu neft kəmərini inşa etmişik – deməliyəm ki, xarici neft şirkətlərinin konsorsiumu bunun üçün 50 milyon dollar xərcləmişdir – bu kəmərə neft vurmuşq, lakin Rusiya tərəfi onu qəbul etməyə hazır olmayışdır. Biz bu məsələ ilə əlaqədar Rusiya hökumətinə müraciət etdik, ancaq məsələ həll olunmadı. «Transneft» bizi vəd verdi, lakin vədinə əməl edə bilmədi.

Moskvaya səfərim ərafəsində İckeriya Çeçenistan Respublikasının prezidenti Aslan Məşhədov Bakıya geldi və biz onunla görüşdük, bir çox məsələlər barəsində söhbət etdik. Lakin başlıca məsələ məhz bu neft kəməri ilə bağlı idi. Çünkü o, bundan əvvəl həm baş nazir Černomirdinlə, həm baş nazirin birinci müavini Anatoli Borisoviç Çubaysla, həm Boris Yefimoviç Nemtsovla, həm də başqaları ilə danışıqlar aparmışdır. Amma məsələ həll edilməmişdir. Çünkü sazişi iki ölkə imzalayıdı, bu sazişdə Çeçenistan da iştirak etmək istəyir, ona görə də dünən biz bu məsələni müzakirə etdik, belə bir yekdil roya gəldik ki, üç şirkət – «Transneft», Azərbaycan Neft Şirkəti və Çeçenistan Neft Şirkəti bu neft kəmərlərindən istifadə olunması haqqında kommersiya sazişini imzalasınlar. Bu saziş ya bu gün, ya da sabah imzalanacaqdır.

S u a l : Cənab Prezident, safərinizin gedişində Qəbələ RLS-nin statusu haqqında məsələ barədə tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün oldumu və Azərbaycan tərəfi bu məsələnin həllini Ermənistana satılmış silahlardan Rusiyaya qaytarılması məsəlesi ilə bağlamaq niyyətindədirmi? Sağ olun.

H e y d a r Ə l i y e v : Bilirləriniz, biz Rusiya ilə danışıqlar aparanadə mən bunu demək istəyirəm ki, hamı bilsin – heç bir şərt qoymurq. Heç bir şeyi heç nə ilə bağlamırıq, çünki Rusiya ile bizim dostluq münasibətlərimiz var. Biz Rusiya tərəfindən dostluq münasibətlərinə, bizi başa düşəcəklərinə ümidi bəsləyirik. Başa düşürsünümüz, indi biz Rusiya ilə çəkişmək istəmirik ki, bilirləriniz nə var, siz Ermənistandan silahları qaytarın, onda biz də Qəbələ haqqında məsələni həll edərik. Biz məsələyə belə yanaşmırıq. Hesab edirəm ki, Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin mövcud olduğu, eləcə də Rusiyanın demokratik ölkəyə çevrilməkdə olduğu, hər cür imperiya ehhəval-ruhiyyəsindən imtina etdiyi bir şəraitdə Rusiya MDB-yə daxil olan bütün ölkələr – Ermənistana da, Azərbaycana da – bərabər münasibət bəsləməlidir, müxtəlif strukturlar tərəfindən tərədilmiş cinayətləri Rusiya özü araşdırmalı və tədbirlər görməlidir. Bu hətta Rusiyanın nüfuzu, onun dövlət nüfuzu üçün də lazımdır. Ancaq bununla belə, Qəbələ haqqında, Qəbələ RLS-nin statusu haqqında məsələni biz müzakirə etdik və zənnimcə, indi də bunun müzakirəsi gedir.

Bilirləriniz ki, Qəbələ çox güclü radiolokasiya stansiyasıdır, o, Rusiyanın strateji nüvə hücumundan, raket-nüvə hücumundan müdafiəsi üçün çox zəruridir. Ona görə də bu stansiya Rusiyaya lazımdır. Eyni zamanda o, Azərbaycanın mülkiyyətidir. O, Azərbaycanın ərazisindədir. Bütün bu illər ərzində biz həmin stansiyaların fealiyyətinə mane olmayışq, o, normal işləyir. Orada Rusiya silahlı qüvvələrinin şəxsi heyəti, digər işçilər var. Normal fealiyyət göstərmək üçün onların bütün imkanları var. Ancaq eyni zamanda, bu stansiyaların indən belə hansı principlər əsasında mövcud olacağını qəti şəkildə müəyyənləşdirmək lazımdır. Bu məsələ barədə danışıqlar gedir.

S u a l : Hörmətli Heydər Əliyeviç, mən «Qolos Rossii»dən Armen Aruşanovam, bakılıyam, Sizi də yaxşı xatırlayı və tanıyıram. Sizinlə 13 il işləmişik, yaxşı, çox gözəl işləmişik, mən bunu hər yerde, bütün səviyyələrdə deyirəm və bunu heç kim inkar edə bilməz. Heydər Əliyeviç, Ermənistən-Azərbaycan münəqşəsinin aradan qaldırılması

yolunda Sizin böyük töhfəniz, nəhəng töhfəniz hamıya məlumdur. Bunu inkar etməyə heç kimin ixtiyarı yoxdur. Bundan çıxış edərək, mən belə bir sual vermek istərdim. Ermənistən ilə Azərbaycan arasında qarşılıq münasibətləri daha da sabitləşdirməyin amili kimi, gələcəkdə Ermənistən ərazisindən neft kəmərlərinin çəkilmesi nəzərdə tutulurmu? Keçmiş dostum Həsən Əzizovic Həsənov burada olmadığını görə ikinci sual da verirəm: Siz bilirləriniz ki, Moskva ərazisində bakişlar xüsusilə çoxdur, onların hamısı Bakıda yaşadıqları günləri xatırlayırlar və heç vaxt unutmayacaqlar. Bizim bu və ya başqa sənədlərlə, deyək ki, doğum, nikah haqqında şəhadətnamə və sairə ilə bağlı bəzi məsələrimiz olur. Bəlkə göstəriş verəndiniz ki, biz bu məsələləri müvafiq orqanlar, konsul şöbəsi və s. vasitəsilə həll edə bilək.

H e y d a r Ə l i y e v : Sizi, keçmiş bakılını eşitmək mənə xoş oldu, biz birlikdə işləmişik, mehriban yaşamışq və ona görə də siz tösdinq edə bilərsiniz ki, Azərbaycanda, Ermənistanda da, Dağlıq Qarabağda da ermənilərlə azərbaycanlılar arasında necə yaxşı, dostluq şəraiti vardi. Mən idə neçə dəfə Dağlıq Qarabağda, hər bir kənddə, hər bir şəhərdə, hər bir yaşayış məntəqəsində olurdum. Biz Dağlıq Qarabağda nə qədər çox mühüm tikililər, yaşayış evləri də, fabriklər də, zavodlar da, yeri gəlmışkən, indi Dağlıq Qarabağı elektrik enerjisi ilə təchiz edən hidroelektrik stansiyası da inşa etmişdik. Tərtərçayın üstündəki Sərsəng SES-i deyirəm. O mənim təşəbbüsümə tikiilmiş və mənim iştirakımla tətənəli açılışı olmuşdu. Bu böyük bayram idi. Nə qədər işlər görülmüşdü!

Amma təessüflər olsun, ayrı-ayrı adamlara bunların hamısını dağıtmak lazım id. Ancaq mən belə düşünürəm ki, sizin kimi adamlar xeyrli, yaxşı nə olmuşdursa, onların bərpa edilməsinə hər halda çalışmalıdır. Mən hesab edirəm ki, xalqlara – mən erməni və Azərbaycan xalqlarını nəzərdə tuturam – yanaşı yaşamaq taleyin hökmü ilə müəyyən edilmişdir, heç kəs heç yerə köçən deyildir, oradan nə ermənilər köçüb gedəcəkdir, nə də azərbaycanlılar. Allah onlara yanaşı yaşamağı buyurmuşdur, yanaşı yaşayırlılar da. Tarixdə münaqışlı dövrlər olmuşdur, lakin onlar başa çatmış, unudulmuşdur və insanlar dostluq etməyə başlamışlar. Bizim Bakıda nə qədər qarışq nikahlar var. Nəzərinə çatdırıram ki, Bakıda 30 mindən çox erməni yaşayır – bunlar azərbaycanlılara əre getmiş qadınlardır. Bir diqqət yetirin, bu qarışq nikahlardan, 30 min birgə nikahdan nə qədər usaq dünyaya gəlmişdir – biz-

də ailelər adətən çoxuşaqlı olur, azərbaycanlılar çoxlu uşaqla malik olmağı sevirlər, bu, pis cəhət deyildir – her belə nikahdan azı 3 uşaq doğuldugunu götürsək, birdən-birə 90 min nəfər də əlavə edilir. Bilirsinizmi, bəzən bu adamların, atası azərbaycanlı, anası isə erməni olan adamların halına çox acıçıram, onlara yazığım gəlir, onlar haradada özlərini küskün hesab edir, özlerinin tam leyaqətlə olmadığını düşünürlər. Yeri gəlmışkən, mən Bakıda mətbuatda, televiziya ilə bildirdim ki, erməni millətinə mənşəb olan bu adamlar, eləcə də onların uşaqları Azərbaycanda, o cümlədən də Bakıda heç vaxt heç bir halda sixxidirlər. Bu münaqişədə onların heç birinin təqsiri yoxdur və onlar zillət çəkməməlidirlər.

Odur ki, Moskvada yaşayan bakılılar – siz deyirsiniz ki, onlar çoxdur, lakin onların arasında da vicedansızlar var, mən onları da tanıyıram, çünki Allaha şükür, mən Moskvada da yaşamışam – səylərini birləşdirməlidirlər. Gəlin, səylərimizi birləşdirek.

O ki qaldı neft kəmərinə, bilirsinizmi, indi neft kəmərinin çox marşrutları müəyyən edilir, məsələn, müəyyən edildiyinə görə, onlardan biri Rusiya ərazisi ilə keçib Novorossiyskə gedəcəkdir. Biz başqa neft kəmərini Gürcüstan ərazisində Qara dənizin Supsa limanına çəkirik. Başqa neft kəmərləri də olacaqdır. Ona görə ki, bizim hövzədə neft ehtiyatları olduqca böyükdür. Özü də təkəcə bizdə yox, Qazaxıstan sektorunda da böyükdür, mən bu yaxılarda Qazaxıstanda rəsmi səfərdə oldum. Tengizdə olduqca böyük ehtiyatlar var, Xəzər dənizinin Qazaxıstan sektorunda olduqca böyük ehtiyatlar var. Ehtiyatlar Türkmenistan sektorunda da böyükdür. Bunların hamısını beynəlxalq bazarlara çıxarmaq lazımdır. Buna görə də neft kəməri bir deyil, iki deyil, üç deyil, çox olacaqdır. Əlbəttə, sülh olarsa, bir neft kəməri də Ermənistandan keçəcəkdir. Sülh olmasa, heç bir neft kəməri də olmayıacaqdır.

S u a l : İranla münasibətləriniz necədir?

H e y d a r Ə l i y e v : Biz İranla böyük sərhədə malikik. İran bizi dəst ölkədir. Bizi İranla tarixi keçmiş bağlayır. Bəzi məlumatlara görə, İranda təxminən 30 milyon azərbaycanlı yaşayır. Buna görə də İranla bizim aramızda çox mehriban və yaxşı münasibətlər var. Bizi də rejimlərin müxtəlif olması – onlarda bir rejim, bizi də başqa bir rejim var – daxili işdir. Biz başqa ölkələrin işlərinə qarışmırıq. Kim hansı quruluşu yaradır, kim hansı xətlə gedir – bu onun daxili işidir. Ona görə də istəyirik ki, heç kəs bizim daxili işimizə qarışmasın. Mən hələ keçmiş

vaxtlardan, sovet dövründən xatırlayıram, Moskvada, Rusiyada həmişə islam təmelçiliyi ilə qorxudurdular, deyirdilər ki, İrandan gələn bu təmelçilik Azərbaycan vasitəsilə Rusiyaya keçə bilər. Deməliyəm ki, bunlar boş sözler idi. Təəssüf ki, sovet dövründə burada bəzi Şərqi mütəxəssisləri, bəzi politoloqlar var idi ki, onlar Şərqi nə demək olduğunu, İranın nə demək olduğunu, Azərbaycanın nə demək olduğunu çox az bilirdilər. Müxtəlif sözlər söyleyirdilər, camaat da heç nəyə varmadan onlara inanırdı. Doğrudur, İranda təmelçilik var, çünki İran özünü İslam Respublikası elan etmişdir. Orada din həkimiyyyət başındadır, İran dini dövlətdir. Lakin bizim dövlətimiz dünyəvi, demokratik dövlətdir və demokratiya yolu ilə gedir. Buna baxmayaraq, biz dostluq münasibətləri saxlayırıq. Bizi də istər orada, istərsə də burada qohumluq əlaqələri olan adamlar çox-çoxdur, insani əlaqələr çox böyükdür, mədəni əlaqələr çox böyükdür, ticarət çox genişdir.

İran xarici ticarət dövriyyəmizdə birinci yeri tutur. Buna görə də İranla çox yaxşı münasibətlərimiz var. Lakin məlumdur ki, son vaxtlar Rusiyada da İrana münasibət dəyişmişdir – onların arasında çox mehriban münasibətlər, əməkdaşlıq və hətta, zənnimə, hərbi əməkdaşlıq nəzərə çarpır. Amma bu, İranın və Rusyanın öz işidir. Mən bu işlərə qarışmiram. Nə gizlədəsən, bunlar da var. Budur, mənim sizə dediklərim.

S u a l : Heydər Əliyeviç, məlumdur ki, Moskvada və ümumiyyətlə, Rusiya ərazisində yaşayan bir sıra adamlar barəsində Azərbaycanda cinayət işləri açılmışdır. Məsələn, belə bir sual vermək istədim, sabiq Azərbaycan prezidenti Ayaz Mütəllibovun veriləmisi məsələsi müzakirə edildimi və bu məsələ qaldırılaç姜, bu yaxılarda verilmiş Surət Hüseynovun taleyi nə yerdədir, onun məhkəməsi olubmu? Sağ olun.

H e y d a r Ə l i y e v : Ümumiyyətlə, deməliyəm ki, Rusiya başqa ölkədə cinayət törədən və burada olan cinayətkarları gizlətməklə düz iş görmür. Rusyanın özünün cinayətkarları bəs edir, belə isə özgə cinayətkarları sizin nəyinizə gərəkdir? Soruşmaq istəyirəm, nəyinizə gərəkdir? Ona görə də cinayətkarlar buraya gəldikdə onları gizlətmək yox, buradan qovmaq lazımdır. Amma təəssüflər olsun, qəddar cinayətlər, terror əməlliəti, hərbi cinayətlər, digər cinayətlər, qötülər töötmiş bəzi cinayətkarlar Rusiya ərazisində gizlənlərlər. Lakin deməliyəm ki, son vaxtlar, xüsusilə 1996-cı ildən başlayaraq Rusyanın Da-

xili İşler Nazirliyi ile Azərbaycanın Daxili İşler Nazirliyi arasında, Rusiya Baş Prokurorluğu ile Azərbaycanın Baş Prokurorluğu arasında çox yaxşı işgüzar qarşılıqlı münasibetlər yaranmışdır. Deməliyəm ki, Azərbaycanda cinayət törətmış bir çox cinayətkarlar bu sağlam, işgüzar, yaxşı əməkdaşlıq nəticəsində aşkar çıxarılmış, Azərbaycana verilmiş və onların əməlliəti ilə əlaqədar təhqiqat aparılmışdır. Bəziləri artıq məhkəmə tərəfindən mühakimə edilmişlər, bəzi işlər üzrə təhqiqat gedir, o cümlədən sizin xatırlatdığınız Surət Hüseynovun işi üzrə təhqiqat aparılır. O, bir il baş nazır oldu, buna görə də indi onu baş nazır kimi tanıylırlar. Ümumiyyətlə, narkobiznesə qurşanmış bu adamın en yüksək vəzifəsi ilkin yun emalı fabrikinin direktoru vəzifəsi olmuşdur. O, hər cür cinayətlər, kriminal işlər hesabına, təəssüflər olsun, Azərbaycanda Xalq Cəbhəsi hakimiyyətdə olan dövrde baş nazırın müavini, korpus komandiri, sonra isə Azərbaycan prezidentinin Qarabağ üzrə xüsusi müvəkkili vəzifəsinədək gəlib çıxmışdı, başqa vəzifələr də almışdı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü, əlbəttə, bunların hamısı saxta idi. Amma olmuşdu. 1993-cü ildə məhz o, Azərbaycanda vətəndaş müharibəsinin bəslerindən biri olmuşdur. Bu müharibə çox böyük zərər vurdur. Bununla əlaqədar olaraq Xalq Cəbhəsi hakimiyyətdən getmək məcburiyyətində qaldı. Elə onda xalq məni Bakıya dəvət etdi ve mənə etimad göstərərək prezident seçdi.

Buna görə də bu adam diqqətəlayiq deyildir. Amma bir halda ki, sərüşsünüz, deməliyəm ki, o, bəli, Azərbaycanda çox ağır cinayətlər törətmışdır, Rusiyada gizlenirdi. Rusyanın Daxili İşler Nazirliyi, Rusyanın Baş Prokurorluğu sağ olsun ki, onu bizim adamların iştirakı ilə tutub Azərbaycana verdilər. İndi o, istintaq altındadır. O, çox cinayətlər törətmışdır və bunların hamısını açmaq lazımdır. Təbii ki, o, məhkəmə qarşısında cavab verməlidir.

Təəssüf ki, cinayət törədib indi burada yaşayan başqa adamlar da var. Onlardan bəziləri Rusiya vətəndaşlığı almağa müvəffəq olurlar. Mən bunu başa düşmürəm. Mən bunu düzgün hesab etmirəm. Rusiya belə adamlara Rusiya vətəndaşlığı verməməlidir ki, onlar Rusiya vətəndaşının bu statusu ilə gizlənə bilsinlər. Mən bunu düzgün hesab etmirəm. Bu, münasibətlərimizə ziddir.

Mütəllibova goldikdə, o sizin ona yetirdiyiniz diqqətə heç layiq də deyildir. O, 5 il bundan əvvəl Rusiya qoşunlarının hərbi təyyarəsinə minib Azerbaycandan qəcmışdır. Həmin vaxtlarda o, prezident idi.

Əger kimisə prezident seçib etimad göstərmmişlərsə, o bu etimadi doğrultmalı və bu vəzifədə qalaraq ölkəni idarə etməli, öz xalqının təhlükəsizliyini təmin etməlidir. Amma ona etimad göstərmmişdilər – doğrudur, o, saxtakarlıqla prezident olmuşdu, bu, özlüyündə aydın idi, lakin buna baxmayaraq, formal surətdə prezident elan edilmişdi – o isə Rusiya təyyarəsinə minib əkilmişdir və 5 ildir burada gizlənir. Belə isə o, ümumiyyətlə, danışq üçün hansı mənəvi hüquq malikdir və ona kömək və yardım göstərməyə ayrı-ayrı Rusiya strukturlarının nə kimi mənəvi haqqı var? Kimsə dedi ki, – mən bilmirəm, bu məlumat rəsmi deyildir – guya Mütəllibov özünə siyasi sığınacaq verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Hansı siyasi sığınacaq? Onun nöyi siyasi cinayətkardır? O öz respublikasından əkilib qaçmışdır. Hesab edirəm ki, Rusiya belə adamlara siyasi sığınacaq verməməlidir. Siyasi sığınacaq bir ölkə tərəfindən digər ölkənin vətəndaşına, siyasi fealiyyətə görə təqib edilen vətəndaşına verilə bilər. Amma bir ölkənin digori ilə münasibətləri Azərbaycanla Rusiya arasındaki belə münasibətlər kimi olmamalıdır. Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri var. Rusiyada isə Azərbaycandan qaçmış bu və ya digər adamlara siyasi sığınacaq verməyə cəhd göstərilir – bu, Rusiya-Azərbaycan münasibətlərini müyyənləşdirən prinsiplərin hamısına ziddir.

S u a l : Heydər Əliyevi, mənim Sizə iki hissədən ibarət olan bir sualım var. Məlum olduğu kimi, Rusiya ilə birləşmək üçün son vaxtlar Ermənistanda müxtəlif səviyyələrdə bəyanatlar verir və hətta imzalar toplayırlar. Siz bu cür birləşməni alqışlayardınız mı? İkinci sual: Azərbaycanda belə meyllər varmı, Siz daha six yaxınlaşmaq məsələsini rusiyalı həmkarınızla müzakirə etdinizmi? Üstəlik, dünən Boris Yeltsin dedi ki, iki dövlət arasında daha heç bir problem yoxdur. Sağ olun.

H e y d ə r Ə l i y e v : Üzr istəyirəm, siz hansı agentliyi təmsil edirsiniz?

M ü x b i r : Mən erməni jurnalını təmsil edirəm. Bu jurnal Parisdə çıxır.

H e y d ə r Ə l i y e v : Bəs sizdə, Ermənistanda imza toplayırlar mı?

M ü x b i r : Toplayırlar, bir neçə qrup təşəbbüs irəli sürmüştür. Mənim sualımı belədir – bu birləşməyə məhz Sizin münasibətiniz necədir?

H e y d ə r Ə l i y e v : Bilirsinizmi, mən artıq dedim ki, hər bir respublika öz məsələlərini, öz prinsiplərini əsas tutaraq həll edir. Birinin daxili işlərinə qarışmamaq prinsipi MDB tərkibində münasibətlərimi-

zin temel prinsipidir. Buna görə də biz Rusyanın, Belarusun işlerinə qarışmırıq. Rusiya ilə Belarusun ittifaqı Rusyanın öz işidir, Belarusun öz işidir, onlar bu ittifaqı lazım bilirlərmi, bilirlər, yaradırlarmı, yaradırlar. Biz bu işə qarışmırıq. Ermenistanda imzaları bu ittifaqa qoşulmaq üçün toplayırlar – bu, Ermenistanın işidir, sizin işinizdir. Bizdə heç kəs belə imzalar toplamır və bizde belə əhval-ruhiyyə yoxdur. Biz Rusiya ilə öz münasibətlərimizi suverenlik əsasında, dövlət müstəqilliyi və dostcasına əməkdaşlıq, strateji tərəfdəşlik əsasında qururuq. Bu, əməkdaşlığın çox yüksək dərəcəsidir. Mən bilmirəm, bundan da artıq daha nə lazımdır.

S u a l : Siz bir mahnının sözlerinin ədaləti olduğunu əyani surətdə nümayiş etdirirsiniz: eğer böyük məqsədlərə can atırsansa, illər sənin üçün mənasızdır. Sual belədir – Siz Rusiyada gənc, çox gənc siyasetçilərin yüksək vəzifələrdə çox olmasına necə baxırsınız?

H e y d a r Ə l i y e v : Bilirsiniz, ümumiyyətlə, həmişə, hətta sovetlər vaxtında da deyirdilər ki, gənclərə yol açmaq, qocalara ehtiram göstərmək lazımdır, doğrudur, zənnimcə, bu prinsip indi də qüvvəsinə də qalır.

S u a l (Hüseynov – maliyyə-sənaye qrupunun İsveçrə nümayəndəsi) : Mənim sualım iqtisadi xarakterlidir. Şübhəsiz, hamiya məlumudur ki, Azərbaycanda dərin demokratik deyişikliklər gedir və bu istiqamətdə Sizin şəxsi töhfəniz də hamiya bəlliidir. Siz əvvəlki suala cavabınızda buyurdunuz ki, Azərbaycanda fəvqənmillli şirkətlərə bir neçə müqavilə imzalanıb, xarici sərmayədarlar cəlb olunur. Sualım bu məzmundur: Mənim bildiyimə görə, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələri – metalluriya, kimya sənayesi və s. inkişaf etmişdir. Bu istiqamətə investisiyalar cəlb olunurmۇ və həmin investisiyaların mənafeyinin qorunması, yaxud Milli Məclis və ya hökumət səviyyəsində hansısa normativ aktlar mövcuddurmu?

H e y d a r Ə l i y e v : Bilirsinizmi, biza investisiya gəlmesinin səbəblərindən biri də budur ki, xammal ehtiyatlarımızın və sairənin olmasından ilə yanaşı, biz sərmayədarlar üçün, xarici investisiyalar üçün son dərəcə əlverişli, güzəştli şərait yaratmışıq. Bizdə en aşağı vergi tarifi var. Qərar qəbul etmişik ki, Azərbaycanda qanunlarda hansı deyişikliklər olmasından, hakimiyyətin birdən deyişməsindən – bilirsiniz, Azərbaycanda iki-üç dəfə dövlət çevrilişi cəhdli olub, daha nə iso ola bilər, amma arxayı ola biləsiniz, indən belə olmayıacaq – hansısa yeni qa-

nunlar qəbul edilməsindən asılı olmayıaraq xarici sərmayədarlar üçün investisiyalar haqqında bağlanmış sazişlərin şərtləri dəyişməz qalır. Biz xarici sərmayədarların gəlirləri üçün immunitet yaratmışıq. Xarici sərmayədarlar öz gəlirlərini sərbəst şəkildə ölkədən çıxarıb apara bilirlər. Ona görə də bizdə xarici investisiyalar üçün şərait çox güzəştli, çox əlverişlidir və bu, bir də deyirəm, xarici investisiyaların biziñ fəal surətdə gəlməsinin səbəblərindən biridir.

S u a l : Hörmətlə Heydər Əliyeviç, Sizə belə bir sualım var. Deyirlər ki, Siz əsas nefti üç marşrutla – Gürcüstən vasitəsilə və Türkiyəyə doğru, habelə Rusiya vasitəsilə Novorossiyskə qədər nəql etmək idiyasını dəstəkləyirsiniz. Nə üçün məhz belədir, əsas neft üçün nə üçün məhz bu üç marşrut olmalıdır?

H e y d a r Ə l i y e v : Bu təbiidir. Çünkü mən artıq dedim ki, neft hasilatının perspektivi çox böyükdür. Təkcə bizim sektorda deyil, həm də Qazaxistanda – Tengizdə də çox neft hasil ediləcək, Xəzər döñizinin Qazaxistən sektorunu da neft ehtiyatları ilə çox zəngindir. Bunlar hamısı olacaq. Bu nefti beynəlxalq bazarlara çıxarmaq lazımdır. Bir marşrut, bir boru koməri buna qadir deyildir. Bundan əlavə, həmin komorların diversifikasiyası da iqtisadi cəhətdən çox sorğuludur. Şübhəsiz ki, biz bunu edirik və edəcəyik. Bu tamamilə qanunauyğundur. Bəlkə hansısa dördüncü marşrut da olacaqdır. Bu, iqtisadi sərfəliyin xeyrinədir.

S u a l : Heydər Əliyeviç, Azərbaycan haqlı olaraq çoxiliklə əla konyakları, nadir üzüm sortlarından çəkilmiş şərabları, bir vaxtlar bütün Sovet İttifaqının ləzzətlə içdiyi şampan şərabi ilə məşhurdur. İndi vəhid iqtisadi məkanən dağılığına görə Azərbaycan bir çox bazarlardan, o cümlədən Rusiya bazarlarından məhrum olub və milyonlara dekalitr konyak və şərab anbarlarda yatıb qalıb. Halbuki biz Rusiyada Azərbaycanın adına çıxılan, amma əslində onunla heç bir əlaqəsi olmayan hər cür saxta zəqqumu içirik. Rusiya süfrəsində Azərbaycanın içkilərinin yenidən öz layiqli yerini tutmasına nə mane olur? Bundan ötrü nə etmək lazımdır? Sağ olun.

H e y d a r Ə l i y e v : Çox yaxşı sualdır. Təşəkkür edirəm sizə. Bəli, bir vaxtlar Azərbaycanda üzümçülük və şərabçılıq inkişaf edirdi. Azərbaycanda üzüm istehsalını 3 milyon tonadək çatdırmaq proqramı vardı. O vaxtlar bütün Sovet İttifaqında cəmi 5 milyon ton üzüm istehsal edilirdi. Yadımdadır, biz Azərbaycanda üzüm istehsalını texminən 1982-1983-cü illərdə, hər halda, 2 milyon tona çatdırıq. Bütün bu iş-

lər Rusiyani, on əvvəl bütün Sovet İttifaqını şərabçılıq məhsulu ilə, yüksək keyfiyyətli şərablarla – süfrə şərabları, konyaklar, keyfiyyətli şəmpən şərabları ilə təmin etmək üçün görülürdü. Xatirimdədir, o vaxtlar avadanlıq almaq, Bakıda şəmpən şərabları zavodu tikmək üçün Sovet hökumətinin ehtiyatlarından on milyonlara dollar ayrılmışdı. Bu zavod indi də durur, gözəl zavoddur, ola şəmpən şərəbi və konyaklar istehsal edir. Siz çox düzgün deyirsiniz. Amma təessüflər olsun ki, biz Rusiya bazarını itirdik. Əvvəla, Qorbaçovun və onun kimilərinin ağıllı-sız antialkoqol siyasəti Azərbaycana olduqca böyük ziyan vurdu. Üzüm bağlarına balta çalmağa və Azərbaycanın təbiətini korlamaya başladılar. Sonra da yüksək aksizlər, yüksək dəmir yol tarifləri və bir çox başqa məsələlər Azərbaycanın çaxır-araq məməlatının Rusiyada satışına əngel törədir. Halbuki uzaq-uzaq ölkələrdən gətirməkdənə, Azərbaycandan gətirmək Rusiya üçün həm sərfəli olar, həm də ucuz başa gələr.

Bələ düşünürəm ki, indi bu səfərdən sonra, biz sənədlər imzaladıqdan sonra bu məsələni həll etməyə bir daha çalışacaq ki, Rusiyaya böyük miqdarda keyfiyyətli şərablar, konyaklar, şəmpən şərabları ixrac edə bilək. Biz bunu isteyirik. Bu bizim üçün iqtisadi cəhətdən sərfəlidir. Lakin bunun Rusiya üçün də iqtisadi və digər əhəmiyyəti var.

S u a l : Xəzər neftinin nəqli ilə əlaqədar ilin əvvəlinde Sizin qeyd etdiyiniz anlaşılmazlıqla «Transneft»in dəlillərindən biri bə idi ki, Azərbaycan şərtləndirilmiş və müqavilələrə daxil edilmiş yataqlardan çıxarılmış olan nefti deyil, Azərbaycanın həmişə neft çıxardığı ərazilərdən çıxarılan nefti göndərməyi təklif edir. Razılığa əsasən, Bakı-Novorossiysk marşrutu ilə neft oktyabrda nəqli edilməyə başlandıqda qarşıya məhz belə bir problem çıxmayaçaqmı?

H e y d a r Ə l i y e v : Əger bələ dəlillər olmuşdursa, onlar əsaslıdır. Çünkü biz Rusiya hökuməti ilə Azərbaycan hökuməti arasında saziş imzalayarken – dediyim kimi, onu Viktor Stepanoviç Černomirdinlə mən imzalamışam – orada «Azərbaycan nefti» yazılmışdı. Mən hətta sizə deməliyəm ki, biz oraya «Konsorsium tərəfindən çıxarılaçq neft» terminini daxil etmək istədikdə buradakı bəzi ağıllı adamlar – sənədin hazırlanmasında onların iştirakı olmuşdu – dedilər, biz buna yol verə bilmərik, çünkü biz onları tanımiriz.

Başa düşürsünümü, yazılımsı: «Azərbaycan nefti». Orada yazılımamışdı ki, xarici şirkətlər konsorsiumu tərəfindən çıxarılaçq neft.

Bu, birincisi. Əger kimse, nə isə yayırsa, bununla onlar öz səriştəsizliyini doğrultmaq isteyirlər.

İkincisi, sizin nəzərinizə çatdırım ki, avqustda transmilli şirkətlərin konsorsiumunun məhz birinci müqaviləsinin layihəsindən ilk neft çıxarılaçq və Azərbaycanın özünün çıxardığı neft kimətə keyfiyyətsiz görünürse, oktyabrda biz dəniz neftini nəql etmək imkanına nail olacaqıq.

S u a l : Heydər Əliyeviç, Siz Azərbaycan neftinin nəqli variantlarından, neftin Gürcüstən və Ukrayna ərazisi ilə nəqlindən bəhs edərkən haqqında danışığınız marşrutu qayıtmaq istərdim. Sərr deyildir, Kiyev və Sizin sefəriniz zamanı və marşrutun müzakirə olunduğu görüşlər zamanı – Rusiyada bunu çox böyük diqqətlə izleyirdilər və bu marşrutun başlıca olaraq siyasi cəhətdən esaslandırılmışından danışıldır – deyilərki, çox güman, bu marşrut Rusiyadan yan keçəcəkdir. Elə Rusiyadın bir çox mütəxəssisləri də iddia edirdilər ki, bu, iqtisadi baxımdan məqsədə uyğun marşrut deyildir və hər şədən əvvəl, istər Azərbaycan üçün, istərsə də Ukrayna və Gürcüstan üçün alternativ energetika yolu yaratmaq isteyi ilə bağlıdır. Belə şartlər barəsində nə düşünürsünüz?

H e y d a r Ə l i y e v : Bu şərtlər əsaslıdır. Lakin aydın olsun deyə, bildirim ki, Rusiya ərazisindən keçən Azərbaycan-Novorossiysk neft kəməri haqqında saziş 1996-ci ilin yanvarında imzalanmışdır. Odur ki, biz dərhal öz ərazimizdən keçən neft kəmərini inşa etməyə başladıq. Nəzərdə tutulmuşdu ki, bu boru ilə neft 1997-ci ilin əvvəllərində nəql ediləcəkdir. Amma belə olmadı. Bunda bizim təqsirimiz yoxdur. İkinci marşrut – Gürcüstan ərazisindən keçən Qərb marşrutu haqqında saziş Moskvadə saziş imzalandıqdan dörd ay sonra imzalandı. Bunlar bir-birinə zidd deyildir. Bu sazişdə elə bir neft kəmərinin inşası nəzərdə tutulur ki, onun çəkilişi 1998-ci ilin axırlarına yaxın başa çatacaqdır. Bu boru ilə, Qərb marşrutu ilə neftin nəqli ancaq 1998-ci ilin axırlarında mümkün olacaqdır.

Kiməsə, bütün burlara siyasi don geyindirmək xoş gəlir. Amma bələ yaramaz. O ki qaldı bu neftdən Ukraynanın istifadə edib-ətməyə cəyinə, deyirəm, bəli, istifadə edə bilər. Niye də istifadə etməsin? Bu neft Supsa limanına, Qara dəniz limanına vurulacaq, oradan dünya bazarlarına ixrac ediləcəkdir. Ukrayna müstəqil, suveren ölkədir, çox böyük miqdarda neft məhsulları işlədir. Nə üçün başqa ölkələr bu nefti ala bilərlər, amma Ukrayna ala bilməz? Bir sözələ, bu, tamamilə qa-

nunauyğun haldir ki, ondan Ukrayna da istifadə edə bilər. Özü de təkcə Ukrayna deyil, istəsə Bolqaristan da istifadə edə bilər. Bolqaristanın da netti yoxdur. Bu neftdən başqa hər hansı bir ölkə də istifadə edə bilər. Mən belə düşünürəm ki, bunların hamısı tamamilə doğrudur. Hər iki boru kəməri lazımdır, bəlkə də digər hər hansı boru kəməri də gərekdir.

S u a l : Cənab Prezident, Sizə belə bir sualım var. İyulun 1-də Çin hökuməti Syanqan üzərində suverenlik müəyyən etdi. Siz bu hadisəni necə qiymətləndirirsiniz? Ümumiyyətlə, Çin ilə Azərbaycan arasında indiki münasibətlər necədir? Sağ olun.

H e y d a r Ə l i y e v : Bilirsiniz, Mən Çin Xalq Respublikasının sədri Tszyan Tszemin cənablarına təbrik telegramı göndərdim və onu bu hadisə münasibətə təbrik etdim. Çin-Azərbaycan münasibətlərinin geldikdə, bu münasibətlər çox yaxşıdır, səmimiidir. Azərbaycanda Çin səfirliliyi, Cində ise Azərbaycan səfirliliyi fəaliyyət göstərir. 1994-cü ildə Çin Xalq Respublikasının sədri Tszyan Tszeminin dəvəti ilə mən Çin Xalq Respublikasında rəsmi səfərdə oldum. Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında saziş, müqavilə və bir çox digər iqtisadi sənədlər imzalandı. Yeri gəlmışkən, Çinin Azərbaycan-dakı səfiri bu yaxınlarda mənə dedi ki, Çinin neft şirkətləri Azərbaycanın neft, energetika ehtiyatlarına maraq göstərirler və tezliliklə Çin şirkətinin nümayəndləri Bakıya gelməlidirlər. Mən buna müsbət cavab verdim. Yaponianın «İtoçu» şirkəti Xəzər dənizindəki yataqla bağlı müqaviləmizdə iştirak edir. Bəs nə üçün Çin geri qalır?

S u a l : Heydər Əliyeviç, SSRİ dağılına qədər Rusiya Azərbaycanın məişət texnikasının, soyuducularının və kondisionerlərinin çox böyük satış bazarı sayılırdı. Dünən Siz Yuri Mixayloviç Lujkov ilə görüşdünüz. Söhbət zamanı Azərbaycana «Moskvic» və «Zil» avtomobilərinin göndərilməsi haqqında da məsələ müzakirə olundu. Bu kondisionerlərin Moskvaya göndərilməsi də nəzərdə tutuldumu? Bunlar açıq-aşkar azlıq edir, hətta bu salonda da çatışır.

H e y d a r Ə l i y e v : Bilirsiniz, mən srağagın Yuri Mixayloviç Lujkov ilə görüşdüm və çox yaxşı söhbətimiz oldu. Yeri gəlmışkən deyim ki, bu yaxınlarda Azərbaycanda Moskvanın 850 illiyinə həsr olunmuş Moskva günləri keçirildi, çox böyük nümayəndə heyəti, Rusyanın, Moskvanın görkəmli incəsənət xadimləri gəlmişdi. Azərbaycan xalqı onları böyük səmimiyyətlə, dostluq hissələri ilə qarşıladı. Yu-

ri Mixayloviç Lujkov ilə çox yaxşı söhbətlərimiz oldu, Azərbaycan hökuməti ilə Moskva hökuməti arasında bir neçə saziş imzalandı. Buna əlavə olaraq, srağagın axşam söhbətimiz zamanı biz Azərbaycandan Moskvaya meyvə və bəzi kənd təsərrüfatı məhsulları, habelə, siz düz deyirsiniz, məisət kondisionerləri və soyuducular göndərilməsi məsələlərini həqiqətən müzakirə etdik. Şübəsiz ki, o, «Moskvic», «Zil» maşınlarının Bakıda satışının mümkünluğu haqqında məsələ qaldırdı. Mən bizim hökumətə tapşırıq vermişəm, onlar bu işlə məşğul olurlar və biz bu məsələləri həll etməyə çalışacaqıq. Ancaq nəzərə alın ki,indi azad bazar iqtisadiyyatıdır. İndi dövlət bu işdə heç nəyi tənzimləyə bilməz, biz yalnız kömək edə, bu və ya başqa işdə ancaq imkan yarada bilərik. Qalan hər şeyi bazar müəyyənləşdirir, ona görə də əgər avtomobilərlər Azərbaycanda rəqabətə tab gətirərsə, şübhəsiz ki, bunların Azərbaycana getirilməsinə, satılmasına imkan yaradacaqıq.

S u a l : Heydər Əliyeviç, Siz hələ dünən bizi deyirdiniz ki, hər halda Azərbaycan gəmilərini Volqa-Don hövzəsi akvatoriyasına buraxmaq istəməyən Rusiya tərəfdən bəzi problemlər olduğuna görə dəniz gəmiçiliyinə dair saziş imzalamamışdır. Bu gün səhər Boris Nemtsov bizi bəyan etdi ki, guya bu məhdudiyyətlər götürülmüşdür. Bu o deməkdirmi ki, dəniz gəmiçiliyinə dair bu gün hər halda hansısa saziş imzalanıb, yoxsa bu nə isə bir şifahi vəddir?

H e y d a r Ə l i y e v : Siz bilirsınız, biza belə izah etdilər ki, icazə rejimi mövcuddur. Həmin bu icazə rejimi də Azərbaycana tətbiq olunmurdu. İndi bu icazə rejimi Azərbaycana tətbiq olunacaq və Azərbaycan bu icazə rejimindən istifadə edərək Volqa-Don gəmiçiliyində öz gəmilərindən istifadə imkanı alda edəcəkdir. Bəli, onlar vəd etdilər.

S u a l : Suallım davamıdır. Zəhmət olmasa, deyin, nə üçün çəçen diasporu mənafelərin lobbilaşdırılmasında və məhz sizin meyvalerin satışının artırılmasında iştirak etmək istəmir? O, banan, kivi satışı ugurla mənimseyib, ancaq Azərbaycan üzümünü satır. Siz bunu necə şərh edərdiniz?

H e y d a r Ə l i y e v : Bilirsiniz, siz sualı düz qoymursunuz, mən sizin yenə o fikrə qaytarmaq istəyirəm ki, bazar sərbəstdir. Kim nayı bacarırsa, onu da satır. Ancaq lazımdır ki, azərbaycanlılar da Moskva-da Azərbaycan narını sata biləsinlər. Yeri gəlmışkən deyim ki, nar çox faydalı meyvədir və müalicə əhəmiyyəti var. Xatirimdədir, mən Azərbaycanda işləyəndə burada rəhbər vəzifələrdə olan insanların bir çoxu

soruşurdular ki, keyfiyyətli nar göndərmək olarmı? Çünkü həkimlər deyiblər ki, bu, nə bilim qanı temizleyir, yaxud ömrü uzadır, ya da da-ha hansısa təsiri var. Ona görə də mən sizin hamınıza, moskvahlara narı tabliğ edirəm. Azərbaycanlılar, ticarətçilər isə buyursunlar, bu im-kandan istifadə etsinlər və Moskvaya, Rusiyaya nar gətirib satsınlar. Bizdə nar çoxdur. Yeri gelmişkən deməliyəm ki, bu çox dadlı meyve-dir.

Sağ olun, sizin hamınızı Azərbaycana dəvət edirəm.

«EXO MOSKVI» RADİOSTANSİYASINA MÜSAHİBƏ

*Moskva, «Exo Moskvı» radiostansiyası
4 iyul 1997-ci il*

Sergey Korzun : Danışır «Exo Moskvı» radiostansiyası. Moskva vaxtı saat 19.03 radələridir. Bizim bugünkü qonağımız Azərbaycan Prezidenti Heydər Əliyevdir. Gün aydın, Heydər Əliyeviç.

Heydər Əliyev : Gün aydın.

Sergey Korzun : Bu programın sahibi kimi birinci suali mən verirəm. Siz səhəhetinizlə əlaqədar on il bundan əvvəl SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində istəfa vermisiniz. Bunu bələ əsaslandırmışdır. İndi özünüzü necə hiss edirsiniz?

Heydər Əliyev : Özümü yaxşı hiss edirəm. Söz xatirinə de-mirəm, həyat fəaliyyətinin necə olmasından görünür. Özümü yaxşı hiss edirəm.

Sergey Korzun : Cox sağ olun ki, bu studiyaya gəlməyə rə-ziliq verdiniz. Vaxtı itirmeyək. Programın iştirakçılarını təqdim edirəm: Aleksey Venedikov, Vyacheslav Terexov.

Sual : Heydər Əliyev! Azərbaycan Respublikasının Prezidenti kimi, Sizin Rusiya Federasiyasına ilk rəsmi səfəriniz bu gün başa çatır. Bu, ilk rəsmi səfərdir. Zəhmət olmasa, deyin, o vaxtların – SSRİ-nin həsrətini çəkməyi demirəm, Siyasi Büronun – üzvü, yaxud Siyasi Büronun üzvü Əliyev və Siyasi Büro üzvlüyünə namizəd Yeltsin pay-taxtdan-paytaxta gəlmədən, haradasa sakit guşadə, bir fincan qəhvə içə-icə məsələləri həll edə bildikləri vaxtların həsrətini çəkirsinizmi? İndiki vaxtda gəlmək lazımdır, indi məsələlər ağırdır...

Heydər Əliyev : Bilirsiniz, yaşadığımız və işlədiyimiz hö-min rejim, hömin sistem baxımından ümumən öten vaxtların həsrətini çəkmirəm. Hesab edirəm ki, biz bu sistemdən ayrıldıq və höməşlik ay-rıldıq. Amma insanlarla ünsiyyət, əlaqələr həsrəti qalıbdır. Mən burada, Moskvada işləyərkən çoxlu insanlarla, o cümlədən işlə əlaqədar çoxları ilə ünsiyyətdə olurdum. Onlar çox yaxşı, məhrəban insanlar idilər. Elm, mədəniyyət, incəsənət xadimlərinin çoxları ilə ünsiyyətdə olurdum. Bir də ki, ümumiyyətlə, Moskva gözəl, yaxşı şəhərdir. Hətta

Moskvada yaşadığım zaman da şehirdeki vəziyyət, həyat mühitinin özü həmişə xoşuma gəlibdir. Şübhesiz ki, Moskvada yaşadığım dövrde mən bu şəhərə, bu həyata alışmışdım. Ona görə də nə isə bir həsrət var, lakin bu, sərf şəxsi, subyektiv xarakter daşıyır.

S u a l : Boris Nikolayeviç gözünüzə necə dəyirdi – son vaxtlar bəzi məqalələr çıxır ki, guya Boris Nikolayeviç danişqılarda da özü qərar qəbul etmir, qoca, xəstə adamdır. Doğrudur, siz ondan 10 yaş böyüksünüz, ancaq bununla belə, həmsəhbət, tərəfdəş, bilmek isteyirsinizsə, rəqib kimi gözünüzə necə dəyirdi?

H e y d ə r Ə l i y e v : Əvvələ, 10 yaş yox. Mən yaşça bir az böyükəm, amma ümumiyyətlə böyükəm. Bilirsiniz, mən onu çox yaxşı formada gördüm. Sonuncu dəfə onunla martın 27-28-də, burada MDB dövlət başçılarının toplantısı keçiriləndə gördüm. Elə onda da yaxşı təsir bağışlayırdı, amma bu dəfə xüsusilə xoşuma geldi. Axı mən dünən uzun müddət onunla birləkə idim. Biz təkbətək danişqılard apardıq, sonra nümayəndə heyətlərinin bir-birilə danişqıları oldu, daha sonra – axşam isə Kremlde, Qranovit palatasında Azərbaycan Prezidentinin şərəfinə ziyafət verildi. Biz yanaşı oturmuşduq, yeyir, içir, müsiqiye qulaq asır və səhbət edirdik. Onun vəziyyəti çox yaxşıdır və qərarları özünün qəbul etməməsi barədə deyilənlər isə hesab edirəm ki, uydurmadır. O, danişqılar aparmış, mənimlə səhbət etmişdir. Biz təkbətək təxminən saat yarımla səhbət etmişik. Sonra nümayəndə heyətləri ilə səhbət etmişik, sənədlər imzalamışq. Sənədlərin imzalanmasından sonra o, bəyanat verdi, mən bəyanat verdim. Biz jurnalistlərin suallarına cavab verdik. Bunların hamısı insanların gözü qarşısında olub, ona görə də bəzi adamların dedikləri uydurmadır. Hesab edirəm ki, onun vəziyyəti yaxşıdır, zənnimcə, sağlamlığını bərpa edibdir. Dünən nahar vaxtı mən ona dedim ki, ariqlayıb, bunun özü də yaxşıdır. Xəstələnməzdən əvvəl çox, həddən artıq kök idi, köklük heç kimə, o cümlədən ona da lazımlı deyil. Bir sözlə, onun vəziyyəti yaxşıdır.

S u a l : Siz baş prokuror Skuratov ilə görüşəndən sonra buraya gəmisiniz. Hətta bir saat ləngidiniz. Deyə bilərsinizmi, səhbətiniz nə barədə idi və hansı qorarlarla göldiniz?

H e y d ə r Ə l i y e v : Bilirsınız, bu, baş prokurorla mənim ilk rəsmi fərdi görüşüm idi. Hər şeydən önce hesab edirəm ki, Rusiyanın yaxşı baş prokuroru var. O, alim, ziyalı adamdır. Mənə belə gəlir ki, özünün savadı, ziyalılığı ilə o, prokurorluğun işinə yeni və müsbət çox

şey getirir. Mən bunu konardan hiss edirdim, sonra səhbət zamanı da gördüm. Bu, ilk təessüratdır.

Onunla nə barədə danışdığınıza gəldikdə isə, birincisi, səhbətimizin ilk mövzusu Rusiya və Azərbaycanın prokurorluq orqanları arasında qarşılıqlı əlaqəni gücləndirməyin zəruriliyi haqqında idi. Çünkü dünən biz həm də çox mühüm sənəd – dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalamışq. Deməli, bütün dövlət strukturları bir-birilə yaxşı qarşılıqlı əlaqə saxlamalıdır. Bu, səhbətimizin birinci əsas məsələsidir. Sonrakı məsələ isə – bu barədə mətbuat konfransında da sual verdilər – Azərbaycanda ağır cinayətlər, qətłrlə, terrorlarla və hansısa digər ağır hadisələrlə bağlı cinayətlər törətdikdən sonra Rusiya ərazisində gizlənən şəxslərin aşkar edilib tutulması və Azərbaycana verilməsi haqqında məsələ idi. Mən mətbuat konfransında cavab verdim ki, son vaxtlar, xüsusilə 1996-ci ilin ikinci yarısından, bəlkə də, 1996-ci ilin əvvəlindən başlayaraq Rusiya Prokurorluğu ilə Azərbaycan Prokurorluğu arasında, Rusiya DIN ilə Azərbaycan DIN arasında yaxşı əlaqələr yaranıbdır. Hesab edirəm ki, bu işdə baş prokuror kimi Skuratovun da, daxili işlər naziri kimi Kulikovun da böyük xidmətləri var. Məsələn, biz onların respublikamıza münasibətindən də, Rusiya ərazisində gizlənən şəxslərin möhəz aşkarla çıxarılması ilə bağlı fəaliyyətdən də razıyiq. Mən deməliyəm ki, belə insanların artıq bir çoxu tutulub və Azərbaycana verilib, onların işləri üzrə təhqiqat aparılıb və hətta bu insanların bir çoxu mühakimə edilib, özü də bizdə möhkəmə iclasları açıq keçirilir. Ona görə biz bu mövzunu da müzakirə etmişik, çünkü bu problemlər hələ qalır, hələ məsələlər var və mən inanıram ki, Skuratov şəxsən özü indən belə də bu məsələləri qarşılıqlı anlaşma ruhunda həll edəcəkdir.

S u a l : Yəni, o Sizi başa düşdü?

H e y d ə r Ə l i y e v : Bəli, mən onu başa düşdüm və o da məni başa düşdü. Ümidvaram ki, bu yaxşı olacaq.

S u a l : Heydər Əliyevi, Mütəllibovla bağlı məsələni həll etmək mümkün oldumu? Çünkü bu heç kimin dilindən düşmür.

H e y d ə r Ə l i y e v : Bilirsınız, biz bu məsələni heç müzakirə də etmedik. Mən bir daha demək istəyirəm: bu, haqqında heç danışması, üstəlik də sizin studiyada xatırlanması adam deyildir. O buna layiq deyildir. Sadəcə olaraq Rusiya Federasiyasındaki bəzi insanların günahıdır ki, Mütəllibov kimi cinayətkarlarla himayədarlıq edirlər. Əgər bu adam prezident vəzifəsində olarkən cinayət törətmüş və Rusiya Federasiyası-

nin hərbi təyyarəsində gizlənib Moskvaya gəlmisə və artıq 5 ildir burada yaşayırsa – elə bunun özü onun kimliyindən xəber verir. Yaxşı, deyək ki, bacarmadı, deyək ki, əkildi, qaçıdı. Özü bilər! Lakin atılıb-düşmə! Amma o, burada hər şeysə burnunu soxur, orada isə ayrı-ayrı insanları şikəst edir. Nə cür şikəst edir? Adamları öz cinayetkar fəaliyyətine cəlb edir, terrorçuluq tapşırıqları ilə Bakıya, Azərbaycana göndərir, orada isə onları tuturlar, onlar hebsxanaya düşürür, şübhəsiz ki, cəza alırlar. Hesab edirəm ki, o bu insanları şikəst edir. Ola bilsin, bu insanlar ne dərəcədə onun tesiri altına düşdüklerini bəlkə o qədər də başa düşmürələr, anlamırlar.

Lakin o bu işlə möşgül olur. Əgər belə işlərlə möşgül olmasayı, biziə eşa lazıim deyil, Azərbaycan onsuz daha təmizdir. Daha bir alaq otunu Azərbaycana aparmağımıza nə ehtiyac var? Harada olmasından – dəmir barmaqlı arxasında və ya öz mənzilində oturmasından asılı olmayaraq, o bize gərək deyildir.

S u a l : İndi Azərbaycanda hakimiyyət uğrunda leqlə mübarizə mövcuddurmu?

H e y d ə r Ə l i y e v : Nə danışırsınız. Yoxdur. Onun tərefindən? **M ü x b i r :** Yox, ümumiyyətlə Azərbaycanda.

H e y d ə r Ə l i y e v : Gelin, Mütəllibov barədə sözümüz tamamlayım. Biz Yuri Skuratov ilə bu mövzuda danışdıq. Mən ona dedim ki, zəhmət olmasa, hamiya çatdırın: Qoy o, dinc otursun, öz işləri ilə möşgül olsun, ancaq cinayət töretməklə möşgül olmasın. Yox, əger o bunlarla möşgül olacaqsə, ya siz onu tutmalısınız, yaxud da onu burada tutub Azərbaycana getirəcək adamlar tapılacaqdır. Bax belə. O ki qaldı hakimiyyət uğrunda mübarizə barədə sizin sualınız, bilirsinizmi, bu baxımdan Azərbaycan, təəssüflər olsun, bir növ yoluxucu xəstəliyə düşər olmuşdur. Özünüz diqqət yetirin: hakimiyyət uğrunda 1992-ci ilde də mübarizə olmuşdur. Mütəllibov istefaya getdi, qaçıb aradan çıxdı. Hakimiyyət uğrunda bu mübarizə nəticəsində Xalq Cəbhəsi hakimiyyətə gəldi. Ancaq bir ildə o öz nüfuzunu tamamilə itirdi, çünki hakimiyyətə qeyri-qanuni yolla gelmişdi. Bilirsinizmi, xalq başa düşürdü ki, bu adamlar, bu qüvvələr ölkəni idarə etmək iqtidarında deyildirlər. Onlara müəyyən dərəcədə inanmışdlar, çünki onlar küçə və meydanda təsirli sözlər söyleyirdilər. Amma ölkəni idarə etməyə başlayan kimi səhvələr buraxmağa başladılar, öz bacarıqsızlıqlarını nümayiş etdirildilər, təxminən bir neçə aydan sonra xalq onlara olan etimadını itirdi.

Hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı adamlar bundan istifadə edərək onları devirməyə çalışıdilar və vətəndaş mühabibəsi başlandı. Bu, məhz 1993-cü ilin may-iyun aylarında oldu.

Bele bir çətin vəziyyət yarandıqda Azərbaycan ziyalılarının, Azərbaycan xalqının bir çox nümayəndələri, eləcə də respublikanı daha idarə edə bilməyən Azərbaycan rəhbərləri mənə müraciət etdilər. Mən Naxçıvanda, blokada şəraitində olan bir vilayətdə yaşayırdım. Bilirsinizmi, Naxçıvan təcrid olunmuşdu. Mən Bakıya gəldim və xalq mənə etimad göstərdi, mən prezident seçdi.

Bilirsinizmi, hakimiyyət uğrunda mübarizə terrordan keçir. Mənə qarşı terror töretməyə çox cəhdler göstərilmişdi. 1994-cü ilin oktyabrında ele həmin Suret Hüseynov Əliyevi devirməyi qərara almışdı. 1993-cü ildə Vətəndaş mühabibəsinin bəisi məhz bu adam olmuşdur, mən onu Azərbaycanın baş naziri təyin etmişdim, o isə öz silahlı qüvvələrini başına toplamışdı. Lakin onun cəhdə baş tutmadı. Mən xalqa müraciət etdim və xalq mənəm arxanda durdu. Xüsusi təyinatlı polis dəstəsi komandirinin rəhbərlik etdiyi adamlar altı aydan sonra əl-ələ vererek öz böyük hərbi qüvvələrindən istifadə etdilər və Əliyevə qarşı terror töretməyi, hakimiyyəti devirməyi qərara aldılar. Ancaq biz bunun da qarşısını alıq və onları yerində oturduq. Onların çoxu həbs edilmişdir, lakin bu adamların bir qismi qaçıb aradan çıxmış, Rusiya və başqa ölkələrin ərazisində gizlənmişdir.

Sonra biz Ukrayna prezidenti Kuçma ilə hava limanına gedərkən körpünü partlatmağa cəhd göstərildi, ancaq biz bunu da aşkarla çıxdıq. Oradan 160 kilogram trolil və müxtəlif məstiller, digər materiallar tapıldı. Mən Ruminiyaya rəsmi səfərdən sonra evə qayıdarkən raketə mənim təyyarəmi vurmağa da cəhd göstərildi. Amma biz bunun da qarşısını alıq. Təəssüflər olsun ki, bütün bunlar o vaxtlar burada olmuş şəxslər tərefindən təşkil edilmişdi. Onlardan bəziləri hələ də Rusiya ərazisində gizlənirlər. Elə indi də bəziləri hakimiyyətə can atırlar. Amma bilin ki, Əliyev olan yerdə belə şəyər məmkün deyildir. 1998-ci ilde ölkəmizdə növbəti prezident seçimləri keçiriləcəkdir. Mənim prezidentlik müddətim bitir. Bax, onda kim istəyirsə, buyurub öz namizədliyini irəli süre bilər.

S u a l : Heydər Əliyevi, Siz öz namizədliyinizi verəcəksinizmi?

H e y d ə r Ə l i y e v : Əlbəttə, verəcəyəm. Mən işə ona görə girişməmişəm ki, bunu kiməsə verim.

S u a l : Səfərinizin çox mühüm nəticələrindən biri budur ki, Siz Minsk qrupunun işini gücləndirmeyi qərara aldiniz. Bəyan edildi ki, beş prezident – dinləyicilərimizə xatırladım ki, bunlar Azərbaycan, Rusiya, Ermənistan prezidentləridir, habelə ABŞ və Fransa prezidentləridir – çoxdan mövcud olan bu problemi yerindən tərətmək üçün toplaşmağa hazırlırlar. Sizin fikriniz necədir, bu görüşdə Dağılıq Qarabağ, Dağılıq Qarabağın nümayəndələri hər hansı şəkildə iştirak etməlidirlərmi?

H e y d ə r Ə l i y e v : Bilirsizim, siz irəli qaçırısnız.

M ü x b i r : Mən buna çalışıram.

H e y d ə r Ə l i y e v : Irəli qaçmaq lazımlı deyildir. Əvvəlcə ona nail olmaq lazımdır ki, Boris Nikolayeviçin dediyi kimi olsun. Bunun vaxtı çatıldıqda, baxarıq, biz oraya no ilə gedəcəyik. Biz oraya danışmaq üçün mü, növbəti bəyanat vermək üçün mü gedirik, yoxsa məsələnin konkret həlli üçün mü gedirik? Əgər məsələnin konkret, real həlli olarsa, onda çox şey barəsində düşünməyə deyər. Odur ki, irəli qaçmaq gərək deyildir.

S u a l : Heydər Əliyeviç, Siz nəyə qadir olduğunuz Çeçenistanda nümayiş etdirmiş Boris Berezovski kimi münaqişə məsələləri sahəsində mütəxəssisi Qarabağ probleminin həllinə cəlb etmək istərdinizmi?

H e y d ə r Ə l i y e v : Bilirsizim, mən burada olarkən eşitmİŞdim ki, Boris Abramoviç Berezovski Tbilisi ilə Suxumi arasında vasiṭəciliq səfərləri həyata keçirir və orada nəyişə həll edir. Mən çox istərdim ki, orada no isə bir şey həll edilsin. Doğrudur, bu iki həftədə informasiya ilə daha ətraflı tanış olmağa imkanım olmayıbdır. Odur ki, Bakıya qayıdan kimi bu məsələ ilə maraqlanacağam. Əgər o, orada hər hansı irəliləyiş, məsələnin hər hansı şəkildə həllinə nail olarsa, onda imkanlardan na üçün də istifadə etməyək. Ümumiyyətlə, mən bu məsələyə real kömək – gözdən pərde asmaq üçün deyil, məhz real kömək göstərə biləcək hər hansı bir şəxsin yardımından və ya xidmətlərindən istifadə etməyə hazırlam.

S u a l : Heydər Əliyeviç, son vaxtlar keçmiş Sovet İttifaqı məkanında, məsələn, Rusiya ilə Belarusiya arasında ittifaq kimi əlavə qurumlar yaradılmağa başlanılmışdır. Bildiyoñiz kimi, dünən Ukrayna, Moldova və Rumınıya prezidentləri hansısa bir saziş imzalamışlar. Bu yaxınlarda Avropa Şurası isə – sizin ölkəniz Avropa Şurasına daxil olmağa na-

mizeddir – federasiya olmasa da, Zaqafqaziya İttifaqı, bir növ Avropanın Zaqafqaziya Şurasını, Parlament Assambleyasını yaratmağı təklif etmişdir. Ümumiyyətlə, Siz belə bir integrasiyanı, əgər bilmək istəsəniz, regional integrasiyanı – Ermənistan, Gürcüstan və Azərbaycan arasında integrasiyanı yaratmağa necə baxırsınız?

H e y d ə r Ə l i y e v : Siz bilirsizim ki, Zaqafqaziya tarixən çox sıx bağlı olan regiondur. Mən Gürcüstani, Azərbaycanı və Ermənistani nəzərdə tuturam. Amma təəssüflər olsun, Ermənistən Azərbaycana qarşı hərbi təcavüz ilə əlaqədar bunların hamisi pozulmuşdur. Əgər Ermənistən öz təcavükkar əməllerindən ol çəksə, əgər Ermənistən qoşunları, silahlı qüvvəleri Azərbaycan ərazisində çıxarılsa – siz bilirsizim, Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələrinin işğalı altındadır, oradan bir milyon nəfərdən çox Azərbaycan sakini qovalmuşdur, Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, işğal edilmiş Azərbaycan ərazilərini azad etmək, Azərbaycanın ərazi bütövlüğünü bərpa etmək mümkün olarsa, əlbəttə, Dağılıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcədə özünüdürə statusu vermek məsələsinə həll etmək şərti ilə və Ermənistən ilə Azərbaycan arasında sülh bərqrər edilərsə – biz isə bunu çox istəyirik – Zaqafqaziya respublikaları arasında iqtisadi əməkdaşlıq və ümumiyyətlə əməkdaşlıq keçmişdəkine nisbətən, zənnimcə, görünməmiş miqyas alacaqdır. Keçmişdə isə biz hamımız mütəfiq respublikalar olmuşuq. Mərkəzə – Moskvaya çox güclü bağlı olmuşuq, xüsusi bir müstəqilliyyimiz yox idi. İndi isə, müstəqil, suveren dövlətlər olan Gürcüstan, Azərbaycan, Ermənistən arasında yaxşı münasibətlər olarsa, sizi əmin edirəm ki, bu, təkə Zaqafqaziyaya deyil, eləcə də bütün Qafqaza çox böyük fayda getirəcəkdir. Yeri gəlmışkən, bizimlə Gürcüstan arasında çox yaxşı münasibətlər var. Yaxşı iqtisadi və mədəni əməkdaşlıq edirik. Bilirsizim, Gürcüstəndə yarım milyona yaxın azərbaycanlı yaşayır, onlar Gürcüstən tamhüquqlu vətəndaşlardır, biz onlarla yaxşı əlaqələr saxlayıraq. Amma istərdik ki, Ermənistən da öz təcavükkar əməllerindən ol çəksin, nəhayət, başa düşsün ki, bu məsələni zor gücünə həll etmək mümkün deyildir. Üç ildən çoxdur ki, aramızda atəşkəs rejimi qüvvədədir. Biz bu rejima əməl edirik və edəcəyik. Ümidvaram ki, Minsk qrupunun, xüsusən Rusiya prezidentinin, ABŞ prezidentinin, Fransa prezidentinin simasında hömsədrələr – dünyada onlardan da iri olan ölkələr yoxdur - bu prezidentlərin simasında bu işə, dünən Boris Niko-

layeviç dediyi kimi, lazımlıca girişeceler. Biz ümidi edirik ki, 1997-ci il münaqişenin məhz sülh yolu ilə aradan qaldırılması ve təbii olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə əlamətdar olacaqdır.

S u a l : Heydər Əliyeviç, mümkün olan müttefiqlər haqqında söhbətin davamı kimi soruşmaq istəyirəm. Azərbaycan ənənəvi islam ölkəsidir. Birincisi, dinin rolu nə dərəcədə yüksəkdir, Siz bu roldan nece istifadə edirsiniz və bununla bağlı nə iş görürsünüz? İkinci isə, ənənəvi islam ölkələri ilə əlaqələriniz necə inkişaf edir?

H e y d a r Ə l i y e v : Bilirsiniz, Azərbaycanda demokratik hüquqi dünyəvi dövlət qurulur. Biz bu prinsipi əsas götürərək öz daxili və xarici siyasetimizi aparırıq. Bu prinsipi əsas götürərək bütün ölkələrlə münasibətlər yaradırıq. O ki qaldı islam dininə, bəli, bu, yeddinci esrən başlayaraq azərbaycanlıların etiqad etdikləri dindir. Din hər bir xalq üçün mənəvi dəyər, mənəvi sərvətdir, xristian dini, islam dini və s. kimi.

Ancaq bilirsiniz ki, Sovet hakimiyəti illərində dini qadağan etmişdilər, xüsusun islam dini çox güclü qadağan olunmuşdu. Mən keçmiş xatırlayıram, burada, Moskvada kimlərsə belə hesab edirdi ki, guya xristian dini dünyəvi dindir, müsəlman, islam dini isə pis dindir. Mən isə hesab edirəm ki, dinləri hansısa kateqoriyalara bölmək olmaz. Keçmişdə belə idi. Allaha şükür ki, indi belə deyil. İslam dini Azərbaycanda öz mövqeyini bərpa edib, Azərbaycanda rus pravoslav kilsəsi, yəhudilər sinaqoqu var və bu üç konfessiya bir-birile çox yaxşı əməkdaşlıq edir, Azərbaycan sakinlərinin, vətəndaşlarının dini ehtiyaclarını ödəyirlər. Hansısa teməlçilik təhlükəsi olmamışdır. Ümumiyyətə, hər cür teməlçilikdən səhəbə düşəndə, nədənə islam teməlçiliyi haqqında danışırlar. Ümumiyyətə, islam dininə hələ indiyədək özünü göstərən bu cür münasibəti mən yolverilməz sayıram. Her bir dinin yaşamağa hüququ var və yaşayır. Axi sovetlər dövründə ateizm tebliğatı ilə nə qədər məşğul olsalar da, bir şey çıxmadi. Görün, İsa məbədi nece tikilir! Anma bir vaxtlar onu dağıtmışdılar. Elecə də Azərbaycanda məscidləri dağıtmışdılar, indi yenilərini tikirlər. Bu təbii haldir. Mənim dine münasibətim çox yaxşıdır, lazım olanda, əlamətdar günlərdə məscidə gedirəm, dindarlar qarşısında çıxış edirəm. Mən rus pravoslav kilsəsinin başçısı ile də və yəhudilər sinaqoqunun başçısı ile də çox yaxşı münasibətlər saxlayıram.

İrana gəldikdə isə, İranın öz dövlət rejimi var, o, islam dövlətidir. Amma bizde, Azərbaycan dünyəvi dövlətdir. Ancaq biz dost ölkələrik, böyük sərhədimiz var, çox böyük birgə tariximiz var, ənənələrimiz bir-birinə çox bənzəyir. İranda 30 milyona qədər azərbaycanlı yaşayır. Yeri gəlmışkən, bu hissə İran Azərbaycanı adlanır. Ona görə də münasibətlərimiz mehribən, yaxşıdır, dediyim fərqlər bir-birinə əsla mane olmur.

S u a l : Heydər Əliyeviç, Sizin hər bir cavabınız bir neçə yeni sual doğurur. İndi men bunları cəmləşdirməyə çalışacağam. Siz İran barəsində danışdırınız. Bu barədə əslində heç yerdə yazılmayıb və nədənə hər iki prezident də bu barədə danışmadılar, bəlkə indi Siz deyəsiniz. Axi bir vaxt İran-Azərbaycan sərhədinin birgə qorunması məsəlesi durdu və Rusyanın bir çox yüksək vəzifəli xadimləri və hərbçiləri belə hesab edirdilər ki, İran-Azərbaycan sərhədinin yeganə sahəsinin birgə qorunmaması Rusyanın təhlükəsizliyi üçün qorxuludur. Bununla əlaqədar dərhal ikinci suali vermək istəyirəm – bu necə olur ki, iki prezident iki hərbi nazir, iki hökumət başçısı müavininə tapşırıldılar ki, rəziliğə gəlşinlər və bu gün, bir saatdan sonra Siz yola düşənədək Qəbələ müşahidə stansiyası haqqında məsələni həll etsinlər, lakin nə hər iki hərbi nazir, nə də hər iki hökumət başçısı müavini bunu yerinə yetirmediilər?

H e y d a r Ə l i y e v : Haradan bilirsiniz ki, yerinə yetirməmişik? Bax, indi yerinə yetirməliyik. Mən baş nazirimizə tapşırıq vermişəm ki, dünəndə bəri hazırladıqları sənədi imzalasın.

S u a l : Bəs problem nədən ibarətdir?

H e y d a r Ə l i y e v : Bilirsinizmi, problem çoxdur, onları bir sözlə ifadə edə bilməzsən. Hər halda sənəd hazırıdır və iqamətgahdan buraya yollanarkən Azərbaycan baş nazirinin birinci müavininə göstəriş verdim ki, sənədi imzalasın.

O ki qaldı sualınızın birinci hissəsinə, yaxşı sualdır. Kim düşünüb ki, bir suveren dövlətin sərhədini digər dövlətin qüvvələri ilə birləşdə qorumaq lazımdır? Bir deyin görüm, bunu haradan götürüb'lər, bunu kim düşünüb ortaya atmışdır? Biz bununla razi deyilik, bu, uydurma bir şeydir. «MDB-nin xarici sərhədi» kimi termini burada, Rusiyada bəzi strukturlar uydurmuşlar. Mənə aydın deyildir, «MDB-nin xarici sərhədi» nə deməkdir? Əgər MDB Müstəqil Dövlətlər Birliyidirso, onda hər bir müstəqil dövlət öz sərhədini qoruyur. Nə kimi xarici sərhədlər ola bilər? Məgər Avropanın Birliyində xarici sərhədlər var mı? Yaxud region

ölkələrinin daxil olduqları bu cür qurumlarda xarici sərhədlər var mı? Heç bir xarici sərhəd yoxdur. Bu, uydurmadır. Bilirsinizmi, bu, keçmişin qalığıdır. Adamlar keçmişin qalıqlarından, imperiya ovqatından el çəkməyince, bərabərhüquqlu əməkdaşlıq ola bilməz. Buna görə də biz «MDB-nin xarici sərhədləri» terminini rədd edirik. Biz hesab edirik ki, öz sərhədimizi qorumaq iqtidarındayıq və öz sərhədimizi qoruyuruq. Yeri gölmüşən, Rusiya ilə Azərbaycan arasında sərhədi Dağıstan sahəsində Rusiya sərhədçiləri qoruyurlar. Orada çox böyük miqdarda Rusiya sərhədçiləri var. Bizim sərhədçilər də var, onlar sərhədi bizim tərəfdən qoruyurlar. Bəs Rusiya sərhədçiləri nə üçün belə qoruyurdular? Onlar hesab edirdilər ki, Azərbaycandan Çeçenistana guya yaraqlılar keçib gedirdilər. Belə isə onlar bu yaraqlıları niye buraxırdılar? Ona görə ki, yaraqlılar yox idi, Azərbaycan ərazilisindən keçib getmirdilər. Bütün bunların hamisini uydurmuşdułar. Elə götürək Aslan Məshədov. Mənim buraya sefərim ərefəsində o, Bakıya gəldi. Ona sual verdilər ki, Rusyanın informasiya orqanlarında bildirilər ki, Azərbaycandan silah, döyüş sursatı ve sair gelir. O cavab verib dedi: «Bu, başdan aşağı yalandır. Biz silahi Rusiya ordusundan, Rusyanın hərbi hissələrindən alırdıq. Orada hər şey satılır və satın alınırdı». Bax, o, beləcə də demişdir.

S u a l : Ermənistən kimi?

H e y d a r Ə l i y e v : Nə dediniz?

S u a l : Silahı Rusiya hissələrindən satın alırdılar?

H e y d a r Ə l i y e v : İndi məlum olduğu kimi, Ermənistən silahları, təsəffüf ki, satın almındı. Satın alsayıdı, dərd yarı idi, Rusiya xəzinəsinə pul daxil olardı. Təxminən bir milyard dollarlıq silahı, özü de çox ağır silahi, vahiməli silahi, o cümlədən raketləri – uzaqvuran zenit raketlərini, eləcə də T-72 markalı müasir tankları, habelə müasir artilleriya toplarını, «Qrad» qurğularını və bir çox digər silahları pulsuz, qanunsuz olaraq, qeyri-leqlə surətdə veriblər. Biz baş prokuror Skuratova bu mövzuda da danışdım, çünki onlar təhqiqat aparırlar. Onlar məsələni aydınlaşdırmaçıdırlar. Elə sizin qəzetlərdə serəncamların surətləri dərc edilmişdir. Bu serəncamları Rusiya ordusu baş qərargahının reisi Kolesnikov vermişdir ki, oraya filan qədər silah göndərilsin. Yoxsa siz oxumamısınız? Bunlar sizin qəzetlərdə yazılıbdır. Ona görə də bu göstərişlərin hamısı qanunsuzdur. O da qanunsuzdur, bu da qanunsuzdur. Hamısı qanunsuzdur.

S u a l : Heydər Əliyeviç, xahiş edirəm deyəsiniz, Azərbaycana qanunsuz olaraq göndərilmiş Rusiya silahları var mı? Çeçenistan məsələsi barədə – belə şayiələr doğrudurmu ki, digər hansıa ölkələrlə birlidə Azərbaycan Çeçenistənin müstəqilliyini rəsmən tanımağa hazırıdır?

H e y d a r Ə l i y e v : Birinci sualınıza cavab verib deyim ki, Rusiyadan Azərbaycana bir dənə da olsun silah gəlib çıxmayıb. Mən bu nu bəyan edirəm, çünki Ermenistana silahlıların qanunsuz olaraq verilməsi ilə əlaqədar aşkarla çıxarılmış ciddi cinayətlərə bağlı indi müxtəlif şayiələr uydururlar ki, bunun üstünü pərdələsinlər. Mən bəyan edirəm, əger haradasa faktlar, sənədlər varsa, qoy onları kimsə üzü çıxarıb stolun üstüne qoysun. Bu, tamamilə istisna edilir.

O ki qaldı Çeçenistənin tanınmasına, biz heç vaxt belə bəyanatlar verməmişik. Çeçenistən Rusiya Federasiyasının subyektiidir. Odur ki, biz heç vaxt belə bəyanatlar verməmişik. Yeri gölmüşən, Aslan Məshədov Bakıda olarkən mənə həttə belə bir sual da vermedi. Bunu da kimsə uydurur, yayar.

S u a l : Heydər Əliyeviç, elə isə necə izah etmək olar ki, neft haqqında saziş üç müxtəlif dövlətin üç neft şirkətinin nümayəndələri tərəfindən imzalanmalıdır? Mən bu gün və ya sabah imzalanmalı olan sazişi nəzərdə tuturam.

H e y d a r Ə l i y e v : O saziş bu gün, bəlkə də sabah imzalanmalıdır. Bu, yənə də Rusiya ilə Çeçenistən arasında olan işdir. Çünki bu danışqlar aparılmışdır. Siz bilirsiniz ki, 1996-cı ilin yanvarında burada, Moskvada biz Azərbaycan neftinin Novorossiysk limanındaqə marşrutla nəql edilmesi haqqında saziş imzalımıştıq. Biz nefti hələ bu ilin əvvəllərində ixrac etməli idik. Biz öz ərazimizdən Dağıstanadək, sərhədədək boru kəməri çəkdik, bu işə biz yox, beynəlxalq neft şirkətlərinin konsorsiumu 50 milyon dollar sərf etdi. Bu borunu neftlə doldurduq, amma Rusiya tərəfindən nefti qəbul etmirlər. Odur ki, problemlər yarandı və bu problemlər barəsində danışqlar aparıldı. Danışqları Viktor Stepanoviç Çernomordinin özü Soçi'də olarkən apardı. Aslan Məshədov oraya getdi. Bu gün Anatoli Borisoviç Çubays dedi ki, onlarla danışqlar aparıb. Bunu mənə Boris Yefimoviç Nemtsov da dedi. Nöticədə dünən dedilər ki, saziş imzalanacaqdır. Həmin Rusiya-Azərbaycan sazişi qüvvədə qalır, lakin üç şirkətlə – Rusyanın «Transneft» şirkəti ilə Çeçenistən və Azərbaycanla kommersiya sazişi imzalanır. Nə deyirəm, bizim etirazımız yoxdur.

S u a l : Daha bir olduqca qısa sual. Bu sual ortaya çıxmamışdır. Siz iyulun 8-9-da keçirilecek NATO-nun Zirvə görüşüne gedəcəksinizmi?

H e y d ā r Ə l i y e v : Mən dəvet edilmişəm ve gedəcəyəm.

S u a l : Siz həmişə demisiniz ki, Azərbaycan bu gün hər hansı ayrica herbi bloklara daxil olmaq niyyətində deyildir. Bəs nə üçün bu Zirvə görüşüne getməyi qərara almısınız?

H e y d ā r Ə l i y e v : Bu, herbi blok deyildir. Bu, NATO-nun və Şimali Atlantika İttifaqının iclasıdır. Onlar «Sülh namine tərəfdashlıq» programını elan etdikdə bu programı Rusiya da, digər MDB ölkələri de qoşuldular. Biz də qoşulduq. Brüsselde bu programı mən özüm imzalamışam. Onlar məhz «Sülh namine tərəfdashlıq» programını imzalamış olan ölkələri dəvet ediblər. Bunun nəyi pisdir? Mən oraya onun üçün gedirəm ki, görün orada nə baş verir.

S u a l : Heydər Əliyeviç, en axırkıncı sual – insan iqtisadiyyatı. Neft, borular – bunların hamısı aydındır. Amma bu, adı insana heç də həmişə aydın olmur. Azərbaycan «Kaqor»u və ya konyakı Sizin sefərinizden sonra Moskvada yenidən görünəcəkmi?

H e y d ā r Ə l i y e v : Bilirsinizmi, biz Rusiyaya nə qədər istəsəniz, Azərbaycan konyakı, «Kaqor», elə Azərbaycan şərabları – aq, qırmızı, şampan şərabları göndəre bilərik. Amma hökumətinizə deyin ki, qoy belə aksızlər və belə tariflər tətbiq etməsin. Yoxsa, bununla siz özünüüz həqiqətən elə içkilərdən məhrum etmiş olursunuz. Hal-buki heç bilmirəm, haradansa çox keyfiyyətsiz şeylər daşıyıb gətirirsiniz. Bu baxımdan bizim mehsul hem keyfiyyətlidir, hem də mənim əzizim, sizin üçün yaxın və ucuzdur. Çalışın ki, biz onları ixrac edə bileyk.

S u a l : Çox sağ olun. Xatırladım ki, «Exo Moskvı» radiosunun stüdyasında birbaşa efirde Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevdir. Sağ olun ki, gəldiniz. Sizə uğurlar arzulayıraq!

Birbaşa efridən sonra Azərbaycan Prezidenti Heydər Əliyev dəha bir sira suallara cavab verdi:

M ü x b i r : Siz MDB-də on yaşlı prezidentsiniz?

H e y d ā r Ə l i y e v : Yaşa on yaşlı prezidentem və fəxrlədirəm ki, mən bu yaşdayam. Mən 1993-cü ildə prezident seçilmişəm, çoxdan seçilənlər də var.

S u a l : İdmənin hansı növü ilə məşğul olursunuz?

H e y d ā r Ə l i y e v : Mən tennislə məşğul olmurmam. Mən normal gimnastika ilə məşğul oluram.

S u a l : Heydər Əliyeviç, Azərbaycan Prezidentinin iş rejimi necədir?

H e y d ā r Ə l i y e v : Mənim iş rejimim ağırdır. Mən bütün günü axşamadək işləyirəm.

S u a l : Bəs nə vaxt yuxudan durursunuz?

H e y d ā r Ə l i y e v : Mən səhər təxminən saat 8-in yarısında dururam. Artıq saat 10-da işdəyəm. Gecədən keçənədək işləyirəm. Nahar fasilem axşam təxminən saat 8-də olur. Sonra daha gecəyədək işləyirəm.

S u a l : Üzr istəyirəm, bəs ailəniz? Sizin indi yəqin ki, nəticələriniz var?

H e y d ā r Ə l i y e v : Bəli, nəvələrim var.

S u a l : Bəs nəticələriniz yoxdurmu?

H e y d ā r Ə l i y e v : Xeyr, nəticələrim yoxdur. Mənim nəvələrim, qızım, oğlum var. Mən onları çox sevirom. Mən çox ailəcanlı adamam. Amma nə etmək olar, mən buradan qovulandan sonra neçə il işsiz qaldım, indi isə işləmək lazımdır.

S u a l : O illərin əvvəzini çıxməq üçün? Əmek stajını doldurmaq üçün? Siz özünüzü bu gün təmin edilmiş adam hesab edə bilərsinizmi?

H e y d ā r Ə l i y e v : Nə mənada?

S u a l : Deyirlər ki, «təmin edilmiş adam»ın ailəsi heç nədən korluq çəkmir...

H e y d ā r Ə l i y e v : Bilirsinizmi, mən istəfaya getdikdə, son illərdə böyük maddi çətinliklər çəkdim. Əgər sizi bu maraqlandırırsa, bir çox digər məişət çətinliklərim də olurdu. Naxçıvanda yaşayarkən qohumlarımgildə qalırdım, əslində, onların öhdəsində idim, çox ağır şəraitde yaşayırdım. İndi isə prezidentə nə düşürsə onunla dolanıram. O ki qaldı təmin olunmağa, mən bu barədə heç vaxt düşünməmişəm. Mən özümü mənəvi cəhətdən təmin olunmuş adam hesab edirəm. Bu isə hər şeydən üstündür.

M ü x b i r : Heydər Əliyeviç, sağ olun!

**NATO-nun ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ
HÖKUMƏT BAŞÇILARININ MADRIDDƏ KEÇİRİLƏN
SAMMİTİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN İSPANIYA
PAYTAXTİNA YOLA DÜŞMƏZDƏN ƏVVƏL
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN
SUALLARINA CAVAB**

8 iyul 1997-ci il

Azərbaycan-NATO əlaqələrinin gələcəyi barədə suala cavabında Prezident Heydər Əliyev dedi:

– Bu gələcəyi inidən demək olmaz. Bilirsiniz ki, NATO 1995-ci ilde «Sühl naminə tərəfdəşliq» programını elan edibdir. Azərbaycan da bu «Sühl namine tərəfdəşliq» programına daxil olub, qoşulubdur. Bilirsiniz ki, biz o programı imzalamışıq. Ondan sonra da NATO ilə Azərbaycan arasında əlaqələr inkişaf etməyə başlayıbdır. Bilirsiniz ki, NATO-nun Baş katibi Havyer Solana Azərbaycanda olub, görüşlərimiz olubdur, Brüsseldə də onunla görüşlərimiz olubdur. Bunlar hamısı uzunmüddətli prosesdir. Bu proses də Avropada təhlükəsizliyi, sülhü təmin etmək üçündür. NATO-nun da əsas məqsədlərindən biri Avropa-da təhlükəsizliyi təmin etməkdir. Ona görə də biz bu proseslərdə iştirak edirik. Bunun gələcəyi nə cür olacaq – onu zaman göstərəcəkdir.

NATO-nun genişlənməsinə Rusyanın münasibətindən fərqli olaraq, Azərbaycanın münasibətinə dair suala dövletimizin başçısı belə cavab verdi:

– Bilirsiniz, biz bu məsələlərə o qədər qarışmırıq. Rusiya ilə NATO arasında olan münasibətlər NATO ilə başqa ölkələr arasında olan münasibətlərə benzəmir. Çünkü NATO-nun Şərqi tərəf genişlənməsi Rusiyada böyük etiraz doğurur. Bunun ola bilər, bəzi obyektiv sebəbləri var. Ona görə bunları bir-birinə bənzətmək olmaz.

Madrid görüşündə Azərbaycanın diqqəti hansı problemlərə yönəltmək fikrində olması barədə suala Prezident Heydər Əliyev belə cavab verdi:

– Orada dövlət başçıları qısa çıxış edəcək, bu görüşə hərə öz münasibətini bildirəcəkdir. Biz də bunu edəcəyik. Ancaq bu toplantı zamanı

mənim orada bir neçə ikitərəfli görüşlərim olacaqdır. Mən bu görüşlərə də çox əhəmiyyət verirəm. Onların bir neçəsi artıq müəyyən olunubdur. Bilirsiniz ki, bu bizim siyasetimizdə çox mühüm rol oynayır və yer tutur. Çünkü hər bir belə beynəlxalq toplantıda, ikitərəfli görüşlərdə biz çox məsələləri müzakirə edirik, razılığa gelirik, öz təkliflərimizi veririk, mövqelərimizi açıqlayıraq. Ermənistan-Azərbaycan münaqışının sülh yolu ilə həll olunması bizim əsas məqsədimiz, əsas problemimizdir. Ola bilər, bununla əlaqədar mən Minsk qrupuna daxil olan böyük ölkələrin başçıları ilə də görüşüm. Şübhəsiz, mən bundan istifadə etməyə çalışacağam.

İçəriya Çeçen Respublikasının prezidenti Aslan Məşhədovun bu yaxınlarda Azərbaycan Prezidenti Heydər Əliyev ilə görüşü zamanı bəyan etdiyi «Qafqaz öz problemlərini özü həll etməlidir» ideyasına Azərbaycanın münasibəti haqqında suala cavabında respublikamızın rəhbəri dedi:

– Aslan Məşhədov bunu bəyan edir və yəqin ki, onu da həyata keçirməyə çalışır. Amma Qafqaz çox mürəkkəb regiondur. Əlbəttə, Qafqaz çalışmalıdır ki, öz problemlərini özü də həll etsin. Anma düşünmək ki, Qafqazın problemlərini ancaq Qafqaz özü həll edə bilər, hesab edirəm ki, bu bir az səthi fikirdir.

Madriddə Ermenistan prezidenti ilə görüşün olub-olmayacağı barədə suala Azərbaycan Prezidenti belə cavab verdi:

– Bilmirəm, o, orada olacaq, yoxsa yox, çünkü prezidentlərin hamısı oraya gəlmir. Bilmirəm, olacaqdır, ya olmayıacaqdır. Bilirəm ki, Şevardnadze olacaq, onunla görüşəcəyəm. Ancaq Ermənistan prezidentinin orada olub-olmayacağı barədə mənəm məlumatım yoxdur.

BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ

27 iyul 1997-ci il

— Şübhəsiz, bu, Amerika-Azərbaycan əlaqələrində çox əlamətdar hadisədir, bəlkə də tarixi hadisədir. BMT Baş Məclisinin sessiyasında iştirakımla əlaqədar Amerika Birleşmiş Ştatlarına səfərlərim olubdur. Amerika prezidenti ilə Nyu-Yorkda, başqa ölkələrdə görüşlərim olubdur. Ancaq indiki səfər müstəqil Azərbaycan Respublikası Prezidentinin, dövlət başçısının ABŞ prezidenti cənab Bill Clintonun dəvəti ilə Amerika Birleşmiş Ştatlarına ilk rəsmi səfəridir. Bu, yənə də deyirem, şübhəsiz ki, əlamətdar, tarixi hadisədir və hesab edirəm ki, bizim əlaqələrimizde yeni mərhələ olacaqdır.

Programda çox əhəmiyyətli görüşlər, danışqlar var. Birinci növbədə, prezident cənab Bill Clinton ilə, vitse-prezident cənab Qor, dövlət katibi xanım Olbrayt ilə, başqa dövlət rəhbərləri ilə görüşlər keçirəcəyəm. Bundan əlavə, Birleşmiş Milletlər Təşkilatında yeni Baş katib ilə, bütün ölkələri təmsil edən səfirlərle, Təhlükəsizlik Şurasında görüşlərim olacaqdır. Şübhəsiz ki, Amerika ilə əməkdaşlığımızda neft şirkətləri çox böyük əhəmiyyət kəsb etdiyinə görə onların bir çoxu mənimlə görüşmək isteyir, məni dəvət edirlər. Nyu-York, Vaşington, Houston, Çikaqo şəhərlərində olacağam. Metbuat mərkəzlərində metbuat işçiləri ilə, institutlarda, tədqiqat mərkəzlərində görüşlərim olacaqdır. Hər halda, çox əhəmiyyətli görüşlər, danışqlar keçiriləcəkdir. Hesab edirəm ki, Amerika-Azərbaycan əlaqələrinə aid sənədlər olacaqdır. Bunların hamısı Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi və əlaqələrimizin inkişaf etmesi üçündür. Bunların içərisində ən əsas məsələ Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsində Minsk qrupunun həmsəndi kimi, Amerika Birleşmiş Ştatlarının iştiraki barəsində olacaqdır. Bu məsələ bizim danışqlarımızda mərkəzi yer tutur və tutacaqdır. Bilirsiniz ki, bu il bu sahədə müəyyən addımlar atılıbdır və biz orada da həmin məsələni ətraflı müzakirə edəcəyik.

Yəqin ki, mətbuatdan xəbəriniz var – son zamanlar 907-ci maddənin aradan götürülməsi haqqında Amerika Birleşmiş Ştatlarının özündə, bizim xəbərimiz olmadan, çox güclü iş gedir. Bilirsiniz, dünən mətbuatda verilmişdi – Konqresin Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini 907-ci maddənin leğv olunması haqqında qanun layihəsi veribdir. Bu da menim səfərim ərefəsində çox sevindirici haldır. Bu barədə də həm konqresdə, həm də Amerika hökumətində danışqlarımız olacaq və o maddənin aradan götürülməsi üçün mən orada bütün cəhdələri göstərəcəyəm.

Ermənistən-Azərbaycan münaqişəsinin Amerika-Azərbaycan danışqlarında həll oluna biləcəyi barədə ümidiylə bağlı suala Prezident Heydər Əliyev belə cavab verdi:

— Həll oluna bilər, yoxsa yox – buna hələ baxmaq lazımdır. Ancaq biz çalışacaq ki, həll edilsin.

— Səfərdən nə gözlənilir? – sualının cavabında dövlətimizin başçısı dedi:

— Çox şey gözləyirəm. Birincisi, əlaqələrimizə dair ümumi normativ sənədlərin yaranması, əlaqələrimizin inkişaf etdirilməsi üçün yeni təkanlar və ümumiyyətlə, Amerika Birleşmiş Ştatlarında Azərbaycan həqiqətlərinin daha da geniş təbliğ olunması, yayılması. Təəssüflər ol-sun ki, ötən illerdə ABŞ-da və dünənin bir çox başqa ölkələrində Azərbaycan haqqında doğru-düzgün, adalılı, obyektiv məlumatlar olmayıbdır. Biz bu işləri görmüşük, vəziyyət, demək olar, döyişib, ictimai fikir də dəyişibdir. Amerika Birleşmiş Ştatlarının mətbəər qəzetlərində ölkənin ayrı-ayrı çox böyük siyasetçilərinin Azərbaycan həqiqətləri haqqında verdikləri məlumatlar, məqalələr, fikirlər və Konqresin, prezidentin qarşısında irəli sürdükləri tekliflər göstərir ki, biz bu illər ərzində Azərbaycan həqiqətlərini ABŞ-da sübut edə bilmışik. Ancaq hələ çox iş görmək lazımdır və hesab edirəm ki, mənim bu səfərim zamanı bunlar görüləcəkdir.

Rusiyadan Ermənistənə qanunsuz surətdə silah gönderilməsi məsələsinin təhqiqatı barədə Clinton hökuməti avqustun 1-də Senata məlumat təqdim etməlidir. Səfərin gedisində bu məsələnin qaldırılıb-qaldırılmayacağı barədə suala cavabında Prezident Heydər Əliyev dedi:

— Senatın qərarı ilə əlaqədar bu məsələ barəsində nə edildiyini prezident Bill Clinton deməlidir. Təbii ki, mən bu məsələni qaldıracağam.

Səfər başa çatdıqdan sonra Prezidentin Londona gedib danışıqlar aparaçağı haqqında fikri dəqiqləşdirmək üçün verilən sualla əlaqədar dövlətimizin başçısı bildirdi:

– Ola biler, çünki Böyük Britaniyada yeni hökumət var. Mən baş nazirlə Madriddə görüşmüşəm, onlar arzu edirlər ki, imkan olsa, qısa müddəti görüş keçirilsin. Mən hələ bunu dəqiğ deyə bilmərəm, amma ola bilər.

Sağ olun.

DÜNYA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDE

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birleşmiş Ştatlarına rəsmi dövlət səfəri xarici ölkələrin kütləvi informasiya vasitelerində böyük maraq doğurmuşdur.

ABŞ-in nüfuzlu qəzetlərindən sayılan «Vaşinqton post» yazıçı ki, Amerika prezidenti Bill Clintonun Azərbaycan Prezidenti Heydər Əliyevin təleblərinə əməl etməsi bu ölkənin qonşusu və düşməni olan Ermənistana neftin gücünü bir daha göstərir. Prezident Əliyev Amerika hökumətində və Azərbaycanın tərəfdarları arasında öz ölkəsinin sabitliyi üçün zeruri olan böyük nüfuz qazanmışdır. O, iqtisadi isləhatlar apararaq və İranın mövqeyinə baxmayaraq Amerikanın neft şirkətlərini Xəzərdəki yataqların işlənməsinə cəlb etmişdir. Prezident Əliyev Amerika Birleşmiş Ştatlarına gelməzdən əvvəl əsas məsələlərdən birində – ölkəsinə yardım göstərilməsinə Konqres tərafından qoyulmuş qadağanın ləğvi məsələsində ABŞ hökumətinin dəstəyini əldə etmişdir.

«Vaşinqton post» həmçinin bildirir ki, Clinton hökuməti 907-ci düzelişi ləğv etmek üçün çox cəhdlər göstərmişdir və güman ki, bu, Yerevanın Bakı ilə danışıqlara getməsi ilə nəticələnəcəkdir.

«İNSTITÜŞNAL İNVESTOR» JURNALININ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜSAHİBƏ

Nyu-York

27 iyul 1997-ci il

J u r n a l i s t : Cənab Prezident, çox sağ olun ki, vaxt tapıb bizi qəbul edirsiniz. Yəqin, səfərdə çox yorulmuşsunuz, amma buna baxmayaq bizi qəbul edirsiniz. Ona görə də biz çox şadıq və Sizinlə görüşmək bizim üçün çox böyük şərəfdır.

H e y d ə r Ə l i y e v : Çox sağ olun.

J u r n a l i s t : Cənab Prezident, icazə versəniz, müsahibədən evvel bir qədər özüm haqqında danışardım. Mən qısa dövrde, 10 gün müddətində Bakıda səfərdə olmuşum. Bakıya getməyimə səbəb isə Vəsiqətənda keçirilmiş, Azərbaycanda bank və maliyyə işlərinə həsr olunmuş konfransda iştirak etməyim idi. Bu konfransda mən Azərbaycan dövlətini təmsil edən nümayəndələrlə görüşdüm və respublikanızdakı iqtisadi vəziyyət haqqında məlumat aldım.

Oxularımıza sizin region və Azərbaycan haqqında məlumat vermək imkanları açılıb. Qeyd etdim ki, mən Azərbaycanda, Bakıda 10 gün qaldım və bu müddətde ayrı-ayrı şirkətlərin nümayəndələri ilə görüşdüm, bir sıra nazirliklərde oldum. Ümumiyyətlə, Sizin ölkəniz haqqında bir qədər məlumat toplaya bildim.

Biz sentyabrda Azərbaycan haqqında raport dərc edəcəyik. Bu report Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında neşr olunacaqdır. Biz maliyyə mövzularında məqalələr dərc edirik. Oxularımızın ümumi sayı 140 min nəfərə qədərdir.

Sizin bu səfəriniz gözel imkandır. Azərbaycanda iqtisadiyyatın inkişafı bu cür raport yazmağa yaxşı imkan yaradır və mən elə bilirəm ki, bu, oxular arasında maraqla səbəb olacaqdır.

Vaxtinizi çox almaq istəmirəm, suallara keçək.

S u a l : Cənab Prezident, Amerika Birleşmiş Ştatlarına xoş gəlmisiniz! Sizə bir neçə sual vermək istəyirəm. Bu suallar Azərbaycanda iqtisadiyyat və maliyyə imkanları, Azərbaycana investisiyaların, sərmayələrin cəlb edilməsi haqqındadır.

Cənab Prezident, birinci sualı belə olacaq: Amerika Birleşmiş Ştatlarına rəsmi səfərə gəlməkde əsas məqsədiniz nədən ibarətdir?

C a v a b : Təşəkkür edirəm. Mən jurnalınız haqqında müyyəyon məlumatlar almışam və sizin Azərbaycanda olduğunu biliyəm. Hesab edirəm ki, sizin jurnal həqiqətən çox hörmətli bir jurnaldır. Əgər siz jurnalınızda Azərbaycan haqqında materiallar dərc etmək istəyirsinizsə, mən bunu məmənnüyyətə qəbul edirəm.

Sualınızın cavabında issa deyə bilerəm ki, mən Amerika Birleşmiş Ştatlarına prezident cənab Bill Clintonun dəvəti ilə rəsmi səfərə gəlmişəm. Nyu-Yorkda ilk görüşüm sizinledir.

S u a l : İkinci sualı belədir. Azərbaycanda geniş imkanlar vardır. Azərbaycan neftlə zəngindir, keşf olunmuş yataqlar çoxdur. Sənaye, kənd təsərrüfatı, energetika sahəsində də ölkəniz geniş imkanlara malikdir. Ancaq məlumdur ki, indi Azərbaycan, sərməyəçiləri özüno daha çox cəlb edir. Sizin Dövlət Neft Şirkətiniz bir sıra xarici ölkələrin neft şirkətləri ilə müqavilələr imzalamışdır. Bu cür inkişafı Siz necə davam etdirmek fikrindəsiniz?

C a v a b : Elə siz gördünüz kimi də davam etdirmək istəyirik. Yəni biz öz daxili imkanlarımızdan özümüz istifadə edirik. Ancaq indiki mərhələdə Azərbaycana xarici sərməyənin gəlməsini ölkəmizin iqtisadi potensialının inkişaf etdirilməsi və respublikamızın bundan mənəfət görməsi üçün çox əhəmiyyətli hesab edirik.

Bizim iqtisadiyyatımız çoxsahəlidir. Bu sahələrin bir çoxu artıq xarici sərməyəçilərin diqqətini cəlb edibdir. Belə bir maraqla görə biz də öz təkliflərimizi veririk. Ölkəmizin neft və qaz yataqları xarici sərməyədarları daha çox cəlb edir. Bilirsiz ki, biz Azərbaycanın neft və qaz yataqlarının müştərək işlənməsi üçün bir çox xarici şirkətlərlə müqavilələri imzalamışıq.

S u a l : Mən bilən, Siz üç belə müqavilə imzalamışınız, doğrudurmu?

C a v a b : Xeyr, altı böyük müqavilə imzalanıbdir. Yəni bu müqavilələr bir çox xarici şirkətlərin daxil olduğu konsorsiumlar ilə imzalanan müqavilələrdir.

S u a l : Xarici tərəfdəşləriniz Azərbaycana kifayət qədər investisiya qoyacaqlarını, yoxsa Siz başqa yollar axtaracaqsınız?

C a v a b : Xeyr, başqa yollar axtarmağa ehtiyac yoxdur. Çünkü bizimle müştərək iş görmək istəyənlər ölkəmizə sərməyə qoymaq is-

təyirlər və artıq bu sərmayəni qoyurlar. Hər bir müqavilənin öz şərtləri vardır. Bu şərtlərin də əsas məzmunu ondan ibarətdir ki, xarici şirkətlər sərmaya qoyurlar və həmin sərmayənin nəticəsində biz müştərek iş görürük. Əldə olunan gelir burada hasilatın pay bölgüsü prinsipi əsasında bölünür. Hazırda ölkəmizə xeyli sərmaya qoyulubdur. Bizim dünyanın bir çox ölkələrinin şirkətləri ilə bağlaşdırılmış müqavilələrə təxminən bir milyard dollar məbləğində sərmaya qoyulmuşdur.

S u a l : Yəqin bu hələ başlangıçdır?

C a v a b : Bəli. Biz birinci müqaviləni 1994-cü ilin sonunda imzalısq. Qoyulan bu sərmayə hələ başlangıçdır.

S u a l : Bəziləri Sizin ölkəni «ikinci Küveyt» adlandırırlar. Bu, heqiqətdirmi?

C a v a b : Bilirsiniz, ölkəmizin özünün adı var, onun adı Azərbaycandır. Vaxtla keçmiş Sovetlər Birliyində Azərbaycan neft istehsal edən ilk, yegane və ən böyük bir ölkə idi. Sonrakı illərdə, təxminən 1940-1950-1960-ci illərdə Sovetlər İttifaqının başqa bölgələrində yeni neft yataqları açıldı. Bu yataqların açılmasında və istismar olunmasında Azərbaycan neftçiləri, alımları, geoloqları iştirak etdilər. Bu yataqlar Tataristanda, Başqırdıstanda, sonra Rusyanın Orenburq vilayətində, Sibirdə, Tümen vilayətində açıldı. Onların adlarına isə «İkinci Bakı», «Üçüncü Bakı», «Dördüncü Bakı» dedilər. Ona görə də bizim ölkəmizin adı başqa yerlərdə həkk olunubdur. Biz qədim neft ölkəsi kimi, adımızı Küveytə, yaxud başqa adlara deyişə bilmerik.

Mən başa düşürəm ki, siz bu suali niye verirsiniz. Yəqin hasil edilecek neftin miqdarına görə deyirsiniz. Bu mənəda şübhəsiz ki, biz bəlkə Küveytdən da artıq neft istehsal edəcəyik.

S u a l : Son rəqəmlərə nəzər salıqdan sonra görürəm ki, üç milyard barrel neft istehsalı, hətta onun dörd milyard barrelə qalxacağı haqqında söhbətlər gedir. Bunlar doğru rəqəmlərdirmi?

C a v a b : Bilirsiniz, bizim neft ehtiyatlarımız boldur. Mən size bir şey deyə bilərəm. 1994-cü ilin sentyabr ayında imzaladığımız ilk neft müqaviləsində – ona «Əsrin müqaviləsi» də deyirler – nəzərdə tutulubdur ki, üç yataqdan 511 milyon ton neft istehsal edilecekdir. Ancaq biz indi qazma işləri apararken məlum olubdur ki, oradan 640 milyon ton neft hasil olacaqdır. Bu, təkcə bir müqavilənin hecmidir. Amma mən sizə dedim ki, altı müqaviləmiz vardır. Ona görə də indi dəqiq rəqəmi demək mümkün deyil. Ancaq onu müşahidə edirik ki, orada əvvəlcə-

dən hesablanmış, nəzərdə tutulmuş, bizim geoloqların verdiyi rəqəmlərdən daha çox neft hasilati gözlənilir. Hər halda, Xəzər dənizinin Azərbaycan sektorunda çox neft vardır. Bütün Xəzər dənizində isə neft həddindən artıq çoxdur və o, gələcəkdə dünyanın en zəngin neft hasilatı olan bir nöqtəsinə çevriləcəkdir.

S u a l : Möhtərem Prezident, Sizin cavabınız məni digər bir sual – Xəzər dənizinin bölünməsi haqqında sual verməyə təhrif edir. Mübahisələr gedir ki, Xəzər göldür, yoxsa, dənizdir? Bu anlaşılmazlıqlar, bu ölkələrin arasında narazılıqlar necə həll ediləcəkdir?

C a v a b : Doğrudan da, belə mübahisələr gedir. Məsələ ondan ibarətdir ki, keçmiş zamanlarda Xəzər dənizi bir ölkəyə – Sovetlər İttifaqına mənsub olubdur. İranı çıxmış şərti ilə Xəzəryani ölkələrin hamisi Sovetlər İttifaqının tərkibində olan respublikalardan ibarət idi. Amma bilməlisiniz ki, o vaxt bizim bir dövlətin tərkibində olmağımıza baxmayaraq, Xəzərin bütün sahəsindən neft çıxarılması geniş yayıldığınə görə Sovetlər İttifaqı hökuməti o vaxt Xəzər dənizini neft istehsali üçün sektorlara böülübdür. Bu 1970-ci ildə olubdur. Ümumiyyətlə, o vaxtlar Xəzər dənizində neft istehsalı ilə məşğül olan təşkilat Azərbaycanda idi. O illər Xəzərin Azərbaycan sektorundan başqa, Türkmenistan sektorunda da neft istehsal edilirdi, bunu da Azərbaycana mənsub olan idarə heyata keçirirdi. Ancaq Xəzər dənizi o sektorlara bölündüyüne görə Azərbaycan sektorunda hasil edilən neft Azərbaycanın hesabına yazılırdı, Türkmenistan sektorunda hasil olunan neft isə Türkmenistanın hesabına yazılırdı.

Bu prinsip son illərə qədər davam edibdir. Xəzəryani heç bir ölkə bu prinsipi şübhə altına almayıb, yaxud buna öz narazılığını bildirməyibdir. 1994-cü ilin sentyabr ayında Azərbaycan dünyanın böyük neft şirkətləri ilə ilk müqaviləni – öz sektorunda olan yataqlar üzrə ilk müqaviləni imzalayandan sonra Xəzər dənizinin statusu haqqında məsələlər ortaya atıldı.

Vaxtla heç kim fikirləşmirdi ki, Xəzər göldür, dənizdir, yaxud başqa bir su hövzəsidir. Ancaq biz bu işe başlayandan sonra bəziləri ayıldırılar ki, bəlkə bu prinsip onlar üçün olverişli deyildir. Ona görə də bu məsələ müzakirə olunur, Xəzəryani ölkələrin nümayəndələri, ekspertləri tez-tez görüşür, danışıqlar aparırlar. Fikirlər müxtəlidir. Biz hesab edirik ki, Xəzər dənizinin mineral ehtiyatlarından, yəni dənizin dibində olan ehtiyatlardan yalnız sektorlar prinsipi əsasında istifadə olun-

malıdır. Qazaxistan da bizimle eyni fikirdir. Amma Rusiya, İran başqa fikirdirler. Türkmenistan ise Rusiya ve İranın fikrine tərəfdar çıxır. Ona görə də bu məsələ gələcək müzakirələr neticəsində həll olunacaqdır. Hələlik isə biz dünya təcrübəsindən behrələnərək mövcud olan üstünlükdən istifadə edirik. O da ondan ibarətdir ki, — mən sizə dedim — təqribən 30 il bundan önce müəyyən olunmuş Xəzər dənizi sektorundan istifadə edirdik.

S u a l : Cənab Prezident, deyə bilərsinizmi ki, bu neft kimə məxsusdur, kimin sektorundadır?

C a v a b : Sizə deyirəm ki, bizim sektorda olan neft bizə mənsubdur. İndiyə qədər belə olubdur. Hesab edirəm ki, bu gün də belə olmalıdır, gələcəklə də belə olacaqdır.

S u a l : Qeyd etmək lazımdır ki, bütün dünya şirkətləri neft sənayesinə böyük maraq göstərirlər. Başqa sənaye sahələrində vəziyyət necədir? Oraya maraq artırımı? Amerika Birleşmiş Ştatlarının şirkətləri bu sahələrə maraq göstəirlərmi? Bəlkə başqa ölkələr də maraq göstərilər?

C a v a b : Göstəirlər, göstəirlər. İndi təbii sərvətlərimizdə başqa bir sahə də var — bizim qızıl yataqlarımız var. Amerika şirkətləri Azərbaycanın qızıl yataqlarına da maraq göstəirlər. Biz onlarla danışqlar aparmışq, ola bilər ki, bu yaxınlarda bu barədə müqavilə imzalayaq.

S u a l : Sənayenin daha hansı sahələrində imkanlar vardır?

C a v a b : Kənd təsərrüfatı məhsullarının emalı ilə əlaqədar sahələrdə, kimya sənayesində, metallurgiya sahəsində imkanlar çoxdur.

S u a l : Ümumi bir sual verim: Sizin ölkə Amerika sərmayəsini əsas na ilə cəlb edə bilər?

C a v a b : Nə barede? Çox şey ilə cəlb edə bilər. Birinci növbədə mineral ehtiyatlarla, ikincisi, sənayenin bir çox sahəleri ilə — telekomunikasiya, infrastruktur və bir çox digər sahələr ilə.

S u a l : Amerika Birleşmiş Ştatlarından olan sərmayəçiləri Azərbaycana nə ilə cəlb edirsiniz, diger ölkələrdən fərqli nədir? Burada vergi sistemi daha yaxşıdır, islahatlar daha yaxşı həyata keçirilir? Nə üçün sərmayəçilər Azərbaycana başqa ölkələrə nisbətən daha həvəsli gəlirlər?

C a v a b : Bilirsınız, mən deyə bilmərəm ki, diger ölkələrdən fərqli nədir. Hər ölkənin özünəməxsus imkanları var. Ancaq onu deyə bilərəm ki, Azərbaycanın təbii sərvətlərinin, iqtisadi potensialının im-

kanları və bu imkanlardan istifadə etmək üçün əlverişli şərtləri vardır — həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanın bütün dünya investisiyaları üçün açıqlığı, vergi sisteminin çox əlverişli olması. Məsələn, xarici sərmayəçilər üçün xüsusi şərait yaratmaq məqsədi ilə bizim qanun nəzərdə tutur ki, xarici sərmayəçi Azərbaycana sərmaya qoyduğu halda, əgər Azərbaycanın qanunlarında hansı bir dəyişiklik olarsa və bu, sərmayəciyə zərər getirirse, on il müddətində o dəyişikliklər bu sərmayəciyə tətbiq olunmur. Investorların gelirlərinin repatriasiya olunması üçün xüsusi şərtlər var. Məsələn, gömrük vergisi bizdə çox aşağıdır. Bütün mallara gömrük vergisi 15 faizdən yuxarı deyildir.

Bir çox başqa şərtlər də vardır. Azərbaycanda indi özəlləşdirmə gedir. Her bir xarici şirkət gəlib özəlləşdirmədə iştirak edə, Azərbaycanın sənaye müəssisələrini öz idarəsine götürə bilər. Məsələn, biz Gil-torpaq zavodunu Böyük Britaniya şirkətinin, tütün istehsal edən böyük bir fabriki ise Amerika şirkətinin idarəsindən vermişik.

S u a l : Cənab Prezident, özəlləşdirmə haqqında söhbət getdi. Məlumdur ki, yerli şirkətlərlə birlikdə xarici şirkətlər də özəlləşdirmədə iştirak edə bilərlər. ABŞ-in iri və ortahəcmli şirkətlərin özəlləşməsində rolü necə ola bilər?

C a v a b : İstədiyi kimi. Biz onları özəlləşdiririk, satırıq və kim o şərtlərlə gəlib onu ala bilsə, əlar.

S u a l : Bu özəlləşdirmə «Prodakşn Servisis Limited» əsasında olacaq?

C a v a b : Əgər şirkətlər böyük bir müəssisəni, fabriki, zavodu, istehsal müəssisəsini alacaqlarsa, onların şəxsi mülkiyyəti olacaqdır.

S u a l : Bu, auksionda həyata keçiriləcəkdir?

C a v a b : Bəli, auksionlar indi keçirilir. Şirkətlər gəlib iştirak edə bilərlər.

S u a l : Hər bir şirkət iştirak edə bilərmi?

C a v a b : Bəli.

S u a l : Cənab Prezident, məlumdur ki, pay bölgüsünə əsaslanan imzalanmış neft müqavilələrinə görə 5 ilə Azərbaycanın gəlirləri bir-dən-bire xeyli artacaqdır. Əldə olunan gəlirlərdən Siz necə istifadə edəcəksiniz?

C a v a b : Gəlir olandan sonra ondan istifadə etmək yolları çətin deyildir və burada heç bir problem yoxdur.

S u a l : Onları hansı zonalara, sahələrə daha çox yönlədəcəksiniz?

C a v a b : Şübhəsiz ki, bu gelirin bir hissəsi yeni istehsalat yaratmaq üçün istifadə olunacaqdır. İndi biz xarici sərmayelər cəlb edirik, ancaq gələcəkdə, gelirimiz çox olanda, ola bilsin ki, xarici sərmayəyə ehtiyacımız olmasın. Eyni zamanda bu, respublika iqtisadiyyatının inkişaf etdirilməsinə, əhalimizin yaşayışının yaxşılaşdırılmasına sərf olunacaqdır.

S u a l : Bu sualın Sizin soferiniz haqqındadır. Məlumdur ki, bu Sizin Ağ Eva ilk rəsmi sefərinizdir. Sualın 907-ci maddə haqqındadır. Məlumdur ki, 907-ci maddənin Amerika Birleşmiş Ştatlarının sərmayələrinə mənfi təsiri olubdur. Bu maddə aradan götürülərsə, vəziyyət necə olacaqdır?

C a v a b : Bilirsınız, bu, Amerika Birleşmiş Ştatlarına bizim ən böyük müraciətimizdir, xahişimizdir. 907-ci maddə 1992-ci ilde Azərbaycanqa qarşı tətbiq olunubdur, bununla Amerika Birleşmiş Ştatlarının Konqresi tərəfindən Azərbaycanqa qarşı ədalətsizlik edilibdir. ABŞ burada çox şey itiribdir. Əgər 907-ci maddə olmasayı, bizim iqtisadi əlaqələrimiz daha da genişlənerdi, ABŞ şirkətləri və hökuməti de Azərbaycanın iqtisadi əlaqələrindən daha çox menfəət götürərdi. Ancaq son vaxtlar ABŞ-in özündə ve xüsusən hökumətində, Konqresin özündə də 907-ci maddənin ədalətsiz tədbir olduğunu dərk ediblər və bunun aradan götürülməsi üçün Amerika Birleşmiş Ştatlarında da təkliflər irəli sürülübdür. Bir neçə gün bundan önce konqresmen Kinq 907-ci maddənin ləğv olunması üçün xüsusi qərar layihəsi təqdim edibdir. Mən konqresmen Kinq ən çox təşəkkür edirəm.

Dövlət və hökumət rehbərləri ilə qarşılıkla görüşlərimdə, o cümlədən Konqresdə və Ağ Evdə də bu məsələ bizim danışıqlarımızın əsas mövzularından biri olacaqdır.

S u a l : Məlumdur ki, Siz Amerikaya rəsmi sefərə gəlmisiniz. Və şinqtonda rəsmi görüşləriniz olacaqdır. Azərbaycanın neft şirkətləri ilə yaxşı əlaqəsi olan Çığaqoya, Hyustona gedəcəksiniz. Adlarını çəkdiyiniz digər sənaye sahələri haqqında söhbətləriniz olacaqdır.

C a v a b : Tek neft sahəsində yox, başqa sahələrdə də söhbətlərimiz olacaqdır.

S u a l : Neft sənayesindən başqa, hansı sənaye sahəsinə çox sərmayə axını olmasını istərdiniz?

C a v a b : Bilirsınız, istədik kənd təsərrüfatı məhsulları istehsalı sahəsinə, kimya sənayesinə, metallurgiya sahəsinə sərmayəçilər geləsin. Bizim imkanlarımız çoxdur.

S u a l : Bilirsınız ki, Sumqayıt layihəsi yaxın gələcəkdə həyata keçirilecekdir.

C a v a b : Siz yəqin ki, Sumqayıtda sərbəst iqtisadi zonanın yaradılmasını nəzərdə tutursunuz? Bəli, biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirik ki, bu çox realdır və bunu həyata keçirmək mümkündür. Sumqayıt gənc bir şəhərdir, 45 il bundan önce yaranıbdir. Onun yaranmasına da səbəb orada böyük sənaye müəssisələrinin tikilməsidir. Orada neft sənayesi üçün borular hazırlayan nəhəng Boru Prokat zavodu var. O zavodun modernləşdirilməsi və istehsal prinsiplərinin müasirləşdirilməsi çox əhəmiyyətlidir və xüsusən, bizim bölgədə neft sənayesinin sürətli inkişafı ilə əlaqədardır. Sumqayıtda böyük aliumin zavodu var, onun inkişaf etdirilməsi də çox əhəmiyyətlidir. Bu şəhərdə neft və qaz məhsullarının emal olunması, kimya məhsulları alınması üçün böyük bir kimya kompleksi var. O zavodların yenidən qurulması və modernləşdirilməsi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Sumqayıtda toxuculuq fabrikları da var.

Görürsünüz, bir şəhərdə nə qədər cürbəcür sahələr yaranıbdir. Hesab edirik ki, sərbəst iqtisadi zona Sumqayıtda vaxtilə yaranan bu sənaye müəssisələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açacaqdır. Mən Amerika şirkətlərini də bu şəhərə – Sumqayıta dəvət edirəm. Çünkü artıq başqa ölkələrin şirkətləri, xüsusən Yaponiyanın şirkətləri bu ölkəyə çox böyük maraq göstərirler. Siz bilirsınız ki, Yaponiya Amerikanın ən böyük rəqiblərindən biridir. Yaponiya şirkətləri indi bizim neft yataqlarına və başqa sahələrə də çox böyük maraq göstərirler və çox yaxşı təkliflər irəli sürürlər. Əgər Amerika şirkətləri gecikəsə, Yaponiya şirkətləri gelib yerləri tutacaqlar.

J u r n a l i s t : Doğru deyirsiniz, Amerika şirkətlərinə bunu bildirmək lazımdır.

H e y d ā r Ə l i y e v : Mən Size deyirəm, Siz də bunları jurnalınızda yazın.

S u a l : Cənab Prezident, mən bilirəm ki, Sizin vaxtinizi çox aldıq. Amma mən Size bir qədər kövrək olan daha bir sual vermək istəyirom. Nəcə bilirsınız, Ermənistan-Azərbaycan münaqişəsi sabitliyi poza bilər, yoxsa bir sülh yolu tapılacaqdır?

C a v a b : Bilirsınız, bu münaqişənin tarixi size məlumdur. Doqquz il bundan əvvəl Ermənistan Arzərbaycanın Dağlıq Qarabağ deyilən vilayətini ələ keçirmək üçün ölkəmizə qarşı hərbi təcavüz edibdir. Bu

hərbi təcavüzün nəticəsində Azərbaycanın həm Dağlıq Qarabağ, həm də onun ətrafında olan bir çox hissəsi – respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı öz yurdularından zorla çıxarılibdir. İndi onlar ədərlarda ağır vəziyyətde yaşayırlar. Siz bilməlisiniz ki, işğal edilmiş ərazilərimizde bizim çox zəngin təbii sərvətlərimiz, münbüt torpaqlarımız vardır, sənaye müəssisələrimiz olubdur. Onlar hamısı dağıdılibdir və bize çox böyük maddi zərba vurulubdur. Ancaq buna baxmayaraq biz müharibə etmək istəmirik. Üç il bundan əvvəl biz atəsi dayandırmışıq, indi atəş yoxdur. Biz ancaq sülh əldə etmək və işğal olunmuş torpaqlarımızın azad edilməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına nail olmaq isteyirik.

Bilirsınız ki, bu məsələ artıq bir çox beynəlxalq təşkilatlarda müzakirə edilibdir. ATƏT-in Minsk qrupu bu münaqişənin sülh yolu ilə həll edilməsi məsəlesi ilə məşğul olur. Minsk qrupunun həmsədrlerindən biri də Amerika Birleşmiş Ştatlarıdır. Ağ Evdə və ümumiyyətlə Amerikada keçirəcəyim görüşlərdə bu münaqişənin sülh yolu ilə həll edilməsi məsəlesi bizim danışqlarımızın əsas mövzusu olacaqdır.

Mən ümidi edirəm ki, Amerika Birleşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün bize kömək edəcəkdir. Biz sülh istəyirik.

S u a l : Cənab Prezident, inanmağa Sizdə elə bir əsas varmı Amerika Birleşmiş Ştatları bu işlə məşğul olacaqdır?

C a v a b : Bəli. Prezident cənab Bill Clinton mənə deyib ki, şəxson o, bu işlə ciddi məşğul olacaqdır. İyulun 8-9-da Madriddə görüşümüz zamanı cənab Bill Clinton belə bəyanatlar veribdir.

Mən sizə təşəkkür edirəm.

J u r n a l i s t : Cənab Prezident, çox sağ olun. Biz Sizə uğurlu səfər arzulayıraq.

«UOLL-STRİT CORNAL» QƏZETİNİN ƏMƏKDAŞLARI İLƏ MÜSAHİBƏ

28 iyul 1997-ci il

S u a l : Cənab Prezident, bizi qəbul etdiyinizə görə çox sağ olun. Biz «Uoll-strit cornal» qəzetiinin əməkdaşlarıq və bu gün Sizinlə görüşə gelmişik.

Biz Xəzərin Azərbaycan sektorundakı neft və qaz cəhiyatları ilə məraqlanırıq. Birinci sualımız belədir: Siz Amerika Birleşmiş Ştatlarına hansı missiya ilə gəlmisiniz və burada hansı vəzifələri yerinə yetirməyi qarşıya məqsəd qoymusunuz?

H e y d a r Ə l i y e v : Təşəkkür edirəm. Birincisi, sizin qəzeta öz hörmət və ehtiramını bildirirəm. Əgər səhv etmirəmse, sizin qəzet Azərbaycan haqqında yaxın keçmişdə maraqlı bir məqələ vermişdi. Sizin qəzeti Azərbaycan arasında yaxşı əlaqələr yaranıbdır. Belə görünür ki, mənim Nyu-Yorkda bu gün ilk görüşüm sizinlə başlayır.

Bu mənim Amerika Birleşmiş Ştatlarına ilk rəsmi səfərimdir. Azərbaycan prezidenti kimi, mən prezident cənab Bill Clintonun rəsmi dəvəti ilə ABŞ-a ilk rəsmi səfəre gəlmİŞEM.

S u a l : Amerika Birleşmiş Ştatlarına rəsmi səfəriniz zamanı yerinə yetirmek üçün qarşıya hansı məqsədlər qoymusunuz?

C a v a b : Bilirsiniz, ölkələr arasındaki əlaqələr cürbəcür vasitələrə qurulur. Bu vasitələr içərisində ölkə, dövlət başçılarının bilavasitə görüşüleri və rəsmi səfərləri xüsusi yer tutur. Qeyd etdim ki, mən prezident cənab Bill Clintonun dəvəti ilə ABŞ-a ilk rəsmi səfərə gəlmİŞEM. Demek, burada mənim məqsədlərim böyükdür.

Şübhəsiz ki, ölkələrimiz arasında indiyədək yaranmış münasibətlər bizim üçün çox əhəmiyyətlidir. Cənab Bill Clintonla da mənim indiyədək burada – Nyu-Yorkda bir neçə dəfə görüşərim olubdur, iki dəfə görüşmüşük. Biz başqa şəhərlərdə də, beynəlxalq təşkilatların toplantılarında da cənab Bill Clintonla görüşmüşük. Amma Azərbaycan Prezidenti kimi, bu mənim ABŞ-a ilk rəsmi səfərimdir.

İndiyədək ölkələrimiz arasında yaradılmış əlaqələrin inkişaf etdirilməsi sahəsində əldə etdiyimiz nailiyyətlər bizim üçün əasadır. Ancaq bu səfər dövlətlərimizin münasibətlərinin daha da genişləndirilməsi

üçün yeni merhələ açır. Mən bir çox məsələni müzakirə etmek istəyirəm. Ölkələrimiz arasında bir sıra sənədlərin imzalanması nəzerde tutulur. Bu isə Azərbaycanla Amerika arasında əlaqələrin hüquqi-normativ əsasının yaradılması üçün çox əhəmiyyətli olacaqdır. Həm ikitərəfli münasibətlər, həm beynəlxalq aləmdə gedən proseslər nöqtəyi-nəzərindən, həm də bizim bölgədə, yəni Qafqaz bölgəsində ve ümumiyyətlə keçmiş Sovetlər Birliyi məkanında olan vəziyyət haqqında məsələlərin müzakirəsi də bizim üçün çox əhəmiyyətlidir. Bu məsələlərin içərisində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi məsəlesi xüsusi yer tutacaqdır. Bilirsınız ki, Amerika Birleşmiş Ştatları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün yaradılmış ATƏT-in Minsk qrupunun bu ilin evvəlindən həmsədrələrindən biridir.

Bizim üçün bununla bərabər çox vacib olan məsələ, Amerika Konqresi tərəfindən 1992-ci ildə Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz qərarın – «Azadlığı müdafiə aktı»na 907-ci əlavənin leğv edilməsi məsəlesi də ciddi müzakirə olunacaqdır. Güman edirəm ki, Amerika tərəfi də onun üçün maraqlı olan məsələləri müzakirəyə çıxarıcaqdır.

S u a l : Cənab Prezident, demək, Sizin ümidiiniz var ki, 907-ci maddə aradan götürülcəkdir?

C a v a b : Bilirsınız, biz nəinki ümid edirik, bunun üçün mübarizə aparıraq. Bizə ümid verən odur ki, Amerika hökuməti, cənab Bill Clinton, dövlət katibi xanım Olbrayt, dövlət katibinin birinci müavini cənab Talbott və başqaları bu 907-ci maddənin aradan götürülməsi haqqında bəyanatlar veriblər. Nəhayət, Konqresin Nyu-Yorkdan olan üzvü cənab King 907-ci maddənin aradan götürülməsi barədə Konqresə layihə təqdim edibdir.

S u a l : Ermənistan tərəfindən də sülhə doğru müsbət addımlar atılmışdır?

C a v a b : Birincisi, müsbət cəhət ondan ibarətdir ki, üç ildən çoxdur ki, biz Ermənistanla Azərbaycan arasında ateşin dayandırılması barədə saziş əldə etmişik. İndi bu sazişə riayət olunur. Üç ildən çoxdur ki, atas yoxdur. Ancaq təessüflər olsun ki, bu müddədə biz tam sülhə nail ola bilməmişik. Bunun da əsl səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv mövqə tutmasıdır.

Size məlumdur ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilmiş Zirvə görüş-

şündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün prinsiplər müəyyən edilmiş və xüsusi bəyanat qəbul olunmuşdur. Bu prinsiplər bizi qane etməsə də, ancaq sülhə nail olmaq üçün biz onları qəbul etmişik. Amma Ermənistan tərəfi bu prinsipləri qəbul etmir. Şübhəsiz ki, bu anlaşıla bilməz.

Bilirsınız ki, bu prinsiplər beynəlxalq hüquq normalarına tam uyğun olan prinsiplərdir. Onlar hətta Azərbaycanın suverenliyini müəyyən qədər zədəleyən, yaxud ölkəmizin suverenliyinə müəyyən qədər məhdidiyyətlər qoyan prinsiplərdir.

Həmin prinsiplər haqqında yəqin sizin məlumatınız vardır. Bu prinsiplər Ermənistan və Azərbaycan respublikalarının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüquq verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunmasından ibarətdir.

Görürsünüz, bu prinsiplərə Ermənistan, Dağlıq Qarabağ üçün ədalətsiz heç bir şey yoxdur. Bizim üçün isə burada kompromis ondan ibarətdir ki, biz öz ərazimizdə olan kiçik bir bölgəyə xüsusi özünüidarəetmə statusu veririk, daha doğrusu, vermək razılığına gəlmışik. Ancaq Ermənistan bununla razı olmur, Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu əldə etmək istəyir. Şübhəsiz ki, bu, həyata keçirilə bilməz, yəni biz buna razı ola bilmerik. Bu həm ölkəmizin suverenliyini, müstəqilliyini pozacaqdır, həm də beynəlxalq hüquq normalarına tamamilə zidd olan bir iddiadır.

Mən bu gün sizə bəyan edirəm ki, biz sülh istəyirik. Biz Ermənistan tərəfindən respublikamıza vurulan zərberlərə baxmayaraq, sülh əldə edib, qonşu dövlət kimi sülh şəraitində xoş əlaqələr qurub yaşamaq istəyirik. Ancaq təəssüf ki, Ermənistan tərəfi öz ədalətsiz, qanunsuz iddialarından əl çekmir.

S u a l : Ermənistana qarşı ticarət embarqosu saxlanılır mı?

C a v a b : Bilirsınız, birincisi, bizim tərəfimizdən Ermənistana qarşı embarqo yoxdur. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işgal edibdir. İşgal edilmiş bu ərazilərdə vaxtilə Ermənistanla Azərbaycanı bağlayan dəmir yolu da dağıdılıbdır. Əksinə, bizim Naxçıvan Muxtar Respublikası tamamilə blokadaya düşübür (*Prezident Heydər Əliyev vəzifəsi jurnalıslarla xəritə üzərində izah edir*). Çünkü bax, dəmir yolu buradan gedir, buradan Naxçıvana gəlir, sonra isə Ermənistana gedirdi. Gördüyünüz bu ərazi Ermənistana silahlı qüvvələrinin işgali altındadır.

Demək, biz burada bu dəmir yolundan məhrum olmuşuq. Naxçıvana gedən bütün kommunikasiya xətleri bağlanıbdır. Azərbaycanın bir hissəsi olan Naxçıvan tamamilə blokada şəraitindədir. Ermənistənin isə heç bir blokadası yoxdur.

Ermenistan İran ilə çox feal ticarət edir. Ermənistən bax, buradan Gürcüstən vasitəsilə Poti, Batumi limanlarına çıxır. Ermenistanın blokada baredə dediyi sözlər yanlışdır. Azərbaycan burada heç bir günah etməyibdir.

S u a l : Rusiya Amerika Birleşmiş Ştatlarının Azərbaycandakı fəaliyyətinə bir qədər qısqanlıqla yanaşır. Bəlkə Rusiya ilə Amerika Birleşmiş Ştatları arasında diplomatik əlaqələr lazımdır ki, Ermənistən-Azərbaycan münaqişəsini həll etsin?

C a v a b : Rusiya və Amerika Birleşmiş Ştatları Fransa ilə berabər Ermənistən-Azərbaycan münaqişəsinin həll olunması üçün yaradılmış Minsk qrupunun həmsədrleridir. Ona görə də onlar bu çərçivədə yaxşı əməkdaşlıq edə bilərlər. Bizim arzumuz budur ki, əməkdaşlıq etsinlər. Ancaq Amerika Birleşmiş Ştatları Rusiya ilə bu sahədə daha da sıx əlaqə saxlayır. Ermənistən-Azərbaycan münaqişəsinin həll olunması üçün onun başqa imkanları da vardır.

Sizə məlumdur ki, Ermənistənda Rusyanın hərbi bazaları, çox böyük qoşun hissələri vardır. Bilirsınız ki, Ermənistənən Türkiye və İranla olan sərhədlərini Rusyanın serhəd qoşun hissələri qoruyur. Rusiya ilə Ermənistən arasında çox xüsusi əlaqələr vardır, hətta hərbi ittiifaq da vardır. Ona görə Rusiya, əlbəttə ki, Ermənistənən təsir edib, onu düzgün yola getirə bilər. Ancaq Amerika Birleşmiş Ştatları da Ermənistən ilə çox sıx əlaqə saxlayır, Ermənistənən çox geniş maliyyə, maddi yardım edir.

Biz Amerika ilə əməkdaşlıq edirik, amma 907-ci maddəyə əsasən Amerika bizə heç bir yardım göstərmir. Ermənistən isə həm Rusiyadan çox yardımlar alır, həm də Amerikadan alır. Şübhəsiz ki, əgər Amerika və Rusiya birləşib Ermənistəni başa salsalar ki, bu qanunsuz iddiyalardan əl çəksin, onda məsələni tezliklə həll etmek olar.

S u a l : Mənə elə gelir ki, ruslar məsələni Sizin üçün asanlaşdırmaq isteyirler. Bu baredə nə deyə bilersiniz?

C a v a b : Siz yaxşı bilersiniz.

S u a l : Azərbaycanın ərazisindən Gürcüstənə, sonra Türkiyədən keçək və Aralıq dənizi limanlarına çıxacaq boru kəməri çəkilməsi

ideyasını cənab Bill Clinton da təsdiq etmişdir və bunu dəstəkləmişdir. Məlumdur ki, Gürcüstənə Abxaziya ilə münaqişəyə görə bəzi çətinliklər vardır. Burada kəmərin çəkilməsində tərəqqi necə əldə oluna bilər?

C a v a b : Bilirsiniz, mən istəyirəm, hər şey aydın olsun. Azərbaycanda hasil olunan ilkin neftin iki boru kəməri ilə xarici bazara çıxarılması haqqında qərar qəbul edilibdir. Belə neft kəmərləri artıq yaradılır. Bunların biri Rusiyənən ərazisindən Qara dənizdə olan Novorossiysk limanına, ikincisi Gürcüstənən ərazisindən Qara dənizdə olan Supsa limanına neft kəməri marşrutlarıdır. Amma siz dediyiniz boru kəməri böyük neft boru kəməridir. Həmin boru kəmərinin tikiləsi haqqında biz artıq əməli işlər aparırıq. Amma onun marşrutu hələ tam müyyəyen edilməyibdir. Türkiye istəyir ki, həmin kəmər onun ərazisindən keçib Aralıq dənizindən Ceyhan limanına getsin. Gürcüstənən keçsin. Siz dediniz ki, cənab Bill Clinton da belə bir marşrutu tərəfdardır. Biz də belə bir marşrutun tərəfdarıyız. Ancaq bilməlisiniz ki, bu məsələ hələ tam həll edilməyibdir. Çünkü bir neçə alternativ marşrutlar da vardır.

Konsorsiumun əməliyyat şirkəti tərəfdən bu məsələlər indi müzakirə olunur. Ona görə də mən bu məsələnin tam həll edilmiş olduğunu demək istəmirəm. Mən istəyirəm ki, sizdə bu barədə düzgün anlaysış olsun. Ancaq bu marşrut əgər qəbul olunarsa, ola bilər Gürcüstənən barədə müyyəyen problemlər ortaya çıxırsın. Doğrudur, nəzərdə tutulan bu marşrut Abxaziyanın ərazisindən keçməyəcək, Gürcüstənən ərazisinin başqa hissəsindən keçəcəkdir. Amma bu məsələ gərək yənə də müzakirə olunsun.

S u a l : Bilirsiniz ki, digər layihələr vardır ki, onların Şərqi getməsi – Azərbaycandan Xəzər dənizi vasitəsilə Qazaxistana, sonra isə Türkmenistana getməsi nəzərdə tutulur. Cənub layihəsi haqqında da nəzəriyyə vارد. Bu nəzəriyyəyə görə neft boru kəməri Hind okeanına çıxmaldır. Bundan Azərbaycan üçün bir xeyir gələ bilərmə?

C a v a b : Bilirsiniz, bu nəzəriyyələr hələ fərziyyədir, onlar real deyildir. Ən realı başqadır. Mən bu ilin iyun ayında Qazaxistanda rəsmi səfərde olarken biz Qazaxistana ilə Azərbaycan arasında Qazaxistən Tengiz bölgəsində çıxarılan neftin Xəzər dənizi vasitəsilə Azərbaycana, bundan sonra isə Gürcüstəndən Türkiyəyə keçirilməsi üçün boru kəməri tikilməsi haqqında saziş imzalamışq. Bu sazişi prezident Nazarbayev və mən imzalamışq. Bu ən realdır.

Mən demək istəyirəm ki, bu marşrutun yaranması üçün biz əməli iş görmüşük. Bildiyiniz kimi, bu da ondan ibaretdir ki, indi Amerikanın «Şevron» şirkəti Qazaxıstanın Tengiz bölgəsində neft hasilatı ilə məşğuldur. Biz «Şevron» şirkətinin müraciətini təmin etmişik. Artıq Qazaxıstanda, Tengizde çıxan neftin Xəzər dənizində tankerlər vasitesilə Bakıya daşınması təmin olunubdur. Həmin neft Bakıdan dəmir yolu vasitesilə Gürcüstanın Batumi limanına çatdırılır. Son bir neçə ayda biz «Şevron» üçün bu yolla 300 min ton nefti artıq nəql etmişik. Indi bir neçə texniki işlər görülür, o cümlədən Azərbaycanda 45 kilometrlik bir boru xətti tikilir, başqa texniki problemlər həll olunur. Biz bunların vasitesilə ilde 3-4 milyon ton «Şevron» neftini bu yolla xarici bazara çatdırma biliçeyik.

Beləliklə, biz Xəzər dənizinin Şərqi sahilində olan Qazaxıstan ərazisindən nefti gələcəkdə də bu marşrutla Türkiyədən Aralıq dənizinə çıxarmaq üçün yaxşı bir əsas yaradırıq. Ona görə də bu istiqamət, bu marşrut daha realdır.

Xəzər dənizindən neftin Türkmenistan üzərindən Hind okeanına çıxarılmasını mən real hesab etmirəm. Indi belə ferziyyələr söyləyenlər çıxdır. Ancaq nəyin real, nəyin real olmadığı gərək müəyyən edilsin.

S u a l : Respublikaniza neftdən gələn geliri, vəsaitləri necə xərcləmək fikrindəsiniz?

C a v a b : Əvvəl geliri əldə etmək lazımdır, sonra onun xərclənməsi yollarını fikirləşmək olar. Əsas odur ki, gelir olsun, onu xərcləmək üçün o qədər yer var ki!

Şübhəsiz ki, neftdən gələn gelir birinci növbədə respublikamızın iqtisadiyyatını inkişaf etdirməyə xərclənəcəkdir. Biz Azərbaycanda hüquqi demokratik dövlət qururuq, iqtisadi islahatlar həyata keçiririk. Azərbaycanın iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək isteyirik. Geniş miqyasda özəlləşdirmə aparırıq. Azərbaycanın iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq, ineqrasiya etmək isteyirik. Xalqımızın rifah halını yaxşılaşdırmaq isteyirik.

Mən size dedim, ölkəmizin ərazisinin 20 faizi işgal olunubdur. Bizim orada olan bütün varidatımız dağılıbdır. İşgal olunmuş ərazilərimizdən bir milyondan artıq vətəndaşımız qacqın düşübüdür. Onlar çadır larda, evsiz-eşiksiz, çox ağır maddi vəziyyətdə yaşayırlar. İşgal olunmuş ərazilərimizi azad edəndən sonra onları bərpa etmək, insanları öz yerlərinə qaytarmaq, onların yaşayışı üçün şərait yaratmaq lazımdır. Bunlar hamısı böyük xərclər tələb edir.

Bir daha deyirəm, əhalimizin, xalqımızın rifah halını yaxşılaşdırmaq məqsədi bizim üçün əsas məqsəddir. Azərbaycanı dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ölkələri seviyyəsinə qaldırmak isteyirik. Bunlar hamısı çox böyük vəsat tezəb edir. Ona görə də nə qədər çox vəsat olsa, biz ondan istifadə olunması üçün yer tapacaq. Amma bilməlisiniz ki, bütün bu vəsillərin hamısı sülh, emin-amanlıq işinə yönəldiləcəkdir.

S u a l : Məlum olduğu kimi, iqtisadiyyati inkişaf etdirməyə mane olan cəhətlərdən biri də korrupsiadır. Bildiyiniz kimi, Azərbaycanda işleyen Amerika şirkətlərinin orada ticarət və investisiya planları vardır. Azərbaycanın korrupsiaya qarşı mübarizə aparmaq üçün hansı planları vardır? Siz güclü hüquqi sistem yaratmaq istəyirsiniz, yoxsa korrupsiaya qarşı mübarizə aparmaq?

C a v a b : Bilirsiniz, korrupsiya hər bir yerdə, o cümlədən Amerika Birleşmiş Ştatlarında da vardır. Ona görə də heç bir ölkə deyə bilməz ki, orada korrupsiya yoxdur. Korrupsiya hər bir ölkəyə həm maddi, həm də mənəvi cəhətdən ziyan vuran bir amildir. Biz korrupsiaya qarşı mübarizə aparırıq, bütün vəsillərdən istifadə edib bundan sonra da aparacaqıq. Biz elan etmişik ki, korrupsiya birinci növbədə mənəviyyatımızı və serbest iqtisadiyyatı, hüquqi dövlət yaratmaq prinsiplərimizə zidd olan bir ünsürdür. Onunla mübarizə aparmağın yolları çıxdır. Şübhəsiz ki, bunlar hamısı hüquq normaları çərçivəsində olmalıdır, lazımi qanunların yaranması və icra edilməsi yolu ilə olmalıdır. Sərbəst iqtisadiyyatın, təşbbüskarlığın yaradılması üçün hüquqi əsasların təmin edilməsi ilə əlaqədar olmalıdır. Biz bütün bu vəsillərin hamisindən istifadə edirik və bundan sonra da istifadə edəcəyik. Hər halda korrupsiya ilə mübarizədə biz başqa ölkələrdən geridə qalmayacaqıq.

J u r n a l i s t : Sağ olun, cənab Prezident.

H e y d ā r Ə l i y e v : Sağ olun, mən sizinlə görüşümdən çox məmənunam. Sizi Azərbaycana dəvət edirəm. Sizin qəzətiniz çox hörmətli, çox mötəbər bir qəzətdir. Sizin qəzeti biz də oxuyuruq. Xüsusun Azərbayacana və bölgəmizə aid olan məqalələr bizzət çox böyük maraq doğurur. Biz sizinlə six əməkdaşlıq etmək istəyirik. Bu baxımdan əgər Azərbaycana gəlmək istəsəniz, bizim əməkdaşlığımız daha da inkişaf edər. Təşəkkür edirəm.

BMT-də AKKREDITƏ OLUNMUŞ XARİCİ JURNALİSTLƏR ÜÇÜN MƏTBUAT KONFRANSINDA BƏYANAT

Nyu-York, BMT-nin binası

28 iyul 1997-ci il

— Hörmətli xanımlar ve cənablar!

Mən sizin hamınızı salamlayıram. Birləşmiş Millətlər Təşkilatının binasında bu mətbuat konfransında iştirak etməyimdən məmənən olduğunu bildirmək istəyirəm.

Mon Amerika Birləşmiş Ştatlarına prezident cənab Bill Clintonun dəvəti ilə rəsmi səfərə qoşluğum. Bu səfər zamanı Birləşmiş Millətlər Təşkilatını da ziyarət etməyi zəruri hesab etmişəm.

Azərbaycan Respublikasının Prezidenti kimi, bu, Amerika Birləşmiş Ştatlarına mənim ilk rəsmi səfərimdir. Sabah mən Vaşinqtona yola düşəcəyəm. Orada bir çox görüşlər — Ağ Evdə, Konqresdə, Dövlət Departamentində, Pentaqonda görüşlərim olacaqdır. Bu səfərimin əsas məqsədi isə Amerika-Azərbaycan əlaqələrini inkişaf etdirmək üçün yeni addimlar atmaqdan ibarətdir.

Azərbaycan Sovetlər İttifaqı dağlılıqdan sonra müstəqillik əldə etmiş bir ölkədir. Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruluğu prosesi gedir. Azərbaycanda demokratik proseslər həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur və inkişaf etdirilir.

1995-ci ilin noyabrında Azərbaycanda ilk demokratik Konstitutiya qəbul olunubdur. 1995-ci ildə çoxpartiyalı sistem əsasında, demokratik şəraitdə Azərbaycan parlamentinə seçkilər keçirilib. Azərbaycanda geniş iqtisadi isləhatlar, özəlləşdirmə programı, torpaq isləhatı, torpağın xüsusi mülkiyyətə verilməsi programı və başqa proqramlar həyata keçirilir. Bunlar da öz müsbət nəticələrini verir. Azərbaycan bəzi obyektiv səbəblər üzündən bu isləhatların keçirilməsinə başqa ölkələrə nisbətən gec başlayıbdır. Ancaq buna baxmayaraq, biz qısa müddətdə bu isləhatların əməli nəticələrini müşahidə edirik.

Iqtisadiyyatda keçən ildən başlayaraq inkişaf gedir. İnflyasiyanın qarşısı tamamilə alınıb, xarici ticarət sorbəstləşdirilib. Kənd tasorüfatında istehsal olunan məhsulun artıq 80 faizi özəl sektorun hesabındadır. Bu ilin birinci yarısında ümumi daxili məhsul 5,2 faiz artıbdır. Sənaye və kənd təsərrüfatı istehsalı da qalxmaqdadır. Bu isləhatların həyata keçirilməsi ardıcıl surətdə davam edir və davam edəcəkdir.

Azərbaycan tam müstəqil dövlətdir, müstəqilliyini qorumağı özünün əsas vəzifəsi hesab edir. Dövlətimizin ərazisində heç bir başqa ölkənin silahlı qüvvələri, herbi bazaları yoxdur. Azərbaycan müstəqil olaraq özü öz sərhədlerini qoruyur.

Azərbaycanın çətin problemləri de var. 1988-ci ildən etibarən Ermənistandan tərəfindən Azərbaycana herbi tacavüz başlayıbdır. Ermənistandan bu tacavüzünən məqsədi Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini respublikamızdan ayırb Ermənistana birləşdirmək-dən ibarət olubdur. Bu tacavüz mühəribəyə çevrilib, döyüşlər gedib, qan töküüb, insanlar telef olubdur və bəzi səbəblərdən Azərbaycan ərazisinin 20 faizi Ermənistana silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş ərazilərdən 1 milyondan artıq Azərbaycan votəndəsi yerindən-yurdundan zorla çıxarılibdir. Onların əksoriyyəti ağır vəziyyətdə çadırlarda yaşayır.

Üç il bundan əvvəl, 1994-cü ilin may ayında Ermənistana Azərbaycan arasında ateşin dayandırılması haqqında saziş imzalanıbdır. İndi ateş yoxdur. Biz bu ateşkəs rejimindən riyat edirik və Ermənistana-Azərbaycan, Dağlıq Qarabağ münaqışosunun sülh yolu ilə həll olunmasına çalışırıq. Bu məsələ ilə ATƏT-in Minsk qrupu məşğul olur. Bu ilin ovvəllerində Minsk qrupuna üç ölkə — Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa həmsədrlik edirlər.

ATƏT-in keçən ilin dekabrında Lissabon Zirvə görüşündə Ermənistana-Azərbaycan münaqışosunun sülh yolu ilə həll edilməsi üçün prinsiplər qəbul olunubdur. Bu prinsiplər Azərbaycan və Ermənistana respublikalarının ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsidir. Məsələnin sülh yolu ilə həlli naməne biz bu prinsiplərə razı olmuşuq. ATƏT-in Lissabon Zirvə görüşündə bu beynəlxalq təşkilatın üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərə dəstək veribdir, onları müdafiə edibdir. Ancaq Ermənistana buna etiraz edibdir.

Minsk qrupunun həmsədrleri olan Rusiya, Amerika və Fransanın prezidentləri bu ilin 20 iyununda Denver şəhərində birgə bəyanat veriblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün səy göstərecəklərinə söz veriblər.

Amerika Birleşmiş Ştatları ilə bizim əlaqələrimiz yaxşı vəziyyətdədir. Ancaq bu əlaqələrin daha da genişlənməsi və inkişaf etməsi üçün böyük imkanlar vardır. Bu məsələlər Vaşinqtonda müzakirə olunacaqdır. Bu baxımdan, Konqresin 1992-ci ilde Azerbaycana qarşı qəbul etdiyi ədalətsiz qərarın – 907-ci maddənin leğv olunması da müzakirə ediləcəkdir.

Mən qarşidakı danışqlara, görüşlərə çox böyük əhəmiyyət verirəm. Hesab edirəm ki, Vaşinqton görüşləri Azerbaycan-Amerika əlaqələrində yeni mərhəle açacaqdır. Mən bu səfərə böyük ümidiylərə gelmişəm.

Bu gün Birleşmiş Millətlər Teşkilatının Baş katibi cənab Kofi Annan ilə də görüşmüşəm. Mən bu görüşdən çox məmənnumam. Azerbaycanın problemlerine, xüsusən Ermənistan-Azerbaycan münaqişəsinin sülh yolu ilə həll olunması problemine cənab Baş katibin çox müsbət münasibətimi hiss etdim. O, ATƏT-in Minsk qrupunun qərarlarına və addımlarına dəstək verəcəyini bəyan etdi.

Təəssüf ki, vaxtimız azdır. Ona görə də mən çıxışımı tamamlayıram və sizin sualınıza cavab verməyə hazırlam.

* * *

S u a l : Cənab Prezident, çox sağ olun. Mən həm «Əl-Heyat» qəzetini təmsil edirəm, həm də Birleşmiş Millətlər Teşkilatında Müxbirlər Assosiasiyasının rəhbəriyəm.

Mən Sizə bir neçə sualla müraciət etmek istəyirəm. Birinci sualım belədir: cənab Kofi Annanla bu görüşünüz zamanı BMT-nin sülhməramlı qüvvələrinin regionda yerləşdirilməsi, o cümlədən regionda çəkiləcək boru kəmərlərinizin qorunmasına BMT qüvvələrinin iştirakı məsələlərini müzakirə etdinizmi?

İkinci sualım: bu gün axşam Amerikadakı yəhudili təşkilatları Sizin şərəfinizə ziyafət verəcəklər. Bu o deməkdir ki, Siz İranı neft boru kəmərlərinin çəkilməsindən kənarlaşdırmaq istəyirsiniz?

C a v a b : Birincisi – mən bir dənə deyirəm – cənab Kofi Annanla görüşüm çox əhəmiyyətli oldu. Ancaq biz Birleşmiş Millətlər Teşkilatının sülhməramlı qüvvələrindən istifadə olunmasını tələb etmemişik. ATƏT-in 1994-cü ilin dekabr ayında Budapeştde keçirilən Zirvə görüşündə bu beynəlxalq təşkilatın sülhməramlı qüvvələrinin yaradılması

haqqında qərar qəbul olunubdur. Ermənistan-Azerbaycan münaqişəsi ni aradan qaldırmaq üçün ATƏT-in sülhməramlı qüvvələrindən istifadə edilməlidir. Cənab Kofi Annan bəyan etdi ki, o bunu dəstəkləyir.

Neft kəmərləri hələ çəkilməyibdir. Onların qorunması üçün tədbirlər görmək hələ tezdir. Güman edirəm ki, sülhməramlı qüvvələrin buraya cəlb edilməsinə ehtiyac olmayacaqdır. Hər bir ölkə onun ərazisindən keçən neft kəmərlərinin mühafizə edilməsini öz üzərinə götürməlidir.

Yəhudili cəmiyyətlərinin prezidentləri konfransının məni bu gün ziya-fetə dəvət etməsini məmənuniyyətlə qəbul etmişəm, bu görüşdə iştirak edəcəyəm. Azerbaycanda yəhudilər də yaşayırlar. Azerbaycanda yaşayan digər milli aätzlər kimi, yəhudilər də ölkəmizin bərabər hüquqlu vətəndaşlardır. Azerbaycanda heç vaxt yəhudilərə qarşı, yaxud bir antisemit siyaseti olmayıbdır, onun əlamətləri olmayıbdır. Ona görə də yəhudili ic-malarının mənənə diqqət göstərmələri tamamilə təbiidir. Bu heç bir başqa ölkənin mənafeyinə qarşı yönəldilmiş bir təsəbbüs deyildir. Sağ olun.

S a m i r S a m a r : Sizə məlumat üçün deyim ki, Azerbaycanın xarici işlər naziri də burada iştirak edir.

S u a l : Cənab Prezident, mənim həmin sualımı davam etdirmək istəyirəm. Əslində mənim məqsədim bu məsələdə Sizin İranla bağlı mövqeyinizi bilmək idi. Yəni İrandan neft kəmərlərinin çəkilməsinə bir çox qüvvələr etiraz edirlər. Mən bu məsələdə Sizin mövqeyinizi bilmək isteyirdim.

C a v a b : Bilirsiz, kim etiraz edirsə, onlardan soruşun. Biz İrandan neft kəmərlərinin çəkilməsinə etiraz etməmişik. Ancaq neft kəmərlərini biz çəkmirik. Neft kəmərlərini böyük müqavilələrdə iştirak edən konsorsiumun üzvləri, şirkətlər, konsorsium çəkir. Konsorsium bu neft kəmərlərinin haradan çəkilməsini qərara alırsa, biz də ona öz münasibətlərimizi bildiririk.

S u a l : Hörmətli Prezident Heydər Əliyev, mən Türkiyənin «Miliyyət» qəzetindənəm. Sizə belə bir sualla müraciət etmek istəyirəm. Yaxın zamanlarda Bakıda bir saziş – Xəzər dənizi neftinin Çeçenistan ərazisində Novorossiysk limanına getməsi haqqında saziş imzalandı. Möhtərem Prezident, Siz Bakı-Ceyhan neft kəmərinin çəkiləcəyinə inanırsınız mı? Sizin fikrinizcə, Türkiyədən keçəcək bu boru kəməri nə vaxt çəkilecekdir?

C a v a b : Bu ayın əvvəlində həqiqətən Bakıda Rusiya, Çeçenistan və Azerbaycan arasında ilk nefti Rusiya ərazisindən Qara dənizin No-

vorossiysk limanına nəql edəcək boru xətti barədə müqavilə imzalanıbdır.

Bu boru xətti artıq yaranıbdır. Sadəcə, onun Çeçenistan ərazisindən keçməsi üçün bu anlaşma lazımdır.

Böyük boru kəmərlərinin Türkiye ərazisindən keçməsi və Ceyhan limanına çatdırılması haqqında bu ilin mayında Türkiyədə səfərdə olankən mən həddindən artıq çox suallar vermişdilər. Mən onlara cavab vermişdim və sizə də cavab verirəm ki, bu boru kəmərlərinin Türkiye ərazisindən Ceyhana keçməsini istəyirəm və buna nail olmaq üçün çalışacağam.

S u a l : Cənab Prezident, mən Avakyanam, erməni mətbuatını təmsil edirəm. Nyu-Cersi ştatında yerleşən erməni radiostansiyasının müxbiriymə. Mənim Sizə belə bir sualım vardır. Siz Dağlıq Qarabağın müstəqillik eldə etməsinə qarşı davamlı olaraq çıxışlar etmişiniz. Sumqayıtda, Gəncədə, Bakıda baş vermiş hadisələri, Ermənistannın 9 ildən bəri davam edən blokadmasını nəzərə alsaq, Dağlıq Qarabağda yaşayan insanlar Sizin onlara yüksək muxtarıyyət vermək barədə bəyanatlarınıza necə inana bilərlər?

İkinci sualım ise belədir: Ermənistən öz ərazisində Naxçıvana humanitar yardımın keçirilməsi üçün yol açdığı bir halda, ne üçün Azərbaycan hökuməti öz ərazisindən Ermənistana humanitar yardımın aparılmasına qarşı çıxır?

C a v a b : Hörmətli xanım, bilirsiniz, sizin sualınız qərəzli mənəllər əsasında qurulubdur. 9 il bundan önce Ermənistən-Azərbaycan münaqişəsini yaranan Azərbaycan deyil, Ermənistəndir. Azərbaycan və Ermənistən sülh şəraitində yaşadığı bir zaman Ermənistən 1988-ci ildə Dağlıq Qarabağı Azərbaycandan zorla qoparıb Ermənistəna birləşdirmək üçün belə bir hərbi münaqişə başlayıbdır. Bu hərbi münaqişə, Ermənistənin hərbi təcavüzü neticəsində Azərbaycan torpaqlarının 20 faizi işgal olunubdur. Bu torpaqları Ermenistən silahlı qüvvələri işgal ediblər. Bu ərazidə yaşayan 1 milyon azərbaycanlı öz yerindən-yurdundan didərgin düşübür.

1988-ci ildə münaqişə başlayarkən Dağlıq Qarabağda 170 min əhali yaşayırırdı. Onun cəmi 70 faizi erməni, 30 faizi isə azərbaycanlı idi. Onlar bir yerde rahat yaşayırdılar. Ancaq bu təcavüz neticəsində Azərbaycan ərazisində, Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz evlərindən-eşiklərindən qovulublar. Dağlıq Qarabağın ətrafında olan 7 inzibati rayon işgal olunubdur. Onların sərf azərbaycanlılardan ibarət olan

əhalisi öz yerindən qovulubdur. Bu təcavüz neticəsində gedən döyüşlərdə on minlərlə azərbaycanlı şəhid olubdur. İşgal olunmuş ərazilərimizdə bütün yaşayış yerləri, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları, tarixi abidələrimiz, sənaye müəssisələri – hamısı bütünlükle dağıdılibdir.

Ermənistən ərazisində Azərbaycan tərəfindən bir qarış torpaq da işgal olunmayıbdır. Belə halda siz deyirsiniz ki, «Sizin Dağlıq Qarabağ muxtarıyyət verməyinə necə inansınır?»

Siz Sumqayıt, Gənəcə hadisələrini xatırlayırsınız? Keçmişdə münaqişə zamanı hər yerdə nəsə olubdur. Ancaq Azərbaycan ərazisinin 20 faizinin işgal edilməsi, 1 milyondan artıq vətəndaşımızın yerindən-yurdundan qovulması və onların əksəriyyətinin şəhid olması, hələk olmasası heç bir şəyə müqayisə oluna bilməz. Ancaq hesab edirəm ki, biz bütün bunlara baxmayaraq, yenə də iroliyə baxmalıyıq, geriya yox.

Ermənistən ilə Azərbaycanın taleyi onları qonşu yaşamağa məcbur edibdirdi və biz qonşu yaşamalıq, münasibətləri bərpa etməliyik. Bizim ölkələrimiz arasında sülh olmalıdır və insanlarımız bir-birinə xeyirxah münasibətlər göstərməlidirlər.

Mən görürem, sizin əlinizdə bir kitabça var. O, Ermənistən silahlı qüvvələri tərəfindən işgal olunmuş Azərbaycan torpaqlarından didərgin düşmüş adamların vəziyyətini eks etdiyon kitabçadır. Güman edirəm ki, o kitabçaya – mən məsləhət görərəm ki, sizə hələ bir kaset də versinlər – onlara baxandan, həmin qəçqinlərin vəziyyətini görəndən sonra siz fikrinizi dəyişdirəcəksiniz.

Mən sizi sülhə dəvət edirəm. Mən rica edirəm, Amerikada yaşayan ermənilərə də deyəsiniz ki, mən hamını sülhə dəvət edirəm.

S u a l : Xahiş edirəm, ABŞ-a bu rəsmi səfəriniz zamanı imzalanacaq neft müqavilələri barədə də bir neçə kəlmə deyəsiniz.

C a v a b : Bilirsiniz, mən sizə indiyədək imzalanmış neft müqavilələri haqqında danişə bilərəm. Azərbaycan transmilli neft şirkətləri ilə indiyədək 6 böyük neft müqaviləsi imzalamışdır. Bu müqavilələrin iştirakçıları Amerika Birleşmiş Ştatlarının, Böyük Britaniyanın, Fransanın, Almaniyanın, İtaliyanın, Norveçin, Türkiyənin, İranın, Səudiyyə Ərəbistanının, Yaponianın şirkətləridir. Bu müqavilələr həyata keçirilir. Bir neçə müqavilə də hazırlanıbdır. Biz bunları, bəlkə də Vaşinqtonda imzaladıq. İki gün gözlöyin, bu müqavilələr imzalanandan sonra biləcəksiniz.

Mən size töşəkkür edirəm. Sağ olun.

«NYU-YORK TAYMS» QƏZETİ REDAKSİYA HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

28 iyul 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin binasında Amerikanın «Nyu-York tayms» qəzeti redaksiya heyətinin üzvləri Filipp Tauqman, Tina Rozenberq, Ceyms Qrinfil, Karl Meyer ilə görüşmüştür.

Jurnalistləri səmimiyyətə, mehribanlıqla salamlayan dövlətimizin başçısı mətbuat işçiləri ilə görüşə həmişə böyük əhəmiyyət verdiyini və «Nyu-York tayms» kimi yüksək nüfuzlu bir qəzetiñ redaksiya heyətinin üzvləri ilə səhbətdən çox məmənən olduğunu bildirdi.

Bu qəzet haqqında müəyyən məlumatla malik olduğunu nəzərə çarpan respublikamızın rəhbəri «Nyu-York tayms»ın çox məşhur bir mətbuat orqanı kimi tanındığından səhbət açdı, burada çalışan peşəkar jurnalistlərin dünya ölkələrinin və xalqlarının həyatını, problemlərini dərinlənmiş şəxsiyyətlə təqdim etdi. Rəhbər qəzetiñ redaksiya heyətinin üzvləri ilə razılığın qəbulundan sonra qəzetiñ redaksiya heyətinin üzvləri ilə səhbətdən çox məmənən olduğunu bildirdi.

Qəzetiñ redaksiya heyətinin üzvləri vaxt təpib onlarla görüşdüyüünə və «Nyu-York tayms»ın fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Prezident Heydər Əliyeva təşəkkürlərini bildirdilər.

Prezident Bill Clintonun davəti ilə Amerikaya ilk resmi səfərə gəldiyini bildirən dövlətimizin başçısı son illər Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında əməkdaşlığın durmadan inkişaf etməsini yüksək qiymətləndirdi və bu münasibətlərin möhkəmləndirilməsində cənab Clintonla və ölkənin yüksək vəzifəli digər rəsmi şəxsləri ilə onun arasında yaranmış şəxsi dostluq əlaqələrinin mühüm rol oynadığını vurguladı. Bazar münasibətləri yolunu seçmiş, demokratik inkişaf istiqamətini tutmuş, hüquqi demokratik dövlət quran gənc müstəqil Azərbaycanın Dünya Birliyi ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirdiyindən, bu əməkdaşlığın genişləndirilməsi sahəsində görülən işlərdən ətraflı bəhs edən Prezident Heydər Əliyev dedi ki, biz respublikamızın qapılmasını bütün iş adamları üçün açmışaq və inidək əksər ölkələrin şirkətləri burada fəaliyyət göstərirler.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün bir sıra ölkələrin nüfuzlu neft şirkətləri ilə imzalanmış müqavilələrdən və zəngin təbii sərvətlərə malik olan, strateji cəhətdən çox əhəmiyyət-

li ərazidə yerləşən ölkəmizlə əlaqələr qurulmasına son illər böyük mərəq göstərilmesindən səhbət açan dövlətimizin başçısı respublikamızın üzəsində problemlərdən də danışdı.

Ermənistan silahlı qüvvələrinin 1988-ci ildən bəri ölkəmizə qarşı davam edən herbi təcavüzündən səhbət açan Prezident Heydər Əliyev bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, bir milyondan çox vətəndaşımızın doğma yerlərindən zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşıdığı barədə jurnalistlərə ətraflı məlumat verdi.

Bu münaqişənin əsl mahiyyətini mətbuat işçilərinə xəritə üzərində geniş izah edən dövlətimizin başçısı dedi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət olmuş, orada yaşayan 170 min əhalinin 30 faizini azərbaycanlılar təşkil etmişdir. Ermənistan silahlı qüvvələrinin nəinki tekce Dağlıq Qarabağı, hətta onun ətrafında olan altı rayonumu işğal etdiklərini nəzərə çarpdıran respublikamızın rəhbəri işğal altında olan bu ərazilərdə xalqımızın bütün varıdatının, maddi və mədəniyyət abidələrinin tamamilə viran qoyulduğunu bildirdi.

1988-ci ildən 1993-cü ilin iyununadək bu münaqişə barədə dünya ictihadı yətərində yanlış məlumat olduğunu xatırladan respublikamızın rəhbəri daha sonra ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışaqlardan bəhs etdi. Bir sırə beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələri və qərarları olmasından səhbət açan dövlətimizin başçısı Ermənistanın bu mühüm sənədlərə həmişə etinasiylıqla yanaşdığını vurğuladı.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ötən ilin dekabrında Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün qəbul olunmuş əsas prinsipləri ətraflı şərh edən Prezident Heydər Əliyev dünyanın 53 dövləti tərəfindən bəyənilmiş həmin prinsiplərin həyata keçirilməsinə Ermənistanın yənə də əhəmiyyət vermədiyini bildirdi.

ABŞ-in, Rusyanın və Fransanın hazırladı Minsk qrupuna hömsədlik etməsinin bu münaqişənin tezliklə həll edilməsində mühüm rol oynayacağına əmin olduğunu söyləyən dövlətimizin başçısı Heydər Əliyev prezidentləri Bill Clintonun, Boris Yeltsinin, Jak Şirakan Denverdə imzaladıqları bəyanatın böyük əhəmiyyət daşıdığını nəzərə çarpdırdı.

Münaqişənin tezliklə aradan qaldırılmasının müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı, ümumiyyətə, bölgəmizdə sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün çox vacib olduğunu vurğulayan

Prezident Heydər Əliyev dedi ki, biz ikinci bir erməni dövləti yaradılmasına heç cür yol verə bilmərik və gerek dünya ictimaiyyəti da bu məsələdə Azərbaycanın mövqeyini tamamile desteklesin, belə bir ədalətsiz iddianın qarşısı vaxtında alınsın. Respublikamızın rəhbəri bu sahədə «Nyu-York tayms» kimi çox nüfuzlu bir qəzetiñ jurnalistlərinin üzərinə də mühiüm işlər düşdüyüñ xatırlatdı. O, əmin olduğunu bildirdi ki, redaksiya heyətinin üzvləri bu barədə öz sözlərini deyəcək, bəyənəlxalq aləmdə Azərbaycanın haqq işinin qətiyyətlə müdafiə edilməsinə yaxından kömək göstərəcəklər.

Ermənistənin guya blokada şəraitində yaşımasının barədə erməni lobbinin yaydığı uydurmaların heç bir əsası olmadığını xərətə üzərində jurnalistlərə dərindən izah edən Prezident Heydər Əliyev redaksiya heyətinin üzvlərini öz tutarlı fikirləri ilə bir daha inandırdı ki, əslində Azərbaycan, xüsusilə onun Naxçıvan Muxtar Respublikası uzun illər blokada altında qalmaga məcbur olmuşdur.

ABŞ Konqresinin «Azadlığı müdafiə aktı»na ədalətsiz 907-ci əlavəni də məhz erməni lobbisinin təsiri altında qəbul etdiyini söyləyən dövlətimizin başçısı dedi ki, Azərbaycana hərbi təcavüz etmiş Ermənistən hər il ABŞ hökuməti tərəfindən 100 milyon dollardan çox yardım aldığı halda, respublikamız bütün bunlardan mehrumurdur. Dünyanın ən demokratik bir ölkəsinin parlamentində qəbul olunmuş bu əlavənin aradan götürülməsinin çox vacib olduğunu nəzəre çarpdıran Prezident Heydər Əliyev dedi ki, amerikalı jurnalistlərin də bu məsələnin həlli üçün təsirli sözü xüsusi əhəmiyyətə malikdir. Konqresin üzvləri ilə qarışdakı görüşlərində bu məsələni etraflı müzakirə edəcəyini söyləyən respublikamızın rəhbəri əmin olduğunu bildirdi ki, bu düzeliş tezliklə aradan qaldırılaçaqdır.

Prezident Bill Klintonla Ağ Evdə keçirəcəyi görüşü ABŞ-a ilk rəsmi səfərinin Zirvə görüşü hesab etdiyini bildirən Prezident Heydər Əliyev Ağ Evdə aparılacaq danışqlar, imzalanması nəzerde tutulan, Azərbaycan-Amerika əməkdaşlığında yeni mərhələnin yaradılmasında mühüm rol oynayacaq sənədlər barədə də jurnalistlərə məlumat verdi.

Dövlətimizin başçısı Heydər Əliyev jurnalistlərin suallarına cavab verdi və onları ölkəmizə dəvət etdi.

«Nyu-York tayms» qəzeti redaksiya heyətinin üzvləri görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduqlarını bir daha bildiridilər və bu gün burada aldıqları məlumatların hamisini qəzetdə öz ek-sini tapacağına söz verdilər.

«FİLADELFIYA İNKUAYRER» VƏ «CORNEL OF KOMMERS» QƏZETLƏRİNİN ƏMƏKDAŞLARI İLƏ TƏYYARƏDƏ MÜSAHİBƏ

Prezident Heydər Əliyev iyulun 29-da Nyu-Yorkdan Vaşinqtona gedərkən təyyarədə Amerikanın «Filadelfiya İnkuyer» və «Cornel of Kommers» qəzetlərinin əməkdaşları xanım Trudi Rubina və Maykl Lelivelə müsahibə verdi.

S u a l : Cənab Prezident, Siz iyulun əvvəlində Rusiyada rəsmi səfər olmusunuz. Həmin səfər zamanı Siz Rusyanın Azərbaycana münasibətində, mövqeyində dəyişiklik hiss etdinizmi?

C a v a b : Bilirsınız, bu dəyişiklik hiss edilməsinə zaman lazımdır. Azərbaycan Prezidenti kimi, bu mənim Rusiyaya ilk rəsmi səfərim idi. Biz dövlətlərimiz, hökumətlərimiz arasında bir neçə sənəd imzalandıq. Bunlar çox əhəmiyyətli sənədlərdir. Ancaq əməli işdən hiss etmək olar ki, ölkəmizə münasibət na qədər dəyişib.

Rusiyada danışqlarımız çox yaxşı keçdi. Ancaq həlli vacib olan bir sıra məsələlər də vardır. Birincisi, sizə məlumdur, bu ilin fevral-mart aylarında aşkar olubdur ki, Rusyanın Müdafiə Nazirliyinin bozı vəzifəli şəxsləri Ermənistənə son üç ildə gizli, qanunsuz olaraq külli miqdarda silah veriblər. Bu silahlar bir milyard dollar dəyərindədir. Biz məsələni kəskin qoymuşuk ki, bu, araşdırılmalıdır, verilən silahlar Ermənistəndən Rusiyaya qaytarılmalıdır.

Bu ilin mart ayında mən Moskvada olarkən prezident Boris Yeltsinlə görüşimdə ona müraciət etdim. Ona rəsmi məktub göndərdim. O bəyan etdi ki, prokurorluqda materiallar əsasında istintaq aparılır və bu istintaqın nəticəsi biza bildiriləcəkdir. Ancaq həmin silahların verilməsi biza məlumdur və çox tehlükəli olan həmin silahların hamisini bizdə siyahıda vardır. Həmin silahların içərisində hətta çox uzaq məsafəli rakətlər, nüvə başlıqli rakətlər də vardır. Ona görə də mən Moskvada rəsmi səfərdə olarkən bu məsələ danışqlarımızda gərgin müzakirə mövzusu oldu. Yenə də deyirəm, biz bu məsələni kəskin qoymuşuk ki, bu məsələ tezliklə araşdırılmalıdır və Ermənistəndən verilmiş silahlar geriye qaytarılmalıdır.

Yəni bu silahların verilməsi və onların hansı növdən olması məlumdur. Hətta Rusyanın mətbuat orqanlarında da bu barədə böyük yazılar dərc olunubdur.

S u a l : Sizcə, bu, Rusyanın rəsmi siyaseti idimi?

C a v a b : Araşdırmaq lazımdır. Hər halda bu miqdarda pulsuz, gizli silah verilməsində məqsəd neden ibarətdir?

S u a l : Moskvaya rəsmi səfəriniz zamanı Rusyanın rəhbərləri ilə keçirdiiniz görüşlərdə Sizdə belə bir təessürat yarandı ki, Rusiya Ermənistan-Azərbaycan münaqişəsini həll etmək istəyir?

C a v a b : Bilirsiniz, indi üç böyük dövlət – Rusiya, Amerika Birleşmiş Ştatları, Fransa Minsk qrupunun həmsədrləridir. Prezidentlər Bill Klinton, Boris Yeltsin, Jak Şirak iyunun 20-də Denver şəhərində Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar birgə bəyanat veriblər. Ona görə də mən arzu edirəm ki, bu üç böyük dövlət Ermənistan-Azərbaycan münaqişəsinin həllində müsbət irolılığınızı elde etsinlər. Prezident Bill Klintonla da bu barədə ətraflı danışacağam.

Mən Moskvada səfərdə olarkən bu məsələni prezident Boris Yeltsinlə ətraflı müzakirə etdim. NATO-nun və Avropa-Atlantika Əməkdaşlığı Şurasının bu il iyunun 8-9-da Madriddə keçirilən Zirvə görüşündə mən Fransanın prezidenti Jak Şirakla da bu məsələni geniş müzakirə etdim.

S u a l : Mən başa düşə bilmirəm, Rusiya bu münaqişənin həll edilməsini niyə istəsin? Axi münaqişə həll edilsə, Rusiya Azərbaycanda, Gürcüstanda, Ermənistanda öz nəzarətini itirə bilər.

C a v a b : Bunu siz bilərsiniz.

S u a l : Cənab Prezident, bir sıra kongresmenlər vardır ki, onlar ABŞ-in Azərbaycana yardım etməsini və 907-ci düzelişin aradan qaldırılmasını isteyirlər. Onlar öz fikirlərini belə əsaslandırırlar ki, Azərbaycan İranı tacrid etmək üçün Amerika Birleşmiş Ştatlarına yardım edə bilər. Azərbaycan isə bəyan edibdir ki, o, İranla yaxşı münasibətlər qurmayıñ tövəfdarıdır. Bu mövqədə dəyişiklik yoxdur ki?

C a v a b : Mən bilirəm ki, bəzi kongresmenlər 907-ci maddənin ləğv olunması üçün həqiqətən çalışırlar. O cümlədən, kongresmen King bu maddənin ləğv olunması üçün bir neçə gün bundan əvvəl bir layihə hazırlayıbdır. Mən Konqresdə olacağam, danışqlar aparacağam. Konqres üzvləri də bilməlidirlər ki, Azərbaycan Qafqaz bölgəsində Amerika Birleşmiş Ştatlarının çox sedaqaaltı dostudur. İndi Amerika Birleşmiş Ştatlarının Azərbaycanda çox böyük iqtisadi maraqları yaranıbdır. Bu maraqların böyük geləcəyi vardır. Yəni Azərbaycan Amerika Birleşmiş Ştatlarının uzunmüddəti partnyorudur. Amerika ilə bizim

bu dostluq əlaqəlerimiz, eyni zamanda geniş iqtisadi əməkdaşlığımız, ABŞ-in neft şirkətlərinin çox hissəsinin Azərbaycanda mütərək işə başlaması qonşularımızı narahat edir, onlarda etiraz hissi doğurur.

Amerika Kongresi bütün bunları dərk etməlidir və qiymətləndirməlidir. Hesab edirəm ki, bunlar hamısı 907-ci maddənin ləğvi üçün yaxşı əsasdır.

Bilirsiniz, biz ziddiyətli bir bölgədə yaşayırıq. Bizim principial, müstəqil siyasetimiz hər bir ölkəni eyni səviyyədə qane edə bilməz. Biz elə ola bilmərik ki, hamının xoşuna gələk. Əlbəttə, kimse bizdən razı, kimse bizdən narazı olacaq. Ancaq bizim siyasetimiz konyuktur xarakter daşıdır. Bizim siyasetimizin milli mənəfe prinsipləri vardır. Biz siyasetimizi bu prinsiplər əsasında aparırıq.

S u a l : Cənab Prezident, Siz türkmən qazının Xəzər dənizi vasitəsilə Azərbaycana, oradan isə Türkiyəyə çatdırılması üçün Türkਮənstanla əməkdaşlıq edəcəksinizmi?

C a v a b : Biz Türkਮənstanla bu sahədə əməkdaşlıq etməyə hazırlanıq. Türkມənstan isə həmin qazı İran-Əfqanistan-Pakistan ərazisindən Hind okeanına çıxarmaq istəyir. Amma mən Almatıda rəsmi səfərdə olarkən biz Qazaxıstanla çox əhəmiyyətli sazi imzalamışım. Bu saziş Qazaxıstanın «Tengiz» yatağından hasil edilən neftin Xəzər dənizində çəkiləcək boru kəməri vasitəsilə Azərbaycana gətirilməsi, buradan isə Türkiyəyə, Aralıq dənizinə keçirilməsi barədədir. Bilməlisiniz ki, biz artıq belə bir nəqliyyat xətti yaratmışıq. Biz «Şevron» şirkətinin «Tengiz» yatağından çıxardığı nefti tankerlər Qazaxıstanın Bakıya gətiririk, Bakıdan isə dəmir yolu ilə Qara dənizin Batumi limanına çatdırırıq. Artıq biz «Şevron»un 300 min ton neftini bu yolla xarici bazara çıxarmışıq. Ola bilər ki, gələn il biz Qazaxıstanın 3-4 milyon ton neftini bu yolla dünya bazarına çıxarácağıq.

S u a l : Cənab Prezident, ABŞ-in planlaşdırıldığı və heyata keçirmək istədiyi boru kəmərləri layihələri realdırı?

C a v a b : Bəli.

S u a l : Çeçenistan Azərbaycan neftinin şimal boru kəmərləri vasitəsilə dünya bazarına çıxmamasına imkan verəcəkdi? Əgər digər boru kəməri Türkiyədən keçərsə, ermənilər onu dağlıq fırıldırma olmayıacaqlar ki?

C a v a b : Bilirsiniz, biz Çeçenistan ilə saziş imzalamışıq. Rusiya baş nazirinin birinci müavini, həmin ölkənin başqa nümayəndələri, Çeçenistanın nümayəndə heyəti bu il iyunun əvvəlində Bakıya gəldilər.

Biz Bakıda Rusiya-Çeçenistan-Azərbaycan arasında həmin boru kəmərinin normal işləməsi barede üçtərəflı sənəd imzaladıq. Mən belə hesab edirəm ki, belə bir saziş imzalanandan sonra bu boru kəməri işləyəcəkdir.

İkinci boru xətti Gürcüstan ərazisindən çəkilir. Hesab edirəm ki, orada bir problem olmayaçdır. Böyük boru kəmərini isə biz Azərbaycandan Türkiyəyə keçirəcəyik. Ancaq bu, Ermənistan ərazisindən olmayaçdır. Ona görə də Ermənistan bu boru kəmərinə heç bir zərər götirə bilməz.

S u a l : Ən asan yol o olardı ki, boru kəməri İran ərazisində Naxçıvana, oradan isə Türkiyəyə keçsin. Doğrudurmu?

C a v a b : Bu çox yaxşı olardı. Amma bu, indi mümkün deyildir.

S u a l : Cənab Prezident, Sizcə, Türkmenistan qazını İran ərazisindən dünya bazarına çıxaracaq kəmərinin çəkilməsinə Amerika mane olmayacaqmış?

C a v a b : Boru kəmərinin İrandan keçməsinə Amerikanın mane olub-olmayacağı məlum deyildir.

S u a l : Cənab Prezident, Dağılıq Qarabağ münaqişəsində sülh əldə edilərsə, onda təhlükəsizliyə kim təminat verməlidir? Çekilecek boru kəmərlərinin təhlükəsizliyinə kim təminat verməlidir və bu boru kəmərlərini hansı qoşular qorurnalıdır?

C a v a b : Bunlar bir-birindən fərqli məsələlərdir. Dağılıq Qarabağda sülh əldə edilərkən ATƏT-in çoxmillətli sülhü mühafizə qüvvəleri yaranacaqdır və onlar bu missiyani həyata keçirəcəklər. Neft boru kəmərlərinin mühafizə etmək isə her bir ölkənin öz vəzifəsidir. Məsələn, bunu Azərbaycan öz ərazisində, Rusiya, Çeçenistan isə öz ərazisində təmin edəcəkdir. Eləcə də Gürcüstanda, Türkiyədə də belə olacaqdır. Ona görə də başqa bir ölkənin ordusunu, yaxud silahlı qüvvələrini bu məsələyə cəlb etməyə ehtiyac yoxdur.

S u a l : Cənab Prezident, Sizcə, Amerika Birleşmiş Ştatları öz qoşunları ilə ATƏT-in sülhü mühafizə qüvvələrində iştirak edəcəkmə?

C a v a b : Onu Amerika Birleşmiş Ştatları biler. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçıları 1994-cü ilin dekabrında Budapestə keçirilən Zirve görüşündə belə bir qüvvənin yaranmasına səs veriblər və onu dəstəkləyiblər.

S u a l : Cənab Prezident, bu sülhü mühafizə qüvvələrinin tərkibinə Rusiya qoşunları qəbul ediləcəkmə?

C a v a b : Ola bilər, ancaq başqa ölkələrin qoşunları ilə bərabər hecmədə.

S u a l : Cənab Prezident, Sizcə, Dağılıq Qarabağ problemi hansı formada həll edilməlidir? Bu məsələdə Azərbaycanın mövqeyi necədir və hansı şərtləri irolı sürürsünüz? Sizcə, Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi üçün ərazi dəyişikliyi etmək, yəni Dağılıq Qarabağa dəhliz verməklə onun əvəzinə Ermənistandan Naxçıvana dəhliz açmağı tələb etmək mümkündürmü?

C a v a b : Mən sizin bu ikinci fikrinizi dərhal dəstəkləyirəm. Mən buna hazırlam. Biz Dağılıq Qarabağa Laçından dəhliz açmağa razıyıq, amma Ermənistan ərazisindən də Naxçıvana dəhliz verilsin. Belə bir dəyişiklik etməyə biz hazırlıq.

Birinci sualınızda cavab verirəm ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli Lissabonda qəbul edilmiş prinsiplər əsasında olmalıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisində çıxarılmahdır, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır və tanınmalıdır, bir milyondan çox azərbaycanlı qəçqin öz doğma yerlərinə-yurdularına qayıtmalıdır. Dağılıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüdaretmə statusu verilə bilər.

S u a l : Cənab Prezident, Türkmenistan Xəzərin Azərbaycan sektorundakı bəzi yataqlar barədə son dövrlər bir sıra iddialar irolı sürür. Azərbaycanın «Kəpəz» yatağının birgə işlənməsi üçün Rusiya ilə imzallanmış müqavilə barədə də belə bir iddia vardır. Siz bu məsələnin həllini necə görürsünüz?

C a v a b : Bizim dünyanın bir sıra ölkələrinin nüfuzlu neft şirkətləri ilə birgə işləməyə başladığımız yataqlar barədə Türkmenistanın iddiaları əsassızdır. Həmin yataqlar Xəzərin Azərbaycan sektorunda yerləşir. Türkmenistanın bu barədə iddiaları sadəcə fantaziyadır. Biz ilk müqaviləni 1994-cü ilin sentyabrında imzalamışq. Üç il keçəndən sonra Türkmenistan iddia irolı sürür.

«Kəpəz» yatağı isə həqiqətən Türkmenistan ilə Azərbaycan sektorunun sərhədinidədir. Biz bu yataqdan müştərək istifadə etməyə hazırlıq.

S u a l : Cənab Prezident, Amerika Birleşmiş Ştatlarına ilk rəsmi səfərinizdə məqsəd nədir?

C a v a b : Amerika Birleşmiş Ştatlarına rəsmi səfərimdə əsas məqsədim Amerika-Azərbaycan əlaqələrini inkişaf etdirməkdir.

Sağ olun.

«BLEYER HAUS» İQAMƏTGAHINDA POLİTOLOQLAR, SİYASI XADİMLƏR VƏ MƏTBUAT İŞÇİLƏRİ İLƏ GÖRÜŞ

Vaşington, «Bleyer Haus» iqamətgahı
30 iyul 1997-ci il

- Hörmətli dostlar!

Cox məmənunam ki, sizinle görüşmək mənə nəsib olubdur. Sizin hər biriniz dünyada siyasetçi, dövlət xadimi kimi çox məşhur adamsınız. Keçmişdə Sovetlər İttifaqında olarkən sizlərin çoxunun adı daim qəzetlərdə yazılırdı, televiziya ekranlarından eşidilirdi. Sovetlər İttifaqı dağıldan sonra da sizin adınıza, işinize, tərcüməyi-halınıza maraq azalmayıbdir. Çünkü siz Sovetlər İttifaqının dağılmasında iştirak edən adamlardansınız. Amma Sovetlər İttifaqını bərpa etmək istəyənlər də var. Ona görə də onlar sizi unutmayıblar. Hesab edirəm ki, siz də onları unutmamışınız.

Mən sizinlə görüşümə çox məmənunam və sizi səmimi-qəlbədən salımlayıram. Bilirsiniz ki, mən Vaşinqtona dünən günün ikinci yarısında gəlmisəm. Sizinlə görüş mənim Vaşinqtondakı ilk görüşlərimdəndir. Burada müəyyən qədər qanuna uyğunluq vardır. Çünkü Amerika Birləşmiş Ştatlarının həyatını, cəmiyyətini və dövlət orqanlarını yaxşı tanımak üçün sizinlə görüşmək mütlaq lazımdır.

Mən sizin hamimizin adlarını yaxşı tanıyıram. Bilirəm ki, siz keçmişdə də, indi də Amerika Birləşmiş Ştatlarının ictimai-siyasi heyati barədə fikrin formalasdırılmasında və dövlət siyasetinin müəyyən olunmasında, aparılmasında mühüm rol oynayan şəxslərsiniz. Sizlərden bazilərinizlə şəxsən görüşmək mənə nesib olubdur. Amma görüşmədiklərimi də qiysi olaraq, kitablardan, qəzetlərdən çox yaxşı tanıyıram. Sizin portretləriniz həm kitablarda, qəzetlərdə, həm də televiziya da tez-tez göstərilir. Ona görə de sizin bir çoxunuzu sıfətdən də tanıyıram.

Bilirsiniz ki, Azərbaycan Respublikasının Prezidenti kimi, bu mənim Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfərimdir. Mən bu səfərə, keçirdiyim bütün görüşlərə çox böyük əhəmiyyət verirəm və böyük ümidiylə başlayıram.

Müstəqil bir dövlət kimi, Azərbaycanın öz müstəqiliyini qoruyub saxlamaq və ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət qurmaq üçün Amerika Birləşmiş Ştatları ilə six əməkdaşlığı ehtiyacı vardır. Ona görə bu səfərəm zamanı mən çalışıram və çalışacağam ki, Amerika-Azərbaycan əlaqələrini daha da inkişaf etdirək. Bilirəm ki, sizin hər biriniz Amerika Birləşmiş Ştatlarının milli mənafeyini qoruyan və bu barədə mübarizə aparan şəxslərsiniz. Ona görə də sizinlə görüşmək, səhəb etmək, məslehhətlaşmək mənim üçün çox əhəmiyyətlidir.

Amerika-Azərbaycan əməkdaşlığı uğurla davam edir. İndiyo qədərki əlaqələrimizdə əldə etdiyimiz nailiyətləri mən müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ölkələrimiz arasında dostluq əlaqələrinin yaranmasının əsasını qoya bilmisik. Ancaq bu sahədə bir çox problemlər də vardır.

Bizim iqtisadi əlaqələrimiz müvəffeqiyətlə inkişaf edir. Ancaq Azərbaycanın müstəqiliyini qoruyub saxlamaq, Azərbaycanda Amerika Birləşmiş Ştatlarının iqtisadi maraqlarını təmin etmək üçün respublikamızın bir çox çətin problemlərinin həllində Amerikanın yardımına ehtiyac vardır.

Bizim üçün ən mühüm problem Ermanistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi, Amerika Birləşmiş Ştatlarının Konqresi tərəfindən Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz 907-ci maddənin aradan götürülməsi məsələsidir.

Güman edirəm ki, siz Qafqaz bölgəsində Azərbaycanın əhəmiyyətini yaxşı bilirsiniz. Ona görə də bu məsələlərin həll olunmasında sizin köməyiniz bizim üçün çox əhəmiyyətlidir.

Bu səhəbetim zamanı biz başqa məsələlərə də toxuna bilərik. Mən sizinlə hər bir məsələ barədə səhəb etməyə hazırlam və bunu arzu edirəm.

Z b i q n e v B j e z i n s k i : Cənab Prezident, çox sağlam olun. Buraya toplaşmaqdə məqsədimiz Amerikanın xarici siyasetinin müəyyən ləşdirilməsində aparıcı rol oynayan şəxslərin fikirləri ilə Sizi tanış etmekdir.

Məqsədimiz burada iştirak edən şəxslərin Amerika Birləşmiş Ştatlarının Sizin bölgənizin yerləşdiyi ərazi ilə əlaqədar apardığı siyaset barədə fikirlərimizi Size çatdırmaqdır.

Hesab edirəm ki, işimizi səmərəli təşkil etmək üçün burada iştirak edən hər bir şəxsi dəvət edərdim ki, onlar Amerika Birləşmiş Ştatları-

nin Sizin bölgəinizlə elaqədar siyaseti barədə fikirlərinə açıqlasınlar. Əgər sualları varsa, versinlər.

S u a l : Sehv etmirəmse, mən Prezident Heydər Əliyev ilə iki il bundan əvvəl Aşqabadda görüşmüşəm. Mənə elə gelir ki, o vaxt Amerika siyasetində bu cür hissələr, təsirlər duyulmaqdır. Cox şadam ki, Amerika Birleşmiş Ştatlarının siyasetində o dövrdən etibarən bir sıra dəyişikliklər hiss olunmaqdadır. Bu mövqə, yəni Amerika Birleşmiş Ştatlarının Rusiyaya Xəzər dənizində hakim olmaq imkanı yaratmaq mövqeyi bir az zəifleyibdir. Hesab edirəm ki, Amerikada da artıq dərk etməyə başlayıblar ki, Xəzər dənizi Xəzəryani dövlətlərin ümumi hövzəsidir.

Mənə elə gelir ki, həm ABŞ-in idarəetmə aparatı, həm də Amerika xalqı keçmişdə Sovetlər İttifaqının tərkibində olmuş dövlətlərin indiki müstəqilliyinin qorunub saxlanılmasının qəti tərəfdarlarıdır. Bu baxımdan biz Rusyanın bölgədə yerləşən dövlətlərin daxili işlərinə qarışma masasının ciddi tərəfdarıyıq.

Sözümüz yekununda ümidi etdiyimi bildirirəm ki, siz mübahisəli ərazi uğrunda aparılan danışqlarda müəyyən irəliləyişləre nail olacaqsınız. Təəssüf ki, son ayda bu sahəde ciddi bir irəliləyiş görməmişik.

Cənab Prezident, çox istərdik ki, Sizin bu məsələlərdə mövqelerinizi biliç.

C a v a b : Mən cavab verərem. Çünkü bu çox yaxşı sualdır. Birinci si, Xəzər dənizini Rusyanın hakimiyətinə verməmək barədə sizinle bizim fikirlərimiz eynidir və bu bizim siyasetimizin əsas istiqamətidir.

Bilirsiniz ki, öslər boyu Rusiya Xəzər dənizine tam hakim olubdur. Sovetlər İttifaqının hakimiyəti vaxtı Xəzər dənizi tamamilə Sovetlər İttifaqına mənsub idi. İran Xəzər dənizinin cənubunda kiçik hissəyə nəzarət edirdi. Sovetlər İttifaqı ilə İran arasında Xəzər dənizində Həsənquludan Astarayadək sərhəd müəyyən edilmişdi. Həsənqulu Türkmenistanda, Astara Azərbaycandadır. Bu xətt ilə belə bir sərhəd təyin olunmuşdur. O zaman Sovetlər İttifaqı Xəzər dənizində neft hasil edirdi. Bu neftin istehsalını da ancaq Azerbaycan aparırdı.

Bilirsiniz ki, Xəzər dənizinin dərin hissəsində neft istehsalına ilk dəfə Azerbaycan 50 il bundan əvvəl, 1947-ci ildə başlamışdır. Bu, azərbaycanlıların, bizim alımların, neftçilərin xüsusi xidmeti idi. Ancaq 1970-ci ildə Azerbaycan artıq Xəzərin başqa sahələrində də neft istehsal etdiyi zaman Xəzər dənizinin sektorlara bölünməsinə başlandı. Bu

zaman, 1970-ci ildə Sovet hökuməti bu barədə xüsusi qərar qəbul etmişdir.

Mən istərdim, siz biləsiniz ki, o vaxt Xəzər dənizində bütün neft hasilatının Azərbaycanda yerləşən neft sənayesi müəssisələri tərəfindən aparılmasına baxmayaq. Xəzər dənizi sektorlara bölündüyüne görə hər sektordan çıxarılan neft həmin respublikanın hesabına yazıldı.

Respublikamız dövlət müstəqilliyini əldə edəndən sonra, Azərbaycan tərəfindən açılmış həmin bu neft yataqlarının istismarı və bu yataqları istismar etmek üçün xarici neft şirkətlərini buraya cəlb etmək prosesi başlandı. 1994-cü ilin sentyabrında biz ilk böyük neft müqaviləsini imzaladıq. Mənə elə gelir ki, bunu ilk dəfə Amerikada «Ösrin müqaviləsi» adlandırdılar. Müqavilənin həyata keçirilməsi üçün konsorsium yaradılıbdır. Həmin konsorsiumda Amerika şirkətləri aparıcı yer tutular. Amerikanın «AMOKO», «Pennzoil», «Yunocal», «Mak-Dermott», «Eksson» şirkətləri, Böyük Britaniyanın «British Petroleum», Norveçin «Statoyl» şirkətləri də buraya daxildir. Biz bu müqaviləni imzalayandan sonra Xəzər dənizinin statusunun müəyyən edilməsi məsələsi ortaya atıldı. Biz bu təklifi qəbul etdik, ancaq statusun müəyyən olunmasında fikirlər ayrıldı.

Xəzər dənizinə hakim olmaq üçün yenə də Rusiya – çünki Xəzəryanı ölkələr arasında Rusiya ən böyük, ən güclü dövlətdir – statusun kondominiumu, yəni sahildən 12 mil ərazidə Xəzəryanı ölkələrə mənsubluğu, qalan hissəsinin isə hamiya mənsub olması prinsipini irəli sürdü.

Biz 70-ci ildən Xəzər dənizinin müəyyən edilmiş sektorlarında mineral ehtiyatlardan istifadə olunmasında sektorlar prinsipini əsas götürürük.

İran Rusyanın bu təklifini dərhal qəbul etdi və Türkmenistan da bu nu qəbul etdi. Azərbaycan öz prinsipləri üzərində durdu, sonra Qazaxıstan da Xəzər dənizinin sektorlara bölünməsi prinsipini qəbul etdi. Buna görə də Xəzər dənizinin beş ölkəsi içərisində ikisi – sektorlar tərəfdarıdır, üçü isə kondominium tərəfdarlarıdır. Güman edirəm, bunu sübut etməyə ehtiyac yoxdur ki, əgər Rusyanın təklifi qəbul olunsa, onda Xəzər dənizi tamamilə Rusyanın əlində olacaqdır. Ona görə də mən hesab edirəm ki, siz də bizə kömək etməlisiniz.

Xəzər dənizinin statusunun müəyyən olunmasında bu prinsipə üstünlük verilir: Xəzər dənizi qeyri-adi bir su hövzəsidir, ancaq dünyada buna bənzər göllər, su hövzələri var və onların sektorlara bölünmə-

si və yaxud sərhədə görə ayrı-ayrı ölkələrə mənsub olması presedenti var. Bizim fikrimiz budur və biz bu fikrimizdən dönməyəcəyik.

O ki qaldı, cənab Heyq, siz o mübahisə məsələsini deyirsiniz, mən bilirəm ki, siz Türkmenistanın böyük dostusunuz və mənim dostum və sizin də dostunuz Türkmenbaşının da böyük dostusunuz. Ancaq mən arzu edərdim ki, siz mənim dostum Türkmenbaşıya məsləhətlər verəndə, bu bəzi şeyləri ona anladın. Çünkü 1994-cü ilin sentyabr ayında biz müqavilə imzalamışıq və o vaxtdan indiyə qədər Türkmenbaşı bu barədə heç bir məsələ qaldırmayıbdır. 10-15 gün bundan önce birdən məsələ qaldırıbdır ki, guya Azərbaycana mənsub olan bu iki yataq eyni zamanda Türkmenistana mənsubdur. Birincisi, onun bu iddiası əsassızdır, ikincisi da əgər o, sektor prinsipini qəbul etmirse, onda sektor prinsipi əsasında bu iddianı ne cür ireliyə sürür?

Mən Amerikaya gəlməmişdən bir neçə gün öncə cənab Türkmenbaşı ilə telefonla danışmışam və ona bildirdim ki, əgər bir mübahiseli məsələ varsa, nümayəndə heyətləri görüşüb bu məsələni müzakirə etməlidirlər. Bu məsələni şışırtmeye ehtiyac yoxdur, çünkü ele bunun özü Rusyanın Xəzər dənizində «parçala və hakim ol» prinsipini həyatə keçirəcəkdir. Mənim sizə paylağım xəritələrdə bu sektorlar prinsipi aşkar göstərilir. Sizə təşəkkür edirəm.

S u a l : Cənab Prezident, mən həmin səhbəti davam etdirərək bilmək isteyirəm ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Azərbaycan hökuməti arasında çox yaxşı münasibətlər qurulubdur və müqavilə imzalanıbdır. Həmin müqavilə ilə əlaqədar olaraq, Türkmenistanla mübahisəli ərazi məsələsinə də burada toxunuldu. Siz həm bu mübahisəli əraziyə, həm də başqa yataqlara Rusyanın «LUKoil» və səhv etmirəmsə, «Transneft» şirkətlərini də cəlb edirsiniz. Bilmək istərdim ki, Rusiya şirkətlərini bu yataqların istismarına cəlb etməkdə sizin strategiyanız nədən ibarətdir?

C a v a b : Siz bunu bilmelisiniz ki, bizim müqavilələrdə artıq Amerika Birləşmiş Ştatlarının, Büyük Britaniyanın, Fransanın, Almanianın, Yaponianın, Belçikanın, Türkiyənin, İranın, İtaliyanın, Səudiyyə Ərəbistanının şirkətləri iştirak edirlər. On dövlət saydım. Bu ölkələrin hamısı Xəzər dənizindən uzaqdadır. Amma Rusiya Xəzər dənizinin içindədir. Ona görə belə bir halda Rusyanın «LUKoil» şirkətinin bu müqavilədə iştirak etməsi, «LUKoil»a kiçik bir hissənin verilmesi tamamilə təbiidir. Birincisi, bunun kommersiya əhəmiyyəti var; ikincisi,

bilməlisiniz ki, Xəzər dənizində iş görmək üçün Volqa-Don kanalından, Volqa-Don su kəmərindən istifadə etmək lazımdır, Rusiyani oradan tamamile təcrid etmek mümkün deyildir.

S u a l : Cənab Prezident, şübhəsiz ki, bizlərin hamısı – kim ki, güclü, müstəqil Azərbaycan quruculuğuna inanır – onlar Azərbaycanın neft yataqlarından istifadə olunmasının nə qədər böyük əhəmiyyət kəsb etdiyini gözəl anlayırlar.

Azərbaycana qoyulmuş sərmayələrin uğuru bir də onunla səciyyələnəcəkdir ki, investisiyalar nəticəsində olda edilən neft məhsulları dünya bazarlarına təhlükəsiz ixrac olunsun. Azərbaycandan çəkiləcək neft boru kəmərlərinin indiki vəziyyəti barədə və bundan irəli gələn bir sıra münaqişələr barədə – biz bilirik ki, onların həll olunması sahəsində hansı tedbirlər görürlüb – ümumiyyətlə, Azərbaycan neftinin ixracı ilə, kəmərlərin marşrutları ilə əlaqadardır nə deyə bilərsiniz? Əsas neft kəməri hansı istiqamətdə olacaqdır?

C a v a b : Bilirsiz, 1994-cü ilin sentyabr ayında müqaviləni imzalayan kimi biza Rusiya tərəfindən təzyiqlər başlandı. Təəssüf ki, Rusiya ilə Ermənistan da, İran da birləşdi. Belə hesab etdilər ki, biz müqaviləni imzalamışıq, amma onlar neftin çıxarılmasına imkan verməyəcəklər. Rusiya çox hesab edir ki, Xəzər dənizindən çıxan bütün neft gərek ancaq Rusiya vasitəsilə noql olunsun. Hətta bu günlərdə sizin energetika naziri Moskvada olarken və baş nazirin birinci müavini Nemtsovla görüşərkən Rusiya televiziyası ilə belə qısa veriliş verildi: Rusyanın baş nazirinin birinci müavini Nemtsov sizin energetika nazirinə söylədi ki, siz Xəzər dənizində nə qədər neft çıxarırsınız, çıxarın, amma bunun hamısını Rusiya vasitəsilə noql etməlisiniz. Yeni Rusiya əgər bizim müqavilə bağlamağımızın qarşısını ala bilmədisə, bizim neft ixracı yollarının qarşısını almaq istəyir. Bunu Amerikanın idarəetmə aparıcı və xüsusən cənab Bill Clinton da yaxşı bilir.

Ona görə biz ilkin neftin ixracı üçün iki neft kəmərinin çəkilməsi haqqında qərar qəbul etdik. Bunu mən cənab Clinton da takidla dedi. Bir neft kəməri Rusiya ərazisindən Qara dənizdəki Novorossiysk limanına, ikinci neft kəməri isə Gürcüstan ərazisində yenə də Qara dənizdəki Supsa limanına gedəcəkdir. Bunlar ilkin neft üçündür. Amma biz böyük neft gözləyirik. Neinki Azərbaycanın neft yataqlarından, hətta Qazaxistəninin neft yataqlarından hansı istiqamətdə böyük neft ixrac etmək olar? Biz şəxsən belə neft borusunun Gürcüstan-Türkiyə-Aralıq dənizi-Cey-

han limanı marşrutu ile çekilmesini nəzərdə tutur. Rusiya isteyir ki, neftin hamisi onun ərazisindən keçsin, İran isteyir ki, onun ərazisindən keçsin. Hətta çoxları hesab edirlər ki, əgər bu boru xətti İran ərazisindən keçərsə, bu, kommersiya nöqtəyi-nəzərindən daha səmərəlidir.

İlkin neft kəmərinin Rusiyadan keçməsindən Rusiya böyük çətinliklərə rastlaşdı. Çeçenlər onların ərazisindən yüz kilometrlik boru xətinin keçməsinə etiraz etdilər. Rusiya rəhbərləri mənə müraciət etdilər. Çeçenistanın prezidenti Aslan Məşədov Bakıya, mənim yanımı gəldi. Sonra Rusiyadan baş nazirinin birincini müavini Nemtsov Bakıya gəldi. Biz Bakıda üç tərəf – Rusiya, Azərbaycan, Çeçenistan arasında saziş imzaladıq.

Qazaxıstanla bizim aramızda saziş var. «Şevron» şirkətinin «Tengiz»de hasil etdiyi nefti biz artıq Xəzər dənizindən Bakıya, Bakıdan isə Gürcüstan ərazisi ilə Qara dənizə çıxarıraq. Bunu biz tankerlər və demir yolu vasitəsilə edirik. Amma Nazarbayev ilə mən iyun ayında saziş imzaladıq ki, Qazaxıstandan Bakıya qədər Xəzər dənizinin dibi ilə neft kəməri çəkilsin. Ona görə də bütün Xəzər dənizi hövzəsində çıxan neft xarici bazara – Qərbə yalnız Azərbaycan ərazisindən gedəcəkdir. Bu, Qərb üçün də, Amerika üçün də ən əlverişli marşrutdur.

S u a l : 1995-ci ilin sonunda prezident Klinton və Entoni Leyk məndən xahiş etdilər ki, ilkin neftin ixracı üçün boru kəmərlərinin – iki boru kəmərinin çəkilməsi barədə Amerikanın mövqelərini bildirmek üçün sizin regiona səfər edim və Sizinlə görüşüb onların fikirlərini Sizə çatdırıram. Bu baxımdan bilmək istərdim ki, cənab Entoni Leykin idarəetmə aparatının bu məsələdə mövqeyi barədə deməye sözü varmı?

E n t o n i L e y k : Cox qısaca məlumat verəcəyəm. Tamamile aydınır ki, bizim strateji baxışımız Sizin indi söylədiyiniz mövqelərə tam yaxındır. Mənə belə gelir ki, ruslar da artıq bu məsələdə bizim mövqeyimizi aydın surətdə başa düşübələr. Mən özüm şəxsən 1993-95-ci illərdə aparılan danışqlarda iştirak edən şəxs kimi bildirirəm ki, bu mövqelər aydın şəkildə ruslara bildirilib. Mən əminim ki, bu stol arxa-sında əyləşən hər bir şəxs bu məsələnin strateji və iqtisadi baxımdan nə qədər əlverişli olmasını gözel dərk etsə də, Vəsiqətəndə bu məsələ hələ də dərinəndə dərk olunmayıb. Ona görə hesab edirəm ki, Sizin Vəsiqətəndə səfəriniz bu məsələnin geniş şəkildə açıqlanması işinə də öz töhfəsinə verəcəkdir.

S u a l : Əgər icazə versəniz, mən cənab Heyqin qaldırdığı suala şayidaram. Bu bilavasita boru kəmərləri ilə əlaqəsi olan Dağılıq Qara-

bağ məsələsidir. Bilmək istərdim ki, Dağılıq Qarabağ münaqişəsinin həll olunması üçün potensial güzəştlər etməyə bir yer var mı? Ümumiyyətə, bu məsələ barəsində Sizin mövqeyinizi açıqlamağı xahiş edirəm.

C a v a b : Cox təşəkkür edirəm. Bu mənim üçün vacib sualdır. Çünkü sizə bildirdim ki, buraya gələrkən mənim ən birinci məqsədim Dağılıq Qarabağ münaqişəsinin həll olunmasında Amerika Birleşmiş Ştatlarının yardımının artırılmasıdır. Sizə payənlən xəritədə görürsünüz ki, Dağılıq Qarabağ özü də daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Üç il bundan önce biz atəşin dayandırılması haqqında saziş imzalamışıq, üç ildir atəş yoxdur.

Nəhayət, keçən ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə məsələnin sülh yolu ilə həlli üçün üç princip müəyyən edilib: birinci, Azərbaycan və Ermənistən respublikalarının ərazi bütövlüyünün tənimsəsi; ikinci, Dağılıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarə statusu veriləsi; üçüncü, Dağılıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin olunması. Bu principlər bizi tam qane etməsə də, Lissabonda bunların qəbul olunmasına səs verdik. ATƏT-in 54 üzvündən 53-ü, o cümlədən Amerika Birleşmiş Ştatları bu prinsiplərə səs verdi. Ermənistən isə buna etiraz etdi.

Bilirsiniz ki, indi ATƏT-in Minsk qrupunun həmsədrleri Amerika, Rusiya və Fransadır. Üç prezident – Bill Klinton, Jak Şirak, Boris Yeltsin iyunun 20-də Denverdə birgə bəyanat veriblər ki, bu məsələ sülh yolu ilə həll olunsun. Amerika tərəfindən həmsədrliyin canab Stroub Talbott heyata keçirir. Son dəfə üç həmsədrin bize təklifləri olubdur və bunlar iki hissədən ibarətdir. Birinci mərhələdə Dağılıq Qarabağın ətrafında olan altı rayonun Ermənistən silahlı qüvvələrindən azad edilməsi, bu torpaqlar azad olunandan sonra isə oradan çıxarılmış vətəndaşların yerlərinə qayıtməsi. Mən bu xəritəyə bir balaca izahat vermək istəyirəm. Qırmızı rənglə Dağılıq Qarabağın ərazisi rənglənibdir. Yaşıl rənglə rənglənən ərazi Azərbaycanın Dağılıq Qarabağın ətrafında olan altı inzibati rayonudur. Sarı rənglə rənglənən ərazi Azərbaycanın Laçın rayonu – tamamilə azərbaycanlılar yaşayan və Azərbaycana mənsub olan rayondur – bu da işğal edilibdir. Burada Şuşa rayonu var, Dağılıq Qarabağ vilayətinin daxilində olubdur, ancaq əhalisinin tam əksəriyyəti azərbaycanlılar idi və bura Azərbaycanın tarixi mədəniyyət mərkəzidir. Bütün bu rəng-

lənmiş yerlər Azərbaycan ərazisinin 20 faizidir və hamisi Ermənistan silahlı qüvvələrinin işgali altındadır. Bu eraziden bir milyon Azərbaycan vətəndaşı zorla çıxarılıb, indi Azərbaycanın başqa yerlərində çadırlarda yaşayırlar. Cənab Bjezinski gedib o çadırları görübdir.

Minsk qrupunun son teklifinə görə biz birinci növbədə yaşıł rəngle rənglənmiş rayonların azad olunmasını və buranın əhalisinin, vətəndaşların öz yerlərinə qayıtmamasını tələb edirik. Ondan sonra, ikinci mərhələdə, Dağlıq Qarabağın statusu müəyyən olunarkən sarı rəngle rənglənmiş Azərbaycan rayonlarının da işğaldan azad olunmasını tələb edirik. Bilirsiniz ki, bir milyon qaçqın bes ildir çadırlarda yaşayır. Respublikanın yeddi milyon əhalisindən bir milyonu qaçqındır. Onu da bildirmək istəyirəm ki, Rusiya öz qoşunlarını burada yerləşdirib bu məsələni həll etmək haqqında bir neçə dəfə bizə vəd vermişdi. Amma biz Rusiya qoşunlarının Azərbaycana gəlməsinə razılıq verməmişik. Azərbaycanda Rusyanın qoşunları da, hərbi bazası da yoxdur.

Ermənistanda Rusyanın böyük hərbi hissələri, hərbi bazası var və Rusiya ilə Ermənistanda hərbi ittifaq var. Ermənistandan Türkiye və İranla sərhədlərini da Rusyanın qoşunları mühafizə edir. Gürcüstan da belə vəziyyətdədir. Amma biz Qafqazda yegane dövlətik ki, ölkəmizdə bir dənə de rus əsgəri yoxdur.

Bələ cətin vəziyyətdə olduğumuz halda, Rusiya dəfələrlə bize təklif edib ki, onun qoşunlarının Azərbaycanda yerləşdirilməsinə razılıq verək və onlar işgal olunmuş torpaqları azad etsinlər. Ancaq biz buna razılıq verməmişik. Buna görə də Ermənistandakı hərbi hissələrinin buradan çıxarılması üçün ATƏT-in çoxmili sülhmeramlı qüvvələrinin təşkil olunması və bölgəyə göndərilməsi lazımdır.

S u a l : Cənab Prezident, Sizə şəxsi həyatınızla bağlı ideoloji bir sualla müraciət etmək istəyirəm. Sizin çox heyranediciliyi karyeranız olub, Siyasi Büro üzvlüyüne qədər ucalmışınız, indi ise öz dövlətinizin rəhbərorisiniz. Şəxsən Sizin özünüzdə bu ideoloji deyişiklik necə baş veribdir?

C a v a b : Size bəlkə təəccübüldür, amma eyni zamanda təbiidir. Mənim o dövrdəki həyatım və fəaliyyətim həyatımın bir mərhələsidir. 1980-ci ilin axılarından, xüsusən 1987-ci ilde Siyasi Bürodan istefə və rəndən sonrakı dövr mənim həyatımın ikinci hissəsidir. Mən sizə kiçik bir kitabça bağışlayacağam, orada görəcəksiniz ki, kommunist Heydər Əliyev nə cür antikommunist olubdur. Amma qısaca deyim. Bir neçə fi-

kir toqquşmasına görə mən 1987-ci ildə Siyasi Bürodan istefə verdim. 1988-ci ildə Ermənistandakı Azərbaycana təcavüz etdi, münaqişə başlandı. Mən buna etiraz etdim. Amma Kommunist Partiyasının rəhbərləri – Qorbaçov və başqaları münaqişənin qarşısını almaq üçün heç bir iş görmedi.

1990-ci ildə Kommunist Partiyasının qərarı ilə sovet ordusunun böyük qoşun hissələri Bakıya yerdildi və onlar Azərbaycan xalqını qırıldı, milli azadlıq hərəkatını böğməğa çalışırdılar. O vaxt mən Moskvada yaşayırdım. Moskvada mitinqlərdə, toplantılarında Sovet İttifaqının qərarına qarşı etirazları bildirdim, Kommunist Partiyasını tərk etdim. Buna görə məni təqib etməyə başladılar. Mən isə Sovetlər İttifaqının dağılması üçün mübarizə apardım. Moskvada məni höbs etmək istədi, Azərbaycana gəldim. O vaxt orada hələ kommunist rejimi vardi. Mən orada yaşamağa imkan vermedilər, doğuldugum yerdə – blokada şəraitində olan Naxçıvana getdim. Üç il orada yaşadım. Sürgündə, ağır vəziyyətdə yaşadım. Orada Azərbaycanın demokratiya yolu ilə getməsi üçün ilk addımları mən atdım. Azərbaycanda hörmətli adam olduğunu görə Kommunist Partiyasının və Sovet İttifaqının dağılması haqqında mənim çıxışlarım insanları inandırırdı. Mən o vaxtdan Azərbaycanı demokratik, müstəqil dövlət görmək istəyirəm.

1993-cü ildə Azərbaycanda Vətəndaş müharibəsi başladığı zaman xalq məni tələb etdi, Bakıya gəldim. O vaxtdan da Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurmaq prosesi ilə məşğulanım. Bu müddətdə mənim gördüğüm işlər bunu sübut etmişdir.

Qafqazda Azərbaycanın tam dövlət müstəqilliyini qoruyub saxlamaq çox çətdir. Ərazilimizin 20 faizi Ermənistandakı silahlı qüvvələrinin işgali altındadır. Bir milyon vətəndaşımız qaçqındır, çadırlarda yaşayır. Qoşularımızdan Gürcüstanla, Türkiye ilə çox dostuq. Ancaq çox güclü rəqiblərimiz, düşmənlərimiz var. Belə bir şəraitdə mən müstəqilliyi do saxlayıram, demokratiyani da yaradıram. Ölkəmizdə siyasi plüralizm mövcuddur, kim öz fikrini necə istəyirə, o cür də ifadə edir.

Bizdə fikir azadlığı var, 30-dan artıq partiya fəaliyyət göstərir. Sekiz partiya Parlamentdə təmsil olunubdur.

S u a l : Cənab Prezident, icazənizlə, irəliya baxaq. Hesab edirom ki, NATO-nun Şərqə doğru genişlənməsinə dair qərar qəbul edildikdən sonra Rusyanın strateji planlarında keçmiş Sovetlər İttifaqına məssub olmuş indiki müstəqil dövlətlərlə siyasetin necə qurulması məsəlesi də

olacaqdır. Mən istər bu ölkələri iqtisadi cəhətdən bir-birindən asılı etməyi, istərsə de siyasi müstəqillik məsələsini nəzərdə tuturam. Cənab Prezident, belə bir fərziyyə irəli sürürəm: əger Siz Amerika Birleşmiş Ştatlarının gələcək prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olsaydınız, keçmiş Sovetlər İttifaqına mənşəb olmuş ölkələrə dair prezidentin münasibətinin, siyasetinin müəyyən edilməsi üçün Rusiya barədə hansı mövqə tutardınız və onunla necə danışardınız?

C a v a b : Cox yaxşı məsləhətlər verərdim, xahiş edirəm məni o vəzifəyə təyin edəsiniz (Gülüş). Mən kömək edərəm, çünki Rusiyani xoç yaxşı bilirəm. Azərbaycanın ise vəziyyəti xüsusilə çətindir. Rusiya Ermənistəni Qafqazda özünün ən böyük dayağı hesab edir. Kiçik bir yerdə, 29 min kvadratkilometr ərazidə Rusyanın nə qədər əsgerləri yerləşdirilir! Son vaxtlar məlum oldu ki, axırıncı üç il müddətində Rusyanın Müdafiə Nazirliyi Ermənistana gizli olaraq, qeyri-qanuni surətdə bir milyard dollar dəyərində ən güclü silahlar veribdir. Biz bu məsələni prezident Boris Yeltsinin qarşısında qaldırımışıq. Bizdə siyahılar var ki, oraya hansı raketler, tanklar verilibdir. Hətta nüvə başlığı olan raketlər. Bunlar nəinki Azərbaycanı, onun bütün ətrafinı dağlıda bilər. Sizə bir xəritə verilibdir. Bu xəritədə Rusyanın Ermənistana verdiyi raketlərin hansı dairəni dağlıda bilmək imkanları göstərilibdir. Ona görə də əgər mən prezidentin milli təhlükəsizlik üzrə köməkçi olsaydım, Amerika prezidentinə məsləhət verərdim ki, bu məsələlərə daha da ciddi münasibət göstərsin. Biz MBD-nin üzvüyük, ancaq müstəqil mövqeyimiz var və müstəqil mövqeyimiz görə də orada xoç sevilən ölkə deyilik.

S u a l : Siz bu məsələni cənab Yeltsinin qarşısında qaldıranda onun mövqeyi necə oldu? Bir halda ki, Rusiya Qarabağ münaqişesinin həllində həmsədr kimi çıxış edir, onun bu cür hərəkətinə Sizin münasibətiniz nadən ibarətdir?

C a v a b : Paradoks elə bundadır. İndi mən nə edə bilərəm? Biz kiçik bir ölkəyik, ərazilimizin da 20 faizi işğal olunubdur. Mart ayında Moskvada olarkən, MDB ölkələri dövlət başçılarının toplantısında çıxış edərkən dedim: nə üçün Rusiya Ermənistanda hərbi baza saxlayır? Bu kimə lazımdır, kimin əleyhinidir? Ola bilərmi ki, bir ittifaqa, MDB-yə daxil olan iki dövlət arasında belə xüsusi hərbi ittifaq olsun? Mən mart ayında Yeltsinə dedim ki, Ermənistana verilmiş silahların hamısı qaytarılmalı və bu silahları göndərən adamlar cəzalandırılmalıdır. O, is-

tintaq orqanlarına əmr verib, istintaq aparırlar. Ancaq bize hər şey məlumdur, çünki bütün sənədlər bizim elimizə keçib və onların bir qismi qəzətəldə dərc olunubdur. İyunda mən Yeltsin ilə görüşərkən o, bir daha mənə söz verdi ki, lazımı tədbirlər görecəkdir. Gözləyirəm. İndi Yeltsin istirahətdədir, qayıdan sonra baxarıq.

Siz mənə sual verirsiniz, amma mən da sual vermək istəyirəm. Belə bir vəziyyətdə Amerika Konqresi 1992-ci ildə Azərbaycana qarşı ədalətsiz qərar, 907-ci maddə qəbul edibdir. Prezident Clinton mənimlə danışqlarda deyib ki, o bu maddənin əleyhinədir. Dövlət katibi xanım Olbrayt çıxış edib, bu maddənin ləğv olunmasını tələb edibdir. Keçmişdə cənab Buş da bunun əleyhinə olubdur. Bir neçə gün bundan önce konqresmen King Konqresə yaxşı bir qərar layihəsi verib, bu maddənin ləğv olunmasını tələb edir.

Burada da paradoks var. Ermənistən ərazilimizi işğal edib, insanlığını yerindən-yurdundan çıxarıbdır. Bizi isə günahlandırırlar ki, guya Ermənistəni blokadaya almışıq və ona görə Amerikanın yardımından məhrum olmuşuq. Amerika Ermənistana ildə 100 milyon, 250-300 milyon dollar yardım edir, amma biza etmir. Amerikanın şirkətləri galib Azərbaycanda uzunmüddətli – 30, 40, 50 illik iş görməyə başlayıblar və Amerika bundan çox böyük fayda götürə biləcəkdir. Belə halda Amerika Azərbaycana qarşı ayrı-seçkilik edir. Mən bu gün Konqresdə bu məsələlər haqqında danışacağam. Bu barədə cənab Bjezinski ilə dəfələrlə danışmışıq. Mən sizi də bu ədalətsizliyi aradan götürməyə dəvət edirəm.

Amerika dövlətinin, cəmiyyətinin dünyada ən böyük xüsusiyyəti onun ədalətli olmasıdır. Amma ABŞ Konqresinin belə ədalətsiz hərəkəti Amerikanın ümumi imicinə heç uyğun gəlmir. Biz bu məsələləri qaldırarkən bəzən deyirlər ki, bunlar erməni diasporunun, lobbisinin təsiri altında olubdur. Mən bəzən düşünürəm – erməni lobbisi Amerikanın hakimiyyət dairələrindən güclüdürmü? Mən belə düşünmək istəmirəm. Mənə deyirlər ki, Amerikada bir milyon erməni yaşayır. Amerikanın 300 milyon ehalisi var. Əgər bir milyon erməni sizin başınıza bu işi getirecekse, onda bir azdan sonra Amerikada da bir erməni dövləti yaranacaqdır, bu təhlükənin qarşısını alın.

Siz xatırlayırsınız, mən Bakıda da sizə dedim – biz həqiqətən barış-sülh istəyirik. Azərbaycan və Ermənistən əsrlər boyu yan-yanaya yaşadıqları kimi, bundan sonra da min illərlə yan-yanaya yaşayacaqlar. Ona

görə bu düşməncilik, ziddiyət, ədavət olmamalıdır. Biz həqiqətən istəyirik ki, Ermənistana sülh yaransın, keçmişdə olan çox xoş münasibətlərimiz bərpa edilsin və sülh şəraitində yaşayaq. Mən Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarə statusu verilməsi haqqında deyəndə, sizi əmin etmək istəyirəm ki, onlara həqiqətən on yüksək şərait yaranacaqdır. Mən bilirəm, bizim yolumuz ancaq sülh yoludur və biz belə mövqedəyik.

Təşəkkür edirəm, sizinlə görüşümdən çox məmənunam. Sizin hər birinizi Azərbaycana dəvət edirəm. Çox rica edərdim ki, Azərbaycana gələsiniz. Cənab Bejzinski Azərbaycanda olub, o sizə danışa bilər. Cənab Skoukrof da olubdur. Amma hər birinizi yenidən Azərbaycana dəvət edirəm. Çox istəyirəm ki, sizinlə Azərbaycan arasında, şəxsən mənim aramda yaxşı dostluq əlaqələri yaransın. Təşəkkür edirəm, çox sağ olun.

«MOND» QƏZETİ AZƏRBAYCAN PREZİDENTİNİN ABŞ-a SƏFƏRİ HAQQINDA

Fransanın «Mond» qəzeti ABŞ-in Azərbaycan barəsindəki yeni siyasetinin Ermənistani və Amerikanın erməni lobbisini ciddi təşvişə saldığını yazar.

Qəzətin Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-a rəsmi səfəri zamanı Vəşinqtonda keçirdiyi uğurlu görüşlərdən bəhs olunan məqaləsində 8 milyard dollar dəyərində yeni neft müqavilələrinin imzalandığı bildirilir və xatırladılır ki, bu məbləğ 1996-cı ildə Beynəlxalq Valyuta Fonduun Rusiyaya ayırdığı kreditə təxminən bərabərdir.

«Mond» qəzeti Azərbaycan Prezidentinin Birleşmiş Ştatlarda hərəkətlə qarşılanması və imzalanan sənədləri ABŞ-in Qafqaz siyasetində yeni dəyişiklik kimi qiymətləndirir.

«HYUSTON XRONİKAL» QƏZETİNİN BAŞ REDAKTORU CEYMS HOVARD HİBBONS İLƏ MÜSAHİBƏ

2 avqust 1997-ci il

J u r n a l i s t : Cənab Prezident, Hyustona xoş gəlmisiniz! Sizin yaşadığınız iqamətgah Hyüstonun ən görkəmli yerlərində birində yerləşir.

Cənab Prezident, dünən Siz Vaşinqtonda olmusunuz, görüşlər keçirmisiniz. Xahiş edirəm, prezident Bill Klintonla görüşləriniz barədə fikirlərinizi mənimlə bələşəsiniz.

H e y d a r Ə l i y e v : Mən Amerika Birləşmiş Ştatlarına rəsmi səfər gəlmışəm, bu, ABŞ prezidenti Bill Klintonun dəvəti ilə həyata keçirilən rəsmi səfərdir, həm də Azərbaycan Prezidenti kimi, mənim Amerikaya ilk rəsmi səfərimdir.

Səfər zamanı mən bir çox görüşlər keçirmişəm. Mən dünən Ağ Evdə prezident cənab Bill Klintonla görüşlər keçirmişəm, danışıqlar aparmışam. Biz Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat və investisiyaların qarşılıqlı surətdə qorunması və təşviqi barədə sənəd imzalamışq. Amerikanın Energetika Nazirliyi ilə Azərbaycan arasında əməkdaşlıq haqqında və bir neçə digər sənədlər də imzalanmışdır.

Bilirsiz ki, dünən Ağ Evdə vitse-prezident Albert Qorun və ABŞ hökumətinin digər üzvlərinin iştirakı ilə Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının «Şevron», «Eksson», «Mobil» və «AMOKO» şirkətləri arasında çox böyük müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycanın dörd neft yatağının birgə işlənməsi barədədir.

Sizə məlumdur ki, Amerikanın bir çox neft şirkətləri Azərbaycan ilə six əlaqələr qurublar, biz müqavilələr imzalamışq, əməkdaşlıq edirik. Amerikanın adlarını çəkdiyim bu şirkətlərindən başqa «Yunokal», «Pennzoyl», «Mak-Dermott» şirkətləri də Azərbaycanda geniş fəaliyyət göstərirler.

Ağ Evdə dünən keçirdiyimiz danışıqlar Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bütün sahələrdə – siyasi, iqtisadi, təhlükəsizlik

sahələrində əməkdaşlıq haqqında sənədin və adlarını çəkdiyim digər sənədlərin imzalanması ilə başa çatmışdır.

S u a l : Cənab Prezident, Hyuston ilə Bakını birləşdirən bir cəhət də var ki, bu da neftdir. Bu iki şəhər neft mərkəzləri hesab olunur. Bilmək isteyirəm ki, Bakı neftinin müştəriləri var mı?

C a v a b : Müştəri çoxdur. Bizim əməkdaşlıq etdiyimiz şirkətlər Azərbaycana külli miqdarda investisiya qoyublar və onlar bundan böyük gelir elde etmək isteyirlər. Bu gelir isə neftdən ibarətdir. Onlar nefti dünya bazarlarında satıb qazanc əldə etmək isteyirlər. Ona görə də müştəri çoxdur. Hasıl edilən neftin əksəriyyəti Qərb bazarlarına çıxarılaçaqdır. Yəni həmin şirkətlər bu məhsulu hara isteyirlər, ora da satacaqlar. Burada məhdudiyyət yoxdur.

«Şevron» şirkəti Qazaxıstanın «Tengiz» yatağında neft istehsal edir. Onlar bu məhsulu Rusiya ərazisindən dünya bazarına çıxarırlar. Lakin görünür, bu neftin ixrac ediləsi sahəsində imkanları bir qədər məhduddur. Ona görə də onlar bize müraciət ediblər. Biz də həmin neftin dünya bazarına çıxarılması üçün onlara imkan yaratmışq. İndi Qazaxıstanın «Tengiz» yatağından hasil edilən neftin bir qismi Xəzər donizi ilə tankerlərdə Bakıya getirilir, Bakıdan isə dəmir yolu vasitəsilə biz onu Gürcüstana, oradan da Qara dənizdəki Batumi limanına çıxarıraq.

Biz Azərbaycan yataqlarından hasil edilecək neftin dünya bazarına çıxarılması üçün boru kəmərləri tikirik. Biz indi iki neft kəməri yaradıraq. Birinci boru kəməri artıq hazırkı, digəri isə çəkilir. Ən böyük neft kəməri artıq hazırkı, digəri isə çəkilir. Ən böyük neft komori isə Türkiyənin ərazisində Aralıq dənizinə çıxacaqdır. Bizim yataqlardan hasil edilecək ildə təxminən 60 milyon ton neft həmin boru kəməri ilə Aralıq dənizinə çıxarılacaqdır. Məhsulu oradan kim hara istəsə, ora da aparacaqdır. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları bu nefti Amerikaya getirməyəcəkdir. Amerikanın ətrafında neft çoxdur. Onlar bu nefti istədikləri yerdə satacaqlar.

S u a l : Cənab Prezident, Siz Sovet İttifaqının rəhbərlərindən biri olmusunuz. İndi isə Azərbaycanın rəhbərisiniz. Xahiş edirəm, deyəsiniz, Azərbaycan xalqı Sovet İttifaqının dağılmasından fayda götürəcəmi?

C a v a b : Mütləq! Biz Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan xalqı öz sərvətlərinin sahibi deyildi. Azərbaycanda neft istehsalının 200 illik tarixi var. 1920-ci ildə Sovetlər İttifaqı yaranan zaman bu

böyük ölkənin nefət tələbatının texminən 90 faizini Azərbaycan ödəyirdi. Ancaq biz bu neftdən özümüz istədiyimiz kimi istifadə edə bilmirdik. Hasıl edilən neftin hamısı Sovetlər İttifaqının tələbatının ödənilməsinə sərf olunurdu. Respublikamızın digər təbii sərvətləri, potensial imkanları da SSRİ-nin tələbatının ödənilməsinə sərf edildi. Amma indi biz müstəqil dövlətik. Bu müstəqillik Azərbaycan xalqı üçün bütün sahələrde tarixi əhəmiyyət daşıyır.

Yeri gəlmışken deym ki, iş təkçə bu təbii sərvətlərdən istifadə edilməsi ilə bitmir. Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur.

Sovetlər İttifaqının vaxtıla rəhbər şəxslərdən biri kimi deyə bili-rəm ki, mən Sovetlər İttifaqının dağılmamasını istəmisiəm və Azərbaycanın dövlət müstəqilliyi ələ etməsinin arzusunda olmuşam. İndi biz bu-na nail olmuşuq. Bu bizim üçün tarixi hadisədir.

S u a l : Sovet İttifaqı ayrı-ayrı milli azlıqları ve milletləri böğməgə nece nail ola bilirdi? Bu milli azlıqlar indi boy atmaqdadırlar.

C a v a b : Bilirsiniz, mən deyə bilmərəm ki, Sovet hökuməti milli azlıqları tamamilə böğubdur. Əgər belə demiş olsaq, bu, ədalətsizlik olardı. Sovetlər İttifaqında bütün milli azlıqların hüquqlarının qorunması üçün lazımı imkanlar yaranmışdı. O cümlədən Azərbaycan xalqının özünü respublikası, hökuməti, parlamenti var idi və o, bütün işləri öz dilində aparmaq imkanına malik idi. Azərbaycan öz milli mədəniyyəti-ni, elmini, ənənələrini inkişaf etdirirdi. Ancaq müttəfiq respublikalar Sovetlər İttifaqının tərkibində olduqlarına görə, bu imkanlar müəyyən qədər məhdudiyyətdirdilər.

Sovet hakimiyəti dövründə bəzi milli azlıqlara qarşı çox böyük haqsızlıqlar olmuşdur. Məsələn, Qafqazda yaşayan çəçenlər, inquşlar, Krim tatarları və bu kimi başqa milli azlıqlar İkinci Dünya müharibə-sindən sonra öz yerlərində zorla köçürülmüşlər. Sovetlər İttifaqı dövründə Azərbaycan xalqına qarşı da ədalətsizlik edilmişdir. Məsələn, 1948-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların kütləvi suretdə, zorla Azərbaycana köçürülməsi barədə qərar qəbul edilmiş və heyata keçirilmişdir.

Sovetlər İttifaqı rəhbərlərinin milli siyaset sahəsində böyük sehvleri də olmuşdur. Keçmişdə Sovetlər İttifaqına mənsub olmuş ölkələrdə indi davam edən hərbi münaqişələr mehz buraxılan həmin sehvler nə-

ticəsində baş vermişdir. 1988-ci ildə Ermənistən Azərbaycana hərbi təcavüz etmişdir. Bu hərbi təcavüzün məqsədi Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətini qoparib Ermənistana birləş-dirmək olmuşdur. O vaxt həm Azərbaycan, həm də Ermənistən Sovet-lər İttifaqının tərkibində bərabərhüquqlu respublikalar idilər. Əgor bir respublika başqa bir respublikaya təcavüz edibə və bunlar ikisi də bir dövlətin tərkibində idilərsə, onda gərək Sovet hökuməti bu münaqişə-nin qarşısını alayıdı.

Mən o vaxt baş vermiş başqa bir faciə haqqında da sizə məlumat vermək istəyirəm. 1990-ci ilin yanvar ayında Azərbaycan xalqı Sovet İttifaqı tərəfindən respublikamıza qarşı törədilən ədalətsizliklərə etiraz etmək və öz milli azadlığına nail olmaq üçün kütləvi tədbirlər, mitinq-lər keçirdiyi zaman sovet ordusunun böyük qoşun hissələri Bakıya yeri-dilmiş və dinc, günahsız insanlar şəhid olmuş, öldürülmüşlər, küçələr qana boyanmışdı.

Bu ədalətsizliklər bir tərəfdən ayrı-ayrı münaqişələrin yaranmasına, ikinci tərəfdən Sovetlər İttifaqının dağıdılmasına səbəb olmuşdur.

S u a l : Cənab Prezident, bilmek istəyirəm ki, ayrı-ayrı xalqlar, mə-sələn, erməni və Azərbaycan xalqları arasında münaqişələrin baş ver-məsində milletçiliyin də rolu var mı? Bu münaqişələr bəzi xalqların qannda olan əlamətlərdən yaranır, yoxsa bunun başqa səbəbləri var?

C a v a b : Şübhəsiz ki, bu münaqişələrin baş verməsində millətçi-liyin rolü vardır. Digər tərəfdən, torpaq iddiası, separatlılıq da bu mü-naqişələrin səbəbləridir. Məsələn, Ermənistən Azərbaycana təcavüz edibdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisində qoparib özüne bağlaşın. Bu, beynəlxalq hüquq normalarına və insan hüquqlarına zidd olan bir hərəkətdir. Bu, bir ölkənin başqa bir ölkənin ərazisini zorla ələ keçirmək niyyətidir. Siz tarixdən bilirsiniz ki, bir çox müharibələr də belə səbəblərdən baş veribdir.

S u a l : Cənab Prezident, bu münaqişənin həlli yollarını nədə görürsünüz? Mümkünsə, Ermənistən ilə Azərbaycanın özü üçün də kompromis addımların nədən ibarət olduğu barədə fikirlərinizi söyləyəcəyiniz.

C a v a b : Bu münaqişənin həllini biz birinci növbədə sülh yolunda görürük. 1988-ci ildən başlayan münaqişə sonra müharibəyə çevrildi. Ermənistən silahlı qüvvələri ölkəmizə təcavüz etmiş, Azərbaycan ərazilərinin 20 faizini işgal etmişlər. İşgal edilmiş ərazilərdən bir mil-

yondan çox vətəndaşımız öz yerindən-yurdandan zorla qovulub. On minlərlə insan həlak olmuşdur. İşgal edilmiş torpaqlarda Azerbaycanın varidatı tamamilə dağılılmışdır. Bütün bu zərbələrə, ziyanlara baxmayaraq, biz üç il bundan əvvəl atəşin dayandırılması haqqında saziş imzalamışq. Üç ildir ki, atəş yoxdur. Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz öz tərəfimizdən kompromis addımlar atırıq.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının prinsipləri müəyyən edilmişdir. Bu prinsiplər üç maddədən ibarətdir: birincisi, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması; ikincisi, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüdürətətmə hüququ verilməsi; üçüncüüsü, Dağlıq Qarabağın bütün əhalisinin – həm erməni, həm azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunması. Bu prinsipləri qəbul etmək bizim üçün kompromisdir. Biz bunu qəbul etmişik, amma Ermənistan tərəfi bu prinsipləri qəbul etməyib. Onlar kompromiso getmirlər.

Cənab Bill Clinton ilə dünən keçirdiyimiz görüşdə də mən bu barədə etraflı söhbət açdım. Prezident Bill Clinton Azərbaycanın sülh təşəbbüs lərindən razıdır. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Amma Ermənistan bu prinsipləri qəbul etməyərək, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağa müstəqillik statusu əldə etmək istəyir. Biz isə buna yol verə bilmərik. Biz Azərbaycanın ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Yenə deyirəm, biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik, buna görə də kompromisə gedirik. Bu münaqişə indiyədək ona görə həll olunmayıb ki, Ermənistan tərəfi kompromisə getmir.

Prezident cənab Bill Klintonla dünən keçirdiyimiz görüşdən və apardığımız danışqlardan sonra mən belə qənaətə gəldim ki, Amerika Birləşmiş Ştatları və şəxşən prezident Bill Clinton bu məsələ ilə çox ciddi məşğul olacaqlar.

Jurnalist: Cənab Prezident, bilirom ki, başqa görüşləriniz də vardır, ona görə də vaxtınızı çox almaq istəmirəm. Çox sağ olun. Mən vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Çox sağ olun. Mən bu kitabları da sizə bağışlayıram, oxuyarsınız.

«OYL ƏND QAZ» JURNALI XƏBƏRLƏR REDAKSİYASININ BAŞ REDAKTORU İLƏ MÜSAHİBƏ

Hyiston

2 avqust 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Amerikanın «Oyl ənd qaz» («Neft və qaz») jurnalı xəbərlər redaksiyasının baş redaktoru Riçard Uitliyə müsahibə vermişdir.

Jurnalist: Cənab Prezident, mənə vaxt ayırdığınıza görə töşəkkür edirəm və Sizinlə görüşündən şəraf duyuram. Amerikaya ilk rəsmi səfəriniz münasibəti ilə Sizi təbrik edirəm və Sizə böyük uğurlar arzulayıram.

Heydər Əliyev: Səmimi sözlərə görə çox sağlam. Bəli, mənim Amerikaya rəsmi səfərim uğurlu keçir.

Jurnalist: Cənab Prezident, xahiş edirəm üstündə jurnalımızın adı həkk olunmuş bu hədiyyəni məndən qəbul edəsiniz.

Mən jurnalımızın redaktoru cənab Kennedinin salamını Sizə çatdırıram.

Heydər Əliyev: Cox sağlam.

Jurnalist: Cənab Prezident, şəklinizi çəkməyə icazə verirsinizmi?

Heydər Əliyev: Buyurun, mən heç bir şeyə məhdudiyyət qoymuram. Mənim mətbuatla əlaqəm çox yaxşıdır.

Sual: Cənab Prezident, Xəzər dənizinin enerji ehtiyatlarından istifadə olunmasından əldə etdiyiniz tərəqqi barədə fikirlərinizi mənimle bölüşərsinizmi?

Cavab: Bəli, bizim nailiyyətlərimiz vardır. 1994-cü ilin sentyabrında biz dünyanın nüfuzlu neft şirkətlərinin böyük bir qrupu ilə tarixi əhəmiyyətli bir müqavilə imzalamışq. Bu müqaviləyə «Ösrin müqaviləsi» adı verilibdir. Doğrudan da, bu çox böyük bir müqavilədir.

Bu gün deyə bilərəm ki, həmin müqavilə artıq həyata keçirilir. Müqavilə üzrə birgə işlənən yataqlardan bu ilin sentyabr ayında neft hasil ediləcəkdir. Biz bu neftin dünya bazarına ixrac olunması üçün bo-

ru kəmərlərinin tikilməsi işinə başlamışdır. İlk neft kəməri tikilibdir. Digər boru kəməri də tikilir. Birinci boru kəməri Rusyanın ərazisindən Qara dənizin Novorossiysk limanına, ikinci neft kəməri isə qərb istiqamətində – Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına gedəcəkdir. Böyük neft kəmərinin tikilməsi üçün də hazırlıq işləri görüldür. Hesab edirik, bu neft kəməri Türkiyənin ərazisindən keçib Aralıq dənizindəki Ceyhan limanına getməlidir.

1994-cü ildə imzaladığımız müqavilədən sonra biz bir neçə müqavilələr də imzalamışdır. Mən Amerikaya rəsmi səfərə gələnədək biz altı müqavilə imzalamışdır. Biz Vaşinqtonda «Şevron», «Eksson», «Mobil» şirkətləri ilə üç müqavilə imzaladıq. Bu müqavilələr Ağ Evdə imzalandı. İndi doqquz böyük müqavilə vardır. Vaşinqtonda bu üç müqavilədən əlavə, biz «AMOKO» şirkəti ilə bir neft yatağımızın birgə işlənməsi üçün onlara müstəsnə hüquq verilməsi haqqında saziş imzaladıq. Yəqin ki, onuncu müqavilə də «AMOKO» şirkəti ilə imzalanacaqdır.

S u a l : Cənab Prezident, bu məsələ ilə bağlı bir sualım var. «Azeri», «Çıraq» və «Günəşli» yataqları barədə həddindən çox yazılıbdır. Bu yataqların istismarı ilə bağlı çoxlu fikirlər irəli sürülbür. Azərbaycanda digər neft yataqları, məsələn, Neft Daşları kimi köhnə yataqlar vardır. Bu yataqların istismar edilməsi üçün hansı addımlar atılır?

C a v a b : Bilirsiz, biz Neft Daşlarını 50 ildir istismar edirik və bu yatağı bundan sonra da işlədəcəyik. Biz keçmişdən istismar etdiyimiz digər yataqlardan da hazırda istifadə edirik və bundan sonra da edəcəyik. Amma sizin adını çəkdiyiniz yataqlar yeni yataqlardır. Məsələn, zəngin «Günəşli» yatağının bir hissəsindən biz çoxdan neft çıxarıraq. Onun suyun çox dərinliyində olan digər hissesi isə «Azəri», «Çıraq» neft yataqları ilə bərabər ilk müqaviləyə daxil edilibdir. «Azəri», «Çıraq», «Günəşli» yataqlarından sonra «Qarabağ» yatağı vardır. Biz ABŞ-in «Pennzoil» şirkəti və digər şirkətlər ilə o yatağın istismar olunması barədə müqavilə imzalamışdır. «Şahdəniz», «Dan ulduzu», «Əşrəfi», «Lənkəran-dəniz», «Talış-dəniz», «Yalama-Samur» yataqları üzrə də bir sıra ölkələrin şirkətləri ilə müxtəlif müqavilələr imzalanıbdır.

Dünən Ağ Evdə biz «Abşeron», «Naxçıvan», «Oğuz» yataqlarının birgə işlənməsi üçün «Şevron», «Eksson», «Mobil» şirkətləri ilə müqavilələr imzalamışdır. Müqavilə imzalayacağımız yataqların sayı gələcəkdə daha da artacaqdır.

S u a l : Cənab Prezident, «Kəpəz» yatağının istismarından «Rosneft» şirkətinin geri çəkilməsi nə ilə əlaqədardır?

C a v a b : Bilirsiz, «Kəpəz» yatağı Xəzərdə Azərbaycan və Türkmenistan sektorlarının sərhədində yerləşir. Rusyanın «LUKoil», «Rosneft» şirkətləri bir neçə dəfə danışıqlar aparmışdır. Biz bildirmişdik ki, bu yataq həm Azərbaycana, həm də Türkmenistana məxsusdur. Mən Rusiyada rəsmi səfərdə olarken «LUKoil», «Rosneft» şirkətləri və Rusiya hökuməti bizi təklif etdilər ki, bu yatağın birgə işlənməsi ilə əlaqədar biz saziş imzalayaq. Yəni bu, müqavilə deyildir. O, sadəcə, bu yatağın birgə işlənməsi barədə bir protokoldur. Biz bunu imzaladıq. Amma sonra Türkmenistan bundan narazı oldu. Biz bildirdik ki, Türkmenistanın bu yataqdakı haqqını danmir. Yəni bu yataq sərhəddə yerləşir, onun bir hissəsi Türkmenistan sektorunda, digər hissəsi Azərbaycan sektorundadır. Ona görə də biz nezərdə tuturuq ki, orada müştərək iş görməliyik. Türkmenistan isə iddia edir ki, bu yataq onun sektorundadır.

Ümumiyyətlə, Türkmenistanın mövqeyini anlamaq mümkün deyildir. Türkmenistan bir tərəfdən Xəzərin sektorlara bölünməsi prinsipini əleyhinədir. Biz isə Xəzərin sektorlara bölünməsi prinsipi əsasında işləyirik və bunu ədalətli hesab edirik.

S u a l : Bəs kondominiuma necə baxırsınız?

C a v a b : Türkmenistan kondominiumun tərəfdarıdır. Əgər kondominium olsa, Türkmenistanın haqqı yoxdur desin ki, biz «Kəpəz» neft yatağı üzrə nə üçün protokol imzalamışdır. «Kəpəz» neft yatağı Xəzər dənizinin düz ortasındadır. Kondominiuma görə orada iş görməyə bizim ixtiyarımız vardır. Türkmenistan da kondominium prinsipinə tərəfdardır. Amma biz «Kəpəz» yatağı üzrə sənəd imzalayandan sonra Türkmenistan sektor prinsipi əsasında deyir ki, bu yataq onların sektorunda yerləşir.

Biz hesab edirik ki, sektor prinsipinə görə «Kəpəz» sərhəddə yerləşir, onun yarısı Türkmenistanın, yarısı Azərbaycanındır. Kondominiuma görə isə «Kəpəz» yatağını vaxtilə Azərbaycan mütəxəssisləri açığına və orada quyu qazdıguna görə həmin yatağı tamamilə götürüb istifadə etməyə bizim ixtiyarımız vardır.

S u a l : Siz Xəzərin dəniz olması barədə beynəlxalq prinsipin tərəfdarısınız, onun göl adlandırılmasının tərəfdarı deyilsiniz, doğrudur?

C a v a b : Bilirsiz, Xəzərin dəniz, ya göl olmasını gərkər arasdıraq. Mən bu barədə indi bir söz demək istəmirdəm. Biz bir şeyi əsas-

götürürük: Xəzər dənizində bütün neft yataqlarını Azərbaycan açıbdır. Sovet İttifaqının hakimiyyəti dövründə Xəzərdə bütün neft hasilatı işləri ilə Azərbaycan məşğul olurdu. Ona görə de Xəzərdəki bütün neft yataqlarında bizim haqqımız vardır. Bundan əlavə, 1970-ci ilde Sovet hökuməti Xəzər dənizinin sektorlara bölünməsi haqqında qərar qəbul edibdir. Biz Xəzər dənizində hasil olunan nefti həmişə o qərar əsasında bölmüşük. Sovet hakimiyyəti dövründə Xəzərdə neft istehsalı ilə Azərbaycanın neft idarəsinin məşğul olmasına baxmayaraq, sektorlar prinsipi əsasında Azərbaycan sektorunda hasil edilən neft Azərbaycanın hesabına golirdi, Türkmenistan sektorunda nefi Azərbaycanın neft idarəsi tərəfindən çıxarılsa da, Türkmenistanın hesabına gedirdi. Biz bu princip əsasında işləyirdik.

Yeni principle yaratmaq üçün danışıqlar aparmaq lazımdır. Amma biz hesab edirik ki, bu, ədalətli principledir.

S u a l : Cənab Prezident, Siz indice «danışıqlar» sözünü işlətdiniz. Bilmək istərdim ki, Azərbaycanın Rusiya ilə münasibətləri sahəsində danışıqlar aparılırmı? Siz, ümumiyyətlə, bu münasibətləri necə xarakterize edirsiniz? Eyni zamanda, İranda yeni prezident seçilmiş Xətəminin hakimiyyətə gəlməsi ilə əlaqədar İran-Azərbaycan münasibətlərin də hansı dayışıklıklar gözənlənilir? Ümumiyyətlə, Rusyanın Xəzəryəni dövlətlərə münasibətləri barədə nə deyə bilərsiniz və Azərbaycanın bu barədə mövqeyi nədən ibarətdir?

C a v a b : Azərbaycanın Rusiya ilə əlaqələri normaldır. Rusiya Azərbaycanın qonşusudur və böyük bir ölkədir. Azərbaycan vaxtile 200 il Rusyanın tərkibində olubdur. Bizim ölkələrimizin iqtisadiyyatı bir-birinə çox bağlıdır. Biz bu iqtisadi əlaqələrimizi davam etdirmek və başqa sahələrdə də əməkdaşlıq etmek isteyirik.

Rusiyada çoxlu azərbaycanlılar, Azərbaycanda da ruslar yaşayırlar. Ona görə də biz isteyirik ki, səhərlik əlaqələrimizi daha da inkişaf etdirik.

Mən prezident Boris Yeltsinin dəvəti ilə bu il iyulun 3-4-də Rusiyada rəsmi səfərdə olmuşam. Azərbaycan Prezidenti kimi, bu mənim Rusiyaya ilk rəsmi səfərim idi. Görürsünüz, bu qısa müddətdə mən həm Rusiyaya, həm də Amerikaya ilk rəsmi səfər etmişəm.

Mən Moskvada rəsmi səfərdə olarkən Boris Yeltsinlə və başqa şəxslərlə çox otralı danışıqlar aparmışam. Biz ölkələrimiz arasında əməkdaşlığı inkişaf etdirmək üçün bir neçə mühüm sənədlər imzalamışq. Biz

bu əlaqəleri davam etdirmek isteyirik. Ancaq bu əlaqələr Azərbaycanın müstəqilliyinə toxunmamalıdır, bərabərhüquqlu əlaqələr, həm də Azərbaycanın daxili işlərinə qarışmamaq şərti ilə olmalıdır.

Biz Azərbaycanın müstəqilliyini çox qoruyuruq. Biz müstəqilliyimizə zidd olan heç bir şeyə yol vermırıq.

Bilirsınız ki, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi müstəqil dövlətlər olan ölkələrin bezilərinin ərazisində Rusyanın hərbi bazaları, qoşunları vardır. O cümlədən Ermənistanda Rusyanın böyük hərbi bazası var. Ermənistandanın İran və Türkiyə ilə olan sorhədlərini Rusyanın sərhəd qoşunları qoruyurlar. Ancaq bizdə bunların heç birisi yoxdur. Biz buna heç vaxt imkan verməyəcəyik.

Biz Rusiya ilə yaxşı əlaqələr saxlayırıq, ancaq öz suverenliyimizi, müstəqilliyimizi qorumaq və təmin etmək şərti ilə əlaqələrimizi inkişaf etdirmək isteyirik.

S u a l : Ermənistən-Azərbaycan münaqişəsini həll etmək üçün Ter-Petrosyanla Sizin danışıqlarınızda bir tərəqqi əldə edilibmi?

C a v a b : Siz imkan verin, mən sizin əvvəlki sualınızın ikinci hissəsinə cavab verim. Siz İran haqqında soruşdunuz. İran Azərbaycanın cənubda yerləşən böyük qonşusudur. Biz İran ilə də dostluq əlaqələri saxlamaq isteyirik. İranda 30 milyon azərbaycanlı yaşayır. Bu, İranın əhalisinin təxminən yarısını təşkil edir. Ona görə də İranla normal əlaqələr saxlamaq isteyirik. Amma bizim dövlət quruluşlarımız bir-birindən fərqlənir. Biz onların daxili işlərinə qarışmırıq, onlar da bizim daxili işlərimizə qarışmamalıdır. Biz bu principle əsasında əlaqələrimizi saxlayırıq.

İranda yeni seçilmiş prezident Xətəmi sabah öz fəaliyyətinə başlayacaqdır. Biz keçmiş prezidentlə də, yeni prezidentlə də normal əlaqələr saxlamaq isteyirik. Əgər yeni prezident İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində bir müsbət təşəbbüs irəli sursə, biz onun tərəfdarı olacaqıq.

Siz Ermənistən haqqında soruşdunuz. Bilirsınız ki, Ermənistən ilə Azərbaycan arasında hərbi münaqişə mövcuddur. Bu münaqişə Ermənistən Azərbaycana hərbi təcavüzü nəticəsində baş veribdir. Ermənistən Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini silah gücü ilə, müharibə ilə elinə keçirmək və Ermənistana bağlamaq niyyəti ilə bu müharibəni başlayıbdır. Azərbaycan ərazisinin 20 faizi bəzi səbəblərdən Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunubdur. İş-

ğal edilmiş torpaqlardan bir milyondan çok Azərbaycan vətəndaşı zorla çıxarılbıdır. Onlar çadırkıda ağır vəziyyətdə yaşayırlar. Biz müharıbə istəmirik. Ermənistan ilə Azərbaycan arasında üç il bundan əvvəl atəşkəs haqqında saziş imzalanıbdir. Biz bu sazişi qoruyub saxlayırıq. Amma biz daimi sülh əldə etmək istəyirik. Bunun üçün də danışıqlar aparıraq.

Biz bu danışıqları ATƏT-in Minsk qrupu vasitəsilə aparırıq. Bu ilin əvvəlindən Minsk qrupunun üç həmsədri təyin edilibdir. ABŞ həmsədr olmaq vəzifəsini öz üzərinə götürübdir. Onunla bərabər Fransa və Rusiya da Minsk qrupunun həmsədrleridir. Biz ümidi edirik ki, bu üç böyük ölkə Minsk qrupuna rəhbərlik etdikleri dövrde Ermənistan-Azərbaycan münaqişesinin sülh yolu ilə həllinə nail olacaqlar.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə bu münaqişənin sülh yolu ilə həll olunması üçün əsas prinsiplər müəyyən edilibdir. Bu prinsiplər üç maddədən ibarətdir: Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin – azərbaycanlı və erməni əhalisinin təhlükəsizliyinin təmin olunması. Biz bu prinsipləri qəbul etmişik. Ermənistan isə onu qəbul etmir. Ermənistan Dağlıq Qarabağa müstəqillik statusu almaq istəyir. Beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar da bununla razı ola bilmez. Çünkü bu iddia beynəlxalq hüquq normalarına ziddir. Çünkü biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verə bilmerik.

Biz kompromislərə getmişik. Gərək Ermənistan da kompromislərə getsin. Mən Ermənistanın prezidenti ilə dəfələrlə görüşmüşəm və gələcəkdə görüsəcəyəm.

Biz prezident cənab Bill Klintonla dünənki görüşümüzdə bu münaqişənin sülh yolu ilə həll olunması məsələsini geniş müzakirə etdik. Prezident Bill Clinton bəyan etdi ki, ABŞ və onun prezidenti bu münaqişənin sülh yolu ilə həll olunmasına çalışacaqlar. Bu sahədə bu il naiyyət əldə etmək nəzərdə tutulubdur.

S u a l : Cənab Prezident, Sizcə, 907-ci maddə ləğv ediləcəkmi?

C a v a b : Mən çex isteyirəm ki, 907-ci maddə ləğv edilsin. ABŞ Konqresində, o cümlədən Nümayəndələr Palatasında və Senatda keçiridiyim görüşlərim zamanı mən bu barədə geniş danışıqlar apardım. Ey-

ni zamanda, Konqresin spikeri cənab Qinqriçlə, Beynəlxalq Əlaqələr Komitəsinin sədri cənab Gilmanla və prezident Bill Klintonla görüşlərimdə bu məsələni geniş müzakirə etdik. Bu danışıqlarda mənə söz verdilər ki, 907-ci maddənin ləğv olunmasına çalışacaqlar və bunu təmin edəcəklər. Bu maddə mütləq ləğv olunmalıdır.

Bir halda ki, siz Ermənistan-Azərbaycan münaqişəsi ilə maraqlanırsınız, mən bir məsələyə də toxunmamışam. Bilirsiniz ki, son vaxtlar aşkar edilibdir ki, Rusiya Müdafiə Nazirliyinin bəzi vəzifəli şəxsləri Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs davam etdiyi bir vaxtda Ermənistana bir milyard dollar dəyərində çoxlu silahlar vermİŞLƏR. Bu bizi çox ciddi narahat edir. Biz bu barədə etiraz vermişik. Mən Rusiyanın prezidenti ilə danışıqlar aparmışam. Biz tələb etmişik ki, onlar bu silahları geriye qaytarınsın, cinayət etmiş insanları cəzalandırsınlar. O silahların içərisində təhlükəli raketlər, hətta nüvə başlıqlı raketlər də vardır. Ona görə də bunlar çox təhlükəlidir.

S u a l : Cənab Prezident, bilirom ki, vaxtınız azdır. Amma iki sualım qalıbdır. Birinci sualım belədir: Çeçenistandan keçən boru kəməri təhlükəsizdirmi?

C a v a b : İndi təhlükəsizdir. Çünkü keçən ay biz – Rusiya, Azərbaycan və Çeçenistan nümayəndələri bu neft kəməri barədə Bakıda saziş imzaladıq. Çeçenistandan prezidenti Aslan Məşhədov Azərbaycana gəldi, mənə müraciət etdi. Onların xahişi ondan ibarət oldu ki, bu neft kəmərinin Çeçenistandan keçməsi üçün üçtərəflı saziş imzalansın. Mən buna razı oldum. Rusiyanın prezidenti Boris Yeltsin də buna razı oldu. Nöticədə iyulun 10-da Bakıda üçtərəflı saziş imzalandı. Hesab edirəm ki, indi bu məsələdə heç bir maneə yoxdur.

S u a l : Cənab Prezident, Bakı keçmiş Sovetlər İttifaqının elm və texnika mərkəzlərindən biri olubdur. Siz Azərbaycana rəhbərlik edərək və sonra Sovetlər Birliyində yüksək vəzifədə çalışarkən həm Azərbaycan, həm də keçmiş Sovetlər Birliyi elminin inkişafı üçün böyük xidmətlər göstərmisiniz. Sizcə, Azərbaycan, Bakı yenidən elmi tədqiqat mərkəzine çevriləcəkmi? Bakıda bu elmi işlərin gedisi necə olacaqdır?

C a v a b : Bakı yenidən elm mərkəzinə çevrilir və çevriləcəkdir. İndi biz bunun üçün daha böyük, geniş imkanlar əldə etmişik. Çünkü biz müstəqil dövlətik. O vaxtlar biz Sovetlər İttifaqının çərçivəsində hərəkət edə bilirdik. Amma indi görün, Amerika Birləşmiş Ştatlarının

elm, tədqiqat mərkəzləri ilə Azərbaycanın elm, tədqiqat mərkəzləri arasında nə qədər böyük əlaqələr yaranıbdır. Bakıda beynəlxalq elmi simpoziumlar keçirilir, dünyanın bütün ölkələrindən oraya nümayəndələr gəlirlər. Artıq dördüncü ildir ki, Bakıda beynəlxalq «Xəzərneftqaz» sərgisi keçirilir. Bu sərgidə bu il dünyanın 60 ölkəsindən 250 şirkət iştirak edirdi.

Jurnalıst: Cənab Prezident, müsahibə üçün çox sağ olun. Vaxtınız alıǵıma görə üzr istəyirəm.

Heydər Əliyev: Mən sizden xahiş edirəm ki, öz jurnalınızda Azərbaycan haqqında daha geniş məlumatlar verəsiniz. Mən neft boru kəmərləri barədə bu xəritəni sizə verirəm. Azərbaycan haqqında olan bu kitablardı da sizə bağışlayıram. Kitablarda neft haqqında da geniş məlumatlar vardır. Sağ olun.

Jurnalıst: Cənab Prezident, çox sağ olun.

«CHİCAQO TRIBUNE» QƏZETİNİN REDAKSIYA HEYƏTİ İLƏ GÖRÜŞ

Çikaqo

4 avqust 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Chicago Tribune» qəzetinin redaksiya heyəti ilə görüşdə çıxış etdi

— Mən sizi — «Chicago Tribune» qəzetinin rəhbər nümayəndələrini salamlayıram.

Mən Çikaqoya dünən gecə gəlmişəm. Bu gün Çikaqoda bu mənim birinci görüşümdür. Burada birinci görüşüm qəzetlə, jurnalistlərdir. Mən qəzet işçilərinə, jurnalistlərə, informasiya orqanlarına həmişə müsbət münasibət bəsləyirəm.

Bilirsiniz ki, mən Amerika Birleşmiş Ştatlarına prezident cənab Bill Clintonun dəvəti ilə rəsmi sefərə gəlmişəm. Artıq doqquzuncu gündür ki, mən Amerika Birleşmiş Ştatlarındayam. Nyu-Yorkda, Vaşinqtonda, Hyustonda olmuşam, indi Çikaqoya gelmişəm. Bir çox görüşlər keçirilib. Mən 70-dən artıq görüş keçirmişəm.

Amerikada mənim üçün ən əhəmiyyətli, vacib görüş avqustun 1-də Ağ Evdə prezident cənab Bill Clintonla keçirdiyim görüşdür. Bizim çox müfəssəl, ətraflı, əhəmiyyətli danışqlarımız oldu. Biz bunun nəticəsində çox mühüm sənədlər imzaladıq. Azərbaycan-Amerika əlaqələrinin partnyorluq əlaqələri soviyyəsində olduğunu bəyan etdik. Prezident Bill Clintonla mənim imzaladığım birgə bəyanatda bizim ölkərimiz arasında əlaqələrin inkişaf etdirilməsi və dostluq, partnyorluq əlaqələrinin olması təsdiq edilibdir. Biz dövlətlər, hökumətlərarası bir neçə sənəd de imzaladıq.

Ağ Evde Amerika hökumətinin yüksək vəzifəli şəxslərinin və mənim iştirakımla Amerika Birleşmiş Ştatları neft şirkətlərinin Azərbaycanla müştərək iş görməsi haqqında müqavilələr də imzalandı. Mən he-sab edirəm ki, bu, Azərbaycan-Amerika əlaqələrində tarixi bir hadisədir. Mən bunu çox yüksək qiymətləndirirəm. Bizim bütün sahələrdə - siyasi, iqtisadi, təhlükəsizlik, humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişaf etməsi üçün yeni mərhələ açılıbdır. Ona görə mən çox

məmənunam. Ümumiyyətlə, Amerika Birleşmiş Ştatlarda bize göstərilən qayğı, diqqət və qonaqpərvərliyə görə həddindən artıq məmənunam.

Bu gün və sabah Çikaqonu ziyarət etdikdən sonra mən vətənə qayıdacağım. Vətənə çox gözəl əhval-ruhiyyə ilə qayıdırıam. Deyəcəyim bu qədər. Sizin suallarınıza cavab verməyə hazırlamıram.

S u a l : Cənab Prezident, icazənizle birinci sualı verim.

Azərbaycandan, Mərkəzi Asiyadan, ümumiyyətlə, Qafqazdan çəkiləcək boru kəmərlərinə Amerika Birleşmiş Ştatlarda çox böyük məraqlı vardır. Bəziləri bu kəmərlərin Rusiyadan, bəziləri İrlandan və digərləri Türkiyədən keçəcəyini iddia edirlər. Hətta beziləri hesab edirlər ki, boru kəmərləri Rusyanın Novorossiysk limanına çəkilməlidir. Bilmək istərdik ki, Siz, Prezident kimi, bu boru kəmərlərinin hansı marşrutlarına üstünlük verirsiniz? Ümumiyyətlə, zəngin enerji ehtiyatlarının bölgədən Qərb bazarlarına ixrac olunması üçün çəkiləcək bu boru kəmərləri barədə nə deyə bilərsiniz?

H e y d a r Ə l i y e v : Azərbaycan, Xəzər dənizi hövzəsi enerji ehtiyatları ilə çox zəngindir. Xəzər dənizinin şərqi sahilində yerləşən Mərkəzi Asiya ölkələrində də böyük enerji ehtiyatları vardır. Azərbaycan artıq dünyadan böyük şirkətləri, xüsusən Amerika Birleşmiş Ştatlarının şirkətləri ilə bu qaz və neft yataqlarının birgə işlənməsinə başlayıbdır.

Bu günü qədər görülen işlər onu göstərir ki, bu ehtiyatlar bizim gözlədiyimizdən də çoxdur. Ona görə də bunları bir boru xətti ilə, bir neft kəməri ilə ixrac etmək mümkün deyil. Bunun üçün bir neçə neft kəməri olmalıdır. Bunun başqa səbəbi də var ki, əger bir yerdən maneqçılık olarsa, o biri istiqamətdən nefti ixrac etmək mümkün olsun.

Azərbaycanın Qərb şirkətləri konsorsiumu ilə yaranmış müştərək işi nəticəsində əldə ediləcək ilkin neftin ixracı barədə bizim cənab Bill Klintonla hələ iki il bundan əvvəl danışqlarımız, məsləhətəşəmlərimiz olmuşdur və biz iki neft kəməri çəkilməsini qərara alıq. Biz artıq bunları icra edirik. Bir neft kəməri Bakıdan, Azərbaycandan Rusyanın Novorossiysk limanına çəkilibdir. Qarşidakı sentyabr-oktyabr aylarında biz konsorsiumla birgə işlədiyimiz yataqlardan ilkin neft alacaq. Həmin nefti bu kəmərlə ixrac edə biləcəyik. Buna bir az maneqçılık vardır. Həmin kəmərin 100 kilometri Çeçenistan ərazisindən keçir. Çeçenistan ilə Rusiya arasında bu barədə razılıq əldə olunmamışdı. Ancaq mən

iyul ayının əvvəlində Moskvada rəsmi səfərdə olarkən biz bu məsələni həll etdik. Çeçenistanın prezidenti Aslan Məşhedov Azərbaycana geldi. O xahiş etdi ki, neft kəmərinin Çeçenistandən etibarlı və təhlükəsiz keçməsi üçün üçtərəflı – Rusiya, Azərbaycan və Çeçenistan arasındakı müqavilə imzalansın. Mən bu məsələni Moskvada müzakirə etdim. Prezident Boris Yeltsin de buna razılıq verdi. Bundan bir neçə gün sonra Rusyanın və Çeçenistanın nümayəndələri Bakıya gəldilər. Biz burada üçtərəflı müqavilə imzaladıq. Ona görə də mən belə hesab edirəm ki, biz nefti bu boru kəməri ilə ixrac edəcəyik.

Biz ikinci neft kəmərinin tikintisine başlamışıq. O, gələn ilin sentyabr ayında hazır olacaqdır. Həmin kəmər Qərb istiqamətində – Gürcüstən ərazisindən Qara dənizin Supsa limanına çəkilir. Burada da bir problem yoxdur.

Mən qeyd etdim ki, Azərbaycanda neft yataqları çox zəngindir və böyük neft hasilatı gözlənilir. Həmin iki boru kəməri bu neftin ixracını təmin edə bilməyəcəkdir. Ona görə də konsorsium bir neçə təklif hazırlanıb. Biz böyük neft kəmərinin tikilməsinə başlamalıyıq. Bu kəmərin marşrutları haqqında bir neçə təklif vardır. Bunların hamısı müzakirə ediləcəkdir.

Ancaq şəxşən mən bu kəmərin marşrutunun Azərbaycandan, Gürcüstəndən, Türkiyədən keçərək Aralıq dənizinin Ceyhan limanına çıxmamasına üstünlük verirem.

Hələlik bu da tam yeterli deyildir.

Qazaxıstanın «Tengiz» yatağında artıq xeyli neft istehsal olunur. Mən iyun ayında Almatıda rəsmi səfərdə olarkən prezident Nazarbayevlə bir saziş imzaladıq. Biz Xəzərin dibini ilə boru kəməri çəkib «Tengiz» neftini Bakıya getirmək, oradan isə dediyim bu neft kəmərləri ilə Qərbə ixrac etmək istəyirik.

S u a l : Cənab Prezident, xahiş edərdik, Ermənistan və Azərbaycan arasındaki münasibətlər barədə bizim məlumatlarımıza təzəleyəsiniz. Hazırkıda Ermənistanla her hansı diplomatik münasibətlər qurulubmu və temaslar varmı? Bu barədə fikirlərinizi bilmək istəyirəm.

C a v a b : Bilirsizsin ki, Azərbaycan və Ermənistan hələ Sovetlər İttifaqının tərkibində olan zaman, 1988-ci ilde Ermənistan Azərbaycana qarşı hərbi tacavüz etmişdir. Məqsəd isə ondan ibarət idi ki, Ermənistan Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini qoparıb özüne birləşdirmək istəyirdi. Bu münaqişənin qarşısı vaxtilə alına bilərdi. An-

caq bunu etmedilər. Sonrakı illerde bu münaqişə genişlənibdir. Bunun nəticəsində Ermonistan silahlı qüvvələri bezi səbəblərdən, xarici ölkələrin köməyindən istifadə edərək Azərbaycan Respublikasının ərazisinin 20 faizini işgal edibdir. İşgal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılbırdır. Onlar yerlərindən-yurdlarından dideştiq, Azərbaycanın müxtəlif bölgelərində çadırlarda yaşayır-ırgın düşübələr.

Qarşımızda olan bu xəritədə üç rənglə rənglənmiş bu ərazinin hamisi Ermenistan silahlı qüvvələri tərəfindən işgal olunmuşdur və indi də işgal altındadır. Orada yaşamış bir milyondan çox azərbaycanlı bu ərazilərdən zorla qovulubdur.

Qırmızı rənglə rənglənmiş ərazi Dağlıq Qarabağ vilayətinin ərazisidir. Yaşıl və sarı rənglərlə rənglənmiş ərazilər isə Dağlıq Qarabağın etrafında olan, Dağlıq Qarabağ vilayetine aidiyyəti olmayan inzibati rayonlarımızın ərazisidir. Bu torpaqlar artıq dörd ildir ki, işgal altındadır. Bizim bu torpaqlarımızın işgal altında olmasına və işgal edilmiş bu torpaqlarda bize ağır zərbələr vurulmasına, böyük itki lər verməyimizə, insanlarınımızın çadırlarda yaşamasına baxmayaraq, atəşin kəsilməsinə razılıq vermişik. Üç il bundan əvvəl atəşin kəsilməsi haqqında Ermənistana saziş imzalamışıq.

Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün danışçılar aparılır. Bu danışçılar ATƏT-in Minsk qrupu vasitəsilə aparılır. ATƏT-in Minsk qrupunun apardığı danışçılar və bizim seylerimiz nəticəsində keçən ilin dekabr ayında ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşündə bu münaqişənin sülh yolu ilə həll olunmasının prinsipləri müəyyən edilibdir. Bu prinsiplər üç maddədən - birinci, Azərbaycanın və Ermenistanın ərazi bütövlüyünün tanınmasından; ikinci, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsindən; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Biz bu prinsipləri qəbul etmişik. Lissabon Zirvə görüşündə ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərə səs veribdir. Ermenistan isə buna etiraz edir. Onlar Dağlıq Qarabağa dövlət müstəqilliyi statusunu almağı iddia edirlər.

Biz bir çox güzətlərə, kompromisləre getmişik. Ancaq Dağlıq Qarabağa dövlət müstəqilliyi verilməsinə, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaranmasına yol vere bilmərik.

Bu eyni zamanda beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının nizamnamesine, ATƏT-in prinsiplərinə ziddir.

Bu ilin əvvəlindən ATƏT-in Minsk qrupunun üç həmsədri müəyyən olunubdur. İndi Minsk qrupuna Amerika Birleşmiş Ştatları, Rusiya və Fransa həmsədrlər edirlər. Bu üç ölkənin prezidentləri - Bill Klinton, Boris Yeltsin, Jak Şirak iyunun 20-də Denverdə Ermenistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barede bəyanat veriblər. Bütün bunlar münaqişənin sülh yolu ilə həll olunması üçün biza böyük ümidiłr verir.

Təəssüf ki, son vaxtlar çox mənfi hallar da meydana çıxıbdir. Bu ilin əvvəlində aşkar olunubdur ki, Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri son üç il ərzində Ermenistana gizli, qeyri-qanuni yolla bir milyard dollar məbləğində silahlar veriblər. Bu silahların içərisində çox dəhşətli ağır silahlar, o cümlədən zenit raketləri, uzaq məsafəni vuran raketlər var. Onların arasında hətta nüvə başlıqlı raketlər də vardır.

Bu silahların siyahısı artıq bizi məlumatdır. Çünkü Rusyanın mətbuat orqanları bunların bir çoxunu artıq dərc ediblər. Hətta bu silahların verilmesi üçün Rusiya hökuməti tərəfindən qəbul edilmiş bəzi sərəncamların surətləri də metbuatda dərc olunubdur. Bu məsələ bizi çox narahat edir.

Mən bu ilin mart və iyul aylarında Moskvada olarkən, prezident Boris Yeltsinlə danışçılar apararkən bu məsələni çox kəskin qoymuşam. Ona rəsmi məktubla da müraciət etmişəm. Biz tələb edirik ki, bu silahlar Ermenistandan çıxarılsın və Rusiyaya qaytarılsın. Çünkü bu qədər silahların kiçik bir ərazisi olan Ermenistanda qalması çox təhlükəlidir. Bu, tekçə Azərbaycan üçün yox, bütün bölgəmiz üçün təhlükəlidir.

Sizdə olan xəritədə həmin silahların atəş imkanları öz əksini tapıb- dir. Bilirsınız ki, Ermenistanda Rusyanın hərbi bazaları vardır. Orada Rusyanın böyük hərbi hissələri yerləşir. Azərbaycan isə tam müstəqil bir dövlətdir. Bizim ölkəmizdə heç bir xarici dövlətin, o cümlədən Rusyanın bir nəfər də olsun əsgəri yoxdur.

Rusyanın Ermenistana silah verməsi, şübhəsiz ki, vəziyyəti çətinləşdirir. Ancaq eyni zamanda mən conab Bill Klintonla apardığım danışqlardan, Amerika Birleşmiş Ştatlarında keçirdiyim görüşlərdən çox ümidił əhval-ruhiyyədəyəm.

Prezident Bill Klintonla mənim danışqlarımnda bu məsələ çox mühüm yer tutdu. Mən bəyan etdim ki, Minsk qrupunun son dəfə biza - həm Ermenistana, həm də Azərbaycana verdiyi təklifləri mən danışçıları intensivləşdirmək üçün əsas kimi qəbul edirəm. Prezident Bill

Klintonun və mənim imzaladığımız birgə bəyanatda yazılıbdır ki, Amerika Birleşmiş Ştatları bu münaqişənin 1997-ci ildə həll edilməsinə xüsusi səyələr qoyacaqdır.

Biz bölgemizdə, Ermənistanda Azərbaycan arasında tam sülhün bərpə olummasının tərəfdarıyız. Azərbaycanın ərazi bütövlüyü bərpə edilməlidir, qaćınlar öz yerlərinə, yurdularına qaytılmalıdır, Dağlıq Qarabağ'a Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir. Mən hesab edirəm ki, bu şərtlər əsasında biz böyük sülh əldə edə bilərik.

S u a l : Cənab Prezident, biz bilirik ki, Naxçıvan Muxtar Respublikası Ermənistənə ərazisinin yaxınlığında yerləşir. Azərbaycan ərazisində isə Dağlıq Qarabağ adlı bir erməni anklavi vardır. Ermənistanda da nişqalar zamanı Naxçıvanın ərazi bütövlüğünün qorunması məsəlesi də müzakirə olunurmu? Ümumiyyətlə, Siz bu hali necə şərh edərdiniz?

C a v a b : Bilirsınız, bunlar bir-birinə bənzər şəyər deyildir. Sadəcə olaraq, 20-ci illərin əvvəllərində Sovetlər İttifaqının xəritəsini düzəldərkən çox ədalətsizlik ediblər. Qədim Azərbaycan torpağı olan Naxçıvanı Ermənistana verilmiş bu kiçik dəhlizlə Azərbaycanın əsas hissəsindən ayrıblar. Dağlıq Qarabağ isə Azərbaycanın mərkəzində olan bir yerdür və ora erməni anklavi deyildir. Bu münaqişə başlayanda orada yaşayanların 70 faizi ermənilər, 30 faizi isə azərbaycanlılar olub.

Naxçıvan Muxtar Respublikasının tehlükəsizliyinin qorunması bizim əsas vəzifələrimizdən biridir. Biz bunu heç vaxt Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirmirik.

Bu münaqişə başlayandan sonra Dağlıq Qarabağda mən söylədiyim vəzifət yaranıbdır. Bir daha bildirmək istəyirəm ki, Dağlıq Qarabağ heç vaxt Ermənistana mənsub olmayıb. İş onda deyildir ki, hansı ərazidə kim yaşayır. Sizin Amerikada da ele ştatlar var ki, orada ermənilər çox sıx yaşayırlar. Bu o demək deyil ki, ora Ermənistənə ərazisidir. Ona görə də, bir də qeyd edirəm ki, siz dediyiniz bu məsələlər bir-birinə bənzər deyil, bir-biri ilə bağlı deyildir.

S u a l : Cənab Prezident, mənim sualım silahlar barədədir. Sizdə məlumatlar, sübutlar varmı ki, Ermənistana verilmiş bu silahlar Rusiyanın rəsmi dairələri tərəfindən Çeçenistana göndərilmək üçün nəzərdə tutulmuş, lakin Çeçenistana gəlib çatmayan, Ermənistana gedən silahlar olubdur? Yəni Rusiyanın ayrı-ayrı qüvvələri, dairələri həmin silahları Çeçenistanda olan rus qoşunlarına göndərilmək adı ilə almış, sonradan isə varlanmaq məqsədi ilə silahları Ermənistana ötmüşlər?

C a v a b : Bizdə belə bir məlumat yoxdur. Amma bizdə dəqiq sənədlər var ki, Rusiyanın hansı hərbi dairesindən və Ermənistəndən çox uzaq olan yerlərdən bu silahları böyük təyyarələrə daşıyıb Ermenistana getiriblər. Mən sizə dedim ki, Ermənistənə ərazisində də Rusiyanın hərbi hissələri, hərbi bazası vardır. Gürcüstənə ərazisində də Rusiyanın hərbi hissələri, bazası vardır. Ermənistana verilən silahların bir qismi də həm Ermənistəndən olan hərbi hissələrdən, həm də Gürcüstəndən olan hərbi hissələrdən verilibdir. Bizdə bu barədə sənədlər vardır.

Rusiyanın prokurorluğu indi bu barədə istintaq aparır. Mən sizə deye bilərəm ki, Rusiyanın yüksək vəzifəli şəxsləri, məsələn, keçmiş müdafiə naziri Qraçov, baş qərargahın keçmiş roisi general Kolesnikov etiraf edirlər ki, bu silahları veriblər.

Bilirsiniz ki, Amerika Birleşmiş Ştatlarının senati bu barədə qərar qəbul edibdir. Onlar Amerikanın prezidentinə vaxt veriblər ki, bu məsələni araşdırmalıdır və avqustun 1-dek senata məlumat verməlidir. Biz Amerika Birleşmiş Ştatlarının senatına bu cür ədalətli qərar qəbul etdiyinə görə çox minnətdarlıq. Çünkü bilirsınız ki, bu, tekçə Azərbaycana qarşı yönəldilmiş dəhşətli bir hadisə deyildir. Ümumiyyətlə, dünyada silahların məhdudlaşdırılması, azaldılması, münaqişələrin qarşısının alınması zamanı Rusiyanın Ermənistənə bu qədər külli miqdarda dəhşətli, ağır silahlar vermesi, əlbəttə, bütün bu prinsiplərdən kənar olan bir haldır.

S u a l : Cənab Prezident, Siz Çikaqoda hər hansı bir ticarət müqaviləsinin imzalanmasını planlaşdırırsınız mı? Çikaqoda hansı şirkətlərlə görüşünüz olacaqdır?

C a v a b : Mən çox məmənunam ki, Amerika Birleşmiş Ştatlarında, Ağ Evdə dörd böyük müqavilə imzalanıbdır. Biz bu müqavilələri ABŞ-in «Şevron», «Ekson», «Mobil» və «AMOKO» şirkətləri ilə imzalamışıq. Həmin müqavilələrin her biri Xəzərin Azərbaycan sektorundakı böyük neft yataqlarımızın müstərək işlənməsi üçün imzalanıbdır. Bu, Azərbaycan ilə Amerika Birleşmiş Ştatları arasındaki iqtisadi əlaqələrin inkişafında böyük bir addımdır.

Burada, Çikaqoda bir sənəd imzalanması nəzərdə tutulmayıbdır. Amma Çikaqoda bir çox görüşlər olacaqdır. Ola bilər, həmin görüşlər göləcəkdə yeni sazişlərin imzalanmasına gətirib çıxaracaqdır.

C i m K a l l a h e r («Chicago Tribune» qəzeti redaksiya heyətinin rəhbəri) : Cənab Prezident, Sizə çox minnətdarlıq ki, bizə böyük hörmət bəsleyib, nəzərdə tutulan bu qədər görüşünüzün arasında vaxt tapıb

redaksiyamızı ziyaret etdiniz.

H e y d ā r Ə l i y e v : Mən de Sizə təşəkkür edirəm ki, siz Azərbaycana maraq göstərirsiniz. Mən sizin qəzetiñizə hörmət və ehtiramıñı bir daha bildirirəm. Ümidvar olduğumu bildirmek isteyirəm ki, Azərbaycanın həqiqətləri haqqında qəzetiñizdə bundan sonra da doğrudügün, obyektiv materiallar dərc ediləcəkdir. Mən eyni zamanda məmnunum ki, keçmişdə tanış olduğum şəxslər burada bir daha görüşdüm. Vaxtılı sızınlı biz Moskvadə bir yerdə çalışmışıq. Doğrudur, siz bir tərəfdə, mən digər tərəfdə olmuşam. Amma indi bir yerdəyik. Bu da tarixi bir hadisədir.

C i m K a l l a h e r : Biz çox istərdik ki, Moskvadakı müxbirimiz Bakıya getsin və Azərbaycanda iqtisadi inkişaf və bir çox digər məsələlər barədə məqalelər yazsın.

H e y d ā r Ə l i y e v : Gəlsin. Mən sizin qəzetiñ hər bir müxbiriñi qəbul etməyə hazırlam. Azərbaycana gelən hər bir müxbir ölkəmiz haqqında hər şeyi öyrənmək imkanı elde edəcəkdir. Bizim ölkəmizin qapıları hamının üzüne açıqdır. Azərbaycanda demokratiya, plüralizm, mətbuat azadlığı vardır. Azərbaycanın qapıları xüsusen xarici investisiya üçün açıqdır. Xarici jurnalistlər üçün isə həddindən artıq açıqdır.

Mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Azərbaycana gəlin. Sağ olun, təşəkkür edirəm. Bu kitabları və xəritələri də size bağışlayıram.

C i m K a l l a h e r : Cənab Prezident, qəzetiñiz bu il 150 illiyi tamam olur. «Chicago Tribune» qəzetiñin əsası 1847-ci ildə qoyulubdur. Biz bunu yubiley kimi bayram edirik. Çünkü Amerika Birleşmiş Ştatlarında çox az sayda qəzet vardır ki, «Chicago Tribune» qədər uzunömürlü olsun. Azərbaycan kimi, biz də özümüz-özümüzü dəyişmək dövrünü keçirik. Baxırsınız, burada dəyişikliklər gedir, biz təmir işləri aparıraq.

H e y d ā r Ə l i y e v : Bu yubiley münasibəti ilə mən sizi töbrik edirəm.

C i m K a l l a h e r : Cənab Prezident, biz istəyirik ki, «Chicago Tribune»un 150 illiyinə həsr olunmuş bu kitabı Sizə bağışlayaql. Bu, Amerikanın 150 illik tarixinin «Chicago Tribune»un gözü ilə eksidir. Bu kitabda Çıqaonun və Amerikanın tarixine aid çox dəyərlər məlumatlar vardır.

H e y d ā r Ə l i y e v : Çox gözəl. Bu kitaba görə mən Sizə təşəkkür edirəm.

ABŞ-a İLK RƏSMİ SƏFƏRİNİN YEKUNLARI HAQQINDA TƏYYARƏDƏ JURNALİSTLƏRLƏ MÜSAHİBƏ

Amerika Birleşmiş Ştatlarının prezidenti Bill Clintonun dəvəti ilə iyulun 27-dən avqustun 5-dək bu ölkədə ilk rəsmi səfərdə olmuş dövlətimizin başçısı ABŞ-in Çıqaq şəhərindən Vətənə qayıdarkən səfərin yekunları barədə təyyarədə jurnalistlərə müsahibə verdi.

— Hörmətli jurnalistlər, mətbuat işçiləri, məni müşayiət edən şəxslər!

Amerika Birleşmiş Ştatlarına mənim rəsmi səfərim başa çatıb, biz Vətənə qayıdırıq. Bu səfər çox uzun süren səfər oldu. Bir çox günlər biziñ sızınlı bir yerdə idik, siz daim mənim yanımıda idiniz. Güman edirəm ki, bu səfərin bütün anlarının hamisini müşahidə etmisiniz. Ancaq bununla beraber, səfərin yekunu olaraq mən sizinlə «Boinq» təyyarəsinin salo-nunda, Atlantik okeanının üzərindən keçərkən görüşməyi qərara almışam və səfər, onun yekunları haqqında bir neçə söz demək istəyirəm.

Birincisi, bir də qeyd etmək istəyirəm ki, bu, Azərbaycan Prezidentinin Amerika Birleşmiş Ştatlarına ilk rəsmi səfəridir. Bu səfər Amerika Birleşmiş Ştatlarının prezidenti Bill Clintonun dəvəti ilə həyata keçirilibdir. Bu səfər məzmununa, mənasına görə, imzalanan sənədlərə və ümumən yekunlarına görə tarixi əhəmiyyət kəsb edir. Bu bizim Azərbaycan xalqı, milleti üçün, müstəqil Azərbaycan üçün həqiqətən tarixi hadisədir.

Bilirlər ki, mən Azərbaycan Prezidenti seçiləndən xarici siyasetimdə Amerika Birleşmiş Ştatları ilə əlaqələrə xüsusi yer, xüsusi əhəmiyyət verirəm. Bu gün deyə bilərəm və buna əsasım var ki, bu sahədə çox işlər görə bilmışık. 1993-cü ildən indiyə qədər biz Amerika Birleşmiş Ştatları ilə əlaqələri əvvəlcə yaratmağa, sonra da inkişaf etdirməye çalışmışıq. Bu günlərdə artıq özünüz də gördünüz ki, biz bu sahədə böyük nailiyyətlər əldə etmişik.

Amerika Birleşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin əhəmiyyəti ondan ibarətdir ki, ümumiyyətlə Qərb demokratiyasını, mədəniyyətini, Qərbdə həm iqtisadiyyat, həm siyaset sahəsində, həm də ic-

timai sahədə əldə olunmuş nailiyyətləri öyrənmək, onlardan bəhrələmək, istifadə etmək, bu təcrübəni Azərbaycanda tətbiq etmək müstəqil dövlət kimi tutduğumuz yolda çox böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Amerika Birleşmiş Ştatları xüsusi yer tutur. Qərb texnologiyasını, Amerika texnologiyasını, Amerikanın iqtisadiyyatında inkişaf etmiş təcrübəni, prinsipləri, nailiyyətləri öyrənmək və onları Azərbaycana gətirmək, hesab edirəm ki, Azərbaycanın gələcəyi üçün çox lazımdır, zəruridir.

Bunlarla yanaşı, şübhəsiz ki, Amerika Birleşmiş Ştatları ilə əməkdaşlıq etmək və bu əməkdaşlığı bütün sahələrə yamaq da bizim həm dövlət quruculuğumuz üçün, həm də beynəlxalq aləmde özümüzə layiq yer tutmaq üçün, Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişesinin həll olunması üçün çox əhəmiyyətlidir və çox vacibdir.

Amerika Birleşmiş Ştatları dünyanın ən böyük dövlətidir. Büyük deyəndə, yəni iqtisadi cəhətdən inkişaf etmiş, yüksək texnologiyaya malik olan və demokratiyayanın, bazar iqtisadiyyatının inkişafında böyük nailiyyətlər əldə edən bir ölkədir. Ona görə də mən indiyə qədər də belə düşünüyüm, indi də hesab edirəm ki, bu ölkə ilə əlaqələr bu günümüz və gələcəyimiz üçün çox əhəmiyyətlidir. Məhz bunlara görə mən prezidentlik fəaliyyətim zamanı Amerika Birleşmiş Ştatları ilə əlaqələri inkişaf etdirməyə çalışmışam.

Bu sahədə bizim atdığımız addımlar məlumdur. Bu sıradan mən xüsusən Amerikanın prezidenti cənab Bill Clinton ilə ilk dəfə 1994-cü ildə Nyu-Yorkda görüşümü qeyd etmək istəyirəm. Məhz o görüş zamanı bizim aramızda şəxsi münasibətlər yarandı və ölkələrimiz, xalqlarımız arasında əlaqələr qurmaq və inkişaf etdirmək üçün böyük zəmin yarandı. Bilirsiniz ki, mən 1995-ci ildə Nyu-Yorkda prezident Bill Clinton ilə ikinci dəfə görüşdüm, beynəlxalq təşkilatlarda, toplantıarda – Budapeştə, Moskvada, Londonda, Parisdə və başqa ölkələrdə də onunla görüşlərim olmuşdur. Bütün bu görüşlər zamanı hər dəfə Azərbaycan-Amerika əlaqəlerinin inkişaf etdirilməsi üçün danışıqlar aparmışıq. Bu gün məmənnuniyyətlə deyə bilərem ki, mən hər dəfə Azərbaycana qarşı artan müsbət münasibəti hiss etmişəm, şəxsən prezident Bill Clintonun özü tərəfindən hüsn-rəğbet hiss etmişəm.

Amerika hökumətinin başqa yüksək vəzifəli şəxsləri ilə də mənim çox görüşlərim olubdur. O cümlədən vitse-prezident Albert Qor ilə bir

neçə dəfə görüşmüşəm, keçmiş dövlət katibi Kristofer, indiki dövlət katibi xanım Olbrayt ilə, bir çox başqa vəzifəli şəxslərlə görüşmüşəm. Amerika Birleşmiş Ştatlarından Azərbaycana çoxsaylı nümayəndə heyətləri, konqresmenlər, senatorlar, iş adamları, şirkətlərin nümayəndələri gəliblər. Mən bütün görüşlərin hamisində səmərəli istifadə etməyə, Azərbaycan-Amerika əlaqələrini addimbaaddim iraliyə aparmağla çalışmışam.

Bu baxımdan bizim iqtisadi əlaqələrimizin inkişaf etməsi ümumi əlaqələrimizin inkişafına çox gərəkli yardım göstərir. Xüsusən, 1994-cü ilin sentyabrında biz dünyanın, o cümlədən Amerikanın böyük neft şirkətləri ilə ilk müqaviləni imzalayandan sonra bu sahədə də iqtisadi əlaqələrimiz inkişaf etməyə başlayıbdır. Bilirsiniz ki, Azərbaycanın neft və qaz yataqlarının müstərek işlənməsi üçün ondan sonra imzalanmış müqavilələrdə də Amerika Birleşmiş Ştatlarının şirkətləri iştirak edirlər. O cümlədən «Dan ulduzu», «Əşrəfi» neft yataqlarının işlənməsi barədə Amerikanın «AMOKO» və digər şirkətləri ilə müqavilə imzalamışıq. Nəhayət, bunların məntiqi nəticəsi olaraq, biz avqustun 1-də Vəsiñqtonda dörd böyük neft müqaviləsi imzaladıq.

Şübhəsiz ki, bunlar bizim iqtisadi əlaqələrimizin inkişafına böyük imkanlar yaradıbdır. Ancaq təkce bu şirkətlər deyil. Biz bugündən Amerika Birleşmiş Ştatlarında olarkən gördünüz ki, hər bir belə müqavilənin etrafına dünyanın, o cümlədən Amerikanın bir çox böyük şirkətləri toplaşırlar. Beləliklə, həm Amerika, həm də dünyanın bir çox başqa ölkələri, xüsusən Qərb ölkələri ilə iqtisadi əlaqələrimiz çox sürətlə inkişaf edir.

Bunlar hamisi bizim bu sefərimizə qədər görülən işlərdir və sefərimizin müvəffəq, uğurlu olması üçün yaxşı zəmin, əsas yaratdı. Bu sefər, şübhəsiz ki, bizim üçün lazım idi. Amerika Birleşmiş Ştatları da Azərbaycan Prezidentinin Amerikaya rəsmi ziyarətini çoxdan planlaşdırırdı. Biz də bununla razi idik, şəxsən mən də bunu istəyirdim, arzulayırdım. Nəhayət, bu sefər baş tutdu, yerine yetirildi. Artıq biz onun yekunları haqqında danışırıq.

Siz sefərin gedisi müşahidə etmisiniz, görüşlərin hamisində iştirak etmisiniz. Şahidsiniz ki, biz iyulun 27-də Nyu-Yorkun Kennedy hava limanına enən dəqiqədən bu gün, bir neçə saat bundan önce Çikaqonun hava limanından səməya qalxana qədər mən və məni müşayiət edənlərin hamisi gərgin işlə məşğul olmuşuq. Biz gecə də, gündüz də işləm-

şik və mən çox məmənunam ki, belə müvəffeqiyətli işləyə bilmışik. Hesablaşyıblar ki, bugündərə, səfər zamanı mən 88 görüş keçirmişəm. Düzü, mən heç vaxt bunları sayıram, hesablamıram. Ancaq köməkçim Dilarə Seyidzadə hesab aparır və bu barədə mənə vaxtaşını məlumat verir.

Bəli, bu say özü də bu müddətədə görülen işlərin nə qədər çox olduğunu göstərir. Ancaq məsələ təkcə sayıda deyildir. Hesab edirəm ki, hər bir görüşümüz çox mənalı, əhəmiyyətli olub, əlaqələrimizin inkişaf etdirilməsinə kömək edib və nəhayət, biz buna nail olmuşuq.

Bu görüşlər Amerikanın bugünkü, müasir həyatının demek olar, bütün sahələrini əhatə etdi. Birinci növbədə ictimaiyyətə – mətbuatla çox geniş görüşlərimiz olubdur. Bu gün mətbuat da o deməkdir ki, hər şeyi cəmiyyətə yayır. İkincisi, dövlət nümayəndələri – Amerikanın prezidenti, hökumət üzvləri ile və yüksək vəzifeli digər şəxslərlə çox əhəmiyyətli görüşlərim oldu. İlk dəfədir ki, biz Vashingtonda, Amerika Konqresində olmuşuq, Ağ Evdə olmuşuq. Amerika Konqresində – həm nümayəndələr palatasında, həm de senatda çox görüşlər keçirdik. Elmitədqıyat mərkəzlərində, universitetlərdə olduq. Məsələn, bilirsiniz ki, Corctaun Universiteti Amerikanın və dünyanın ən böyük universitetlərindən biridir. Əgər bu universitet 1776-77-ci ilde yaranıbsa və indiyə qədər yaşayıbsa, dünya elmine, siyasetinə böyük töhfələr veribəsə, elbəttə ki, orada, o salona toplaşan universitetin nümayəndələri qarşısında çıxış etmək, Azərbaycan haqqında danışmaq, Azərbaycanın heqiqətlərini çatdırmaq çox böyük əhəmiyyətli iş idi.

Təkcə bunlar deyil, bizim cürbəcür görüşlərimiz olub, bilirsiniz. Hər bir şəhərdə, hər bir yerdə biz Amerikanın biznes dairələrinin nümayəndələri ilə görüşmüşük. Özü də təkcə biznes adamları deyildi, siz bunu gördünüz. Bu, Nyu-Yorkda da, Vashingtonda da, Hyustonda da, Çikaqoda da oldu. Görüşlərimizdə yüksək biznes dairələrinin nümayəndələri ilə bərabər dövlətin, parlamentin, ictimaiyyətin nümayəndələri də, mətbuat işçiləri da və çox böyük hörmətə malik, tanınmış siyasetçilər da var idi.

Bu görüşlər zamanı aparılan danışqlar və mənim hemin görüşlərdəki nitqlərim, çıxışlarım, onlara çatdırduğum sözlər, hesab edirəm ki, Amerika Birleşmiş Ştatlarında Azərbaycanı yenidən açdı, yenidən tənitdi. İndiyə qədər biz Azərbaycanı tanıtmaga çalışmışıq. Ancaq hesab edirəm ki, bu günlərdə biz bu barədə daha da yüksək səviyyəyə qalxdıq.

Mən Amerika Birleşmiş Ştatlarında görüşlərdən danışarkən, əvvəlcə Nyu-Yorkda Birleşmiş Millətlər Təşkilatındaki görüşlər haqqında demək istəyirəm. Bu da çox əhəmiyyətlidir. Bilirsiniz ki, Birleşmiş Millətlər Təşkilatı ile bizim əlaqələrimiz artıq qurulubdur, yaxşıdır. 1994-cü ilde BMT ilə əlaqələrimiz mənim orada ilk çıxışımı başlıdı və sonra bu əlaqələr genişləndi. Ancaq bu dəfə həm Birleşmiş Millətlər Təşkilatının Baş katibi Kofi Annan ilə görüşüm, ətraflı danışığımızı oldu, eyni zamanda orada bir çox başqa görüşlərimiz oldu. Məsələn, Təhlükəsizlik Şurasının üzvləri ilə görüşmək və onların qarşısında çıxış etmek çox böyük əhəmiyyət kəsb edir. Yaxud Birleşmiş Millətlər Təşkilatında bütün ölkələri təmsil edən sefirlər qarşısında çıxış etmək, onlarla görüşmək, Azərbaycan haqqında malumat vermək və onların suallarına cavab vermek çox vacibdir. Birleşmiş Millətlər Təşkilatının binasında jurnalistlərlə görüşmək, mətbuat konfransları keçirmək – bunlar da bizim üçün çox əhəmiyyətli idi.

Ancaq mən yənə də Amerika Birleşmiş Ştatlarına səfərim haqqında danışmaq istəyirəm. Şübəsiz ki, bunun zirvəsi avqustun 1-i idi. O gün biz sizinlə bərabər Ağ Evdə olduq, prezident Bill Clinton ilə mənim görüşüm oldu. Biz nəzərdə tutulan vaxtdan xeyli çox – üç saat yarım-dörd saat Ağ Evdə olduq. Prezident Bill Clinton ilə mənim təkbətək görüşüm də oldu. Bizim nümayəndə heyətinin az bir hissəsi ilə Amerika nümayəndə heyətinin az bir hissəsi də görüşdü. Sonra isə bizim nümayəndə heyəti ilə Amerika nümayəndə heyəti görüşdü. Sonra birgə yemek mərasimi oldu. Yemək mərasimi, ziyafət zamanı da biz danışqlar apardıq. Ağ Evdə demək olar ki, bütün bu saatlarda əlaqələrimiz Azərbaycan haqqında, bizim problemlərimiz haqqında danışqlara hösr olundu.

Mən bütün bu danışqlardan, söhbətlərimizdən, prezident Bill Clinton ilə təkbətək danışığımızdan – çox səmimi, mehriban, çox dostcasına olan danışqıdan həddən ziyanlı razıyam. Çünkü mən Azərbaycanın bütün problemlərini prezident Bill Clintonla və onun yanında olan vitse-prezident Albert Qora, dövlət katibi xanım Olbrayta, prezidentin mili təhlükəsizlik üzrə köməkçisi Bergerə, nazirlər Penyaya, Deyliyə və başqa yüksək vəzifəli şəxslərə çatdırıcı bildim. Mən onu deyə bilərəm ki, prezident Bill Clinton və həmkarları Azərbaycanın bütün bu problemlərini indi çox yaxşı bilirlər, bizim fikirlərimizlə razıdırular, Azərbaycanla six əməkdaşlıq etmək isteyirlər, Azərbaycanla olan əlaqələri

yüksək qiymətləndirir və bunları daha da genişləndirmək, inkişaf etdirmək isteyirlər.

Sevindirici hal odur ki, bizim danişqlarımız bütün məsələləri əhatə etmişdir: Azərbaycan-Amerika əlaqələri – burada biz bütün məsələləri əhatə etdik; beynəlxalq aləmdəki vəziyyət və problemlər; Qafqaz regionundakı, Mərkəzi Asiya regionundakı vəziyyət; ümumiyyətlə Qafqazi, Azərbaycanı əhatə edən regionda vəziyyət və qonşularımızla münasibətlərimiz. Bunlar hamısı müzakira olundu. Bütün bu məsələlər barəsində çox geniş fikir mübadiləsi apardıq, çox əhəmiyyətli dialoqumuz oldu. Məmmüniyyətlə qeyd edə bilerəm ki, məsələlərin tam əksəriyyətində eyni fikirdə olduğum. Bu çox əhəmiyyətlidir.

Bunların hamisinin nəticəsi Amerika-Azərbaycan əlaqələri haqqında Ağ Evdə prezident Bill Klinton ilə mənim, Azərbaycan prezidentinin imzaladığımız birgə bəyanatdır. Bu, tarixi bir sənəddir, bizim əlaqələrimizdə iki prezident tərəfindən imzalanmış ilk sənəddir. Bu özü-özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Ancaq məzmunu göldikdə isə, bu sənədin bizim üçün nə qədər əhəmiyyətli olduğunu, Azərbaycan xalqının, respublikasının həyatında tarixi əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Elə sənədin adı bunu göstərir. Bu sənəd Amerika-Azərbaycan əlaqəlerinin bundan sonra inkişafının prinsiplərini özündə əks etdirir.

Siz bu sənədlə tanış olacaqsınız, biz bunu dərc edəcəyik. Güman edirəm, siz də, bizim tədqiqatçılarımız, siyasetçilərimiz də bu sənədi öyrənəcək, təhlil edəcək və onun hər kəlməsinin mənasını araşdıracaqlar. Amma onu bildirmək istəyirəm ki, bu, bir günde, bir saatda yaranan sənəd deyildir. Bu sənədin dünyaya gəlməsinin əsası 1993-cü ildən indiyə qədər əlaqələrimizdə apardığımız işləkdir. Odur bunun əsasını təşkil edən, amma eyni zamanda sənədin hazırlanması da çox iş, vaxt tələb etdi. Həm Amerika tərəfi, həm də Azərbaycan tərəfi onun üzərində çox işlədi. Mən size bildirə bilərəm, sərr deyil ki, biz iyulun 31-də gecə yarıya qədər o sənədin üzərində işleyirdik. Nəhayət, onun Azərbaycan dilinə tərcümə edilməsinə – ingilis və Azərbaycan dilərində eyni sənədin olmasına nail olmağa çalışdıq.

Bunlar da öz gözəl nəticəsini verdi. Mən çox fəxr edirəm, sevinirəm, çox şadam ki, Amerika-Azərbaycan əlaqəlerinin yeni mərhələsinin əsasını təşkil edən belə bir temel artıq mövcuddur, biz onu imzalamaşıq.

Sənədin məzmunu haqqında bir neçə kəlmə demək istəyirəm. Birinci, bir də qeyd edirəm, bu sənəd bizim galəcək əlaqələrimizin prinsiplərini müəyyən edir. Sənəddə göstərilir ki, siyasi sahədə, təhlükəsizlik, iqtisadiyyat, ticarət sahəsində Amerika-Azərbaycan tərefdaşlıq əməkdaşlığını inkişaf etdirmək haqqında iki prezident razılıq eldə ediblər. Bunun özünün çox böyük əhəmiyyəti var.

Bu sənəddə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması məsəlesi tam açıq-aşkar göstərilibdir. Yəni bu münaqişənin həll olunması sahəsində Amerika Birleşmiş Ştatlarının həm mövqeyi, həm də görəcəyi işlər burada öz əksini tapmışdır. Orada göstərilir ki, birinci, bu münaqişə sülh yolu ilə və ATƏT-in Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında həll olunmalıdır. Bunun çox böyük əhəmiyyəti vardır. İkinci, orada göstərilir ki, Azərbaycan Prezidenti ATƏT-in Minsk qrupunun verdiyi təklifləri danişqları intensivləşdirmək üçün əsas kimi qəbul edibdir və münaqişənin 1997-ci ildə həll olunması nəzərdə tutulubdur. Bu sənəddə deyilir ki, Amerika Birleşmiş Ştatlarının prezidenti Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu vasitəsilə bu münaqişənin sülh yolu ilə həll olunmasına bundan sonra da çalışacaqdır. ABŞ prezidenti buna söz verdi. Bunlar çox böyük əhəmiyyətli məsələlərdir. Eyni zamanda bunlar bize çox böyük ümidiylər verir.

Bilirsiniz ki, danişqlarımız zamanı biz Amerika hökuməti tərəfindən belə bəyanatları bir neçə dəfə almışq. Ancaq indi bu bəyanatlar Azərbaycan və Amerika prezidentlərinin imzaladıqları sənəddə əks olunubdur. Bu çox əhəmiyyətlidir.

Bununla bərabər, azadlığı müdafiə aktına edilmiş 907-ci əlavənin, maddənin aradan götürülməsi məsəlesi də bu bəyanatda çox qəti əksi ni tapmışdır. Orada göstərilir ki, Amerika Birleşmiş Ştatlarının prezidenti bu maddənin aradan götürülməsini zəruri hesab edir və buna öz səyərini göstərəcəkdir.

Bizim üçün çox əhəmiyyətlidir ki, bu bəyanatda Amerika Birleşmiş Ştatları qeyd edir: Demokratianın, bazar iqtisadiyyatının inkişafında Azərbaycan Respublikası yeni bir mərhələdədir. Azərbaycan Respublikası bu yolla gedib, gedir və ABŞ-in prezidenti Azərbaycanın bu yolla getmesini dəstəkləyir. Bu sənəddə göstərilir ki, Azərbaycan demokratiya və bazar iqtisadiyyatına, iqtisadi isləhatların həyata keçirilməsinə sadıqdır. Azərbaycan Respublikasının Prezidenti bu prinsiplərə sadıqdır. Bu da bizim üçün çox əhəmiyyətlidir.

Bu sənəddə Azərbaycan Respublikasının təhlükəsizliyi ilə əlaqədar çox əhəmiyyətli maddələr vardır. Orada göstərilir ki, Azərbaycan Respublikasının təhlükəsizliyi ilə əlaqədar ölkəmizin qarşılaşdığı çətinlikləri Amerika tərəfi qəbul edir. Amerika Azərbaycan Respublikasının Avropa -Atlantika Əməkdaşlığı İtifaqına daxil olmasını və bu strukturla əməkdaşlıq etməsini çox bəyənir və alqışlayır.

Bilirsiniz ki, biz Avropada adı silahlar haqqında cinah sazişinə mayın 15-də Amerika Birleşmiş Ştatları ilə birgə imza atdıq. Ancaq onu da bilirsiniz ki, bizim bu sahədə problemlərimiz də var idi. Biz bu na imza atmaq istəmirdik. Amerika Birleşmiş Ştatları mənə bu barədə müräciət etmişdi. Bilirsiniz ki, ABŞ-in vitse-prezidenti Albert Qor prezidenti Bill Klintonun tapşırığı ilə mənimlə bu barədə geniş telefon danışqları aparmışdır. Biz bu saziş imza atarkən razılışdıq ki, birgə Amerika-Azərbaycan bəyanatı olacaqdır. O vaxt bu bəyanat elan olundu. İndi bu sənəddə də o bəyanatın adı çəkilir. Yəni bu sənəddə – Amerika və Azərbaycan prezidentlərinin imzaladıqları sənəddə həmin bəyanat təsdiq edilir. Bu da gelecekdə bizim üçün çox əhəmiyyətdir.

Orada bir çox başqa məsələlər barədə də çox əhəmiyyətli müddəələr vardır. Yenə də deyirəm, siz onu oxuyacaqsınız, özünüz təhlil edəcəksiniz. Ancaq çox əhəmiyyətli cəhət odur ki, Azərbaycanın bugünkü icimai-siyasi, iqtisadi həyatı, dövlətimizi möhkəmləndirməklə əlaqədar bizim, Azərbaycan Prezidentinin gördüyü işlər, hazırkı reallıq, bu sahədə fəaliyyətimiz Amerika, onun prezidenti tərəfindən bəyənilir və dəstəklənir. Bu çox sevindirici haldır. Çünkü biz həqiqətən öz daxili həyatımızda demokratik hüquqi dövlət qururuq, iqtisadi islahatlar aparırıq, bazar iqtisadiyyatı yolu ilə gedirik, bir çox tədbirlər, o cümlədən geniş özəlləşdirmə programı həyata keçiririk. Artıq bunların nəticələri vardi. Ancaq bunların hamisinin Amerika Birleşmiş Ştatları tərəfindən, onun prezidenti tərəfindən bəyənilmesi və biza bu barədə dəstek verilməsi bizim üçün çox əhəmiyyətlidir. Bunlara görə və xüsusən, Ermənistan-Azərbaycan münaqışının sülh yolu ilə həll olunması, 907-ci maddənin aradan götürülməsi, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin edilməsi barədə bu sənəddə eks olunmuş müddeələlər görə men çox sevinirəm. Hesab edirəm ki, respublikamızın icimaiyyəti də, xalqımız da sevinməlidir və onlar bunu yüksək qiymətləndirəcəklər.

Iqtisadi əlaqələrimizin inkişafı sahəsində biz avqsutun 1-də böyük bir addım atdıq. Bilirsiniz ki, – mən bunu Amerikada dəfələrlə dedim

– biz Xəzər dənizindəki neft yataqlarını 50 ildən əvvəl keşf etmişik və bu sahədə böyük işlər görmüşük. İndi son illər biz Xəzər dənizinin zəngin neft yataqlarını dünyaya təqdim etmişik. Bu, Azərbaycanın möhz dünya icimaiyyəti qarşısında xidmətidir. Çünkü Xəzər dənizinin bu neft yataqları bütün dünyanın nəzər-diqqətini cəlb etmişdir. İndi bu, dünyanyın marağını cəlb etmişdir. Həmin yataqları keşf edən, dünyaya göstəren Azərbaycandır.

Amerika Birleşmiş Ştatları Azərbaycana çox böyük maraq göstərir. Bu baxımdan ABŞ ilə Azərbaycan arasında Xəzər dənizindəki və Mərkəzi Asiya, Qafqaz bölgəsindəki enerji ehtiyatlarından və naqliyyat vasitələrindən istifadə olunması haqqında həm xüsusi sazişin imzalanması, həm də bu məsələnin iki prezidentin imzaladığı sazişdə öz əksini tapması çox əhəmiyyətlidir. Bilirsiniz ki, bizim hökumətlərimiz arasında bu barədə xüsusi bir saziş imzalandı. Amerikanın naziri cənab Penya, Azərbaycan Respublikasının naziri Həsən Həsənov bu sazişi imzaladılar.

Cənab Bill Klintonla mənim imzaladığımız ikinci sənəd – investisiyaların qorunması haqqında sənəd də çox böyük əhəmiyyət kasb edir. Bu da sadə bir sənəd deyil. Güman edirəm ki, iqtisadçılarımız, siyasetçilərimiz bu sənədi də geniş təhlil edəcəklər. Həm biz, həm də Amerika tərəfi bu sənədin üzərində də çox işlədik. Nəhayət, bu sazişdə hər iki tərəf üçün çox əhəmiyyətli maddələr öz əksini tapdı. Prezident Bill Klinton da, mən də onu imzaladıq. Sonra bizim imzaladığımız sənəd – investisiyaların təsviqi haqqında «Eksimbank»la sənəd də ABŞ tərəfindən yüksək qiymətləndirilir. Bu da çox vacibdir.

Siz məni müşayiət edirsiniz, ona görə də bilirsiniz ki, ABŞ-in müdafiə naziri ile mənim Pentaqonda görüşüm, çox əhəmiyyətli danışığımız oldu. Biz bu sahədə əməkdaşlığımız haqqında da saziş imzaladıq.

İmzalanan bu sazişlər Azərbaycan-Amerika əlaqələrinin hüquqi, normativ bazasını yaradır. İndiyə qədər bizim belə bir hüquqi, normativ sənədlərimiz yox idi. Biz nəinki bu sənədləri imzaladıq, həm də çox böyük bir baza yaratdıq.

Nəhayət, neft müqavilələrinin Ağ Evdə imzalanması da tarixi hadisədir. Birincisi, bu, Amerika Birleşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini nümayiş etdirir. İkincisi də, bu müqavilələrin Ağ Evdə imzalanması buna xüsusi əhəmiyyət verir. Biz ilk neft müqavilələrini Azərbaycanda imzalamışıq. Bundan son-

ra bir neft müqaviləsi Parisdə Fransa prezidenti Jak Şirakın və mənim iştirakımla Yelisey sarayında imzalanıbdır. Digər bir müqavilə Moskvada Kremli sarayında Rusiya prezidenti Boris Yeltsinin və Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə imzalanıbdır. Nəhayət, «Şevron», «Eksson», «Mobil» və «AMOKO» şirkətləri ilə dörd müqavilə Ağ Evdə imzalandı. Bunların hər biri təklikdə çox böyük iqtisadi xarakter daşıyır, həm Amerika, həm de Azərbaycan üçün çox iqtisadi faydalara gətirəcəkdir. Ancaq bu dörd müqavilə bir yerde ele böyük əhəmiyyət kəsb edir ki, o artıq bütün dünyani ləzəye getiribdir. Siz bunu bilirsiniz.

Ağ Evdə neft müqavilələrinin imzalanması təcrübəsi olmamışdır. Bilirsiniz ki, bu neft şirkətlərinin hər birinin 100-150 yaşı vardır. Məsələn, mən «Şevron» şirkətinin prezidenti cənab Matski ilə görüşüb danışarkən o mənə dedi: Çox sağ olun ki, mən Ağ Evi gördüm. Soruşdum ki, bəs siz bu qədər neft müqavilələri imzalamısınız, onlardan hər hansı birinin Ağ Evdə imzalanması olubdurmu? Cavab verdi ki, biz bu barədə heç düşünə də bilmezdiq – nəinki müqavilə imzalamaq, mən özüm Ağ Evdə ilk dəfə oldum. Həmin sözləri mənə «Eksson» şirkətinin, «Mobil» şirkətinin, «AMOKO» şirkətinin prezidentləri də dedilər. Bu da təsadüfi hal deyildir. Bu da Amerika Birleşmiş Ştatlarının Azərbaycana olan xüsusi münasibətini nümayiş etdirir, Azərbaycan ilə əməkdaşlıqla Amerikanın xüsusi əhəmiyyət verdiyini göstərir, Xəzər dənizi hövzəsində, bölgəmizdə Azərbaycanın xüsusi rolu olduğunu qeyd edir.

Bu müqavilələrin imzalanması mərasimində ABŞ-in vitse-prezidenti Albert Qor çox gözəl bir nitq söylədi. Neft müqavilələrinin imzalanması zamanı mənim söylədiyim nitqləri siz artıq eşitmisiniz. Bəlkə də bu, indi adı xarakter daşıyır. Parisin Yelisey sarayında Fransa prezidenti Jak Şirak, Moskvada Kremli sarayında Rusiya prezidenti Boris Yeltsin nitq söyledilər. Burada Ağ Evdə ABŞ-in vitse-prezidenti Albert Qor nitq söylədi. Bu müqavilələrin imzalanmasında ABŞ hökumətinin əsas üzvləri iştirak etdilər.

Cənab Albert Qorla bərabər, dövlət katibi xanım Olbrayt, enerji naziri Penya, ticarət naziri Deyli, prezidentin milli təhlükəsilik üzrə köməkçisi Berger və başqa yüksək vəzifəli şəxslər bu sənədlərin imzalanması mərasimində iştirak edirdilər. Bunlar hamısı çox əlamətdar tarixi hadisələrdir. Bu hadisə Azərbaycanın tarixinə yazılmalıdır və yazılıcaqdır. Ona görə də biz tarixi işlər görmüşük.

Bunların hamısının – mənim Ağ Evdə keçirdiyim bütün görüşlərin, apardığım danışqların, imzalanan sənədlərin yekunu olaraq, ABŞ prezidenti ilə mənim imzaladığımız sənədləri sonra cənab Bill Clintonun söylədiyi nitqi xüsusi qeyd etmək istəyirəm. Siz oradaydınız, gördünüz ki, cənab Bill Clintonun nitqi çox mezmunlu, mənalı, dərin siyasi, Azərbaycana çox dost münasibəti bildirən fikirlərlə zengin, dolu olan bir nitq idi. Mən bununla çox fəxr edirəm.

Mənim nitqlərim, çıxışlarım haqqında özümün danışmadığım o qədər də doğru olmazdı. Yəqin ki, siz bunları görürsünüz, bilirsiniz, eşidirsiniz. Bunlar sizin üçün yeni deyildir. Ancaq president Bill Clintonun imzalanan sənədlər yanaşı, Azərbaycan haqqında şəxsən nitq söyləməsi bizim üçün yeni bir hadisədir. Bu çox tarixi bir hadisədir.

Mən hesab edirəm ki, biz Amerika Birleşmiş Ştatlarında – Nyu-Yorkda, Vaşinqtonda, Hyustonda, Çikaqoda Amerikanın ən yüksək elitarası ilə çox səmərəli görüşlər keçirdik. Məsələn, Vaşinqtondakı Milli Dövlət Muzeyinin salonunda keçirilən görüşü, ziyafəti yadınıza salın. Orada Vaşingtonun ən yüksək səviyyəli siyasi xadimləri, biznes dairələrinin nümayəndələri, maliyyə mərkəzlərinin, mətbuatın nümayəndələri iştirak edirdilər. Siz özünüz oradaydınız, gördünüz ki, bu nə qədər əlamətdar bir hadisə idi. Elecə də Hyustondakı ziyafətdə şəhərin bütün elitəsi iştirak edirdi. Yaxud, Çikaqoda Mərkəzi Amerika klubunun salonunda dünya ölkələrinin dövlət başçılarının çoxları çıxış ediblər. Orada mənə xatırlatırdılar – o cümlədən Sovet İttifaqının keçmiş prezidenti Qorbaçov da vaxtile Amerikaya gələrkən orada çıxış etmişdir. Başqa böyük ölkələrin dövlət başçıları da orada çıxış etmişlər.

Bizdən əvvəl Rusyanın baş naziri Viktor Çernomirdin Amerikaya gəlmişdi. Bilirsiniz ki, Rusiya-Amerika müştərək komissiyası vardır, Viktor Çernomirdin və Albert Qor bu komissiyaların sədrleridir. Onların hər ikisi Çikaqoya gəlmış və həmin salonda çıxış etmişdilər. Həmin o salonda, o auditoriyada biz də sizinlə birləikdə olduğum və mən orada çıxış etdim. Kimin necə çıxış etdiyini biz deyə bilmərik. Ancaq mən onu deyə bilərəm ki, Azərbaycan Prezidentinin ziyafətlərdə, görüşlərdə çıxışları, söylediyi sözlər Amerika ictmaiyyəti tərəfindən çox müsbət qəbul olunubdur və yüksək qiymətləndirilibdir. Artıq bu, mətbuatda geniş yayılıbdır.

Sevindirici haldır ki, mənim Amerikaya səfərim ərəfəsində təxminən iki ay müddətində Amerikada Azərbaycana xoş münasibət bəslə-

nilən çoxlu məqalələr dərc olunmağa başlamışdı. Nəhayət, bu səfər zamanı verilən bu məqalələri oxumağa mənim vaxtım çatmadı. Mənim köməkçilərim, xüsusun Rauf bu məqalələr haqqında mənə hər gün səhər qısaca məlumat verir. Bu məqalələri mən sonra oxuyacağam. Bu məqalələr onlarcadır, yüzdür, iki yüzdür. Ən sevindirici haldır ki, bu məqalələr cürbecür qəzətlərdə dərc olunur. Nyu-York, Vaşinqton, Hyuston, Çikaqo şəhərlərində və başqa şəhərlərdə çıxan qəzətlərin hamisində bizim buraya səfərimizə tam müsbət qiymətlər verilir, Azərbaycana müsbət münasibət göstərilir. Görürsinüz, Amerikanın ictimaiyyətində, metbuata dairələrində ölkəmizə münasibətdə nə qədər böyük dəyişikliklər baş vermişdir.

Siz bilişiniz ki, mən, ümumiyyətə, metbuata xüsusi qayğı, diqqət göstərirəm. Həm Nyu-Yorkda, həm Vaşinqtonda, həm Hyustonda, həm də Çikaqoda mən ayrı-ayrı qəzətlərin redaksiya heyətləri ilə, onların rəhbərləri, nümayəndələri ilə görüşdüm, suallarına cavab verdim. Mən heç bir suala cavab verməkdən çəkinməmişəm. Bunu Amerikada da hiss etdilər, gördülər. Artıq bildilər ki, Azərbaycan Prezidenti hər bir suala, lap qərəzli, çox pis niyyətli suala da cavab verməyə hazırlıdır. Bəlli, qərəzli, pis niyyətli suallara da cavab vermək lazımdır. Çünkü o qərəzli adamları da başa salmaq lazımdır. Amma sevindirici haldır ki, bələ qərəzli, pis niyyətli suallar ya olmayıbdır, ya da az olubdur.

Mən bir hadisəni de bildirmək isteyirəm. ABŞ-a mənim rəsmi səfərim elan olunanından, Amerikada yaşayan ermənilər – tekce Amerikada yaşayanlar deyil, Ermənistanda yaşayan ermənilər də – birinci cəhd göstərdilər ki, bu səfəri leğv etdirlər. Bu mümkün olmadı. Onlar prezident Bill Klintona coxsayılı məktublar göndərdilər, böyük təbliğat işi təşkil etdilər. İyul ayının 8-9-da Madriddə prezident Bill Klintonla görüşkən o özü mənə dedi ki, mən sizin səfərinizi səbirsizliklə gözlöyirəm, tez gəlin. O bunu bir neçə dəfə təkrar etdi. Həm de bildirdi ki, erməni dostlarımız buna etiraz edirlər, mənə müraciətlər ediblər. Ancaq mən bunların heç birini qəbul etmirəm. Mən sizin səfərinizi – mən bunları onun dediyi sözlər kimi deyirəm – səbirsizliklə, tezliklə gözləyirəm.

Ancaq ermənilər öz işlərini edirdilər. Onlar metbuatda nə qədər məlumatlar yazdırılar, vərəqələr çap etdilər, yaydılar. 50 min poçt kartası hazırlayıblar və yayıblar, sonra bunun sayını 150 minə qaldırlıblar. Görürsinüz, necə kağızlar düzəldiblər, bunların hamisini ermənilər mənim əleyhimə hazırlayıblar.

Ermənilər bizim bu səfərimizin, birincisi, qarşısını almağa, ikincisi, onu ləkələməyə, ona mane olmağa çalışırdılar. Amma onlar buna nail ola bilmədilər. Heç bir şey eda bilməzərlər.

Siz görürsünüz ki, bununla yanaşı olaraq Amerika mətbuatında coxsayılı məqalələr və Azərbaycan Prezidentinin portretləri dərc edilmişdir. O cümlədən «Vaşinqton post», «Uoll-strit cornel» qəzətləri, Baxın, Bakının mənzərəsini, Azərbaycan Prezidentinin portretini verib və bu səhifəyə «Azərbaycan Prezidenti, xoş gəlmisiniz!» başlığı qoyubdur. Demək, Amerikada ermənilər kimi düşmənlərimiz də, amma belə dostlarımız da vardır. Bunlar təsədüfi deyildir. Bunlar bizim son illər gördükümüz işlərin nəticəsidir. Baxın, bu bir qalaq qəzeti Rauf yığıbdır. Bu qəzətlərde Azərbaycan haqqında, mənim Amerikaya səfərim haqqında xeyli məqalələr dərc olunubdur.

Bilişiniz ki, biz Amerikada olanda ermənilər bir neçə dəfə oraya toplaşdırılar. Bəziləriniz gedib onları görmüşünüz. Oraya toplaşanların hamısı muzdlu adamlar idilər. Amma biz bu təhlükəni də unutmamalıyıq. Amerikada erməni lobbisinin bize qarşı düşmənçilik münasibəti bizim üçün daim təhlükədir. Hətta bəziləri mənə deyir, mən özüm də belə fikirdəyəm ki, Amerikada yaşayan ermənilər daha da ekstremlər, nəinki Ermənistanda, Dağlıq Qarabağda yaşayan ermənilər. Ermənistanda yaşayan ermənilərin çoxu sülh istəyir. Amma Amerikada yaşayan ermənilər bilmirlər ki, orada onlar na əziziyətlər çəkirlər. Özləri burada kefin içindədirler. Amma Ermənistanda da, bölgəmizi də dağıtmaya çalışırlar. Ancaq biz sevinə bilerik ki, bütün bəcədlər heç bir nəticə vermedi. Bizim bu səfərimiz uğurla başa çatdı.

Mən çox şadam. Hesab edirəm ki, sizin hamınız mənimlə eyni fikirdəsiniz. Biz böyük qürur hissi ilə vətənə dönürük. Hesab edirəm ki, xalqın, millətin, Azərbaycanın mənə verdiyi mandati layiqincə yerinə yetirmişəm.

Bəzi adamlar var – istor müxalifətdir, yaxud müxalifət deyil, bizim içimizdən olandır, Azərbaycandan qayıb gəlib Amerikada oturanlardır. Azərbaycanda bir məsol var: aşığın sözü qurtaranda «neynim-neynam» deyir. Bunlar da görürler ki, daha hor şey var – Azərbaycan müstəqilidir, müstəqilliyini qoruyur, ölkəmizdə insanlar rahat yaşayır, ictimaiyyəsi vəziyyət sabitləşir, müharibəni dayandırmışdır, şəhid yoxdur, qan tökülmür, həyat inkişaf edir. Axi bunu görən adam gərek nankor olsun ki, bunu qiymətləndirməsin. Orada-burada deyirlər ki, guya islahatlar,

özəlləşdirmə həyata keçirilmir, iqtisadiyyat dağılır, məhv olur, fəlakət halindədir, bədbəxtdir, nə bilin nədir.

İndi Rauf bu sənədləri mənə verdi. «Ci-Pi Morqan» Bankı Azərbaycanın göstəricilərini hazırlayıbdır. Nyu-Yorkda mən maliyyə mərkəzlərinin rəhbərləri ilə görüşərək «Ci-Pi Morqan» Bankının prezidenti çıxış etdi. Mən dedim ki, bundan sonra çıxış etmək istəmirəm, çünki sən hər şeyi dedin. O, nəinki çıxış etdi, hətta Azərbaycan haqqında bütün məlumatları hazırlayıb, yazıbdır: Azərbaycanda islahatlar, özəlləşdirmə və demokratikləşdirmə necə keçirilir, iqtisadiyyat nə vəziyyətdədir – orada hamısı yazılmışdır. Bu onlara yaxşı cavabdır. Mən onlara cavab vermək istəmirəm.

Yaxud biz Dünya Bankına getdik. Dünya Bankının prezidenti cənab Vulfenson mənimlə söhbətində dedi ki, Siz o qədər yaxşı işleyirsiniz ki, mən Sizə ikiqat artıq kredit verməye hazırlam. Mən Azərbaycanın göstəriciləri haqqında ona söhbət açmaq istədim. O bildirdi ki, deməyin, mən bunların hamısını bilirom. O, çox yaxşı bir fikir söylədi. Dedi ki, biz Sizə bundan sonra da kreditler verəcəyik. Gəlin danışaq, Sizə verdiyimiz hər kreditin 5-10 milyon dolları məhz mədəniyyətin və təhsilin inkişafına aynılsın. Mən bunu çox məmənuniyyətlə qəbul etdim. Çünki bizi indiyədək ayrılan kreditlər əsasən iqtisadiyyat üçün verildi. Bu çox gözəl fikirdir. Mən bu fikri dəstəklədim və bundan sonra biz bunu mütləq edəcəyik.

Amerikanın Azərbaycanda və bizim regionda böyük siyasi və iqtisadi maraqları vardır. Amerikada dəfələrlə deyiblər ki, Amerika Birleşmiş Ştatları üçün Azərbaycan xüsusi əhəmiyyət kəsb edən bir ölkədir. Onlar bizim ölkə ilə əməkdaşlıqla xüsusi əhəmiyyət verirlər.

Bu gün Amerika Birleşmiş Ştatlarında Azərbaycana çox xoş münasibət vardır. Onu demək istəyirəm ki, əger iki, üç il bundan əvvəl Amerika Birleşmiş Ştatlarında ictimaiyyətin əksəriyyəti Azərbaycana çox mənfi münasibət göstərirdi, bizim son illər apardığımız siyasetin nəticəsi və onun bu gün Amerikada zirvəsi ondan ibarətdir ki, biz bu fikri tamamilə dəyişdirmişik. Hər halda, dövlət dairələrində, metbuat orqanlarında, Kongresdə, idarəetmə orqanlarında, işgūzar dairələrdə, maliyyə mərkəzlərində biz bunların hamısını dəyişdirmişik. Hesab edirəm ki, bu, Azərbaycan üçün ən böyük nailiyyətdir.

Nəvəm haqqında da danışmaq istəyirəm. Şübhəsiz, bu da çox seviyyəvi haldır ki, mən ağır, məsuliyyətli, eyni zamanda Azərbaycan

üçün çox faydalı bir səfərdə olduğum zaman mənim şəxsi həyatımda da böyük bir hadisə baş veribdir: mənim nəvəm dünyaya gəlibdir, mənim sevimli oğlum İlhamın oğlu olubdur. Bu xəberi biz avqustun 2-də Hyustonda aldıq. Mən de sevindim. Məni sevindirən odur ki, Amerikada mənimlə görüşən hər bir adam sevinc hissi ilə bunu qeyd edirdi. Biz hətta Hyustonda tibb mərkəzinə getdik, ora da çox əhəmiyyətli idi – gedib oranı görənlər bunu bilirlər. Hyustonda olan bu mərkəz dünya tibb aləmində en böyük nailiyyətdir. Orada məşhur bir insan, böyük alim doktor Debeyki mənimlə görüşən kimi nəvəmin anadan olması münasibətə təbrik etdi. Hami məni təbrik edirdi. Mənim üçün bu da çox sevindirici haldır. Bunu sizin hər biriniz öz həyatınızda hiss edə bilərsiniz. Kiminsə övladı var və ya gözləyir ki, olacaqdır. Kiminsə nəvəsi var, yaxud gözləyir ki, olacaqdır. Həminizə gözəl övladlar, gözəl nəvələr arzulayıram. Televiziya qarşısında çıxış etdiyimə və bunun Azərbaycan televiziyyası ilə verilməsini nəzərdə tutduğuma görə bütün Azərbaycan xalqına, hər bir Azərbaycan vətəndaşına nəvəmin anadan olması münasibətə mənim sevincim kimi sevinc, xoşbəxtlik arzulayıram. Sağ olun.

AMERİKAYA İLK RƏSMİ SƏFƏR TÜRKİYƏ MƏTBUATINDA

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerikaya ilk rəsmi səfəri dünyadan müxtəlif ölkələrinin siyasi dairələrində və kütüvə informasiya vasitələrində böyük maraq doğurmuşdur. Belə ki, tarixi səfərin başa çatdırılmasından bir aydan da çox keçməsinə baxmayaraq, onun barəsində dünyadan mətbuat orqanlarında hələ də məqalələr dərc olunmaqdadır.

Dövlətimizin başçısının bu səfəri qardaş Türkiyədə daha geniş əksədə doğrumuşdur. Türkiyə mətbuatı hələ səfərin başlanmasından əvvəl bu barədə materiallar dərc edirdi. Səfərin davam etdiyi günlərdə isə Türkiyənin aparıcı qəzetləri onun gedişinə dair hər gün oxucularına məlumat verirdi. Azərbaycan Prezidentinin dünyadan on qüdrətli ölkəsinə ilk rəsmi səfəri başa çatdıqdan sonra da bu mövzuya Türkiyənin kütüvə informasiya vasitələrində əsas yerlərdən birini tutmuşdur.

Qardaş Türkiyədə dövlətimizin başçısının tarixi səfəri ilə əlaqədar bu ölkənin qəzetlərində dərc edilmiş məqalələrdən ibarət «Azərbaycan Prezidenti Heydər Əliyevin Amerikaya rəsmi səfəri Türkiyə mətbuatında» adlı toplu buraxılmışdır. Kitabda Türkiyə mətbuatının bu hadisəyə münasibəti və Prezident Heydər Əliyevin fəaliyyətinə verdiyi yüksək qiymət öz əksini tapmışdır.

«Cümhuriyyət», «Milliyət», «Zaman», «Hürriyyət», «Türkiyə», «Yeni Asiya», «Yeni Şəfəq», «Ortadoğu», «Sabah», «Axşam» və digər qəzetlərdə dərc olunmuş məqalələr Azərbaycan Prezidentinin Birləşmiş Ştatlara sefərinin bütün günlərini əhatə edir. Həmin məqalələrdə dövlətimizin başçısının Amerikada yüksək səviyyədə keçirdiyi görüşlər, apardığı danışqlar, imzalanmış mühüm sənədlər, Ermenistan-Azərbaycan münəqşəsinin aradan qaldırılması məsəlesi və şübhəsiz, Türkiyəni də çox maraqlandıran Xəzər nefti, xüsusən boru kəmərlərinin marşrutu ilə bağlı fikirlər şərh olunur. Türkiyə jurnalistləri Azərbaycan Prezidenti Heydər Əliyevin uzaqgörən, müdrik siyaseti nəticəsində ölkəmizin ABŞ-in dəstəyinə nail ola bildiyini, Amerikadakı erməni diasporunun və lobbisinin fitnəkar cəhdlerinin uğursuzluğa məruz qaldığını da xüsusi vurğulayırlar.

POLŞAYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ

26 avqust 1997-ci il

— Polşa Respublikasına rəsmi səfərimin əsas məqsədi aydınlaşdır. Mən dəfələrlə demişəm ki, biz dünyadan bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı əlaqələr yaradırıq. Gənc, müstəqil dövlət kimli, bu bizim xarici siyasetimizin əsas istiqamətidir. Polşa Avropanın böyük ölkəsidir və Avropa Birliyində, Avropa Şurasında çox böyük mövqeyi vardır. Polşa indi Şərqi Avropada NATO-ya daxil olan ölkələrdən biridir. O, Azərbaycana da çox maraq göstərir.

Polşanın prezidenti Aleksandr Kvasnevski ilə mənim bir neçə görüşüm olubdur və o məni rəsmi səfərə dəvət edibdir. Mən bu dəvəti qəbul etmişəm və Polşaya rəsmi səfərə gedirəm. Güman edirəm ki, bu səfər çox əhəmiyyətli olacaqdır. Biz bir çox sahələrdə əlaqələr yaradacaq və bu əlaqələri inkişaf etdirəcəyik. Polşa ilə Azərbaycan arasında qədim zamanlardan əlaqələr olubdur. Ele bu əsrin əvvəllərində de bizim əlaqələrimiz olubdur. Ona görə də bunlar hamısı bizim üçün çox mənfiətlidir və məqsəd bundan ibarətdir.

* * *

Polşaya rəsmi səfəri ərafəsində, avqustun 25-də Çeçenistanın nümayəndə heyəti ilə danışqlar apararkən bundan əvvəl imzalanmış üçtərəfli sazişin həyata keçirilməsi vəziyyətinin öyrənilməsi barədə verdiyi tapşırığın nəticəsi ilə bağlı suala Prezident Heydər Əliyev belə cavab verdi:

— Şübhəsiz ki, dünən mən buna cavab ala bilməzdim. Mən göstəriş verdim, güman edirəm ki, bunu bu günlərdə aydınlaşdıracaqlar. Ancaq Çeçenistanla Polşanın heç bir əlaqəsi yoxdur. Sadəcə, Çeçenistanın vitse-prezidenti Azərbaycana gəlibdir. O hələ də buradadır. Bir neçə sahədə iqtisadi əməkdaşlıq üçün lazımi tədbirlər hazırlanır. Hesab edirəm ki, bunlar lazımdır. Onlar müraciət ediblər, biz kömək etməliyik.

Ancaq əsas məsələ ondan ibarətdir ki, bizim Çeçenistandan, Rusiya ərazisindən keçən, ilkin neftin ixracı üçün olan komer gərək işləsin. Çünkü artıq sentyabr ayı gəlib çatır, biz neft hasil edəcəyik və onu ixrac etməliyik. Ümid edirəm ki, Abbas Abbasov mənim verdiyim tapşırığı araşdıracaqdır. Çeçenistanın vitse-prezidentinin dediyinə görə, guya bu məsələ onlardan asılı deyildir, guya Rusiya tərəfi bu barədə lazımı tədbirlər görmür. Əgər belədirse, Abbas Abbasov bu məsələləri aydınlaşdıracaq və biz əlavə tədbirlər görecəyik.

«Şimal neft kəməri vaxtında hazır olmasa, nə kimi tədbirlər görülləcəkdir?» sualına cavabında dövlətimizin başçısı dedi ki, biz çıxış yolu tapacağıq.

«Polşada hansı sazişlər imzalanacaq?» sualına cavab verən respublikamızın rəhbəri dedi:

— Biz Polşada bir çox sazişlər imzalayacağıq. Bizim əlaqəlerimizin genişləndirilməsi haqqında siyasi bəyannamə imzalanacaqdır. Bu çox əhəmiyyətlidir. Polşa-Azərbaycan əlaqələri və beynəlxalq məsələlərdə Azərbaycanın mövqeləri, prinsipləri bu sənəddə öz əksini tapacaqdır.

Azərbaycan neftinin Polşa vasitəsilə dünya bazarına çıxarılmasına bu ölkənin marağı haqqında suala cavabında dövlətimizin başçısı dedi:

— Onlar Azərbaycan neftinə çox maraq göstərirler. Baxıb görərik, nə kimi imkanlar vardır. Biz hər halda bu barədə Avropanın bir çox ölkələri ilə əməkdaşlıq etməyə hazırlıq. Sağ olun.

BİRGƏ MƏTBUAT KONFRANSI

*Varşava, Prezident Sarayı
26 avqust 1997-ci il*

Polşa Prezidenti Aleksandr Kvasnevski və Azərbaycan Prezidenti Heydər Əliyev birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verməzdən əvvəl bəyanatla çıxış etdilər.

POLŞA PREZİDENTİ ALEKSANDR KVASNEVSKİNİN BƏYANATI

— Sizin hamınızı salamlayıram. Bu səfər tarixi əhəmiyyətli bir səfərdir, çünkü biz müstəqil Azərbaycan Prezidentini Polşada heç vaxt qəbul etməmişik.

Cənab Heydər Əliyevi salamlayıram. Biz indicə onunla bir çox sənədlər imzaladıq. Bu sənədlər Polşa ilə Azərbaycan arasında siyasi-iqtisadi, hüquqi, mədəni, elmi, turizm sahələrində əməkdaşlığı yaxşı zəmin yaratmalıdır.

Polşa Azərbaycanla əməkdaşlığı da inkişaf etdirməkdə maraqlıdır. İndiyədək biz cənab Əliyevlə Parisdən başlayaraq Madridədək müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşük. Güman edirəm ki, həm Polşanın, həm də Azərbaycanın malik olduğu bir sıra imkanlardan istifadə etmek üçün dövlətlərimiz arasında ikitərəfli münasibətlər yaratmaq vaxtı, nəhayət gelib çatmışdır. Mən imkanlar dedikdə, həm regional, həm də beynəlxalq imkanları nəzərdə tuturam.

Yüksək seviyyədə Madrid görüşü zamanı Polşanın NATO-ya qoşulması məsələsini cənab Əliyevin aydın, səmimi surətdə və ürəkdən dəsteklədiyinə görə ona hamının qarşısında təşəkkür etmək istərdim. Mən bunu ona şəxsi görüşümüz zamanı da dedim. Müstəqil Dövlətlər Birliyinin üzvü olan Azərbaycan tərəfindən bu dəstək bizim üçün çox böyük əhəmiyyətə malikdir. Polşanın suveren qərarını və ölkəmizin NATO-ya daxil olması haqqında Şimali Atlantika paktının qərarını belə dürüst və aydın dəsteklədiyinə görə Polşanın, polyakların adından Sizə təşəkkürümü bildirmək istərdim.

Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, gələn il ATƏT-də sədrlik edəcək Polşa Dağlıq Qarabağ məsələsinin ədalətli həllinə nail

olmaq üçün əlindən gələni əsirgəməyəcəkdir. Biz bu fikirdəyik ki, sədr kimi, Polşa bu məsələdə mühüm rol oynaya bilər. Biz hesab edirik ki, müharibənin olmaması şəksiz müvəffəqiyyətdir. Amma Dağılıq Qarabağ üstündə Ermənistana Azərbaycan arasında sühən olmaması meydan oxumaq deməkdir, elə bir vəzifədir ki, biz onu öz qüvvələrimiz və imkanlarımız daxilində yerinə yetirməyə çalışacaq. Bu məsələdə də Polşa Azərbaycan Respublikasının rəhbərliyi, Prezidenti ilə qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirir.

Cənab Prezident, öz sevincimi bir daha ifadə etmək istəyirəm və Sizi, Azərbaycanın Polşaya gölmiş nazirlərinin, müxtəlif işgəzar, siyasi dairələrin nümayəndələrinin simasında mötəbər nümayəndə heyətinin bütün üzvlərini salamlayıram. Ümidvaram ki, bu üç gün gözəl gələcəyimiz üçün Polşa-Azərbaycan münasibətlərində əsl dönüş, keşf olacaqdır. Təşəkkür edirəm.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli cənab prezident!

Möhtərəm xanımlar və cənablar!

Azərbaycan və Polşa xalqları öz aralarında əlaqələrin zəngin tarixinə malikdirlər. Bu əlaqələrin kökləri uzaq keçmişə, orta əsrlərə gedib çıxır. Keçmiş zamanlarda Polşa və Azərbaycan xalqları arasındaki əlaqələri səciyyələndirən çox faktlar getirmək olar. Lakin tarixdə hələ heç vaxt Polşa torpağında Azərbaycan Prezidenti, Azərbaycan rəhbəri ilə görüşlər olmayıbdır. Ona görə də bu hadisə münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün özlüyündə çox böyük əhəmiyyətə malikdir. Bununla bərabər, bu hadisə Polşa-Azərbaycan əlaqələri, münasibətləri tarixinə çox mühüm səhifə yazar.

Buna görə də mən prezident Aleksandr Kvasnevskinin dəvətini böyük məmənnunluq hissile qəbul edərək Polşa xalqına ən səmimi hörmət və məhəbbət hissələri ilə Polşaya, Varşavaya sizinlə görüşə gəldim.

Azərbaycanda Polşanın, polyak xalqının tarixinə yaxşı bəlliədir. Polyak xalqı öz tarixinin bütün mərhələlərində öz müstəqilliyi, milli azadlığı, dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Odur ki, biz, Azərbaycan Prezidenti kimi, mən də çox böyük sevinc hissi keçiririk, ona görə ki, indi Polşa tamamilə azad ölkədir, müstəqil dövlətdir və Polşa xalqı öz qəlbinin hökmü ilə istədiyi yolla gedir. Buna görə də biz Avropa-

da təhlükəsizliyin möhkəmlənməsi sahəsində Polşanın atdığı addımları alqışlayırıq, Polşanın NATO-ya qəbul edilməsini dəstakladık, bu zaman onu əsas tutduq ki, bu, Avropanın təhlükəsizliyin möhkəmlənməsinə kömək edən amil olacaq, bu, Polşa xalqının, Polşa dövlətinin iradəsinə uyğundur. Xalqın, dövlətin iradəsi isə hər şeyden üstündür.

Hesab edirəm ki, indi biz Polşa ilə Azərbaycan arasında sıx münasibətlər yaranması mərhələsini keçiririk. Bu gün imzalanmış sənədlərin, xüsusun Polşa ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişaf etdirilməsi haqqında bəyannamənin olduqca böyük əhəmiyyəti var. Bu sənədlərin hamısı bütün sahələrdə əməkdaşlığımızı dəha da dərinləşdirmək və inkişaf etdirmək üçün yaxşı normativ-hüquqi zəmin yaradır. Əmin edirəm ki, bu sənədləri imzalayarkən öz üzərimizə götürdüyüümüz əhdəliklərin həyatə keçirilməsi üçün hər şeyi edəcəyik.

Lakin bu, başlangıçıdır. Biz bunu davam etdirməliyik. Ona görə də bu gün mən prezident Kvasnevski cənablarını Azərbaycana, əvvəllər olduğu kimi, yenə də dəvət etdim. Azərbaycan Prezidentinin Polşaya səfərindən sonra biz Polşa prezidentinin ölkəmizə rəsmi səfərini də səbirsizlikle gözləyəcəyik.

Fürsətdən istifade edərək ATƏT-in Lissabon Zirvə toplantısında Dağılıq Qarabağ üstündə Ermənistana-Azərbaycan münəqşəsi ilə əlaqədar sənədin qəbul olunması məsələsine baxılarkən göstərilmiş köməyə görə prezident Kvasnevski və Polşa dövlətinə təşəkkür etmək istəyirəm.

Siz bu münəqşənin tarixini bilirsiniz. O, Dağılıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tərkibində qoparaq Ermənistana birləşdirmək məqsədilə 1988-ci ildə başlanılmışdır. Bu münəqşə Sovet İttifaqının mövcud olduğu dövrda başlanmışdır. Təəssüf ki, o vaxtkı Sovet İttifaqının rəhbərliyi, kommunist rəhbərliyi sonralar çox geniş inkişaf edərək böyük bir müharibəyə çevrilən bu münəqşənin qarşısını almağa, onu dayandırmağa qadir olmamışdır. Bu münəqşə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir. İşğal olunmuş torpaqlardan, öz yaşayış yerdəndən bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı, azərbaycanlı qovulmuşdur, onların əksəriyyəti artıq beş ildir çadırlarda, çox ağır şəraitdə yaşıyır. Azərbaycan xalqı böyük insan tələfatına, böyük iqtisadi itkilərə məruz qalmışdır.

Xalqımıza, respublikamıza olduqca böyük mənəvi ziyan vurulmuşdur. Lakin bütün bunlara baxmayaraq 1994-cü ilin may ayında biz atəş-

kəs haqqında saziş bağlanmasına razılıq verdik və üç ildən çoxdur, bu sazişə əməl edirik. Bu da sociyevi haldır ki, münaqişə zonasına hər hansı xarici qoşunlar və ya sülhyaratma qüvvələri yerdilməmişdir. Bu, regionumuzda baş vermiş hadisələr fonunda müsbət amildir. Bununla bərabər, burada prezident Kvasnevskinin doğru dediyi kimi, atəş də yandırılmışdır, amma sūlh yoxdur. Biz tam sūlha nail olmağa çalışırıq və bəyan etmək istəyirəm ki, biz regionumuzda, Ermənistandan Azərbaycan arasında sūlh olmasını isteyirik. Bununla yanaşı, biz Azərbaycanın suveren hüquqlarının tapdanmasına, onun ərazi bütövlüyünün pozulmasına yol vere bilmərik. Buna görə də öten ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında bir çox məsələlər, o cümlədən Avropanın müxtəlif bölgələrindəki münaqişələr müzakirə edilərkən Dağlıq Qarabağ münaqişəsinin dincliklə aradan qaldırılması prinsiplərinin qəbulunması məsəlesi də nəzərdən keçirildi.

Lakin erməni tərəfi bu dəfə də qeyri-konstruktiv mövqə tutdu və sənədin qəbul edilməsinə konsensus vermədi. Biz bir çox dövlətlərin başçılarına, o cümlədən Polşa prezidenti cənab Kvasnevskiyə müraciət etmək məcburiyyətində qaldıq və Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq prinsipləri göstərilən sənədi birge seylərlə qəbul etmək mümkün oldu. ATƏT-in üzvü olan 54 ölkədən 53-ü, o cümlədən Polşa bu sənədi dəstəklədi. Buna görə də imkandan istifadə edərək ədalətli işi dəstəklədiklərinə görə prezident Kvasnevskiyə, Polşa dövlətinə öz təşəkkürümüz bir daha bildirirəm.

Bu üç prinsip nədən ibarətdir? Onlar Azərbaycan və Ermənistən respublikalarının ərazi bütövlüyünün tanınmasından, Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək özünüdürə statusu verilmesindən, Dağlıq Qarabağın bütün əhalisinin – həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsindən ibarətdir. Bu prinsiplərə qeyri-təbii heç nə yoxdur. Onlar həm Ermənistənin, həm Azərbaycanın, həm də Dağlıq Qarabağın mənafelərinə tamamilə uyğundur. Amma Ermənistən bununla razılaşmadı. Nəyə görə, ona görə ki, indiyədək o, Dağlıq Qarabağ üçün dövlət müstəqilliyi statusu almaq idiasındadır.

Əlbəttə, biz bununla razılaşmamışq və heç vaxt da razılaşmayıcagyıq, ona görə ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradımasına yol vere bilmərik. Erməni xalqı öz müqəddərətini teyin edib, müstəqil Ermənistən Respublikası var və o, Birleşmiş Milletlər Təşkilatı

latına, bütün beynəlxalq təşkilatlara daxildir. Buna görə də biz heç cür yol vera bilmərik ki, daha bir erməni dövləti yaranınsın. Azərbaycanın tərkibində ən yüksək özünüdürə statusu veriləmisi isə beynəlxalq hüquqa uyğundur və hətta dünya praktikasındaki mövcud nümunələrden yüksəkdir.

Biz hər halda ümidi edirik ki, dünya birliyi bu məsələnin dinciliklə nizama salınması üçün tədbirlər görücəkdir. Bir də ona görə ki, ABŞ, Rusiya və Fransanın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupu indi bu məsələ ilə məşğuldur. Biz buna böyük ümidi bəsləyirik. Biz ATƏT-in üzvü kimi və gələn il ATƏT-də sədrlik edəcək bir ölkə kimi, Polşanın köməyinə də böyük ümidi bəsləyirik.

Bizim başqa problemlərimiz də var. Bütün bunlar barədə biz bu gün prezidentlə çox ətraflı danışdıq. Ən başlıcası budur ki, sonndlər imzalandıq. Biz Polşa ilə dostluğunu və əməkdaşlığı xarici siyasetimizin mühüm hissəsi hesab edirik. Biz bu münasibətlərə çox böyük strateji əhəmiyyəti olan tərəfdəşliq kimi baxırıq. Bir daha bəyan edirəm ki, öz tərifimizdən biz əməkdaşlığımızın daha da genişlənməsinə, dostluq əlaqələrimizin daha da möhkəmənməsinə nail olmaq üçün hər şey edəcəyik. Diqqətinizə görə sağ olun.

* * *

Sonra dövlət başçıları jurnalistlərin suallarına cavab verdiyər.

S u a l : Sual hər iki prezidentdər. Siz Azərbaycan neftinin Polşa vəsitəsilə Avropaya nəql olunması məsələsini müzakirə etdinizmi? Nə qərara geldiniz?

H e y d a r Ə l i y e v : Biz bu məsələ barəsində fikir mübadiləsi etdik. Bir halda ki, sual verilib, mən ona bir qədər geniş cavab verəcəyəm.

Bəli. Xəzər bölgəsi olduqca böyük neft və qaz ehtiyatlarına malidir. Xəzər dənizinin Azərbaycan sektorunda neft və qaz yataqları 50 il-dən artıqdır işlənilir və bu illər ərzində olduqca çox – bir neçə yüz milyon ton neft çıxarılmışdır. İndi Azərbaycan özünün bütün ərazisindəki, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundakı öz təbii ehtiyatlarından istifadə edilməsinin yeni mərhələsini keçirir.

1994-cü ilde biz Xəzər dənizinin Azərbaycan sektorundakı üç yataqdan birə istifadə edilməsi haqqında dönyanın ən iri transmilli şirkətlərinin konsorsiumu ilə müqavilə imzaladıq. Müqavilədə təxminən

600 milyon ton neft, büyük miqdarda təbii qaz çıxarılması nəzərdə tutulur. Bu müqavila 25 il müddətinə bağlanmışdır, ondan sonra daha bir sərənətmişdir. Bu günədək biz Xəzər dənizinin Azərbaycan sektorundakı iri yataqlar üçün doqquz müqavile imzalamışıq. Bu yaxınlarda mənim Amerika Birleşmiş Ştatlarına rəsmi səfərim zamanı Vəsinqtonda, Ağ Evde üç müqavila və bir saziş imzalanmışdır. Bündan başqa, Xəzər dənizinin Qazaxıstan sektorunda da, Türkmenistən sektorunda da, Qazaxıstan və Türkmenistan ərazilərində də ehtiyatlar var. Bunların hamısı bütün bu yataqların birgə işlənməsi üçün ilkin zəmin yaradır. Bir çox transmillsi şirkətlər onlara maraq göstərirlər və səhəbat bu neftin dünya bazarlarına nəql edilməsindən gedir.

Hazırda biz Azərbaycandan ilkin neftin Qara dənizə ixracı üçün iki boru kəməri çəkirik. Neft kəmərlərindən biri Rusiya ərazisindən keçib onun Novorossiysk limanına, digeri isə Gürcüstan ərazisi ilə Supsa limanına gedəcəkdir. Lakin Gürcüstan, Türkiye əraziləri ilə Aralıq dənizine, Ceyhan limanına gedəcək böyük neft kəməri çəkmək də planlaşdırılır.

Lakin bu da kifayət deyildir. Səhəbat Mərkəzi Asiyadan – mən Qazaxıstan və Türkmenistəni nəzərdə tuturam – başlayıb Xəzər dənizindən keçərək Azərbaycana, ordan da Qara dənizə doğru, ya da Türkiye ərazisi ilə Aralıq dənizine doğru boru kəmərləri yaradılmasından gedir.

Bununla eyni zamanda Avrasiya nəqliyyat dehlizi yaradılmışdır və indi o, fəal işləyir və Mərkəzi Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, Gürcüstana, Qara dəniz vasitəsilə Avropa və oradan geriye yük daşımalarını həyata keçirir. Bu iki yol – yüklerin nəql edilməsi və neft kəmərləri ilə neft və qazın nəql edilməsi Avropa üçün, o cümlədən Polşa üçün böyük əhəmiyyət malikdir. Biz prezident Kvasnevski cənabları ilə bu mövzuda danışdım və hesab edirəm ki, Polşanın öz yanacaq ehtiyatlarını təmin etmək, özünün bir çox nəqliyyat məsələlərinin, o cümlədən Avropa ilə Mərkəzi Asiya və Qafqaz arasında nəqliyyat məsələlərinin həlli üçün yaranmaqdə olan bu şəraitdən istifadə etməyə imkanı var.

Aleksandr Kvasnevski: Mən cənab Prezidentin dediklərini təsdiqləyirəm. Bəli, biz bu məsələyə toxunduq. Çox maraqlıyıdır, danışçıları davam etdirmək nəzərdə tutulmuşdur.

Sual : Səfərliliklə açılması məsələsi müzakirə edildimi?

Aleksandr Kvasnevski: Bəli, biz bu barədə danışdım. Bu gün biz Polşa ilə Azərbaycan arasında əməkdaşlığın yeni yollarını

açıq və bu əməkdaşlığın ən müümət cəhətlərindən biri Bakıda Polşa səfirliliyinin və Varşavada Azərbaycanın diplomatik nümayəndəliyinin açılması məsəlesi olmalıdır. Dövlətimiz dünyada ən varlı dövlət deyildir, ona görə də bunu derhal etmək çətindir. Lakin belə düşünürəm ki, bəs səfərliliklər açılmalıdır.

Heydər Əliyev : Mən bu fikri tamamilə təsdiqləyirəm və hesab edirəm ki, Polşada Azərbaycan səfirliliyi açılmalıdır.

Aleksandr Kvasnevski : Biz cənab Əliyevlə zarafat edib dedik: bir halda ki, səfərliliklər olmadan bu qədər sonad imzaladıq, deməli, burada nə işe var. Lakin biz belə bir fikri kənara atıraq ki, bürokratiya yeni sənədlər hazırlanmasına mane olur. Nümayəndəliklər lazımdır, onlar qarşılıqlı əlaqələr, qarşılıqlı maraq olduğunu rəmzidir və tezliklə biz öz səfərliliklərimizdən danışa biləcəyik.

Sual : Siz dediniz ki, çox müümət müqavilələr imzaladınız. Bilmək istərdik, bunlar nə kimi müqavilələr, sazişlərdir və siz onlardan hansını həllədici hesab edirsiniz?

Aleksandr Kvasnevski : Əvvələ, müstəqil Azərbaycan Prezidentinin Polşaya ilk sefəri zamanı bizim bu qədər müqavilə imzalamağımız, zənnimcə, sanballı faktdır. İmzaladığımız bəyannamə çox müümət sənəddir. O, hər iki dövlətin siyasi iradəsini eks etdirir. Dövlətlərimiz arasında hüquqi baza yaradılması haqqında, ikiqtat vergi qoyulmaması haqqında sazişlər, nəqliyyata, habelə turizmə dair müqavilələr çox mühümdür. Turizmə dair müqavilə dövlətlərimiz arasında turist hərəkatını genişləndirməyə imkan verəcəkdir. Elm və mədəniyyət haqqında müqavilə də əhəmiyyətlidir. Müxtəsəri, bu sazişlərdən hər biri xüsusi əhəmiyyət malikdir. Lakin an başlıcası budur ki, bu gün biz bu qədər akt imzalamışıq. Bu, sərhədləri bir-birindən uzaqlarda olan ölkələrimiz arasında möhkəm və əlverişli əlaqələr yaradacaqdır.

Heydər Əliyev : Bu deyilənlərlə tamamilə razıyam.

Sual : Sual Azərbaycan Prezidentindən. Heydər Əliyevi, xahiş edirəm deyəsiniz, Avropa strukturlarına qoşulan, NATO-ya birincilər sırasında daxil olan Polşanın təcrübəsi Sizin üçün nə dərəcədə qiymətlidir? Azərbaycan Avropa integrasiyasında Polşanın təcrübəsinə təkrar etmek niyyətindədirmi?

Heydər Əliyev : Polşanın təcrübəsi bizim üçün ümumən qiymətlidir. Onun müstəqillik, azadlıq, dövlətçilik uğrunda mübarizədə qazandığı təcrübə qiymətlidir. Onun Polşa torpağında demokratik,

hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı prinsiplerini bərqərar etmək təcrübəsi çox qiymətlidir. Avropa təhlükəsizliyinin möhkəmlənməsinə də, Avropa strukturlarında özünü təsdiqləməkdə Polşanın təcrübəsi bizim üçün qiymətlidir. Mən bilərim ki, Polşa Avropa Birliyinin üzvü olmağa çalışır. Biz bunu da alqışlayırıq. Biz Avropa Birliyi ilə əməkdaşlıq haqqında bəyannaməni ancaq imzalamaq imkanına malik olmuşuq. Polşanın oraya da daxil olması çox yaxşı hal olacaqdır. Əlbətə, biz Avropa-Atlantika Tərəfdaşlığı Şurasının üzvüyül və burada feal əməkdaşlıq edirik. Polşanın bu təcrübəsi də, Avropa-Atlantika Tərəfdaşlığı Şurası çərçivəsində əməkdaşlığımız da bizim üçün çox faydalıdır. Sonrasını həyat göstərəcəkdir.

Aleksandr Kvasnevski: Biz işləyəcəyik.

AZƏRBAYCAN-POLŞA: SIX ƏLAQƏLƏRİN TƏMƏLİ QOYULDU

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV POLŞANIN «JİÇE VARŞAVI» QƏZETİNƏ MÜSAHİBƏ VERMİŞDİR

27 avqust 1997-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev Varşavada onun üçün ayrılmış «Belveder» iqamətgahında Polşanın «Jiçe Varşavi» qəzetinin müxbirinə müsahibə vermişdir.

S u a l : Cənab Prezident, Siz Azərbaycanın hansı problemini ən mühüm problem sayırsınız?

C a v a b : Azərbaycanın ən mühüm problemi erməni təcavüzündən xilas olmaqdır. Bilirsiniz ki, hələ 1988-ci ildə Ermənistana Azərbaycanın bir hissəsini – Dağlıq Qarabağ Muxtar Vilayətini qoparıb Ermənistana birləşdirmək məqsədilə ölkəmizə qarşı hərbi təcavüz etmişdir. Bu hələ Ermənistana Azərbaycan keçmiş Sovet İttifaqının tərkibində müttəfiq respublikalar olduğu dövrde başlamışdır. Lakin Sovet rəhbərliyi, Sovet hökuməti bu münaqişənin güclənməsinə yol verməmək, onun qarşısını almaq üçün lazımi tədbirlər görmədi. Bu isə sonralar Ermənistana ilə Azərbaycan arasında müharibəyə götürüb çıxardı.

Müxtəlif səbəblər üzündən, bəzi ölkələrin Ermənistana arxa durduğuna görə o, Azərbaycan ərazisinin bir hissəsini işgal edə bildi. Azərbaycan ərazisinin 20 faizi erməni silahlı birləşmələri tərəfindən işgal olunmuşdur – bu həm Dağlıq Qarabağ vilayətinin, həm də Dağlıq Qarabağ etrafındaki Azərbaycanın yeddi inzibati rayonunun ərazisidir. İşgal edilmiş rayonlardan bir milyon nəfərdən çox Azərbaycan sakını qovulub didərgin salınmışdır. Onlar aitlən 5 ildir ağır şəraitdə çadırlarda yaşıyırlar.

Müharibə bir neçə il davam etdi. 1994-cü ilin mayında biz hərbi əməliyyatları dayandırmağı, atəşkəs haqqında Ermənistana saziş bağlamağı daha məqsədə uyğun bildik. Üç ildən çoxdur ki, atəşkəs rejimi əməl edilir. Biz bunu çox mühüm və müsbət hal sayırıq. Olduqca

səciyyəvi haldır ki, ateşkəs rejimi münaqişə zonasına xarici qoşunlar, sülhyaratma qüvvələri yeridilmədən saxlanılır. Bu da mühüm amildir. Amma hələlik tam sühl de yoxdur.

Bütün bu dövrde biz münaqişəni dinclekə aradan qaldırmağa çalışırıq. Deməliyəm ki, biz bundan ötürü bir çox əməli addimlar atmışq. Lakin Ermənistan qeyri-əməli mövqə tutur. Axırıcı dəfə bu məsəle 1996-ci ilin dekabrında ATƏT-in Lissabon Zirvə toplantısında çox etraflı şəkildə müzakirə edildi. O vaxt məsələnin dinclekə nizama salınması prinsiplərini müəyyənəşdirmək təklifi irəli sürüldü. Dinclekə nizama salınmanın üç prinsipinə dair layihə təklif olundu: birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüğünün tanınması; ikincisi, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibində yüksək özünüdürə statusu verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Biz bu prinsiplərlə razılışdırıq, hərçənd onlar bizim üçün o qədər də məqbul deyildir, çünki Azərbaycan unitar dövlətdir. Lakin biz Dağlıq Qarabağ çox yüksək özünüdürə statusu, çoxlu səlahiyyət verilməsinə razi oldıq. Biz buna məsələni sühl yolu ilə nizama salmaq namənə getdiq. Amma Lissabon Zirvə toplantısında Ermənistan qeyri-konstruktiv mövqə tutdu, bununla razılaşmadı. Neticədə ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərin lehinə, Ermənistan isə əleyhine səs verdi.

O vaxtdan bəri həmin üç prinsip, bu məsələnin həlli üçün əsas olaraq qalır. Yeri gəlmışken, bu yaxınlarda mən Amerika Birleşmiş Ştatlarında rəsmi səfərdə oldum və orada prezident Klinton cənabları ilə biz birgə bəyanat imzaladıq. Bəyanatda qeyd edilmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin dinclekə aradan qaldırılması üç Lissabon prinsipi əsasında həyata keçirilməlidir. Bu, Polşa prezidenti Kvasnevski cənabları ilə dünən imzaladığımız birgə bəyanatda da, menim, Azərbaycan Prezidenti və Rusiya prezidenti Boris Yeltsin tərəfindən iyulun 3-də Moskvada imzalanmış müqavilədə də təsbit olunmuşdur.

Bir sözlə, bu prinsiplər yaşayır, mövcuddur. Lakin onların həyata keçirilməsi üçün hazırda dünyanın üç aparıcı dövlətinin – ABŞ, Rusiya və Fransanın başçılıq etdikləri ATƏT-in Minsk qrupu öz fəaliyyətini gücləndirməlidir. Biz ümidi edirik ki, indi onlar öz fəaliyyətini gücləndirirlər. Biz bu məsələnin dinclekə həll ediləcəyinə ümidi bəsləyirik.

Bizim fikrimizcə, indi məsələnin dinclekə həlli iki mərhələdə həyata keçirile bilər. Bunu Minsk qrupu da təklif edir. Əyanılık üçün Azərbaycanın xəritəsini size göstərmək istəyirəm. Xəritədə ermənilərin işğal etdikləri ərazilər göstərilmişdir. Bura Ermənistandır, bura isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Bu respublika vaxtılıq olkəmizdən Ermənistana ərazisi ilə ayrılmışdır. Dağlıq Qarabağ qırımı rənglə göstərilmişdir. O, Azərbaycanın vilayətidir. Azərbaycanın Dağlıq Qarabağ etrafındaki işğal olunmuş rayonları yaşıl və sarı rənglərlə boyanmışdır. Biz belə hesab edirik, Minsk qrupu da belə təklif edir ki, birinci mərhələdə erməni silahlı birleşmələrinin yaşıl rənglə çəkilmiş ərazidən çıxarılmasına, qaçqınların buraya qayıtmasına və bu məsələnin həlli üçün ATƏT-in sülhyaratma qüvvələrinin oraya gətirilməsinə nail olmaq, ikinci mərhələdə isə Ermənistana silahlı qüvvələrini Laçın və Şuşa rayonlarından çıxarmaq və eyni zamanda Dağlıq Qarabağın statusunu Lissabon Zirvə toplantısında nəzərdə tutulduğu kimi müəyyənəşdirmək lazımdır.

Biz bununla prinsipcə razıyıq. Mən bunu Vaşinqtonda ABŞ prezidentinə də dedim. ABŞ ATƏT-in Minsk qrupunun hömsədrlerindən biridir. Müxtəsəri, bu problem Azərbaycanın ən başlıca problemdir.

S u a l : Cənab Prezident, deyilənlərə görə prezident Kvasnevski gələn il Polşanın ATƏT-ə sədr olacağını nəzərə alaraq söz vermişdir ki, bu çətin problemin həlli üçün məmənənə olunan hər şeyi edəcəkdir. Siz bu perspektivləri necə görürsünüz?

C a v a b : Bilirsınız, mən buna ümid bəsləyirəm. Hesab edirəm ki, ATƏT-in sədri çox iş görə bilər. Cari ilin dekabrından Polşa bir illiya ATƏT-in sədri olacaq və öz imkanlarından istifadə edə biləcəkdir. Çünki başçısı – mən bunu prezident Kvasnevskiyə də dedim – budur ki, Ermənistana başa düşsün: Dağlıq Qarabağ müstəqil dövlət statusu ala bilmez. Biz Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol vere bilmərik. Bir erməni dövləti – Ermənistana Respublikası var və o, Birleşmiş Milletlər Teşkilatına, hər yerdə dünya birliyinə daxildir. Məger cəmi 80 min erməni yaşayan bir yerdə ikinci erməni dövləti yaratmaq olarmı? Ermənistanda və Dağlıq Qarabağda nəhayət dərk etməlidirlər ki, bu məmkün deyildir. Onlar bunu dərk etdikdə, zənimincə, biz tez bir zamanda razılığa gələ biləcəyik.

S u a l : Cənab Prezident, neft Sizin ölkənizin indiki və gələcək sərvətidir. Amma o, bölgədə münaqişələrin stimulyatoru da ola bilər. Siz

öz qətiyyətiniz sayesində «Əsrin müqaviləsi» adlandırılın bir müqavilə imzaladınız, lakin Rusiya ilə çətinliklər də oldu. Rusiya tələb edirdi ki, neft kəməri onun ərazisindən keçsin. Siz Azərbaycan neftinin bu problemini necə görürsünüz: tərəqqi yolu kimi, yoxsa münaqişə mənbəyi kimi?

C a v a b : Çətinliklər olmuşdur, var və olacaqdır. Bizim vəzifemiz, dövlət xadimlərinin vəzifəsi mürekkeb hallar, xüsusən de münaqişələr yaranmasına yol verməməkdir.

Həqiqətən, 1994-cü ildə biz «Əsrin müqaviləsi»ni imzaladıq, Azərbaycana qarşı həddindən çox mənfi hərəkətlər oldu, amma biz bunların hamisini dəf edə bildik. Rusiya bizim Şimal qonşumuzdur, biz onuyla dostluq münasibətləri saxlamaq, feal əməkdaşlıq etmək istəyirik. Yeri gəlmışkən, imzaladığımız müqavilələrdə – onların sayı artıq doqquza çatmışdır – Rusyanın «LUKoil» şirkəti də iştirak edir. İndi bize Rusyanın «Rosneft» şirkəti də müraciət edib. Biz ona yer ayıracğıq. Odur ki, biz Rusyanın iştirakına etiraz etmirik, yəni onu uzaqlaşdırırmıq. Söhbət sərmayələrdən gedir. Əgər Rusyanın buraya qoymağə milyardlarla sərməyesi varsa, qoyma getirib qoysun və öz mənfəeti ni götürsün. Ancaq indi Rusyanın bele imkanlarının olmaması o demək deyil ki, biz dönyanın başqa ölkələri ilə iş görməməliyik.

Neft kəmərinə gəldikdə, bəli, Rusiya istəyir ki, bu xətt onun ərazisindən keçsin. Buna görə də ilkin neftin ixracı üçün iki boru kəməri çəkilməsini qərara alıq – onlardan biri Rusiya ərazisi ilə Qara dənizə, Novorossiysk limanına, digəri isə Gürcüstan ərazisi ilə həmçinin Qara dənizə, Supsa limanına gedəcəkdir. İş burasındadır ki, Şimal neft kəmərinin bize aid hissəsini çıxdan qurtarmışq, Rusiya isə öz hissəsini heç cür qurtara bilmir. Doğrudur, burada manəcə Çeçenistan olmuşdur. Lakin bu yaxınlarda, iyulda biz – Azərbaycan, Çeçenistan və Rusiya – nəhayət, üçtərəfli saziş imzalayıb qərara gəldik ki, neft bu boru kəməri ilə nəql edilməlidir. Çeçenlər ona görə engel törədirdilər ki, onlar bu neft kəmərində öz payına malik olmaq isteyirdilər. Bununla Rusiya rəhbərliyi də razılaşdı, biz də. Lakin indi, ne bilim, hansısa yəni texniki səbəblər var. Buna baxmayaraq, düşünürem ki, bunların hamısı aradan qaldırılacaqdır. Xəzər hövzəsində nəinki Azərbaycan sektorunda, həm də Qazaxıstan və Türkmenistan sektorlarında neft olduqca çoxdur. Hamiya çatar. Bəlkə də bir deyil, bir neçə neft kəməri olacaqdır.

S u a l : Sizin belə bir ideyanız var ki, neft kəməri başqa yolla – Gürcüstan, Ukrayna və Türkiyə əraziləri ilə Avropaya keçib getsin. Bu na Moskvadan reaksiyası necə olacaqdır?

C a v a b : Axı biz neft kəmərlərindən birini Rusiya ərazisində keçiririk. Neft kəmərlərinin hamisini Rusiya ərazisi ilə çəkmək olmaz axı. Bu, ümumiyyətə, mümkün deyildir.

S u a l : Çeçenistan müharibəsi Azərbaycana nə dərəcədə təsir göstərdi? Siz gələcəkdə Çeçenistani necə görürsünüz – müstəqil bir dövlət kimi, yoxsa Rusiya Federasiyasının bir hissəsi kimi?

C a v a b : Bilirsinizmi, Çeçenistan müharibəsi Azərbaycanın həyatına çox mənfi təsir gösterdi. Hərbi əməliyyatlar başlanan kimi Rusiya Azərbaycanın Rusiya ilə bütün nəqliyyat kommunikasiyalarına embargo qoyma, onları tamamilə blokadaya aldı. Bizdə dəmir yolu, avtomobil yolu, bütün nəqliyyat kommunikasiyaları Çeçenistandan keçir. Ona görə də embargo qoyuldu. Amma heç də təkcə buna yox, hətta dəniz, nəqliyyat əlaqələrinə də embargo qoyuldu. Gəmilərimiz Həştərxanadək, Mahaçqalayadək üzür. Biz çox yük daşıya bilərik. Lakin iki ildən artıq bir müddətdə bize həmin limanlara daxil olmağı qadağan etdilər. Bu əsəssiz idi, çünki bunun Çeçenistanla heç bir əlaqəsi yox idi. Amma bizi iqtisadi blokada vəziyyətinə salmaq üçün nədənə həmin hadisədən istifadə etdilər. Bu mənada biz çox ziyan çəkdik.

Şükürler olsun ki, orada müharibə qurtardı. İndi kommunikasiya xətləri açıqdır, dəmir yolu da işləyir, avtomobil yolu da. Hətta Bakıdan sərnişin qatarları Kiyev və Moskvaya gedərkən Çeçenistan ərazisindən keçir. Ümidvaram ki, bu vəziyyət qalacaqdır.

O ki qaldı Çeçenistanın gələcəyinə, təbii ki, Rusiya öz ərazi bütövlüyündə güzəştə getməyəcəkdir, Çeçenistan isə müstəqilliyyə nail olmağa çalışır. Danışıqlar aparırlar. Görək necə olacaqdır.

S u a l : Deyilənlərə görə, Qafqaz və Orta Asiya elə zonalardır ki, burada Qərb, Türkiyə, hətta Çin və İslam təməlciləri arasında nüfuz mübarizəsi gedir. Cənab Prezident, Sizin haqqınızda deyirlər ki, Siz çox ağıllı siyasetçisiniz, orta bir yolla getməyi bacarırsınız. Necə bilirsiniz, Azərbaycan hansı yolla gedəcəkdir?

C a v a b : Bilirsinizmi, Azərbaycan orta bir yolla deyil, öz prinsipi-al yolu ilə gedir. Bizim yolumuz dövlət müstəqilliyyini möhkəmlətmək yoludur. Başlıcası budur. Dünən mən mətbuat konfransında bəyan etdim ki, dövlət müstəqilliyi, milli azadlıq bizim üçün tarixi nailiyyətdir.

Odur ki, biz öz müstəqilliyimizi ve azadlığımızı heç vaxt və heç kimə, heç bir ölkəyə, heç bir dövlətə güzəştə getmeyəcəyik. Biz bütün ölkələrlə münasibətləri də məhz bu prinsipi əsas tutaraq qururuq. Biz bütün ölkələrlə qarşılıqlı surətdə faydalı münasibətlərə malik olmaq isteyirik, amma onun neca bir dövlət – böyük, iri və ya kiçik dövlət olmasından asılı olmayaraq, hüquq bərabərliyi prinsipləri əsasında. Bizim üçün hamı eynidir.

İslam təməlciliyinə göldikdə, əlbette, biz ona yol verməyəcəyik. Azərbaycanda biz demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Azərbaycan Avropaya daxildir. Biz ilin axırlarında Azərbaycanın Avropa Şurasına qəbul olunacağını gözleyirik, Avropa Birliyi ilə feal əməkdaşlıq edirik, Avroatlantika Tərəfdəşlik Şurasının üzvüyük, NATO-nun «Sülh Namine Tərəfdəşlik» programını imzalamışıq. Mən iyulda Madriddə Avroatlantika Tərəfdəşlik Şurası İttifaqının iclasında iştirak etdim və orada Polşa, Çexiya və Macarıstanın NATO-ya qəbul olunmasını al-qışladım. Bax, bizim yolumuz budur, bu yol haqq-ədalət və öz milli mənafelərimizin müdafiə edilməsi yoldur.

S u a 1 : Cənab Prezident, Siz Müstəqil Dövlətlər Birliyinin gələcəyini və bölgədə Rusiyanın rolunu nece görüsünüz?

C a v a b : Biz Müstəqil Dövlətlər Birliyinə daxilik və isteyirik ki, o, məhz müstəqil dövlətlərin birliyinin demokratik orqanı olsun. Əgər bu prinsip MDB-də bərqrər edilərsə, bu yaxşı iş olar. Axi biz keçmişdə də iqtisadi cəhətdən çox six bağlı olmuşuq, bu gün də iqtisadi cəhətdən çox six bağlıyıq. Odur ki, bu həm Rusiya üçün, həm də digər MDB ölkələri üçün faydalı olacaqdır. Yox, əgər birlik hər hansı başqa bir orqana çevrilməyə çalışarsa, onda nə olacağımı söyləmek çətindir. Her halda biz isteyirik ki, MDB həqiqətən müstəqil dövlətlərin birliyinin səmərəli orqanı olsun.

S u a 1 : Varsavaşada Siz Azərbaycanda iqtisadi islahatlardan danışdırınız. Bu məsələni genişləndirə bilərsinizmi?

C a v a b : Bəli. Azərbaycanda iqtisadi islahatlar bütün istiqamətlərdə gedir. Əvvəla, biz qanun qəbul etmişik və ölkəmizdə mülkiyyət geniş miqyasda özəlləşdirilir. Həm də bunun üçün şərait olduqca demokratikdir. Özəlləşdirmədə xarici fiziki və hüquqi şəxslər də iştirak edə bilərlər. Biz agrar islahatı haqqında qanun qəbul etmişik və bu qanun həyata keçirilir, torpaq kəndlilərə şəxsi mülkiyyət kimi verilir. Yeri gəlməkən, MDB-nin heç də hər bir ölkəsində belə bir qanun yoxdur.

Deməliyəm ki, bu bizim tərifimizdə əsaslı addım sayılır. Lakin o, artıq öz nəticələrini verir. Məsələn, biz heyvandarlıq sektorunu tamamilə özəlləşdirmişik və bu da yaxşı nəticələr verir. Biz çörəyin qiyməti ni tamamilə sərbəstləşdirmiş və çörək üzərində inhisarı ləğv etmişik. Buna görə də ölkəmizdə əhalinin çörəklə təchizatı saridan heç bir problem yoxdur və bütün bunlar özəl biznesin ixtiyarındadır.

Çoxlu müəssise özəlləşdirilib. Gələn il biz özəlləşdirməni başa çatdıracaq. Amma məsəle tekce özəlləşdirmədə deyildir. Biz olduqca çox qanunlar qəbul etmişik və onlar cəlb etdiyimiz xarici sərmayələr üçün son dərəcə olverişli şərait yaradır. Bağlılığımız müqavilələr və onların eməli surətdə həyata keçirilməsi xarici sərmayələri Azərbaycana cəlb edir, olduqca çox iş yerleri yaradır. Təbii ki, bunların hamısı nəticə etibarilə Azərbaycanda iqtisadi yüksəlişə gətirib çıxaracaqdır.

Biz iqtisadiyyatı, xarici ticarəti tamamilə liberallaşdırmışıq. Ötən il ölkəmizdə xarici ticarət dövriyyəsi 30 faiz artmışdır. Biz ixrac-idxlədə müsbət saldoya nail olmuşuq, inflasiyanın qarşısını ala bilmışik. Məsələn, 1994-cü ildə ölkəmizdə inflasiya ilde 1600 faiz, 1995-ci ildə 84 faiz, 1996-ci ildə 6 faiz idis, indi sıfır seviyyəsindədir. Bizdə inflasiya yoxdur. Son bir ildə valyutamız möhkəmlətməyə və onun dollara nisbətən məzənnəsinin 10 faiz artmasını təmin etməyə müvəffəq olmuşuq.

Bütün bunların, həm də sahibkarlıq üçün, özəl təşəbbüs üçün azadlığın sayəsində biz Azərbaycanda tamamilə yeni bir şərait yaratmışıq. Deməliyəm ki, xalq bunu alqışlayır. Bu, xalqın həyat seviyyəsini ardıcıl suretdə yaxşılaşdırır.

S u a 1 : Cənab Prezident, «kommunizmin böyük tikintiləri» – iri sənaye hansı vəziyyətdədir?

C a v a b : Vəziyyət çətindir. Bu böyük tikintilər əsasən Rusiyada aparılmışdır. Azərbaycana belə tikintiləri o qədər də vermirdilər. Çünkü o vaxtlar belə bir iqtisadi siyaset də var idi, bu tikintilərin çoxu Rusiyada aparılmışdır, biz isə Azərbaycanda hətta həsəd aparın deyirdik: nə üçün orada tikirlər, bizdə issə yox. İndi məlum oldu ki, yaxşı ki, ölkəmizdə belə tikintilər olmayıbdır. Məsələn, müdafiə kompleksini götürək. Onun çox iri zavodları var. 70-ci illərdə mən Azərbaycana rəhbərlik edərkən Moskvaya öz narazılığımı həmişə bildirib soruşurdum: Siz nə üçün Azərbaycanda belə zavodlar tikdirmirsiniz? İndi isə sevinirəm,

buna görə xoşbəxtəm. Çünkü bütün bu zavodlar işləmir. Ona görə ki, belə müdafiə məhsulu buraxmağa lüzum yoxdur.

Buna baxmayaraq, ölkəmizdə iri zavodlar – maşınçayırma, hesablayıcı elektron maşınları zavodları və başqa müəssisələr var. Əlbətə, orada vəziyyət çətindir. Məsələn, bizde böyük bir Neft-maşınçayırma zavodu var. Bir vaxtlar Sovet İttifaqının neft-mədən avadanlığına tələbatının 70 faizini biz təmin edirdik. İndi isə hər bir ölkə, misal üçün, Rusiya özlərinin müdafiə sənayesi zavodlarını neft-mədən avadanlığı buraxan maşınçayırma müəssisələrinə çevirmişdir və daha bizim zavodlara möhtac deyildir. Biz indi əvvəller olduğu qədər məhsul buraxırıq, yalnız öz tələbatımızı nəzərə alaraq istehsal edirik, məhsulun bir hissəsini isə Türkmənistana, Qazaxistana göndəririk.

Bizdə böyük bir kimya kompleksi var. Yeri gəlmışkən, o da keçmiş Sovet İttifaqının digər bölgələrindəki bir çox kimya kompleksləri ilə bağlı idi. Odur ki, burada da çətinliklər mövcuddur. Kimya kompleksinin prezidenti mənimlə birlikdə buraya gəlmişdir. Mən ona tapşırımişam ki, Polşa ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirsin. Bilirəm ki, kimya sənayesi Polşada da inkişaf etmişdir.

Bir sözə, bizdə böyük tikintilər yoxdur. Bununla bərabər, iri zavodlar var. Bir vaxtlar biz dərinin dərin yerlərində quyular qazmaq üçün platformalar zavodu tikirdik. Bizim uzaqqörənlilikimiz də ele bunda idi. O vaxtlar avadanlığımız yox idi. Buna görə də Sovet İttifaqının vəsaiti hesabına bu zavod üçün Amerika firmasından 400 milyon dollarlıq avadanlıq aldıq. İndi bu zavod çox gəreklidir. Əger ölkəmizin neft sənayesinin dənizdə yaratduğumuz belə maddi-texniki bazası, o cümlədən də Dərin dəniz özülləri zavodu adlandırılın bu müəssisə olmasayı, biz xarici neft şirkətləri ilə birlikdə Xəzərdə belə feal iş görə bilmezdiq. İndi həmin zavod karımıza gəlir. O vaxtlar biz dərin qazma üçün iki platformalar, üzən qurğular yaratmışdıq. İndi bizə onlar da gərəkdir, imzaladığımız müqavilələri həyata keçirmək üçün onlardan istifadə edirik.

Yaxud başqa bir misal. Biz böyük neftdaşımı donanması, tankerlər yaratmışdıq, nefti onlar daşıyırı. Bize onlar da lazımdır. Misal üçün, indi biz Qazaxistanın «Tengiz» yatağından nefti Bakıya həmin tankerlərə daşıyır, sonra da dəmir yolu ilə Qara dənizə tərəf göndəririk. Göründünüz kimi, o vaxtlar yaradılanlardan hansısa uzaqqörənlilik idi, bu gün çox lazımdır. Hansısa indi gərək deyilsə, onu yenidən qururuq.

S u a l : Cənab Prezident, əcnəbi sərmayədarların cəlb olunması üçün ölkənizdə nə edilir?

C a v a b : Bilirsınız ki, əcnəbi sərmayədar əvvələ, fayda, ikinci isə ictimai-siyasi sabitlik olan yere gedir. Bizdə fayda var, çünki bizim töbii ehtiyatlarımız əcnəbi sərmayədarları cəlb edir. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Bu da nəzərə alınır. Üçüncüsü, elə qanunlar lazımdır ki, onlar əcnəbi sərmayədarların Azərbaycanda uzunmüddətli fəaliyyətinə təminat versin. Biz bir sıra belə qanunlar qəbul etmişik və onlar, əvvələ, əcnəbi sərmayədarlar üçün əlverişli şərait yaradır, ikincisi, hətta qanunvericiliyimizdə hər hansı dəyişikliklər edilərsə, azı 10-15 il müddətində mənfiət və sərmayələrə təminat verir. Bəli, biz bunu da nəzərə alırıq. Yeri gəlmışkən, bu, əcnəbi sərmayədarları qane edir.

S u a l : Cənab Prezident, Varşavaya səfərinizin nəticələri necədir?

C a v a b : Neticələr çox yaxşıdır. Mən olduqca məmənumam. Əvvəla, biz ilk dəfə olaraq birbaşa münasibətlər yaratdıq. Bu, Azərbaycan Prezidentinin Polşa ilə səfəridir ki, bu da, prezent Kvasnevskinin dediyi kimi, tarixi bir hadisədir. Mən onun fikri ilə razıyam. Xalqlarımız bir çox əsrlər ərzində həqiqətən bir-birilə əlaqə saxlamışlar. Dünən biz xalqlarımızın orta əsrlərdə, hətta XV əsrдə ticarət-iqtisadi əlaqələrinə dair faktlar getirdik. Lakin müstəqil bir dövlət kimi, Azərbaycan öz prezidentinin simasında Polşa ilk dəfə olaraq gəlir. Bu fakt özlüyündə olduqca böyük siyasi əhəmiyyətə malikdir.

Biz çox faydalı və maraqlı səhəbətlər keçirdik, danışıqlar apardıq. Bir çox beynəlxalq məsələlərdə, o cümlədən Avropada təhlükəsizlik məsələsində baxışlarımız uyğun goldı. Sənədlər – Polşa ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında çox mühüm bəyannamə, iqtisadi xarakterli bir sira sənədlər imzaladıq. Yəni əməkdaşlığını genişləndirmək və dərinləşdirmək üçün normaliv-hüquqi baza yaratdıq. Nəhayət, razılığə gəldik ki, yaxın vaxtlarda Polşa Azərbaycanda, Azərbaycan; isə Polşada sefirlilik açacaqdır. Müxtəsəri, biz bütün sahələrdə – iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, siyasi məsləhətəşmələr sahəsində və digər sahələrdə münasibətlərimizin inkişafına böyük təkan verdik.

S u a l : Cənab Prezident, Sizin zəngin həyat yolunuz var. Siz respublikanızın birinci katibi, Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRI Nazirlər Soveti sədrinin birinci müavini olmuşsunuz, istəfa verib, döv-

lət vəzifəsinə qayıtmışınız. Siz öz həyat yolunuz barədə nə deyə bilərsiniz?

C a v a b : Deyə bilərəm ki, həyatımdan raziyam. Hərçənd ki, bütün mərhələlərdə, xüsusən 1987-ci ildə istefaya getdikdən sonra çox çətinliklər çəkmişəm. Təqiblərə məruz qalırdım, məni gözümçixdiya salırdılar. Təəssüf ki, bizim kommunist rejimi dövründə belə bir eybecər qayda var idi – kimse yüksək vəzifədən getdikdə, o, cəmiyyətdən, hamidən təcrid edilirdi, az qala xalq düşmənинe çevrilirdi və onu gözümçixdiya salmağa başlayırdılar. Bu hallar mənim başıma da gəldi.

Görünür, bunlar da az imiş. 1987-ci ildə mən istefaya getdikdən sonra, 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlandı. Təbii ki, mən bu məsələ barəsində öz mövqeyimi bildirdim. Mənim mövqeyim Qorbaçovun və onun komandasının mövqeyinə uyğun gəlmədi. Bax, burada biz toqquşduq.

1990-cı ilin yanварında Qorbaçov öz komandası ilə Azərbaycana iri qoşun kontingenti yeritdi. Bu size məlumdur. Bu, sovet rəhbərliyi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz idi. Onlar bu yolla xalq hərəkatını yatırmağı, Azərbaycan xalqının iradesini qırmağı qərara almışdılar. O vaxtlar mən Moskvada yaşayırdım. Doğrudur, məni gözdən salmışdır, təcrid etmişdilər. Buna baxmayaraq, mən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi rayonunda keçirilen mitinqə getdim və bu mitinqdə çıxış edərək sovet rəhbərliyinin əməllerini pislədim. Təbii ki, biz eks cəbhələrde idik. Mən Kommunist Partiyasını dərhal tərk etdim. Bu, sensasiya idi. Siyasi Bürönün üzvü Kommunist Partiyasından çıxır. İndi bu, adı bir haldır. Çünkü artıq tarixdə qalmışdır.

Bütün bunlar həyatımda çətinliklər yaradırdı. Mən Moskvani tərk etməli oldum, çünki orada daha yaşaya bilməzdəm və respublikaya, 14 il rəhbərlik etdiyim öz doğma şəhərimə – Bakıya geldim. Amma orada da mənə yaşamağa imkan vermədilər və mən doğuldugum Naxçıvana getdim. Orada üç il blokadada, ağır şəraitdə yaşadım. Beli, mən zamanın bütün məşəqqətlərini gördüm, amma buna təəssüflənmirəm. Çünkü vicdanlı və tərəiz bir insan idim və belə bir insan olaraq qaldım.

Mən öz bioqrafiyamdan, öz keçmişimdən qətiyyən imtina etmirem. Hesab edirəm ki, həyatımda nə olmuşdusa, hamısı düzgün, normal idi. Nə olmuştursa, hamisindən raziyam və hamısı ilə fəxr edirəm. Fəxr edirəm ki, Kremlə işləmişəm – Sovet İttifaqının rəhbərlərindən biri olmuşam. Fəxr edirəm ki, Kommunist Partiyasından getmişəm. Fəxr

edirəm ki, blokadalı Naxçıvanda öz həmyerilərimlə birlikdə olmuşam, tekce öz həyatım uğrunda deyil, həmyerilərimin hayatı uğrunda da mübarizə aparmışam. Çünkü orada yaşamaq çox çətin idi, bütün kommunikasiyalar kesilmişdi, no elektrik enerjisi var idi, nə də qaz və su. Mən öz həmyerilərimə kömək etməli idim. Budur, dörd ildir ki, Azərbaycanı ağır vəziyyətdən bax beləcə çıxarıram.

S u a l : Cənab Prezident, hətta indi də Sizin üçün müxtəlif vaxtlar – qiymalar, sui-qəsd cəhdələri olmuşdur. Lakin hamısı yaxşı qurtarmışdır.

C a v a b : Bilirsinizmiz, mənim həyatım həmişə böyük təhlükə həddində olubdur. 1993-cü ildə məni Azərbaycana dəvət etdikdə Bakıda Vətəndaş müharibəsi gedirdi. Naxçıvanda mən hər halda yaxşı-yaman dinc yaşayırdım. Bakıda hər şey dağıdıldığı, viran qoyulduğu halda, buraya gəlmək üçün sakit, dinc həyatımı narahat, təlatümlü həyata dəyişmək mənim nəyimə gerək idi? Axi Vətəndaş müharibəsi gedirdi, adamlar bir-birini öldürdürlər. O yanda Ermənistanla müharibə gedirdi. Burada isə hele bir daxili müharibə aparırdılar. Rəhbərlərin hərəsi bir tərəfə qəcmişdi. Məni Bakıya çağırıldılar, Parlamentin sədri vəzifəsinə təklif etdilər. Mən razılışmadım. Bir həftə mənimlə danışqlar apardılar. Sonra gördüm ki, ürəkdən sevdiyim xalqımın vəziyyəti ağırdır...

M ü x b i r : Hami Sizin haqqınızda deyir ki, Siz vətənpərvərsiniz.

H e y d a r Ə l i y e v : Hesab edirəm ki, mən böyük vətənpərvərəm. Ona görə də, öz xalqıma, öz torpağıma məhəbbətim məni o ağır günlərdə Parlamentin sədri məsuliyyətini öz üzərimə götürməyə vadar etdi. Lakin mən düşünürdüm ki, prezident var və onunla əməkdaşlıq edəcəyəm. Ancaq iki gündən sonra o, Bakını xəlvəti tərk etdi və məni tək qoydu. Nə prezident var, na də baş nazir. Yalnız Parlamentin sədri var və hər tərəfdə də müharibə gedir. Bu vəziyyətdən çıxməq lazımdı.

Nehayət, mən bu vəziyyətdən çıxdıqda, 1994-cü ildə mənə qarşı qiyama başladılar, mən ağır vəziyyətə düşdüm. Bu qiyami qaldıran adamlar silahlanmışdılar, bunlar silahlı dəstələr idi, məndə isə heç nə yox idi. Mən televiziya ilə xalqa müraciət etdim və xalq məni müdafiə etdi. İki saatın içində Prezident Sarayının ətrafinə yarım milyon adam toplasdı. Dündür, onlar silahsız idilər, lakin onlara qarşı silah işlətmək mümkin deyildi.

İkinci dəfə bu hadisə altı aydan sonra baş verdi. 1995-ci ilin martında bütün müxalifət qüvvəleri məni cismən məhv etmək və hakimiyyə-

ti əla keçirmek üçün birləşdilər. Mən bu qiyamın da qarşısını aldım, ona yol vermədim. Sonra mən Ruminiyadan qayıdarkən təyyarəmi vurmağa cəhd göstərdilər. Onda Allah kömək etdi, mən özüm bir şey edə bilməzdim, çünki bilmirdim ki, raket artıq mənim təyyarəmə doğru tuşlanmışdır. Lakin Bakı küləyi kömək etdi. Bakı kuleklər şəhəridir və küləklər müxtəlif tərəflərdən asır. Bu dəfə kulek ələ esdi ki, təyyarə başqa tərəfdən yerə endi, raket isə əks tərəfdə idi. Onlar bunu sadəcə olaraq edə bilmədilər. Etseydilər, tek mən yox, təyyarədəki daha 80 adam həlak olardı. Sonra biz onları tapıb ifşa etdik, məsuliyyətə cəlb etdik.

Diger təhlükəli hadisələr də çox olubdur. Amma mən həmişə demisəm: məni Allahın özü qoruyur. Çünkü xalqa vicdanla xidmət edirəm. Yəqin ki, bunu Allah görür.

M ü x b i r : Cox sağ olun.

H e y d ə r Ə l i y e v : Siz də sağ olun. Mən burada olmayımdan, qarşılanmayımdan, qonaqpərvəlkdən çox məmənunam. Deməliyəm ki, sizin gözel prezidentiniz var. Mən ona çox böyük rəğbat bəsləyirəm. Biz onunla Parisdə, o, prezident seçildikdən sonra tezliklə tanış olduq. Sonra biz bir neçə dəfə görüşdük. Nəhayət, mən Polşaya gəldim.

Son illərdə Polşada böyük dəyişikliklər baş verdiyini görünəm. Bu dəyişikliklərə sevinirəm və isteyirəm ki, Polşa həmişə azad, müstəqil olsun, bir daha heç vaxt kiminsə tabeliyi altına düşməsin.

Bu gün mən Kral sarayındaki muzeydə oldum, bütün kolleksiyyaya, sənət əsərlərinə, habelə Varşavanın nece viran qoyulduğu və nece bərpa edildiyi barədə filmə baxdım. Mən Varşavanın qədim hissəsinə baxdım. Polşa xalqının cəsurluğu qarşısında baş əyirəm.

M ü x b i r : Cənab Prezident, çox sağ olun.

İTALİYAYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

25 sentyabr 1997-ci il

S u a l : Cənab Prezident, İtaliyaya ilk rəsmi səfərinizdən məqsəd nedir?

C a v a b : Hər dəfə mənim xarici dövlətlərə səfərim ölkələrimiz arasında əlaqələri inkişaf etdirmək xarakteri daşıyır. Biz artıq dünyanın çox ölkələri ile belə əlaqələr yaratmışıq. İtaliya dünyanın, Avropanın böyük və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrindən biridir. İtaliya ilə ölkəmiz arasında diplomatik əlaqələr var. Bilirsiniz ki, İtaliyanın Azərbaycanda səfirləri xeyli müddətdir fəaliyyət göstərir. Bizim iqtisadi əlaqələrimizdə Azərbaycanın neft yataqlarına da İtaliyanın çox marağı var. Bunların hamisi nəzərə alaraq İtaliya prezidentinin, hökumətinin dəvəti ilə mən bu ölkəyə rəsmi səfər gedirəm.

Səfər zamanı dövlət, hökumət başçıları ilə çox əhəmiyyətli danışqlar olacaqdır. İtaliyaya səfər edərək mən eyni zamanda Vatikan da rəsmi səfərə gedirəm. Çünkü Vatikanın, Roma Papasının da dəvəti var. Vatikanla da Azərbaycan arasında əlaqələr yaranmalıdır. Bunlar hamisi bizim ümumi məqsədimiz xidmət edir – Azərbaycanın həqiqətlərini dünyaya daha da çox çatdırmaq, Azərbaycanla başqa ölkələr arasında bütün sahələrdə əlaqələr yaratmaq və bunları inkişaf etdirmək və ölkəmizin əsas problemi olan Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə ölkələri daha da çox cəlb etmək. Bilirsiniz ki, İtaliya Minsk qrupunun üzvüdür və vaxtilə – 1992-1993-cü illərdə Minsk qrupunun sedriyili vəzifəsini aparırdı. Mən o vaxt Azərbaycana rehbərliyə gələndə ilk dəfə məhz Minsk qrupunun sədri olan İtaliyanın nümayəndəsi ilə görüşüb danışqlar aparmışdım. Bunlar hamisi İtaliya ilə əlaqələrimizin mövcud olduğunu göstərir. Ancaq bu əlaqələr inkişaf etməli və genişlənməlidir.

S u a l : Cənab Prezident, bu yaxınlarda Siz Zaqafqaziyada nüvə silahı olmayan zona yaradılması ideyası ilə çıxış etmisiniz. Bu ideya nə dərəcədə realdir? İtaliyadakı danışqlarda təhlükəsizlik məsələsi ön planda olacaqmı?

C a v a b : Bizim zonada nüvə silahı olmaması tamamilə realdır. Doğrudur, oradan-buradan məlumat gelir ki, bizim qoşularımızda nüvə silahları əldə etmək və ya nüvə silahları üçün materiallar əldə etmək cəhdleri var. Bu bizi narahat edir və mehz buna görə də belə təşəbbüs etmişik və çalışacaq ki, buna nail olaq.

S u a l : Minsk qrupu həmsədrlerinin Bakıya növbəti səfərini nəticəli hesab etmək olar mı?

C a v a b : Bilirsınız, nəticəli onda olacaq ki, biz məsələni həll edək. Ancaq hesab edirəm ki, Minsk qrupunun nümayəndələri ilə yeni görüşümüz əhəmiyyətlidir. Bilirsiniz ki, iyulun 18-də onlar bize yeni təkliflər vermişdi və danışqların intensivləşdirilməsi üçün bunları əsas kimi qəbul etmişdik. İndiki həmin təkliflərin əsasında olan təkliflərdir. Amma biz hesab edirik ki, bunlara müəyyən müsbət dəyişikliklər olunubdur. Ona görə də bu təklifləri öyrənirik. Yenə də ilkin olaraq cavab vermişik ki, biz bunları əsas kimi qəbul edirik. Qısa bir zamandan sonra – bir-iki həftəyə qədər son cavabımızı verəcəyik. Hər halda, bu artdıq göstərir ki, danışqlar prosesi səmərəli gedir və Minsk qrupunun həmsədrleri sentyabrın 23-də bir daha bəyan etdiər ki, Minsk qrupunun həmsədri olan ölkələrin prezidentlərinin mənə bəyan etdikləri kimli, gərək 1997-ci ildə bu sahədə ciddi, müsbət dəyişikliklər əldə olunsun.

TÜRKİYƏNİN ANADOLU ACANSININ ROMA MÜXBİRİ İLƏ MÜSAHİBƏ

Roma

25 sentyabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Romada öz iqamətgahında Türkiyənin Anadolu Acansının Roma müxbiri Yasəmən Taşkına müsahibə vermişdir.

J u r n a l i s t : Cənab Prezident, mənə vaxt ayırdığınıza görə min-nətdarlığımı bildirirəm və Sizinlə görüşündən şərəf duyuram.

Cənab Prezident, Sizin İtaliyaya ilk rəsmi səfəriniz böyük əks-səda doğurmuşdur. Romada keçirdiyiniz görüşlərdə, danışqlarda siyasi və iqtisadi məsələlər, Ermənistan-Azərbaycan münəqşəsinin sülh yolu ilə həll olunması haqqında müzakirələr aparmışınız. Bu barədə fikirlərinizi mənimlə bölüşə bilərsinizmi?

C a v a b : Mən hesab edirəm ki, İtaliyaya rəsmi səfərim Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünkü bu ziyarət müstəqil Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk rəsmi səfəridir. Bu, özü-özüyündə çox əhəmiyyətlidir. Eyni zamanda, biz burada çox səmərəli işlər görürük. Yəni prezident Oskar Luici Skalfaro ilə, baş nazır Roman Prodi ilə, yüksək vəzifəli digər rəsmi şəxslərlə görüşlər keçirdik, danışqlar apardıq. Biz burada çox yaxşı müqavilələr imzaladıq. Baş nazır cənab Prodi ilə biz iki bəyannama imzaladıq. Onlardan biri siyasi, digəri isə iqtisadi məsələlər barədədir. Bütün bunlar İtaliya-Azərbaycan əməkdaşlığının və dostluq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üçün çox yaxşı təməl, yəni hüquqi-normativ əsas yaratdı.

Iqtisadi cəhətdən əməkdaşlıq etmək üçün biz bir-birimizin imkanlarını aradıq. Hər iki təref eyni fikirdərdir ki, bu sahədə imkanlarımız çoxdur. Xəzərin Azərbaycan sektorundakı «Kürdaş» blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü barədə sazişin əsas kommersiya prinsipləri və müddəələri haqqında İtaliyanın «ACIP» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında müqavilə imzalandı. Bu, kontrakt-qabağı bir müqavilədir. «Kürdaş» neft yatağına digər neft şirkətləri də maraq göstərirler. Amma İtaliyanın «ACIP» şirkəti bu yatağa çox ma-

raq göstərdiyinə görə mən buna razılıq verdim, həmin sənəd imzalandı.

Siz bilirsiniz ki, İtalya Minsk qrupunun üzvüdür ve 1992-1993-cü illərdə Minsk qrupuna sədrlik edibdir. Ermənistan-Azərbaycan münaqişesinin həllində Minsk qrupunun üzü kimi, İtalya indi də çox iş görə bilər. İtalya bizim bu barədə mövqeyimizi tamamile dəstəkləyir. Yəni Azərbaycanın işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü təmin olunmalıdır, yerindən-yurdundan zorla qovulmuş, çadırlarda ağır vəziyyətdə yaşayan bir milyondan çox vətəndaşımız öz yerlərinə qayıtmalıdır. Biz Dağılıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli özünüdərəetmə, muxtarriyyət verməye razıyıq.

Bilirsiniz ki, bu prinsiplər ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı ilin dekabrında Lissabon Zirvə görüşündə qəbul edilmişdir. Türkiyə Respublikası da bu prinsipləri çox dəstəkləmişdir. Bu prinsipləri İtalya da dəstəkləmişdir. İtaliyanın bu barədə mövqeyi dəyişilməzdir.

S u a l : Demək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının geri qaytarılmasına İtalya da tərəfdardır?

C a v a b : Bəli.

S u a l : Əlbəttə, bu məsələdə İtaliyanın Azərbaycanın mövqeyini dəstəkləməsi çox faydalı bir addımdır. Cənab Prezident, Roma Papası II Ioann Pavel ilə bugünkü görüşünüz barədə nə deye bilərsiniz?

C a v a b : Bəli, mən bu gün onunla görüşdüm. İtaliyaya rəsmi səfərə gələrkən Vatikan dövləti də məni rəsmi dəvət etdi ki, mən eyni zamanda Vatikan dövlətini də ziyarət edim. Mən də bu dəvəti qəbul etdim.

S u a l : Cənab Prezident, Roma Papası ilə görüşünüz necə keçdi?

C a v a b : Cox gözəl. Roma Papasını siz yaxşı tanıyırsınız. Mən onunla ilk dəfədir ki, görüşürəm. Amma görüşümüz, danışığımız, səhbətimiz çox maraqlı, məzmunlu, faydalı oldu.

S u a l : Cənab Prezident, bu barədə bir qədər danışa bilərsinizmi?

C a v a b : Biz bu görüşümüzdə bir çox məsələleri müzakirə etdik. Ermənistan-Azərbaycan münaqişesinin sülh yolu ilə həll olunması məsələsi barədə də fikir mübadiləsi apardıq. Yəni Azərbaycanın ərazi bütövlüğünün bərpa olunması, işğal edilmiş torpaqlardan işgalçi ordu-nun çıxarılması və bir milyondan çox azərbaycanlı qacqının yerinə-yur-

duna qayıtması məsələsini müzakirə etdik. Roma Papası Azərbaycanın mövqeyini tamamilə dəstəkləyir.

S u a l : Cənab Prezident, Roma Papası II Ioann Pavelin bu münaqişənin həllində şəxsi bir yardımı mümkündürmü?

C a v a b : Xeyr. Bu barədə söhbət olmadı.

S u a l : Cənab Prezident, Ermənistan-Azərbaycan münaqişesinin sülh yolu ilə həll edilməsi Xəzərin Azərbaycan sektorundakı yataqlar-dan hasil olunan nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutlarının müəyyənləşdirilməsində və çəkilişinin sürətləndirilmə-sində nə kimli rol oynaya bilər?

C a v a b : Neft boru kəmərlərinin marşrutlarının müəyyənləşdiril-məsi məsəlesi bunsuz da həll olunur və həll olunacaqdır. Əlbəttə, şübhəsiz ki, Ermənistan-Azərbaycan münaqişəsi sülh yolu ilə aradan qaldırılsa, bu, boru kəmərlərinin çəkilişi məsələsini də asanlaşdıracaq-dir. Amma bundan asılı olmayaraq, biz boru kəmərlərinin çəkilişi mə-səlesi ilə məşğul oluruq.

S u a l : Cənab Prezident, Amerika Birləşmiş Ştatlarına və İtaliyaya rəsmi səfərləriniz bölgədə Azərbaycanın güclü bir dövlət olduğunu göstərir, həmin dövlətlərin və bütün Avropa ölkələrinin Azərbaycana diqqət və marağını daha da artırır. Bütün bunların perspektivlərini necə görürsünüz? Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın inkişaf etdirilməsi barədə nə deye bilərsiniz?

C a v a b : Türkiyə ilə Azərbaycanın əlaqələri dəyişməzdır. Biz dost və qardaş ölkələrik. Bizim dostluğumuzu, qardaşlığımızı heç kəs poza bilməz.

Bilirsiniz ki, mən bu ilin may ayında Türkiyədə rəsmi səfərdə idim. Bu çox gözəl bir səfər idi. Biz orada çox yaxşı sənədlər imzaladıq. Türkiyənin xarici işlər və dövlət nazirləri bu yaxınlarda Azərbaycana gelmişdilər. Biz çox faydalı danışqlar apardıq. Azərbaycan ilə Türkiyə arasındakı əlaqələrde bir problem yoxdur. Yenə də deyirəm, biz dost və qardaş, beləcə olaraq qalacaqıq.

Mən bu il Amerika Birləşmiş Ştatlarında, Rusiyada, Türkiyədə, Qazaxistanda, Özbəkistanda rəsmi səfərlərdə olmuşam. Buraya gəlmə-mışdən əvvəl Polşaya rəsmi səfərə getmişdim. İndi İtaliyaya rəsmi səfərə gelmişəm. Bunlar hamısı Azərbaycanın mövqelərini bütün dünyaya daha da aydın göstərmək məqsədi daşıyır. Bu səfərlərimdə hər dəfə görürəm ki, Azərbaycana maraqlı gündən-günə daha da artır.

S u a l : Cənab Prezident, Siz Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinə ciddi diqqət yetirirsiz. Bu sahədə görülən işlər bərədə nə deyə bilərsiniz?

C a v a b : Bəli, biz buna çalışırıq. Biz isteyirik ki, Avropa dövləti kimi, Azərbaycan həm Avropa Şurasına, həm də Avropa Birliyinin bütün strukturlarına daxil olsun.

S u a l : Azərbaycan bu sahədə qarşıya qoyduğu məqsədə çatmaq üçün hansı nailiyyyətlər əldə edib?

C a v a b : Bizim bu sahədə ilk nailiyyyətimiz ondan ibarətdir ki, Azərbaycanı Strasburqda Avropa Şurasına xüsusi qonaq kimi qəbul ediblər. Biz isteyirik ki, Avropa Şurasının tam üzvü olaq. Doğrudur, Avropa Birliyinə üz qəbul olunmaq bir qədər çətindir. Çünkü Türkiye də hələ Avropa Birliyinin üzvü deyildir. İndi biz isteyirik yardım edək ki, Türkiye də Avropa Birliyinin üzvü olsun. Biz indi həmin qapıları döyürik, hesab edirəm ki, o qapılar bizim üçün açılacaqdır.

S u a l : Cənab Prezident, İtaliyanın baş naziri cənab Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinə necə baxır?

C a v a b : Azərbaycanın Avropa Birliyinə, Avropa Şurasına üzv qəbul olunmasını cənab Prodi də destekleyir.

S u a l : Mənimlə bu müsahibənizdən sonra İtaliyanın bir neçə şirkətinin rəhbərləri ilə görüşəcəksiniz. Həmin danışçıların gündəliyində yeni bir müqavilənin imzalanması məsələsi durumlu?

C a v a b : Xeyr. Biz «Eni-ACIP»lə bir müqavilə imzalamışıq. Diğər şirkətlərlə görüşlər keçirrim, baxım görün nə olacaq.

S u a l : Cənab Prezident, Sizin bu rəsmi səfəriniz Azərbaycan-İtaliya münasibətlərinin daha da yaxınlaşması üçün çox faydalı oldu. Bu yaxınlaşmanın yolunun Türkiyədən keçəcəyini düşünmək olarmı?

C a v a b : Şübhəsiz ki, belədir. Mənim burada keçirdiyim görüşlərdə, apardığım danışqlarda biz Türkiyə haqqında da söhbət açdıq. Çünkü mən bilirom ki, Türkiyə ilə İtaliya arasında da çox sıx əlaqələr vardır. Biz isteyirik ki, bu əlaqələr daha da inkişaf etsin.

J u r n a l i s t : Siz isteyirsiniz ki, bu üç ölkə arasında daha çox yaxınlaşma olsun.

Cənab Prezident, gərgin iş cədvəlinizdən mənə vaxt ayırdığınıza görə Sizə bir daha təşəkkür edirəm.

H e y d a r Ə l i y e v : Çox sağ olun.

«SOLE 24 ORE» QƏZETİNƏ MÜSAHİBƏ

26 sentyabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Romada «Sole 24 ore» gündəlik iqtisadiyyat qazetinin iqtisadiyyat redaksiyasının rəhbəri xanım Antonella Skottiə müsahibə vermişdir.

J u r n a l i s t : Cənab Prezident, mənə vaxt ayırdığınıza görə Sizə minnətdarlığı bildirirəm və Sizinlə görüşümdən şərəf duyuram.

Cənab Prezident, «Sole 24 ore» gündəlik iqtisadiyyat qəzetidir, İtaliyanın maliyyə və iqtisadi vəziyyətini işləyindir, ona görə də mənim suallarım əsasən iqtisadiyyatla bağlı olacaqdır.

S u a l : Cənab Prezident, məlum olduğu kimi, Azərbaycan həm Qərb, həm də Şərqi ölkələrinin iqtisadi maraqlarının cəmləşdiyi bir regionda yerləşir. Bütün bunları, ölkəninin coğrafi-iqtisadi cəhətdən əlverişli mövqədə yerləşməsini nəzərə alaraq, Azərbaycanın və Xəzər denizindəki təbii ehtiyatların birgə işlənməsinin gələcəyini necə görürsünüz?

C a v a b : Bilirsiniz ki, Azərbaycana iqtisadi maraqlar həqiqətən böyükdür. Bu da təbiiidir və ilk növbədə Azərbaycanın təbii sərvətləri və iqtisadi potensialı, eyni zamanda respublikamızın çox əlverişli coğrafi və geosiyasi vəziyyəti ilə bağlıdır. Təbii ki, bunlar hamısı Azərbaycana maraqları artırır. Mən bütün bunlarla əlaqədar Azərbaycan iqtisadiyyatının gələcəyini çox perspektivli, çox maraqlı və çox da zəngin görüörəm. Bilirsiniz, bunlar hamısı deyilən bu sözlərdən də aşkar olur.

Bir halda ki, Azərbaycana iqtisadi maraqlar çoxdur, demək, bu iqtisadi maraqların həyata keçirilməsi Azərbaycanda iqtisadiyyatın canlanmasına, güclənməsinə getirib çıxaracaqdır. Bunlar həm Azərbaycana iqtisadi maraq göstərən xarici sərmayədarlara yardım edəcək, fayda getirəcək və həm də Azərbaycanın özüne iqtisadi fayda verəcəkdir. Doğrudur, belə iqtisadi maraqlar bəzən hər bir ölkəyə, o cümlədən Azərbaycana da siyasi təzyiqlər, yaxud siyasi məhrumiyyətlər kimi məsələləri de ortaya çıxarırlar. Bu da ola bilər. Ancaq ümidi varam ki, Azərbaycanın iqtisadi imkanlarından istifadə etmək üçün biz öz səla-

hiyyetlərimizdən həmişə istifadə edə biləcəyik. Azərbaycan gələcəkdə iqtisadi cəhətdən güclü bir dövlət olacaqdır.

S u a l : Cənab Prezident, Siz hansı ölkələrlə birgə işləməyə daha çox üstünlük verirsiniz?

C a v a b : Bilirsiniz, prinsipimiz beledir – biz Azərbaycanın qapılarını bütün dünyanın üzüne açmışıq. Bizim xarici siyasetimizin əsas prinsipi dünyanın bütün ölkələri ilə qarşılıqlı, faydalı, bərabərhüquqlu əlaqələr qurmaqdan ibarətdir. İqtisadiyyat sahəsində xarici siyasetimizde biz Azərbaycan üçün iqtisadi cəhətdən elverişli olan hər bir ölkə ilə, hər bir xarici şirkətlə elaqə qurmağa hazırlıq. Buna görə də bize güclü maraq göstərən ölkələri, yaxud şirkətləri, daha dəqiq desək, bizi mələ iqtisadi əlaqələr yaratmaq üçün ölkələri, ya şirkətləri seçmirik. Yəni biz ölkəmizə maraq göstərən şirkətlərlə əməkdaşlıq etməyə həsrinq.

Ancaq bu əməkdaşlıq bizim iqtisadi maraqlarımızı təmin etməli, ölkəmiz üçün əhəmiyyətli olmalıdır. Beynəlxalq aləmdə belə bir söz var: tender. Bu tender şirkətləri seçməkdə biziçərən yaxşı kömək göstərir. Biz çalışırıq ki, bu üsüldən daha geniş istifadə edək.

J u r n a l i s t : Mən Stroub Talbottun bir məqaləsini oxumuşam. Belə çıxır ki, onun yazdıqlarında, dediklərində böyük həqiqət vardır. O yazar ki, Xəzər dənizi bölgəsində hər bir ölkə, hər bir şirkət qalib olabilir, orada hamiya yer çatacaqdır.

H e y d a r Ə l i y e v : Cənab Talbott doğru deyibdir, mənim buna etirazım yoxdur. Birincisi ona görə ki, Xəzər dənizində həqiqətən çox böyük sərvətlər ehtiyatı vardır. Biz Xəzərin Azərbaycan sektorunda neft-qaz hasilatı üzrə artıq 9 böyük müqavilə imzalamışıq. Hər bir müqavilə üzrə yaradılmış konsorsiuma neçə-neçə şirkət daxildir. Eyni zamanda bu müqavilələrin hamısı Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanmışdır. Həmin müqavilələrdə Azərbaycan Dövlət Neft Şirkətinin öz hissəsi, payı vardır.

Dünen biz burada yeni bir kontraktqabağı müqavilə imzaladıq. Biz bu müqaviləni İtaliyanın «ACİP» şirkəti ilə bağladıq. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı çox perspektivli, çox zəngin imkanlara malik «Kürdaşı» neft yatağı üzrə imzalandı. Yenə də deyirəm, biz bu yatağın birgə işlənməsi üzrə bağlanacaq kontraktdan əvvəl belə bir müqavilə imzaladıq. Şübhəsiz ki, bu müqaviləyə başqa ölkələrin şirkətləri də qoşula bilərlər. Bu müqavilə üzrə konsorsium yaranacaqdır.

Bu, onuncu müqavilə olacaqdır. Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi üçün ilk müqavilənin imzalanmasından cəmi üç il keçir. İmzalanmış müqavilələrdə 12 ölkədən 20 neft şirkəti iştirak edir. Bu bizim imkanlarımızın sonu deyildir. Xəzər dənizində həqiqətən hamiya yer vardır.

S u a l : Hazırda Rusiya ilə Azərbaycan arasında əlaqələr necədir? Siz Rusiya ilə Azərbaycanın əlaqələrinin perspektivlərini necə görürsünüz?

H e y d a r Ə l i y e v : Siz siyasi, yoxsa iqtisadi əlaqələri nəzərdə tutursunuz?

J u r n a l i s t : Hər ikisini.

C a v a b : Bilirsiniz, Rusiya ilə əlaqələrimiz normaldır. Mən bu il iyul ayının 2-4-də Rusiyada rəsmi səfərdə olmuşam. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra bu, Azərbaycan Prezidentinin Rusiyaya ilk rəsmi səfəri idi.

Biz Rusiya ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında çox yaxşı bir müqavilə imzaladıq. Ölkələrimiz arasında başqa müqavilələr də imzalandı. Rusyanın «LUKoil» şirkəti Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının müştərək işlənməsi üzrə imzalanmış bir neçə müqavilədə iştirak edir. Bunlar hamısı bizim münasibətlərimizin yaxşı vəziyyətdə olduğunu göstərir.

Amma bizi narahat edən məsələlər də vardır. Bilirsiniz ki, Ermənistən ilə Azərbaycan arasında münaqişə vardır. Bu hərbi münaqişə 1988-ci ildən Ermənistən silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində baş vermişdir. Bu hərbi təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistən silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal edilmiş torpaqlardan bir milyondan çox Azərbaycan vətəndaşı öz yerindən-yurdundan zorla çıxarılıbdır.

Üç il bundan əvvəl biz mühəribədə atəşkəs haqqında saziş əldə etmişik. Hazırda həmin atəşkəs rejimi davam edir. Bu məsələnin həlliində Minsk qrupunun həmsədrleri kimi, ABŞ, Rusiya və Fransa bizə vəsitəçilik edirlər. Lakin təəssüflər olsun ki, Rusyanın Müdafiə Nazirliyinin bezi yüksək vəzifəli şəxsləri qeyri-qanuni yolla Rusiyadan Ermənistana son üç ildə bir milyard dollardan artıq dəyərində ağır silah və sursat veriblər. Bu isə ölkələrimizin münasibətlərinə müəyyən zərər getirir.

İkinci mesele. Ermənistanın orazisində Rusyanın böyük hərbi hissələri, hərbi bazası var. Azərbaycanda bunlar yoxdur, bizer buna heç vaxt yol verməyəcəyik. Bundan eləvə, Ermənistan ilə Rusiya arasında bu il avqust ayının 29-da dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə bağlanıbdır. Müqavilenin bir neçə maddəsi hərbi əməkdaşlıq və Rusyanın Ermənistana hərbi yardım etməsi haqqındadır.

Ermənistən ilə Azərbaycan arasında hərbi münaqişə var. Ermənistən Azərbaycan orazisinin 20 faizini işğal edibdir. Münəqişənin aradan qaldırılması üçün sülh addimları atılır. Sülh prosesi gedir. Belə olun halda Rusyanın Ermənistənla hərbi xarakter daşıyan müqavilə bağlanması və Ermənistənə hərbi yardım göstərmək barədə öz üzərinə öhdəlik götürməsi bizdə, şübhəsiz ki, həm təəccüb, həm də təessüf doğurur.

Biz Rusyanın Ermənistənə bir milyard dollarlıq silah verdiyinə görə və avqust ayının 29-da imzalanmış müqavilə ilə əlaqədar öz etirazımızı bildirmişik. Şübhəsiz ki, bütün bunlar Rusiya ilə Azərbaycan arasında olan əlaqələrə zərər gətirir.

Bütün bunlara baxmayaraq, Rusiya Azərbaycanın Şimalda olan qonşusudur. Rusiya ilə Azərbaycan arasında keçmişdə çox güclü iqtisadi əlaqələr olubdur. Ona görə biz Rusiya ilə əməkdaşlığımız bundan sonra da inkişaf etdirməye çalışacaqıq. Eyni zamanda hesab edirik ki, bizim bu dostluq əlaqələrimizə mane olan amillər aradan götürülməlidir və gələcəkdə belə hallara yol verilməməlidir.

S u a l : Ermənistənla Azərbaycan arasında olan münaqişə bölgədə sabitliyi pozur. Bu, regiondakı vəziyyətə təsir edən yeganə səbəbdür, yoxsa başqa səbəblər de var?

C a v a b : Bilirsınız, əlbəttə, əsas səbəb budur. Ancaq mesele bundadır ki, bu münaqişə aradan qaldırılsa, qonşu ölkələrin əlaqəleri bölgədə vəziyyətin yaxşılaşdırılmasına kömək etmiş olardı. Ermənistən Rusiya ilə, o cümlədən İranla əlaqələri yaxşıdır, bunlar da müəyyən narahatlıq yaradır.

S u a l : Məlumdur ki, Amerika Birleşmiş Ştatlarının da, Rusyanın da Xəzər regionunda böyük maraqları vardır. Necə bilirsiniz, regiondakı maraqlar uğrunda gedən mübarizə nticəsində Rusiya ilə Amerika Birleşmiş Ştatları arasında əlaqələr pozula bilərmi?

C a v a b : Bu barədə bir şey demək mümkün deyildir. Biz heç vaxt istəməzdik ki, regiona görə Rusiya ilə Amerika Birleşmiş Ştatları arasında əlaqələr pozulsun. Rusiya ilə Amerika Birleşmiş Ştatları arasında

əlaqələrin pozulması üçün NATO-nun Şərqə doğru irəliləməsi və da-ha ciddi başqa səbəblər ola bilər. Şübhəsiz, biz istəmərik ki, Rusiya ilə Amerika arasında əlaqələr pozulsun. Çünkü biz dünyada sühün bərəqrar olmasına törfdarıq.

Amerika Birleşmiş Ştatları Azərbaycana böyük maraq göstərir. Amerikanın bir çox şirkətləri ölkəmizdə çox böyük uğurla çalışırlar. Bunlar həm Amerika Birleşmiş Ştatlarının, həm də Azərbaycanın iqtisadi maraqlarına uyğundur. Biz hesab edirik ki, Azərbaycanın Amerika Birleşmiş Ştatları ilə əlaqələri çox yaxşı səviyyədədir. Biz bu əlaqələri bundan sonra daha da genişləndirmək isteyirik. Bu il iyulun 27-dən avqustun 6-dək mən Amerika Birleşmiş Ştatlarında rəsmi səfərdə olmuşam. Prezident Bill Clintonla mənim aramda orada çox vacib, çox əhəmiyyətli görüş oldu. Biz tarixi əhəmiyyətli müqavilələr, sənədlər imzaladıq. Amerikanın bir sıra şirkətləri ilə ARDNŞ arasında Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə də müqavilələr imzalandı.

S u a l : Azərbaycanda hasil edilən neftin daşınması ən mühüm mövzulardan biridir. İran ilə Amerika Birleşmiş Ştatları arasında münasibətlər bu neftin gələcəkdə İran orazisindən keçməklə dünya bazarına çıxarılmasına imkan verecekmi?

C a v a b : Bilirsiniz, İran ilə Amerika Birleşmiş Ştatları arasındaki əlaqələrin yaxşılaşdırılması təkcə Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün lazım deyil. Güman edirəm ki, İran ilə Amerika Birleşmiş Ştatları arasındaki münasibətlərin yaxşılaşdırılması üçün başqa səbəblər də var. Biz isteyirik ki, bu əlaqələr normallaşın. Yenə deyirəm, biz istəmirik ki, dünyadan hər hansı bölgəsində gərginlik mövcud olsun. Əgər bu əlaqələr normallaşsa, neftin daşınması üçün İran orazisindən də istifadə edə bilerik. Ancaq indi Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün bir neçə variantımız vardır və biz artıq onları həyata keçiririk. Əgər gələcəkdə bunu İran orazisindən də etmək olarsa, o zaman biz bundan da istifadə edəcəyik.

S u a l : Məlum olduğu kimi, neftdən başqa, Azərbaycanın digər üstünlükleri də vardır. Bu hansı sahələri şəhər edir və Azərbaycanda hansı imkanlar vardır? Siz həmin imkanlardan istifadə edilməsinin perspektivlərini necə görürsünüz? Həmin imkanlardan şəxsi sektorun inkişaf etdirilməsi, yoxsa dövlətin daha da güclənməsi üçün istifadə edəcəksiniz?

C a v a b : Mən demək isteyirəm ki, biz yalnız və yalnız şəxsi sektorun inkişaf etdirilməsini isteyirik. Biz özələşdirme haqqında program qəbul etmişik və onu həyata keçiririk. Hesab edirik ki, respublikamızda mülkiyyətin eksəriyyəti iki-üç il müddətində özələşdiriləcəkdir. Biz Azərbaycanın imkanlarını, şübhəsiz ki, birinci növbədə özəl sektorun inkişaf etdirilməsinə yönəldəcəyik.

Azərbaycanın neftdən, qazdan başqa da çox böyük imkanları olan sahələri vardır. Məsələn, kimya sənayesi sahəsində de imkanlar genişdir. «Azərkimya» Dövlət Şirkətinin prezidenti də buradadır. Biz İtaliyanın «Texnekol» şirkəti ilə dünən axşam danışıqlar apardıq. Danışıqlar indi son mərhələdədir və əməkdaşlıq üçün geniş imkanlar vardır.

Azərbaycanda çox güclü kənd təsərrüfatı sektorу vardır. Ölkəmizdə bir çox növdə kənd təsərrüfatı məhsulları istehsal olunur və emal edilir. Yenə də deyirəm, respublikamızda digər sahələrdə də əməkdaşlıq üçün imkanlar genişdir.

S u a l : Bezi lərinin fikrincə, Azərbaycanda avtoritar rejim hökm sürür. Siz neçə düşünürsünüz?

C a v a b : Bu fikirler yanlış məlumatlar əsasında yaranmışdır. Azərbaycanda hüquqi demokratik cəmiyyət qurulur. Ölkəmizdə bütün məsələlər demokratik prinsiplər əsasında həyata keçirilir. Azərbaycanda hakimiyyət bölgüsü Konstitusiya yolu ilə həyata keçirilib, həll olunub. Ölkəmizdə ilk demokratik Konstitusiya 1995-ci ilin noyabr ayında ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Respublikamızda hakimiyyət bölgüsündə qanunvericilik hakimiyyəti, icra hakimiyyəti və məhkəmə hakimiyyəti bir-birindən asılı deyildir. Ölkəmizin parlamentinə seçkiler çoxpartiyalı sistem əsasında, demokratik yolla keçiriləkdir. Parlamentimizdə 8 partiya təmsil olunubdur. Ölkəmizdə qeydiyyata alınmış 30-dan artıq siyasi partiya fəaliyyət göstərir. Azərbaycan kimi kiçik bir ölkədə 600 qəzet çıxır, bunların çoxu müxalifətə mənsubdur. Bilmirəm, İtaliyada nə qədər qəzet çıxır?

J u r n a l i s t : Bu qədər çox deyil.

H e y d ə r Ə l i y e v : Bu qədər çox deyil. Əger Azərbaycanda hər bir adam, yaxud hər bir kiçik təşkilat özü qəzet çıxarırsa və öz istədiyi ni orada yaza bilirsə, demək, bundan artıq demokratiya ola bilərmi?

Bilişiniz, demokratiya anarxiya demek deyildir. Bəli, bizim ölkəmizdə 1991-1992-1993-cü illərdə anarxiya var idi. Məhz bu anarxiya 1993-cü ildə bizim ölkəmizi vətəndaş müharibəsinə getirib çıxarmış-

di, respublikamızda vətəndaş müharibəsi baş vermişdi. O vaxt gizli silahlı dəstələr bir-biri ilə vuruşmağa başladı. Onlar ölkədə hakimiyyəti silah yolu ilə, güclə bir neçə dəfə devirməyə cəhd göstərdilər. Bunnarın qarşısı alınıbdır. İndi Azərbaycanda ictimai-siyasi vəziyyət çox sabitdir, eyni zamanda hər bir insanın hüquq qorunur. Respublikamızda serbest iqtisadiyyat üçün şərait yaranıbdır. Ölkəmizdə müxalifətdə olan siyasi partiyalar sərbəst fəaliyyət göstərirler. Belə olan halda hansı avtoritar rejimdən səhəbat gedə bilər? Yəqin o anarxiya ilə məşğul olan adamlar bu anarxiyanı yenidən bərpa etmək istəyirlər, ona görə də ölkədəki normal, sabit ictimai-siyasi vəziyyətə belə qeyri-obyektiv rəng verirlər.

S u a l : Cənab Prezident, Sizə daha çox sual vermək istərdim. Amma bilişəm ki, iş cədvəliniz çox görgindir. Vaxtimızı çox alğıma görə üzü istayıram. Xahiş edirəm, mümkünsə, daha bir neçə sualıma cavab verəsiniz.

Cənab Prezident, Siz bir sıra dövrləri yaşımış tarixi bir şəxsiyyətiniz, zəngin təcrübəniz vardır. Mümkünsə deyəsiniz, ən böyük təəssüratınız nedir?

C a v a b : Mənim ən böyük təəssüratım ondan ibarətdir ki, Sovetlər İttifaqı dağıldı, Azərbaycan öz dövlət müstəqilliyini əldə etdi. Həsab edirəm ki, XX əsrin sonunda Sovetlər İttifaqının dağılması bəşər tarixi üçün çox böyük hadisədir. Bu, Azərbaycan xalqı üçün də böyük xoşbəxtlikdir. Məhz bunun nəticəsində Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini əldə etdi.

S u a l : Cənab Prezident, SSRİ-nin dağılmasına heç təəssüf etmirsiniz ki?

C a v a b : Xeyr, heç təəssüf etmirəm.

S u a l : Cənab Prezident, siyasi karyeranızın ən yaddaşalan, ən gözəl sehifələri hansılardır?

C a v a b : Bilişiniz, bu barədə çox danışmaq olar. Özünüz də bilişiniz ki, vaxtim yoxdur. Mənim siyasi həyatım çoxillikdir, ona görə də yadda qalanları çoxdur, onları bir-birindən seçmək çətindir. Ancaq yene də deyirəm, mənim üçün ən əziz an odur ki, Azərbaycan müstəqil dövlət olubdur. Azərbaycan xalqı da Müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıdır. Xalqımız mənə böyük etimad göstərib məni Müstəqil Azərbaycan Respublikasının Prezidenti seçibdir. Bu mənim siyasi karyeramda ən yüksək yer tutur.

S u a l : Cənab Prezident, gələn seçkilərdə öz namizədliyinizi vermek fikrindəsinizmi?

C a v a b : Mən də verməsəm, yəqin ki, xalq verəcək.

J u r n a l i s t : Cənab Prezident, çox sağ olun. Sizinle görüşmək, Sizdən müsahibə almaq mənim üçün böyük şərəfdir. Mən Size və xalqınıza daha böyük uğurlar arzulayıram.

H e y d ə r Ə l i y e v : Sağ olun. Mən Sizi Azərbaycana dəvət edirəm. Vaxtinız olsa gəlin, Azərbaycanın bugünkü vəzifəsi ilə özünüz tanış olun, onu öz gözlərinizle görün.

J u r n a l i s t : Cox sağ olun, cənab Prezident, mən Sizin dəvətinizi minnətdarlıqla qəbul edirəm.

İTALİYANIN «LYA REPUBLİKA» QƏZETİNİN İCMALÇISI MARKO ANSALDOYA MÜSAHİBƏ

Roma

26 sentyabr 1997-ci il

Jurnalist ilk suali verməzdən əvvəl bildirmişdir ki, 1991-ci ildə o, Azərbaycanda olmuş və bu səfər onda xoş təəssüratlar oynamışdır.

S u a l : Cənab Prezident, haqlı olaraq deyirlər ki, Qafqaz bölgəsində neft ehtiyatları İran körfəzindəki ehtiyatlardan daha çoxdur, elədir mi?

C a v a b : Mən belə qəti fikir söyləməzdim. Buna baxmayaraq, ümumi rəy belədir ki, Xəzər hövzəsində olduqca böyük neft və qaz ehtiyatları var. Bilirsiniz ki, Azərbaycan alımları, geoloqları, neftçiləri Xəzər dənizində neft və qaz ehtiyatlarının kəşfi ilə onilliklər ərzində məşğul olmuşlar. İndi Xəzər hövzəsi bütün dünyada diqqəti çox cəlb edir, bu barədə çox yazırlar, çox mübahisələr gedir. Bütün bu sərvətlərin mövcudluğu dünya iqtisadiyyatına da, dünya birliliyinə də məhz Azərbaycan tərefindən bildirilmişdir.

Halbuki üç il bundan əvvəl Xəzər dənizinə belə maraq yox idi. Lakin son üç ildə Xəzər dənizinə neft və qaz baxımından maraq kosmik sürətlə artmışdır ki, buna isə «təqsirkar» yenə də Azərbaycandır. Üç il bundan əvvəl biz iri bir müqavilə imzaladıq və sonra onu «Əsrin müqaviləsi» adlandırdılar. O vaxtlar altı ölkənin 11 neft şirkətindən ibarət konsorsium yaradıldı. Biz Xəzər dənizinin Azərbaycan sektorundakı çox böyük iqtisadi göstəricilərə malik «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının birgə işlənməsi haqqında ilk müqavilə imzaladıq. Artıq bundan sonra Xəzər hövzəsinə maraq da artdı. Əvvəla, bu üç ildə biz özümüz çox yüksək sürətlə olduqca böyük yol keçərək, doqquz belə müqavilə imzaladıq və dünən onuncu müqavilənin əsasını qoymuşduk. «Kürdaşı» adlı iri neft-qaz yataqlarından birinin müstərək işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə «Eni-ACİP» şirkəti arasında müqavilə imzalanmışdır. Belə düşünürəm ki, yaxın iki-üç ay ərzində konsorsium yaradılacaqdır, çünki buraya «Eni-ACİP»dən savayı

diger neft şirkətləri də daxil olacaq və onlarca müqavilə imzalanacaqdır.

Bunlar öten üç ildə gördüyüümüz işlərdir. Lakin bu yaxınlarda Türkmenistan Xəzər dənizinin ona aid hissəsindəki yataq üçün tender elan etmişdir. Rusiya Xəzərdəki öz sektor üçün tender elan etdiyini bildirmişdir. Qazaxistan Xəzər dənizinin ona məxsus sektorundakı neft yataqlarının istismarına başlamışdır.

1994-cü ilin sentyabrında birinci müqavilə imzalanarkən Rusiya Xərici İşlər Nazirliyi bəyanat vermişdir ki, onlar bu müqaviləni tanımırlar, halbuki həmin müqaviləni imzalamış olan konsorsiumda Rusyanın «LUKoil» şirkəti də iştirak edir. Burada deyiblər ki, sağ əlin sol əldən xəbəri yoxdur. O vaxtlar bu müqavilənin bəzi iştirakçıları əl-ayağa düşdü və həmin bəyanatla əlaqədar mənə müraciət etdilər. Mən onlara dedim: Narahat olmayın, siz öz işinizi gördünüz, müqaviləni kiminsə tanımaması, onların öz işidir. Bunun bize heç bir dəxli yoxdur.

Bələliklə, Xəzər dənizinin statusu üstündə mübahisələr başlandı. Status necə olmalı idi – Xəzər sektorlara bölünmeli, kondominium olmalı idi, yoxsa başqa bir şey. Biz ləp əvvəldən dedik ki, Xəzər dənizi 1970-ci ildən sektorlara bölünməsdür və bu sektorlar Xəzəryani respublikalara məxsusdur.

Biz hesab edirik ki, yaranmış təcrübə özünü doğruldur və yeni nə isə bir şey axtarmaq lazımlı deyildir. İndi bəzi Xəzəryani dövlətlər sektor bölgüsü ilə razılaşmasalar da, öz sektorlarındakı neft yataqları üçün tender elan edirlər. Qəribə bir vəziyyət yaranır. O, bir tərəfdən beyan edir ki, Xəzər dənizinin sektorlara bölünməsinin eleyhinədir, digər tərəfdən isə, öz sektorundakı yataq üçün tender elan edir. Nə olar, qoy elan etsin, bu bizi qane edir.

S u a l : Cənab Prezident, dediklərinizdə əlaqədar Azərbaycanı yeni Küveyt, Xəzər dənizini isə gələcəkdə yeni İran körfəzi adlandırmaq yeqin ki, mübahiqə olmaz?

C a v a b : Mən bu fikirle razı deyiləm. Azərbaycan Azərbaycandır, Xəzər dənizi isə Xəzər dənizidir və mən onlara başqa ad verilməsi ilə razı deyiləm. Doğrudur, belə bir praktika keçmiş Sovet İttifaqında olmuşdur. Rusiyada, məsələn, Tataristanda, Başqırdistanda, Orenburqda, Tümdənən yeni neft yataqları kəş edilərkən onları ikinci, üçüncü, dördüncü Bakı adlandırdılar. Lakin onda biz bir dövlətin tərkibində idik. Ona görə də bu bizim nəinki heysiyyətimizə toxunmurdur, eksine,

hətta sevinirdik ki, yeni yataqlar Bakının adını daşıyır. Azərbaycan ən qədim neft məməkətidir. Dünyada ilk dəfə olaraq neft 1848-ci ildə məhz Azərbaycanda fontan vurmuşdur. Buna görə də biz heç cür yol vere bilmərik ki, Azərbaycanı «ikinci Küveyt» adlandırsınlar. Axı Küveyt neft hasilatına comi 30 il bundan əvvəl başlamışdır.

S u a l : Sovet İttifaqının süqutu Azərbaycanın iqtisadi inkişafına nece tesir göstərdi?

C a v a b : Sovet İttifaqının süqutu burada mövcud olmuş vahid iqtisadi sistemi dağıdı. Təbii ki, bu, Sovet İttifaqına daxil olmuş və onun parçalanmasından sonra öz dövlət müstəqilliyini elde etmiş bütün respublikaların iqtisadiyyatına mənfi təsir göstərdi. Bu, Azərbaycana da aiddir. Ele Rusyanın özü də indiyədək bundan ziyan çəkir, halbuki Sovet İttifaqının varidatının əksəriyyəti onun sərəncamında qalmışdır. Bunlar təbii hallardır. Yaxşı bir şey eldə etmək üçün hər hansı itkilərlə razılışmaq lazımdır. Bəli, iqtisadi əlaqələr qırıldı, çünki Sovet İttifaqı iqtisadiyyatının vahid planlı-inzibati sistemi dağılmışdı. Lakin indi Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi sistem yaradılır. Əlbəttə, bu keçid nə asan ola biler, nə də itkisiz.

S u a l : Cənab Prezident, hələ əvvəllər, sovetlərin dövründə Siz çox görkəmli siyasetçi olmuşsunuz. Siz Nazirlər Soveti sədrinin birinci müavini, bir çox illər ərzində Siyasi Büronun üzvü idiniz. Karyeranızda məhz Qorbaçov tərəfindən müəyyən bir dövrə son qoyuldu, çünki Siz onun xətti, yenidənqurma siyaseti ilə razi deyildiniz. Buna görə də o Sizi aparcı rollardan uzaqlaşdırıldı və bir müddət işgüzar dairələrdə Sizdən bir xəbər gəlmədi. Lakin bundan sonra Siz Müstəqil Azərbaycanın Prezidenti kimi, ən öncül mövqelərə çıxdınız və indi haqqınızda heyrot doğuran dəyişdirici siyasetçi, köhnə vaxtların siyasetçisi – yeni şəraitdə öz yeni həyatını tapmış olan siyasetçi kimi danışırlar. Sizə olan bu münasibəti və beynəlxalq ictimaiyyətin Sizə verdiyi bu qiyməti necə şərh edərdiniz?

C a v a b : Birincisi, beynəlxalq ictimaiyyət reallığı əsas tutaraq belə qiymət verir. İkincisi, Qorbaçovun hakimiyyəti zamanı istefaya getmeyimin səbəbini bir qədər dəqiqləşdirməliyəm. Bilirsiniz, yenidənqurma ilə razi olmamağım Qorbaçovla bağlı deyildi, yenidənqurma haqqında fikirlər o, Sov.İKP MK-nın Baş katibi olmazdan xeyli əvvəl yaranmışdı. Məsələ bundadır ki, Sovetlər İttifaqının iqtisadiyyatında və ictimai-siyasi sistemində islahatlar aparmaq arzusu ilə başlamış yenidənqurmanı sonradan Qorbaçov təhrif etdi.

Mənim getməyim isə, əsasən milli siyaset məsələlərində Qorbaçovla razılaşmamışdım. O özü öz səhvlerinin qurbanı oldu, milli siyasetdə ciddi səhvler buraxdı. Mən Siyasi Büronun tərkibində milliyetçə rus olmayan yegane adam idim. Şübhəsiz, deye bilmərəm ki, çox bilirdim, ancaq hər halda milli məsələni başqasından yaxşı bilirdim. Mən hesab edirdim ki, milli respublikaların monafelerini tapdalamaq, şovinizmə yol vermək olmaz. Axi Sovetlər İttifaqında federativ dövlət quruluşu vardı. O, Sovet Sosialist Respublikalarının İttifaqı idi. Qorbaçov isə respublikaların hüquqlarını tapdalamağa, milli leyaqəti təhqir etməyə, buna etinəz yanaşmağa başladı ki, bu da münaqişəyə gotirən çıxardı.

Onun olduqça kobud səhvi nəticəsində 1986-ci ilin dekabrında Qazaxistanda, Almatıda qan töküldü. Sizin yadınızdadır, milliyetçə qazax olan, Qazaxistana 20 il rəhbərlik eden Kunayevi vezifəsindən azad edəndə, Qorbaçov öz dostunu, heç vaxt orada yaşamamış və işləməmiş, üstəlik qazax milletindən olmayan, rus olan adamı bu respublikaya rəhbərlik etməyə göndərdi. Qazaxistən gəncləri buna qarşı üsyən etdilər, üsyəni yatırmağa başladılar, meydanda qan töküldü.

Bu, yeganə hal deyildi. Qorbaçov çox səhvler buraxırdı, bunlar münaqişəsiz ölüşsə də, mən bilirdim ki, münaqişəyə getirib çıxarıcaqdır. Mən ona xəbərdarlıq etdim, bu barədə onunla danışdım, ona görə də arzuolunmaz sayıldım. Mən tutduğum vəzifələrdən uzaqlaşdırılma-hıydım, çünki Qarabağ münaqişəsini başlamaq lazımdı. 1988-ci ilin fevralında Qarabağ münaqişəsi Qorbaçovun təqsiri üzündən başlanmışdır. Yaxud 1990-ci ilin yanvarında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanda xalq kommunist rejimində, Moskvadan ədalətsizliyinə, Qorbaçovun siyasetinə qarşı qalxanda Qorbaçov Bakıya qoşun hissələri yeritdi. Şəhərin küçələrində tanklar hərəkət etdirdi, bir gecədə çoxlu insan öldürdüldü. Mən onda da Qorbaçova qarşı çıxdım. Doğrudur, mən daha Siyasi Büroda deyildim, adı vətəndaş idim, ancaq Moskvada yaşayırdım və Qorbaçovun Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu hərbi tecavüzün əleyhinə çıxdım. Bundan az sonra ərizə verib Kommunist Partiyasından çıxanda da səbəbinə əsaslandırdım. Sovetlər İttifaqının kommunist rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin başlanmasına da, Azərbaycan xalqına qarşı 1990-ci il yanvar tecavüzündə də və bir çox başqa şəylerdə də günahkardır. Bax buna görə də mən Qorbaçovla bir yerde işləyə bilmədim.

Tarix kimin daha haqlı olduğunu göstərdi. Keçən il Rusiyada prezident seçkilərində Qorbaçov bir faiz də səs toplaya bilmədi. Məni isə 1993-cü ildə, Vətəndaş müharibəsi başlayanda Azərbaycan xalqı özü Bakıya dəvet etdi və müstəqil Azərbaycanın Prezidentini seçdi. Mənim tərcüməyi-halimdəki siyasi transformasiya prosesi bax, budur.

S u a l : Mövzunu dəyişək. Cənab Prezident, Siz İtaliyaya səfərinizdən razısınızmı?

C a v a b : Bəli. Bu, Müstəqil Azərbaycan Prezidentinin İtaliyaya ilk rəsmi səfəridir və özlüyündə mühüm faktdır. Mən prezent Skalfaro, baş nazir Prodi ilə çox səmərəli, məhrİban, yaxşı danışqlar apardım, biz İtaliya ilə Azərbaycan arasında ilk çox mühüm sənədlər, o cümlədən iki bəyannamə imzaladıq. Onlardan biri siyasi məsələlər, digəri isə iqtisadi məsələlər haqqındadır. Bu bəyannamələri mən və cənab Prodi imzaladıq. Digər müqavilə və sazişlər də imzalanmışdır ki, onlar ölkələrimiz arasında dostluğun və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün, zənnimcə, yaxşı normativ, hüquqi baza yaradır. Bundan əlavə, dediyim kimi, biz Azərbaycan Dövlət Neft Şirkəti ilə «Eni-ACİP» şirkəti arasında böyük perspektivə malik müqavilə də imzaladıq.

Mən eyni zamanda Vatikana səfər etdim, bu gün Roma Papası ilə görüşdüm. Aramızda çox yaxşı səhəbət oldu. Biz Vatikan ilə Azərbaycan arasında dövlətlərarası münasibətləri daha da inkişaf etdirmək haqqında razılığa gəldik. Bütün bunlar səfərin uğurlu olduğunu göstərir. Mənim səfərdən razı qalmaga tam əsasım var. İndi mətbuat nümayəndələri ilə səhəbət edirəm və bunu da həm sizin üçün, həm də özüm üçün faydalı bilirəm.

S u a l : Sağ olun. Siz yarıml il bundan əvvəl Bakıda İtaliya səfirliyinin açılmasını necə qiymətləndirirsiniz?

C a v a b : Mən bunu böyük minnətdarlıq hissili qarşıladım. Biz buna istəyirdik, İtaliya ilə əlaqələrimizi fəallaşdırmağa çoxdan ehtiyac duyurduk. Bu baxımdan İtaliyanın Azərbaycanda səfirliyinin açılması çox mühüm vasitədir. Biz də İtaliyada öz səfirliyimizi açmaq istəyirik. Açığını deyim ki, buna maliyyə şəraitimiz imkan vermir. Lakin belə düşünürəm ki, biz bunu edəcəyik. Hesab edirəm ki, ölkələrimiz arasında istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də humanitar sahələrdə əməkdaşlığın böyük imkanları var.

S u a l : Minsk qrupunda sədrlük etmiş İtaliya Dağlıq Qarabağ münaqişəsini dincliklə aradan qaldırmaq yolunun tapılması üçün böyük səy-

ler göstermiştir. Ermenistanla Azerbaycan arasında bu münaqişenin indiki vəziyyəti necadır?

C a v a b : Bəli, ATƏT-in Minsk qrupunun sədri kimi İtaliyanın, xüsusən cənab Rafaellinin səylerini xatırlayıram. O bizim regionala tez-tez gəlir, Azerbaycanda olurdu. 1993-cü ildə men Azerbaycan Prezidenti seçildikdən sonra onunla çox görüşdüm. İndi Minsk qrupunun üç həmsədri var. Bunlar Rusiya, ABŞ və Fransadır. 1994-cü ilin mayında biz atəşkəs haqqında saziş bağladıq, indi hərbi əməliyyatlar yoxdur, atəş yoxdur. Bununla belə, Azerbaycan ərazisinin 20 faizi işgal edilmişdir, bu torpaqlardan ölkəmizin bir milyondan çox sakini qovulub di-dərgin salınmışdır, onlar ağır şəraitde, çadırlarda yaşayırlar.

Ümidverici haldir ki, ötən ilin dekabrında ATƏT-in Lissabon Zirve toplantısında Dağlıq Qarabağ münaqişesinin dinciliklə tənzimlənməsi prinsipləri qəbul edilmişdir və indi Minsk qrupunun həmsədləri bu prinsipləri həyata keçirməyə çalışırlar. Söhbət Azerbaycanın ərazi bütövlüyünün tanınmasından, Azerbaycanın işgal olunmuş bütün torpaqlarından erməni silahlı birləşmələrinin çıxarılmasıdan, işgal edilmiş bu rayonların sakınlarının öz yaşayış yerlərinə qayıtmışından, Azerbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verilməsindən gedir. Minsk qrupunun həmsədləri bu məsələni iki mərhələdə aradan qaldırmağı teklif edirlər: birinci mərhələdə sizə verdiyim xəritədə yaşıl rənglə çəkilmiş altı rayon, ikinci mərhələdə – sarı rənglə boyanmış Laçın və Şuşa rayonları işgal qoşunlarından azad edilməli və bununla eyni zamanda qırmızı rənglə göstərilmiş Dağlıq Qarabağın statusu müəyyenləşdirilmelidir.

Biz bununla əsasən razıyıq. Ermenistan isə hələlik pozucu mövqə tutur, Lissabonda qəbul olunmuş prinsiplərlə razılışmamışdır. Lissabonda ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərin qəbul edilməsinə səs vermiş, təkcə Ermenistan bunların əleyhinə çıxmışdır. O, indiyəcən Dağlıq Qarabağ üçün dövlət müstəqilliyi statusu almağa çalışır. Şübhəsiz ki, buna heç cür razı ola bilmerik. Heç bir dövlət buna razı olmaz, çünkü bu, BMT nizamnamesinin, ATƏT-in başlıca prinsiplərini və beynəlxalq hüquq normalarını pozur. Yeri gelmişkən deməliyəm ki, Lissabonda İtaliya prinsiplərin qəbul olunmasına səs vermişdir. İtaliyanın prezidenti və baş naziri dünən də bəyan etdilər ki, onlar bu prinsiplərin həyata keçirilməsinə qəti tərefdardırlar.

Bax, münaqişə ilə bağlı vəziyyət belədir.

S u a l : Azerbaycan Avropa Birliyinə daxil olmaq istiqamətində nə kimi addımlar atır və Azerbaycan ilə Türkiye arasında qarşılıqlı münaqişətlər necadır?

C a v a b : Biz Avropanın bir hissəsiyik və Avropanın bütün strukturlarında iştirak etmək isteyirik. Dəvət olunmuş qonaq sıfətlə Avropa Şurasına qəbul olunmuşq, tamhüquqlu üzv statusu almaq istəyirik. 1996-ci ilin aprelində Lüksemburqda Avropa Birliyi ilə əməkdaşlıq haqqında saziş imzalamış və isteyirik onun bütün strukturlarına daxil olaq. Bu cür hüquq almaqdən ötrü bütün tədbirləri görürük. Biz həm xarici, həm daxili siyasetimizlə, həm demokratikləşdirmə prosesinin həyata keçirilməsi ilə, həm bazar iqtisadiyyatı prinsiplərini reallaşdırmaqla Avropana tanınmaq imkanına malik olmaq istəyirik.

O ki qaldı Türkiye ilə münasibətlərimizə, Türkiye bizim üçün dost əlkədir. Onunla bütün sahələrdə – həm iqtisadi, həm də mədəni sahələrdə əlaqələri inkişaf etdirir və möhkəmləndiririk. Bu baxımdan bizim mövqeyimiz deyişməzdir.

M ü x b i r : Cənab Prezident, sağ olun. Sizinlə görüşmək çox xoş idi. Ümidvaram ki, mənə tezliklə Bakıya gəlmək və Sizinlə bir daha görüşmək şərəfi qismət olacaqdır.

H e y d ā r Ə l i y e v : Mən sizi dəvət edirəm. Çünkü sizin Bakıda olduğunuz 1992-ci illə müqayisədə çox böyük dəyişikliklər baş veribdir. Birincisi, Azerbaycanda 1992-ci ildə mövcud olan hərc-mərcliyi görməyəcəksiniz. İndi respublikada sabit, çox sakit ictimai-siyasi vəziyyət var. İqtisadiyyatın sabitləşdirilməsi, xüsusi biznesin inkişafı, özəlləşdirmə Azerbaycanın sosial-iqtisadi həyatında tamamilə başqa cür mühit yaradıbdır. Sizi dəvət edirəm, gəlin.

M ü x b i r : Dəvət üçün təşəkkür edirəm. Ümidvaram ki, tezliklə Azerbaycana gələcəyəm. Əminəm ki, Bakı daha gözəl olacaqdır. Sağ olun.

* * *

Prezident Heydər Əliyev müşahibədən sonra Marko Ansaldoya Azerbaycanın müasir həyatına dair kitab bağışladı. Dövlətimizin başçısına təşəkkürünü bildirən jurnalist kitabı diqqətlə oxuyacağını vəd etdi.

BİRGƏ MƏTBUAT KONFRANSI

27 sentyabr 1997-ci il

İtaliyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti Heydər Əliyev və Neapolun məri cənab Bassollinin birgə mətbuat konfransı

Azərbaycan Prezidenti və Neapolun məri jurnalistlərin suallarına cavab verməzdən əvvəl qısa bəyanatla çıxış etdilər.

NEAPOLUN MERİ CƏNAB BASSOLLİNİNİN BƏYANATI

— Azərbaycan Prezidenti Əliyev cənablarını şəhərimizdə ürəkdən salamlayıram. Onu xarici işlər naziri, Bakı şəhərinin məri və İtaliyanın Azərbaycandakı səfiri müşayiət edirlər.

Prezident Heydər Əliyev İtaliya Respublikasının prezidenti Skalfaro və baş nazir Prodi, Roma Papası ilə görüşmüs və öz rəsmi səfərinin programına bizim Neapol şəhərinin də daxil edilməsini istemişdir.

1972-ci ildən Neapol ilə Bakı qardaşlaşmış şəhərlərdir. Odur ki, cənab Əliyevin şəhərimizə səfəri bu şəhərlər arasında münasibətləri bərpə etmək imkanı verir. Bu münasibətlər çoxşaxəli olmalıdır. Bu, mədəniyyətə də, teatrлara da, o cümlədən «Salqardo» Teatrına və Azərbaycan Opera və Balet Teatrına da, habelə iqtisadiyyata da aiddir.

Yaxın saatlarda cənab Prezident şəhərimizin işgüzar dairələrinin nümayəndələri ilə görüşəcəkdir. Azərbaycan Respublikası «Eni» konserni ilə iqtisadi baxımdan çox mühüm saziş bağlaşmışdır və biz istər Neapol ilə Bakı arasında, istərsə də bizim şəhərimizlə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafına öz töhfəmizi verməyə hazırıq.

İcazə verin, sözü qonağıma – Azərbaycan Respublikasının Prezidentinə vermək üçün öz çıxışımı bununla bitirim.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

— Hörmətli cənab mer!

Möhtərem xanımlar və cənablar!

Sizi müstəqil Azərbaycan Respublikası, Azərbaycan xalqı adından salamlayıram və sevincimi bildirirəm ki, mən və məni müşayiət edən nümayəndə heyəti gözəl Neapol şəhərindəyik.

Müstəqil Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk rəsmi səfəri davam edir. Azərbaycan öz dövlət müstəqilliyini bu yaxınlarda – Sovet İttifaqının süqutu ilə əlaqədər 1991-ci ilin axırlarında əldə etmişdir və təbii olaraq bir çox mürekkeb problemlərlə karşılaşır. Lakin müstəqilliyimiz, azad həyatımızın kiçik də olsa, müsbət nəticələri də var. Bizim üçün başlıcası budur ki, biz azad olmuşuq, müstəqil bir dövlət kimi, Azərbaycan dünya birliyində öz layiqli yerini tutmuşdur. Bu tarixi nailiyyət naminə Azərbaycan xalqı indi onun qarşılaşdığı çətinliklərə bundan sonra da dözməyə hazırlıdır.

Hörmətli mer menim İtaliyaya səfərimdən danışdı. Ona görə də vaxtınızı almaq istəmirəm. Təkco bunu demək istəyirəm ki, səfərimin gedisiindən də, nəticələrindən də, prezident Skalfaro cənabları ilə, baş nazir Prodi ilə səhəbətlərim və danışçılarından da, imzalanmış dövlətlərə, hökumətlərə sənədlərindən də, habelə «Eni» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış mühüm iqtisadi sazişdən də son dərəcə məmənnunam.

Biz bu günlərdə, İtaliyada olduğumuz günlərdə, İtaliya xalqının tərixine və zəngin ənənələrinə böyük məhəbbət və hörmət hissələri keçiririk və bu gözəl Neapol şəhərinə də bu hissələrə gəlmışık.

Cənab mer dedi ki, qarşıda bizi işgüzar dairələrin nümayəndələri ilə görüş gözləyir. Biz Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə – siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətləri inkişaf etdirmək isteyirik. Odur ki, Neapol ilə Bakı arasında burada səhəbət getmiş münasibətlər böyük əhəmiyyətə malikdir. Bu şəhərlər 1972-ci il dən qardaşlaşmış şəhərlərdir.

Hesab edirəm ki, İtaliya ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişafı və möhkəmlənməsi üçün, habelə ölkələrimiz arasında geniş iqtisadi əməkdaşlıq üçün böyük imkanlar var. Biz burada Neapol şəhəri ilə iqtisadi və mədəni münasibətlərə mühüm

yer veririk. Ümidvaram ki, bu günlərdə, bu gün biz münasibətlərimizə yeni tekan verəcəyik və bu münasibətlərin həqiqətən möhkəmlənməsi və inkişaf etməsi üçün öz tərəfimizdən bütün işləri görəcəyik.

Vaxtinizi daha almaq istəmirəm. İstəyirəm ki, İtaliya jurnalistlərini maraqlandıran suallara cavab verməyimizə imkan qalsın. Diqqətinizə görə sağ olun.

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev və Neapol şəhərinin meri cənab Bassollini jurnalistlərin suallarına cavab verdilər.

S u a l : Mənim sualım cənab Prezidentə və Bakının merinədir. Siz qardaşlaşma çörçivəsində Neapol ilə Bakı arasında əməkdaşlığı gücləndirməkdən danışırsınız. Bu sahədə birgə tədbirlər üçün program varmı?

H e y d ə r Ə l i y e v : Dediyim kimi, Bakı və Neapol şəhərləri arasında münasibətlər 1972-ci ildə yaranmışdır. O vaxtlar Azərbaycan müttəfiq bir respublika kimi, Sovet İttifaqının tərkibində idi, lakin öz dövlət müstəqilliyyine malik deyildi. Buna baxmayaraq, Neapol ilə Bakı arasında münasibətlər çox uğurla inkişaf etdirilirdi. O illərdə mən Azərbaycanın rəhbəri idim və yadumdadır, Neapoldan Bakıya və Bakıdan Neapola nümayəndə heyətləri gelib gedirdi. O illərdə mən Neapolun nümayəndə heyətləri ilə, eləcə də şəhərin o vaxtı meri ilə görüşürdüm. Təəssüflər olsun ki, 1988-ci ildən bu əlaqələr kesildi. Həzirdə biz bu əlaqələri bərpa edirik, amma indi onlar principcə yeni səciyyə daşıyacaqdır, çünki Azərbaycan müstəqil dövlətdir. Bakı şəhəri isə müstəqil Azərbaycan Respublikasının paytaxtidır.

İndi Azərbaycanda, o cümlədən de Bakıda çox mühüm iqtisadi və siyasi proseslər gedir, demokratik dayışıklıklar həyata keçirilir, Azərbaycan köhnə sosialist sistemi quruluşundan yeni, azad və demokratik quruluşa keçir. Köhnə, inzibati-planlı iqtisadi sistem dəyişir və bazar iqtisadiyyatı, azad iqtisadiyyat prinsipləri bərqrər edilir, mülkiyyəti geniş miqyasda özələşdirmək üçün tədbirlər görüllür. Belə bir şəraitdə Azərbaycan, o cümlədən Bakı şəhəri de olduqca çox mürəkkəb sosial-iqtisadi problemlərlə qarşılaşmışdır. Buna görə də biz hesab edirik ki, indi Bakı ilə Neapol arasında münasibətlər öten dövrlərdəkinə nisbətən daha səmərəli ola bilər.

İndi konkret planlar hələlik yoxdur. Biz Neapola gəlmişizlə bu münasibətləri bərpa etmək isteyirik və onları konkretləşdirmək haqqında iki şəhərin meri ilə razılığa gəlmüşik.

Biz bilirik, ele bu gün Neapolun meri də dedi ki, son vaxtlar bu şəhərde olduqca maraqlı və yaxşı işlər görülmüşdür. Bu təcrübə ən əvvəl Bakı üçün, habelə bütövlükdə Azərbaycan üçün də maraqlı olacaqdır. Təbii ki, bir çox digər tədbirləri də nəzərdə tutmaq olar.

C ə n a b B a s s o l l i n i : Əlavə etmək istərdim ki, biz Azərbaycan Prezidenti və Bakı şəhərinin meri ilə ilk müşterək mədəni tədbirləri müyyənəldimişik. Məsələn, bir-birimizə teatr truppaları göndərəcək, Bakıda Neapola həsr olunmuş sərgi təşkil edəcəyik. Bir neçə saatdan sonra Prezident Heydər Əliyev şəhərimizin işgüzar dairələrinin nümayəndələri ilə görüşəcəkdir. Cənab Prezident və Bakı şəhərinin meri öz ölkəsinə yola düşməzdən əvvəl biz növbəti addımların proqramını hökmən müəyyən edəcəyik.

R ə f a e l A l i a h v e r d i y e v : Cənab Prezidentin və Neapol merinin dediklərinə tekçə bir şey əlavə etmək istərdim. Demək istəyirəm ki, Prezident Heydər Əliyev respublikaya rəhbərliyə qayıtdıqdan sonra ölkəmizdə olduqca xoş ənənələr bərpa edilir. Məhz Prezident Heydər Əliyevin sayəsində son dörd ildə respublikada, o cümlədən Bakı şəhərində sabitlik, əmin-amanlıq bərpa olunmuşdur ki, bu da bizdə qardaşlaşmış şəhərlərimiz arasında əlaqələrin dirçələcəyinə inam yaradır.

Bakı şəhərinin rəhbərliyində inam yaradan başlıca cəhət bundan ibarətdir ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik və Prezidentimiz bunun əsas təminatçısidır. O, işgüzar adamlarla harada görüşməsindən asılı olmayaraq deyir ki, onun özü bu adamların sərmayəsinin təminatçısidir. Elə bütün qanunlarımız da bu təminatların həyata keçirilməsi üçün işlənib hazırlanır və həyata keçirilir.

Şəhərlərimiz arasında mədəni əlaqələri bizim dirçəldəcəyimiz barəsində həmkarımın dediklərinə onu əlavə etmək istərdim ki, Bakı şəhərlərimiz arasında iqtisadi əlaqələrin yaxşılaşmasına da ehtiyac duyur və biz əsas diqqəti məhz buna yönəldəcəyik.

S u a l : Neapol nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulurmu?

H e y d ə r Ə l i y e v : Biz Neapol şəhərinin nümayəndə heyətini Azərbaycana dəvət edirik. İndi har şey Neapolun merindən asılıdır.

Cənab Bassolini: Sizin dəvətiniz böyük məmənuniyyətlə qəbul edildi və şübhəsiz, səfər yaxın vaxtlarda həyata keçirilecekdir. Zənnimə, səfər kompleks səciyyə daşımaldır və nümayəndə heyeti-nə şəhər bələdiyyəsinin nümayəndələri ile yanaşı, mədəni, iqtisadi, işgüzar dairələrin nümayəndələri də daxil olmalıdır ki, şəhərlərimizin qardaşlığına yeni tekan verilsin, bu qardaşlıq daha canlı xarakter daşı-sın. Demək isteyirəm ki, şəhərlərin merləri arasında görüşlərle kifayət-lənmək olmaz. Teatrların direktorları arasında, sahibkarlar, institutların, universitetlərin rektörləri arasında görüşlər də olmalıdır. Məhz buna görə də devət qəbul edilir. Bakıda tezliklə görüşənədək.

S u a l : Cənab Prezident, məlum olduğu kimi, İtaliya Qara dəniz hövzəsinə daxildir. Siz Azərbaycan neftinin nəqli məsələsini İtaliya rəhbərliyi ilə müzakirə etdinizmi?

H e y d a r Ə l i y e v : İster İtalya prezidenti Skalfaro cənabları ilə, istərsə də baş nazir Prodi cənabları ilə biz Xəzər dənizinin enerji ehtiyatlarından istifadə məsələlərini çox ətraflı müzakirə etdik. Hələ 1995-ci ildə Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlən-məsi layihələrində iştirak etməyə başlayan «Eni-ACIP» şirkəti ilə dünən imzalanmış saziş də, təbii olaraq, bizim ölkələri neftin Xəzər hövzəsində İtaliya və dünya bazarlarına nəqli məsələleri üzərində birgə düşünməyə vadar edir.

İndi bu məsələ bütün dünyanın işgüzar dairələrinin diqqət mərkə-zindədir və Xəzər dənizinin energetika ehtiyatları dünyanın bütün ölkə-lərinin diqqətini cəlb edir. Azərbaycanın imzaladığı neft müqavilələ-rində biz 9 belə müqavilə imzalamışıq – dünyanın 12 ölkəsinin – ABŞ, Yaponiya, Böyük Britaniya, Fransa, Norveç, İtaliya və bir sıra digər ölkələrin 20-dək transmilli neft şirkətləri iştirak edir. Əlbette, bu layihə-lərdə Qara dəniz çox mühüm yer tutur. Biz bu məsələni də müzakirə etdik.

Cənab Bassolini: Qarşındaki işgüzar ziyafetdə Neapol li-manının rəisi de iştirak edəcəkdir və şübhəsiz, bu mövzuya orada da to-xunulacaqdır.

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ

9 oktyabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Strasburqa yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə qısa müsahibə verdi.

S u a l : Strasburqa sefəriniz ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

C a v a b : Bu sefərin respublikamız üçün əhəmiyyəti çoxdur. Çünkü Azərbaycan ilk dəfədir ki, Avropa Şurasının yüksək səviyyəli toplantı-sında iştirak edir. Bu, Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ikinci Zirvə görüşüdür. Şübəsiz ki, Azərbaycan birinci görüşdə iştirak etməmişdir, çünkü o vaxt Azərbaycanın Avropa Şurası ilə əlaqəsi yox idi. İndi Azərbaycana Avropa Şurasında qonaq statusu verilibdir və biz əməkdaşlıq edirik. Güman edirəm ki, biz Azərbaycanın Avropa Şurasına tam üzv qəbul edilməsinə nail olacaqıq.

Azərbaycanın və Zaqafqaziyanın digər respublikalarının rəhbərləri Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşüne dəvət olunublar. Bu, əlamətdar bir hadisədir. Biz orada Azərbaycanın həm Avropaya mənsub olduğunu bir daha təsdiq edəcəyik, həm də ölkəmizin Avropa Şurasına daxil olması üçün yeni bir imkan əldə edəcəyik. Avropa Şurasının üzvü olan ölkələrin dövlət başçıları oraya toplaşırlar. Strasburqda, eyni zamanda, ikitərəfli görüşlər də olacaqdır. Bunların hamısı Azərbaycan üçün çox əhəmiyyətlidir.

MDB ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ NÖVBƏTİ ZİRVƏ GÖRÜŞÜNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN KİŞİNYOVA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ

S u a l : Cənab Prezident, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının Kişinyov Zirvə görüşünün keçirilməsində məqsəd nədir? Azərbaycan Prezidenti digər dövlətlərin başçılarının fikrini hansı əsas məsələyə yönəltmək niyyətindədir?

C a v a b : Məqsəd aydındır, Müstəqil Dövlətlər Birliyi daimi fəaliyyət göstərən bir birləkdir. Ona görə də, dövlət başçılarının görüşü təbii haldır və bu, vaxtaşırı olmalıdır. Çünkü bir sira məsələlər yüksib qalır, onları müzakirə etmək, məsləhətleşmək, müvafiq qərarlar qəbul etmək lazımdır. Məqsəd bundan ibarətdir. Orada gündəlikdə bir çox məsələlər nəzərdə tutulub, onlar müzakirə edilecəkdir.

Dövlət başçılarının bu ilin martında Moskvada keçirilən görüşündə biz Müstəqil Dövlətlər Birliyinin işinin daha da səmərələşdirilmesi və effektli olması haqqında çox mülahizələr irəli sürmüdüdük. Ancaq çox təəssüb edirəm ki, bu istəklər, arzular yerine yetirilmir. Mənim fikrimcə, Müstəqil Dövlətlər Birliyi hələ ki, öz səviyyəsinə gelib çata bilməyibidir. Ola bilər, bunun müəyyən obyektiv, subyektiv səbəbləri var. Güman edirəm ki, bu görüş zamanı bu barədə geniş fikir mübadiləsi olacaq, hesab edirəm ki, açıq danışq gedəcəkdir. Hərə öz fikrini bildirməlidir.

Biz həmişə demisiq, şəxşən mənim fikrim budur ki, bu birliyin fəaliyyətinin uğurlu olması üçün gərək demokratik prinsiplər birlikdə, bərabərhüquqlu, tam bərqrər edilsin. Heç bir dövlətin hegemonluğu və yaxud üstünlüyü yolverilməzdür. Birliyə daxil olan ölkələrin hamısı bərabərhüquqludur. Müstəqil Dövlətlər Birliyi demokratik prinsiplər əsasında inkişaf edə bilər. Ancaq buna hələ ki nail olmaq mümkün deyil.

S u a l : Cənab Prezident, MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının ötən iclasında Ermənistanın qanunsuz silahlanması ilə bağlı rəy verilməsi barədə söhbət getmişdir. Bu iclasda həmin məsələni qaldıracaqsınız mı? Ümumiyyətlə, bu silahlanma mövzusu necə davam edəcəkdir?

C a v a b : Bu bizim üçün çox vacib və narahatedici məsələdir. Biz bu məsələni Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçılarının mart ayındaki iclasında qaldırmışdıq. Sonra mən iyul ayında Rusiyada rəsmi səfərdə olarkən Moskvada prezident Boris Yeltsinlə görüşümde də bu məsələni qaldırmışam. Bilirsiniz ki, Rusiya, Azərbaycan, Ermənistan birgə komissiyası yaradılmışdır. Ancaq təəssüb ki, Rusiyanın, şübhəsiz, Ermənistanın da bu məsələnin aşkar olunmasına o qədər də böyük arzusu yoxdur. Ona görə də komissiyanın işi çox zəif gedir. Biz bundan çox narazılıq, öz fikirlərimizi bildirmişik. Biz tələb edirik ki, bu məsələlər tezliklə aşkar edilsin.

Hər şey aydın - silahlar gizli yolla verilib. Bu barədə artıq bir çox sübutlar, dəlillər meydana çıxıbdır. İstintaq bunları aşkara çıxarıbdır. Rusiyanın rehbərliyi öz üzərinə sadəcə, casarətli bir yük götürməli və bildirməlidir ki, həqiqətən belə şeylər olub. Biz bu silahların geri qaytarılmasını tələb edirik, o da bunu təmin etsin.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi sahəsində Ermənistanın mövqeyinin necə olması barədə suala dövlətimizin başçısı belə cavab verdi: - Ümidvericidir. Ter-Petrosyanla Strasburqda apardığım danışqalar mənə əsas verir ki, onun özündə həqiqətən belə fikir formalışibdir ki, bu məsələ həll olunmalıdır və ATƏT-in Minsk qrupu həmsədrlerinin təklifləri əsasən qəbul edilibdir.

JURNALİSTLƏRLƏ SÖHBƏT

23 oktyabr 1997-ci il

Kişiniov Zirvə görüşü kütłəvi informasiya vasitələri nümayəndələrinin çox böyük marağına səbəb olmuşdu. Onlar birliyin üzvü olan ölkələrin prezidentlərinin bu görüş barədə röyini öyrənmək üçün hər bir fürsətdən istifadə edirdilər.

Geniş iclas qurtardıqdan sonra Qazaxıstan televiziyanının müxbiri Azərbaycan Prezidenti Heydər Əliyevə və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə bu barədə sual verdi. Prezidentlərin həmin suala cavablarını dərc edirik.

Heydər Əliyev: Bugünkü görüş çox mühüm idi. MDB-nin problemləri haqqında, xüsusən onun təşəkkülünü ləngidən maneələr, amillər haqqında ilk dəfə olaraq açıq, çox kəskin, prinsipial, qərəzsiz söhbət getdi. Dövlət başçılarının, demək olar, hamısı iclasda, təkrar edirəm, çox açıq çıxış etdilər. Hər kəs öz mövqeyini açıqladı. Əgər onların dediklərini cəmləşdirməli olsaq, ümumi fikir belə idi ki, bizim birliyi daha demokratik etmək lazımdır ki, hüquq bərabərliyi olsun, hər bir dövlətin milli mənafələrinə hörmət edilsin, MDB-nin müstəqil dövlətləri həm tərəfindən məhz müstəqil dövlətlər kimi tanınsın, birliyi hansısa ittifaqa çevirmek cəhdləri olmasın. Xüsusilə vacibdir ki, ambisiya təzahürləri, imperiya əhval-ruhiyyəsi və sairə olmasın.

Ticarət, gömrük problemlərinə, iqtisadi münasibətlərə çox diqqət yetirildi.

Nursultan Nazarbayev: MDB ölkələri dövlət başçılarının əvvəlki iclası yarımlı il önce olmuşdur və mən orada çox kəskin tənqidə çıxış etmişdim. Bu gün mən bildirirəm ki, həmin təkliflərin heç biri yerinə yetirilməyib. Dövlət başçıları da o fikirləri bu mənada dəstəklədilər ki, birliyin tərkibində bir-biri ilə müharibə aparan dövlətlər ola bilməz. Dövlət başçılarının hamısı tərəfindən imzalanmayan qərarları da qəbul etmək lazımdır. Mən təklif etdim ki, bugünkü gündəliyə salılmış məsələləri hökumət başçıları müzakirə etsinlər. Prezidentlər qlobal problemləri müzakirə etməli və siyaseti müəyyənələşdirməlidirlər.

Ən başlıcası isə, prezidentlər tənqid etdilər ki, «ikilər», «dördlər» ittifaqları etimada kömək etmir. Bu, həqiqətən belədir. Onda gəlin yeganə məsələni həll edək – ümumi iqtisadi məkan yaradaq, bütün dövlətlər arasında gömrük və tarif siyasetini razılışdırıraq ki, ticarət etmək mümkün olsun. Bununla əlaqədar qərara alındı ki, müvafiq sənədlər imzalanmasın və hökumət başçılarına verilsin, növbəti iclas isə golən ilin yanvarında yeganə gündəliklə – Şevardnadzenin, Kərimovun, Heydər Əliyevinin, mənim və Kuçmanın qaldırıqları məsələlər üzrə keçirilsin. Bu son dərəcə kəskin məsələləri MDB-nin gələn iclasında həll etmək, həm barəsində eyni etimad yaratmaq, iqtisadi ittifaq məsələlərini, respublikaların daxilində olan digər məsələləri həll etmək lazımdır. Bunlar münaqişələr, müharibə, bir-birini başa düşməmək məsələləridir. Birinə bir cür münasibət baslıyırlar, digərindən başqa cür, birini silahlandırır, digərini tərk-silah edirlər. Əgər biz hər bir dövlətin ərazi bütövlüyünə tərəfdarıqsə, – bu, ATƏT-in və MDB-nin principidir – hər bir dövlətin sərhədlərinin toxunulmazlığına tərəfdarıqsə, onda bu məsələləri həll etməyə qadir olmalıdır. Yox, əgər bunu etmiriksə, onda həmin dövlətlər dünyaya birliyinə, başqa dövlətlərə müraciət edirlər. Xüsusən Rusiya bundan inciyir. Ona görə də hesab edirəm ki, bu mənada, çox vacib, açıq, ciddi söhbət getdi. Hər kəs ürəyindəkinin hamısını dedi.

AZƏRBAYCAN RESPUBLİKASININ TELEVİZYA VƏ RADIÖ İŞÇİLƏRİNƏ

Hörmətli televiziya və radio işçiləri!

Sizi peşə bayramınız – Azərbaycan Televiziyası ve Radiosu günü münasibətə ürəkdən təbrik edirəm.

Azərbaycan televiziya və radiosu zəngin və şərəfli inkişaf yolu keçərək xalqımızın yüksək əqləqi dəyərlərinin, ictimai-siyasi ideallarının, mədəniyyətinin, arzu və istəklərinin ifadəcisinə əvvəlmişdir. Bu gün milli televiziya və radiomuz, sözün esl menasında, xalqın tribunasıdır.

Müstəqilliyimizin əbədiyyinin və milli dövlət quruluğu prosesinin dönməzliyinin təbliğində, müstəqil Azərbaycan dövlətinin indiki dirçəliş mərhələsində televiziya və radionun fealiyyəti əvəz olunmazdır. Azərbaycan həqiqətlərinin, xüsusən de Ermənistanın ölkəmizə qarşı təcavüzkar rəqəharibəsinin, qaćqınların ağır sosial-iqtisadi vəziyyətinin obyektiv şəkildə yayılmasında və beynəlxalq ictimaiyyətə çatdırılmasında efir işçilərimiz öz vəzifələrini layiqince yerinə yetirirlər.

Dövlətimiz televiziya və radionun təkmilləşməsinə həmişə qayğı göstərir, ictimai-siyasi, iqtisadi həyatın mürəkkəb vaxtlarında da bu sahənin problemlərinə həssaslıqla yanaşır, onların həlli üçün təxiresalınmaz tədbirlər görür.

Bu gün yeni inkişaf və yüksəliş qədəm qoymuş televiziya və radiomuz səfərbəredici rolunu əsaslı şəkildə həyata keçirmək üçün daha əzmlə çalışmalıdır. İnanıram ki, siz bundan sonra da səylərinizi Azərbaycanın çıçəklənməsi, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsi kimi müqəddəs vəzifələrin həyata keçirilməsinə həsr edəcəksiniz.

Sizə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr 1997-ci il

«AZƏRBAYCAN İNTERNƏŞNL» JURNALININ BEŞ İLLİYİNƏ HƏSR OLUNMUŞ MƏRASİM DƏ NİTQ

20 noyabr 1997-ci il

– Hörmətli xanımlar və cənablar, dostlar!

Bugünkü mərasim «Azərbaycan interneşnl» jurnalının beşillik fəaliyyətinin qeyd olunmasına həsr edilmişdir.

Son iller belə bir ənənə yaranıbdır ki, yeni bir maraqlı kitab, yaxud jurnal, toplu, məcmuə, başqa bir əsər meydana çıxan zaman onun təqdimat mərasimi keçirilir. Bu ənənədən fərqli olaraq «Azərbaycan interneşnl» jurnalı beş il bundan əvvəl özünün ilk addımlarını atıbdır və heç bir təqdimat mərasimi keçirməyibdir. Ancaq ötən illərdə ilbəl öz fəaliyyətini artırıb, gücləndirib və jurnalı çox yüksək səviyyəyə qaldırıbdır. Hesab edirəm ki, indi jurnalın fəaliyyətinə qiymət vermək üçün bu mərasim çox lazımlı bir mərasimdir.

Mübülgəsiz demək olar ki, «Azərbaycan interneşnl» jurnalı müstəqil Azərbaycanın həyatında, ümumiyyətlə dünyada Azərbaycana məxsus olan çox əlamətdar və nadir bir hadisədir. Azərbaycan daim öz milli mədəniyyətini, nailiyyətlərini, xalqımızın ənənələrini dünya xaiqlarına, ictimaiyyətinə tanıtmağa çalışmışdır. Bu sahədə Azərbaycanın mütəffekkir insanların tarix boyu göstərdikləri xidmətləri biz daim qiymətləndirməliyik. Ancaq bu səylər nə qədər olmadırsa da, Azərbaycan dünyada, dünya xalqları içərisində indiyədək heç vaxt tanınmayışdır.

Şübhəsiz ki, indi dünyada tanınmağımızın ən əsas səbəbi Azərbaycanın dövlət müstəqilliyi əldə etməsidir və dövlət müstəqilliyi əldə edəndən sonra bir müstəqil dövlət kimi Azərbaycanın dünya birliyinə daxil olmasıdır. Ancaq bu fakt da, yəni bu hüquqi, siyasi akt da öz-özlüyündə Azərbaycanı dünyada istədiyimiz kimi heç vaxt tanıda bil-məz. Bunun üçün daim ardıcıl, çoxsahəli işlər görmək lazımdır. Bu işlər bütün sahələrdə aparılmalıdır. Dövlət orqanları, bizim ictimai təşkilatlarımız, mədəniyyət, elm xadimlərimiz – hamımız birlikdə Azərbaycanı dünyaya açmağa, tanıtmağa çalışmalıyıq, Azərbaycanın höqiqətlərini dünyanın her bir guşəsinə çatdırmağa çalışmalıyıq.

Bu indi xüsusən ona görə daha da çox lazımdır ki, Ermənistandan Azərbaycana təcavüzü başlayandan, Ermənistən-Azərbaycan münaqişəsi davam etdiyi dövrə Ermənistən tərəfdarları, dünyada olan erməni diasporunun təbliğat maşını çox güclü olmuşdur. Onlar Azərbaycana təcavüz etdikləri, torpaqlarımızı işgal etdikləri, işgal olunmuş ərazilərimizdən bir milyon insan öz yerindən-yurdudan zorla didərgin saldıqları halda, Azərbaycanı məhkum etməyə çalışmışlar, Azərbaycan haqqında yalan, iftiralar, böhtanlar yaymışlar. Təessüf ki, Azərbaycanın təbliğati olmadığına görə, yaxud da çox zəif olduğuna görə onlar üstünlük elde edə bilmışlar və öz istədiklərinə nail olmuşlar. Yaranmış şərait bir tərəfdən bizim vəziyyətimizi çox mürekkebleşdirmişdir, ikinci tərəfdən də Azərbaycan haqqında dünyaya məlumat vermeyin, Azərbaycanı dünyaya tanıtmağın nə qədər vacib, zəruri, əhəmiyyətli olduğunu bir daha sübut etmişdir.

Qeyd etmək lazımdır ki, son illər bu sahədə çox işlər görülmüş, bürünci növbədə Azərbaycanın ardıcıl xarici siyaseti, ardıcıl, çox təşəbbüskar, doğru-düzgün xarici siyaseti Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında six əlaqələr, əməkdaşlıq yaratmış və Azərbaycanın həqiqətlərini dünyaya çatdırmağa böyük imkanlar açmışdır.

İnformasiya orqanlarımız da, ictimai təşkilatlarımız da və bizim Yaziçilər Birliyi, Bəstəkarlar İttifaqı, elmi təşkilatlarımız, Elmlər Akademiyası və başqları da bu sahədə bir çox işlər görmüş və müəyyən nəliyyətlər əldə etmişlər. Ancaq bunlar heç də yeterli deyil, hələ çox iş görülməlidir. Çox səylər qoymalıq ki, Azərbaycanı hər yerdə, hər ölkədə olduğu kimi tanışınlar, bilsinlər, Azərbaycan xalqının tarixini, nəliyyətlərini, xüsusiyyətlərini, keyfiyyətlərini həqiqətən bilsinlər.

Hələ çox iş görülməlidir, bir də ona görə ki, təessüflər olsun ki, bizim xarici düşmənlərimizlə yanaşı, Azərbaycanın daxilində olan, bəzən guya müxalif mövqeyində duran bəzi qüvvələr öz şəxsi məqsədləri naminə, öz şəxsi məqsədlərinə çatmaq üçün Azərbaycanı bir çox yerlərdə ləkələməyə, Azərbaycanın həqiqətləri haqqında yalanlar, iftiralar yayağa çalışırlar. Bu da həmin o düşmən qüvvələrinin səyləri ilə üst-üstə gələrək Azərbaycanın həqiqətlərinə kölgə salır.

«Azərbaycan internəşnl» jurnalının fəaliyyəti xüsusi qiymətə layiqdir. Çox qətiyyətə demək olar və bunu etiraf etmeliyik ki, indiyə qədər xarici ölkələrdə dərc olunan, nəşr edilən cürbəcür nümunələr – kitablar, jurnallar içerisinde «Azərbaycan internəşnl» jurnalı qədər Azə-

baycan haqqında dolğun, düzgün və çox parlaq, gözəl, cazibədar məlumat yayan jurnalımız, toplumuz olmayıbdır.

Maraqlı, sevindirici cəhət də bundan ibarətdir ki, bu jurnalı nə Azərbaycanın dövlət orqanları, nə bir ictimai təşkilat, nə də respublikamızdakı hansısa bir təşkilat yaradı. Bu jurnalı yaradanlar Azərbaycanı sevən, ona ürək yandıran, Azərbaycanla dostluq edən iki şəxs – xanım Betti ve Piruz Xanlıdır. Onlardan biri amerikalı, o birisi isə azərbaycanlıdır, amma Amerika vətəndaşıdır. Onlar şəxsi təşəbbüs göstəriblər və öz fədakarlıqları nəticəsində o jurnalı yaradıb, indi belə bir yüksək səviyyəyə gətirib çıxarıblar.

Mən xanım Bettinin və Piruz Xanlının təşəbbüsünü və ötən illərdə gördükleri işləri, Azərbaycana göstərdikləri münasibəti, dostluğu və ölkəmiz haqqında çəkdikləri bu qədər zəhməti çox yüksək qiymətləndirirəm. Onların gördükleri iş, əldə etdikləri nailiyyət onu göstərir ki, insan bir işə həvəsle, ürkəkə, canla yanaşarsa, həqiqətən xalqa xidmət etmək istəyərsə, o, çox işlər görə bilər. O, təkbaşına da çox işlər görə bilər.

Azərbaycanda nə qədər nəşriyyat orqanları, ictimai təşkilatlar, cürbəcür nə qədər kitab, jurnal buraxanlar var. Onlardan indi hansı gəlib buna bərabər bir nümunəni ortaya qoya bilər ki, Amerika Birleşmiş Ştatlarında belə bir jurnalın yaranmasını və bu qədər yüksək səviyyəyə çatmasını təmin edə bilsin? Heç birisi yoxdur. Əgor kiminsə varsa, ortaya çıxarsın, meydana qoysun.

Bu jurnalın yaranması və onun varlığı, bugünkü səviyyəsi məni həddindən artıq sevindirir. Bu, eyni zamanda onu göstərir ki, insan nəyə qadirdir. Bu, eyni zamanda onu göstərir ki, bizim Azərbaycanın cürbəcür təşkilatlarının, böyük-böyük imkanlara malik olan təşkilatlarını istifadə olunmamış nə qədər imkanları var.

Bu gün biz bu jurnalın ilk nömrəsinə də, son nömrəsinə də baxdıq. Mən 1993-cü ildən bu jurnalın hər nömrəsini oxuyuram, ona baxıram, müşahidə edirəm. Bu jurnalın aybaay, hər nömrədən-nömrəyə keyfiyyətinin artmasını, onun səhifələrinin genişlənməsini, mövzularının müxtəlifləşməsini görürəm. Görürəm ki, bu jurnal günbəgün nə qədər inkişaf edir, genişlənir və Azərbaycanın həyatını nə qədər geniş əhatə etməyə gelib çatıbdır.

Bu insanlar – xanım Betti və Piruz Xanlı öz işlərinə çox sadıqdırlar, ancaq eyni zamanda onlar Azərbaycanın ən gözəl dostlardır, Azə-

baycanın həqiqətlərinə, xalqımızın bugünkü həyatına sadıqdırlar. Ona görə də mən onlara səmimi-qolbdan təşəkkür edirəm.

«Azərbaycan internəşnl» bütün parametrlərinə, xüsusiyyətlərinə görə, dünyada, ən inkişaf etmiş ölkələrdə nəşr edilən yüksək səviyyəli jurnallarla rəqabət apara bilən bir jurnaldır. Sovetlər İttifaqı mövcud olan zaman ABŞ-da bir «Amerika» jurnalı çıxırı və o da siyahı ile abunə yazdırılıb paylanırdı. Mənim xatirimdədir, bu «Amerika» jurnalına abuna yazılımaq üçün Azərbaycana da müəyyən limit verilirdi və keçmiş Azərbaycan hökumətində də bunun üçün siyahı tərtib edildi. Kim bu siyahıya düşər, kim də düşə bilməzdi. Həmin jurnalı kim ala bilirdi, o özünü xoşbəxt hesab edirdi. Bu jurnalın qiyməti də sovet jurnallarının qiymətinə nisbətən çox baha idi. Çoxları onu oxuyub mənasını başa düşmürdülər.

Həmin jurnal çox nəfis nəşr olunurdu, oradakı rəsmlər, fotoşəkillər çox gözəl idi, bir də Amerikanın həyatından cürbəcür mənzərələr veriliirdi. Biz o vaxt Amerikanın həyatını o qədər də yaxşı bilmirdik. Ona görə də insanlar bu jurnalda çox böyük maraq göstərildilər. Həmin jurnal mənim yaxşı xatirimdədir. O vaxt biz bu jurnalı daim alırdıq, baxırdıq, vaxt olanda ayrı-ayrı məqalələri oxuyurdum.

Bəli, o jurnal mənim yadimdadır. Doğrudur, Amerikada onun keyfiyyəti sonralar nədənse get-gedə aşağıya düşdü. Ancaq o vaxt həmin o «Amerika» jurnalının hasretini çəkən azərbaycanlılar – yəqin həmin adamlardan indi bu mərasimdə iştirak edənlər də var – bu «Azərbaycan internəşnl» jurnalını əllərinə alınlar və əger arxivlərində varsa, gedib o jurnalı çıxarsınlar, müqayisə etsinlər. «Azərbaycan internəşnl» ondan qat-qat üstün səviyyədə nəşr olunan bir jurnaldır.

Jurnalın yüksək qiyməti onun yalnız nəşr keyfiyyəti ilə bağlı deyil. Mənim bu jurnalda verdiyim yüksək qiymət onun məzmunu ilə eləqədardır. Bu nə qədər məzmunlu jurnaldır! Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı, ölkəmizin ayrı-ayrı görkəmli şəxsiyyətlərinin əsərləri, onların yaradıcılığı, Azərbaycanın həyatının cürbəcür mənzərələri və çoxlarımıza tanımadiğimiz, çoxdan unutduğumuz sehifələr – hamısı bu jurnalda böyük ustalıqla, məhərətlə, deya bilərəm ki, çox böyük sevgi ilə, məhəbbətlə açılıb, dərc olunub. Bu məni heyran edir.

Biz bir neçə vaxt bundan əvvəl, burada Azərbaycan qacqınlarının vəziyyətinə həsr olunmuş fotoalbumun təqdimat mərasimini keçirdik. Ancaq təessüf ki, o, gec bir zamanda oldu. «Azərbaycan internəşnl»

jurnalı iki nömrəsini Azərbaycan qacqınları mövzusuna həsr edibdir və nə qədər məzmunlu, mənali fotosəkillər tapıb dərc edibdir. Şübhəsiz ki, bax, bunu oxuyan hər bir insan Azərbaycanda qacqınların olduğunu və onların nə vəziyyətdə yaşadığını çox gözəl dərk edə bilir.

«Azərbaycan internəşnl» jurnalında Azərbaycanın parlaq nailiyyətləri, tarixinin parlaq səhifələri necə gözəl əks olunur! Mən sonuncu nömrəyə baxdım. Burada Azərbaycan kinosunun tarixindən bir çox səhifələr, bir çox məşhur kinofilmərimiz, onların ayrı-ayrı kadrları haqqında çox gözəl rəngli fotosəkillər verilibdir. Orada «Nəsimi», «Babek», «Arşın mal alan», «Məşədi İbad» və başqa kinofilmlərimiz, kino xadimlərimiz haqqında fotosəkillər dərc olunubdur. Bilirsiz, onlara baxanda çox şəyərli unutduğumuzu görürük. Bizim mədəniyyətimizin bütün sahələri, o cümlədən kinematoqrafiya sahəsi nə qədər zəngindir, nə qədər gözəl əsərlər yaranıbdır. Bunu bizim özümüz bilirik, amma çoxları indi onu unudubdur. Ancaq bunları Amerika da, Ingiltərə də, Almaniya da, Fransa da bilməlidir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqının mədəniyyəti bu qədər yüksək səviyyələrə qalxıbdır.

Bu jurnalın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, bizim çoxlarımızın həyatımızda olan, bəzən görmədiyimiz gözəl hadisələri gedir, tapır-çıxarı, öz səhifələrində göstərir. Bu məlumatlar bəzən bizə, o cümlədən mənə də bu jurnal vasitəsilə gəlir. Bu da çox maraqlıdır.

Məsələn, bizim gənc müğənnimiz var – Surxay Əsgərov. O, iki ildir ki, meydana çıxıbdır, çox gözəl gələcəyi olan bir gəncdir. Şəxsən mən Surxay Əsgərov haqqında ilk məlumatı bu jurnaldan almışam. Bəti xanım bu jurnalı mənə təqdim edərkən Surxay Əsgərov haqqında geniş məlumat veribdir. Bundan sonra, gərək ki, incəsənət müzeyində bir axşam konserti düzəltmişdilər. Mən orada Surxay Əsgərovu dinişəyində onun istedadı ilə tanış olmuşam.

Bu jurnal həm Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Niyazini, həm bizim böyük şairlərimizi, rəssamlarımızı təbliğ edir, həm də bu gün meydana gələn gənc istedadlarını təbliğ edir. Bu nə qədər gözəl təşəbbüsdür, işdir!

Mənim bu jurnal haqqında o qədər böyük təssüratım var ki, bütün bular bareədə çox danışmaq olar. Ən mühüm cəhət bir də ondan ibarətdir ki, bu jurnal artıq 47 ölkədə yayılır, 7 min nüsxə tirajla nəşr olunur. Demək, bu jurnal 47 ölkədə, özi də yüksək dövlət dairələrində, ictimai təşkilatlar-də, böyük biznes, maliyyə mərkəzlərində yayılır. Bu çox əhəmiyyətlidir.

Jurnalın gördüyü çox güzel işlərdən biri də Azərbaycan müsiqisinin kompakt disklərə yazılması və dünyaya yayılmışdır. Xanım Betti bu barədə geniş məlumat verdi. Bu bizim üçün çox faydalı bir işdir. Onlar şəxşən mənə də kömək ediblər. Mən indi məni ziyarət edən qonaqlara «Azərbaycan interneşnl» jurnalını və Azərbaycan bəstəkarlarının gözəl müsiqi əsərlərinən ibarət kompakt diskləri hədiyyə verirəm.

Bu jurnalın neşr edənlərin fəaliyyətinin ən gözəl cəhəti bir də ondan ibarətdir ki, onların nə redaksiya heyəti, nə böyük şəhəri, nə katibləri, nə də çoxlu telefonları var. Heç bir şeyləri yoxdur. Ər-arvad – Betti xanım və Piruz Xanlı, bir də bizim alimimiz Məzahib onlarla birlikdə bu jurnalı yaradırlar. Görün onlar nə qədər gözəl nümunə göstərirler! Respublikamızda bir jurnalın, qəzetiñ çıxmazı üçün deyirlər ki, buna böyük şəhər, avtomobil vermək, tez telefon çəkmək, özü də hökumət telefonu çəkmək, sonra başqa şeylər lazımdır. Amma qəzetiñ də, jurnalın da keyfiyyəti yoxdur, çoxları da heç onu oxumurlar. Ancaq görürsünüz, bu iki-üç adam nə qədər iş görür.

Bunlar hamısı ona görə mümkün olur ki, onlar Azərbaycanı çox sevirler, ölkəmizə çox ədalətlı münasibəti olan insanlardır və öz işlərinin çox böyük entuziastlarıdır. Yalnız və yalnız böyük entuziastlar möcüzələr yarada bilərlər. Onlar məhz bu cür insanlardır. Ona görə də mən onları xüsusi qiymətləndirirəm.

Ümid etmək olar ki, bu jurnal daim yaşayacaq, tekçə Amerika Birleşmiş Ştatlarında yox, dünyanın bir çox ölkələrində Azərbaycanın həqiqətlərini gündən-güna daha da parlaq şəkilde yayacaqdır. Ümid edirəm ki, bu jurnalın illik sayı da artacaqdır. Onlar bu jurnalı ilde dörd dəfə buraxırlar. Çox arzu edərdim ki, onlar işlərini, jurnalın sayını bir az artırınsınlar, onun sayı ilde bəlkə beşaltı dəfə olsun. Bunu da edəcəklər. Çünkü birinci nömrədən sonuncuya qədər olan böyük inkişafı görərkən hesab edirəm ki, qarşısındakı iki-üç il içərisində onlar bu jurnalı həm sayca, həm keyfiyyətə, həm də məzmunca daha da yüksəklərə qaldıracalar.

Jurnalın son xidmətlərindən biri də Azərbaycan Prezidentinin Amerika Birleşmiş Ştatlarına ilk rəsmi səfərinə həsr olmuş, onların yaratdığı və burada təqdim etdiyi kitabdır. Bu kitab da çox yüksək səviyyədə yaranıbdır. Hesab edirəm ki, jurnal kimi, bu kitab da Azərbaycanın bugünkü həyatının, həqiqətlərinin, xarici siyasətimizin və Azərbaycan-Amerika Birleşmiş Ştatları əlaqəlerinin dünyada təbliğ olunması üçün çox dəyərli xidmətlər edəcəkdir.

Mən Sizi, xalqımızı, vətəndaşlarımızı Azərbaycan üçün çox əhəmiyyətli olan «Azərbaycan interneşnl» jurnalının əldə etdiyi nailiyyətlər münasibəti təbrik edirəm. Mən bu jurnalı yaradıb bu qədər yüksək səviyyəyə çatdırın insanları – xanım Bettini, dostumuz Piruz Xanlını ürekdən təbrik edirəm. Onlara təşəkkür edirəm və bu xeyirxah işlərində yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

* * *

Mərasimin sonunda Azərbaycan Prezidenti Heydər Əliyev və «Azərbaycan interneşnl» jurnalının baş redaktoru Betti Bleyer «Qlobal üfüqlər. Prezident Əliyevin ABŞ səfəri» nəşrinə M.F.Axundov adına respublika kitabxanasına təqdim olunmaq üçün imzaladılar.

AZƏRBAYCAN-MOLDOVA: MƏQSƏD DOSTLUĞU İNKİŞAF ETDİRMƏK VƏ ƏMƏKDAŞLIĞI MÖHKƏMLƏTMƏKDİR

BİRGƏ MƏTBUAT KONFRANSI

Prezident Sarayında Azərbaycan-Moldova ikitərəfli sənədlərinin imzalanması mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin və Moldova Respublikasının Prezidenti Petru Luçinskinin birgə mətbuat konfransı oldu.

Azərbaycan və Moldovanın dövlət başçıları jurnalistlərin sularına cavab verməzdən əvvəl bəyanatla çıxış etdilər.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli cənab Prezident!

Möhtərem qonaqlar, xanımlar və cənablar!

Dünən Moldova Respublikası prezidentinin Azərbaycana rəsmi səfəri başlanmışdır. Bu, müstəqil Moldova prezidentinin Azərbaycan Respublikasına ilk rəsmi sefəridir. Öten vaxt ərzində biz böyük və səmərəli iş apardıq. Moldova prezidenti Petru Luçinski ile Azərbaycan Prezidenti arasında görüş oldu. Bakı Dövlət Universitetində Moldova prezidentinə fəxri elmlər doktoru adı verilməsi mərasimi keçirildi. Moldova prezidenti Azərbaycan Parlamenti ilə görüdü, iki prezident saatlarla dostcasına söhbət etdi, nəhayət, bu gün Moldova Respublikasının və Azərbaycan Respublikasının nümayəndə heyətləri arasında danışıqlar aparıldı.

Bütün söhbətlər, danışıqlar dostluq, qarşılıqlı anlaşma, bir-birinə səmimi hissələr şəraitində keçir. Hesab edirəm ki, biz Azərbaycan-Moldova münasibətlərində böyük və səmərəli iş gördük.

Bir az əvvəl biz 15 dövlətlərarası, hökumətlərarası sənəd imzaladıq. Onlar fealiyyətin bir çox sahələrini ehətə edir və bu sahələrdə əməkdaşlığı təmin edir. Biz başlıca sənədi – Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavili-

lə imzaladıq. Bu bizim müstəqil dövlətlərimiz arasında ilk müqavilədir. Bu gün imzalanmış qalan bütün sənədlər də ilk dövlətlərarası, hökumətlərarası sənədlərdir.

Dövlətlərimiz 1992-ci ildən diplomatik münasibətlərə malik olsalar da və bu illər ərzində onların arasında xoş, yaxşı münasibətlər və bir çox sahələrdə əməkdaşlıq olsa da, biz belə yüksək səviyyədə ilk dəfə göründük, ilk dəfə belə etrafı danışıqlar apardıq, ilk dəfə mühüm sənədlər imzaladıq. Elə sənədlər ki, onlar gələcəkdə Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin yaxşı müqavilə-hüquqi bünövrəsini qoymuşdur.

Bu sənədlərdeki bir çox mühüm müddəalar bizə əməkdaşlığımızı, dövlətlərimiz və xalqlarımız arasında dostluğunu möhkəmlətməyə və inkişaf etdirməyə kömək edəcəkdir. Bu sənədlər nəinki Petru Luçinski-nin Azərbaycanda olduğu müddədə, həm də onun səfərindən əvvəlki vaxtda görülmüş böyük işin nəticəsidir. Bu sənədlər ikitərəfli münasibətlər sahəsində, dünyada baş verən proseslər barəsində həm Moldovanın, həm də Azərbaycanın principial mövqelərini əks etdirir. Başlıca isə budur ki, əsas sənəddəki müddəə ölkələrimizin dövlət müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü daha da möhkəmlətmək və inkişaf etdirmək baxımından Moldova üçün də, Azərbaycan üçün də çox vacibdir.

Bunun çox böyük əhəmiyyəti var ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə ərazi bütövlüyü, suverenlik, separatizm, terrorizmə qarşı mübarizə, hər bir ölkənin, hər bir dövlətin suveren hüquqlarına hörmət edilməsi kimi beynəlxalq hüquq normalarının müddəələri və bir çox digər cəhətlər öz əksini tapmışdır.

Söhbətlərimiz və danışıqlarımız zamanı biz dünyada baş verən proseslərlə bağlı, Moldova ilə Azərbaycanın dövlətlərarası münasibətlərinə, beynəlxalq təşkilatlarda, o cümlədən Müstəqil Dövlətlər Birliyində iştirakımıza aid, demək olar, bütün məsalələrdə baxışlarımızın uyğun geldiğini aşkara çıxardıq. Bu, çox vacibdir.

Danışıqlar və söhbətlər zamanı biz Moldovada və Azərbaycanda milli dövlət quruculuğu təcrübəsi barədə, ölkələrimizdə demokratik ləşdirmə prosesləri barədə, bazar iqtisadiyyatı prinsiplərinin bərqrar edilməsi üçün iqtisadi islahatların həyata keçirilməsi barədə də fikir mübadiləsi apardıq. Biz hər iki ölkə üçün çox mühüm bir məsələ – ərazi bütövlüyü, bir-birinə qarşı güc işlədilməsinin, hər hansı ölkənin əra-

zi və sərhədlerinin zor gücüne dəyişdirilməsinin yolverilməzliyi məsələsi bareədə fikir mübadiləsi etdi. Bu məsələlərdə, xüsusən de hem Azərbaycan, hem də Moldova dövlət müstəqilliyi əldə etdikdən sonra onların qarşılaşdırıqları münaqişələrin həlli məsələsində tam yekdil rəyde olduq.

Məlumdur ki, Azərbaycan Dağılıq Qarabağ onun tərkibindən qoparmاق məqsədile Ermənistanın ölkəməzə qarşı təcavüzü nəticəsində Ermənistanla herbi münaqişə vəziyyətinə dədir. Moldovada isə Pridnestroviedə vəziyyətlə əlaqədar münaqişə yaranmışdır. Orada da, burada da ölkələrimizin ərazi bütövlüyü pozulmuşdur. Hamiya məlumdur ki, Azərbaycanda erməni silahlı birləşmələri ərazilərimizin 20 faizini işğal etmiş, qəsb olunmuş torpaqlardan bütün azərbaycanlılar, bu rayonların sakinləri – onlar isə bir milyon nəfərdən artıqdır – qovulub didərgin salmışdır. Qaçqınlar ağır şəraitdə, çadırlarda yaşayırlar.

Əlbəttə, Pridnestroviedə baş verən hadisələr Moldovanın da suverenliyini və ərazi bütövlüyünü pozur. Buna görə də biz bu məsələlərə xüsusi diqqət yetirdik. Təkrar edirəm, biz tamamıla yekdil rəydeyik ki, bu məsələlər dinc yolla, danışqlar yolu ilə həll edilməlidir, lakin onlar istər Azərbaycanda, istərsə də Moldova Respublikasında suverenliyin, ərazi bütövlüyünün tamamıla bərpa olunması şəraitilə büsbütin və qəti şəkildə həll edilməlidir.

Bir çox digər məsələlər də müzakirə, fikir mübadiləsi, danışqlar mövzusu oldu. Başlıcası budur ki, Moldova prezidentinin Azərbaycana ilk rəsmi səfəri baş tutdu, səfər uğurla keçir, biz mühüm sənədlər imzaladıq və bütün bunlar müstəqil dövlətlərimizin tarixində, Moldova ilə Azərbaycan arasında münasibətlərin tarixində çox mühüm bir mərhələnin başlandığını göstərir.

Əminəm ki, imzaladığımız sənədlər Azərbaycan və Moldova tərəfindən heyata keçiriləcəkdir və biz daha da irəliləyərək iqtisadiyyat, elm, mədəniyyət, insani, humanitar münasibətlər sahəsində, bütün digər sahələrdə çoxcohetli əməkdaşlıq edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm. Söyü dostum, Moldova prezidenti cənab Petru Luçinskiye verirəm.

MOLDOVA PREZİDENTİ PETRU LUÇINSKİNİN BÖYANATI

– Hörmətli cənab Prezident!
Xanımlar və cənablar!

Cənab Azərbaycan Prezidenti gün yarım-iki gün ərzində baş verənlərin, demək olar, hamisini şərh etdi. Men baş verən bütün hadisələrdə şəxson iştirak etdiyimə görə ilk növbədə Prezidentə, habelə bu sənədlər üzərində işləmiş insanlara təşəkkür etmək istərdim. Sizi inandırıram ki, gələcək münasibətlərinin bünövrəsini qoyan dostluq və əməkdaşlıq haqqında əsas müqavilə ilə birlikdə 14 sənədin imzalanması ölkələr arasında o qədər də tez-tez rast gəlinən hadisə deyildir. Bunlar hamisi çox aydın şəkildə göstərir ki, dostluq əsasında əməkdaşlığımızı heyata keçirmek üçün maliyyə sahəsindən tutmuş mədəniyyətə, gənclərə, sosial problemlərədək həyatımızın bütün sahələrində zəmin var. Sənədlərin adları da münasibətlərimizin çoxcohetli olduğunu göstərir.

Çox şadam ki, prezentlərdən tutmuş iqtisadi agentlərədək bütün səviyyələrdə Moldova ilə Azərbaycan arasında belə münasibətlər yaranır. Problemlərin müzakirəsinin necə keçməsi – bizim nümayəndə heyətimiz bundan razıdır – bu qədər sayda sənədin imzalanması faktı da göstərir ki, bunların heyata keçirilməsi üçün qüvvə və imkanlarımız var.

Şübəsiz ki, qarşıda böyük iş durur. Zənnimə, biz bu sazişlərin heyata keçirilməsinə kömək edəcək mehanizmi, vasitəni tapacaqıq. Bunlar xüsusilə indi, bazar münasibətləri şəraitində işlədiyimiz vaxtda və təkcə dövlətlərərəsə və hökumətlərərəsə müqavilələrin, münasibətlərin qüvvədə olduğu deyil, həm də bir çox xüsusi şirkətlərin işlədiyi bir vaxtda vacibdir. Qanunvericilik bazası olmadan, dövlətlər arasında müvafiq mühit yaradılmışdan həmin şirkətlərin əməkdaşlıq etməsi çox çətindir. Bu şirkətlər işləmədən, onlardan real nəticə almadan, indi biz əslində qarşılıqlı investisiyaların mümkünüyünü təsvərvür edə bilmərik.

Şübəsiz, Azərbaycanın Avropa daxil olmaq, integrasiya etmək səyi və buna real imkanın olması bizi xeyli dərəcədə yaxınlaşdırır. Dünyanın ən böyük şirkətlərinin iştirak etdiyi "Əsrin müqaviləsi"nin üç il sonra nəticələrini bayram etməyinizdən bir neçə həftə sonra, burada mənə bildirdikləri kimi, bizim səfərimizin Sizin ölkənizə dövlət başçısının ilk rəsmi səfəri olması faktının özü də çox rəmzidir. Xüsü-

sən də ona görə ki, Moldova hər hansı ciddi enerji mənbələrindən məhrumdur və biz bu mənada da bir-birimizlə bağlılıq. Üstəlik, layihələr Azərbaycan neftinin Avropaya, o cümlədən onun Moldovanın yerləşən hissəsinə çatdırılmasını nəzərdə tutur.

Bir sözə, görülmüş işdən çox böyük məmənunluq duyduğumu söyləyir və əmin olduğumu bildirmək isteyirəm ki, imzalanmış sənədlərin həyata keçirilməsi və hələ nəzərdə tutulan bəzi sənədlərin hazırlanması ilə bağlı qarşısındaki mərhələ uğurlu olacaqdır.

Diqqətinizə görə təşkkür edir və size müvəffəqiyyətlər arzulayıram. Sağ olun.

Sonra Azərbaycan prezidenti Heydər Əliyev və Moldova prezidenti Petru Luçinski jurnalistlərin suallarına cavab verdilər.

S u a l : Cənab Luçinski, danışqlarınızın neftlə bağlı cəhətinə toxunaraq dəqiqləşdirmək istərdim: Moldova Azərbaycan neftinin nəqli üçün öz ərazisini tranzit kimi təklif edirmi? Əgər təklif edirsə, onda bu o deməkdirmi ki, boru kəməri onun ərazisində keçəcək və ya siz neftin göndərilməsi üçün alternativ mexanizmlər təklif edirsiniz?

P e t r u L u ç i n s k i : Biz neinki razıyıq, hətta bu barədə Strasburqda qabaqcadan danışmışıq. İndi təsdiqleyirəm, bizim bunda maraqlımız var ki, Avropaya əsas magistral çəkilərkən o, Moldovadan da keçsin, çünki bu, səmərəlidir, daha yaxın yoldur. Biz Dunay çayı sahilində terminal tikirik. Əslinə qalsa, o, nefti öz rezervuarlarına vurmaq üçün nəzərdə tutulmuşdur. Qara dəniz açıq dənizdir. Biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında da əməkdaşlıq edirik. Buna görə de bunlar iki alternativ variantdır. Bizim üçün hər ikisi əlverişlidir. Biz maliyyə məsələlərində də iştirak etmeye hazırlıq. Hansı səviyyədə və hansı dərəcədə – bunu layihəçilər müəyyənleşdirməlidir. Bu, danışqların mövzusudur. Lakin bizim burada da rəylərimiz tam uyğun gəlir. Hər şey real iqtisadi imkanlardan asılıdır.

S u a l : Mənim birinci sualım Moldova prezidentinədir. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova dördər qrupunu – GUAM yaratmışlar. Rusiya, Belarus, Qırğızistan, Qazaxıstan gömrük ittifaqı yaradmışlar. Bu strukturlar arasında nə kimİ ümumi cəhətlər var və onlar nə ilə fərqlənir? Belə formal və ya qeyri-formal təşkilatların yaradılması MDB-nin həyatı qabiliyyətinə inamsızlığa reaksiya deyilmi?

P e t r u L u ç i n s k i : «Marşall planı» adının necə yarandığını xatırlayıram. Onun müəllifi əslində Trumendir. Lakin müzakirə zamanı birinciliyi o vaxtkı dövlət katibi Marşalla verməyi qərara aldılar. Planı işleyib hazırlamaq ona tapşırılmışdı. Bizzət GUAM adının müəlliflərindən biri cənab Həsənovdur.

Bu adı bir dünya təcrübəsidir. Ölkələr öz mənafələrini həyata keçirmək yollarını axtarır. İndiki halda bunu MDB ilə qarşıdırmaq olmaz. Biz bu barədə Azərbaycan Prezidenti ilə danışdıq və indi öz rəyimi deyirəm. Hesab edirəm ki, MDB dövlət başçılarının yanvarın 23-nə təyin olunmuş görüşündə biz elə bir sənəd işləyib hazırlamalıq ki, burada MDB-ye daxil olan bütün 12 ölkənin öhdəliklərinin minimum məqdarı nəzərdə tutulsun və bu öhdəliklər onların hamısı razılaşın, sənədi öz parlamentlərində təsdiqlesinlər. Bu, qanuni olardı. Bu və ya digər dövlətlərin ikilikdə, üçlükdə, dördər səviyyəsində yaxınlaşmasına aid qalan hər şey MDB hüdudlarından kənara çıxır.

İndi dünya elə qurulmuşdur və elə deyişkəndir ki, hər bir ölkə həradasa öz maraqlarını tapır. Bu, xüsusən də əhalisi az olan ölkələrə aiddir. Biz özümüzü də bu ölkələr sırasına aid edirik və belə ölkələr dünyada çoxdur. Buna görə də GUAM-ın yaradılması siyasi cəhətlərənən tutmuş – məsələn, Azərbaycan artıq Moldovanın üzv olduğu Avropa Şurasına daxil olmalıdır və biz Azərbaycanın bu təşkilatla tezliklə daxil olmasına kömək göstərmək üçün mümkün olan hər şeyi edəcəyik – ölkənin öz nefti ilə Avropaya iqtisadi cəhətdən daxil olmasınaq həmin ölkələrin bütün maraqlarını birləşdirmək cəhdlərindən biridir. Moldova da bu yoldadır. Biz bir vaxtlar Sovet İttifaqının tərkibində idik, bir-birimizi yaxşı tanıyanq, ona görə də kömək etmək və bu hadisənin iştirakçısı olmaq niyyətindəyik.

S u a l : Mənim sualım Azərbaycan Prezidentinədir. Həm Moldovada, həm də Azərbaycanda millətlərəsi münaqişələr, separatizmə qarşı mübarizənin ümumi problemləri göz qabağındadır. Siz – İki lider öz dövlətlərinizin ərazilərində bu problemləri həll etmək üçün beynəlxalq aləmde səylerinizi birləşdirmek niyyətindəsinizmi? Ərazilərimizdə millətlərəsi münaqişələrin həllində GUAM strukturu nə kimi rol oynaya bilər?

H e y d a r Ə l i y e v : Bilirsiniz, GUAM-a daxil olan ölkələr möhbu münaqişələrdən əziyyət çekən ölkələrdir. Azərbaycanda, yəni Ermənistandan ilə bizim respublikamız arasında münaqişə var, Gürcüstanda münaqişə var, Moldovada Dnestryanı bölgə ilə bağlı münaqişə var,

Krımla əlaqədar Ukraynada böyük gərginlik və böyük mürekkeb problem var. Yəni bizi müyyəyen dərəcədə talelerimizin ümumiliyi və qarşılaşduğumuz məsələlərin, problemlərin eyniliyi bağlayır. Şübhəsiz ki, GUAM çərçivəsində və ikitərəflı münasibətlərimizdə, məsələn, Moldova ilə Azərbaycan arasında, Gürcüstən ilə Azərbaycan arasında münasibətlərdə biz bu münaqışları aradan qaldırmağın yollarını axtaracaqıq. Yeri gölmüşkən deyim ki, dünənki və bugünkü səhbətlərimiz, yəni Moldova və Azərbaycan prezidentlərinin səhbətləri zamanı biz Qafqazda, Zaqqafqaziyada vəziyyətin təhlilinə, Ermənistan-Azərbaycan münaqışının, Dnestriyani bölgədəki münaqışının tarixinin və bugünkü vəziyyətin təhlilinə xeyli diqqət yetirmişik. Ona görə də, eslinde həyatın özü bizi məcbur edir ki, öz səylərimizi bir növ əlaqələndirik və birləşdirik. İndi GUAM kimi təşkilat yaratmağımız, zənnimcə, bize kömək edəcəkdir.

Petr Luçinski : Mümkündürse, men deyilənlərə əlavə edim. Səciyyəvi haldır ki, biz bir neçə saat çəkən səhbətlərimiz zamanı çox məsələlərə toxunduq, amma bir dəfə də olsun «zorakılıq», «müharibə» və sairə kimi sözlər səslənmedi. Biz həmişə ölkələrimizdəki münaqışların sübh yolu ilə aradan qaldırılmasının yolları haqqında danışır və bu vəziyyətdən çıxmağın çarələrini, variantlarını axtarırıq.

S u a l : Cənab prezident Luçinski, Siz Bakının NATO kontekstində təklif etdiyi 16 üstəgəl 4 düsturuna necə baxırsınız? Bu istiqamətdə sonrakı addımlar necə olacaq? Bununla əlaqədar Moldova nəyə hazırlıdır?

Petr Luçinski : Deyim ki, Moldova hələ bu işdə iştirak etməyə hazır deyildir, çünki bizim ölkənin öz xüsusiyyəti var. Əgər bənəlxalq birliyin razılığı ilə hansısa addımlar atılsara, yəni hər hansı birgə sülhyaratma qüvvələri batalyonunun yaradılmasından səhbat gedir - so və buna BMT razılıq verərse, onda bu, bir vəziyyətdir. Lakin biz bu baxımdan hansısa hərbi tədbirlərin təşəbbüsüsü kimi çıxış etmirik. Biz ilk növbədə iqtisadi, mədəni və digər əməkdaşlıq diqqət yetiririk.

S u a l : Cənab Azərbaycan Prezidenti, menim sualım Sizədir, GUAM-in yaradılması Rusiyada və Birliyin üzvü olan digər dövlətlərdə açıq narazılıq doğurmazmı? Siz Rusyanın Ermənistanla imzaladığı müqavilə haqqında danışdırınız.

H e y də r Ə l i y e v : Bunlar başqa-başqa şeylərdir. Biz GUAM-da belə müqavilələr, sazişlər imzalamamışıq. Avqustun 29-da Rusiya Ermənistanla dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalamışdır. Prinsip etibarilə müqavilə normaldır, biz də Rusiya ilə

dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalamışıq. Biz Rusiya ilə Ermənistan arasında fəal hərbi əməkdaşlığı, o cümlədən Ermənistanın ərazisində Rusiya hərbi bazalarının yerləşdirilməsini, Ermənistan ərazisində hərbi məqsədlər üçün fəal istifadə olunmasını nəzərdə tutan bəndlər barəsində öz münasibətimizi bildirmişik. Nəzərə alm ki, Ermənistandakı Rusiya silahlı qüvvələrinin şəxsi heyətinin də təxminən 70 faizi ermənilərdən ibarətdir. Sənəddə hətta birge silah, hərbi sursat və sairə istehsalımı nəzərdə tutan bəndlər də var. Biz Rusiya ilə Ermənistan arasında müqavilənin bu müddəələri ilə razılaşmadığımızı bildirmiştik. GUAM-da isə belə müddəələr yoxdur. Ona görə də bunlar tamamilə başqa-başqa şeylərdir.

S u a l : Sual president Luçinskiyədir. «Dördlərin Strasburq rəsmi məlumatı»nın müəlliflərindən biri kimi, Sizin Ermənistanın hərbiləşdirilməsi və Ermənistana Rusiya tərəfindən hərbi texnika göndərilməsi faktı barədə rəyinizi və qiymətinizi öyrənmək məraqlı olardı.

Petr Luçinski : Hesab edirəm ki, MDB çərçivəsində münasibətlər, on əvvəl, açıq və səmimi olmalıdır. Bu ilin martında biz Moskvada görüşərkən mən həmin suala mətbuat konfransında təxminən cavab verdim. Dedim ki, MDB-də təminat verilmiş iki cəhət olmalıdır: iqtisadiyyat işləməlidir və münaqışlər aradan qaldırılmalıdır. Bu halda MDB həyat qabiliyyətinə malik təşkilat olar. Buna görə də hər hansı gizli danışqları qəbul etmirəm. Məsələn, Ermanistanla Rusiya arasında müqavilənin cəhətlərindən danişa bilmərəm. Bundan yalnız mətbuatdan, burada, Azərbaycandan aldığım informasiyadan xəbərim var. Lakin hesab edirəm ki, çıxış yolu hərbiləşdirmədə deyil, münaqışını dinciliklə aradan qaldırmaqdə axtarmaq lazımdır. Bundan ötrü nüfuzlu ölkələri cəlb etmək daha yaxşıdır. Onlar hərbiləşdirmədə deyil, bu münaqışının həllində öz sanballı sözünü deyə bilərlər. Bu, ümumi konsepsiyadır.

S u a l : Mənim sualım Azərbaycan Prezidentinədir. Möhtərəm Prezident, noyabrın 12-də Ermənistan prezidenti Ter-Petrosyan mərasimlərində birinə çıxış edərkən Dağlıq Qarabağ münaqışosunun nəticələri barədə bu fikirleri söyləyib: iqtisadiyyatımız yoxdur, bütün dünya bizi əleyhimizədir.

Bu, mövcud reallığın və Azərbaycan tərəfinin konstruktiv mövqeyinin ifadesi kimi qiymətləndirilə bilərmi və bu, Kopenhagen görüşünə necə təsir göstərə bilər?

H e y d ā r Ə l i y e v : Bilirsinizmi, bu, Ermənistanın özünün işidir və Ermənistan prezyidentinin özünün fikridir. Bunu Azərbaycanla bağlamaq lazım deyil. Ermənistan prezyidenti ilk dəfə olaraq Ermənistanın indiki, müasir vəziyyətini və xüsusən Azərbaycanla Ermənistan arasında mövcud olan münaqişə ilə əlaqədar, onların dediyi kimi, Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq Ermənistanın vəziyyətini təhlil edibdir, həm iqtisadi vəziyyəti, həm də siyasi vəziyyəti. Bir də ki, o öz fikirlərini bildiribdir. Mən hesab edirəm ki, Ter-Petrosyan son illər – hər halda, mən müşahide etdiyim zamanı deyirəm – ilk dəfədir ki, reallığa söykənən obyektiv bir bəyanat veribdir, həm Ermənistanın indiki vəziyyəti haqqında, həm də o münaqişənin sülh yolu ilə həll olunması haqqında. Bunu mən müsbət qiymətləndirirəm. Bunu da Azərbaycanla əlaqələndirmək lazım deyil, çünki bilirsiniz ki, Ermənistanın özü bu təcavüzü başlayıbdır, Ermənistanın silahlı qüvvələri Azərbaycanın torpaqlarını işgal edibdir, Ermənistan təcavüzkarıdır. Buna görə də indi onların özləri öz vəziyyətini əgər indi bu cür təhlil edirlərsə, bu, müsbət haldır.

S u a l : Mənim sualım hər iki prezidentədir. Siz Transqafqaz dəhlizi layihəsində Moldovanın iştirakı məsələsini müzakirə etdinizmi?

P e t r u Luçinski : Əlbəttə, müzakirə etdik. Hərçənd bu layihə hələ axıradək işlənilən hazırlanmayıb. Layihəçilər bir yerdə toplaşacaqlar. Biz də razılaşdıq ki, orada Moldovanın da nümayəndəsi iştirak etsin. Çünki layihəye Gürcüstandan sonra Ukrayna, Moldova, onların ardınca bir çox maraqlı tərəflər – Rumınıya, Türkiye, Bolqarıstan, İtaliya daxil olurlar. Demək istəyirəm ki, bu çox uzun bir yoldur. Bizim üçün əhəmiyyətli olardı ki, dəst bir ölkə kimi, Azərbaycan bizim ideyamızı dəstekləsin və hər hansı bir formada təkid etsin ki, boru kəməri Moldovadan da keçsin.

H e y d ā r Ə l i y e v : Biz bu ən böyük məsələlərdən birini müzakirə etdik və Moldovanın bütün bu prosesdə yaxından iştirakı üçün imkanları axtarıb tapmağa çalışdıq və çalışıraq. Biz buna nail olmağa çalışacaqıq.

S u a l : Cənab Luçinski, Siz MDB ölkələrinin minimal öhdəlikləri dedikdə nəyi nəzərdə tuturdunuz?

P e t r u Luçinski : Məsələ burasındadır ki, MDB ölkələrindən hər biri ağır iqtisadi vəziyyətdədir. Buna görə də onlardan hər hansı birisinin başqasının hesabına udması mümkün deyildir. Odur ki, biz kiçikdən, deyək ki, azad ticarət rejimindən əməkdaşlıq etməye başlamalıyıq, amma elə prinsiplər ki, bu prinsiplər hamını razi salsın. Mən Avropa Birliyi ilə

analojiya getirdim. O, əvvəlcə Gömrük İttifaqı adlanırdı, 22 il belə olmuşdur, sonra bir neçə il ümumi bazar adlandırıldı. Maraqlıdır ki, Benilüks ölkələri – Belçika, Niderland, Lüksemburq ümumi bazar çərçivəsində feal əməkdaşlıq edirdi və bu heç kəsi qıcıqlandırmırırdı. Biz Sovet İttifaqını dərhal, teləm-teləsik, hər hansıa bir formada geri qaytarmaq istəyirik. Bu, müstəqil dövlətlərin hissələri, reallığı ilə ziddiyət təşkil edir. Öz müstəqilliyini itirmək qorxusu var. Buna görə də belə mərkəzəqəcan hərəketlər yoxdur. Əgər biz adamların, kapitalın sərbəst hərəkəti üçün, azad ticarət rejiminin həyata keçirilməsi üçün şərait yaratısaq, onda iş gedər. Qalanlarını tekçə siyasetçilər deyil, adamlar özləri həll etməlidirlər. Siyasetçilər isə bu problemləri vəziyyət yetişdikcə həll edirlər.

S u a l : Hörmətli prezidentlər. Qarşadakı Zirvə toplantısı barədə proqnozlarınız necədir? Belə ki, biz jurnalistlərə bir-birini istisna edən proqnozlar var.

H e y d ā r Ə l i y e v : Gərək həmişə nikbin olasan.

P e t r u Luçinski : Ümumiyyətlə, Kişiyyovda biz belə razılığa gəldik: işçi qrupu – Kişiyyovda biz bu cür qrup yaratdıq – işləyəcək və azad ticarət rejimi haqqında 1994-cü ildə imzalanmış müqavilə əsasında müvafiq əlavələr və dəyişikliklər ediləcək, hamını qane edən heç olmasa bir sənədin qəbul edilməsinə cəhd göstəriləcəkdir. Zənimcə, bizi bunu etməyə həyatın özü vadar edəcəkdir. Biz bu prosedən kənarda qala bilmərik.

S u a l : Cənab Heydər Əliyev mənim belə bir sualım var: Siz Kişiyyov Zirvə toplantısından sonra MDB-yə inanırsınız mı? Düşünürsünüz mü ki, Kişiyyov Zirvə toplantısına nisbətən yanvarda daha mütərəqqi nəticələr əldə olunacaqdır? Sual prezident Luçinskiyədir: Xəzərin neft ehtiyatları barədə nə kimi ümidiiniz var?

H e y d ā r Ə l i y e v : Mən sualınıza əslində cavab verdim. Gərək həmişə nikbin olasan. Əlavə edim ki, MDB-yə inanıram, deməliyəm ki, Kişiyyovda baş vermiş hadise MDB-nin bütün tarixi ərzində ilk dəfə olmuşdur. Çoxdan vaxtı çatmış açıq, prinsipial və əsaslı səhəbat getdi. Görünür, bu labüb idi. Dövlət başçılarının əksəriyyətinin prinsipial, əsaslı, tənqidli surətdə çıxış etməsi onu göstərir ki, MDB-də hər şey qaydasında deyildir. Bununla bərabər, bu o demək deyil ki, hər şey alt-üst olmuşdur. Yox. Bizlərden hər birinin məqsədi bunları açıq demək idi: bize nə mane olur, nə üçün MDB tam dəyərlə, səmərəli orqan ola bilər, bunun səbəbi nədir? Bu səbəblər barədə hərəkət fikrini söylədi.

Zənnimcə, MDB-nin fəaliyyətini təkmilləşdirmeyin real yollarını tapmaq üçün biz bu açıq səhbətdən istifadə edə bilsək – hökmən istifadə etməliyik – onda şübhəsiz bu, MDB-nin fəaliyyətinin sonu olmayacaqdır. Bəlkə de bu, MDB-nin fəaliyyətinin yeni, daha yetkin mərhəlesinin başlangıcıdır. Biz onu dağıtmak istəmirik. Biz istəyirik ki, MDB bütün dövlətlərin maraqlarına cavab veren, onlardan hər birinin milli mənafələrini gözləyən, lakin eyni zamanda düzgün istiqamətdə inteqrasiyaya, səyrlərin birləşdirilməsinə kömək edən bir təşkilata çevrilsin. Mən bele başa düşürəm ki, vəzifə də məhz bundan ibarətdir. Buna görə də təkrar edirəm, gərək nikbin olasan. Məsələn, mən özüm nikbinəm.

Petr Luçinski: Mən də bu mövzuda danışmaq istəyirəm, çünki görünəm ki, o, mətbuat üçün çox maraqlıdır. Biz hamımız fəsəfəni öyrənmişik, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişikliyinə keçməsinin qanunauyğunluğunu bilirik. Kişinyovda da təxminən bu cür qanunauyğunluq baş verdi. 800-dək sənəd imzalanıb, amma onlar həyata keçirilmir. Açığını deyim ki, biz dövlət başçıları xəcalət çekirik. Nəcə deyərlər, «Danimarka krallığında hər şey qaydasında deyildir». Buna görə də belə açıq səhbət getdi ki, bu mexanizmdə nə isə bir şey dəyişdirilsin, o işləməyə başlasın. Azərbaycan Prezidenti doğru deyir ki, biz MDB-ni dağıtmak istəmirik, çünki adamlar onsuz da bir-biri ilə bağlı olacaqlar. Dünən biz xatırladıq ki, 12 gün bundan əvvəl Moldova frankofon, yeni fransızdilli ölkələr hərəkatının 50-ci tamhüquqlu üzvü olmuşdur, belə ki, bizim məktəblərin 70 faizində fransız dilini öyrənilər. Həmin hərəkətə Afrika ölkələri, Kanada, Belçika, İsveçrə, bir sözlə, ən müxtəlif dövlətlər daxildir. Təbii ki, biz dünyyanın müxtəlif hissələrində fəaliyyət göstərməyə çalışacaqıq. Lakin biz uzun illər ərzində birlikdə yaşadığımız ölkələrlə əlaqələri kəsə bilmərik.

İkinci cəhət bundan ibarətdir ki, biz hamımız bir ruhda – kəmiyyət göstəriciləri ruhunda tərbiye edilmişik. Heyat səviyyəsinin göstəricisi kimi tonlarla pambıq, taxił, kömür bizim üçün həmişə birinci planda olubdur. Buna görə də Kişinyovda biz 10-15 sənədi imzalamadıqda hamidədi: bir halda ki, heç ne imzalanmadı, deməli, hər şey pozulmuşdur. Yox, belə deyildir. Məhz imzalamamamız onu göstərir ki, bu həyatda müəyyən bir dönüş var.

İndi de «Çıraq» yatağı haqqında məsələ barədə. Bu mənim mövqeyim deyil, mütxəssislərin verdikləri dünya qiymətidir. Bu, ikinci İran körfəzidir və size açığını deyəcəyəm, biz Moldova iqtisadiyyatını

həmin yataqdan neft və neft məhsulları əldə edilməsinə qoşmaq ümidi dindəyik. Buna görə də biz bu problemi müzakirə edirik.

Səul: Neft kəmərlərinin və Avrasiya nəqliyyat dəhlizinin sabit və fasiləsiz işləməsi üçün beynəlxalq təhlükəsizlik sistemi də yaradılmalıdır. Çünkü bunlar beynəlxalq layihələrdir. Nəqliyyat dəhlizi ətrafında ümumi beynəlxalq təhlükəsizlik sistemi yaratmaq nəzərdə tutulurmu? Siz Ermənistanın və Rusiyanın TRASEKA layihəsinin iştirakçısı olmaq istəyinə necə baxırsınız?

Həydar Əliyev: Neft kəmərlərinin təhlükəsizliyi barədə. Bəli, bu çox mühüm məsələdir və beynəlxalq təşkilatlar artıq onunla məşğul olurlar. Bu məsələ Avropa Birliyində da, Avropa İqtisad Komissiyasında da, NATO-da da müzakirə edilir. Yaxın günlər Brüsselə təxminən həmin məsələlərə həst edilmiş daha bir görüş keçiriləcəkdir. Bizim nümayəndə heyati – baş nazirin müavini Abid Şərifov, ARDNŞ-nin prezidenti Natiq Əliyev və başqaları da oradadır. Yeri gəlmışkən deyim ki, Xəzər hövzəsinin neft kəmərlərinin təhlükəsizliyi məsələsi heç də ilk dəfə müzakirə olunmur. Nə kimi tədbirlər görürləcəyini, indi hələlik söylemək çatdırır. Lakin hər halda bu məsələ beynəlxalq təşkilatların çox böyük maraq göstərdiyi, narahatlıq keçirdiyi bir mövzudur. Düşünürəm ki, biz bütün bu məsələləri onların köməyi ilə təmin edəcəyik.

O ki qaldı Ermənistanın və Rusiyanın TRASEKA layihəsində iştirakına, biz bunun üçün heç bir qadağa qoymamışq. Biz təşəbbüs irəli sürdükdə dörd ölkə idik – Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstan. Sonra bu proqrama Qazaxıstan, Qırğızıstan və Ukrayna da qoşuldu. Daha sonra Moldova, Bolqarıstan da qoşulacaq. Buna görə də əgər onların maraqlı varsa, bizim buna maneçilik törətməyə əsasımız olmayıacaqdır.

Petr Luçinski: Zənnimizcə, hər bir ölkə öz ərazisində təhlükəsizliyə, əlbəttə, təminat verməlidir. Ümumi qaydalar da olacaqdır. Yaşayib görərik. Mən sadəcə olaraq, belə bir ümidi ifadə etdim ki, həmin boru kəməri işləməyə başladıqda bu, ölkələrimizdəki münaqişli vəziyyətlərin aradan qaldırılmasına xeyli dərəcədə təsir göstərəcəkdir. İqtisadiyyat çox şeyi həll edir.

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ

8 dekabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsləm Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının dekabrın 9-11-də Tehranda keçiriləcək VIII Zirvə görüşündə iştirak etmək üçün İran paytaxtinə yola düşməzdən əvvəl jurnalistlərə qisa müsahibə verdi.

— Səfərin məqsədi aydınlaşdır. Çünkü Azərbaycan İsləm Konfransı Təşkilatının üzvüdür və bu təşkilatın Zirvə görüşündə Azərbaycanın dövlət başçısının da iştirak etməsi zəruridir. Keçən dəfə, 1994-cü ildə Mərakeşdə – Kasablankada İsləm Konfransı Təşkilatının Zirvə görüşündə bir çox məsələlər müzakirə edilmişdir. İsləm Konfransı Təşkilatı Ermənistannın Azərbaycana təcavüzündür daim pisləyir. Bu barədə 1994-cü ildə də qətnamə qəbul edilmişdir. Keçən il Cakartada İsləm Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin görüşündə də Lisbon Zirvə görüşündə qəbul olunmuş prinsiplər öz əksini tapmışdır.

Təkcə bu deyildir. Biz islam aləminin bir hissəsiyik, ona görə də bu Zirvə görüşünün işində iştirak etməliyik və öz fikirlerimizi, təkliflərimizi bildirməli, islam ölkələrinin həmşəyi üçün öz söylərimizi qymalıyıq. Məhz bu məqsəd üçün də mən Tehrana gedirəm.

S u a l : Humanitar yardım və Dağlıq Qarabağ haqqında hər hansı sənədin imzalanacağı gözlənilirimi?

C a v a b : Ola bilər ki, İsləm Konfransı Təşkilatı Ermənistannın Azərbaycana təcavüzü ilə əlaqədar qəçqinlərin vəziyyətini nəzərə alaraq təşkilatın Azərbaycana humanitar yardım göstərməsi haqqında bir qərar qəbul etsin.

S u a l : İkitərəfli görüşlər nəzərdə tutulurmu?

C a v a b : Şübəsiz, belə Zirvə toplantıları zamanı ikitərəfli görüşlər olur. Bu dəfə də bir çox ikitərəfli görüşlər nəzərdə tutulubdur. Baxarıq, vaxt nə qədər imkan versə, o qədər də görüşəcəyik.

S u a l : ATƏT-in Minsk qrupu həmsədlərinin səfərini necə qiymətləndirirsiniz?

C a v a b : Yəni həmsədlərin Azərbaycana gəlişini deyirsiniz? Yəqin ki, siz orada vardınız, mən həmsədlərin fealiyyətinə aid öz fikirərimi dedim. Onları təkrar etmək istəmirəm – bizim televiziya ilə də vərilib, qəzetlərdə də dərc olunubdur. Mən hesab edirəm ki, bu bir il müddətində həmsədlər ləng işləyiblər. İl sona çatır, biz nəzərdə tutulan arzulara gelib çata bilməmişik. Ancaq eyni zamanda hər bir belə görüş əhəmiyyətlidir. Ele bu görüşümüz də çox gərgin keçdi, çox vaxt apardı. Mən Minsk qrupunun həmsədlərinən gözlədiklərimizi indiyə qədər almadiğimiz haqqında öz fikrimi onlara bildirdim. Narazılığımı da bildirdim və tövbə etdim ki, onların ölkələrinin başçıları tərəfindən üzərlərinə qoyulmuş vəzifələri daha da məsuliyyətlə yerinə yetirsinlər. Hər halda görüş səmərəli oldu. Ayni 18-19-da Kopenhagendə ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirləri görüşəcəklər. Hesab edirəm ki, oradakı danışqlar, qəbul ediləcək qərarlar bizim üçün çox əhəmiyyətli olacaq.

S u a l : İranla ikitərəfli danışqlarda hansı məsələlər müzakirə olunaqdır?

C a v a b : Bilirsiniz, İranla ikitərəfli danışqlarda konkret məsələlər nəzərdə tutulmayıbdır. İranın yeni prezidenti ilə mənim xüsusi görüşüm olacaqdır. Bizim məqsədimiz həmişə belə olubdur ki, İran böyük qonşumuzdur və İranla əlaqələri daim yaxşılaşdırılmalıdır. Biz bu barədə üzərimizə düşən vəzifələri öz tərafımızdan yerinə yetiririk. Mən bu dəfə də çalışacağım sübut edəm ki, İran ilə Azərbaycan arasında hər bir dövlətin xüsusiyyətini nəzərə alaraq normal, sıx dostluq əlaqələri olmalıdır və İran hökuməti də bu barədə öz üzərinə düşən adımları atmalıdır.

İNDONEZİYA JURNALİSTLƏRİ İLƏ MÜSAHİBƏ

Tehran

8 dekabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehran-da İndoneziyanın xarici işlər naziri Əli Alatas ilə görüşündən sonra bu ölkənin jurnalistlərinə müsahibə verdi.

S u a l : Cənab Prezident, bizim ölkənin xarici işlər naziri ilə görüşünüz barədə bir neçə kəlmə deyə bilərsinizmi?

C a v a b : İndoneziyanın xarici işlər naziri ilə mənəm çok məzmunlu, dəyərli görüşüm oldu. Biz çox yaxşı danışq apardıq, danışığımızın əsas mövzusu Azərbaycan-İndoneziya əlaqəlerinin bugünkü vəziyyətinin və onu inkişaf etdirmək yollarının müzakirəsindən ibarət idi.

S u a l : İndoneziya ilə əlaqələrə Azərbaycan neçə əhəmiyyət verir?

C a v a b : Biz bu əlaqələrin genişləndirilməsinə çox böyük əhəmiyyət veririk. Biz İndoneziyanı dünyadan böyük və islam aləminin çox nüfuzlu dövlətlərindən biri hesab edirik. Ölkələrimizin əlaqəlerinin həzirki vəziyyəti çox yaxşıdır. Bu əlaqələr dostluq əlaqələridir. Hesab edirəm ki, bu əlaqələri daha da genişləndirmək üçün həm İndoneziya, həm də Azərbaycanda çox böyük imkanlar vardır və biz bu imkanlardan istifadə etməliyik.

S u a l : Azərbaycan ilə İndoneziya arasındaki əlaqələrin inkişaf etdirilməsi haqqında konkret ideyanız varmı?

C a v a b : Bəli, vardır. Biz iqtisadi əlaqələri çox inkişaf etdirə bilərik. Azərbaycanın da, İndoneziyanın da bu sahədə böyük imkanları vardır. Ümumiyyətlə, Azərbaycan Qafqazda yeganə müsəlman ölkəsidir. Azərbaycan ilə İndoneziya arasında iqtisadi, elm, mədəniyyət sahəsində əlaqələr eyni zamanda bizim siyasi əlaqələrimizə söykənməlidir. Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür.

S u a l : Cənab Prezident, Siz Azərbaycan ilə İndoneziya arasındaki ticarət əlaqələrində hansısa bir çətinlik, maneə görüsünüz mü? Əgər maneə varsa, onun aradan qaldırılması yollarını nədə görürsünüz?

C a v a b : Xeyr, elə bir maneə yoxdur. Mən güman edirəm, biz bu işləri sadəcə, yaxşı təşkil etməliyik.

Mən İndoneziya prezidenti Suxartonu Azərbaycana rəsmi sahərə dəvət etmişəm. Bu gün sizin ölkənin xarici işlər nazirini də Azərbaycana ziyarətə dəvət etdim. Bütün bunlar onunla əlaqədardır ki, biz İndoneziya ilə əlaqələri genişləndirmək isteyirik.

J u r n a l i s t : Çox sağ olun, cənab Prezident.

TEHRANDA XARİCİ ÖLKƏLƏRİN JURNALİSTLƏRİ İLƏ MÜSAHİBƏLƏR

Tehran

10 dekabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tehran Zirvə görüşünün ikinci günü İranın «Əhrar» qəzeti müxbirinin suallarına cavab vermişdir.

S u a l : İranla Azərbaycan arasında əlaqələrin genişləndirilmesi haqqında nə demək olar?

C a v a b : İranla Azərbaycan arasındaki əlaqələr dostluq, qardaşlıq xarakteri daşıyır və güman edirəm ki, bu əlaqələr bundan sonra daha da yüksəklərə qalxacaq, genişlənəcək, daha da çox inkişaf edəcəkdir. Ümidvaram ki, İranın prezidenti cənab Xatəmi ilə mənim görüşüm zamanı – bu gün bizim xüsusi görüşümüz olacaq – biz bu məsələləri müzakira edəcəyik və düşünürəm ki, fikirlərimiz eyni olacaqdır.

S u a l : Qarabağ savaşı ilə bağlı olaraq bu konfransdan nə kimi istekləriniz var?

C a v a b : İsteklərimiz odur ki, bu konfrans Ermənistani bir təcavüzkar kimi məhkum etsin. Ermənistani Azərbaycana təcavüz edib, Azərbaycanın torpaqlarının 20 faizini işğal edibdir, bir milyondan artıq azərbaycanlı, müsəlmanların qardaş-bacılıları yerlərindən-yurdalarından zorla çıxarılib, çadırlarda yaşayırlar. Ona görə də bu konfrans Ermənistani bir təcavüzkar kimi məhkum etməlidir.

S u a l : Xəzər dənizinin hüquqi rejimine necə baxırsınız?

C a v a b : Xəzər dənizinin hüquqi rejimi çox normal həll olunacaqdır.

S u a l : Zirvə görüşünü necə qiymətləndirirsınız?

C a v a b : Çox yüksək qiymətləndirirəm.

Azərbaycan Prezidenti Heydər Əliyev həmin gün İranın «İqtisadiyyat dünyası» qəzeti və İRNA agentliyi müxbirlərinin də suallarına cavab vermişdir.

S u a l : Azərbaycan ilə İranın gələcək əməkdaşlığı haqqında fikri-nizi bilmək istərdim.

C a v a b : Azərbaycan ilə İranın əməkdaşlığı yaxşıdır. Biz dost ölkələrik, münasibətlərimiz dostluq və əməkdaşlıq xarakteri daşıyır. Bütün tarixi əlaqələrimiz, tarixi keçmişimiz, bir dinə mensub olmağımız, adət-ənənələrimiz ölkələrimizin, Azərbaycan və İranın feal əməkdaşlıq etməsi və dostluq münasibətləri saxlaması üçün çox sanballı bünövrə yaratmışdır. İndi belə əməkdaşlıq var, amma mən hesab edirəm ki, bu, kifayət deyildir. Biz bütün sahələrdə – iqtisadiyyatda, elm, texnika, mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməliyik. Ümidvaram ki, prezident cənab Xatəmi və İranın digər rəhbərləri ilə görüşlərimiz zamanı bu məsələləri müzakirə edəcək və əməkdaşlığını daha da inkişaf etdirmək üçün tədbirlər müəyyənləşdirəcəyik.

S u a l : Zirvə görüşündən nə gözlüyirsiniz?

C a v a b : İslam Konfransi Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının VIII görüşü bütünlükdə islam dünyasının, islam birliyinin, həmroyliyinin daha da möhkəməlnəsi üçün, o cümlədən müsəlman ölkələrinin mənafelərinə toxunan bir çox kəskin məsələlər – münaqişələr, təcavüzlər və sairə barədə çox mühüm qətnamələr, qərarlar qəbul edəcəkdir. Ümidvaram ki, Ermənistandan Azərbaycana qarşı təcavüzü haqqında da xüsusi qətnamə qəbul edəcəkdir. Ermənistandan Azərbaycan ərazisinin 20 faizini işğal edib, bir milyondan çox azərbaycanlı öz yurdlarından zorla qovulub çıxarılmışdır və qazçın vəziyyətində yaşayır. Hesab edirəm ki, bu təcavüzü pisləyən qətnamə qəbul olunacaqdır. Ümidvaram ki, Azərbaycan qəzqinlərinə humanitar yardım göstərilməsi barədə də qətnamə qəbul ediləcəkdir. Bütün islam dünyasına aid olan böyük qətnamələr də, ayrı-ayrı lokal problemlərlə, o cümlədən Azərbaycanla bağlı qətnamələr də olacaqdır.

S u a l : Xəzər dənizinin mineral ehtiyatlarından istifadə olunması barədə ölkənin mövqeyi və təklifləri necədir?

C a v a b : Xəzər böyük neft və qaz ehtiyatları olan dənizdir. Azərbaycan Xəzər dənizindən neft və qaz çıxarılması ilə çoxdan məşğul olur. Biz bu işlə hələ əsrin əvvəlində məşğul olmağa başlamışıq. Lakin 50 il bundan önce bu iş xüsusişlərə genişlənmişdir. Xəzər dənizinin Azərbaycan sektorunda olan yataqlarda iş görürük.

S u a l : Cənab Prezident, Azərbaycan bu Zirvə görüşündən nə gözlayır?

C a v a b : Biz isteyirik ki, islam ölkələri daha da həmrəy, bir-biri ilə mehriban, dost olsunlar. İslam aləmi dünyada gedən proseslərdə islam mədəniyyətini, mənəviyyatını, dinini daha da qorusun, müsəlman xalqlarının, ölkələrinin hüquqlarının pozulmasının qarşısını alsin.

S u a l : Cənab Prezident, bu hüquqların pozulmasının qarşısını almaq üçün Sizce, nə etmək lazımdır?

C a v a b : İslam ölkələri daha da birgə olmalıdır, bir-birinin dərdinə qalmalı, kömək etməli, six əlaqə saxlamalıdırular.

S u a l : Bu Zirvə görüşü Ermənistan-Azərbaycan münaqişesinin həlli üçün nə iş göre bilər?

C a v a b : Cox iş görə bilər. Təəssüflər olsun ki, ancaq qətnamələr qəbul edir. Üç il bundan önce Mərakeşdə bir qətnamə qəbul edildi, Ermənistan təcavüzkar kimi pisləndi, məhkum olundu və bu, dünyaya elan edildi. Əlbətə, beynəlxalq aləmdə ictimai rəy üçün bunun əhəmiyyəti var. Ancaq hesab edirəm ki, bu təşkilat səsini daha da gur çıxara bilər, tələb edə bilər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından dərhal çıxsın, müsəlmanlara qarşı belə təcavüz etməsin. Əlbətə, islam ölkələri bir olsa, bunu edə bilərlər.

S u a l : İranla Azərbaycan arasındaki əlaqələr barədə nə deyə bilərsiniz?

C a v a b : Bu əlaqələr yaxşıdır. Daha da yaxşı olmalıdır. Mən İran prezidenti cənab Xətəmi ilə görüşüb danışıqlar aparacağam. Cox məmənunam ki, İranda president seçimləri demokratik qaydada keçibdir. Həmin demokratik seçimlər nəticəsində cənab Xətəmi prezident seçilibdir. Mənim də onunla görüşə böyük marağım vardır və bizim görüşümüz olacaqdır, biz bir sıra məsələləri müzakirə edəcəyik.

Azərbaycan Prezidenti Heydər Əliyev İranın «Əsr-e-Azadı» qəzetinin redaktoru doktor Vahid Peyhanın suallarına da cavab vermişdir.

S u a l : Cənab Prezident, deyirlər ki, Brejnevin hakimiyyəti dövründə Azərbaycanda bolluq idi. Bu doğrudan da belə idi? Siz Azərbaycan Prezidenti seçiləndən, neft müqavilələri imzalayandan sonra deyirlər ki, Azərbaycan Küveyt kimi varlı bir ölkə olacaqdır. Bu barədə nə deyə bilərsiniz?

C a v a b : Brejnevin hakimiyyəti dövründə yox, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman respublikada bolluq olubdur. Axi Azərbaycana Brejnev rəhbərlik etmirdi. O vaxt Azərbaycanın rəhbəri Heydər Əliyev idi, Brejnev isə Moskvada oturmusdu. Azərbaycanda görülen işləri Azərbaycanın rəhbərliyi özü aparır. O vaxt doğrudan da bolluq idi, yaşayış çox yaxşı idi. Ancaq 1982-ci ilin ikinci yarısından Azərbaycanın iqtisadiyyatına zərərlər dəymişdi. Xüsusən, Ermənistənin Azərbaycana təcavüzü başlayandan sonra respublikamızda iqtisadiyyat inkişaf etmədi, məhsul istehsalı aşağı düşdü.

Bizim son iki ildə Azərbaycanda apardığımız iqtisadi islahatlar nəticəsində, şübhəsiz ki, bazar iqtisadiyyatını tətbiq etmək, insanlara sərbəstlik vermək, xarici ticarəti sərbəstləşdirmək və xarici ölkələrlə ticarət əlaqələrini genişləndirmək sayəsində ölkəmizdə iqtisadiyyat artıq dirçəlir. Əgər 1988-1989-cu illərdən təq 1995-ci ilə qədər Azərbaycanda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı məhsulları istehsalı ilbəl aşağı düşürdü, indi biz bunun qarşısını almışq. 1996-ci ildə artım başlayıb, 1997-ci ildə məhsul istehsalının artımı dəha da çox olubdur.

Bu artım nədən ibarətdir? İqtisadçılar bilir, bəlkə siz də bilirsınız – ümumi daxili məhsul iqtisadiyyatın səviyyəsini müəyyənləşdirən göstəricidir. Azərbaycanda ümumi daxili məhsul istehsalı bu il əvvəlki ilə nisbətən beş faiz artıbdır. Sənaye məhsulu istehsalı aşağı düşməyibdir, təxminen bir faiz artıbdır. İnsanların pul golürü 50 faiz artıbdır. Inflyasiya tamamilə yox olubdur. 1994-cü ildə respublikada inflasiya 1600 faiz təşkil edirdi. Bu, 1995-ci ildə 84 faiz, 1996-ci ildə 6 faiz olmuşdur. Indi inflasiyanın dərəcəsi sıfırdır. Bunlar iqtisadiyyatın, maliyyənin vəziyyətini əks etdirən ən əsas göstəricilərdən biridir. Son vaxtlar mənətin dəyəri dollara nisbətən artır. Bu da çox yaxşı göstəricidir.

Biz ərzəq bolluğu təmin etmişik. Vaxt var idi ki, respublikada ərzəq məhsulları çatışmırı. Hələ Sovet İttifaqı vaxtında da, məsələn, 1981, 1982-ci illərdə də bəzi ərzəq məhsulları çatışmırı. Mən 1982-ci ildə Moskvaya işləməyə getdim. Amma indi bolluqdur. Çünkü biz kənd təsərrüfatını özəlləşdirmişik. Iləyvandarlığı tamamilə özəlləşdirmişik, mal-qarani kəndlilərə vermişik. Kəndli keçmiş Sovet İttifaqı dövründəki kolxozlardakına nisbətən indi mal-qaraya daha yaxşı baxır. O dövründə həm mal-qaraya yaxşı baxmırlılar, həm də məhsulu uğurlayırdılar. Amma indi inək də, qoyun da, keçi də kəndlilin özünüdür. Bilir ki, heyvana nə qədər yaxşı yem versə, yaxşı bəsləsə, o qədər də çox süd,

ət, gelir götürəcəkdir. Bununla da ət, süd məhsulları artacaqdır. Bu, ar-tıq öz nəticəsini verir.

Biz torpaqları camaata paylamışıq. Torpaq əvveller dövlət mülkiyətində idi, insanların deyildi. O yerde ki torpaqları camaata paylamışıq, orada insanlar torpaqdan daha səmərəli istifadə edir, daha çox mən-fət götürürler. Eyni zamanda bugda, başqa məhsullar istehsal edir, gə-tirib satır, bolluq yaradırlar. Ona görə də bizdə kənd təsərrüfatı məhsulları daha da artır, bu sahədə bolluq vardır. Doğrudur, əhalinin hamisini bu məhsulları almağa imkanı yoxdur. Məsələn, Azərbaycanda bir milyon qaçqın var. Onlar Ermənistan silahlı qüvvələrinin işgal etdiyi torpaqlardan qaçqın düşüblər, işləmirlər, çadırlarda yaşayırlar, bu adamların vəziyyəti ağırdır. Ümumiyyətlə, bizdə hələ ki kasib yaşayan adamlar vardır. Bu da təbiidir. Baxmayaraq ki, İranda nə kolxoz, nə sovxoз olub, elə İranın özündə də kasib yaşayan adamlar var. Amma görürsiniz, indi biz sistemi dəyişdiririk, bir siyasi, iqtisadi quruluşdan digərinə keçirik. Bax, bunların nəticəsində indi respublikamızın iqtisadiyyatında dirçəliş vardır. Bu dirçəliş də get-gedə artır. Bunlar hamısı ölkəmizdəki mövcud imkanlardan meydana gələn nəticələrdir.

Sən neft istehsalı məsələsindən də danışdın. Bəli, biz xarici ölkələrin şirkətləri ilə birgə Xəzər dənizindəki bir çox yataqlardan neft və qaz çıxarmağa başlamışıq. O cümlədən İranın «Oyek» şirkəti Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün imzalanmış iki müqavilənin həyata keçirilməsində iştirak edir. Həmin müqavilələrin həyata keçirilməsində Rusyanın, Fransanın, İngiltərenin, Amerikanın və başqa ölkələrin şirkətləri də iştirak edir. Şübhəsiz ki, bu yataqlardan bir neçə ildən sonra xeyli çox neft və qaz hasil olunacaqdır. Biz həmin nefti və qazı dünya bazارında satanda gəlirimiz artacaqdır. Gəlirimiz artdıqca da, biz ölkəmizdə müəyyən çətinlikləri aradan qaldıracaqış və iqtisadiyyatın başqa sahələrinə sərmayə qoya bileyəyik. Halbuki indi bizim həmin sahələrə qoymaq üçün vəsaitimiz yoxdur. Bu sahələrə sərmayə qoyanda oradan da gelir götürəcəyik və beləliklə, Azərbaycanın geləcəyi çox yaxşı olacaqdır.

S u a l : Cənab Prezident, Azərbaycan mahnlarında vəten sevgisi həmişə ön planda durur. Bəs ermənilərlə nə edəcəksiniz?

C a v a b : Ermənistan silahlı qüvvələrini Azərbaycanın işgal olunmuş torpaqlarından mütləq çıxaracağıq. Biz heç vaxt torpaqlarımızın Ermənistan işgalı altında qalmasına yol verməyəcəyik. Doğrudur, üç il

yarım keçibdir ki, biz müharibəni dayandırmışıq. Nə üçün? Bilirsınız, 1988-ci ildən 1994-cü ildək altı il müharibə getdi. Həmin müharibə Azərbaycana bir şey gətirmədi, respublikamıza bələlər gətirdi – insanlar şəhid oldu, qırıldı, torpaqlarımız işgal olundu. Nə üçün? Ona görə ki, Ermənistanın arxasında bir çox dövlətlər durur, ermənilərə silah-sursat verirlər. Rusyanın Ermənistanda hərbi, əsgəri bazaları vardır. Rus ordusu Ermənistanda durubdur. Bele bir halda lazımlı gəlsə, Ermə-nistanla yenə müharibə etmək olar. Ancaq biz beş fikrə gəldik ki, mə-sələni sülh yolu ilə həll etmək daha düzgün olar. Ona görə də biz atəsi dayandırıq, atəşkəs haqqında saziş imzaladıq. İndi sülh danışqları aparırıq. Bu danışqlar da ondan ibarətdir ki, Ermənistandan işgalçı ordu-su gərək işgal edilmiş yerlərdən çıxsın, qaçqınlarımız öz yerlərinə qayıtsınlar, Azərbaycanın ərazi bütövlüyü bərpə olunsun. Dağlıq Qara-bağda yaşayan ermənilərə isə Azərbaycan dövlətinin tərkibində yüksək dərəcəli muxtarriyyət hüququ veriləcəkdir.

S u a l : Əbülfəz Elçibeyin Bakıya qayıtması nə ilə əlaqədardır?

C a v a b : Azərbaycanın hər bir vətəndaşı harada istəsə, orada yaşaya bilər. Əbülfəz Elçibey 1993-cü ildə respublika prezidenti və-zifəsini, camaati başlı-başına qoyub dağda yerləşən Kələki kəndinə getdi, orada gizləndi, öz vəzifəsini yerinə yetirmədi, fərərilik etdi. Orada dörd il yarım yaşadı. O, sonra Bakıya gəlmək istədi, gəldi. Ha-ra istəsə – Gəncəyə, Sumqayıta, Lənkərana gedə bilər. Yəni nə onun qaçmağında, nə də Bakıya qayıtmığında bizim iştirakımız yoxdur.

S u a l : Siz dünyanın ən böyük siyasətçisiniz. Dünyada üç böyük siyasi xadimdən birincisi Sizi hesab edirlər. Siz neft müqaviləsi imzalamaqla Azərbaycanı dünyada bir daha şöhrətləndirdiniz. Bayaq dediniz ki, torpağı özelleşdirmisiniz. Həmin torpaqlar camaata müftə verilibdirmi?

C a v a b : Bəli, torpağı xalqa, camaata, kəndliyə tamam müftə vermişik. O, torpaqdan özü istədiyi kimi istifadə edəcəkdir. Həmin torpağı sata da bilər, qohum-əqrəbəsinə da verə bilər. O, torpağın sahibidir. Hesab edirəm ki, o, həmin torpağı satsa da, başqasına versə də, fərqi yoxdur – torpaqdan səmərəli istifadə edəcəkdir. Ölkəmizin əkinçilikdə imkanları böyükdür. Bizim çox münbit torpaqlarımız vardır, onlardan daha çox məhsul götürmək olar. Ölkədə məhsul artacaqdır. Məhsul ar-tanda isə ərzaq bolluğu olacaqdır.

S u a l : İKT-nin VIII Zirvə görüşü başa çatandan sonra Azərbaycan-la İran arasında əlaqələr necə olacaqdır? Bu ölkələr arasında yaxşı münasibətlər var. Bundan da yaxşı olacaq, yoxsa yox?

C a v a b : İslam Konfransı Təşkilatının VIII Zirvə görüşünün bu məsələyə o qədər də dəxli yoxdur. Bilirsiniz ki, bu Zirvə görüşünə 55 ölkənin, o cümlədən də Azərbaycanın nümayəndələri gelibdir. Bu gün mən İran İslam Respublikasının prezidenti cənab Xatəmi ilə görüşəcəyəm. Biz ölkələrimiz arasındaki ikiterəfli əlaqələrin gələcəkdə necə inkişaf etdirilməsi məsələlərini müzakire edəcəyik. Mənim istəyim də, arzum da budur ki, İran ile Azərbaycan arasında dostluq, qardaşlıq əlaqəleri olsun, bizim ölkələrimizin böyük imkanlarından əməkdaşlığıımızı, o cümlədən iqtisadi əməkdaşlığını inkişaf etdirmək üçün istifadə edilsin.

S u a l : Hörmətli Prezident Heydər Əliyev, indiyədək Təbrizdə olubsunuzmu?

C a v a b : Mən Naxçıvanda yaşayarkən Təbrizə gəlmışdım. Ancaq Azərbaycanın Prezidenti kimi, 1994-cü ildə İrana rəsmi ziyyarətə gələrkən Təbrizə getmək imkənim olmadı. Təbrizə yenidən getmək arzum vardır, yəqin Allah qismət edəcəkdir.

J u r n a l i s t : İnşaallah. Çox sağ olun, cənab Prezident.

TEHRANDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərələrinin Tehranda keçirilən VIII Zirvə görüşündə iştirakı xarici və yerli kütləvi informasiya vasitələri jurnalistlərinin, müxtəlif informasiya agentlikləri müxbirlərinin diqqət mərkəzində idi. İcləslərarası fasilələr zamanı onlar tez-tez dövlətimizin başçısına yaxınlaşır, suallarına cavab verməsini xahiş edirdilər. Prezident Heydər Əliyev, həmişə olduğu kimi, bu dəfə də onların suallarına ətraflı cavablar vermişdir.

S u a l : Siz İran torosinin Xəzərin sektorlara bölünməsinə razılıq verəcəyinə inanırsınız mı?

C a v a b : Bilirsiniz, mən deyə bilmirəm ki, inanıram, ya inanmırəm. Hər bir ölkənin özünüñ siyaseti, maraqları var. Ancaq mən ona inanıram ki, gələcəkdə Xəzər dənizinin mineral ehtiyatlarından istifadə etmək üçün onun sektorlara bölünməsinin alternativi yoxdur. Mən hesab edirəm ki, bütün Xəzəryani ölkələr bu prinsipin üzərində dayanmalıdır. Nə üçün? Ona görə yox ki, bu bizim üçün əlverişlidir. Yox. Bu prinsip hər bir ölkə üçün Xəzər dənizinin mineral ehtiyatlarından səmərəli istifadə etməyə ən gözlə şərait yaranan prinsipdir.

S u a l : Sizcə, Azərbaycan neftinin noqlı üçün kəmərin İrandan keçməsinə imkanlar varmı və bundan ötrü hansı şərait mövcud olmalıdır?

C a v a b : Bizim neft kəmərinin İrandan keçməsi haqqında hələ ki, danışıqlar aparmamışıq. Ancaq bilirsiniz ki, Xəzər dənizinin Azərbaycan sektoru üzrə artıq bir neçə müqavila imzalanıb və gələcəkdə bunnar nəzərdə tutulduğundan da çox neft və qaz əldə etmək perspektivi açıbdır. Ona görə də bir yox, bir neçə kəmər ola bilər. Cənubi Azərbaycan sektoru ilə yanaşı, güman edirəm ki, Xəzər dənizinin digor sektorlarında – Qazaxıstan sektorunda da, Türkmenistan sektorunda da, başqa sektorlarda da neft hasil etmək imkanları var. Bir haldə ki, Xəzər dənizində bu qədər neft hasil olunacaq, bunu dünya bazarlarına aparmaq lazımdır. Dünya bazarlarına aparmaq üçün də cürbəcür yollar – əger onlar iqtisadi və təhlükəsizlik cəhətdən əlverişli olarsa, məqbul ola bilər.

S u a l : Siz preşident Xatəmi ilə söhbətinizdə İranın Ermənistana dəstək verməsi mövzusuna toxundunuzmu?

C a v a b : Bu mövzu bizi daim narahat edir. Biz bunu dəfələrlə bəyan etmişik və öz narazılığımızı gizlətmirik. Çünkü Ermənistən Azərbaycana qarşı hərbi təcavüz edib, Azərbaycanın torpaqlarının 20 faizini işgal edibdir və bir neçə ildir ki, onları işgal altında saxlayır. Bir milyondan çox qacqın artıq beş il keçibdir ki, çadırlarda yaşayır. Ona görə də əgər Ermənistən işgalçılıq siyasetini davam etdirmək üçün kim yardım edirse, şübhəsiz ki, o bizim tərəfimizdən bəyənilə bilməz.

Məsləhət, bilirsiniz ki, Rusyanın Ermənistənə gizli olaraq bir miylardollar dəyərində silah verməsi haqqında bu ilin əvvəlində məlumat yayıldı. Məlumatı da Rusyanın öz rəsmi dövlət orqanları açıqlar, yaydlar. Biz dəfələrlə Rusiyaya öz narazılığımızı bildirmişik, məktublar yazmışq, protest vermişik və etirazımızı bildirmişik.

İran bizim üçün dost, qonşu, qardaş ölkədir, İranın Ermənistənla həddindən artıq six əlaqə saxlaması və bəzən bunun Azərbaycanla olan əlaqəsindən daha da çoxtərəflı olması, şübhəsiz ki, bizi narahat edir və biz bunu daim deyirik.

S u a l : İsləm həmrəyliyi çerçivəsində indi bu aradan qaldırılacaqmı?

C a v a b : Bu məsələ müzakirə olunmur. Ancaq çox güman ki, İsləm Konfransı Təşkilatının VIII Zirvə görüşü Ermənistən Azərbaycana təcavüzü haqqında qətnamə qəbul edəcəkdir.

S u a l : ATƏT-in Minsk qrupu həmsədrlerinin fealiyyətinin nəticəsizliyi məsələsini Kopenhagen görüşündə necə qoymaq fikrindəsiniz?

C a v a b : Mən hələ hesab etmirəm ki, nəticəsizdir. ATƏT-in son təklifləri mövcuddur, biz onu qəbul etmişik. Ermənistənin rəhberliyi, yəni onun prezidenti də bunu qəbul edibdir. ATƏT-in Minsk qrupunun həmsədrleri bize bildirdilər ki, Dağılıq Qarabağ hələ bunu qəbul etməyibdir. Onlar da Dağılıq Qarabağla iş aparırlar ki, bunu qəbul etsin, çünki Dağılıq Qarabağ üçün də ondan yaxşı təklif ola bilməz. Ona görə də güman edirəm ki, onlar öz işlərini aparacaqlar və ATƏT-in Minsk qrupu həmsədrlerinin işi nəticəsiz deyildir.

S u a l : Cənab Prezident, Siz Elçibeyin son təkliflərini necə qəbul edirsınız?

C a v a b : Mən Elçibeyin elə bir ağlabatan təklifini görməmişəm. Ona görə də hansı sondur, hansı əvvəlkidir, mən onları bilmirəm.

S u a l : Yeni Azərbaycan Partiyasının toplantısında müxalifət tərəfindən birinci addımın atılmasıdan danışıldı. Bu necə addım ola bilər?

C a v a b : Bilirsiniz, bunu bir balaca başqa cür formalasdırıblar ki, guya birinci addım. Mən belə deməmişəm. Mən sadəcə demişəm ki, hər bir demokratik ölkədə müxalifət olmalıdır. Müxalifət olmasa, demokratiya olmaz, müxalifət olmasa, söz azadlığı olmaz, siyasi plüralizm olmaz. Müxalifət olmalıdır. Eyni zamanda onu da demişəm ki, müxalifət gərək müxalifət mədəniyyətini mənimsin. Dünyada heç bir şey göydən düşmür. Hər bir şeyi insanlar, cəmiyyət yaradır. Demokratiyanı da bir vaxtlar insanlar yaradıblar və inkişaf etdirirlər, on inkişaf etmiş ölkələr onu daim inkişaf etdirirlər.

Azərbaycanda demokratiya gəncdir, yəni beşaltı yaşı var. Demokratik ölkəmiz də gəncdir və Azərbaycan cəmiyyətindəki müxalifət də gəncdir. Şübhəsiz ki, bəzən gəncin o qədər də biliyi, təcrübəsi olmur. Ancaq həqiqətən öz yerini tutmaq istəyirə, – məsləhət, dövləti də deyirəm, müxalifəti də deyirəm – gərək dünya təcrübəsindən istifadə etsin, öz daxili xüsusiyyətlərini nəzərə alaraq inkişaf etsin və təkmilləşsin. Mən bunu həm dövlətə, həm də müxalifətə aid edirəm. Biz dövlət olaraq bunu edirik. Ancaq məndə belə fikir var ki, müxalifət 89-90-ci illərin səviyyəsində qalıbdır, ondan yuxarıya qalxa, inkişaf edə, dünyanın müxalifət mədəniyyətini, müxalifət təcrübəsini mənimseyə bilməyibdir, iqtidar-müxalifət münasibəti nadir – bunun həm təcrübəsini, həm mədəniyyətini qavraya bilməyibdir. Bilirsiniz, bu bir mədəniyyətdir, elmdir. Bunu edə bilməyəndə onlar ciąlılıq, qanunsuz hərakətlər edirlər və cürbəcür pis işlər görürələr, ona görə də bəzən əziyyət çəkirələr. Mən istəmirəm belə olsun. Ona görə mən deməmişəm ki, müxalifət birinci addımı atsın. Demişəm ki, müxalifət iqtidar-müxalifət mədəniyyətini mənimseməlidir. Biz də çalışırq bunu edək və edirik. Əgər mən bu sözləri deyirəm, demək, biz bunu müəyyən qədər mənimseyə bilmışik. Müxalifət iqtidarla öz münasibətlərini normal, dünya təcrübəsi, sivilizasiyası səviyyəsində qurmalıdır. Piket, silah, güc müxalifətinin Azərbaycanda vaxtı keçdi. Bilirsiniz ki, biz onları aradan götürdüük. Əgər siz diqqət yetirsiniz, güman edirəm, razi olarsınız ki, bu illərdə bizim en böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycan cəmiyyətini Azərbaycan xalqına, ölkəsinə, hər bir insana çox zərər və rən bu pis xüsusiyyətlərdən, xasiyyətlərdən xilas etdik.

Mən bu baxımdan demişəm. Belə olan surətdə müxalifət mədəni bir müxalifət olacaq, bileyək ki, iqtidarla nə cür davranışın lazımdır. İqtidar da onun bu seviyyəyə qalxdığını görəndə, şübhəsiz ki, normal, səmimi, milli mənafelərə uyğun olan, ancaq eyni zamanda müxtəlif fikirləri qiymətləndirəcəkdir. Məsələn, mən indi onların fikirlərinin çoxuna heç fikir vermirəm. Çünkü görünəm ki, onların dalında nə durur. Amma mən görsəm ki, onların fikirlərinin dalında həqiqətən milli mənafə, millət, ölkə, dövlət dərdi durur, onda hər bir adamın fikri bizim üçün əhəmiyyətli ola.

S u a l : Siz Türkmenistan prezidenti Niyazov ilə görüşdünüz və yəqin ki, Xəzərdəki mübahisəli neft yataqları barədə səhəbət getdi. Bu haqda nə deyə bilersiniz, məsələni həll etdinizmi?

C a v a b : Bəli, mən prezident Niyazov ilə görüşdüm. Biz qonşuyuq, problemlərimiz çoxdur. Biz xüsusən beynəlxalq teşkilatlara, toplumlara golməyimizdən istifadə edərək tez-tez görüşürük. Dünən də belə bir imkan oldu və mən onunla görüşdüm. Biz ikitərəfli münasibətlərimizlə bağlı bir neçə məsələni, o cümlədən Türkmenistanla Azərbaycan arasında sünü surətdə yaradılmış mübahisə haqqında məsələni müzakirə etdik. Bir halda ki, belə bir məsələ ortaya çıxbı və artıq mübahisə mövzusuna çevrilibdir, biz – iki prezident razılığa gəldik ki, Türkmenistan-Azərbaycan birgə işçi qrupu yaradıaq. O, mübahisə xarakterli bütün məsələləri – Türkmenistanın, Azərbaycanın qaldırıqları məsələləri nəzərdən keçirsin, sonra isə özünün qəti fikirlərini, təkliflərini bizim müzakirəmizə təqdim etsin. Biz belə qərar qəbul etmişik və mən bu işə başçılıq etməyi xarici işlər nazirinə tapşırışam.

S u a l : Həmin komissiyanın işinin nəticələri bütün beş dövlət barəsində Xəzərin statusu məsələsini həll etmek üçün əsas ola bilərmi?

C a v a b : Bilirsiz, Xəzərin statusu ona görə həll olunmayıb ki, Türkmenistan ilə Azərbaycan arasında mübahisə var idi. Qeyd edim ki, Xəzərin statusu haqqında məsələ ilk dəfə 1994-cü ilin payızında – Azərbaycan bir çox xarici şirkətlərlə «Əsrin müqaviləsi» adı almış müqavilə bağladıqdan sonra qaldırılmışdır. Bundan sonra bezi ölkələrin müəyyən dairələrində Xəzər dənizinin statusunu müeyyenləşdirməyin zəruriliyi barədə məsələ qaldırdılar. Yəni bu köhnə məsələdir. O ki qaldı Türkmenistanın iddialarına, bunlar yaxın vaxtlarda, bu ilin yayında meydana çıxbıdır.

J u r n a l i s t : Mənçə, mayda.

H e y d a r Ə l i y e v : Yox, istəyirəm biləsiniz – mayda mən Aşqabadda EKO-nun sessiyasında olanda bu məsələ əsla yox idi. Mən orada iki gün qaldım, prezident Niyazov ilə görüşdüm. Heç kəs mənə bu suali vermedi. Türkmenistan prezidenti də bu barədə mənə heç bir şey demədi. Bu məsələ sonradan, iyulun əvvəlində, özü də bizim üçün gözənlənilməden qalxdı. Biz indiyədək də gumanla başa düşürük ki, bu nə ilə əlaqədar edilmişdir. Hər halda edilmişdir.

Xəzərin statusu haqqında məsələ üç ildir müzakirə olunur, Türkmenistanla mübahisə isə yarım ildir meydana çıxbıdır. Bunlar bir-biri ilə bağlı deyildir.

S u a l : Bəs nə ilə əlaqədar meydana çıxmışdır?

C a v a b : Bunu Türkmenistandan soruşmaq lazımdır.

S u a l : Sizin buradakı nitqinizin mətni yayılmışdır və többi ki, onun xeyli hissəsi Qarabağ üstündə Ermənistan ilə münaqışəyə həsr edilmişdir. Prinsip etibarilə Siz Zirvə görüşündə islam ölkələrindən həmrəylilik, yoxsa, daha ciddi addım gözləyirsiniz? Sizin nitqinizdə həmçinin deyilir ki, Ermənistan regionun ölkələri üçün təhlükə törədir. Bu isə Ermənistanın hərbi cəhətdən güclənməsinin daha geniş təfsiri deməkdir.

C a v a b : Mən bunu onunla əlaqədar demişəm ki, Ermənistan Rusiyadan qanunsuz olaraq, gizli surətdə bir milyard dollarlıqdan çox silah, hərbi sursat, texnika almışdır və avqustun 29-da Rusiya ilə Ermənistanın arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanıb və onun bir sıra bəndləri çox sıx hərbi əməkdaşlığı nəzərdə tutur. Şübhəsiz ki, bu bizi narahat edir, biz öz narahatlılığını gizlətmirik. Mən bu barədə Kişinyovda MDB ölkələri dövlət başçılarının görüşündə demişəm, Boris Nikolayeviç Yeltsinə bu haqda məktub yazmışam, Rusiyaya rəsmi nota vermişik. Biz Ermənistan ilə Azərbaycan arasındaki münaqış aradan qaldırılmayınca, Rusiya-Ermənistan müqaviləsinin bu bəndlərinə etiraz edirik. Çünkü münaqışının mövcud olduğu, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ABŞ və Fransa ilə birlikdə Rusiya Minsk qrupunun həmsədri kimi, münaqışının sülh vasitəsilə həlli ilə məşğul olduğu bir vaxtda Rusiyanın Ermənistana silah göndərilməsini və s. nəzərdə tutan hərbi əməkdaşlıq haqqında müqavilə imzalaması tamamilə qeyri-normaldır. Biz buna bigənə qala, bundan narahat olmaya bilmərik. Səbəb bunlardır.

Zirvə görüşündən nə gözlədiyimə gəldikdə isə, Ermənistanın Azərbaycana qarşı tecavüzünü pisleyən və Ermənistan silahlı birleşməlerinin Azərbaycanın işgal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən bir sıra müddeələri olan qətnamə layihəsi var.

Azərbaycan Prezidenti Heydər Əliyev dekabrın 11-də Tehranda Suriyanın TV-2 kanalının direktoru doktor Yəhya Əl-Əriziyə müsahibə vermişdir.

S u a l : Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev, Zirvə toplantısı haqqında Sizin fikirlərinizi bilmək istərdim.

C a v a b : Hesab edirəm ki, Zirvə toplantısı çox əlamətdar hadisədir. Bu, islam ölkələrinin birliyini, həmçəyişini bir daha nümayiş etdirir.

S u a l : Zirvə toplantısında qəbul olunmuş qərar ve qətnamələr necə həyata keçə bilər?

C a v a b : Şübhəsiz ki, bu bütün ölkələrdən asılıdır. Ancaq mən hesab edirəm ki, qəbul olunmuş qərarlar həyata keçəcəkdir.

S u a l : Siz Suriya ilə Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?

C a v a b : Təəssüf olsun ki, indiyədək bu əlaqələr yaxşı inkişaf etməyibdir. Suriya ilə Azərbaycan qədimdən bir-birinə çox yaxın, dost ölkələr, xalqlar olublar. Azərbaycan Sovetlər İttifaqının tərkibində olanda da Suriya ilə Azərbaycan arasında əlaqələr olubdur. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Azərbaycanla Suriya arasında əlaqələr mənim arzu etdiyim seviyyeyə qalxa bilməyibdir. Biz bundan narahatlıq. Ona görə mən bir ay bundan önce Azərbaycanın xarici işlər nazirini Suriyaya rəsmi səfərə göndərmişdim. Prezident Hafiz Əsədə də xüsusi məktub göndərmişdim. Nəhayət, prezident Hafiz Əsəd ilə burada görüşdük.

S u a l : Bu görüşü necə qiymətləndirirsiniz?

C a v a b : Çox yaxşı qiymətləndirirəm. Çünkü bu, mənim çox qədim dostumla görüş idi. Təxminən otuz il önce bizim dostluq əlaqələrimiz yaranıb və prezident Hafiz Əsəd ilə mən bir neçə dəfə həm Suriyada, həm Azərbaycanda, həm də Moskvada görüşmüşəm. Amma on iki il idı onu görməmişdim. Odur ki, bu görüş mənim üçün şəxsi nöqtəyi-nəzərdən çox əhəmiyyətlidir, çox sevindirici haldır. Eyni zamanda görüş zamanı biz Suriya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi

məsələlərini müzakirə etdik və bu barədə eyni fikirdə olduq. Bu görüş zamanı mən Azərbaycanın Suriyayafovqələdə və səlahiyyətli səfərini təyin etdim. Bu onu göstərir ki, görüşümüz çox məhsuldar olubdur.

J u r n a l i s t : Mən bu görüşlərin və əlaqələrin daha da genişləməsini, dərinləşməsini arzu edirəm.

H e y d ə r Ə l i y e v : Mən da arzu edirəm.

J u r n a l i s t : Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev, çox sağlam, təşəkkür edirəm.

Azərbaycan Prezidenti Heydər Əliyev dekabrın 11-də Tehranda Ermənistan milli radiosunun müxbirinə müsahibə vermişdir.

S u a l : Heydər Əliyevi, necə bilirsınız, islam dövlətlərinin, o cümlədən İranın Ermənistan ilə Azərbaycan arasında vasitəçi kimi iştirakı na dərəcədə mümkündür?

C a v a b : Bilirsiniz, artıq bizim vasitəciliğimiz var. Özü də dönya-nın üç böyük dövləti – Rusiya, Amerika Birleşmiş Ştatları və Fransa bu məsələ ilə səyle məşğul olurlar. İndi bunu bir konara qoyub hansısa başqa vasitəçilər axtarmaq, sadəcə olaraq məqsədəyən deyildir. Mən heç bir dövlətin vasitəciliyini istisna etmirəm. Ancaq indi – konkret andan söhbət gedir – buna heç bir zərurət yoxdur.

S u a l : Yeni Siz hesab edirsiniz ki, Minsk prosesi perspektivlidir və dərin əhəmiyyəti var?

C a v a b : Şübhəsiz. Minsk prosesinə inanıram, inanıram ki, bu ilin iyundan Denverdə birgə bayanat vermiş Rusiya, Amerika Birleşmiş Ştatları və Fransanın dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini əsirgəməyəcəklər.

S u a l : Heydər Əliyevi, yəqin ki, Sizdən ötrü belə imkan az-az olur ki, Ermənistan radiosunun dinişəyiciləri Sizi eşitsinlər. Ermənistan-da Sizi xatırlayırlar və yəqin ki, Sizin də onlara nə işə deməyə sözünüz var. Siz onlara nə demək istərdiniz?

H e y d ə r Ə l i y e v : Sizdə ümumiyyətlə, bizim radioya, televiziyyaya qulaq asırlarımı?

M ü x b i r : Yox. Bilirsiniz, biz sizin televiziyanın verilişlərini tutmurraq, imkan yoxdur. Ancaq sizin radionun programını tutmağa kimin imkanı varsa, şübhəsiz ki, qulaq asır. Mənim müsahibəm Ermənistanın milli radiosu ilə veriləcəkdir.

H e y d ē r Ə l i y e v : Belə olan halda, bu mənim üçün yaxşı imkandır.

M ü x b i r : Heydər Əliyeviç, ona görə də mən Sizinlə çox danışmağa çalışıram.

H e y d ē r Ə l i y e v : Erməni xalqına müraciət edərək, ölkələrimiz arasında sülh yaratmaq üçün həm Ermənistanda, həm də Azərbaycanda sağlam qüvvələri birləşdirməyə çağırıram. Siz dediniz ki, Ermənistanda məni xatırlayırlar. Xatırlamalıdırular. Çünkü mən erməni və Azərbaycan xalqları arasında dostluğunu möhkəmləndirmək üçün bir çox illər səy qoymuşam. Orada kim nə deyir-desin, kimin nə vaxt nə etdiyi ni bir müddətdən sonra tarix dəqiq müəyyən edəcəkdir. Mən Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı, xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi üçün çox iş görmüşəm. Ermənistanda mənim çox dostlarım vardi. Dağlıq Qarabağda da çox böyük hörmət və nüfuzum var idi. Hamısı da ona görə ki, hesab edirdim və bu gün də hesab edirəm ki, Allahın, taleyin hökmü belədir ki, biz yanaşı, qonşuluqda yaşa-malıyıq. Nə ermənilər, nə də azərbaycanlılar heç yerə köçüb getməyəcəklər. Qonşular isə intilafları, xırda mübahisələri, böyük qalma-qalları və hətta düşmənciliyi də daim aradan qaldırmalıdırular ki, ən azı mehribən qonşuluqları olsun. Ən yaxşısı isə, indiyədək olan dostluğumuz olsun.

S u a l : Heydər Əliyeviç, hesab edirsınız ki, həm Ermənistanda, həm də Azərbaycanda belə sağlam qüvvələr var və biz qan tökülməsinə son qoya bilərik?

C a v a b : Var. Ermənistanda da sağlam qüvvələr var. Azərbaycanda sağlam qüvvələrin başında mən dayanıram və hesab edirəm ki, Ermənistanda prezident Ter-Petrosyan düzgün mövqe tutur. Onun həm Moskva, həm də Ermənistən mətbuatında verdiyi son bəyanatı məsələnin həllinə çox ağılli münasibətdir. Bundan sonra mən onunla həm Strasburqda, həm də Kişinyovda görüşdüm, biz onunla bu mövzu bare-sində danışdım. Hesab edirəm ki, Ermənistəndəki sağlam qüvvələr prezident Levon Ter-Petrosyanın düzgün mövqeyini dəstəkləməlidirlər. Orada sağlam qüvvələr var. Mən artıq dedim, indi Levon Ter-Petrosyan düzgün mövqe tutur. Hesab edirəm ki, mən həmişə düzgün mövqedə olmuşam. Axi biz Ermənistəndən heç nə istəmirik. Heç nə. Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüdürənin ən yüksək dərəcəsini verməyə razı olmuşuq. Daha nə lazımdır?

M ü x b i r : Axi Konstitusiyaya görə Azərbaycan unitar dövlətdir?

H e y d ē r Ə l i y e v : Ancaq unitar dövlətdə də belə struktur mümkündür. Dünyada bu cür çox misallar var. Yəni bu mümkündür. Siz bildirin ki, bizə düşməncilik lazım deyildir. Buna son qoymaq gərəkdir. Qarşılıqlı addımlar atmaq, sülhə doğru getmək lazımdır.

M ü x b i r : Sağ olun.

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRLƏ QISA MÜSAHİBƏ

11 dekabr 1997-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İsləm Konfransı Təşkilatının üzvü olan ölkələrin rəhbərlərinin Tehranda keçirilmiş VIII Zirvə görüşündə Vətənə qayıdarkən gəcə Binə hava limanında səfərin yekunları barədə jurnalistlərin suallarına cavab vermişdir.

S u a l : Tehran Zirvə görüşü qətnaməsinin Azərbaycanla bağlı başlıca istiqamətləri barədə nə demək olar?

C a v a b : Zirvə görüşü özlüyünde beynəlxalq həyatda mühüm hadisədir. Üç il bundan əvvəl Zirvə görüşü Mərakeşdə olmuşdu. Bu dəfəki Zirvə görüşündə 55 ölkə iştirak edirdi, əksəriyyəti ən yüksək saviyyədə təmsil olunmuşdu. Bir çox məsələlər müzakirə edildi. Hesab edirəm ki, Zirvə görüşü uğurla keçmiş və islam ölkələri arasında daha çox birləşdirilməsinə yönəldilən sənədlər qəbul olunmuşdur.

Bir sıra digər mühüm sənədlər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Ermənistanın Azərbaycana qarşı tacavüzünü pisləyən və Ermənistan silahlı birləşmələrinin Azərbaycandan çıxarılmasına tələb edən, münaqişənin aradan qaldırılması sahəsində Minsk konfransının, Minsk qrupunun söylərini dəstəkləyən, bu münaqişənin həlli barədə Lissabon Zirvə görüşünün qərarını təsdiqləyən sənəd qəbul olunmuşdur. Bir sözə, men razıyım.

S u a l : İran-Azərbaycan münasibətləri müzakirə edilərkən hansı mövzulara toxunulmuşdur?

C a v a b : Biz İran-Azərbaycan münasibətlərinə çox vaxt sərf etdik. Həm İranın prezidenti Məhəmməd Xətəmi ilə çox əhəmiyyətli görüşüm oldu, həm də İranın ali dini rəhbəri ayetullah Xamnei ilə görüşüm oldu. Hesab edirəm ki, biz ikitərəfli əlaqələrə aid məsələləri çox ətraflı müzakirə etdik.

TÜRKİYƏNİN «NƏRGİZ TV» TELEVİZİYA KANALININ KEÇİRDİYİ RƏY SORĞUSU

«DÜNYADA İLİN ADAMI» FƏXRİ ADI

Türkiyənin ən nüfuzlu televiziya kanallarından biri olan «Nərgiz TV»nın apardığı sorğuya görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev planetimizin siyasi xadimləri arasında birinci yer tutaraq «Dünyada ilin adamı» fəxri adım qazanmışdır. Dövlətimizin başçısı ən çox – 59 min 413 səs toplayaraq qalib gəlmış və ən yüksək ada layiq görülmüşdür. Böyük Britaniyanın baş naziri Toni Bleyr ikinci, şahzadə Diana üçüncü yeri tutmuşlar. İraq prezidenti Səddam Hüseyn dördüncü, Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton isə beşinci yerdə çıxmışlar. Aşağıdakı cədvəl diqqət yetirin:

Dünyada ilin adamı

NTV 1997-ci il	Siyasət ödülləri
Heydər Əliyev	59.413
Toni Bleyr	57.751
Ledi Diana	46.228
Səddam Hüseyn	25.069
Bill Klinton	22.307

Görkəmli dövlət xadimi, Azərbaycan Prezidenti, xalqımızın sevimli Heydər Əliyevin «Dünyada ilin adamı» adına layiq görülməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ölkəmizdə demokratiyanın inkişaf etdirilməsi, XXI əsrin astanasında Azərbaycanın dünyadan neft mərkəzlərindən birinə çevriləməsi sahəsində görkəmli xidmətinin dünya miqyasında etiraf edilməsinin parlaq nümunəsidir.

Bütün dünyada tanınmış siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyevin «İlin adamı» fəxri adına layiq görülməsi planetimizin siyaset aləmində xüsusi yeri və dərin hörməti olan Azərbaycan Prezidentinin respublikada hakimiyyətə tarixi qayıdışından sonrakı dörd ildə apardığı

məqsədyönlü siyasetin, müdrik fəaliyyətin məntiqi nəticəsidir. Ölkədə vətəndaş müharibəsi təhlükəsinə sovsuduran, Ermənistan-Azerbaycan müharibəsində uzunmüddətli atəşkəs və sülh danışıqlarında mühüm irəliliyişə nail olan, beynəlxalq məqyasda ölkəmizin nüfuzunu durmadan yüksəldən, sivil dünya proseslerinə respublikamızı fəal surətdə qovuşdurdan Prezident Heydər Əliyevin Azerbaycanda demokratik dövlət quruculuğu və insan haqlarının qorunması, fikir plüralizmi kimi bəşəri dəyərlərin bərqrərat edilməsi sahəsində xidmətləri danılmazdır. Dünyanın ən tanınmış siyasətçiləri, hətta siyasi rəqiblərimiz onun fəaliyyətinin diqqətəlayiq əhəmiyyətini döñə-döñe etiraf etmişlər.

Əminlik ki, ölkəmiz və bütün türk dünyası üçün gördüyü böyük işlərə görə layiqli qiymətini alan dövlətimizin başçısının fenomenal qüdrəti, nurlu zəkası, yenilməz iradəsi, sülhpervər siyaseti bu il de öz bəhrellərini verəcək, Qarabağ torpağı hesrətində olduğu əbədi sülhə, xalqımız səadətə, xoşbəxtliyə qovuşacaqdır.

AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI

İstanbul

14 fevral 1998-ci il

TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏLİN BÖYANATI

— Dəyərli mətbuat nümayəndələri! Dost və qardaş Azərbaycanın Prezidenti, əziz qardaşım Heydər Əliyevi öz vətənidən fərqlənməyən Türkiyədə yenidən qəbul etməkdən böyük xoşbəxtlik hissələri keçiririk. İki qardaş ölkə arasındakı dostluq və həmrəyliyi daha da gücləndirən bu cür yüksək səviyyəli səfərlərin qısa fasılələrlə təkrarlanmasıın bölgəmizdə sülh, sabitlik və rifah baxımından tələyüklü əhəmiyyət daşıdığımı xüsusile vurgulamaq istəyirəm.

Türkiyə və Azərbaycanın dirçəliş addımlarını demokratiya və sərbəst bazar iqtisadiyyatı daxilində davam etdirmək, xalqlarımızın ortaq rifahı üçün birlikdə çalışmaq əzmindədirlər.

Türkiyə və Azərbaycanın ürkədən bağlı olduqları demokratik sistem, quruculuğu təşviq edən, hüquqdan kənara çıxmışın qarşısını alacaq ictimai və siyasi nəzarət yollarını məmkün edən yeganə rejimdir.

Dəyərli qardaşım Heydər Əliyevin də döñə-döñə vurğuladığı kimi, demokratianın yaratdığı şəffaflıq səhv yola gedənlərin və hüquqdan kənara çıxanların qarşısında ən mühüm maneədir. Yalnız bunun sayəsində, yəni nəzarət mexanizmləri və hüquqi dövlət qurumlarının işləməsi sayəsində dirçəlişin davam etməsini tömin etmək olar.

Türkiyədə son dövrə təmiz cəmiyyət arzuları çörçivəsində mühüm addımlar atılmışdır. Bu mənada ortaya atılan bəzi ittiham və iddialarla səhvlerin düzəldilməsi və həqiqətlərin üzə çıxarılması üçün da beynəlxalq əməkdaşlığı ehtiyac var. Azərbaycan bu istiqamətdə bizə də faydalı olan bir təhqiqat hesabatı dərc etdirmişdir. Beləcə, iki qardaş ölkə demokratik, şəffaf bir cəmiyyət olmaq kimi müştərək məqsəddə birləşdiklərini göstərmişlər. Hörmətli qardaşım Heydər Əliyevin bu istiqamətdəki söyləri və müdrikiyi təqdirəlayıqdır.

Dəyərli qardaşım Heydər Əliyev ilə birlikdə bölgəmizdəki son hədəsləri müzakirə etdi. Qafqazın dirçəliş səylərinin müvəffəqiyətli olması üçün sülhün və sabitliyin mütələq qorunmasının zəruriliyi fikri ilə hərəkət edərək, təhlükəsizlik əsas götürülməklə hər sahədə əməkdaşlığını dərinləşdirməkdə qətiyyətimizi qarşılıqlı surətdə təsdiq etdi.

Bununla bağlı bir məqamı xüsusile vurğulamağı faydalı sayıram. Gürcüstan istor Türkiyə, istorəsə de Azərbaycan üçün misilsiz strateji tərəfdəşdir. Bu ölkənin sühl, sabitlik və rifahına çox böyük əhəmiyyət veririk. Gürcüstana və dəyərli Prezident, ortaq dostumuz hörmətli Eduard Şevardnadze yə dəstəyimizi və Gürcüstan xalqı ilə həmrəyliyimizi davam etdirməkdə qətiyyətliyik.

Yuxarı Qarabağ probleminin ATƏT-in Lissabon Zirvə toplantısında qəbul edilmiş bəyanat və ATƏT-in xarici işlər nazirlərinin Kopenhagen görüşündə Minsk qrupunun həmsəndləri tərefindən təqdim olunmuş hesabat çərçivəsində nizamlanması təməl mövqeyimizdir. Yuxarı Qarabağ münaqişəsinin aradan qaldırılması istiqamətdəki səylərimizə yeni bir ölçü vermək məqsədi ilə səfər Əli Hikmət Alpi xüsusi nümayəndəm təyin etmişəm.

Bu münasibətlə Ermənistən rəhbərliyinə də müraciət etmek istəyirəm. Qafqazın sülhə, sabitliyə və dirçəliş ehtiyacı var. Bu, «Yurda sühl, dünyada sühl» prinsipinin tələbi kimi, Türkiyə üçün əsas zərurətdir.

Azərbaycanın ərazi bütövlüyünün qorunması prinsipindən başqa bir nizamlama yolunun qəbul edilməsi mümkün deyildir. İşğala son qoyulmasının zəruriliyindən əlavə, Ermənistən rəhbərliyi öz ölkəsində başlayan seçki kampaniyasında və seçkilərdən sonra gələcək üçün doğru üstün istiqamətlər seçməli, məsələni gərginləşdirəcək hər cür addimdan çəkinməlidir. Sülhün bəhrələri ilə bölüşmək əsas məqsədimizdir. Bu mövqeyimizdə heç bir ölkəni də konara qoymurq.

Orta Asiya və Qafqazın təbii sərvətlərinin dünya bazarlarına çatdırılması baxımından Bakı-Ceyhan neft və qaz xətlərinin böyük strateji əhəmiyyət daşıdığını birlikdə təsdiqləyirik.

Eyni zamanda qarşındaki dövrə bölgəmizdə gediş-gelişin və mal dövriyyəsinin getdikcə artacağı baxımından Transqafqaz neqliyyat dəhlizinin tezliklə həyata keçirilməsi Azərbaycan ilə ortaq arzumuz və hədəfimizdir.

Əziz qardaşım, hörmətli Heydər Əliyev ilə bölgədəki digər məsələləri, bu çərçivedə İraqdakı vəziyyəti də müzakirə etdi. Bu böhranın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarını İraqın tam tətbiq etmesi və məsələnin diplomatik yollarla həll olunması barədə ortaq arzumuz olduğunu təsbit etdi.

Netice etibarilə, hörmətli qardaşım Heydər Əliyevin Türkiyəyə ziyarəti her baxımdan son dərəcə uğurlu və səmərəli olmuşdur. Bu ziyarət zamanı Türkiyə ilə Azərbaycan arasındaki dostluq və qardaşlıq tellerinin sarsılmaz, daimi və əbədi olması həqiqəti bir daha nümayiş etdirilmişdir. Hörmətli Əliyevin dəvəti ilə mən də ən yaxın vaxtda Azərbaycanı ziyaret edəcəyəm.

İki ölkə arasındaki dostluğun öz sözlərimlə dediyim kimi, hörmətli Əliyevin bir az əvvəl söylədiyi kəlmələrlə də təkrarlayacağam: Türkiyə ilə Azərbaycan arasındaki dostluq müqəddəsdir, əbədidir və sarṣılmazdır.

Təşəkkür edirəm.

* * *

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli mətbuat nümayəndələri! Hörmətli dostlar!

Mən dostum və əziz qardaşım Prezident Süleyman Dəmirəlin indi size bəyan etdiyi sözlərin hamısını təsdiq edirəm. Onun dediyi sözlər bizim eyni fikirlərimizdir. Bildirmək istəyirəm ki, bu fikirlər dünən də, bu gün də bizim ikimizin aramızda olmuş baş-başa danışqlarımız nəticəsində meydana çıxbıdır. Bu danışqların ən əsas mənəsi ondan ibarətdir ki, bizim fikir ayrılığımız yoxdur.

Türkiyə-Azərbaycan dostluğunə aid fikirlər eynidir. Mən bu barədə öz fikrimi artıq bildirdim. Əziz dostum Süleyman Dəmirəlin fikri də bəyan edildi.

Azərbaycanın problemləri, xüsusən də Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı biz daim əlaqədəyik, yəni bir-birimizlə daim məsləhətləşirik, ayrı-ayrı ölkələrdə, müxtəlif beynəlxalq təşkilatların toplantılarında görüşlərimiz olur. Biz bütün bu proseslərdə eyni fikirdəyik. Fikir də ondan ibarətdir ki, Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yalnız və yalnız sühl yolu ilə ola bilər. Biz başqa bir mümkün yol görmürük.

Ermənistan-Azərbaycan münaqişəsində 1994-cü ilin mayında ateşin kəsilməsi haqqında saziş imzalanıbdır. O vaxtdan 3 ildən artıqdır – iki-üç aydan sonra 4 il tamam olacaqdır – ateşkəs rejimindəyik. Bizim ən böyük naliyyətimiz həmin ateşkəs rejimini qoruyub saxlamaqdır. Mən bu barədə həm Azərbaycan tərəfinin, həm də Ermənistan tərəfinin səylərini qeyd edirəm. Çünkü həm Ermənistanın, həm də Azərbaycanın səyləri, bu mövqeda durması nəticəsində biz ateşkəs rejimini qoruyub saxlamışık.

Mən bu gün bir daha bəyan edirəm ki, böyük sülh müqaviləsi imzalanana qədər, yəni münaqişənin tamamılık sülh yolu ilə həll olunması barəsində anlaşma, müqavilə əldə olunana qədər Azərbaycan tərəfi ateşkəs rejimini qoruyub saxlayacaqdır ve ateşkəs rejiminin pozulmasına öz tərəfindən qətiyyən yol verməyəcəkdir. Biz buna indiyə qədər sadıq olmuşuq, bundan sonra da sadıq olacağımız.

Ümidvaram ki, Ermənistanın daxilində gedən proseslər, yəni həkimiyət deyişikliyi qanun çərçivəsində nəticələnəcəkdir və Ermənistan, xalq öz prezidentini seçəcəkdir. Güman edirəm ki, bu məsələlər həll olunandan sonra bizim danışqlarımız daha da sürətli davam edəcəkdir. Ancaq danışqların əsasını təşkil edən 1996-cı ilde ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplərdir. Yəni Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Dağılıq Qarabağın Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməsi və Dağılıq Qarabağın bütün əhalisinin – həm erməni, həm də Azərbaycan milletinə mənsub olan əhalisinin təhlükəsizliyinin təmin edilməsidir.

Minsk qrupunun həmsədləri bu prinsiplər əsasında keçən ilin sentyabr ayında təklif vermişlər. Bu təklifdə münaqişənin iki mərhələdə həll olunması nəzərdə tutulubdur. Birinci mərhələdə, Dağılıq Qarabağın ətrafında Azərbaycanın işgal olunmuş 6 inzibati rayonu Ermənistan işgalçı dəstələrindən azad edilməli, oradan zor gücünə çıxarılmış, kökük vəziyyətində yaşayan vətəndaşlarımız öz yerlərinə-yurdularına qayıtmalı və Ermənistanla Azərbaycan arasında olan kommunikasiya xələri bərpa olunmalıdır. İkinci mərhələdə, azərbaycanlılar yaşayan daha iki inzibati rayonun – Laçın və Şuşa rayonlarının işgalçı ordulardan azad olunması və bununla bərabər Dağılıq Qarabağın Azərbaycan Respublikasının tərkibində özünüidarəetmə statusu verilməsi nəzərdə tutulur.

Biz bu təklifi qəbul etmişik. Baxmayaraq ki, bu təklif bizi tam qane etmir. Yəni bizim də bu təklifi qarşı etirazlarımız vardır. Ancaq biz kompromis mövqə tutaraq bu təklifi qəbul etmişik. Ermənistan tərəfindən keçmiş prezident Levon Ter-Petrosyan bu təklifi qəbul etmişdir. Ancaq sonra Dağılıq Qarabağda olanlar və Ermənistan hökumətində bəzi şəxslər bu təklifi razılaşmadılar. İndi biz bu münaqişənin geləcəkde de bu təklif əsasında həll olunmasını istəyirik. Hesab edirik ki, bu təklifdən geri çəkilmək olmaz.

Bələliklə, indi biz Ermənistanla Azərbaycan arasında olan bu ateşkəs rejimini qoruyub saxlamaq və danışqları davam etdirmək məqsədi daşıyıraq. Bildiyimə görə, iki-üç gündən sonra Parisdə ATƏT-in Minsk qrupu həmsədlərinin – Rusiyadan, ABŞ-in və Fransanın təmsilçiləri görüşəcək və indiki durumu təhlil edəcəklər. Onların bu görüşündən sonra bizim bu barədə məlumatlarımı olacaqdır.

Qafqazda sabitliyi, sülhü, barişi qorumaq üçün çox iş görmək lazımdır. Qonşu Gürcüstan bizim üçün dost əlkədir. Gürcüstanın həyatında baş verən hər bir hadisəye biz çox diqqətlə, qayğı ilə yanaşırıq. Gürcüstanın Prezidenti hörmətli cənab Şevardnadze yə son günlər sui-qəsd, terror cəhdini olduğu bir zaman biz çox üzüldük, sarsıldıq. Mən dərhal – həmin hadisə baş verəndən 40 dəqiqə sonra Eduard Şevardnadze yə telefonla zəng etdim, ona öz həmrəyliyimi, dəstəyimi bildirdim. Sabahı gün isə Azərbaycanda Təhlükəsizlik Şurasının toplantısını keçirdim, məsələni müzakirə etdim. Biz terrorçuların axtarılıb tapılması, yaxalanması üçün Gürcüstana hər cür yardım göstərilməsini təklif etdik və bəyan etdik. Ümid edirəm ki, Gürcüstanda həkimiyət, prezident bu ölkənin dövlətçiliyini qoruyub saxlaya biləcəkdir. Gürcüstanın həm Türkiyə ilə, həm də Azərbaycanla olan dostluq əlaqələri bundan sonra da davam edəcəkdir.

Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox genişdir. Bu gün səhər iş adamları ilə görüşdə biz bu əlaqələrdən danışdım. Ancaq bir məsələ Türkiyə ictimai rəyini, Türkiyənin cəmiyyətini həmişə məraqlandırır. Bu da Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin ixrac olunması yollarıdır. Mən bu barədə bir neçə dəfə beyanatlar vermişəm. Keçən ilin may ayında burada rəsmi səfərdə olarken öz fikrimi dəfələrlə bildirmişəm. Bundan sonra da öz fikirlərimi bildirmişəm. Bu gün bir daha bildirmək istəyirəm ki, burada variantlar çoxdur. Dünyanın bir çox ölkələri, Avropa Birliyi, Dünya Bankı, Avro-

pa Yenidənqurma və İnkışaf Bankı və dünyanın başqa maliyyə, iqtisadi mərkəzləri Xəzər dənizindən gələcəkde çıxarılaçaq neftin və qazın dünya bazarlarına nəql edilməsi yollarını arayırlar.

Şübhəsiz ki, bu araşdırmları getməlidir. Çünkü cürbəcür yollar, variantlar ola bilər. Hesab edirəm ki, Xəzər dənizində və Mərkezi Asiyada, Azərbaycanda olan neft və qaz yataqları o qədər zengindir ki, bu yanacağı ixrac etmək üçün bəlkə də bir boru xətti yox, bir neçə boru xətti olmalıdır. Ancaq biz planımızda, 1994-cü ilin sentyabrında ilk imzaladığımız «Əsrin müqaviləsi»ndə yazmışıq ki, böyük boru xətti Bakıdan, Türkiye ərazisindən keçərək Ceyhana getməlidir. Biz bu fikri ondan sonra da dəfələrlə təsdiq etmişik, bu gün də təsdiq edirəm.

Men buraya gəlməmişdən bir neçə gün əvvəl bu konsorsiumun – bu konsorsiumda 11 şirkət birləşibdir – rəhbərlərini dəvət etdim, onlardan raport tələb etdim. Mənə bildirdilər ki, onlar raportu bir neçə ay içərisində tamamlayıb verəcəklər. Çünkü biz belə hesab edirik ki, bu ilin sonuna qədər, yəni payız, yayın sonuna qədər gərək bu layihə hazırlanınsın, təsdiq olunsun və inşaat işlərinə başlanınsın.

Bu gün bir daha bəyan edirəm ki, Azərbaycandakı, Xəzər dənizindəki yataqlardan çıxarılan neftin ixrac olunması üçün çəkiləcək böyük boru xətti Bakı-Ceyhan xəttidir. Bu xəttin həyatına keçirilməsi üçün Azərbaycan hökuməti indiyədək çox işlər görübdür və bundan sonra da görəcəkdir. Buna tam arxayın ola bilərsiniz.

Transqafqaz magistralı çox böyük gələcəyi olan magistraldır. Bu işə biz bir il bundan əvvəl başlamışıq. Ancaq bir il içerisinde nə qədər dəyişikliklər olubdur. Avropanın, Asiyanın nə qədər ölkələri bu Transqafqaz magistralına bağlanıblar. Burada yüksək həm Asiyadan Avropa, Avropadan Asiyaya daşınır, həm də bu magistral üzərində, de-diym kimi, neftin və qazın ixracı üçün bir neçə boru xətti tikiləcəkdir.

Türkiyə bütün bu layihələrdə, işlərdə ən mərkəz yerdedir və daim mərkəz yerde də olacaqdır. Biz bütün bu məsələlərdə Türkiye ilə əməkdaşlıq edirik və bundan sonra da əməkdaşlıq edəcəyik. Hesab edirəm ki, bu işlər gələcəkdə İpek Yolunun bərpa olunmasını təmin edəcəkdir.

Bilməlisiniz ki, artıq İpek Yoluna həm Avropada, həm də Şərqiye böyük maraq vardır. Məsələn, Yaponiyanın baş naziri hələ 5-6 ay bundan önce böyük bir məruzə edibdir və İpek Yolunun bərpa olunması üçün öz tərəflərinə lazımı tədbirlər görülməsinin nəzərdə tutulduğunu bildiribdir. Eləcə də Çin və Asiyanın başqa ölkələri İpek Yolunun

bərpaşına böyük maraq göstəriblər. Biz İpek Yolunu bərpa edirik. Türkiyə və Azərbaycan bu işlərin mərkəzində on görkəmli yer tuturlar. Bu da Türkiye-Azərbaycan və Asiya-Avropa iqtisadi əməkdaşlığının və ümumiyyətə, əməkdaşlığın çox parlaq gələcəyi olduğunu göstərir.

Türkiyə ilə Azərbaycan arasındaki dostluq əlaqələri haqqında mən dünən də, bu gün də danışmışam. Amma bu elə bir mövzudur ki, bu barədə saatlarla danışsaq da, fikir tükənməyəcəkdir. Ancaq bu gün bunu bir daha qeyd istəyirəm ki, bizim bu dostluğunumuza maneqilik etmək, dostluğunumu pozmaq, ona ləkə salmaq istəyənlər də vardır. Belələri həm Azərbaycanın, həm Türkiyənin daxilində, həm də xaricində vardır. Bizim bu dostluğunumuza qısqanlıq edən ölkələr, qruplar, dəstələr, siyasi qüvvələr az deyildir. Onlar qısqanlıq da, bəzən isə düşməncilik də edirlər. Ona görə də biz çox sayıq olmaliyiq, qısqanlıq, düşməncilik edənlərə heç bir imkan verməməliyik ki, hansısa bir xırda şeydən istifadə etsinlər.

Biz öz tərəfimizdən bunu edirik və edəcəyik. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Türkiye də bunu edir və edəcəkdir. Əziz dostum, qardaşım prezident Süleyman Dəmərəllə, hörmətli baş nazir Məsud Yılmazla dünən və bu gün apardığım danışıqların nəticəsində mən tam əminəm ki, biz bu dostluğu qorumaq üçün gələcəkdə də əlimizdən gələni edəcəyik. Bu dostluğa, qardaşlığa ləkə salanların heç birinə imkan verməyəcəyik.

Bilirsınız ki, Türkiyədə «Susurluq qalmaqla» ilə əlaqədar son vaxtlar cürbəcür danışıqlar meydana çıxıbdır. Təəssüflər olsun ki, bu qalmaqalla əlaqədar Azərbaycana aid heç bir əsası olmayan yazılar verilibdir. Baş nazir Məsud Yılmazla biz dünən bu barədə çox ətraflı söhbət etdik. Bunlara aydınlıq götürmək lazımdır və təkliflər verilməlidir. Biz öz tərəfimizdən bunu araşdırıq. Artıq siz bilirsınız, yəqin mətbuatdan məlumdur ki, biz Azərbaycanda «Avropa» otelinin tikiləməsi ilə əlaqədar baş vermiş hadisələri və orada mövcud olmuş qanun pozğunluqlarını və qanuna zidd olan cürbəcür hərəkətləri aşkarla çıxardıq. Burada xüsusi günahı olan Azərbaycanın xarici işlər naziri Həsən Həsənov günahlandırıldı və işdən konar olundu. Yəni kimse, haradasa günah edibse, kiminse suçu, sehvi varsa, biz onun üstünü heç vaxt örtmürük və örtməyəcəyik. Biz həqiqət, təmizlik istəyirik. Mənəvi təmizlik bizim üçün hər şeydən üstündür. Heç bir sərvət, para mənəviyyatı əvəz edə bilməz.

Azərbaycanda bazar iqtisadiyyatı mövcuddur. Son vaxtlar yeni iqtisadi islahatlar həyata keçirilir. Respublikada restoranlar, gecə klubları, kazinolar açılmışdır. Son illər bunlara diqqət yetirilməyibdir. Ancaq araşdırırda ki, onlar Azərbaycan xalqının milli mənəviyyatına zərər verir və milli mənəviyyatımıza zidd olan şeylərdir, ona görə biz kazinoların, gecə klublarının bağlanması haqqında qərar verdik. Bu qərarımızın da üstündə duracaqıq. Biz mənəviyyatımızı qorumuşuq, qoruyuruq. Bazar iqtisadiyyatını inkişaf etdirərək imkan verməməliyik ki, kimse korrupsiyaya, rüşvətxorluğa yol versin, öz vəzifəsindən suistimal etsin, kimse bu məsələlərdən istifadə edib Azərbaycana ləke getirsin.

Şübhəsiz ki, belə nöqsanlar, səhv'lər, günahlar və belə cinayətlər Azərbaycanın cəmiyyətində mövcuddur. Ancaq əsas o deyildir. Əsas odur ki, Azərbaycanın hökuməti, dövləti, prezidenti bütün belə mənfi halların hamısının əleyhinədir. Biz bunlara qarşı mübarizə etmişik, bundan sonra da mübarizə edə bilərik. Bəzən belə kiçik hallar böyük bir hala gəlib çıxır və bizim ölkələrimiz arasında olan dostluğa, qardaşlığı ləke getirir. Biz buna imkan verməyəcəyik.

Bilin ki, – əziz dostum Süleyman Dəmirəlin sözlərini təkrar edirəm – Türkiye-Azərbaycan, Azərbaycan-Türkiye dostluğu müqəddəsdir, əbədidir, sarsılmazdır. Bizim vəzifəmiz bu müqəddəs əlaqələri qoruyub saxlamaq və gelecek nəsillərə tövsiyə etməkdir. Sağ olun.

YAPONİYANIN NÜFUZLU KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ

*Bakı, Prezident Sarayı
18 fevral 1998-ci il*

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayında Yaponiyanın «Asaxi», «Sankey Simbun», «Nixon Keydzay» qəzetlərini, NHK televiziyasını və «Kiodo Susin» agentliyini təmsil edən jurnalistlərə müsahibə vermişdir.

Dövlətimizin başçısı Heydər Əliyev Yaponiyaya qarşidakı rəsmi səfəri ərefəsində Azərbaycan-Yaponiya əlaqələrinin hazırlı vəziyyəti, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi üçün bir sıra ölkələrin çox nüfuzlu şirkətləri ilə ARDNŞ arasında imzalanmış müqavilələrin həyata keçirilməsində Yaponiya şirkətlərinin iştirak etməsi imkanları, hasil edilən nefti dünya bazarına çıxaracaq boru kəmərlərinin marşrutları, bölgədə vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışqların gedisi, xarici ölkələrlə, o cümlədən qonşu dövlətlərlə respublikamızın qarşılıqlı surətdə faydalı əməkdaşlığının durmadan möhkəmləndirilməsi, MDB-nin perspektivləri və digər məsələlər barədə jurnalistlərin suallarına ətraflı cavab verdi.

TÜRKİYƏNİN «KANAL-D» TELEVİZYASINA MÜSAHİBƏ

Bakı, Prezident Sarayı

21 fevral 1998-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident Sarayında Türkiyənin «Kanal-D» televiziyasının baş əlaqələndiricisi və «Arena» programının rəhbəri Uğur Dündara və baş əlaqələndiricinin müavini Haluk Şahinə müsahibə vermişdir.

Qeyd etmək lazımdır ki, Türkiyədə ən nüfuzlu televiziya kanallarından biri olan «Kanal-D»nın xüsusi nümayəndə heyəti Bakıya məhz Azərbaycan rəhbərindən müsahibə almaq üçün gəlmışdır.

Dövlətimizin başçısı Heydər Əliyev 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət çərvişli cəhdlərinin baş verəməsi səbəpleri, bu cəhdlerin təşkilatçıları, Bakıda «Avropa» mehmanxanasının inşasında və istismarının təşkilində yol verilmiş qanunsuz hərəkətlər, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin perspektivləri, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən nefti dünya bazarına çıxarıcaq kəmərlərin marşrutları və digər məsələlər barədə jurnalistlərin suallarına ətraflı cavab verdi.

Azərbaycan Prezidenti Heydər Əliyev müsahibənin sonunda dedi: Sizin bu imkanlarınızdan istifadə edərək mən Türkiyə xalqına, vətəndaşlarına öz hörmətimi, sevgi, məhəbbətimi bir daha bildirirəm. Mən Türkiyəni, türk xalqını çox sevirem. Türkiyə tarixinə böyük hörmətim vardır. Mən böyük Atatürkün yaratdığı cümhuriyyəti çox yüksək qiymətləndirirəm. Arzum budur ki, Türkiyənin bugünkü rəhbərləri, onun dövlətinə, hökumətinə rəhbərlik edən insanlar Mustafa Kamal Atatürkünlə yolu davam etdirsinlər, Türkiyəni gündən-günə qüdrətli, güclü, dünyəvi bir dövlət etsinlər, Türkiyə-Azərbaycan dostluğu bundan sonra daha da inkişaf etsin.

BAKININ BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

23 fevral 1998-ci il

S u a l : Cənab Prezident, bu, «gündoğar ölkə»yə Sizin ilk rəsmi səfərinizdir. Səfər zamanı Azərbaycan-Yaponiya münasibətlərində hansı yollar açılacaqdır?

C a v a b : Cox yollar açılacaqdır. Yaponiya ilə Azərbaycan arasındakı münasibətlər son illər tədricən inkişaf edir. Yaponiya Azərbaycana maraq göstərir və biz də çox maraqlıyiq ki, Yaponiya kimi bütün sahələrdə, xüsusun iqtisadiyyatda inkişaf etmiş ölkə ilə daha da sıx əlaqələrimiz olsun. Biz bu əlaqələri artıq qururuq. Bir neçə dəfə Yaponiyanın cürbəcür səviyyəli hökumət nümayəndələrini qəbul etmişik. Yaponiyanın bəzi şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Nəhayət, Yaponiyanın baş naziri mənə rəsmi dəvət edibdir, mən də bu dəvəti qəbul etmişəm və safer ediram. Orada bir neçə dövlətlərarası, hökumətlərarası sənədlər imzalayacaqı, bir çox görüşlər keçiriləcəkdir. Baş nazırə görüşlər, danışıqlar, imperatorla görüş olacaqdır. Orada iki-palatalı parlament var, hər iki palatada görüşlər olacaqdır. Bir çox şirkətlər böyük maraq göstəriblər, müraciət ediblər ki, onlarla görüşlər olsun. Program çox gərgindir, həddindən artıq çox görüşlər nəzərdə tutulubdur. Mən hesab edirəm ki, bunlar da lazımdır, çünki biz Azərbaycانı tanıtmalıyıq. Son illərə qədər Yaponiyada Azərbaycan, demək olar, tanınmırdu. Azərbaycanı həm siyasi, həm iqtisadi nöqtəyi-nəzərdən, həm de coğrafi-siyasi vəziyyəti nöqtəyi-nəzərindən tanıtmalıyıq və guman edirəm ki, bu səfər zamanı biz buna nail olacaqıq.

S u a l : Cənab Prezident, orada neft müqavilələrinin imzalanmayıacağı nə ilə bağlıdır?

C a v a b : Bilirsiniz, yəqin ki, burada bir yanlışlıq olubdur. Yəni biz orada neft müqaviləsi inizalamağı nəzərdə tutmamışdıq. Sadəcə, bəzi şirkətlər özleri burada həddindən artıq cəhd göstərirler. Yaponiyanın «İtochu» şirkəti Azərbaycanda neft sənayesində bir-iki müqavilədə iştirak edir. «Mitsui» şirkəti var, o da bizim bir müqavilədə pay almaq istəyir. Ancaq bunların hamısını biz orada, yerində tənzimləyəcəyik, burada elə bir problem yoxdur.

S u a l : Cənab Prezident, Azərbaycan işçi qrupunun Xəzər neftinin nəqli ilə məşğul olacaq ölkələrlə konkret danışıqlar aparmasına nə vaxt razılıq verəcəksiniz? Ümumiyyətlə, regional boru kəmərleri sistemine Sizin münasibətiniz neededir?

C a v a b : Bilirləriniz, biz bu barədə Avropa Şurası ilə əməkdaşlıq edirik. Mən dünən Asiya və Avropa regionlarının Avrasiya nəqliyyat magistrallı layihesində iştirak edə biləcək bir çox ölkələrinin dövlət və hökumət başçılarına məktub göndərməmişəm. Bu, Avropa komissiyasının, o cümlədən cənab Van Den Brukun təşəbbüsü ilə edilmişdir. Onunla razlaşma əsasında mən məktub göndərməmişəm və biz mayın ikinci yarısında burada, Azərbaycanda Avropanın şimal hissəsindən başlayaraq Çin və Yaponiyaya dək həmin magistral üzərində yerləşən bütün ölkələrin dövlət, hökumət başçılarının və ya nümayəndə heyətlərinin görüşünü keçirməyi nəzərdə tuturq. Başqa sözle, İpek Yolunun bərpasına dair daha konkret işdən səhbət gedir. Yeri gelmişkən, Yaponiya bu məsələ ilə çox maraqlanır və Yaponianın baş naziri cənab Həsimotonun doktrinasında bu, çox mühüm yer tutur. Yəni biz, əslində, bu məsələ ilə artıq məşğul oluruq.

Boru kəmərleri barədə deməliyəm ki, ayın 1-də İstanbulda Türkiye, Gürcüstan, Qazaxistan, Türkmenistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir. Bu da Mərkəzi Asiyadan, Xəzər hövzəsindən Mərkəzi Avropaya boru kəmərleri çökülməsi problemi barəsindədir. Bu, Türkiyənin təşəbbüsüdür. Mən İstanbulda olarken həmin təşəbbüsü dəstəklədim və martın 1-de belə görüş keçiriləcəkdir.

S u a l : Həmin görüşdə Azərbaycanı kim təmsil edəcək?

C a v a b : Xarici işlər nazirinin müavini Əzimov. Sağ olun.

YAPONİYANIN «SANKEY SİMBUN» QƏZETİNİN MÜXBİRİ İLƏ MÜSAHİBƏ

Tokio

27 fevral 1998-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tokioda öz iqamətgahında Yaponianın «Sankey Simbun» qəzetinin müxbiri Yasua Okumuraya müsahibə vermişdir.

S u a l : Cənab Prezident, birinci sualı Sizin Yaponiyaya səfərinizi neticələri haqqındadır. Bu barədə nə deyə biliyiniz?

C a v a b : Yaponiyaya səfərimin neticələri yaxşıdır, mən bunu müsbət qiymətləndirirəm. Mən həm səfərimdən, həm də onun nəticələrindən razıyım.

S u a l : Dünən məlum oldu ki, Yaponiya şirkətləri konsorsiumu ilə Azərbaycan arasında sənədin imzalanması toxiro salınıbdır. Sabəb nədir?

C a v a b : Bilirləriniz, biz bir çox sənədlər imzaladıq. Mən buna xüsusili şəhəriyyət verirəm ki, bizim burada əsas məqsədimiz dövlətlərimiz, hökumətlərimiz arasında sənədlər imzalamaqdan ibarət idi. Ona görə də Yaponiya ilə Azərbaycan arasında iki çox mühüm sənəd – Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdəşlik haqqında birgə bəyanat və Azərbaycan Respublikası və Yaponiya arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzaladıq. Hər iki bəyanatı baş nazir cənab Həsimoto ilə mən imzaladıq. Dövlətlərimiz və hökumətlərimiz arasında başqa bir neçə sənəd də imzalandı.

«Niçimən» şirkətinə Azərbaycanda böyük bir iş vermək üçün biz Yaponianın ixrac-idxlə bankından kredit götürdük və bu barədə də müqavilə imzaladıq. Sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və Yaponianın «Mitsui» şirkəti arasında pay iştirakının verilməsi haqqında saziş, yəni Azərbaycandakı «Kürdaş» neft yatağının bir hissəsinin birgə işlənmək üçün bu şirkətə verilməsi barədə saziş imzaladıq.

Çox sənədlər imzalandı. Ancaq Yaponiya şirkətləri konsorsiumu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanması nəzərdə tutulan müqavilə imzalanmadı. Çünkü onun bəzi şərtləri hələ tam müəyyən olunmamışdır.

S u a l : Siz dəqiq deyə bilərsinizmi ki, hansı şərtləri nəzərdə tutursunuz?

C a v a b : Burada bir neçə şərtlər vardır və onlar iqtisadi məsələlərdir. Bunların hamısı mənim xatirimdə deyildir. Yəni o, dövlətlərara-si, hökumətlərərəsi müqavilə deyil ki, mən onu dəqiqliklə bilim. O, Azərbaycan Dövlət Neft Şirkəti ilə Yaponiya şirkətləri konsorsiumu arasında olan müqavilədir.

S u a l : Fevral ayının 4-də Ermənistanın prezidenti Levon Ter-Petrosyan öz vəzifəsini tərk etdi. Sizin fikrinizcə, bu, Qafqazdakı ümumi vəziyyətə necə təsir edəcəkdir?

C a v a b : Bilirləriniz, prezidentin istefaya getməsi, şübhəsiz ki, Ermənistanın daxilindəki vəziyyəti gərginləşdiribdir. İndi orada yeni prezident seçkiləri elan edilibdir və olduqca çox namızedlər vardır. Namızedlər arasında mübarizə gedəcəkdir və şübhəsiz ki, kimse seçilecekdir. Ancaq siz bilirləriniz, Ermənistanla Azərbaycan arasında hərbi münaqişə olduğuna və biz bu münaqişəni sülh yolu ilə həll etmək üçün danışıqlar apardığımıza görə indi Ermənistanda baş vermiş bu vəziyyət, şübhəsiz ki, bizim bu danışıqları lengidir.

Qafqazdakı ümumi vəziyyətə bunun indi nə cür təsir edəcəyini hələlik deyə bilmərəm. Çünkü bu, Ermənistanın daxili işidir. Amma, əlbəttə ki, bizimlə münasibətlərə bunun ehəmiyyəti vardır. Dediymə ki, bizim danışıqlar indi demək olar ki, dondurulubdur.

S u a l : Rusyanın prezidenti teklif etmişdir ki, Xəzəryani beş ölkənin gələcəkdə sammiti keçirilsin və Xəzər dənizinin beynəlxalq statusu müəyyən edilsin. Azərbaycan Prezidentinin buna müasibəti necədir?

C a v a b : Bilirləriniz, belə bir teklif çoxdan verilibdir. O, yeni bir teklif deyildir. Sammitin keçirilməsi barədə teklif verilməyibdir. Bu barədə sizdə olan məlumat dəqiq deyildir. Sadeccə olaraq, 4-5 ölkənin yüksək səviyyəli nümayəndələrinin görüşünün keçirilməsi nəzərdə tutulmuşdur. Ancaq bu da hələ son teklif deyildir. Ayrı-ayrı ölkələr bu barədə bir-biri ilə danışıqlar aparırlar. Məsələn, Türkmenistanla Azərbaycan arasında bu məsələni həll etmək üçün hem Azərbaycan, hem de Türkmenistan tərəfi böyük bir nümayəndə heyəti müəyyənləşdiribdir və mən ekspert qrupları təyin etmişəm. Bizim nümayəndə heyətimiz 15 gün bundan qabaq Türkmenistanda, Aşqabadda olmuşdur. Növbəti görüş Azərbaycanda olacaqdır.

Yaxud da ki, Qazaxistan ilə Azərbaycan arasında bu məsələni pre-zident Nazarbayev və mən bir neçə dəfə müzakirə etmişik. Rusyanın prezidenti Boris Yeltsinlə, baş nazir Çernomirdinlə, xarici işlər naziri Primakovla da bu barədə mənim danışıqlarım olubdur. Yəni belə danışıqlar, məsləhətleşmələr vaxtaşını keçirilir.

S u a l : Xəzər dənizinin statusu barədə Rusiya ilə Azərbaycan arasında müxtəlif fikirler vardır. Bu barədə nə deyə bilərsiniz?

C a v a b : Bəli, doğru deyirsiniz, burada bizim mövqelərimiz müxtəlifdir. Biz Xəzər dənizinin sektorlara bölünməsinin tərəfdarıyıq. Rusiya isə kondominium tərəfdardır. Ona görə də burada bizim fikirlerimiz müxtəlifdir.

S u a l : Siz Xəzər dənizini göl kimi qəbul edirsiniz, yoxsa doniz kimi?

C a v a b : Bilirləriniz, bu məsələ də gərək müzakirə olunsun. Bir deyir Xəzər göldür, digeri deyir dənizdir, başqa biri deyir ki, daxili su hövzəsidir. Cürbəcür fikirler vardır. Bunlar hamısı müəyyən olunmalıdır. Bu məsələ indiyədək heç vaxt müzakirə edilməyibdir. Çünkü keçmişdə Xəzər dənizinin eksər hissəsi Sovet İttifaqının olubdur. İran da cənubda Xəzər dənizinin bir hissəsinə sahib olaraq başqa bir iddia irəli sürməyibdir. İndi, Sovet İttifaqı dağılıandan sonra Xəzəryəni beş dövlət və hər dövlətin də öz fikri vardır. Bunlar hamısı müzakirə mövzusudur.

S u a l : Mənədə belə bir məlumat vardır ki, Türkmenistan, Qazaxstan və Azərbaycan eyni fikirdədir. Rusiya isə bu fikrə qarşıdır?

C a v a b : Bəli, Qazaxistanla Azərbaycan eyni fikirdədir. Türkmenistan da bu fikrə yaxınlaşdırır. Rusiya ilə İran başqa fikirdədir. Ancaq güman edirəm ki, onlar da gəlib bizim bu fikrə çatacaqlar, fikri-mizlə razılışacaqlar.

S u a l : Bu həqiqət nə vaxt olacaqdır?

C a v a b : Mən istərdim tez olsun. Amma vaxt gəlib çatacaqdır.

S u a l : Yaponiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrdən başqa, daha hansı əlaqələri görmək istərdiniz?

C a v a b : Mən istəyirəm ki, bütün sahələrdə əlaqələrimiz olsun. Biz Yaponiya ilə geniş surətdə emekdaşlıq etmək istəyirik. Baş nazir cənab Haşimoto ilə mənim dünən imzaladığım bəyanatda bunlar öz əksini tapıbdır.

S u a l : Bakıda Yaponiya jurnalistlərinə müsahibə verərkən demis-diniz ki, müasir İpek Yolunu görmək isteyirsiniz. Bununla konkret olaraq nəyi demək isteyirsiniz?

C a v a b : Bu çox mühüm bir problemdir. Biz artıq bununla çox ciddi məşğul oluruq. Biz Avropa-Asiya neqliyyat magistralları yaratmışıq. Yükler həmin neqliyyat magistralları ile artıq Mərkəzi Asiyadan Avropaya bu yolla, yəni Özbəkistan, Qazaxıstan, Türkmenistan və Qırğızıstandan Xəzər dənizi vasitəsilə bərələrlə Bakıya getirilir, buradan Gürcüstanın Qara dənizdəki Poti limanına çatdırılır, oradan ise Avropaya göndərilir. Ancaq bu, İpək Yolunun bir hissəsidir. İpək Yolunun böyük bir hissəsi isə Yaponiyadan başlamış, Avropada İspaniyaya, İrlandiyaya qədərdir. Biz dünən bu məsələni baş nazir cənab Haşimoto ilə çox ətraflı müzakirə etdik.

S u a l : Siz Bakıda Yaponiya jurnalistlərinə demişdiniz ki, Azərbaycanın iqtisadi istiqaməti Yaponiyaya doğrudur. Bu heqiqətdirmi?

C a v a b : Bilirsiniz, biz bütün ölkələrlə iqtisadi əlaqələr qurmaq istəyirik. Yaponiya da dünyada iqtisadi cəhətdən ən inkişaf etmiş bir ölkə olduğunu və texnologiya, müasir texnika sahəsində yüksək nəqliyyatlılar əldə etdiyinə görə biz bu sahədə sizin ölkə ilə əməkdaşlıq etmək istəyirik.

S u a l : Lakin şərhçilər deyirlər ki, Rusiyada Xəzər dənizi hövzəsi ölkələrinə çox təsir etmək istəyirler. Bu barədə nə fikirlərsiniz?

C a v a b : Doğrudur.

S u a l : Sizin bu barədə fikriniz necədir?

C a v a b : Fikrim belədir ki, heç bir ölkə heç bir ölkəyə təsir etməməlidir. Hər bir ölkə öz işini müstəqil görməlidir. Böyük ölkələr öz imkanlarından istifadə edib kiçik ölkələrə təsir, yaxud təzyiq etməməlidirlər.

S u a l : Sizin dediklərinizdə böyük həqiqət vardır. Bu, çox doğru ideyadır. Lakin məsələnin o biri tərəfi ondan ibarətdir ki, Azərbaycan bir çox sahələrdə, xüsusən iqtisadi sahəde Rusiyadan asılıdır.

C a v a b : Yox. Rusiya ilə bizim iqtisadi əlaqələrimiz çox genişdir. Ona görə də biz bu əlaqələri davam etdirmək istəyirik. İqtisadi əlaqələrin geniş olması heç vaxt heç bir ölkəyə hüquq vermir ki, o, başqa bir ölkəyə təzyiq etsin.

Biz Yaponiya ilə iqtisadi əlaqələri ona görə genişləndiririk ki, sonra Yaponiya biza təzyiq etsin? Biz bununla razı ola bilmerik. Əməkdaşlıq bərabərhüquqlu olmalıdır.

J u r n a l i s t : Cox sağ olun.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YAPONİYANIN «YOMIURI SİMBUG» QƏZETİNİN MÜXBİRİ İLƏ MÜSAHİBƏSİ

Tokio

27 fevral 1998-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Tokioda öz iqamətgahında Yaponianın «Yomiuri Simbun» qəzetinin müxbiri Kuniaki Uematsuya müsahibə vermişdir.

S u a l : Cənab Prezident, məlumdur ki, dünən Siz Yaponianın baş naziri cənab Haşimoto ilə görüşmüsünüz və onunla bərabər bəyənatlar imzalamışınız. Dünən Yaponianın «Mitsui» şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında saziş imzalanıb. Ümumiyyətlə, Siz Yaponiyaya rəsmi səfərinizi necə qiymətləndirirsiz və Yaponiya ilə Azərbaycan arasındaki münasibətləri necə görmək istəyirsiniz?

C a v a b : Mən Yaponiyaya rəsmi səfərimi müsbət qiymətləndirirəm və bu səfərimdən çox razıyam. Hesab edirəm ki, burada olduğum zaman Yaponiya hökuməti – baş nazir, hökumətin üzvləri ilə və bu ölkənin böyük şirkətləri ilə mənim çox səmərəli danışqlarım olubdur, bunların nəticəsində dövlətlərimiz, hökumətlərimiz arasında çox əhəmiyyətli sənədlər imzalamaşıq.

S u a l : Növbəti sualım boru kəməri haqqındadır. Eşitdiyimə görə, Siz qərb istiqamətinə, yəni Rusiyadan keçən boru kəməri ilə müqayisədə Gürcüstan və Türkiye ərazisindən keçən boru kəmərinə daha çox üstünlük verirsiniz. Nəyə görə?

C a v a b : Yox, bu tamamilə belə deyil. Biz ilkin neftin ixracı üçün iki boru kəməri tikməyi qərara almışıq. Bunların birini – Rusyanın ərazisindən Novorossiysk limanına gedən boru kəmərini tikib qurtarmışıq və bu boru kəməri ilə neft artıq ixrac olunur. İkinci neft kəmərini biz Qərb istiqamətindən – Gürcüstan ərazisindən keçirmək fikrindəyik və bu kəməri de indi tikirik. Həmin boru kəməri bu ilin sonuna dək hazır olacaqdır. Biz Rusiya ilə Qərb istiqamətini eyni tutmuşuq.

Ancaq bir də böyük neft kəməri vardır. Biz onun marşrutu haqqında son üç ildə çox axtarışlar aparmışıq. Axtarışlar nəticəsində belə qərara

gölmüş ki, bu boru kəmərinin ən əlverişli marşrutu Azerbaycan-Gürçüstan-Türkiyə ərazisindən keçməklə Türkiyənin Aralıq denizindəki Ceyhan limanına getməkdən ibarətdir.

S u a l : Menim eşitdiyimə görə, belə deyək ki, Rusyanın buna açığı tutacaqdır. Doğrudson?

C a v a b : Ola bilər, kimse açığı tutsun. Biz indi işimizi elə görə bilmerik ki, hamı razı olsun. Ola bilər, kimse razı, kimse narazı olsun.

S u a l : Növbəti sualım Azerbaycanın Rusiya ve Amerika Birleşmiş Ştatları ilə əlaqələri haqqındadır. Siz keçən il ABŞ-a rəsmi səfər etdiniz və o vaxtdan Amerika ilə Azerbaycan arasında dostcasına, çox six münasibətlər vardır. Lakin Azerbaycanla Rusiya arasındaki münasibətlərə bir qədər soyuqluq hiss olunur. Eledirmi?

C a v a b : Bilirsınız, mən Amerika Birleşmiş Ştatlarına bir dəfə səfər etmişəm. Ondan əvvəl issa Rusiyaya səfər etmişəm. Mən Rusiyaya bir neçə dəfə səfər etmişəm. Ona görə nə üçün Amerikaya bir dəfə səfər etdiyimə görə kimse düşünməlidir ki, Rusiya ilə Azerbaycan arasında münasibətlər soyuqlaşdır? Bizim respublikamız bütün ölkələrlə bərabərhüquqlu əlaqələr yaratmaq istəyir. Şübhəsiz ki, biz Amerika Birleşmiş Ştatları ilə six dostluq əlaqələri yaratmaq istəyirik. Mən Vəsiñtənda olarkən prezident cənab Bill Klintonla Azerbaycan-Amerika tərəfdəşliq əlaqələrinə aid çox əhəmiyyətli birgə bəyanat imzaladıq. Biz bu əlaqələrimizə xüsusi əhəmiyyət veririk.

Biz eyni zamanda, Rusiya ilə də yaxşı əlaqədəyik və istəyirik ki, bu əlaqələrimiz daha da yaxşı olsun. Biz sadəcə olaraq, Rusyanın Qafqaza aid olan siyaseti ilə razı deyilik. Məsələn, Ermənistana ilə Azerbaycan arasında hərbi münaqişə olduğu bir zaman Rusiya üç il müddətinə Ermənistana bir milyard dollarlıqdan artıq silah-sursat veribdir. Biz hesab edirik ki, buna yol vermək olmaz. Biz buna etiraz etmişik. Mən Boris Yeltsina bu barədə xüsusi məktub göndəmişəm və hemin silahların Ermənistandan geri qaytarılmasını teləb etmişəm.

Yaxud da ki, keçən ilin avqust ayında Rusiya ilə Ermənistanda hərbi ittifaq müqaviləsi bağlanıb. Biz buna etiraz edirik. Rusyanın Ermənistanda hərbi bazaları vardır. Biz buna da etiraz edirik. Ona görə də bizim Rusiya ilə belə problemlərimiz vardır. Siz bəlkə bunlara görə deyirsiniz ki, Rusiya ilə bizim münasibətlərimizdə bir az soyuqluq vardır.

Biz öz fikrimizi Rusiyaya açıq şəkildə bildiririk. Biz bildirmişik ki, Rusyanın Qafqazda hərbi bazalar saxlamasına ehtiyac yoxdur. Rusyanın

Ermənistana gizli yolla bir milyard dollar dəyərində qanunsuz silah-sursat verməsi, şübhəsiz ki, bizim münasibətlərimizə mənfi təsir göstərir.

S u a l : Lakin Siz Rusiya ilə yaxşı münasibətlər saxlamaq əzmin-dəsiniz?

C a v a b : Beli. Biz istəyirik ki, Rusiya ilə yaxşı münasibətimiz olsun. Amma biz eyni zamanda, Rusyanın Qafqazda apardığı siyasetin bəzi tərəflərini tənqid edirik və bu siyasetlə razı deyilik.

S u a l : Müstəqil Dövlətlər Birliyinə qarşı son zamanlar çoxlu tənqid edilmişdədir. Sizin ölkə gələcəkdə Müstəqil Dövlətlər Birliyində çıxməq fikrindəsiniz?

C a v a b : Yox, biz Müstəqil Dövlətlər Birliyindən çıxməq fikrində deyilik. Ancaq Müstəqil Dövlətlər Birliyinin işini biz də tənqid edirik. Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin dövlət başçıları keçən ilin oktyabr ayında Moldovada, Kişinyovda görüşmüşdülər. Orada bir çox dövlət başçıları Müstəqil Dövlətlər Birliyinin işini tənqid etmişdilər. Tənqidin çoxu da Rusiyaya aid idi. Çünkü Müstəqil Dövlətlər Birliyində Rusiya liderlik edir. Bir halda ki, liderlik edir, demək, o, həm də cavabdehdir.

S u a l : Müstəqil Dövlətlər Birliyinin tərkibində niyə çıxməq istəmirsiniz? Ona görə ki, mümkün deyil, yoxsa?

C a v a b : Yox. Çıxmağa ehtiyac yoxdur. Yeni biz istəmirik ki, Müstəqil Dövlətlər Birliyi dağılsın. Şəxşən mən istəyirəm ki, Müstəqil Dövlətlər Birliyi beynəlxalq normalara uyğun bir beynəlxalq təşkilat olsun, səmərəli fəaliyyət göstərsin və bütün dövlətlər də eyni hüquq malik olsunlar. Bu hüquqlar formal yox, faktiki olmalıdır, Müstəqil Dövlətlər Birliyinin içində gerək bir dövlət o biri dövlətə təzyiq etməsin. Məsələn, mən hesab edirəm ki, Müstəqil Dövlətlər Birliyində olan ölkələrdən ikisi bir-biri ilə hərbi ittifaq bağlaya bilməzər. Bu özü Müstəqil Dövlətlər Birliyinə zərbə vurur. Amma Rusiya Ermənistandan belə bir ittifaq bağlayıbdır. Bunlar bizi narahat edir.

S u a l : Məlumdur ki, Ermənistana prezidenti öz vəzifəsini tərk etmişdir. Şübhəsiz ki, bu, Dağlıq Qarabağ probleminin həll olunmasını çatınlaşdırıcıdır. Bu məsələyə Sizin münasibətiniz necədir?

C a v a b : Şübhəsiz ki, bu, işi müəyyən qədər çatınlaşdırıcıdır. Çünkü prezident Ter-Petrosyanla biz bir neçə ildir ki, bu barədə bilavasitə danışqlar aparırdıq, bir-birinə müəyyən qədər inam yaranmışdı. Yeni seçilən prezidentlə bizim aramızda danışqlar başlanmalıdır və on-

dan sonra biz baxmalıyiq ki, bu danişqlar necə gedir. Amma güman edirəm ki, Ermənistan-Azerbaycan, Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına alternativ yoxdur. Ona görə də mən hesab edirəm ki, bu danişqlar davam edəcəkdir. Sadəcə, lazımdır ki, indi Ermənistanda yeni prezident seçilsin və biz bundan sonra danişqları davam etdirəcəyik. Şübhəsiz ki, bele vəziyyət bizim işimizi ləngidir.

S u a l : İcaza verirsinzsə, bir sualım da vardır. Məlumdur ki, imzalanmış sənədlərdən sonra Yaponiya şirkətləri Azərbaycanda neft istehsalında iştirak edəcəklər. Onlar bundan böyük mənfiət, xeyir götürmək fikrindədirler. Sizin fikrinizə, bu, her iki tərəf üçün mənfiətli olacaqmı? Yaponiya şirkətlərinin gələcəkdə Azərbaycandakı işini necə görmək isteyirsiniz?

C a v a b : Birinci, əger hansısa bir iqtisadi müqavilə imzalanırsa, o, hər iki tərəf üçün eyni dərəcədə faydalı olmalıdır. Biz xarici ölkələrin şirkətləri ilə neft istehsalı sahəsində imzaladığımız müqavilədə şübhəsiz ki, Azərbaycanın mənfiətini üstün tutur. Bizimlə müqavilə imzalayan şirkətin də əger mənfiəti olmasa, gəlib müqavilə imzalamaz. Demek, bu, ikiləflə mənfiətdir. Yaponiyanın hansı şirkəti əger mənfiət götürməsə Azərbaycana gelər? Heç birisi. Əger bizim də mənfiətimiz olmasa, heç bir şirkətə imkan vermərik ki, gəlib bizimlə işləsin. O ki qaldı bizim eməkdaşlığımızın gələcəyi, biz isteyirik ki, bu eməkdaşlıq sağlam principlər əsasında qurulsun və mən bunun gələcəyini çox yaxşı görünəm.

Bizim indiye qədər qurdugumuz əlaqələr və mənim burada olduğum zaman imzalanmış müqavilələr gələcəkdə Yaponiya şirkətləri ilə Azərbaycan arasında geniş eməkdaşlıq etmək üçün yaxşı əsas yaratıbdır. İndiyədək Yaponiyanın 6 şirkəti Azərbaycanda öz ofisini açıbdır.

S u a l : Güman edirəm ki, yalnız neft sahəsində işləyen şirkətlər deyildir?

C a v a b : Bəli. Məsələn, dünən «Niçimen» şirkəti ilə Azərbaycanda kimya kompleksi sahəsində etilən istehsalı üzrə böyük bir müqavilənin imzalanmasına razılıq verdik. Biz bunun üçün Yaponiyanın ixrac-idxl bankı ilə dövlət zəmaneti verən bir müqavilə imzaladıq. Təkcə neft sahəsi deyil. Kimya da, sənayenin başqa sahələri də vardır. Mənim dünən və əvvəlki üç günde bu şirkətlərlə apardığım görüşlərdən görünür ki, Yaponiya şirkətləri təkcə neft sahəsinə yox, iqtisadiyyatın bir çox başqa sahələrinə də maraq göstərirler.

J u r n a l i s t : Cənab Prezident, çox sağ olun.

TOKİODA MƏTBUAT KONFRANSI

Tokio

27 fevral 1998-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev Tokioda milli mətbuat mərkəzində mətbuat konfransı keçirdi. Mətbuat konfransında Yaponiyanın və xarici ölkələrin müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri, siyasi xadimlər və biznesmenlər iştirak edirdilər.

Milli mətbuat mərkəzində idarə heyətinin üzvü cənab Hasabava mətbuat konfransını açaraq, dövlətimizin başçısının bioqrafiyası barədə qısa məlumat verdi.

Mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyev giriş nitqi söylədi.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ

— Hörmətli xanımlar və cənablar! Sizi, kütləvi informasiya vasitələrinin nümayəndələrini salamlayıv və Sizə öz dərin hörmətimi bildirirəm.

Yaponiyanın baş naziri cənab Haşimotonun dəvəti ilə bu gün dördüncü gündür ki, mən sizin gözel ölkənizdə rəsmi səfərəyəm. Bu, müstəqil Azərbaycan Prezidentinin Yaponiyaya ilk rəsmi səfəridir.

Bu səfəri başa çatdıraraq deyə bilərəm ki, Yaponiyada olmayımdan və burada görülen işlərdən çox məmənunam. Hesab edirəm ki, səfər uğurla keçdi. Mənim çox görüşlərim, səhəbətlərim, danişqılarım oldu. Yaponiya imperatoru əlahəzrət Akihito tərafından qəbul edildim. Baş nazir cənab Haşimoto, Yaponiya hökumətinin üzvləri, o cümlədən xarici işlər, nəqliyyat, ticarət nazirləri ilə görüşlərim, danişqılarım, səhəbətlərim oldu. Mən parlamentdə oldum, Yaponiya-Azerbaycan dostluğunu assosiasiyanı təmsil edən bir qrup parlament deputatı ilə görüşdüm. Yaponiyanın işgüzar dünyasının nümayəndələri ilə çoxsaylı görüşlərim oldu. Tokionu tərk edərək deyə bilərəm ki, fevralın 24-dən başlayaraq bu günlər ərzində üst-üstə 38 görüş keçirdim. Onların hamısı çox faydalı, maraqlı oldu və məndə xoş tövssürat buraxdı.

Baş nazir cənab Haşimoto ilə görüş, danışqlar, söhbət və təbii olaraq, Yaponiya ilə Azərbaycan arasında hökumətlərərəsi, dövlətlərərəsi sənədlər imzalanması xüsusi əhəmiyyətə malikdir. Yaponiyanın baş naziri ilə mən iki mühüm sənəd – Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdəşliq haqqında birgə bəyanat və Yaponiya ilə Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində eməkdaşlıq haqqında birgə bəyanat imzaladıq. Bu bəyanatlarda iki ölkə arasında bütün sahələrdə eməkdaşlığın daha da inkişaf etdirilməsinin esas prinsipləri və istiqamətləri öz eksini tapmışdır. Qarşılıqlı məsləhətəşmələr haqqında Yaponiyanın və Azərbaycanın Xarici İşlər Nazirlikləri arasında saziş, «Simal» elektrik stansiyasının tikintisi üçün 20,7 milyard iyena məbləğində ölkəmizə kredit verilməsi haqqında Yaponiya Xarici İşlər Nazirliyi ilə Azərbaycan hökuməti arasında saziş, Azərbaycana təmənnəsiz olaraq 400 milyon iyena məbləğində yardım verilməsi haqqında notalar imzalanmışdır.

Biz «Azərkimya» dövlət şirkətində etilən istehsalı zavodunun tikintisi üçün Azərbaycan hökumətinin təminatı altında kredit ayrılmazı haqqında Yaponiyanın «Eksimbank» ilə saziş imzaladıq. Bu saziş Yaponiyanın «Niçimən» şirkəti həyata keçirəcəkdir. Layihənin ümumi dəyəri təxminən 95 milyon dollardır.

Baş nazirin ofisində Xəzər dənizinin Azərbaycan sektorundakı «Kürdaş» neft yatağına dair layihədə Yaponiyanın «Mitsui» şirkətinə bizim tərəfimizdən 15 faizlik iştirak payı verilməsi haqqında saziş də imzalandı.

Ümumiyyətə, baş nazir Haşimoto ilə danışqlarımız və imzalanmış sənədlər tarixi əhəmiyyətli hadisələrdir və gələcəkdə Yaponiya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq üçün möhkəm bünövrə qoyur.

Biz Yaponiya ilə əlaqələrə və xüsusən onunla iqtisadiyyat sahəsində əməkdaşlıqla böyük əhəmiyyət veririk. Şədəm ki, səfərim zamanı bu baxımdan yaxşı zəmin yaratmaq mümkün oldu.

Men Yaponiyanın bir çox şirkətlərinin rehbərləri ilə görüşdüm. Onların əksəriyyəti energetika, neft-qaz sənayesi sahəsində işləyir. Mən bu şirkətlərlə ona görə görüşdüm ki, onlar Azərbaycana, onun iqtisadiyyatına, o cümlədən ölkəmizin neft-qaz sənayesine böyük maraq göstərirler. Yaponiyanın «İtoçu» şirkəti artıq Azərbaycanda işləyir və Xəzər dənizinin Azərbaycan sektorundakı üç perspektivli neft yatağının işlənməsi haqqında 11 neft şirkəti ilə 1994-cü ildə imzalanmış müqavilə üzrə yaradılmış ilk iri konsorsiumun üzvüdür. 1996-cı ildə

«İtoçu» şirkəti Xəzərin Azərbaycan sektorundakı «Dan ulduzu» və «Əşrefi» yataqlarının işlənməsi üzrə xarici şirkətlərin daha bir konsorsiumuna daxil olmuş və burada 20 faizlik iştirak payına malikdir.

Dediym kimi, dünən başqa bir neft şirkəti – «Mitsui» Azərbaycanda işləmek hüququnu aldı. Yaponiya şirkətləri biziçəçox təkliflər vermişlər. Biz onlara baxacaqıq. Şəxsən mən istəyirəm ki, onlar ödənilsin və biz əməkdaşlığını genişləndirə bilək.

Dünən biz cənab Haşimoto ilə razılığa gəldik ki, Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın daha müvəffəqiyyətlə həyata keçirilməsi üçün xüsusi müştərik hökumətlərərə Yaponiya-Azərbaycan iqtisadi komissiyası yaradılacaqdır.

Bunu çox mühüm hesab edirəm ki, biz cənab Haşimoto ilə iqtisadi məsələləri müzakirə etməklə yanaşı, beynəlxalq vəzifyəti, o cümlədən Azərbaycanın yerləşdiyi Qafqaz bölgəsində şəraitli səciyyələndirən vəzifyəti də ətraflı şorh edik. Siza məlumdur ki, həmserhəd olan Azərbaycanla Ermənistən arasında 1988-ci ildən başlayaraq Dağlıq Qarabağ üstündə hərbi münaqışə gedir. Qanlı müharibə kimi səciyyələndirilən bu münaqışə Azərbaycana olduqca böyük maddi və mənəvi ziyan vurmusdur. Müxtəlif səbəblər üzündən bu münaqışının gedişində Ermənistən silahlı birləşmələri Azərbaycan ərazisinin 20 faizini işgal etmişlər, oradan bir milyon nəfərdən çox Azərbaycan vətəndaşı qovulmuşdur və indi onlar ölkəmizin müxtəlif bölgələrində, əksiriyəti də çadırlarda, çox ağır iqtisadi şəraitdə yaşayırlar.

1994-cü ilin mayında biz Ermənistənla atəşkəs haqqında saziş əldə etdik. O vaxtdan bəri döyüş əməliyyatları yoxdur, biz münaqışəni sülh yolu ilə aradan qaldırmaq üçün danışqlar aparırıq. Münaqışının aradan qaldırılması üçün əsas 1996-cı ildə qəbul olunmuş ATƏT-in Lissabon bəyanatıdır. Bu bəyanatda münaqışının aradan qaldırılmasının əsas prinsipləri göstərilmişdir: Azərbaycanın və Ermənistənən ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibində özünüdərə statusu verilməsi, Dağlıq Qarabağın bütün əhalisi üçün – həm erməni, həm də azərbaycanlı əhalisi üçün tohlükəsizliyə təminat verilməsi. Bu prinsiplər əsasında ATƏT-in Minsk qrupunun həmsədrleri – Rusiya, Amerika Birleşmiş Ştatları və Fransa münaqışının ikimərhələli həllini təklif etmişlər. Birinci mərhələdə Azərbaycanın Dağlıq Qarabağ ətrafindakı altı inzibati rayonundan Ermənistən silahlı birləşmələrinin çıxarılması və qaçqınların – həmin rayonların sal-

kinlərinin oraya qayıtmazı nəzərdə tutulur. İkinci mərhələdə Azərbaycanın daha iki rayonunun – Laçın və Şuşa rayonlarının azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənəşdirilməsi nəzərdə tutulur.

Biz bu təkliflərlə razılaşdıq, lakin bu təkliflərlə Ermənistanda rəhbərlerin bir hissəsi razılaşdı, bir hissəsi isə razılaşmadı. Minsk qrupunun bu təklifləri ilə razılaşmış olan Ermənistana prezyidenti Ter-Petrosyan fevralın 3-də istəfa verdi. İndi Ermənistanda yeni prezyident seçilməsi prosesi gedir. Buna görə də danışçılar prosesi dayandırılmışdır və görünür, Ermənistana prezyidenti seçildikdən sonra davam etdiriləcəkdir.

Məmənnünlüqlə qeyd edirəm ki, dünən baş nazir Haşimoto ile mənim imzaladığımız birgə bəyanatda Yaponiya bəyan etmişdir ki, o, Azərbaycanın ərazi bütövlüyünü, habelə Ermənistana-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması haqqında ATƏT-in Lissabon prinsiplərini dəstəkləyir.

Biz hesab edirik ki, bütün ölkələr beynəlxalq hüquq normalarını gözləməlidirlər, hər hansı bir ölkənin sərhədlərinin zor gücünə dəyişdirilməsinə yol vermək olmaz, hər hansı bir ölkənin ərazi bütövlüyünün pozulması yolverilməzdir.

Dünən baş nazir cənab Haşimoto ilə müzakirə etdiyimiz müüməm məsələlərdən biri də İpek Yolu məsələsidir. Mən baş nazir Haşimotonun İpek Yolu barəsində diplomatiyasını, doktrinasını yüksək qiymətləndirirəm. Mən baş nazir Haşimotoya məlumat verdim ki, bir çox ölkələr, o cümlədən Azərbaycan bu yolu bərpa olunması üçün artıq çox iş görmüşlər. Məsələn, Avrasiya neqliyyat magistralları yaradılmışdır və bu magistral ilə Mərkəzi Asiyadan Avropaya və oradan Qara dəniz, Gürcüstan, Azərbaycan və Xəzər dənizi vəsaitlərə yükler daşınır. Bütövlükdə İpek Yolu üstündə 33 ölkə yerləşmişdir. Yaponiya ən şərq nöqtəsindədir. Azərbaycan bu yolu mərkəzindədir. Buradan o yana bu yol Avropa ilə İspaniya, Portuqaliya və İrlandiyaya qədər gedir. İpek Yolunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün Avropa Birliyinin təşəbbüsü ilə cari il mayın axırlarında Bakıda bütün 33 ölkə nümayəndələrinin görüşünü keçirmək nəzərdə tutulur.

Burada olduğum vaxtda mən bir çox digər məsələləri de müzakirə etdim. Biz Yaponiyaya ele bir ölkə kimi baxırıq ki, o öz iqtisadi və sosial inkişafında böyük uğurlara nail olur, bütün dünya birliyinin iqtisadi

di inkişafına çox böyük töhfə verir, dünya elmini və sivilizasiyasını çox mühüm ixtiralarla, yüksək texnologiyalar və texnika ilə zənginləşdirir.

Mən yapon xalqına, onun əməksevərliyinə, istedadına, olduqca böyük qabiliyyətinə dərin hörmət hissələri bəsləyirəm. Yaponiyam tərk edərək, yapon xalqına səadət, firavaniq və sülh arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.

* * *

Sonra Azərbaycan Prezidenti Heydər Əliyev jurnalistlərin sularına cavab verdi.

S u a l (RİTA-SÖTA agentliyi) : Heydər Əliyeviç, Siz bəzi son müsahibələrinizdə Bakı rayonundakı yataqdan əsas boru kəməri çəkilməsi məsələsinə öz münasibətinizi bildirmisiniz. Bununla belə, bu məsələ barəsində mövqeyi, o cümlədən bununla əlaqədar Rusiyanın isteklərinə münasibəti bilavasitə Sizin özünüzdən eşitmək istərdim. Xəzər dənizinin statusunu müəyyənəşdirmək üçün Xəzəryanı bəş ölkənin yüksək səviyyədə görüşünü çağırmaq haqqında Boris Yeltsinin təklifi nə necə baxırsınız? Sağ olun.

C a v a b : Məlumdur ki, Bakıdan Rusiya ərazisi ilə Novorossiysk limanına doğru şimal marşrutu üzrə artıq bir boru kəməri çəkilmədir və biz onunla neft ixrac edirik. İkinci neft kəməri Gürcüstan ərazisi ilə Qara dənizin Supsa limanına çəkilir. Üçüncü neft kəmərinin inşası nəzərdə tutulur. Onu konsorsiumun səhmdarları Gürcüstan, Türkiyə vəsittəsilə Bakı-Ceyhan marşrutu üzrə çəkməyi iqtisadi baxımdan daha məqsədəuyğun hesab edirlər. Məlumdur ki, bütün neft kəmərlərini neft çıxarıb ixrac edənlər öz vəsaitləri hesabına çəkirələr. Bu zaman iqtisadi məqsədəuyğunluq ön sıraya çıxarıllar. Həmin boru kəmərinin Aralıq dənizi sahilindəki Ceyhan limanına çəkilməsini nəzərdə tutmaq da məhz buradan irəli gəlir.

O ki qaldı Xəzəryanı ölkələrin yüksək səviyyədə görüşü və Xəzərin statusunu müəyyənəşdirmək barədə prezident Boris Nikolayeviç Yeltsinin təklifinə – yeri gəlməşkən, bu təklifdən xəbərim yoxdur və onun barəsində sizdən eşidirəm – belə düşünürəm ki, dövlət başçıları səviyyəsində Zirvə toplantısi keçirilməzdən əvvəl bu məsələni yaxşı hazırlamaq lazımdır. Yəni əvvəlcə razılığa gəlmək, artıq bundan sonra qəti qərar qəbul olunması üçün Zirvə toplantısi keçirmək gərəkdir. Bir sözlə, mən Zirvə toplantısının əleyhinə deyiləm. Lakin bu toplantı hə-

min məsələ hökumətlər səviyyəsində yaxşı hazırlanıqdan sonra çağırlmalıdır.

S u a l («Mayniti» qəzeti) : Mənim sualım Dağlıq Qarabağa dair sülh prosesi haqqındadır. Məlumdur ki, əvvəller Amerika da, Rusiya da Ermənistanın tərəfində olmuşlar. Lakin ötən ilin avqustunda Sizin Amerikaya səfərinizdən sonra Vaşinqtonun mövqeyi deyişmiş və dövlət kabinetinin müavini Talbott Ermənistani sülh prosesi ilə razılaşdırmaq üçün oraya getmişdir. Ermənistana saziş imzalanmışdır. Hazırda bu saziş həyata keçirilirmi?

C a v a b : Məgər o, Ermənistana gedibmi? Xeyr, bu, doğru deyildir. Bu doğru informasiya deyildir.

M ü x b i r : Müəyyən razılıq var idi ki, Talbott sülh haqqında danışıqlar aparacaqdır. Bu təşəbbüs həyata keçirilirmi?

C a v a b : Görünür, siz dəqiq informasiyaya malik deyilsiniz. ATƏT-in Minsk qrupu var, Rusiya, Amerika Birleşmiş Ştatları ve Fransa bu qrupun həmsədrələridir. Cənab Talbott da Minsk qrupunda ABŞ tərəfindən həmsədrdir. Onun Ermənistana getdiyi barədə bizi də məlumat yoxdur. Lakin dediyim kimi, danışıqlar müəyyən derecədə bununla əlaqədar dayandırılmışdır ki, Ermənistanda rəhbərlik deyişmişdir. Biz ümidi edirik ki, Minsk qrupunun həmsədrələri obyektiv olacaq və Ermənistana da, Azərbaycanın da maraqlarına eyni münasibət göstərəcəklər.

Əvvəller Azərbaycana çox ədalətsiz, qeyri-obyektiv münasibət bəslənilmişdir. 1992-ci ildə Amerika konqresinin «Azadlığı müdafiə aktı»na 907-ci düzəliş qəbul etməsi bu ədalətsizliyin nəticəsi olmuşdur. Həmin düzəliş Azərbaycana qarşı ayrı-seçkilik deməkdir. O, Amerikadakı ermənilərin təzyiqi altında qəbul edilmişdir. Ümidvaram ki, indi bütün ölkələr bu məsələyə ədalətle yanaşacaqlar.

S u a l (Miroslava – beynəlxalq mövzularda yazan publisist) : Xüsusən Sizin Amerika Birleşmiş Ştatlarına səfərinizdən sonra Avropa və Amerika şirkətləri ölkənizə axışmağa başladılar. Sizə elə gəlmirmi ki, yaponlar bu baxımdan gecikmişlər?

C a v a b : Yaponlar, ümumiyyətlə, gecikmişlər. Bu isə onlara heç yaraşan xüsusiyət deyildir. Axi yaponlar həmişə və hər yerde önde gedirlər. Ümidvaram ki, mənim bu seferimdən və biz burada bir çox məsələlər barəsində razılığa gəldikdən sonra yaponlar geriliyi aradan qaldıracalar, biz isə bu işdə kömək edəcəyik.

YAPONİYANIN «ASAXI SİMBUN» QƏZETİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ

27 fevral 1998-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev Tokioda öz iqamətgahında Yaponiyanın «Asaxi simbun» qəzeti müxbiri Komaki Akişiyə müsahibə vermişdir.

S u a l : Xahiş edirəm deyəsiniz, Yaponiyaya səfəriniz uğurludurmu?

C a v a b : Bəli, çox uğurludur. Bu, müstəqil Azərbaycan Prezidentinin Yaponiyaya ilk səfəridir və səfər uğurludur. Mən baş nazir cənab Haşimoto ilə, Yaponiya hökumətinin digər üzvləri ilə çoxşayı görüşləri, səmərəli, səmimi və mehriban danışıqları nəzərdə tuturam. Mən əlahəzərət Yaponiya imperatoru ilə də görüşdüm. Ölkənin işgüzar dairələri ilə də çox görüşlərim oldu. Burada olduğum üç gündə onlara görüş keçirmişəm. Başlıcası budur ki, biz çox mühüm hökumətlərərə, dövlətlərərə sənədlər imzaladıq. İki sənədi Yaponiyanın baş naziri cənab Haşimoto ilə mən imzaladım. Bir sözə, mən səfəri çox uğurlu, əldə olunmuş nəticələri isə yaxşı natiçələr hesab edirəm.

S u a l : İmzaladığınız sənədlər bu səfərin ən böyük nailiyyətidir?

C a v a b : Sözsüz ki, belədir. Hər hansı səfər, hər hansı danışıqlar müəyyən sənədlərdə öz əksini tapmalıdır.

S u a l : Siz baş nazir Haşimotonun «İpək Yolu diplomatiyası» adlandırılan diplomatik xəttini necə qiymətləndirirsiniz?

C a v a b : Mən bunu çox yüksək qiymətləndirirəm. Onun «İpək Yolu diplomatiyası» həmin yolu bərpası üçün gördüyüümüz işlərə də tamamilə uyğun golur. Dünən, görüşümüz zamanı mən ona ətraflı danışdım ki, biz qədim İpək Yolunun bərpası ilə artıq neçə ildir məşğul oluruq və bundan ötrü xeyli iş görmüşük. Baş nazir cənab Haşimotonun «İpək Yolu diplomatiyası» isə bizim istədiyimizlə, Avropa Birliyinin də məşğul olduğu işlərlə tam uyğundur. Ona görə də burada baxış və reylərimiz tamamilə üst-üstə düşür. Biz bu programı birlikdə həyata keçirəcəyik.

S u a l : Xəbər verilir ki, Siz may ayının axırlarında Bakıda 33 ölkə nümayəndələrinin İpək Yoluna dair görüşünü keçirməyi planlaşdırırsınız. Bu görüş hansı məqsədə keçiriləcəkdir?

C a v a b : Bilirsizimizi, biz bu görüşü Avropa Birliyinin təklifi ilə böyük bir görüşə çevirəcəyik. Avropa Birliyi həmin məsələ ilə məşğul olur və bu işi intensivləşdirmək, fəallasdırmaq isteyir. Biz belə bir görüşü mayın axırlarında Azərbaycanda keçirməyə razılıq verdik. Bu məsələyə dair sazişlərin altı layihəsi hazırlanıb. Onlar əsasən çərçivə, normativ səciyyə daşıyacaq, lakin İpək Yolunun bərpası üçün səylərimizin daha da inkişaf etdirilməsinin əsas prinsiplərini, istiqamətlərini, müəyyənləşdirəcəkdir. Bu yoluñ üstündə 33 ölkə yerləşir, mən onların dövlət və hökumət başçılarına dəvətlər gəndərmışəm. Dünən mən belə bir dəvəti və hazırlanmış sazişlərin layihəsi olan məktubu baş nazir cənab Həsimotaya təqdim etdim. Hesab edirəm ki, bu, İpək Yolu programının inkişafında mühüm mərhələ olacaqdır.

S u a l : Siz gələn əsrde Xəzər bölgəsinin mühümlüyünü necə qiymətləndirirsiniz?

C a v a b : Zənnimcə, XXI əsrde Xəzər hövzəsinin ümumdünya əhəmiyyəti olacaqdır. Çünkü Xəzər hövzəsinin və onun ətrafında yerləşən ölkələrin, xüsusən Qazaxıstan, Türkmenistan və Azərbaycanın energetika ehtiyatları çox böyükdür. Bu ehtiyatlardan, karbohidrogen xammalından, daha dəqiq desək, neft və qazdan istifadə edilməsi bütün dünya birliliyinin xeyrinədir. Bu, təbii olaraq, belə deməyə əsas verir ki, bu problem böyük bir dünya problemi olacaqdır. Bir də ona görə ki, biliyiniz kimi, imzaladığımız müqavilələrdə – 1994-cü ildən başlayaraq doqquz müqavilə bağlanılib – dünyadan 12 ölkəsinin 20 şirkəti iştirak edir. Bu ölkələr Amerika Birleşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Norveç, İtaliya, Rusiya, Türkiye, İran, Səudiyyə Ərəbistanı və Yaponiyadır. Bir görün, nə qədər ölkə var.

S u a l : Yaponiya bu bölgənin energetika sahəsində nə kimi rol oynaya bilər?

C a v a b : Yaponiya bu neft yataqlarının işlənməsində iştirak etməyə maraq göstərir. Bunu biz də alqışlayırıq. Yaponiyanın «İtoçu» şirkəti həm də «Əsrin müqaviləsi» adlandırılın birinci müqavilənin səhmdarıdır. 1996-cı ildə «İtoçu» daha bir layihədə 20 faizlik iştirak payı almışdır. Dünən biz «Mitsui» şirkəti ilə saziş imzaladıq. O, İtaliya-

nın «Eni-ACİP» şirkəti ilə imzaladığımız müqavilədə 15 faizlik iştirak payı aldı. Bir sözə, gördünüz kimi, Yaponiya artıq Xəzər hövzəsinə gəlmişdir.

S u a l : Mümkündürmü ki, Sizin bölgə gələcəkdə İran körfəzindən daha əhəmiyyətli olacaqdır?

C a v a b : Bunu gələcək göstərcəkdir.

S u a l : Azərbaycan ilə Yaponiya arasında dostluq münasibətlərinin inkişafı üçün nə lazımdır?

C a v a b : Arzu lazımdır. Belə arzu bizdə də var, Yaponiyada da. İqtisadi maraq gerekdir. O da var. Yaponiya Azərbaycan iqtisadiyyatına, neft və qaz ehtiyatlarına, iqtisadiyyatın başqa sahələrinə böyük maraq göstərir. Biz Yaponiya texnologiyalarına, texnikasına və elmi-texniki təraqqi sahəsində hazırda ümumdünya əhəmiyyətinə malik olan bütün nailiyyətlərimizə maraq göstəririk. Yaponiya Azərbaycana Qafqazda coğrafi-strateji mövqeyə malik olan və İpək Yolunun mərkəzində yerləşən bir ölkə kimi maraq göstərir. Biz Yaponiyaya maraq göstəririk, çünki o, İpək Yolunun ən şərq hissəsində yerləşir. Müxtəsəri, bir görün, nə qədər maraqlar çılğasır. Əgər bu maraqlara, xüsusən, Azərbaycanın Yaponiya kimi iqtisadi cəhətdən çox inkişaf etmiş olan ölkə ilə fəal əməkdaşlıq etmək arzusunu da əlavə etsək, tamamilə aydın olar ki, əməkdaşlığımız uğurlu və böyük perspektivə malik olacaqdır.

S u a l : Qazaxıstan və Türkmenistanda da neft var. Onların nefti sizkindən nə ilə fərqlənir?

C a v a b : Keyfiyyəti ilə, Azərbaycan nefti çox keyfiyyətlidir, Qazaxıstan neftində isə olduqca çox kükürd var, o, çox yapışqandır. İkinci Dünya müharibəsi zamanı təyyarələrə bizim nefti doldururdular və onlar bu emal edilməmiş neftlə uçurdu. Bir sözə, bizim neft çox keyfiyyətlidir.

S u a l : Siz Yaponiyadan on çox nə gözləyirsiniz?

C a v a b : Dünən biz baş nazir cənab Həsimoto ilə razılığa gəldik ki, Yaponiya ilə Azərbaycan arasında fəal əməkdaşlığın xüsusi mexanizmini yaradacağıq. O öz kabinetinin üzvlərinə göstəriş verdi, mən isə öz hökumətimizin üzvlərinə göstəriş verdim. Onlar təkliflər hazırlayaçaqlar. Bize məlumdur ki, 1994-cü ildə Yaponiya, Qazaxıstan, Türkmenistan, Özbəkistan və Qırğızıstan arasında ikitərəfli komissiya-lar yaradılmışdır. Dünən biz bu məsələni müzakirə edərkən cənab Ha-

şimotu dedi ki, Azərbaycan ilə Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədə olmalıdır. Buna görə də əməkdaşlıq mexanizmini yaratmağı, mövcud təcrübədən bəhrəlməyi təklif etdik. Mən Yaponiyadan, bax, bunları gözləyirəm. Təbii ki, bütün razılaşmaların heyata keçirilməsini gözləyirəm. Mən dünən dedim ki, imzaladığımız sənədlərdə nəzərdə tutulanların hamisini həyata keçirəcəyik. Gözləyirəm ki, Yaponiya tərəfi də öz öhdəliklərinə sadıq olsun.

S u a l : Yaponiya Dağlıq Qarabağ münaqişesinin aradan qaldırılması üçün nə edə bilər?

C a v a b : Dünən cənab Həşimoto ilə imzaladığımız birgə bəyanatda deyilir ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkleyir. Bu bizim üçün çox mühümdür, çünki Ermənistən tərəfindən Azərbaycana qarşı təcavüz nəticəsində ərazimizin 20 faizini Ermənistən silahlı qüvvələri işğal etmiş, ərazi bütövlüyümüz pozulmuşdur. Dağlıq Qarabağ dövlət müstəqilliyi iddiyasındadır. Biz bununla razılaşa bilmərik, çünki öz ərazimizin bir hissəsinə kimesər gəzəştə gedib ona müstəqillik statusu verə bilmərik. Dağlıq Qarabağın iddiaları beynəlxalq hüquq normalarına ziddir. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulmazlığı, qüvvə tətbiqi ilə sərhədlərin deyişdirilməsinin qeyri-mümkünlüyü prinsiplərinin Yaponiya tərəfindən dəstəklənməsi – bu, mənimlə cənab Həşimotonun imzaladığımız birgə bəyanatda əksini tapıb – bizim üçün çox mühümdür. Dağlıq Qarabağ və Ermənistən nə qədər çalışsa da, Yaponiya kimi ölkələr əsla razılaşa bilmənlər ki, Dağlıq Qarabağ müstəqillik statusu alınsın.

İkincisi, 1996-ci ilin dekabrında Lissabonda, ATƏT ölkələrinin dövlət və hökumət başçılarının görüşündə Dağlıq Qarabağ münaqişesini sülh yolu ilə aradan qaldırmış prinsipləri haqqında bəyanat qəbul edilmişdir. Bu prinsiplər üç bənddən ibarətdir: Azərbaycanın və Ermənistən ərazi bütövlüyünün tanınması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində özünüdara statusu, Dağlıq Qarabağın bütün əhalisinin – həm erməni, həm də Azərbaycan milletindən olan əhalisinin təhlükəsizliyinə təminat verilmesi. Dünənki bəyanatda vurğulanmışdır ki, Dağlıq Qarabağ münaqişesinin sülh yolu ilə aradan qaldırılması haqqında Lissabon prinsipləri Yaponiya tərəfindən dəstəklənir, hərçənd Yaponiya ATƏT-in üzvü deyildir. Bir sözə, bizim üçün bu da vacibdir. Bele beynəlxalq dəstək bizdən ötrü çox böyük əhəmiyyətə malikdir.

S u a l : Rusiyaya münasibətdə xarici siyaset xəttiniz necədir?

C a v a b : Rusiyaya münasibətdə xəttimiz dostluq, mehribən qonşuluq münasibətləri yaratmaqdən, bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdən ibarətdir. Ötən il iyulun əvvəllərində mən Rusiyaya rəsmi səfərə getdim və biz Rusiya ilə Azərbaycan arasında dostluq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzaladıq. İstəyirik ki, bu müqavilədə nəzərdə tutulanların hamısı yerinə yetirilsin. Bir sözə, biz Rusiya ilə münasibətləri məhz bu istiqamətdə inkişaf etdiririk.

S u a l : Rusiya ilə Yaponiya arasında münasibətlər yaxşılaşacaqmı?

C a v a b : Sözsüz ki, yaxşılaşacaqdır. Rusiya Yaponiya ilə yaxşı münasibətlərə, Yaponiya da Rusiya ilə yaxşı münasibətlərə malik olmaq isteyir. Biz də Rusiya ilə yaxşı münasibətlərə malik olmaq istayırı. Lakin bir şərtlə ki, bütün bunlar bərabərhüquqlu əsas üzərində olsun.

S u a l : SSRİ-nin mövcudluğu dövründə Siz Siyasi Büronun üzvü idiniz. Amma indi SSRİ yoxdur. O vaxtdan bəri ölkənizdə nə kimi dəyişikliklər baş vermişdir?

C a v a b : Siz mənim bioqrafiyamı bilirsınız. Bilirsınız ki, mən təkcə Sov. İKP üzvü deyil, həm də SSRİ-nin ən ali hakimiyyət dairəsinin – Sov. İKP MK Siyasi Bürosunun üzvü idim, Sovet İttifaqının rəhbərlərindən biri olmuşdum. Siz yəqin bilirsınız ki, 1987-ci ildə mən bütün vəzifələrimdən istəfa verdim, təkləndim, məni gözdən saldılar, mənə qarşı hər cür böhtənlər atıldılar, iftiralar dolu məqalələr dərc etdilər. 1990-ci ilin yanvarında Qorbaçov başda olmaqla, o vaxtı Sovet İttifaqının rəhbərləri Azərbaycan xalqına qarşı böyük cinayət törətdilər. Onlar xalq hərəkatını yatırmaq üçün Bakıya iri qoşun kontingenti yeriildilər və bir gecədə çox böyük insan telofatı oldu. Bakının küçələri qana boyanmışdı. O vaxt mən Moskvada yaşayırdım və mitinqdə, mətbuat konfransında çıxış edərək Sovet hökumətinin, Qorbaçovun bu cinayətini pişlədim, etirazımı bildirdim və Kommunist Partiyasının sıralarından çıxdım. Onda mən qəti qərara goldum ki, Kommunist Partiyası hakimiyyətdən getməlidir, Sovet İttifaqı daha mövcud ola bilməz. 1991-ci ildə Sovet İttifaqı dağıldı və Azərbaycan dövlət müstəqilliyi olde etdi. 1993-cü ildə mən müstəqil Azərbaycanın Prezidenti seçildim və mənim xəttim kommunist ideologiyasından, sosialist sistemindən fərqlənən yeni bir xətdir. Azərbaycanda mən – bir Prezident kimi – və dövlətimiz demokratik, hüquqi, dünyəvi dövlət qururuq, iqtisadi isla-

hatlar aparıraq, iqtisadiyyatı bazar prinsipleri əsasında yenidən təşkil edirik, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaradırıq. Qapılarımız bütün dünyanın üzünə açıqdır. Sovet İttifaqının dövründə olmuş qapalı Azərbaycan daha yoxdur. Bax, belə dəyişikliklər baş vermişdir. Biz kommunist ideologiyasından, sosialist sistemindən, sosialist iqtisadiyyatından imtina etmişik. Biz öz həyatımızı, müasir dövrü nəzərə alaraq milli mənafelərimiz, milli dəyərlərimiz, ənənələrimiz əsasında və ümumbaşarı dəyərlərlə, nailiyyətlərlə sintezdə qururuq.

S u a l : Yaponiyada Sizin 30-dan çox görüşünüz oldu. Burada işinizin bu cür intensivliyini nə ilə izah etmək olar?

C a v a b : Bu gün mən sehər saat doqquzun yarısından işləməyə başlamışam və işimi günün sonunda qurtaracağam. Ona görə belə intensiv işləyirəm ki, Yaponiyada olmaqdan maksimum fayda götürmək isteyirəm. Əlbətə, hər hansı bir insan kimi, mən də Yaponiyannın təbiətinə baxmaq, görməli yerləri ilə tanış olmaq, küçədə gəzişmək istərdim. Deyirlər ki, bu mehmanxanada bağ var. Mən hətta ona da baxa bilməmişəm, çünki ona vaxtım yoxdur. Vaxtdan maksimum istifadə etmək isteyirəm ki, öz xalqımı, öz respublikama, öz dövlətimə fayda gətirim, Yaponiyaya bu ilk səfərin gedişində ölkələrimiz arasında uzunmüddəli əməkdaşlığın yaxşı bünövrəsini qoyum.

M ü x b i r : Biz hesab edirik ki, xalqınız belə Prezidentə malik olduğuna görə çox xoşbəxtir.

H e y d ə r Ə l i y e v : Bizzəd də belə hesab edirlər.

M ü x b i r : Çox sağ olun. Siz sabah evə uçursunuz?

H e y d ə r Ə l i y e v : Bəli, indi biz qatarla Kiotoya gedirik, sizin qədim paytaxtiniza baxmaq isteyirəm, hərçənd orada da görüşlər olacaqdır. Sabah isə evə gedəcəyəm.

M ü x b i r : Biz elə edəcəyik ki, Siz Yaponiyada olduğunuz son anadək burada özünüyü yaxşı hiss edəsiniz. Çox sağ olun.

H e y d ə r Ə l i y e v : Azərbaycana gəlin. Siz bizzəd olmusunuzmu?

M ü x b i r : Təşəssüf ki, yox.

H e y d ə r Ə l i y e v : Elə isə gəlin.

YAPONİYANIN «NİKKEY SİMBUN» QƏZETİNİN MÜXBİRİ İLƏ MÜSAHİBƏ

27 fevral 1998-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev Tokioda öz iqamətgahında Yaponianın «Nikkey simbun» qəzetiñin müxbiri Xiroshi İqashiraya müsahibə vermişdir.

S u a l : Cənab Prezident, Tokio haqqında təəssüratınız necədir? Siz yəqin Yaponiyaya ilk dəfə gəlmisiniz?

C a v a b : Bəli, mən Yaponiyaya ilk dəfə gəlmışəm. Təəssüratım çox yaxşıdır. Əslinə qalsa, Tokionu əməlli-başlı görə bilmədim, çünki mənim buradakı iş cədvəlim çox gərgindir, daim görüşlər olur. Səfərimdən çox razıyam.

S u a l : Siz Yaponiyaya səfər ərefəsində Bakıda jurnalistlərə bəyan etmisiniz ki, əsas neft kəməri Bakı-Ceyhan marşrutu ilə çəkiləcəkdir. Bu neft kəmərinin nə kimi əhəmiyyəti var?

C a v a b : Bilirsiz ki, Xəzər hövzəsi və onun ətrafında yerləşən ölkələr böyük neft və qaz ehtiyatlarına malikdirlər. Gələcəkdə bunların ixracı üçün isə neft-qaz kəmərləri lazımdır. Özü də bir-iki yox, çoxlu. Biz Bakıdan Novorossiyskə, Rusiya ərazisindən keçməkla Qara dəniz sahilinə bir neft kəməri çəkmmişik və artı onunla neft ixrac edirik. İkinci neft kəmərini qərb istiqamətində Gürcüstan ərazisi ilə, Bakıdan Qara dənizin Supsa limanına çəkirkir. Hesab edirik ki, sonrakı, əsas neft kəməri Bakı-Ceyhan marşrutu ilə Gürcüstan və Türkiyə ərazisindən keçməklə çəkiləcəlidir. Amma iş hələ bununla da bitmir. Türkmanistandan qərbe qaz ixrac etmək üçün hələ qaz kəməri çəkmək lazımdır. İndi bu məsələ öyrənilir. Yeri gəlmışkən deym ki, martın 1-də İstanbulda Türkiyə, Gürcüstan, Azərbaycan, Qazaxistan və Türkmenistan xarici işlər nazirlərinin görüşü olacaqdır. Bu görüş Türkiyənin baş naziri Məsud Yılmazın təşəbbüsü ilə təşkil edilir. O, dekabrın axırlarında Türkmenistanda olmuş və Bakı-Ceyhan neft kəmərinə paralel olaraq Türkmenistandan Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə vətəsilo qaz kəmərinin çəkilməsi barədə bu ölkənin prezidenti cənab Niyazov ilə danışqlar aparmışdır. Bax, buna görə də o, təşəbbüs qaldırılmışdır. Bu məso-

lə martın 1-də İstanbulda müzakirə olunacaqdır. Enerji ehtiyatlarını ixrac etmek üçün bir neçə neft-qaz kəməri lazım gələcəkdir.

S u a l : Biz eşitmışık ki, Qazaxıstandan Xəzər dənizi vasitəsilə Bakıya neft kəməri çəkilməsi haqqında layihə var. Bu, alternativ boru kəməri olacaq?

C a v a b : Keçən il mən və Qazaxistan prezidenti Nazarbayev Qazaxıstandan Xəzər dənizinin dibini Bakıya neft kəmərinin çəkilməsi haqqında saziş imzalamışq və nəzərə almışq ki, neft Bakı-Ceyhan boru kəmərindən keçəcəkdir. Axi Qazaxıstanın «Tengiz» yatağında neft olduğunu çoxdur. Orada Amerikanın «Şevron» şirkəti işləyir. Onlar neftin neqli üçün Rusiya ərazisi ilə Qara dənizə bir neft kəmərini artıq çəkiirlər. Amma bu kəmər neftin bütün ixracını təmin etməyəcəkdir.

S u a l : Nə üçün təmin etməyəcək?

C a v a b : Gücü çatmayacaq. Hər halda, əgər təmin edə bilseydi, onlar bize müraciət etməzdilər. Məsələn, hazırda «Şevron» nefti bizim ərazimiz vasitəsilə ixrac edir. Ancaq neft kəməri ilə deyil, tankerlərlə, daha doğrusu, Qazaxıstanın Aktau limanından bizim, Azərbaycanın tankerləri ilə Bakıya götərilir, burada terminal tikilib, orada sistemlərə doldurulur və qatarla Batumiyyə yola salınır, oradan isə Avropaya göndərilir. Keçən il bu marşrutla bir milyon tonadək neft daşınmışdır. Bu il iki və ya üç milyon ton daşınmaq nəzərdə tutulur. Ona görə nefti tankerlərlə daşınmaqdansa, neft kəməri çəkmək yaxşıdır. Bu, asan və ucuz başa gelir.

S u a l : Deməli, Qazaxıstan nefti və Türkmənistan qazı Bakıda keçəcəkdir?

C a v a b : Bəli, beledir.

M ü x b i r : Rusiya istəyir ki, neft və qaz onun ərazisindən ixrac edilsin.

C a v a b : Biz etiraz etmirik. Əgər bu ölkələrin özlərinin enerji ehtiyatlarını həm Rusiya, həm də Azərbaycan ərazisi ilə ixrac etmək istəyirlərsə, biz buna etiraz etmirik.

S u a l : «İnterfaks» xəber verir ki, Çeçenistanın vitse-prezidenti Bakıdadır və neft kəmərinin tikintisini dayandırmaq üçün danışıqlar aparır. Bu belədirmi?

C a v a b : Mən bunu bilmirəm. Mənim Yaponiyaya yola düşməyim ərəfəsində onun Bakıya göldiyini bilirəm. Amma o, Bakıya, oradan Ərəb Əmirliliklərinə, İordaniyaya getmək üçün gelmişdir, çünki onların Çeçenistandan təyyarə ilə oraya uçmaq imkanı yoxdur. O, Bakıya hava nəqliyyatından istifadə etmək üçün gəlməmişdir və yəqin ki, artıq uçubdur.

S u a l : Xəzər dənizinin bölünməsi barədə Sizin mövqeyiniz necədir?

C a v a b : Biz ləp əvvəldən Xəzər dənizinin sektorlara bölünməsi mövqeyində dayanırıq, çünki hələ o zaman, biz hamımız Sovetlər İttifaqının tərkibində olanda və Xəzər dənizi ümumi olanda artıq o, sektorlara bölünmüdü. Hələ 1970-ci ildə Sovet hökumətinin qorarı ilə Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın, Rusiyanın və hətta İranın da sektorları müəyyən edilmişdi. Belə bölgü var idi və biz, əslində, həmin təcrübədən istifadə edirik. Biz təzə bir şey köşf etmirik və hesab edirik ki, bu təcrübə bütün ölkələr üçün ən möqbuludur. Biz bu prinsipə törfədariq.

S u a l : Deməli, Siz bu məsələyə dair danışıqlarda iştirak etməyəcəksiniz?

C a v a b : Yox, biz danışıqlar aparırıq. Məsələn, biz Qazaxıstanla saziş imzalamışq ki, həm Qazaxıstan, həm də Azərbaycan Xəzərin sektorlara bölünməsi prinsipini əsas götürəcəkdir. İndi biz Türkmənistanla danışıqlar aparırıq, mən və prezident Niyazov ikitərəfli komissiya təyin etmiş, onun tərkibinə ekspert qrupları daxildir. Birinci görüş 15 gün bundan önce Aşqabadda olmuşdur. İkinci görüş Bakıda keçiriləcəkdir. Biz ikitərəfli danışıqlar aparırıq.

S u a l : Yəqin ki, Xəzəryani beş ölkə bu məsələyə dair konfrans keçirəcək?

C a v a b : Əgər onların hamısı buna razi olarsa. Amma İran və Rusiya hələlik bununla razılışmaq istəmir. Əgər hamı bu prinsiplə razılışsara, biz yığışlı razılığa gələ bilərik.

S u a l : Ermənistan prezidenti Ter-Petrosyan bu yaxınlarda istefə vermişdir. Bize elə gəldirdi ki, bundan sonra Dağlıq Qarabağ münaqişəsi məsələsində vəziyyət əsaslı şəkildə ləğv ediləcəkdir. Siz bu məsələdə indi yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

C a v a b : Biz 1994-cü ildə Ermənistanla atəşkəs haqqında saziş bağlamışq və dörd ilə yaxındır ki, münaqişənin sülh yolu ilə aradan qaldırılması barədə danışıqlar aparırıq. Bu danışıqlar bütün səviyyələrdə aparılıb, lakin əsas şəxslər prezident Ter-Petrosyan və Prezident Əliyev olmuşdur. Münaqişəni iki mərhələdə həlli haqqında ATƏT-in Minsk qrupunun təklifləri olmuşdur: birinci mərhələdə Azərbaycanın Ermənistan silahlı birləşmələri tərəfindən altı rayonunun azad edilməsi, ikinci mərhələdə Azərbaycanın daha iki rayonunun azad olunması və Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu təkliflər keçən ilin sentyabrında verilmişdir. Lakin Ermənistan tərəfi bunlarla o qədər də razi deyildi. Sonra Ter-Petrosyan razılaşdı. Ancaq onun hökumətinə bəzi insanlar razılaşmadılar. Fevralın 3-də Ter-Petrosyan istefə

verdi. Martin 16-da Ermənistanda yeni president seçkisi təyin edilib, hazırda seçkiqabağı kampaniya gedir. Şübhəsiz ki, biz hələlik danışqlar prosesini dondurmuşuq, seçkinin nöticelərini gözleyirik.

Ümidvaram ki, yeni president seçiləcək və biz danışqları davam etdirəcəyik. Münaqişənin sülh yolu ilə aradan qaldırılmasında vəziyyətin kəskinləşdiyini deyə bilmərəm, bu fikirlə razi deyiləm. Sadəcə olaraq danışqlar prosesi hələlik dondurulmuşdur.

S u a l : Öten il belə bir qalmaqallı xəbər yayıldı ki, Rusiya Ermənistana 1 milyard dollarlıq silah vermişdir. Siz bu barədə nə deyə bilərsiniz?

C a v a b : Elədir ki var. Özü də Rusyanın rəsmi orqanları, onun müdafia nazirliyi özləri elan etmişdir ki, 1993-1996-cı illər ərzində Müdafia Nazirliyi Ermənistana qanunsuz olaraq bir milyard dollar məbləğində silah – ağır tanklar, toplar, raketlər və bir çox başqa ağır silah, texnika, döyüş sursatı vermişdir. Əvvəla, Rusiyaya böyük zərər vurulmuşdur, ikincisi, Ermənistana Azərbaycan arasında atəşkəs rejiminin qüvvədə olduğu bir vaxtda bu qədər silahın verilməsini başa düşmək olmur. Xüsusən də nəzərə alsaq ki, Rusiya Minsk qrupunun həmsədridir və Ermənistən-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllində vəsiyyətli edir. Biz həmin məsələ ilə əlaqədar Rusiyaya etirazımızı bildirmişik. Keçən ilin martında mən Boris Yeltsinə geniş məktub göndərmişəm, bizdə Ermənistana verilmiş silah növlərinin konkret siyahısı var. Biz tələb etmişik ki, Rusiya təhqiqat aparsın və bu silahın geri qaytarılması təmin etsin. Çünkü bu bizim üçün daha vacibdir, nəinki silahı kimlərin verməsi. Ona görə ki, Ermənistanda bu qədər çox silahın, raket texnikasının olması Azərbaycan üçün çox böyük təhlükə törədir.

S u a l : Sizcə, bu səfərdən sonra Yaponiya-Azərbaycan əməkdaşlığı necə inkişaf edəcəkdir?

C a v a b : Mən Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, xüsusən iqtisadi sahədə əməkdaşlığın inkişaf perspektivinə çox nikbin baxıram. Dünən baş nazir cənab Haşimoto ilə bizim çox yaxşı səhbətimiz, danışqlarımız oldu. Bilirsiz ki, biz çox mühüm sənədlər imzaladıq. Üstəlik, cənab Haşimoto Azərbaycan ilə Yaponiya arasında daimi iqtisadi əməkdaşlığın xüsusi mexanizmini işləyib hazırlanmış təklif etdi. O öz hökumətinə, mən də öz hökumətimə tapşırıqlar verdik. Biz layihələr hazırlayacaqız və əməkdaşlığımızın inkişafına dair xüsusi Yaponiya-Azərbaycan ikitərəfli komissiyası yaradılacaqdır.

M ü x b i r : Sağ olun. Cox maraqlı oldu.

H e y d ə r Ə l i y e v : Siz də sağ olun. Sizə uğurlar arzulayıram.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV «AZAD AVROPA» / «AZADLIQ» RADIOSTANSİYASI DİREKTORUNUN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR

Bakı, Prezident Sarayı

3 mart 1998-ci il

Azərbaycan Prezidenti Heydər Əliyev Martin 3-də Prezident Sarayında «Azad Avropa» / «Azadlıq» radiostansiyası direktorunun translyasiya üzrə müavini cənab Pol Qoblu qəbul etmişdir.

Ölkəmizin rəhbəri qonağı salamlayaraq onun haqqında çox eşitdiyi ni, cənab Qoblu keçmiş Sovetlər İttifaqına mənsub olmuş ölkələrlə, o cümlədən Azərbaycanla çoxdan maraqlanmasından xəbərdar olduğunu bildirdi və dedi ki, Siz müəyyən mənada ABŞ-da bizim region üzrə mütəxəssisiniz. Ona görə də yenidən Azərbaycana gəlməyinizdən məmnununam.

Səmimi qəbul üçün təşəkkür edən cənab Qoblı əvvəlki iş yerləri barədə məlumat verdi və hazırda Azərbaycanla dərindən maraqlandığını vurğuladı. Qonaq bildirdi ki, ABŞ Konqresində ölkəmiz haqqında bir neçə dəfə məruzə etmişdir, özünü Azərbaycan üzrə ekspert saymasa da, burada gedən prosesləri yaxından izləyir. O, Prezident Heydər Əliyevə müraciətlə dedi ki, Siz çox çətin şəraitdə nəzərəçarpan irəliyişə nail olmuş, Azərbaycanın müstəqilliyinə və gələcək inkişafına töminat yaratmışınız. Azərbaycanda çox müsbət dəyişikliklər gedir. Son zamanlar Amerikada Azərbaycan haqqında tamamilə yeni təsvirlər yaranır, rəylər dəyişir.

Cənab Qoblı bildirdi ki, respublikamıza gəlişinin möqsədi qacqınların yaşadığı döşərgəyə getmək idi. O dedi: bu faciənin nə qədər dərin olduğunu, ölkənizdə hər 7 nəfərdən birinin qacqına çevrildiyini Amerikada çox az adam bilir. Bunu Amerikaya elə çatdırmaq lazımdır ki, Azərbaycanın faciəsini həqiqətən hiss etsinlər. Amerikada bəzən məsələnin səhv tərəfi haqqında məlumat alırlar. Azərbaycanda gedən prosesləri, qacqınların faciəsinin miqyasını bildikdən sonra ABŞ-da, Qəribi Avropada fikir daha da dəyişəcəkdir. Qonaq vurğuladı ki, qacqın döşərgələrinə bir dəfə gedən adam daim düşünəcək ki, bu insanların

mümkün qədər tezliklə öz yerlərinə qayitmalarını təmin etmək lazımdır. Bu, Azərbaycanın üzərinə düşmüş ağır yükdür, onun öhdəsindən təklidə gəlmək olmaz, beynəlxalq birləş buna cəlb edilməlidir. Əsrimizin sonunda belə hallara yol vermək olmaz. Cənab Qobl dedi ki, əlimdən çox şey gəlməsə də, müxtəlif tədbirlərdə bu haqda danışacağam. Bu barədə geniş məqalə yazmışam və həmin yazı ABŞ-nın tanınmış qəzetlərində birində çıxacaqdır. O, ümidi etdiyini bildirdi ki, qarşıdakı illərdə ölkəmizə dəha çox gəlməyə və Azərbaycanın reallıqlarını ABŞ ictimaiyyəti arasında geniş yaymağa imkanı olacaqdır. Qonaq axırdı dedi: Sizin Vəsinqtondakı səfiriniz bir dəfə mənə dedi ki, eger ABŞ-da 35 milyon qaçqın olsayıdı, amerikalılar Azərbaycana başqa gözə baxardılar.

Prezident Heydər Əliyev qonağın ölkəmizin həqiqətən ən ağır və vacib problemi – işğal edilmiş torpaqlardan zorla qovulub qaçqın-köökün şəraitində yaşayan vətəndaşlarımızın vəziyyəti ilə tanış olduğunu razılıqla qeyd edərək dedi: tamamilə doğru buyurursunuz ki, dünyanyanın bir çox ölkəsində, o cümlədən ABŞ-da Azərbaycanın real vəziyyətini, təəssüflər olsun, çox az adam bilir. Bunun səbəbi bir tərəfdən öz problemlərimizi dünyada təbliğ etməkdə bizim zəifliyimizdirsa, ikinci tərəfdən isə ayrı-ayrı ölkələrdə erməni diasporunun hökuməti, ictimaiyyəti aldatmaq cəhdlerinin çox uğurlu olması ilə bağlıdır.

Dövlətimizin başçısı bildirdi ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb özüne birləşdirmək üçün Ermənistanın atdığı ilk addımların, yəni təcavüzün başlanmasıının on ili tamam olur. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olmuş, bir milyon vətəndaşımız qaçqın vəziyyətində yaşıyır. Prezident Heydər Əliyev cənab Qoblu onların yaşayış şəraiti ilə tanış olmasından məmən qaldığını söylədi. Ölkəmizin rəhbəri dedi ki, Amerikada bu həqiqəti bilmənlər də ədalətli qərar qəbul etmək istəmir. Azərbaycan Prezidenti buna misal olaraq 907-ci maddəni xatırlatdı.

Daha sonra Prezident Heydər Əliyev vurğuladı ki, biz Azərbaycan həqiqətlərini dünyanyanın hər yerinə, o cümlədən ABŞ-a çatdırmağa çalışırıq. Bununla bağlı olaraq dövlətimizin başçısı keçən il özünün ABŞ-a rəsmi səfəri zamanı görülmüş işləri xatırlatdı və eyni zamanda bildirdi ki, bu hələ yeterli deyildir. Biz hələ ki, dünyada ictimai rəyi düzgün

formalaşdırı bilməmişik. Ona görə də Sizin təşəbbüsünüyü yüksək qiymətləndirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, gələcəkdə də Azərbaycanın həqiqətlərini ABŞ ictimaiyyətinə və hakimiyyət dairələrinə çatdırmaq üçün fealiyyətinizi əsirgəməyəcəksiniz. Siz Azərbaycanda çoxdan olmamışınız və gümən edirom ki, qaçqınların yaşayışı ilə yanaşı, ölkəmizin ümumi vəziyyəti ilə və burada baş vermiş dayisikliklərlə də müəyyən qədər tanış ola bilmisiniz.

«XXI ƏSR» JURNALINA EKSKLÜZİV MÜSAHİBƏ

Yenice nəşrə başlayan «XXI əsr» jurnalının ilk sayı oxucularla görüşə gəlib. Gənclik dərgisinin məramı onun adında ifadə olunub. Bu, XXI əsrin adamı üçün nəzərdə tutulmuş nəşərdir.

Jurnalda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilə eksklüziv müsahibə verilmişdir. Həmin müsahibəni oxuculara təqdim edirik.

Jurnalistlərin Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsiyyətinə göstərdiyi maraq hədsizdir. Adətən verilən bütün müsahibələrdə Prezident Heydər Əliyevin, siyasetçi Heydər Əliyevin fikri və mövqeyi açıqlanır. Bizim bu qeyri-adi eksklüziv müsahibəmizdə öz əksini tapan mövzular siyasetdən çox uzaqdır. Beləliklə, dahi siyasetçiyyə siyasetlə bağlı olmayan 21 sual:

- **Ən çox sevdiyiniz şer?**
- Səməd Vurğunun «Azərbaycan» şeri.
- **Ən çox sevdiyiniz şair?**
- Şəhriyar.
- **Ən çox sevdiyiniz mahnı?**
- Xalq mahnları və Tofiq Quliyevin mahnları.
- **Ən çox sevdiyiniz insan?**
- Zərifə xanım.
- **Ən çox sevdiyiniz bəstəkar?**
- Üzeyir Hacıbəyov.
- **Ən çox sevdiyiniz pyes?**
- Cəlil Məmmədquluzadənin «Ölülər» pyesi.
- **Ən çox sevdiyiniz dramaturq?**
- Hüseyn Cavid.
- **Ən çox sevdiyiniz sənət əsəri?**
- Səttar Bəhlulzadənin «Muğan gözəlləri».

- **Ən çox sevdiyiniz sənət növü?**
- Miniatur.
- **Ən çox sevdiyiniz sənətkar?**
- Ömər Eldarov.
- **Ən çox sevdiyiniz içki?**
- Çay, səhərlər südlə.
- **Ən çox sevdiyiniz gül?**
- Qızılıgül.
- **Ən çox sevdiyiniz rəng?**
- Zoğalı rəng.
- **Ən çox sevdiyiniz idman növü?**
- Yüngül atletika və üzgüçülük.
- **Ən çox sevdiyiniz insani xüsusiyyət?**
- Mərdlik.
- **Ən çox sevdiyiniz şəhər?**
- Bakı.
- **Ən çox sevdiyiniz mövsüm?**
- Yaz.
- **Ən çox sevdiyiniz qələm növü?**
- Mürekkebə yazan qələm.
- **Ən çox sevdiyiniz rəqəm?**
- 7.
- **Ən çox sevdiyiniz bayram?**
- Novruz bayramı.
- **Ən çox sevdiyiniz jurnal?**
- «Molla Nəsrəddin».

VİRTUOZ:

HEYDƏR ƏLİYEV NÜMUNƏVİ BİR ŞƏXSİYYƏT KİMİ

Özünü siyasetçi hesab edən adamlar çoxdur. Bəzən görürsən ki, rayon sovetinin deputati seçilen biri gelecekdə Napoleonluq iddiasına düşür. Əslində isə, hətta prezidentlərin də bir çoxu əsl siyasetçiyə çevrilə bilmir, baxmayaraq ki, ömürlerinin axırında həmin kürsüdə qalırlar. Amma Azərbaycanın Prezidenti, respublika DTK-sının keçmiş rəhbəri, Azərbaycan KP MK-nin keçmiş Birinci katibi, keçmiş Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, onları bir nümunə kimi göstərmək olar. O, Makiavellinin traktatlarına canlı nümunə təsiri bağışlayır. Hakimiyətə gəlmək istəyən insanlar onun təcrübəsini araşdırıra və öyrənə bilərlər. Amma bunun çətin ki, təkrarı olsun. Çünkü bütün başqa istedadlar kimi, siyasetçi istedədi da anadangəlmədir, fitirdir.

Heydər Əliyev hakimiyət zirvələrini dəfələrlə fəth etmişdir. O, inkişaf etmiş sosializm illərində də və SSRİ dağlıqlıdan sonra da birinci ola bilməşdir. Hakimiyətin hansısa bir texnologiyası olduğunu bilirmi? – sualına cavabında deyir ki, bilir. Sonra isə bildirir ki, insan məşğul olduğu işi gərək sevsin. Həmsöhbətinini dirləməyi bacarmaq, verdiyin sözü yerinə yetirmək. Bu ümumi qaydalar hər şəyə maraqlanan jurnalistlərə (müəllifin özü də bunların sırasına aiddir) ilk baxışda son dərəcə ümumi məsələlər kimi görünür. Sonra isə başa düşürsən ki, həyat tərzini daha nə cür izah etmək mümkündür? Bunu daha nə cür izah etmək olar ki, əgər sutkada 24 saat yalnız siyasetlə yaşıyırsansa, hakimiyət Tanrıının sənə bəşər etdiklərini həyata keçirmək üçün bir vasitədirə, qalan hər şey öz-özüne baş verir. Şübhəsiz ki, əgər sağ-salamatsansa...

Heydər Əliyev özünün an yüksək hakimiyət zirvəsinə 93-cü ildə qalxmışdır. O vaxt Dağlıq Qarabağ üstündə gedən müharibənin əldən saldığı Azərbaycan sürətlə dağılmağa doğru yuvarlanırdı. Ölkə hərbi klanların komandirlərinin əlinde oyuncaya çevrilmişdi, onlar öz əsabələri ilə birlikdə keçmiş MK binasına (indiki Prezident Sarayına) gələrək, özlərini «millətin yeni ataları» elan edirdilər. Surət Hüseynov da 93-cü ilin yazında Bakıya tankın üstündə beləcə galmişdi. Onun ba-

rəsində deyirlər ki, narkotik vasitələrin emalı və respublikadan kənarə daşınması yolu ilə var-dövlət toplamış narkobarondur. Düzdür, indiyədək bunu rəsmi şəkildə təsdiq edən dənil-sübüt yoxdur, ancaq o məlumdur ki, Surət öz puluna kiçik bir ordu saxlayırdı və bunu Rusiya hərbçiləri silahlandırdılar. Bu ordu əvvəlcə Qarabağda vuruşmuş (Surət qəhrəman ulduzu almışdı), sonra isə Bakının üzərinə yürüşə başlamışdı.

O zaman Bakıda Əbülfəz Elçibey hakimiyətdə idi. O, filosof və milletçi, Xalq Cəbhəsinin lideri idi. Coxsayılı hərbi mögləbiyyətlərdən sonra yüksələn milli özünüdürkin dalğası üzərində hakimiyətə gəlmişdi. Xalq Cəbhəsi hakimiyətə gələndə rusilli əhalisi Azərbaycandan çıxbıtməyə başlamışdı. «Bizi satmış Rusiya»nın müqabilində Türkiyə ilə etnik yaxınlıq ön plana çıxılməyə başlandı. Əgər Elçibeyin devirdiyi Mütəllibovun nezərləri daim Moskvaya tuşlanmışdisa, «cəbhəçilər» Ankaradan göstərişlər gözləyirdilər.

Bələ olan vəziyyətdə respublikada hər bir uşaq da başa düşürdü ki, müharibədən və tam yoxsulluqdan çıxməq üçün yeganə imkan Xəzər neftidir. Müqavilələrin hazırlanmasına hələ Mütəllibovun vaxtında başlamışdır, Elçibeyin dövründə isə bunu davam etdirdilər. Lakin müqavilələrin imzalanması hər dəfə pozulurdu. Gözlənilən nəticədən narazı olan güclü xarici qüvvələr fitnələrə el ataraq, gah yenidən müharibəni qızışdırır, gah da hakimiyətə çevrilişi edirdilər. 1993-cü ildə də bələ olmuşdu. Elçibey müqavilələri imzalayacağını elan edən kimi – bunlarda Rusyanın mövqeyi və mənafələri ümumiyyətlə nezəre alınmamışdı deyə – Hüseynov tankların «mühərriklərini işə salmaq» əmri vermişdi. Tezliklə məlum oldu ki, hökumət qoşunları onun qarşısını saxlaya bilməyəcəkdir. Bax, onda Azərbaycanın əsas hissəsində Ermənistan ərazilisi ilə ayrı düşmüş Naxçıvandən onun lideri Heydər Əliyevi Bakıya çağırıldılar.

Əliyev Moskvadan Naxçıvana bundan bir neçə il əvvəl qayıtmışdı. Qorbaçov onu Siyasi Bürodan uzaqlaşdırılmışdı və bələ hesab edirdi ki, siyasetdən də kənarlaşdırılmışdır. Lakin sovet tankları Bakıda nümayişçiləri tirtilləri altına salanda vəziyyət dəyişdi. Moskva getdikcə güclənən mərkəzdənqəcəma proseslərinə daha təsir göstərə bilmirdi. Əliyev zor işledilməsini elə həmin gün kəskin şəkildə pislədi. Ancaq o vaxt onun dövrü hələ yetişməmişdi. Bununla bələ, onun qayıdişi məhz o zaman başlanmışdı.

Naxçıvanın dağlıq ərazilidə yerləşən kiçik bir anklavdır. Azərbaycandan aralı düşdürüyüne, çətin həyat şəraitinə görə buranın adamları Azərbay-

canda – yerliçiliyin vo qohumbazlığın çox güclü olduğu bu ölkədə baş-qalarına nisbətən bir-birinə həmişə daha möhkəm bağlıdır. Deyirlər ki, balıq sudan kənardə yaşıya bilmədiyi kimi, Heydər Əliyev də fəaliyyətsizlikdən sadəcə olaraq üzüldürdü. Yeni xəsteliklər özünü bürüze verir, həkimlər onun yaşadığı evə getdikcə daha tez-tez gelirdilər. Belə bir vaxtda o, əsl siyasetçi olduğunu bir daha göstəren addım atdı. O, hər şeyi bir kənarə ataraq Azərbaycanın ən ucqar nöqtəsinə – öz qohumlarının, yaxın adamlarının yanına yollandı. Daimi suyu olmayan beşmərtəbəli adı bir evdə qohumlarının yanında məskunlaşdı və hər şeyi təzəden başladı. Sağlamlığı isə öz-özünə, həkimlərin köməyi olmadan qayıtdı. Mübarizədə keçən hər gün onun ömrünü üç gün uzadırdı.

O, Naxçıvan Ali Məclisinin deputati, sonra isə Parlamentin sedri, əs-linda Muxtar Respublikanın başçısı oldu. Bu cür böyük siyasetçinin belə bir kiçik quruma başçılıqlı etməsi üçün çox böyük mərdlik tələb olunurdu. Axi özlərini lider adlandıranların mütləq əksəriyyəti ümumiyyətlə, başa düşə bilmir ki, hər cür xırda-para işlərlə necə məşğul olmaq olar. Mövcud sistemin sayəsində vəzifə pillələri ilə yuxarı qalxan bu adamların özləri işlek sistem yarada bilmirlər. Əliyev isə bunu bacardı. O, Rusiyadan böyük bir rayon rəhbərinin gördüyü hər cür işlə – istilik, su, yemək məsələləri ilə məşğul olmağa məcbur oldu. Bundan əlavə o, həm də müha-riba alovu əhatəsində olan bir adada idi. Ermənistanla razılığa gəlmək lazımlı idi ki, döyüş əməliyyatları Naxçıvanə orazisine keçməsin.

Naxçıvanda onu hamiliqlə dəstəkləyirdilər, ancaq o zaman ölkənin qalan yerlərində başqa «qəhərəmanlar» mövcud idi. Heydər Əliyeviç vaxtilə vəzifəyə qoymuş adamların ona xəyanət etmələrini indiyedək ürək ağrısı ilə xatırlayır. O cümlədən, təyyarə ilə Bakıya gələrkən Mütəlliobuvin onun əleyhinə piket təşkil etməsini. Amma bütün bunlar ikinci də-rəcəli məsələlər idi. Ən başlıcası o idi ki, on dörd il rəhbəri olduğu ölkə uğuruna doğru gedirdi.

Ona görə də Elçibəy qorxub qaçanda, Əliyev çox da götür-qoy etmə-dən bütün məsuliyyəti öz üzərinə götürdü. Bunu indi başa düşmek çətin-dir ki, başı dumanlanmış narkotik kralı ilə şəxsi səhbəti zamanı Əliyev onu necə inandıra bilmədi ki, cavan varis baş nazir vezifəsində təcrübə toplayana qədər ölkəyə «bir müddət» özü rəhbərlik edəcəkdir. Əlbəttə, uşaqlıqdan təlqin edilən böyüklərə hörmət hissi onun köməyinə gəlməş-di. Baxmayaraq ki, oyun elə seviyyədə gedirdi ki, belə veziyətdə təkcə tərbiyə deyil, başqa şeylər də qurban verilir. Üstünlüklerin isə hamisi

Hüseynovun əlində idi. Heydər Əliyev onunla danışıqları zamanı hansı ince metləblərə toxunmuş, həmsəhəbətinin ürəyini necə oxuya və bundan nə cür istifadə edə bilmədir – bunlar yalnız Əliyevə məlumdur. Noticəsi isə göz qabağındadır: Hüseynov güzəştə getdi. Elə bu məqamda da həmişəlik ududzu.

Bütün yayı və payızın əvvəlində respublika daim gərginlik içinde idı. Qətlər, sui-qəsdlər adı hala çevrilmişdi. Rusyanın və Türkiyənin xüsusi xidmət idarələri öz oyunlarını inamlı oynayırdılar. Bütün bunlar oktyabrın əvvəlində növbəti çevrilmiş cəhd ilə nəticələndi. Əliyevin yalnız birçə imkanı qalmışdı – birbaşa xalqa müraciət etmək. O, bu imkandan böyük məharətlə istifadə etdi. Vəziyyətə nəzarəti cəmi bir neçə saatlığa itirmiş Hüseynov qaçıdı. Məlum oldu ki, Əliyev Hüseynovun «korpusu»nun öhdəsindən gəlməyə qadir olan qoşunu hiss edilmədən top-laya, hazırlaya bilmişdir.

Ancaq hər halda on çox heyət doğuran o idi ki, sovet nomenklatura-sına mənsub olan siyasetçi Prezident Sarayının qarşısına toplaşmış və güc işlədilməsini qeyri-mümkün edən izdihamlı mitinqi necə asanlıqla idarə edə bildi. Ondan savayı, «köhnə məktəbin» nümayəndələrindən bunu yalnız Şevardnadze və Yeltsin bacardılar. Bu fakt bir daha göstərir ki, on-ların hamısı müxtəlif, bir-birinə bənzəməyen insanlar olsalar da, əsasən çox yaxındırlar. Onlar lazımi nəticəyə nail olmaq namına istanilan addim atmağa hazırlıdırlar. Bütün digər məsələlərin isə əhəmiyyəti yoxdur.

Artıq 95-ci ilin martında Əliyevi yeni dövlət çevrilişi cəhdı gözləyirdi. O, Kopenhagende keçirilən Avropa toplantısında Türkiyə prezidentindən öyrəndi ki, bu, sabah baş verəcəkdir. Bu dəfə bütün bunların arxasında «sözəbaxan» Elçibəy müştaqil siyaset aparan bir şəxsiyyətin əvəz etməsini xoşlamayan türkərin dayanmasına baxmayaraq, hər halda Dəm-i-rəl Heydər Əliyevə xəbər vermək qərarına geldi ki, qayıdarkən onun teyyarəsini vuracaqlar. Dəm-i-rəl ilə səhbədən sonra Əliyev yarım saat tek qalib fikrə daldi. Sonra isə tacili olaraq Bakıya yola düşdü. Terrorçu-lar onun belə tez qayıtmamasına hazır deyildilər. XTPD-nin (Xüsusi Təyinatlı Polis Dəstəsinin) qiyamını bir neçə gün ərzində yatırıldilar.

Bundan sonra isə nələr baş verdiyi yaxşı məlumdur. Azərbaycana tə-sir göstərməyə çalışan Rusiya, nəqliyyat blokadası tətbiq etdi, Erməni-tana silah göndərdi. Ancaq buna baxmayaraq, bizim «LUKoil»un da öz neft payını almalı olduğu müqavilələr əvvəlcə imzalandı, indi isə yavaş-yavaş həyata keçirilir. Əliyev dünyadan bütün aparıcı ölkələrində öz ki-

çık dövlətinə maraq doğura bildi. Bunun da neticəsi olaraq, Azərbaycanın yaxşı perspektivləri var. Rusiya ləp təzəlikcə Xəzər dənizinin ərazicə bölgüsünü tanımışdır.

Demək lazımdır ki, Əliyev xaricdə olarkən adamların Azərbaycanda görməyə vərdi etdiyi Əliyevdən çox fərqlənir. Amerikada konqresmenlərin ayrı-seçkilik qoyan düzəlişləri ləğv etməsinə nail olmaq üçün o, Azərbaycana qarşı ədalətsizlik töredildiyini onların her birinə xəm üzərində şəxsən izah etməkdən çəkinmirdi. Qarabağ problemi barədə heç nə bilməyən və onun harada yerləşdijini dumanlı şəkildə təsəvvür edən adamların qarşısında çıxış etməyi və onlarla ünsiyətdə olmağı Əliyev özü üçün əskiklik saymırı. Miqyas baxımından onunla heç müqayisə edilə bilməyən siyasetçiləri inandırırdı. Lazımdırsa, deməli, etməlidir. O, ABŞ-a səfəri zamanı danışılarda və görüşlərdə 150 saat danışmışdır.

Heydər Əliyev Türkiyəyə gələndə Birleşmiş Ştatlardakindan tamamilə fərqlənir. Rusiyada isə tam başqa adamdır. Bizim mətbuatımızda Əliyevi sancımaq istəyəndə xatırlayırlar ki, o, Brejnev'i çox tərifləyirdi. Ancaq respublika üçün bele lazım idi, o zamanın qaydaları bu cür idi. O da nə tələb olunurdusa, onu edirdi. Bu, siyasetçi üçün zəiflik sayılır. Reallığın nəyi tələb etdiyini başa düşmək və buna nail olmaq – əslində bu, en başlıca məsələdir. Yeri golmışken, Azərbaycan Prezidenti «Moskovski komsomölets»ə müsahibə verəndə, demək olar, hər bir suala cavabını «əgər məsələlərə real yanaşsaq» sözləri ilə başlayırdı. O, məsələlərə elə bu cür real, heç bir yersiz həssaslıq göstərmədən yanaşır. Amerikalıların məhz gücü və maliyyə qüdrəti onları Kremlə nisbetən daha cəzibədar edir. Ona görə də burada hiylə, mekr axtarmaq sefəhlikdir. Realliq öz işini görür. Hərəsi öz xeyrinə reallığa qarşı çıxan Mütəllibovun və Elçibeyin, ümumiyyətlə, özlərini siyasetçi adlandırmağa çətin ki, ixtiyaarı olsun.

Yeri golmışken, Əliyev özü təsdiqləyir ki, dövlət xadiminə aktyorluq yad olmalıdır. Axi aktyor həmişə başqasının sözlerini söyləyir və özgəsinin fikirləri ilə düşünür. Halbuki rəhbərin hökmən öz fikri olmalıdır və bunu həyata keçirəkən aktyorluq etmek yersizdir. Bununla belə, böyük vəzifa tutan hər bir rəhbərdə – xüsusən də siyasetçilərdə – müəyyən qədər artistlik məharəti olmalıdır. Əliyev isə neinki teatr sevir, gencliyində hətta teatr studiyasında də feal məşğul olmuşdu. Seçkiqabağı plakatlarda onun boğazlı qara köynəkdə, əlleri qoynunda çəkilmiş şəklinə baxanda isə az qala Hamleti xatırlayırsan.

Əliyev və tərif haqqında məsələni isə «Moskovski komsomölets»in müxbiri öz timsalında öyrəndi. Müəllif, Heydər Əliyevdən ilk müsahibe almaq üçün gələndə bəzi xeyirxahlar mənə «fəndgir üsullar» öyrdərildər. Lakin bütün bu hazırlıq əbəs imiş. Mən kabinetə daxil olan kimi Əliyev mənə çox sərt nəzərlə baxdı və jurnalist dərhal başa düşdü ki, onu «qiymətləndiriblər»: müxbirin kimliyi və onunla səhbatın səviyyəsi, bunun maraqlı olub-olmayacağı bəllidir. Dərhal anladım ki, onun təsəvvüründə menim yerim artıq məlumudur. Bütün bunlar cəmi 2 saniyəlik sükut ərzində baş verdi. Elə həmin 2 saniyə müddətində mən başa düşdüm ki, əvvəlcədən gördüyüüm «tədərükü» bir kənara atmaq olar. Tərif – sadəcə olaraq oyunun qaydasıdır. Bütün başqa qaydalar kimi, o də nəzərə alınmamışdır, ancaq bundan o yana getmək olmaz. Özü də bu, təkcə Bakıya aid deyildir. Hər halda, MDB-yə cavabdehəm.

Azərbaycanda Əliyevin hakimiyyəti mütləq və sarsılmazdır. Onun alternativi həqiqətən yoxdur. Bunu hazırda çətin iqtisadi vəziyyətdə yaşıyan seçicilər də başa düşürələr. Ölökənin birliyinə, beynəlxalq aləmdə tanınmasına və real siyasi müstəqilliyyinə nail olan Əliyev indi daha mürəkkəb vəzifəni yerinə yetirməlidir. Azərbaycanın hazırlıktı bütün dövlət quruluşu, bütün siyasi sistemi əslində onun ciyinindədir. O, sabitliyə tekbaşına zəmanət verir və bunu təmin edir.

Azərbaycan Prezidenti oktyabrda yeni seçkilərə getməyə hazırlanır və şübhəsiz ki, bu seçkilərdə qalib gəlməlidir. Əliyev son bir neçə ildə o qədər siyasi mübarizələr aparmış, o qədər çətin qərarlar qəbul etmişdir ki, neticədə səhhəti olduqca yaxşılaşmışdır. Ancaq buna baxmayaraq o, elə bir sabit sistem yaratmalıdır ki, bu, təkcə prezidentin şəxsiyyətdən asılı olmasın. Xüsusən də ona görə ki, Bakıda bu miqyaslı şəxsiyyətlərin bir-birinin ardınca hakimiyyətə gələcəyinə güman yoxdur.

Bu məsələnin həlli yoluń tapmaq çətindir. Bundan ötrü hətta siyasetçi olmaq da azdır. Axi Heydər Əliyevi indiyədək nə edibsə özü edibdir. Şəxsi qabiliyyətinə, çox zəngin təcrübəsinə və nüfuzuna arxalanaraq edibdir. Sistemi qurmaqdən ötrü şəxsi amili bir kənara qoymağə çalışmaq lazımdır. Bu isə əslində hər şeyi təzədən başlamaq deməkdir. Moskva yaxınlığındakı rahat Jukovkadan yemiden dağlıq Naxçıvana qayıtmış deməkdir. Ancaq o vaxt Əliyevin həyatda başlıca işi – siyaset yox idisə və ona görə də o, əslində heç nə itirmirdisə, indi hər şeyi var.

Belə uğur son onilliklər ərzində beləkə də yalnız Den Syaopina nəsib olmuşdur. O özünə varisleri düzgün seçərkən kölgəyə çəkilməyi bacardı və yalnız

niz Tyananmen meydanındaki üşen kimi gergin anlarda üzə çıxırı. Ancaq o vaxt Çin ərazisinin 20 faizini heç kim işğal etməmişdi, çinlilerin yeddi də biri qaçqına çevriləməmişdi. Azərbaycanda isə bunların hər ikisi var. Açıq-aşkar məlumdur ki, Heydər Əliyev Qarabağ problemini həll etmədən siyasi meydandan gedə bilməz. Ermənistanda Ter-Petrosyan «taxt-tacdan imtina etməyə» məcbur edildikdən sonra aydın oldu ki, problemin həlli iləyim-iki ilə təxirə salınır. Belə vəziyyətdə Bakıda rəhberliyin dəyişə bileceyini düşünməyin özü cəfəngiyatdır. Baxmayaraq ki, ister Yerevanda, isterse de Moskvada çox planlar qurularkən ümid bəşləyirlər ki, Əliyev gec-tez hakimiyyətdən getməli olacaqdır: bir halda ki, ona üstün gəlmək mümkün deyildir, deməli, sadəcə olaraq başqa oyuncunun gəlməsini gözləmək lazımdır.

Əliyevin özünün bu baredə nə düşünməsi isə on böyük dövlət sırridir. Həqiqətən böyük olan hər bir siyasetçi kimi o, müskül möqamı hiss etməlidir. Adətən, dərhal qərar qəbul etmək onun əslubu deyildir. O, şəraitin yetişməsini gözləyir. Bu cür mühüm bir məsələdə də onun tələsəcəyini düşünməyə əsas yoxdur. İstənilən halda onun qərarından təkcə öz ölkəsinin və ya Ermənistən taleyi asılı olmayıacaqdır. Əslində indi Əliyev MDB-də «gizli müxəlifətin» de lideridir. Bu isə o deməkdir ki, keçmiş SSRİ respublikalarının birliyinin gələcək taleyi əslində ondan asılıdır. On başlıcası isə odur ki, təkcə Zaqafqaziya və Orta Asiyənin deyil, həm də Rusiyanın, Qərbin və hətta qarşısındaki əsrənə neft bazarları uğrunda əsas mübarizənin gedəcəyi cənub-şərqi Asiyənin da bağlı olduğu nəhəng neft və naqliyyat layihələri Azərbaycandan asılıdır.

Heydər Əliyev Simurq quşu kimi, yenidən pərvazlanaraq bütün dünyani onunla hesablaşmağa məcbur etmişdir. Hətta nadir postsovət məkanında da başqa belə bir nümunə yoxdur. Onun «qardaşı» Şevardnadzenin həyatında da bu cür məcburi fasılə olmamışdır. Əliyevin uğuru bir daha göstərir ki, sosialist sistemində və ya demokratik sistemdə siyasi virtuoqlar olmur. Demokrat Çörçill, kommunist Stalin kİmdir. Sadəcə, hakimiyyətə layiq olan, bu hakimiyyətin onları yenilməz etdiyi siyasetçilər olur. Elə siyasetçilər də olur ki, hakimiyyət yükünün ağırlığı onları əzir. Ona görə də Əliyev «öz işini sevmək lazımdır» deyərkən, sadəcə olaraq, fikrini tamamlamır ki, «isi mənim kimi sevmək lazımdır». Belə olan halda hər şey öz həllini tapır.

Aleksandr BUDBERQ
«Moskovski komsomolets» qəzeti
19 aprel 1998-ci il

TÜRKİYƏNİN «NƏRGİZ-TV» TELEKANALINA MÜSAHİBƏ

23 aprel 1998-ci il

Türkiyənin «Nərgiz-TV» telekanalı Azərbaycan Prezidenti Heydər Əliyevin müsahibəsi ilə respublikamızda öz verilişlərinin yayımına başlamışdır. Həmin müsahibə saat 14.00-da canlı yayımıla Avropa və Asiya qitələrinin bütün ölkələrinə, Şimali Afrikaya və Avstraliyanın bir hissəsinə translyasiya olunmuşdur.

S u a l : Müasir Azərbaycanın qurucusu Prezident Heydər Əliyevlə birlikdəyik. Bu gün NTV-nin xaricdəki ilk ötürücüsü istifadəyə verilir. Biz bu məqsədlə Azərbaycanı seçərkən xalqlarımız arasındaki tarixi qardaşlıq əlaqələrini, Azərbaycan xalqının təhsil səviyyəsini, mədəniyyətə və incasənətə bağlılığını nəzəre almışq. Bu xüsusiyətlərə malik olan Azərbaycan xalqının hər gün 24 saat müxtəlif xəbərlər vərən NTV-ni bəyənəcəyinə əmid edirik.

Cənab Prezident, Siz ötən il NTV-nin keçirdiyi sorğuya əsasən «Dünyada ilin adamı» adını almışınız. Xalqlarımız arasında könül körpüsünün daha da möhkəmləndirilməsinə ehtiyac olduğunu nəzərə alaraq, Türkiyədən kənarda ilk ötürücünü Azərbaycanda quraşdırıq. Yayıımıza başlayarkən tamaşaçılara nə demək istərdiniz?

C a v a b : Təşəkkür edirəm. Birincisi, mən sizlə səmimi-qolbdən salımlayıram. Türkiyənin artıq məşhur və çox böyük televiziya kanalı olan NTV-ni yaradanlara və onun yayımlarının seyrilərinin hamisəna səadət və xoşbəxtlik, yaxşı günlər arzulayıram.

NTV kanalı qısa bir zamanda çox genişlənib, Türkiyədə və dönya-nın bir sıra ölkələrində böyük hörmət qazanıb, məşhurlaşıbdır. NTV-nin verilişlərinin Azərbaycanda yayımlanması həm «Nərgiz TV», həm də Azərbaycan üçün çox əhəmiyyətli bir hadisədir. Mən bunu ürəkdən alıqlılaşdırıram, bəyənirəm. Güman edirəm ki, NTV-nin verilişlərinin respublikamızda yayılması Azərbaycan ilə Türkiye arasındaki dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə, inkişafına kömək edəcəkdir.

Türkiyənin bir sıra televiziyalarının – TRT-nin, TQRT-nin, «Saman-yolu»nun verilişləri Azərbaycanda yayılır. İndi NTV-nin də verilişlərinin Azərbaycanda yayımına başlanılmışdır. Bunlar respublikamızın vətəndaşlarına, Azərbaycanda yaşayan bütün insanlara Türkiyənin həyatı haqqında çox geniş və eyni zamanda çox operativ məlumatlar verirlər. Ona görə də Azərbaycanda yaşayan hər bir vətəndaş bu televiziya kanallarından aldığı məlumatlar vasitəsilə Türkiyədə durumun hər gün nə vəziyyətdə olduğunu və bu ölkədə nə kimi hadisələr baş verdiyini açıq-aydın bilir.

Güman edirəm ki, NTV bu bilgiləri, yəni bu məlumatları daha da genişləndirəcəkdir.

Amma mənim Sizə və Azərbaycanda öz verilişlərini yayan Türkiyənin bütün televiziyalarına bir tövsiyəm, ricam, müraciətim də vardır. Bu da ondan ibarətdir – bir halda ki, siz Azərbaycanda yayım aparırsınız, onda öz proqramlarınızda, eyni zamanda Azərbaycan haqqında da verilişlər verin. Bu, ikitərəfli olsun, birtərəfli olmasın. Azərbaycan seyrçiləri Türkiyə televiziyaları, indi de NTV vasitəsilə Türkiyəni seyr edirlər. Təkçə Türkiyəni yox, sizin ölkənin televiziyaları vasitəsilə dünyada olan bütün prosesləri seyr edirlər və Türkiyə televiziya kanallarından çox behralənlərlər. Bu, çox faydalıdır. Ancaq Türkiyənin seyrçilərinin Azərbaycan haqqında bilgileri azdır. Mən istərdim ki, bax, bu boşluq, birinci növbədə, NTV tərəfindən doldurulsun. Mən bunu arzu edərdim.

Bu ilin fevral ayında İstanbulda NTV kanalı ile mənim bir görüşüm oldu. Mənim bu görüşüm NTV kanalının 1997-ci ilə Türkiyədə aparlığı sorğunun nəticəsi ilə əlaqədar idi. Sizin apardığınız sorğulara görə, kanalınız – NTV Azərbaycanın Prezidenti Heydər Əliyevi «Dünya-da ilin adamı» elan etdi. Bu da bizim üçün çox əlamətdar hadisə idi. Doğrusunu deym, bu təkçə mənim üçün yox, bütün Azərbaycan xalqı üçün gözlənilməz bir hadisə idi. Çünkü biz Azərbaycanda sizin kanalı seyr etmədiyimizə görə belə bir sorğunun aparılmasını da bilmirdik. Mən, sizin kanal ancaq öz sorğusunun başa çatdığını və qəbul etdiyi qərarı elan edəndən sonra bu barədə məlumat aldım. Ona görə də sizin bu sorğunuz, əldə etdiyiniz nəticə və qəbul etdiyiniz qərar çox əhəmiyyətlidir. Mən bu fırsatlarından istifadə edib, Size, NTV televiziya kanalına və əməkdaşlarınızın hamısına bir daha təşəkkürümü bildirirəm. Mən Sizinlə artıq birinci dəfə deyil görüşürəm. Bizim Bakıda da, Türkiyədə görüşlərimiz olmuşdur.

Mən təşəkkürümü bildirirəm və Sizin NTV kanalının sahibi, mənim dostum Cavid Çaqlara da bugünkü veriliş vasitəsilə öz salamlarımı və hörmətlərimi çatdırırıam. Ümidvar olduğumu bildirmək istəyirəm ki, NTV kanalı ile Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaqdır.

S u a l : Sağ olun, təşəkkür edirəm. Biz Bakıya gəldiyimiz gündən işlərimizi Sizin məsləhətləriniz əsasında qururuq və müsbət nəticələr elde etmişik. Ümidvarıq ki, Sizin məsləhətinizə uyğun olaraq, Azərbaycan haqqında xəberlərin Türkiyəyə operativ çatdırılması işini bir ay ərzində həll edəcəyik, hətta Azərbaycan haqqında xüsusi proqramlar hazırlayacaqıq.

Bununla yanaşı, icazənizlə, bir neçə aktual məsələyə də toxunmaq istəyirəm. Çünkü Sizinlə görüşdən sual vermədən ayrılmak düzgün olmazdı.

Siz bu haftənin sonunda Türkiyəyə gələcəksiniz və Opada su bəndinin təməlinin qoyulması mərasimində iştirak edəcəksiniz. Türkiyənin və Gürcüstanın prezidentləri ilə görüşəcəksiniz. Əlaqələri çox yaxşı olan bu üç ölkənin münasibətlərinə «Dərinər» su bəndi, Sizcə, necə təsir göstərəcəkdir?

C a v a b : Bilirsiniz, ümumiyyətlə, Azərbaycanın Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı bizim üçün çox əhəmiyyətlidir. Bu bizim daim diqqət mərkəzimizdədir. Həm Türkiyənin Prezidenti, mənim əziz dostum, qardaşım Süleyman Dəmərəl, baş nazir hörmətli Məsud Yılmaz və Türkiyənin digər başçıları, həm də Azərbaycan tərəfi, o cümlədən Azərbaycanın Prezidenti olaraq mən bu əlaqələri daim genişləndirməyə, inkişaf etdirməyə çalışırıq.

Gürcüstan ilə Türkiyə arasında da bizi sevindirən dostlıq əlaqələri yaranıbdır. Bu da bizi çox sevindirir. Çünkü Gürcüstanın həm Türkiyə ilə, həm də Azərbaycan ilə sərhədləri vardır. Gürcüstəndə 500 min, yəni yarımliyondan artıq azərbaycanlı yaşayır. Gürcüstan bizim üçün çox əhəmiyyətli bir ölkədir. Gürcü və Azərbaycan xalqları arasında tərrixen hemişə dostluq əlaqələri olubdur. Biz indi bu əlaqələri genişləndiririk.

Türkiyə Opada bir bənd tikmek istəyir. Şübhəsiz ki, onun həm Türkiyə, həm də Gürcüstan üçün çox böyük əhəmiyyəti vardır. Mən də o görüşdə olacağam, görün oradan Azərbaycan nə qədər faydalanaçaqdır. Mən ona baxmaliyam, çünkü həmin bənd Gürcüstan ilə Türkiyənin sərhədində yerləşən bir məntəqədə olacaqdır. Mən əziz dostum Süley-

man Dəmirəlin dəvətini qəbul etmişəm və mütləq Trabzona gələcəyəm, oradan da Opaya gedəcəyik.

Gürcüstanın prezidenti, mənim dostum Eduard Şevardnadze bu gün səhər mənə telefon etmişdi. Biz onunla da bu məsəlonu bir daha aydınlaşdırıq. Çünkü mənim oraya gedib-getməyəcəyim bu güne qədər hələ tam aydın deyildi. Dəvət var idi, mən onu qəbul etmişdim, amma mənim də, Şevardnadzenin də işləri çoxdur. Ancaq bugünkü telefon danışığında ikimiz də bele qərar qəbul etdik ki, biz ayın 26-da orada görüşəcəyik. Hesab edirəm ki, bu görüşlərimiz də çox əhəmiyyətli olacaqdır. Bəlkə də ilk dəfədir ki, Gürcüstan, Türkiyə və Azərbaycan prezidentlərinin, cəmənşur başşanlarının üçü bir yerdə görüşmüş olacaqlar. Bunun özü də çox əhəmiyyətlidir. Güman edirəm, biz orada təkcə bəndə əlaqədər deyil, üç ölkəyə aid olan başqa məsələlər haqqında da fikir mübadiləsi aparacaqı.

S u a l : Bölgənizdəki başqa bir ölkə də Ermənistandır və onun yaradığı problemləri hamımız bilirik. Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistandan işğalı altında olması da məlumatdır. Ermənistanda bu yaxınlarda prezident seçkiləri oldu. Bu, Ermənistən-Azərbaycan münaqişəsinin həlli üçün ümidi artırır, yoxsa vəziyyəti daha da qarışdırır?

C a v a b : Bilirsiniz, mən Ermənistən ilə Azərbaycan arasında 10 il bundan əvvəl yaranmış bu hərbi münaqişənin sülh yolu ilə həll olunması uğrunda mübarizə aparıram, çalışıram. Son dörd ildir ki, artıq atəş yoxdur. May ayının 12-də dörd il tamam olacaqdır ki, biz atəşi dayandırmışq və bu məsəlonu sülh, barış yolu ilə həll etmək isteyirik. Hesab edirəm ki, biz indən sonra da bu yolla getməliyik.

Güman edirəm ki, Ermənistən daxilində hökumətin, yeni dövlətin başçısının dəyişdirilməsi bizim bu sülh prosesine təsir etməməlidir. Yəni mənfi təsir etməməlidir, müsbət təsir edə bilər.

Ermənistənnin dövlət başçısının dəyişdirilməsi məsəlesi ölkənin daxili işidir. Biz bunlara qarışmırıq. Ermənistən vətəndaşları kimə etibar edirəsə, şübhəsiz ki, ölkəyə də o, başçılıq etməlidir. Biz Ermənistən seçdiyi prezidentle görüş keçirməliyik, danışq aparmalıyıq, bu məsəlonu müzakirə etməliyik.

Mən ümidiyəm və hesab edirəm ki, sülh, danışqlar prosesi yaxın vaxtlarda başlayacaqdır. Ola bilər ki, bu, may ayında başlasın. Başlayacaqdır və ümid edirəm ki, bu yola başqa alternativ yoxdur. Ona görə də biz bu yolla gedirik. Ermənistən əvvəlki prezidenti də bu yolla

gedirdi, indi yeni president də bu yolla getməlidir, başqa yol yoxdur.

S u a l : Barış, sülh yolu ilə?

C a v a b : Bəli.

S u a l : Türkiyənin enerji və təbii qaynaqlar naziri Cümhur Ərsümər bir neçə gün bundan əvvəl Bakıda idi. Burada Bakı-Ceyhan neft kəməri ilə bağlı danışqlar aparıldı. Biz də iki gündür ki, Bakıdayıq. Azərbaycandakı bəzi qəzetlərin yazdığına görə, cənab Ərsümər-lə görüşdə Siz Türkiyə ilə bağlı müəyyən tənqidi fikirlərinizi də çatdırmaq fürsətindən istifadə etmisiniz.

Bakı-Ceyhan neft boru kəməri layihəsi barədə fikirlərinizi NTV vəsitəsilə bir daha bildirərsinizmi?

C a v a b : Mən hörmətli enerji naziri ilə danışanda da dedim, 5-6 ildir ki, Bakı-Ceyhan neft boru kəməri bütün Türkiyə xalqının dilindən düşmür. Yəni bu, daim sizin xalqın dilindədir, ləp uşaq da Bakı-Ceyhan sözü danışır. Ancaq mən bunu söylədim, sizin televiziya vasitəsilə bir də bildirmək istəyirəm – indi o danışqdan işə keçmək lazımdır. O vaxtlar keçdi. Yəni biz bu məsəlonu artıq həll etmişik, Azərbaycan nefinin Qərba, Batiya getməsi üçün böyük neft borusunun Bakı-Ceyhan yolu ilə getməsi qərarını şəxşən mən qəbul etmişəm. İndi bu işi gerçəkləşdirmək, həyata keçirmək lazımdır.

Biz bu sahədə öz işimizi görmüşük. Burada bizim də üzərimizə çox vəzifə düşür. Gürcüstanın da, Türkiyənin də üzərinə vəzifə düşür. Çünkü Türkiyənin Ceyhan limanına gedəcək bu boru xətti üç ölkənin torpağından keçəcəkdir. Biz bu işlərin başındayıq, bu işləri biz həll edirik. Biz nə etmək lazımdırsa, onu etmişik. İndi lazımdır ki, Türkiyədə də bu işlərlə əməli, praktik surətdə məşğul olsunlar. Mən hörmətli nazirə bunu dedim, Sizə də deyirəm ki, seyriləriniz bilsinlər. Ayın 26-da biz Trabzonda, Opada görüşəndə mən bunu dostum Süleyman Dəmirələ, dostum Məsud Yılmaza da deyəcəyəm.

J u r n a l i s t : Çox təşəkkür edirəm. Azərbaycan Prezidenti Heydər Əliyevin bu müsahibəsi ilə NTV-nin Bakıdakı ötürücüsünü istifadəyə vermiş olduq. Beləliklə, NTV ilk dəfə xaricdəki ötürücü vasitəsilə Türkiyə baxımından çox əhəmiyyətli münasibətlərimiz olan bir bölgəyə proqramlarını yaymağa başladı. Bu əməkdaşlığı hörmətli Prezident Heydər Əliyevin məsləhətlərinə uyğun olaraq birtərəfli fəaliyyət kimi deyil, ikitərəfli fəaliyyətə çevirmək üçün səylərimizi davam etdirəcəyik. Bakıdan hamınıza uğurlu günlər.

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

26 aprel 1998-ci il

S u a l : Cənab Prezident, Türkiyənin dövlət başçısı Süleyman Dəmirel xüsusi dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedirsiniz. Bu səfər barədə nə deye bilərsiniz?

C a v a b : Türkiyənin prezidenti Süleyman Dəmirel Gürcüstanın prezidenti Eduard Şevardnadzeni və mənə bu gün Türkiyənin şimal-şorqında, Trabzon yaxınlığında Artvin məntəqəsində, Gürcüstan ilə Türkiyə sərhədində təməli qoyulacaq su bəndinin açılış mərasimini dəvət edibdir. Mən bu dəvəti qəbul etmişəm və indi yola düşürəm. Orada görüşəcəyik. Bu, Türkiyə Cumhuriyyətində əlamətdar bir hadisədir. Türkiyə ilə Azərbaycan, Türkiyə ilə Gürcüstan, Azərbaycanla Gürcüstan arasında olan dostluq əlaqələrinin görə, belə mərasimlərdə iştirak etmək, bizim ölkələrin bir-birinə olan münasibətlərini nümayiş etdirmek və eyni zamanda, fürsətdən istifadə edib bəzi məsələlər haqqında danışmaq, səhbət etmək – bunlar hamısı bizim üçün çox lazımdır. Ona görə də mən ora gedirəm və bu gün də qayıdacağam. Görüşlərimiz, danışqlarımız olacaqdır. Mən o yerləri görməmişəm, ora ilə də tanış olaram. Hər halda, yaxşı bir səfərdir.

S u a l : Aprelin 29-da Moskvada MDB sammitində iştirak edəcəksinizmi?

C a v a b : Qayıdır gələndən sonra baxacağam.

S u a l : Cənab Prezident, qırba gedəcək əsas neft boru kəməri məsələsi danışqlarınızın əsas mövzusu olacaqdır. Gözləmək olarmı ki, Bakı-Ceyhan marşrutunun baha başa gəlməsi bu layihənin reallaşdırılmasını çətinləşdirsin?

C a v a b : Sən suali həmişə rus dilində verirsən, amma bizim televiziya Azərbaycan televiziyasıdır. Ona görə də mən Azərbaycan dilində cavab verəcəyəm. Sənə də məsləhət görürrəm ki, Azərbaycan dilini öyrənəsən. Şübhəsiz ki, bu məsələ orada ola bilər, səhbətin mövzusu olsun. Çünkü Bakı-Ceyhan neft kəməri, neft borusu Bakıdan, Gürcüstan ərazisindən, Türkiyə ərazisindən Ceyhan limanına gedəcəkdir. Bizim indi qərb marşrutu üzrə inşa etdiyimiz neft borusu – Bakı-Supsa neft

borusu da Azərbaycanla Gürcüstan arasındadır. Amma Türkiyə də bunda çox maraqlıdır. Şübə etmirəm ki, bu səhbətlər orada olacaqdır. Amma mən güman etmirəm ki, nəsə mənə mane olacaqdır. Biz işlərimizi ele qurmuşuq ki, nəzərdə tutulmuş proqramların hamısı yerinə yitirilecəkdir.

S u a l : Cənab Prezident, Siz NTV kanalına son müsahibənizdə dediniz ki, Bakı-Ceyhan xəttinə qərar verdiniz. Bu barədə, əslində, konsorsiumun da fikri ola bilər. Amma son sözü Azərbaycan deyəcəkdir.

C a v a b : Xeyr, «qərar verdim» deyəndə mən öz fikrimi deyirəm. Ancaq biz konsorsiumla daim əlaqədəyik. Konsorsium da belə fikirdədir, artıq bu fikrə gəlibdir. Ona görə də mən «qərar verdim» deyəndə tək öz adımdan demirəm, ümumi fikri deyirəm. Sağ olun.

MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ MOSKVADA KEÇİRİLƏN NÖVBƏTİ ZİRVƏ GÖRÜŞÜNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

28 aprel 1998-ci il

S u a l : Cənab Prezident, Kişinyov Zirvə toplantısında dövlət başçıları Müstəqil Dövlətlər Birliyinin fealiyyətini kəskin tənqid etmişdilər. Yeni Zirvə toplantısında hansı məsələlərin müzakirəsi gözlənilir?

C a v a b : Bir halda ki tənqid olunmuşdu, bu tənqiddən nəticə çıxarmalıdır. Biz belə guman edirik və mən də belə düşünürəm ki, bu Zirvə görüşünü hazırlayanlar yəqin ki, Kişinyovda olan tənqidin çıxışları və tənqidin qeydləri nəzəre alıblar və buna müvafiq təkliflər verəcəklər. Hər halda nə gözləmək olar? Mən keçmiş zamanlarda da demişəm, indi də demək istəyirəm ki, gərək Müstəqil Dövlətlər Birliyi öz işini təkmilləşdirsin, səmərəliliyini artırın və onu beynəlxalq standartlara uyğun olaraq qursun. Bu işə məşğul olan, MDB-nin aparatında işləyən insanlar da bu sahədə çalışırlar, müəyyən hazırlıq işləri görübərlər. Hər halda, indi nəsə demək çətindir.

S u a l : Cənab Prezident, Siz Ermənistana qeyri-qanuni silahların verilməsi və Şahin Musayevin ölkəmizə qaytarılması ilə bağlı ötən sammit ərəfəsində Rusiyaya narazılığınızı bildirmişdiniz. Bununla bağlı növbəti sammit ərəfəsində hər hansı bir cavab tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulurmu?

C a v a b : İndi görək onlar bu barədə nə ediblər. Hər halda, bize məlum olmalıdır. Bu gün Moskva vaxtı ilə saat 6-da Rusiya, Azərbaycan, Ermənistən müştərək komissiyasının iclasında – bilirsınız ki, Rusiya tərəfindən Ermənistana qeyri-qanuni, gizli olaraq bir milyard dollar dəyərində silah verilməsi ilə əlaqədar bizim qaldırduğumuz məsələlərə görə, keçən ilin iyul ayında mən Moskvada olarkən belə qərar qəbul olundu ki, üçtərəfli müştərək komissiya yaradılsın – bu gün o komissiyanın üzvləri görüşməlidirlər və komissiyada bizim nümayəndələrimiz Abbas Abbasov, Səfer Əbiyev, Eldar Həsənov və başqları

dünən Moskvaya uçublar. İndi gedim görün orada nə iş görüldür. O cümlədən Şahin Musayevin verilməsi haqqında – onu Azərbaycana verməlidirlər. Çünkü belə bir cinayətkar orada saxlamağa əsas yoxdur və onların bize söylədikləri bəhənə əsassızdır. Biz bunu onlara bildirmişik. Güman edirəm ki, bu məsələ də həll olunmalıdır.

S u a l : Cənab Prezident, Azərbaycan bu sammitdə hər hansı bir sənəd imzalayacaqmı və Siz Robert Koçaryanla görüşəcəksinizmi?

C a v a b : Koçaryanla bu gün axşam görüşəcəyəm. Bunu deyə bilərəm. Ancaq hansı sonədi imzalayacağımı və ya imzalamayacağımı deyə bilmərəm.

S u a l : Siz Dağlıq Qarabağ məsəlesi ilə əlaqədar Robert Koçaryanla danışıqlardan nə gözləyirsiniz?

C a v a b : Bilirsiniz, hər halda, hər bir belə görüş müəyyən ümidi doğurur. Mən də belə ümidiirlər bu görüşə gedirəm.

S u a l : Cənab Prezident, Ermənistən yeni rəhbərliyi münaqişəli məsələlərin həllinə dair ATƏT-in hömsədrlerinin təkliflərini rədd edir və məsəlonu paket şəklində həll etməyə üstünlük verir.

C a v a b : Ona görə də mən bu gün görüşəcəyəm ki, onların özləri desinlər görək, bu barədə nə fikirdəirlər.

«İNTERFAKS» AGENTLİYİNİN VİTSE-PREZİDENTİ İLƏ MÜSAHİBƏ

Moskva

28 aprel 1998-ci il

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev «Vnukovo-2» hava limanında «İnterfaks» İnformasiya Agentliyinin vitse-prezidenti Boris Qrişşenkoya qısa müsahibə vermişdir.

S u a l : Xahiş edirəm, deyəsiniz, Siz bu Zirvə toplantısında nəyi Azərbaycan üçün ən mühüm hesab edərdiniz? Siz burada hansı problemləri həll etmək istərdiniz?

H e y d a r Ə l i y e v : Burada məsələlər hamı üçün eynidir. Bura-da ələ bir məsələ ola bilməz ki, Azərbaycan üçün mühüm olsun, başqaları üçün mühüm olmasın. Bizim üçün, Birliyin üzvləri üçün vacib olan budur ki, Müstəqil Dövlətlər Birliyi öz funksiyalarını daha effektli və somorəli şəkildə həyata keçirsin.

S u a l : Siz MDB-nin həyat qabiliyyətinə inanırsınızmı?

H e y d a r Ə l i y e v : Men MDB-nin həyat qabiliyyətinə inanıram, amma bir şərtlə ki, Kişiyyovda deyilmiş olanların hamısı və sabah nə deyiləcəksə, onların hamısı həyata keçirilsin.

S u a l : Sizcə, bu Zirvə toplantısı mübahisəli, kəskin və ciddi problemlərin həllinə kömək edə bilərmi?

H e y d a r Ə l i y e v : Bilirsizim, mən həmişə bu fikirdə olmam ki, mübahisəli məsələləri, o cümlədən də MDB daxilində mövcud olan hərbi münaqişələri məhz Müstəqil Dövlətlər Birliyi nəinki həll edə bilər, həm də həll etməyo borcludur. Men bunu dəfələrlə demişəm və bu gün fırıldadım istifadə edərək bir daha deyirəm: elə Birlik ola biləz ki, bu Birliyin üzvləri öz aralarında hərbi münaqişə vəziyyətində olsunlar. Bu, birləşmə anlayışından xaricdir. Amma, təessüflər olsun ki, bu məsələyə bizim birləşməzdə lazımı diqqət yetirilmir.

S u a l : Biz ümid edə bilərik mi ki, burada Xəzərin problemləri də müzakirə olunacaqdır?

H e y d a r Ə l i y e v : Zənnimcə, gündəlikdə Xəzərlə bağlı məsələ yoxdur, çünki Xəzər məsəlesi MDB-ya aid məsələ deyildir, bu,

dövlətlərarası münasibətlərle bağlı məsələdir. Bu məsələni şışırtmak lazımdır, orada da her şey həmçinin öz qaydasındadır.

S u a l : Heydər Əliyeviç, Siz özünüz üçün her hansı əlverişli bir vaxtda bizim agentliyimizə golmək barədə «İnterfaks»ın rəsmi məktubunu almışınız mı?

H e y d a r Ə l i y e v : Almışam, mənim salamumu Terexova, ən xoş arzularımı və ən dərin hörmətimi «İnterfaks»a çatdırın, ona görə ki, keçmişdə, mənim belə bir vəziyyətdə olmadığından dövrə biz yaxşı əməkdaşlıq etmişik.

M ü x b i r : Sağ olun.

AZƏRBAYCAN PREZİDENTİNİN 75 İLLİK YUBILEYİ MÜNASİBƏTİLƏ BAKIYA QISAMÜDDƏTLİ SƏFƏRƏ GƏLƏN TÜRKİYƏ PREZİDENTİNİ BİNƏ HAVA LİMANINDA QARŞILAYARKƏN JURNALİSTLƏRİN SUALLARINA CAVAB

10 may 1998-ci il

S u a l : Biz Türkiyədən gəlmişik. Sizi 75 illik yubileyiniz münasibətilə təbrik edirik. Biz görürük ki, azərbaycanlılar Sizin bu əziz gününüz hər yerde qeyd edirlər. Bu sevgi, istək Sizi məmənnun edirmi?

C a v a b : Bu, hər bir insanı məmənnun edə bilər. Şübhəsiz, məni də məmənnun etməyə bilməz. Mən öz vətəndaşlarımı qox minnətdaram. Onlar məni heç vaxt unutmayıblar. Bir bu gün yox, həmişə onların əksəriyyəti mənə çox böyük hörmət və ehtiram göstərib. Mənim im 75 il, indiyə qədər yaşamağımın və xüsusən çalışmağımın əsas mənbəyi, kökü elə bundan ibarətdir ki, mənə xalq, millətimiz, vətəndaşlarımız həmişə etimad göstəriblər, ehtiram və hörmət ediblər. Bu da mənə həmişə güc veribdir. Ona görə də görüsünüz, 75 yaşındayam, amma sizinlə güləşə bilərem.

S u a l : Onlar Sizə «Heydər baba» deyirlər. İndi Siz Türkiyənin başınımı qarşılayacaqsınız?

C a v a b : Bəli, Türkiyənin babası mənim əziz dostumdur, qarşımdır. Bizim dostluğumuzun böyük tarixi vardır. Biz 30 il bundan əvvəl görüşüb tanış olmuşuq və dost olmuşuq. Mən çox məmənnunam ki, bu 30 il ərzində illər keçib, dünyada çox dəyişikliklər olub, amma biz – Süleyman Dəmirəl də, mən də dostluğumuza sadıq qalmışq. Ona görə də mənim üçün Süleyman Dəmirəl çox doğma və əziz bir insandır.

S u a l : Türkiye Prezidenti ilə siyasi məsləhətləşmələrde hansı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur?

C a v a b : Bilirsiz, bu gün siyasi məsləhətləşmələr günü deyildir. Ancaq biz siyaset adamı olduğumuz üçün, bundan da yan keçə bilmərik. Əsas məsələlər – ölkələrimiz arasında olan münasibətlər, dünyada gedən proseslər, ümumiyyətlə, məsələlər çoxdur. Bizim kimi adamlar görüşəndə o qədər məsələlər meydana çıxır ki, onların hamisini müzakirə etməyə vaxt çatmur.

S u a l : Bayramınız, ad gününüz mübarek olsun! Bəs, bu gün Siz öz ad gününüz harada və necə qeyd edəcəksiniz?

C a v a b : Sadəcə qeyd edəcəyəm. Mən başqa cür qeyd etmirəm.

S u a l : Bəs nə üçün onu şənliklərsiz keçirməyi qərara almışınız? Deyirlər ki, hətta Luçano Pavarottini dəvət etmək istayırdınız?

C a v a b : Yox, bu, uydurmadır. Mən heç vaxt belə fikirdə olmamışam, heç kimi də dəvət etmək niyyətinə düşməmişəm. Ümumiyyətlə, ömrümün 75 ilinin xeyli hissəsi ərzində mən yüksək dövlət işində olmuşam, 50 yaşım tamam olanda da, 60 yaşım tamam olanda da heç vaxt heç bir təntənəli mərasim düzəltməmişəm. Uzaqbaşı, yol verdiyim bu olub ki, ailəmin üzvləri həmin gün nəsə hazırlamış, bəlkə də bayram süfrəsi açmışlar və biz bayram süfrəsi arxasında görüşmüşük.

Mən bu gün də belə etməyi planlaşdırırdım, lakin dostlarım mənə hətta ailə üzvləri ilə görüşməyə də imkan vermirlər. Dünən dostum Eduard Şevardnadze buraya geldi. Bildiyiniz kimi, MDB-yə daxil olan ölkələrin və Şimali Qafqaz respublikalarının nümayəndə heyətləri burada oldular. Bu gün isə mənim sədaqətli dostum Süleyman Dəmirəl gəlir. Buna görə də ailə üzvlərim üçün vaxt qalmır. Bununla da hər şey qurtarı.

S u a l : Yəni ailənlər bir yerde olmayıacaqsınız?

C a v a b : Yəqin ki, evə gələndə ailəmlə görüşəcəyəm. Biz ailəmizlə bir yerdəyik.

S u a l : Biz Sizi yubileyiniz münasibətilə təbrik edirik. Sizin üçün bu gün ən böyük hədiyyə nə ola bilər?

C a v a b : Mənim üçün ən böyük hədiyyə Azərbaycanın ərazi bütövlüyünün bərpə edilməsi və Azərbaycanın tamamilə münaqişədən xilas olmasıdır. Bundan böyük hədiyyə ola bilməz.

S u a l : Cənab Heydər Əliyev, Türkiyə ilə Azərbaycan arasında neft boru xətti ilə əlaqədar işçi qrupları olacaqdır. Bununla əlaqədar məsələləri araşdırmaq üçün Azərbaycandan Türkiyəyə işçi qrupu gəlməli idi. Ancaq bu, başqa vaxta saxlanıldı. Bunun səbəbi nədir?

C a v a b : Bu, başqa vaxta dəyişdirilibdir. Bunun elə bir səbəbi yoxdur. Yəni Türkiyə tərəfdən və Azərbaycan tərəfdən olan adamların münasib bir vaxtı olmayıbdır. Bunu mən dedilər, amma onlar bu günlərdə görüşəcəklər. Heç kəs narahat olmasın. Bunların hamısı bizim planlarımız əsasında yerinə yetiriləcəkdir.

S u a l : Cənab Prezident, icazə verin, Sizə möhkəm cansağlığı, uzun ömür və qələbələr arzulayım. Sizin ad gününüz sayəsində biz MDB

çərçivəsində gözəl bir ənənənin şahidi olur. Gözlemek olarmı ki, gələcəkdə yeni münasibətlər yaradılması üçün bu cür yaxşı bünövrə qoyulacaq və yubileyək kimi gözəl səbəblərdən istifadə ediləcəkdir?

C a v a b : Bilirsinizmi, əgər mənim ad günüm kimi gün MDB ölkələri nümayəndə heyətlərinin bir gündə bir yerə toplanmasına və heç bir fikir ayrılığı olmadan, heç bir mübahisə olmadan öz seylerini birləşdirməyə, bir-birinə xoş sözlər deməyə və birlik çərçivəsində əməkdaşlıq niyyətini nümayiş etdirməyə imkan vermişsə, artıq bu, böyük işdir. Mən, məsələn, şadam ki, ad günüm, 75 illik yubiley günüm bunu etməyə imkan vermişdir. Zənnimce, bu, birliyin bütün ölkəlerinin, o cümlədən də Azərbaycanın xeyrinədir.

S u a l : Mən Sizi «Space» televiziya kanalının əməkdaşları adından təbrik edirəm. Bu gün həmin kanal vasitesilə Sizin həyatınızna həsr olunmuş «Ömür ve tale» adlı film göstərilecekdir. Bilmək isterdim, vaxt tapıb həmin filme baxa biləcəksinizmi?

C a v a b : Görüm, əgər vaxtim olsa, baxaram. Amma vaxtum olmasa da, kaseti göndərərsiniz, vaxt tapıb baxaram. Təşəkkür edirəm. Sağ olun.

JURNALİSTLƏRİN SUALLARINA CAVAB

Yalta

5 iyun 1998-ci il

Yaltada, Zirvə görüşü iclasının fasiləsində Azərbaycan Prezidenti Heydər Əliyev onu əhatəyə alan jurnalistlərlə ünsiyyətdə oldu və onların çoxsaylı suallarına cavab verdi.

Ona birinci olaraq Krimdakı «Ocaq» Azərbaycan Mədəni-Maarif Cəmiyyətinin sədri, «Millət» qəzetiñin redaktoru Rəhim Hümbətov müraciət etdi. Dövlətimizin başçısı Krimda nə qədər azərbaycanlı yaşadığı, onların gün-güzərəni ilə, Azərbaycanda baş verən proseslər barəsində məlumat alıb-almadıqları ilə maraqlandı.

R. Hümbətov Krimda 7 minədək azərbaycanlı yaşadığını bildirdi və rus dilində buraxdığı qəzetdən danışdı, qəzetiñ bir nüsxəsini dövlətimizin başçısına bağışladı.

Azərbaycan Prezidenti ona öz vətənina gedib-gəlməyi, vətənlə əlaqə saxlamağı məsləhət gördü.

Sonra jurnalistlər sual verməyə başladılar.

S u a l : Cənab Prezident, neftin Xəzər dənizində nəqli barədə nə deyə bilərsiniz?

C a v a b : Nə deyə bilərəm? Neft nəql olunacaqdır. Əgər biz Xəzərdə neft çıxarırsa, daha çox neft hasil edəcəyik, deməli, onu daşımaq lazımlı gələcəkdir. Biz artıq nefti Qara dəniz sahilindəki Novorossiysk limanına nəql edirik və neft sonra buradan Qərbe göndərilir.

S u a l : Bu sahədə Gürcüstanla nə kimi münasibətlər olacaq?

C a v a b : Çox yaxşı. Siz Gürcüstandansınız?

M ü x b i r : Bəli.

H e y d ə r Ə l i y e v : Hələ bir soruştursunuz? Yoxsa bilmirsiniz?

S u a l : QİƏ Sizin üçün alternativ MDB ola bilərmi?

C a v a b : Xeyr. Bunlar müxtəlif strukturlardır. Niyə alternativ olmalıdır? MDB mövcuddur, onun öz vəzifələri, QİƏ-nin isə öz vəzifələri var. Bir də ki, bəzi ölkələri MDB-ya daxil edə bilməzsən; elə ölkələri ki, onlar QİƏ-də iştirak edirlər və onlarla da əməkdaşlıq etmək

lazımdır. MDB-yə daxil olan ölkələrdən 6-sı QİƏ-də iştirak edir. Çok yaxşıdır ki, biz həm QİƏ-də, həm də MDB-də əməkdaşlıq edirik.

S u a l : Cənab Prezident, Ukrayna ilə əməkdaşlıq necə olacaq?

C a v a b : Ukrayna ilə çox yaxşı əməkdaşlığıımız, böyük dostluğumuz var. Biz Ukraynada dövlət müstəqilliyinin möhkəmlənməsi sahəsində görülən bütün tədbirləri yüksək qiymətləndirir və dəstəkləyirik. Bizim iqtisadi münasibətlərimiz yaxşı inkişaf edir və biz onları inkişaf etdirəcəyik.

S u a l : Neftin nəqli yollarından biri kimi Odessadan istifadə olunması mümkünürmü?

C a v a b : Bilirsınız, variantlar olduqca çoxdur. Variantlardan biri də Odessa terminalıdır.

S u a l : Bu, perspektivli variantdır?

C a v a b : Bütün variantlar perspektivlidir.

S u a l : GUAM-in perspektivliyi barədə Sizin fikriniz nedər?

C a v a b : Çox perspektivli təşkilatdır.

S u a l : Bəs Siz belə bir rəyə necə baxırsınız ki, bu ittifaqı guya nəsə hədələyir?

C a v a b : Bilirsınız, həmişə kimsə nəyisə hədələyir. Əgər kimsə hədələdiyi barədə düşünək, onda heç nə etmək lazım deyildir. Hədələyirsə, qoy hədələsin.

S u a l : Cənab Prezident, necə bilirsiniz, bu qədər müxtəlif dövlələrin münasibətləri QİƏ çərçivəsində iqtisadi və siyasi cəhətdən necə inkişaf edəcək?

C a v a b : Ötən altı il göstərdi ki, ölkələrin iqtisadiyyatlarının vəziyyətinin müxtəlif səviyyəsindən, bu ölkələrdə ictimai-siyasi şəraitdəki fərqlərdən asılı olmayaq integrasiya imkanları var. Lakin iqtisadiyyatların vəziyyətinin müxtəlif səviyyədə olması, ictimai-siyasi şəraitdəki fərqlər bize əməkdaşlıq etməyə maneçilik töretnir. Ötən altı il göstərdi ki, əməkdaşlıq uğurlu ola bilər.

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

9 iyun 1998-ci il

S u a l : Cənab Prezident, Qazaxıstan Respublikasına səfəriniz barədə mətbuat nümayəndələrinə nə demək istərdiniz?

C a v a b : Bu səfər iki hadisə ilə əlaqədardır. Birincisi, Qazaxıstanın paytaxtında turkdilli ölkələrin dövlət başçılarının növbəti görüşü olacaqdır. İkincisi, Qazaxıstanın yeni paytaxtı var, bu paytaxtin açılışı, yəni dünyaya bəyan edilməsi münasibətilə orada görüş keçiriləcəkdir. Mən bu iki hadisə münasibətile oraya gedirəm.

Qazaxıstan ilə Azərbaycan arasında çox sıx dostluq əlaqələri mövcuddur. Türkəlli ölkələrin dövlət başçılarının ənənəvi görüşlərinin de çox əhəmiyyəti vardır. Mən bütün bunları nəzərə alaraq bu dəvəti qəbul etmişəm və oraya gedirəm. Hesab edirəm ki, orada görüşlərim, danışqlarım olacaqdır və bunların hamısı bizim üçün faydalıdır.

M ü x b i r : Cənab Prezident, bu gün iyunun 9-dur. Yəni Sizin Naxçıvandan Bakıya qayıtmığınızın beş ili tamam olur.

C a v a b : Mən bunu unutmuşdum, çox sağ ol ki, yadına saldın.

S u a l : Biz həmin günü Sizə xatırlatmaq istəyirik. Prezident Heydər Əliyev həmin gün nə düşünürdü və indi, bu gün – beş ildən sonra nə düşünür?

C a v a b : Doğrudan da, iyunun 9-da bu hava limanına gəlmışəm. Başım o qədər qarşıqdır, unutmuşam ki, bu gün ayın 9-dur. Siz bilirsiniz ki, o vaxtdan beş il keçibdir. Bu beş il sizin gözünüzün qabağındadır. Mən o günü xatırlayıram. Çünkü o, çox gərgin gün idi, Azərbaycanın çox mürəkkəb bir dövrü idi. Mənim üçün də Bakıya qayıtmak çox çətin bir problem idi. Mən qayıtmak istəmirdim, siz bunu bilirsınız. Mənimlə dörd gün danışqlar getmişdi. Ancaq mən vəziyyəti dərk edəndən sonra Bakıya gəldim. Amma doğrusu, gələndə heç bilmirdim nə olacaqdır. Çünkü burada, Azərbaycanda, Bakıda vəziyyət o qədər ağır, gərgin idi ki, mən sadəcə, xalqın bu çağırışına səs verək gəldim, özümü xalqın içində atdim. İndi Allaha şükür olsun ki, bu beş ildə biz çox şeylərə nail olmuşuq. Sağ olun.

ASTANA HAVA LİMANINDA QARŞILANMA MƏRASİMİNДƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB

*Astana
9 iyun 1998-ci il*

— Mən buraya dostumun — prezident Nursultan Nazarbayevin dəvəti ilə türkdilli dövlətlərin Zirvə görüşündə, habelə Qazaxıstanın yeni paytaxtının təqdimatına həsr olunmuş şənliklərdə iştirak etməyə gəlmİŞEM. Bu tədbir çox böyük əhəmiyyəti olan hadisədir.

Türkdilli dövlətlərin başçılarının görüşləri, demək olar, altı ildir keçirilir və yaxşı ənənəyə çevrilmişdir. Lakin Qazaxıstan paytaxtının təqdimat mərasimi böyük tarixi hadisədir. Bununla əlaqədər mən qazax xalqının, Qazaxıstanın, onun prezidenti Nursultan Nazarbayevin sevincinə şərəkəm. Təbrik edirəm. Bütün Qazaxıstan vətəndaşlarına, Astana şəhərinin bütün sakinlərinə səadət, firavanlıq və uğurlar arzulayıram.

S u a l : Heydər Əliyeviç, necə bilişiniz, yeni Qazaxıstanın inkişaf üçün Astananın nə kimi əhəmiyyəti olacaqdır?

C a v a b : Hesab edirəm ki, bu ideya özlüyündə dahi bir ideyadır və şadam ki, o, həyata keçirilir. Əminəm ki, bunun bütün Qazaxıstanın çoxtərəfli, ahəngdar, geniş miqyaslı inkişafi üçün çox böyük əhəmiyyəti olacaqdır.

TÜRKDILLİ DÖVLƏTLƏRİN V ZİRVƏ GÖRÜŞÜ İŞTİRAKÇILARININ BİRGƏ MƏTBUAT KONFRANSINDA JURNALİSTİN SUALINA CAVAB

10 iyun 1998-ci il

S u a l : Sual Prezident Heydər Əliyevdir. Cənab Prezident, Siz belə bir iddiyanı şərh edə bilərsinizmi ki, Bakı-Ceyhan layihəsinin həyatə keçirilməsinə mane olmaq məqsədilə Rusiya Federasiyası Sizə təsir göstərir? Daha bir sual. İmzalanması sentyabr ayı üçün nəzərdə tutulan əsas boru kəmərinə dair sənəd nə dərəcədə hazırlanır?

H e y d a r Ə l i y e v : Bilmirəm hansı dildə cavab verim. Rus dilində cavab verəcəyəm ki, hamiya aydın olsun.

Bakı-Ceyhan neft kəməri Xəzər dənizinin Azərbaycan sektorundan neftin ixracı üzrə əsas boru kəmərinin marşrutlarından biridir. 1994-cü ilin sentyabrında Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının işlənilməsi haqqında 11 dünya neft şirkətindən ibarət konsorsiumla iri bir müqavilə imzalandı. Bu müqavilədə neftin ixracı üçün əsas neft kəməri çəkiləməsi nəzərdə tutulur. Neftin Xəzər hövzəsindən dünya bazarlarına ixracı marşrutlarının bu müddədə çox variantları tedqiq edilmişdir. Bilirsiniz ki, artıq bir neft kəməri — Bakı-Novorossiysk kəməri mövcuddur və 1994-cü ilin sentyabrında imzalanmış müqaviləyə uyğun olaraq konsorsium tərafından çıxarılan neft bu boru kəməri ilə ixrac edilir. Bakı-Supsa marşrutu ilə ikinci neft kəməri çəkilir. Supsa Gürcüstanda Qara dəniz limanıdır. Bu iki boru kəməri ilkin neftin ixracı üçün nəzərdə tutulmuşdur. Lakin böyük neft üçün, təkrar edirəm, 1994-cü ilin layihəsində əsas neft kəməri çəkiləməsi nəzərdə tutulmuşdur. Bütün bu vaxt ərzində axtarışlar aparılmış, əsas neft kəmərinin müxtəlif marşrutları öyrənilmişdir.

Həqiqətən, çox marşrutlar var. Müxtəlif ölkələr gah bir, gah da digər marşruta üstünlük verirlər. Lakin Azərbaycan bəyan etmişdir və bu gün mən bir daha bəyan edirəm ki, biz Bakı-Ceyhan xəttini neft borusu üçün ən məqbul marşrut sayımız. İndi çox böyük hazırlıq işləri aparılır. Zənnimcə, sentyabrda konsorsium qəti qərar qəbul edəcəkdir və biz bu neft kəmərinin inşasına başlamalıyıq.

Lakin məsələ bundadır ki, son illərin iş tecrübəsinin göstərdiyi ki, Xəzər hövzəsi neft və qaz ehtiyatları ilə çox zəngindir. 1994-cü ilde imzaladığımız birinci müqavilədən başqa Xəzərin Azərbaycan sektorundakı yataqlara dair daha 10 müqavilə imzalamışq. Bilirsiniz ki, Xəzər dənizində her bir Xəzəryani dövlətin öz sektorlu var. Xəzər dənizinin başqa sektorlarında da çox zəngin yataqlar var. Buna görə de səhbət nəinki Azərbaycan sektorunda, həm də digər sektorlarda artıq çıxarılmışda olan və çıxarılaçq neftin ixracından gedir. Buna görə de indi səhbətlər gedir və bu gün mən öz çıxışında da dedim ki, görünür, Xəzəraşırı neft və qaz magistrallarının inşası ilə ciddi məşğul olmaq lazımdır. Bu magistrallar da Qafqazla, Türkiyə, Qara dəniz vasitəsilə Avropa ölkələrinə gedə bilər.

Biz Bakı-Ceyhan boru kəməri barədə qəti fikirdəyik və onu həyata keçirəcəyik.

ORT-nin «TEMA» PROQRAMININ BAKİDA ÇƏKİLMİŞ VERİLİŞİNDƏ

15 iyun 1998-ci il

İctimai Rusiya televiziyanın «Tema» programı Bakıda öz verilişinin növbəti çəkilişini aparmışdır. Veriliş böyük maestro, həmyerlimiz Mstislav Rostropoviçin həyat və yaradıcılığına həsr edilmişdir.

Verilişə toplaşanlar bu məşhur programda iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyevi hərarətlə qarşılıdlı.

Mstislav Rostropoviçin Bakıda, dostlar arasında olması ilə əla-qədar keçirdiyi sevincə şərık çıxan dövlətimizin başçısı dedi:

— Sizi, ümumiyyətlə və xüsusən Azərbaycanda həyata keçirdiiniz bütün işlərə görə təbrik edirəm. Sabah Sizin konsertinizi gözləyirik. Yeri gəlmüşkən, keçmiş vaxtlarda necə olduğunu bilmirəm, amma ola bilsin, bu birinci haldır ki, Siz Bakıda simfonik orkestrə dirijorluq edəcəksiniz.

Mstislav Rostropoviç : Bəli, bu ilk dəfə olacaqdır.

Heydər Əliyev : Siz dünyanın bir çox şəhərlərində, paytaxtlarında olduqca uğurla dirijorluq etmisiniz, hər yerdə yolumuzu gözləyirlər. Amma öz vətəninizdə Siz Üzeyir Hacıbəyov adına dövlət simfonik orkestrinə ilk dəfə olaraq dirijorluq edəcəksiniz.

Mstislav Rostropoviç : Heydər Əliyeviñ mühafizəsi barədə bir neçə kəlmə demək istəyirəm. Bu, dünyada ən çox musiqisəver mühafizə dəstəsidir. Ona görə ki, hər hansı digər prezidentə nisbətən Heydər Əliyev konsertlərdə daha tez-tez olur. Buna görə də onlar musiqini dinleyir və başa düşürlər.

Heydər Əliyev : Musiqini, xüsusən də Sizin musiqinizi onlar nəinki başa düşür, həm də sevirlər. Bu qədər dostlarım — bu dostlar isə Siz və buraya toplaşanlardır — olduğu halda mən prinsipcə mühafizə dəstəsinə ehtiyac duymuram. Hərçənd ki, prezidentin mühafizə edilməsinə ehtiyac var.

Mstislav Rostropoviç : Biz istəyirik ki, Sizi mühafizə etsinlər.

Y u l i Q u s m a n : Biz artıq dedik ki, maestro qaćqınların yanında olmuşdur, Siz onu «Şöhrət» ordeni ile təltif etdiniz, onun doğma şəhərinin fonda olması üçün Bakıda belə yüksək nöqtəni məxsusi seçdiq. Lakin maestronun bu sözləri xüsusilə təşirlidir ki, Azərbaycan musiqiçilərinin yeni nəslı – Üzeyir Hacıbəyovun, Bülbülün, Qara Qarayevin işlərinin davamçıları yetişirlər. Maestronun öz gözəl məktəbi barədə səhbəti gözəldir. Burada Mstislav və Leopold Rostropoviçlər adına məktəbin uşaqları çıxış etdilər – bu tamamılık fantastik aləm idi.

H e y d ə r Ə l i y e v : Bilirsınızmi, Bakı, özünün digər layiqli keyfiyyətləri ilə yanaşı, sözün ən yüksək anlamında, həmişə ən musiqili şəhər olmuşdur. Professional simfonik musiqi, opera musiqisi burada həmişə böyük nüfuzlu malik olmuşdur. Buna görə də təsadüfi deyil ki, Mstislav Rostropoviç kimi dahi musiqiçi də Azərbaycan torpağında, Bakıda doğulmuşdur. Təsadüfi deyil ki, bir vaxtlar onun atası buraya məhz işləmek, bununla bərabər, Azərbaycan xalqına yüksək professional musiqi məktəbi yaradılmasına kömək etməyə gəlməşdi. Bu təsadüfi deyildi.

Vaxt vardi, buna maraq nəinki azalmırkı, həm də vəziyyət sadəcə olaraq elə idi ki, bəlkə də adamların musiqidən istədikləri kimi behrələnməyə, simfonik orkestrin konsertlərində olmağa və ya məhz simfonik yönündə musiqi təhsili almağa imkanı yox idi. Amma srağagün, biz Musiqi Akademiyasında olarkən və bir neçə gün ərzində sizinlə birlikdə olmuş adamları birlikdə dinləyərkən mən oturub düşünürdüm – bu necə böyük seadətdir, yeni nəsl yetişir, istedadlar var. Onlar həqiqətən çox görkəmli istedadlardır və Azərbaycan xalqı arxayı ola bilər ki, Azərbaycanda musiqi sənətinin professional musiqi ənənəsi irəlileyəcək, inkişaf edəcəkdir. Slava, bu baxımdan Sizin xidmətiniz, Sizin rollunuz qiymətsizdir.

Bu gün biz Sizinlə Bakı şəhərinin yüksək bir nöqtəsindəyik, bura elə bir yerdir ki, adətən bütün bakılırlar buradan şəherin, dənizin seyrinə dalırlar, Azərbaycanla, Bakı ile ilk dəfə tanış olanlar hökmən buraya gelirlər, çünki buradan çox şey görünür. Burada, vaxtla Sizin dəfələrlə olduğunuz – burada mən de çox olmuşam – bu yüksək nöqtədə şədam ki, Sizinlə birlikdəyəm, şədam ki, Siz öz dostlarınızın əhətesindəsiniz. Aydın səmaya, Xəzər dənizinə, gözəl şəhərə baxaraq deyirəm: ümumən incəsənətin, musiqinin inkişafı üçün etdiyiniz hər şeye görə

sağ olun, Azərbaycana, Azərbaycan incəsənətinə, Azərbaycan mədəniyyətinə göstərdiyiniz çox böyük köməyə görə sağ olun.

Y u l i Q u s m a n : Heydər Əliyeviç, bu gün bizimlə birlikdə olduğunuza görə sağ olun. Bu gün biz çox dedik ki, Mstislav Rostropoviç BMT-nin sülh ve xoşməramlı elçisidir. Ancaq mənə elə gör ki, onun sənəti, musiqisi ölkələrimizi bütün səhbətlərə, bütün siyasetçilərə nisbətən daha möhkəm bağlayır.

M s t i s l a v R o s t r o p o v i c : Balaca bir əlavə. Heydər Əliyeviç buraya gələndə biz onun bundan əvvəl mənim ciddi musiqi barəsində dediyim belə bir fikri təkrarladığımı qeyd etdik: Ciddi musiqini qavramaq üçün dinclik gərəkdir. Heydər Əliyeviç dedi ki, vaxt var idi musiqi tənəzzül edirdi. Çünki qarmaqarışlılıq, hər şəyə görə – həyata görə, quruluşa görə narahatlıq dövrü iddi. Mən bu dəfə buraya gələndə gördüm ki, ötən ildəkinə nisbətən daha çox dinclik, daha çox əminlik var. Əger bundan sonra da belə getə – hökmən belə də olacaq – klassik musiqi çığı da geləcək, onda Siz könül xoşluğu ilə, can rahatlığı ilə konsertə gələcək və böyük musiqidən həzz alacaqsınız.

H e y d ə r Ə l i y e v : Bu gün mənim Bakıya qayıtmığımın beş ili tamam olur. O günləri xatırlayıram – 1993-cü ilin iyun ayını və bu günü. Sual vərə bilerlər: Mən bu beş ildə nəyi ən mühüm nailiyyət hesab edirəm? Əvvəla, müharibənin, qan tökülməsinin qarşısı alındı, ikincisi, ictimai-siyasi sabitliyi, dincliyi, insanların azadlığını təmin etmək mümkün oldu. Buna görə də əmin ola bilərsiniz ki, vaxt ötdükən də də çox sabitlik olacaq, də çox azadlıq olacaq, də çox dinclik olacaqdır. Sağ olun.

Y u l i Q u s m a n : Heydər Əliyeviç, programda olduğunuzu görə sağ olun.

M s t i s l a v R o s t r o p o v i c : Bu gün sizin hamınızı Milli Qurtuluş Günü münasibətilə bir dəha təbrik etmək istəyirəm. Mən bu günü Sizinlə birlikdə bayram edirəm.

H e y d ə r Ə l i y e v : Sağ olun.

TARİXƏ ADDİMLAMIŞ İNSAN

Rusyanın «Çərvicaynoye proisşestviye» qəzətinin xüsusi buraxılışı Azərbaycan Prezidenti Heydər Əliyevə hasr edilmişdir.

Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin heyatında əlamətdar gün – onun 75 illik yubileyi bu qeyri-adi, nəfis tərtibatlı nömrənin işi üzü görməsi üçün xoş bir səbəb olmuşdur. Bu yubiley nəinki Azərbaycanda, Gürcüstanda, Rusiyada və başqa MDB ölkələrində, həm də dünyanın digər müxtəlif dövlətlərində böyük hərarətlə qeyd edilmişdir. Buna qəzətin xüsusi buraxılışının sehifələrində dərc edilmiş səmimi təbriklər də sübutdur. Təbrikleri yubilyarın ünvanına iri dövlətlərin başçılarından tutmuş məktəblilərədək bir çox adamlar gündəmişlər.

Nömrə Prezident Heydər Əliyevin mənalı və ifadəli portreti ilə açılır və başa çatır – bu portretdə oxucuya müdrik, uzaqgörən, iradəli bir insan baxır. Bəli, biz Prezidentimizi məhz belə bir insan kimi tanıyırıq, onu bütün dünya da məhz bu cür tanımışdır. Heydər Əliyev qəzətin sehifələrində gözlərimiz qarşısında zəmanəmizin böyük şəxsiyyəti, dünya şöhrəti, görkəmlı siyasetçi, öz müstəqil vətəninin mütləq lideri kimi canlanır.

Qəzətin oxucularına öz müraciətində onu böyük yubiley münasibətilə təbrik edən redaksiya sözü o kəslərə verir ki, onlar dövlətimizin başçısını işdə görmüş, onunla temasda olmuş, onun öz gözəl keyfiyyətlərinin: insanlarla ünsiyyət yaratmaq istedadının, tükənməz ruh yüksəkliyinin, qeyri-adi həyatsevərliliyinin, böyük insanı xeyirxahlığınnın təzahürlerinin şahidi olmaq imkanına malik olmuşlar. Onların arasında keçmiş SSRİ Dövlət Plan Komitəsinin sədri, həmyerlimiz Nikolay Baybakov da, keçmiş SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin sədri Filipp Yeruş da, Rusiya Futbol İttifaqının prezidenti Vyaçeslav Koloskov da, bir vaxtlar H.Ə.Əliyevin şəxsi mühafizə şöbəsinin rəisi olmuş, indi isə «Boss» firmasının qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr İvanov da var. Qəzətə Cövhərqala şəhərində küçələrdən birinin adını dəyişdirib ona Heydər Əliyevin adını vermək haqqında İçkəriya Çeçen Respublikasının prezidenti Aslan Məşədovun fərmanı da dərc edilmişdir.

Nömrədə Heydər Əliyevin öz həyatının müxtəlif məqamlarında təsvir olunduğu şəkillər verilmişdir. Məsələn, biz onun Moskvada işlədiyi illərde Çuvaşiyada necə sevincə və məhribənlilik qarşılığını görürük, budur, Heydər Əliyev Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç qəbul edir, 1983-cü ildə Hanoyda olarkən Vietnam fehleləri və ziyalı nümayəndələri ilə səhbat edir.

Qəzətə dərc olılmış bütün tebrlik məktubları, öten günlərin xatirələri, bütün illüstrasiyalar ümumi bir sərlövhə altında verilmişdir: «Gün doğandan gün batanadək». Qəzətin baş redaktoru, həmvətənimiz Əkrem Əliyev nömrəni açan öz giriş sözündə deyir ki, belə bir sərlövhə təsadüfi deyildir: axı Azərbaycan Prezidenti Heydər Əlirza oğlu Əliyev məhz bu cür, gün doğandan gün batanadək yorulmadan çalışır.

«ÇP» redaksiyası nömrəni hazırlayarkən Azərbaycan Prezidentinin portretini siyasi səpkidə göstərməyə çalışaraq – bu da özlüyündə çox mürəkkəb və məsuliyyətli işdir – dövlətimizin başçısının rəsmi və əməli sefərlərinə həsr olunmuş mətbuat materiallarına, telereportajlara müraciət etmişdir. Bunun sayəsində isə professional siyasetçini, polad iradəyə, güclü intellektə, dərin eruditliyaya və natiqlik istedadına malik və bütün bunlarla yanaşı, çox kövrək qəlbli bir insan olan, sərbəst davranışlı, zarafat etməyi, rəsmi qəbul və görüşlərdə gərginliyi ürək ayan zarafatla zəiflətməyi bacaran, müsəhibi heyran qoymağın, onun diqqətne hakim kesilməyə qadir lideri oxucuya tam dolğunluğu ilə göstərmək mümkün olmuşdur.

«ÇP»nın xüsusi buraxılışında «Moskovski komsomolets» qəzətinin icmalçısı Aleksandr Budberqin «Virtuoz» məqaləsi də dərc edilmişdir. Onun yarımsərlövhəsi belədir: «Heydər Əliyev dərslik üçün örnəkdir». Bu məqaləni oxuduqda böyük qürur hissi keçirirsən, ürəyin dağa dönür ki, bütün bunlar sənin yurdunun, sənin vətəninin rəhbəri haqqındadır, məqalə müəllifinin yazdığı kimi, Makiavelli traktatlarına canlı illüstrasiya ola biləcək insan haqqındadır, elə bir insan haqqındadır ki, onun təcrübəsini araşdırıb öyrənmək olar və lazımdır.

Bəli, tarixə addımlamış Prezidentimiz Heydər Əliyev belə bir insandır, «Çərvicaynoye proisşestviye» qəzətinin oxucuları da bu nömrədəki yazıldan onu məhz belə bir insan kimi tanıyaçaqlar.

AZƏRBAYCAN VƏ RUMINIYA PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI

Bakı, Prezident Sarayı
30 iyun 1998-ci il

Prezident Sarayında Azərbaycan-Ruminiya sənədlərinin imzalanması mərasimindən sonra prezidentlər Heydər Əliyev və Emil Konstantinesku birləşmədə mətbuat konfransı keçirdilər.

Mətbuat konfransının əvvəlində Azərbaycan və Ruminiya prezidentləri bəyanatla çıxış etdilər.

AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI

– Hörmətli cənablar, xanımlar, hörmətli mətbuat nümayəndələri! Dünən Ruminiyanın prezidenti cənab Emil Konstantinesku mənim dəvətimlə Azərbaycana rəsmi səfərə gəlmədir. Mənim dəvətimin və bu səfərin məqsədi Ruminiya-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün yeni addımlar atmaqdan ibarətdir. Dünən və bu gün apardığımız danışıqlar zamanı biz ölkələrimiz arasındaki əlaqələrə, beynəlxalq məsələlərə aid, regionumuzda olan vəziyyət və bir çox başqa problemlər haqqında fikir mübadiləsi aparmış və bir çox məsələlər barəsində eyni fikirdə olduğumuzu bəyan etmişik.

Bu gün prezident cənab Emil Konstantinesku ilə mənim aramda iki saat ərzində təkbətək danışıqlar olmuşdur. Sonra nümayəndə heyətlerinin iştirakı ilə danışıqlarımız davam etmişdir. Men bu danışıqları çox əhəmiyyətli, məzmunlu və çox səmərəli hesab edirəm. Bir daha qeyd edirəm, biz hər iki tərəfi maraqlandırıran, demək olar, bütün məsələlər barəsində fikir mübadiləsi aparmışq.

Ruminiya ilə Azərbaycan arasında əlaqələr Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra yaranıbdır. Bu əlaqələr üç il bundan önce dövlət başçıları səviyyəsində yaranıb və bu güne qədər davam edir. Bizim dövlətlərimiz arasında bir çox müqavilələr, sazişlər, sənədlər imzalanmışdır. Ruminiya ilə Azərbaycan arasında dostlıq və əməkdaşlıq haqqında müqavilə var. Bunlar hamisi ötən üç ildə gördüyüümüz işlərin nəticəsidir. Bu gün isə biz iraliya getmək üçün yeni addımlar

atırıq və prezident cənab Emil Konstantineskunun səfəri bunun üçün yaxşı imkanlar açır.

Biz danışıqlar zamanı qeyd etdik ki, ölkələrimiz məsafəcə bir-birinə çox yaxındır. Biz bir regiona mənsubuq və Ruminiya da, Azərbaycan da Avropana daxildirlər. İqtisadi əməkdaşlığımız üçün çox böyük imkanlar var. Bu baxımdan Xəzər dənizi ilə Qara dəniz arasında olan yollar, Avropa-Qafqaz-Asiya nəqliyyat magistralının yaranması və başqa vasitələr çox əhəmiyyətlidir.

Cənab Emil Konstantinesku Ruminiyanın bugünkü vəziyyəti və qonşuları ilə olan əlaqələri haqqında geniş məlumat verdi. Mən isə Azərbaycanın bugünkü vəziyyəti və regionda, Qafqazda olan vəziyyət, Azərbaycanın qonşuları ilə əlaqələri haqqında çox geniş məlumat verdim.

Bizim fikirlərimiz eyni oldu ki, ölkələr arasında əlaqələr Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsipləri, beynəlxalq hüquq normaları əsasında qurulmalıdır. Ölkələrin, dövlətlərin ərazi toxunulmazlığı, ərazi bütövlüyü əsas prinsiplərdən biridir. Bu barədə Ruminiyanın da qarşısında bir çox məsələlər olmuşdur və bəlkə bu gün də var. Amma Azərbaycanın qarşısında çox ciddi problemlər var.

Mən çox memnuniyyətlə qeyd edirəm ki, bu məsələlər ətrafında apardığımız danışıqlar bizim tam eyni fikirdə olduğunu göstərdi. Mən Ermanistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması haqqında da prezident cənab Emil Konstantineskuya çox geniş məlumat verdim. Bir daha qeyd edirəm ki, mən bu görüşlərimizi, danışıqlarımızı çox səmərəli, əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, biz gələcək üçün yaxşı əsas yaradıraq.

Ruminiya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirmək üçün bu gün burada imzalanmış sənədlər də çox əhəmiyyətlidir. Bu baxımdan Ruminiya ilə Azərbaycan arasındaki əlaqələrə dair Ruminiya Prezidentinin və Azərbaycan Prezidentinin imzaladıqları bəyannaməni mən çox yüksək qiymətləndirirəm. Bu bəyannamənin bütün müdədələri Ruminiyanın və Azərbaycanın dünyada gedən proseslər, regionda, Avropana olan məsələlər və Qafqaz regionundakı proseslər haqqında eyni fikirdə olduğunu bir daha təsdiq edir.

Bizim danışıqlarımız hələ bundan sonra da davam edəcək, prezident cənab Emil Konstantinesku bu gün də, sabah da ölkəmizlə daha geniş tanış olmaq imkanları əldə edibdir. Ümidvaram ki, səfər müvəffəqli-

yətələ başa çatacaq və bizim qonaqlarımız Azerbaycana səfərlərindən razi olacaqlar.

Mən burada, mətbuat qarşısında Ruminiya xalqına, dövlətinə Azərbaycanın hörmət və ehtiramını bir daha bildirirəm. Ruminiyanın prezidenti cənab Emil Konstantineskuya hörmət və ehtiramımı bildirirəm.

RUMINIYA PREZİDENTİ EMİL KONSTANTINESKUNUN BƏYANATI

— Cənab Prezident Əliyev! Xanımlar və cənablar!

İcazə verin, hər şeydən əvvəl, mehriban münasibətə, bizim nümayəndə heyətinə göstərilən qayğıya, Azərbaycanın paytaxtı gözəl Bakı şəhərində bize göstərilən hörmətə görə sizə və Azərbaycan xalqına minnətdarlığını bildirim.

Prezident Heydər Əliyev görkəmli siyasetçidir və qarşılıqlı maraq doğuran məsələləri son illər ərzində onunla bir neçə dəfə səmimi və konstruktiv şəraitde müzakirə etmək mənə nəsib olmuşdur.

Gördüyünüz kimi, Ruminiya nümayəndə heyəti çox böyük tərkibdədir. Biz burada Ruminiyanın xarici işlər, ticarət və sənaye, nəqliyyat nazirliklərinin, Elmlər Akademiyasının, maliyyə qurumlarının məsul şəxsləri ilə təmsil olunmuşuq. Bu, Azərbaycanın Xəzər regionunda oynadığı böyük rola, həm Avropada, həm də Asiyada oynadığı böyük rola görə və bizim bu görüşlərə verdiyimiz xüsusi əhəmiyyətə göredir.

Ruminiya və Azərbaycan qədim ənənələrə, tarixə malik iki ölkədir və onlar eyni proseslərlə, tamamilə yeni təcrübə ilə üzləşirlər. Ümid edirəm ki, hər iki ölkə bu prosesdən uğurla çıxacaqdır.

Biz bu gün Prezident Əliyev ilə səhəbətimiz zamanı iqtisadi-ticaret əməkdaşlığının əsasını qurmağa çalışdıq və hər iki tərəfi maraqlandıran mövzular toxunduq. Bunlar neft, qaz, nəqliyyat sahələrində eməkdaşlıq haqqındadır. Mən əminəm ki, hər iki ölkənin biznesmenləri, şirkət rəhbərleri arasında daimi ünsiyyət, ticarət əlaqəlerinin inkişafına, Uzaq Şərqi Mərkəzi Avropaya və əksine, Mərkəzi Avropadan Uzaq Şərqi malların bu ölkələr vasitəsilə daşınmasına kömək edəcəkdir.

Mərkəzi Avropa ticarət təşkilatının üzvü kimi, Ruminiya dövləti həm Azərbaycanla, həm də Xəzər hövzəsinə daxil olan digər ölkələrlə əlaqələrin genişlənməsini istəyir. Əminəm ki, bu gün imzalanmış sənədlər – dostluq və tərəfdəşlik haqqında bəyannamə, dövlət mətbuat agentlikləri arasında əməkdaşlıq haqqında sənəd, nəqliyyat haqqında

sənəd xalqlarımız və hökumətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, dinc, vahid, sülhsevər Avropa ölkələrinin bir-birinə yaxınlaşmasına xidmət edəcəkdir.

Sonra jurnalistlərin suallarına cavab verildi.

S u a l : Sualım cənab Konstantineskuyadır. Xəzər neftinin Ruminiya ərazisi ilə hansı höcmədə nəql edilməsi nəzərdə tutulur və bununla əlaqədər Azərbaycan tərəfi hansı güzəştərə ümidi bəsleyə bilər? Bu barədə Bakıda ne kimi razılaşmalar əldə olunubdu?

E m i l K o n s t a n t i n e s k u : Ruminiya bu nəqliyyat dəhlizində iştirak etmək üçün artıq infrastrukturə malikdir. Bunlar, əslində Ruminiyanın bütün ərazisindən keçən neft-qaz kəmərləridir. Bu kəmərlər Ruminiyanın Qara dənizdəki Konstansa limanından Macarıstanaya, habelə Mərkəzi Avropanın neft və qaz ehtiyatlarına məlik olmayan bütün ölkələrinə çıxır. İkinci cəhət isə odur ki, Konstansa limanında Ruminiyanın neft terminalı var. Konstansa limanı gücünə görə Qara dənizdə ən böyük və Avropada beşinci limandır. Ruminiya neft emalı kombinatlarının kompleks sistemine malikdir, o cümlədən Konstansada böyük neftayırma kombinati və onun öz limanı var. İstehsal gücləri artırılacak bütün neftin emalını təmin edə bilər. Neft kimyası sənaye-mizin böyük istehsal gücü var.

Neft və qaz kəmərlərindən əlavə, Ruminiyada bütün istiqamətlərdə daşımaları təmin edə bilən demir yolu şəbəkəsi, habelə Avropa standartlarına uyğun avtomobil yolları mövcuddur.

Eyni zamanda Konstansa limanı bütün başqa limanlarla əlaqəlidir, integrasiya olunmuş nəqliyyat və elektrik enerjisi sistemi ilə qarşılıqlı surətdə bağlıdır.

Bütün bunlar göstərir ki, təkcə xam neftin deyil, həm də neft məhsullarının nəqlini təmin etmək mümkündür. Əgər qisaca desək, Ruminiya ərazisi ilə Balkana və Avropanın başqa yerlərinə ildə 30 milyon ton neft nəql etmək olar. Balkana gəldikdə, Sloveniya, Xorvatiya, Serbiya istiqamətlərini, habelə Almaniya və Avstriya da daxil olmaqla Mərkəzi Avropa ölkələrini xatırlatmaq olar. Nümayəndə heyətimizin tərkibindəki ekspertlər sizə «Ruminiya yolların kəsişməsində» adlanan layihəni təqdim edə bilərlər. Buradakı şəkillər, xəritələr dediklərimizin hamisini əhatə edir.

S u a l : Hər iki prezidente sualı var. Birinci sualı Azərbaycan Prezidentinədir. Azərbaycanın böyük neftinin nəqlini dair Azərbaycanın başladığı danışqlara Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə kimi, Rumınıya da dəvət ediləcəkmi? Rumınıya prezidentine sualı isə bələdir: Rumınıya Azərbaycanın neft yataqlarının işlənilməsində iştirak etmək niyyətindədirmi?

H e y d a r Ə l i y e v : Azərbaycan neftinin, yeni Xəzər dənizində hasil olunacaq neftin dünya bazalarına çıxarılması üçün Qərb istiqamətində bir neçə yol var. İndi konsorsium tərəfindən Xəzər dənizindən hasil olunan nefti artıq bir neft kəməri, Bakı-Novorossiysk kəməri ilə ixrac edirik. İkinci, Bakı-Supsa neft kəməri Qara dənizin Supsa limanına çəkilir. O kəmərlə də neft ixrac olunaqdır. Böyük neft kəmərinin – Bakı-Ceyhan kəmərinin də tikilməsi nəzərdə tutulubdur. Bunnalardan əlavə, Qazaxistan və Türkmenistanın neft məhsullarının Xəzər dənizindən, Qafqazdan keçməklə Qara dəniz vasitəsilə Avropaya daşınması məsələləri müzakirə olunur.

İmkanlar çoxdur. Şübhəsiz ki, Rumınıya bu imkanlarda iştirak edəcəkdir. Biz bu işlərdə Rumınıyanı özümüzün tərəfdəsimiz hesab edirik. Rumınıyanın prezidenti cənab Konstantinesku məndən əvvəl suala cavab verərkən onların nə qədər böyük imkanları olduğu barədə məlumat verdi.

E m i l K o n s t a n t i n e s k u : Mən cənab Əliyevə bir daha təşəkkür etmək istərdim ki, o, infrastrukturun ən vacib layihələrindən birini dəstəkləyir. Dünya miqyaslı bu layihə gələn minillik üçün nəzərdə tutulmuşdur. Bu, Sakit okeandan Atlantik okeanına – Yaponiya və Çin-dən Fransa və İspaniyaya qədər uzanacaq layihədir.

Rumınıya və Azərbaycan transkontinental dəhlizin ortasında əsas yer tuturlar. Həm də bu halda Bakı və Konstansa çox mühüm nöqtələrə çevrilir. Bütün bunların başqa baxımdan da əhəmiyyəti var. Biz enerji ehtiyatları sektorunda işleyənlərin zərb-məsəlini unutmamalıyıq: neft kəmərləri məhz neftin tapıldığı yerlərdən keçir və deməli, sülh də qorunur.

Bu layihəyə Rumınıyanın cəlb olunmasına gəldikdə isə, hesab edirəm ki, bizim çox yaxşı imkanlarımız var. Mən təhsilime görə geoloqam, Azərbaycanın baş naziri isə neft avadanlığı sahəsində böyük mütəxəssisidir. Yeri gəlmışkən, o, nəinki neft avadanlığına yaxşı bələdir, həm də rumın dilini bilir. Bu bir daha göstərir ki, Rumınıya və

Azərbaycan sənayeleri arasında ənənəvi əlaqələr mövcuddur. Bunu bilmeyənlər ise deyə bilərəm ki, neftin sənaye üsulu ilə çıxarılmasına ilk dəfə öten əsrin ikinci yarısında eyni vaxtda Bakıda və Ployeştida başlanılmışdır. Rumınıya və Azərbaycan həmin dövrə neftin ən mühüm ixracçıları idilər və Amerika Birleşmiş Ştatları – orada da neft hasilatına texminən həmin vaxt başlanmışdı – ilə birlikdə sənayenin bu sahəsinin pionerleri olmuşlar.

S u a l : Mənim birinci sualı Prezident Əliyevə olacaqdır. Rumınıyanın Bakıdan Konstansaya gedəcək neft marşrutu layihəsi barəsində Sizin fikriniz necədir?

H e y d a r Ə l i y e v : Mən bu barədə fikrimi dedim. Əvvəlki suala cavab verərək bu barədə çox geniş dedim. Ancaq bir də təsdiq edirəm ki, Xəzər dənizindən hasil olunan neftin Avropaya ixrac edilməsində Azərbaycan ilə Rumınıya arasında, Bakı ilə Konstansa arasında nəqliyyat əlaqələri xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, Bakı-Konstansa xətti bu barədəki çoxşaxəli layihələrin bir hissəsi olacaqdır.

S u a l : Növbəti sualı prezident Konstantineskuyadır. Siz bu layihənin reallığa əvərilməsini necə görürsünüz?

E m i l K o n s t a n t i n e s k u : Mən Prezident Əliyev ilə olan səhbətimizin nəticəsindən xüsusi məmənunluq duyuram. Dediym ki, təşəbbüsçüsü cənab Əliyev olan layihə Rumınıya üçün də çox vacibdir. Uzun çəkən səhbətimiz zamanı biz razılışdır ki, bu layihəni dünya miqyasında dəstəkləmək üçün birləşərək səylərimizi əlaqələndirik.

S u a l : Mənim sualı cənab Konstantineskuyadır. Sizin tərcümeyi-halınızla az-çox maraqlanan adamlar bilirlər ki, hüquqsunas karyerasından imtina edib geologiyani seçmiş və bu sahədə böyük nailiyyat qazanmışınız, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişiniz. Siyasi karyeranızla maraqlananlar isə bilirlər ki, 90-ci illərdə universitet tələbə həmrəyliyinə başçılıq etmiş. 1996-cı ildə prezident seçilmisiniz. Bütün bunlara nəzər salaraq soruşmaq istərdim: Siz özünüz və rumın xalqı üçün ən böyük nailiyyət nəyi hesab edirdiniz? Sizin üçün nə çətin olub – müxalifətdə olmaq, yoxsa hakimiyyətin reallığı ilə hesablaşmaq? Cox sağlam olun.

E m i l K o n s t a n t i n e s k u : Sizin dediyiniz kimi, mən universitetdə müəllim olmuşam. Mən faktiki olaraq müəllim, professoram və prezidentlikdən gedəndən sonra professor olaraq qalacağam. Mənim

müəllimlik təcrübəm öyrətmədir ki, bəzən suallar onların cavablarından məntiqli olur. Siyasetçi kimi təcrübəm göstərir ki, həmin vaxt üçün vacib olan bir məsələni həll etdikdən sonra o, əhəmiyyətini itirir və həll edilməli yeni məsələ daha vacib olur.

Müxalifətdəki ve sonrakı təcrübəmi nəzərə almaqla deyə bilerəm ki, əgər müxalifət poeziyadırsa, hakimiyyət nəsrdir. Özü də adice nəşr yox, çətin, dramatik, bəzən de faciəvi nəsrdir. Ona görə ki, bu termin altında ne isə çox mühüm bir məqam, yeni öz üzərinə məsuliyyət götürmək başa düşür. Özü də elə bir məsuliyyət ki, onu öz adından deyil, bütün xalqın adından üzərinə götürürsen və bu, hər bir prezident üçün çox mürekkebdir.

Mülki cəmiyyətdən gələn bir adam kimi, təcrübəmdə başa düşmüşəm ki, prezident üçün seçicilərin mandati ilə deyil, tarixlə müqavilə bağlamaq daha vacibdir. Bu, prezident seçilən adam üçün əsas məqsəd olmalı və onun bütün həyatında iz buraxmalıdır.

Nailiyyətlərə geldikdə isə, əgər bunları sən özün qiymətləndirirsəsə, bunun heç bir mənası və əhəmiyyəti yoxdur. Prezident Əliyev kimi, mənim də taleyim elə gətiribdir ki, keçid dövrünü yaşayan ölkənin prezidenti olmuşam. Mən vurğuladım ki, bu keçid dövründə, deyək ki, pis və ya nisbətən yaxşı qərarlar arasında heç bir seçim yoxdur. Əgər biz nəyəsə nail olmuşuqsa, bunu tarix sübut edəcəkdir.

MOSKVA, SANKT-PETERBURQ, MDB VƏ BALTIYA ÖLKƏLƏRİNİN JURNALİSTLƏRİ İLƏ GÖRÜŞDƏ GİRİŞ NİTCİ

*Bakı, Prezident Sarayı
10 iyul 1998-ci il*

Prezident Sarayında Moskva, Sankt-Peterburg, MDB və Baltiya ölkələri jurnalistlərinin böyük bir qrupunu qəbul edən dövlətimizin başçısı Heydər Əliyev qonaqları salamlayaraq dedi:

— Şadam ki, siz toplaşış respublikamıza səfər etdiniz. İndi bir çox ölkələrin jurnalistləri bizi qonaq gəlirlər — müxtəlif vaxtlarda, müxtəlif tərkibdə və miqdarda. Amma son vaxtlar bizi əsasən Rusiyadan, həbələ MDB və Baltiya ölkələrindən bu qədər jurnalist gəldiyi yadımda deyildir. Buna görə də sizin Azərbaycana səfəriniz artıq hadisəyə çevrilir və mən buna şadam.

Biz istəyirik ki, respublikamız necə varsa, onun haqqında nə az, nə çox — beləcə məlumatla malik olsunlar. Mən həmişə buna şad oluram ki, insanlar bizi qonaq gəlir, ölkəmizə səfər edirlər. Doğrudur, bu, heç də həmişə gözlenilən nəticələri vermir, çünki bəzən insan öz subyektiv hissələrinə uyur, hər şey ona əslində olduğu kimi görünmür. Ancaq bunun bizim üçün onsuz da heç bir əhəmiyyəti yoxdur. Vacib olan budur ki, həyatımızla, ölkəmizlə, dövlətimizle daha yaxından tanış olsunlar.

O ki qaldı Rusiyaya və MDB ölkəlerinə, bizi keçmişdə çox şey bağlamışdır, bu gün də çox şey bağlayır. Ona görə də sizin səfəriniz xüsusilə əhəmiyyət kəsb edir. Hər necə olsa da, biz artıq necə illərdir ki, bir-birimizdən asılı vəziyyətdə deyilik. Buna baxmayaraq, məsələn, Rusiya mətbuatı MDB ölkələrinə həmişə yer ayırır və əlbəttə, MDB ölkələrində də en çox Rusiya mətbuatını oxuyurlar. Rusiya mətbuatında dərc edilən meqalelər — forqı yoxdur, istor yaxşı olsun, istor sədə də yaxşı olmasın — həmişə böyük maraq və müvafiq eks-səda doğurur.

Bütün bunları nəzərə alaraq şadam ki, siz buraya gəlmisiniz. Bilirməm, nəyi görməye imkan-macal tapdınız, sizdə nə kimi təəssüratlar var, sabah hansı təəssüratla yola düşəcəksiniz. Lakin bundan asılı ol-

mayaraq, mən bu faktın özünü müsbət bir fakt kimi qiymətləndirirəm və sizə təşəkkür edirəm ki, vaxt tapıb respublikamıza gəldiniz, bu günlərdə bizdə oldunuz, həyatınızla tanış oldunuz. Sağ olun.

Sonra Prezident Heydər Əliyev jurnalistlərlə səhəbetin formasını, onların özlerinin müəyyənləşdirməsini təklif edərək, onların hər hansı variantını qəbul etməyə hazır olduğunu söylədi. Jurnalistlər dedilər ki, onlar Azərbaycanın bölgələrinə səforlardan çox böyük təəssürat almışlar, buna baxmayaraq, evvəlcə respublikada veziyət baredə dövlətimizin başçısının rəyini dinləmək, sonra isə səhəbeti sual-cavab formasında qurmaq istədilər.

Prezident Heydər Əliyev qonaqlarla razılaşaraq dedi:

- Keçmişdə Sovet İttifaqına daxil olmuş digər ölkələr kimi, indi Azərbaycan da öz tarixinin keçid mərhelesiన yaşıyır. Bu mərhəle ölkələrimizdə öz spesifikasi və xüsusiyyətləri ilə keçir, lakin əsasən eyni xarakter daşıyır. Biz Azərbaycanın dövlət müstəqilliyinə nail olmasına respublikamızda ən başlıca və mühüm tarixi hadisə hesab edirik. Biziim üçün bu, XX əsrin en böyük hadisəsidir.

Tarixdən bilişiniz ki, 1918-ci ildə Azərbaycanda ilk dəfə Demokratik Cümhuriyyət yaradıldı, bu cümhuriyyətin hökuməti 23 ay mövcud oldu, 1920-ci ilin aprelində isə Sovet hakimiyyəti qurulması ilə əlaqədar onun varlığına son qoyuldu. 1920-ci ildən 1922-ci ildək Azərbaycan Sovet Sosialist Respublikasının müəyyən müstəqilliyi vardı, yəni o, hər hansı digər dövlət qurumuna daxil olmayan respublika idi, amma Kommunist Partiyası, kommunist rejimi, deməli, ÜİK(b)P və ya Rusiya Kommunist Partiyası tərəfindən idare edilirdi.

Azərbaycan 1922-ci ildən Sovet İttifaqının tərkibində olmuş və 1991-ci ilin axırlarında Sovet İttifaqının dağıılması ilə əlaqədar müstəqil dövlətə çevrilmişdir.

Müstəqilliyin əldə edilməsi dövrü Azərbaycan üçün çox mürəkkəb olmuşdur. Mürəkkəblik bundan ibarət olmuşdur ki, Azərbaycan onun ərazisinin bir hissəsinə - Dağlıq Qarabağ Ermənistanın iddiası ilə əlaqədar onunla hərbi münaqişə veziyətində idi. Bildiyiniz kimi, bu münaqişə 1988-ci ilin fevralında başlamışdır. O vaxtlar Sovet İttifaqı hələ mövcud idi. Təəssüf ki, o vaxtkı Sovet dövləti, Sovet hökuməti 1988-ci ildə bu münaqişənin qarşısını almaq, onun güclənməsinə, böyük qan tökülməsinə, sonra isə böyük müharibəyə çevrilmesinə yol verməmək üçün, zənnimcə, bütün imkanlara malik olduğu halda, bunu etmədi.

Bu münaqişə 1988-1989-1990-cı və 1991-ci illərdə, Sovet İttifaqının hələ mövcud olduğu illərdə davam etdi. Sovet İttifaqının hələ mövcudluğu dövründə, Ermənistanla Azərbaycanın bir dövlətə daxil olduğu halda təxminən 4 il ərzində bu iki müttəfiq respublika arasında qanlı münaqişə davam etdi. Buna görə də Azərbaycanda müstəqilliyin əldə edilməsi o vaxt, Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatlar, münaqişə olan vaxtda baş verdi. Təbii ki, bu, Azərbaycanın veziyətini çətinləşdirdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəde veziyəti həmçinin çətinləşdirən başqa bir hal bundan ibarət olmuşdur ki, həmin vaxtadək Azərbaycanın özünün daxilində içtimai-siyasi veziyəti sabit deyildi. Bir tərəfdən, bu qeyri-sabitlik münaqişə veziyəti ilə bağlı idi, çünki həmin vaxtadək Azərbaycan ərazisinin bir hissəsi artıq işğal olunmuşdu, hər halda Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə işğal edilmişdi, Dağlıq Qarabağın hündürlərindən kənardakı və Ermənistanla Azərbaycan arasında sərhəd zonasındaki bəzi digər yaşayış məntəqələri işğal olunmuşdu. Oradan bütün azərbaycanlılar qovulub didərgin salınmışdı, artıq 1991-ci ildə onlar öz ölkəsində qaçqınlara çevrilmişdilər. Təbii ki, bu, daxili siyasi veziyəti çətinləşdirirdi.

Digər tərəfdən, o vaxt daxili siyasi veziyəti bu da çətinləşdirirdi ki, Azərbaycanda kommunist rejimine qarşı xalq kütlələrinin çıxışlarının çox fəal prosesi gedirdi. Bu nə ilə bağlı idi? Azərbaycanda xalq, kütlə, adamların böyük əksəriyyəti Azərbaycan, Sovet İttifaqı rəhbərliyini bunda təqsirləndirirdilər ki, onlar Azərbaycanın, Azərbaycan xalqının mənafələrini qorumaq iqtidarına deyildilər. Azərbaycan xalqı təcavüze, müxtəlif növ qırğınlara məruz qalmışdı və sair. Bu, etiraza səbəb oldu, ona gətirib çıxardı ki, 1988-1989-cu və 1990-ci illərdə Azərbaycanda xalq kütlələrinin fəal çıxışları, küçə və meydanda mitinqlər oldu. Burada, Bakıda, dəniz sahilində «Azadlıq» adlı böyük bir meydan var. Həmin aramsız mitinqlər orada keçirildi.

Buna görə də o vaxt sovet rəhbərliyi, təbii olaraq, Moskva, Azərbaycan, Bakı rəhbərliyi cəza tədbirləri görür, xalqı qovub dağdır, fövqəladə veziyət elan edirdilər, bu isə adamlarda daha çox etiraza səbəb olurdu. O vaxt belə bir veziyətdən istifadə edərək burada Xalq Cəbhəsi yaradıldı. O, veziyətdən, adamların narazılığından, etirazlarından istifadə edirdi.

Kommunist rejimine, kommunist, sovet rəhbərliyinə qarşı adamlarının bu kortezi etirazları güclənərək sonra ayrı-ayrı şəxslər tərəfindən, əslində, hakimiyyət uğrunda müəyyən dərəcədə mübarizəyə çevrildi. Elə oldu ki, təxminən 1990-ci ildə, hətta 1989-cu ildə, 1991-ci ildə hakimiyyəti uğrunda mübarizə gedirdi.

1990-ci ilin yanварında Azərbaycana, Bakıya sovet qoşunlarının iri kontingentinin yeridilmesi ilə əlaqədar Azərbaycanda vəziyyət xüsusiyyət mürəkkəbləşmişdi. Qoşunların yeridilməsi, bildiyiniz kimi, Azərbaycan xalqına, respublikaya çox böyük mənəvi zərbə vurdur. Siz burdakı qəbiristanlığı görmüsünüz. Dövlətin öz xalqına qarşı təcavüzünün nə ilə nəticələndiyini görmüsünüz.

Bütün bunlar sonralar da davam etdi və 1992-ci ilin əvvəlində hakimiyyət dəyişdi. 1991-ci ilin axırında seçilmiş prezident istefə verdi. Sonra müvəqqəti rəhbərlik dövrü oldu, prezident seçkiləri elan etdilər və 1992-ci ilin iyun ayında yeni prezident seçildi. Amma bu hakimiyyət bir il yaşadı.

1993-cü ilin may-iyun aylarında Azərbaycanda vəziyyət xüsusiyyət kəskinləşdi. Ele həmin hakimiyyətdən olan, amma iqtidara gelmək istəyən qüvvələr bu hakimiyyəti qarşı çıxdılar. Azərbaycanda, əslində, Vətəndaş müharibəsi başlandı, Gəncədə, burada, Bakıda qan töküldü. Bilirsınız ki, həmin dövrə mən Bakıya dəvət olundum və biz Azərbaycanda vəziyyətin sabitləşdirilməsi prosesinə başladıq.

Vəziyyət çətin, mürəkkəb idi. Ancaq biz, hər halda, vəziyyəti arḍıl olaraq sabitləşdirə bildik. Öten dövrün mühüm hadisəsi odur ki, biz 1992-ci il may ayının 12-də, yeni 1988-ci ilin fevralında münaqişənin başlandığı vaxtdan bəri ilk dəfə olaraq, Ermənistanla atəşkəs haqqında saziş imzaladıq. O vaxtdan atəşkəs rejimi mövcuddur, hərbi əməliyyatlar yoxdur. Xarakterik cəhət budur ki, belə uzunmüddətli atəşkəs rejimi ni digər ölkələrin və beynəlxalq təşkilatların hansısa sülhyaratma, ayıricı qüvvələri cəlb olunmadan təmin etmək mümkün olur. Əgər siz orada, indi Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında temas xəttinin keçdiyi yerlərin yaxınlığında olsaydınız, görərdiniz ki, Ermənistan silahlı birləşmələri və Azərbaycan silahlı qüvvələri bir-birindən 200-300 metr aralı, bir-birine qarşı dayanmışlar.

Biz bu atəşkəs rejimini dörd ildən artıqdır ki, qoruyub saxlayıraq və hesab edirəm ki, bu çox mühüm nailiyətdir. Sazişin bağlanması faktı da, atəşkəs rejimini qoruyub saxlamağın mümkün olması da, şübhəsiz

ki, həm Azərbaycanın, həm də Ermənistəninqarlısı səylərinin natiçəsidir. Biz – Azərbaycanın və Ermənistəninqarlısı prezidentləri dəfələrlə birgə bəyan etmişik ki, böyük sülh sazişi bağlanana, münaqişəyə son qoyulana qədər atəşkəs rejimini qoruyub saxlayacaq. Baxmayaraq ki, bu bizim üçün çox ağırdır, cənki Azərbaycan ərazisinin 20 faizi işgal olunub, həmin ərazidə her şey dağıdılıb, talan edilib. O yerlərin sahibləri – bunlar ise bir milyon nəfərdən çoxdur – azərbaycanlılar öz yurd-yuvalarından zorla qovulub çıxarılib. Onlar çox çətin şəraitdə, əksəriyyəti çadırlarda yaşayırlar. Hesab edirəm ki, sizlərdən kimlərsə bu çadır şəhərciklərinə gedib və bunu bilirsınız.

Bütün bu vəziyyət indiki keçid dövründə Azərbaycanın həyatını çətinləşdirir. Bunun üstüne əlavə çətinliklər də gəlir. Təəssüf ki, Azərbaycanda hakimiyyəti silah gücünə ələ keçirmək cəhdləri ayrı-ayrı qruplar, siyasi qüvvələr üçün bir xəstəliyə çevrilmişdir. Artıq qeyd etdiyim kimi, 1993-cü ilin iyun ayında, əslində, Vətəndaş müharibəsi getməsinə, Azərbaycanın parçalanmaq təhlükəsi altında olmasına və sairəyə baxmayaraq, biz bunun qarşısını aldıq. 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd göstərildi. Bunu edən baş nazir 1993-cü ilin iyun ayında o vaxtkı rejimlə münaqişəyə başlamışdı. O mənim tövsiyəmle Azərbaycanın baş naziri təyin edilmişdi, ancaq bu ona azlıq edirdi. O, silah yolu ilə bütün hakimiyyəti ələ keçirmək istəyirdi və 1994-cü ilin oktyabr ayında belə bir cəhd göstərildi.

Lakin həmin vaxtadək Azərbaycanda vəziyyət artıq sabitleşmişdi, xalq başa düşmüşdü ki, daha belə yaşamaq olmaz. Ona görə də bu cür cəhd göstərildikdə – o vaxt isə, təəssüf ki, bir çox silahlı dəstələr hələ baş nazirin ixtiyarında idi – mən xalqa müraciət etməli oldum və xalq bizi dəsteklədi. Televiziya ilə mənim müraciətimdən sonra indi sizinle olduğumuz bu binanın qarşısındaki meydana gecə təxminən yarım milyon adam toplasdı və bizi müdafiə etdi.

Əlbətə, biz bu cinayətkarlarla məsələni aydınlaşdırımlı olduq. Onların hərəsi bir tərəfə qədidi, bəzilərini yaxalamaq mümkün oldu, bəzilərini qədildi. Sonra onlardan bir çoxunu müxtəlif ölkələrdə tutmaq və məhkəməyə vermək mümkün oldu.

Buna baxmayaraq, bu, bəzi siyasi qüvvələrə dərs olmadı. 1995-ci ilin mart ayında yeni dövlət çevrilişinə cəhd edildi. Bu cəhd Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsi tərəfindən olmuşdu. Yeri gəlmışkən, 1994-cü ilin oktyabr ayında baş nazirlə birlikdə onlar da

çevriliş cəhdində iştirak etdilər. Lakin onlar xalqın geldiyini və mövcud Konstitusiya hakimiyyətinin müdafiəsinə qalxdığını gördükde öz mövqelərini dərhal dəyişdilər və bildirdilər ki, həmin sui-qəsdde iştirak etməmişlər və prezidenti destəkleyirlər.

Bir neçə aydan sonra onlar Azərbaycandakı müəyyən siyasi qüvvələrin, bəzi xarici xüsusi xidmətlərin köməyindən istifadə edərək, hər halda, silahlı çevrilişə getməyi qərara aldılar. Bu, 1995-ci ilin mart ayında baş verdi. Bunun da qarşısını almaq mümkün oldu. O vaxt adamlar həlak oldular – qiyam qaldırılanlardan da, hakimiyyəti müdafiə edənlərdən də ölenlər oldu. Qiyamçıların bir çoxu yenidən qaçıb aradan çıxdı, əksəriyyəti artıq bu müddətdə yaxalanmış və məhkəməyə verilmişdir. Bəziləri müxtəlif ölkələrdə gizlənlər.

Sonra Azərbaycan Prezidentinə qarşı digər terror cəhdləri də oldu. Onlardan ən böyüyü 1995-ci ilin mart ayında baş vermiş terror cəhdidir. O vaxt Azərbaycan Prezidentinin teyyarəsini, yeni məni raketlə vurmağa cəhd göstərildi. Onda mən böyük bir nümayəndə heyeti ilə Danimarkaya səfərdən qayıdırıdım. Allaha şükür olsun, Allah kömək etdi, onlar bu niyyəti həyata keçirə bilmedilər. Biz bu sui-qəsdin üstünü açdıq.

Təəssüf ki, bunlar da Moskvadan idarə edilənlər idi, hərbçilər, generalları idi. Biz rakətləri də tapdıq, adamları da tapdıq, hamını tapdıq və məsuliyyətə cəlb etdik.

Başqa terror cəhdləri də olmuşdur, lakin onların da qarşısı alındı. Bu cür ən təhlükeli cəhd 1996-cı ilin dekabrında XTPD-nin qaçıb gizlənə bilmış üzvləri tərəfindən tərədilmişdir. Onlar Rusiya ərazisində gizlənirdilər, Moskvada idilər, sonra Dağıstan ərazisində yaşıdlar, Azərbaycan ərazisine qanunsuz olaraq keçib Bakıya gəldilər. Onların prezidenti cismən məhv etmək yolu ilə hakimiyyəti elə keçirmək kimi çox ciddi planları vardı. Ancaq bizim hüquq-mühafizə orqanları bunun da qarşısını ala bildilər.

Təbii ki, bütün bunlar da birlikdə Azərbaycanda vəziyyəti çətinləşdirir və Azərbaycanın keçid dövrünün xüsusiyyətini digər MDB dövlətlərinin keçid dövrünün xüsusiyyətindən müəyyən dərəcədə fərqləndirir.

İndi Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir və bu sabitlik 1995-ci ilin təxminən axırlarından yaranmışdır. 1995-ci ilin noyabrında biz müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik, elə həmin il çoxpartiyalı əsasda, demokratik prinsiplər əsasında Azərbaycan Par-

lamentinə seçeneklər keçirdik. Parlament işləyir, Konstitusiyamız fəaliyyət göstərir. Biz dövlət quruculuğu, iqtisadiyyatın yenidən qurulması, nəzərdə tutduğumuz bütün tədbirlərin həyata keçirilməsi sahəsində fealiyyət göstəririk.

Biz lap əvvəldən Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət, cəmiyyət qurmaq vəzifəsini qarşımıza qoymuşuq. Hesab edirəm ki, bununla əlaqədar çox iş görə bilmmiş. Ancaq eyni zamanda, siz yaxşı bilirsiniz ki, bu iş çox vaxt tələb edir. Biz bu yolu tutmuşuq və bu yolla gedirik.

Iqtisadi sahədə bizim strateji xəttimiz çoxdan müəyyən olunubdur. Bu, bütün sahələrdə iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyati prinsiplərini bərəqərət etmək xəttidir. Hesab edirəm ki, bu istiqamətdə, xüsusen mülkiyyətin özəlləşdirilməsi sahəsində çox iş görülmüşdür. Torpaq islahatı haqqında qəbul etdiyimiz və torpağın xüsusi mülkiyyətə verilməsini nəzərdə tutan qanunu çox ciddi addım hesab edirəm. Biz bu qanunu həyata keçiririk və bu, kənd təsərrüfatı sahəsində özünün müsbət nticələrini verir.

Kiçik və orta müəssisələrin özəlləşdirilməsi artıq həyata keçirilmişdir. Orta müəssisələr hələ tam özəlləşdirilməyibdir. İndi bizim qarşımızda iri müəssisələrin özəlləşdirilməsi programı durur. Birincisi, qeyd etdiyim hadisələrlə əlaqədar biz bu məsələdə müəyyən qədər ləngimmişik. Çünkü 1993-cü ildə heç bir islahat həyata keçirə bilmədik. Bunu 1994-cü ildə də edə bilmədik. İslahatların aparılmasına əslində 1995-ci ildə başlamışıq. Ancaq eyni zamanda biz harada nə edildiyinə baxır, yaxşı təcrübəni götürməyə, pis olanı isə tətbiq etməməyə çalışırıq. Ona görə də ləngiməyimizin bu mənədə köməyi olur ki, bize oxşar digər respublikaların təcrübəsini görür və mümkün qədər az səhv etməyə çalışırıq.

Iqtisadiyyat sahəsində çox mühüm istiqamətlərdən biri xarici investisiyaların Azərbaycana cəlb olunmasıdır. Hesab edirəm ki, Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının müştərək işlənilməsi barədə dönyanın müxtəlif ölkələrinin – Avropa ölkələrinin, ABŞ-ın, Rusyanın və digər ölkələrin – iri neft şirkətləri ilə böyük müqavilələr imzalamaqla biz bu sahədə çox şəyə nail olmuşuq. Bu müqavilələr artıq həyata keçirilir, Azərbaycana investisiya axımını, yəni iş yerlerinin açılmasını təmin edir və şübhəsiz ki, gələcək inkişaf üçün çox yaxşı baza yaradır.

Bizim islahatlarımız xarici ticareti, iqtisadiyyatın bütün sahələrini də əhatə edir və bir də tekrar edirəm, öz müsbət nəticələrini verir. Biz maliyyə sahəsini sabitləşdirə bilmişik. 1994-cü ilde bizdə inflasiya çox yüksək idi. Az olsa da, 1995-ci ilde də var idi. Amma 1996-ci ildən başlayaraq, bizdə əslində inflasiya yoxdur. İnflasiyanın illik səviyyəsi 2-3, maksimum 4 faizdir ki, bu da tamamile normal hal sayılır.

Bizim valyutamızın – manatın məzənnəsi sabitdir, hətta dollara nisbətə bir qədər möhkəmlənir.

Bizim ölkəmiz açıqdır, sərmayəçilər olduqca çoxdur, ticarət tam sərbəstdir. Mən artıq dedim, bizimlə müqavilələr bağlanmış iri şirkətlərdən əlavə, çoxlu digər şirkətlər de bu müqavilələrin heyata keçirilməsinə qoşulur. Məsələn, çox da böyük ölkə olmayan Norveç götürek, bizdə onun 70-dək şirkəti işləyir. 15-dən çox iri şirkətin daimi ofisi var. Mən hələ ABŞ, Böyük Britaniya şirkətlərini və başqalarını demirəm.

Rusiya bizim müqavilələrde əsasən «LUKoyl» şirkəti vasitəsilə iştirak edir. Biz Rusiyanın başqa şirkətlərini də dəvət etmişik. «Rosneft» əvvəlcə böyük maraq göstərirdi, biz hətta ona müvafiq yataq da təklif etmişik. Ancaq nədənse, sonra uzaqlaşdırılar. Biz Rusiya şirkətlərinə də təkliflər edirik. Ancaq şübhəsiz ki, onların investisiya imkanlarından səhbət gedir. Hiss edirəm ki, hazırda «LUKoyl»un vəsaiti var, ona görə də bizim 4 müqaviləmizdə iştirak edir. Bir il bundan önce, iyul ayının 3-də mən Moskvada rəsmi sefərdə olarkən, Xəzərin Azərbaycan sektorunun şimal hissəsindəki bir yataq barede Kremlədə hətta «LUKoyl» ilə xüsusi müqavilə imzaladıq və indi o, orada işləri genişləndirir. Həmin yataqda «LUKoyl» tam sahibkardır, qalan müqavilələr də isə müxtəlif həcmde payı var. Burada «LUKoyl»un böyük ofisi var, deyəsən, birini de tikir, müxtəlif sahələrde Rusiyanın digər şirkətləri də işləyirlər. Amma mən indi daha çox neft sahəsi haqqında danışıram.

Demokratiyaya, siyasi plüralizmə gəldikdə, biz hesab edirik ki, bunlar bizdə tamamilə mövcuddur. Bizdə 30-dək siyasi partiya qeydə alınıbdır. Doğrudur, onların eksəriyyəti kiçik partiyalarıdır, ola bilsin, ancaq adları vardır. Orada bir neçə adam var. Amma bu partiya nə vaxtsa qeydə alınır, bəzən haradasa, nəsə deyir. Nə demək olar, partiyadır. Partiya kimi mövcud olan bir neçə partiya var, lakin onlar qeydiyyatdan keçmək imkanına malik deyildir, çünki müvafiq şərtləri yerine yetirə bilmirlər.

Bizdə olduqca çox qəzet var. Siz jurnalistsinizi, bu sahə size daha yaxşı məlumdur. Onların hamısı, ümumiyyətlə, özəl qəzetdir, eksə-

riyyəti müxalifətə mənsubdur. Dövlətin mövqeyini üç qəzet – «Azərbaycan», «Xalq qəzeti» və «Respublika» işləyənlərdir. Qalan bütün qəzetlər özəl şəxslər və ya siyasi partiyalara mənsubdur. Bizdə bəzi siyasi partiyaların 4-5 qəzeti var və onlar fəal çıxış edirlər.

Mətbuat azadlığı tamamilə təmin edilmişdir. Söz, dini etiqad, vicedan azadlığı təmin olunmuşdur. Azərbaycan coxmillətli respublikadır və biz bunu özümüz üçün şərəf hesab edirik. Milliyyətindən asılı olmayaq, bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdirlər. Bilirəm, Rusiyani rus əhalisi, rusdilli əhalii həmişə maraqlandırır və narahat edir. Lakin bu barədə danışmaq istəmirəm. Qoy bu barədə Azərbaycanda yaşayan ruslar danışınlar. Hesab edirəm ki, nəinki ruslar, hem də milli mənsubiyyətindən asılı olmayaraq hamı burada normal yaşayır, problem yoxdur. Bizdə yəhudilər də yaşayır. Qərb ölkələrinin, İsrailin nümayəndəleri buraya tez-tez gelir, onlarla görüşür, sonra isə mənim yanımda olur və həmişə də razı qaldıqlarını söyləyirlər ki, burada yaşayan yəhudilər sixişdirilmir, heç bir təzyiqə məruz qalmırlar. Ruslar, ukraynalılar, digər milletlər də beləcə yaşayırlar.

Bizdə üç konfessiya var. Bildiyiniz kimi, ölkəmizdə əsas din islamdır. Burada pravoslav kilsəsi, yəhudili kilsəsi – sinaqoq və konfessiya da var. Mənə xoşdur ki, bizim bu dini idarələrin başçıları öz aralarında çox sıx əlaqə saxlayırlar və mən onları müxtəlif qəbullarda, səfirliklərdə tez-tez bir yerdə görürem. Onlar həmişə bir yerdədir, öz aralarında yaxşı münasibət saxlayırlar. Demək istəyirəm ki, Azərbaycanda milli ədəvət, milli ziddiyyətlər qətiyyən yoxdur. Mən bunu da çox mühüm nailiyyət söyliyəm. Halbuki o ağır illərdə – 1989-cu, 1990-ci, 1991-ci, 1992-ci illərdə Azərbaycanın rus, rusdilli əhalisi buradan köçüb gedirdi. 1993-cü il-dən sonra bu köçəköç nəinki dayandırıldı, hətta mən deyilənlərə görə, köçüb getmiş olan bəzi rusdilli sakinlər yavaş-yavaş geri, bura qayıdlılar.

Zənnimcə, fəxr edə biləcəyimiz başlıca cəhət bundan ibarətdir ki, dalbadal bir neçə il ərzində adamların fövqəladə vəziyyət rejimi şəraitində yaşadıqları Bakıda və bir çox digər şəhərlərdə daim qadağan saatı qoyulduğu, hər tin başında avtomatçıların durduğu, axşamlar adamların küçəyə çıxa bilmədikleri Azərbaycanda indi adamların azad, asudə yaşaması, sərbəst istirahət etməsi və gündüz də, gecə də, səhər də, axşam da qorxub çekimədən hərəkət etməsi üçün şərait yaradılmışdır.

Əlbəttə, iqtisadi vəziyyət keçid dövrünün şəraitinə uyğundur. Ancaq məmənunluqla demək istəyirəm ki, biz 1996-ci, 1997-ci illərdə, 1998-ci

ilin öten aylarında iqtisadiyyatda artıma malik olmuştu. Texminən 1989-1990-ci illerdən bəri Azərbaycanda sənaye istehsalı, daxili ümumi məhsul və digər iqtisadi göstəricilər hər il aşağı düşürdü. Tənzəlün sürəti çox yüksək idi. Sənaye istehsalı və ya ümumi daxili məhsul istehsalı hər il 20-25 faiz azalırdı.

1995-ci ilin axırı – 1996-ci ilin evvəlində biz bunu dayandırıbildik. O vaxtadək biz azalmanın süresini aşağı salırdıq, sonra isə azalmanı dayandırırdıq. 1996-ci ilde həm ümumi daxili məhsul, həm de sənaye məhsulu istehsalının bir qədər artımına nail olduq. 1997-ci ilde ümumi daxili məhsulun artımı 8,5 faiz olmuş, sənaye istehsalı isə texminən 1,3 faiz artmışdır. 1998-ci ilin öten ayları ərzində bu göstəricilər daha da yüksək olmuşdur. Hesab edirəm ki, bu ilin axırında 1997-ci ildəkindən daha yaxşı göstəricilər əldə edəcəyik.

Sübhəsiz ki, bütün bunlar insanların həyat səviyyəsinə öz təsirini göstərir. Nəzərə alsaq ki, bir milyon qaçqınımız var, onların eksəriyyəti işsizdir, insanların hamısına istədikləri həyat səviyyəsini təmin etmək bizim üçün çətindir. Bununla belə, son iki ildə biz əmək haqqını ardıcıl olaraq artırmışıq. Ən başlıcası isə, bizdə qiymətlər sabitdir, ərzəq və sənaye malları sarıdan qılıqlı yoxdur, çeşidi də çoxdur və sairə. Bunların hamısı insanların həyat səviyyəsini ümumən yüksəltməye imkan verir.

Biz prezident seçkilərinə gedirik. Bilirsiniz ki, Mərkəzi Seçki Komissiyası Azərbaycan Prezidentinin seçkilərini oktyabrın 11-nə təyin etmişdir, çünki oktyabrın 10-da mənim selahiyət müddətim qurtarır. Seçkilər də oktyabrın 11-nə təyin olunmuşdur. Biz seçkilərə tam demokratiya prinsipləri əsasında gedirik. Müxalifətdəki partiyalar özlərini bir qədər sıltaq aparırlar. Əlbəttə, hamısı yox. Hansısa prinsipsiz zəmində birləşmiş bir qrup var. Eybi yoxdur. Hesab edirəm ki, seçkilərin azad, ədalətli keçirilməsi təmin olunacaq, seçkilərin demokratik, azad və ədalətli keçirilməsi üçün hər cür şərait yaradılacaqdır. Bu təmin olunacaqdır. Hazırkı prezident kimi, men bu öhdəliyi öz üzərimə götürürəm və onu təmin etmək üçün hər şeyi edəcəyəm.

Giriş sözü kimi deyə bilecəyim texminən bunlardır. Düzü, danışmaq istəmirdim, amma elə alındı ki, ola bilsin, çox danışdım. Ancaq eyni zamanda artıq heç nə demədim. Bəlkə də dediklərim size məlumdur, amma yəqin ki, bunları mənim dilimdən eşitməyin əhəmiyyəti var.

Kİ TABİN İÇİNDƏ KİLƏR

AVROPA ŞURASININ YÜKSƏK SƏVİYYƏLİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDƏN SONRA MƏTBUAT KONFRANSINDA ÇIXIŞ	5
13 iyul 1996-ci il	
22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK	12
«ŞƏFƏQ» QƏZETİNİN 75 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ TƏBRİK	
29 iyul 1996-ci il	13
RUSİYA FEDERASIYASININ PREZİDENTİ BORİS NİKOLAYEVİC YELTSİNİN TƏNTƏNƏLİ ANDİCMƏ MƏRASİMİNDE İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA SƏFƏRİ ZAMANI RUSİYANIN MÜDAFIƏ NAZIRI İQOR NİKOLAYEVİC RODİONOVLÀ GÖRÜŞDƏN SONRA AZƏRBAYCAN JURNALİSTLƏRİNƏ BƏYANAT	
9 avqust 1996-ci il	14
AZƏRBAYCAN VƏ QAZAXİSTAN PREZİDENTLƏRİNİN BİRĞƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT	
16 sentyabr 1996-ci il	17
İSLAM İNKİŞAF BANKININ BEYNƏLXALQ İNVESTİSİYA KONFRANSININ FASİLƏSİNDE XARİCİ ÖLKƏ JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ	
21 sentyabr 1996-ci il	28
BAKİDA AZƏRBAYCAN-FRANSА DANIŞIQLARINDAN SONRA FRANSANIN XARİCİ İŞLƏR NAZİRİ ERVƏ DE ŞARETT İLƏ BİRĞƏ MƏTBUAT KONFRASINDA BƏYANAT	
11 oktyabr 1996-ci il	30
AZƏRBAYCAN, RUSİYA VƏ XARİCİ ÖLKƏ JURNALİSTLƏRİ ÜÇÜN MƏTBUAT KONFRANSINDA BƏYANAT	
19 oktyabr 1996-ci il	32

**TÜRKDILLİ DÖVLƏT BAŞÇILARININ IV FORUMUNDA VƏ GÖRKƏMLİ
DÖVLƏT XADİMİ ƏMİR TEYMURUN 660 İLLİK YUBILEYİ
MƏRASİMİNDE İŞTİRAK ETMƏK ÜÇÜN DAŞKƏND YOLA
DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT**

21 oktyabr 1996-ci il 45

**TÜRKDILLİ DÖVLƏT BAŞÇILARININ BİRGƏ MƏTBUAT
KONFRANSINDA JURNALİSTİN SUALINA CAVAB**

21 oktyabr 1996-ci il 46

ÖZBƏKİSTAN TELEVİZİYASI MÜXBİRİNİN SUALINA CAVAB

22 oktyabr 1996-ci il 47

**QARA DƏNİZ HöVZƏSİ İQTİSADI ƏMƏKDADAŞLIQ TƏŞKİLATININ
ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ ZİRVƏ
TOPLANTISINDA İŞTİRAK ETMƏK ÜÇÜN YOLA DÜŞƏRKƏN
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ**

24 oktyabr 1996-ci il 49

**BAKİDA DÖVLƏTLƏRARASI «MİR» TELERADIO ŞİRKƏTİNİN
AZƏRBAYCAN MİLLİ NÜMAYƏNDƏLİYİNİN OFİSİNİN
ACILIŞI MƏRASİMİNDE ÇIXIŞ**

28 oktyabr 1996-ci il 51

**TÜRKİYƏNİN TQRT TELEKANALININ
«ÜZ-ÜZƏ» PROQRAMINA MÜSAHİBƏ**

13 noyabr 1996-ci il 56

**AZƏRBAYCAN VƏ TATARİSTAN RESPUBLİKALARI ARASINDA
TİCARƏT-İQTİSADI, ELMİ-TEXNİK VƏ MƏDƏNİ ƏMƏKDADAŞLIQ
HAQQINDA SAZİŞ İMZALANDIQLAN SONRA BİRGƏ MƏTBUAT
KONFRANSINDA BƏYANAT**

21 noyabr 1996-ci il 75

«ŞƏRQ QAPISI» QƏZETİNİN KOLLEKTİVİNƏ

26 noyabr 1996-ci il 81

**ATƏT-in ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT
BAŞÇILARININ LISSABON ZİRVƏ TOPLANTISINDA İŞTİRAK
ETMƏK ÜÇÜN YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA
LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT**

30 noyabr 1996-ci il 82

**LISSABONA GEDƏRKƏN YOLÜSTÜ İSTANBULDA –
ATATÜRK HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT**

30 noyabr 1996-ci il 84

**ATƏT-in LISSABON ZİRVƏ GÖRÜŞÜ BAŞA ÇATDIQDAN
DƏRHAL SONRA MƏTBUAT KONFRANSINDA BƏYANAT**

3 dekabr 1996-ci il 85

PORTUQALİYA TELEVİZİYASI MÜXBİRİNƏ MÜSAHİBƏ

3 dekabr 1996-ci il 91

DANIŞMARKA TELEVİZİYASI MÜXBİRİNƏ MÜSAHİBƏ

3 dekabr 1996-ci il 94

TÜRKİYƏ JURNALİSTİNƏ MÜSAHİBƏ

3 dekabr 1996-ci il 96

**RUSİYANIN «VESTİ» İNFORMASIYA-
TELEVİZİYA PROQRAMINA MÜSAHİBƏ**

3 dekabr 1996-ci il 97

BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ JURNALİSTİNƏ MÜSAHİBƏ

3 dekabr 1996-ci il 98

**ATƏT-in LISSABON ZİRVƏ GÖRÜŞUNDƏN VƏTƏNƏ QAYIDARKƏN
TƏYYARƏDƏ RESPUBLİKA JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ**

5 dekabr 1996-ci il 99

**ATƏT-in LISSABON ZİRVƏ TOPLANTISININ YEKUNLARINA
HƏSR OLUNMUŞ GÖRÜŞDƏN SONRA AZƏRBAYCANIN VƏ
XARİCİ ÖLKƏLƏRİN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN
NÜMAYƏNDƏLƏRİ ÜÇÜN BƏYANAT**

6 dekabr 1996-ci il 106

**ARDNS İLƏ XARİCİ NEFT ŞİRKƏTLƏRİ ARASINDA MÜQAVİLƏNİN
İMZALANMA MƏRASİMİ BAŞA ÇATDIQDAN SONRA BİRGƏ
MƏTBUAT KONFRANSI**

14 dekabr 1996-ci il 124

**UŞAQLARIN BEYNƏLXALQ TELEVİZİYA VƏ RADIÖ GÜNU,
HABELƏ YUNİSEF-in 50 İLLİYİ MÜNASİBƏTİLƏ «UŞAQLAR
DÜNYANIN SEVİNCİDİR» ŞƏNLİK MƏRASİMİNDE ÇIXIŞ**

15 dekabr 1996-ci il 127

FRANSA RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
13 yanvar 1997-ci il	129
FRANS-PRESS AGENTLİYİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ	
14 yanvar 1997-ci il	130
FRANSANIN «TV ARTE» TELEVİZİYA KANALININ MÜXBİRİNƏ MÜSAHİBƏ	
14 yanvar 1997-ci il	135
FRANSANIN HƏFTƏLİK «PUAN» JURNALININ MÜXBİRİNƏ MÜSAHİBƏ	
14 yanvar 1997-ci il	138
FRANSANIN «EKSPANSİON» JURNALININ MÜXBİRİNƏ MÜSAHİBƏ	
14 yanvar 1997-ci il	142
«YEVRONYUS» BEYNƏLXALQ TELEKANALININ MÜXBİRİNƏ MÜSAHİBƏ	
15 yanvar 1997-ci il	145
FRANSADA AKKREDİTƏ OLUNMUŞ XƏRİCİ JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
15 yanvar 1997-ci il	154
FRANSANIN «TV-5» TELEVİZİYA KANALININ MÜXBİRİNƏ MÜSAHİBƏ	
15 yanvar 1997-ci il	167
NATO-nun BAŞ KATİBİ HAVYER SOLANA İLƏ DANIŞIQLAR BAŞA ÇATDIQDAN SONRA MƏTBUAT ÜÇÜN BƏYANAT	
13 fevral 1997-ci il	172
AZƏRBAYCANA RƏSMİ SƏFƏRƏ GƏLƏN GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZENİN BİNƏ HAVA LİMANINDA QARŞILANMASI MƏRASİMİNDƏ BƏYANAT	
18 fevral 1997-ci il	173
AZƏRBAYCAN RESPUBLİKASI VƏ GÜRCÜSTAN ARASINDA İKİTƏRƏFLİ SƏNƏDLƏR İMZALANDIQDAN SONRA GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE İLƏ BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT	
18 fevral 1997-ci il	174

UKRAYNA PREZİDENTİ LEONİD KUÇMANIN DƏVƏTİ İLƏ RƏSMİ DÖVLƏT SƏFƏRİNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
24 mart 1997-ci il	184
UKRAYNA-AZƏRBAYCAN DÖVLƏTLƏRARASI SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA MƏTBUAT ÜÇÜN BƏYANAT	
24 mart 1997-ci il	186
AZƏRBAYCAN VƏ UKRAYNA PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT	
25 mart 1997-ci il	189
FRANSAYA İŞGÜZAR SƏFƏRƏ YOLA DÜŞƏRKƏN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
26 mart 1997-ci il	197
FRANSANIN APARICI KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ BƏYANAT	
27 mart 1997-ci il	198
MDB-nin ÜZVÜ OLAN DÖVLƏT BAŞÇILARININ İCLASINDAN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
29 mart 1997-ci il	210
AZƏRBAYCAN-QIRĞIZİSTAN İKİTƏRƏFLİ SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMİNDƏN SONRA BİRGƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT	
23 aprel 1997-ci il	211
QARA DƏNİZ İQTİSADI ƏMƏKDADAŞLIQ TƏŞKİLATININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN İSTANBULDA KEÇİRİLƏCƏK BİZNES KONFRANSINDA İŞTİRAK ETMƏK ÜÇÜN TÜRKİYƏYƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	
28 aprel 1997-ci il	220
MSTİSLAV ROSTROPOVIÇİN 70 İLLİK YUBİLEY ŞƏNLİKLƏRİNƏ GƏLƏN KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ BƏYANAT	
1 may 1997-ci il	222

TÜRKİYƏ RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ BƏYANAT	245
5 may 1997-ci il	245
TÜRKİYƏ RESPUBLİKASINA RƏSMİ SƏFƏRƏ GƏLƏRKƏN QARŞILANMA MƏRASİMINDƏ MƏTBUAT ÜÇÜN BƏYANAT	246
5 may 1997-ci il	246
AZƏRBAYCAN RESPUBLİKASI İLƏ TÜRKİYƏ RESPUBLİKASI ARASINDA SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMINDƏ MƏTBUAT ÜÇÜN BƏYANAT	248
5 may 1997-ci il	248
TÜRKİYƏ CÜMHURİYYƏTİNİN «DÖVLƏT NİŞANı»NIN TƏQDİM OLUNMASI MƏRASİMINDƏ ÇIXIŞ	251
5 may 1997-ci il	251
TÜRKİYƏNİN TANINMIŞ JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ	254
6 may 1997-ci il	254
TÜRKİYƏNİN «SAMANYOLU» TELEVİZİYASINA MÜSAHİBƏ	263
6 may 1997-ci il	263
TÜRKİYƏNİN NTV TELEVİZİYASINA MÜSAHİBƏ	265
6 may 1997-ci il	265
İSTANBULDA MƏTBUAT NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞDƏ BƏYANAT	270
7 may 1997-ci il	270
TÜRKİYƏNİN «TRT», «TQRT», «SAMANYOLU», «NTV» TELEVİZİYA KANALLARININ RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ	283
8 may 1997-ci il	283
TÜRKİYƏDƏN RƏSMİ SƏFƏRDƏN VƏTƏNƏ QAYIDARKƏN İSTANBULUN ATATÜRK HAVA LİMANINDA MƏTBUAT KONFRANSINDA BƏYANAT	292
8 may 1997-ci il	292
İQTİSADI ƏMƏKDAŞLIQ TƏŞKİLATININ (İET; EKO) ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ NÖVƏBDƏNİKƏNAR AŞQABAD ZİRVƏ GÖRÜŞÜNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	295
13 may 1997-ci il	295

ALMATIYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
10 iyun 1997-ci il	297
BİRĞƏ MƏTBUAT KONFRANSI	
10 iyun 1997-ci il	298
QAZAXİSTAN RESPUBLİKASININ PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN BƏYANATI	298
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	299
BİRĞƏ MƏTBUAT KONFRANSI	
13 iyun 1997-ci il	307
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	307
MOSKVANIN MERİ YURI LUJKOVUN BƏYANATI	308
BİR QRUP QAÇQIN VƏ TELEJURNALİST İLƏ GÖRÜŞ	
16 iyun 1997-ci il	317
ÖZBƏKİSTANA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
18 iyun 1997-ci il	320
AZƏRBAYCAN-ÖZBƏKİSTAN SƏNƏDLƏRİNİN İMZALANMASI MƏRASİMINDƏN SONRA BİRĞƏ MƏTBUAT KONFRANSINDA BƏYANAT	
19 iyun 1997-ci il	323
RUSİYA XİN-in MƏTBUAT MƏRKƏZİNDƏ KEÇİRİLƏN MƏTBUAT KONFRANSINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	326
«EXO MOSKVİ» RADİOSTANSİYASINA MÜSAHİBƏ	
4 iyul 1997-ci il	341
NATO-nun ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARININ MADRİDDƏ KEÇİRİLƏN SAMMITİNDE İŞTİRAK ETMƏK ÜÇÜN İSPANIYA PAYTAXTİNA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
8 iyul 1997-ci il	354

BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ	
27 iyul 1997-ci il	356
DÜNYA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDE	359
«INSTİTUŞNAL İNVESTOR» JURNALININ NÜMAYƏNDƏLƏRİ İLƏ MÜSAHİBƏ	
27 iyul 1997-ci il	360
«UOLL-STRIT CORNAL» QƏZETİNİN ƏMƏKDAŞLARI İLƏ MÜSAHİBƏ	
28 iyul 1997-ci il	369
BMT-də AKKREDİTƏ OLUNMUŞ XARİCİ JURNALİSTLƏR ÜÇÜN MƏTBUAT KONFRANSINDA BƏYANAT	
28 iyul 1997-ci il	376
«NYU-YORK TAYMS» QƏZETİ REDAKSİYA HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ	
28 iyul 1997-ci il	382
«FİLADELFİYA İNKUAYRER» VƏ «CORNEL OF KOMMERS» QƏZETLƏRİNİN ƏMƏKDAŞLARI İLƏ TƏYYARƏDƏ MÜSAHİBƏ	385
«BLEYER HAUS» İQAMƏTGAHINDA POLİTOLOQLAR, SİYASI XADİMLƏR VƏ MƏTBUAT İŞÇİLƏRİ İLƏ GÖRÜŞ	
30 iyul 1997-ci il	390
«MOND» QƏZETİ AZƏRBAYCAN PREZİDENTİNİN ABŞ-a SƏFƏRİ HAQQINDA	403
«HYUSTON XRONİKAL» QƏZETİNİN BAŞ REDAKTORU CEYMS HOVARD HİBBONS İLƏ MÜSAHİBƏ	
2 avqust 1997-ci il	404
«OYL ƏND QAZ» JURNALI XƏBƏRLƏR REDAKSİYASININ BAŞ REDAKTORU İLƏ MÜSAHİBƏ	
2 avqust 1997-ci il	409
«CHİCAQO TRİBUNE» QƏZETİNİN REDAKSIYA HEYƏTİ İLƏ GÖRÜŞ.	
4 avqust 1997-ci il	417
ABŞ-a İLK RƏSMİ SƏFƏRİNİN YEKUNLARI HAQQINDA TƏYYARƏDƏ JURNALİSTLƏRLƏ MÜSAHİBƏ	425

AMERİKAYA İLK RƏSMİ SƏFƏR TÜRKİYƏ MƏTBUATINDA	440
POLŞA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİNƏ MÜSAHİBƏ	
26 avqust 1997-ci il	441
BİRĞƏ MƏTBUAT KONFRANSI	
26 avqust 1997-ci il	443
POLŞA PREZİDENTİ ALEKSANDR KVASNEVSKİNİN BƏYANATI	443
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	444
AZƏRBAYCAN-POLŞA: SIX ƏLAQƏLƏRİN TƏMƏLİ QOYULDU. AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV POLŞANIN «JİÇE VARŞAVİ» QƏZETİNƏ MÜSAHİBƏ VERMİŞDİR	
27 avqust 1997-ci il	451
İTALİYAYA RƏSMİ SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB	
25 sentyabr 1997-ci il	463
TÜRKİYƏNİN ANADOLU ACANSININ ROMA MÜXBİRİ İLƏ MÜSAHİBƏ	
25 sentyabr 1997-ci il	465
«SOLE 24 ORE» QƏZETİNƏ MÜSAHİBƏ	
26 sentyabr 1997-ci il	469
İTALİYANIN «LYA REPUBLİKA» QƏZETİNİN İCMALÇISI MARKO ANSALDOYA MÜSAHİBƏ	
26 sentyabr 1997-ci il	477
BİRĞƏ MƏTBUAT KONFRANSI	
27 sentyabr 1997-ci il	484
NEAPOLUN MERİ CƏNAB BASSOLLİNİN BƏYANATI	484
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	485
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ	
9 oktyabr 1997-ci il	489

MDB ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ NÖVBƏTİ ZİRVƏ GÖRÜŞÜNDƏ İSTİRAK ETMƏK ÜÇÜN KİŞİNYOVA YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ	490
 JURNALİSTLƏRLƏ SÖHBƏT	
23 oktyabr 1997-ci il	492
AZƏRBAYCAN RESPUBLİKASININ TELEVİZİYA VƏ RADIÖ İŞÇİLƏRİNƏ	
6 noyabr 1997-ci il	494
«AZƏRBAYCAN İNTERNƏŞNL» JURNALININ BEŞİLLİYİNƏ HƏSR OLUNMUS MƏRASİMƏD NİTQ	
20 noyabr 1997-ci il	495
AZƏRBAYCAN-MOLDOVA: MƏQSƏD DOSTLUĞU İNKIŞAF ETDİRİMƏK VƏ ƏMƏKDƏŞLİĞİ MÖHKƏMLƏTMƏKDİR. BİRGƏ MƏTBUAT KONFRANSI	502
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	502
MOLDOVA PREZİDENTİ PETRU LUÇİNSKİNİN BƏYANATI	505
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRƏ QISA MÜSAHİBƏ 8 dekabr 1997-ci il	514
İNDONEZİYA JURNALİSTLƏRİ İLƏ MÜSAHİBƏ 8 dekabr 1997-ci il	516
TEHRANDA XARİCİ ÖLKƏLƏRİN JURNALİSTLƏRİ İLƏ MÜSAHİBƏLƏR 10 dekabr 1997-ci il	518
TEHRANDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ	525
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRLƏ QISA MÜSAHİBƏ 11 dekabr 1997-ci il	534
TÜRKİYƏNİN «NƏRGİZ TV» TELEVİZİYA KANALININ KEÇİRDİYİ RƏY SORĞUSU: «DÜNYADA İLİN ADAMı» FƏXRİ ADI	535

AZƏRBAYCAN VƏ TÜRKİYƏ PREZİDENTLƏRİNİN BİRGƏ MƏTBUAT KONFRANSI	
14 fevral 1998-ci il	537
TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN DƏMİRƏLIN BƏYANATI	537
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	539
YAPONİYANIN NÜFUZLU KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN JURNALİSTLƏRİNƏ MÜSAHİBƏ 18 fevral 1998-ci il	545
TÜRKİYƏNİN «KANAL-D» TELEVİZİYASINA MÜSAHİBƏ 21 fevral 1998-ci il	546
BAKININ BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB 23 fevral 1998-ci il	547
YAPONİYANIN «SANKEY SİMBUN» QƏZETİNİN MÜXBİRİ İLƏ MÜSAHİBƏ 27 fevral 1998-ci il	549
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN YAPONİYANIN «YOMİURİ SİMBUN» QƏZETİNİN MÜXBİRİ İLƏ MÜSAHİBƏSİ 27 fevral 1998-ci il	553
TOKİODA MƏTBUAT KONFRANSI 27 fevral 1998-ci il	557
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN GİRİŞ NİTQİ	557
YAPONİYANIN «ASAXİ SİMBUN» QƏZETİNİN MÜXBİRİNƏ MÜSAHİBƏ 27 fevral 1998-ci il	563
YAPONİYANIN «NİKKEY SİMBUN» QƏZETİNİN MÜXBİRİ İLƏ MÜSAHİBƏ 27 fevral 1998-ci il	569
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV «AZAD AVROPA» / «AZADLIQ» RADİOSTANSİYASI DİREKTORUNUN MÜAVİNİNİ QƏBUL ETMİŞDİR 3 mart 1998-ci il	573

«XXI ƏSR» JURNALINA EKSKLÜZİV MÜSAHİBƏ	576
VİRTUOZ: HEYDƏR ƏLİYEV NÜMUNƏVİ BİR ŞƏXSİYYƏT KİMİ 19 aprel 1998-ci il	578
TÜRKİYƏNİN «NƏRGİZ-TV» TELEKANALINA MÜSAHİBƏ 23 aprel 1998-ci il	585
BAKİNİN BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB 26 aprel 1998-ci il	590
MDB ÖLKƏLƏRİ DÖVLƏT BAŞÇILARININ MOSKVADA KEÇİRİLƏN NÖVBƏTİ ZİRVƏ GÖRÜŞÜNƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB 28 aprel 1998-ci il	592
«İTERFAKS» AGENTLİYİNİN VİTSE-PREZİDENTİ İLƏ MÜSAHİBƏ 28 aprel 1998-ci il	594
AZƏRBAYCAN PREZİDENTİNİN 75 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ BAKIYA QISAMÜDDƏTLİ SƏFƏRƏ GƏLƏN TÜRKİYƏ PREZİDENTİNİ BİNƏ HAVA LİMANINDA QARŞILAYARKƏN JURNALİSTLƏRİN SUALLARINA CAVAB 10 may 1998-ci il	596
JURNALİSTLƏRİN SUALLARINA CAVAB 5 iyun 1998-ci il	599
BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN SUALLARINA CAVAB 9 iyun 1998-ci il	601
ASTANA HAVA LİMANINDA QARŞILANMA MƏRASİMİNDƏN SONRA JURNALİSTLƏRİN SUALLARINA CAVAB 9 iyun 1998-ci il	602
TÜRKDİLLİ DÖVLƏTLƏRİN V ZİRVƏ GÖRÜŞÜ İŞTİRAKÇILARININ BİRĞƏ MƏTBUAT KONFRANSINDA JURNALİSTİN SUALINA CAVAB 10 iyun 1998-ci il	603
ORT-nin «TEMA» PROQRAMININ BAKIDA ÇƏKİLMİŞ VERİLİŞİNDƏ 15 iyun 1998-ci il	605

TARİXƏ ADDİMLAMIŞ İNSAN	608
AZƏRBAYCAN VƏ RUMINIYA PREZİDENTLƏRİNİN BİRĞƏ MƏTBUAT KONFRANSI 30 iyun 1998-ci il	610
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN BƏYANATI	610
RUMINIYA PREZİDENTİ EMİL KONSTANTINESKUNUN BƏYANATI	612
MOSKVA, SANKT-PETERBURQ, MDB VƏ BALTIYA ÖLKƏLƏRİNİN JURNALİSTLƏRİ İLƏ GÖRÜŞDƏ GİRİŞ NİTCİ 10 iyul 1998-ci il	617

HEYDƏR ƏLİYEV VƏ MƏTBUAT

Nəşriyyat redaktorları: Nərgiz Rüstəmli, Xəlil Talbov
Bədii redaktor: İntizar Əliyeva
Rəssam: Azər Ələkbərov
Texniki redaktor: Hümbət Musayev
Korrektorlar: Ofeliya Bayramlı, Suğra Osmanova

Yığılmağa verilmişdir: 17. 11. 2002. Çapa imzalanmışdır:
24. 04. 2003. Nəşrin ölçüsü: 70x90 1/16. Ofset kağızı №1.
Tayms qarituru. Ofset çapı. Fiziki çap vərəqi: 40,0. Sifariş: 18.
Sayı: 500 ədəd. Müqavilə qiyməti ilə.



N U R L A R
NƏŞRIYYAT-POLİGRAFIYA-MƏRKƏZİ

Bakı-370122, H.Zərdabi pr.-78. Tel: 977021, 971362.
Faks: 971295. E-mail: nurlar @ azdata.net

9/3/21
265